

A. MƏSUD

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Redaktor: Yaşar Əliyev

BİRİNCİ CİLD

MÜNDƏRİCAT

HEKAYƏLƏR

Generalın ölümü
Alman kilsəsi
Can üstə
Müvəkkil Vaysman
Dahi
S.V.A.C.O.
Prezident
Aysun
İkinci İohan

ERKƏN HEKAYƏLƏR

Qəza

Qu quşu
Gecə
Sərçələr
O
Dovşanın ölümü
Şənbə gecəsi
Tutuquşu
Bekar
Öldürdülər
Mədəd
Uydurma
Tək
Yataqxana

ROMANLAR

Suiti
İzdiham
Üzü işığa

PYESLƏR

Qatarın altına atılan qadın
Kerbəla

DUYĞULAR İMPERİYASI

YAZARKƏN MƏN CAN ÜSTƏ OLURAM...

*Yaşadıqlarımı xatırlamıram... Bunu bir əsərimin qəhrəmanı da
deyir: «Mən buna qədər olanları xatırlamıram. Elə bil heç olmamışam...»*

- Cəhd eləyib xatırlamırsınız, yoxsa nəyisə, xatırlamaq sizə müyəssər olmur?

- Cəhd eləsəm, yəqin ki, nələrisə xatırlayaram. Xatirələrə dalmaq, ötüb-keçənlərin sevinci, ağrısı ilə yaşamaq mənim üçün heç vaxt elə bir maraq kəsb etməyib. Həyatımda baş verən bir neçə ağırlı və bir neçə sevincli hadisələr var ki, onlar mənim bioqrafiyama daxil olub. Bu, mənim əsərlərim və itkilərimdir. O ki, qaldı ötən yaştılara, mən hər gün, hər saat, hər dəqiqə özüm özümdən, həyatdan yox, məhz özümdən o qədər informasiya alıram ki, ötüb keçmişlərə burda yer qalmır. Hər anim mənim üçün həm informasiya, həm də kəşfdir. Bu, məşğulliyət deyil. Bu, mənim həyat tərzimdir. Ömrün hər mərhələsi insanı dəyişdirir, o, nələrisə yenidən anlayır, irili-xirdalı kəşflər edir. Bu proseslər məndə reaktiv sürətlə gedir. Bu gün, hətta bu dəqiqə mən, bir həftə, yaxud, bir neçə dəqiqə bundan əvvəlki deyiləm. Niyəsə, keçmiş mənim bu gənki halım üçün heç bir əhəmiyyət kəsb etmir. Duyğu sıçrayışlarm məni elə ərazilərə, elə məkanlara salır ki, bəzən oralardan geriyə qayıda bilmirəm. Qayıdarkən isə, tam ayrı adam olduğumu anlayıram.

- İnsana bu dünyada az vaxt verilib ya çox?

- Kosmik zaman ölçüləri baxımından baxsaq, bəlkə hədsiz az. Amma ruh ərazisindən yanaşsaq, məncə çox. Sadəcə, bizə ayrılan zaman kəsiyini belə qəbul edirik. Özünüz fikirləşin, ürəksixan bir yerdə oturub nəyisə gözləməyə məcbur oldğumuz halda vaxtin sonsuzluğa qədər uzandığından darixir, eks halda, göz qırpmında uçduğundan heyrətə gəlirik. Əslində isə bu, bizim zaman duyumumuzdur. Bu, əsasən, insan öz əsil həyat yolunu tapmayanda baş verir. Əsil həyat isə - sosial borclar və qayğılarla dolu bu yeknəsəq həyatımız deyil. Bu, zaman, saat əqrəbi və tarix tanımayan iç həyatımızdır. Bax, ora yol tapanda, ömür həddən ziyadə uzun olur.

- Bu həddən ziyadə uzun ömürdə özünüyü xoşbəxt hesab edirsinizmi?

- Mən qurtuluş yolunu tapmışam. Zahirən hamı kimi yaşayıram. Səhərlər işə gedir, axşamlar evə qayıdır, oğlumun dərsləriyle maraqlanıram, son xəbərləri dinləyirəm. Amma bütün bu yeknəsəqliyin alt qatında sonsuz arakəsmələr var ki, onların qapıları daim aralı vəziyyətdədir.

- Yenə də bizim keçmişimiz yaşantılarımızdan, bu günlə bağlı təəssüratlarımızdan asılı olmayıaraq, var və bizdən asılı olmayıaraq, artıq sənədləşdirilib. Necə yaşamaqdan, dünyani

necə görüb-duymaqdan ötrü əvvəl dünyaya gəlməliyik. Bəlkə söhbətimizi də elə burdan başlayaq...

- İnsanın dünyaya gəlməsi - yalnız bir qadınla bir kişinin evlənib dünyaya uşaq gətirməsi demək deyil. Bunun çoxlu sayıda izaholunmaz səbəbləri var ki, bunu anlamaq hələ ki, insanın özünə yasaq edilib. Tale yazısı, genetik kodlar, bürclərin səmavi təsiri və sair və ilaxır. Və əgər bütün bu göstəriciləri rəqəmləşdirsək, gözümüz qarşısında saysız-hesabsız rəqəmlərlə dolu Kainat ölçülü cədvələbənzər bir panoram açılar. Əlbəttə, insan öz taleyindən razı da ola bilər, narazı da. Lakin səbəblərini aramağa, taleyini «yaxşı», yaxud, «pis» adlandırmağa gücü çatmaz. Ən azı o səbəbdən ki, insana böyük İlahi Yazı barədə təsəvvür verilməyib. Mənə gəlinçə, razılığı və narazılığı kənara qoymaq şərtilə, ləp yeniyetməlik vaxtlarından almağa başladığım zədələri deyə bilərəm. 9-cu sinifdə oxuyanda atamın, 26 yaşlarında anamın, daha sonra cavan qardaşım Eyvazın itkisi. Və əlbəttə ki, 20 yanvar hadisələri. Yəqin ki, ayrı ağrılar və iztirablar da olub. Lakin onlar yadımda qalmayıb. Sevincli hadisələr - dörd nəvəm və bir neçə əsərimdir ki, onlara görə qocalıqdan və ölüm dən qorxmuram.

- Gəlin söhbətimizin bədii hissəsinə keçək. Günlerin bir-günü bir qız dünyaya gəldi, adını Afaq qoyular. Bu ad hardan götürülüb?

- Bu, Nizami Gəncəvinin sevib evləndiyi gözəl bir qadının da addıdır. Lakin bildiyimə görə atam bu adı mənə, o münasibətlə verməyib. Afaq - Kainat deməkdir.

- Atanız Məsud Əlioğlunun dövrdən narazılığı, üsyankar təbiəti barədə çoxlu xatirələr var.

- Atam o dövrün hakim ideologiyasına tam zidd təbiətli, azad təfəkkürlü bir adam idi. Bəlkə də məhz bu səbəbdən, sovet dövründə yaşamağımıza baxmayaraq, nə mən, nə də qardaşlarım o atmosferi evdə hiss eləməmişik. Sovet psixologiyası, sovet ideologiyası bizim evin kandarından içəri daxil ola bilməyib. Bizim ailədə həmişə sərbəst düşüncəyə, azad fikirə üstünlük verilib. Atam parlaq alim, gözəl natiq idi. Yeri düşdükcə, sovet ideologiyasına yaranan vəzifə sahiblərini kütləvi yerlərdə təhqir eləməkdən özünü saxlaya bilmirdi və sonradan bunun altını çekirdi. O dövrlər kitabları «Qlavlit» deyilən nəşr senzurası tərəfindən yasaq edilir, adı Mərkəzi komitənin qərarlarına salınır, məqalələri aylar və illərlə işiq üzü görə bilmirdi. Bu proseslər təbii ki, bütün ailəmizə, dolanışığımıza təsirsiz ötüşmürdü. Axı o illər ədəbi-tənqidçilər də, digər qələm əhli kimi, kitablarının, yazılarının hesabına dolanırdılar?!.. Odu ki, biz tez-tez maliyyə çətinlikləri ilə üzləşməli olurdum...

- Bəs babanızın, xalq yazıçısı Əli Vəliyevin nüfuzu ona yardımçı olmurdu?

- Babamın nüfuzu yardımçı olurdu ki, ona dəymirdilər, millətçi damgası ilə dustaqlanala saldırlılar. Mənim babam qatı kommunist idi. O bu ideologiyaya sidq ürəkdən inanırdı və mən onun bu inamına hörmətlə yanaşıram. Bu, sözün əsil mənasında etiqad idi. Əli Vəliyev məsləkinə, əqidəsinə sidq ürəkdən bağlı bir adam idi. O inanırdı ki, kommunist ideologiyası dönyanın ən ədalətli və insanpərvər ideologiyasıdır. İnsana zəhmətinə görə qiymət verir, kasıblara əl tutur.

- Bəs atanızın dünyagörüşü hardan formalaşıb?

- Bunu deyə bilmərəm. Azadlıq yanğısı atamın ləp gənclik illərinin məqalələrindən duyulur. O vaxt mən dünyada yox idim.

- Atanızın sizə təsiri olub?

- Açığını deyim ki, mən ədəbiyyata Məsud Əlioğlunun, yaxud, babam Əli Vəliyevin əsərlərinin mütaliəsindən gəlməmişəm. Və ümumiyyətlə, ədəbi mütaliədən gəlməmişəm. Amma yuxarıda dediyim genetik kod, tale yazısı və daha nələrsə atamın istedadını, duyğusallığını, babamın zəhmətsevərliyini və prinsipiallığını məndə bu və ya digər formada davam etdirir.

- Yazınıza, düşüncələrinizə məişət mane ola bilirmi?

- Olanda olur. Hər səhər evdən çıxarkən, kandarın xalçası düzəltməsəm olmur. Bu, xəstəlikdir. Bilirəm ki, bu adı, xırda səliqəsizlik içimin bütün sahmanını pozmaq gücüdədir. Yazıya girməkdən ötrü məişətim son dərəcə hamar və problemsiz olmalıdır. Yalnız bundan sonra o üzə keçə bilirəm. Əks təqdirdə heç nə alınır. Yazı halında olmayanda isə xırda məişət işləri ilə məmənuniyyətlə məşğul oluram. Mürəbbə bisirirəm, piroq hazırlayıram. Yazanda isə ən kiçicik sahmansızlıq məni məhv edə bilər. Yazmaq - mənim üçün can üstə olmaq kimi bir şeydir. Yazı ərazisinin əlimdə qələm, oturduğum yerdən, bir qədər aralıda olduğunu dəqiq hiss edirəm... Bu, tamamilə ayrı səslərin və qoxuların dolaşlığı sırlı, ecazkar boşluqdur. Yazarkən, bədənimdən necəsə aralanıb o üzə keçdiyimi hiss edirəm... Məncə, yazmaq, əslində də ölmək kimi bir şeydi. Bir dünyadan o birinə keçmək...

- Sizinlə müsahibə aparmaq çətindir. Özünüz necə, hərdən özünüzə sualla müraciət edirsiniz?

- Mən özümü görmürəm. Zahirən əlbəttə ki, görürəm. Güzgüdə özümə baxıram, saçlarımı darayıram, köynəyimlə çantamın rəngini tutuştururam. Amma bir fərd kimi, özümü görə bilmirəm. Bu, olsun ki, bayaq söhbətin əvvəlində dediyim həmin o sonsuz, sərhədsiz boşluqlara duşməyimdən irəli gəlir. Oralarda özümü toz zərrəciyi hiss edirəm...

- Əgər keçmişinizə qayıtsaydınız, orda nəyisə dəyişərdiniz?

- Yəqin ki, ailə qurmazdım. Həyatımı ailəmsiz təsəvvür eləmirəm. Lakin mənimlə yaşamağın nə qədər çətin olduğunu anlayıram. Düşünürəm, nə ərimə ideal həyat yoldaşı, nə də uşaqlarına ideal ana ola bilməmişəm. Analıq və qadınlıq missiyasına düşən bütün vəzifələri dəqiqliklə yerinə yetirsəm delə, onlara əsaslı və daha vacib olan nəyisə verə bilməmişəm. Və bu, bu günəcən də alınır. Olub ki, həftələrlə, aylarla yazı çəkişməsinə qapıldığımdan, boynuma düşən bu vəzifələri şərti olaraq, yerinə yetirmişəm. Bu mənada, «Sərçələr» həmin bu halın mənzərəsidi. Daim yazmırıam, amma oralara düşməyin təhlükəsini hər an hiss edirəm.

- Ailəniz olmasaydı, bunun sizin həyatınıza təsiri olacaqdırı?

- Yəqin ki, dağdırıcı təsiri olacaqdır. Olsun ki, yazı prosesində düşdürüm həmin o ərazilərdən geriyə qayıda bilməyəcəkdir. Amma indi oralar nə qədər füsünkar və ecazkar olsa belə, geriyə qayıtmalı olduğumu anlayıram. Bilirəm axı, burda məni gözləyənlər var...

HEKAYƏLƏR

GENERALIN ÖLÜMÜ

Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı general-polkovniki Tapdıq Qayıblının qarın nahiyyəsində aparılan ugursuz əməliyyat nəticəsində vəfat etdiyi barədə yayılan söz-söhbətlərə görə o, iki heftə əvvəl şiddetli ağrılarla yay istirahətini keçirdiyi bağ evində şəhərin mərkəzi klinikalarından birinə aparılmış, orda ətraflı müayinə olunduqdan sonra «kor bağırsağın kəskin ilthabı» diaqnozu ilə əməliyyat blokuna salınmış, bir neçə gün reanimasiya şöbəsində saxlanıldıqdan sonra evə buraxılsa da, səhhətində yaranan kəskin ağrılaşmalarla yenidən klinikaya qaytarılmış, üzərində müxtəlif reanemik əməliyyatlar aparılsa da, həyatını xilas etmək mümkün olmamışdı. Baş vermiş hadisə ilə əlaqədar dərhal şəhər prokurorluğunda cinayət işi açılmış, uzun illərdən bəri nazirliyin Daxili Təhlükəsizlik İdarəsinə rəhbərlik etmiş generalın qəfil ölümünün siyasi motivli sui-qəsd kimi qiyamətləndirildiyi istintaq materialları Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə göndərilmişdi.

Mərhumun həyat yoldaşının istintaqa verdiyi ifadələrə görə Tapdıq Qayıblı cümlə gününün axşamı işdən evə adı qaydada qayıtmış, şam yeməyini bitirdikdən sonra adəti üzrə talvarlığa enib, orda yumşaq üzlü həsir kreslosuna yayxanaraq, televizora baxmağa başlamışdı. Bir qədərdən sonra evdəkilər, talvarlıqdan eşidilən vəhşi bağlılı səslərinə özlərini həyətə atmış və generalı orda ikiqat bükülərək, ağrıdan qaralan vəziyyətdə tapmışdır.

Klinikadan verilən epiqrısdə generalın ölüm səbəbi qismində, reabilitasiya dövründə onun qanında aşkar edilmiş qida zəhərlənməsi göstəriləsə də, mərhumun ailə üzvləri meyitin təcili surətdə Məhkəmə Tibbi Ekspertizasının baxışına göndərilməsi tələbi ilə Baş Prokurorluğa müraciət etmişdilər. Müraciətdə bildirilənlərə görə evə buraxılan gün o, səhər naharını bitirib, yenicə mürgüləməyə başladığı yerdə qəfildən qapqara qaralmış, nəfəs yolunda göy öskürək tutmalarını andıran tixanmalar müşahidə olunmuş, iyirmi dəqiqəyəcən davam edən bu vəziyyət xəstənin gözlərinin kəllə sümüyünün altına diyirlənməsi ilə nəticələnmiş və o, bir neçə dəqiqə xırıldadıqdan sonra canını tapşırmışdı.

Hadisənin səhəri günü Qayıblının ailə üzvləri generalın nəhəng cəsədini Məhkəmə Tibbi Ekspertizasına aparan ambulansın ardınca baxışa yollansalar da, yarılma əməliyyatının sabaha saxlanıldığı bilinəkən, geriyə qayıtmalı olmuş, bazar gününün günortasına təyin olunan dəfn mərasimine tədarük işlərinə başlamışdır.

Axşama yaxın Tapdıq Qayıblının dənizkənarı qayalığın dikdirində yerləşən bağ evinin həyəti Daxili Təhlükəsizlik generalının qəfil ölüm xəbərindən çəşqinqılığa düşmüş insan kütłələri ilə dolmuşdu.

Evin birinci mərtəbəsində qurulmuş qadın məclisi hüzn dolu ağır sükütlə xalçanın tabut üçün saxlanılan boş hissəsinə zilləndikcə, həyətin giriş qapıları ağızında, yoğun zəncirini bu dəqiqə qıracaqmiş kimi, o baş-bu başa vurnuxan nəhəng qoyun itinin acıqlı hürüşü eşidilir, hava qaraldıqca, həyatını dövlət sirli sui qəsd neticəsində itirmiş təhlükəsizlik generalının müəmmalı ölümü barədə söhbətlər yeni-yeni mənalar kəsb etməyə başlayırdı...

Müəmmmanın ilkin səbəbi – klinikanın tibbi personalının dedikləri ilə əməliyyat cərahının ifadələri arasındaki uyarsızlıqlar idi.

Klinikanın baş cərrahının ilkin istintaqa verdiyi ifadələrə görə Qayıblının üzərində aparılmış əməliyyat müasir cərrahiyyənin ən yüksək tələblərinə cavab verəcək normalar və standartlar daxilində həyata keçirilsə də, gözlənilən nəticə hasil olmamış, xəstə həyatını, qanında sonradan aşkar olunmuş qəfil zəhərlənmə nəticəsində itirmişdi. Zəhərlənmənin özünə gəlincə, baş cərrah bunu reabilitasiya dövrü generalın qida rejimində yol verilmiş xətalarla əlaqələndirmiş, mərhumun həyat yoldaşını xəstənin səhhətində ciddi fəsadlar törədə biləcək yaşılı yeməklərdən çəkindirməyə dəvət etsə də, dəfələrlə onun ərinə qarın qutabı, gürzə, manqal qovurması kimi ağır qidalar yedirdiyinin şahidi olduğunu bildirmişdi.

Məsələnin daha müəmmalı tərəfi - əməliyyat personalının əməliyyat zamanı baş vermiş insidentlə əlaqədar dedikləri idi. İlkin ifadələrə görə klinikanın birinci dərəcəli personalının iştirak etdiyi əməliyyat saat 12 : 00 radələrində başlasa da, təqribən 20 dəqiqədən sonra dayandırılmışdı. Buna səbəb – əməliyyata rəhbərlik edən cərrahın halının xəstənin qarın boşluğunda aşkar etdiyi nədənsə xarablaşması olmuşdu...

- ...Onun rəngi ağappaq ağırdı, əlləri huşunu bu dəqiqə itirəcək kimi əsməyə başladı...
- Bu, sözün əsil mənasında dəhşət idi. Biçağı dəriyə toxundurmağımızla, ordan balina dilini andıran aq rəngli nəyinsə çölə pırtlamağı bir oldu. Biz bunun, qarın boşluğununu başdan-başa bürümüş piy dilimi olduğunu yalnız sonra - kəsiyi lazım olan ölçüdən bir qədər iri açanda və onun içinin yoğun piy kütłələri ilə dolu olduğunu görəndə anladıq...
- Biz kor bağırsağı uzun müddət axtardıq. Qarın nahiyesini əvvəl, qayda üzrə aşağı hissədən yardım ki, yoğun bağırsağa ordan keçə bilək. Amma o hissədə piy qatı o qədər qalın idi ki, bizə içəri keçməyə imkan vermirdi. Onda məcbur olub, kəsiyin birini də göbəyin altından atdıq. Amma bu da bir nəticə vermədi. Onda professor kəsiyi mədənin ağızından düz qasığacan atmayı təklif etdi.
- Onun qarnında bəlkə əlli kiloyacan piyvardı. Daha doğrusu, elə bil piyi onun içində, kolbasanın içində tixayan kimi, tixamişdilar. Bütün içalat Arktika buzlaqlarını andıran ağappaq piyin altında idi. Odu ki, nəyin nə olduğunu müəyyən eləmək olmurdu...
- Belə baxanda, onun heç bir orqanı yerində deyildi. Kor bağırsaq normaya görə yoğun bağırsağa bitişik olmalı olan halda, burda o, göbəyin alt hissəsinə yapmış vəziyyətdə idi. Böyrəklərin biri dalağın arxa divarına dirənmişdi, o birisi isə ümumiyyətlə, yoxa çıxmışdı. Hər halda, biz onu tapa bilmədik. Dalağın özünü isə biz ləp aşağıda – sidik kisəsinin üstüne yapmış vəziyyətdə tapdıq.

- Biz kor bağırsağı axır ki, təpib kənara çıxardıqsa da, bunun həqiqətən, kor bağırsaq olub-olmadığını dəqiqləşdirə bilmədik. Çünkü o da, o birilər kimi, ağappaq piyin içində idi, ölçüsünü və quruluşunu tamamlıqla itirmişdi. Bir sözlə, bunun həqiqətən, kor bağırsaq olduğunu dəqiqləşdirməkdən ötrü onun özünü də yarmaq lazımdı. Professor isə buna getmirdi. Amma axırda naəlac qalıb, onu kəsdi və bunun onun öd kisəsi olduğunu görəndə hali xarablaşdı.
- Əslində, bunun öd, yoxsa, sidik kisəsi olduğunu da biz axıracan bilə bilmədik. Bu, tünd yaşıl dərilə qurbağanı andıran, əcayib bir şey idi. Kəsilib ləyənə atılandan sonra da, vaxtından əvvəl çıxarılmış dölnün titrəmələri ilə ləng-ləng tərpənirdi...
- Bütün bu anomaliyaları yaranan - onun mədəsi idi. Bu, içi kobud əşyalarla dolu nəhəng sakvoyajı, yaxud balina dalağını andıran dəhşətli bir şey idi. Qarın boşluğunun bütunluklə zəbt eləyib orqanları qasıq nahiyyəsinə sıxan da, əslində, o idi. Biz ona toxunmadıqsa da, ölçülərini və iş funksiyasını müəyyən mənada təyin edə bildik.
- Sizə deyim ki, bu, tarixi bir əməliyyat idi. Biz elə bir vəziyyətdəydik ki, ordan ayaqqabı tayı çıxsayıdı belə, təəccübənməzdik. Onun bu içalatla hansı möcüzəyələ yaşıadığı təəccüblüdü. Xüsusən, bu adamın ölkənin daxili təhlükəsizliyi ilə məşğul olduğunu düşünəndə...

Bazar gününün günortası generalin bağ evinin mərtəbələri, şam ağacları və gül kollarıyla sıralanmış geniş xiyabanlı həyəti dəfn mərasiminə toplaşmış iş adamlarıyla, əlisilahlı mühafizə dəstələri və rəsmilərlə dolub daşsa da, cənazədən xəbər yox idi.

Yalnız axşama yaxın – göyün üzü qaramtil buludlarla örtüləndə və göy aramlı gurultularla guruldamaya başlayanda, Məhkəmə Tibbi Ekspertizasından meyitin növbəti müayinəsinin sabaha saxlanıldığı xəbəri gəldi və izdihamın aramlı seyrəlməsi yalnız bundan sonra müşahidə olundu.

Məhkəmə Tibbi ekspertizasından alınan son məlumatlarla görə müayinənin sabaha saxlanılması səbəbi – ekspertizaya ölkənin tanınmış patoloq-anatomlarından və cərrahlarından ibarət fövqəladə konsiliumunun cəlb edilməsi idi.

Bazar ertəsinin axşamı generalin meyitini gətirən ambulans mərhumun bağ evinə aparan ensiz yoluñ başında peyda olanda göy qübbəsi möhtəşəm ildirim çaxıntılarından dağılırdı... Axşam tərəfi narın çılxıtlırlə çılxıməyə başlayan yağış güclənərək, xiyabanlığın və talvarlığın torpağını həyətə axıdır, darvaza ağızına zəncirlənmiş nəhəng qoyun itinin vəhşi hürüşü eşidilirdi.

Generalın növbəli yarılmalardan və müayinələrdən şışkinliyini birə beş artırmış nəhəng meyiti ambulans xərəyinə sıçışmadığından, maşından altı adamın köməkliyi ilə, kətan döşəküzünün arasında düşürülmüşdü. Saxlanılma müddəti ötdüyündən və meyit ağırlaşaraq, rəngini və quruluşunu dəyişdiyindən, sabahki günə təyin olunmuş rəsmi dəfn mərasimi gözlənilmədən, gecə ilə bağ evinin arxa hissəsindəki talvarlıqda torpağa tapşırılmışdı. Yaşayış ərazilərində qəbirsalma işlərini qadağan edən qəsəbə bələdiyyəsindən xəbərsiz keçirilmiş gizli dəfnədə generalın ailə üzvlərindən və bir neçə yaxın qohumundan savayı ayrı bir kəs iştirak etməmişdi.

Generalın müəmmalı ölümü ilə bağlı gəzməkdə olan şaiyələrə görə həmin gecə meyit bir o qədər də dərin qazılmayan çalaya endirilərkən, içindən qapı ciriltisini andıran əcayib

xırıltı eşidilmiş, səsdən diksinən qohumlar onu əllərindən yağış suyu ilə dolu çalanın içine buraxmışdılar...

Dəfnin səhəri günü general Tapdıq Qayıblının, uzaq dağ kəndində yaşayış bacılarının xahişi ilə doğulduğu kənddə – Vətən uğrunda həlak olmuş şəhid məzarlığında torpağa tapşırıldığı elan olunsa da, həftənin sonu onun sadiq itinin - yazılı zingiltiləri gecələrlə bağlara yayılan Yevronun cansız cəsədi evin arxa hissəsindəki talvarlıqda - üstü çay daşları və qızılıqlı kollarıyla bəzədilmiş alçaq təpəciyin ayaq tərəfində tapılmışdı.

Məhkəmə Tibbi Ekspertizasının rəyinə gəlincə, generalın ölüm səbəbi barədə ekspert sənədi onun ailə üzvlərinə təqdim olunmadan, birbaş Dövlət Təhlükəsizliyi Nazirliyinin arxivinə göndərilmiş, orda tam məxfi sənədlər saxlanılan qovluqlara tikilmişdi.

2012

ALMAN KİLSƏSİ

- Günah məndədi. – Mən dedim və hiss elədim ki, boğazımı qəhər tutur. Sözlərin qalanını dodağım büzüldüyündən, axırını yeyə-yeyə dedim deyə, direktissanın üzü təəssüflə əyildi. - Mənim ağlıma belə gəlməzdi ki, bu uşağın musiqi qabiliyyəti ola bilər. Axı onun heç adı dərslərə, nəgmə oxumağa belə həvəsi yox idi?!.. – Sözümü, axır ki, qəhərdən boğula-boğula da olsa, tamamlaya bildim.

Direktrissa qaşlarını qaldırıp yüngülce pörtə-pörtə:

- Nahaq özünüüzü belə üzürsüz. Burda günahkar axtarmağın yeri yoxdu, - dedi, - bilmək istəyirsınızsə, dahi musiqiçilərin çoxunun musiqi təhsili olmayıb. Əgər uşağın qabında həqiqətən bir şey varsa... Mənsə eminəm ki, var, özü də kifayət qədər, o, özünü biruze verəcək.

Rəna nəhəng royalın arxasında həmişəki kimi, kürəyini əyib oturmuşdu, direktissa danışdıqca şübhə dolu nəzərlərlə gah mənə, gah da direktissaya baxırdı. Belədə o həmişə mənə balaca buzovu xatırladırdı. Mən onu bəzən elə belə çağırırdım: "Bu-zov..."

Direktrissa mənimlə üzbəüz qalmaqdən canını qurtarmaqdən ötrü ayağa qalxıb royala sarı getdi, Rənanın barmaqlarını əllərinin içində alıb xəmiri yoğuran kimi yoğurdu.

- Siz bir buna baxın, barmaqlar royal dilləri üçün yaranıb, - dedi, sonra qızın əllərini royalın dilləri üzərinə buraxıb məlahətli səslə:

- Bayaqkını bir də çal, qızım, - dedi.

Rəna gözlərini döyüb belini dikəldi, balaca, yumru barmaqlarını gərə-gərə Motsartın mürəkkəb akordlu "Rekviyem"ini çalmağa başladı. Musiqinin ecazkar dalğaları otağa doldu. Direktrissa arxasını royala çevirib gözlərini yumdu, sağ əlini havada gəzdire-gəzdi

"Rekviyem"i hansısa görünməz klaviaturada Rənayla birgə çalmağa başladı. Bir qədər sonra gözlərini açıb sağ tərəfimdə oturan müəllimlərə:

- Təsəvvür edirsiz? Siz bir qulaq asın. Bunu bircə notu belə tanımayan, musiqi təhsili olmayan on dörd yaşlı uşaq çalır, - dedi.

Rəna bu sözləri eşitməsə də, getdikcə çaldığından ilhamlanır, balaca barmaqlarını daha çevik işlədə-islədə, sanki, öz ustalığı ilə otaqdakıların heyranlığına bəraət qazandırmağa çalışırı.

Əsər sona yetəndə direktrissa artıq öz yerində idi, əllərini çənəsinə vurub gözlərini otağın məchul nöqtəsinə zilləyərək, fikrə dalmışdı.

- Düşünürəm, qızınızın musiqi sferasına daxil olması üçün yeganə yol - uşağı vokal üzrə hazırlamaqdır, – bunu müəllimlərdən biri - gözündəki eynəyin çərçivəsi yanağının dərin qırışlarında batan yaşı, ariq bir qadın dedi və çönüb mənə baxdı. - Burda ifa texnikasından söhbət gedə bilməz. Barmaqlar sıfır səviyyəsindədir. Bəli, - o, direktrissanın nə isə demək istədiyini duyub onun sözünü havadaca kəsdi - ...sizinlə tamamilə raziyam ki, barmaqların müəyyən plastikası var, lakin onlar dilləri tanımır, onların üzərində balerina dırnağı üstə dayanan kimi dayanmaq əvəzinə, yayxana-yayxana gəzişir. Bir sözlə, qatar ötüb. Ona görə də cuhudlar erkən yaşlarından uşaqlarını musiqi, balet, idman və sair sahələrdə sınayırlar ki, sonradan bu sayaq kazuslarla üzləşməsinlər.

Müəllimə sözünü bitirib qalibiyyət dolu üzü ilə yenə mənə baxdı.

Müəllimənin bu sözündən ürəyim sıxıldısa da, özümü o yerə qoymadım çönüb saxta təbəssümələ Rənaya gülümşədim.

Rəna royalın arxasında dünyadan xəbərsiz buzov sifətiylə oturub mənə və müəllimlərə elə baxırdı, elə bil deyilənlərin onun üçün yaxşı, ya pis olduğunu anlamırdı.

...Biz küçəyə çıxanda musiqi məktəbinə əlləri müxtəlif ölçülü musiqi alətləri qutularıyla dolu bir dəstə uşaq daxil olurdu. Rənanın onların ardınca gizli həsrətlə baxmağından əsəbileşib kürəyini dümsüklədim:

- Belini düzəlt, - dedim.

Rəna paltosunun yaxalığını qaldırıb dinməz-söyləməz yanaşı addımlayırdı. Onun nə düşündüyünü anlamaq çətin idi. Olsun ki, o, son iki ili saatlarla, günlərlə barmaq-barmaq yiğib öyrəndiyi "Rekviyem"ə görə çəkdiyi əziyyətləri barədə düşünürdü. Mənsə, onun uşaqlıq illərini xatırlayıb, məktəbə, musiqiyə, kitaba olan laqeydiliyini, şirniyyata və yatmağa olan meylini yadına salır, canımı beləcə bugünkü qəzanın baiskarlığından qurtarmağa çalışırdı.

Əslində isə hər şey iki il bundan əvvəl, ciddi musiqidən çox-çox uzaq bir ərazidə, öz sadəlövh uşaq aləmində yaşayan Rənayla Alman kilsəsinə - şəhərin mərkəzi küçələrindən birində, izdihamlı səkidən bir addım geriyə çəkilən tək, bozarmış kol-kosun, sarımtıl gül alleyasının arasında gizlənən, az qala, buludlara dirənən qaramtil qülləsi isə lap uzaqlardan görünən qədim tikiliyə getdiyimiz gündən başlamışdı...

Həmin gecə skripkaçılardan ibarət yiğcam orkestr Baxın, Motsartın, Vivaldinin əsərlərini ifa etdikcə Rənanın ovsuna düşən tək, hərəkətsiz qaldığını, hardansa, hansıa ilahi yüksəkliklərdən zala dolmağa başlayan musiqinin onu getdikcə qəribə bir çəkisizliyə saldığını hiss edəndə, hələ mən bu gözlənilməz təəssüratın nə ilə nəticələnəcəyindən, bu sənət əsərinin onun balaca, uşaq qəlbində hansı dəyişikliklər yaradacağından xəbərsiz idim. Teatr və konsert salonlarında adəti üzrə üfürülmüş qarğıdalı və çips yeyən, kino-zallarda mürgüleyən Rənanın burda nəyinsə izinə, ya içinə düşmüş kimi, hansıa sirli dərinliklərə endiyi, orda nələrəsə toxunduğu onun, musiqinin təsirindən irilən bəbəklərinin hardasa, səhnədən kənarlarda - naməlum ərazilərdə gəzişdiyindən anlamaq olurdu.

Konsertdən evə gələn axşam Rəna pianonun arxasına keçib ayrı-ayrı dilləri danqıldatdı. Səhəri gündən başlayaraq isə saatlarla piano arxasından durmadı. İlk əvvəller

dillərin üzəriyle bataqlıq üzərində gəzən tək, ehtiyatla, barmaq-barmaq gəzişən Rənanın cəmi bir neçə aydan sonra ustalıqla çaldığı "Rekviyem"i eşidəndə gözlərimə, qulaqlarımı inanmadın.

Çox keçmədi ki, Rəna barmaq-barmaq yiğə-yiğə öyrəndiyi «Rekviem»i tezliklə iri akkordlarla, getdikcə daha mükəmməl çalmağa başladı. Səhərlərimiz - otaqların divarlarını lərzəyə gətirən «Rekviem»in möhtəşəm sədalarıyla açılır, axşamlarımız həmin hüznə başa çatırıldı. Bir müddətdən sonra mən bu musiqinin evimizdə nəyisə dəyişdiyini, ayrı-ayrılıqda hər birimizə sirli olan nə isə təlqin etdiyin hiss etdim. Bizlərdə və evdə nəyin dəyişdiyini dəqiq müəyyən edə bilməsəm də, evimizə hakim kəsilmiş bu musiqinin Rənanın Alman kilsəsindən gətirib gəldiyi həmin məşhur "Rekviyem" olmadığı dəqiq idi... Bu, nə vaxtdan bərisə evimizin hansı küncündəsə soluxub qalmış, indi isə musiqiylə ətə-qana dolub şahə qalxan insana, ruhabənzər dəhşətli bir dalğa idi...

- Bilirdim belə olacaq, - Rənanın qolundan tutub maşın yolunu keçirə-keçirə, sükütu pozmaq xatırınə dedim.

Rəna dinmirdi, üzü matəm dolu əzablardan kölgəli idi. O, mənimlə yanaşı addımlayırlı, addımlarını qəsdən ləngitməsindən məndən geriyə qalmağa çalışıldığı bilinirdi.

Mən, mövzunu dəyişib, bütün yeniyetmələr kimi, Rənani da qarşida gözləyən işıqlı gələcəkdən danışır, yiyələnə biləcəyi digər peşələrin üstünlüyünü, onun bu sahələrdə qazana biləcəyi uğurları sadalayırdım.

Rənanın gözlerinin altı qaralmış, burnu uzanmışdı. Belədə onun üzü qədim yunan filosoflarından hansı birinin sə üzünü xatırladırdı...

...Həmin günün axşamı Rəna pianoya yaxın getmədi, otağına çəkilib orda divanda üzü divara uzanıb qaldı.

Rənanın matəmindən o axşam işıqlarımız söndü və səhərecən yanmadı. Bütün gecəni böyük qızımla mətbəxdə, şam işığında keçirməli olduq. Bütün gecəni Rənanın qaranlıq zülmətə qərq olmuş otağında sovrulan faciəvi burulğanların titrəyişini biz uzaqdan-azağa mətbəxin soyuq qaranlığında hiss eləyirdikse də, o tərəfə keçməyə cürət eləmirdik.

...Səhər naharında Rənanın gözlerinin altı yenə kölgəli idi. Bənizi solmuş, üzü bircə gecənin içində nazilib uzanmışdı. O özünü o yerə qoymur, məğlubiyyət kədərindən batmış səsi ilə indi də dönyanın məşhur opera əsərləridən, opera sənətinin əbədiliyindən, opera müğənnilərinin bədən quruluşunun hansı tələblərə cavab verməli olduğundan və sairədən danışa-danışa hey nə isə çeynəyirdi.

Mənsə onun bütün gecəni kursunu dəyişmək məcburiyyətində qalmış gəminin aqibətini yaşadığını, «Rekviem»in ərazisinə qərq olmaqdan ötrü, uğursuzluğa düçər olmuş pianoçuluqdan vokala kökləməklə məşğul olduğunu anlayır, bütün gecəni onun qaranlıq, səssiz otağında sovrulan burulğanların mənasını dərk edirdim...

Həmin gündən "Rekviyem"in piano variantı, onun daha dəhşətli növü ilə - opera variantı ilə əvəz olundu. "Rekviyem'i indi Rənanın hansısa musiqi mağazasından alıb gətirdiyi vahiməli qadın xoru oxuyurdu... Bu, təxminən, bizlərə qarşı qurulmuş xalq məhkəməsini andıran müdhiş, möhtəşəm xorun ittiham marşı idi.

Bəzən mən nəhəng bir kimsənin səsiyle oxuyan bu təkəbbürlü qadınları görürdüm də. Bu, üzlərinə şəffaf örtüklər salınmış, dolu bədənli, hündürboylu, acıqli rahibələr idi... Onlar «Rekviyem»i əllərində tutduqları nəhəng notlara baxa-baxa oxuyur, oxuduqca boyları, sanki, bir az da uzanır, başları evimizin tavanına dirənirdi...

Xoru dinlədikcə Rənanın bənizinin ağardığını, gözlerinin böyüyüb onu hansısa qədim, nəhəng baliğa oxşatdığını müşahidə etdikcə hamiliqlə mütəəssir olur, bu binəva qızçıqazın böyüyüb boy-a-başa çatdığını öz evindəcə, doğmalarının arasındaca düşdüyü üçurumun çıxılmazlığınından qurtara bilmirdik...

Belə məqamlar Rənanı dindirmək, yaxud olduğu yerlərin yaxınlığından ehtiyatsız ötüşmək - ağır işgəncələrdən sonra şirin yuxuya dalmış adəmi yuxudan oyatmaq, bütün vücudunu narahat eləmək qədər günah bir işə çevrilmişdi. Bəzən biz ürəklənib, otaqları gərən, döşəməni titrədib, divarları çatlaşan bu musiqini kəsməkdən ötrü müxtəlif bəhanələr tapır, Rənanı musiqiyə bu ifrat aludəliyinə görə məzəmmət edirdikə də, onun solğun bənizindən, gözlərinin dərinliyinə çökmüş lal kədərindən nədəsə səhv etdiyimizi, nəyisə axıracan anlamadığımızı başa düşürdü. Uzaq əsrlərdə, Almaniyada dünyaya gəlmış bu musiqinin balaca qızçığazı bizdən aldığı, gözümüzün qabağında ola-ola, hansısa sırlı ərazilərdə saxladığını anlamaq nə qədər asan idisə, onu oralardan qoparıb geriyə qaytarmaq bir o qədər çətin idi... Musiqi bitən məqamlar Rənanın artıq həmin o «geridə» yaşaya bilmədiyi, öz otağına - sakit tənhalığa çəkilib ordan harasa, daha ayrı sakitliklərə sığınmaq ehtiyacı onun bizlərdən tamamilə ayrıldığından, daha əvvəlki həyatı ilə yaşaya bilməyəcəyindən xəbər verirdi.

Günlər beləcə keçib gedirdi. Mən hər axşam işdən evə dönərkən evimizi yadelli işgalçılar tərəfindən zəbt edilmiş kimi, tanış matəm içində tapır, tələsik soyunub özümü Rənanın otağına salır, onu rinqdə nakut almış bokşunun vəziyyətində - üzüqoylu divana atılmış halda tapırdım. Böyründə əyləşib ehtiyatla saçlarını tumarlayır, üzgüçü çıyinlərini andıran əzələli çıyinlərini öpür, ürəyini almaqdan ötrü fikirləşib, hər dəfə yeni bəhanələr tapırdımsa da, Rənanın vəziyyətində heç nə dəyişmirdi.

Bir gün isə Rəna, axır ki, üzünü mənə əvərdi, ağlamaqdan şişmiş gözlərini üzümə dikib:

- Mənə oxumaq da olmaz. – Dedi. - Səs tellərim zəifdi. Yuxarı nota qalxanda qırılır...

O axşam mən evdə olan bütün kasetləri bağlamaya yiğib dəhlizin aşağı başında divar şkafının əlçatmaz bir küncünə atdım. Səhəri gün isə, ümumiyyətlə, bu «yoluxucu» bağlamadan birdəfəlik qurtulmaq məqsədi ilə onu evdə saxlamamaq qərarına gəldim, bağlamani işə aparıb, orda köhnə kitabların arasında gizlətdim.

Kasetlərdən sonra evimizə sakitlik və əmin-amanlıq çökdü və biz bir müddət - «Rekviyem»in izlərini yuyub təmizləməklə, onun çalxalayıb zədələdiyi, nəyinsə yerini, nəyinsə mahiyyətini dəyişib tanınmaz hala saldığı mənzilimizi əvvəlki halına qaytarmaqla məşğul olduq. İlk əvvəl musiqinin olan-qalan izlərini yuyub aparmaqdan ötrü xadimə çağırıb bütün otaqları döşəməsindən tavanınacan yudurduq, Rənanın otağını böyük qızın otağıyla dəyişdik, evin ümumi ovqatını təzələməkdən ötrü hər axşam yeni-yeni maraqlı macəra filmlərinin, komik filmlərin kasetlərini alıb gətirir, istirahət günləri gəzintilərə çıxır, ailəvi şam yeməkləri təşkil edir, «Rekviyem» barədə hamılıqla susurduq.

Rəna uzun, ağır xəstəlikdən sonra bədəninin müqavimətini büsbütün itirmiş halsiz xəstəyə bənzəməyə başlamışdı. O, heç nə yemir, üzü, demək olar ki, gülümsəmir, suallarımıza qısa, küt cavablar verir, musiqi barədə kəlmə belə kəsmir, piano olan otağın qapısından, dərin uçurumun kənarından ötən tək, tələsik addımlarla ötüşür, daha yunan filosofuna bənzəmirdi...

Bir müddət hər şey beləcə öz qaydası ilə getməyindəydi. Mən xoşbəxt idim. Arxada qalan iztirab və həyəcan dolu günlər məndə klassik musiqiyə anlaşılmaz bir xof yaratmışdısa da, bunun fərqinə varmı, o barədə fikirləşməməyə çalışırdımsa da, hansısa gizli toxumamla, başımızın üstünü almış sırlı təhlükənin tam sovuşmadığını, evin hansısa gizli bucaqlarına çəkilib gizləndiyini, necəsə, hiss edirdim. Hisslerim məni aldatmamışdı...

Günlərin biri işdən evə dönərkən həyətimizi başına götürən "Rekviyem"in sədaları məni binanın girəcəyindəcə ildirim kimi vurdu... Mən əlimdəki zənbillərin ağırlığını unudub pillələri iki-iki qalxdıqca, içi musiqi tufanıyla dolub-daşan otaqların ən axırıncısında, tənha divanında, nəfəssiz halda üzüqoylu uzanan Rənanı təsəvvürümə gətirdikcə, nəfəsimin

itdiyini, sinəmin ortasına kəsici tikə kimi ilişmiş sıxıntının boğazımı dirəndiyini, nəfəsim təngidikcə boğulduğumu hiss edirdim.

Qapını açarla açıb özümü hövlnak içəri saldım... və dəhşətdən ildirim vurmuş kimi dəhlizin ortasında dayanıb qaldım...

O, yenə burda idi... Öz ürəküzən çalarlarıyla dəhlizimizin divarları arasında gərilib tavana dirənir, yenə qapıları titrədirdi... Xorun səsi getdikcə yüksəlir, tembr diapazonu məni divara sıxbı sənki çölə itələyirdi...

Bileklərim, dizlərim süstləşib boşaldı, gözlərim qaraldı... Zənbilləri qapının ağızındaca yerə buraxdım, heysiz ayaqlarımı ardımca sürüyə-sürüyə özümü Rənanın otağına çatdırdım. Qapını açıb içəri daxil oldum və quruyub qaldım...

Rənanın üzüqoylu uzanmalı olduğu divan bomboş idi...

Özümü hövlnak o biri otaqlara, sonra mətbəxə atdım... çarpayıların altını, şkafların içini yoxladım...

Rəna yoxa çıxmışdı... Sənki qeybə çekilmişdi.

«Rekviem»in iti şimşəyi andıran çaxıntılarını kəsmək üçün maqnitafonu axtardımsa da, tapmadım. Maqnitafon da sırılı halda yoxa çıxmışdı...

Mən qəlbləri intiqam və məkr dolu qəzəbli rahibələrin arasında idim... Onların hardan, evin hansı bucağından oxuduğunu anlaya bilmir, Rənanın hara gedə biləcəyi barədə düşünməkdən üzülür və Alman kilsəsinin buludlara dirənmiş qaramtıl qülləsini xatırlayırdım...

1996

CAN ÜSTƏ

Yataq otağının aralı qapısından, həmişəki kimi, onun xara üzlü yorğanı, çarpayısının yanında qaralan alçaq, taxta kətili, kətilin üstündə, suyu uzun müddətdən bəri dəyişilmədiyindən balaca, bulanıq akvariumu xatırladan su stəkanı, stəkanın dibinə hansısa su heyvanının skeleti tək yatmış protez dişləri görünürdü.

Dəhlizdə soyunduğum plaşın xışlıtlisindən, ya bəlkə, neçə vaxtdan bəri vurdüğüm ətirin iyindən o, bu dəfə də gələnin kim olduğunu hiss elədi. Bunu onun, son ayların pəhrizindən ətini tökmüş ayaqlarının çarpayının səthindən seçilməyən yorğanının altıyla sualtı çəkisizlikdə üzən tək, ləng gəzişmələrindən anladım.

Mənim gəlişimi o ötən dəfə də beləcə - başını balıdan ayırmadan, əvvəllər elədiyi kimi, azca da olsa, dikəlib aralıqdan görünən dəhlizə boylanmadan, elə gözüyüməlu halda uzandığı yerdə bilmədi. Ötən dəfə də onu oyatmamaqdan ötrü otaq boyu barmaqlarımın ucunda gəzişdikcə, özünü ölüyüə vurmuş, axşamacan canüstü konvulsiyalarda vurnuxmuş, mən onun oyanmasını gözləməkdən əldən düşüb üzülmüş vəziyyətdə evə gedənəcən, gözlərini bircə dəfə də olsun açmamışdı. Onun, bu qurama «can üstə»

tamaşalarıyla məni hürkündüb bu evdən, ətrafindan didərgin salmaq istəyi mənə çoxdan bəlli olsa da, özümü o yerə qoymur, səbrlə tamaşanın axırını gözləyirdim.

Bu dəfə qocanın yataq otağında ondan savayı iki nəfər də vardı. Deyəsən, uzaq kənddən gələn qohumları idi. Kirpiyəbənzər çalsاق bir kişi, bir də qırmızıyanaq oğlan uşağı.

Kişi məni görcək, yüz illər tanıdığı yaxın adamını görən tək, sevincək halda:

- Yaxşı gəldin, bala, halı bayaqdan çönüb. - dedi.

Qocanın halı bu dəfə deyəsən, doğrudan pisləşmişdi. Burnu saralıb qarmaq kimi aşağı əyilmiş, gözləri dərin, qara çuxurlara batmışdı. Elə bil nəfəsi də gəlmirdi. Yarımaçıq ağızının içindən quruyub avazımız damağının bir hissəsi görünürdü.

- Sabaha çəkər. - kişi ağızının içində, elə bil bu dəfə özü-özünə dedi, sonra çönüb böyründəki pəncərədən çölə boylandı.

Mən yaxına gəlib qocanın üstünə əyildim və üzünə diqqətlə baxdım.

Bu dəfə o, deyəsən, doğrudan ölürdü... Ağır-ağır dərdiyi qısa nəfəslərinin içiylə hansısa uzaqlıqlardan sözülən sizilti dolu səsi eşidildirdi...

- Səidə hanı?.. - soruşdum.

- Qonşuya çıxdı. Həkimə zəng vermağa getdi. Bayaqdan telefonu da kəsiblər. İş düyüne düşəndə belə düşür. - kişi sözünü bitirib niyəsə mənə fərəhlə baxdı.

Qoca ötən dəfə də bu vəziyyətdə idi, amma danışındı. Qızdırımlı adamlar kimi sayıqlayır, bir-birinə dəxli olmayan mənətiqsiz cümlələləri təngnəfəs ardıcılıqla sıraya düzür, arada sanki can çəkişməsindən yorulub susur, göz qapaqlarını azca aralayıb bulanıq bəbəklərini otaq boyu gəzdirir, gözü mənə sataşanda, elə bil öz içində qəşş eləyib huşunu itirir, özünü sanki qəsdən növbənöv qarabasmaların içine salırı.

Belə sayıqlamaları vaxtı bəzən onun öz yatağındaca, gözümüz görə-görə necəsə, bədəninin, ya üzünün hansısa hərəkəti ilə harasa, ayrı məkanlara düşdüyünün, orda kimlərləsə gizli sövdələşmələr aparıb, nələrisə, hansısa həyatəhəmiyyətli prosesləri səbr və gərginliklə izlədiyinin şahidi olurduq. Belə məqamlar onun həqiqətən, özündə olmadığını, yoxsa, özünü məndən yayındırmaqdən ötrü bu kökə saldığını nə mən, nə də Səidə heç cür müəyyən edə bilmirdik.

Səidənin dediyinə görə, o, yalnız məni görəndə bu kökə düşürdü. Mən gedəndən sonra isə özünə gəlir, balışına dirsəklənib, heç nə olmayıbmış kimi, dinnəz-söyləməz şam sıyığını yeyirdi.

Dəfələrlə düşdüyü bu krizislərdə - nəbzinin seyrəlib itdiyi, nəfəsinin qisılıb son qapanmalarla xırtdəyində piqqıldadığı məqamlarda üstünə çağırılan həkim briqadasının uzun-uzadı müayinələrdən sonra başlarını qaldırmadan, qəribə bir arxayınlıqla:

- Onu nahaq incidirsiz. Bu, daha bizlik deyil. - deməsindən biz onun həqiqətən, can üstə olduğunu anlayırdıq. Lakin elə həmin o «canüstü» məqamlarda heysiz, qoca əlinin çarpayının kənarına əyləşib qoluna təzyiqölçəmin rezin qolçağını bağlayan həkimin - orta yaşılı, dolu bədənli cavan qadının ağ biləyinə əqrəb kimi sarılıb, orda nəyisə acgöz-acgöz sümürən tək, yiğilib açıla骢ığını görəndə dəhşətə gəlirdik...

Onun bu xəstəhal qadın hərisliyinin bədnəm izlərini o ölündən sonra da - son nəfəsi boğazında çalxanıb bitəndə də ölü bəbəklərində görəcəyimizə nə mənim, nə də Səidənin şübhəsi yox idi. Lap bu yaxınlarda o, ifadəsiz gözləri məchulluğa zillənmiş, cansız qolları çökək qarnının üstə quru ağac budaqları tək, atılmış vəziyyətdə uzandığı yerdə, birdən-birə sönük bəbəklərinin hərəkətə gəlib, onu yoluxmağa gəlmış qonşu gəlinin dolu baldırlarına dikilməsindən, bir qədər sonra isə baxışlarını bizdən yayındırmaqdən ötrü, qadının baldırından bilinər-bilinməz usta bir axıntıyla nahar masasının yoğun qışına axıtmışından, onun hələ saysız-hesabsız həyat nöqtələrinin diri olduğunu anlamışdıq.

...Dəhlizdən səs gəldi. Gələn Səidə idi. İçəri girib təngənəfəs halda:

- Düşə bilmədim. - dedi, sonra mənə baxıb, salamsız-kalamsız. - Bəlkə maşınla gedim?.. - deyə soruşdu.

- Hara?.. - mən dedim.

- Təcili yardım... – Səidə dedi, sonra başıyla atasına işarə eləyib, - görmürsən yenə nə gündədi?!.. – əlavə elədi.

Səidənin rəngi solğun idi. Burnu qocanın burnu kimi nazılıb uzanmış, gözləri çökəyə düşmüştü.

- Guya həkim gəlib neyləyəcək, a bala?!.. - Kirpi-kişi dilləndi. - Tay üzü o yanadı. Yasını də bilirəm. Qorxub eləmə. Heç hara da gedəsi döyülmə. Bu bədbəxtin məndən savayı kimi var ki?.. Ata-anasının bircə oğluydu. Anası o, tifil ikən dünyasını dəyişdi. Çayda boğuldu. Ögey ananın umuduna böyüdü yazıq. Bir əmioğlusu mənəm, mən də gəlmışəm. Onu torpağa tapşırıb dönəcəyəm.

Kişinin bu sözündən otağın döşəməsi titrədi. Yoxsa bu, bizə belə gəldi?!..

Döşəməni bayaqdan bəri yerinin içində heykəl donuqluğulla pərcimlənmiş qocadan qopan təkanabənzər nəriltinin titrətdiyini Səidəylə mən bir qədər sonra - qoca, təpdiyi nəriltidən tutulan boğazını xarab mühərriki işə salan tək, heysiz ləngliklə xırıldada-xırıldada arıtlayanda başa düşdü...

Qocanın nəriltisindən sonra əmioğlunun üzündəki fərəh nəhayət ki, itdi.

- Görməli günlərimiz qabaqdaymış. - Səidə gözü atasında, boğuq səslə böyrümdən piçildədi.

Qocanın, indicə onun ölümü ilə bağlı gedən söhbətləri eşitdiyini, deyəsən, o da başa düşmüştü.

Əmioğlu ayağa qalxıb çarpayıya yaxınlaşdı, cibindən, deyəsən, özüylə kənddən gətirdiyi güzgü qırığını çıxarıb qocanın ağızına tutdu, səthini yoxlayıb pencəyinin qoluna sildi, yenidən cibinə basıb:

- Lap az qalib. – dedi və yerinə əyləşib qollarını qoltuğuna vurdu.

Səidə qocaya yaxın getmədi, yanında əyləşib qorxudan bərələ qalmış gözlərini atasına zillədi. Son günlər onun dəhşətli qorxu hissi keçirdiyini, rəngi avazımış üzünüň çaşqın ifadələrindən, irilib ağara qalan gözlərinin çevik, anlaqsız hərəkətlərdən, bir də səsinin içiyə ötüşən zəif titrəyişlərdən anlamaq olurdu.

Səidənin gözləri hələ ötən həftədən - qoca huşu özündə ikən, balışına söykənib yarıoturaq vəziyyətdə qurtum-qurtum çay içdiyi yerdə mənim qəfil sualımdan çəçəyib qaynar çayı üstünə dağıdaraq, göyərib nəfəsi itə-itə, əcayib öskürək tutmasında boğulmağa başladığı gündən beləcə ağara qalmışdı. Onda qoca bir xeyli bu gedər-gəlməz öskürək tutmasında boğulub-boğulub axırdı ölmüşdü... Nəfəsi yerli-dibli itmiş, gözləri bərəlib bəbəklərini məchul bir nöqtəyə diyirlətmiş, başı cansız ağırlıqla balışın üstünə düşmüştü...

Qocanın bu ölüm tutmaları mənim inqilabdan sonrakı dövrlər barədə roman yazdığını bilən gündən başlamışdı. Ona qədər isə o, evin içində gümrah addımlarla gəzib-dolanır, məni görcək, sevincək halda evdəkilərin əhvalını xəbər alır, məni içdiyi çaya, yediyi xörəyə qonaq edirdi. Hər şey günlərin bir günü Səidənin mətləbi açıb, onun vəzifədə olduğu dövrlər barədə roman yazdığını deyəndən bəri başlamışdı. Onun, bu xəbəri qəfil ölüm hökmü kimi qəbul etdiyini, Səidə ilə mən qocanın, oturduğu yerdə birdən birə ağarmasından, üzündə ölüm qorxusunun kölgəsini andıran bozumtul kölgələrin dolaşmağa başlamasından anlamışdıq. Qoca avazımış bənizi ilə donub qalmış, sonra ayağa qalxıb ehmal addımlarla otaqdan çıxmışdı. Dəhlizdən sıvişib hamama girmiş, qapını o biri üzdən qıffıllayaraq, axşama qədər, mən onu gözləməkdən cana doyub evə gedənəcən ordan çıxmamışdım.

- Sən heç can verən adam görmüsən?.. - Səidəyə sarı əyilib, qoca eşitməsin deyə, astadan soruşдум.

Səidə nədənsə peşman olmuş kimi, mənə baxmadan başını buladı. Sonra biz bir il bundan əvvəl həmin bu otaqda, qocanın pərçimləndiyi həmin bu yataqda ölümünün intizarını çəkə-çəkə gecə-gündüz dimdik oturan, ölümə mətanətlə sinə gərən rəhmətlik Xədicə xalanın can verməyini xatırladıq...

Yeriyəndə addımlarının zərbəsindən az qala bütün bina titrəyən, səsinin yoğunluğundan həyətin quşları və uşaqları göz qırpmında yoxa çıxan, blokun künc-bucağında yaxaladığı kök siçovulların başını nəhəng yumruğunun bircə zərbəsiylə əzən əzəmətli Xədicə xalanın, canını tapşıracağına bircə saat qalmış yazıqlaşış, yeniyetmə qız səsini anldıran incə civiliylə:

- Qorxuram a bala, yaman qorxuram... - deməyini, ağır-ağır nəfəs dərib döşəməyə, tezliklə gömüləcəyi qəbir çalasına baxan kimi, baxmağını yadımıza saldıq...

Onda yadıma gəlir, Xədicə xalanın üzündə doaşan sırlı ifadədən Ölümə aparan darısqallıq dolu qaranlıq, havasız keçidin hardasa, lap yaxınlıqda – otağın içini dolduran boşluğun hansısa yaxın məsaməsində yerləşdiyini Səidə ilə mən necəsə, duyub xoflanmışdım... Bu, geriyə yolu olmayan, əbədi qaranlığa qədəm basmağın xofunu andıran müdhiş bir qorxu hissi idi...

Xədicə xaladan sonra mən, bir vaxtlar pəncərələri dörd bir yandan açıq olan havalı evimin qonaq otağında, yatağının içində suda çabalayan tək, boğula-boğula çabalayan, çabalaya-çabalaya arxa tərəfimdə, yan-yörəmdə gördüyü görünməz doğmalarına mehriban-mehriban əl eləyən xalamın can vermə mərasimini xatırladım...

O günlər xalami, onun sevinə-sevinə əl elədiyi ən yaxın adamları boğub öldürdülər... Mən xalamın məmənnun bir rahatlıqla pənah apardığı yaxınlarının getdikcə ona yaxınlaşdığını, başının üstünü alıb üzünə lap yaxından baxdığını necəsə, dəqiq hiss eləmişdim... Xalamın son nəfəslərində dəhşətdən bərələ qalmış gözlərlə kimlərləsə üz-üzə, gözə-gözə qaldığını, canını məhrəm bir arxayınlıqla ətrafına yiğmiş bu adamlara təslim etdiyini öz gözlərimlə görmüşdüm...

* * *

- O, sənin o yazına görə bu kökə düşdü. - Səidə bir qədərdən sonra, biz ikilikdə mətbəxdə oturub şam yeməyinə düyü arıtlayanda dedi.

Mən günahkar kimi çıyılərimi çəkdim:

- Burda nə var axı?..

Qocanın keçmişlərdə – yüksək vəzifə tutduğu repressiya illərində baş verən nələrdənsə - olsun ki, heç kimin, hətta Xədicə xalanın belə bilmədiyi hansısa bağışlanmaz günahlarından, bircə özünə məlum olan cinayət havalı naməlum sırlərdən ölümcül dərəcədə qorxması, açıla biləcək hansısa məxfiliklərin izlərini az qala, öz ölümü ilə örtbasdır etmək səyləri, yazdığını romanın, düşündüyümdən daha ciddi və gizli mətləblərə toxunacağından xəbər verirdi... Ağır müharibə illərində təhsilini başa vurub birbaş kəndə yollanan, orda öz tələbə təcrübəsi ilə ucqar, yoxsul kəndin böyük bir kolxozuna sədrlik edən, sonradan rayonun icra başçısı işləyən bu adamın həmin dövrlər at belində kəndlərin daş-kəsək yollarıyla gəzə-gəzə buğda bölümünə nəzarət etməsi, ön cəbhədən yayınnan fərəriləri tapdıığı yerdə güllələyib, yaxud, hərbi komissarlıqa təhvil verib, əsgər ailələrinə, xüsusən göyçək, dul qadınlara «xüsusi qayğı» göstərməsi barədə mən hələ lap uşaqlıq illərində Xədicə xalanın dilindən eşitmışdım. Hələ onda, sözü üzə sax deyən bu saya qadının da, ərinin keçmiş iilə bağlı söhbətlərində hansısa məqamların üstündən - qorxunc, dibsiz uçurumların üzərindən ötüşən tək, qəribə ehtiyatla ötüşdүünü, nələrinə böyründən, kənarından ustalıqla sıvişdiyini duyduğumdan, bu qocaya olan marağım birə beş artmışdı.

...Biz düyüünü asib otağa qayidanda əmioğlu çarpayının ayaq tərefində oturmuşdu, əllərini kitab oxuyurmuş kimi sinəsində cütləyib, ağızının içində deyəsən, Yasin duasını oxuyurdu.

Uşaq səsi alınmış televizorun qabağındakı kresloda oturduğu yerdə yuxulamışdı.

Qoca bayaqkı vəziyyətdə idi... Üzü indi də rus nağıllarının qorxunc qəhrəmanının - Ölməz Kaşşeyin qəzəbli simasını andırırdı...

Mən çarpayıya yaxınlaşış onun üzünə yaxından baxdım.

Qocanın üzü bayaqdan bura qəribə bir qeyri-mütənasibliklə dəyişmişdi... üz cizgiləri kiçilmiş, yanaqları, yağını qızmar tavada əritmiş kimi, yiğilmişdi.

O, bizim otağa daxil olduğumuzu hiss edib qupquru, sümüklü barmaqlarını pianonun dillərində gəzdirən tək, çökək qarnının üzəriyle aramla qaldırıb-endirməyə, arada bir havada əcaib fiqurlar ciza-ciza, sanki kiməsə, nə barədəsə anlaşılmaz işarələr verməyə başladı.

Səidəylə mən keçib bayaqkı yerimizdə - çarpayıyla üzbüüzdəki stolun arxasında əyləşdik. Burdan baxanda, qocanın solğun əlləri qumsallıq səhraların qaynar günəşi altında susuzluqdan yanıb qaralmış səhra əqrəblərini xatırladırdı... Həmin bu «əqrəblər»i ötən gecələrin birində mən yuxuda da görmüşdüm... Bir əlimdə çəkmə tayı, uzun müddət yarıqaranlıq otaqların içiyə vurnuxa-vurnuxa onları izləyib öldürməklə məşğul olmuşdumsa da, heç birini öldürə bilməmişdim. Çevik ayaqlı həşəratlar bütün yuxunu reaktiv sıçrayışlarla bu divardan - o divara, o stoldan bu stola atılır, elektrik cərəyanının aniliyini andıran sıçrayışlarla o baş-bu başa qaçışır, döşəmənin dəlmə-deşiklərə soxulub, orda görünməz ağızlarıyla tələm-tələsik nələrisə üyündürdülər...

Son vaxtlar ümumiyyətlə, mən yuxularımda qocayla bağlı qəribə, yarıqaranlıq vaqəələrə düşür, onun, yuxunun ən dərin, keçilməz qatlarında mənim ha tərəfimdəsə dayanıb, nəfəsi təngiyə-təngiyə yuxudan ayılmağımı gözləməyindən, ehmal hərəkətlərlə ciblərində eşələnib, ordan çıxardığı xırda kağız-kuğağların arasından hansıa vacib sənədi axtarmağından qəribə xofa düşürdüm...

...Səidə çayı armudu stəkanlarda gətirib stolun üstünə düzdü, ortaya mürəbbə qoyub bir tərəfdə əyləşdi, eynilə Xədicə xala kimi yorğun-yorğun kiməsə:

- Axşama düyü asmişam. - dedi.

Əmioğlu Səidənin bu sözünü sanki haçandan-haçana eşitdi, duasını bitirib stulunu nahar masasının yaxınına çəkdi, buğlu çaydan bir qurtum alandan sonra:

- Neynək?.. – deyib mürəbbəyə girdi.

Mən çayı mürəbbəsiz içdim. Otağın həmişəki kif qoxusunun mürəbbəyə də hopduğuna şübhəm yox idi.

Bataqlıq çürüntüsünün iyini andıran bu qoxunun, gündüzlər Səidə işdə olanda qocaya baxmaqdən ötrü evə gələn xadimədən - Səidəgilin uzaq qohumlarından olan balacaboy, tumgöz qaridan da gəldiyini mən, neçə vaxtdan bəri idı ki, hiss eləyirdim. Bu iydən Səidənin də halı çönürdü. Evə girən kimi, qapı-pəncərələri açıb otaqların havasını dəyişir, təravətləndirici dezodorantın düyməsini aramsız basa-basa, ətrini dörd bir yana püşkürdürdüsə də, kif qoxusunun şəffaf nəmi buxar mədliyini andıran ağırlıqla havadan asılıb qalır, təravətləndirənin ətrini bircə saniyəyə canına çekib yoxa çıxarırdı.

Bəzən mən bu qoxunun otaqlar boyu şəffaf tül pərdə kimi, tavandan döşəməyəcən asıldığını duyur, bir otaqdan o birinə keçdikcə, onun içindən soyuq alov dilimlərinin arasından keçən tək, keçdiyimi də necəsə, hiss edirdim.

Xadimənin dediyinə görə, otaqların havasını o, gün ərzində bir neçə dəfə dəyişirdi. Üzü dənizə baxan dördəyli pəncərələr səhərlər və günortalar taybatay açılır, dəniz tərəfdən

əsən balıq qoxulu küləklər içəri dolub otaqların arasıyla kövən edirdisə də, qocanın yatağından, ya bəlkə ruhundan sızan qatı bataqlıq qoxusuna qalib gələ bilmirdi.

Olsun ki, xadimə bizi aldatmırıldı. O, bu qoxunun özünəməxsus rəngə malik olduğunu bildirir, onun, evin əşyalarının üzərinə sübh şəhi tək çöküb hər tərəfi qəibə bir sarılığa büründüyündən danışıb əlini, sarılığı yuyub təmizləməklə getməyən divar kağızına çəkərək:

- Bir vaxtlar bu kağızlar açıq mavi rəngdə idi... - deyir, qəribə bir nigillə köks ötürürdü...

* * *

- Elə bil nəfəsi dayandı. - Səidə ağarmış bənizini qocanın üzünə yaxınlaşdırıb ona ləp yaxından baxırdı...

Burdan baxanda qocanın yarımaçıq ağızı - çoxdannan bəri ayaq dəyilmədiyindən yolu, cığırı quruyub itmiş sırlı bir ərazinin girişini - qədim, qorxunc dərinliklərə aparan əfsanəvi mağar gırəcəyini andırırdı...

- Nəfəsi gəlir hələ. - Əmioğlu ikinci stəkanı birnəfəsə içib ağızlaşağı nəlbəkisinə qoymuşdu. İndi mürəbbəsinin qalığını qaşıqlayırdı. Ağzını iştahla marçıldada-marçıldada qocanın kitab şafının üstünə qalanmış «tarixi qovluqlarına» baxır, arada bir ağızının içində öz-özünə:

- Ay mənim alım əmioğlum. Zəhmətkeş qardaşım!.. - deyib doluxsunurdu.

Mən isə Xədicə xalanın il uzunu ağır, xəstə bədəni ilə kətilin üstünə qalxıb, tozlarını bir-bir ehtiyatla sildiyi bu qovluqların o biri otaqları da doldurduğunu bilirdim... Üç yiğcam otaqdan ibarət olan bu evdə, bəlkə də, bir yüksək maşını qovluq vardi. Bu tozlu qovluq qalağından xilas olmaqdan ötrü onları, qoca evdən çıxan məqamlar iki-iki, bi-bir gizlিং zibilliyyə tulazlayan Xədicə xalanın, bu özbaşnalığına görə dəfələrlə cəzalandırıldılarından da xəbərim vardi. İcazəsiz halda zibilliyyə tullanmış qovluqlara görə qoca evi aylarla pulsuz qoyur, arvadını aylarla dindirmirdi. Qocanın ürəyi, qovluqlar zibillikdən çıxarılib, silinib-təmizlənib yerlərinə qayıdan sonra da soyumur, qaşqabağı açılmırıdı...

- Səhər-axşam yazır bala... - Xədicə xala günahkar halda, yazıq-yazıq elə deyirdi, elə bil dediyinə həm də şübhələnirdi. - Deyəndə də deyir, bunlar mənim çörək ağacımı, mən ölündən sonra satıb evi dolandıracaqsınız...

...Bu qovluqların yaranma prosesini əslinə qalanda, qapı bir qonşu olduğumuz və Səidə ilə dostluğumuz səbəbindən illər uzunu mən də şahidi olmuşdum. Təqəüdə çıxan gündən qocanın, özünüqoruma instincti ilə sübh tezdənnən oyanıb, işə tələsirmiş kimi, hamamda üzünü taraş etməsini, iş kostyumunu geyinib, nişastalı ağ köynəyinin üstündən qalstuk taxmasını, yazı masasının arxasına keçərək, işə getdiyi dövrlərdə olduğu kimi, səhərdən axşamacan, bir gözü küncdəki televizorda, bir qulağı masasının üstündəki balaca əl radiosunda, qəribə bir həvəslə nə isə yazmasını müşahidə etdiyim vaxtlardan bəri il-ildən yoğunlayıb artan, çoxalıb evin dörd bir yanını basan bu qovluqlara məndə yandırıcı bir maraq oynamışdı. Əslinə qalanda, qocanın yaşadığı dövr barədə roman yazmaq fikrini də mənə təlqin edən, başıma salan - həmin bu sırlı qovluqların içində saxlanılan qalaq-qalaq yazılar - qocanın düşüncələri, xatırları, bəlkə gündəlikləri olmuşdu...

Səidənin dediyinə görə isə bu qovluqlarda saxlanılan işlər - ölkənin hansısa tarixi mərhələsindən bəhs edən sənədlə materialıllar idı.

Mənə isə nədənsə, elə gəlirdi ki, qoca həmin bu qovluqlara öz həyatı ilə bağlı yazdığı sırlı xatırələrini toplayır. Hələ ləp uşaq yaşlarından qapı qonşuluğumuzda yaşayan bu adamın, evindən, ailəsindən çox, həmin bu sırlı qovluqlarla yaşadığını, onlarda, öz rahat yuvasında gizlənən tək, gizləndiyini necəsə, hiss eləmiş, qocaya olan marağım artmışdı.

...Səidə başını qoluna qoyub, deyəsən, yuxuya getmişdi. Əmioğlu da oturduğu yerdə stulun söykənəcəyindən asılıb, müvazinətini itirmədən mürgüləyirdi.

Ortaya düşən anlaşılmaz fasılədən, ya dörd bir yanımda uyuyanlar içində qəfildən duyduğum qəribə bir azadlıq hissindən, ağlıma gələn bu oldu ki, uzun illərdən bəri toxunmağı yasaq edilmiş sırlı qovluqları əldə etməyin məqamı yetişib. Bu fikirlə ayağa qalxıb otağın yuxarı başındaki divar şkafının rəflərində qalaqlanan qovluqlara sarı getmək istəyirdim ki...

- ...odu, ona bax... onu deyirəm... Köpək oğlu!.. Tutun onu!.. Tez olun!.. - deyə dəli sayıqlamalarla sayaqlamağa başlayan qocanın səsi otağın ağır sakitliyində güllə kimi açıldı...

Yatanlar da, mən də dik atıldıq...

...Qocanın gözləri yumulu idisə də, bəbəklərinin göz qapaqlarının ağır qırışları altından bərəldiyi, elə ordan yumulu vəziyyətdə qəzəblə kiməsə zilləndiyi hiss olunurdu...

- Başlandı... - əmioğlu yuxusuzluqdan qızarmış gözlərini qırpa-qırpa dedi.

- Nə başlandı?.. - Səidənin onsuz da solğun bənizinin rəngi tamam qaçmışdı.

Əmioğlu başıyla qocaya işaret etdi:

- Adətən belə başlanır. - dedi. - Az qalib tay... O tərəfin astanasındadı.

Hövsələm daraldı... Bir istədim, kişidən onun nə vaxt və harda mürdəşir işlədiyini soruşam, soruşmadım, Səidəyə sarı əyilib:

- Bunun reportajlarından da çərlədik. - dedim.

Qoca bir də, bu dəfə içinin lap dərinindən ah çekdi... Qoz qabığını andıran qaramtil bürüşlü göz qapaqları qala qapıları kimi ağır-agır aralandı... və ordan onun nə vaxtsa, lap çoxdannan köhnəlib saralmış bəbəkləri göründü...

O yenə kiməsə baxırdı... baxa-baxa, nəfəsi darala-darala kiminsə üstünə çımxırı, nəfəsi təngiyə-təngiyə nə isə həll etdi...

- ...ötən dəfə göstərmışdım axı sənə, ay mağmin!.. Get, Qafarı çağır... çağır, gəlib aćsin... - qoca indi də əcnebilərin danışığının andıran qəribə, sınıq ləhcəylə danışındı.

«Qafar» adını eşidəndə əmioğlu yerində qurcalandı:

- Bay dədə!.. Qafarı deyir... - deyib işıltılı gözlərlə gah qocaya, gah bizə baxdı. - Qafar əmioğlumuzu deyir!.. İniş Ölüb... Onu çağırır. Demək tay çatıb.

- ...Xasayı da çağır... - qoca boğula-boğula ardını gətirdi, - ...bunun dilini birçə o bilir...

- Xasay kimdi?.. - həyəcanla soruştum.

Əmioğlu mənə baxmadan, əli ilə haranısa, arxanı göstərə-göstərə:

- O da bizlərdəndi... - dedi, sonra üzümə baxıb qəribə bir avazla, - o da o üzdədi. - əlavə elədi.

...Qorxudan, ya həyəcandan dizlərimin boşaldığını hiss etdim... Otaq ölürlə dolu idi... Vahimə içində dörd bir yanına boylandım... Yoxsa, qoca burda – gözümüzün qabağındakı çarpayıda ola-ola, həm də hardasa ayrı bir ərazidə – bu dünyani nə vaxtdan bəri isə tərk edib səffaf bədənlərlə aramızda dolaşanların arasında idi?..

Qocanın neçə aydan bəri boğulub ölə-ölə məndən gizlədiyi sırları deyəsən, özü-özünə açılmaq istəyirdi...

- ...hə... hə.. - qoca indi də nədənsə yanıb yaxıla-yaxıla, əsəbi-əsəbi nərildəyirdi, ifadəsiz bəbəkləri, cərəyanə qoşulmuş elektron kürəciklər tək, gözlərinin içiyə hərlənirdi... - ...sən elə fikirləş... sən saydığını say...

Mən çarpayıya yaxınlaşdım və qocanın üzünə yaxından baxdım.

...Qocanın bəbəkləri üçün qızdırmasından, ya elə bil nəyinsə ağırlığı altında əzilib, əriyib ağara qalmışdı...

...Səidə ehmalca yatağın kənarına oturub atasının əlini əlinə aldı...

- Bala, sən orda oturma. - Əmioğlu dedi. - Keçinər, qorxarsan.

Əmioğlunun bu sözündən sonra qocanın hələ lap çöndü. O, üzünü divara çevirib, kamança səsini andıran qəribə iniltilərlə inildəməyə başladı...

Səidə səksənib ayağa sıçradı, doluxsunub səssiz-səssiz ağladı, sonra üzünü yana çevirib o biri otağa keçdi.

- ...yiğışdırın bu adamları burdan!.. - qoca indi də üzüdivara sayıqlayırdı, - ...keçin burdan... keçin-keçin! Burda dayanmaq omaz!..

Əmioğlu mənə, mən ona baxdım...

- Sayıqlayır, bala, qorxma. – Əmioğlu dedi. - Hələ çekəcək.

- Demək hələ astanada deyil?.. - soruşdum.

Həyəcandan başımı itirmişdim...

- Yox hələ... - Əmioğlu gözü qocada, qətiyyətlə dedi, sonra başını qaldırıb qəribə gümrah ifadə ilə əvvəl mənə, sonra bayaqdan bəri televizorun qabağında oturduğu yerdə mürgüləyən uşağa baxdı.

...Çarpayıya yaxınlaşış yaxındakı kətilə əyləşdim, əyilib qocanın üzünə lap yaxından baxdım:

- Burnunun ucu nazılıb, həm də ağarıb. - dedim - Anam da canını tapşırmağına bir saat qalmış bu sifəti almışdı.

Bu sözümdən, üzü divara uzanmış qocanı sanki ildirim vurdu... aramla kürəyi üstə düşüb üzünü mənə çevirdi, göz qapaqlarını aralayıb gözümün içində baxa-baxa, yazıq-yazıq:

- Nə isteyirsən məndən, bala?.. – piçildədi.

Mən dəhşət içində ayağa sıçradım... Əmioğlu da mənimlə bir ayağa qalxdı:

- Qorxma, bala, sayıqlayır. – dedi. - Can üstə belə şeylər olur.

Qocanın ifadəsiz gözləri hələ də mənə zillənmişdi... Bu gözlərin dərinliyindən pəsdən eşidilən canavar ulartısını andıran qorxunc, sarımtıl işartilər seziliirdi...

...Yerimi dəyişdəmsə də, qocanın gözləri mənim bayaqqı yerimdə qaldı... və çox keçmədi ki, söndü. Ortaya yenə uzun-uzadı, gərgin bir sakitlik çökdü.

Qocanın bu sırlı gizlənpaç oyunları evin dörd bir yanında qiymətli istiqrazlar, yaxud pul bağlamaları tək, sayıq bir ehtiyatla qorunan qovluqlara olan marağımı daha da artırılmışdı.

Otağa göz gəzdirdim. Əmioğlu anlaqsız gözlərlə məchul boşluğa zillənmişdi. Səidə o biri otaqda idi.

Özümü toplayıb ayağa qalxdım... illərdən bəri toxunulmayı yasaq edilən qovluqlara sarı getdim... Əl uzadıb birini götürdüm, yerimə qayıdır Düyününü çəkdirdim.

Düyünün çəkilməyi ilə, illərdən bəri qovluğun darısqallığında gərilmiş kağız qalağının, yumşaq kart dəsti kimi stolun üstünə dağıılmağı bir oldu.

Səhifənin birini əlimə alıb oxumağa başladım.

Əvvəli səhifənin yuxarısında başlayıb getdikcə harasa, aşağı - vərəqin ortasına enən əyri-üyrü hərfərlə yazılmış sözlər, cümlələr yazidan çox, bir ayağı mürəkkəbə batmış yaralı kəpənəyin səhifə boyu gəzişməsini andırırdı.

Höccələyə-höccələyə bir neçə cümləni oxudum.

Bu, 50-60-ci illərdə xəbərlər programında gedən mətnlərin adda-budda, nizamsız köçürmələri idi... Qocanın, bu mətnləri təqaüdə çıxdığı uzun-uzadı dövrlər, aylar və illərlə özünü aldatmaq məqsədilə qurduğu yalançı iş prosesi zamanı Küncdə işləyən televizorda, ya bəlkə, yazı masasının bir kənarında səhər-axşam uğuldayan tranzistorda verilən xəbərlərdən götürdüyü gün kimi aydın idi...

Mətnlər o dövrlərin tarixi terminologiyasıyla zəngin idi. Səhifələrin çoxu elə belə də başlayırdı:

«Axşamınız xeyir, əziz tamaşaçılar...»

Səbrimi boğub, o biri vərəqləri də səhifələdim.

Sov. İKP qurultaylarının materiallarından, tarlalarda gedən səpin işlərinin yekunundan, sosializm yarışlarından, doqquz uşaq anasının manqa yarışlarındakı qələbəsindən və sair və ilaxırdan bəhs edən qırıq, məzmunsuz cümlələr, diktör mətnindən çox, həyatı hədsiz sevən insanın ölümqabağı sayıqlamalarının stenoqramını xatırladırdı...

Vərəqlərdən birində səhifənin ortasından: «ey... nazənin gözəl, sənin ilmə-ilmə saçlarınızdır...» - sətri vərəq boyu harasa, üzü aşağı əyilmişdi... Sətirin altından qığılçım işaretlarını andıran ucuuti hərfərlər: «...rekordunu başa vurdub...» sözləri, səhifənin yan tərəfində isə «Ərəfat dağının alt tərəfindən yol boyu...», onun ardınca «ay sən özün ölüsən...» və daha neçə-neçə əlaqəsiz sözər, cümlələr qaralırdı...

Başım səhifələri ayırmağa qarışmışdı ki, qəfildən qocanın xırıltı dolu səslə:

- ...Çəkil ordan! Əl vurma onlara!.. – deməsindən dik atıldım.

Qocanın gözləri yumulu idi... lakin ona diqqət kəsildiyimi necəsə, anlayıb səsini yumşaldı...

- ... yalvarıram... işin olmasın... - dedi, sonra özünə gəlmış kimi, aylıq tərzdə. - Axi sən nə istəyirsən, bala?.. – deyə əlavə elədi. Dinmədiyimi görüb bir az da yazıqlaşdı, səsinin isti yerinə salıb. - Nə istəyirsən məndən?.. – dedi və yorğun-yorğun nəfəs dərdi...

Mən bu «sayıqlamaların» kimə ünvanlandığını anlasam da, işimdən qalmırdım. Mənə maraqlı gələn vərəqləri ayırib bir kənara yiğir, qalanları qalaqlayıb əvvəlki yerlərinə - qovluqlara qoyurdum.

...Qoca daha mənə baxmındı... yalvarış dolu gözlərini tavana zilləyib, deyəsən, Allaha yalvarırdı...

- ...eləmə... keç günahımdan... eləmə... Dəymə, rahat burax məni... dəymə onlara...

Əmioğlu başını aşağı dikmişdi, cibindən çıxardığı yekə yaylığını gözlərinə basıb fikrə getmişdi. Özümü bilməzliyə vurub əmioğlundan:

- O kiminlə danışır?.. – soruşdum.

Əmioğlu başını qaldırıb üzümə tələbkar müəllim ifadəsiylə baxdı:

- Ona toxunurlar... - deyib üzümə zillənə-zillənə qaldı.

- Kim?..

- Belə şeyləri bilməsən yaxşıdı, bala. Cavansan, nəyinə gərəkdi? - kişi deyib ağlamaqdan qızarmış gözlərini indi də pəncərədən görünən qaranlıq, kimsəsiz küçəyə dikdi.

Mən ayağa qalxbit kitab rəflərinin üstündən bir neçə qovluq da götürdüm, gətirib onları da stolun üstünə düzdüm və düyünlərini çekdim.

...Heyrətdən qollarımdan barmaqlarımın ucunacan soyuq gizilti keçdi.

Bu qovluqlar da o birilərindən idi...

«....sabahınız xeyir, əziz dinləyicilər...» cümlə qırılırdı, o biri cümlə səhifənin ortasından başlayırdı «...Sevastopolun qarlı düzənləri ilə...» - fikir qırılırdı, bunun ardınca «həqiqət də bu idı... niyə onu buraxmadılar ki?...»

- ...əl çək, deyirəm, sənə!..

...Hər ikimiz qocanın, otağın sakitliyini ağır, köhnə qapı ciriltisəna bənzər ciriltiylə pozan səsinə dik atıldıq...

...İndi onun hər iki gözü açıq idi... rəngi bozarmış bəbəkləri gözlərinin içiylə, tələyə düşmüş siçanlar kimi hərlənir, elə bil göz almacıqından kənara sıçramağa yer axtarırdılar...

Qoca özündə deyildi, narahat bəbəkləri gəzib-dolanıb, arada bir yenə qəzəblə kiməsə zillənirdi... İndi o, səsini, getdikcə itən nəfəsini hardansa, altdan - hansısa keçilməz darısqallıqlardan zorla çəkib gətirirdi...

- ...o dəfə dedim axı... dedim, gəlmə... Gəlmə... Gəlmə!!.. – inildəyib kimdənsə gizlənən tək, üzünü divara çevirdi, orda lap astadan:

- Qorxuram... səndən qorxuram... Özün də bilirsen, necə qorxuram... - deyib susdu. Vahimədən nəfəsimin təngidiyini hiss edib, Səidənin ardınca o biri otağa keçdim.

* * *

...O axşam qocanın bu son sayıqlamalarının mənə, yoxsa Əmioğlunun dediyi kimi, O dünyadan onun ardınca gələn mötəbər Elçiye aid olduğunu nə o gün, nə də sonralar, nə mən, nə də Səidə müəyyənləşdirə bilmədik.

Qoca səhərə yaxın, qəribə, şirin bir müşiltilyyla keçindi.

O keçinən zaman otaqda məndən başqa hamı yatmışdı. Səhərə az qalırıdı.

Mən, göz qapaqlarımı ağırlaşdırın yuxunu qaçırmadandan ötrü, bir-birinin ardınca fincan-fincan tünd çay içə-icə, şəhərlərarası treylerə siğacaq «tarixi» qovluq qalağının içində eşələnir, burda yazılışların – ayrı-ayrı cümlələrin, qeyd və misraların məzmunu, əlaqəsizliyi və qırıqlığı ilə qocanın canüstü sayıqlamalarının davamına, ya əvvəlinə bənzədiyindən heyrətə gelirdim... Heç bir mənəsi, məntiqi ardıcılılığı olmayan söz yiğnağıyla dolu bu saralmış səhifələr qəribə idi ki, həm də bizlərin anlamadığı hansıa yad ərazilərdə yaşanan hədsiz dolu və ağırlı bir həyatın mənzərəsini yaradırdı...

O səhər qocanın keçinməyindən mən tamamilə təsadüfən, sübhün erkən çağı hardasa yaxınlıqda xırda kılıdə bənzər nəyinsə səliqəli bir çıraqqlıtıla açılmasına, ya bağlanmasına bənzər səsə başımı qaldıranda xəbər tutdum... Qoca cansız gözlərini iri-iri açıb üzümə zillənmişdi...

Mən yatanları oyadıb qocanın keçindiyini xəbər verəndə gün artıq yuxarıda idi.

Səidə niyəsə daha ağlamırdı, ağappaq bənizi ilə otaqları gəzib dolaşa-dolaşa, güzgülərin və bufetlərin üzərinə aq çəkir, otaqları səliqəyə salırdı.

Əmioğlu bir xeyli qocanın üzü ilə məşğul oldu. Əvvəl heç cür bağlanmaq istəməyən göz qapaqlarını basa-basa, axır ki, yerinə oturdu, sonra cibindən çıxardağa dəsmalla çənəsini bərk-bərk çəkib bağladı.

Məsciddən maafa gələnəcən, mən çarpayının yaxınlığındakı kətildə oturub qocanın dəqiqəbədəqiqə dəyişən, qanı çəkildikcə məsumlaşışb gözəlləşən üzünü müşahidə elədim... evdən çıxarılmadandan ötrü, bələyə bükülən tək, yorğanına büküldükcə, gəncləşib məsumlaşan bu sırlı qocanın bu dünyadan, ömrünün ən gözəl çağında, heç nə eləməyə macal tapmamış nakam vaxtında köçən bakırə oğlan cildinə düşməsindən çəşib qaldım.

Əmioğlu bütün axşamı televizorla üzbəüzdəki kresloda, sonra yuxulu halda yaxındakı divana köçürülüb orda yatan yeniyetməni oyadıb, Səidə ilə bir həyətə endilər və orda qocanı məşcidə, yumağa aparan təcili yardım maşının ardınca baxdılar.

Mənsə, bu sırlı «oğlan» barədə yazdığını romanı tamamlamaqdan ötrü icazəsini Səidədən aldığım qovluqları evə aparmaq üçün üst-üstə yiğib, səliqə ilə iplə sarıdım...

2003

MÜVƏKKİL VAYSMAN

...Elmlər Akademiyasının həyətinə daxil olanda Qulam Hüseynli buralarda heç vaxt görmədiyi qəribə bir mənzərə ilə üzləşdi...

...Şəhərin canına daraşib idarələrin, dükənlərin, yeməkxanaların üstünə öz sərlövhələrini yapışdırıran, mərkəzi küçələrdə çəhrayı, etinasız üzlərlə gəzisib milli meyvələrdən acgözlükle təpişdirən əcnəbilər, deyəsən, buralara da yol tapmışdılar. Nəhəng sərv ağaclarının və sarımtıl çıçək xiyabanının arasında qol-budaq atan bu elm məbədinin geniş həyətində qoltuğunda qalın qovluq, arxayın yerişlə asta-asta gəzisən alımların əvəzinə, bu dəfə binanın girişinə aparan ensiz yolunda bir-birinin ardınca düzülmüş buruqlarında balaca, əcnəbi bayraqlar yellənən xarici maşın dəstəsi gözə dəyirdi.

Maşınların qorxunc parıltısından, ya binanın nəhəng qapıları ağızında iri gül dəstələrinin arxasından boylanan işçilərin çəşqin üzlərindən Qulam Hüseynli bədənindən soyuq cərəyanvari nəyinsə ötüb keçdiyini hiss etdi. Vücudunu bürüyən bu axmaq gərginlikdən tezcə qurtulmaqdən ötrü girişdə sıxlışanların böyründən sıvişib ayaq saxlamadan özünü foyeyə salıda da, orda da bu təntənənin ətürpədən əlamətlərindən yaxa qurtara bilmədi.

Foye həyətin təntənəli əhvalını səliqəli bir ardıcılıqla burda da davam etdirirdi.

İkinci mərtəbəyə aparan mərmər pillələrin üstündə əcnəbi dildə nəhəng, ağı plakatlar, mavi bayraqlar asılmışdı.

Qulam Hüseynli burda özü də bilmədən, bir dəstə həyəcanlı professorun - bir neçə yorğun gözlü ədəbiyyat, tarix, dilçilik elmləri doktorlarının cənginə keçdi.

Professorlar həmişəki yorucu ahəngləri ilə bu gün keçirəcək tədbirlə bağlı hey nə isə danışır, uzun-uzadı nələrinse şərhini açıqlayır, kimisə nəfəs dərmədən tərifləyir, biri-birinə qarmaqarışq suallar yağıdırır, cavab gözləmədən gizli gərginliklə girişi güdürdülər.

Onların hansındansa hamam kisəsinin nəmişliyini andıran kifəsəmiş iy gəlirdi. Elə bil yorğun üzlü professorlardan hansısa günün bu günorta çağı elə burdaca, elə beləcə dayandığı, danışlığı yerde çürüyüb kif atmağındaydı.

Professorlar danışdqca, Qulam Hüseynli keçmiş günləri - həmin bu akademiyada aspirant olduğu unudulmaz, qaynar illəri, bir vaxtlar ona çox möhtəşəm və əzəmətli görünən bu elm ocağının dəhlizləri boyu cavan, gümrəh üzlərlə o yan - bu yana gəzisən, bir-birini, institut direktorlarını, qocaldıqca sual işarəsinə dənən qoca akademikləri yamsılayıb gülüşən məzəli həmkarlarını xatırlayır, kövrəlib təsirləndiyini gizləməkdən ötrü üzünü o yan-bu yana çevirə-çevirə, dağıniq baxışlarla foyenin bozarmış sütunlarını, tavanını seyr edirdi.

Əslində, o vaxtdan bu yana elə bil bir o qədər də vaxt keçməmişdi. - Qulam Hüseynli fikirləşdi, - o nəsildən salamat qalmış professorlar isə elə günə düşmüşdülər, elə bil buralardan - akademiyanın bu səskeçirməz divarları arasından nəhəng traktorabənzər adamşumlayan qurğu keçib getmişdi. Professorları əzib ütüləyə-ütüləyə, ağız- burunlarını əzib tanınmaz hala sala-sala...

...Akademiyanın özü də dəyişmişdi. Dəhlizləri və foyesi yiğilib daralmışdı. Dəhlizlər əvvəlki kimi işıqlı da deyildi, nə iləsə təsadüfi adamlarla dolub boşalan ürəksixan qatar perronlarını xatırladırdı.

Bir sözlə, hər şey çox kədərli və üzücü idi, - Qulam Hüseynli fikirləşdi və doluxsunmamaqdan ötrü professorlardan aralandısa da, onların canüzən danışqlarından qurtula bilmədi.

...Professorlar bir də ikinci mərtəbədə - nəhəng, lakin təmirsiz olduğundan xeyli solğun görünən iclas zalına daxil olanda susdular, Qulam Hüseynli ilə yanaşı əyləşib gül səbətləri ilə bəzədilmiş təmtəraqlı səhnəni, getdikcə adamlı dolan zalı güdməyə başladılar.

Qulam Hüseynli də səhnəyə baxırdı, baxdıqca ürəyinin əzildiyini, neçə illerdən bəri köhnə, sınıq trolleybus kimi bir böyrü üstə əyilə-əyilə işləyən, bütün zaman və məkan dəyişkənliliklərindən üz yiğcam marşrutu ilə ötüşüb çıxan kasib, doğma idarəsini – ədəbi mühitdə xüsusi nüfuzu olan “Qələm” ədəbiyyat mərkəzini xatırlamaq istədiyini duyurdu... Güll-çiçək dolu təmtəraqlı səhnə Qulam Hüseynlinin yadına qədim qələm dostlarının - Mərkəzin canına, havasına hopmuş Şairi, onun ötən həftə Mərkəzdə qeyd etdikləri ad gününü, məclisin sonuna yaxın Şairin birdən-birə coşub, yedikləri çörəyi zəhərə çevirə-çevirə, Sözün qüdrətindən, ən ağrılı dərdindən danışmaqdan ehtiyat edə-edə, rəngi ağara-ağara danışmasını, onun bu sağılmaz yarasının ağrısından balaca Fərəc'in halının birdən-birə xarablaşmasını, məclisin axırına yaxın real ədəbiyyatı mistik ədəbiyyata heç cür dəyişmək istəməyən nasir Ağəlinin publisist Sadayın üzünə qəfildən sillə vurmasını və sairəni saldıqca saçlarının dibində qarışqa sürüsünün yerişini andıran yandırıcı bir gizilti duyar, başını qaşımışa utanırdı.

Dünyanın bu vurhavurunda - hər şeyin pula alınıb-satıldığı, hər kəsin puldan savayı hər bir şeydən qəribə ürək genişliyi ilə keçdiyi belə bir qorxunc zamanda, Elmlər Akademiyası kimi maddi dünyadan tam uzaq, müqəddəs elm ocağının belə özünü yaşatmaq uğrunda əcnəbilərlə - qızları boyda ədəbaz uşaqlarla nə isə qoşub-düzdüyü, iş birliyi yaratdığı bir vaxtda onların “Qələm” mərkəzi heç kimə lazımlı olmayan, bir kəsə bir qəpiklik xeyir gətirməyən Böyük Ədəbiyyatın qaranlıq dəhlizlərində vurnuxmaqda, hansısa əbədi ədəbi qanunları araşdırmaqla məşgül idi...

Bu da heç kimdən yox, elə onun özündən - sarsaq ədəbi fanatizmindən irəli gəlirdi. Məsələnin də ən faciəvi tərəfi elə bu idi. Bütün idarə də - dostları və həmkarları da, təbii ki, ona uyğunlaşmaqla məşgül idi. Necə deyərlər, “balıq başından iylənər.”

Qəribədi ki, dəfələrlə bu haqda fikirləşə-fikirləşə gəlib bu yerə çatmışdışa da, vəziyyətin dramatikliyini sidq-ürəkdən anlayıb nəyisə dəyişmək, dağdırıb yenidən qurmaq qərarına gəlmişdən də, Mərkəzə qədəm qoymağıyla, neçə vaxtdan bəri fikirləşib hazırladığı qərarların hamisİNİN əriməyi bir olmuş, sevimli dostlarını – Şakiri, Fərəci, Ağləpəni və digərlərini görərkən, şirin yuxudan oyanmaq istəyən adamın çırpıntısı ilə öz-özündə çabalaya-çabalaya, dibsiz, sərhədsiz ədəbiyyat sularında boğula-boğula, elə bil əvvəlkindən də dərinə getməyə üz qoymuşdu.

...Kimə lazımdı axı bu əbədi qanunlar?.. - Qulam Hüseynli yerində əsəbi-əsəbi qurcalana-qurcalana fikirləşdi. - Bu nə xəstəhal manakal - mistik ovqat idi, özlərini salmışdilar?.. O da, o birilər də, balaca Fərəc də, Şair də, Dəniz də, elə o birilər də elə bil hansısa dini sektanın üzvləri idi. Bir qədər kənardan, ayıq gözlə baxanda, hamı xəstəyə oxşayırdı...

O biri yazıçıların gecə-gündüz tədbir töküb, gün-güzəranlarını düzəltməklə, xarici ölkələrdə kitab nəşr etdirib pul qazanmaqla məşgül olduqları bir vaxtda, onlar tüstülü otaqlarda Sözün dəyərini, sətirlərin alt qatında gizlənən mənalarını təhlil edir, saatlarla boğazları cirila-cirila bir-birinə saysız-hesabsız ədəbi variasiyalar təqdim edir, bundan cuşa gəlib bir-birinin üzünə baxa-baxa, elə bil öz dediklərindən məst olurdular.

...Hər dəfə bu yerə gəlib çatanda Qulam Hüseynlinin yadına qələm dostlarının onu dəfələrlə mənəvi, lap elə cismani ölüməndən xilas edən ecəzkar sətirləri düşür, bayaqkı ani üşyanını illər boyu beyninin hansısa ayıq küncündə gizlədiyi nadürüst baqqal iddiası hesab edir və elə həmin dəqiqə bu qorxunc iddianı, səhvler dolu lazımsız qaralama kimi əzib yaddaşından kənara atırı.

Amma bu dəfə... nə baş verdisə, birdən birə Qulam Hüseynliyə Mərkəzin təcili təmirə ehtiyacı olan aşşuzən tavanı, pulsuzluqdan və Böyük Ədəbiyyat sevgisindən bir qismi arıqlayıb qaralan, digər qismi şişib saralan sadiq əməkdaşlarının vəziyyəti ləp dözülməz təsir bağışladı. Məhz bu gün burda - Akademianın bu işgüzarlıqla dolu havasında o, mütləq nə isə eləməyin vaxtı yetişdiyini, nəyinsə kökündən dəyişməli olduğunu, Mərkəzi öz ilahi duman örtüyünə bürüyüb bətnində boğan və indi burdan - Akademianın təntənə və intizam saçan bu işqli iclas salonundan gözünə nəhəng Ölüm dumanı cildində görünən qorxunc Ədəbiyyat qalasının hansı bir divarınisa uçurub sökməli olduğunu anladı.

...Salon adamlı dolurdu...

Elm əhli Qulam Hüseynlinin buralarda olmadığı son on ildə tamam dəyişmişdi.

Zalın əksər hissəsi gənclər idi, qalanı Qulam Hüseynlinin tanımadığı, orta yaşı, cavan alımlar idi. Onlar da özlərini kimlərə oxşada-oxşada, ədalı yerişlərlə cərgələrin arasıyla gəzinir, bir-biri ilə qəribə eyhamlarla salamlışır, qabaq cərgələrdə əyleşənlərə programabənzər nə isə paylayırdılar.

Salonun azlıq təşkil edən hissəsi Qulam Hüseynlinin bu qədim elm ocağında qədim zamanlardan tanıldığı qocaman alımlar - belibükük, göyümtül akademiklər idi. Onlar zala aşağı qapıdan daxil olur, bir-birinin ardınca səliqəli qarışqa sürüsü ilə yeriyb həmin səliqə ilə də qabaq sıralarda əyleşirdilər.

Qulam Hüseynli xatırladı ki, otuz il bundan əvvəl də bu akademiklər eynilə bu sayaq çəkisiz və göyümtül idilər. Bu heç də qısa olmayan zaman ərzində elə bil balaca bellərinin büküb bir az da göyərə-göyərə, hardasa kənarda, zamanın axınının hansı tərəfindən daldalanıb qalmışdırılar.

...Çox keçmədi ki, tədbir başladı və səhnəyə akademianın vitse-prezidenti - üz-gözündən dəli sevinc yağan, ortayaşlı, dolubədənli bir adam çıxdı, iri addımlarla səhnənin mərkəzinə yeriyb yağılı diktör səsi ilə nitqə başladı.

Vitse-prezidentin bu nəmiş qoxulu qədim salonun səhnəsində özünü yönəmsiz hiss etdiyi duyulurdu. O, lazım olduğundan xeyli ucadan danışır, ara-sıra, quraşdırıldığı mürəkkəb cümlələrin uğursuzluğunda burxulub kəkələyir, bir xeyli lazımsız əl hərəkətləri eləyirdi. Natiqi bu hala salanın, qabaq cərgədə yanaşı oturub düymə gözlərini səhnəyə zilləyen akademiklərin, heç nə ifadə eləməyən donuq üzləri olduğunu Qulam Hüseynli həmin dəqiqə anladı. Bu sayaq baxışları o, idarəcilik təcrübəsində az görməmişdi. Mərkəzin dözülməz ağır maddi durumundan, sökük damından, içində küləklər oynayan dəhlizlərindən, üst-üstə qalanib saralan qıymətli əlyazmalarından danışarkən, ona həmin bu heç nə ifadə eləməyən donuq üzlərlə qulaq asan nazirlərin, yüksək rütbəli məmurların qəbullarında eynilə bu kökə düşdüyü, bir cümləni bir neçə dəfə, şüursuz surətdə təkrar etdiyi, danışlığı yerdə özü öz sözündən hikkələnib coşduğu, səsini ucaldıb sözünə anlaşılmaz mətnlə yekun vuraraq, otağı uduzmuş vəziyyətdə tərk etdiyi az olmamışdı.

Olsun ki, bu sayaq etinasızlıq dolu lal baxışların ölüm qoxulu əbədiyyət kimi, canlı və diri olan nə varsa, hamısını öz ağır, laqeyd sükutu altında əzib məhv eləmək qabiliyyəti var. - Qulam Hüseynli fikirləşdi.

...Vitse-prezident, nataraz yönəmsizlikdən tezcə qurtulmaqdən ötrü səhnəyə əcnəbi şirkətin nümayəndələrini dəvət etdi.

Tədbirin hədsiz təmtəraqından çəşmiş əcnəbi nümayəndələr - səhnəyə bananvari rəngbərəng şalvarlarda çıxan iki cavan oğlan öz dillərində nə isə danışmağa başlayanda, nümayəndələrdən birinin cılız bədəni, narıncı cilli üzü, Qulam Hüseynlinin yadına bir neçə ay bundan əvvəl Mərkəzə nəşr sifarişi almaq məqsədi ilə getdiyi Alman səfirliyini, səfirliyin məsul işçisi - narıncı cilli üzü nifrətdən savayı heç nə ifadə eləməyən müvəkkil Vaysmanı saldı...

...Şəhərin mərkəzi küçələrindən birində, bir vaxtlar görkəmli el şairinin yaşadığı şəbəkəli aynabəndli qədim binanın birinci mərtəbəsində yerləşən səfirliyin qəribə, qorxunc bir şümallıqla yonulmuş boz divarları, daim örtülü vəziyyətdə qalan səskeçirməz, şəffaf qapıları, qapıların o üzündə, ölüm düşərgəsi məhbuslarının qorxusuya ehtiyatla yeriyən əməkdaşların xof dolu üzləri bu dəfə də Qulam Hüseynlinin yadına uzaq uşaqlıq illərini, o illərdə, xüsusən tətil günlərində faşist Almaniyasının töretdiyi vəhşiliklər barədə xüsusi maraq və intiqam hissiyələ baxdığı aq-qara müharibə filmlərini saldı...

Səfirliyin qəbul şöbəsində hələ bircə sətir belə tərcümə etmədikləri "Alman ədəbiyyatı antologiyası"nın nəşri ilə bağlı səfirliyə ünvanlaşdırılan rəsmi məktubla bağlı onunla dəyirmi şüşənin o üzündən candərdi danışan, danışdırıqca, sanki hardansa altdan, ucuuti çəkməsinin ondan da iti dabaniyla ayağını əzib tapdayan cavan qadının qısa, əsəbi cavabları, onu içəri ötürüb dərisqal, səskeçirməz dəhlizlər boyu yuxarı mərtəbəyə aparan balaca, cüssəsiz oğlanın, dəqiqədə bir çönüb şübhəli nəzərlərlə üzünə zillənməsi, Qulam Hüseynlini hələ müvəkkilə görüşdən əvvəl xoşagelməz ovqata salmışdı.

...Vaysmanın ürək dərmanı iyi qoxuyan balaca, səliqəli otağına daxil olduqda isə - adamdan çox, qorxunc elektron qurğusuna bənzəyən bu almanla üzbeüz oturandan ikicə dəqiqə sonra Qulam Hüseynli tutduğu bu işə ürəkdən peşman olmuşdusa da, ölüm düşərgəsini xatırladan bu qaradınməz quruma göndərdiyi məktubunu ürəyində yüz dəfə iki bölbüb xırda-xırda doğramışdışa da, canını Vaysmanın şüşə gözlərində qurtara bilməmişdi...

Həmin o görüşdən sonra Qulam Hüseynlinin o başıbeləli məktubu ilə əlaqədar Vaysman onu səfirliyə bir neçə dəfə də çağırtdırmış, onu orda – hamının və hər şeyin çəkisizliyə düşən tək, az qala, havadan asıldığı kayutavarı, havasız otağında müttəhim qismində dindirərək, işdi əgər antologiyanın nəşrinə ayrılaçaq vəsait ödənilərsə, bu alman pullarının hara, necə xərclənəcəyi barədə dönə-dönə müxtəlif səpkili gərgin istintaqlar aparmışdı. Antologiyanın nəşrinə ayrılaçaq pul sarıdan heç bir soraq yox idi... Vaysmansa, öten həftənin sonlarından başlayaraq, inadkar ardıcılıqla Qulam Hüseynlinin yuxularına girməyə başlamışdı.

Yuxuların bəzilərində o uzunətəkli şərq libasına bənzər əcaib qiyafədə peyda olur, narıncı çilli qollarını Qulam Hüseynlinin boynuna dolayıb çilli yanağını yanağına yapışdırır, Azərbaycan dilində məlahətli sözlər deyir, gah faşist formasında, əlində fənər Qulam Hüseynlinin üzünə işiq sala-sala, bir-birinin ardınca şeir mətninə bənzər alman cümlələri söyləyir, gah da qəmli alman gözləri ilə ona hardansa uzaqlardan baxırı...

Son yuxularından birində isə Qulam Hüseynli, bədəni soyuq tər basa-basa, qaçıb canını Vaysmanın, onun üstünə qısqırtıldığı nəhəng qoyun itindən qurtarmaqla məşğul idi...

Bütün yuxunu o, yalnız ayaqları iti daşlara ilişib qanaya-qanaya, nəfəsi kəsile-kəsilə hansısa kəsə yollarla qaçmışdışa da, səhərə yaxın yuxudan ayılar-ayılmaz, heyi tükənmiş halda yerə sərilmiş və Vaysmanın nəhəng itinə yem olmuşdu...

...Yuxudan ayılandan sonra isə bədənini bürüyən soyuq tərdən üşüyə-üşüyə, tərindən nəmlənən yorğanına bürünə-bürünə bir daha o tərəflərə getməyəcəyini, Vaysmanı bir ünsür kimi yaddaşından birdəfəlik silib atacağını qərara almışdışa da, elə həmin gün ikicə saatdan sonra Mərkəzə daxil olarkən, pillələrin böyründə baxımsız bitkilər tək, saralıb uzanan işçilərini gördükdə ürəyi əzilmiş, yenə səfirliyin qala qapılarının kilidini andıran ağır, dəmir kilidli qapılarını, səskeçirməz şüşələrini və Vaysmanın narıncı üzünü xatırlamışdı...

...Professorlardan hansı birisə qurcalanıb yanıq piçiltiyə yanındakının qulağına nə isə deyirdi...

Qulam Hüseynli gözünün yanıyla professorlara baxdı.

Professorlar səhnədə, əllərini rəngbərəng şalvarlarının ciblərinə basıb oynaq ədalarla yerdən ünvanlanan suallara cavab verən əcnəbilərə, onları böyük təhlükədən

qurtarmış cəsur sərkərdələrə baxan tək baxır, sonra bir-birlərinə heyrət dolu məmənunluqla göz yetirir, başlarını, nədənsə təsirlənib kövrəlmiş tək, aşağı dikir, utancaq gəlin kimi susurdular.

Axi niyə?.. - Qulam Hüseynli ürəyinin qəfildən əsəbi-əsəbi döyündüyünü hiss elədi.

Niyə o - bu qədər əsərin, ssenarilərin, irihəcmli tərcümələrin müəllifi beş-on manat puldan ötrü Almanıyanın, Allah bilir, hansısa ucqar vilayətində, xırda elektron cihazları komplektinə bənzər bir ailəsində böyüüb, ala-babat təhsil almış bu dar düşüncəli əcnəbinin qarşısında müttəhim kimi oturmalıdı, onun təhqirəmiz suallarına ölüb yerə girə-girə cavab verməlidid, bütün bu məşəqqətdən üzülsə belə, o ölüm havalı idarəni yaddaşından silib ata bilməməlidid, hər görüşdən xəstələnib üzülsə belə, yenə ora qayıtmalıdır?..

Niyə özləri ağırlığında elmi əsərlərin müəllifi olan bu çalsaq professorlar, adlarını belə bilmədikləri bu ütük əcnəbi uşaqlara bu qədər pərəstişlə baxmalıdılar?..

Bunlar ki, rus deyildi?!..

...Vaysman bu dəfə tək deyildi. Yanında üzü Strausun üzünü xatırladan hündürboy, gözəl bir alman oturmuşdu. Hər ikisi ona baxa-baxa, alman dilində astadan nə haqdasa danışındılar.

Dili bilmədiyindən, ya son günlər Vaysman haqqında çox düşündüyündən Qulam Hüseynliyə birdən-birə elə gəldi ki, almanlar onu müzakirə edirlər. Düşdürüyü yönəmsiz vəziyyətini, gülünc görkəmini, dili bilmədiyindən qoyun kimi oturub onların nə vaxt yorulub susacağını gözləməyini...

O biri almanın ala gözlərinin dərinliyində, xüsusən qız dodaqlarına bənzər yarışqılı dodaqlarında kinayəli gülüşə bənzər nəyinsə başlanğıçı görünürdü.

Vaysmanın it gözünü andıran girdə, boz gözləri, eynəyin arxasından aramlı Qulam Hüseynlinin bişlərində, səhər evdən çıxarkən tələm-tələsik geydiyindən, qaydasından xeyli uzun alınan yaşıl qalstukunda, ağılığı artıq çoxdannan solmuş nimdaş köynəyinin bir o qədər də təmiz olmayan yaxalığında gəzişir, tez-tez sabunlanmaqdən qabıq atan nazik ağ əlləri stolun üstündə səliqə ilə üst-üstə yiğilmiş sənədləri hamarlayırdı.

Qulam Hüseynli almanın baxışları altında tədricən qızardığını, yönəmsiz qızartının qaynar su axınıyla üzüyuxarı yeriyib saçlarının dibinə dolduğu hiss etdi və nədənsə, bu gün görüş münasibətə xüsusi səliqə ilə təmizləyib parıldatdığı ayaqqabılarnı xatırladı və gözünün bilinməz hərəkətiyle stolun altında cütlədiyi ayaqqabılarna baxdı.

Ayaqqabıları silinmişdisə də, burunlarının əziyi olduğu kimi qalmışdı. Bu ayaqqabıları Qulam Hüseynli bir neçə ay bundan əvvəl, şəhərin mərkəzi küçələrində birində yerləşən məşhur alman dükanından almışdı. Odu ki, arvadı həmişə ona ucuz ayaqqabı almayı məsləhət görürdü ki, bircə aya burnunu, dabanını əzib pis hala saldığı bu çəkmələri kasıb-kusuba paylayanda, heç olmasa heyfsilənməsinlər.

...Vaysmanla gözəl almanın, məxfi xidməti danışığı sona yetmək bilmirdi. Onlar artıq ona baxmırıldılar. Vaysmanın bayaqdan bəri qorxulu mücrü kimi tumarladığı qovluğu açıb ordan çıxardıqları sənədləri bir-bir diqqətlə gözdən keçirir, aradabir sənədlərin arxasından şübhəli gözlərlə ona elə baxırdılar, elə bil onun üzünü sənədlərdəkilərlə tutuşdururdular.

Burdan - Qulam Hüseynlinin oturduğu yerdən Vaysmanın ayaqqabıları da görünürdü. Ayaqqabılar içində ayaq yoxmuş kimi təptəzə görkəmdə elə sakitcə dayanıb durmuşdular, elə bil ona mağaza vitrinindən baxırdılar.

Qulam Hüseynli almanların ensiz biləklərinə, çelimsiz, sarımtıl boyunlarına baxabaxa bu biləklərin, boyunların davamı ola biləcək nazik, quru ayaqlarını təsəvvürünə gətirə-gətirə fikirləşdi ki, bu köynəklər və ayaqqabilar, bu cansız, soyuq bədənlərdə həyat üzü görürdülər ki, köhnələlər?..

- Bu nədi?.. - Vaysman uzun, ağır xəstəlikdən əti ərimiş xəstə dirsəyinə bənzər sarımtıl dirsəyini stola dirəyib yenə sənədi yuxarı qaldırmışdı...

Bu, antologiyanın nəşrinə sərf ediləcək istehsal xərclərinin kalkulyasiyası idi. Vaysman niyəsə bu sənədə nifrət edirdi. Hər dəfə də söhbət məhz bu sənədin havaya qalxmasıyla başlayır, Qulam Hüseynlinin yeknəsəq izahatı ilə başa çatdırılırdı.

Qulam Hüseynli bu dəfə də, həmişəki mətnini işə saldı, nəşr etmək niyyətində olduqları antologiyanın alman ədəbiyyatının Azərbaycan oxucusuna tanıtmaq məqsədi daşıdığını, bu işin alman-azərbaycan mədəni əlaqələrinin inkişafı sahəsində dəyərli addım olacağını və sair və ilaxırı dedi...

Bütün bunları avropasayağı təbəssümlə, sözlərdə, cümlələrdə xüsusi pauzalar verə-verə, əsəbi müvəkkilləri bacardıqca qıcıqlandırmayacaq asta, mələyim səslə dedisə də, Vaysman havada saxladığı sənədi aşağı endirmədi, girdə gözlərini bircə dəfə belə olsun qırpmadı.

O biri alman da həmçinin, nazik qız dodaqlarında ehtiyatda gizlədiyi kinayəsini yerindəcə saxladı.

Qulam Hüseynli ənənəvi mətnini sona yetirib Vaysmanın bayaqdan bəri cinayət dəlili kimi havada saxladığı sənədə baxa-baxa fikirləşdi ki, hər iki alman, bu izahatdan sonra onunla nə isə baş verəcəyini gözləyir. Onunla nə baş verməliydi ki?..

Vaysman sənədi bir müddət də beləcə, havada saxlayıb sınaçı baxışlarını Qulam Hüseynlinin üzündən çəkmədi.

Qulam Hüseynli, az qala, iliyinə işləyən bu kəsici baxışlardan tərləməyə başladığını, tərinin, qəribə ehtiyatla köynəyinə hopduğunu, köynəyinin islanacağından qorxub, həyəcanlanıb, bundan daha sürətlə tərlədiyini hiss elədi. Bir neçə ay bundan əvvəl Mərkəzin mühasibi ilə birgə hesablaşdırıldıkları bu kalkulyasiyada müəyyən səhvlərə yol verə bildikləri barədə fikirləşdi və yadına düşdü ki, bu rəqəmlər barədə, demək olar, heç nə xatırlamır.

Sonra hansısa məqam birdən-birə ona elə gəldi ki, almanlar onun tərləməyindən həzz alırlar.

...Vaysman bir anlıq elə bil Qulam Hüseynlinin söylədiyi mətndən qane oldu, sənədi aşağı endirib səliqə ilə əvvəlki yerinə, qovluğun içindəki kağızların arasına saldı, ordan ayrı birisini çıxarıb böyründə oturan gənc almanın qarşısına qoydu.

Bu, antologiyaya daxil ediləcək yazıçıların siyahısı idi. Alman dilində yazılmış bu kiçik siyahını Qulam Hüseynli uzaqdan tanıdı.

- Burda "Kristian" sözü düz yazılmayıb. Alman dilində K hərfi XH yazılır. Sizdə isə bu elə "K" gedir.

Strausa bənzəyən gənc alman Azərbaycan dilində öz dilində danışlığı kimi, samitləri boğazında, dişlərinin arasında sıxb güllə kimi ata-ata, incə saitləri qalınlara qata-qata danışır, yumşaq Azərbaycan sözlərini ucubiz, köntöy dəmir qırıqları kimi elə bil, sapandan atırdı.

«Straus» sözünü bitirib, nəhayət ki, gülümsündüsə də, bu təbəssümədən üzünün qəddarlığı elə bil bir az da artdı.

-...bir də, burda 100 kitabın müəyyən təşkilatlara paylanması göstərilir. Bu...

...Yox, bu daha lap ağ oldu, - Qulam Hüseynli əsəbiliyindən, az qala, nəfəsi itə-itə fikirləşdi, - ...bunlar məni quldur hesab edirlər, nədi?..

Burda gənc alman qəfildən sözünü kəsib Vaysmansayağı baxışla onun gözünün içində necə baxdısa, Qulam Hüseynlə dizlərinin boşaldığını, uzun müddətdən bəri qurudub yoxa çıxardığı tanış qəhərinin boğazına dolduğunu hiss etdi...

Qulam Hüseynlə dizlərinin hansı hallarda, bu sayaq boşalıb xəstə dizləri kimi əsdiyini dəqiqli bilirdi. Odu ki, hiddətdən içi əsdi. Bu sütül məmurlar gör bir onu nə hala saldılar?!...

Birdən-birə içində nəyinsə, çoxdan, lap çoxdannan bəri zəifləyib, öləziyib sənən nəyinsə ləngər vurub onu harasa irəli itələməyindən dik atıldı, ayağa qalxıb:

- Bura baxın, siz nə demək istəyirsiniz?.. - dedi və öz səsindən elə bil bir az da qəhərləndi. Azərbaycana aidiyatı olmayan bu yad otaqda, bir cüt cansız almanın hüzurunda səslənən doğma səsindən kövrəldi, - bəlkə o təşkilatlardan da sizə arayış getirim ki... - burada dayandı, nə deyəcəyini unutdu. - Siz... siz məni nə hesab edirsınız, hə?..

Almanlar Qulam Hüseynlinin həyəcanlı səsindən, qəhərdən boğula-boğula dediklərindən zərrəcən dəyişmədilər, kor gözünə oxşar şüşə gözlərlə üzünə baxmaqlarına davam etdilər.

...Əsəbililikdən, yoxsa öz səsinin təsirindən Qulam Hüseynlinin gözü qaraldı...

- Neçə vaxtdı mənimlə müttəhim kimi rəftar edirsiz. Elə bilirsiz anlamırıam?.. Sənədləri qaytarın, – deyib əlini müvəkkillərə uzatdısa da, müvəkkillərin üzü dəyişmədi. Onda bir az da sərt, – Sənədləri bura verin, deyirəm!.. – deyə qışqırdı...

...Qoltuğunda «Alman antologiyası»nın sənədləri dolu qovluq, səfirliyin addım səslərini udan dəhlizlərindən keçdikcə, hardasa buralarda - bu havasız, ölü binada ilişib qalmaq, addım səsləriylə bir bu yumşaq, səssiz dəhlizlərin canına çekilib yoxa çıxməq qorxusuyla özünü küçəyə atdı.

...Küçələr adamlı dolu idi. Adamlar yüngül geyimlərdə açıq kafelərdən süzülən musiqi sədaları altında rahatca gəzişirdilər.

...Havası çatmadı... Tini burulub Fəvvarelər meydanına üz tutdu. Bir neçə dəqiqli əvvəl qəhərlənib ayağa qalxanda, necəsə, gözünün ha yani iləsə, almanlardan hansı birininsə dodağının səyirdiyini, üzündə məmnunluğa bənzər nəyinsə dolaşdığını duyduğunu xatırladı.

Bu ədəbaz müvəkkillər neçə vaxtdan bəri intizarla gözlədikləri əlamətdar təslim aktını deyəsən, həyata keçirə bilmədilər, – fikirləşdi. Siqaretini alışdırıb bu qərara gəldi ki, yaxşısı budu, bir daha bu miskin görüşləri yadına salmasın.

Bir müddət heç nə düşünmədən, sağ-solundan ötənlərin üzlərinə, ayaqqabılara baxa-baxa yeridi. Sonra nə oldusa, Qulam Hüseynlə birdən birə elə gəldi ki, gördüyü bütün bu ayaqqabılar həmin o alman dükanından alınmadı.

Ayaqqabıların hamısı Vaysmanın ayaqqabısı kimi təptəzə və parıltılı idi, qatı açılmamış təzə dərilərinin cırıltısından qulaq tutulurdu.

Həmi alman ayaqqabısında idi. O da alman ayaqqabısındaydı.

Ayaq saxlayıb ayaqqabılara baxdı və onların, ayağını sıxlığındı yalnız indi başa düşdü. Dəhşətdən başının tükü qabara-qabara, neçə vaxtdan bəri ayaq barmaqlarını sıxb keyidən bu darısqallığa bu vaxta qədər hansı möcüzə ilə məhəl qoymadığı barədə düşünüb, onları alarkən arvadına ayaqqabıların ayağını sıxlığındı desə də, arvadının:

- Təzədir, açılacaq, – deməsini xatırladı...

Bundanı ürəyi sıxıldı. Bu sıxıntıdan tezcə xilas olmaqdən ötrü əlindəki siqareti yerə atıb addımlarını yeyinlətdi.

Ən qəribəsi o idi ki, bütün bu miskinliyin, bu qaba ədalətsizliyin canında, həm də elə bil onun bu «zərərçəkənlik» vəziyyətinin əleyhinə işləyən nə isə də var idi. Qulam Hüseynlə gedə-gedə fikirləşdi. Bütün qəddarlığı və eclaflığı ilə birləşdə Vaysman elə bil həm də nədə isə haqlı idi...

* * *

...Bir həftədən sonra Qulam Hüseynli alman müvəkkili tərəfindən başına gətirilən bu müsibətlə əlaqədar Alman səfirinə ətraflı məktub yazdı.

O biri həftənin axırı səfirlilikdən cavab məktubu gəldi. Qulam Hüseynlini ətraflı izahat üçün bu dəfə səfirliyə, mədəniyyət işləri üzrə müvəkkil Frau Zibek dəvət edirdi.

Onlar kiminlə, necə rəftar etdiklərinin ədalətsizliyini anlamışdır. - Qulam Hüseynli təskinliklə düşündü. Yüksək bədii fikirlərlə, kəskin, dolğun arqumentlərlə əsaslandırılmış məktub öz təsirini göstərməyə bilməzdi.

Təyin olunan gün o, Vaysmanla "Strausun" simasında qarşılaşlığı alman soyuqluğu, bağışlanmaz alman amansızlığı ilə bağlı hazırladığı qısa, lakin tutumlu mətn sinəsində səfirliyə gəldi.

...Girəcəkdə dəyirmi şüşənin arxasında oturmuş almanvari qadın həmişəki kimi asta səslə telefonla danışındı, onu görüb söhbətini kəsərək:

- Eşidirəm, - dedi.

- Mənim saat 13-ə dəvətim var. - Bu yerlərə, adətən, hüquqsuz, ikinci dərəcəli vətəndaş qismində təşrif buyuran Qulam Hüseynli, bu dəfə səfirlilikdən görüş barədə aldığı kiçik bildiriş vərəqəsini gizli qürurla qadına uzatdı.

Qadın vərəqəni alıb etinasız üzlə nəzərdən keçirdi:

- Kim dəvət edib?..

- Frau Zibek, - Qulam Hüseynli dedi və qabırğasının altında çırtlamaq istəyən qidiğabənzər nə isə hiss etdi.

Qadın o biri telefonun dəstəyini qaldırıb düyməsini basdı, almanca qısaca nə isə deyib susdu, sonra dəstəyi yerinə qoyub həmin səslə:

- Görüşə dörd dəqiqə gecikmisiz, - dedi, - Frau Zibek məşğuldu. Əlavə görüş üçün müraciət edə bilərsiniz.

Qulam Hüseynli girəcəyin sol divarına vurulmuş dəyirmi saata baxdı.

Həqiqətən, ikiyə dörd dəqiqə işləyirdi...

1996

D A H I

Yazıçılar Birliyinin dünyasını dəyişən və dünyasını dəyişmədən, hələ də sədaqətlə Böyük Ədəbiyyata xidmət edən üzvlərinə ithaf edirəm...

...Şairə nəhayət ki, mənizilin verilməsindən hamidan əvvəl «Qələm» Ədəbiyyat Mərkəzinin əməkdaşları xəbər tutdu.

Həmin günün axşamı, həmin o əlamətdar çərşənbə gününün axşamı Mərkəzin sadiq sakini - «Gənc qələm» mükafatının laureatı Əhməd Ağləpə işin axırına yaxın gözlənilməz bir qəfilliklə idarənin birinci mərtəbəsində peyda oldu... heysiz ayaqlarını arxasında sürüyə-sürüyə əvvəl foyenin yuxarı başındaki «Bufet»ə yaxınlaşışib oranın xırda pəncərəsinə dirsəkləndi, zəhərlənmiş kimi, üç stəkan ayranı nəfəs dərmədən başına çəkəndən sonra Şairə ev verilməsi xəbərini çatdırmaqdan ötrü ikinci mərtəbəyə - sədrin otağına qalxdı.

Bir qisim adam bu xəbərin məhz iş gününün axırına yaxın açıqlanmasının səbəbini bununla izah edirdi ki, dövlət dairələri bu hadisənin nə ilə nəticələnəcəyini hesablaya bilmədiyindən xəbərin məhz axşamüstü, ədəbiyyat və sənət adamlarının - Şairin və onun şeirlərinin vurğunu olan bir yığın hövsələsiz, əsəbi sənətçinin nəzərinə, məhz günün ikinci yarısı - yaradıcılıq ehtiraslarının səngidiyi, bədii sözün, usta misranın ecazından qızmış beynlərin yorulub heydən düşdüyü məqamda çatdırılmasını məqsədə uyğun hesab edib.

O biriləri isə deyirdilər ki, xəbərin ogunkü axşama qədər gizlədilməsində dövlətin yeganə məqsədi, Şairə və şairin azarkeşlərinə Yaziçılar Birliyinin qurultayı ərefəsində bir növ sürpriz etmək olub. Dövlət dairələrinin bu niyyətini doğuran əsas səbəb isə, deyilənə görə, millətin ən böyük şairinin evsiz qaldığı bir ölkədə yaşamağı özlərinə təhqir hesab edənlərin sayının son vaxtlar gündən-günə artıb çoxalması imiş.

«...Ədəbiyyat adamları bu barədə yazmaqdan və danışmaqdan yorulmur, Şairi sevən minlərlə oxucu bu haqlı narazılıq dalğasına qoşulur, az qala, ümumxalq üsyənə oxşamağa başlayan bu təhlükəli dalğa, elə bil nə Yaziçılar Birliyinin rəhbərliyini, nə də dövlət məmurlarını narahat eləmir...» - qəzetlər yazırıdı.

Ədəbiyyat aləminin bir qismi, dövlət dairələrinin Şairə olan bu laqeydliyini onun əvvəlki iqtidar nümayəndələrinə, ələlxüsus eks-prezidentə olan açıq-aşkar isti münasibəti ilə əlaqələndirirdilər. Deyilənə görə, dövlətin bu haqsız etinəsizliyi Şairin, keçmiş prezidentə həsr etdiyi sevgi şeirindən sonra bir az da qəlizləşmişdi.

«...Kimə həsr edilməyindən asılı olmayıaraq, bu, ciddi ədəbiyyat nümunəsidir», - ədəbi nəzəriyyəciler deyirdi.

Dövlətə müxalif olan qələm əhlinin, iqtidara olan nifrəti getdikcə qatlaşış məhəbbətə چevrilməkdə olan böyük bir qisminə görə isə, həmin o şeir iqtidarın mənəvi dayaqlarını eməlli-başlı laxlatmışdı.

«Elə də deyirdilər, elə bil iqtidarın mənəvi dayaqlarını gözləriylə görübər», – bütün bu vay-həşirin içində kimsə də böyürdən inildəyirdi.

Şairin yaxınları bu söz-söhbətdən əsəbiləşir, «axı Şairin siyasətdə nə işi vardi, nəyinə lazımdı, kim-kimə daş atır, niyə atır, nədən ötrü atır?!..» - deyib narazı-narazı başlarını yelləyirdilər. «Onun şeiriyyəti ki bütün siyasətlərdən ucadadı?!!..»

Birliyin aqressiv üzvləri isə Şairin uzun müddətdən bəri ev sarıdan korluq çəkməsinin ən böyük günahını Yaziçılar Birliyinin rəhbərliyində görürdülər. Bu səbəbdən Birliyi tez-tez mətbuat səhifələrində, televiziya və radioya verdikləri müsahibələrində «köməksiz», «süst», «ölü» təşkilat adlandırdılar.

Deyilənə görə, bu yönəmsiz vəziyyətdən ən çox Birliyin sədri - incə qəlbli Vəfa müəllim əziyyət çekirdi. Birliyin totalitar rejimdən sonra, guya müstəqil ölkənin demokratik bir təşkilatına چevrilməsi, əslində isə miskin bir vəziyyətə düşməsi barədə Vəfa müəllim dənə-dənə yazılı-şifahi izahat-arayış verirdi də, sözləri eşidilmir, elə bil qəsdən dərk edilmirdi. Şairin evsizliyi faktı – açıqlanmağa və izaha köklənmiş bütün arqumentləri, qızmar tavada ani cızılıyla cızıldıyib yoxa çıxan su damları tək, göz qırpmında əridib buxarlandırdı...

Birlik əməkdaşlarının dediyinə görə, bu məsələ son vaxtlar Vəfa müəllimin səhhətinə də pis təsir eləməyə başlamışdı. Axır günlər onu tez-tez Birliyin poliklinikasında damarına əsəbsəkitləşdirici dərmanların köçürülməsi üçün süni dəri üzü yumşaq çarpayılarla dolu

tənha otaqda uzandığını görənlər də olmuşdu. Deyilənə görə, son vaxtlar o, işə də sübh tezdən gəlir, kabinetinə girib qapını o üzdən açarlayır, katibənin köməkliyi ilə otağına düşənlərlə ağızucu danışır, hamını başından rədd eləmək istəyi açıq-aydın duyulurdu. İş gününün axırlarında isə onu, adəti üzrə, yorğun gözlərini üzbəüz divara - dünyasını dəyişmiş milli ədəbi korifeylərin imzaları həkk edilmiş taxta lövhəyə dikildiyi vəziyyətdə tapırdılar...

* * *

Şairin evsiz-eşiksiz, pulsuz-parasız bir vəziyyətdə, şəhərdən uzaq bir qəsəbədə, nəmiş və kif iyi verən birotaqlı, ucuq-sökük evdə kirayədə qalmağı, ən çox onun işlədiyi «Qələm» Ədəbiyyat Mərkəzinin qələm əhlini və Mərkəzin əsəbi direktoru, dramaturq-nasir Qulam Hüseynlini bərk əsəbileşdirirdi.

...Əhməd Ağləpənin Mərkəzə gətirdiyi xəbərdən hələ bir neçə gün əvvəl, necə olmuşdusa, Qulam Hüseynli yuxusunda çoxlu əsgər görmüşdü. Əsgərlər Mərkəzin ikimərtəbəli binasını mühasirəyə almışdılardı, pəncərələrinin çöl tərəfindən qorxulu üzlərlə içəriyə baxmışdılar...

Yuxunun səhəri günü Qulam Hüseynli fikirli halda işə gəlmış, qələm dostu Fərəci təcili yanına çağırılmış və gözləri yol çəkə-çəkə, gecəki yuxusunu gördüyü şəkildə ona danışmışdısa da, Fərəc yuxunun görüntülərindən dəqiq bir şey müəyyənləşdirə bilməmiş, onu diqqətlə dinlədikdən sonra bir neçə anlığa fikrə dalıb, adəti üzrə çal qaşlarını qəfil cərəyan almış kimi əsdirərək:

- Bu, dövlət çevrilişidi, - demişdisə də, Qulam Hüseynli Fərəcin bic gözlərindən bu deyilənlərin Fərəcin səmimi qənaəti, yoxsa növbəti qəddar zarafat olduğunu ayırd eləyə bilməmişdi.

...Odu ki, iş gününün axırına yaxın Əhməd Ağləpə çəşqin üzü ilə kabinetin qapısından içəri boyanarkən, Qulam Hüseynli həmin an o gecəki yuxusunu xatırlamış, səbrini basıb, təbiətinə uyuşmayan hövsələ ilə Ağləpəni sona qədər dinlədi.

- Qulam müəllim, Şairə, axır ki, ev verdilər!.. - Ağləpə deyib elə bil yerində laxladı.

Bu gözlənilməz xəbərdən o dəqiqə Qulam Hüseynlinin gözləri doldu, Şairin kölgəli üzü gözünün qabağında dalğalandı....

Şair, içi əzab və üzüntü dolu xırda, qonur gözləriylə onun gözünün içində zillənib həmişəki acı istehzasıyla:

- Fikir eləmə, Quli, tarix boyu belə olub. Şairin dərisi soyular, sinəsini güllələr bəzəyər, - dedi, sonra ağır, ləngərli yerişiyələ yırğalana-yırğalana uzaqlaşıb gözdən itdi.

- ...dedi ki, evi şəxsən Prezidentin özü verib! Görüşün sonunda, deyirlər, hamı ayağa qalxıb dağılışmağa başlayan vaxt, Prezident getdiyi yerdə qəfildən ayaq saxlayıb, geriyə qanrlaraq, sol əlini yuxarı qaldırıb, camaati salondan çıxmaga başladığı yerdə qapının ağzında saxlayıb. Yalan-doğru, deyirlər, Şairin şerindən bir misra da əzbərdən deyib.

Həyecandan, ya soyuqdan göyərən Ağləpə bütün bunları birnəfəsə dedi.

- Axı bütün bunları sənə kim dedi?.. - otağa haçansa daxil olmuş Dəniz həmişəki yerində - pəncərənin qabağındakı kresloda idi, əlləri qoltuğunda çölə baxa-baxa elə danışındı, elə bil dedikləri şəhərə, yaxud əbədiyyətə aid idi.

- Qaya Qarayel.

- Qaya Qarayelin bura nə dəxli?.. - Qulam Hüseynli gözləri yol çəkə-çəkə, əsəbi-əsəbi ciyinlərini atdı.

- Mən onunla İstiqlaliyyət küçəsi ilə üzüaşağı düşəndə rastlaşdım. Elə həyecanlıydı?!.. Hələ onu o cür gördüğüm olmamışdı. Danışanda, səsi titrəyirdi.

Ağləpənin bu sözündən sonra otağa gərgin sükut çökdü. Hərə gözünü bir nöqtəyə zilləyib fikrə getdi. Bir qədər keçmiş qapı aralandı.

Fərəc içərinin ab-havasına uyğun xırda, səssiz addımlarla otağın yuxarı künçünə yeriyb hündür söykənəcəkli, nəhəng kreslonun bir künçündə oturdu.

- ...o özü dedi. Mən heç nə soruşmurdum. Danışdı, necə dünən gecəylə evlərinə zəng vurub onu - təcili surətdə Prezident Aparatına çağırtdırlılar. Orda ondan Şair barədə arayışa bənzər nə isə yazmayı tələb ediblər.

Ağləpə burda sözünü kəsdi, çönüb arxasında otağa daxil olub kunc-bucağı dolduran Mərkəz əhlinə baxdı.

Qulam Hüseynli gözləri yol çəkə-çəkə hansısa naməlum nöqtəyə, Dəniz əlləri qoltuğunda pəncərədən çölə, Fərəc ayağını ayağına aşirdığından, az qala, hamının burnuna dirənən altı açılmış ayaqqabısının dabanına, «Yeni Füyuzat» jurnalının baş redaktoru şair Aslanoğlu əlinin içində oynatdığı boş kibrit qutusuna, o birilər də üzlərindəki sual ifadəsi ilə Qulam Hüseynliyə zillənmişdilər...

- Hə də, indi daha Qarayelin qabağında dayanmaq olmayıacaq. Deyəcək ki, Şaire evi mən verdim, - Aslanoğlu qəfildən qışqıra-qışqıra deyib, başını yellədə-yellədə o birilərin üzünə baxdı.

Bu an telefon zəng çaldı və dəstəyin o biri başından Qaya Qarayelin çıçırtısı eşidildi. Qarayel həmişəki kimi, birnəfəsə çıçıraçıçıra, dünən gecədən xeyli keçmiş Prezident Aparatında Şair və onun şeiriyyəti barədə yazdığını arayışdan məlumat verib cavabı gözləmədən dəstəyi asdı. Ya xətt kəsildi?..

Qulam Hüseynli bir müddət dəstək əlində dayanıb qaldı, sonra dəstəyi yerinə qoyub fikirli-fikirli:

- Deyir, onun arayışından sonra olub, - dedi.

- Nə deyir?.. - Kimsə otağın aşağı başından inildədi.

- Deyir, arayışla tanış olandan sonra o məsələ ortaya çıxb. Şairin ev məsələsini deyir də, - Qulam Hüseynli qarmaqarışığın qeyri-müəyyənlilikindən boğula-boğula dedi.

Ümumiyyətlə, bu sayaq qarmaqarışiq işlər, məntiqsiz dolama-dolaşılıq, qeyri-müəyyənliliklər onu həmişə hövsələdən çıxarırdı. Qulam Hüseynli nəsrində də belə idi. Bütün əsərlərində, ifadə və cümlələrində belə, aydınlığı, məntiqi ardıcılılığı gözləyirdi. Odu ki, tənqidçilər Qulam Hüseynlinin yaradıcılığını təhlil edəndə, ilk növbədə, onun nəsrindəki aydın məntiqə, sadə bədii üslubuna əsaslanırdılar.

- Mən nə deyirdim? Gördüz?.. - Aslanoğlu gözlərinin dərinliyində nə isə yanıb sönə-sönə, o birilərə baxa-baxa çıçırdı.

- Sən Allah, yavaş danış, - Qulam Hüseynli Aslanoğluya baxmadan üzünü ovuştura-ovuştura dedi. - Onsuz da ölüruk.

...Hava qaralandan, Şairin ev xəbərinin sevincinə yiğmiş Mərkəz əhli dağılışından sonra, sədrin otağında, bütün ekstremal hallarda olduğu kimi, bircə Fərəc qaldı. Hava qaraldıqca, Qulam Hüseynlinin işıqlı lampalar dolu otağına da elə bil qaranlıq çökəməyə başladı.

- Burda bir neçə varinat ola bilər. - Fərəc xırda ala gözləriylə tüstünün bozumtul dalğaları arasında nə isə axtara-axtara dedi. - Birinci variant budu ki, ola bilər, bu gözlənilməz jestlə, yəni sənə əqidə və məslək etbarı ilə müxalif olan bir kəsə sarı atılan bu addımla Prezident, sadəcə, tarixdə qalmaq istəyir. Daha doğrusu, tarixdə, həm də məmləkətin Şairinə yaşamağa şərait yaranan ədalətli padşah kimi qalmaq istəyir. - Fərəc deyib gözünün yanıyla altdan-altdan Qulam Hüseynliyə baxdı, ona qulaq asıb-asmadığını dəqiqləşdirib sözünə davam elədi:

- Ola da bilər ki, Şairin poeziyası, ümumiyyətlə, poeziya vurğunu olan Prezidenti həqiqətən sarsıdib. Və bunu, heç bir ikinci mənə güdmədən, böyük ədəbiyyat naminə eləyib. Digər bir versiya isə...

...Bu an Qulam Hüseynlinin, az qala, bütün bədəniylə üstünə yayxandığı telefonu cingildədi. Telefonun o başında Dənizin həyecanlı səsi eşidildi:

- Məncə yeganə versiya budu ki, Prezidentin şair sevgisinə ehtiyacı yaranıb, – Dəniz dəstəyin o başından qəribə bir təngnəfəsliklə dedi, sonra sənətkar sevgisinin enerjisi barədə nələrsə danışıb tələsik xudahafizləşdi.

- ...Üçüncü versiya budu ki... - Fərəc balaca barmaqlarından üçüncüsünü ovcuna basdı.

- ...o, bədii sözün nə olduğundan agahdır, - Qulam Hüseynli qəfildən Fərəcin sözünü kəsdi, üzü birdən-birə işıqlana-işıqlana, - Demək o, hər şeyi anlayır, – dedi.

Fərəc Qulamın üzünün bu qəfil dəyişkənliyindən, ya nədənsə, qəribə bir yöndəmsizliyə düşdü, saçlarını balaca əlləri ilə geriyə daraqlayıb:

- Əlbəttə!.. Əlbəttə anlayır, - dedi. - Mən həmişə deyirdim, yenə deyirəm. Bəlkə də, ən böyük yazıçı elə odu.

- Deməli, o, hər şeyi anlayır. - Qulam Hüseynli bu dəfə elə bil özünə dedi və hiss elədi ki, boğazını qəhər tutdu.

Belə hallarda, yəni Qulam Hüseynli nədənsə kövrəlib qəhərlənəndə, Fərəc həmişə özünü pis hiss edirdi. Bu mərd qəlblü uşaqlıq dostunun, neçə-neçə əsərlər müəllifinin nədənsə sarsılıb zəifləməsi onu hədsiz sevən Fərəcin pisinə gəlir, özünü dostunun bu zəifliyində niyəsə günahkar sayırdı.

Amma dostunun bu dəfəki halı ədəbiyyatı həyatı qədər sevən Fərəcin də ürəyinin başını sökdü. Fərəcin ürəyinin başını bu dəfə ən çox sökən Qulam Hüseynlinin - əlli bir yaşlı bu gövdəli, zəhmlili adəmin həmin dəqiqə köməksiz, yetim uşağa oxşamasıydı...

* * *

Bütün axşamı Qulam Hüseynli öz birotaqlı, tənha mənzilində televizorla üzbeüzdəki kresloda oturub mürgüləyə-mürgüləyə bayaq Fərəcin balaca barmaqlarını düyməni basan kimi ovcuna bir-bir basa-basa sadaladığı versiyalar barədə düşünür, onların hansı birinin sənədində dayana bilmirdi. Versiyaların hər biri, o birini qabaqlayır, «düz olanı mənəm» deyirdi.

Dəqiq olan isə bir bu idi ki, Prezidentin gözlənilmədən səhər-axşam yerli mətbuatda, xarici radio stansiyalarında iqtidarı və onun infantil siyasetini söyən Şairə ev verməsinin bütün bu versiyalara və ehtimallara sığmayan, hansısa daha ayrı, sırlı səbəbləri var idi...

Bir qədər sonra Qulam Hüseynlini elə bil huş apardı və o, eləcə, televizorun qarşısındaki kreslosunda otura-otura mürgüləməyə və ötəri pərvazlanmayı andıran bu mürgünün içində Fərəci görməyə başladı...

Fərəc ona bic-bic göz vurub:

- Onun ən böyük əsəri bizik! - dedi.

Səhəri gün ədəbi dairələrdə, qəzet-jurnal redaksiyalarında, yaradıcılıq birliklərində aləm bir-birinə dəymışdı. Hər yerde Şairin evi «yuyulur», şərəfinə sağlıqlar deyilir, mətbuatın təbrik mətnləri hazırlanır, Prezidentə təşəkkür teleqramları vurulurdu...

Bu hadisədən təsirlənən bir dəstə ədəbiyyatçı, deyilənə görə, Prezidentə Bədii Sözün təsir qüvvəsindən, Sözün qəlblərdə və şüurlarda yarada bildiyi dəyişikliklərdən və təzadlardan, nəhayət, Sözün hadisələri dəyişmək iqtidarında olan fiziki qüvvəsindən bəhs edən iyirmi üç səhifəlik təşəkkür telegramı vurmuşdular.

Şairin pərəstişkarları isə deyilənə görə şerin və sənətin təntənəsi rəmzi kimi, hansısa orta əsrlər şairinin qəbrini ziyarət edərək, orda poeziya günü keçirmiş, Şairin misralarından söyləyib ölən şairin qəbri üstünə gül-çiçək dəstələri düzənmişdülər.

Deyilənə görə, Şairin bir neçə qələm dostu yiğışib onu təbrik eləmək məqsədi ilə şəhərdən uzaq qəsəbələrin birində yerləşən birotaqlı, ucuq evinə getmişdilərsə də, orda Şairi, bu qəfil xəbərdən sevinib uçmağa hazır vəziyyətdə yox, evin qaranlıq bir küncündə, dünyadan küsmüş halda, üzü divara yatdığı yerdə tapmışdır.

Deyirlər, Şair qələm dostlarını görüb ayağa qalxmış, evin darlığı ucbatından hərəkət eləmədiyindən şübhə iki lay sütuna çonən ayaqlarını ağır-agır sürüyə-sürüyə onlara sarı yermiş, üzündəki günahkar ifadəyə:

- O özü verdi, mən istəmirdim, - deyib çəşqinqılıq içində həmkarlarının gözünün içini baxmışdı.

Prezidentin müxalifəti açıq-aydın dəstəkləyən Şairə ev verməsi, hələ üstəlik, şeirindən bir bənd də söyləməsi xəbəri günün aktuallığına çevrilmiş, ədəbiyyat dairələrinin sərhədlərini aşaraq, digər əraziləri də bürüməkdəydi...

Xəbərin açmalarından biri - Prezidentin «oturduğu yerdə» Şairə ev verməsi, onun seckiqabağı özünə xal toplamaq siyaseti idi. Yəni Şairin pərəstişkarlar ordusu, üstə gəl, Şairə tapınan müxalif partiyalar, üstə gəl ədəbi aləm.

Digər bir versiya - Şairə ev verilməsini Prezidentin, nə vaxtsa bu böyük söz ustasının, eks prezidentə yazdığını kimi, onun da şərəfinə yazacağrı portret - şeirin yaranması naminə atılan uzaqqorən addımıdi.

Keçmiş prezidentin - hakimiyyətə gözlənilmədən, hətta deyilənə görə, özü istəmədən gələn ortabab dilçi - alimin Şairin məhz o şerindən sonra sağ ikən ağlaşığmaz bir əfsanəvilik qazanması, minlərlə adamın qəlbini həkk olunması elə-bələ adı məsələlər sırasında deyildi və görünür, Prezidentin diqqətini də məhz bu səbəbdən cəlb etmişdi. İndi hərgah Şair öz incə sənətiylə Prezidentin - anadan hakimiyyət üçün doğulmuş, hər an öz canını millət yolunda fəda eləməyə hazır olan bu müdrik rəhbərin portretini yaratsayıdı, o, tarixin yaddaşında əbədilik olaraq əfsanəvi sima kimi qalacaqdı.

* * *

...O bir günün axşamı - soyuq küləkli, xəzanlı bir payız axşamı Qulam Hüseynli hələ də versiyalar dənizində üzə-üzə işdən evə dönərkən qaranlıq tınlərin birində kiminləsə burun-buruna toqquşdu:

- Ah, əzizim... - toqquşduğu adam heysiz səsi ilə inildəyib başını, sanki üzü görünməsin deyə, onun sinəsinə elə dayadı, elə bil bayaqdan bəri bu qaranlıq tində dayana-dayana onun gəlisiini gözləyirdi.

- Mən bilirdim... həmişə bilirdim ki, bizlərin ən qeyrətlisi sənsən. Yenə sən, yenə Quli...

Qulam Hüseynli haçandan-haçana, bütün ömrünü və yaradıcılığını qara neftin başıbeləli aqibətindən, əli mazutlu sadə fəhlələrin acı taleyindən qalın-qalın romanlar yazımağa sərf edən ağ saçlı Salah Sarızadəni şirin ləhcəsindən tanıdı.

- Hər şey boş imiş demək... Hər şey yalanmış... Ədəbiyyat... - burda qoca yazılıçının səsi ha tərəfə isə uzaqlaşış itdi, sonra lap uzaqlardan eşidildi - ...qanımızla, canımızla yaratdığımız böyük ədəbiyyat... Ömrümüzü həsr etdiyimiz ədəbiyyat demə, heç kimə gərek deyilmiş, Quli...

Sarızadə Qulam Hüseynlinin sinəsinə elə qışılıb danışındı, elə bil ondan ayrılib sərbəst dayanmağa heyi, qüvvəsi yox idi.

Qocanın çəlimsiz, cansız bədənini mümkün qədər nəzakətlə özündən aralayıb üzünə baxdı:

- Niyə elə deyirsiz, Salah müəllim? Niyə lazımdır deyil axı?..

- Deyil, deyil. Lazımdır olsaydı, ədəbiyyatın qədir-qiyəməti bilinsəydi, onlar belə eləməzdilər, - qoca titrək səslə dedi, sonra boğazına dolan qəhərdən üzü incik uşaq üzü kimi büzüldü.

- Onlar neylədilər axı, Salah müəllim?..

- Mən... əlli ilin yazılıçısı, otuz iki roman, yüz on dörd hekayə müəllifi, Böyük Vətən müharibəsi əlili, bütün ömrünü ədəbiyyata həsr etmiş müsəlləh əsgər... şəhərin ucqar bir məhəlləsində, uzun illərdən bəri kommunal evdə yaşadığım halda, bunlar, hərəsinin üç-dörd mənzili olanlara ev paylayırlar...

Qulam Hüseynli Salah Sarızadənin bu sözündən duruxdu, qolunu, ədəbiyyat aləmində uzun illərdən bəri nəcib, xeyirxah təbiəti ilə tanınan qocaman yazılıçının ciyinə salıb:

- Kimi deyirsiz, Salah müəllim?.. Şairi deyirsizsə, o yazıq...
- Nə şair, canım?!.. Elə indicə zəng vurdular ki, Prezident Ağsaqqallar Şurasının bütün üzvlərinə qurultay münasibəti ilə ev paylayıb...

Qulam Hüseynli ağızını doldurub bu xəbərin ona kim tərəfindən çatdırıldığını soruşmaq istəyirdi ki, Sarızadə qəfildən yana çevrilib Ağsaqqallar Şurası barədə nə isə deyə-deyə, dabarı əzik çəkmələrini sürütləyə-sürütləyə yolun o biri üzünə yeridi, sonra elə o üzdən:

- Təzə roman yazmışam... göndərəcəyəm!.. Yenə neft barədədi!.. - deyib gözdən itdi.

...Qulam Hüseynli evə çatanda televiziya ilə Prezident sarayından qurultayqabağı yazılıçılara keçirilən görüşü verirdilər.

...Prezident bu dəfə içəri həmişəki kimi iclas salonunun qoşalaylı giriş qapısından yox, hardansa arxa tərəfdən - bir-birinə bitişik divarların hansınsa arasından daxil oldu. Əzəmetli görkəmiylə bir müddət üç rəngli milli bayrağın önündə dayanıb elə bil nəyisə gözlədi, sonra sırávi qulaqların eşidə bilmədiyi əmri almış kimi, salonun özü böyüklüyündə dəyirmi stolun baş tərəfindəki yerinə əyləşdi, çəhrayı üzü ilə gözünün ağından azca seçilən açıq boz bəbekləriyle ətrafindakıları nəzərdən keçirib gülüməsdi və nə isə dedi.

Ağsaqqal yazılıçılardan nəyə görəsə eyni səmtdə - nəhəng stolun sağ tərəfində əyləşmişdilər, üzlərindəki məmnun, eyni zamanda narahat təbəssümlə Prezidentə baxırdılar.

Prezident stolun üstündə cütlədiyi əllərinə baxa-baxa danişirdi. Qulam Hüseynliyə nədənsə elə gəldi ki, prezident əllərinə baxa-baxa, həm də necəsə, elə bil salonda oturanlara baxır.

...Bir qədər sonra kamerası iri planda bir-bir ağsaqqal ədiblərin üzlərini göstərməyə başladı və Qulam Hüseynli, özündən asılı olmadan, nəfəsini saxladı.

Uzun illərdən bəri tanıdığı bu görkəmlilərin üzlərində gedən anlaşılmaz dəyişiklikdən Qulam Hüseynlinin oturduğu yerdə az qaldı ürəyi dayana...

Başda oturan qocaman xalq şairi Küskün nədənsə, böyründə oturmuş xalq yazılıçısı Tari Verdiyev, Tari Verdiyev ondan iki kreslo aşağıda küpəgirən qarı üzünü andıran üzü ilə əyləşmiş dramaturq-nasir Sumbatlıya, Sumbatlı lap axırıncı kresloda oturan xalq şairi Atilla Zərdüştə, Atilla isə qəribəydi ki, indicə küçədə, qaranlıq tində burun-buruna dəydiyi incik Sarızadəyə oxşayırdı...

Çox keçmədi ki, xalq şairi Küskün bükülü dizlərini çəkə-çəkə, salonun yuxarı küçündə qoyulmuş nəhəng mixaoxşar kürsүyə səri yeridi, bükük qollarını kürsünün

kənarlarına direyib ağarmış bəniziylə ölkənin son illərdə qazandığı nailiyyətlərdən, neft hasilatının artım göstəricilərindən, uğurlu xarici siyasətdən danışmağa başladı.

Elə bu məqam Qulam Hüseynlinin kreslosuna bitişik dolabın üstündəki telefon zəng çaldı.

- Qulam müəllim!.. - Əhməd Ağləpə telefonun o başından elə qışqırırdı, elə bil hardansa, dörd bir yanını nəhəng dalğalar uçuran küləkli, tufanlı adadan danışırı... - ...Xəbəriniz oldu, nə oldu?.. - Əhmədin səsi aradabir itir, dənizin sulu köpüyü şahə qalxıb telefon xəttinin içində dolurdu...

- Bərkdən danış, yaxşı eşitmırəm!.. - Qulam Hüseynli dəstəyin mikrofonunu ovcunun içində tutub var gücü ilə çığırı.

- Şair Küskün vəfat etdi!..

- Küskün?!.. - Qulam Hüseynli hələ də ekranda ağarmış bənizi ilə xarici siyasətdən danışan Küskünə baxa-baxa hiss elədi ki, bədənindən soyuq cərəyana bənzər nə isə ötüb keçdi... - Başına at təpib, nədi?!.. Kişi budu, danışır...

- O videoyazdı!.. Görüş saat altıda bitib!.. Küskün elə orda - Prezident Aparatının liftində keçinib!.. Deyirlər, dayandığı yerdə qəfildən dizləri bükülüb, başı sinəsinə... - Ağləpənin səsi arada bir itdi, sonra yenidən eşidilməyə başladı - ...əvvəl elə bılıblər huşunu itirib, təcili yardım... gələndən sonra üzünü bağladılar... Özüm gördüm!..

Ağləpə sonra bir müddət yenə çığıra-çığıra, naməlum dənizin dalğaları telefon tellərini isladıb, az qala, telefonqarışq yuyub apara-apara, Prezidentlə görüşdən sonra baş verən digər əcaibliklərdən danışdı...

Ağləpənin dediyinə görə, görüşdən sonra qocalardan bir neçəsinin də hali beləcə xarablaşmış, bir neçəsi, Prezidentin şəxsi tapşırığı ilə şəhər klinikalarında yerləşdirilmişdi.

Milli faciədən bəhs edən əsərləri son üç ildə iki dəfə Dövlət mükafatına layiq görülmüş xalq yazıçısı Nemət Özəlin, Prezident Aparatının dəhlizlərində birində ürək çatışmazlığından nəbzi dayanmış, təcili yardım maşınınında ordan birbaş ürək-cərrahiyə klinikasına aparılmışdı. Ağləpənin dediyinə görə o birlərin vəziyyəti də ürəkaçan deyildi.

- ...aparatın qabağında təcili yardım maşınınının əlindən tərpənməyə yer yox idi!.. - Ağləpənin səsi xırıldadı.

- Sən hardan danışırsan, başa düşə bilmirəm?.. - Qulam Hüseynlinin səbr kasası birdən-birə dolub daşı.

- Burdan - sizin evin altından!.. - Ağləpə dəli bir səslə çığırı.

Dəstəyi asandan sonra Qulam Hüseynlinin bir müddət qulaqları uğuldadı, Ağləpənin təsvirlərinin yaratdığı ətürpədən mənzərədən boğazı qurudu.

Qoca sənətçilərin aparatın binasından, ağır döyüsdə xəsarət almış əsgərlər kimi, xərəklərlə çıxarıllaraq təcili yardım maşınınlarına doldurulması ona dünyanın axırını - müqəddəs kitablarda insanların hansısa səsdən kütləvi halda qırılacağını təsvir edən Axırət təəssüratını yaratdı.

Ekrandakı qocaların isə vəziyyəti yaxşı idi. Onlar bir-bir ayağa qalxır, ağarmış bənizləri ilə kürsüyə sarı yeriyir, orda dövlət quruculuğu, aqrar siyaset, iqtisadi göstəricilər və sairlə bağlı dağınıq nitqlər irad edir, çıxışlarını bitirib narahat sayıqlıqla kürsünü tərk edir, yerlərinə əyləşəndən sonra orda yenidən ağarırlar.

...Görüşün sonunda - aqsaqqallar ayağa qalxıb iclas salonundan dağılışmağa başlayanda isə kaməra, salonun yuxarı çıxışından çıxdığı yerdə qəfildən ayaq saxlayıb geriyə çevrilən, sol əlini yuxarı qaldırıb: «Bircə dəqiqə!..» - deyən Prezidentə sarı çöndü...

Prezident bir anlığa pauza verib elə ordaca - qapının ağızındaca şəhər merini yanına çağırtdırb heç bir şərh və izahat vermədən, görüşdə iştirak edən aqsaqqal sənətçilərin hər birinə şəhərin mərkəzi yerlərində dördotaqlı mənzil ayrılması barədə göstərişlərini verdi, sonra görüşdə iştirak edən xalq şairlərindən hansındansa bir beyt deyib salonu tərk etdi...

...Bütün gecəni Qulam Hüseynli, yuxulaya bilmədi...

Prezident Aparatının girişi təcili yardım maşınlarıyla qaynaşan binası, çəhrayı üzlü Prezidentin öz əllərinə baxa-baxa danışmağı, üzləri saxta məmnunluq və vahimə saçan yazıçılar gözünün qabağından getmədi...

Səhərə yaxın Qulam Hüseynlini axır ki, yuxu apardı və o bütün bunların ardını yuxusunda da gördü... Bir neçə il bundan əvvəl dünyasını dəyişmiş qələm dostları - pulsuzluq ucbatından özünü əl-üz dəsmalı ilə asmış Məmmədyar, ucuz araqdan zəhərlənib ciyərini dağlıdan Səid Mirzə, ürəyi pulsuzluqdan və ehtiyacdən yatdığı yerdə yuxudaca dayanan Surxay, bərkdən danışmaqdən beyninə qan sızan Elbrus da ordaydilar... aparatın işçilərinə qoşulub halsiz qocaları xərəklərə yiğirdilar... Əhməd Ağləpənin qaranlıq, tufanlı dənizin ortasındakı ovuc boyda adada bitmiş tənha telefon köşəsindən çığıra-çığıra dediyi son sözləri də Qulam Hüseynli yuxuda - həmin bu müdhişliyi seyr edə-edə, necəsə, eşitdi... və yuxudaca başının tüklərinin, kirpi tikanları tək, biz-biz durduğunu hiss etdi... - O, bunu böyük ədəbiyyat naminə edi-i-ir!.. Böyük ədəbiyyat naminə-ə-ə!.. – Ağləpənin səsi yuxunun içi ilə uzun müddət eks səda verdi...

...Səhəri gün Prezidentin ağsaqqal yazıçılara da ev verməsi xəbəri, ağsaqqalların səhhətinin qəfil korlanması ilə bağlı digər əcaib xəbərlər dalğası ədəbi dairələri bir də çalxaladı...

Xalq şairi Küskünün dəfni Dövlət Dəfn Komissiyasının qərarı ilə üç gündən sonra, Yazıçılar Birliyinin Qurultayı işini bitirən günün səhərisinə təyin olundu.

Deyilənə görə, dünənki görüşdən sonra bütün axşamı xalq yazıçısı Nəmet Özəl ürək, ya beyin çatışmazlığından anlaqsız vəziyyətdə olmuş, özünə gəldikdən sonra isə gözlənilmədən temperaturu qalxmışdı.

Xəstənin temperaturunun belə qəfil sıçrayışla yüksəlməsinin ürək, ya beyin çatışmazlığı ilə heç cür əlaqələndirə bilməyən həkimlər, yüksək hərarətin səbəblərini aydınlaşdırmaq məqsədi ilə hərtərəfli tədqiqat aparılması üçün təcili surətdə qan və sidik analizlərinin, rentgen və ultrasəs müayinələrinin cavablarını toplayaraq, respublikanın tanınmış həkimlərindən ibarət konsilium çağırılmışdlarsa da, xalq yazıçısının səhhətində yaranmış bu əcaibliyin nə ilə əlaqədar olduğunu müəyyən edə bilməmişdilər.

Deyilənə görə, ömrünü milli ədəbiyyatın düzgün istiqamətdə inkişafına həsr edən bu ağsaqqal yazıçı bütün gecəni yorğanı burnunda, huşsuz vəziyyətdə qızdırma içində titrətmiş, yalnız səhərə yaxın gözünü yarım açaraq:

- O, bunu mənə görə elədi... – deyərək, yenə özündən getmişdi.

Bir də, deyilənə görə, Atilla Zərdüştün vəziyyəti ağır idi. Bu zəhmətkeş ədəbiyyat fədaisi Prezidentlə görüşdən qayıdanınan sonra dinməz-söyləməz otağına girib qapısını o biri uzdən kilidləmiş, ailə üzvlərinin, sonradan onların hay-küyünə qoşulan qonşuların, qapını döyəcləməsinə baxmayaraq, ordan çıxmamışdı. Gecədən xeyli keçəndən sonra qonşular qapını sindiraraq otağa daxil olmuş və qocanı yazı stolunun arxasında ağızı əyilmiş halda, döyükmüş üzü ilə oturmuş vəziyyətdə tapmışdilar.

Deyilənə görə, onu xərəyə qoyub pillələri düşürərkən, qoca sənətçi keyimiş dilini ağızının içində zorla tərpədə-tərpədə:

- O, bunu mənə görə elədi... - deyibmiş.

Prezidentin ağsaqqal yazıçılara mənzil paylaşması barədə gündəmə çıxan yeni və yeni versiyalar köhnələrə qarışır, qurultay ərefəsi dumani bir az da qatlaşdırıldı...

Bir qisim adam Prezidentin bu hərəkətini - son illər ölkənin dəyişkən siyasiliyinə ustalıqla uyğunlaşan, hakimiyyət kürsüsündə bir-birini əvəzləyən ötəri prezidentlərə yeni-yeni «sədaqət ritualları» nümayiş etdirən bu istedad sahiblərini utandırmaq məqsədi kimi qiymətləndirirdi. Digərlərinin dediyinə görə isə Prezident yeni, istedadlı ədəbi qüvvələrdən xəbərsiz olduğundan, qurultayqabağı Söz sənətinə verdiyi qiyməti uzun illərdən bəri tanıdığı

bu «məşhurların» - milli ədəbiyyatın bu naftalin qoxulu müəlliflərin simasında həyata keçirir və sair və ilaxır...

* * *

...Qulam Hüseynli gecəki yuxusunun təsiri altında Mərkəzə daxil olanda, idarənin foyesinə yiğışan «Avanqard»çıların bir hissəsi artıq dağlışmışdı...

Avanqardçılar Birliyinin yenicə seçilmiş sədri Dünya Qocagül – üzünün ifadəsindən hansı ovqatda olduğu heç vaxt bilinməyən gənc, qarabuğdayı adam acıqlı yumruqlarını arxasında çarpezlayıb güləşçi yerişini andıran qısa, çevik addımlarla onun üstünə yeridisə də, Qulam Hüseynli heysiz səsle:

- Bilirom, amma indi halim yoxdu, Dünya, - deyib birlik sədrini sanki səsi ilə geriyə itələdi.

- Deyirdim, bir məsləhətləşərdik - Dünya Qocagül Qulam Hüseynlinin ardınca pillələri çıxa-çıxa elə bil öz-özünə dedi.

- Nə baredə məsləhətləşərdik?.. –

- Biz bəyanat hazırlamışıq.

- Nə bəyanat?.. Siz də ev istəyirsiz?.. - Qulam Hüseynli pillələri çıxdığı yerdə dönüb nifrətlə Dünya Qocagülün, görünür, təzəlikcə yenə hardasa keçirdiyi mitinqdən qızarış pörtüşən üzünə baxdı.

- Niyə də istəməyək? Biz burda acıdan qırılıraq, balalarımız onun-bunun evində yatır, mənzilləri isə əlli yerdə imarəti olan qocalara verirlər...

Qocagülün danışığından, ya xalq şairi Küskünün dünənki qəfil vəfatının canında saxladığı matəm havasından, ya bu gecəki yuxuda Ağləpənin çığıra-çığıra dediyi: «O, bunu böyük ədəbiyyat naminə edir!..» sözünü xatırlamağından, yoxsa səbebini dərk eləmədiyi ayrı nədənse Qulam Hüseynlinin ürəyi bulandı:

- Məni rahat burax, Dünya. Vallah, halim yoxdu. Necə bilirsiz, elə də eləyin.

...Fərəc həmişəki yerində - nəhəng söykənəcəkli kreslonun bir küncündə oturmuşdu. Balaca ayaqlarını bardaş quran tək, bir-birinə keçirib onu gözləyirdi. Qulam içəri girən kimi:

- Telefonunuz işləmir? - deyib narahat-narahat yerində qurcalındı.

O gün axşamacan iki qədim dost üzbeüz oturub sıqareti sıqaretə calaya-calaya, tüstü dumanının içindən fikirlər dumanına qərq oldular. Gün aşağı enəndə və Qulam Hüseynlinin şimala baxan pəncərələrinə qaranlıq çökəndə:

- Görünür ki, qoca orqanızm sevinc hissinə tab gətirmir, - Fərəc deyib udqundu, sonra gözlərini Qulam Hüseynliyə zilləyib, aqsaaqqalları deyirəm, – deyə əlavə etdi.

- Nə isə, hər şey çox qəlizdi, - Qulam Hüseynli gözləri yol çəkə-çəkə dedi. - Bizim başa düşdüyümüzdən daha qəlizdi.

Axşama yaxın otağın qapısı xəfif-xəfif döyüldü və aralandı.

Gələn Ağləpə idi. O hələ də srağagünkü çəşqinqılığın içindəydi, içəri girdiyi yerdə qapının ağızında bürdəyib az qaldı üzü üstə yerə sərilə.

Qulam Hüseynlinin Ağləpənin bu halından gözü qaraldı.

- Yenə nə olub?..

- Cavanlara da ev verdilər!.. – Ağləpə boğula-boğula deyib harasa kənara səndələdi.

- Elə indicə... Prezidentin sərəncamıyla. Deyirlər, şeir də deyib...

- Kim?..

- Prezident. Səhhət Qurumgöyün son silsiləsindən deyib.

- Bizim Səhhətdən?..

- Hə, «Göy bulud»un ikinci bölümündən.

Ağləpə bunu deyib elə bil haldan düşdü, oturmağa yer axtardı da, amma sonra nə fikirləşdişə, elə ayaq üstə yellənə-yellənə dayanıb qaldı.

Fərəc gözlərindən qığılçım çıxa-çıxa Qulam Hüseynliyə baxdı. Qulam Hüseynli Fərəcə, sonra niyəsə, qapının ağızında bayaraq kimi yellənən Ağləpənin ucuti çəkmələrinə baxdı...

O axşam Fərəc Qulam Hüseynlini evlərinəcən ötürdü. Dostlar bir xeyli də evin aşağısında, yağış başlarına döyə-döyə dayanıb bir-birinə baxdırılar.

Fərəc balaca əlleriylə nimdaş plaşının yaxalığını qaldırdı, çənəsi soyuqdan, ya neçə gündən bəri hər ikisinin canına yermiş soyuq cərəyanabənzər nədənsə titrəyə-titrəyə:

- Mən qorxuram, - dedi.

- Nədən qorxursan?.. - Qulam Hüseynli dedisə də, Fərəcin qaranlığın içində göyümtül qığılçımlarla işaran gözlərinə baxdıqca, dizlərinin boşaldığını hiss elədi...

Fərəc dimmirdi. Gözləri soyuqdan sulanmışdı. Ya boğazını qəhər tutmuşdu?.. Fərəc üzünü yana çevirib astaca titrətdi elə bil. Yoxsa bu, Qulam Hüseynliyə belə gəldi?!..

- Qorxursan, cavanlardan da ölen olar?.. - Qulam Hüseynli yarıcidid, yarızarafat dedisə də, Fərəc ona sarı baxmadı, əllərini plaşının ciblərinə basıb yağışın içiyələ, qaranlıq dənizin içiyələ yeriyən tək, addımladı və gözdən itdi.

Qulam Hüseynli evə daxil olanda televiziya ilə Prezidentin gənc yazarlarla görüşünü verirdilər.

Prezident yenə salondan çıxdığı yerdə qapının ağızında ayaq saxlayırdı, geriyə çönüb sol əlini yuxarı qaldırır və yenə hansı şairinsə şerini deyirdi...

Gecə Qulam Hüseynli yuxuda Prezidenti gördü...

Prezident əynində aq xalat, üstünə saysız-hesabsız kolbalar, içi bənövşəyi-qırmızı məhlullar dolu cürbəcür formalı şüşələr yiğilmiş nəhəng stolun arxasında dayanıb nə iləsə məşğul idi... Qulam Hüseynli də həmin bu kimyəvi otaqda idi... qalın məxmər örtüklü aralıqlardan birinin pərdəsi arxasından kimyagər Prezidentin əməliyyatlarını güdürdü... Prezident içi məhlulla dolu kolbalardan birini işığa tutub bir müddət diqqətlə baxa-baxa, deyəsən, məhlulun keyfiyyətini müəyyənləşdirməklə məşğul oldu, sonra yaşıl məhlullu balaca şüşədən kolbadakı qırmızı məhlulun içində səliqə ilə bir neçə damcı damızdırıldı... Kolbanın içindəki məhlul qabarib köpükləndi, tüstülenib ətrafi tüstü dumanına qərq elədi... tüstü burulğanı kolbanın ağızından çıxıb burula-burula otağı bürüdü... Prezidenti də, üstü kolbalar dolu nəhəng stolu da görünməz elədi... Qulam Hüseynlinin nəfəs yolunu tutub onu boğa-boğa öskürdü... bu məqam hardansa yaxından, tüstünün ən qatı hissəsindən Prezidentin asta, asta olduğu qədər də amiranə səsi eşidildi:

- Məni az güd, Qulam...

* * *

...Prezident qurultay keçiriləcək Milli Akademik Teatr binasının gur işıqlı salonuna qabaq qapılardan daxil oldu, onu ayaq üstə alqışlaya-alqışlaya qarşılıyan camaata yorğun-yorğun gülümsəyib yüngülçə əl elədi, təzə, qara çəkmələrində azca axsaya-axsaya cərgələrin arasıyla addımlayıb əyləşdi.

Prezidentin ardınca zala daxil olan bir dəstə adam – Prezidentin qoruyucuları, həyəcanlı məmurlar dəstəsi o oturan cərgənin arxasında, ikinci sırada əyləşdirilər.

Qurultay işə başladı. Kürsüyə çıxanların hər biri hörmət əlaməti olaraq, əvvəl qurultayda iştirak edən Prezidenti öz qabiliyyəti çərçivəsində salamlayır, o biri görüşlərdə

olduğu kimi, yenə ölkənin təbii sərvətlərindən, qaz istehsalından və taxılçılıqdan danışırıdalar...

Qulam Hüseynli ilə Fərəc arxa cərgələrdə dinməz-söyləməz böyür-böyürə oturmuşdular. Qulam geriyə boyanıb adamların arasında Dənizi axtardısa da, tapmadı.

- O gəlməyəcək, - Fərəc səhnəyə baxa-baxa astadan dedi.

- Niyə?

- Deyir: «yrənirəm».

Fərəcin bu sözündən sonra Dəniz Qulam Hüseynlinin gözünün qabağına əlləri qoltuğunda, pəncərədən çöle baxa-baxa:

- Bizim onlarla fərqimiz ondadır ki, onlar bu dünyanın qara damasında, bizsə ağındayıq... – dediyi yerdə gəldi.

Neçə illərdən bəri yaradıcılıqlarına və acınacaqlı yaşayış şəraitlərinə laqeyd qalan Birlik rəhbərliyini neçə vaxtdan bəri hazırladıqları kəskin çıxışlarla istefaya göndərəcək acıqli orta ədəbi nəsil də burda idilər, zalın sol cinahında oturub qanlı-qanlı rəyasət heyətinə - qara şüşəli eynəyinin arxasından kimə baxdığı dəqiq bilinməyən Vəfa müəllimə zillənmişdilər.

- Hiss eləyirəm, nə isə olacaq, - Fərəc üzünü Qulama çevirmədən astaca dedi.

- Nə olacaq?..

- Bilmirəm. - Fərəc deyib elə bil təntidi, sonra üzünü Qulama çevirib bir-birinə yaxın oturan girdə gözləri qorxudan böyüyə-böyüyə: - Görmədin?.. O aksayır. - dedi.

- Nolsun ki?.. - Qulam Hüseynli ciyinlərini atıb özünü topdadı.

- Axı o aksamırdı?..

Bütün iclası Qulam Hüseynli qabaq cərgədə oturanların başları arasından, yalnız sol ciyininin bir hissəsi görünən Prezidenti müşahidə etməklə məşğul oldu.

Qəribəydi ki, bütün iclası Prezidentin ciyini bircə dəfə də olsun tərpənmədi. Elə bil Prezident pencəyini orda qoyub harasa getmişdi.

Prezidentin pencəyi yalnız iclasın axırına yaxın – Prezident aramla ayağa qalxıb yüngülçə axsaya-axsaya kürsüyə sarı yeriyəndə tərpəndi.

Prezident yeridikcə, ayaqlarındaki qara işıltılı çəkmələri təzəlikdən, ya nədənsə xəfif-xəfif cirıldadiqca, Qulam Hüseynli Prezidetni axsadanan bəlkə də həmin bu işim-işim işildayan qara və təzə çəkmələr olduğu barədə uzun-uzadı düşündü.

Prezident bir müddət kürsüdə dinməz-söyləməz dayana-dayana kədərli üzü ilə yarıqaranlıq zala göz gəzdirib elə bil kimisə axtardı, sonra Söz sənətinin qədimliyindən və qüdrətindən, milli ədəbiyyatın son illərdəki nailiyyətlərindən danışmağa başladı. Əsərlərini qanları və canları bahasına yaranan sənətçilərin incə, kövrək təbiətlərindən söz açdı. Sonra bir xeyli də bu məsum insanların dövlət qayğısına ehtiyacları olduğunu bildirdi və çıxışının sonunda, bütün qurultayqabağı görüşlərdə elədiyi kimi, sol əlini yuxarı qaldırıb qəribə bir hüznlə bugünkü gün Birliyi təşkil edən beş yüz əlli altı üzvünün hər birinə mənzil verilməsi barədə sərəncamı elə indicə, qurultaya gələrkən imzaladığını elan etdi.

Prezidentin bu qəfil bəyanatından sonra zala bir anlıq sükut çökdü...

Prezident kürsübən aralanıb ayağını sıxan təzə ayaqqabılarda yüngülçə axsaya-axsaya səhnədən endi, əllərini arxasında çarpezlayıb heç kimlə xudahafızlaşmədən, heç kimə əl eləmədən, üzündəki hüzən ifadəsi ilə salonun çəşqin sükütu altında zalı tərk etdi.

Prezidentin arxasında bağlanan ağır qapıların səsi heyrətdən nəfəsi itmiş salonu sanki yuxudan oyadı... İclas salonundan qopan gurultu divarları, tavanın ağır cilçirağını titrətdi.

Qulam Hüseynli həyəcandan ürəyinin harasa mədəsinin içində düşdüyünü, gözlərinə diyirlənən yaşın titrəyib yanağı boyu diyirləndiyini hiss etdi...

Fərəc əl çalmırkı, gözlərindəki qorxu böyüyə-böyüyə zalın ətürpədən çıçırtılar və alqışlar altında, az qala, uculacaq çatlaq tavanına baxırdı...

* * *

...Qurultayın səhəri günü Prezidentin yeni sərəncamı bütün dövlət qəzetlərində dərc olundu. Sərəncam yazıçıların XXXIX qurultayına töhfə olaraq, milli ədəbiyyatın inkişafındakı xidmətlərinə görə Birliyin bütün üzvlərinin mənzillə təmin edilməsi haqqında idi.

Günortaya yaxın Birlikdən alınan məlumatə görə, Birliyin üzvlərinə Prezidentin şəxsi göstərişi ilə şəhərin ən uca məhəllələrindən birində, yaşayış massivindən bir neçə kilometr aralıda, hündür hasarla əhatəyə alınmış kiçik qəsəbə tipli ərazidə iyirmi mərtəbəli, beş yüz əlli altı mənzilli böyük bina ayrılmışdı.

Prezidentin bu son sərəncamından sonra ədəbi mühitdə qəribə bir sükut yaranmışdı. Zəncirvari ardıcılıqla bir-birini əvəzləyən sırlı hadisələrdən əsəb sarsıntısı keçmiş Qulam Hüseynli hələ köçməyə imkan tapmadığı bu vahiməli binanı tez-tez yuxularında görməyə başlamışdı...

Dörd bir tərəfdən hündür, keçilməz hasarla dövrələnmiş bu beş yüz əlli altı mənzilli binanın sakinləri - kövrək, coşqun sənət əhli burda xüsusi geyimdə - yaşıł-sarı zolaqlı pijamalarda gəzişir, iki-bir, üç-bir həyətin kölgəli guşələrinə çəkilib orda, yazdıqları son şeir və hekayələrini bir-birlərinə oxuyur, həyətin daxilində fəaliyyət göstərən qəzet köşklərinin, dəlləkxana və ərzaq dükənlərinin əmək personalı xüsusi geyimlərdə - ağ xalatlarda xidmət göstərir, böyük söz dünyasının ümmanlarında pərvazlanan bu ədəbiyyat pərvanələrini xəyal dünyasından ayırmamaqdan ötrü bir-biri ilə işarələrlə danışır, həyət boyu barmaqlarının ucunda yeriyirdilər... Pijama çatmadığından Qulam Hüseynli mənzilindən çolə çıxa bilmir, hündür, ikilaylı pəncərədən həyətə boylanaraq, var gücü ilə aşağıda yekə ölçülü pijamasını əynində dərtişdirə-dərtişdirə avanqardçılarla ənzəli oynayan Fərəci çağırırdı...

1994

S.V.A.C.O.

Qulam Hüseynli muzeyin girəcəyinə toplaşan bir yiğin rusbabı tələbəni görəndə əvvəl çasdı, sonra gözətçidən şair Bitkinin yaradıcılıq gecəsinin burda keçirilib-keçirilməyəcəyini dəqiqləşdirdi və muzeyin ikinci mərtəbəsinə aparan mərmər pillələrlə yuxarı qalxmağa başladı.

Muzey Qulam Hüseynlinin uzun illər bundan əvvəl gördüyü həmin nimdaş vəziyyətindəydi. Nəhəng giriş qaplarının naxışlı şəbəkəsi də, yuxarı mərtəbələrə aparan mərmər pillələrin solğun, sumağlı xalçası da, girəcəyin sol cinahında qaralan qədim qarderob da uzun illər bundan əvvəlki vəziyyətlərində - həmin məhrəm köhnəliklərində qalmışdır. Qarderobda işləyən alçaqboy, yaşılı qadın da həmin illərin yadigarı idi, əsməri üzünü qırışları, çal birçəkləri Qulam Hüseynliyə hansısa qədim el havasını xatırlatdı.

Dörd bir yanını kommersiya dükanları, apteklər və rabitə şöbələri bürüyən qədim Milli Muzeyin bu yorucu hay-küyün içində zərrə qədər dəyişmədən, eynilə əlli il bundan əvvəlki qaydada olduğu kimi qalması Qulam Hüseynlini həm təəccübəldirdi, həm də bir qədər kövrəltdi.

Yaradıcılıq gecəsi muzeyin ikinci mərtəbəsində - geniş foyedən sonra gələn böyük salonda keçiriliirdi. Qulam Hüseynli foyeyə daxil olmayıyla, burda tanımadığı, nə zahiri, nə də davranışsı ilə yerli sakinlərə bənzəməyən qəribə insan dəstəsi ilə - dama-dama şalvarlı kişilərlə, qara eynəkli, kübar ədalı, əsəbi qarilarla, qalın, sarı hörükleri, az qala, topuqlarına dəyən yekəpər rus qızlarıyla, başı panamalı kürən qocalarla dolu idi.

Yaşadığı əlli altı illik ömrünün heç bir döngəsində, şəhərin heç bir guşəsində rast gəlmədiyi bu qəribə insan yiğnağına düşəndə, Qulam Hüseynli ilk əvvəl anlaşılmaz bir yönəmsizlik hiss eləyib aradan sıvışmək istədisə də, Bitkinin keçilməz narazılıqlar dolu lal baxışları gözlərinin qabağına gəldi. Bitkin dinib danışmadan, başını aşağı salıb ürəkgöynədici bir ah çəkdi... və Qulam Hüseynli addımlarının həmin bu dərin ahdan ləngidiyini hiss edib ayaq saxladı. Bir müddət yad məkana düşmüş əcnəbi turist çəşqinliyiylə foyenin girəcəyində vurnuxa-vurnuxa qaldısa da, mərtəbəni aşağı enməyə ürək eləmədi. Düşdüyü bu yönəmsizliyə tezliklə son qoymaq üçün girəcəkdə ləngimədən özünü salona saldı.

Salon adamla dolu idi. Adamların bir hissəsi divarlar boyu cərgələnən əntiq stillarda əyləşmişdilər, digər hissəsi Bitkinin yaradıcılığını sərgiləyən nəhəng foto-stendin qarşısına toplaşış öz aralarında danışa-danışa şəkilləri gözdən keçirməklə məşğul idilər.

Salon Qulam Hüseynlinin heç vaxt heç bir yerdə eşitmədiyi, bir neçə ədəvanın qarışığının qoxusunu andıran əcaib bir qoxu ilə dolmuşdu... Qulam Hüseynli bədəninin bu qəribə qoxudan, ya qoxunun yaratdığı anlaşılmaz həyəcan hissindən yiğildiğini hiss etdi də, özünü o yerə qoymadı, laqeyd baxışlarla ətrafa nəzər sala-sala, oturmaq üçün yer axtardı və tapdı. Bir neçə addıma özünü girəcəyin sağ cinahında düzülmüş yumşaq üzlü kresloların birinə salıb oturdu.

Qulam Hüseynli burda da ayaq üstə dolaşan və üzbəüz divarın dibi ilə cərgələnən stillarda oturub ahəstə səslerlə öz aralarında danışan adamların da heç birini tanımadı. Və nəinki tanımadı, geyimləri və üzləriylə, ədalari və qoxularıyla heç vaxt heç yerdə görmədiyi bu «yadellilərin» əhatəsində olmaq Qulam Hüseynli üçün bəlkə də o səbəbdən çətindən çətin idi ki, müstəqilliyə qədəm qoyandan bəri, ölkənin xaricində və daxilində gedən açıq-gizli proseslərdən, müxtəlif məramlı əcnəbi təşkilatların təhlükəli fəaliyyətlərindən o qədər eşidib oxumuşdu ki, indi milli mənsubiyyəti ilə məhrəm olmayan hər bir şey gözünə ilan-qurbağa qismində görünürdü. Odu ki, oturduğu kreslonun söykənəcəyinə dayaqlanıb dörd bir yanında ləng ilbiz hərəkətləriylə gəzişən adamların üzlərinə baxa-baxa, bir həftə bundan əvvəl hansı möcüzəyləsə iş stolunun üstündə peyda olan mavi dəvətnaməni, dəvətnamənin içindəki mətnin məzmununu yadına salmağa çalışdı və xatırladı...

Dəvətnamənin içindən çıxan ağ vərəqdə yağlı çap şriftləriylə səliqəyle yazılmışdı:
«Hörmətli Qulam Hüseynli!

Sizi görkəmli şair-publisist... (sonra saysız-hesabsız titullar, fəxri adlar, bir neçə ictimayı-təşkilatların adları və sair gəlirdi) Bitkinin yaradıcılıq gecəsinə dəvət edirik...»

Vərəqin axırında tədbirin vaxtı və ünvanı göstərilirdi.

...Qara eynəkli kişilərdən biri eynəyini çıxarıb elə bil ona salam verdi...

Qulam Hüseynli yerində qurcalanıb kişinin salamını ehtiramla aldısa da, sonradan qara eynəklinin onun krseslosundan arxada yeyin addımlarla kişiyə sarı yeriyen sumağın pencəkli, ariq qadınla salamlaşdığını anlayıb pərt oldu və bir həftə bundan əvvəl stolunun üstündə peyda olan dəvətnamənin ləp axırında yazılmış «S.V.A.C.O.» abreviaturasını xatırladı.

Nə demək idi bu «S.V.A.C.O.»?.. - Qulam Hüseynli yerində qurcalanıb ayağa qalxdı, bayaqdan bəri gizləməyə yer tapmadığı əllərini şalvarının ciblərinə basıb salonun sağ cinahında ucaldılmış hündür foto-stendə sarı addımladı.

Dünənki yağışın palçığı bozarmış əhəng kimi burunlarında quruyan ayaqqabılarnı döşəmənin təmiz, yaşımtıl mahudunun üstünə basdırıqca, bu səhər binanın işığı keçdiyindən onları təmizləməyi yaddan çıxardığını xatırladı və gözaltı ətrafında gəzişənlərin ayaqqabılarna nəzər saldı. Bütün ayaqqabılalar salonun möhtəşəm cilçırağı altında balaca, rəngbərəng maşınlar kimi bərq vururdular...

Stendin qarşısında həmin o ədəvasayağı qoxunun bütöv bir layı yaranmışdı. Stendə baxanların hər biri, görünür ki, öz qoxu payından burda xatirə qoyaraq kənara çəkilmişdi.

Qulam Hüseynli bir neçə addım da atıb özünü sərhədləri olan qapalı məkana daxil olan tək, qoxu layının içində saldı, fotoları nəzərdən keçirməyə başladısa da, sırlı qoxu qarışığından gözlərinin qaraldığını hiss etdi. Şəkillərin altında hər fotonun tarixini və məzmununu açıqlayan lövhəcikləri oxuduqca, bir heftə bundan əvvəl yazı masasının üstündə peydə olmuş sırlı dəvətnamənin aşağı hissəsinə vurulmuş «S.V.A.C.O.» abreviaturasının mənasını açıqlımağa çalışdı.

«Sülh -Vətən - Azərbaycan -Cəmiyyəti...»

«Sənət - Vicdan - Amal - Cəmiyyəti...» Bəs sonuncu «O» hərfi?..

Bu yerdə ağlına gələn növbəti fikrin təsirindən ürək döyüntülərinin ləngiyib zəiflədiyini, qəribə sərəxoş nizamsızlıqla axlığıni hiss edib duruxdu.

Bu bulqakovsayağı iblisanə məclisə qələm əhlindən ondan savayı bircə adamın belə dəvət olunmamasının sırlı mənası barədə düşünüb-daşındısa da, bu qəribəliyə konkret bir aydınlıq gətirə bilmədi, gözaltı stendin qarşısında dayana-dayana, öz aralarında hansısa əcnəbi dili andıran qəribə leksikonla asta-asta danışan adamlara baxdı.

Sol tərəfdə - kövrək ciyinləri bir-birinə pərçimlənmiş tək, dayanıb stendi sulu gözləriylə, titrək başlarıyla nəzərdən keçirən iki, çəlimsiz qarının bu şəkillərdən nə isə anladıği, yaxud, ümumiyyətlə, gördüyü şübhə doğururdu. Qarılın həyat əlaməti olmayan ağımtıl-sarı dərilərindən ətrafa soyuducu buzxanasından yayılan soyuğa bənzər əcaib bir soyuqluq yayılır, şirəsi quruyub bürüşmiş tut qurusunu andıran bu bəyaz vücuḍaların buralara – isti nəfəslərin kövən elədiyi bu gur işiqli salona hardansa, gün işığı dəyməyən soyuq, havasız bir yerdən - Yerin alt qatından çıxıb gəldiyinə işaret edirdi.

Qulam Hüseynli nəfəsini bir anlıq saxlayıb sağ tərefinində, öz aralarında nə barədəsə astadan danışan orta yaşılı, başı beretli kişi ilə dərisinin süni ağılıyla mum heykələ bənzəyən qadının söhbətinə diqqət kəsildi də, onların anlaşılmaz, qarışq nitqindən heç nə anlamadı. Qadın da, kişi də Qulam Hüseynliyə nə vaxtsa, uzaq uşaqlıq illərində tamaşa etdiyi hansıa operettanın baş qəhrəmanlarını xatırlatdırılar.

Danışan, əsasən, qadın idi. Başını qəribə, dairəvi hərəkətlərlə tərpədə-tərpədə, Qulam Hüseynlinin heç vaxt eşitmədiyi dildə, fişilti dolu sözləri gizli təlaşla doğrayıb tökə-tökə, deyəsən, kimdənsə gileyənirdi. Qadının bu fişiltili mətni Qulam Hüseynliyə adı danışq mətnindən çox, kilsələrdə şam işığında oxunan dua mətnlərini xatırlatdı... Bu fişiltidən oldu, ya nə isə baş verdi, Qulam Hüseynli qəfildən özünü pis hiss elədi, qulaqları təyyarə uçuşları zamanı olduğu kimi göynəyib uğuldadı, ağızında kimyəvi qarışığın dadını andıran qəribə bir tam əmələ gəldi... Bir qədərdən sonra o özünü toplayıb yan-yörəsində dayanan o biri adamların da danışığına diqqət kəsildi də, yenə bircə sözü belə tuta bilmədi. Əhvali isə stendin səthi üzrə qəribə anlaşılmaz simmetriya ilə yanbayan, alt-alta düzülən fotosəkillərə baxanda pozuldu...

Fotolardakı Bitkin Qulam Hüseynlinin otuz ildən bəri tanıdığı, vətənpərvər ruhlu şeirləri ilə böyük formalaşdığını zənn etdiyi, bir növ müəllimi, mənəvi atası sandığı həmin həlim təbiətli, xeyirxah adam deyildi... Stenddə cərgələnən, demək olar, bütün fotolarda

Bitkinin adı vaxtlarda insansevərlik və mərhəmet işaran gözlərinin dərinliyində səbəbi gizlin məkrin və qəzəbin sönük qığılçımları sezilməkdəydi...

Qulam Hüseynli eynəyini gözünə yaxınlaşdırıb şəkillərdən birinə daha diqqətlə baxdı və Bitkinin gözlərinin dərinliyində işaran yandırıcı qəzəbdən bədəninin vicələndiyini hiss etdi.

Qəribəydi ki, şəkillərin heç birində Bitkin öz sənətkar bioqrafiyasının atributuna çevrilmiş həmişəki qara eynəyində deyildi. Həyatının hansısa, Qulam Hüseynlilik məlum olmayan dövrlərini əks etdirən fotoların hər birinin altında Bitkinin ayrı-ayrı fikirləri yazılmışdı. Fikirlərdən biri belə idi:

«Dünyanın bir üzü işiq, o biri üzü qaranlıqdır. İşiqda azan qaranlığa çıxmaz.»

Fikirdən sonra Bitkinin yağlı boyası və firçayla çəkilmiş «botanika» sözünü andıran vermişelvari imzası gəlirdi. Qulam Hüseynli imzalara baxdıqca, Bitkini yere sərilmüş stendin üzərinə çıxıb alt dodağını çeynəyə-çeynəyə, şəkillərin böyük başını rəssam fırçasıyla işlədiyi yerdə təsəvvürünə gətirdi. Belə vəziyyətdə Bitkin şairdən çox, mühəndisə oxşayırdı...

Stendin mərkəzi hissəsindəki foto-şəkillərin biri Bitkini yol getdiyi yerdə kiminsə çağırışına geriye qanılan məqamda yaddaşda saxlamışdı. Burda – üzünün xof dolu ifadəsi ilə Bitkin, onu qarabaqara izləyən kiminsə əlindən qaçıb canını qurtaran casusa bənzəyirdi.

Qulam Hüseynli bu foto-şəkildən canına yeriməyə başlayan naməlum xofun tərini silməkdən ötrü cibindən burun yaylığını çıxarıb alnınını quruladı və eynəyini düzəldib o biri fotoların qarşısına keçdi.

Stendin aşağı hissəsinə cərgə ilə vurulmuş digər fotolarda Bitkin matros kostyumunda idi, bir əlində tutduğu dolçadan su tökə-tökə, Qulam Hüseynlinin heç vaxt görmədiyi qapqara saqqalını yuyurdu... Foto-stendin sol tərəfindəki nisbətən iri fotoda isə Bitkin kəfənəbənzər uzun, ağ libasda, qollarını sinəsində çarpezlamış vəziyyətdə dərin fikrə dalmışdı. Şəklin böyründə: «Hindistan səfəri» yazılmışdı.

Fotolara baxdıqca, Qulam Hüseynlinin fikirinə o da gəldi ki, dəvətnamədə yazılan sirli «S.V.A.C.O.» - nun açmasının, olsun ki, həmin bu Hindistanla, Bitkinin əynindəki bu uzunətekli, ağ libasla hansısa əlaqəsi olmamış deyil. Elə bu məqam qəfildən, arxadan kimsə xırıltılı səslə bərkdən-bərkdən güldü və Qulam Hüseynli niyəsə dayandığı yerdəcə pörtdü. Başını aşağı salmadan gözücü palçıqlı ayaqqabılarına baxdı, sonra əllərini cibindən çıxarıb foto-stenddən uzaqlaşa-uzaqlaşa, qonaqların çoxalıb sıxlığı cərgələrin arasıyla özünə yer axtara-axtara fikirləşdi ki, necə olub ki, uzun illərlə bir təşkilatda işlədiyi, dəfələrlə duz-çörək kəsib əsərlərini qəlbinə köçürüdü Bitkini bu vaxtacan bircə dəfə belə olsun, bu şəkillərdəki kimi eynəksiz görməyib?!

...Zal getdikcə adamla dolurdu... Bayaq muzeyin qarşısına yiğişan tələbələr də burda idi, əllərində gül-çiçək divar boyu cərgələnərək, qəribə hazırlıq vəziyyətində dayanmışdılar. Bitkinin özü isə hələ ki, gözə dəymirdi.

Olsun ki, hardasa gizlənmişdi, - Qulam Hüseynli, axır ki, özünə yer tapıb otura-otura fikirləşdi. – Həmişəki kimi hamını çasdırmaqdən ötrü, yaxud hər yerdə hamidan, hər şeydən seçilmək məqsədi ilə mərasim başlananda alovlu qutunun içindən sağ-salamat çıxan sirk qəhrəmanı kimi, qəfildən zalın ortasında peydə olmağa hazırlaşırdı...

Sonra Qulam Hüseynli bunu gözünün qabağına da gətirdi və bu təsəvvürdən niyəsə özünə və üzləri bir-bir gözünün qabağına gələn bir dəstə fağır qələm adımına yazığı gəldi.

Bitkinin hamını çasdırmaq, o birilərdən nə iləsə, necəsə seçilmək azarını Qulam Hüseynlilik bir ədəbiyyat sahəsində çalışan adamların çoxu bilirdi. Bunu Bitkinin şeirlərini sevənlər də, sevməyənlər də, bu salona toplaşanlar da bilirdi. Odu ki, gecənin başlanması bir xeyli ləngisə də, hamı səbrlə nəyinsə başlanması gözləyirdi.

Ədəvasayağı qoxu layı foto-stendin qarşısından Qulam Hüseynlilik ilə bir buralara da gəlib çıxmışdı, fişilti dolu sırlı piçiltilərə qarşı-qarışa, elə bil bir az da qatılışmaqdı...

İndi, bu dəqiqə, gecə başlanmadan qabaq aradan çıxməq qərarına gəlsəydi, bu qalın qoxu qatını yarib keçmək mümkün olmayacaqdı, - Qulam Hüseynli tavana baxa-baxa fikirləşdi. - Yeganə yol - çəpərdən atılan tək, qoxu layının üstündən atılıb qaçmaq, yaxud tikanlı məftillərin altından keçən tək, döşəmənin üstüylə sürünüb qoxunun altından çıxməq qalırdı. Sonra qəfildən nə oldusa, bayaqdan bəri böyür – başında yandırıcı fişiltilər şəklində dolaşan bu ədəvaqoxulu, sırkıtıların tilsimini özü-özünə qırıldı... kimsə Qulam Hüseynlinin qulağının dibində:

- Da vse mi tam... - dedi və Qulam Hüseynli bayaqdan bəri ardınca qara duman kimi sürünen bu anlaşılmaz «dualaların» uzaq tələbəlik illərində, şəhərə oxumağa gəldiyi gündən addımbaşı böyür-başından eşitdiyi, özünün də ara-sıra işlətdiyi rus dili olduğunu anladı...

Bu məqam hardasa, qonşu salonda qapı çırıldırı... və Qulam Hüseynli nəhəng salonu başına götürən rus sözlərinin hamısını necəsə, birdən eşitdi. Hamı birdən danışdı və Qulam Hüseynli Kürəyinin ortasıyla üzüyxarı sürünüb tədricən başına yiğilan qanının gicgahlarında lükküllədiyini hiss elədi.

Əsəbləri əməlli başlı korlanıb, - Qulam Hüseynli fikirləşdi və alnına yiğilan növbəti tərəmlərini pencəyinin sağ cibindən çıxardığı iri burun yaylığıyla quruladı və nə iləsə tələyə bənzəməyə başlayan bu əcaib məclisdən qurtulmağın yollarını düşünüb-daşınmaqdən ötrü başını yuxarı qaldırıb tavana zilləndi.

Tavan adamlı dolu idi... Başçırmalı, qayıqgöz adamlar balaca, gödək qıçlı atların yedəyindən, bardaş qurub oturduqları xalçalərin üstündən aşağı – ona baxırdılar. Uzun illər bundan əvvəlki yaşimtil-mavi naxışlarla işlənmiş bu qədim miniatürler muzeyin ümumi əhvalinə uyğun neçə illərin qalın toz örtüyü altında rahat-rahat bozarmağındaydı.

Qulam Hüseynli gözlərini qayıb tavanın künclərində və tən ortasında işlənən o biri miniatürlərə də baxdı, sonra eynəyini düzəldib, salonun divarlarına da nəzər yetirdi və həmin yaşimtil-mavi miniatürlerin burda da qalın toz rahatlığının altında uyumaqda olduğunu aşkar etdi. Divardakı miniatürlerin məzmunu fərqli idi. Tavandakı başçırmalı, qayıqgöz adamlar burda bellərini əyib bir-birinin ardınca düzülmüşdülər, görünməz kiməsə təzim edirdilər. Balaca, barmaqsız əllərini dilənən tək, kiməsə açıb, qayıq gözlərini, divarın bir qədər aşağı hissəsində - sinəsində ox, yerdə uzanmış yaralı ceyrana zilləmişdilər...

Bu nə demək idi?.. - Qulam Hüseynli yenə tərlədiyini hiss elədi və bu intensiv tərləmə prosesinə görə öz-özünə əsəbileşdi. - Bu qayıqgöz adamlar kim idi?.. Kimə təzim edirdilər? Əllərini kimə açmışdır, nə isteyirdilər?..

Salonun o biri divarlarındakı miniatürlərdə də həmin başçırmalı, qayıqgöz adamlar idi... müxtəlif vəziyyətlərdə sıraya düzülmüşdülər. Birində oturan yerdə, o birində atların belində. Hər birində də dilənən tək, əl açıb ona baxırdılar...

Alnının tərini quruladıqca Qulam Hüseynlinin yadına düşdü ki, həmin bu miniatürleri uzun illər bundan əvvəl, uzaq tələbəlik illərində, bu muzeydən savayı, hardasa ayrı bir yerdə də görmüşdü. Amma harda?.. O vaxt dəqiq yadına gəlir, həmin bu miniatürleri balaca heykəlciklər şəklində görmüşdü. Hətta orası da yadına düşdü ki, hansı birinsə başına dolanıb bu qayıqgöz, tamahkar adamlara müxtəlif nöqtələrdən də baxmışdı... Və bir də dəqiq yadında qalan o idi ki, o vaxt həmin bu qayıqgöz adamların əllərində ox var idi...

Salon adamlı dolduqca, içərinin temperaturu yüksəlirdi. Yoxsa təzyiqi qalxırdı?.. - Qulam Hüseynli ürəyi sıxıla-sıxıla fikirləşdi.

Dama-dama pencəkli, əliəsali kişilər uzun-uzun qəlyanlarını tüstüledə-tüstüledə salonun mərkəzi hissəsi ilə gəzişir, qadınlar xırda-xırda əsdirdikləri alabəzək yelpiklərinin arxasından piçıldılarından.

Qəribə olan bir də bu idi ki, - Qulam Hüseynli qalstukunun düyünü boşaldıb yerində qurcalana-qurcalana fikirləşdi, - burda hamı bir-birini tanıyordu. Salona yenice daxıl olanların gecənin məclis əhli ilə, uzun illərdən bəri itirdikləri əzziz adamlarıyla görüşən tək,

gizli həyecanla görüşməkləri, qəhərlərini öz mədəniyyətləri hesabına cilovladıqları göz qabağındaydı. Salonun yuxarı başında - Bitkinin oturacağı uzunsov rəyasət stolunun arxa hissəsində əlleri bellərində, dabanlarını altdan-altdan mərmər döşəməyə vura-vura dayanan kürən rus qızları qollarını yana açıb salon boyu rəqs eləməkdən özlərini zorla saxlayırdılar...

Burda - saniyəbəsaniyə nəyəsə hazırlaşan bu əcaib salonda nə isə baş verməliydi, - Qulam Hüseynli ürək döyüntüləri zəifləyə-zəifləyə fikirləşdi. Bütün bu əcayıb qəribəliklərin, əslində, hansısa gözlənilməz, lakin həyat əhəmiyyətli nəyəsə hazırlıq olması, qonaqların hər birinin üzündə, salonun hər küncündə duyulmağa başlamışdı.

Niyə bunu bayaqdan bəri başa düşməmişdi?.. - Qulam Hüseynli əlini pencəyinin cibinə salıb orda ovcuna doldurduğu xırda pulları qarışdırı-qarışdırı fikirləşdi, - başa düşməmişdi ki, bu qədim milli muzeyi özlərinə yiğincaq yeri seçmiş bu rusbabı əhali əslində yaradıcılıq gecəsinə yiğismamışdı. Yaradıcılıq gecəsi məsələsi, burda bəhanədən savayı ayrı bir şey deyildi və olsun ki, bunun Bitkinə də bir elə dəxliyyatı yox idi.

Bu yerə gəlib çatanda, Qulam Hüseynli burda - bu salonda nələr baş verə biləcəyi barədə fikirləşdi və ağlına gələn bu fikirlərdən ayağa sıçrayıb gözləri qarala-qarala yan-yörəsinə baxdı...

Ona məhəl qoyan yox idi.

Cərgələrin arasından sıvişib girişə sarı yönəlməyə hazırlaşındı ki, salonun, az qala, tavana dirənən qədim şəbəkəli giriş qapıları taybatay açıldı və qapının qabağında, gül dəstələrinin arasından sınavıcı nəzərlərlə ona baxan Bitkinin ağarmış bənizi göründü...

Bitkinin qapıda görünməyi ilə salondan qopan alqış sədalarının şahə qalxmağı bir oldu. Bitkin içəri daxil olub qucağındakı gül dəstələrini qarşısına çıxan qadınlara paylaya-paylaya, arxasınca gələn bir dəstə adamlı yuxarı başa yeridi.

Bitkin Qulam Hüseynlinin beşcə dəqiqə bundan əvvəl foto-stendin şəkilləri arasında gördüyü həmin qara eynəyindəydi, salonun yuxarı başına keçib orda rəyasət stolunun böyründə onun üçün ayrılmış hündür söykənəcəkli, sumağlı kresloya əyləşdi, ayağını həmişə elədiyi kimi o biri ayağına aşırıb tünd şüşələrin arxasından görünməyən xırda bəbəklərini ona zillədi. Yoxsa bu, Qulam Hüseynliyə elə gəldi?..

Oturanların üzündən, uzun müddətdən bəri içəridə sıxlıb saxlanan qara kədərin, nisgilin çölə buraxılmağının, boğazlara dirənən acı qəhərin göz yaşlarında əridilə-əridilə ağlamağın məqamı çatdığı bilinirdi. O məqam hardasa lap yaxındaydı... Qulam Hüseynli bunu, salonun aşağı başında divar boyu cərgələnən tələbələr, kiminsə işarəsiylə yüksək tonda hansısa rus romansını oxumağa başlayanda anladı. Tələbələr əllerindəki gül dəstələrini bir kənara qoyub, üzlərini salonun yuxarı başında oturan Bitkinə tutaraq cingiltili səslərlə oxuyurdular. Tələbələr oxuduqca, Qulam Hüseynli böyük-başındakıların göz yaşlarını gizlicə sildiyini, bəzilərinin, başlarını aşağı salıb qəm dəryasına qərq olduğunu müşahidə etdikcə özünü düşdüyü bu cəmiyyətin yekdilliyyində bir daha qərib hiss elədi.

Romans bitdikdən sonra tələbələr gül dəstələrini havaya atıb salon boyu səpdilər. Güllərdən biri havada süzə-süzə Qulam Hüseynlinin ayağının lap yaxınlığında yerə düşdü.

Bu, Qulam Hüseynlinin heç vaxt - nə uşaqlıq illərində kənddə, nə sonralar şəhərin heç bir gül dükanında görmədiyi xırda sarı ləçəkləri ilə inci topasını andıran qəribə çöl çıçəyi idi... Çičəyə baxdıqca, Qulam Hüseynlinin təsəvvüründə bu çıçəyin özü kimi xırda, zərif çıçəklərlə dolu ucsuz-bucaqsız, yad bir çəmənlik canlandısa da, bu çəmənlikdən də niyəsə ürəyi pis-pis bulandı.

Salona sakitlik çökdü, Bitkinlə yanaşı əyləşmiş ortaboylu, dolu bədənli, çatmaqaş adam ayağa qalxaraq mikrofona yaxınlaşdı, mikrafonu tarazlayıb Bitkinin yaradıcılığı barədə – onun özünəməxsus poetik təxəyyülünün mədəniyyətlərarası əlaqələrin yaradılmasına xüsusi və əvəzedilməz rolü barədə qısaca danışb mərasimi açıq elan elədi.

Çatmaqaş adamın üzü Qulam Hüseynliyə altmışinci illerin al boyalarla işlənmiş rəsm tablolarında təsvir olunan qəhrəman neftçilərin üzlərini xatırlatdı. Natiqin mikrofonun arxasından çəkilməyi ilə kürsünün arxasındaki divarda yağlı boyalarla işlənmiş orta əsr şairlərinin portretlərinin görünməyi bir oldu. Şairlərin üzləri qəribəydi ki, bir-birinə oxşayırıdı...

Mikrofona sarı hörüklü qadınlardan biri yaxınlaşdı, sinəsinə düşmüş qol yoğunluğunda sarı hörüyünü kürəyinə atıb nəhəng bədəni həyəcandan titrəyə-titrəyə, rus dilində Bitkinə həsr etdiyi şeirini oxumağa başladı.

Qulam Hüseynlı qadının söylədiyi şeirdən Bitkinin ağardığını, qəribə çəşqin hərəkətlərlə ciblərində eşələməyini, ordan tapıb çıxardığı qəlyanla alışqanı titrək əllərinin arasında zorla saxlaya-saxlaya işə salmağını müşahidə etdikcə, oturduğu yerdə donub qaldı...

Bu qadın kim idi?.. Bütün bunlar nə demək idi?.. Bitkinlə – ömrünü və yaradıcılığını millət və vətən uğrunda qanlı-qadalı mücadilələrdə keçirmiş bu el şairiylə, ucqar rus kəndinin sağıcısını andıran bu yekəpər rus qadınını bir-birinə doğmalaşdırın nə ola bilərdi?.. - Qulam Hüseynlı hövsələsi darala-darala fikirləşdi.

Qadın çıxışını bitirdikdən sonra məhəbbət və nisgil dolu gözləri ilə Bitkinə baxdı, sonra salondan qopan gur alqış sədalarının altında yerinə qayıtdı, həyəcandan pörtüb qızarmış üzünü gizləmək üçün başını aşağı saldı.

Allah bilir, bəlkə də ağlayır... - Qulam Hüseynlı ürəyi həyəcanla döyüñə-döyüñə fikirləşdi. - Amma niyə?.. Nə baş verir axı?..

Bitkin də kövrəlmüşdi, başını aşağı dikib qəlyanından bir-birinin ardınca dərin qullablar ala-alə özünü tüstü dumanında gizləməyə çalışırdı.

Salonun alqışları avazımaq üzrə idi ki, söz şəhərin məşhur psixiatoruna verildi. Yəhudi psixiator mikrofonun arxasına keçib orda «r» hərfini yeyə-yeyə, son illər cəmiyyətdə yaranan təbəqələşmədən, əsrin xəstəliyi sayılan insan yadlaşmasından, milli dözümsüzlükdən, müxtəlif dünyagörüşlü adamların bir dönyanın qanunları çərçivəsində yaşamaq məcburiyyətində qalması faciəsindən danışdı və axırdı nədənsə, onun da gözləri doldu və səsi titrədi.

Qulam Hüseynlı gərginlikdən quruyan dilini ağızının içində zorla hərlədə-hərlədə fikirləşdi ki, bəlkə bütün bu əcaib gecə, bu səbəbi naməlum ağlaşma - vətənini tərk etməyə, ömürlük hansısa uzaq ölkəyə köçməyə hazırlaşan Bitkinin son gedisinə həsr olunmuş vida mərasimidi?.. Elə bu məqam, Qulam Hüseynlinin beynindən ötenləri sanki havadaca tutan Bitkin tünd şüşəli eynəyini çıxarıb burun yaylığıyla silə-silə, xırda gözlərini uzaqdan-azağa düz Qulam Hüseynlinin gözlərinin içini zillədi və Qulam Hüseynlı ömründə birinci dəfə Bitkinin daim müxtəlif eynəklərin arxasında gizlədiyi gözlərini axır ki, gördü... və bundan ürəyi qırıldı.

Bitkinin adam üzü ölçülərindən xeyli iri, cansız üzündən, qəlyanın saraldıb seyrək qarğıdalı dənələrinə oxşadan dişlərinə, soyuq səlis nitqinə qətiyyən uyuşmayan, xırda quş gözünə bənzər qəmli gözlər baxırdı... Qulam Hüseynlı belə qəmli gözləri yalnız mehriban delfinlərdə, o da fransız səyyahlarının delfinlərin sualtı həyatından çəkdiyi sənədlə filmlərdə görmüşdü.

Bitkin bir müddət delfin gözləriylə Qulam Hüseynliyə baxıb eynəyini, yorğanı başına çəkən tək gözünə keçirdi və üzü yenə hansıa qaranlıq dərinliklərə qərq oldu...

Psixiatordan sonra mikrafonun arxasına güləşçiye bənzər alçaqboylu bir adam çıxdı və bas opera səsiylə Bitkinin sözlərinə bəstələnmiş kədərli bir romans oxumağa başladı.

Romans rus dilində idi.

...Qulam Hüseynlı küçəyə çıxanda hava dəyişmişdi... Göyün üzü qaramtlı dumanla örtülmüş, ha tərəfdənse baş alıb gələn güclü külək bir neçə saat bundan əvvəl muzeyin ətrafında gülərüz çöhrələrlə qaynaşan şəhər əhlini qovub harasa uzaqlara aparmışdı.

Havanın bu qəfil tutqunluğundan Qulam Hüseynlı bədəninə dolan qızdırmaqabağı xəstə üşütmə ilə titrətdi, paltosunun boyunluğunu qaldırıb milli muzeyin binasından tezcə uzaqlaşmaq məqsədiyle tələsik addımlarla yolun o biri üzünə adladı, küçənin aşağı başındaki marşrut taksiləri dayanacağına tərəf addımladıqca ədəvasayağı qoxusu hələ də canından çıxmayan bayaqqı mərasim barədə, hansı məzhəbə qulluq etdiklərini hələ də anlaya bilmədiyi bu yad insan yiğnağını bir araya gətirən sirlə təşkilat, yaxud cəmiyyət ola biləcək məxfi qurumun adı barədə bir də uzun-uzadı fikirləşdi.

«S.V.A.C.O.» abreviaturasındaki «C.» hərfinə görə, olsun ki, bu fəaliyyət yönümü ölkənin hansı sahəsiyləsə əlaqəsi olan «cəmiyyət» sözünün baş hərfi idi. Amma digər «S», yaxud «V», ən əsası da sondakı «O» hansı sözün baş hərfi id?.. - Qulam Hüseynlı hardasa ləp yaxınlığında, bayaqdan bəri onunla yanaşı addımlayan cavan adamı şübhəli nəzərlərə gözdən keçirə-keçirə fikirləşdi. Sonra yenə ürəyində, bu sirlə abreviaturanın mənasını açıqlamağa çalışdısa da, bir şey alınmadı. Bütün hallarda sondakı «O» hərfi havada qalırdı...

Bitkinin bir-birindən əcaib fotoları, salon boyu aramlı dəyişən ədavasayağı qorxu layı, döyüşə hazırlaşan tək, dabanlarını yerə vura-vura nə isə eləməyə köklənmiş yekəpər rus qadınları Qulam Hüseynlinin anadan olandan bəri yaşadığı hər küçəsinə, az qala, hər tininə bələd olduğu bu şəhərdə nə vaxtdan bərisə hansısa məxfi, məxfi olduğu qədər də təhlükəli olan nəyinsə, hansısa gizli prosesin işə düşdüyündən xəbər verirdi... Bu, nə ola bilərdi?.. Qulam Hüseynlinin, ağır iş gününün gerginliyindən onsuz da yorğun beyni bunu anlamağa qadir deyildi.

Dayanacağa çathaçatda nə oldusa, ya Qulam Hüseynliyə elə gəldi, elə bil arxadan kimsə çağırdı onu... Ayaq saxlayıb geriyə çöndü və artıq uzaqlarda qalan Milli Muzeyə, muzeyin qalın pərdələrlə bağlı pəncərələrinə baxanda ürəyi düşdü...

Pəncərələrin o üzündə elə bil nə isə yanıb sönürdü... Ya Qulam Hüseynliyə elə gəlirdi?!.. Muzeyin uzun illərin yağışından qaralıb paslanmış damından aram-aram göye qalxan tüstü də, bu dəfə Qulam Hüseynliyə adı soba tüstüsü gəlmədi, bunun içəridə baş verməkdə olan edamabənzər müdhiş bir aktin əlaməti olduğu barədə ağlına gələn axmaq fikirləri başından qovmaq üçün dayanacağa yenicə yan alan marşrut taksiyə əl elədi və mindi.

...Evə çatanda hava tamam qaralmışdı. Televizorda bir qrup əcnəbi skripkaçı matəm marşını andıran qəribə hüznlü musiqi ifa edirdi. Qulam Hüseynlı özünə çay dəmləyib, daimi yerinə - televizorla üzbəüz divanın oturulmaqdən yastılanıb çökmiş sağ cinahına yayılıb ekrana zilləndi və çaydan qurtum ala-alə kədərli musiqinin altında niyəsə yenə Bitkini, onun böyük, rəngsiz üzünə uyuşmayan xırda delfin gözlərini xatırladı... Bu məqam musiqi kəsildi və ekranda diktörün gizli həyəcandan kölgələnmiş üzü göründü. Diktör saat yarımdan əvvəl şəhər yaxınlığındakı dustaqxanalardan birində baş vermiş qanlı qiyam barədə rəsmi informasiyanı oxudu.

Qiyam Rusiyada hərbi təhsil almış bir qrup rusdilli Azərbaycan zabiti tərəfindən törədilmişdi. Zabitlər dustaqxana işçilərinin geyimlərində hərbi avtobusla darvazadan çıxarkən yaxalanmış və yerlərindəcə güllələnmişdilər. Diktörün bu bəyanatından sonra ekranda Ölən qiyamçıların şəkilləri göstərilir, yatdıqları kameradan birbaşa reportaj verilirdi.

- Divarlarda gördüğünüz bu işaretlərin neçə vaxtdan bəri hazırlanan qiyamlı əlaqəli olması versiyası da var... - jurnalist məhbəsin yarıqaranlıq darisqallığından xoflu üzü ilə divarlardan, sanki canlı olan kimdənsə hürkə-hürkə danişirdi. O danişdiqca, kamera aramla dustaqların yatdığı dəmir çarpayıların, çörək yedikləri qaramtıl masanın, divarlar boyu cızdıqları yazı və işaretlərin üzəriylə gəzirdi.

- Nə qədər qəribə də olsa, bu yazıların müəllifləri, bizim həmvətənlər, bu torpaqda böyük azərbaycanlılardır... - jurnalistin səsi kadr arxasından eşidildi və kamera divarlardan birinin üstüne yerdi.

...Yazıların çoxu rus sözləri idi... Bəziləri qara kömürlə yazılmışdı, çoxu mixla, ya hansısa ucuti alətlə çizilmişdi. Bəziləri aydınca oxunurdu da.

Qulam Hüseynli eynəyini gözünə yaxınlaşdırıb ekrana sarı əyildi və sözlərdən bir neçəsini hecalaya-hecalaya oxudu. Bu, iri hərflərlə yazılmış «svoboda», «slovo» sözləri idi. Yazıların arasında ani bir kadrda gözünə dəyən, ya bəlkə görünən tanış beş hərfdən isə Qulam Hüseynlinin az qaldı oturduğu yerdə ürəyi dayana...

«S.V.A.C.O.» burda da həmin çap şriftləriylə, lakin iti, dəmir alətlə çizilmişdi... Kameranın rəngi tökülmüş, hisli divarında müxtəlif sözlərin və işaretlərin arasında qorxunc damğa kimi qaralırdı...

2000

PREZİDENT

- ...ümidlə gözləyəcəyik... ümidişim gözləməkdi... ümidsizlik gözləməməkdi... gözləmək - ümidli olmaq deməkdi... - deyə-deyə geriyə çekilib qapını astaca bağladı... bir müddət əli qapının qılınc dəstəyinə oxşar gümüşü qulpunda, ürəyi döyünə-döyünə dayanıb gözlədi.

Prezident qapının o biri üzündəki nəhəng stolun arxasında oturmuşdu, əsəbilikdən, ya yorğunluqdan ağarmış bəniziylə onun son sözlərini dinləyirdi...

Prezidentin daha nə isə deyəcəyini gözlədi...

Qapının o üzünə sakitlik çökdü.

Qulağını qapiya dirəyib o üzə diqqət kəsildi və az qaldı vahimədən bağıri yarila...

O üzdən bülbül səsi gəlirdi...

Dizləri titrəyə-titrəyə əyilib açar dəliyindən içəri baxdı.

Prezident bayaqqı vəziyyətində - əsəbilikdən, ya da ola bilər, adı yorğunluqdan ağarmış bəniziylə nəhəng stolunun arxasında oturmuşdu, gözlərini pəncərəyə zilləyib, dodaqlarını quş dimdiyi kimi irəli uzadıb bülbülsayağı fit çalırdı...

...Bir istədi əlini qapının qulpundan çəkə, əli qulpdan qopmadı... əli qapının qulpuna yapışmışdı... indi onu ancaq qulpla birlikdə, xəncəri qınından sıvırən kimi qapının taxtasından çəkib çıxarmalıydı... çıxaran kimi də elə ordaca, xəncər əvəzinə qarnına soxmalıydı... Çünkü qulpdan sora prezidentin qapısında qulpun özü boyda iri bir dəlik əmələ gələcəkdi ki, o dəlikdən qapının o üzü bu üzünə, bu üzü o üzünə görünəcəkdi... Belə isə olmazdı...

Hiss elədi ki, vahimədən bədəni uçundu... dizləri boşalıb ayaqlarını elə bil havadan asdı... sonra elə bil bütün bədəniylə qapının qulpundan harasa aşağı sallandı... və gözləri qarala-qarala fikirləşdi ki, hamısı qorxudandı... hə, qorxudandı, yüz faiz qorxudandı... min faiz, milyon faiz qorxudandı... Qapının qulpunu xəncər əvəzinə qarnına soxmaq istəməyi də, gözlərinin bu cür qaralmağı da... Kimdən yoluxmuşdu bu biabırçı qorxunu, hardan mənimmişəmişdi, yadına gəlmirdi... Bir müddət beləcə qorxu içində qapıdan asılı-asılı çabaladıqdan sonra gözlərinin qabağı aydınlaşdı və nəfəsi yerinə qayida-qayida anladı ki, sən demə, bayaqdan heç hardan asılıb eləməyib, həmişəki güllü yorğan-döşəyinin içindədi, hərgünkü kimi yuxudan ayılır...

...Televizorda verilişlər çoxdan bitmişdi. Ekran saysız-hesabsız əsəbi, ağ-qara nöqtələrlə qaynaşırdı...

Bu çevik nöqtələrdən niyəsə həmişə Qasım kisinin eti çırmışındı. Sonra da canına ölüm qorxusu yeriyirdi. Ekranın bu vəziyyətini görəndə Qasım kisinin gözünün qabağına, əsasən, uşaqlıq çağları kənddə-kəsəkdə, gözdən qıraq yerlərdə gəbərib şişən it cəsədlərinin qarın nahiyələrində süd rəngli zərif dərilərin o biri üzündə eynilə bu cür əsəbi sıçrayışlarla narahat-narahat qaynaşan həşərat yiğnağı gəlirdi...

Ölümən sonra olsun ki, hər kəsin canında təxminən belə bir məsələ baş verir, - Qasım kişi bir əli başının altında, böyrü üstə yarılıklu uzanıb ekrana baxa-baxa fikirləşirdi. Bu həşərat nöqtələr də ola bilsin ki, televizorun ölüm küçüləri idi. Verilişlərin bitdiyini, proqramların başa çatdığını bildirirdi. Belə fikirləşdikcə, Qasım kisinin ürək döyüntüləri ləngiməyə başladı, sonra elə bil tamam dayandı. Bütün axşamı uzanmaqdan ağırlaşan bədənini bir təhər hərəkətə gətirib, çondərib o biri böyrü üstə saldı, ayaqlarını yorğanın altına yiğib şüxtü.

Döşək niyəsə elə soyuq idi, elə bil bütün gecəni üstündə yatan olmamışdı. Qanı hərəkət eləmirdi nədi?.. Yoxsa bu soyuqluğu yatağına televizorun bu cansız-imansız nöqtə yiğnağı ötürürdü?.. Hə, olsun ki, onlar ötürürdü. Çünkü vaxtin tamamında verilişlər növbəyə düzülüb öz axarına düşəndə döşəyi də, yorğanı da, elə bütün gecəni buzlayan ayaqları da isinirdi... elə bil otağın da istiliyi artırdı...

Fikirləşdi ki, bu əsəbi nöqtələrdən nə qədər vahimələnib qorxa da, televizoru söndürməyəcək. Çünkü televizorun sönməyi, elə həyatın sönməyi kimi bir şeydi.

Televizor sönəndə Qasım kisinin qaranlıq otağı elə bil böyüyürdü, otağın nə vaxtsa, ləp çoxdannan olmuş cansız divarlarının səsi eşidilməyə başlayırdı. Divarlar ağır-ağır, sopsoyuq nəfəs alırdılar... nəfəs alıqca içləri vərəmli xəstənin ciyərləri kimi xış-xış xışıldayırdı, xırda-xırda ovulub öz içlərinə səpilirdi...

...Başını qaldırıb pəncərədən bir hissəsi görünən göyə baxdı...

Göyün üzü açılmamışdisa da, rənginin avazlığından bilmək olurdu ki, səhərə az qalır... Səhərlər sübhün bu çağında bu mənzərədən Qasım kisinin içində, hardasa göbək nahiyəsində xırdaca tumurcuğabənzər nə isə çırtlayırdı elə bil. Bu, üzünə açılmaqdə olan bütöv bir günün sevinci idi. Bunu Qasım kişi yaxşı bilirdi.

Bir azdan ekranda televiziyanın rəngli cədvəli görünəcəkdi və o cədvəl bu ölüm qoxulu ağ-qara nöqtələrin vahiməsini bircə anın içində yoxa çıxaracaqdı, - Qasım kişi fikirləşib rahat-rahat əsnədi. O cədvəlin irili-xırdalı simmetrik xətlərini, rəqəmlərini, müxtəlif növ əcəaiib işarələr dolu rəngli lövhələrini daim görməkdən ötrü Qasım kişi bütün dünyani verərdi.

...Divar saatının uzun əqrəbi yerini bircə addım da dəyişdi və... ekranda Qasım kisinin bayaqdan bəri gözlədiyi rəngli cədvəl peyda oldu. Həmişəki kimi saatın uzun əqrəbinin son addımıyla ekranın hansı nöqtəsindənse pırtlayıb paraşüt kimi açıldı...

Cədvəlin görünməyi ilə Qasım kisinin sinəsindən üzüyuxarı soyuq havayabənzər nəyinsə burula-burula qalxmağa başladığı bir oldu.

Bir neçə dəqiqəyə ekranda saat görünəcəkdi... - Qasım kişi içi rahatlana-rahatlana fikirləşdi. - ...və uzun illərdən bəri gündə-gündə çalınmasına baxmayaraq, yenə hər dəfə Qasım kişini qəhərləndirən himn çalınacaqdı... Televizorun səsi aşağı olsa da, astadan çalına-çalına yarıqaranlıq otağın ölmüş divarlarını titrədəcəkdi, şəhərin ən uca zirvəsində ucalan nəhəng milli bayrağı möhtəşəm - möhtəşəm dalğalandıracaqdı...

Otağın divarları bir də ekranda Prezidentin özü görünəndə beləcə riqqətə gəlirdi... Əzəmətli qaməti ilə televizorun balaca, dördkünc ekranına zorla sıçısan Prezidenti görəndə Qasım kişi ürəyinin necəsə, qəribə bir titrəyişlə titrədib işə düşdüyüni, yumurtadan çıxmış istəyən heysiz quş balası tək zəif-zəif çırpındığını hiss eləyir və bundan hər dəfə də ağlamağı gəlirdi... Hər dəfə də aramlı dalğalanan milli bayrağın önündə nizamlı əsgər duruşu ilə - qolları yanlarında, şiv qaməti ilə dayanan Prezident qonur gözlərini ona elə zilləyirdi, elə bil bu dəqiqə həmin o təntənənin arasından, ona çoxdannan bəri demək istədiyi, lakin heç vaxt imkan tapıb deyə bilmədiyi ürək sözlərini deməyə hazırlaşırdı...

Prezidentin bu səmimiyyətindən Qasım kişinin balaca bədəninə, mənasını özü də dərk edə bilmədiyi qəribə, xoş bir istilik yayılırdı da, elə həmin dəqiqə ekranda, himnin aramlı əsdirməyə başladığı milli bayraq peyda olur, daha sonra şəhərin ən gözəl küçələri və xiyabanları bir-birini əvəzləməyə başlayırdı...

Çox vaxt yuxuya getməzdən əvvəl televizorun səsini tamam aldıından, Qasım kişi himnin çalınmasını, saatdan sonra ekranda görünən milli bayrağın aramlı dalğalanmasından biliirdi.

...Özünü bir qədər dikəldib balışa söykəndi.

Kürəyinin ortası gicisirdi. Əlini kürəyinə aparıb gicisən yeri bərk-bərk qaşışda da, heç nə hiss eləmədi. Kürəyinin dərisi odun qabığı kimi quru və hissiyyatsız idi...

İnsan qocaldıqca, olsun ki, toxumaları da tədricən qocalır, - Qasım kişi fikirləşdi və yadına bir həftə bundan əvvəl göbəyinin üstündə bitən irinli çibani iti skalpellə, keyidicisiz-filansız kəsib-doğrayan həkimin təəccüb dolu baxışları düşdü...

Cavan, özünə bədgüman həkim onun ağlaşımaz ağrısızlığından sarsılsa da, özünü o yerə qoymur, skalpelin gümüşü tiyəsini işıldada-işıldada qarnının dərisini soyuq tərəvəzi doğrayan tək doğrayırdı...

Yerinin içində oturub ayaqlarını döşəməyə salladı.

Çoxdannan bəriydi ayaqlarına baxmağa ürək eləmirdi. Özünə söz vermişdi ki, onları mümkün qədər az yada salsın. Çünkü ayaqları son zamanlar hansıa ölkənin bayrağında, yaxud nə vaxtsa, hardasa, hansıa kitabda, ya rəsm əsərində gördüyü ölüm rəmzinə andıran əcaib emblemi xatırlatmağa başlamışdı... Bu emblemi həqiqətdə, yoxsa yuxuda gördüyüni, ya bəlkə necəsə, öz fəhmiylə hiss etdiyini də bəzən Qasım kişi qarışdırır, ayırd etməkdə çətinlik çəkirdi...

...Cədvəl itdi və əvəzində ekranda peyda olan üçrəngli bayraq hərgünkü qaydasıyla aramlı dalğalanmağa başladı...

İndi himn oxunur, - Qasım kişi fikirləşdi və elə həmin dəqiqə də bu gecəki yuxusunu xatırladı.

Qasım kişinin bu gecəki yuxusu başdan-ayağa himnlə müşayiət olunmuşdu... Bu bayraq da həmin o yuxudadı... daim ha tərəfindəsə səssiz-səssiz dalğalanmağındaydı...

Qasım kişi onu da xatırladı ki, bu gecəki həmin o yuxuda o, vahimədən gözləri qarala-qarala hardansa, nəyinsə qurtaracağından aşağı - dibi, sonu görünməyən uçuruma açılınca da, həmin bu himn hardasa, ləp yaxınında çalınırdı...

...Diktör yuxudan şişmiş üzünə saxta təbəssüm verib səssiz-səssiz nə isə danışındı. Olsun ki, hərgünkü kimi, bu günə nəzərdə tutulan verilişlərin siyahısını açıqlayırdı.

Qasım kişi diktora baxa-baxa üzünü qasıdı və fikirləşdi ki, qəribədi, üzünün tükləri qocalmır. Qırxdıqca bitir, uzanırdı. Ləp on yeddi yaşlarındakı kimi... Sonra çönüb, dünəndən

bəri yatağının böyründəki dolabın üstündə durula-durula onu gözləyən, gecənin soyuğundan, Allah bilir, buzlayan qaynadılmış suya baxdı və fikirləşdi ki, indi bu suyu əlinə alıb içməyi ilə qarnının istisinə sığınmış yuxulu bağırsaqlarının diksinib işə düşəcəyi, onu ayağa qaldırıb tualetə qaçırdacağı bir olacaq...

...Diktörün mətni, deyəsən, sona yetmək üzrəydi. Çünkü qızın üzündəki təbəssüm bitmək üzrəydi.

Sonra nə oldusa, elə oturduğu yerdə elə bil başı boşaldı... və gözlərinin qabağını yenə həmin o zəhrimər tor bürüdü... Nəbzinin sürətləndiyini hiss eləyib əlini kor adamlar kimi çarpayının böyründəki dolabın üstü ilə gəzdirə-gəzdirə, beyin damarlarının sklerozuna qarşı qəbul elədiyi çəhrayı həblərini axtardı... Bu məqam qəfildən tor öz-özünə seyrəldi və Qasım kişinin gözləri yenə ekran boyu dalğalanan üçrəngli milli bayraqı seçdi.

Milli bayraq dalğalandıqca rəngləri daha aydın seçilirdi...

Çox keçmədi ki, ekranda Prezidentin geniş iclas otağı göründü...

Otaq əvvəl bomboş idi. Bir qədərdən sonra otağın yuxarı başında Prezidentin əzəmətli görkəmi göründü... O tələsmədən iri, ağır addımlarla otaq boyu yeriyib dəyirmi müşavirə masasının başındaki hündür söykənəcəkli kreslosunun qarşısına keçdi. Bir müddət qolları fəxri qarovulda dayanan əsgər şivliyi ilə yanlarında dayanıb durdu və kamera, masanın ətrafında əllərində qələm, qarşılarda aq vərəq hürkmüş sifətlərlə oturub ona zillənən məmur yiğnağının üzəriylə gəzişdi.

Prezident müşavirə iştirakçılara nə isə deyib yerinə əyləşdi və ekran onun iri planda görünən üzü ilə doldu.

Prezidentin üzü hər dəfə ekranı beləcə, bütün ölçüləriylə tutanda, Qasım kişinin rahatlıqldan, ya nədənsə, yuxusu gəlirdi... Belə vaxtlar Qasım kişi Prezidentin onun bu yarıqaranlıq, soyuq otağına açılan bu balaca, elektron pəncərədən baxan üzünün təmizliyindən, ecazkarodekolon qoxusundan qəribə bir məstlik duyur, yaddaşı bir-birindən nisgilli, əziz xatirələrlə dolub boşalmağa başlayırdı...

Prezidentin yenice qırxılmış üzündən saçanodekolon qoxusu Qasım kişiyə, bir vaxtlar - uzaq uşaqlıq illəri çöldə, çay qirağında atılıb düşə-düşə soyub yediyi baldırğanın iyini xatırladırdı... Qasım kişi Prezidentin uşaqlıq illəri, gənclik dövrləri haqqında oxuduğu xatirələrdən, onun da həyatının, əsasən, belə yerlərdə qanqalın, baldırğanın bol-bol bitdiyi çəmənlklərdə, çay kənarlarında və dağlarda keçdiyini yaxşı bilirdi.

...Çox keçmədi ki, Prezident boz gözlərini ekran boyu hərlədib elə bil Qasım kişinin otağını gözdən keçirdi və ağızını, demək olar ki, tərpətmədən nə barədəsə danışmağa başladı.

- Sabahın xeyir, - Qasım kişi deyib əlini dolabın üstündəki suya atdı, bir neçə iri qurtumla suyun axırına çıxıb ayağa qalxdı.

..Dizləri əsmirdi. Gecənin soyuğundan içi nəmlənən köhnə başmaqlarını geyinib ayaqlarını sürüyə-sürüyə televizora yaxınlaşdı, çöməlib Prezidentin üzünə lap yaxından baxdı.

...Prezidentin üzü dünənkinə nisbətən xeyli gümrah görünürdü. Dərisi tarıma çəkilmişdi, yanaqları çəhrayılaşmışdı.

Ürəyində özünə təskinlik verə-verə fikirləşdi ki, o daha heç vaxt pis olmayıacaq, bir neçə gün bundan əvvəlki o dəhşətli hali bir daha ona qayıtmayacaq...

Bir neçə gün bundan əvvəl isə Prezident həmin bu iclas salonunun yuxarı başındaki kreslosunda sarımtıl üzü ilə oturub içi sulu, şişkin gözlərini, sərxoş, yorğun baxışlarını Qasım kişinin düz gözlərinin içində zilləmişdi... Ona elə baxmışdı, elə bil baxışlarıyla onunla vidalaşmışdı... Həmin gün Prezidentin elə bil danışmağa heyi də çatmirdı, tez-tez sözünə ara verib ağır-ağır nəfəs dərirdi.

Prezidentin ogunkü vəziyyətindən Qasım kişinin də halı pisləşmişdi, uzandığı yerdə birdən-birə nəfəsi təngimmiş, ürək döyüntüləri ləngiməyə, nizamını itirməyə başlamışdı... Həmən günün gecəsi isə Qasım kişi yuxuda Ölümənə gizlənpaç oynamışdı...

Ölüm də təxminən Prezidentə oxşayırıd... O da o cür əzəmetli və qamətli idi. Nizamlı əsgər duruşu, şiv qaməti ilə yataq otağının aşağı başında dayanıb qorxunc, iti baxışlarıyla Qasım kişinin hərəkətlərini izləyirdi... Bütün yuxunu Qasım Kişi gah yorğanın altında, gah yerə düşüb dolabının arxasında gizlənir, bədəni elektrik cərəyanına bənzər əcaib şüalar buraxa-buraxa, pərdələrin arxasıyla sürünür, şkaflara, kitab rəflərinə soxulur, səbri tükənəndə isə Ölümün ayaqları altına sərilib son nəfəsiylə zariya-zariya özünü ona təslim edirdi...

...Televizorun düyməsini burub səsini artırdı.

-...İkiqat pisdi, - Prezident sözünü tamamlayıb udqundu. - Dünən də, ondan əvvəller də, bu gün də.

Düyməni tələsik burub televizorun səsini aldı və həmin dəqiqliq də sahə həkiminin bayquş üzünü andıran sıvri sıfəti gözünün qabağına gəldi.

Həkim girdə gözlərini ona bərəldib buxağını əsdirə-əsdirə:

- Birinci düşməniniz səsdir, səs, - dedi.

İkinci düşməni nə idi, bayquş-həkim bunu heç vaxt demirdi. - Qasım Kişi fikirləşdi. - Olsun ki, ikinci düşmənin nə olduğunu o özü də dəqiqliq bilmirdi, odu ki, demirdi.

Ayağa qalxıb ayaqlarını arxasında sürüyə-sürüyə tualetə getdi.

Otağına qayıdanda Prezident susmuşdu, başını aşağı salıb stolunun üstündə nəyəse baxırdı, ya oxuyurdu, anlamaq olmurdu.

Keçib çarpayısının kənarına əyləşdi. Yadına Prezidentin dörd il bundan əvvəlki üzünü salıb, bugünkü ilə müqayisə elədi və bu qənaətə gəldi ki, kişi bu dörd məşəqqətli ilin ərzində qocalıb-eləməyib, əksinə, elə bil bir qədər cavanlaşış da, hətta gözəlləşib. Saçları da, elə bil çoxalıb. Ən əsası isə zəhmini itirməyib. Onun zəhmi həyatın özüdü, - Qasım Kişi oturduğu yerdə kövrələ-kövrələ fikirləşdi, sonra yenə, bir neçə ay bundan əvvəl gördüyü dəhşətli yuxusunu xatırladı...

Əslinə qalanda, Qasım kişinin zəifləyib yüz ilin xəstəsi halsızlığı ilə yorğan-döşəyə düşməyi də, həmin o, yaxşı bişməyən hansısa xörəyi andıran yuxusundan sonra baş vermişdi. Axır aylar gözünün qabağından qaramtil, tül pərdə kimi asılıb ətrafi olduğu rəngdə görməyə imkan verməyən, çəkilmək bilməyən tor da, həmin o yuxudan sonra yaranmışdı. Məhz həmin o yuxudan sonra Qasım Kişi bayquş üzlü sahə həkimini evə çağırtdırmalı olmuşdu. Həkim də onun nəbzini yoxlayıb, dilinə baxıb buppbuldaya-buppbuldaya:

- Stresin əlamətləridi, - demişdi.

Həmin o «stress-yuxuda» isə Qasım Kişi görmüşdü ki, Prezident zəhmini itirib... Əynində uzunətəkli özbək geyiminə oxşar zolaqlı libas, boynunu özbəkvari titrətmələrlə əsdirə-əsdirə, çırtma vura-vura mahni oxuyur...

Yuxu Qasım Kişiye o qədər təsir eləmişdi ki, Prezidentin yuxuda oxuduğu mahnının sözləri də necəsə, yadında qalmışdı...

- El bilir ki, siz mənimsiz siz mənim!..

Canım, gözüm, bəbəyimsiz, bəbəyim!..

Qasım Kişi yuxunu xatırladıqca yenə ürəyinin zəiflədiyini, nəbzinin ritmini itirib başlıksıq toyuq kimi çabalaya-çabalya axdığını hiss eləyib özünü ələ aldı, balışının altında gizlədiyi həblərdən birini dilinin altına qoydu və özünü ehtiyatla balışın üstünə salıb bir müddət həbin mədəsində əriyərək, ordan qanına keçməyini, damarlarına yayılma-yayılma sinəsinə dolub ürəyinin gərginliyini yumşaltmasını, ürək döyüntülərinin tədricən nizama düşməsinə diqqət kəsildi. Sonra bir gözü Prezidentin iclas salonunda fikirləşdi ki, bu ölkənin nəyi varsa, hamısı bu kişinin zəhmiylə qurulub. O zəhmi Qasım Kişi bütün taleyi

boyu - tələbəlik illərində də, sonralar müharibədə də hiss eləmişdi. Əsasən də böyük Stalin illərində, bir də bu kişinin şahlıq dövrlərində. Son bir neçə ili isə, kişinin ölkədə olmaması böyük zəhm fasılısı yaratmışdı və bütün ölkə bu fasılının içində, az qala, boğulub olmuşdu, - Qasım kişi yanağını qaşıya-qaşıya fikirləşdi, sonra başını qaldırıb divardan asılan kiçik ölçülü şəklə - Stalinin balaca portretinə baxdı.

Stalin öz boz şinelində idi...

Nə qədər söysələr də, min bir hədyanlar uydurub qara yaxsalar da, Stalinə pərəstişi insanlığın yaddaşından silə bilməyəcəklər, - Qasım kişi bir gözü portretdə, bir gözü iclasda fikirləşdi. O dövrün nikbinliyi, o xoşbəxtlik, o hüdudsuz enerji fəvvərəsi, hər şey - hər şey xalq kütlələrinin idarəsi üçün vacib və əvəzedilməz olan həmin o zəhm deyilən həyat nemətinin bəhəresi idi... Sonra Qasım kişi həmin o illəri - insanların həmin o zəhmin köməyi ilə işıqlı genişlik, qələbə və səadət dolu yaşadıqları günləri xatırladı... Həmin o zəhmin köməyi ilə sevib-sevilməklərini, evlənib, ocaq qurub oğul-uşaq sahibi olmaqlarını, şən rəqs meydançalarında, gur alqışlardan lərzəyə gələn konsert və və teatr salonunda keçirdikləri unudulmaz məqamları xatırladı...

Bu yerə çatanda Qasım kişinin ürəyi qəfildən dayandı... döyüntüləri zəifləyib elə bil itdi...

Ekran ümumi planda iclasda oturanları göstərirdi. Sonra iri planda yenə Prezidentin üzü göründü. Prezident harasa, yana baxırdı. Sonra birdən nə oldusa, Prezident başını çöndərib boz gözlərini Qasım kişinin üzünə zillədi və elə bil narazı-narazı başını da yellədi... Yoxsa bu ona elə gəldi?..

Prezidentin bu qəfil baxışından Qasım kişinin vücudu qısa cərəyan buraxılmış təcrübə qurbağasının bədəni kimi diksini titrətdi.

Prezidentin zəhmli səsi balaca otağı lərzəyə gətirdi:

- Yoldaş Mamedov, sizinləyəm, ayağa qalxın!.. Eşitmirsiz, nədi?!..

Zəif, taqətsiz bədəniylə ayağa sıçrayıb qollarını əsgərlikdəki kimi bədəninə pərcimlədi:

- Bəli, yoldaş Prezident... - deməkdən özünü zorla saxladı... sonra gicgahından aramla üzüaşığı sözünlən soyuq tər dammasını əliyle silib sinəsinin hansı tərəfindəsə gizlənən nəfəsini buraxdı.

Prezident hələ də ona baxırdı... elə bil dodaqları da tərpənirdi...

Nəfəsini saxlayıb sakitliyə diqqət kəsildi, gözünü qiyib eynəyini düzəltdi və diqqətlə Prezidentin güclə seziklək hərəkətlərə tərpənən dodaqlarına baxdı.

Prezident nə isə ona aid sözlər deyirdi... Daha doğrusu, demək istəyirdi də, yan-yörəsindəkilər mane olurdular... Mane olanlardan biri də - o biri otaqda, ya da olsun ki, mətbəxdə ara vermədən deyinən Yasəmən qarı idi... Qarının sözlərini dəqiq eşitməsə də, deyintisinin ahəngindən Qasım kişi anladı ki, yenə hardasa nəyisə dağıdıb.

...Prezident susub başını aşağı saldı. Deyəsən, axır ki, onu rahat buraxdı.

Yerindən qalxıb dizləri bayaqkı vahimədən hələ də əsə-əsə televizora sarı yeridi, çöməlib Prezidentin üzünə yaxından baxdı, əlini ekranə uzadıb barmaqlarını üzündə, qara kostyumunun yaxalığında gəzdirdi.

Prezident başını qaldırıb sakit gözləriylə Qasım kişiyə baxdı... elə bil azca gülümsədi də...

Qasım kişi televizorun böyründəki kətilə oturub ürəyini tutdu, eynəyini düzəldib ekranə lap yaxından baxdı... və vahimədən az qaldı bağrı yarıla...

Prezidentin bəbəklərinin içi, hər gecə verilişlər bitəndən sonra televizorun ekranında qaynaşan həmin ağı-qara nöqtələrlə dolu idi... Sonra Qasım kişi elə oturduğu yerdə Prezidentin bəbəklərində qaynaşan əsəbi nöqtələrin elə bil səsini də eşitdi... Nöqtələr

narahat-narahat qaynaşib bir-birinə dəydikcə, elə bil çizildiyirdilər... Yoxsa bu, ona elə gəlirdi?!

Bu əcaib görüntündən, ya nədənsə, Qasım kişi oturduğu yerdə səndələyib az qaldı kətildən yixila, özünü zorla saxladı. Xəstəliyin, aramsız ürək çatışmazlığının zəiflətdiyi bədəni yenə titrədi, həli yenə pisləşdi və Qasım kişi özünü kətildən ayırb birtəhər çarpayısına çatdırı bildi və orda üstünü örtmədən, üzüqoyulu uzanıb qaldı.

Bir neçə dəqiqə keçdi, ya saat ötdü, Qasım kişi bilə bilmədi, bircə onu hiss elədi ki, Yasəmən qarı böyründə oturub asta-asta nəfəs dərir.

- Axır bu, evini yixacaq sənin - qarı onun tərpəndiyini görüb danışmağa başladı.

Qasım kişi yarıyüxulu, yarıölü qollarını bir təhər hərəkətə gətrdi, bədənini aramla sağa-sola çevirə-çevirə, bir istədi soruşa ki: «Axı kim - bu?...», qarı imkan vermədi, sözü-sözə calaya-calaya doğrayıb tökdü:

- Axı dedilər sənə ki, televizora baxmaq olmaz. O gün bazarda camaat da danışındı. Deyirlər, neçə adam bu andıra baxdığı yerdə ölüb. Elə bax beləcə, oturduğu, uzandığı yerdəcə... - qarı danışa-danışa ayağa qalxdı, xırda addımlarla yeriyb, deyəsən, televizoru söndürmək istədi.

- Dayan!.. - Qasım kişi qəfildən dedi və özü öz səsini tanımadı. Səsi iyirmi-iyirmi beş il bundan əvvəlki Qasımın - rayon partiya komitəsinin katibi, çevik yerişli, iti baxışlı, qılıqlı Qasımın səsi idi...

Bu səsdən Yasəmən qarının da rəngi qaçıdı. Qarı bir müddət donuxub yerində qaldı, sonra ağızının içində deyinə-deyinə o biri otağa keçdi və bir müddət səsi o biri otaqlardan gəldi.

- Vallah, yazıqsan, billah yazıqsan... - qarı deyirdi, - ...öldürəcək o televizor səni! Axırına çıxacaq!.. Nolsun ki, səsini alırsan, bəs şüa?.. Ondansa, çıxıb havada hərlənəydin...

...Həyət bom-boş idi. Külək həyətin xəzəlini burulğan kimi burub göye sovurur, arada bir Qasım kişinin başına dolandırıb elə bil onu da xəzələ qatmaq, yüngül bədənini həyətin kağız-kuğuzuyla bir havaya sovurub harasa, uzaqlara aparmaq istəyirdi.

Həyətdən çıxıb küləyin istiqamətiylə üzüshağı – səkinin o biri üzündə yerləşən xiyabana sarı addımladı... Külək burnuna dolub nəfəsini saxladı... yoxsa çoxdannan bəri küçəyə çıxmadiğindən, yadırğadığı təmiz hava ciyərlərini sıxdı?.. Axırı nə oldusa, Qasım kişinin getdiyi yerdə gözləri qaraldı... dizləri taqətdən düşdü... Əlini yaxındakı binanın divarına söykəyib dayandı, aramla nəfəs dərə-dərə divar boyu bir-birinin böyrünə vurulan şəkillərə baxdı.

Şəkillərin hamısında prezident qara, uzunboğaz jaketdə idi, qolunu qəribə bir çevikliklə dizinin üstünə qoyub geniş təbəssümlə gülümsəyə-gülümsəyə ona baxırdı.

Qasım kişi Prezidenti bu qara, uzunboğaz jaketində birinci dəfə görürdü deyə, eynəyini gözünə yaxınlaşdırıb şəklə bir az da yaxından baxmaq istədisə də, külək imkan vermədi, qəfil hücumla Qasım kişinin üstünə cumub onu şəkillərdən ayırdı, gözəgörünməz uçan xalça kimi ayaqlarının altına döşənib gözlərini sulandırı-sulandırı, heysiz bədənini, az qala, yerdən ayıra-ayıra xiyabana sarı sürüklədi...

Prezidentin şəkilləri vurulan divarın sonu-qurtaracağı yox idi. Şəkillər getdikcə çoxalır, qara, uzunboğaz jaketli prezidentlərin sayı artırdı... Şəkillərin bəzilərinin böyür-başı cirilmişdi. Birində Prezidentin üzünün yarısı, o birisində bütün bədəni cirilmişdi.

Qasım kişi küləyin müqaviməti altında səndələyib divarın qurtaracağındakı işiq dirəyindən yapışdı, özünü dirəyə qısılıb, külək nəfəs yoluna dola-dola, gözlərini yaşarda-yaşarda bir xeyli beləcə dayanıb qaldı. Divarın qurtaracağındakı şəkildən ona baxan qara jaketli Prezident elə bil bayaq televizor ekranında gördüyü Prezident deyildi. Nə geyimi, nə duruşu, nə baxışı, nə də təbəssümü. Yan-yörəsində də milli bayraq yoxdu.

Evə qayıdanda hava qaralmışdı. Televizor yanmırıldı.

Qasım kişi dəhlizdən birbaşa otağa adlayıb paltosunu soyunmadan, özünü yorğanın altına saldı, çənəsi titrəyə-titrəyə:

- Deyəsən, soyuqlamışam, - deyib zarıdı.

Yasəmən qarı o biri otaqdan qalın yorğan gətirib gəldi, Qasım kişini soyundurub üstünü, böyük-başını yorğanın altında basdırırsa da, Qasım kişisinin bədəni isinmədi.

Bayaqkı küləyin soyuqluğu indi elə bil Qasım kişisinin içində burulur, qulaqlarında viyıldayırıdı.

Burnunu yorğanın altından çıxarıb Yasəmən qariya baxdı, gözüyle televizora işarə eləyib mümkün qədər nəzakətlə:

- Yandırsana onu, - dedi.

Axşam verilişləri başlamışdı. Diktorun üzünün səhərki şisi çekilmişdi.

Qasım kişi hiss elədi ki, ayaq barmaqlarının ucundan bilinər-bilinməz, aramlı üzüyuxarı yeriyən buz kimi soyuq sürüşkənlik tədricən bədəninə yayılır... onu da necəsə, hiss elədi ki, istiyə, rahatlığa alışmış xəstə bədəni bu soyuqluğa, bu sayaq vahiməli sürüşkənliyə tab gətirə bilməyəcək.

Belə məqamlar, bu sayaq çıxılmaz çarəsizliklə üzbəüz qalan anlarda Qasım kişini niyəsə həmişə ağlamaq tuturdu. Nə vaxtsa, uzaq keçmişlərdə ölüb dünyasını dəyişmiş yaxın adamlarının - ata-anasının, xalaqızlarının, əminəvələrinin müdhiş canvermə səhnələri gözünün qabağına gəlirdi... ağrıdan, ya qorxudan bərələn gözlər, saralıb quş dimdiyi kimi nazılən burunlar, balış üzlərini xincimlayıb kağız kimi ovuclarında sıxan sümüklü əllər bir-birinə qarışıb bayquş buppultularıyla müşayiət olunan müdhiş bir mənzərə yaradırdı. Uzun müddət canını tapşırı bilmədiyindən, bir neçə gecə quzğun səsinə oxşar vahiməli səslərlə qıyya çəkən anasının, son nəfəsində ənciri ovcunda qıymətli tutiya kimi ehtiyatla saxlaya-saxlaya qəribə iştahla iyələyen xalasının, kimlərəsə əl eləyə-eləyə, gülümsəyə-gülümsəyə uzandığı yerdə elə bil harasa uça-uça canını tapşıran əmisinin ölüm səhnələri gözünün qabağında canlanırdı...

Gözü qarala-qarala dikəlib yerinin içində oturdu, dərindən nəfəs aldı.

Yox, ürəyi, Allaha min şükür, döyüñürdü... balaca uşaq addımlarının səsi ilə asta-asta çırpinırdı... Bu fikirdən Qasım kişisinin gözünün qabağı birdən-birə aydınlaşdı və ekranda kimlərinə əhatəsində oturub danışan Prezidenti gördü...

Prezident Qasım kişisinin bir neçə ay bundan əvvəl gördüyü həmin o «stress-yuxu»sundakı zolaqlı özbək paltarındaydı... başında ipək parçadan hündür çalma, xalılar döşənmiş təmtəraqlı otağın ortasında oturub naxışlı piyalədən çay içə-içə, bir neçə özbəklə söhbət edirdi.

Qasım kişi əvvəl gözlərinə inanmadı, sonra var gücünü toplayıb bir təhər ayağa qalxdı, özünü televizorun qabağına sürdü... zəiflikdən əsən dizlərini qatlayıb kətilə çökdü, üzünü ekrana yaxınlaşdırıb orda baş verənlərə yaxından baxdı...

...Prezident piyalədəki mayedən qurtum-qurtum içə-içə, aradabir elə bil Qasım kişinin yuxusundakı kimi çirtma çalırkı, hərdən bir də elə bil altdan-altdan ciyinlərini əsdirirdi. Ya bu, Qasım kişinin gözünə görünürdü?!..

Qasım kişi bir istədi özünü dikəldib Yasəmən qarını səsləsin, amma hiss elədi ki, dikəlməyə bədənində hey qalmayıb... həm də boğazı quruyub, dilini ağızında hərləyə bilməyəcək. Sonra nə oldusa, qəfildən Qasım kişinin gözləri doldu, qəhər boğazını tuta-tuta ekrandakı Prezidentə:

- Siz... Axı siz niyə belə eləyirsiniz?.. - dedi və hiss elədi ki, ürəyi dayandı. Ağzını yarımaçıb bir udum hava almaq istədisə də, ciyərləri açılmadı. Bir neçə dəqiqə gözü televizorun ekranında, yarımaçıq ağızla oturub qaldı... Sonra havasızlıqdan, ya nədənsə, gözlərinin qabağına qaranlıq çökdü... Yoxsa, evin işi azaldı?.. Evin içində ha tərəfdənse dolan küləyəbənzər hava axıntısı əsib Qasım kişini kətildən yerə saldı.

Qasım kişi yerə böyrü üstə düşdü, başı iti olan nəyinsə tininə dəyib gizildədi. Bir qədər sonra qulağından yanağı boyu axan isti mayenin tədricən gözlərinə dolduğundan hər tərəfi qıpqrırmızı gördü. Bir müddət bu qırmızılığın içində, daşlaşmış ciyərləri ilə qırıq-qırıq hava yiğə-yığa uzanıb qaldı. Sonra otağa sakitlik və tam qaranlıq çökdü.

Yasəmən qarı otağa daxil olanda televizorda Prezidentin hansısa əcnəbi ölkənin başçısı ilə növbəti görüşü yayımlanırdı.

Hər ikisi qara frakdaydı.

1995

AYSUN

Yeni bağ qonşumuz - kənd təsərrüfatı nazirliyində aqrar sənaye ilə bağlı hansısa böyük bir idarənin rəisi işləyən Mehman Qulamdarovun bizi təkidlə evinə qonaq dəvət elədiyini eşidəndə əhvalım pozuldu. Tanımadığım insanların əhatəsində olmağın, üstəlik, protokol xatirinə deyilən ənənəvi sağlıqlar və süni ünsiyyət naminə quraşdırılan mənasız səhbətlər yiğnağının içində düşməyin mənim üçün nə qədər əzablı olduğunu bilən ərim:

- Getməsək, deyəcəklər "saymadılar." Qonşuluqda yaxşı deyil. – deyib günahkar halda üzümə zilləndi və mən məxsusi olaraq mənimlə - "yazıcı-qonşuya" yaxından tanış olmaq yanğısında olan ev yiylərinin bu təklifindən yayınmağın mümkün olmayacağını anlayıb susdum.

Yaşı altmışı haqlasa da, seyrək, çal saçları, iri gözlüklü eynəyinin arxasında daldalanın qoca gözləriylə daha ahil görünən Mehman Qulamdarov bir vaxtlar hansısa uzaq dağ kəndində şəfqət bacısı işləmiş, ərə gedib dünyaya bir oğlan uşağı gətirəndən, əri dövlət qulluğuna keçəndən sonra hərəkətsiz həyatdan və yağılı yeməklərdən kökləib, ağırlaşıb, tez-tez qan təzyiqi qalxan arvadı Zərifə xanımla bir bizim bağdan bir neçə həyət aralıda, təmiri yenicə bitib başa çatmış, zoğalı rəngli kirəmitli damı gün şüalarının altında narıncı bərqlər vuran üçmərtəbəli evdə yaşayırırdı. Burda həmçinin, Zərifə xanımın, həmin uzaq dağ kəndindən özüylə gətirib gəldiyi bir neçə qohumu – dəriləri günün altında işləməkdən kösöv olmuş orta yaşılı ər-arvad və balaca oğlan uşağından ibarət kiçik bir ailə də yaşayırırdı. İlin əksər fəsilləri evin arxa tərəfindəki quş damından bir qədər böyük komada yaşayan bu dinməz, zəhmətsevər insanlar havalar soyuyanda və ev sahibləri şəhər evinə

köçəndə də burda qalır, səhər-axşam həyətdə, ya binanın mərtəbələri arasında təsərrüfat və ev işləri ilə məşğul olurdular.

Yaxınlaşmaqda olan qonaqlığın təşəbbüskarının yay ayları nəzakət xatirinə, uzaqdan-azağa salamlaşdığını, bəzi ötəri təsadüflərle çıxılıkdə, ya bağ yolunda rastlaşarkən həyəcandan pörtüşmüş üzüyle yolumu kəsib xumar, ala gözlərini süzdürə-süzdürə məni lezzətli şərbəti sümürən tək "qurtum-qurtum içən" - üzümü, dərimin az qala bütün məsamələrini ən yaxın məsaflərdən gözdən keçirə-keçirə guya hal-əhval tutan Zərifə xanım olduğunu həmin dəqiqə anladım və bundan əhvalim lap pozuldu.

Qonaqlığa çəpər qonşumuz Salman müəllimin də həyat yoldaşı Züleyxa xanımla dəvət olunduğunu biləndə, halim lap xarablaşdı. Darixdıcı ev həyatından büzüşüb hansısa çöl quhua bənzəyən, il uzunu bağ evində yaşadığından, maraqsız, məzmunsuz günlərini tanış-bilişin "həyat və yaradıcılığı" barədə əldə etdiyi təfərruatlı məlumatlarla ötüşdürünen, düşdüyü məclislərdə son təəssüratlarını zahirinə uyuşmayan kubarsayağı opera səsi ilə bölməkdən məxsusi bir həzz alan Züleyxa xanımın mənə olan öldürücü marağından xilas olmağın yolları barədə düşündükə, dilinə içki dəyəndən sonra aramsız sağlıqlar deyib lətifə danışan, sözü qurtaranda sazı sinəsinə basıb qədim elə havaları oxumaqdan yorulmayan Salman müəllimi xatırlayıb bir qədər toxadı.

Biz Mehman Qulamdarovgilin damlarının rənginə uyğun əzəmətli bir zoğalılıqla rənglənmiş darvaza qapılarına yaxınlaşanda həyətdə heç kim gözə dəymirdi. Hardansa, evin arxa tərəfindən havaya aramlı dağılan tüstünün ətrindən, orda kimlərinsə dinib-danişmadan, ehtiyatlı hərkətlərlə kabab bişirdiyi bilinirdi.

Ayağımızı həyətə qoymaqla, evin yuxarı mərtəbələrinin hansıdansa Salman müəllimin həyat sevgisi ilə dolu, yağılı səsi eşidildi:

- Ay xoş gəlib səfa gətiribsiz! Bə hardasız bayaqdannan?.. Zərifə bajı da burda ürəyinin içini yeyib qurtardı. Dedik, bəs Sevda xanımın (yəni mənim) olsun ki, yenə bir işi çıxdı.

Salman müəllim sözünü bitirməyə macal tapmamış, Mehman Qulamdarovla Zərifə xanım, yerin içindən bitən tək, qarşımızda peyda oldular. Mehman Qulamdarov bizimlə, kənd və torpaqla bağlı kobud peşəsinə uyuşmayan incə bir nəzakətlə - ötəri, utancaq təbəssümlə salamlaşış kənara çəkildi. Zərifə xanım, gün şüalarının altında bərq vuran daşqaşlı paltarının uzun ətəklərini yellədə-yellədə irəli çıxbı:

- A-ay xoş gəlib!.. Nə gözəl adamlar gəlib?!.. - deyərək, məni bağırna basdı, sonra gözləri kamına yetmiş xoşbəxt aşiq şoləsi ilə yana-yana, utancaq tələbə yerişi ilə qabağa düşib bizi evə sarı uzanan ensiz ciğırla içəri apardı.

- Səhərdənən görümüz yolda qalıb. Dedik, yəni yenə gəlməyəcəklər?..

Qapısı binanın ikinci mərtəbəsinin artırmasına açılan otağın girəcəyi Salman müəllimin şışman bədəni ilə dolmuşdu.

- Ay xoş gəlib, səfa gətiribsiz! - Salman müəllim dedi, yoldaşımıla öpüşüb-görüşüb, bize süfrənin yuxarı başında yer göstərdi.

Otağın tən ortasında açılmış üstü müxtəlif qəlyanaltılar, mer-meyvə və içkilərlə dolu təntənəli süfrənin arxasında Salman müəllimin arvadı Züleyxa xanımdan savayı, iki yaşlı ər-arvad və həmin yaşda, bir-birinə bənzər üç gombul qadın, bir də dolu bədənli, balaca bir qız uşağı əyləşmişdi. Bizi görüb ayağa qalxdılar və biz onlarla da bir-bir görüşüb tanış olmalı olduq.

- Bu, mənim rəfiqəmdi, - hardansa arxamdan, nəfəsini içinə qısa-qısa danışan Zərifə xanım yaxınımızda dayanan cütlüklərdən birini göstərib dedi. - Bu isə onun yoldaşdı. Bu, Mehman müəllimin iş yoldaşdı və onun xanımıdı. Bu isə mənim bacımdı, - Zərifə xanım gombul qadınlardan birini mənə təqdim elədi və o, gözlənilməz bir çevikliklə məni basmarlayıb, üz-gözümüz sulu öpüşlərə qərq etdi. - Bu isə onun qızlarıdı, - bacısının bu "yersiz" hərəkətindən pərtləşib pörtən Zərifə xanım o biri gombullara deyəsən göz ağartdı, sonra balaca qızı sarı çöndü: - Bu da mənim nəvəmdi. Gələcəkdə sizin kimi yazıçı olmaq istəyir.

Zərifə xanımın bu sözündən ürəyim düşdüsə də, özümü o yerə qoymadım, bir təhər gülümşünüb:

- Aferin, - dedim.

Süfrənin ən mötəbər hissəsində bizim üçün ayrılmış yerləri tutduqdan sonra ortaya çəşqinqılıq dolu, pərt bir sükut çökdü. Sonra kimsə ev sahibini - süfrənin aşağı başında oturub fikrə dalmış Mehman Qulamdarovu dümsüklədi və o, ayağa qalxıb rəngi ağara-ağara, sözlərin axırını yeyə-yeyə tələsik bir "xoşgəldin" dedikdən sonra araq dolu qədəhi heç kimlə toqquşdurmadan, birnəfəsə başına çəkib yerinə oturdu. Ondan sonra, sövdələşmiş kimi, dərhal Salman müəllim ayağa qalxdı, geniş, rahat qarnını qabağa verib, qayışını, qundağından qılınc sıvırıçek tək, sahmanlayıb, özünü məclisin tamadası elan elədi və xırıltılı səsiyle bir xeyli Mehman Qulamdarovdan - onun hədsiz kövrək və incə qəlbindən, qayğıkeş ailə başçılığından, əvəzsiz yol yoldaşlığından, nazirlikdə qazandığı hörmət-izzətdən, kənd təsərrüfatı sahəsində gördüyü misilsiz işlərindən danışdı.

O danışdıqca, Zərifə xanım məmənun təbəssümlə qonaqların nimçələrini qəlyanaltılarla doldurdu, sonra həyəcan və çəşqinqılıq dolu ala gözləriylə süfrəyə işaret edərək, növrəstə qız səsiyle:

- Hamısı fransız reseptləriylə hazırlanıb, - dedi. - Bilirəm, Avropada tez-tez olursunuz, belə yeməklərə üstünlük verirsiniz. Məxsusi sizin üçün bişirilib.

Onun bu sözünə nə cavab verəcəyimi bilmədən gülümşündüm, əlimi meyvə dağının üstünə atılmış üzüm salxımına uzatdımsa da, əlim ilk növbədə, hündür ayaqlı, çini meyvəqabının böyründən asılmış kiçik ölçülü qızılı karton qırığına toxundu və mən bunun, qabın satış etiketi olduğunu anladım. Sonra içinə müxtəlif qəlyanaltılar, şorabalar və salatlar yiğilmiş digər büllür və çini qabların da böyründən həmin qızılı bağlı satış etiketləri asıldığını görüb təəccübümü gizləməkdən ötrü:

- Gözəl qablardır, - dedim.

Mənim bu sözümdən cuşa gələn Zərifə xanım otağın yuxarı küncünə söykədilmiş şüşəli bufetə baxa-baxa, gizli qürur dolu utancaqlıqla:

- Bunların hamısını çin kataloquyla gətirdirmişəm, - dedi və mən adamboylu bufetin rəflərində böyür-böyürə yiylan güldənlərin, meyvə və krüşon qablarının da orda mağaza piştaxtasına qoyulmuş kimi, həmin qızılı bağlı satış etiketləri ilə düzüldüyünü gördüm.

- Mənim nəvəm... - Zərifə xanım qəfildən əlini bayaqdan bəri yanında oturub nəfəs dərmədən tər-qan içində salat təpişdirən uzun hörüklü, gombul qız uşağının çıymınə qoydu - ...elə gözəl şeirlər yazar ki?!.. İstəyirəm sizə oxusun, - dedi və mən söz deməyə macal tapmamış, üzünü qız tutub: - Di oxu, qızım, - dedi.

Zərifə xanımın bu sözündən, əmr almış kimi ayağa qalxan qız ovurdularındakini üsulluca udub, əllərini arxasında çarpzayıb, ucadan şeir oxumağa başladı.

Məclisə kövrək bir sakitlik çökdü, hamı şeirə diqqət kəsildi.

Şeir Zərifə xanıma ithaf edilmişdi, analıq qayğısını əsirgəməyən sevimli nənə haqqında idi. Süfrə arxasında oturanların nə vaxtsa hansısa dərsliklərdən məcburi qaydada əzbərlədiyi ənənəvi ana şeirlərinin təkrarı, ya bəlkə də əslidi.

Uşaq şeiri bitirib yerinə əyləşdi. Hamı əl çalıb, mənə baxdı.

- Gözəl şeirdi, - pərtliyimi birtəhər gizlətməyə çalışdımsa da, şeirdən bir o qədər də feyz almadığımı, deyəsən, hamı başa düşdü və ortaya pərtliyi andiran gərgin bir sakitlik çökdü. İşə yenə Salman müəllim qarışdı, ayağa qalxıb böyük ədəbiyyatın və mənim sağlığımı uzun-uzadı, təntənəli bir sağlıq dedi, hamını bu sağlıga ayaq üstə içməyə məcbur elədi.

...İkinci sağlıqdan sonra Mehman Qulamdarovun rəngi elə bil bir qədər özünə gəlmişdi. Azca iştahı da açılmışdı. Eynəyini gözünə basıb, çəngəl-bıçağını ehmal-ehmal işlədə-işlədə, nimçəsinə yiğilan yeməklərin içində, nə isə hədsiz xırda bir şey axtaran tək, eşələnirdi.

Bir qədərdən sonra məclis "arəstə" həddinə çatdı. Salman müəllim sağlıq deməkdən ötrü daha ayağa qalxmır, ürəyindən keçənləri elə oturduğu yerdən, ağızındakları çeynəyə-çeynəyə, yaxud dolu ovurdlarla dilə gətirir, Züleyxa xanım süfrənin o biri tayından məhəbbət və maraq dolu gözlərini mənə zilləməkdən çəkinmir, ağızına qoyduğu xırda tikələri nəzakətlə çeynəyə-çeynəyə, nə vaxtsa oxuduğu Rabindranat Taqorun, adını heç cür xatırlaya bilmədiyi hansısa əsərindən misallar gətirir, "gombollar dəstəsi" heyranlıqla onu dinləyir, kişilər sağlıqları öz aralarında deyib lətifə danişir, mövzu qurtaranda, süfrəyə düzülən yeməkləri tərifləyirdilər.

Bircə Mehman Qulamdarov dinib-danişmirdi. Eynəyinin arxasında gizlənmiş gözlərini məchulluğa zilləyib, çəngəlinə keçirdiyi tikələrdən ağızına qoyur, həvəssiz-həvəssiz çeynəyə-çeynəyə danişanlara baxırdısa da, heç kimi eşitmədiyi, bütün vücuduyla otağın aşağı başındaki musiqi mərkəzindən asta avazla süzülən musiqiyə diqqət kəsildiyi hiss olunurdu.

Mən otağı başına götürən hay-küyun içinə hansısa xəfif uzaqlıqlardan süzülən və süfrənin yalnız müəyyən hissələrində eşidilən musiqiyə diqqət kəsildim və bunun, ölkənin məşhur pop-ulduzu - yarıçılpaq geyimləri və duzlu ədalariyla kişi pərəstişkarlarının xüsusi rəğbətini qazanmış Aysunun dillər əzbərinə çevrilmiş mahnilarından biri olduğunu anladım.

...Məclisin kuliminasiya məqamı yetişəndə - süfrəyə plov veriləndə, Salman müəllim qəfildən ayağa qalxıb əllərini, kimisə qucaqlamağa hazırlaşan tək, yanlara açdı:

- Çalın, oynuyajam! - deyə bağıraraq, əl atıb musiqi mərkəzinin səsini artırdı və ortaya düşüb, sirk ayılarının rəqsini andiran köntöy hərkətlərlə oynamayağa başladı.

Hamı əl çaldı. Qonaqlardan biri də - Mehman Qulamdarovun iş yoldaşı - balaca, tosqun kişi də ayağa qalxıb, onunla rəqs eləməyə girişdi. Hər ikisi yeyib-icməkdən ağırlaşmış ayaqlarını mümkün qədər cəldə tərpətməyə çalışma-çalışa, musiqinin ritminə uyğun olmayan hansısa ayrı havanı oynadılar. Bir qədər sonra rəqsə qadınlar da qatıldı. Bayaqdannan bəri danişa-danişa, üst-üstə yediklərini həzmə vermək eşqiylə, onlar da musiqinin ritminə uyğun olmayan hərkətlərlə bir xeyli atılıb düşdülər...

Mənimsə diqqətim, bir əlini çənəsində, eynəyinin kölgəli şüşələri arxasından guya «rəqqasları» müşahidə edən, əslində isə hasısa uzaqlıqlarda dolaşan Mehman Qulamdarovda idi.

Rəqs bitdikdə və hamı tövşüyb ləhləyə-ləhləyə öz yerlərinə qayıtdıqda o, qəfildən ayağa qalxdı, araq dolu qədəhi əlində titrəyə-titrəyə avazımış üzüylə:

- Səhərdən oynayırsız... amma bu, oyun havası deyil. - deyib susdu, sonra dayandığı yerdə elə bil ləngər vurdu.

Ortaya pərt bir sükut çökdü.

Salman müəllim stulun kürəkliyinə yayxanıb, əllərini qoçusayağı ədayla şalvarının ciblərinə dürtdü:

- Mən urusca da oynuyuram! - dedi və bərkdən-bərkdən güldüsə də, ona qoşulub gülən olmadı.

Mehman Qulamdarov hələ də əlində qədəh, ayaq üstə dayanmışdı... ağır cərrahiyyə əməliyyatından sonra ayılan xəstənin səsiylə heysiz zəifliklə:

- Mən bir söz demək istəyirəm, - dedi və cilçırığın gur işığında parıldayan eynəyinin arxasından bu dəfə bir-bir hamiya baxdı. - Gəlin, bu badələri Aysun xanımın sağlığına içək.

Həmi pərt halda bir-birinə zilləndi.

- Bu mahnını çox müğənnilər oxuyur. Türklər də oxuyur, fransızlar da, ruslar da... Amma əslində, bu mahnını heç kim oxuya bilmir, - o dedi və susdu.

- Tay onu sən yaxşı bilərsən!... - kimsə süfrənin aşağılarından atdı və məclisin kişi cinahı bir-birinə mənali-mənali baxa-baxa hırıldadı.

Zərifə xanım da pərt bir gülüslə gülüb yarızarafatla:

- Siz gülürsüz, amma vəziyyət heç də ürəkaçan deyil, - dedi və geriyə qanrlılıb, Aysunun müxtəlif pozalı, yarıçılpaq şəkilləri vurulmuş divar rəflərini göstərdi və hamı onun səsinin içiyə közərən gizli, köhnə bir ağrının yandırıcı izlərini hiss etdi.

- Balam, niyə özünə bu qədərnə zülm eliyirsən? Dərdli de, həll eliyə da! Bu da əkin sahəsi almaq döyül ha! - Salman müəllim deyib, sünə gülüslə yenə bərkdən-bərkdən güldü və hamı ona qoşulub yalandan güldüsə də, Mehman Qulamdarovun əhvalı dəyişmədi. O, əlindəki arağı yarıyacan içib yerinə əyləşdi, hamının zilləndiyi üzünü gizləməyə yer tapmadı və qəfildən:

- Siz bilirsiniz ki, o, burdan köcüb getmək istəyir?.. - dedi və yenə cilçırığın işığından alışib-yanan eynəyinin arxasından qonaqlara baxdı.

- İşə düşmədik?.. - kimsə süfrənin o birilarından dedi və yenə hamı güldü.

Mehman Qulamdarov qəhərini zorla udub bu dəfə çox ciddi:

- Siz gülürsüz, o isə gedir, - dedi və çonüb indi də pəncərədən harasa elə baxdı, elə bil bu dəqiqə orda qatara, ya təyyarəyə minməkdə olan Aysunla vidalaşdı.

- Gedir, getsin da! - yenə Salman müəllim yerində qurcalana-qurcalana dedi və niyəsə mənə baxdı. - Heç dəxli var?.. Durub indi yalvaraq ona ki, "sən mənim canım, getmə?..»

Zərifə xanım ortaya düşən pərtliyi aradan qaldırmaq üçün:

- Bıy, plov soyudu ki?!.. Niyə dayanmısız?!.. - dedi və ayağa qalxıb tələsik halda nimçələrə plov çekdi. - Bu düyüni Mehmana İrandan pay göndəriblər. İran şahı Pəhləvinin şəxsən özünün yediyi düyüdü. Bunu orda xüsusi plantasiyalarda yetişdirillər, - dedi, sonra gözlərini qiyıb xüsusi vurğuyla, - Məxsusi adamlar üçün, - deyə əlavə elədi.

Zərifə xanım ərinin də nimçəsinə plov çekdi və özü də oturub hamıyla bir yeməyə başladı.

...Mehman Qulamdarov plova toxunmadı. Onun yenə tük nazikliyində səsin üzəriylə qulağına axan mahniya diqqət kəsildiyi, bütün vücuduyla musiqidə və səsdə əridiyi bilinirdi.

Qonaqların diqqətini ərindən yayındırmağa çalışan Zərifə xanım:

- Düyünün ətrini hiss edirsiz? - deyəndə, qonaqlar bir ağızdan: "Əladı!" - deyə cavab verdilərsə də, tezliklə hamının Aysunun, ölümcül sakitliyin içinde tədricən gül kimi pardaxlanan səsinə diqqət kəsildiyi məlum oldu.

Mehman Qulamdarov məclisin sonunadək dinib-danışmadı, bizimlə yanaşı otura-otura, həm də hardasa, buralardan çox-çox uzaqların yandırıcı iztirablarında qovrula-qovrula, sağlıqları və lətifələri heç nə qəbul eləməyən üzüylə "dinləyə-dinləyə", yenə həmin məchulluğunda bata-bata qaldı.

...Çay süfrəsi bitib-başa çatanda və biz o biri qonaqlarla bir ayağa qalxıb evə getmək üçün binanın artırmasına çıxanda, Mehman Qulamdarov evin sahibi kimi simvolik şəkildə də olsa, qonaqlarla vidalaşma mərasimində iştirak etdi. Lakin onun özündə olmadığı, harasındansa ölümcül zədə almış yaralı heyvan hərəkətləri ilə vurnuxduğu heç kimin gözündən yayınmadı.

- Axır vaxtlar o, çox yorulur. Həm də çox içir, - məclisin yönəmsiz sonluğundan tutulmuş Zərifə xanım bizi çöl qapısına ötürə-ötürə dedi - Ona isə qəti içmək olmaz. Həkimi də deyir...

...Səhəri gün biz Mehman Qulamdarovun işə gedərkən öz maşınında qəzaya düşərək öldüyündən xəbər tutduq. Deyilənə görə, o, səhər saatlarında yol gedərkən, qəfil ürək çatışmazlığından yüksək sürətlə sürdürü maşınınyoğun yol sütununa çırparaq, həlak olmuşdu. Özünü qəza yerinə çatdırınların dediyinə görə qabaq hissəsini dağıdan maşının mühərriki sıradan çıxsa da, maqnitafonundan süzülən qadın müğənnisinin səsi qəribə, qorxunc bir əks-sədayla yuxulu şəhərin ala-toranlığına dağılmış.

...Mehman Qulamdarovu bağ evindən götürdülər. Dəfn mərasimlinə yiğisanlar atasının yeganə oğlu olan bu utancaq adamın bütün həyatını ağır zəhmət və əzab içində keçirdiyindən, hələ məktəb illərindən gözaltı elədiyi istəklisi olsa da, cavan ikən dünyasını dəyişmiş əmisiinin başsız qalan ailəsinə dayaq olmaq məqsədi ilə öz əmisi qızı Zərifə xaima evlənmək məcburiyyətində qaldığından, gənc yaşlarından min bir əziyyətə qatlaşış ailəsini və yaxın qohum-əqrəbasını dişiyələ-dırnağıyla saxlamasından, dövlət işinə keçəndən sonra kənd camaati üçün gördüyü xeyirxahlıqlardan və bütün bu işlərlə yanaşı, hədsiz təvazökar və kövrək təbiətindən danışdıqca qadınlar ağlaşır, mənsə, bu dünyada hər şeyi əldə edib yorulan bu adəmi necəsə, uzaqdan-uzağə yeknəsəq həyat marşrutundan çıxaran və bununla da, onun anlaqsız, sevgisiz, qurama həyatına son qoyan Aysun haqqında - kişiləri əlcək kimi dəyişən bu dağınıq ədalı estrada ulduzu barədə düşünürdüm...

2006

II İOHAN

(hekayə-roman)

Vaqif Bayatlı Önərə ithaf olunur.

Roma Papası II İohan Pavelin yaxın vaxtlarda ölkəyə təşrif buyuracağı barədə yayılan xəbərlər qəzetlərin bol informasiya yeknəsəqliyində xəbərdən çox, hansısa uzaq, eyni zamanda ən yaxın məsafələrdən sizan sirli həniri andırırdı. Papanın bir vaxtlar hansısa, ayrı dünyanın dəbinə uyğun - başı-ayağı bilinməyən, uzunətəkli, aq qiyafədə, hündür Katolik

Kilsə tacında çəkdirdiyi lal şəkli də, qəzet səhifələrində bir-birinə bənzər aq-qara üzlərlə görünən insan fotoları arasında şəkildən çox, hadisə təəssürati yaradırı.

Hadisə - bu vaxtacan yalnız televizor ekranlarında, çox vaxt Vatikanın cənnət guşəsini andıran küləksiz həyətində keçirilən açıq skripka konsertlərində, yaxud, izdihamlı meydan moizələrində gördüyüm əfsanəvi ruhanının ömrünün bu çağında, köməksiz xəstə halında bura – xristianlıqdan tam uzaq bir məmləkətə gəlməsi idi.

İnformasiya agentliklərinin bir qismi Xristian dünyasının böyük nüfuz sahibi sayılan ruhanının ölkəyə, dövlət başçısının rəsmi dəvətiylə təşrif buyurduğunu bildirirdi. Deyilənə görə, son illərin acınacaqlı müharibə probleminin bir həllini də ölkə əşəcisi xristian təriqətli mötəbər din xadiminin bu məsələyə müdaxiləsində görürdü. Digər rəsmi mənbələr Papanın bura dövlət səviyyəsində heç bir rəsmi, ya qeyri-rəsmi dəvət almadan, öz şəxsi təşəbbüsü ilə gəldiyini bildirirdi. Məlumatlarda deyilənə görə, səfərin başlıca məqsədi qoca pontifikin dünya müsəlmanlarına və xristianlarına məhz bu ölkədən müraciət etmək arzusu, bəşəriyyəti birliyə, qarşılıqlı dözümə və mərhəmətə çağırmaq niyyəti idi.

- Papa dünya müsəlmanlarına və xristianlarına məhz bu ölkədən müraciət etmək niyyətindədir. – Vatikanın Cənubi Qafqaz üzrə səfiri, apostol, nunsiy Klaudzio Quçerotti inforasiya agentliklərinə verdiyi müsahibəsində tarixi təşrifin məqsədini belə açıqlamışdı.

O günlər Papanın ömrünün bu çağında, yeriməyə, danişmağa taqəti olmadığı köməksiz, xəstə halında dünyaya ünvanlayacağı müraciətinin əslində, məhz burda - amansız maddiyyat qanunlarını özündə sabit sədaqətlə yaşıdan bu məmləkətdə nəyisə dəyişəcəyini hansısa altıncı hissələ anlayan bəlkə də, tək bir mən idim.

- Mənim müraciətim duadır. Büyük Tanrıya ünvanladığım bu duanı mən müqəddəs Məryəm Anayla birgə oxuyuram. Bu duanı, əslində, mən hamınızla birgə oxuyuram. Bu, insanın insan naminə oxuduğu duadır. Yer üzünün bütün insanları naminə, bu dünyada tarix boyu yaşamış və yaşamaqda olan dirilər və ölü'lər naminə oxunan duadır...

Papanın bir vaxtlar izdihamlı moizə mərasimlərindən birində dediyi bu sözlərdən yadimdadı ki, nə vaxtsa, çoxdannan, olsun ki, uzaq uşaqlıq illərində itirdiyim tanış tarazlığını tapmışdım. Özümü uşaqlarımla, cavan yaşlarında itirdiyim ata-anamlı bir, bu möhtəşəm duanın mühafizəsində hiss eləmiş, dünyanın hüdudsuzluğunu anlamışdım...

* * *

Papanın ölkəyə təşrifini ərefəsində mənimlə qəribə işlər baş vermişdi. Günlərin bir günü mən küçədə köhnə bir tanışımıla - bir vaxtlar yiğcam ədəbi məclislərdə oxuduğu təsirli şeirlərindən vəcdə gəldiyimiz, sonradan ədəbi həyatımızın hansı döngəsində itirdiyim keçmiş həmkarımla rastlaşmışdım. Qısa hal-əhvaldan sonra məni ən çox narahat edən mövzuya - Vatikan rəsmisinin ölkəyə gəlişinə keçərkən, keçmiş həmkarımın halının dəyişdiyindən çəşqinliğə düşsəm də, bunu biruze verməmişdim.

O gün biz onunla sanki tamam təsadüfən, keçmiş həmkarımın işlədiyi mühüm əhəmiyyətli idarənin küləkli səkisində rastlaşmışdım. O, küçənin o biri tərəfində dinməz parlaqlıqla bərq vuran qara dövlət maşınına sarı addımlayarkən, qəfildən ayaq saxlamışdı, mənə sarı baxmadan, ani cəldliklə ürəyində nəyisə götür-qoy eləyib aramlı addımlarla səkiyə yaxınlaşmışdı.

Keçmiş həmkarımın dövlət əhəmiyyətli idarəyə keçəndən bəri düşdüyü bu halı – bizlərlə, ədəbiyyata vaxtı ilə onunla bir gəlmiş sadə qələm adamlarıyla rastlaşarkən, səbəbi naməlum pərtliyə, anlaşılmaz çəşqinliğə düşməsi, gah özünü görməməzliyə vurub sürətli addımlarla o yerdən uzaqlaşması, gah da cinayət üstündə yaxalanmış kimi, döyüküb yerində laxlaması mənə həmişə qəribə gəlirdi. Çoxları bunu onun, ən çətin, iztirablı illərində

ona yaşamağa sağlanacaq vermiş Ədəbiyyat açısından hansıa gizli günahlar daşıdığı ilə əlaqələndirirdilər. Mən isə bunun, sadəcə, xudbin məmur lovğalığından savayı ayrı bir şey olmadığına əmin idim. Bu, o gün də baş verdi. Mən Vatikan rəsmisinin səfəriylə bağlı mistik düşüncələrimi, Papanın niyyətinin ilahi alılıyini sübuta yetirən əlaqəsiz fikirlərimi bölüşdükçə, o, məni hansıa uzaqlıqlardan dinləyirdi. Bir qədər keçmiş isə yorğun gözlərinə kənara gəzdirib sakitcə:

– Onu bir vaxtlar Lyolik çağırırdılar. Axi əvvəllər o, artistlik eləyirdi?!.. Sonradan yazıçılığa girişdi. Axırda da Papa oldu. – dedi və pərtliyimin dərəcəsini müəyyənləşdirməkdən ötrü gözaltı üzümə zilləndi.

Onun insanları, xüsusən, kasib və hissiyatlı ədəbiyyat adamlarını pərt eləyib utandırmaqdan, «gücsüz köməksizliklərini» «ifşa eləyib» lağa qoymaqdan yandırıcı zövq duyduğunu mən, hələ bir neçə il bundan əvvəl, o, həmin bu mühüm məsələlər üzrə dövlət idarəsinə keçməmişdən qabaq, buranın ədəbiyyat sahəsinə nəzarət edən şöbəsində sıravi işçi işlədiyi dövrlər anlamışdım da, içi qaramtil acıq dolu bu həzzin ona nə kimi, təselli gətirdiyindən baş aça bilməmişdim.

...O, üzbəüz səkinin kənarında yolunu gözləyən qara dövlət maşınını unudub iri addımlarla mənimlə yanaşı addımlayırdı. Gizli dövlət tapşırığı almış tək, düşünülmüş ardıcılıqla Papanın dünya siyasetinə əlaltı müdaxilələrindən, dünyavi reformalarda əsaslı dəyişiklər yaratmağa qadir «məkrli barmağının» nüfuzlu işarələrindən danışındı.

Mən onun gövdəli vücuduna yaraşmayan balaca ayaqqabılara baxır, bayaqkı «yersiz uçuşlarına» görə peşmançılıq hissi keçirirdim. Onun, getdikcə, uzaqlaşdığımız bu mühüm idarəyə keçəndən bəri öz səsindən diksinən sayıq baxışlı ürkək məmura çəvrilməsinin səbəbini mən uzun illər bu idarənin qəribə tarımlıqla gərilən pəncərələrinin o biri üzündə qısa, becid addımlarla səhər-axşam o baş-bu başa yeriyən işlek məmurların darısqal əhatəsi ilə bağlayırdım. Bir vaxtlar ölçüsüz duyğularından bərisi çatlamağa gələn bu «azadlıq carçısının» son illərin müxtəlif rəsmi toplantılarında - beynəlxalq müşavirələrdə və konfranslarda uzun-uzadı, darıxdırıcı saatlarla əlaçı şagird nizamı ilə oturmasını, boğazında tarım düyünlü qalstuk, qulaqlarında tərcümə qulaqcıqları, gözündə eynək, topdağıtmaz təmkinlə qarışısındaki ağ vərəqlərdə hey səliqə ilə nə isə qeyd eləməsini müşahidə etdikcə, onun axır ki, bu havasız salonlardan cana doyub bezəcəyini, bütün bu darısqallıqları öz yenilməz şair azadlığı ilə, ölü balığın qarnını yırtan tək, yırtıb kənara sıçrayacağını gözləyirdim. Lakin aylar, illər ötür, onun darıxmaq əlaməti sezilməyən üzündə, sıxıntı və kədər duyulmayan gözlərində iztirab və üzüntü əvəzinə, tox məmnunluq izlərini tutduqca, ədəbiyyat və onun seçdiyi fərdlərlə bağlı tam məlumatsız olduğumu anlayır, sirli insan mahiyyətinin gizli imkanları barədə düşüncələrə qapılırdım.

...Biz yolun o biri üzünə keçmişdik, şəhərin mərkəzi xiyabanlarından birinin yan səkisi ilə üzüaşağı addımlayırdıq. Mən onun ürəyini yumşaltmaq, üzünə sizməqda davamlı olan acı istehzasını əritməkdən ötrü Papa haqqında bildiklərimi danışındı. Onun müsəlman ölkələrinə səfərləri zamanı məscidləri zityarət etməyindən, kimsəsizlərə və kasıblara öz şəxsi büdcəsindən yardım göstərməsindən, moizələr vaxtı duaları poetikləşdirib şeir üslubunda oxumasından, Vatikanın tabeçiliyində olan kilsə icmalarına göndərdiyi hər ensiklikani* poetik misralrla yazdığı dualarla bitirməsindən, darıxdırıcı liturgiyaları** səmimi söz məclislərinə çevirməsindən danışındı...

O məni, yeridikcə balaca ayaqqabılara baxa-baxa, qəlbinə toxunulmuş uşaq kimi, büzülmüş dodaqlarını gəmirə-gəmirə dinləyir, çox vaxt da susurdu.

Onun cüssəli bədəni ilə qəti uyuşmayan bu balaca ayaqqabıları, qəribədi ki, hələ o vaxtlar - o, gözlerini yumub, dayandığı yerdən sanki bir pillə kənara çəkilib, ilahi şeirlərini oxumağa başladığı dövrlər şeirlərin mənasını, sehrini, necəsə, itirirdi...

Mən Papanın bir vaxtlar müqəddəs Pyotr meydanından yayımlanan moizə vaxtı qəfildən duasını kəsib, ucsuz-bucaqsız izdihama sarı çönerək:

- Qorxmayın... – deməsini xatırlayır, onun, insanlığı bütün ərazilərin və sərhədlərin, təriqətlərin və dinlərin fəvqündə, bu dünyadan əslər və qərinələrlə köçüb getmiş saysız-hesabsız ruhlarıyla birgə duyduğunu ona anlatmağa çalışırdım.

O, qətiyyətlə susurdu. İçində laxlamaq istəyən hansısa əsaslı hörgülərin nizamını itirib dağılacağından çəkindiyi bilinirdi.

Mən Papanın öz ədəbiyyat sevgisi ilə qədim Vatikan kilsəsində qeyri-ənənəvi ab-hava yaratığından, əsrlərdən bəri daşlaşmış kilsə qanunlarını laxlatmasından, bununla bütün Vatikani və mötəbər Kardinallar Gildiyasını sarsıtmasından danışır, bu ədib-möminin Vatikana gəlişi ilə soyuq kilsə qanunlarının arasıyla işə düşən tamamilə ayrı - yazılmamış Ədəbiyyat qanunlarının yaratdığı ab-havani ona bacardığım qədər təsvir eləməyə çalışırdım...

O, dinnirdi. Üzünün narazı ifadəsi dediklərimin onda heç nəyi dəyişdirmədiyini bildirirdi. Mənsə, öz dediklərimdən axmaq bir kövrəkliklə təsirlənir, boğazımı dolan qəhərimi gizləməkdən ötrü tez-tez öskürür, tələsik yeridiyimdən, ya birnəfəsə danışdıǵımdan, təntidiyimi hiss edirdimsə də, addımlarımı yavaşida bilmirdim. Bayaqdan az qala, vaxtı qabaqlaya-qabaqlaya çatmağa tələsdiyim vacib ünvan da, görəcəyim əhəmiyyətli işlər də vacibliyini və əhəmiyyətini itirmişdi... İndi biz keçmiş həmkarımla sadəcə, gəzişirdik.

– Kişi sənət adamıdır. Şairliyini işə salmağa yaxşı məqam tarpıb. – Nəhayət ki, o dilləndi və mənə sarı baxmadan, kinayə dolu acı gülüşlə dodaqaltı güldü.

Mühüm idarəyə keçəndən bəri onun bütün ədəbiyyat adamlarına, qələmə sarılmış kasib və köməksiz şair-yazıcılaraya duyduğu gizli kinayənin səbəbinin, bu «zəif» və «əfəl» adamların həmin o «köməksiz zəiflikləri» ilə ona o mühüm idarədə, qalın meşin qapılı mötəbər iş otağında necəsə, mane olduğunu, onun «bədii söz»lə bağlı gizli, sarsıcı əzablar çəkdiyini mən, təxminən bir neçə ay bundan əvvəl, biz onunla həmin bu mötəbər idarənin səkisində rastlaştığımız gün anlamışdım. Ötüb keçmiş ədəbiyyat havalı, ehtiyac və nisgil dolu günlərimizi, bu dünyadan köçmüş qələm dostlarımızı xatırladıqca və mən gödək Yer radiuslarından çıxıb Bədii Sözün hüdudsuz ənginliklərində pərvazlandıqca, o həmin gizli kinayə ilə qımışmışdı:

– Siz Allah, qurtarın bu komediyani. Sehr nədi, filan nədi?!.. – deyib sözümü kəşmişdisə də, sonradan öz-özünə nədənsə əzildiyi hiss olumuşdu. Məhz həmin an mən onun Bədii Sözdən onu məhv edə biləcək qüvvətli və möhtəşəm olan nədənsə qorxan tək, qorxduğunu anlamışdım.

...O, o gün də həmin xofun içindəydi. Rəngi avazımış, dəqiqlidə bir səyriyən dodaqlarının rəngi qaçmışdı. Özünü sindirmədən, ləng və rahat addımlarla yerisə də, içində vurnuxduğu, nəyisə qabaqlayıb qalib çıxməq istədiyi bilinirdi.

Bir qədərdən sonra biz mühüm idarənin binasından xeyli uzaqlaşmışdıq. Heç hara tələsmədən, asta addımlarla dənizkənarı xiyananın yaşıllıqları ilə addımlayırdıq.

O, hələ də işgüzar inadla mənim «Papa eyforiyamı» dağıtmaqla məşğul idi və elə bil o da, bir müddət əvvəl getməyə hazırlaşlığı vacib yeri və daha vacib nələrisə unutmuşdu.

– Bütün bu danışdıqların yaradıcılıqdı. Yaziçı təxəyyülünə işləyən materialdı. – O, bitməsi təcili vacib olan nəyəsə möhür vuran kimi, dedi. - Bu dünyada sehr axtarmaq, suyun altında quş axtarmaq kimi, bir şeydi. – Əlavə eləyib susdu.

Mənimse təslim olmaq fikrim yox idi. Mən yorulmadan, Papanın bir vaxtlar Yer üzünü lərzəyə gətirən Səlib yürüşlərinə görə bütün müsəlman dünyasından üzr istəməsini, Katolik Kilsənin tarixində baş vermiş bütün xoşagelməzliliklərə görə, xristian Şərqi ilə pravoslavlalar arasında əlaqələrin kəsilməsinə gətirib çıxaran dini münaqışılərə və inkvizisiyalara görə, hətta nə vaxtsa, orta əsrlərdə yaşamış dahi riyaziyyatçı-astronom Qalileo Qalileyin

inkvizisiya məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilməsinə görə Yer üzünүn bütün insanlarından üzr istəməsini, bütün bu tarixi günahları öz üzərinə götürməsini xatırlayır, bir vaxtlar Günəşin Yer Kürəsinin və başqa planetlərin başına yox, əksinə, Yer Kürəsinin və planetlərin Günəşin başına hərləndiyini sübuta yetirmiş Qalileyin, ölümündən 340 il keçməsinə baxmayaraq, Papanın təkidi ilə bəraət almasını yada salırdım...

O, qarşısından ötüb-keçdiyimiz mağazaların vitrinlərinə baxa-baxa yeriyirdi. Sonra elə o tərəflərə baxa-baxa da:

– Bu, əfsanədi. İnsanı ölümündən sonra nədən azad eləmək olar axı?.. – deyib üzü o tərəfə pis-pis güldü.

Onda mən Yer üzündə kəsilən cəzaların, o biri dünyada davamı ilə bağlı fərziyyələrimi ona açıqladım. Dini kitablardan, qədim yunan əsatirlərindən misallar gətirdim.

O, niyəsə bundan bərk əsəbiləşdi və yolun davamını üzünü mənə sarı çevirmədən addımladı. Biz bir müddət gərgin sükut içində addımladıq.

Mən Papanın təşrifi ilə əlaqədar onun içini oymaqda olan xofun səbəbi barədə düşünür, bir tərəfi ilə Ədəbiyyatın, o biri yarısı ilə darisqal məmur mühitinin olan bu acıqli insanın həyatında əsaslı rol oynamış zəhərli arvadını xatırlayırdım...

...Bu qadının zəhərli olduğunu, bu keçmiş həmkarımın ictimai yerlərdə, rəsmi tədbirlərdə arvadıyla, təhlükəli və öldürücü olan nə iləsə rəftar edən tək, gizli ehtiyatla, sayiq ehtiramla davranmasından, arvadının ayaqqabılara, əlcəklərinə həsr elədiyi xof dolu şerlərini, oxunması vacib buyrulan dövlət sənədini oxuyan tək, məsul gərginliklə oxumasından hiss etmişdim. Vaxtının əksər hissəsini həmin o idarədə - təkadamlıq kameranı andıran darisqal iş otağında keçirməsini, bu zəhərli qadınla üzbüüz tənhalıqda qalmağın dəhşətindən qurtulmaq cəhdini olduğunu anlamışdım da, sonradan hər şeyi yaşadığımız dünyadan, incə şair ruhunu dağıdan amansız qanunlarının ayağına yazmışdım. Onun işiq pulunu ödəyə bilmədiyi vaxtları, soyuq qış ayları işıqsız və isidicisiz qalan balaca mənzilini, ehtiyac qanıqaraçılığından əziyi heç vaxt açılmayan köynəklərini xatırladıqca, ürəyim sıxılır, bir vaxtlar işə xarabaliqlar bayquşunu andıran kədərli vücuduyla gəlib, küncdəki iş masasının arxasına keçən və ordan məlul baxışlarla üzümüzə zillənən bu adamın zaman ötdükcə, iblisanə dəyişikliyə uğramasının, bu sayaq sintetik məmura çəvrilməsinin üsulları barədə düşünürdüm. Onun içində, arada bir gizli yarasından köynəyinə sızan tək, üzünə sızan çoxlu sayıda günahlar gəzdirdiyi, gözlərinin növbənöv qorxular və vahimələr gizləyen ifdəsindən sezildirdi. Mən bu günahların çoxlu sayıda ayrı səbəbləri olduğu barədə düşünürdüm də, bunun nə olduğunu anlaya bilmirdim. Daha doğrusu, buna gücüm çatmırıdı. Hər dəfə o «naməlum səbəblər» ərazisinə keçmək isteyərkən, uzun müddətdən bəri dəyişilmədiyindən ağırlaşmış havadan zəhərlənən tək, zəhərləndiyimi duyurdum.

Biz xiyabanı ötüb dənizkənarı prospektə çıxmışdım. Keçmiş həmkarım dayanmadan sıqaret çekir, rəngini sıqaretin tüstüsü, ya illərin axarıyla itirib bozaran vücudu tunc heykeli xatırladırdı. O, sanki kimlərinə gözündə yayınmaqdandan ötrü tam səssiz addımlarla yeriyir, ayaqlarını ehmal-ehmal ata-ata, elə bil mənim dediklərimi yox, düşündüklərimi eşitmək istəyirdi.

Mənsə, hə də Papadan danışirdım. Həmkarımın zəhlətökən istehzasının axırına çıxmada ötrü, Papanın keçirdiyi əlamətdar rituallardan, tüpürcəyinin, niyəsə radionun içində çıxdığını deyib, qorxunc bağırtılarla döşəmədə qırırlan yeniyetmə qızı İblisin tələsindən azad etdiyi tarixi hadisəni xatırlayırdım...

«İblis bu dünyaya ağalıq edir. O, bizləri ən gözlənilməz məqamlarda öz təsiri altına salmaq bacarığını əldən vermir.»

Papanın bir vaxtlar İblis barədə dedişi bu sözlərdən, nəhayət ki, həmkarımın rənginin qaçıdığını, üzünün qəribə tarımlıqla dərtilib dəyişdiyini hiss etdim və söhbəti bitirdim.

O günün axşamı biz onunla bir də rastlaştıq. Bu dəfə həmkarım mənim yuxumda peyda oldu...

Heç cür bitib qurtarmayan həmin o yuxuda mən onun göstərişi ilə xırda işarələr və hərflərlə dolu əcaib cədvəlləri doldurmaqla məşğul olmuşdum... Yuxunun bir aləmi hərflərin və işarələrin hədsiz xirdalığından gözlərimin qaraldığını, başımış ağırlaşdığını hiss edib ayağa sıçramaq, kağız və toz iyi qoxuyan bu məşəqqətli yerdə qaçmaq istəmişdimə də, yerimdən tərpənə bilməmişdim... Qorxunc cədvəldoldurma əməliyyatı axır ki, bitib başa çatmışdı. Həmkarım onları nəhəng qovluqlara doldurub ayağa qalxmışdı, üzündəki qalib təbəssümlə mənə:

- Səni təbrik edirəm, əmrin artıq verildi. Sabahdan vergi müfəttişi işləyəcəksən. - deyib mürəxxəs olmuşdu...

Səhəri günü mən yuxumu xatırlamasam da, axşama yaxın, işiq idarəsindən gələnlər qapımızı döyərkən, qəfildən həmkarımın yuxuda mənə elədiyyiyi təklifi xatırlamış, bundan qəribə bir məmnunluq duyduğumdan dəhşətə gəlmişdim...

* * *

Bir vaxtlar şəhərin ucqar, kasıb məhəllələrində yaşayan, səhərlər soyuq, qarlı küləkləri nazik, nimdaş pencəyi ilə yara-yara pay-piyada işə gələn bu məmur-dostumun dünyasının küləksiz tərəfinə həyatının hansı döngəsində, hansı gizli qüvvənin hökmüylə keçdiyini düşündükcə, niyəsə həmişə gözümün qabağına onun akvarium balıqlarını andıran dəyirmi sıfətli uşaqları, kasıbçılığın, əziyyətli və ucuz həyatın məftil kimi burub qaraltdığı zəhərli arvadı gəlirdi... Gözünü onun adamdoymaz maaşına və ara-sıra aldığı ütük qanorarına dikmiş bu əzabkeş qadının bəzən cana yiğilib, zülmət qaranlıq gecələrlə onu «vecsiz» şair qələmi ilə döydüyüünü, sonra həmin o qələmi aylar və illərlə yazış üst-üstə yiğdiyi bir qalaq «cəfəngiyyatiyla» bir çörək əvəzinə, özünün və uşaqlarının ağızına tixayıb yedyini təsəvvürümə getirir, bundan ürəyimin sıxıldığını hiss edirdim.

O, indi də şeir yazırıdı. Bu şeirlərdə yenə tənhalıqdan, sarsıntılardan üzüldüyünü etiraf edir, Allahi, insanları köməyə çağırırdı. Lakin misraları daha əvvəlki kimi, adama toxunmurdu. Bəzən mən onun bu heysiz sözlərini qucağıma yiğib hardasa gizləmək, onu bu lazımsız söz külliyatından xilas eləmək, incə şair ruhunu məhv edib, əvəzində şerti işarələrə adekvat reaksiyalar üzrə yaşayan böcək bitirən sirli qüvvəni tapıb meydana çıxarmaq istəyirdim...

Hər şey gündəlik axarıyla davam etməkdə olan adı günlərin birində baş verdi. Günlərin birində mən necəsə qəfildən dörd bir yanımı əhatə edən əşyaların - zahirən heç bir təhlükə saçmayan bu cansız ünsürlərin hansısa xüsusi təsir gücünə malik olduğunu hiss etdim...

Bu, yazqabağı qış geyimlərini şkaf rəflərindən boşaldıb, yay geyimləri yiğilan çemodanlara yerləşdirmək istədiyim havasız bir gündə baş verdi. Çemodanlardan boşaldılmış yüngül yay geyimləri qış geyimlərinə qarışib ətürpədə bir mənzərə yaratmışdı... Mən rəngbərənəg köynəklərin və jaketlərin, papaqların və əlcəklərin, şalvarların və cimərlik geyimlərinin başgicəlləndirən fəvvərəsinə düşmüştüm... nə eləməli, hardan başlamalı olduğumu anlaya bilmir, ürəyim bulana-bulana, gözlərim qarala-qarala durduğum yerdə dayanıb qalmışdım... Nəhayət halımın xarablaşdığını duyb yatağıma sərilmiş və axşama qədər gün vurmasından zədələmiş tək, yatmışdım.

Eyni ilə belə bir hal mənimlə bir qədər sonra - həmin bu məmur həmkarımın ad gündündə, onun şəhərin mənzərəli yerlərindən birində ucaldılmış üçmərtəbəli, zəngin malikanəsində, dörd bir yanın dəbdəbə və sarsıntı saçdığı möhtəşəm imarətdə baş vermişdi... Həmi o axşam mən əlli adamlıq əntiq stulun cərgəli düzülüşündən, masanın üstünü dolduran müxtəlif ölçülü və quruluşlu qabların çoxluğundan, otağın yuxarı başında əkiz pəhləvan tək, qoşa dayanan pəzəvəng bufetlərin duruşundan vahimələnmişdim... Bədənimdən öldürücü cəreyanların ötüşdүүünü hiss etdikcə, bunun, çıxılmaz tələyəbənzər nəyinsə içində düşməyimin xofu olduğunu, məni iblisanə bir yekdilliklə dövrəyə alan əşyaların həbsində olduğumu anlamışdım...

...Həmin gün şair dostumun süfrəyə xüsusi bir nizamlı düzülmüş lətif qab-qasıqla, čini nimçələr və şərabın rəngini xüsusi çalarda oynadan büllur badələrlə qəribə bir sayğıyla, sayiq və ehmal ehtiramlı rəftar etdiyini, çəngəl-bıçağı, işlənməsin deyə, az qala yeməyə toxundurmadan, havada işlətdiyini, hər qurtumdan sonra badəsini, incə oturacağının süfrədən əzilə biləcəyindən ehtiyatla yerinə qoymasını, xanımının içi qab-qacaq dolu əzəmətli bufetlərin qarşısından dərin təvazö ilə ötməsini müşahidə etdikcə, bu insanların öz əşyalarından qəribə bir məsuliyyətlə çəkindiyini, onlarla, müqəddəratlarını həll edən ali varlıqlarla hesablaşan tək, hesablaşdıqlarını öz gözlərimlə görmüşdüm, zahirən cansız əşya təsiri bağışlayan bu məişət xirdalığının sırlı qüvvəyə malik olduğunu, öz davamlılığı və əbədiliyi ilə canı olan hər bir şeydən hansısa üstünlükler təşkil etdiyini anlamışdım.

Mənim bu xəstəhal əşya qorxum nə iləsə, məmur həmkarımın həmin o gizli Ədəbiyyat qorxusunun davamına, ya bəlkə də, əvvelinə bənzəyirdi. Bəzən mən bu qorxular kəsiyində bircə şeyi dəqiq anlayırdım ki, dostumla mən, bu dünyanın bir-birinin qəsdinə duran və eyni zamanda, biri o birini qəribə bir uyarlıqla tamamlayan hansıa zidd qütbləri ilə - bədənin ruhla, şüurun duyguyla, aşkarın gizliyə bir-birinə qənim kəsildiyi, yaxud bir-birini, necəse, istisna etdiyi hansıa sırlı qanuna uyğunluqlar üzrə bir-birimizdən qorxuruq ...

* * *

Papanın ölkəyə səfəri ilə əlaqədar dövlət səviyyəsində də hazırlıq işləri gedirdi. Mötəbər ruhanının qarşılanma mərasiminin, tanınmış elm və mədəniyyət xadimləri ilə görüşünün, şəhərin ən iri idman komplekslərindən birində nəzərdə tutulan kütłəvi moizə mərasiminin yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq tədbirlər görüldürdü. Vatikan rəsmisinin ölkədə olacağı vaxt qalacağı nəzərdə tutulan Prezident İqamətgahında da – şəhər yüksəkliyinin mənzərəli xiyanətlərindən birində ucalan dəbdəbəli sarayda da mötəbər qonağın gəlişinə hazırlıq işləri gedirdi. Müqəddəsin ölkəyə gəlişinə bir gün qalmış isə qəzetlər Vatikanın Xüsusi İdarəsinin səfərlə bağlı verdiyi açıqlamalarda Papanın, onun üçün hazırlanmış Prezident İqamətgahında yox, şəhərin kənar məhəllələrindən birində yerləşən balaca, görkəmsiz oteldə yaşayacağının qərara alındığı barədə məlumatlar yaydı.

Pontifikin Prezident İqamətgahında yerləşdirilməsi təklifini qəbul etməməsinin səbəbləri barədə nə rəsmi Vatikan, nə də yerli dövlət qurumları tərəfindən heç bir açıqlama verilmədi. Lakin elə həmin gün şəhərin küçələrində, uzun ətəkli geyimlərdə, boyunlarındakı yoğun zəncirlərini xışıldada-xışıldada gəzişən əcnəbi katoliklər, çəhrayı üzlü cavan keşşələr görünməyə başlamışdı.

Müqəddəs Pyotrun xələfi, əfsanəvi Roma Papası II İohanın ölkəyə təşrif buyuracağı gün şəhərə narın yağış çiləyirdi... Yazın son ayı olmasına baxmayaraq, bəzən narın çilərtinin sulu buz dənəciklərini andıran dolu ilə əvəz edildiyi də müşahidə edilirdi. Sanki kimse, hardansa yuxarılardan, tarlaya toxum səpən tək, aşağılara dolu səpirdi...

Papanın ölkəyə qədəm qoyduğu günün axşamından başlayaraq isə bütün gecəni paytaxt səması göyümtül-mavi şimşəklərdən dağılmağa başladı. Şimşəyin səsinə çölə boyananlar bu məmləkətdə heç vaxt görmədikləri əfsanəvi mənzərənin – ecazkar səma atəşfəşanlığının şahidi oldular.

Göy üzünü qeyri-mütənasib şırımlarla dörd yerə bölən göyümtül səma çaxıntılarına baxdıqca, mən o günün günortasını – tutqun səmali yaz günortasını, uzaq Vatikandan uşub şəhərdən bir neçə kilometr aralıdakı hava limanında aramlı yerə enən qırmızı zolaqlı təyyarəni, bir qədərdən sonra təyyarə qapısında görünən titrək qocanı xatırlayır, vaxtı ilə onun Kardinallar gildiyasının fövqəladə toplantısını çağırtdırıb, Roma Katolik Kilsəsinin Allah və insanlar qarşısında tövbəsi barədə qəbul etdirdiyi heyvətamız qərarını xatırlayır, ahil dindarın, neçə-neçə müqəddəsin uyuduğu əzəmətli Vatikan divarları arasında baş vermiş hansı günahları nəzərdə tutduğunu düşünür, ürəyimin sıxıldığını hiss edirdim...

Dünyaşöhrətli Yepiskopun ömrünün bu çağında – yeriməyə, danışmağa taqəti olmadığı xəstə vəziyyətində dünya xalqlarına müraciət etməkdən ötrü məhz bura təşrif buyurması o günlər hamiya qəribə gəlirdi. Əfsanəvi Roma müqəddəsini buna vadə edən nə idi görən?.. Bu balaca, qarabuğdayı müsəlman məmləkəti bu ağbənizli, dünya şöhrətli qoca xristian üçün hansı əhəmiyyət kəsb edrdi?!..

Papa barədə o dövrlər az-çox məlumatlı olanlar bu fikirdə idilər ki, pontifik ölkəyə, həqiqətən, dünya xalqlarına müraciət etmək, dünyanın diqqətini son illərin siyasi qarışılığında torpaqlarını itirmiş, saysız-hesabsız şəhidlər vermiş bu məmləkətə yönəltmək məqsədi ilə gəlmişdi. Xilas duasının məhz burda, az qala, səsin də maddiləşdiyi bir ölkədə oxunmasının bizlərin bilə bilmədiyi nə isə daha əsaslı və gizli səbəbləri var idi, görünür.

Qarşılanma günü mərasimin yayılması məqsədi ilə aeroporta axışan yerli və xarici jurnalistlərin, foto-müxbirlərin və nataraz çekiliş avadanlığının sayı-hesabı yox idi... Dövlət rəsmiləri qayğılı və yorğun halda qarşılanma zolağının yan tərəfində dayanmışdır.

Qırmızı zolaqlı Vatikan təyyarəsi səmada göründüyü an limana ümumi sakitlik çökmüş, təyyarə aramlı ləngətilərlə yerə endikdən sonra qapısına eniş pilləkəni ötürülmüş və az sonra qapıda müşaiət dəstəsinin köməyi ilə çölə çıxarılan Papanın ağ geyimli bəyaz vücudu görünmüdü...

Papanın təyyarə qapısında görünməyi ilə, qarşılanma zolağının arxa tərəfində işaretə gözləyən hərbi orkestr Vatikanın kədərli himnini çalmağa başlamış, dövlət rəsmiləri aramlı addımlarla təyyarəyə yaxınlaşmışdır.

Ruhanının səhhətinin hədsiz ağır olduğu, hava limanından birbaşa yayılmış telereportajda da gözə çarpıldı. O, köməksiz hərəkət edə bilmir, eniş pillələrindən endirilən arabasına zorla dayaqlanır, ətrafi, dünyaya yenicə göz açmış quş balası kimi, anlaqızsı baxışlarla seyr edir, üzündən geriyə qayıtmək həvəsi oxunurdu...

Deyilənə görə, bir vaxtlar o öz qənimi, Müqəddəs Pyotr meydanına yaxın binaların birindən güllə açaraq, onu ağır yaralayan Məhəmməd Əli Ağcayla təkadamlıq kamerada görüş zamanı ona da həmin bu anlaqsız gözlərlə baxmışdı...

Papanın ölmədiyindən heyrətə gəlmiş Ağca, ona baş çəkməyə gələn pontifikə:

– Siz niyə ölmədiz?.. Axi bilirəm ki, dəqiq nişan almışdım?! – dedikdə, pontifik duasını bitirib səssiz addımlarla kameranı tərk etmişdi. Dustaqla təkbətək keçirilmiş bir saatlıq görüşün gedisi ictimaiyyətə açıqlanmadan, məxfi saxlanılmış, zindanı tərk edib kilsəyə dönen pontifik qatilinin əfv edilməsi barədə bəyənatını imzalamışdı. Bu hadisə ilə bağlı sonrakı açıqlamalarından birində o:

– Bu dünyanın insanı xoşbəxt etmək gücү yoxdur... – demişdi.

O dövrlər Papanın Məhəmməd Əli Ağca ilə bağlı açdığı yeganə sərr - ona açılan güllənin trayektoriyasının ilahi möcüzəylə - müqəddəs Məryəm Ananın əli ilə dəyişdirilməsi, görünməz əlin son məqamda onu ölümün astanasında saxlaması idi...

- Bütün bunlar rəvayətdi. – deyib yenə həmin tanış sinayıcı baxışlarla üzümə zillənən şair-dostum məni Papanın ölkəyə gəlişi ilə əlaqədar təşkil olunmuş tədbirlərin birində adamlı dolu nəhəng zalın içində qəribə bir çevikliklə tapmışdı. Səsindəki arxayınlıq, üzünün rahat məmnunluq ifadəsi və daha nələrsə, o axşam onun nədəsə haqlı olduğunu deyirdi.

Həmin tədbirdə şən musiqinin, gur səsli gümrah adamların əhatəsində mən necəsə, öz gücsüzlüyümü, Papayla bağlı qənaətlərimin əsassızlığını anlayıb özüm özümə təslim olmuş, niyəsə, qəfildən özümü, ölkənin ucqar dağ kəndlərindən dəbdəbəli şəhər mühitinə düşmüş yönəmsiz əyalət adamı hiss etmişdim. Tədbiri yarımcıq tərk edib evə dönmüş, televizoru, kompüteri açmadan, yerimə girib yuxulamışdım və bütün yuxunu inadkar həmkarına təslim olmağa davam eləmişdim...

Yuxu qəribə ardıcılıqla, bir-birinin ardınca meydana çıxan sənədlə dəlillərlə Qalileo Qalileyin üç yüz qırx il bundan əvvəl elmi səhvə yol verdiyini, Yerin və planetlərin Günəşin ətrafına yox, eksinə, Günəşin Yerin və planetlərin ətrafına dövrə vurduguunu sübuta yetirir, mən gözlərim qarala-qarala bağışlanmaz səhv etdiyimi, Qalileo Qalileyin də, Papanın da, öz gücsüzlüyümü də anlayırdım...

* * *

Müqəddəs Atayla Prezident Sarayında keçirilən təntənəli görüş səhnəyə cavan kahinlərin köməkliyi ilə çıxarılan qoca pontifin gurultulu alqışlarla qarşılanması ilə başladı.

Pontifik səhnənin ortasına sarı bir neçə zəif addım atıb dayandı, titrək əlini havaya qaldırıb salondakıları salamladı, yalnız bundan sonra arxasında dayanan kahinlərin köməyi ilə hündür söykənəcəkli, qırmızı, məxmər üzlü kresloya əyləşdi.

Mərasimi xoş sözlərlə açan ölkə başçısı son illərin ağır siyasi burulğanlarında çabalayan məmlekətin durumundan – itirilmiş torpaqlardan, ağır qaçqın və köckünlər probleminin həlli yollarından danışaraq, dünyanın bütün təriqətlərinin, dini icmaların, eləcə də ayrı-ayrı nüfuzlu din xadimlərinin bu insanəhəmiyyətli məsələdə öz sözünü deyəcəyinə ümidi ləbəslədiyini bildirdi.

Qoca pontifik çıxışını sanki eşitmır, qocalıqdan, ya səfər yorğunluğundan ağırlaşan göz qapaqları bağlanır, yuxunun ağırlaşdırıldığı bəyaz başı sinəsinə asılırdı. Vaxtaşırı kreslosunun arxasında müntəzir dayanan cavan kahinlərin ehtiyatlı piçiltisina dik atılır, ətrafi

indicə görürmüş kimi, yuxulu gözlərlə seyr edir, sonra yenə mürgü dəryasına qərq olurdu. Bəzən onun, mürgü görüntülərinin hüdudsuzluğunda nələrəsə toxunub sarsıldı, titrək əlləriylə üzünü, başını qapayıb oralardan tezcə uzaqlaşmaq istədiyi bilinirdi. Bəzən oturduğu yerdə öz-özünə kövrəlir, gözünə dolan yaşı saxlamağa gücü yetmədən, sakit-sakit ağlayırdı.

- Bunun başı xarabdı. - kimsə sağlam səslə arxada piçildədi.
- O ağlamır. Gözlərinin suyu axır. Deyən lazım ki, balam, qocasn, qaxıl otur yerində də. – yanında oturan digər biri o birinin «səhvini düzəltdi».

...Ölkə başçısından sonra söz Roma Papasına verildi.

Ruhani sözünə ayağa qalxmadan, danışmağa heyi çatsın deyə, nəfəsini bir müddət nizamladıqdan sonra başladı. Xəstəliyin keyidib ağırlaşdırıldığı dilini ağızının içində zorla hərəkətə gətirə-gətirə güclə anlaşılan qırıq kəlmələrlə İlahi Rəhmin sonsuzluğundan, Yer üzünün ehtiyacli olduğu qarşılıqlı dözüm və insan mərhəmətindən, dünyani xilas edə biləcək Bədii Sözün şəfqətli gücündən danışdıqca təngiyib doluxsundu, susub boğazına dəqiqədə bir dolan qəhərini uddu...

O danışdıqca, səhnədən tamaşa salonunun yarıqaranlığına axan dalğayabənzər nəyinsə içəridə nəyisə dəyişdiyi, görüş iştirakçılarını çasdırıb pərt elədiyi bilinir, bəziləri içəri dolmağa davam edən bu anlaşılmaz, yad havaya müqavimətlə gizli-gizli əsnəyir, digərləri arxa cərgələrdə əsəbi-əsəbi piçildaşırıdalar...

- Heç nə eşidilmir...
- Anlamaq olmur, o nə deyir. Bunların tərcüməçisi-filanı yoxdumu, görən?..

Papanın titrək səsi salona yayıldıqca, onun bura, bu duyğusuz, küləkli məmləkətə bizləri anlamadığımız nələrdənsə – hansı uçurumlardan və təhlükələrdən qorumaq, gizli ağırlardan və darısqallıqlardan azad etmək naminə, yoxsa, tək bir məndən ötrü - bu dünyada məhv olmadan yaşamaqdən ötrü zəruri olan köndələn duyğularının həqiqiliyini təsdiqləməyə gəldiyini anlayır, böyük İlahi Rəhmin hüdudsuzluğunu dərk edirdim...

...Pontifik danışdıqca, fikirləri tez-tez qırılır, gözləri məchulluğa zillənib qalır, sanki dediklərini ordan oxuyur, danışanda əzab çəkdiyi bilinirdi. Çıxışının sonunda o, kahinlərin köməyi ilə ayağa qalxdı, titrək əlini havada saxlayıb kiməsə qəzəblə:

- Acların qabağında yemə!.. – dedi, sonra dayandığı yerdə heysiz ləngətiylə yellənib, - yeyirsənsə, onları da süfrənə dəvət elə... - deyib susdu.

Papanın bu qəfil çağırışından sonra salona piçhaçı düşdü. Bayram təntənəsi saçan qırmızı örtüklü səhnə bir müddət hərəkətsiz donuqluqd qaldı...

Ortaya düşən pərtliyi səhnəyə çıxarılan uşaq xoru pozdu.

* * *

...Vatikan başçısının səfəri bitib başa çatandan və qoca pontifik geldiyi minvalla qırmızı zolaqlı təyyarəsinə mindirilib vətəninə yola salındıqdan sonra ölkə ərazisində qəribə iqlim dəyişiklikləri işə düşdü. Axşama yaxın ucqar dağ rayonlarına, o yerlərdə bineyi qədimdən görünməmiş, güclü tropik yağışlarını andıran yağışlar yağıdı. Bol yağış kütləsinin bir sıra yaşayış məntəqələrini, əkin sahələrini və zəmiləri suyun altına alması əhali arasında çasqınlıqlar yaratdı. Paytaxtda vəziyyət bir qədər sabit olsa da, o biri günün axşai şəhər səmasını tutmuş qalın bulud topalarının arxasından aramlı göy gurultuları eşidilməyə başladı. Gecəyə yaxın küçələri bol yağış sularıyla dolduran güclü yağıntı şəhər nəqliyyatını ağışuna aldı. Yerli hidrometeoroloqlar anomal yağıntını ölkə ərazisinə şimal bölgəsindən axan qalın bulud örtüyü ilə əlaqələndirənlər də, mən bunun Papanın yağışları olduğunu

anlayırdım. Pencere şüşələrini, damın dəmirlərini səhər-axşam, gecələrlə morze ötürücüsü kimi, döyəcləyən yağışların səsi altında yazdığını hekayə də başdan-başa yağışla dolu idi. Bəzən mən Papanın yağışlarını kəsilməyə qoymayanın mənim bədii yağışlarım olduğunu düşünür, onlarla mümkün qədər ehtiytlə davranmağa çalışırdım. İş o yerə çatmışdı ki, bu yağışları, öz bədii yağışlarımı idarə eləyən kimi, idarə eləyəir, yil getdiyim yerdə istənilən yerdə onları dayandırıra, sonra yenidən yağdırı bilirdim. Yerli hidrometeoroloqların «siklon yağışları» adlandığı bu yağışının tezliklə kəsiləcəyi barədə günaşırı yaydıqları proqnozların hər dəfə səhv çıxmazı mənə təəccübləndirmir, yenicə biçilmiş ot qoxusu saçan bu şüurlu yağışının, deyildiyi kimi, «şimal küləklərinin qovub getirdiyi bol bulud yağıntısı» yox, bu məmləkətə, buruları başdan-başa yuyub təmizləmək niyyəti ilə gəlmış Papanın yağışları olduğunu anlayırdım...

Papadan sonra ölkədə, həqiqətən, nəyinsə dəyişdiyi, nəyinsə sona yetib bitdiyi bilinirdi... İl uzunu gah şimaldan, gah cənub istiqmətindən əsən küləklərin bulandırıb bozartlığı dənizin, tozanağın altında bozara qalan yaşlılıqların rəngi dəyişmişdi. Papanın şəfqətli yağışlarından sonra elə bil, insanlar da dəyişmişdi. Şəhərin küçələrini yorğun izdihamla doldurulan paytaxt əhlinin seyrəlməsi müşahidə olunurdu. Xüsusi işlər üzrə dövlət idarəsinin binasında da nə isə dəyişmişdi. Bina sanki nədənsə hürkmüş kimi, dayandığı yerdən bir addım geriyə çekilmiş, balacalaşmışdı. Qarşısındaki geniş səki də qəribə ürkəkliklə yiğilib ensizləşmişdi. Aramsız yağışların gölməçələr yaratdığı maşın yolu boşalmış, binanın monumental girəcəyi - qızılı haşiyəli nəhəng giriş qapıları davamlı yağışlardan, ya nədənsə parlaqlığını itirib qaralmışdı.

...Mənsə az qala, yuxuda da yazar, bəzən yazdıqlarımın xəstəhal yazılı uydurması olduğundan xofa düşür, yazılı vərəqləri cirib zibil qutusuna atır, sonra cirdiqlarımı yenidən yazırdım. Bəzənsə yuxularıma xüsusi uniformada gələn keşmiş həmkarımın sərt göstərişlərini və düzəlişlərini yerinə yetirir, qızdırımlı sayıqlamaları andıran bu darısqallığın cəngində qurtula bilmir, ona təslim olurdum. Bəzi yuxlarda isə mənim bədii yağışlarımın içində düşüb başlarını itirən, xof dol üzlərlə harasa tələsən qələm dostlarımla rastlaşır, onları nələrdənsə xilas eləməkdən ötrü həyəcandan boğula-boğula:

– Qorxmayıñ... qorxmayıñ... – deyir və niyəsə, özüm-özümdən vahimələnirdim...

*ensiklika – liturgiyalarda oxunan mətn;

**liturgiya – kilsələrdə keçirilən moizə saatları

2003

ERKƏN HEKAYƏLƏR

«AZADLIQ» - İNSAN BƏRBƏRLİYİNİN VƏ AZADLIĞININ OLMADIĞI YUXU ƏRAZİLƏRİNDƏ BAŞ VERƏLƏRDİ...

- Siz məşhur yazıçı Əli Vəliyevin nəvəsiniz. Bir yazıçı kimi formalaşmağınızda babanızın rolü olubmu?

- Genetik baxımdan ola bilər ki, olub. Amma babamın mənimlə bu sahədə məşgül olduğu yadına gəlir. O, çox hövsələsiz adam idi. Son illər isə qocalıq və şəkər xəstəliyi onu daha səbrsiz etmişdi. On yeddi nəvəsindən birinin «cızma-qarayla» məşgul olmaq o dövrlər onun üçün elə də əhəmiyyət kəsb etmirdi. İlk hekayələrim nəşr edildikdən sonra bəzən zarafatla mənə «kolleqa» deyə müraciət edirdisə də, hər hansı hekayəmi oxuduğu yadına gəlmir.

- Müxtəlif müsahibə və yazılarınızdan bilirik ki, yazıçıların kişi və qadın cinsinə bölünməsi ilə razılaşmırınz. Özünüzdən əvvəlki qadın yazıçılarından kimin yaradıcılığına rəğbətiniz var?

- Bütün qadın yazıçılara rəğbətim var.

- «Sərçələr», «Dovşanın ölümü» və sair hekayələrinizin qəhrəmanı olan qadın sanki öz analıq, qadınlıq funksiyasını yerinə yetirməkdən bezmiş kimi görünür. O, mətbəxdə et doğramaqdan iyrənir, öz uşaqlarına belə analıq qayğısı, həyat yoldaşına sevgi bəsləməkdən bezir. Onu sanki öz gözəlliyyindən savayı heç nə maraqlandırmır. Qəhrəmanları ilə Afaq xanım arasında bir yaxınlıq varmı?

- Siz mənim qadın qəhrəmanlarımı elə təsvir elədiniz ki, lap ürəyim bulandı. Adlarını çəkdiyiniz hekayələrdə qadınların mətbəxdən, uşaqlarından bezdiyini xatırlayıram, amma onların yalnız öz xarici gözəlliyi ilə məşgül olduğuna harda rast gəldiyinizi anlamıram. Bircə «Uydurma» hekayəsində şəhərdən gəlmış gənc qadının gecə-gündüz tarlada, əkin sahələrində günün altında işləməkdən dəriləri qaralıb kobudlaşmış kənd arvadlarının içində öz ağlığından və yaraşğından gizli qürur duyduğu kiçicik bir epizod var. Bütün qadın qəhrəmanlarımı bircə bu epizodla ümumiləşdirməyiniz mənə qəribə gəlir. Bunu dəfələrlə demişəm ki, hekayələrimin bir çoxu bioqrafikdir. Lakin elə bilirəm, mətbəxindən, uşaqlarından və ərindən bezib yorulan, yaxud öz zahiri görünüşündən güc alan qadınlar az deyil.

- Əsərlərinizi oxuyanda adama elə gəlir ki, sanki qadın olmaqdan peşmansınız. Sizcə, kişi olmaq adama hansı üstünlükleri verir?

- Hələ ki, kişi olmaq imkanım olmayıb, yoxsa, sualınızı dəqiq cavablandırırdım. Qadın olmağımızdan peşmançılığa gəlincə, məsələ burasındadır ki, sizin sırf qadın üzüntüləri hesab etdikləriniz, əslində, axı heç də qadın üzüntüləri deyil?!.. Bu, insanlıq üçün bir növ «icad edilmiş» cəmiyyət normaları darisqallığında vurnuxan, çərçivələrə siğmayan, sosial və məişət qəliblərindən və məngənələrindən dərilib üzülən İnsan sıxıntılarıdı. Əsərlərimdəki obrazların əksəriyyəti qadın olduğundan ilk baxışda adama elə gələ bilər ki, onları sıxan

mətbəx və məşətdi. Kişi olacaqları təqdirdə ola bilsin ki, bu məngəni maşın sükanı, yaxud, dar düyünlü, tarım qalstuk olacaqdi.

- Bəzən əsərlərinizi oxuyanda adamın təsəvvüründə məşhur rəssam Salvador Dalinin surrealist əsərləri canlanır. Məsələn «İzdiham». Belə bir qeyri adı poetikaya malik, qəribə əsər necə yarandı?

- «İzdiham» mənim şüuraltımın, qırıq-qırıq da olsa, hansı möcüzə iləsə təsəvvürümə gətirdiyi gizli yaddaş məlumatlarıdı. Xatırlanması, dərk olunması insanlara yasaq olmuş sırı yaddaş ərazilərinin adda-budda görüntüləridi. Çox nadir insanlara çox nadir hallarda verilən bu unikal imkan elə biliyəm, Allahın rəhmi, bəlkə də mənə olan sevgisidi. Realist hekayələrimin alt qatını anlamağa çətinlik çəkən oxucular üçün «İzdiham» yəqin ki, əbədi olaraq, bağlı qalacaq.

- Hekayələrinizdən biri «S.V.A.C.O» adlanır. Amma hekayəni oxuyanda, əsərin məzmunu ilə bu hərfləri nə qədər çalışımsa, deşrifə edə bilmədim. Bəlkə bunu açıqlayasınız?..

- Bu suali mənə çox verirlər və mən də dönə-dönə izah edirəm ki, «S.V.A.C.O.» şərti hərflər yiğnağıdır və açıqlansa belə, hekayənin mahiyyətinə heç nə verməyəcək. Bu hərflər yiğnağı hekayədə baş tutan əcaib bir gecənin təşkilatçısının – məsləki, amalı, əqidəsi hərflərin özü qədər naməlum olan gizli icmanın şərti adının abreviaturasıdır. Hekayədən göründüyü kimi, bu, rus, yaxud, rusdilli icmadır. Deşifrə etmək istədiyiniz bu müəmmalı abreviatura uzun illərlə təhsil, mədəniyyət və kitablar vasitəsi ilə ölkənin milli mentallığına təcavüz edən, il-ildən vüsət alıb möhkəmlənə-möhkəmlənə ciddi ideoloji basqıya çevrilən qorxunc bir prosesin kodlaşmış adıdır, belə deyək.

- «Azadlıq» romanında heç bir yazılıçının toxunmadığı, cəsarət tələb edən bir mövzuya toxunmusuz. Bu əsər nədən yarandı və bu əsərdən sonra rəsmi dairələrin reaksiyası və yaxud, hər hansı təzyiq, ya təsirlə qarşılaşmamışınız ki?

- Belə bir əsəri yazmaq arzusu - yuxuların insanın təkcə fizioloji hali yox, onun ruh aləminin, başqa sözlə desək, özünün özündə yaşadığı real həyatı olduğunu anladığım müəyyən bir zaman kəsiyindən sonra yarandı. İndi çoxları əsəri siyasi roman kimi qiymətləndirir və məni, son dövrlər ölkədə baş verən siyasi-ictimai hadisələri cəsarətlə təsvir etdiyimə görə az qala, qəhrəman hesab edirlər. Əsər isə psixoloji - mistik faciədir. Amma nə etməli? Mən bu sayaq reaksiyalara artıq alışmışam. Düzdü, roman son illər ölkənin ictimayı-siyasi həyatını, bir formassiyadan o birinə keçid mərhələsində baş verən hadisələri və şəxsiyyətləri kifayət qədər əhatə edir. Lakin bu, heç də siyasi ədəbiyyat deyil. Orda ister General, ister Psixiotor, ister səfərə də Akademiklə baş verənlər yuxu həyatımızda, iç dünyamızda baş verənlərdi. İnsan bərabərliyinin və azadlığın olmadığı, öz cod ierarxiya qanunlarının işlədiyi yuxu ərazilərdə baş verənlərdi. «Azadlıq» meydanında baş verənlərə gəldikdə isə bu, nəahətsiz, ilahi reallığın bu biri üzündə yaşıananların təsviridir. Geniş oxucu kütləsinin nəzər -diqqəti cəlb eləyən də məhz budu. Bu mənə həmişə qəribə gəlib ki, insanlar öz gündəlik həyatlarında görüb anladıqlarını bədii ədəbiyyatda da axtarırlar. «Azadlıq» romanının siyasi ədəbiyyat siyahısına düşməsi də, «Dovşanın ölümü», «Sərçələr» və digər bu kimi hekayələrinin mətbəxindən, uşaqlarından bezmiş qadının faciəsi kimi qiymətləndirilməsi də, elə biliyəm, burdan irəli gəlir. Bədii ədəbiyyatın mütaliəsində ən rahat yolları axtaran ən böyük oxucu kütləsi yəqin ki, bizdədi.

- Dünya ədəbi prosesini izləyirsinizmi? Dünya ədəbiyyatından oxuduğunuz son əsər hansıdır?

- Təəssüf ki, heç bir prosesi izləyə bilmirəm. Buna sadəcə, imkanım yoxdur. Addabudda əlimə keçən ədəbiyyatlarla kifayətlənməli oluram. Son illər ümumiyyətlə, bədii ədəbiyyat oxumuram. Son vaxtlar bədiilik mənə maraqsız gəlir. Olsun ki, bu, həm də peşəkar oxu tərzindən - oxuduğum əsərlərin hansı saplar və üsullarla tikildiyini görməyimdən irəli gəlir. Başladığım istənilən əsərə marağım bir-iki səhifədən sonra itir. Son vaxtlar qədim sufi mətnlərini oxuyuram. Hədsiz maraqlıdı və ən əsası budu ki, orda doğma nəfəs duyuram. Bu elə bir doğmaliqdı ki, bəzən mütaliə zamanı düşdüğüm sırlı ərazilərdə qalmaqda, oralarda azmaqdan qorxuram. Geriyə qayıda bilməyəcəyimin xofu bəzən məni mütaliəni yarıda kəsməyə vadar edir.

GECƏ

Elə bil çovğunun sonu olmayıacaqdı. Bir həftəydi, ya on gün idi, ac canavar kimi ulamaqdan yorulmurdu. Son üç günü şəhərin əksər məhəllələrində işıq xətləri qırılmışdı deyə, şəhərin bir tərəfinə soyuq qaranlıq çökmüşdü. Qaz çovğun başlayan gündən kəsilmişdi. İndi də, deyəsən, su boruları donurdu... dar ayaqqabının içində sıxlın kimi, şaxtanın donundan sıxlıb çıq-çıq çıqqıldıyırı.

...Hava qaraldıqca, qaranlıqla bir Talib kişinin canına damla-damla vahimə dolurdu.

Çovğun başlamamışdan bir müddət əvvəl Talib kişinin yuxusuna ağ saqqallı, ağ əbalı nurani bir adamı girmişdi. O Talib kişinin əlindən tutub yatağından qaldırmış, arxasında çəkə-çəkə, harasa, ucu-bucağı görünməyən ağappaq səhralıqə bənzər qəribə bir yerə aparmışdı... elə oradaca əlindən buraxıb qeybə çəkilmişdi və Talib kişi külək uğultusuyla dolu həmin o səhralıqda təmtək qalmışdı... sonra necə olmuşdusa Talib kişinin ayağının altında yer tərpənmişdi və Talib kişi aşağı baxıb görüdü ki, sən demə, bayaqdan bəri donub dayandığı yer – səhnədi... bir qədər irəlidə aşağıda, əllərində musiqi alətləri, saysız-hesabsız musiqiçilərdən ibarət böyük orkestr onun işarəsini gözləyir... onda Talib kişini elə səhnədəcə ağlamaq tutmuşdu... bədənində, çoxdannan bəri yadırğadığı tanış istiliyi hiss eləmiş, bir vaxtlar elədiyi kimi, saçlarını sığallayıb əllerini havaya qaldırmışdı... gözlerini yumub orkestrə başlamaq işarəsi vermişdisə də, orkestr calmamışdı... onda Talib kişinin qolları yanına düşmüşdü, vahimədən dizləri əsməyə, ürəyi zəifləməyə başlamışdı, dayandığı yerdəcə donub qalmışdı... orkestrin musiqiçiləri alətlərini kənara tullamış, tələsik hərəkətlərlə yuxarı dırmanıb zalın ortasında yekə bir xəndək qazmağa başlamışdilar, ordan səhnəyə çıxıb dəmir kimi soyuq əlləriylə Talib kişinin qollarından yapışmış, sürüyə-sürüyə onu aşağı düşürüb xəndəyə yixmişdilar... bayaqdan bəri onun işarəsini gözləyə-gözəyə əllərində saxladıqları violonçel və skripkaları da üstünə atıb torpaqlamağa başlamışdilar... torpaq ağızına, boğazına dolub nəfəs yollarını tixadiqca, skripkaların ucuuti taxtaları sinəsini,,

qabırğalarını dəlib qanatdılqca, Talib kişinin bu işıqlı dünyada son dəfə gördüyü - göydən lopa-lopa yağan qar olmuşdu...

...Həmin o qar idi... yuxusundan başlayıb düz on gün idi yağırdı... Çovğunun içiyələ tozanaq qoparan burulğan tək göye sovrulub pəncərələrə çırpılırdı, sanki şüşələri qırıb içəri daxil olmaq, yuxunun sonluğundakı kimi, Talib kişinin üstünə yağmaq istəyirdi...

...Yatağından qalxıb stolun siyirtməsini çəkdi, dərmanlardan çıxarıb bir-bir dilinin altına qoydu, pəncərənin qabağına keçib bir müddət pərdənin arxasından çovğunun, tufanın içində itib-batan şəhərə baxdı. Şəhər görünmürdü...

Bütün günü telefon da zəng çalmamışdı. Elə bil şəhərdə olan-qalan qohum-əqrəbanın, tanış-bilişin hamısı çovğunun içində donub yoxa çıxmışdı. Ya harasa, ha yanasa köçüb getmişdilər?!..

- Talib, a Talib...

- Ay can.

...Talib kişinin qarısı idi. Hələ lap cavanlıqdan xırdayıdı, qocalıb, indi az, qala fındıq boyda olmuşdu, çarpayının tən ortasında, yorğanın bir ucunun altında dovşan kimi yiğilib xırda, oy-naq gözləriylə ona baxırdı.

- Qorxuram nəsə.

- Nədən qorxursan?..

- Bu nə çovğunu, a Talib? Heç Bakıda belə çovğun olduğu yadına gəlir?..

Talib kişi çöməlib qarının ayaq tərəfində oturdu, əlini onun bumbuz alnına çəkdi:

- Ürəyin necədi indi?..

- Bir az babatdı. – qarı deyib udqundu.

- Sən çalış, yat.

- Elə bütün günü yatıram. Nə qədər yatmaq olar?..

- Nə qədər yatsan, bir o qədər yaxşıdı.

- Bu il yazın gəlməyi nə uzun çəkdi?! Mart qurtarır, yazdan isə əlamət yoxdu.

- Olar da, niyə tələsirsən?.. Cavanlığından belə hövsələsizsən. - Talib kişi dedi və o dəqiqli də dediyinə peşman oldu.

Qarı, cavanlığından söz düşəndə, həmişə niyəsə məyus olurdu, balaca, qırışlı üzü yiğilib, az qala, nöqtəyə dönürdü.

- Talib...

- Hə.

- Yazın birinci əlaməti nədi, əgər bildin?!.

- ...

- Hə?.. Niyə dinmirsən?..

- Fikirləşirəm.

- Burda fikirləşməli nə var ki?!..

- Yəqin yağış olar da.

- Hə, yağışdı... O yağışın bir cür qəribə qoxusu olur...

- Qoxusu?.. Suyun da qoxusu olar?..

- Bəyəm bilmirsən?.. Yaz yağışından həmişə ot iyi gəlir.

- Sən həmişə hər şeyi tərs-mayallaq deyirsən. Yazda təzə ot bitir deyə, yağış yağanda hər yanı otun iyi bürüyür.

- Hə. Sən məndən ağıllısan.

- Qişın ömrünə az qalıb daha. Bir azdan havalar isinəcək, quşlar oxuyacaq, işığımız düzələcək, televizor işə düşəcək...

- Telefon da, deyəsən, işləmir, hə?.. Heç zəng eləyən olmayıb bu gün. Elə bil lap adadayıq.

Qarının bu sözündən Talib kişinin bədənindən soyuq gizilti keçdi. Yenə o gecəki vahiməli yuxusu düşdü yadına.

...Ayağa qalxıb başmaqlarını sürüyə-sürüyə mətbəxə keçdi. Mətbəx ləp qaranlıq idi, xırda pəncərələri küləyin müqavimətindən əsim-əsim əsirdi.

Əlini bufetin siyirtmələrində gəzdirib dünən yandırıldığı yarımcıq şamı tapdı, yandırıb nəlbəkiyə yapışdırıldı, əlləri əsə-əsə otağa apardı...

Çovğunun soyuğu elə bil evin içinə də dolmuşdu. Soyuq külək qaranlıq dəhliz boyu ulayır, pəncərə pərdələrini vahiməli-vahiməli yellədirdi.

Talib kişi şamı getirib nahar masasının üstünə qoydu, özü də yaxındakı stula oturdu.

Qarının səsi çıxmırıldı, yorğanın altından xırda başı, bir də quş caynaqlarına oxşar balaca, sümüklü əlləri görünürdü. Dinməz-söyləməz uzanıb qaranlıq tavana baxırdı.

Talib kişi şamı götürüb yatağın böyründəki dolabçanın üstünə qoydu, dikələndə dayandığı yerdə ləngər vurdu. Yenə ürəyi idи... zəifləyib bütün bədənini əldən salmaq istəyirdi...

"Daha dərman da kar eləmir." – Talib kişi fikirləşdi.

- Talib, a Talib...

- Ay can.

- Elə bil daha dərman da kar eləmir mənə.

Talib kişi çarpayının ayaq tərəfində - döşəyin üstündə oturdu, nəfəsini dərib:

- Hamısı soyuqdandı əzizim. – dedi. - Soyuq damarları sıxır, qoymur qan yaxşı işləsin. – bunun ardınca istədi desin ki, «bəlkə, su qızdırıb ayaqlarına döşəyim?», yadına düşdü ki, nə qaz var, nə işiq.

- Yuxun gəlmir?..

- Yox. - qarı başını sərçə başı kimi tərpədib susdu, sonra gözlərini döydü.

- Talib...

- Hə.

- Qorxuram.

- Nədən qorxursan, yatmaqdan?..

Qarı başını tərpədib "hə" dedi.

- Mən ki, yanındayam, nədən qorxursan?.. – dedi və şamın ölüziyən işığında qarının heç nə ifadə eləməyən üzünə baxdı.

- Sən yanımda olanda heç nədən qorxmuram. – qarı haçandan haçana, tavana baxa-baxa dedi. - Sən güclüsən. Həkim də demişdi. Yadındadı, həkim nə demişdi?..

- Demişdi də.

Hiss elədi ki, danışmağa heyi yoxdu, ürəyi, cərəyanı azalan əl lampası kimi tədricən söñür...

- Yox, de.

- Nə deyim?..

- Həkim nə demişdi, onu.

- Demişdi, bədənim çox sağlamdı.

- Hə...

Qarı "hə"-nin axırını uzada-uzada dedi və elə bil rahatlandı, sonra qırıq-qırıq əsnədi.

Gözlərini qiyıb qarının üzünə diqqətlə baxdı və az qaldı qorxudan ürəyi dayana.

Qarının ağızının bir tərəfi əyilmişdi. Nə vaxt əyilmişdə, görməmişdi. Ən pisi isə o idi ki, qarı, deyəsən, ağızının əyildiyini hiss eləmirdi.

Qarısının ağızına baxıb kövrəldi, gözləri doldu, yadına bu bəstəboy qadının cavaklısı, ağappaq şümal dərisi, cəzibəli gözləri düşdü... Onların heç birindən əlamət yox idi. Hər şey qurtarırdı, bitirdi, söñürdü...

Talib kişi belə fikirləşdikcə, ürəyi tamam zəifləyirdi, çovğununsa gücü elə bil bir az da artırdı.

Qarı ərinin, onun üzünə zilləndiyini görüb xırda, heysiz əlləriylə yorğanın ucunu burnunacan çəkdi.

- Niyə elə eləyirsən? Nəfəsin daralar. – Talib kişi dedi və yorğanı qarının üzündən çəkmək istədisə də, qarı yorğanın ucunu buraxmadı:

- Baxma mənə. – deyə yorğanın altından quş kimi bippildədi.
- Niyə, əzizim?..
- Elə bil ağızım keyiyib.
- O sənə elə gəlir.

Çovğun cuşa gəlib qapı-pəncərələri yerindən oynadır, elə bil yarıqaranlıq, soyuq otaqlarda, qaranlıq, kimsəsiz adada təmtək qalmış qocaları qorxutmaqdən zövq alırdı...

- Talib... - qarının səsi yorğanın altından güclə eşidildi.

- Hm.

- Qoyarsan mən ölüm?..

Talib kişinin qarının bu sözündən ürəyi sıxılsa da, zorla gülümsündü:

- Mən ölmüşəm ki, sən ölüsən?..

Talib kişinin bu sözlərindən qarının çuxura düşmüş gözlərində sevincə oxşar zəif işarti yanıb-söndü.

Talib kişi isə arada bir büdrəyib dayanan ürəyinin zəif əzələlərini bircə-bircə hiss elədi... Ürəyinin əzələləri tiftiklənmişdi, bunu o, necəsə, dəqiq hiss eləyirdi. Ürəyi daha ona tabe olmurdu. Dərmanlardan da imtina eləyirdi.

Sonra çovğunun ətürpədən uğultusundan oldu, ya otağın qaranlığı ürəyini sıxb əzdi, nə oldusa, birdən-birə havası çatmadı... Əli ilə bir neçə dəfə sinəsinin ortasını döyəclədi və yalnız bundan sonra sinəsinin dərin guşəsindən, suyun altından çıxan tək, bir neçə hava qabarcığının boğazının içində dolduğu hiss elədi.

Fikirləşdi ki, bəlkə, bir təhər geyinib qarısını da bələyib sürüñə-sürüñə də olsa, havaya çıxsın?!.. Sonra yadına düşdü ki, işıq yoxdu axı?! Demək, lift də işləmir, bu qədər mərtəbəni necə düşüb-çixacaqlar?.. Liftin işləməməyindən ləp vahimələndi. Demək, çovğun qurtarananın elə burdaca - göyün üzündə qalmalı olacaqdılar...

Qəribəydi ki... - Talib kişi çarpayının taxtasına dirsəklənib ürəyini ova-ova fikirləşdi - qonşuların da səs-səmiri gəlmir. Elə bil hamı çovğunun əlindən qaçıb harasa, uzaqlara, isti, işiqli ərazilərə göçüblər. İndi çovğunun içində itib-batan bu görünməz şəhərin ortasında, bu qar-qiyamətin içində qarısıyla qalan bircə o idi...

- Talib...
- Hm.
- Bu il elə bil yaz olmayacaq.
- Elə şey olar?..
- Niyə olmur?!.. - qarı danışdıqca elə bil nəfəsi tengiyirdi.
- Deyirsən, bu qar, çovğunun ardınca birdən-birə yay gələcək?..
- Hə. Yaydan zəhləm gedir. İstidə təzyiqim düşür.
- Talib kişi hiss elədi ki, gözləri qaralır, bədəninə soyuq tər gəlir.
- Özünü dikəldib zorla da olsa, ayağını ayağına aşındı. Bilirdi ki, belə oturanda əzəmətli görünür. Yorğanı qarının üzündən çəkib:
 - Sus, əzizim, danışma. - dedi. - Sənə danışmaq olmaz.
 - Sakitlikdən qorxuram.
 - Niyə?..
 - Onda küləyin səsi gəlir. Bir də külək pəncərələri tərpədir...
 - Burda qorxmalı nə var ki?.. Külək əsəndə pəncərə titrəyər də.

- Talib...
- Hm.
- Elə bil bu külək nə isə isteyir.
- Nə isteyir?..
- Bilmirəm.
- ...
- Eşidirsən necə ulayır?.. Elə bil ağlayır. Ürəyim sıxlıır.
- Dedim axı sənə, danışma.

Talib kişi bütün qüvvəsini toparlayıb bir təhər qarıya sarı əyildi, qurumuş dodaqlarıyla onun alhnından öpdü:

- Sakit uzan, mən danışım, sən qulaq as.
- Danış Talib, amma çox danış. Bir də bərkədən danış.

Talib kişi nəfəsini dərdi, qurumuş diliylə dodaqlarını yalayıb uzun-uzadı yola hazırlaşan adamlar kimi, bir neçə saniyə susub nəfəs dərdi, sonra boğazını arıtlayıb ləp astadan, az qala piçiltiyla danışmağa başladı:

- Qışın ömrünə az qalib. İndi otlar, çiçəklər qarın altında yuxulu-yuxulu cücməkdədirler... ağacların tumurcuqları düymə kimi yiğilib dəqiqələri saya-saya çovğunun axırını gözləyirlər. Quşlar, bizim kimi haralardasa gizlənib çovğunun səsinə qulaq asa-asə mürgüləyirlər. Ona görə deyirəm ki, sən də yat. Sən də hansısa quşa oxşayırsan. Bunu sənə demişdim, deyəsən...

Ürəyi yenə dayandı... Qarı görməsin deyə, yanakı oturub sinesini yavaş-yavaş ovxaladı. Ürəyi zəif-zəif atıb dayanırdı, benzini qurtarmış maşın mühərriki tək, son döyüntülərini vururdu...

- Hə, niyə susdun?.. Deyirsən hansı quşa oxşayıram?..
- Yaz ləp yaxındadı. Mən hiss eləyirəm. Səhər yuxudan ayılıb görəcəksən ki, bu qaranlıq otaq işıqla doludu. Bura evin ən işıqlı otağıdı axı?!.. Yayda həmişə buranın pəncərəsindən qalın pərdələr asırsan ki, gün şığıybı divarları, pianinonu bozartmasın. Sənin o qalın pərdələrin hardadı?..
- Pərdələr?.. Hansı pərdələr?..
- Yay pərdələrini deyirəm. Üstündə qırmızı tovuzquşuları olanları. O tovuzquşlarının hamısı sənə oxşayır. Bunu demişdim sənə?..
- Deyəsən demişdin. Hə, demişdin.
- Sən elə indi də tovuzquşuna oxşayırsan...
- Sən danışırsan, ürəyim yaxşı işləyir. Özü də həmişə elə gözəl sözərək tapıb deyirsən ki?!.. Gərək yazıçı olaydın...

...Külək bir də cövlən eləyib hardasa, damda nəyisə kökündən qopartdı... Antenaydı, ya damın dəmirləriydi, nə idisə yerindən oynayıb gur-gur guruldadı.

Qarı gurultunun səsindən başını yorğanın altında gizlədi, bir qədərdən sonra çölə boylanıb nəfəsini saxladı və diqqətlə gurultuya qulaq asdı... Qəfildən gözləri işildadi:

- Göy guruldayır... Talib!.. Eşidirsən?.. Bu nə vaxtın gurultusudu?.. Heç qışda da göy guruldayar?.. Bəlkə, yağış yağır?.. Dur bir pəncərədən bax. Sən düz deyirdin. Yaz ləp yaxındaymış. İndi yadına düşdü, o tovuzquşulu pərdələr hardadı. Çöl şkafında, yuxarı gözdə. Özü də təmizdi, keçən yay onları yuyub-ütüləyib qoymuşdum. Onları yaxalayanda dırnağımın birini də sindirmişdim, yadındadı?.. Dırnaqlarım da qocalıb... Talib, niyə dinmirsən?.. Susma, sən susanda qorxuram axı?!.. Yağış yağır... Vallah yağır... Eşidirsən səsini?.. İndi otlar cücməcək, yarpaqlar tumurcuqlayacaq, gün çıxacaq, hər yer isinəcək, işıqlı olacaq... Mən o tovuzquşu pərdələrimi çıxarıb asacağam. Talib, qurbanın olum, danış... Nolar, bir söz de... Talib... Talib... a Talib... danış, qurbanın olum, qorxuram axı?!.. Talib... Talib... Talib?..

SƏRÇƏLƏR

Əli əsdi, ya fikri dağıldı, nə oldusa, yenə çayla dolu fincan apardığı yerdə əlindən sürüşüb ağızı üstə döşəməyə dəydi. Fincanla bir ürəyi də döşəmənin işiltılı üzünə dəyib cılık-cılık oldu...

Dağılan yenə şirin çay idi.

Dəhlizin o biri başında anasının əsəbilikdən əyilmiş üzü göründü.

Anasının üzü əsəbileşəndə elə vahiməli olurdu, adamın az qalırkı bağıri yarıla.

Anası bu vahiməli üzüylə günsarı yuxusuna da girirdi. Həmin o əcaib üzüylə - gözlərini ağarda-ağarda, dəmir addımlarla tufan kimi üstünə yeriyirdi. Onda anasının nəhəng kölgəsindən elə bil gecə düşürdü, hər yana qatı zülmət çökürdü... və o, anasının nəhəng kölgəsinin zülmət qaranlığında təmtək qalırkı... dəhşətdən, vahimədən bağıri yarıla-yarıla yiğilib-yiğilib, bapbalaca su damlasına dönürdü. Onda anası yekə, ağır ayaqlarıyla onun üstündən keçib gedirdi. Onu tapdayıb, əzib, döşəməyə yaxıb gedirdi... O da döşəməyə yayılan minlərlə sulu nöqtəsiylə heysiz-heysiz kimlərisə köməyə çağırırdı...

...Nənəsi üçün ürəyi gizildədi... başını sinəsinə qışıl, yumaq kimi yiğilib, nənəsinin qarnında gizlənməyi gəldi. Fikirləşdi ki, ora girə bilsəydi, daha çıxmazdı. Elə oradaca oturub qalardı, dərsini də orda oxuyardı, orda da yazardı, yatıb-durardı... Nənəsinin qarnı okean kimi nəhəng və dərin idi. Orda istəsəydi, lap velosiped də sürərdi.

...Anası hələ də dəhlizin o biri başından ona baxırdı. Baxdıqca, dişləri bir-birinə sıxlırdı, yumruqları düyünlənirdi, saçları pırıplılanıb yuxarı dartılırdı...

...Fincanın qırıqlarını ətəyinə yiğdiqca iti şüşə qırıqları ətinə keçib barmaqlarını uclarını qanatdı.

Anası bir müddət ağır-ağır nəfəs ala-ala uzaqdan ona baxdı - baxdı, deyəsən, qəzəblənib üstünə qışqırmağa özündə güc tapmadı.

Anası olsun ki, yorulmuşdu... yoxsa, hirsini barmaqlarının qanı soyutmuşdu?..

- Əlin bişib?..

Anasının səsi həmişəki kimi quru və sərt idi.

...Titrəyib ayağa qalxdı, qırıqları ətəyində saxlaya-saxlaya ehmal addımlarla mətbəxə getdi. Yeridikcə, arxadan kürəyinə oxlanan neşərli baxışları hiss etdi.

Anası bu oxlardan ona öz otağından da atırdı. Qara makinasını iki əlli əsəbi-əsəbi döyəcləyə-döyəcləyə divarın o biri üzündən güllələyirdi onu.

Anası bir də beləcə yuxuda güllələyirdi onu.

Yuxuda anası həmin o qara makinasına minib tank kimi guruldaya-guruldaya üstünə yeriyirdi... makinanın düymələrini basıb onun bədənini güllələrlə doldururdu, aşşüzən kimi deşib tökürdü... O, yerə yixilib ölürdü. Amma arada bir başını yerdən qaldırıb can verə-verə yaralı bədənинə baxırdı və ətinə dolanın, sən demə, güllə yox, makinanın özü kimi qapqara hərflər olduğunu görürdü... bədəni başdan-başa qapqara çap hərfləriyle dolurdu və o, ürəyi əsə-əsə hərflərlə dolu, yaralı bədənini sürüyüb, anasının əlindən qaçıb haralardasa

gizlənirdi... Sonra bir də baxıb göründü bayaqdan bəri içində girib gizləndiyi, sən demə, iri "Ü" hərfi imiş...

...Ətəyindəki şüşə qırıqlarını zibil qutusuna çırpdı, qulağı dəhlizdə üst-başını təmizlədi, paltarına ilışən nöqtə boyda şüşə qırıqlarını bircə-bircə hövsələ ilə ovcuna toplayıb əl-üzyuyana tökdü.

...Anası hələ də dəhlizdəydi, əsəbi nəfəsi dəhliz boyu ilan kimi qırılıb zəhərli dalğalarla mətbəxə axırdı...

Anasını bir dəfə lap dəhşətli görmüşdü yuxuda. Yuxu ondan başlamışdı ki, o, barmaqlarının ucunda anasının otağına daxil olmuşdu, ehmal addimlarla arxadan ona yaxınlaşmışdı. Yuxuda anası üzü pəncərəyə, arxası qapiya oturduğudan, onun gəlişini hiss etməmişdi. O, keçib anasıyla üzbeüz dayanmışdısa da anası onu görməmişdi, əlləri dizlərinin üstə, gözleri pəncərədən uzaqlara zilləndiyi yerdə oturub qalmışdı. O:

- Ana! – deyib onu çağırmışdısa da, anası ona məhəl qoymamışdı. Onda o, əlini uzadıb anasının çıynıñə toxundurmuşdu və anası içi boş müqəvvə kimi laxlayıb böyübü üstə döşəməyə yixilib, onun başsız kuklası kimi uzun-uzadı mələmişdi... Onda o, qorxudan bağıri yarıla-yarıla, ağlaya-ağlaya, özünü anasının üstünə atmışdı, qolundan yapışıb onu yerdən qaldırmaq istəyəndə anasının qolu çıxmışdı... başı yerindən qopub döşəmə boyu düşülmüşdi... O, anasının qol-qıçını qucağına yiğib öz otağına aparmışdı, orda qorxudan nəfəsi kəsilə-kəsilə, əl-ayağı keyiyə-keyiyə ha əlləşib-vuruşub qol-qıcı yerinə taxmağa çalışmışdısa da, heç nə alınmamışdı...

...Anasının otağının qapısı çırıldı və çox keçmədi ki, makinanın əsəbi çqqıltıları evi başına büründü.

İçini çəkib kətilə oturdu və fikirləşdi ki, anası bu qədər nə yazır axı?!

Bir dəfə bunu öyrənməkdən ötrü oğurlanıb anasının otağına da girmişdi, üst-üstə qalaqlanan kabızları əlek-vələk eləyib yazdıqlarını oxumuşdu. Amma heç nə başa düşməmişdi.

Anası nə isə sərcələrdən yazırı...

Fikirləşdi ki, bəlkə anası sərcələri sevirdi?!.. Ya bəlkə, anası özü sərcəydi, ona görə onu sevmirdi?!.. Ya bəlkə əksinə, onu, sərcə olmadığına görə sevmirdi?!.. Yoxsa, anası sevirdi onu?!

Hə, hərdən elə bil sevirdi. Bu, əsasən o xəstələnəndə olurdu. Ələlxüsus qızdırması qalxanda. Onda anası, bir müddətə də olsa, makinasına sarı getmirdi, onun üstünə qışqırmırdı, evin ortasıyla dəli kimi vurnuxmurdu. Onda anası fikirli gözlərini bir nöqtəyə zilləyib çarpayışına otururdu, mehriban gözlərini üzünə zilləyib susurdu, arada bir soyuq dodaqlarını alnınə toxundurub istiliyini yoxlayırdı, sonra yorğun halda harasa uzaqlar zillənirdi. Anası dodaqlarını onun alnınə toxunduranda da o dodaqlardan heç bir hərarət duyulmurdu. Anası həmin o soyuq dodaqlarıyla eyni ilə beləcə dəmir ütünün qızmağını yoxlayırdı, zivdən yiğdiyi pal-paltarın nəmliyini yoxlayırdı.

Fikirləşdi ki, ölsəydi, anası sevərdi onu.

Sonra gözünün qabağına gətirdi necə örür... Necə onu tabuta qoyular, necə anası tabutun üstünə yixilib hönkür-hönkür ağlayı...

Anası bütün bədəniylə onun üstünə yixılırdı... Onda anasının bədəninin çəkisini, istiliyini, iyini hiss eləyirdi və rahatlıqdan yuxusu gəlirdi...

Bunu son vaxtlar tez-tez gözünün qabağına da gətirirdi.

Yaxşı idi...

Ölüm dən qorxmasaydı, bir də bilsəydi ki, öləndən sonra diriləcək, olərdi. Hə, yəqin ki, olərdi.

Ayaqlarını qarnına yiğib uzun müddət ölüm barədə fikirləşdi.

Ölüm, çox qəribədi ki, qara rəngdə deyildi. Dumanlı yaz səhəri kimi, ağappaq və soyuq idi. Fikirləşdi ki, öləndən sonra orda - o qatı dumanın içində bu balaca canıyla neyləyəcəkdi?!. Oturacaqdı, uzanacaqdı, ya qanad açıb sərçə kimi uçacaqdı?!. Bunu bilmirdi. Bir də bu aydın otaqdan ora - o dumanlı yerəcən necə gedəcəkdi?!. Harasına ağrıacaqdı, ya nəfəsi daralacaqdı, yoxsa, əl-ayağı qarışiq ət maşınınə bənzər əcayıb mühərrikin dişlərində çəkilə-çəkilə, qiymaya dönüb gedəcəkdi?!. Burası qorxulu idi.

Bunu fikirləşdikcə elə bil axşam düşürdü... Yoxsa, otağın işığı zəifləyirdi?!

Barmaqlarının ucuna qalxıb divar işığını yandırıdı və fikirləşdi ki, ölsə, anası onun üçün ağlayacaq, hönkürüb lap dəli kimi ulayacaq.

Çünki anasının belə hönkürtülərlə ağlamağını nənəsi öləndə görmüşdü. Anası qollarını tabuta sarıyb qışqırmaqdan batmış səsiylə: "Ana...a-a-a!" - deyib qışqırırdı...

Sonra anasının ölməyini gətirdi gözünün qabağına. Anası solğun bəniziylə, sürməli gözləriylə, üzündəki həmin o əsəbi ifadəyle tabutda uzanacaqdı. Onda o, tabutun lap yanında oturub anasının solğun yanağını istədiyi qədər sığallayacaqdı.

Həmişə fikirləşib-fikirləşib, bu yerə çatanda özü ilə bacarmırdı, gözləri elə bil öz-özünə yaşıla dolub-boşalırdı.

...Anası səssiz addımlarla dəhlizdən ötüb mətbəxə girdi. Orda deyəsən, özünə qəhvə dəmlədi, sonra əlində fincan otağına qayıtdı və daha makinanın səsi eşidilmədi.

Fikirləşdi ki, qəribədi, anası elə bil orda – öz otağında, o boyda sakitliyin içində tək deyildi... Orda saatlarla oturanda da, dəhlizdən fikirli-fikirli ötüşəndə də, onunla üzbez dayananda da anası tək olmurdu. Yəqin elə buna görə nə uzun-uzadı uzanan saatları, nə evin adamboğan sakitliyini hiss eləmirdi.

Dəhlizə qulaq kəsildi.

Anasının otağından axan adamboğan sakitlik qaynar s kimi bütün evə yayılırdı.

Fikirləşdi ki, görən indi anası bu sakitlikdə orda neyləyir?!

Bəlkə həmin o qapısı bağlı otaqda elə beləcə, saatlarla tək-tənha otura-otura heç nə eləmir, oturub elə-bele divara baxır?!

Anası orda – öz otağında kimdənsə gizlənirdi elə bil. Amma kimdən?.. Ondan, yoxsa, atasından? Burasını anlaya bilmirdi. Amma bir dəfə atasıyla qızığın mübahisə vaxtı anasının gözləri irilə-irilə vəhşi bir səslə:

- Əl çək yaxamdan!.. İcazə ver ölüm!.. – dediyini öz qulaqlarıyla eşitmışdı.

Onda, yadına gelir, üzünü balışının içində basıb o ki var, ağlamışdı.

Fikirləşdi ki, anası bəlkə düz deyirdi?.. O otağa da ölmək üçün girirdi və bəlkə elə orda otura-otura ölürdü?!

Hə, anası ölmək istəyirdi. Burası yüz faiz dəqiq idi.

Bu fikirdən ürəyinin xırda döyünlərlə axdığını hiss etdi və fikirləşdi ki, axı anası niyə ölmək istəyir?

Bəlkə anasını öldürən, rəngini gün-gündən saraldıb solduran, uşağına, ərinə nifrət elətdirən, həmin o gecə-gündüz, dəli həvəslə yazdıgı o yazılarıydı?!

Atası da nifrət eləyirdi o mənfur yazıllara. Atası bir dəfə elə belə də demişdi. Gecədən xeyli keçmiş anasının otağının qapısını açaraq:

- Nifrət eləyirəm, - demişdi, - sənin bu yazılarına!..

Fikirləşdi ki, atası niyə bu qədər acıqlıydı anasının əlindən?.. Elə acıqlıydı, elə bil anası yaza-yaza nə isə eləyirdi ona. Bəlkə onu da güllələyirdi? Onu güllələyən kimi, öz otağından, divarın o biri üzündən, öz qara makinasıyla.

Atası son vaxtlar anasına elə baxırdı, elə bil dişı ağrıydı. Sonra əlacsızlıqdan, o da qızdırıldı, yorğan-döşəyə yixilib zariya-zariya anasının üzünə baxırdı, "mənə yazığın gəlir?" - deyirdi.

Anasınınsa ona da yazığı gəlmirdi. Xəstələnəndə də gəlmirdi. Və hətta...

Bu yerə gəlib çatanda ürəyi sıxıldı.

Və hətta atası ölsəydi belə, anasının ona yazığı gəlməyəcəkdi. Bir dəfə atası:

- Ölsəydim, canın qurtarardı!.. - deyəndə, anası həmin ifadəsiz üzüylə:

- Ölmürsən axı?!.. - demişdi və onda dəqiq bilmışdı ki, anasının atasına zərrə qədər olsun, yazığı gəlmir.

Otağın sakitliyinə qəribə bir soyqluq da çökdü.

Yadına, eyni ilə belə bir soyuq sakitliyin əlidə baş götürüb, anasının yanına getməyi, qapısını azca aralayıb otağına barmaqlarının ucunda daxil olmayı və gördüyü mənzərədən donub qalmağı düşdü...

...Anası yazı masasının arxasında yox, güzgünün qabağında əyləşmişdi, üzünə baxabaxa, səssiz-səssiz ağlayırdı...

Qulağına o biri otaqdan hicqirtı səsləri gəldi. Ürəyi çırpındı...

Ayağa qalxıb barmaqlarının ucunda dəhlizə çıxdı, asta-asta yeriyb anasının otağına çatdı, qapısını azca araladı.

...Anası pəncərənin qabağında, qolları qoltuğunda dayanıb harasa, uzaqlara baxırdı, qapının cırıltısına geriyə çöndü, dəmir kimi, soyuq səslə:

- Nədi?.. – dedi.

- Elə bildim ağlayırsan.

- Ağlamıram, - anası dedi, - bir də bəsdi güddün məni.

Pəncərənin qabağı sərçələrlə dolu idi...

Dəhlizə çıxb qapını örtdü, üzbezəzdəki güzgünün qabağında dayanıb özünə baxdı.

Fikirləşdi ki, əslinə qalsa, anası onu, heç olmasa, gündə bir dəfə öpməlididi, ya da, heç olmasa, günsarı öpməlididi. Necə ki, bütün analar öz uşaqlarını öpür.

Fikirləşdi ki, yəqin bezib onu öpməkdən.

Yaxşı, öpməkdən bezib, onda heç olmasa, üzbezəz oturub danışın onunla?!

Anasıyla üzbezəz yalnız səhər yeməyində otururdu. Söhbət də təxminən belə olurdu:

- Üzün yenə qaşığa dönüb.

Bunu anası deyirdi. O da gülümşəyib ciyinlərini çekirdi.

- Niyə yemirsən?!

- İştahım yoxdu.

- Dünən qiymət almamışan?..

- Ədəbiyyatdan "beş" almışam.

Anasının üzü bu cavabdan dəyişmirdi:

- Afərin.

Sonra anası həmin o üzlə, fikrili halda geyinib işə gedirdi.

Axşamlarsa anası lap əsəbi olurdu. Əvvəl üst paltarlarını soyunub bir müddət yataq otağında göz yumulu uzanırdı, sonra ayaqüstü nə isə yeyib otağına çəkilirdi və bir daha ordan çıxmırıldı. Yenə qara makina işə düşür, gullə-baran başlayırdı.

Fikirləşdi ki, gör bir neçə vaxtdı anası bu vəziyyətdədi. Görən, anasını bu hala salan nədi?..

Balaca ürəyindən iliq suya bənzər nə isə axdı. Başını divanın kürəkliyinə söykəyib nəfəsini dərdi. Çox keçmədi ki, qara makina yenə işə düşdü. Anası indi də kim idisə, ayrı birisini gullələyirdi...

Anası makinada yazanda elə bil bütün dünyani unudurdu. Gözlərinin içi dəyişirdi, saçları pırıplasıldı, barmaqları ucuuti qələmlərə dönürdü, üzü hansısa vəhşi quşun üzünü andırırdı. Yox, quşun yox, şirin.

Hə, anası yazanda şirə oxşayırdı.

...Ayağa qalxıb pəncərənin qabağına keçdi.

Axşam düşündü. Bir azdan anası onun otağının qapısını açıp robotsayağı quru bir səslə:

- Yatmaq vaxtıdır, - deyəcəkdi, qapını örtüb yoxa çıxacaqdı və o, bu yarıqaranlıq otaqda, boz timsahı xatırladan narahat divanında vo üz-bu üzə urnuxa-vuruxa, tavana baxa-baxa qalacaqdı, yxusunun gəlməyini gözləyəcəkdi. Yuxusu isə anasıyla bir gələcəkdi...

...Anası yuxuda hərdən mehriban olurdu... Makinanın əvəzinə paltartikən maşını çəqqıldadıb ona bir ucdnan çəhrayı, narıcı paltarlar tikirdi... sonra bu paltarları ona geyindirib qucağında oturdurdu, saçlarını sığallayırdı... sığalladıqca, saçları tökülməyə başlayırdı... saçları dizlərinə, döşəməyə töküldürdü, anasının ovclarında qalırdı... onunsa qanı qaralmırıldı, əksinə, bədəninə xoş bir rahatlıq yayılırdı, yxusu gəlirdi...

...Qapı ciriltıyla açıldı. Dəhlizin işığından bir parça içəri düşdü.

Gələn anasıydı. Əvvəl başını, sonra bədənini içəri salıb səssiz addımlarla ona yaxınlaşdı, başının üstündə dayanıb yuxarıdan-aşağı üzünə zilləndi...

Ürəyi qorxu içində çırpındısa da, gözlərini açmağa ürək eləmədi.

Anası bir müddət beləcə dayanıb nəyisə gözlədi, sonra əyilib onun qulağına:

- Yenə güdürsən məni?.. – deyə piçidədi.

...Qorxudan gözlərini açmadan başyla "yox" dedi. Onda anasının dəmir kimi soyuq əli ağız-burnunu qapadı... elə qapadı ki, havasızlıqdan boğulub dik atıldı...

Dizlərinin üstündəki dərsliyi sürüşüb döşəməyə düşdü...

Yuxuya gedibmiş... Üşüdü, qollarını qoltuğuna soxub büzüsdü.

Qəfildən ağılna gələn fikirdən içi atıldı... Divandan sıçrayıb özünü dəhlizə atdı, anasının otağının qapısını aralayıb içəri boylandı...

Anası yenə dəli kimi nə isə yazırdı...

Ehmal addımlarla içəri keçib, anasıyla üzbeüz dayandı.

- Nədi?.. – anası əlini saxlayıb, eynəyini saçlarına keçirdi, sönük gözlərlə üzünə zilləndi.

- Deyəsən azarlamışam, – dedi, sonra qollarını qoltuğuna soxub bayaqkı kimi «üşütdü».

Anası əsəbi halda köksünü ötürüb əlini onun alına qoydu.

- Qızdırman yoxdu, - deyib, dünyadan bezmiş üzüylə ona baxdı.

- Bəlkə ölçüm?..

- Lazım deyil.

- Onda demək qalxacaq.

- Qalxar, baxarıq, – anası dedi və elə bil dişini qıcadı.

Başını aşağı salıb qapiya sarı yeridi, kandarin ağızına çatanda geriyə çöndü:

- Özümü pis hiss eləyirəm. – dedi. - Üşüyürəm, ürəyim bulanır, - dedi.

- Limon ye, isti geyin, – anası dedi. Daha doğrusu, bippildədi.

Otaqdan çıxıb qapını örtdü. Balaca yumruqları düyünlənib sıxıldı.

Otağına qayıdıb pəncərənin laylarını taybatay açdı.

Pəncərənin qabağı sərcələrlə dolu idi deyə, "prrr" eləyib havaya qalxdılar.

Yaz gəlsə də, havada qışın soyuqluğu hələ hiss olunurdu.

...Bir müddət beləcə, əynindəki nazik paltarda, soyuqdan titrəyə-titrəyə, külək saçlarını qatıb qarışdırı-qarışdırı pəncərənin qabağında dayanıb durdu...

Külək iliyinə işlədikcə fikirləşdi ki, qoy xəstələnsin!.. Elə xəstələnsin ki, qızdırmaölçənin civəsi şüşəsini çatladıb fəvvərə vursun!..

Ya bəlkə özünü aşağı atsın?!.. Sora bnu təsəvvürünə gətirdi. Necə pəncərənin məhəccərinə qalxıb özünü aşağı atır, saçları, paltarının etəkləri havayla yellənə-yellənə

üzüshağı uçur... Necə anası aşağıda qopan hay-küün səsinə ayaqları bir-birinə dolaşa-dolaşa, qışqırıb ağlaya-ağlaya qaçıb gəlir...

Boğazını qəhər sıxdı. Gözləri doldu. Sonra da fikirləşdi ki, bəlkə anası heç gəlməyəcək?!.. Aşağıdakı səs-küye makinanın arxasından ayağa qalxıb aşağı boylanacaq, köksünü ötürüb, dünyadan bezmiş üzüylə pəncərənin laylarını bağlayacaq, eynəyini yerinə qaytarıb, yenə dəli kimi yazmağına davam eləyəcək?..

Barmaqlarının ucuna qalxıb aşağı boylandı...

Başı elə hərləndi ki, ayağı büdrədi, az qaldı onu döşəmədən qoparıb başı üstə aşağı uçura...

Məhəccərdən yapışb özünü zorla saxladı, pəncərəni bağlayıb ürəyi yerindən qopa-qopa yerinə qayıtdı, divanın bir küncünə qıslıb bürüdü.

...Pəncərənin qabağı yenə sərçələrlə dolu idi... Sərçələr hər səhər anasının pəncərələrin məhəccərinə səpdiyi çörək qırıntılarına gəlirdilər, onları dənləyib başlarını şad-xürrəm çevikliklə o yan-bu yana çevirir, bir-birin üstündən atıla-atıla, elə bil ənzəli oynayırdılar. Hərdən bir də şüşənin o biri üzündən nöqtə gözləriylə dinməz-söyləməz ona zillənir, qəribə bir məkrə üzünə gülümşəyirdilər.

...Hər səhər anası yerindən qalxıb yuxulu üzüylə birbaş mətbəxə gedirdi, ordan bir parça çörək götürüb pəncərələrin məhəccərinə səpir, başını şüşəyə söykəyib sərçələrin çörək qırıntılarını dənləməyinə baxındı.

...Sərçələrin dimdik səsləri anasının makinasının çıqqıltılarına qarışmışdı...

Nəfəsi daraldı... ayağa qalxıb ova çıxan kimi, ehmal addımlarla pəncərəyə yaxınlaşdı, dəstəyi ehtiyatla burub layın birini açdı...

...Sərçələr lap yaxında idi... ona məhəl qoymadan, cikkildəyə-cikkildəyə atılıb düşürdülər...

Əlini məhəccərə atdı. Sərçələr pırıldayıb havaya qalxdılar.

Ovcu boş deyildi. Sərçələrdən biri, axır ki, keçmişdi əlinə.

Sərçənin isti, yumşaq bədəni ovcunun içini qıdıqladı, noxud başı oyuncaq kimi, o yan-bu yana çəvrildi, balaca, qara gözləri üzünə zilləndi və sərçə elə bil yenə gülümşədi...

Bədəni boyu dolanan qapqara, zəhərli acıq axıb sərçəni tutan ovcuna yiğildi... ovcu necə sixıldısa, quşun balaca başı cansız çəkisizliklə geri qatlandı.

Sərçənin ölüsünü əlinin içində o üz-bu üzə çevirib baxdı.

Sərçənin bayaqkı təbəssümü hələ də üzündəydi. Odu ki, quşun başını iki barmağıyla tutub açarı buran kimi burub kökündən qopartdı, aparıb mətbəxdəki zibil qutusuna atdı.

Otağına qayıdanda hiss elədi ki, dizləri əsir. Divana oturub əllərinə baxdı.

Əlləri də əsirdi.

Çox keçmədi ki, atası geldi. Atasının qanı yenə qara idi. Özü də, deyəsən, içmişdi. Tüklü üzüylə yanağından öpüb elə bil ləngər vurdu, sonra keçib həmişəki yerində, televizorla üzbəüzdəki kresloya əyləşdi.

...Gəlib atasının böyründə oturdu, başını onun sinəsinə söykədi. Atasının köynəyi elə bil nəm idi.

- Ev yaman soyuqdu, - atası dedi, sonra onun başından öpdü.

Atasından tər iyi gəlirdi...

...Səhər makinanın çıqqıltısı kəşmişdi. Televizorun da səsi gəlmirdi. Elə bil evdə heç kim yox idi.

Yerindən qalxıb başmaqlarını geydi, gərnəşə-gərnəşə dəhlizə çıxdı.

Anasının otağının qapısını açıq görəndə təəccübləndi, içəri boylandı.

Otaq elə bil dəyişmişdi. Makina yoxa çıxmışdı. Makinanın altındaki yazı masası da yerini dəyişib lazımsız əşya kimi bir küncə dirənmişdi. Anasının saatlarla üzünə baxdığı güzgüsü də yox idi. Və ümumiyyətlə, otaqda anasına aid elə bil heç nə yox idi. Anasının kreslosu otağın ortasındaydı və orda indi atası oturmuşdu. Tüklü üzünü əliylə gizlədib siqaret çəkirdi, onun gəlişini hiss edib dikəldi. Onda gördü ki, atasının gözləri qıpqırmızıdır.

- O hara getdi?..

Atası çiyinlərini çəkib bədbəxt bir üzlə ona baxdı:

- Bilmirəm, - dedi, sonra ata-bala qucaqlaşıb bir müddət dərdli-dərdli yelləndilər.

Pəncərənin qabağı sakit idi, sərçələrin səsi gəlmirdi...

Çönüb pəncərəyə baxdı və başa düşdü anası hara getmişdi. Gözləri doldu...

Anası sərçələrlə getmişdi...

1990

O

«...Əli arvadının buruq saçına dəyəndə dik atıldı... sinirləri qıç oldu, çəkilib öz yerinə girdi, yorğanı başına çəkib ürəyi döyüñə-döyüñə gözlədi. İndi olsun ki, arvadı gözünü ona zilləmişdi. Gözləri də gecənin bu qatı qaranlığında bayquş gözü kimi par-par parıldayırdı.

Bir anlıq sabah səhər bu yorğanın altından necə, hansı sıfətlə çıxacağını fikirləşdi. Sonra beyni yenə elə bil dondu və yenə anladığı həmişəki kimi, bir bu oldu ki, özüylə bacarmır, bədəni sözüñə baxmir. Əsəbilikdən, ya başına çəkdiyi yorğanın istisindən ürəyi sixila-sixila fikirləşdi ki, görən bu axmaq vəziyyətdən nə vaxt qurtulacaq?.. Sonra tərin içində boğula-boğula fikirləşdi ki, əslinə qalsa, bu binəva bədəninin də günahı yoxdu. İndi, gecənin bu vədəsində, öz yorğan-döşəyində arvadıyla böyür-böyürə yatdığı yerdə yenə Onu istəyən şüursuz toxumalardı, toxumaları. Minlərlə, milyonlarla gözəgörünməz əclaf hüceyrələri. Onlar idi onu bu günə salan, həyatını dağdırıb gününü göy əskiyə bükən, sevib, seçib evləndiyi qadını da, uşaqlarını da yetim qoyan onlar idи. Başını da onlar xarab eləmişdi. O balaca, gözəgörünməz əclaflar.

Belə fikirləşdikcə, bədəni, əl-ayağı boyu xəbis-xəbis qaynaşan toxumalarını hiss elədi. Toxumaları yenə ac idи.

Arvadı içini çəkib əsəbi-əsəbi yerinin içində qurcalandı, bir anlıq sükutdan sonra qəfildən, ilan çalmış kimi, sıçrayıb ayağa qalxdı, yalın ayaqlarını hikkəylə döşəməyə vura-vura, yorğanını ardınca sürüyə-sürüyə otaqdan çıxıb qapını ardınca çırpdı.

Arvadı otaqdan çıxan kimi yağışın səsi eşidilməyə başladı... Yağış yenə elə bil lap yaxında yağıdı... yağılıqca da yataq otağını, bayaqdan bədənini qır qazanı kimi dağlayan yatağı da elə bil sərinlədi...

Fikirləşdi ki, gör bir neçə vaxtdan bəridi, gecə-gündüz, ara vermədən yağış yağır. Sonra xatırladı. Onunla tanış olan gündən.

Tavandan süzülüb küncdəki vedrəni dolduran damcıların səsi eşidilməyə başladı və yenə damcıların səsiylə bir Onun qoxusu dəydi burnuna, başı hərləndi... ürəyi əsdi, həm də elə bil rahatlandı. Yorğanı üstündən atıb əllərini başının altına qoydu, nəfəsini dərib gözlərini yumdu və yenə Onu gördü...

O, yarıqaranlıq dəhlizin o biri başında kiminləsə danışa-danışa hey ona baxıb gülümşəyirdi. O elə dayandığı yerdən Onun saçlarının qoxusunu hiss eləyirdi... şimal

bölgələrində dağlarda bitən hansıa çöl çiçeyinin qoxusunu andıran bu ecazkar qoxudan başı hərlənirdi... çöldə isə yağış yağırdı...

Fikirləşdi ki, görən niyə Onunla tanış olandan, elə bil həmişə yağış yağır?.. Axı düz iki il idi ki, tanış idilər və düz iki il idi ki, gecə-gündüz yağış yağırdı. Bu aramsız yağışlardan şəhərin ağacları yoğunlayıb uzanmışdı, küçələrin, binaların hisi-pası yuyulmuşdu... Tavanları isə budaq kimi çat atmışdı...

Arvadı səhər yeməyində onunla üzbeüz oturmadi, hardasa o biri otaqlarda hövsələsiz hərəkətlərlə nələrisə yiğib açmaqla məşğul oldu. Arada bir, ucuuti nə iləsə elə bil divarı o biri üzdən qaşdı...

Çörəyi həvəssiz-həvəssiz çeynəyə-çeynəyə fikirləşdi ki, arvadı olsun ki, divarı başıyla deşir.

Uşaqları üzbeüz oturub dolu ovurdularla, dinnəz-söyləməz ona elə baxırdılar, elə bil ona yazıqları gəlirdi.

Bir neçə saatdan sonra evlərindən iki küçə yuxarıda yağış başına döyə-döyə Onunla üzbeüz dayanmışdı.

- Qurban olum, heç olmasa bircə saatlıq... - deyib Onun yumşaq əllərini sinəsinə sıxdı.

- Bu gün heç cür mümkün deyil, - O dedi və günahkar təbəssümlə gülümsədi.

Çiskindən idi, nə idisə, Onun üzü solğun və xəstəhal görünürdü. Səsi də elə bil solmuş, gözlərinin altı qaralmışdı... bəbəkləri hardansa, uzaqlardan baxırdı ona. Gözləri elə bil dustaqxanaxadaydı.

Yolun kənarıyla viyiltilə ötən maşın gölməçənin palçığını sıçradıb ikisinin də üstünü buladı.

- Bu gün də getməsək, başım xarab olacaq... - dedi və hiss elədi ki, bu dəqiqə çığırmasa, ürəyi partlayacaq. Odu ki, Onun qollarından tutub silkəleyə-silkəleyə dişlərinin arasından:

- Başa düşürsən?.. – deyib, az qala, bütün küçəyə çığırdı.

O gözlərini aşağı dikdi, Kirpiklərinin arasına yiğilan yağış damlaları yanaqlarından boğazına, ordan da süzülüb gödəkçəsinin yaxalığına töküldü.

Əlini Onun üzünə çekdi:

- Gedək, qurban olum, gedək... gedək, gedək...

...Bir neçə saatdan sonra dayandıqları lehməli küçədən çox-çox uzaq, kimsəsiz bir evdə, yarıçirkli yorğan-döşəkdə yanaşı uzanıb tavana baxırdılar...

Bədəni isti və rahat idi. Nəbzi düzəlmüşdi. Ürəyi saat kimi aramla vururdu.

Sonra birdən-birə, rahat uzandığı yerdə, necəsə başa düşdü ki, bədəniylə görünür, daha heç vaxt bacarmayacaq, günbəgün, saatbasaat qurtaracağını gözlədiyi bu vəziyyətinin də sonu olmayıacaq. Özü də yorulsa, Onu bədəni istəyəcək, bədəni əldən düşəndə, toxumaları acıyacaq. Bir sözlə, molla düz demişdi. Bu, onun axırı idi, həyatının

qurtaracaq nöqtəsiydi. Burda hər şey sona yetirdi. Özü də, ailəsi də, canını boğazına yiğib heç cür bitib qurtarmaq bilməyən dissertasiyası da. Sonra bu fikirdən ürəyi döyündü.

- Bunun axırı nolacaq?..

Bunu O dedi. Başı sinəsinin üstə asta səslə elə dedi, elə bil nə vaxtsa, hardasa birlikdə dinlədikləri tanış melodiyani oxudu...

- Nəyin?..

- Bütün bunların.

- Heç nə.

- ...

- Bir azda gözləyək.

- Nəyi?..

- Bəlkə tədricən keçib getdi?..

- Keçmir axı...

- Hə, keçmir.

- Düz iki ildi.

- Hə iki ildi.

- Bəlkə elə bu gün...

- Nə, bu gün?..

- Qurtaraq hər şeyi... - Onun səsi xırıldadı.

- Nəyi?..

- Hər şeyi.

- Necə?..

- Bir-birimizi görməyək.

- Onda nolacaq ki?..

- Bir-birimizi görməsək, keçib-gedəcək. Səni hər görəndə, ürəyim qopub ayağımın altına düşür, - O dedi və səsi, indicə ağlayacaqmış kimi titrədi.

- Mümkün deyil, yüz dəfə gəlib çıxmışq bura. Hara getsən, ora gələcəyəm.

- Bilmirəm səndən nə istəyirəm. Bilsəydim, alardım, canım qurtardı.

- ...

- Yorulmuşam...

- Nədən?

- ...

Sinəsinə isti su töküldü elə bil.

- Yenə ağlayırsan?..

- ...

- Niyə, başına dönüm?..

- ...
O, üzünü onun sinəsinə basdı, gözünün yaşı elə bil fincandan töküldü üstünə. Sonra lap astadan:

- Darıxıram sənsiz... - dedi.

Əyilib Onun saçlarından öpdü.

- Yaman pis darıxıram - O dedi və əvvəl astaca, sonra qəfildən hönkürtüylə ağladı.

Qucaqlayıb Onun üzünü, alını öpdü... sonra yenə hər ikisi tavana baxa-baxa, dinməz-söyləməz, yanaşı uzandılar.

- Hər şey Allahın köməkliyiylə yaxşı olacaq, - dedi və ehmalca Onun başını siğalladı.

- Yaxşı, yəni necə?..

- Hər şey necə olur? Əvvəl-axır bir yerdə bitir, tükənir, qurtarır. Ola bilməz ki, bu da nə vaxtsa qurtarmasın.

Bu sözdən sonra uzun-uzadı sükut çökdü. Bir qədərdən sonra O, həyat əhəmiyyətli qərar çıxarmış kimi:

- Heç nə bitməyəcək, - dedi.
- Onda evlənərik.
- ...
- Səni götürüb buralardan gedəcəyəm.
- Hara?..
- Uzaq bir yerə.
- Hara getsək, tapacaqlar.
- Tapmazlar.
- Bəs uşaqlar?
- Uşaqlar?!..

Uşaqları arvadiyla bir gəldi gözünün qabağına. Uşaqları analarını bərk-bərk qucaqlayıb ağlaya-ağlaya ona elə baxırdılar, elə bil o nə isə eləmişdi hər üçünə. Bir müddət uşaqları haqqında fikirləşdi və:

- Uşaqlar anasıyla qalar, – dedi, sonra nə fikirləşdi, Onu ciyinlərindən tutub özünə sıxdı, ağlamaqdan şıшиб qızaran gözlərinin içini baxa-baxa:

- Hər şey yaxşı olacaq, – dedi və öpdü... öpə-öpə də fikirləşdi ki, bunu bəlkə də yüzüncü dəfə deyir Ona. Hər dəfə də elə deyir, elə bil bu fikir indicə ağılna gəlib.

Axşam televizorun qabağında otura-otura mürgülədikcə, yuxunun hansısa dərinliklərində bütün bədəninin gizildədiyini hiss eləyirdi... Televizorun qəfil çıqqılıyla sönməsindən dik atılıb gözlərini açdı.

Arvadı idi, əllərini belinə vurub onunla üzbeüz dayanmışdı:

- Dur, get, yerində yat.
- Televizoru niyə keçirdin?
- Baxmırısan, mən də keçirdim.
- Yandır.
- Yandırmıram.
- Yandır, dedim sənə.
- Yandırmayacağam!

- Tfı, sənin... Dəliynən bir quyuya düşmədik?! - ayağa sıçrayıb arvadını ekranın qabağından itələdi, televizorun düyməsini basıb bayaqkı yerinə əyləşdi.

Arvadı səndələyib qapıya dəydi, qapının şüşəsi çatladı. Çatın qol-budaqlı naxışından, yoxsa neçə vaxtdan bəri dinib söylənmədən, gizli-gizli canına yiğib şişirtdiyi qəzəb dolu hikkədən arvadının üzü yiğildi, çönüb boş dəhlizdə dayanmış kimlərəsə:

- Bəh-bəh!.. Çatın biri tavanda, biri də qapıda. Bir yekəsi də döşəmədə açılsayıdı, bu xaraba dörd bölünərdi, ikimizin də canı bir-birindən qurtarardı!.. - deyib ayaqlarını hikkəylə döşəməyə çırpa-çırpa o biri otağa keçdi, orda nələrisə o yan-bu yana çırpa-çırpa, bir xeyli də orda deyindisə də, dedikləri, pəncərələrin şüşələrini, damın dəmirlərini şiddətlə döyəcləməyə başlayan yağışın səsindən eşidilməz oldu.

Çox kemədi ki, arvadının səsi dəhlizin o biri başından eşidildi:

- Bilirsən, nə var?.. Çağır onu, gəlib uşaqlarına da baxsın, xörəyinizi də bişirsin!
Daha mən burdakı qulluqçuluq fəaliyyətimi başa vururam!..

Dəhlizə çıxbı:

- O kimdi?.. – dedisə də, arvadının əsəbilikdən xırıldayan səsi qapının o üzündən eşidildi:

- Özün yaxşı bilirsən!..

Çöl qapısı elə bil onun üzünə çırıldı. Yuxudan ayılan kimi ayılıb divar saatına baxdı.

On ikiyə bir neçə dəqiqə qalırdı...

Özünü tələsik eyvana salıb, qonşular eşitməsin deyə, mümkün qədər astadan:

- Dayan, hara?.. - deyə çağırıda da, arvadı göydən vedrəylə tökəq leysan yağışın içiyə ayaqqabılının hündür dabanlarıyla kimsəsiz küçənin qaranlığına taqqılıt sala-sala, harasa üzüshağı getdi.

Məhəccərdən aşağı asılıb var gücü ilə:

- Gecənin bu vaxtı hara gedirsən axı??.. - deyə qışqıranda, arvadı ayaq saxlayıb geriyə çöndü, əllərini plaşının ciblərinə salıb:

- Ölməyə!.. – dedi.

Arvadının bu bəyanatından sonra yağış birdən-birə kəsdi.

Üşüdüb içəri keçdi, eyvanın qapısını kip bağlayıb özünü kreslonun yumşaq oturacağına saldı, pultun düyməsini basıb gözü ekranda, bir müddət arvadının - bu beynisiz, əsəbi toyuğun gedə biləcəyi ünvanlar barədə fikirləşdi. Sonra necə oldusa, qəfildən özü-özünü elə bil kənardan gördü...

Gecənin bu vədəsində əlində pult kreslosunda oturub arvadının hansısa naməlum maşında, hara gedə biləcəyi barədə fikirləşən qurumsaq...

Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bu nə gündü axı salıb özünü?!.. Gör bir neçə aylardı heç hara getmir, heç kimi görmək istəmir, heç nə ilə maraqlanmır, dostlardan qırılıb, qohumlar çıxdan ondan əlini üzüb, ailə bu kökdə, dissertasiyanın axırıncı cümləsini toz basıb... O alıb onu hamidan.

Bunu fikirləşəndə, yenə O, qəmli üzüylə gəlib durdu gözünün qabağında. Yenə ürəyi içində düşdü, dizləri boşaldı... üz-gözünü ovub pəncərədən görünən qaranlıq göyün bir parçasına baxa-baxa ürəyində: «Sən özün kömək ol...» - dedi, sonra bir müddət kimsəsiz küçənin yağışdan sonrakı təmiz sakitliyinə qulaq asa-asə öz-özünə:

- Mənə ağıl ver... - dedi və elə bil bu sözdən sonra bir qədər özünə gəldi.

- Ana!..

Oğlunun səsiydi. Olsun ki, arvadının bayaqqı qışqırtısına ayılmışdı.

Ayağa sıçrayıb özünü tələm-tələsik uşaqların yataq otağına saldı, əl atıb qapının yan divarındakı divar lampasını yandırdı.

...Oğlu gecə alt-köynəyində yerinin içində dayanmışdı, gözünün birini ova-ova günahkar üzlə ona baxırdı:

- Ana hanı?..

- Neynirsən onu, sən yat.

- Qarnım ağrıyır... - uşaq deyib yazıq-yazıq zıqqıldı.

- Gəl qucuma, - əyilib oğlunu çarpayıdan qaldırmaq istədisə də, oğlu çarpayının o biri başına qaçıdı, üzünü balaca əlləriylə qapayıb:

- Yox, qoy ana gəlsin... - deyib bu dəfə ağlamağa başladı.

Uşağı qucağına alanda burnuna dəyən iydən məsələnin nə yerdə olduğunu başa düşdü və əli bulanmasın deyə, uşağı çanta kimi qoluna keçirib hamama apardı, orda soyundurub isti suyla yuduqca, o ki, var, öğüdü. Öğündükçə, uşaq pərtliyindən eyni sualtı əlli dəfə verdi:

- Ana hardadı?..

«Səhərə yaxın yuxudan yenə üşüyüb ayıldı...

Yağış olsun ki, gecədən yağmağa başlamışdı. Yenə otağın ha tərəfindənsə, tavanın hansısa çatından süzülməyə hazırlaşan aramlı damcılın səsi eşidilirdi.

Verilişləri nə vaxtsa kəsilmiş televizorun ekranında qara-ağ nöqtələr qaynaşındı...»

Bundan sonra ağ vərəq gəlirdi... Burda elə bil hər şey qurtarırdı.

Bundan sonra nə yazmalıydı?!.. Və ümumiyyətlə, niyə yazırıdı axı bütün bunları?.. Bəlkə ona görə ki, ona qədər və ondan sonra heç nə olmamışdır?.. Əlini, dərin qırışlar dolu alnında gəzdirə-gəzdirə fikirləşdi ki, axı həqiqətən də həyatında Ondan başqa nə olmuşdur ki?.. Saysız-hesabsız üzlər, səslər, məclislər, bir yiğin mənasız kağız-kuğuz, hədiyyələr, maşın hissələri, pulsuzluq, çoxlu pul...

Qələmi kağızin üstə atıb nəfəsini dərdi. Stolunun bir kənarında sakitcə dayanıb onu gözləyən ürək həblərindən ikisini ovucuna atıb dilinin altına qoydu və pəncərədən görünən mavi göyün bir hissəsinə baxdı.

Çoxdannan bəri yağış yağmırı... Bu səbəbdən, ya daha nədənsə, maviliyi getdikcə tündləşmiş bu göy parçası da çoxdannan bəriydi ki, daha ona heç nəyi xatırlatmadı. İndi bu sakit, yarıqararlıq otağı da, üstü ağ əhənglə suvanmış tavanda uzaq keçmişdən qalan solğun çat izləri də daha keçmiş ona xatırlatmaqdə aciz idilər. İndi həmin bu tavanı rənglənmiş səliqəli otaqdan yönüb keçmişə baxanda, hər şey ayrı cür - hay-küülü və mənasız görünürdü. Elə bil bütün ömrünü adamlı dolu hay-küülü stadionla qaçmışdı... qaça-qaça böyümüşdü, kökəlmışdı, üz-gözü, əl-ayağı qırış basmışdı, qaşları ağarmışdı, beli bükülmüşdü, əldən düşüb, quru canını zorla sürüyə-sürüyə gətirib bu otağa çıxarmışdı. Fasilə - bircə O idi. O və onunla əlaqədar bütün olanlar... Yaddaşında qalan bircə onlar idi... Bütün xırdalıqlarına qədər hər şey yadındaydı. Daha doğrusu, o uzaq, unudulmaz illərdə nə baş vermişdissə, hamısı onun özündəydi. Onun hər sözü, səs keçidləri...

Ürək sıxıntıları yenə dəmir qəfəs kimi sinəsini tutdu.

Ayaqlarını sürüyə-sürüyə özünü bir təhər yaxındakı divana saldı, başını söykənəcəyə atıb nəfəsini dərə-dərə pəncərəyə baxdı.

...Yağış yağırdı...

...O gün də hava beləydi... hə... eynilə beləydi... - fikirləşdi.

Xəstəxananın ağ divarlı, ağ çarpayılı otağında Ondan başqa bir kimse yox idi. Sarıqı qana bulanmış çəlimsiz qoluna damcı-damcı şəffaf məhlul ötürən bir neçə iynə sancılmışdı.

Yadına gelir, içəri girəndə O doluxsundu, üzünü divara çevirib yazıq bir sükutla susdu... Çarpayısının ayaq tərəfinə əyləşib əlini əlinin içində aldı, ehmal-ehmal tumarladı...

...Onun bənizi çox miqdarda qan itirdiyindən solmuşdu, dodaqları qupquru və rəngsiz idi, üzü divara uzana-uzana susurdu.

- Niyə belə elədin?

- ...

- Nahaq gəldim, hə?.. Məni görmək istəmirsən?

O, bir müddət tərpənmədi... elə bil onu eşitmədi, bir qədərdən sonra üzünü ona çevirib bəbəyi böyümüş gözlərlə yazıq-yazıq üzünə baxdı və yenə dillənmədi. Elə bil dili tutulmuşdu.

- Niyə dinmirsən?.. İstəyirsən, çıxm gedim.

- Yox, - O haçandan-haçana necəsə, dodaqları tərpənmədən dedi. Elə bil səsi gözündən çıxdı.

Əlini dodaqların sıxb öpdü.

Onun əli quş qanadı kimi zərif və isti idi.

- Necəsən indi?..

O bir müddət ağrından, ya nədənsə irilmiş gözləriylə ona baxa-baxa susdu, sonra heç kim eşitməsin deyə lap astadan:

- Darixıram sənsiz. - deyə piçildədi. Sonra iynəsiz qolunu ona sarı uzadıb barmaqlarını sıxdı, dodaqlarına aparıb zəif-zəif öpdü.

Bir müddət beləcə, bir əli Onun yanağında, o biri əli dodaqlarında dinməz-söyləməz bir-birinin üzünə baxa-baxa qaldılar. Sonra nə oldusa, O, qəfildən dəyişdi, yataqdan sıçrayıb soyuq qollarıyla onun boynuna sarıldı, güclə anlaşılan qırıq kəlmələrlə:

- Da-ri-xı-ram... sən-siz... Çox da-ri-xıram... Darixı-ra-a-am... - deyə yaralı heyvan iniltisiylə inildədi... sonra bağırdı...

- Da-ri-xı-ra-a-am!!!

...Yadına gəlir, Onun səsinə şəfqət bacıları gəldi, Köməkləşib Onu ondan ayırmağa çalışdıllarsa da, ayıra bilmədilər... dırnaqları quş caynaqları tək, kürəyinin dərisinə keçmişdi... O, şəfqət bacılarının əllərində vurnuxur, bədəni cərəyan almış kimi titrəyir, qoluna taxılan iynələr yerindən oynayıb ətini qanadırdıllarsa da, o heç nə hiss eləmir, qolundan sızan qanın, dörd bir yana sıçradığını, yorğan-döşəyi, əynindəki çit köynəyin, şəfqət bacılarının xalatlarını al qana bürdüyüünü görmürdü... Sonra içəri girən həkimin başıyla ona qapını göstərib üzününlə lal hərəkətiylə «Çıx get.» - deməsini, xəstəxananın ölüm qoxulu mərmər döşəməli dar dəhlizləriylə nəfəsi darala-darala qaçmağını, qaçıqca Onun, şimşək gurultusu tək, dörd bir yanı titrədən ağrı və iztirab dolu səsini xatırladı...

- Darixıra - a - am!!!.. Da-ri-xı-ra-a-am!!!..

Onun səsi xəstəxananın bütün mərtəbələrində, nəhəng həyatində, sonradan gözləri qarala-qarala, dəli kimi qaçlığı izdihamlı küçələrdə də eşidilirdi...

Həmin axşam yadına gəlir, o səs yataq otağının qaranlıq künc-bucağına da qışılışdı, gecənin ölüm sükütlü sakitliyində, külək xışlıtlısını andıran qorxunc xışlıtları otaqların arasıyla süründürdü...

Onu bir neçə gündən sonra üstünə çəhrayı örtük salınmış tabutda, kimsəsiz qəbiristanlığının kol-koslu yollarıyla basdırmağa aparanda isə, O daha qışqırmırdı... örtüyün altında dinməz uzanıb ona diqqət kəsilmişdi...

...Otağın aşağı başında nə isə tərpəndi... hardasa lap yaxınında asılıb tül pərdə kimi yelləndi...

Ürəyi zəif-zəif çırındı... həyəcandan, ya ayağa yönəmsiz sıçradığından, çanağı tutdu, bükülü qaldı. Kreslonun kürəkliyinə dayaqlanıb eləcə bükülü halda qala-qala fikirləşdi ki, gərek əslində, hər şeyi necə olmuşdusa, elə yazsın. Həmin o alovlu məhəbbətinin getdikcə adı, fiziki təlabata çevriləsini, Günəş işığında bircə-bircə görünən saysız-hesabsız cillərindən, gözlərinin ətrafında iz salan narın qırışlardan ürəyinin sıxlmasını, dostlarının qarşısında əttökən sevgi etiraflarına görə xəcalət çəkməsini və sair və ilaxırı...

Bütün bunları necə yazydı?..

...Çöldə hava qaralmışdı. Yağış doluya keçib pəncərələrin şüşələrini döyəcləyə-döyəcləyə otağa vahimə salırdı... Külək qalxmışdı, pəncərələrin çərçivələrini titrədə-titrədə canına üşütmə salırdı. Şimşək də çaxdı... göy vahiməli-vahiməli guruldayıb susdu.

Gözləri doldu.

...O, canı idi. Bu vaxta qədər bunu niyə boynuna almamışdı?.. Bütün ömrünü, «uğurlu qalibiyətlərlə» yaşaya-yasaya, özünü ağıllı və güclü hiss etməkdən ötrümü?..

...Qapı astaca tiqqıldayıb aralandı. Böyük qızıydı:

- Ata... Səni bir dəqiqəlik olar?.. - deyib çekildi.

Özünü bir təhər dikəldib əli belində, dəhlizə çıxdı.

Qonaq otağı adamlı dolu idi. Qızları, kürəkənləri, oğlu, nəvələri onu görən kimi, bir ağızdan:

- Təb-rik edi-rik!.. - deyib əl çaldılar.

Sonra arvadı dərisi sallanan sümüklü qollarında iri tort içəri girib:

- Nə gözlərini döyüb baxırsan?.. Yetmiş yaşın mübarek! - dedi və tortu süfrəyə qoyub şamlarını yandırmağa başladı.

Sonra üstünə atılan nəvələriylə öpüşüb qucaqlaşa-qucaqlaşa fikirləşdi ki, bu adamlar da canılardı. Çünkü Onu o, bunlarla birlikdə öldürmüştü.

Süfrənin üstünə əyilib tortun şamlarını söndürəndə isə fikirləşdi ki, bir adamın ölümü gör bir neçə adamı xösbəxt edə bilərmiş?!..

Bütün axşamı göy vahiməli-vahiməli guruldağıqca, hamının əhvali yüksəldi.

Arvadı bir gözü onun üzündə, xösbəxt səslə yorulmadan nə haqdasa danişdi. Arvadı danişdiqca, hamı gözünü ona dikib saxta təbəssümlə gülümşədi... sonra yenə şimşek çaxdı...

Şimşek bu dəfə elə bil içində çaxdı.. Göylər də elə bil içindəydi, guruldayıb bütün bədənini titrətdi... Fincanını əlinə alıb dodağına yaxınlaşdırırsa da, içə bilmədi. Çönüb pəncərəyə baxdı.

...Pəncərə arxasındaki qaranlıq, yağışlı-tufanlı gecənin içindən kimsə ona baxırdı... Baxır və ağlayırdı... yoxsa yağış yağırdı?..

Qəfildən anladı... O idi... otuz il əvvəlki solğun bəniziylə pəncərə şüshəsinin o biri üzündən - hansısa uzaqlardan, həm də elə bil lap yaxından, budu burdan ona baxırdı... baxa-baxa nə isə deyirdi... Bir anlıq süfrətrafi səs-küydən qırılıb pəncərənin o biri üzündəki gecənin səsinə diqqət kəsildi və... Onun xərif külək viyiltisini andıran nəfəsini eşitdi...

- Darıxıra-a-am... - pəncərənin o üzündə elə bil xəzan xışıldadı - ...darıxıra-am sənsiz...

Ayağa qalxb fincanı əlində, pəncərəyə yaxınlaşdı, fincanı məhəccərə qoyub üzünü pəncərənin şüshəsinə dirədi, çölün zülmət qaranlığına zilləndi...

Heç nə görünmürdü... amma hardansa, yaxından insan nəfəsini andıran tanış hava axıntısı axdı... əli pəncərənin cəftəsinə uzandı və onu burdu...

Çölün qasırgalı tufanı otağa dolub pərdələri havaya üfürdü, süfrəni dəniz kimi dalğalandırib üstündəkiləri döşəməyə dağıtdı... ağır, büllur çılcıraq küləyin təsirindən ləngər vurub saat kəfkiri kimi yellənməyə başladı... Hamı içini çəkib çıçırdı... işiq keçdi...

...Bədənini küləyin müqavimətindən zorla saxlaya-saxlaya, üz-gözü yağışdan islana-islana gözlərini qayıb dolunun, yağışın arasından, zülmət gecənin içində baxırdı... baxdıqca da hardasa uzaqlarda, küləyin göye üfürdüyü ilgiməbənzər tozanaqdan savayı, ayrı bir şey görmürdü... sonra kimsə onu kənara itələdi, yaxındakı divana yixib pəncərəni bağladı və otağa sakitlik çökdü... sonra deyəsən, arvadıydı, o biri otaqdan şamla gəlib onunla üzbeüz dayandı, əyilib hürkmüş üzüylə ona yaxından baxdı, elə bil nə isə soruşdu... sonra o biri «qaniçənlər» gəldilər, başına yiğışb şamın işığında bir-birinə oxşayan üzlərlə üzünə zilləndilər...

...Nə isə demək istədisə də, səsi çıxmadi... dodaqları heysiz-heysiz büzüldü. Sonra haçandan-haçana özünü toplayıb:

- Darıxıram... - dedi və öz səsindən az qaldı ürəyi dayana.

Bunu deyən O idi...

DOVŞANIN ÖLÜMÜ

...Dovşanın biri can verirdi. Gözlərinin ifadəsi itmiş, bəbəkləri bulanıb bozarmışdı, rəngsiz ağızını torpağa dirəyib ağır-ağır nəfəs alındı.

O biri dovşanın kolun dalından bircə qulaqları görünürdü. Qulaqlarının titrəyişindən başa düşmək olurdu ki, yenə şüursuz gözlərini bir nöqtəyə zilləyib nəfəs dərmədən, nə isə "üyündür".

Cöməlib dovşanın heysiz başını su qabına yaxınlaşdırıldı ki, bəlkə heyvan su içə. Dovşan sudan acgözlükə içib çəçədi, nəfəsi itdi, gözləri şüşə düymələr kimi hərəkətsiz qaldı.

- İndi neyləyək?.. - Əri əzabdan bürüşmiş üzüylə ona baxdı. Elə baxdı, elə bil dovşanı o öldürmüştü.

İsa kişi siqaretin kötüyünü quma salıb ayağıyla basdı:

-Dovşanın erkəyiylə dışisini bir yerdə saxlamazlar. Biri ölür həmişə.

- Hansı ölü?..

- Çox vaxt erkəyi.

- Niyə erkəyi?..

Əri onun bu yersiz sualına üzünü bozartdı. İsa kişi sualı eşitməmiş kimi əllərini gündən ağarıb süzülən şalvarının ciblərinə basdı, başını aşağı salıb darvazaya sarı getdi, orda bir anlığa ayaq saxlayıb:

- Salamatı göyərçindi, - dedi və çıxdı.

İsa gedəndən sonra əri. deyəsən, dovşanın dəqiq ölüb-ölmədiyini yoxlamaq üçün iki barmağıyla heyvanın balaca ağı pəncəsini qaldırıb-saldı, dikəlib əllərini belinə vurdu, səsi xırıldaya-xırıldaya:

- Öləcək, - dedi.

Dovşan nəfəsi təngiyə-təngiyə can verirdi, bəbəkləri irilib, az qala, hədəqəsindən çıxırdı, balaca, isti bədəni zəif titrəyişlə əsim-əsim əsirdi.

Dovşan hava qaralanacaq beləcə can verdi və öldü.

Əri bağın aşağı küncündə yer qazib dovşanı orda basdırıldı.

...Bütün gecəni yuxuda da dovşanın can verməyini gördü. Can verən dovşan ölen dovşandan iri və aq idi, can verdiyi yerdə birdən-birə dirildi, iki ayağı üstə qalxıb pəncələrinin onun ciyinlərinə qoydu, ağızını iri açıb boğazının yolu görünə-görünə əsnədi. Elə əsnədi, az qaldı onu mağaravari ağızının içində salıb uda...

Səhər yeməyində o biri dovşan gəlib aynabəndlə üzbəüzdə oturmuşdu, balaca ağıyla yenə nəyisə xırda-xırda çeynəyə-çeynəyə qorxaq gözləriylə onlara elə baxırdı, elə bil söhbətlərinə qulaq asırdı.

- Görən ölen dışisiydi, erkəyi?..

Əri gözünü qiyib dovşana baxdı:

- Fərqi nədi ki?

- Bu, oğlana oxşayır.

Əri üzünü elə yiğdi, elə bil üzünə gün düşdü:

- Harası oxşayır?..

- Biğləri.

- Biğin bura nə dəxli var, guya qız dovşanın biği yoxdu?..

Yağı səliqəylə nazik dilimin üstünə yaxa-yaxa dovşana baxıb:

- İndi bu darıxacaq, - dedi, - bəlkə, birini də alasan?!..

- Hansından alım?..

- Elə bundan.

- Deyirəm, nə bilək bu hansındandı, erkəyidi, ya dışisi?!..

Səhər yeməyi stolun üstündə qaldı. Ər-arvad meynələrin arasıyla ha qaçdılara, dovşanı tutma bilmədi.

- Qəribədi, - əri bir qədər sonra maşını Mərdəkanın dar küçələrindən sürətlə döndərə-döndərə deyirdi, - çox qəribədi..

- Nə qəribədi?

- Dovşanın ölməyi. Birinci dəfədi eşidirəm ki, dovşanın erkəyi ilə dışisini bir yerdə saxlamazlar, - əri deyib çuxura düşmüş gözlərini harasa, lap yaxına zillədi.

...Ərinin üz-gözü dünəndən bu günə xeyli dəyişmişdi. Gözlərinin altı qaralmış, bənizi solmuşdu.

...Axşam uşaqlar bağa çatar-çatmaz, aqlaşma qurdular. Uzun müddət dovşanın basdırıldığı yeri öyrənmək üçün atalarının zəhləsini tökdülər, sonra həmin yeri xırda daşlarla, çıraqıllarla, meynə yarpaqlarıyla bəzədilər.

...Şam yeməyi kədərli keçdi. Uşaqlar solğun bənizləriyle bir-birinə baxa-baxa, uzun çəngəllərlə vermişelin içində həvəssiz-həvəssiz qurdalanıb xörəklərini soyutdular.

Əri xörəyi iri tikələrlə, tez-tez, az qala, diri-dirə udduqca, qarabuğdayı sifeti elə bil bir az da qaralırdı, qaşlarının düyüünü göyə çalırdı...

Bir qədərdən sonra əri yenə gözləri yol çəkə-çəkə harasa, lap yaxına baxırdı. Elə bil dovşan hələ də hardasa, lap yaxınlıqda can verirdi.

- Sənə dedim axı, o çıyələklərdən gözüm su içmir.

- Hansı çıyələklərdən?.. - əri diksinib ayıldı.

- O gün dovşanlara yedirdiklərindən.

- O çıyələkdən özüm də yemişəm.

- Sənin bədəninlə dovşanınkı birdi?..

- Zəhərin bədənin böyük-kiçikliyinə dəxli yoxdu.

- Var.

- Yoxdu! - əri qəfildən əlini stola çırpıb qışqırdı, stolun üstündəkilər dingildəyib bir-birinə dəydilər. - İsa adam dilində dedi sənə: erkəklə dışını bir yerdə saxlamazlar!.. Biri ölür həmişə!..

- Hansı ölü?..

Əri onun sualına cavab vermədi, nimçəsini əsəbi hərəkətlə qabağından itələyib ayağa qalxdı.

- İşə düşmədik?.. Mən düşüb ölsəm, heç vecinə gəlməz, - deyib, dovşanı söyə-söyə iti addımlarla bağın dərinliyinə getdi, ağacliğın sıx yerində gözdən itdi, gecədən xeyli keçənə qədər ordan qayıtmadı.

...O biri dovşan bütün axşamı gah o kolun, gah bu kolun arxasından onlara baxırdı, cəhrayı qulaqlarını tərpədirdi.

...Gecənin bir yarısı kiçik qızının səsinə ayıldılar, özlərini hövlənk onun otağına çatdırıb işığı yandırdılar.

...Uşaq yerinin içində oturmuşdu, yuxulu gözlərini ova-ova ağlayırdı.

- Nolub, niyə ağlayırsan?..

Qız cavab vermədi, ağlamağını da kəsmədi.

- Haransa ağrıyr?..

Qız ağlaya-ağlaya başını yelləyib "yox" dedi.

- Bəlkə susamışan?..

Qız yenə ağlamağına davam edə-edə, başını yelləyib "yox" dedi.

- Bəlkə çişin var?..
Qız başını yellədi.
- Bəlkə istidi sənə?..
- Yo-ox...
- Bəs niyə ağlayırsan?..

Qız yenə ağlaya-ağlaya başını yellədi.

Əri yuxusuzluqdan qızaran gözlərini döyüb əsəbi-əsəbi:

- Nə isteyirsən axı?.. - deyə çığırdı.

Uşaq dik atılıb ağlamağını kəsdi, yaziq gözlərlə onlara baxıb astaca:

- Qaşınra-am, - dedi.

...Səhər istirahət günüydü deyə, hava da elə bil kədərliydi. Dovşan ölündən bəri elə bil bağın yaşıllığı solmuşdu, yarpaqlar bürüşüb bozarmışdı. Bomboz otluğun içindən boylanan tənha dovşanın üzündən yetimlik yağırdı.

Həftə ərzində yiğilan bir taya çirkli paltar göz dağı kimi həyətin bir küncünə qalanıb onu gözləyirdi. Çirkdən paltarların ağız-burnu əyilib bozarıb elə günə düşmüşdü ki, bunları bir-iki gün əvvəl bədəninə geyindiyi fikirləşəndə, az qalırdı başına hava gələ...

...Əri bağın aşağı başında, damağında siqaret əsəbi hərəkətlərlə, deyəsən, ağacın dibini açırdı. Arada bir beli bıçaq kimi torpağa sancıb, əllərini belinə vurub dünyadan bezmiş üzüyə göylərə zillənirdi.

Bir qədər sonra o quma oturmuşdu, köynəyini çıxarıb başına sarılmışdı.

- Günortaya bəlkə küftə bişirəsən?.. – yerindən tərpənmədən, başını ona sarı çöndərmədən dedi. Uzaqda da olsa, səsi bağın sakitliyindən ləp yaxınlıqda eşidildi.

- O köynəyi başına sarımaqdansa, keç kölgədə otur.

- Mənim bura xoşuma gəlir.

- Başını gün vuracaq.

Köynəyin qolçaqları çıyılınrinə enmişdi deyə, ərinin üzü görünmürdü:

- Əladı də.

- Nə əladı?..

- Hər şey.

Bir müddət ortaya sakitlik çökdüyündən, İsanın radiosunun səsi eşidilməyə başladı. Muğamat verirdilər.

- Dünyada üç şeydən zəhləm gedir, - dedi, – bir istidən, bir muğamatdan, bir də küftədən.

Əri başındakı köynəyin altından:

- Əladı də, - dedi.

Gəlib əriylə üzbeüz oturdu.

Ərinin üzü burdan da görünmürdü. Odu ki, köynəyin ucunu qaldırıb:

- Heç olmasa, bir kirpi tap, - dedi.

- Kirpini neyniyirsən?..

- Dovşan darıxmasın.

Əri ayağa qalxıb üstünü çırpdı:

- Daha nə tapım?.. Göbəkatan rəqqasə lazım deyil?..

Fikri ayrı yerdəydi deyə, ərinin axırıncı sözlərini tuta bilmədi.

- Rəqqasəni neyniyirik?

- Dovşan üçün göbək atsın.

Bozbaş zəqqutun kimi düzlu idi. Əri qaşığı ağızına aparıb mədəniyyət xatırınə zorla gülümşündü:

- Duzludu.

Uşaqlar bozbaşa yaxın durmadılar, mətbəxin yerinə, göyünə yağı sıçrada-sıçrada bir tava qayğanaq bişirdilər, sonra dava salıb tavanı üzü üstə döşəməyə aşırdılar.

Ərinin səsi yataq otağından gəldi:

- Axşama nə yeyəcəyik?..

Axşam, adətləri üzrə, şam yeməyinə bağlarının yanındakı restorana getdilər.

Stolun üstü onların gəlişi üçün xüsusi təmtəraqla bəzədilmişdi.

Həmişəki kimi əriylə üzbəüz oturdu.

- Kürü yeyirsən?..

- Yox.

- Lobya necə?..

Çiyinlərini çekdi.

Əri ona sarı uzatdığı lobya nimçəsini əsəbi hərəkətlə yerinə, bir-birinə dirənən qəlyanaltılarının arasına itələdi.

Böyük qızın əli limonadla dolu badəyə dəydi, limonad masanın üstünə dağılıb süfrəni göyərtdi.

Əri qızə necə tərs-tərs baxdısa, uşağın dodağı büzüldü, ağlamasıın deyə, üzünü yumaq bəhanəsiylə çölə çıxdı.

- Niyə elə baxdın ona?.. Qəsdən eləmədi ki?!

Əri onu eşitmirmiş kimi, başını aşağı salıb ac sıfətilə salatını yeməyə davam elədi.

Sonra qızı qayıtdı və bir müddət hamı dinməz-söyləməz soyuq qəlyanaltılarından yeməklə məşgül oldular.

- Niyə yemirsən? - deyə əri qəfildən çəngəlini saxladı, boğazına dirənən tikəni zorla udub pert gözlə onun boş nimçəsinə zilləndi.

- Yeyirəm.

- Nə yeyirsən?..

- Balıq.

- Balığa necə, yazığın gəlmir?..

Ərinin çökəyə düşmüş gözlərinə, bir günün içində nazilib uzanan üzünə baxdı:

- Məndən nə istəyirsən?.. - dedi və hiss elədi ki, səsi titrəyir.

Əri əsəbi hərəkətlə çiyinlərini çekib:

- Mən?.. Heç nə. - dedi - Sən nə isə istəyirsən. Qınayan olmasa, dovşana qırx gün-qırx gecə yas tutub ağlayarsan.

Əri danışdılqca, hiss elədi, necə gözünün yaşı boynuna, ordan damla-damlı sinəsinə süzülür.

Onun ağlamağını görçək, ərinin qəhvəyi bəbəkləri genişlənib qaraldı, az qala, gözünün ağını örtdü. Sonra bu qaramtlı bəbəkləri onun gözünün içində zilləyib:

- Bəlkə deyəcəksən, dovşan üçün ağlayırsan?.. - dedi.

Başını yelləyib "yox" dedi.

- Onda de görüm, niyə ağlayırsan. Bəlkə səninçün bir kirpi tapaq, darıxmayaşan?..

Üzünü ha gərdisə də, gözünün yaşını saxlaya bilmədi.

- Niyə dinmirsən, danış da. Dərdini de.

- Nə deyim?..

- De ki, yaşaya bilmirsən, darıxırsan, çürüyürsən, ölürsən, hər şeydən ürəyin bulanır, məni görəndə gözün ağrıyır, uşaqlar əl-ayağına dolaşır, sənə yaşamağa mane olurlar...

Əri həkim kimi sakit və tarazlı danışındı. Elə bil bu sözləri demək üçün nə vaxtsa saatlarla məşq eləmişdi.

- Əl çək məndən, danışmağa həvəsim yoxdu.

- Əlbəttə, olmaz. Axı biz kimik ki, sizin dediyiniz sözü eşitmək şərəfinə nail olaq?

- Yuxum gəlir.

Bunu kiçik qızı dedi və bic gözləriylə gah ona, gah da atasına baxdı.

...Gecədən xeyli keçənə qədər şüşəbəndə oturub qaranlıq ağacliğa, ulduzsuz göyə baxdı, yağışın səsinə qulaq asdı.

Yuxusu gəlmirdi. Yağışın səsi elə kədərliydi ki, yadına hardansa, tanış, qəmli bir melodiyani salırdı... Melodiyani dodaqaltı, sakitcə oxudu və hiss elədi ki, yavaşça ürəyinin başı söküldü... Başını qoluna qoyub ağladı. Ağlaya-ağlaya, bir müddət nəyə görə ağladığını fikirləşdişə də, başa düşə bilmədi.

İçəridən ərinin günah dolu səsi eşidildi:

- Gəl yat, soyuq olar. Yağış yağır.

Çox çəkmədi ki, əri də şüşəbəndə çıxdı, keçib yanında oturdu, başını onun çıyninə qoydu. Elə bil yenə yazıçı gəlirdi ona:

- Niyə yatmırsan?..

-...

- Soyuq deyil sənə?..

- Yox.

- Bəlkə qəhvə dəmləyim, içək?..

- Yox.

- İşığı yandırırm?..

- Yox.

- Bəs nə isteyirsən?.. – bu dəfə əri elə çığirdı ki, səsi iki yerə böldü.

- Kirpi istəyirəm, - dedi və ağlamağı görünməsin deyə üzünü yana çevirdi.

1990

QƏZA

Yataq otağı isti və sakit idi. Həyətdən pişiklərin ətürpədən çıçırtıları eşidilirdi.

Pişiklər hər gecə ətrfa sakitlik çökəndə beləcə çıçırsırdılar. Elə bil hər gecə kimsə bu zavallı heyvanları zorlayırdı. Əri evdə olmayan gecələr ona elə gəlirdi ki, pişikləri zorlayan əridi.

İşığı keçirib soyundu, gecə köynəyini geyib çarpayının kənarına oturdu. Sonra nə fikirləşdişə yenidən ayağa qalxıb işığı yandırdı. Üzünü kremləmək yadından çıxmışdı. Güzgünen qabağında əyləşib krem qabının qapağını açdı, kremi barmaqlayıb üzünə yaxayaxa fikirləşdi ki, gör bir neçə illərdi bu kremdən alıb evə yiğir, səhər-axşam üzünə yaxır. Hesablayıb üst-üstə yiğsan, azi üç litrlik balon eləyər. Gör bir bu balaca üzü neçə kilo krem yeyp?!...

Kremdən bir qədər də götürüb gözlərinin altına, alnınə da yaydı və həmin nahiyləri jurnalda oxuduğu üsulla xırda-xırda ovmağa başladı. Ovduqca fikirləşdi ki, hər belə massajdan sonra üzü hamarlanmaq əvəzinə, elə bil bir az da qırışır. Massajı düz eləmirdi, nədi?.. Ya bəlkə arıqladığından dərisi boşalırdı?.. Axır nə idisə, ürəkbulandıran mənzərəydi.

Qalxıb yenidən işi keçirdi, yatağına girib adyalı ütünə örtdü. Qıçlarının əzələləri küt ağrıyla sizildiyirdi... Yadına düşdü ki, iki gündü idmanla məşğul olmur. Odu ki, bir vaxtlar qarın əzələlərinin möhkəmlənməsi üçün yerinə yetirdiyi hərəkətləri eləməyə - ayaqlarını cütləyib yuxarı-aşağı endirib qaldırmağa, pəncələrinin ucuyla havada müxtəlif rəqəmlər cızmağa başladı. Hərəkət elədikcə, bədəninin isindiyini, saçlarının dibinin tərləyib gicisdiyini hiss edib ürəyi sıxıla-sıxıla fikirləşdi ki, normal adamlar idmanı səhərlər edir, sonra duşun altına girib çimir, səhər yeməyi yeyir və sair. O isə səhərlər xalatını əyninə keçirməyi zorla çatdırır. Üç uşağı yedirtmək, geyindirmək, sonra ərini yedirtmək və geyindirmək...

...Əri elə bil iflic idi. Yemək verirdin yeyirdi, vermirdin, acıdan ölürdü. Təmiz köynək, corab, ütülü şalvar verirdin, geyirdi, vermirdin, çırkin içində gəzirdi. Deməli, ərinin də anasıydı. Bütün evin anasıydı.

Ürəyi pis-pis bulandı. Fikirləşdi ki, daha ana olmaqdan bezib. Sonra da fikirləşdi ki, bəs nə olmaq istəyir?.. Heç özü də bilmir. Bəlkə idmani-filanı tullasın bir yana?! Dieta-zad da cəhənnəm olsun. Dieta saxlayandan bəri əsəbləri lap korlanıb. Burnuna xörək iyi dəyəndə əl-ayağı əsir. Bu nə müsibətdi axı?!.. Kökəlir, belə cəhənnəmə kökəlsin, üzü qırışır, lap belə büküş-büküş olsun, saçı tökülür, qoy keçəl qalsın!.. Kimə lazımdı axı onun hamar üzü, tarıma çəkilmiş qarnı?.. Kimə xoş gəlmək üçün özünü öldürür axı?!.. Əri ki, onu, demək olar, görmür. İçəri ki girdi, kor dana kimi birbaş mətbəxə, ordan televizorun qabağındakı kreslosuna, ordan da gözüyümulu yataq otağına yollanır, onunla da ya gözü qabağındakı yeməkdə, ya televizorda, ya da yuxuda danışır.

...Ayaqlarını tərpətdikcə çarpayının yayları elə cırıldayırdı, elə bil döşəyin yox, quru ağaç budaqlarının üstündə uzanmışdı, hər ayağını tərpətdikcə altındakı ağaç hissə-hissə sinib söküldürdü...

Fikirləşdi ki, bax, həmişə belədi, indi nə qədər ki, yuxuya getməyib, əri gəlib çıxməq bilməyəcək, amma elə ki, gözünə yuxu gedəcək, o dəqiqə qapını tiqqildəcək. O da dik atılıb cərəyan vurmuş kimi titrədəcək, ürəyi bəd xəbər almış tək pis-pis çırpınacaq... ayağa qalxıb yuxudan keyimiş ayaqlarıyla, pırtlaşıq saçlarıyla qapını açmağa gedəcək, gözlükdən baxıb ərinin qorxudan rəngi avazımış məzлum üzünü görəcək... Əri içəri girib gözücü onun yuxudan əyilmiş üzünə, dağıniq saçlarına baxacaq... Onun üz-gözünün vəziyyəti isə asılı olacaq qapı döyülenəcən yatıb gördüyü yuxuların məzmunundan. Amma istənilən halda əsəbləşəcək, ərini sorğu-suala tutub, evə gecənin bu aləmi dönməyinə görə zəhərləyəcək, yerə-göyə qarğış töküb qapıları bir-birinə vuracaq... Ya da dünyanın ən məzлum qadını kimi dinməz-söyləməz yatağına qayıdır yatağına girəcək, amma daha yata bilməyəcək. O məşum taqqıltıdan sonra mütləq yuxusu qaçacaq, ürəyi zəif döyüntülərlə döyünbəy hey ha yanasa axacaq və o, bir müddət sancılanmış kimi yerinin içində vurnuxa-vurnuxa qalacaq. Sonra dikəlib yerinin içində oturacaq, nifrətlə böyründə üzündə məmnun təbəssüm, yarımaçıq ağızıyla yatan ərinə zillənəcək... Əri yuxuda hey nə isə yeyib ağızını marçıldadacaq, ya da kiminləsə lal-kar mübahisə edib dişlərini qıcıdadacaq...

...Bədənə qəribə yandırıcı bir gicisəmə doldu. Altındakı döşəküzü gicitkana dönüb daladı bədənini. Ayaqlarını saxlayıb fikirləşdi ki, hamısı əsəbdəndi. Həkimi də deyir. Yuxusunun çəkilməyi də, ürəkbulanmalrı da, əsəbileşəndə qaynar su tökülen kimi qıpqrırmızı qızarıb gicisəməyə başlayan dərisi də pozuq sinirlərinin bədəni boyu yaratdığı fəsadlar idi.

Nəfəsini dərib fikirləşdi ki, nə qədər olar axı?.. Adamın nə qədər eti ürpənər, əsəb telləri sürtgəclə sürtülüb qan sızdırar?.. Odu ki, bu gündədi... yaşı otuza çatmamış altmış yaşlı qadının halındadı. Hə, sürətlə qocalır... Əlləri də, gözləri də...

Bir dəfə qocalmağını yuxuda da görmüşdü. Görmüşdü, necə dırnaqları gicisir... əl atıb dırnaqlarını qaşımaq istəyir... qaşıdıqca, dırnaqları bir-bir qopub ovunda qalır... Sonra dişləri gicisir... barmağını toxundurmağıyla onlar da ovulub töeülür... sonra qulaqaları,

burnu, döşləri qasınmağa başlayır... qasıdıqca da hamısı bir-bir kökündən qopub üstünə töküür...

Ayaqlarını yuxarı qaldırıb velosiped süren kimi hərləməyə başladı. Hərlədikcə, nəfəsini nizamladı. Belədə hamiləlikdən boşalmış qarın əzələlərinə daha çox güc düşürdü. Bu hərəkətləri ötən aydan eləyirdi deyə, qarnı elə bil bir az yiğilmişdi. Ümumiyyətlə elə bil bütün bədəni yiğilmişdi. Demək arıqlamışdı.

Dikəlib üzbəüzdəki güzgүyə düşən əksinə baxdı.

Qaranlıqda güzgүyə düşən əksi özünə oxşamırı...

Fikirləşdi ki, onu bu vəziyyətdə görən qonşular Allah bilir arxasınca nələr danışırlar. Elə bilirlər xəsədi, ya nə isə ayrı bir dərdi var... Elə qohumlar da üzünə gülürdülərsə də, baxışlarından nigarançılıq yağırdı.

O gün qardaşı da arıqlamaqdan altı kölgələnmiş gözlərininə baxıb-baxıb:

- Bu nə gündü qoymusan özünü?... - dedi.

Fikirləşdi ki, doğrudan, bu nə gündü qoyub özünü?.. Orta məktəb şagirdinə oxşayır. Odu ki, axır vaxtlar uşaqları da baxmir sözünə. Nə deyir, üzünə baxıb şit-şit gülürər.

Ən qəribəsi isə bu idi ki, indi lazım olan çəkidən də ariq idi, amma arıqlamaq həvəsi canından çıxmırkı ki, çıxmırkı. Özünü əridə-əridə yoxa çıxarmaq istəyirdi, nədi?..

...Divarın o üzündən - blokdan ara-sıra ayaq səsləri eşidilirdi. Kimlərsə tələsə-tələsə yuxarı qalxırdılar, yoxsa aşağı enirdilər?.. Hərdən də öskürürdülər. Bərkədən-bərkədən, boş pillələrə əks-səda sala-sala, o eşitsin deyə, boğazlarını az qala cıra-cıra. Elə bil gecənin bu sakitliyində əks-səda yaratmaqdan həzz alırdılar...

...Ayaq səsləri hərdən yaxınlaşıb lap qapılarının ağızına çatırdı, amma həmin dəqiqə də hardansa, böyürdən şaraqqılıyla qapı açılırdı, ayaq səsləri o qapının içində əriyib yoxa çıxırdı.

Nəfəsini içmə çəkib qapıya diqqət kəsildi... Kili dəliyinə açar salınacağını, arxadan bağlandığı bilindikdə asta-asta tiqqıldayacağını gözlədi də, səs gəlmədi. Olsun ki, əri idi, pillələri qalxıb qapının ağızına çatmışdı, indi nə fikirləşirse, içəri girmək istəmirdi... çönüb yenidən aşağı düşürdü. Hə, əri evə qayıtmaq istəmirdi...

...Vaxtsız idmanın təsirindən, ya nigarançılıqdan ürəyi sıxıldı. Ayağa qalxıb pəncərənin laylarını taybatay açdı. Havanı qoxladı...

Havadan təzə biçilmiş ot ətri gəlirdi. Yaz fəsli yaxnlaşırdı...

Bir neçə günə havalar isinəcəkdi, Günəş göyün tərkinə qalxıb göz ağırtmağa başlayacaqdı... ağaclar çiçəkləyəcək, şairlər ilhamlanıb «bahar ətirli» yazdan, «yamyaşıl» tumurcuqlardan əttökən-əttökən şeirlər yazacaqdı... və heç kim, heç kim bu yazı – həmin bu «iliq Günəşi», «növrəstə» tumurcuqları əlli dəfə gördükünün, «yaz» deyib özlərini çəsdurduqları bu fəslin riyadolu bu saxtakarlığının fərqinə varmayacaqdı.

Pəncərəni bağlayıb fikirləşdi ki, bütün o çiçəklənməsiylə, yaşıllaşmasıyla bir yaz fəsillərin ən əttökənidir. Son ucunda Ölüm dayanan bu qoca, müdrik dünyanın iləşiri bu sayaq al-əlvan dona girməyində, gəncləşib min dona girməyində məkrli olan nə isə də vardi. Bu qoca dünyaya payız, qış daha çox yaraşındı. Çünkü əvvəli də, axırı da soyuq tənhalıq idi... ölüsü dirisindən çox idi...

Bura gəlib çatanda, bütün ölüb-gedənlərini xatırladı... Ata-anası, baba-nənələri, xalaları, dayıları, əmiləri bir anın içində evin hansı künclərindənse saralmış fotolardan ona baxdılar...

Hamısı ölmüşdü. Qalan bircə o idi. Beş-on il tanıdığı adamların – ərinin və üç mənasız uşağın əlində əsir-yesir qalmışdı. Uşaqların üçü də ərinə oxşayırdı. Elə oxşayırdılar, elə bil əri doğmuşdu onları. Odu ki, ölmək istəyirdi. Bir də ona görə ölmək istəyirdi ki, yenə yaz gəlirdi... Adamlar yalandan gülür, quşlar yalandan oxuyur, ağaclar son

güçünü toplayıp yenidən tumurcuqlayırdılar... Kəpənəklər isə gün enəndə oləcəkdi, otlar bir neçə aya saralıb solacaqdı...

Qəfildən vücudunu qəribə bir yoxluq həvəsi sardı... Yoxa çıxmaq, min bir əziyyət və iztirablar dolu yaddasını, bədənini söndürüb ərimək eşqi...

Bəs uşaqları?.. Uşaqları çıxılmaz kimsəsizlik dolu üzləri ilə evin hansı küncündənsə üzünə zilləndilər... Hiss elədi ki, ölmək istəyinə görə onlardan utanır. Bu, bir növ uşaqlar yarı yolda qoyub qaçmaq kimi bir şey idi...

Sinəsinə dolan sıxıntını bir təhər udub fikirləşdi ki, axı niyə doğurdu onları?..

Sonra da fikirləşdi ki, doğanda hardan biləydi ki, ana olmanın yeganə sevinci - doğuşdan sonrakı «analıq səadəti» deyilən qısaca bir andı?.. Sonra uşaqlar böyüdükcə nəyə sevinməliydi axı?.. Uşaqlar böyüdükcə - dərdləri də böyüyürdü...

Uşaqlar barədə yadına bundan savayı ayrı hikmətli söz düşmədi.

Hə, deməli indi uşaqlarını yarı yolda qoyub öle bilməzdi. İxtiyarı yox idi. Sonra fikirləşdi ki, dərdə bir bax: ölmək üçün də ixtiyarı olmalıdır. Ölməyin də yəqin ki, öz qanunları var, vaxtı, icazəsi var. Sonra da fikirləşdi ki, bəlkə bu da bir cür ötəri vəziyyətdi? Belə vəziyyətləri o qədər olub ki, Allaha şükür.

Sonra yadına dəfələrlə özünü öldürmək istədiyi məqamlar düşdü... Bir dəfə dişsiz ağızıyla balaca əllərindəki alma qırığını yeyən qızı qucağında balkonda dayandığı yerdə özünü körpəsiylə bir aşağı atıb öldürmək istəməyi, uzun müddət məhəccərdən asila-asila, qucağındakı körpəsiylə bir necə havaya atılacağını, uşağı qucağında kəllə-mayallaq vəziyyətdə aşağı uçacağını, yerə birlikdə dəyəcəklərini və bir-birinin gözünün içində baxabaxa ölcəcəklərini təsəvvür eləməyi düşdü... Onda o çətin dövrlər, yadına gəlir, uşaqlarıyla əri sözü bir yerə qoymuşdular, gecənin birinci yarısı ərinin eve gəlməyini gözləyirdi, ikinci yarısı körpə oğlunun yuxusu qaçırdı, günortalar da qızının şıltاقlığı tuturdu. Yadına həmin dövrlər evin içi ilə yorğunluqdan və yuxusuzluqdan canavar kimi ulaya-ulaya, onu-bunu qapa-qapa gəzməyi düşdü. Yadına gəlir, o vaxtlar güzgüyə baxanda da özünü canavara oxşadırdı. Fikirləşdi ki, əslinə qalsa, elə indi də canavara oxşayır. Sonra fikirləşdi ki, canavara yox, itə oxşayır. Ağılı, sadıq itə.

Fikirləşdi ki, əvvəllər də bu günə düşdürü olurdu. Dünyadan da, özündən də bezirdi... Hə, olurdu. Amma bu qədər uzun çəkmirdi. Arada gördürün, bir-iki gün ölmək istəyirdi, amma necəsə, bu uğurum darisqallığını andıran vəziyyətdən qurtulurdu, sonradan min dəfə Allaha şükür eləyirdi ki, nə yaxşı ki, ölməyib, həyat gözəldi, mənalarla, sirlərlə doludu və sair və ilaxır.

...Qonşu mənzillərdən hansındasa gülürdülər... kimsə qəşş eləyib özündən gedirdi... Baş da açmaq olmurdu, gülən arvaddı, ya kişi.

Yatağına girib yorğanı başına çekdi, divar saatına baxdı.

Saat iki tamamı göstərirdi.

...Blokda ayaq səsləri tamam kəsilmişdi, bütün mənzillərin qapıları kip bağlanmışdı. Binanın ümumi girəcəyi də bağlanıb kilidlənmişdi. İndi əri içəri girmək istəsəydi belə, bu boyda sakitliyin içindən keçə bilməyəcəkdi...

Sakitliyin ağırlığı altında sıxlın əşyaların səsi eşidilməyə başlayırdı...

Şkaf rəflərində, içi pal-paltar dolu ciğara torbalar asta-asta cırıldadı... Ciğaralar bütün günü üst-üstə qalanmaq an yorulub boşalırdılar, dincəlirdilər. Döşəmə də cırıldadı... elə bil gərnəşdi. Otağa sakitlik çökdükçə içəriyə, hardasa, uzaqlarda baş vermiş faciənin havası axmağa başlayırdı...

Hə, bu elə belə sakitlik deyildi. Nə isə baş vermişdi... Faciə baş vermişdi... Odu ki, əri gəlib çıxməq bilmirdi. Bu gün səhərin gözü açılanın ürəyi narahat idi... Əri də günortadan işdə yox idi. Yəqin yenə o müstəntiq dostuna bitişmişdi. Allah bilir, yenə

Üzbəüz oturub nədən danışırdılar, nə çürüdürdülər. Danışanda da tez-tez, adamın ətini tökə-tökə "onunçün" deyirdi. "Onunçün ki, axşam işim vardı, onunçün deyirəm".

Qəfildən gözünün qabağına gəldi, necə əri maşına minir, matoru işə salır... Hava qaralanda bağ yolları lap daralır, iti işqlarını qoşa buynuzlar kimi bir-birinin üzünə dirəyen maşınların sayı artır... matorun istisi ərini bir az da keyləşdirir və əri sükanı yarıyumulu gözləriylə hərləyir...

...O biri otaqda qızının yuxulu səsi gəldi, olsun ki, yenə yuxuda danışıırıdı:

- Balaca özünsən! Sənsən balaca!..

Qızı gecələrlə tez-tez beləcə qışqırırdı yuxuda, olsun ki, balaca qardaşıyla dalaşırıdı. Bacı-qardaş günortalar da didişirdilər, axırdı da həmişə qız cəzalandırılırdı.

Fikirləşdi ki, qızı böyüdükcə, ona oxşamağa başlayırdı. Odu ki, ona baxanda ürəyi sıxılırdı, hər şeyin təzədən başlanacağının qorxusunu canında duyurdu... Yenə qaranlıq, havasız məktəb illəri, çox qısa və mənasız tələbəliyi, əre getməyi və sair və ilaxır.

Divar saatı kəfgirini işə salıb bir dəfə danqıldı. Saat üçün yarısını göstərirdi...

Yox, əri bu vaxtacan səssiz-səmirsiz itə bilməzdi...

Ürəyi əsəbi-əsəbi döyündü.

Hə, qəza baş vermişdi... və bu qəza nə vaxtsa baş verməliydi. O gün gəlib çatmışdı və qəza baş vermişdi.

Əri müxtəlif vəziyyətlərdə gözünün qabağına gəldi...

...Maşın çevrilmişdi... tüstülənən təkərlərin altından ərinin göyərib qurulan əli görünürdü... zərbədən tanınmaz hala düşmüş üzü sükanın arasına keçmişdi...

...Maşın yoldan çıxıb yuvarlana-yuvarlana dərəyə enirdi... və dərənin dibindən ərinin, çıçırtıları eşidilirdi...

Hə, qəza baş vermişdi... Bu qəza çoxdan baş verməliydi, amma indi baş tutmuşdu. Əslində, bunu o, çoxdannan, özü də dəfələrlə, dönə-dönə hiss eləmişdi... yuxularında da görmüşdü. Axı bu miskin, yeknəsəq həyatı nə qədər yaşamaq olardı?..

Həminin həyatında nə isə baş verirdi. Birinin əzizi ölürdü, o biri özü ölürdü, birinin uşağı olmurdu, o birinin o qədər olurdu ki, qarınlarını doyura bilmirdi. Onunsa həyatında heç nə baş vermirdi.

Hə, bu gecədən onun faciəsi başlayırdı. Bu gecədən axır ki, həyat öz qara üzünü ona göstərəcəkdi...

...Ayağa qalxıb küçənin işığında saralan saatə baxdı.

Dördə işləyirdi. Pəncərənin qabağına keçib ordan kimsəsiz, qaranlıq şəhərə baxdı.

Bir-birinə oxşayan dördkünc binalar başdaşlarını xatırladırdı... Hə, bu gecə şəhər nəhəng qəbiristanlılığı oxşayırdı...

Fikirləşdi ki, indi gərək bir-bir ərinin qohum-əqrəbasına zəng vurub desin. Sonra da fikirləşdi ki, axı nə desin?.. Desin, əri ölüb?!.. Bəlkə ölməyib?! Yox, ölməyinə dəqiq ölüb, çünkü indi özünü tamamilə tənha hiss eləyir. Hə, özünü ağıllı-başlı dul qadın hiss eləyir.

Sonra fikirləşdi ki, niyə oturub, nəyi gözləyir?.. Durub ev-eşiyi də, özünü də sahmana salsın, çünkü hava işıqlanan kimi ərinin meyidini tapacaqdılar, ünvanı dəqiqləşdirib bura gətirəcəklər... Ya bəlkə xəstəxanaya aparacaqlar?.. Hə, xəstəxanaya aparacaqlar... aparıb yaracaqlar... o da gedib xəstəxananın qapısı ağızında ağlaya-ağlaya gözləyəcək... başında qara örpek, əynində qara paltar... Birdən yadına düşdü ki, heç adam arasına çıxmaga fərli qara paltar yoxdu.

İşığı yandırıb şkafın rəflərində eşələndi... sonra çöl şkafından zindan kimi ağır çamadanları aşağı düşürdü.

Çamadanın birinin cəftəsi açıq idi deyə, düşürəndə dizini çizib qanatdı, dizinin qanı döşəməyə damcıladi... qanı döşəməyə sözülə-sözülə, mətbəxə qaćıb orda yarasını sariya-sariya fikirləşdi ki, indi əri də beləcə qan içindədi... Belə fikirləşdikcə də əti ürpəndi. Sonra

dəhlizin işığını yandırıb dizi üstə oturdu, əti çımcəşə-çımcəşə, dizindən süzülən qan ləkələrini yaş əski ilə sildi.

Çamadanların içini evin ortasına boşaltdı, rəngbərəng geyimlərin arasından tapıb çıxardığı qara paltarı üstünə tutub baxdı, sonra əyninə geydi.

Paltar keçən ilki kimi, töküldürdü əynindən. Hər tərəfdən dörd barmaq yiğmaq lazım idi.

Gedib mətbəxdən iynə qutusu gətirdi, iynəni saplayıb saata baxdı.

Beşə on beş dəqiqə işləyirdi. Hava açılanacaq çatdırıldı.

Paltarı astar üzünə çevirib kökləyə-kökləyə fikirləşdi ki, indi bu qara paltar əynində, gedib xəstəxanaya çatdı, meyiti görəndə neyləməlidir?!.. Ağlaya-ağlaya qaçış özünü meyitin üstünə atmalıdır, yoxsa elə dayandığı yerdəcə durub qalmalıdır?..

Atası ölündə anasının özünü aparmağını yadına saldı.

Anası onda heç ağlamadı, gəmiləri dəryada batmış kimi, dinməz-söyləməz oturub qaldı. Sonra anasının dərddən xırıldayan səsi gəldi qulağına:

- Yad oğluna ağlamazlar, bala.

Odu ki, ağlamaq bir o qədər vacib deyil... Bu məqam kövrəldi... yadına nişanlı vaxtları düşdü.

Yox, mütləq ağlayacaqdı... xəstəxananın qapısının ağızindəca ağlayıb özünü divara söykəyəcəkdi, ki yixılmassisin... öz xasiyyətini yaxşı bilirdi. Ağlayanda bir adama, ya bir yerə söykənməliydi. Gücü azalırdı, nədi?..

...Yəqin gəlib onu divardan aralayacaqdılar, aralayıb aparacaqdılar... sonra da fikirləşdi ki, birdən heç kim ayırmadı onu divardan, yaddan çıxdı?..

...İynə barmağına batdı... barmağı qanadı...

Fikirləşdi ki, niyə belə səfəh-səfəh şeylər haqqında fikirləşir?! Ondansa öz gününə ağlasın. Tək qadın, üç uşaq... Ərinin tər tökə-tökə iki qucağı dolu daşıyıb soyuducunu doldurduğu bazarlıq iki-üç günə qurtaracaqdı. İki-üç gündən sonra bazara özü getməli olacaqdı... ağır-ağır zənbilləri əlinin damarları şışə-şışə, ovucları kəsilə-kəsilə özü daşıyacaqdı...

Fikirləşdi, niyə daşimalıdı o qədər ərzağı ki, əri olmayandan sonra heç xörək bişirməyə ehtiyac olmayıacaqdı?!. Özü daim pəhrizdədi, uşaqlar da ki Allaha şükür, meyvəylə şirniyyatdan savayı heç nə istəmirler.

Deməli, bazarlıq eləməkdən, çöldən gələn torpaqlı kartof-soğanı, yağlı əti yuyub soyuducunun rəflərində yerbəyer eləmək kimi iyrənc proseslərdən canı qurtaracaqdı... Bir qutu yumurta alıb qoyacaqdı soyuducuya, qurtardı getdi. Fikirləşdi ki, heyf deyil yumurta?!. Mədəni ərzaqdı. Nəyi var içindədi, nə əlin batır, nə iyi gəlir. Bişməyi də göz qırpmında.

Ağlına gələn bu fikirdən ürəyi çırındı. Demək, xörək bişirməyəcəkdi. Bu dəqiqə mətbəx şkafinin rəflərindən birində oturub onu işə salmaq üçün işıqlığa çıxacağını gözləyən ət maşınıyla gündə-gündə döyüşməkdən canı qurtaracaqdı. Ət maşını gününü göy əskiyə bükənlərin ən qabaqda gedəni idi. Tez-tez itilənməkdən nazılıb kəpənək qanadına dönən bıçağı əti üydüb xırdalamaq əvəzinə, özünə sariyib onu xarab maşın mühərriki kimi dəqiqədə bir böyürdü. Yəni ki, «məni sök, təzədən yığ». Xörək bişirmək məsəlesi ortadan çıxanda daha onunla əlbəyaxa döyüşə ehtiyac qalmayacaqdı. Yağlı qab-qazanı sürtməkdən dırnaqlarını cıran sürtkəclərdən də, səhər-axşam alabəzək ləkələrlə «bəzənən» qaz pilətəsini də gündə-gündə təmizləmək lazım olmayıacaqdı..

Bu yerdə bədəninin qəribə bir istiliklə istidiyini hiss edib fikirləşdi ki, canı, deyəsən, hələ çox şeylərdən qurtaracaqdı... illərlə ürəyi bulana-bulana gördüyü gündəlik məişət işləri, zəhləsi töküle-töküle həll etmək məcburiyyətində olduğu vəzifə borcları bir-bir yadına düşdükcə, həyəcandan nəfəsinin təngidiyini, otağın cansızan qaranlığının avazıdigını duyub dikəldi... Yoxsa səhər açılırdı?!

Hə, demək təzə həyat başlayırdı... qayğısız, öhdəliksiz, azad həyat...

Azadlıq haqqında fikirləşdikcə, beyninə o qədər yeni fikirlər, yeni həyat imkanları gəldi ki, onları üst-üstə, böyür-böyürə yiğanda bunun tamamilə ayrı bir həyat olduğunu, bu həyatı sürən qadının, yəni onun tamam ayrı adama oxşadığını anlayıb ürəkləndi.

...Paltarın hər iki böyrü hazır idi. Qalxıb gecə köynəyini soyundu, paltarı geyinib güzgünün qabağında dayandı. Paltar əyninə kip otururdu.

O biri otağa keçib işığı yandırdı, paltartıkən maşının qabağında oturub iynəsini sapladı, paltarı əynindən çıxarıb maşının iynəsi altına keçirdi.

...Hava işıqlaşırdı...

Fikirləşdi ki, bir azdan ərinin qohum-əqrəbasına zəng vurmalıdı...

...Maşının düyməsini basıb söndürdü, sapı dişi ilə qırıb paltarı əynin geyindi, güzgünün qabağına keçib saçlarını daramağa başladı və qəfildən gözü arxada otağın ortasında qalaqlanmış geyimlərə sataşdı. Ayağa qalxıb çemodanlardan çıxan geyim qalağına yaxınlaşdı.

...Pal-paltarların arasında ərinin bağda geydiyi zolaqlı pijama və bir neçə qış köynəyi dəydi gözünə. Fikirləşdi ki, bunların hamısını boğçaya yihib kasib-kusuba paylamalı olacaq. Sonra ürəyi çırpına-çırpına fikirləşdi ki, ümumiyyətlə, bütün bu köhnəliklərdən qurtulmaq, keçmiş illerin yadigarı olan bu əşya dağını yoxa çıxarmaq lazım olacaq.

...Dəhlizdən tiqqılı səsi gəldi. Duruxub dəhlizə diqqət kəsildi

Çöl qapısını tiqqıldadırdılar.

Ürəyi döyüne-döyüne fikirləşdi ki, kim ola bu vaxt?.. Sonra elə həmin dəqiqə də başa düşdü...

Əri idi... qayıdır gəlmışdi. Hər axşam işdən evə qayıdan tək gəlib qapının ağzında dayanmışdı...

...Qapı bu dəfə bərk-bərk döyüldü, sonra dalbadal üç zəng vuruldu.

Olsun ki, əri daha uşaqların oyanmağından qorxmurdu.

Yerindən tərənmədən: «Vur, vur... Əlin döyənək olunca vur. Görüm, sonra neyləyəcəksən...» - fikildəşdi...

Qapının zəngi aramsız çalındı. Uşaqlar yuxudan oyanmışdılar. O biri otaqdan səsləri gəlirdi... sonra hansı birisə yerə düşüb ayaqyalın dəhlizə qaçıdı, otağın qapısını açıb içəri boylandı:

- Ana, ay ana... - oğlu idi...

- Nədi?

- Qapı döyüür...

- Eşidirəm, sən get yat.

Əsəbilikdən gözləri qarala-qarala fikirləşdi ki, demək o, bayaqdan bura özünə qara paltar tikir... bu bəydadaş isə sən demə, öz kefində...

Ağlamağı tutdu. Fikirləşdi ki, gör bir necə səfəh qadındı?!

Qapı bu dəfə ləp bərk döyüldü. Əsəbləri davam getirmədi, dəhlizə çıxıb işığı yandırdı. Gözlükdən çolə baxdı.

Əri müqəssir üzlə qapının o tərəfində dayanmışdı, gözlüyə zillənmişdi.

- Nə var?

- Qapını aç.

- Açımrəm.

- Dedim aç, biabır eləmə bizi. Camaat yatıb.

- ...

- Açı deyirəm, yoxsa...

- Hə, nə yoxsa?..

- Özün bilirsən.

- Bilmirəm.

Əri qapıya necə vurdusa, çərçivəsi yerindən oynadı. O biri otaqda uşaqlardan hansısa ağladı.

Məcbur olub qapını açdı.

Əri qoltuğunda bükülü bağlama narazı sıfətlə içəri girib əyri-əyri ona baxdı, sonra bükülünü güzgünen qabağına elə qoydu, elə bil o, bükülünün içindəkini görəndən sonra bayaqqı yersiz hərəkətinə görə xəcalət çəkib yerə girəcəkdi.

- Bura nədi səninçün, mehmanxanadı?..

- ...

- Sənnənəm.

Əri indi də bükülünü açırdı. Açıb əliylə göstərə-göstərə:

- Telefonu, - dedi.

- Telefonu neynirəm?..

- O gün demirdin?!..

- O gün çox şey deyirdim, onlar niyə qalmadı yadında?..

- Nə deyirdin?..

- Deyirdim, bura mehmanxana döyül, gec gəlsən, küçədə qalacaqsan...

- Di bəsdi, yaxşı.

- Nə yaxşı? Yادında bircə telefon qaldı da, hə? Axı ən asanı budu?!. Çətini - evə gəlməkdi, evdə oturmaqdı, məni görməkdi!

Əri sualtı çekisizliyi andıran ləngliklə çəkmələrini soyunub başmaqlarını geyinirdi.

- Niyə gəlmisən? Yatmağa yerin yoxdu?..

- ...

- Bu da təzə çıxdı. Hər gələndə qoltuğunda bir şey gətirir. Nədi bu, rüşvətdi?

- Başın xarab olub sənin.

- Xarab olar da.

Əri mətbəxə keçib bir müddət də orda nə iləsə məşğul oldu.

Yataq otağına qayıdır qapını çırpdı. Yerinə girib nəfəsi təngiyə-təngiyə fikirləşdi ki, indi əri mətbəxdə yuxusu gözündən töküle-tökülə vaxt udur, onun yuxuya getməyini gözləyir... Gözləyir yuxuya getsin, ölü kimi lal-dinməz uzanıb qalsın ki, onu rahat buraxsin, iynəli suallarıyla zəhləsini tökməsin. Əri bu dəqiqə ölüylə də yatmağa razıydı, təki onun deyintisini eşitməsin.

Fikirləşdi ki, niyə bu vaxtacan ağlına gəlməyib ki, əri onun ölümünü istəyir?..

Hə, əri onun ölümünü istəyirdi. Çünkü hər gecə ona «rüşvət» daşımıqdan cana doymuşdu, hər gecə nadinlik eləyən uşaq kimi qapının ağızında başlaşağı dayanımaqdan zinhara gəlmişdi. Hər axşam qanadlanıb uça-uça getdiyi rəngbərəng, al-əlvan məclislərdən bura - darısqal dustaqxananı andıran yarıqarnlıq evinə qayıdanda pilləleri zorla – hər ayağından pud asılmış kimi qalxırdı, qalxdıqca da ürəyində min dəfə Allahdan ona ölüm dileyirdi... Çünkü gecələrlə balışına dirsəklənib onun üzünü, eybəcər xəritəni tədqiq edən tək, müşahidə eləməkdən, nəfəsinin nə vaxt kəsiləcəyini gözləməkdən bezmişdi.

...Əri hələ də mətbəxdə idi. İndi də ləng qurtumlarla deyəsən, su içirdi... Yoxsa, əllərini yuyurdu?.. Axır nə idisə, su səsi gəlirdi.

Nəfəsini saxlayıb sakitliyə diqqət kəsildi.

Su səsi, deyəsən, hamamdan gəlirdi.

Ayağa qalxıb barmaqlarının ucunda dəhlizə çıxdı, səssiz addımlarla mətbəxə sarı yeridi...

...Hamamın qapısı yarımaçıq idi... əri vannanın kənarına oturub dizlərinə dirsəklənmişdi. Əl-üzüyandan şırhaşırla su axındı.

...Qapını aralayanda əri dik atıldı.

- Burda niyə oturmusan?
 - ...
 - Nəyi gözləyirsən?
 Əri pərt-pərt ciyinlərini çəkdi:
 - Heç nəyi.
 - Bəs niyə yatmırsan?
 - ...
 - Ürəyin bulanır, hə?
 - Ürəyim niyə bulanır?
 - Məni görəndə də...
 Əri nəfəsini dərib üzünü yorğun halda yana çevirdi:
 - Yenə başlandı da...
 - Qulaq as, bulanırsa, de ki, bulanır. Nədən qorxursan?..
 - Nədən qorxuram?.. Heç nədən qorxmuram.
 - Onda de də.
 - Nə deyim?
 - Denən zəhləm gedir səndən...
 - Getmir axı?!
 - ...
 - Ayrılmaqdən qorxursansa, sənədlə ayrılmarıq, amma mənimlə oynama. De, mən də işimi bilim...
 - Nə işini?.. – qəfildən əri suyu bağlayıb sınavıcı nəzərlərlə onun üzünə zilləndi.
 - Yəni... - dedi və hiss elədi necə saçlarının dibinəcən bütün bədəni od tutub yandı.
 - Hə, nə yəni?.. – əri dedi.
 Hiss elədi ki, qızarır. O qızaranda ərinə elə bil od vururdular. Elə bil onun bu qızarmağında ədəbsiz olan nə isə vardi.
 ...Ərinə indi də elə bil od vurdular, bayaqdan xumarlanmaq üzrə olan yuxulu gözləri birdən-birə iri-iri açılıb işildədi:
 - Hə, niyə susdun?.. Davam elə.
 Hiss elədi ki, lap pörtdü. Pörtüb, Allah bilir, qaraya çaldı.

Əri vannanın kənarında oturub ona baxırdı... qəfildən hamamın qapısını çəkib arxadan bağladı.

Uşaqları dəhlizin o başından avazımış bənizlərlə ona baxırdılar:

- Ana, ata neyləyir orda?..
- Ata ölüb!!!!

Bunu çığırın əri idi. Səsi gecənin sakit qaranlığında əks-səda verib elə bil küçəyə yayıldı. Uşaqlar səs-səsə verib ağlaşdılar...

Uşaqları bir təhər ovudub yerlərinə sala-sala fikirləşdi ki, hər yaz belə başlayır... Andırı qalsın bu yaz fəslini!..

1988

QU QUŞU

Məmməd tapançanın tətiyini çekdi, atılmaq üçün hərlənib yerini tutan güllənin çıraqqılıtısından ürəyi qırıldı... Güllənin yerinə oturmağıyla, sol damağının axırıncı diş elə göynədi, elə bil tapançanın içində hərlənən güllə öz yerinə yox, sol damağındakı dişinin kötüyünə sancıldı.

Tapançanı arvadına uzadıb:

- Al, vur, - dedi.

Yerini dəyişib atılmağa hazır vəziyyəti almış güllənin səsi, tapançanın ölüm rəngi, arvadının üzündəki dəmir ifadəni zərrə qədər dəyişmədi. Bu qəfil təklifdən arvadının rəngi də, gözünün içi də dəyişmədi, Məmmədin üzünə zillənib bayaqkı sakit səslə:

- Mən niyə?.. – dedi, - özün doldurmusan, özün də at.

Arvadının səsinin soyuqluğundan, yoxsa xəstə dişindən çənəsinin sol nahiyyəsinə işləyib ordan, az qala, ürəyinə yayılan göynərtili ağrıdan lüləsini gicgahına dirədiyi tapançanı aşağı endirib:

- Ata bilmirəm, - dedi və o biri əliylə ağrısı getdikcə beyninə işləyən yanağını tutdu.

Bunu elə dedi, elə bil bayaq özündən çıxıb kəkələyə-kəkələyə çığırın, arvadının üstünə atılıb onu boğmaq istəyən adam deyildi.

Arvadının üzünün ifadəsi bayaq da, o nərə çəkib arvadının üstünə cumanda da dəyişməmişdi. Onunsa, öz nərəsindən xəstə dişinin siniri oyanıb göynəməyə başlamışdı.

Arvadı indi də həmin ifadəsiz üzü ilə ona baxırdı, həmin soyuq səslə:

- Başa düşmürəm, ölmək istəyən sənsən, mən?..

Arvadının səsi idi, yoxsa, əlinin içində saxlayıb isitdiyi tapançanın qara dəmirinin qoxusuydu, ya srağagün, bədəni əsə-əsə ölü dişinin içində doldurulan plombun dadiydi, hansısa, kimyəvi məhlulun tamını andıran bir tamla damağına yayıldı.

Dünən üzü ucuuti dişi andıran aq xalatlı, aqbaş diş həkimi sol damağındakı dişini qurdalayıb plomblaya-plomblaya :

- Ölü dişdi, - demişdi.

O sözdən sonra Məmməd ağızının içində ölü daşıdığını bütün vücuduyla hiss etsə də, özünü o yerə qoymamışdı. Bu, təxminən bətnində ölü uşaq gəzdirməyə bənzər ətürpədən bir hal idi. Məmməd indi də bu «ölü körpəni» necəsə bətnində hiss elədi və bundan ürəyi pis-pis sıxıldı. Böyük çarpayıda orta əsrlərin tablolarında təsvir olunan madonnalar kimi çəhrayı gecəköynəyində uzanan arvadının boynuna, nazik, qara qaşlarına, lap dərinliyində qapqara, qorxulu qığılçımlar közərən gözlərinə baxdıqca ürəyinin sıxıntısı bulanmaya keçirdi. Bədənində zəhərlənmə gedirdi.

Arvadı yenə üzündəki sakit ifadəylə, gözünü qırpmadan, ona baxırdı. Elə baxırdı elə bil Məmmədin əlindəki, tətiyi çəkilmiş tapança yox, Məmmədin əlinin tapança şəklində davamıdı.

Məmməd yataq otağının şüşəli qapısına baxıb fikirləşdi ki, bəlkə kəllə atıb başıyla bu şüşəni qırsın, qırıb baş-gözünü yarsın?.. Ya da otaqlara benzin töküb kibriti çəksin ki, arvadının üzündəki bu ifadəni axır ki, necəsə əritsin?!..

Nəfəsi təngidi, tapançanı bu dəfə yanında uzanmış arvadının alnınə tuşlayıb:

- Onda səni öldürəcəyəm, - dedi.

Bu sözündən, elə bil arvadının bəbəkləri azca irildi, bir də elə bil dodağının bir tərefi yüngülçə səyirdi. Sonra nə oldusa, arvadı dəyişib yenə ölüyə çevrildi və ölü səslə:

- Öldür, - dedi.

Onda Məmməd beyninin hansısa oyaq nöqtəsiyləsə bircə bunu başa düşdü ki, arvadının ölüsünü gülləylə öldürə bilməyəcək.

Arvadı bir müddət beləcə, ölü üzüylə ona baxdı, sonra yorğun-yorğun içini çəkib:

- Nə qədər olar axı?!.. - dedi, yumşaq-yumşaq yerinin içində qurcalanıb üzünü divara çevirdi, içi nifrət dolu sakit bir səslə:

- Yatanda işığı söndür, – deyə əlavə elədi.

....Bütün gecəni Məmmədin gözünə yuxu getmədi. Plomblu dişi göynəyə-göynəyə, yadına anasını, nənəsini, bacalarını, gözünü dünyaya açandan bəri yaxından-uzaqdan tanıldığı qız-gəlinləri saldısa da, onlarla arvadı arasında oxşar olan nə isə axtardısa da, heç nə tapa bilmədi və bundan yuxusu lap qaçıdı. Sonra dişinin ağrısı sol gözünə vura-vura fikirləşdi ki, on beş il gecə-gündüz bir damın altında yaşıyib bir yastiğa baş qoyduğu, ondan uşaqlar doğub tikəsini bölüşdüyü bu qadınabənzər məxluqda zərrə qədər olsun, ona tanış, doğma olan bir şey yoxdu. Nəinki doğmalıq, əslinə qalsa, heç yadlıq da yox idi. Məsələ burasındaydı ki... - həmişə Məmməd arvadiyla bağlı fikirləşdikcə, gəlib bu yerə çatanda, nəfəsinin təngidiyini, əllərinin soyuduğunu hiss edirdi, - ...arvadının kim olduğunu o, hələ də bilə bilmirdi və burdan, Məmməd belə bir nəticəyə gəlirdi ki, arvadı, ümumiyyətlə, deyəsən, adam deyildi...

Arvadının adam olmadığını Məmməd ilk dəfə, hələ iki il bundan əvvəl, adı günlərin birində - arvadiyla mətbəxdə üzbez oturub çörək yeyən məqam hiss eləmişdi.

Onda arvadı, hansıa mənasız bir mübahisədən əsəbiləşib, qəfildən irilən qara bəbəklərini onun gözünün içində necə zilləmişdisə, Məmmədin qorxudan, ya nədənsə, ağızının içində su gəlmışdı... O hadisədən sonra Məmməd özünü bir də onda tutmuşdu ki, arvadının gözünün içində baxa bilmir. Bir dəfə arvadını, həmin o baxışlarının qorxusundan basıb döymüşdü də. Bir də o yadına gəlir ki, arvadını çarpayıya yixib başını soğanı əzen kimi əzdikcə, əlinin altında arvadının başını yox, bədəninə üzütmə salıb, ağızını sulandıran qara, qorxunc bəbəklərini hiss eləmişdi və yumruğunu bərkidib öz aləmində bu bəbəkləri, suyunu çıxara-çıxara daşıtmışdısa da, bir neçə gündən sonra onları əvvəlki vəziyyətdə - həmin inadkar nifrətlə ona zillənən yerdə tutmuşdu. Həmin o hadisədən sonra arvadı bir neçə həftə beyin tərpənməsindən yatağa düşmüşdüsə də, bəbəkləri beyin silkələnməsindən tarazlığını itirmişdilərsə də, dərinliklərində gizlədikləri qatı nifrəti olduğu miqdarda qoruyub saxlamışdılardı. Və o gündən Məmməd bir də onu başa düşmüşdü ki, arvadı döyülməklə də adam olmayacaq.

...Yerinin içində o yan-bu yana vurnuxmaqdan başı ağrıldı, sağ böyrü üstə çönüb yuxusuzluqdan acısan gözləriylə arvadının yuxulu başına baxa-baxa gözünü yumdu, yuxuya getmək üçün ürəyində yüzdən birecən saymağa başladı... və axır ki, necəse, yuxuya gedə bildi.

...Yuxuda Məmməd hönkürə-hönkürə arvadını basdırırdı...

Arvadı üçün hələ ölməmişdən əvvəl qəpik-qəpik yiğib öz zövqüylə düzəldirdiyi qara mərmərdən büst onun üzünü bütün gözəlliyyini eks etdirirdi... Büst həddindən artıq yekəydi deyə, onu qəbrin üstünə kranla qoydular... Camaat nəhəng büstün ətrafına dolanıb ona aşağıdan yuxarı heyrətlə baxdıqca, Məmmədin az qalırdı hönkürməkdən nəfəsi kəsilə... Adamlar başına yiğilib onu sakilləşdirirdilər, ölümlə bağlı nələrsə deyib, qayğılı üzlərlə təsəlli verirdilər və heç kim, heç kim Məmmədin bu acı hönkürtülərinin əsil səbəbini bilmirdi... və bilməyəcəkdi də... O dərdi Məmməd özü ilə qəbrə aparacaqdı...

Səhər Məmməd yuxudan oyananda tapança hələ də çarpayının yanındaki dolabçanın üstündəydi... Arvadı işə getməmişdən otağı hər günkü kimi yiğişdirib səliqəyə salmış, üstündə tapança olan dolabçanın tozunu almış, tapançaya isə dəyməmişdi.

Tapançanı əlinə alıb o üz-bu üzünə çevirdi.

Tapança - gecədən tətiyi çəkilmiş vəziyyətdəydi.

Tətiyi geriyə qarib gulləni ovcuna saldı. Bir istədi tapançanı aparıb öz yerinə - dəhlizdəki divar şkafının yuxarı rəfinə ata, sonra bu fikirdən daşındı, gulləni dolabçanın

siyirtməsinə qoyub içiboş tapançanın tətiyini əvvəlki vəziyyətə gətirdi, silahı dolabçanın üstünə qoyub ayağa qalxdı.

Köynəyini düymələyən məqam bütün gecəni ağrımaqdan şışib damağına yerləşməyən dişinin dibində ildirimabənzər nə isə çaxdı... və Məmməd yenə «ucuiti» həkimin yanına getməli olduğunu xatırladı.

Bir neçə saatdan sonra ağ diş həkimi əlində «çəngəl-bıçağı» az qala, bütün bədəniylə ağızının içində girəndə Məmməd yenə arvadını öldürmək haqqında fikirləşirdi... Dişi göynəyib zoqquldadıqca, Məmmədin özünə də, arvadına da yazığı gəlirdi.

Həkim xəstə dişini qurdaladıqca Məmməd balışı arvadının ağızına basıb gücü gəldikcə sıxırdı... arvadı bir müddət balışın altında ağ qu quşu kimi çırpınıb sonra əbədi sakitliy qərq olurdu... Məmməd məsələnin nə yerdə olduğunu anlayıb yastığı arvadının üzündən qaldırırdı... və bu ağ boyunlu, gözəl qadına baxa-baxa huşunu itirənəcən hönkürüb ağlayırdı...

Arvadının ölüsü də gözəl idi...

Bütün bu mənzərədən Məmmədin ürəyi necə əzildisə, gözləri doldu, bir cüt göz yaşı yanağı boyu süzülüb həkimin dərman iyi verən əlinin üstünə töküldü.

Həkim başını qaldırıb təəccübə Məmmədin üzünə baxdı, burnunun ucuna enən eynəyini bileyi ilə geriyə itələyib pərt halda:

- Gərək ağrımاسın axı?!.. - dedi.

Diş həkiminin otağından çıxanda Məmmədin bütün bədəni ağrıyırdı. Yeridikcə ayaqlarının altı, baxdıqca gözlərinin içi, döyündükcə ürəyi sol damağındakı xəstə dişi kimi sizim-sizim sizildiyirdi... Olsun ki, dişinin xəstə kökü çənəsinin altından dabanınacan, bütün bədəninə zoğ atmışdı.

...Külək qalxmışdı. Üzünü pencəyinin yaxalığında gizlədib küləyin müşqavimətinə sinə gərə-gərə addımladı. Külək küçənin tozunu, onsuz da ağrılı vücuduna çırpıldıqca, Məmməd bu səhər dolabçanın üstündə qoyub evdən çıxdığı tapançanı xatırlayır, ürəyi pis-pis döyündürdü... Gör bir neçə illər bundan əvvəl, arvadıyla bir tamamilə təsadüfən girdiyi qara bazardan aldığı, sonralar illərlə köhnə mələfəyə bükülmüş vəziyyətdə dəhlizdəki divar şafafının yuxarı rəflərində birində yatıb qalan bu qara silah hardan, necə gəlib düşmüştü yadına?..

Sonra xatırladı... Arvadını öldürmək fikri ilə bir düşmüştü yadına. Amma axı bu qaradınməz məxluqu niyə öldürmək istəyirdi, bu axmaq fikir hardan girmişdi beyninə?.. Əgər bu qadınabənzər varlıq onu sevmirdisə, yəni əvvəllər olduğu kimi sevə bilmirdisə, niyə onu öldürməliydi?.. Özünü ölüyə sevdirəcəkdi, nədi?..

...Külək qorxunc-qorxunc uğuldadıqca Məmməd dünən gecə güllə dolu tapançayla çıxardığı o əttökən «edam» tamaşasını xatırlayır, xəcalətindən saçlarının dibi gizildədiyirdi...

Yoldan ötən yük maşını, az qala, burnunun ucundan ötüb çalxalandı, pəncərəsindən boylanan yaşlı sürücünün əsəbi səsi küçəni başına götürdü:

- A bala, ölmək istiyrsən, get, at özüvi dənizə də!.. Bizi niyə zibilə salırsan?..

Sürücünün üzünə key-key baxıb fikirləşdi ki, belə çıxır ki, arvadını hələ də sevir...

Tini burulub evlərinə sarı addımladıqca, yadına ötən həftə uşaqlarını qorxudub ağlada-ağlada düzəltdiyi növbəti «edam» tamaşasından sonra arvadının dünyadan bezmiş üzlə:

- Heç olmasa, tapançaya hörmət qoy, - deməyi düşdü.

O gündən tapança Məmmədin gözündən düşmüştü.

...Həyətlərinə çathaçatda Məhəmmədin bədənindən vahiməli bir üzütmə keçdi...

Həyətlərinə çatanda isə küləyin bir ayrı cür viyıldadığını hiss edib titrətdi... Yuxarıda – çarpayısının böyründəki dolabin üstündə nəyisə gözləyən tək, səbrlə yatan tapança... arvadının ölü şəkli... sakit, soyuq yataq otağı...

Qapını öz açarlarıyla açdı.

Arvadının çəkmələri qapının ağızındaydı. Mətbəxdən televizorun asta səsi eşidilirdi.

Dəhlizdə soyunub ehmal addımlarla yataq otağına keçdi. İşığı yandıranda ürəyi qırıldı...

...Tapança səhərki vəziyyətində yenə dolabçanın üstündəydi... Arvadı işdən gəlib bu otaqda soyunmuşdu. Paltarını çarpayının üstünə, saatını, sırga-üzüyünü güzgünün qabağına atmışdı.

Ehmal addımlarla dolaba yaxınlaşıb tapançanı əlinə aldı, otağa göz gəzdirib silahı gizləmək üçün yer axtardı.

- Nədi, lazımlımadı?..

Arvadı idi... bir əli belində yataq otağının qapısı ağızında dayanmışdı, yorğunluqdan, ya nifrətdən əyilmiş gözləri ilə ona baxırdı...

Tapançanı ehmal-ehmal siğallayıb:

- Niye ki?!.. - dedi

Arvadı bir müddət yataq otağının qapısı ağızında, üzündəki dağıdıcı istehzayla dayanıb durdu, sonra çönüb səssiz addımlarla, deyəsən, mətbəxə getdi.

Arvadının üzünün ifadəsindən, Məmmədin sol damağındaki xəstə dişi yenə göynədi... həkimin sözləri qulağında səsləndi:

- Xəstə diş əsəbiliyi sevmir.

Şam yeməyində arvadının üzü yorğun və qayğılı idi. Çənəsinin həvəssiz tərpənişindən bilinirdi ki, yedyinin dadını bilmir. Arada bir gözü televizorda kiçik qızına:

- Yaxşı çeynə, - deyirdi.

Qız ağızındaki tikəni səssiz-səssiz çeynəyə-çeynəyə giləsi getdikcə böyüyən gözləriylə gah Məmmədin, gah da anasının üzünə baxırdı.

Bu məqam arvadı gözünü televizordan çəkib uşağın üzündə saxladı və həmin dəmir səslə:

- Nə var?.. - dedi.

Qız rəngi ağara-ağara çıyılmasını çəkib:

- Heç nə, - dedi, sonra oturduğu yerdə qəfil sillə almış tək, gözləri doldu.

Məmməd isə həmin vaxt fikirləşdi ki, olsun ki, bu dəqiqə usaqların da ağızına su gəldi... Sonra ağızındaki tikəni çeynədikcə, tikənin getdikcə böyüdüyünü, nimçəsindəkilərin, bir ucdn çəngəlləyib yedikcə, azalmaq əvəzinə artdığını gördü...

Çəngəli astaca süfrəyə qoyub ayağa qalxdı, yataq otağına keçib işığı yandırmadan qaranlıqda soyundu, nə isə tərpədəcəyindən ehtiyat edə-edə ehmal hərəkətlərə yatağına girib yorğanı başına çəkdi.

Bir azdan arvadı yenə Məmmədin qüvvəli əllərində çabalayırdı... bir əli arvadının ağıçinini andıran şümal boğazında, o biri əli ülgücü aramla onun ağappaq dərisiylə sürüşdürürdü... Arvadının qaynar qanı qolları boyu axdıqca, Məmmədin gözündən, həmin qaynarlıqda göz yaşı sızılırdı... Arvadı qanı bitib tükəndikcə Məmmədin qolları arasında qu quşu kimi çirpinirdi...

...Arvadı yataq otağının sakit qaranlığına daxil olanda, gecədən xeyli keçmişdi. İşığı yandıranda Məmməd qucağında əbədilik susmuş arvadını ehmal hərəkətlərlə torpağın üstünə qoyurdu...

Arvadı dolabçanın üstündəki tapançaya baxıb rəngi avazımış dodaqlarını azca tərpədə-tərpədə:

- Noldu, daha özünü öldürmürsən?.. - dedi.

Arvadı bunu deyəndə dodağının bir tərəfi yüngülcə səyirdi. Yoxsa Məmmədə elə gəldi?..

Yuxulu başını balışın altına soxub fikirləşdi ki, olsun ki, özünü öldürə biləcəyi, axır ki, arvadının ölü vücudunu hərəkətə gətirə bildi... və bu fikirdən içində qəribə bir yüngüllük hiss etdi. Sonra da başı hələ də balışın altında, ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə də bu, arvadının son ayların gecə «tamaşalarına» reaksiyasıdı və əgər ikincisidə, arvadı haqlıdı. Bir ayın içində nə qədər intihar etmək olardı axı?!..

- Niyə yatmırsan? - Məmməd başını balışın altından çıxarıb qollarını şəstlə başının arxasında çarpzıladı.

Arvadı həvəssiz hərəkətlərə paltarını soyunub gecəköynəyini geyindi, yüngül addımlarla güzgünen qabağına keçib orda arxası Məmmədə dayandı, darağı əlinə alıb saçlarını ehmal-ehmal daraya-daraya:

- Bəs sən niyə yatmırsan?.. - dedi və Məmməd ömründə ilk dəfə hiss elədi ki, arvadının səsi əsir.

- Elə bilirsən, mən nədi, ölməkdən qorxuram?.. - Məmməd dedi və hiss elədi ki, arvadının «ölmək» sözündən bəbəkləri irildi.

Məmməd qalxıb yerinin içində oturdu, dolabçanın üstündəki tapançanı əlinə alıb, arvadının güzgüdəki əksinə baxa-baxa, əlinin içində atıb-tutdu, lüləyini gah gicgahına, gah arvadının güzgüdəki əksinə tuşladı və hiss etdi ki, tapancanı hər gicgahına dirəməyi ilə arvadının güzgüdəki əksi diksinib titrəyir. Odu ki, tapancanın lüləyi gicgahında, bir müddət beləcə oturub qaldı.

Arvadının güzgüdəki əksi ona mərhəmət dolu gözlələ baxırdı və arvadı baxdıqca, Məmməd sağalırdı... içində tumurcuqlamağa, yarpaqlamağa başlayan nəyinsə təravətindən boğazını qəhər tuturdu, gözləri dolurdu...

Tapançanın lüləyi gicgahında arvadının əksinə baxa-baxa bir anlıq fikirləşdi ki, bu səhər tapançanın içini boşaltmasaydı, arvadının bu mərhəmət dolu üzünə baxa-baxa ölmək də olardı və barmağını tapançanın tətiyinə keçirib:

- Hə, nə deyirsən, atım? - dedi.

Arvadı elə bil Məmmədi eşitmədi, bəbəyi böyüüb gözlərini qaralda-qaralda ona güzgüdən baxdı, ölü şəklini alıb dəmir səsiylə:

- At, - dedi, sonra qılınc kimi geriyə sivrilib saçları harasa, arxaya dalgalana-dalgalana Məmmədin heç vaxt eşitmədiyi zabitəli kişi səsiylə :

- At dedim sənə!.. - dedi.

...Arvadının səsindən, ya üzünün ifadəsindən oldu, yoxsa sol damağında çaxan ildirim əlini əsdirdi, barmağı tətiyi geriyə qardı... gullənin uğultusu Məmmədin beynini sol damağının ağrısıyla bir vurub çıxartdı... gullənin zərbəsindən geriyə atılan Küreyi bədəninin ağrılığını balışın üstünə saldı... gözləri tavana zillənib qaldı...

Bəbəyinin rəngi getdikcə avazıyan gözlərində ağappaq şimşek kimi çaxan – çəhrayı gecəköynəyində səssiz addımlarla otağı tərk edən ağ qu quşu oldu...

ŞƏNBƏ GECƏSİ

...Qalxıb yerinin içində oturdu. Saçları bir-birinə qarışıp boynunun dərisini gicişdirirdi. Fikirləşdi ki, indi qalxıb güzgüdə üzünə baxsa, vahimədən bağıri yarılacaq. Çünkü axşamdan kirpiklərində qurumuş vəsmə, indi, Allah bilir, gözünün altına yayılmışdı, üzünü dəhşət-filmərin qorxunc personajlarına bənzədirdi...

Yatmamışdan qabaq üz-gözünün boyasını silməyi heç cür çatdırırmırı. Ya yadından çıxırdı, ya da idarə və ev işlərinin çoxluğundan o qədər yorulurdu ki, uşaqları yuxuya verməkdən ötrü yataqlarına salıb, özü də yanlarında uzanaraq, nağıl danışmağa başlayanda, onlardan qabaq özü yuxuya gedirdi.

Hər axşam da hər şey ondan başlayırdı ki, işdən evə qayıtmayıyla, ayağını qapıdan içəri qoymayıyla ev işləri əri və uşaqlarıyla bir sonu olmayacaq qorxunc yuxu kimi üstünə töküldürdü...

Anası onu görən kimi başını dəsmalla bağlayıb divarları tut-a-tuta, ləngər vura-vura yataq otağına gedirdi. Elə gedirdi, elə bil bir daha geriyə qayıtmayacaqdı, yataq otağının qapısını elə bağlayırdı, elə bil o qapını bir daha açmayıacaqdı. Elə bil otağın qapısını yox, içiñə girib əbədilik yuxuya gedəcəyi qəsrin ağır qapılarını bağlayıb o biri uzdən kilidləyirdi, yatağına yox, yatağından da aşağıda - evin, uşaqların səsi eşidilməyən dərin quyuya girib orda ölürdü.

Anası hər axşam ayaqlarını beləcə yorğun-yorğun ardınca sürüyə-sürüyə yataq otağına gedəndə, özünü müttəhim kürsüsündə, üzünü hər xırda çizgisini bütün dəqiqliyi ilə göstərən gur projektorların işığı altında hiss eləyirdi. Çünkü uşaqları dünyaya gələndən bəri qonum-qonşu, qohum-əqrəba ittihad və kinayə dolu baxışlarla ona elə baxırdılar, elə bil onu nə vaxtsa, lap bu yaxınlarda hansısa dəhşətli cinayətin üstündə yaxalamişdilar, ona deyiləsi sözlərini ürəklərində qəribə bir nisgillə elə saxlayırdılar, elə bil dillərinə gətirməklə nə isə daha dəhşətli bir cinayətin baiskarlarına çevriləməkdən qorxurdular. Yolda, ya həyətdə rastına çıxanlardan hansı birisə utanıb sıxılı-sıxılı, dişlərinin arasına sıxlığı sözlərini zorla dilə gətirə-gətirə:

- Anan yazıqdı ax?!. Uşaqlarına yiye dur, – deyirdi. - Nolar, bir-iki il işləmə. Sənsiz də hökumətin işi keçər. - Sonra da tələsik addımlarla ondan elə uzaqlaşırdı, elə bil onun, cavab əvəzinə yumruq atacağından ehtiyat edirdi.

Bir də anası o, işdən qayıdanan sonra yataq otağına elə yorğun-yorğun gedəndə, nədənsə keçmişləri – anasıyla bir keçirdiyi şirinli-acılı günləri, anasının, qədim kinoların məzmununu andıran söhbətlərini, bazar günləri birlikdə kinoya getməklərini, dondurma alıb orda - kino-teatrın foyesində xüsusi iştahla yeməklərini xatırlayırdı...

Onda anası ayaqlarını belə sürümürdü, yeriyəndə divarları tutmurdu, ləngər vurmurdu. Anasını o qocaltmışdı. Öz əsassız iddialarıyla, bitib tükənməz problemləri və uşaqlarıyla. Anası gözü onun üzündə, uşaqlarını yedirdib böyüdə-böyüdə qocalırdı...

Anası onu da beləcə dinməz-söyləməz böyütmüşdü, bacı-qardaşlarını da. İndi də uşaqlarını böyüdürdü. Sabah uşaqlarının da uşaqlarını o böyüdəcəkdi, onların uşaqlarını da, nəvələrini də, nəticələrini də... Beləcə ayaqlarını sürüyə-sürüyə, ləngər vura-vura, saysız-hesabsız uşaqları yedirdəcəkdi, bələyəcəkdi, balaca dırnaqlarını balaca qayçıyla tutub

çimdirəcəkdi... qolu sözünə baxmayanda, bələkləri dişiyə qaldıracaqdı, ayaqları heydən düşəndə evin içi ilə dizin-dizin sürünenəcəkdi... Onda olsun ki, anasının döşünə süd gələcəkdi, gözünə işq gələcəkdi, saçları uzanıb topuğuna düşəcəkdi...

Ya bəlkə tərsinə olacaqdı?.. Anasının gücü, heyi günlərin bir günü, axır ki, tükənəcəkdi... və anası heyi bitmiş vücudu ilə yatağına uzanıb bir daha ordan qalxmayacaqdı... nəfəsini ağır-ağır dərə-dərə, dinməz-söyləməz üzünə zillənib qalacaqdı... O da vicdan əzabından qovrula-qovrula, özünə, öz xudpəsəndliyinə nifrət eləyə-eləyə qalacaqdı...

Belə fikirləşəndə ürəyi, az qala, ağızına gəlirdi... Hə, belə getsəydi, anası mütləq yorğan-döşəyə düşəcəkdi. Bunu dəqiq bilirdi. Bunu anasının yeriməkdən balacalaşan ayaqlarına baxanda, bədəninin hansı toxumasıyla necəsə hiss eləyirdi.

Axır vaxtlar anasının gözləri də, əvvəlkindən xeyli kiçilmişdi, əlləri də kiçilib uşaq əllərinə bənzəməyə başlamışdı.

Özü ana olandan bəri daha əvvəller elədiyi kimi, anasının balaca, yumru ayaqlarıyla əvvəlki kimi oynamırdı, qolunu qucaqlayıb ətinə xırda-xırda çımdıkləmirdi, gecələr çarpayışının kənarına əyləşib hava işıqlananan söhbat eləmirdi. Bütün bunlara daha nə onun, nə də anasının vaxtı və heyi yox idi.

Fikirləşdi ki, ümumiyyətlə, uşaqları olandan bəri o da, anası da elə bil danışmağı da yadırğamışdır. Günləri səhər-axşam xörək bişirib paltar sərməkdə, evləri yiğişdirib uşaqları bir-birinə ötürməkdə keçir...

Uşaqları olandan bəri anası da daha əvvəlki kimi onun qeydinə qalmırdı, ac olub-olmamağı ilə maraqlanmırkı, qanı qaralanda başını sıggallamırkı, onu yenicə dil açan körpə danışılığı ilə şirin-şirin dindirib ürəyini almırkı... İndi elə bil anasıyla bir evdə yaşamaqları da bu uşaqlara görəydi. Bir də elə bil bura daha ev deyildi, sərt qanun-qadağaları altında inlədikləri hərbi idarə idi...

Bir sözlə, uşaqları hər şeyi dəyişmişdi. Anasını da, onu da, evini də.

Hər dəfə bu yerə gəlib çatanda, özünə haqq qazandırmaqdan ötrü fikirləşirdi ki, əlac nədi axı?.. İşə getməyə bilməzdı. Analıq məzuniyyətinin vaxtı bitib başa çatmışdı. Uşaqları körpələr evinə verməyə də anası razı olmurdu...

Uşaqlar da ki, böyümək bilmirdi, - gözləri əsəbilikdən qarala-qarala fikirləşib yorğanı başına çəkdi. Nə ona, nə anasına oxşamayan bu balaca, şıltaq məxlüqların səhər-axşam anasının hövsələsini daralda-daralda, ömrünü çüründə-çürüdə ziqqıldayıb, az qala, düz divara dırmaşmaqlarını təsəvvürünə gətirdi. Allah eləməmiş, anasına bir şey olsa, neyləyəcək?.. – fikirləşdi. Uşaqlarının ikisini də bir əli ilə boğub öldürəcək, anasının da, özünün də canını bu insan simalı cüçülərdən qurtaracaq... və hər şey əvvəlki qaydasına - öz normal halına qayıdacaq.

Bir də anası, Allah eləməmiş, yorğan-döşəyə düşsə, qonum-qonşunun, tanış-bilişin açıqlı baxışları üzünə zillənəcək, dörd bir yandan üstünə tuşlanan yuzlərlə şəhadət barmağının arxasından:

- Vicdansız!.. – deyə qışqıran səsləri göylərə ucalacaq...

Bütün bunları, demək olar ki, hər səhər, ələlxüsus da, geyinib-keçinib, uşaqların yanaqlarından öpüb işə yollananda fikirləşirdi. İdarədə də bütün gününü özünə nifrət eləyə-eləyə, vicdan əzabları və üzüntüləri arasında keçirirdi. Bu haqda axşamlar da - işdən evə qayıdanda, pillələri yorğun addımlarla qalxanda da fikirləşirdi... Ayağını kandardan içəri qoymağa, əynindəkiləri soyunmağa macal tapmamış, gün uzunu evdə, nənələriylə qalmaqdan bezikib darixan uşaqlarının qapının ağızındaca ayaqlarına sarılmağı bir olurdu. Ayaqqabılarnı, sarmaşıq kimi bədəninə sarılan uşaqların əlindən dəhlizdən otağına keçə-keçə yol üstü, ayaqlarını silkələyib hərəsini bir yana ata-ata çıxarmalı olurdu... soyunmağa macal tapmadığından, üst-üstdən geydiyi iş geyimlərinin istisindən buğlana-buğlana

mətbəxə keçib yolüstü aldığı xırımxırda bazarlığı yerbəyer eləyir, qızlarına dolaşib bədəni boyu üzüyuxarı dırmaşan uşaqlarının başlarından, üzlərindən öpürdü ki, onlar səs salıb, yataq otağına çəkilən anasını narahat eləməsinlər. Bir əliylə pilətənin üstündə buğlana-buğlana daşlıb-tökülən çaydanın altını söndürür, o biri əlyilə, döşəmənin üstündə civildəyən oyuncağın səsini kəsir, paralel olaraq, uşaqların aramsız suallarına cavab verə-verə əllərini yuyur, paltarını dəyişirdi... Uşaqlarsa, fürsətdən istifadə edib stolun üstündə əlinə keçənləri didib tökür, çirkli kartofları yerə salıb döşəmə boyu dığırıldır, göyərtiləri torpaqlı-torpaqlı ağızlarına salıb çeynəyə-çeynəyə suallarını yağıdırmağa davam edirdilər.

-O nədi?..

-Çörək.

-Bu nədi?

-Yumurta.

-Bəs o nədi?

Bəzən qəfildən hövsələsinin daraldığını, əsəblərinin kamança simi kimi tarıma çekilib qırılmaq istədiyini hiss eləyirdi... Belədə əl atıb tavandan asılan çilçirağı kökündən qopartmağı, bütün evi uçurub dağıtmayı gəlirdi. Amma nə əli tavana çatırdı, nə evi uçurmağa ürəyi gəlirdi... köksünü ötürüb əsəbilikdən boğula-boğula, səbrlə paltarını dəyişirdi, başmaqlarını geyinib əllərini yuyurdu, bütün axşamı bir gözü saatın əqrəblərində, dəqiqələri saya-saya, uşaqların yatmağa yollanacağı əziz dəqiqələri - doqquzun tamamını gözləyə-gözləyə axşam tədbirlərini yerinə yetirməyə girişirdi. Uşaqları yedirdib bir-bir yuxuqabağı qarşoka oturdururdu, vannaya salıb, çımızdırıb əyinlərini dəyişirdi, saçlarını qurudub saatın əqrəblərinin tərpənməyini gözləyirdi. Doqquzun tamamını göstərəndə, ürəyi qarşidan gələn azadlıq fasılısinin sevincindən döyüne-döyüne uşaqları yataqlarına salır, eyni nağılı yüzüncü dəfə, əsnəyib arada bir özü də yuxuya gedə-gedə, iş gününün yorğunluğundan gözləri bağlama-bağlama, bir əli uşaqların qaşlarını, saçlarını tumarlaya-tumarlaya, hərdən də çımdıkleyə-çımdıkleyə danışındı... Nə qədər də çalışıb özünü ələ alsa da ki, özü də uşaqlarıyla bir yatıb yuxuya qalmasın, bir-iki saatlıq da olsa, yazılarıyla, yarımcıq qalan əlyazmalarıyla məşğul olsun, yaxud nə isə oxusun, alınmırıldı. Dilini döyənək eləmiş nağılların içində, uşaqlardan qabaq özü itib-batırdı, paltarlı-corablı, kipriklərinin sürməsi sözülləb gözünün altına yayıla-yayıla yatıb qorxulu-nağılvəri yuxulara qərq olurdu... həmin o yuxularda uşaqlarını paltar kimi əyninə geyirdi, corab əvəzinə qızlarına çəkirdi, sonra ha çalışırdı onları soyuna, soyuna bilmirdi... əynindən, ayağından çıxara bilmirdi... Qızlarına, əyninə geydiyi uşaqları çığırısb bədəninin dörd bir yanından ağlamağa, ətləri kəsilmiş kimi pis-pis ulamağa başlayırdılar... Onda dörd bir yanından bir ağlaşma qopurdu ki, az qalırdı vahimədən ürəyi dayana...

Gecənin bir aləmi isə yuxudan ayılıb, bəzən də elə yuxunun içindəcə bədənini yandırıb-yaxan pal-paltarını, qızlarını gicişdirən corablarını çıxarıb atırdı. Bəzən nə corabları, nə pal-paltarı bədəninə pərcimlənib heç cür çıxməq istəmirdi... Onda yuxuda elə paltarlı-corablı, boğanaq tüstülü ocaqlarda yana-yana boğulub ölürdü... yaxud yuxudan, son nəfəsi xirtdəyində çalxalananda ayılırdı və daha yata bilmirdi, ayağa qalxıb qaranlıq otaqların arasıyla dəli kimi gəzişirdi. Gah mətbəxə gedib su içirdi, gah hamama girib orda güzgüdə, yuxunun vahiməsindən qarası kiçilib ağrı böyüyən gözlərinə baxa-baxa, özünə ölüm istəyirdi...

...Üz-gözünü ovuşdurub fikirləşdi ki, bu nə həyatdı yaşayır, nə qədər olacaq bu?.. Cönüb yan çarpayıda baş-başa verib müşil-müşil yatan uşaqlarına baxdı. Uşaqlar elə yatırdılar, elə bil səhər-axşam evi bir-birinə qatıb-qarışdırıban, səsləri beyninə, iliyinə işləyən bunlar deyildi.

Uşaqlarına nəyə görəsə gecələr - körpələr balaca əl-ayaqlarını qarınlarına yiğib, səsləri içlərilərində fağır vücutla yatanda yazılı gəlirdi. Ümumiyyətlə, gecələr hamiya yazılı

geliirdi. Uşaqlarına da, anasına da, Azada da... Gecələr, ümumiyyətlə, necəsə hamı fağırlaşırdı elə bil. Bircə o, fağırlaşmırdı. Yuxularında da kimlərləsə əlləşirdi, nələrəsə müqavimət göstərirdi, hansısa ocaqlarda tüstüdən boğulurdu...

...Azad bu biri çarpayıda üzüqoyulu elə yatmışdı, elə bil kimsə gecənin bir aləmi qapılarını açıb, onu lazımsız çuval kimi bura vizildatmışdı. Əlləri döşəməyə sallaq vəziyyətdə asta-asta fisildayırıldı.

Yenə üzbəüzdəki kitab rəflərinin üstündə toz basmış yazı makinasına, nə vaxtsa tələm-tələsik, necə gəldi, qovluqlara yiğib makinanın böyrünə basdığı yazılarına baxdı...

Bu, onun yazılarıydı... Neçə ayların tozunun altında bozarıb saralan bu vərəqlər onun uzun-qısa, baş-ayaq cümlələriyle, sözləriylə dolu idi... İndi bütün o sözlər - onun hissəleri, fikirləri, günlərlə, aylarla yazış üst-üstə yiğdiyi müxtəlif ovqatları, rəngbərəng əhval-ruhiyyələri tozun altında bozarmaqdaydı... Hərfərin rəngi gedir, vergüllər, nöqtələr ağarıb yoxa çıxır, cümlələr bir-birinə qarışır mənalarını itirirdi...

Makinanın dilləri də tozdan kütleşirdi... hərfər bir-birinə oxşamağa başlayırdı... Makinayla, yazılarıyla bir, o özü də beləcə saralıb solmaqdə, tozun altında bozarmaqdaydı... toz başının içini də doldurmuşdu...

Uzun müddətdən bəri fikirləşməyə macal tapmadığından, beyninin yastılanıb quruluşunu dəyişdiyini, məktəbli plastilini kimi hamar və dördkünc olduğunu hiss eləyirdi...

Beyni səhər-axşam dünyadan bezə-bezə gördüyü işlərin yeknəsəqliyindən və mənasızlığından yastılanıb bu kökə düşmüşdü, içi - uşaqların yaş tumanlarıyla, sıyığı əsəbi-əsəbi bulayan xörək qaşıqlarıyla, döşəməsilən və süpürgələrlə, isidicinin üstündə əyilib bürüşə-bürüşə quruyan balaca, sidikli çəkmələrlə, hər səhər dayanacaqda dayanıb gözlədiyi avtobusların nömrələri, süd satıcılarının qırmızıyanaq üzləriyle dolu idi...

Əvvəller heç olmasa, səhərlər, uşaqlar oyananacan, yerinin içində uzana-uzana, o böyrü üstə, bu böyrü üstə çönə-çönə, ürəyi istəyən qədər fiqirləşirdi, uzandığı yerdəcə nələrsə kəşf edib coşur, sonra həmin o kəşflərin təsirindən, ya nədənsə qəhərlənib boğulurdu, ya da yuxusu gəlir, tavana baxa-baxa, nə vaxt yuxuya getdiyindən xəbəri olmurdu.

...Saçlarını əlləriylə geriyə daraqlayıb fikirləşdi ki, əvvəller qəribədi ki, haqqında fikirləşmək istədiyi hər bir şeyə vaxtı çatırdı... Fikirlərində istədiyini eləyir, hər şeyin yerini, yönünü dəyişib istədiyi vəziyyətə salırdı, başını çarpayısından yerə sallayıb balkonun qapısının şüşəli gözündən şəhərə baxır, şəhəri tərsinə görməkdən xüsusi bir zövq alır, özünü göylə süzən maşınların, buludlardan başısağlı sallanan adamların arasında hiss etməkdən qəribə bir azadlıq duyurdu... Belədə hər şeydən və hamidan aşağıda dayanan Günəş altdan-yuxarı zəif-zəif işarirdi... Bu tərsi-mayallaq şəhərdən sonra mütləq çarpayısının yanındaki dolabın üstündə onu gözləyən vərəqləri dizinin üstünə qoyub yazmağa, içində dolan azadlığı kağızlara köçürüb böyüdə-böyüdə evin içində doldurmağa başlayırdı... Orta barmağı döyənək olub göynəyənəcən, uzanan yerdə yazmaqdən gözləri qaralıb başı ağırlaşanacan yazırıldı, yazırıldı... Bəzən yaza-yaza, vərəqlərin ağılından yorğanınızın ağılına keçdiyini hiss eləmir, vərəqdə başladığı cümlənin ardını yorğanınızdə bitirirdi. Odu ki, yadına gəlir, o illər - onda ki, hələ ərə getməmişdi, nə uşaqları, nə əri ona yazmağa mane ola bilirdi, yorğanızləri yarımcıq sözlərlə, hərfərlə dolu olurdu. Yazdıqlarını vərəqlərdən makinayla köçürəndə, çox vaxt yarısı itmiş sözlərin, ya hərfərin davamını axtarmaq üçün yataq otağına cumur, yorğan-döşəyini ələk-vələk eləyib axtardığını, axır ki, tapırıldı.

İçini çekib fikirləşdi ki, nə yaxşı günlər idi... nə Azad vardi, nə uşaqlar, nə yeri-göyü bürüyən bu dördkünc əskilər...

İndi hamı və hər şey əlbir olub onu fikirləşməyə qoymurdular... Azad da, ölenəcən boynundan asılmış uşaqları da, vaxtından tez qocalıb yorulan anası da, uşaqları dünyaya

gələndən bəri yatağına uzanmağıyla, onu sarımtıl bataqlıq kimi içində sümürən yuxuları da bir daha onu fikirləşməyə qoymayacaqdılar.

Çönüb, hələ də böyründə fısıldayan Azadın kürəyinə baxdı.

Hər şeyin baiskarı o idi... Uşaqlar da, qarşoklar da, tozun altında qalıb saralan fikir və duygularını qarmaqarışlıq söz yığını kimi bir-birinə qatıb-qarışdırın sarımtıl vərəqlərə əlinin çatmaması da... Vərəqlər, Allah bilir, indi bir-birinə yapışib yalnız bıçaqla kəsile bilən plastilinə dönmüşdülər. İndi o istəsəydi, o plastilini çörəyi kəsən kimi kəsib dilimləyərdi, boşqaba qoyub, masanın arxasında oturub əsəbi-əsəbi o dilimləri yeyərdi.

Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, əslində, ağlı olsa, gərək bir gün o dilimləri nimçəyə qoyub, çəngəl-bıçaqla ədəb-ərkanla yesin. O səbəbdən ki, bütün bu vur-harayıñ, bu qaçdı-qovdunun içində nə makinasına, nə də yazılı vərəqlərə qovuşa bilməyəcəyini dəqiq bilir. Onları zibil yeşiyinə ata bilməzdi, yaxud kibrəti çəkib odlaya bilməzdi. Onlar uşaqlarından əvvəl doğulmuşdular...

Canı sıxıldı... ufuldayıb özünü balışın üstünə yıxdı, əllərini qoynunda çarpezlayıb bir müddət tavana, sonra çönüb Azada baxa-baxa fikirləşdi ki, axı niyə ərə gedirdi?..

Fikirləşdi ki, əslinə, qalsa axı həmin bu yarı-yaraşlıq, qolu qüvvətli Azad onun heç nəyinə lazım deyildi?!.. Uşaqları da həmçinin, nə ona, nə də yəqin ki, Azada lazım deyildilər. Azad üçün uşaqlar - oyuncadan savayı başqa bir şey deyildi. Bunu anası da dəfələrlə demişdi, Azadın özü də. Boş vaxtlarında onları dindirib-danışdırın, əllərindən tutub maraqlı oyuncاقla oynayan kimi oynayanda, Azad özü də bapbalaca, dəcəl uşağa oxşayırdı.

Uşaqlardan hansısa yuxuda qımıldandı.

Göbəyindən iti, soyuq ildirim keçdi elə bil... Nəfəsini saxlayıb ürəyi döyüne-döyüne sakitliyə qulaq kəsildi.

Uşaqlardan hansısa oyanmışdı... Olsun ki, onun rahat uzanıb fikirləşməyə başladığından duyuq düşmüdü, odu ki, yerində qurcalanıb oyanmağa hazırlaşdı ki, onu fikirlərindən ayırsın. Oyanan kimi də, qara gözlərini qaranlıqdan üzünə zilləyib ağızındaki əmziyi yerə tüpürüb, balaca əlləri ilə ona sarı dartınacaqdı. Əvvəl sakitliyin içində səs salasala bir neçə dəfə astadan «ma-ma...» - deyəcəkdi, onun tərpənmədiyin görüb yavaş-yavaş zıqqıldamağa, bir qədərdən sonra zırıldamağa başlayacaqdı... Bu zırılıtıya o birisi də oyanacaqdı, o da oyanıb ona qoşulacaq və ...

Bu da olmasa, səhərin gözü açılmamış, ikisi də yerə atılıb yalnız ayaqlarını döşəməyə cirpa-cirpa o yan-bu yana qaçacaqdılar, geyinməsinlər deyə, əllərindən sıvışib stolun altında, şkafların içində gizlənəcəkdilər.

Bir dəqiqənin içində beynindəkilər alt-üst oldu... ehmalca dikəlib gözünün ucuyla yaxındakı balaca çarpayıya baxdı.

Uşaqlar baş-başa verib sakit üzlərlə yatırdılar...

Nəfəsini dərib özünü balışın üstünə saldı, özünə yazıçı gəldi, boğazını qəhər tutdu.

Fikirləşdi ki, gör bir nə qədər vaxtını, qüvvəsini nələrə sərf edib, işi-gücü tökülb qalıb, bu il nəşriyyatda çapa hazırlanan kitabının nəşri yenə gələn ilə qalacaq. Çünkü yenə heç nə yaza bilməyib. Başı işləmir, vəssalam! Başı işləsə də, nə vaxt, harda və necə yazsın?!.. Vaxt isə gedir, amansız sürətlə hardasa, irəlidə uçur... Ona tərəf baxmadan, onun bəhanələrini saya salmadan, hey ha yanasa axır, axır... Uzun illərdən bəri yaddaşının künc-bucağında qoruyub saxladığı, saxladıqca vaxtını ötürdüyü - cücerib yerindəcə çürüyən fikirləri, hissəleri başının içindəcə məhv olub gedir... böyür-böyüre, üst-üstə yiğilib mənasını, rəngini itirir...

...Sol böyrü üstə çönüb fikirləşdi ki, demək, gözü ömrünün axırınacan beləcə yuxarıda, rəflərin üstündə – tozun altında bozaran makinasında, saralıb köhnə qəzetləri

andıran yazılı vərəqlərdə qalacaq... Əlləri kartof soyub, düşbərə bükəndə, paltar çəngələyib, düyü arıtlayanda, gözləri yuxarıdan asılacaq.

Çönüb, üzü Azada uzandı. Burdan - Azadın üzünün yarısı görünürdü. Azadın üzünə, çənəsində, yanağında qaralan tüklərinə baxa-baxa fikirləşdi ki, əvvəllər, uşaqlar olmamışdan Azad onun üçün maraqlı idi deyə, yaza bilmirdi. Gecə-gündüz onun haqqında fikirləşirdi, hər şeyə onun gözüylə baxırdı, dediyi hər sözü günlərlə götür-qoy edirdi. Amma indi hər şey o qədər aydın, o qədər dəqiq idi ki, bütün bu aydınlıqdan ürəyi bulanırdı.

İndi Azadın başındakı tükün sayını, demək istədiyi və deyəcəyi bütün sözlərini, hansı sözdən təəccübənin, hansına güləcəyini də, demək olar ki, əzbər bilirdi. Azadın yuxuda nə gördüğünü də müəyyən eləmək indi onun üçün elə də çətin deyildi.

Üzünü Azadın üzünə yaxınlaşdırıb diqqətlə baxdı. Bu dəqiqə Azad yuxuda şahmat oynayırdı. Atları irəli yeridir, topları geriyə çekirdi... Gərginlikdən, alnını yiğə-yiğə, dişlərini qıçaya-qıçaya, kiməsə qələbə çalırdı. Üzü elə idi, elə bil oyunu yox, şahmat taxtasını, fiqurlarıqarışq ceynəyib udurdu, üzbəüz oturan rəqibinin gözünün içində baxa-baxa, acgöz-acgöz içəri ötürürdü.

Əllərini başının altında çar pazlayıb tavana baxa-baxa fikirləşdi ki, bu gün şənbədi və o yenə iki gün evdə qalası olacaq. Bu fikirdən gözləri yaşardı. Bundan sonra həyatı belə keçəcəkdi. Uşaqları ətəyindən tutub üstünə dırmaşa-dırmaşa, zıqqıldayıb çəkmələrini islada-islada, onunsa gözü, rəflərin başında saralan vərəqlərdə qala-qala, yaşa dolacaqdı, bütün dünyaya və özünə nifrət eləyə-eləyə oləcəkdi... O ölündən sonra illər keçəcəkdi və günlərin bir günü onun bu sarımtıl vərəqləri kiminsə əlinə keçəcəkdi... kimse bu yazıları o üz-bü üzünə çevirə-çevirə oxuyacaqdı...

Qəfildən uzun aylar bundan əvvəl yazdığı vərəqləri oxumaq, sözünü axıra çatdırı bilməyən «naməlum müəllifin» halına acımaq istədi...

Qurcalanıb dikəldi.

Uşaqlar da onunla bir, yuxulu-yuxulu tərpəşib qurcalandılar. Elə bil hansısa görünməz sapılarla ona bağlı idilər. O, əlini tərpədəndə, əllərini tərpədirilər, böyrü üstə çonəndə çönürdülər.

Nəfəsini saxlayıb dayandığı yerdə dondu, elə bil bir dəqiqliyə öldü. Uşaqlar da, ona bitişik kimi, sakitləşib rahatlandılar.

Gözü vərəqlərdə fikirləşdi ki, neyin bahasına olursa-olsun, uşaqların, sıyıqların və yaş tumanlarının arasından qurtulub, axır ki, ora - vərəqlərə hopdurduğu o azadlığına çatmalıdı, yarımcıq fikirlərini tamamlamalı, cümlələrini bitirib nöqtələrini qoymalıdı.

Bu həyatəhəmiyətli məsələni yerinə yetirməyin yeganə məqamı isə gecənin bu vaxtları – onu sapandda saxlayan tək, saxlayıb öz dünyasına atılmağa imkan verməyən uşaqlarının və ərinin yuxu dəryasına qərq olub yoxa çıxdıqları yarıqaranlıq sakitliklərdi.

Ayağını ehmalca döşəməyə qoymaq istəyirdi ki, böyük qız qalxıb yerinin içində oturdu, düymə gözlərini üzünə zilləyib kal səslə:

-Ma-ma.. - dedi.

Qalxdığı kimi ehmal hərəkətlərə yerinə uzandısa da, qızçıqaz əl çəkmədi, çarpayının içində ayaq üstə qalxıb kənarlarından tuta-tuta, var gücü ilə:

-Ma-ma!.. – deyə çığırıldı.

Onun səsinə yanındakı qardaşı oyanıb ağladı.

Azad fisiltisini kəsib narazı finxırmayla başını balışın altına soxdu.

Qızını qucağına alıb, oğlunun əlindən darta-darta mətbəxə apardı.

Uşaqların səsinə anası da oyandı, yataq otağından çıxbı ayaqlarını sürüyə-sürüyə hamama getdi, isti suyu açıb paltaryuan maşını işə saldı.

Anasının başı yenə bağlı idi. Görünür, dünən axşamdan başlamış ağrını gecənin yuxusu da ovundura bilməmişdi. Bir qədərdən sonra telefon zəng çaldı və beləliklə, onun ürəyi əsə-əsə, dəqiqəbədəqiqə sakit saxlamağa çalışdığını ev öz gündəlik həyatına başladı.

Uşaqlar yenə geyinmək istəmədilər, əlindən sivişib çılpaq bədənləri ilə dəhliz boyu yürüdülər, səhər naharı vaxtı ağızlarına doldurduğu sıyığı üzünə tüpürüb mürəbbəni yerə daşıtdılar və cəzalandırılıb ağlaşdılar. Bir qədər sonra isə ansiyla mətbəxdə üzbeüz oturub çay içməyindən istifadə edib hamama soxuldular, yuyulmuş paltarları yerə əndərib, ayaqlarını isladıb, döşəməyə yaş ləpirlər sala-sala o yan-bu yana qaçdırıb və bir də cəzalandırıldılar.

Azad səhər yeməyini yemədi, tələm-tələsik yuyunub, geyinib evdən çıxdı.

Azad gedəndən sonra uşaqlar lap coşdular, onun başı yır-yığışa qarışanda, yataq otağındaki güzgünün siyirtmələrini çəkib üzüqqoyulu yerə aşırdılar, dodaq boyalarıyla bir-birinin üzünü, sonra döşəküzlərini və divarları boyadılar...

Paltaryuan axşamacan viğildayıb hamını əldən saldı, isti, sabunlu suyun buxarı evə dolub hər yeri nəmləndirdi, pilətənin üstündəki xörəklər, çaydanlar buğlana-buğlana, telefon beş dəqiqədən bir zəng çala-çala axşam düşdü.

Bütün axşamı yuxusu qaçın deyə, bir-birinin üstündən dörd fincan tünd qəhvə içdi. Saat doqquzun tamamını göstərəndə, uşaqları yataq otağına salıb orda, saat yarım əlləş-vuruşdan sonra, nəhayət ki, yuxuya verdi.

Uşaqlar yatan kimi evə sirli bir sakitlik çökdü, hər şey özünə gəlməyə başladı... Anası da bu sakitliyin içində ha yandasə əriyib itdi... olsun ki, yenə ayaqlarını ardınca sürüyə-sürüyə, özünü çayın sahilinə atan tək, yataq otağına saldı.

Azadın gəlməyinə isə hələ iki saat vardi. Şənbə günlərinin bir xoşbəxtliyi – Azadın ikinci növbədə olması idi...

Ürəyi döyüne-döyüne qalxıb ayaqlarını döşəməyə ehtiyatla basa-basa kitab rəflərinə sarı yeridi, makinanın üstündə qalaqlanmış vərəqləri əlinə alıb, eləcə asta addımlarla o biri otağa keçdi, qapını arxasınca bağlayıb işığı yandırıb yazı masasının arxasına əyləşdi. Vərəqləri masanın üstünə qoyub baxdı.

Əlyazma xəstə adama oxşayırıdı... Rəngi saralmış, vərəqlərin kənarları çürüyən tək, pürçüklenmişdi.

Üstdəki vərəqi əlinə alıb tozunu üfürdü... sonra hamısını stolun üstünə sərib oxuya-oxuya bir-birinin ardınca yiğməyə başladı...

...Bu, nə vaxtsa yazmağa başladığı hekayə idi... Kiminsə, olsun ki, özünün bir günü təsvir edilirdi... Əllərini saçlarına daraqlayıb, nəfəsini saxlayıb titrədə-titrədə oxumağa başladısa da, ikinci səhifədən sonra titrətməsi kəsdi...

Yazının baş qəhrəmanı - yəni o, hansısa anlaşılmaz, uydurma hissələrinin əsarətində azıb qalmışdı. Həyatının yeknəsəqliyindən, darıxdırıcılığından, öz içini eşib qaza-qaza, orda nələrsə kəşf etməklə məşğul idi və sair və ilaxır.

Vərəqləri masanın üstünə atıb üzünü qapadı...

Neçə vaxtdan bəri əsarətdə qalmış doğma adamina baxan tək, uzaqdaq-uzağə niskillə baxdığı, qurtula biləcəyi çıkış yolu, son xilas yeri sandığı bu saralmış vərəqlərdə onun özündən savayı heç nə yox idi...

Ürəyi sixıldı... vərəqləri cirib döşəməyə səpmək istədişə də, bunu eləmədi. Stulun söykənəcəyinə söykənib, nəfəsini dərib fikirləşdi ki, yazdıqları da – qurtulmaq istədiyi həyatının davamıdı... Ya da əksinə. Axır ki, hər ikisi mənasız və darıxdırıcıdı. Həyatda da, yazılarında da elə bil Yeri, Göyü, havası olmayan yarıqaranlıq, dar çəlləyin içində yaşayırıdı... Niyə belə yaşayırıdı?.. Bu yazıları yazdığını vaxtdan gör bir neçə illər ötmüşdü?!.. Amma heç nə dəyişməmişdi. Yazıları ona, o da yazılarına oxşamağına davam edirdi...

Sonra yazdıqlarını oxuyan adamların üzleri gözünün qabağına gəldi... və utandığından saçlarının dibi gizildədi.

Gör bir nələr eləmişdi?.. Neçə illər dəftərxana malları satılan dükanlara girib ədəb-ərkanla qalaq-qalaq kağız alırdı... otağının akademik sakitliyində beyninə gələnləri yazıçı iddiasıyla kağızlara doldururdu... hələ üstəlik, makina da alıb səhər-axşam taqqıldada taqqıldada qonşuların baş-beynini aparırdı... bununla da kifayətlənməyib yazdıqlarını qürurla kimlərəsə oxuyurdu...

...Özünə nifrət elədi. Nə qədər mənasız və gülünc idi?!.. Niyə evdə oturub arvadlığını eləmirdi, uşaqlarını başına yiğib nağıll danışmaqdan zövq almırı?.. Bu nə iddia idi, yeritmişdi beyninə?..

Küçəyə sakitlik çökdü. Hər şey - ev də, küçə də, onunla birlikdə sanki dərin suların altına qərq oldular.

Bütün şəhər səsini içində çəkib ona diqqət kəsilmişdi... onun yazmağını gözləyirdilər. Çox atılıb-düşürdü, uşaqlarına, ərinə, evinə, manəə, əngəl kimi baxırdı. Guya onlar olmasayıd, uca dağlar yaradacaqdı...

Anası da, onun istedadsız olduğunu bilirdi, Azad da, elə o birilər də. Sadəcə, ürəyini sindirmaq, xətrinə dəymək istəmirdilər. Pərt üzlərlə üzünə gülümsəyib candərdi: «maraqlıdı...» - deyə-deyə, əslində canlarını qurtarırdılar. Anası da canını dışinə tutub, səsini içində salıb, onun hər əzabına dözürdü, uşaqlarını saxlayır, xörəyini bişirirdi. Azad da onun dünya haqqında xəstəhal təsəvvürlərindən cana yiğilmişdi, qapını tutanda, bacadan çıxıb qaçırdı.

Tək Azad, anası yox, hamı ondan bezmişdi. İşdəkiler də onu görəndə əsnəyirdilər, həyətdə rastlaşlığı qonşular da onunla əsnəyə-əsnəyə salamlaşırıldılar, qalaq-qalaq yazıb nəşr etdirdiyi kitablarını oxuyanlar da, ağızları, az qala, cirila-cirila əsnəyirdilər...

...Vərəqlərin üstündə cütlədiyi mənasız əllərinə baxırdı. Əlləri də özü kimi istedadsız və adı idи. Fikirləşdi ki, bəlkə pəncərəni açıb özünü aşağı atsın?.. Özünü atmamışdan əvvəl də bir cümləni mütləq yazıb qoysun: «Mən yazıçı deyiləm.»

Belə fikirləşdikcə, boğazına hələ heç bir vaxt hiss eləmədiyi qəribə qəhər dolurdu... onu oturduğu yerdəcə boğub öldürə bilecək yandırıcı bir qəhər...

Göz yaşları qaynar damcılara vərəqlərin üstünə damdılqca fikirləşdi ki, özünü öldürməmişdən əvvəl bütün bu biabırçılıqdan qurtarmaqdən ötrü mütləq ilk növbədə makinasını və bu səfəh cümlələrlə dolu vərəqləri yoxa çıxarmalıdı. Makinani elə indicə - evdəkiler və həyət qonşuları yuxuda ikən həyətə düşürüb, orda ağacliğın görünməz hissəsində torpağa basdırımalı, vərəqləri isə sadəcə, yandırmalıdı.

Sonra da fikirləşdi ki, bəs nəşr olunmuşlar?.. Onları ki, insanların beynlərindən çıxarıb torpağa basdırı bilməyəcəkdi?..

Gözlərinə ikinci yaş dalğası doldu... əllərini dizlerinin üstə cütləyib səssiz-səssiz ağladı. Ağlaya-ağlaya fikirləşdi ki, ömrü boyu ən çox qorxduğu - günlərin bir günü lazımsız olmaq idи, o da başına gəldi. Əslində, uşaqları da buna görə doğmuşdu, bunun qorxusundan da yazmağa başlamışdı, yazdıqlarını da buna görə nəşr etdirmişdi, əre də buna görə getmişdi... Hamısı da əbəs yerə. O heç kimə lazım deyildi. Bu dəqiqə pəncərəyə çıxıb özünü aşağı atıb öldürsə belə, heç kimin həyatında heç nə dəyişməyəcəkdi. Uzaq başı onun cavan meyitinə baxıb kimlərse: «heyf...» - deyəcəkdilər, vəssalam. O öləndən sonra uşaqları, o, işdə olanda böyüdükləri kimi, böyüməklərinə davam edəcəkdilər... Azad həmişəki qaydasıyla işinə gedib-gələcəkdi, boş vaxtlarında öz şahmatını oynayıb futboluna baxacaqdı... anasının canı onun həyatdan narazı üzünü görməkdən qurtaracaqdı, qonşular səhər-axşam bir-biri ilə salamlaşa-salamlaşa, onun adda, bu sıfətdə adamın olub-olmadığının fərqiనə varmayacaqdılar, insanlar əsil yazıçıların əsərlərini oxuyacaqdılar...

Hönkürüb ağlamamaqdən ötrü ağızını əlləriylə qapayıb səsini içində saldı.

O biri otaqdan, uşaqların hansınınsa səsi gəldi...
Qalxıb yataq otağına keçdi.
Kiçik qızı yerinin içində oturmuşdu, balaca əllərini ona sarı uzadıb: «Ma-a-a...» - deyə-deyə ağlamağa başladı.
Körpəni qucağına alıb bağırna basdı, üz-gözünü dəli öpüşlərlə qərq edə-edə sakit-sakit ağladı.
Körpə başını onun çıynınə qoyub susdu. Elə bil yuxuya getdi.
Uşağı qucağında yelləyə-yelləyə, həzin-həzin fikirləşdi ki, bəlkə də ondan sonra həyat olduğu kimi davam edəcək, amma uşaqları anasız böyüyəcək.

1983

TUTUQUŞU

Qulağı divarın soyuqluğundan gizildəyirdi...
Divarın o biri üzündə gəzişən, asta-asta danışib öskürüşən qonşuların səslərinin arasıyla daşların qumunu xırda, iti dırnaqlarıyla qaşıyb ovan kərtənkələlərin balaca caynaqlarının da səsini eşidirdi... Bəzən kərtənkələlər elə bil lap yaxına gəlirdilər, divarların içini qaşıyb az qalırdılar üzünə çıxalar, qulağının içində doluşalar.

Fikirləşdi ki, kərtənkələlər bu divarların çoxdankı sakınları idi, hələ bəlkə də onunla yaşıddırlar. İl-ildən ovulub möhkəmliyini itirən daşların içini il uzunu oyub boşalda-boşalda, olsun ki, burda özlərinə əməlli başlı şəhər salmışdır. Kərtənkələlər şəhəri. Axır vaxtlar kərtənkələlər şəhərinin səsi daha aydın eşidilməyə başlamışdır. Bəzən İnci qarı bu balaca həşəratların səslərini də eşidirdi... Kərtənkələlər arada bir sərçə civiltisinə bənzər qəribə səslərlə civildəşib cükküldəşirdilər. Yoxsa, qulağına səs gəlirdi?..

Evi bu yaxılarda sökəcəkdilər. Çünkü çox köhnə idi. Suvağı da, əhəngi də elə öz-özünə, durduğu yerdə ovulub töküllür. Tavanının taxtaları da uzun illərin yağışlarından nəm çəkib qarın atmışdır, amana bənd idi ki, iki bölünüb başına uçsunlar. Payız-qış ayları isə vəziyyət lap pisləşirdi. Qədim, hündür qapılarının, dördlaylı pəncərələrin ciriltisi küləyin səsinə qarışib evi ac canavar ulartılarıyla doldururdu, canına vəlvələ salıb, onsuz da zəif əsəblərini tarıma çəkirdi. Onda İnci qarı məcbur olub ayağa qalxırdı, döşəmənin tavandan geri qalmayan çürük taxtalarını cirildəda-cırıldada evin içiyə o baş-bu başa gəzisirdi, küləyin səsini bir qədər də olsa, batırmaqdən ötrü divar radiosunu yandırıb səsini artırır, pəncərənin məhəccərinə söykənib kimsəsiz küçənin qaranlıqlarına zillənirdisə də, küləyin bədəninə yeritdiyi növbənöv qorxulardan qurtula bilmirdi.

Qorxuların ən qarası isə evin vəziyyətindən daha bərbad olan səhhəti, gün-gündən heysizləşib zəifləyən dizlərinin, qövsvari əyriliklə bükülmüş qəddinin bir daha əvvəlki halınıala bilməyəcəyi di.

Əlləri də əsirdi, barmaqları ariqlıqdan, ya qocalqdan, quru budağın zoğları tək, hərəsi bir yana burulmuşdu. Ayaqları da sözünə baxmırıldı, irəliyə atanda yana, yana atanda geriyə gedir, ya da büdrəyib yeridiyi yerdə az qalırdı, onu üzü üstə yerə yixa.

Damağı da qurumuşdu... Odu ki, ağızı daha dad hiss eləmirdi. Xörəkləri ha duzlayıb ədəvalayırdısa da, ha ağızının içində o yan-bu yana hərləyib damağına toxundururdusa da, hər şey kağız dadi verirdi.

Hamısı qocalığın əlaməti idi, – fikrləşdi. Canı da qızmırdı... əl-ayağı oturduğu, ya dayandığı yerdə buzlayıb donurdu. Ha altdan-üstdən geyinib qıllanırdısa da, qapı-bacanı kip bağlayıb qaz piltəsinin gücünü artırırdısa da, dil-dodağını yandırı-yandırı, üst-üstdən qaynar-qaynar çay içirdi də, balaca bədəni isinmək bilmirdi ki, bilmirdi. Divarın soyuğu da bu yandan...

Bəzən İnci qariya elə gəlirdi ki, bədəninin büzülməyi da, ayaqlarının sözünə baxmamağı da təqaüdü həyatının nəticəsi idi. Hərəkətsizliyin, saatlarla boş-boşuna oturub divarlara, tavana zillənməyinin nəticəsi idi. Neyləydi?.. Nə qədər öz-özüylə nərd oynamaq olardı?.. Öz-özünü udub-uduzmaq olardı?.. Nə qədər evin üzbeüzündəki məktəbli kitabxanasından götürdüyü macəra kitablarını səssiz gecələrlə, darixdıcı günortalarla oxuya-oxuya mürgü vurayı?.. Kitabxana işçilərinin - danışib-gülməkdən, ya cavan bədənlərinin istisindən allanmış qızların, arxasında xisin-xisin gülüşdүүünü eşitsə də, özünü eşitməzliyə qoyayı?..

Evin içinde də baş qatmağa, silib parıldatmağa, təmizləyib arıtlamağa bir iş qalmamışdı daha. Hər şey tətəmiz, səliqəli, yerli-yerində idi. Qab-qasıqlar, tava-qazanlar yuyub-sürtülməkdən taxçanın rəflərindən işiq saçındı. Sandıq və siyirtmələri, paltar şkaflarının rəflərini töküb-yığmaqdan, saf-çürük eləməkdən zinhara gəlməşdi... Yay gəlməmiş qış paltarlarını, qış gəlməmiş yay paltarlarını sandığa yiğib, havalar geriyə qayıtdıqca, yenidən əvvəlki yerinə qaytarmaqdan da daha həzz almındı.

Döşəmənin taxtaları da səhər-axşam yuyulmaqdan rəngini itirib pürşüklənmişdi. Dibçəkdəki güller tez-tez sulanmaqdan şışib, uzanıb saralmışdı... biçaqlar itilənməkdən nazilib incəlmış, pəncərə şüşələri silinməkdən, az qala, yoxa çıxmışdı. Döşəkağları yuyulub çəngəllənməkdən, sıxılıb qurudulmaqdan sözülüb ciriliirdi. Yorğan-döşəyin yunu da didilib daranmaqdan nazilib seyrəlmışdı. Daha nə edəydi?..

Son zamanlar vaxtının əsaslı bir hissəini yataq otağndakı adamboylu güzgünen qabağında - tökülən saçlarını, çürüyüb düşmək üzrə olan dişlərini saymaqda keçirməyi günün ən uzunçu saatlardan - bütün şəhərin, qonum-qonşunun ağır fasılə yuxusuna qərq olduğu sakit günortalarından sivişməyə əməlli-başlı kömək edirdi. Saatlarla güzgünen qabağında otura-otura, ciyinlərinə, ya döşəməyə düşən saçlarını toplayıb saymaq, hər gün tökülən saçları həftələrə, aylara vurub ümumi rəqəmi almaq, yaxud sağlam və çürük dişləri hesablayıb kağızda qeyd aparmaq, aparılan uçotu nahar mizinin süfrəsinin altında saxlamaq - həyətyanı təsərrüfatla məşğul olmaq qədər maraqlı idi.

Bəzən bu qeydiyyatlar saçlarının gün-gündən bir neçə dən az töküldüyündən xəbər verir, bəzənsə əksinə, saç tökümünün getdikcə sürətləndiyini bildirir, ovqatını yerli-dibli təlx edirdi.

Dişlərinə gəlincə isə, hər gəfə dişinin birini gah artıq, gah da əskik hesablayırdı. Ürəyində götür-qoy eləyə-eləyə tökülən dişlərini bir-bir yadına salır, hər birinin nədən xəstələndiyini, damağından necə qopduğunu yadına salmağa çalışır, yadına düşənləri səliqəylə kağızda qeyd edirdi. Bu işdən də yorulub bezəndə, İnci qarı başmaqlarını sürütləyə-sürütləyə divarlardan hansı birininsə öünüə keçir, divarın ən rahat yerində yolunu gözləyən yumşaq oturacaqlı kətilinə çökür, qulağını divarın soyuq üzünə söykəyib, nəfəsini içinə qısır, qonşu mənzildən gələn hənirtilərə qulaq kəsilirdi.

...Divarın o üzündə hələ də sakitlik idi. Olsun ki, ev sahibləri hələ işdən qayıtmamışdır.

İnci qarı üzbeüzdəki divardan asılmış saata baxdı.

Saat ikinin yarısını göstərirdi.

Günün məhz bu vədəsi ev sahibləri artıq işdən evə dönəməliyidilər. Məhz bu saatda qonşu mənzilin qapısına açar salınmalı, içəri əvvəl evin xanımı, bir neçə dəqiqədən sonra məktəbli uşaqları, daha bir neçə saatdan sonra isə əsəbi əri daxil olmalıdır.

İndi isə qapıya açar salınmırıldı. Olsun ki, nə isə baş vermişdi.

İnci qarının ürəyi zəif-zəif döyündü.

Nə baş verə bilərdi axı?.. Harda olsalar, indilərdə gələcəkdilər, – qarı özünü sakitləşdirdi.

Bu evin xanımını İnci qarı ürəyində şərti gəlni, məktəbli uşaqları, üzlərini ara-sıra uzaqdan-azağa gördüyü nəvələri elan etsə də, uşaqların əsəbi atasını heç cür kürkənliyə qəbul edə bilmirdi. Səbəb - qonşu kişinin öz qaradınməzliyindən İnci qarının qulaq həyatına daxil ola bilməməsi idi.

Gəlinlə uşaqların mehriban ünsiyətlərindən isə İnci qarı həmişə zövq alır, içi həyat eşqi ilə dolu qəribə, iliq bir ovqata düşündü... keçmiş illəri - uşaqlığını, məktəb dövrlərini, ana-bacılarını xatırlayıb geriyə – həmin dövrlərə qayıdır, hər şeyi yenidən yaşamağa başlayırdı... divarın o biri üzündə deyilən hansısa sözdən, ya televizordan axan musiqidən həyəcanlanıb qəhərlənir, başını divara söykəyib sakit-sakit ağlayırdı... Bəzənsə, elə də olurdu ki, divarın o biri üzündə mübahisəyə girişən «nəvələrin» səsindən, «gəlninin» yersiz deyintilərindən əsəbiləşib özündən çıxır, divarı yarib o biri üzə keçə bilmədiyindən, ayağa qalxıb divardan aralanır, mətbəxə keçib əsəbilikdən əlləri titrəyə-titrəyə özünə çay tökür, sonra otağa qayıdır televizorla üzbəüzdəki kreslosuna əyləşir, çaydan içə-içə, nadinc «nəvələrindən» və sözbaz «gəlnindən» ayrı yaşadığına görə, özünü xoşbəxt sana-sana verilişlərə baxırı. Amma elə ki, küləyin kükrəmə vaxtı yetişirdi və çölün uğultusu İnci qarının balaca daxmasına dolub qapı-bacanı titrətməyə başlayırdı, köhnə tavan durduğu yerdə suvağından bir parça qoparıb onun üstünə atırdı, qarı o dəqiqə bayaqqı yerinə qayıdır, yumşaq üzlü kətilinə oturub xəyalən də olsa, divarın o biri üzünə qayıdırı...

...Divarın o biri üzündə hələ də sakitlik idi.

İnci qarı saata baxıb peşman halda ayağa qalxdı, keçib bu biri divarın önündəki kətildə əyləşdi.

Bu divara İnci qarı ehtiyatla qulaq asırdı. Çünkü bir neçə ay bundan əvvəl həmin bu divarın o biri üzündən eşitdiyi sözlərdən sonra düz bir ay özünə gələ bilməmişdi. Divardan eşitdiyi isə bu olmuşdu ki, yazda, illah da yazın indiki aylarında qanın dəyişməyi səbəbindən ölüm halları çoxalır. Ölənlərin əksəriyyəti də, illah, qocalar olur. Ələlxüsus da, divarın o biri üzündə yaşayan İnci qarı kimi tənhalar... Məhz həmin o tənhaliq ucbatından bu sərt fəsildən salamat çıxa bilməyən zavallı kimsəsizlər...

Bir dəfə isə İnci qarı divarın o biri üzündən, yağılı ət qovurmasının iyi ilə bir otağına sızan qadın səsinin:

- Belələrinə heç nə olmur. Bizzə, bu qədər adam gör bir hara sığınmışq?!.. – dediyinə cavab olaraq, kiminsə, ağızını divarın o biri üzündən onun düz qulağına dirəyib:

- Daha lap az qalıb, döz bir az, - deməyindən az qalmışdı oturduğu yerdə huşunu itirə. Gözləri qaralıb nəfəsi təngisə də, divarı döyüb:

- Nə axmaq-axmaq danışırsız orda?.. – deyə bilməsə də, bütün axşamı evin içində dünya başına hərlənə-hərlənə qalmışdı... Gecəni isə gözünə yuxu getmədən, səhərin gözünü diri açmışdı da, bu divarın cazibəsindən qurtula bilməmişdi ki, bilməmişdi.

Bu biri divarın o tayında isə Mila adında orta yaşılı bir gürcü qadını yaşayırı. Milanın dörd qızı, iki iti, bir pişiyi və bir tutuquşusu vardı. Evindən daim heyvanxana iyi gəldiyindən, İnci qarı onu qəndlə «Mila» - çağırırdı. Deyəndə də deyirdi ki, «Mila» deyə bilmir, dilinə yatırı.

Bu divara İnci qarı, əsasən, gecələr – küçədən əl-ayaq çəkiləndən, «gəlni və nəvələri» yuxuya gedəndən sonra evə öldürücü sakitlik çökməyə başlayanda qulaq asırdı.

Milanın evinin yolka şenliyinin hay-küyünü andıran şən səs-küyü, ən zülmət qaranlıq gecələrdə belə, İnci qarının evinin səssizliyinə qəribə, xoş ovqat qatırdı...

...İnci qarı gecənini bir yarısı yuxudan ayıldı. Ha çalışdı yenidən yuxulaya, gözünə yuxu getmədi. Yataq otağının qaranlığı getdikcə artıb böyüdü... divarlar da qaranlıqla bir böyüüb dörd bir yandan üzünə zilləndilər...

Ürəyi zəif-zəif çırındı. Bəlkə Ölümü gəlmışdı?..

Yorğanı üstündən atıb ayağa qalxdı, özünü bir təhər mətbəxə yetirib orda – fincanların böyründə ehtiyatda saxladığı ürək dərmanını dilinin altına qoydu, divar radiosunu yandırib kətilə əyləşdi. Radionun həzin musiqisi mətbəxə yayıldıqca, ürək döyüntüləri səngiyib avazdı, nəfəsi qaydasına düşdü. Yataq otağına qayıdır yerinə girəndən sonra isə ağlına gələn ilk fikir bu oldu ki, bir gün bu sayaq səssiz gecələrin birində, yuxudan ayılıb getdikcə qaralan, qaraldıqca divarları böyüüb yuxarıdan-aşağı üstünə zillənən bu tənha otağında dünyasını dəyişəcək... Bir kimsə də bundan xəbər tutmayacaq. Bədəni burda – ötən il açıb yenidən sıridığı təzə çit üzlü yorğan-döşəyin arasında qalıb çürüyəcək. Qonşular onun görünmədiyindən duyuq düşüb, nəhayət, hərəkətə gələcəklər, qapısının ağızına yiğişib həyəcan təbili döyəcəklər, axır, bir yolla içəri daxil olub yatağına pərcimlənən cansız vücuduna zillənəcəklər... Sonra bunu təsəvvürünə də gətirdi... ürəyi pis-pis sıxıldı, ayağa qalxbıç çarpayısını hıqqıldaya-hıqqıldaya pəncərənin qabağına sürütlədi, sonra yenidən yorğanın altına girib fikirləşdi ki, bu nə həyat idi axı yaşıdı?.. Ən yaxşı günlərini Bakıdan Qobuya, Qobudan Bakıya gedib gələ-gələ, günün altında saatlarla oynamaqdan üzləri alatala kənd uşaqlarına savad verə-verə... o avtobusdan bu avtobusa, o tramvaydan bu tramvaya minib düşə-düşə, o dayancaqda, bu dayanacaqda yağışın, günəşin altında dayanıb gözləyə-gözləyə... Elə bil yol gedib-gəlmək üçün gəlmişdi bu dünyaya.

Hə, yol gedib-gəlmək üçün gəlmişdi bu dünyaya. İndi də birçə yolu qalırdı... Bir daha geriyə qayida bilməyəcəyi gedər-gəlməz yolu.

Fikirləşdi ki, axı niyə belə yaşıdı?.. Bir kəsi özünə yaraşdırıb ailə qurmadi, rəfiqələrinə inanmadı, təqaüdə çıxandan sonra belə, dənizkənarı parkda, xiyabanlarda skamyalarda iki-bir, üç-bir yiğişib dərdləşən özü kimi tənha qarılarda ünsiyyətə girmədi... Tənhalıq üçün gəlmişdi bu dünyaya, nədi?.. İndi necə olacaqdı?.. Neçə gündən, ya bəlkə aydan sonra qapılarını sindirib onun cansız bədənini tapanlardan kim basdıracaqdı onu, qəbrini kim qazacaqdı, kim ağlayacaqdı?..

Gözləri doldu... Anası yadına düşdü. Fikirləşdi ki, kaş onu heç tapmasınlar. Bilməsinlər nə oldu, hara getdi. Sonra gözünün yaşı balışa süzülə-süzülə fikirləşdi ki, niyə belə eləyir? Hamının şirin yuxuda olduğu bir vaxt qaranlıq, kimsəsiz otağında, yorğan-döşəyin içinde ağlayır?..

Ömrü boyu min əzab-əziyyətə dözüb səbr eləyə-eləyə, gecələri gündüzə, gündüzləri gecəyə qatıb vaxtı qovmayı buna görə idimi?..

Hava işıqlanırdı... Qonşu eyvandan Milanın tutuquşusunun şən çıçırtıları eşidilirdi. Quş kimisə görmüş kimi ucadan:

- Sabahın xeyir! Sabahın xeyir!.. – deyə çıçırırdı...

Fikirləşdi ki, onun da belə bir tutuquşusu olsaydı, bəlkə də özünü bu qədər tənha, kimsəsiz hiss eləməzdi. Onu yedirdərdi, içirdərdi, danışmağı öyrədərdi ki, darixanda ona həmsöhbət olsun, bitlərini təmizləyərdi və sair və ilaxır. Öləndə də tutuquşu onu baxımsız qoymazdı, başının tüklərini qabardıb var səsiylə: «Öldü!!!», «Öldü!!!» deyə çıçırib aləmə car çəkərdi, adamları yiğib bura tökərdi...

Səhərisi gün İnci qarı tutuquşunu almaq üçün şəhərin mərkəzi küçələrindən birində yerləşən zoomağazaya yollandı.

Dükənin heyvanxana qoxulu otaqlarının dörd bir tərəfindən asılmış qəfəslərin başına dolanıb rəngbərəng tutuquşulara baxdı. Eynilə Milanın tutuquşusuna oxşar ağ ləlekli, iri bir tutuquşu seçib qəfəsinin də pulunu ödədi. Tutuquşunun evə aparılmasını dükan İnci qarının qocalığına rəğmən, ona hədiyyə elədi.

İnci qarı evə çatan kimi, qapını bağlayıb qəfəsi stolun üstündə yerləşdirdi, özü də yaxında əyləşib qəfəsin dəmirlərini barmaqlarının ucuyla taqqıldada-taqqıldada quşu danışdırmağa çalışdısa da, quş dillənmədi, düymə gözlərini qarının üzünə bərəldib ətrafi əyri-əyri süzdü, sonra qəfəsin o biri küncünə qisılıb qariya arxa çevirdi.

Qarı fikirləşdi ki, olsun ki, quş acıdı, odu ki, acıqlıdı. Qəfəsi qucağına alıb hıqqana-hıqqana eyvana çıxardı, orda üstü müşəmbəli taxta masanın üstünə qoyub yem gətirmək üçün mətbəxə qayıtdı, dükəndən qəfəslə bir alıb gətirdiyi yemi dəmir qaba səpə-səpə fikirləşdi ki, şükür Allaha, daha canı divarlara qulaq asmaqdan qurtardı. İndi qonşular ha danışsınlar, ha qeybətini qırıb onun ölümünü gözləsinlər, o ölen deyil. Bundan sonra bu ağı ləlekli, ağıllı quşla yaşayacaq, ona təzə-təzə sözər öyrədəcək.

Bu fikirlərlə yem dolu qabı əlinə alıb eyvana qayıdanda isə İnci qarının gördüyü mənzərədən ürəyi qırıldı...

Bayaqdan burası ona düşmən gözlərlə zillənən tutuquşu özünə həmsöhbət tapmışdı... boğazının tüklərini Milanın eyvanındakı tutuquşuya qabardıb:

- Sabahın xeyir!! – deyə çığırır, Milanın tutuquşusu təpəsindəki lələyini cıqqa kimi dikəldib:

- Abatın xeyir!! – deyə, ona cavab verirdi...

1979

UYDURMA

Almanı dişləyəndə protezi sıqqıldadı... Elə bil dişinin altında fındıq qabığı sindi. Toğrul çönüb xoflu gözlərlə onun ağızına, sonra gözünün içində baxdı. Yəni ki, «o nə idi elə?...»

Protez salandan bəri Toğrul ona bir az ayrı cür baxmağa başlamışdı. Diş həkiminin özünü tərifləyə-tərifləyə düzəltdiyi bu protəz özünü doğrultmurdu, hər dişləmdə yerindən oynayıb şaqqıldayırdı, rezini boşalmış maşın təkəri kimi yerindən oynayırdı. Hərdən ümumiyyətlə, yerindən çıxıb ağızının içində köntöy-köntöy fırlanırdı, az qalırdı sıçrayıb ağızından yerə düşə. Biabırçılıq bir yana, qorxulusu Toğrulun başına hava gələ bilməsi idi. Çünkü düz üç il idi ki, Toğrulun, dəqiqlidə bir laxlayıb ağızının içində qəribə şaqqıltılar yaranan bu protəzdən xəbəri yox idi.

Fikirləşdi ki, Toğrulun başına hava gəlməsin deyə, protəz salan gün gərək hər şeyi olduğu kimi açıb ona deyəydi. Deyəydi ki, yuxarı damağının hər iki tərəfindən düşən bircə dənə dişə görə, o biri saf dişlərinin yonulmasına razı olmadığından, daha doğrusu, əti

ürpəşdiyindən, belə bir əndirəbadi protez düzəldirməli oldu. Hər ucundan bircə ədəd xırda diş, üst damağının altından kəmər kimi atılan bu protezi ağızında aylarla, illərlə gəzdirməyin, hamidan, ələlxüsus da Toğruldan gizləməyin, iki dişə görə dörd sağlam dişi yondurmaqdan qat-qat çətin olduğunu isə protez ağızına salınanın səhəri günü anamışdı.

Ötən həftə qayınatasığının həyatində cavan bir gəlini eynilə belə bir protez öldürdü. Deyilənə görə, protez, ərindən utandığına görə ağızından çıxarmadığı üçün, gecələrin birində yerində oynayıb, qadının nəfəs yoluna keçmiş, gəlin yuxuda ikən onu boğub öldürdü.

Fikirləşdi ki, əgər protezdən ölen yaşlı bir qadın, ya kişi olsaydı, bəlkə də bu hadisə onu bir o qədər də narahat eləməzdi. Amma ölen - onun kimi cavan bir gəlin idi. Onun da, onun kimi uşaqları, əri var idi. Üstəlik, əri Toğrulla bir idarədə işləyirdi. Bu, elə bil nə isə, Allah tərəfindən ona verilən xəbərdarlıq kimi bir şey idi, görünür.

Həmin o faciədən sonra gecələr işığı keçirəndə ağızındaki protezi Toğrul hiss eləməsin deyə, gizlincə çıxarıb balışının, döşeyinin altına soxurdu, səhərə qədər də çabalaya-çabalaya qalırdı ki, birdən səhər protezi yerinə taxmaq yadından çıxar, ya protez Toğrulun əlinə keçər, ya da gülüb-eləyəndə, boş dişlərinin yerləri görünər və üç ildən bəri ağızının içində qəfildən «sınan» naməlum «findiq qabığının» sırrı axır ki, açılar.

Fikirləşdi ki, «findiq qabığının» sırrının açılmaıyla, Toğrulun üzünü turşutmayı bir olacaqdı. Olsun ki, Toğrul, ümumiyyətlə, ondan inciyəcəkdi. Üç il idi min bir müsibətlə bu iyrənmə prosesinin qarşısını saxlamışdı. İndi gərək ömrünün axırınacan - damağı sökülbəcək, protezi ağızından çıxarmayaydı.

Fikirləşdi ki, olsun ki, hər ucuna bircə diş saxlayan bu çəhrayı, sintetik protez o ölündə də, əti əriyib torpağa qarışanda da çürüməyəcəkdi. Uzun illərdən sonra, qəbri hansısa təsadüf üzündən qazılıb açıldı, qupquru torpağın üstündə, əti, dərisi əriyib yoxa çıxmış kəlləsinin içində görünəcəkdi və onda hamiya hər şey məlum olacaqdı. «İsgəndərin buynuzu» nağlındakı kimi.

Fikirləşdi ki, bəlkə də Toğrul heç iyrənməyəcəkdi?!.. Niyə də iyrənməliyidi axı? Protezdə iyrənməli nə vardı axı?.. Toğrul sadəcə, onun qocalmağından duyuq düşəcəkdi. Otuz beş yaş qadın üçün çox da üzəğardan yaş həddi deyildi axı?! Bir də, olsun ki, həmin o protezdən sonra Toğrul onun hər tərəfinə - saçlarına da, gözlərinə də, döşlərinə də şübhəylə baxacaqdı.

İkinci dişdəmi dişlərini çox sıxmadan, ehtiyatla götürdü, almanı ehmal-ehmal çeynəyə-çeynəyə:

- Hələ çox qalib?.. - dedi.
- Bu kənddən sonradı, - Toğrul deyib, əsnəyə-əsnəyə güzgündən arxaya baxdı.
- Bakıdan çıxandan bu suali azi əlli dəfə vermişdi Toğrula.
- İndi mən orda harda oturacağam, evdə?..
- Evdə niyə, hamı kimi, mağarda.
- Bəs demirsən, mağarda kişilər oturur?
- O mağar ayrı. Bir mağar da oynamaq üçün qurulur, orda oturarsan. Odu bax, kəndimiz...

İçini çəkib yola baxdı. Kəndin ağacları uzaqdan-uzağın bomboz bozarındı.

Yol palçıq, hava tutqun idi. Az-maz yağış çıləyirdi. İyirmi dörd saat bu boyda palçığın içində neyləyəcəkdi, ilahi?! İyirmi dörd saat!..

Toğrula nə var? Gedib qohum-əqrəbasiyla bir yanda oturacaq, yeyib-içəcək, danışib-güləcək, hələ bəlkə maşına minib o biri qohum-əqrəbasına da baş çəkməkdən ötrü qonşu kəndlərə qonaq da gedəcək. Toğrulun bu dünyada, saysız-hesabsız qohum-əqrəbasından savayı nəyi vardı ki?!

Bunu deyəndə, Toğrul həmişə pərt-pərt gülürdü.

Toğrulun sükanı hərlədən yoğun biləklərinə baxa-baxa fikirləşirdi ki, indi sevindiyindən uçmaq istəyir. Qohumlarını da gördü, ağızı yumulmaq bilməyəcək, dişləri Bakıya gələnəcən ağara qalacaq. Qohum-əqraba da ki, nə qohum-əqraba. Biri-birindən gözəl. Birinin üzünə sizanaq çıxan kimi, o birilər səs-səsə verib qarğa-quzğun kimi tökülsüz gəlirlər, analı-bacılı, oğullu-uşaqlı, gəlinli-nəvəli. Hərəsinin də öz xalauşaqları, bibiuşaqları, dayinəvələri, əmigəlinləri... Hamısı da bir-birinə oxşayır. Xırdagöz, yekəburun, gödəkqıç. İndi Toğrulu görən kimi: «Boy-boy, gör bir kim gəlib?!..» - deyə-deyə üstünə cumacaqlar, ayağını darvazadan içəri qoymağın mafar vermədən, qapıb aparacaqlar. Bir vay-həşir salacaqlar, elə bil illərlə üzünə həsrət qalıqlar. Nə həzz alırdılar bir-birinin başına dırmaşmaqdan?!

Onunsa işi Allaha qalıb. Kəndə çatan kimi, onu da qamarlayıb «boy-boy» - deyə-deyə aparacaqlar, qucağıuşaqlı kənd gəlinlərinin arasına basıb hər yanağına bir qatar öpüş salacaqlar. Gəlinlər də yağ iyi verə-verə, hərəsi bir yanından asılıb, dişlərini ağarda-ağarda: «Boy, az, bu Toğrulunkudu ey...» - deyə-deyə dodaqlarını işə salacaqlar. On öpüş bu yanağından, iyirmisi o biri yanağından. Öpüş də nə öpüş. Pulemyot atəş. Və iyirmi dörd saat döşləri qucaqlarındakı uşaqların ağızlarında, hərə bir yandan ona zillənəcək. İndi döz görüm, necə dözürsən.

İndi gül kimi evdə oturub televizora baxırdı, - əsəbilikdən ürəyi sıxıla-sıxıla fikirləşdi. Tərslikdən də axşam «San-Remo»da keçirilən son festivalın yekunlarını yayımlayacaqlar. O isə burda – bu döşüuşaqlı kənd gəlinlərinin həbsində qalacaq. Sonra həmin bu döşüuşaqlı gəlinləri İtaliyada - «San-Remo» festivalında – minlərlə estrada həvəskarının toplaşığı ucsuz-bucaqsız stadionda təsəvvürüne gətirirdi. Elə də pis görünmürdü.

Sonra da fikirləşdi ki, onun yerinə kim olsa, sevinər ki, müvəqqəti də olsa, səs-küylü, havasız şəhərdən, darixdırıcı, dördkünc evdən qırılıb təzə bicilmiş ot və ocaq iyi verən bu yamyasıl, sakit kəndə gəlmək, burda bir gecəliyə də olsa qalmaq imkanı var. Əslinə qalsa, gərək indi buraların hər bir şeyi - ağacı da, otu da, inəyi də onun ürəyini açsın, ruhunu təzeləsin, onu əvvəllərdə olduğu kimi, tamamilə ayrı bir ovqata salsın. Bu isə baş vermirdi.

Fikirləşdi ki, ümumiyyətlə, çoxdannan bəridi içində nəyinsə tərpəndiyini, ya dəyişdiyini hiss eləmir. Elə bil içində sement doldurub suyla bərkidiblər. Yoxsa, qocalıb?.. İki qırış atıb quruyub?!

...Maşın kəndə yaxınlaşdıqca, toy qurulan mağarın səsi yavaş-yavaş eşidilməyə başlayırdı. Müğənni səsini əsdirə-əsdirə oxuyurdu:

Gələrsən, qadan allam,
Gedərsən, yola sallam...

Toğrul arxaya qanrılib vacib əhəmiyyətli nəyisə həll etmiş kimi, qəribə bir qururla:

- Çatdıq, - dedi.

Maşın bir neçə inəyin aramla yeridiyi palçıqlı yolu burulub Toğrulun ata evinin darvazası qarşısında dayandı. Maşının dayanlığıyla dörd bir yanının adamlı dolmayı bir oldu.

- Xoş gəlibsziz, həmişə siz gələsiz!..

Marça-murç mərasimi başlandı. Toğrulu həmin dəqiqə sürüyüb ha yanasa apardılar. Toğrulun üzünən köməksizlik və sevinc qarşıq ifadəsindən, uzaqlaşdıqca uzun müddətə ayrılmış kimi, gedə-gedə əl eləməyindən belə başa düşdü ki, bir də inşaallah sabah - Bakıya qayıdanda görüşəcəklər.

Toğrulun başdan-ayağa güllü pal-paltara, yaylıqlara bürünmüş qırmızıyanaq dayıdostusu isə onu bağrına basıb var gücüylə sıxcaladıqdan sonra qaranəfəs halda evə tərəf qışkırdı.

- Az-az, tez olun, süfrə rahlayın!..

Dayıdostunun cəngindən qurtulmaqdən ötrü:

- Sağ olun, ac deyiləm, - dedisə də, arvad əl çəkmədi.
- Heylə şeymi olur? Yol gəlibsziz, – dedi və qolundan yapışib evə sarı apardı.
- Vallah utanmiram, aclığım yoxdu hələ.
- Çay...
- Çay da istəmirəm, sağ olun.

Mağarda çalınan misiqinin səsindən qulaq tutulurdu. Müğənni havanı dəyişib indi daha ritmik mahni oxuyurdu, sözlerini başa düşmək olmurdu.

Mağara sarı boylandı.

- Mən elə burda oturaram, - dedi.

Arvad kəlağayının altından bic-bic gülüb:

- Neynək?!.. – dedi, onu mağara salıb misiqinin içindən yuxarı başda oturan kimlərəsə:

- Ay uşaq, gəlinə yer eliyn!.. – dedi.

Mağar hələ tamam-kamal dolmamışdı. Sağ tərəfdə cavan gəlin-qız, solda bir qədər yaşlı qadınlar oturmuşdu, ortada ayaqlarını dümbək çubuqları tək, çevik-çevik tərpədə-tərpədə, tər-qan içində rəqs edənlər də vardi. Onu görüb rəqsi saxladılar, musiqi də kəsildi. Qız-gəlinin arasından bir neçəsi ayağa qalxıb onun qabağına gəldi, bir seriya da burdakı öpüşlərdən sonra onu gətirib ləp yuxarı başda oturdular, paltosunu da ədəb-ərkanla çıynıñə saldılar və mağara gərgin bir sakitlik çökdü. Şəhərdən gətirilmiş musiqiçilərin, müğənninin, mağardakıların da döyüküb pərt-pərt ona zillənməsindən duruxub qaldısa da, özünü o yerə qoymadı, ayağını ayağının üstə aşırıb fikirləşdi ki, yazıqlar neyləsinlər, qoy baxsınlar, gözləri dincəlsin.

Üzbəüzdə oturan bərbəzəkli kənd qızları, olsun ki, bunlar kəndin gözəlləriydi, nəfəs dərmədən ona baxırdılar. Mağarın yuxarı başında oturmuş masabəyi də vaxtı fotə vermədi, mağar özünə gələnəcən, qabağındaki şirniyyatdan ağızına atıb çeynəyə-çeynəyə ona zillənmişdi.

Üzbəüzdən ona zillənən kənd gözəllərinin üzləri tarlada, tövlədə işləməkdən yanılıb qaralmışdı. Ümumiyyətlə, burda oturanların hamısı elə bil bir taya paltarın içində yuyulub çəngəllenmişdilər, zivəyə pis sərildiklərindən, əyilib yönəmsiz günə düşmüşdülər. Birinin qıcı əyirdi, bu birinin qolları, birinin ayaqları bədəninə görə qısaydı, o birinin kürəyi...

Çox keçmədi ki, mağara, Toğrulun bibisi daxil oldu, o da «buy-buy!..» - deyib şellənə-şellənə onun üstünə yeridi, uzun marça-murçdan sonra, musiqiçilərə işaret verib qabağında yastı-yastı süzməyə başladı.

Oynamaq həvəsi yox idi... Üstəlik də burda – bir yiğin əyri-üyrü kənd arvadlarının arasında. Amma belə məclislərdə, xüsusən qarşında səndən yaşlı adam süzməyə başlayanda, müqavimət göstərməyin mümkünüsüz bir iş olduğunu, hələ bir neçə il bundan əvvəl - Toğrulla həmin bu kənddə qurulan toy mağarında oturanda bilməşdi. Odu ki, paltosunu çıynindən stulun söykənəcəyinə sürüsdürüb ayağa qalxdı. Əyninə kip yapışan qara paltarda ortaya çıxiq qollarını qaldıranda isə bütün mağarın onun görkəmindən, yoxsa mağarın bir o qədər də hündür olmayan tavanına güclə sıçısan qamətindən təhqir olunduğunu, hamının yumağa dönüb döyükmüş gözlərlə ona zilləndiyini hiss etdikcə, bədəninin anlaşılmaz bir çəkisizliklə yüngülləşməyinə, misiqinin vücudunu sarıb ayaqlarını az qala yerdən ayırmağına mat qaldı... və rəqs edə-edə, mağarın aşağı başındaki uzun skamyada əriştə kimi bir-birinə sarlaşışib oturan kənd gözəllərinin ona tamaşa etdikcə, özlərinə – günün və cod küləyin altında qaralıb qartıyan dərilərinə, gödək və kobud ayaqlarına nifrat eləməyə başladığını necəsə, dərisinin hansı toxumasıylaasa duydu... onun ağlığı ilə öz qaralıqlarını, ayaqarıyla ayaqlarını, üz cizgilərini tutuşdurub özləri barədə acı və kədərli qənaətlərə gəldiyini hiss etdi... Yoxsa bu, ona elə gəlirdi?!

Bəlkə mağarın təhqir olunmağını da, camaatin yumağa dönməyini də o özündən uydururdu?.. Dərisinin ağılığına və şümallığına, biçimli ayaqlarına, bədəninə kip yapışan paltarının gözəlliyyinə özündən savayı valeh olan yox idi?..

Rəqs edə-edə, gözaltı ətrafına boylandı.

Həmə yarımaçıq ağızlarla, heyrət və maraqdan bərələ qalan gözlərlə ona zillənmişdi... o oynadıqca, mağar göz qırpmında adamla dolurdu, ayaq üstə dayanıb ona əl çalanların dairəsi getdikcə daralırdı...

Mağarın sağ girişində, hamidan arxada, əlləri cibində dayanıb əl çılmadan ona baxan alagöz oğlanın isə halı lap dəyişmişdi, elə bil gözləri yaşırmışdı.

Hə, özüdü ki, var. Onun gözəlliyyinə baxıb ağlayanlar da var... - gözü yaşlı oğlana sarı baxmasa da, gözünün yanıyla onun yanaqlarından süzülən yaşı da necəsə gördü. Ağlamalıydılar da, - rəqsini bu yerdə yarımcıq kəsib yerinə qayida-qayida fikirləşdi. - Bir də onu nə vaxt görəcəkdilər ki? Bu toy da, bu mağar da, onun bu qara paltarı da - ömrü kəndin bu palçıqlı bozluğu içində keçən o oğlanın yaddasına əbədi həkk olunacaqdı, qocalıb beli büküləndə, ölüm yatağında can verəndə də gözünün qabağından getməyəcəkdi və onda da o eynilə beləcə, bir kəsə bir söz demədən, səssiz-səmirsiz ağlayacaqdı... onun gözəlliyyinə, mağarın qaranlığını yaran gözqamaşdırın ağılığına ağlayacaqdı...

Yerinə əyleşib paltosunu ciyinənə sala-sala fikirləşdi ki, bəlkə, heç ağlayan-filan yox idi, oğlanın gözü küləyin soyuğundan yaşıarırdı?.. Onun da gözləri həmişə soyuq küləkdən yaşıar.

...Gözünün ucuyla oğlana sarı baxdı və gördüyündə ürəyi düşdü...

Oğlan həqiqətən ağlayırdı... ona baxır və ağlayırdı... Gözündən sizib yanağına ilışən iri yaş daması mağarın işığından, ya nədənsə, uzaqdan-uzağa brilliant kimi bərq vururdu...

Üzünü çevirib ortada oynayanlara baxdı. Müğənni də - orta yaşlı balacaboy kişi də hələ də ona baxa-baxa «Cəmilə» mahnisini oxuyurdu. Görən, hardan bilməşdi, adı Cəmilədi?.. Bayaq o, ayağa qalxandan, başını, qaş-gözünü əsdirə-əsdirə «Cəmilə»ni oxuyurdu.

Bir azdan mağar adamlı dolub isindi. Deyəsən, ona baxmaqdan da doydular, ya da bəlkə gözləri onun ağılığına alışdır?!.. Kənd arvadları, cavan gəlinlər rəqsə girməkdən ötrü növbə tutur, müğənniye pul ötürüb öz havalarını çaldırır, sonra cüt-cüt üzbəüz dayanıb qızara-qızara, utana-utana rəqs edirdilər.

Sonra nə oldusa, məclis lap qızışdı, müğənni oxuya-oxuya, özü də ortaya atılıb rus dənizçiləri kimi oturub qalxa-qalxa oynadı, sonra camaatın üstünə hücum çəkib hamını oynatmağa başladı. Oynayanlar çoxaldı, oturanların sayı artdı... Arada Toğrulu da hardansa, dartib ortaya gətirdilər, onu da oynadab rəqsinə tamaşa elədilər...

...Mağarın açıq tərəfindən soyuq hava axdı üstünə... Paltosunun yaxalığını qaldırıb küləyin ha yandan axdığını dəqiqləşdirməkdən ötrü girişə baxdı və ürəyi yenə qırıldı...

Bayaqkı oğan idi... gəlib burda - onunla üzbəüzdə dayanan adamların arasından əlləri cibində dayanıb ona baxırdı... amma, deyəsən, daha ağlamırdı.

Olsun ki, o heç bayaq da ağlamırdı, bu, onun həmişəki işlek təxəyyülünün nəticəsi idi, - fikirləşib üzünü yana çevirdisə də, gözlərinin yenə oğlanı axtardığını hiss edib duruxdu...

Oğlan şiv qamətli, ucaboy bir adam idi. Kənd camaatına qətiyyən oxşamırdı. Açıq bozumtul gözləri onun hər hərəkətindən çəşib qəribə bir parıltıyla, yoxsa göz yaşıyla dolub boşalırdı...

Fikirləşdi ki, onun belə bir oğlanın xoşuna gələməsində təəccüblü bir şey yoxdu. Bu oğlan ona aşiq olsayıdı belə, bu da çox təbii bir şey olardi. Nolsun ki, otuz beş yaşı vardi?.. Otuz beş yaşı - qadının çıçəklənmə və müdriklik dövrüdü. Bunu hardasa oxumuşdu. Hansısa fransız yazılıcısının kitabında Mopassan idi, ya Balzak idi, dəqiq yadına sala bilmədi. Yoxsa «Zdorovye» jurnalının axırıncı nömrəsində oxumuşdu bunu?!

Təəccüblüsü, onun ona baxıb ağlamağı, içini saran hansısa hissədən yanıb-yaxılmağı idi. Fikirləşdi ki, bu dəqiqə iyirmi yaşı olsaydı və ərdə olmasayı, onda bu oğlan yəqin ki, onun ardınca Bakıya gələcəkdi, onu harda olsa, axtarış tapacaqdı...

Sonra bu mənzərəni gözünün qabağına da getirdi... Gör bir necə yaraşardılar bir-birinə. Sonra rəqs edənlərə baxa-baxa fikirləşdi ki, niyə insanın həyatı, cavanlığı belə qıсадır?.. Niyə bu qədər sərhədlər, bu qədər çərcivələr, səddlər mövcuddur?

Sonra Toğrula ərə getməyi yadına düşdü. Necə olmuşdu ki, zahiri görünüşü, ədaləri və danışığının ürəyinə yatmayan bir adama ərə getmişdi? Toğrulun atasının dövlətinə, adsanına görə?.. Ya bəlkə ona görə ki, o illər rəfiqələrinin eksəriyyəti, çörək növbəsinə dayanan kimi, bir-birinin ardınca tez-tez ərə gedirdilər?..

Yox, bunların heç biri deyildi, - fikirləşib ayaqqabısının burnuna yapışan palçığa baxdı. İndiki kimi yadına gəlir, necə onun O dünya və ruhlar haqqında əlaqəsiz fikirlərinə qulaq asan psixiotor bacısı, bir gün yaxınlaşmaqdə olan hansıa təhlükəni hiss edən tələbkar müəllim təbiriylə anasına:

- Bu qız ərə getməlidir. Özü də mümkün qədər təcili, - demişdi. Onda, yadına gəlir, anası xof dolu gözlərlə ona elə baxmışdı, elə bil o, qaranlıq, dərin uçurumun kənarında idi və birçə səs, ya söz kifayət idi ki, ordan sonu, dibi görünməyən o dərinliyinə yuvarlansın. Ən qəribəsi isə o idi ki, - fikirləşdi, - bacısının bu hüznlü bəyənatından sonra o, özü də özünü həmin o dərin uçurumun kənarında hiss eləməyə başlamışdı... Beyninə yeritmişdi ki, əgər tezliklə ərə getməsə, nə isə böyük bir bədbəxtliyə düşər olacaq, tək tənha qalacaq, müəyyən yaş həddində havalanacaq, küçələrə düşüb dəli mahnilər oxuya-oxuya gəzəcək... bunu dəfələrlə təsəvvürünə də getirirdi. Necə o cır-cındır geyimdə küçələri dolaşır, necə rəfiqələrinin uşaqları onun ovcuna xırda pullar basıb ağlaya-ağlaya analarının qucağına qaçırlar, necə rəfiqələri də uşaqlarına qoşulub bədbəxt rəfiqələrinin ardınca baxa-baxa ağlayır və sair və ilaxır.

Hə, yadına gəlir, o günlər - rəssamlıq, dahi Van Qoq, «İsa peyğəmbərin çarmixa çəkilməsi», iyi canına, yaddaşına hopmuş rənglər... canında gəzdirdiyi gizli təlatümləri, titrətmə və sıxıntıları ara-sıra kağıza köçürə bilən fırçaları yadından çıxmışdı... Qollarını taqətdən salan, ürəyini darixdıran bircə məsələ qalırdı: ərə getmək! Kimə olur-olsun. Təki uçurumun sürüşkən kənarından tez-tez uzaqlaşış qurtulmaq. Yoxsa gec olacaqdı... yoxsa məhv olub qaranlıqlara qərq ediləcəkdi...

...Oynayanlara baxa-baxa fikirləşdi ki, bu nə dəlilikdi eləmişdi?.. Bacısının öteri narahatçılığını hansı ağılla həyat kredosuna çevirmişdi?!.. Olsun ki, bacısının uzaqqorən ağlına, müdrikliyinə bələd idi, ona görə. Yoxsa özü də öz iblis intuisiyasıyla aylar, illər ötdükcə, ona sarı irəliliyəck tənhalıq və üzüntülər dolu yarıqaranlıq həyatının hənirindən hürküb təşfişə düşmüştü?.. Gündəlik həyatından kənardə daldalanan, tez-tez ordan da harasa, daha naməlum ərazilərə qəfil sıçrayışlar edən baş-ayaq ruhunu nizamlayıb müəyyən çərcivələrə salmaqdan ötrü mütləq sistemi, cod qaydaları olan ailə həyatına ehtiyaçı olduğunu hiss eləmişdi?.. O həyata ki, əlində fırça, anlaşılmaz çekisizlikdə «İsa peyğəmbərin hüzuru» tablosunun içinde peydə olub Məsihin ayaqlarına yixılmasın...

Bunu görünür, o vaxt hiss eləmişdi. Özünü yaxşı tanıydı, ona görə. Toğrula da özü ərə getmişdi, psixiotor bacısının da burda heç bir günahı yox idi. O birlərin içindən Toğrulu da yəqin ona görə seçmişdi ki, o vaxt qabağına çıxanlardan ən üzüyəsi, həlim xasiyyətlisi o idi. Görünür, hiss eləmişdi ki, Toğrulu istədiyi vaxt - tanış darısqallıqlara düşüb boğula-boğula çabalayanda, divar radiosunu söndürən kimi, söndürə bilər... İstəsə, uzun müddət yandırırmaz.

İndi həmin o vaxt gəlib çatmışdı, – fikirləşdi və başını çevirib oğlanın üzünə baxdı.

Oğlan onun baxışından çəşib gözünü qaçırtdı, bir müddət harasa yan tərəfə baxıda, sonra yenə gözləri ona dikildi.

Bir anlıq hər ikisi bir-birinə nə isə deyən kimi baxışdılar... bütün mağar - içindəki musiqiçiləri, rəqs edənləri qarşıq əriyib harasa kənara çəkildi.. musiqi də, adam səsləri də zəifləyib harasa aşağı endi...

Oğlanın bənizi ona baxdıqca ağarırdı, gözlərinə yenə yaş dolurdu... Yoxsa bu, yenə ona elə gəlirdi?..

İçində nə isə burxuldu... Elə bil bətnində uşaq tərpəndi. Gözünü oğlanın üzündən çəkib yerə, oynayanların ayaqlarına baxdı.

Rəqs edənlər ayaqlarını bərk-bərk yerə vururdular. Təpiklər yerə dəydikcə, mağarın döşəməsi isinirdi, yumşalırdı, əriyirdi...

İçində burxulanın nə olduğu barədə fikirləşdisə də, dəqiq bir şey müəyyənləşdirə bilmədi. Olsun ki, oğlan xoşuna gəlmışdı... Yoxsa, içində çaxan təlatümün səbəbi ayrı bir şey idi?..

Axır vaxtlar özü öz içiylə elə hesablaşırırdı, elə bil içi özünə aid deyildi. Bu, nə idisə, ondan bir addım aralıda, bir xeyli yuxarıda, halını, xasiyyətini həmişə anlamadığı, dərk eləyə bilmədiyi anlaşılmaz bir varlıq idi. Çox vaxt xoşuna gələn nəyinsə, sonradan həmin o mücərrəd varlıq tərəfindən rədd edilməsinin məyusluğunu dönə-dönə öz dərisində hiss eləmişdi deyə, ində nə isə barədə qəti əminliklə qərar çıxarmağa çətinlik çəkirdi.

Amma indi məsələ ayrı cür idi, - bir əliyle saçlarını sahmana sala-sala fikirləşdi. İndi həmin o «nə isə» xoşuna gəlməsə də, elə eləməliydi ki, gəlsin, başı nəyəsə qarışın. Yoxsa bütün günü bu boyda palçığın içində diri-dirilə ölücəkdi, palçıq dolu bu həyətin cansızıcı bozluğunun burdan özüyle düz şəhərə aparacaqdı...

Musiqiçilər havanı dəyişdilər və ortaya balacaboy ariq bir kişi girdi, ayaqlarını dümbək ağacları kimi cəld-cəld tərpədə-tərpədə, şidirgi oyun havası altında oynamaya başladı. Kişinin ayaqlarından havaya qalxan toz burnuna dolmasın deyə, ağız-burnunu əliylə bağlayıb fikirləşdi ki, niyə belə tərs-mayallaq fikirləşir? Axi palçıq bildiyi bu bozluğu da, cansızıcı darixdırıcılığı da, o ki özü ilə ordan - həmin o bozarmış şəhərdən, bozluq içində əriyib itən həmin o mənəsizliqlər dolu məzmunsuz həyatından getirib?!.. Odu ki, o bozluğu, nəyin bahasına olur-olsun, burda qoyub getməlidii.

Bu oğlanla kəlmə də kəsə bilməyəcəkdi. Əslində, buna bir o qədər ehtiyac da yox idi. Kənd uşağıyla nə haqda danışmaq olardı ki?!.. Elə beləcə baxmaq, həyat eşqi ilə dolu bu diri gözlərin onun zahirində heyrətləndiyini duymaq bəsiydi... İçini bürüyən qatı bozluğu dağında bilsə, bu gözlər dağıdacaqdı...

Bayaqkı güllü paltarlı arvada oxşayan ayrı bir arvad adamların arasından çıxıb yanlarını basa-basa üstünə yeridi, qolundan tutub ayağa qaldıra-qaldıra:

- Acıdan üzüldün tay... - deyib, onu-camaatın arasıyla, onu bunu itələyə-itələyə evə sarı apardı.

Təy gecədən xeyli keçəndən sonra dağıldı. Axır-axıra qalan yaxın qohum-əqrəba da o ki, var oynayıb əldən düşdülər. Onu da, Toğrulu da bir xeyli oynadıb başlarından pul yağırdılar...

Mağar yiğiləndən sonra həyətdə səs-səmir kəsildi.

Toğrulun dayısı arvadı onu çəhrayı pərdəli səliqəli otağa ötürüb:

- Bilirəm, adamnan yata bilmirsən. Gəlinin otağıdı, rahat yat. Onları bu gecəliyə qaynimgilə göndərdim, - deyib çıxdı, pillələri düşə-düşə: - Toğrulu Manafgil Xallıya apardılar, bibisigilə.

«Xallı» olsun ki, qonşu kendlərdən biriydi. Toğrulun qohum-əqrəbəsi, belə getsə, bütün Azərbaycanı bürüyəcək, - fikirləşib ayaqqablarını soyundu, yerə döşənmiş yumşaq xalının üzəriylə yeridikcə, ayaqlarının rahatlandığını hiss etədi.

İkigözlü yatağın üstünə salınmış ipək örtüyü çəkib dörd qatlaya-qatlaya fikirləşdi ki, şükür Allaha, bu dəfə yerini ayrı salıblar. Yoxsa ötən dəfə -altı-yeddi il bundan əvvəl bir otaqda yatmalı olduğu kənd arvadlarının xorultusunu, iniltisini səhərdə yatanda yuxusunda da eşidirdi. O gecə yadına gəlir, dayıarovadının xorultusu yadına, Xıçkokun dəhşət-filimlərini salmışdı. Elə bil hardasa qapı çırpıldıyır, sonra kimsə barmaqlarının ucunda divarların dibiyələ sürüñürdü... Onda, yadına gəlir, ona elə gəlmışdı ki, gecənin o qatı qaranlığında kimsə otaqlarına soxulmaq istəyir. Amma sonra - «qapı» dönə-dönə cirildayanda, məsələnin nə yerdə olduğunu anlamışdı, səhərin gözünü, yatağının böyründə - döşəmədə salınan yorğan döşəyin içində xoruldayan dayıostunun yarımaçıq ağızını müşahidə eləyə- eləyə açmışdı.

...Paltarının düymələrini açıb üzbüzdəki güzgüdə özünə baxdı.

Doğrudan, gözəl idi. Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, vaxt gələcək - bu gözəl, hamar dərisi qırışıl bürüşəcək, solub bozaracaq... Əllərini belinə vurub güzgüdə özünə yandan baxa-baxa fikirləşdi ki, bu bədən, bu dəri, bu saçlar Toğrul üçün artıq adıləşib. Olsun ki, Toğrul bu dəriyə, bu saçlara toxunanda daha heç nə hiss eləmir... saçlarının parıltısı da, gözlərinin işığı da, sürüşkən dərisi də Toğrul üçün göz döyənəyinə çevrilib.

Fikirləşdi ki, qinanılaşır deyil. Məgər o özü eyni bir şeyi görməkdən bezmir?!..

Hə, Toğrul onun saçlarından da, dərisinin şit ağılıından da bezmişdi. Hələ bəlkə bundan da o yana olacaqdı? Bəlkə bir müddətdən sonra Toğrul onun saçlarına, dərisinə baxanda, hamama qaçıb orda başını əlüzyuyana salacaqdı, gücü gəldikcə ögүyüb qusacaqdı?!

Güzgünün yaxınlığındakı pəncərədən içəri elə bil soyuq hava axdı...

Pəncərəyə baxanda dizləri boşaldı...

Pəncərənin o biri üzündən tanış, bozumtul gözlər zillənmişdi...

Pəncərənin qabağından pişik kimi kənara sıçradı, kuncə qışılıb nəfəsi təngiyə-təngiyə işığı keçirdi, paltarının açıq yaxalığını tələm-tələsik düymələdi, başını kuncə söykəyib sinəsinin döyüntüsü qulaqlarına dola-dola gözlədi. Nəyi gözlədiyini özü də bilmədi... Yerindən tərpenməyə qorxurdu. Tərəpənsəydi, yenə pəncərədəki gözlərlə üzbez gələcəkdi...

Haçandan-haçana divarın dibi ilə sürüñə-sürüñə yatağına tərəf getdi, oğurlanıb pallı-paltarlı özünü yatağına saldı, adyalı başına çəkib ürəyi əsə-əsə sakitliyə diqqət kəsildi.

Sakitlik idi. Başını adyalın arasından çıxarıb pəncərəyə boylandı.

Pəncərənin arxasında heç kim gözə dəymirdi. Olsun ki, oğlan işığı söndürdüyünü görüb getmişdi. Ya bəlkə getməmişdi, harasa, kənara çəkilib gözləyirdi?!.. Nəyi gözləyirdi axı?.. - Ürəyi sıxıla-sıxıla fikirləşdi.

Çöldən xışlı səsi gəldi və o, başa düşdü ki, oğlan hələ də ordadı. Çox keçmədi ki, xışlıtı daha aydın eşidildi. O idi, ayaqlarının qəsdən xəzelin içində xışıldada-xışıldada pəncərənin altında gəzisir, - ürəyi döyüñə-döyüñə fikirləşdi. - Onu düşünür, onu görmək, nə isə demək, ya soruşmaq istəyir... Ürəyinin titrədiyini hiss edib fikirləşdi ki, ürəyi niyə belə əsir axı?..

Xışlıtı səsləri kəsildi. Hardasa, qonşu həyətlərdə hürüşən itlərin səsi eşidildi. Olsun ki, səhərə az qalırdı.

Uzun yol gəlməkdən idi, ya kəndin havasının təmizliyindən idi, nə idisə, göz qapaqları ağırlaşmışdı...

Pəncərəni astaca tiqqıldatdılar...

Ürəyi bu tıqqıltıdan bir az da şiddətlə döyünməyə başladı. Nəfəsini içinə qısılıq sakitliyə qulaq asdı.

Səs-səmir yox idi. Gözərini bağlayıb yuxuya getmək isteyirdi ki, pəncərə açıldı... Bayaq mağarın girişində gördüyü tanış siluet səssiz hərəkətlərlə içəri adlayıb pəncərəni ehmalca bağladı.

Qışqırmamaq üçün hər iki əlini ağızına basdı.

Otaq kəndin zülmət qaranlığına qərq olmuşdu. Bu qaranlığın içiyle daha bir qaranlıq – şiv qamətli siluet gəzişir, kor adam əsasını axtaran tək, deyəsən, onu axtarırdı...

...Dizlərinin, əllərinin titrədiyini hiss edib nəfəsini saxladısa da, qəfildən hardansa, arxadan ona sarılan qüvvətli qolların cəngindən qurtula bilmədi... isti qucağın içinde bir xeyli çabalayıb heysizləşdi... qulağına dırənən nəfəs təngiyə-təngiyə nə isə deyirdisə də, başa düşə bilmədi... nəfəs nə isə təsirli bir söz dedi ona... elə bir söz ki, ürəyi az qaldı, onu eşitməmişdən əvvə dayana... sonra boynu cod tüklü çənənin asta gəzişməsindən elə gizildədi, az qaldı nəfəsi kəsile...

Nəfəsi əslində, kəsildi də... dəmir qolların arasında sıxlığından təngiyib qışqırmamaq istədi...

...Yuxudan dik atıldı... hava açılırdı. Uzaqdan xoruz banı səsləri eşidilirdi. Bir də hardansa yaxınlıqdan mal-qara sürüsü keçirdi, deyəsən.

Dikəlib yerinin içinde oturdu. Bədəni hələ də bayaqqı yuxusunun təsirindən titrəyirdi. Pəncərə bağlı idi. Ayağa qalxıb barmaqlarının ucunda pəncərəyə yaxınlaşdı.

Həyat bomboş idi. Darvazanın o üzündən, ağır finxırtıları bir-birinə qarışan mal-qara sürüsü keçirdi.

Ürəyi sıxlıdı. Uzaqdan da olsa, o oğlanı görmək istədi...

Kaş elə indi – hamı yuxuda ikən o burda - pəncərənin qabağında dayanıb ona baxayıdı. Baxayıdı və ağılayayıdı...

Sonra ürəyi döyüñə-döyüñə fikirləşdi ki, sən demə, həyatı hələ qabaqdaymış... O isə elə bilirdi, hər şey bitib, qurtarib, bundan sonra qocalıq gelir və sair və ilaxır.

Onu nələr gözləyirmiş?!.. Cansıxıcı bozluğun axrı varımış sən demə...

...Qapı döyüldü:

- Ağrın alım a gəlin, simavar çayı dəmləmişəm. Toğrul da gəlib çıxıb. Gəl, bir tikə çaydan-çörəkdən ye, yola çıxırsız.

Toğrul özünü səhər yeməyinə gətirib çıxara bilməşdi. Bir günün içinde elə bil kökəlmüşdi, bir az da elə bil qocalmışdı.

- Hə, necə yatdır? Darixmadın?..

Dünənki gecəni, oğlanın pəncərəyə həkk olan üzünü yadına salıb gülümsədi:

- Yox.

Yolasalma mərasiminə xeyli adam yiğilmişdi. Həmişəki kimi, dayılar, bibilər, xalalar, əmigəlinləri, dayınəvələri... Yola pay qoymaq üçün qoyun soyan kim, nar, alma yiğan kim...

Maşına əyləşəndə, birdən-birə ürəyi şəhər üçün darixdı. Maşının salonundan şəhərin işi gəlirdi.

- Sağ-salamat!.. Allah amanatı!.. – kim idisə suyu arxadan elə atdı, maşının dal şüşəsinə töküldü.

Maşın kəndin əyri-üyrü, palçıqlı yollarıyla kök arvadlar kimi yanlarını əyə-əyə yola düzəldi. Arxa pəncərədən uzaqlaşdıraqca balacalaşan adamlara baxa-baxa, gözü Onu axtardı... ürəyi döyüñə-döyüñə fikirləşdi ki, görən O hardadı indi?..

Qabaqda üç inək gedirdi. İnəklərin üçü də qəhvəyi rəngdəydi, quruqlarını yelləyə-yelləyə, özlərini burcudə-burcudə elə gedirdilər, elə bil böyürərinə dırənib siqnallayan maşın da onlar kimi, qəhvəyi quruqlu bir inək idi...

Toğrul əlini siqaldan çəkmirdi. İnəklər maşını veclerinə almırlılar, burun pərələrini enlədə-enlədə, palçıqdan qaralıb sulanan nazik quyruqlarını böyürlerinə vura-vura, asta-asta yeriməklərindəydilər...

Toğrulun hövsəlesi daraldı, başını pəncərədən çıxarıb, inəkləri onların özü kimi sakit-sakit aparan iki oğlandan birinə:

- Θ, di çək bunları da yoldan!.. - deyib çıçırdı.

İnəkləri köhnə, yekə ölçülü pencəklər geymiş iki kənd uşağı müşayiət edirdi, Toğrulun çıçırtısına biri əlindəki uzun qamçını havada oynadıb:

- Ho-ho! Ho! Ho!.. - deyə-deyə sürünen yolun kənarına yönəldi.

Toğrul qazı əsəbi-əsəbi basıb maşını irəli sürdü. Maşın oğlanlarının böyründən ötəndə ürəyi qırıldı...

Bu o idi... dünən axşam toy mağarının qapısından ona zillənən, gecə yuxuda qucağında çırpındığı həmin bozumtuł gözlü oğlan... İndi bu gözlər toz-torpaqlı sifətə səhvən düşmüş kimi əcaib görünürdülər.

Əsəbilikdən, ya sarsıntıdan ürəyi bulandı. Əlini ağızına tutub ögündü. Toğrul dik atılıb geriyə çöndü:

- Noldu sənə, soyuqlamışan?..

Başını bulayıb pəncərədən çölə baxdı.

- Bəlkə yenə o söz?.. – Toğrul deyib bu dəfə ona güzgündən baxdı.

Toğrula nifrətlə baxdı. Belə baxanda Toğrulun üzü həmişə elə əyilirdi, elə bil üstünə güclü təzyiqlə su buraxırdılar.

Necə də nifrət eləyirdi bu dəqiqə ona?!.. Bütün günahlar ondaydı. Payızın bu cod bozluğunda bu mənasız kəndçilərin arasına gəlməyi də, gecəki o ətürpədən yuxusu da, özü üçün uydurduğu o şit məhəbbət macərası da, ağızında gecə-gündüz şaqqqıldadıb damağıını yara eləyən protəz də - hər şeyin, hər şeyin balskarı o idi...

Cönüb arxaya baxdı. Oğlan, deyəsən, onu sonradan tanımışdı... çünkü üzü yenə dünənki kimi işıqlanmışdı... elə bil gözləri də dolmuşdu... əllərini dünən toydakı kimi, ciblərinə salıb həmin o dolu gözlərlə maşının ardınca baxırdı...

Maşın kənddən uzaqlaşdıqca, oğlan da, inəklər də kiçilib gözdən itdikcə, hardansa palçıq iyi dolurdu maşına... Hansısa uzaqlıqlardan yenə toy səsi eşidilirdi. Elə bil oxuyan da həmin müğənni idi, səsini əsdire-əsdire, arada bir əttökən xallar vura-vura oxuyurdu:

Gələrsən - qadan allam,

Gedərsən - yola sallam...

1985

BEKAR

O biri otaqlardan taqqaturuq səsi gəlirdi. Deyəsən, anası evi yiğışdırırı... Həmişə elədiyi kimi, stulları kənara çəkib altlarını, rəflərin içindəkiləri boşaldıb içlərini silirdi.

Bunu təsəvvüründə olduğu kimi canlandırdı. Anası saat yarım ərzində işini bitirib başa çatdırdı, döşəməni süpürüb qabları yudu. Sonra gün çıxdı və anası işə getdi.

...Bir müddət yerinin içində o yan-bu yana qurcalanıb anası barədə fikirləşdi, sonraaya qalxıb barmaqlarının ucunda mətbəxə qaçıdı, orda özünə tələm-tələsik yaxmac düzəldib, soyuqdan titrədə-titrədə otağa qayıtdı, özünü isti yorğanın altına salıb yaxmacı, yorğanalı havasız qaranlıqda yedi. Yaxmac hər dişləmdə ovulub xırda qırıntılarını boynuna, qollarına, döşeyinin içində doldurdu. Yaxmacı bitirib başını yorğanın altından çıxardı, dərindən nəfəs dərib tavana baxmağa başladı.

Fikirləşdi ki, nə yaxşı ki, hələ tələbədi, nə yaxşı ki, belə asan fakültədə oxuyur, nə yaxşı ki, həftənin iki günü dərsi yoxdu, nə yaxşı ki, bu gün həmin o iki gündən biridi və nə yaxşı ki, bu iki günü istədiyi kimi keçirə bilər. İstədiyi qədər uzanıb istədiyi şeylər haqqında fikirləşə bilər.

Gərnəşdi... sol qabırğası qasındı. Qabırğasını qasıdırıqca, hər xırda hərəkətindən bədəninə, yatağına dolan çörək qırıntıları tərpəşib yerlərini dəyişdirər və onu yeni-yeni qasınmalar tutdu. Sonra uzun müddət tavana baxa-baxa fikirləşdi ki, indi əgər bu tavan açıq olsaydı, yəni tavanı yay maşınlarının üstünü açan tək, açıb geriyə qatlamaq, yaxud düymənin idarəsi ilə, ümumiyyətlə, yoxa çıxarmaq olsaydı, əla olardı. Sonra bunu təsəvvüründə canlandırdı da. Necə yerində uzana-uzana, görünməz düyməni basıb tavanı açır və elə öz yatağındaca uzandığı yerdə qaranlıq göyün üzünə səpilən ulduzlara baxır...

Tavanın suvağı ovulmuş, bəzi hissələri yağış sizmalarından əcaib ləkələr atmışdı. Burdan – aşağıdan baxanda, alçaq təpələrlə sıralanmış bozumtul səhranı xatırladırdı. Diqqətlə baxanda, burda hətta dağlar da var idi. Dağların bəzi cizgiləri kölgələnin qaralmışdı deyə, hündürlüklərini dəqiq müəyyən eləmək olmurdu.

Gözlərini qiyib bu mənzərəyə uzaq məsafələrdən baxan kimi baxdı və bu dəfə ona elə gəldi ki, bütün bu mənzərə heç də burda - onun yataq otağının tavanında yox, hardasa, buralardan çox-çox uzaqlarda, təyyarə yüksəkliyindən görünən məsafələrdədi. Məhz bu səbəbdən də nəhəng dağlar, dərin dərələr belə balaca görünür.

Sonra çönüb yatağı ilə üzbüüzdəki divara baxdı.

Divar hamar deyildisə də, onu heç hara oxşada bilmədi və fikirləşdi ki, görəsən, niyə bütün tavanları, divarları və otaqları dördkünc tikirlər?.. Sağa baxırsan - künc, sola baxırsan künc. Yuxarı künc, aşağı künc, hər tərəf xəttlər, düzbucaqlar, çərçivələr... Nə qədər bu dörd küncü görmək olar?..

Sonra tavanın və divarların künclərinə o qədər baxdı ki, ona elə gəldi başı da dördkünləşdi, gözləri də. Bax, bu saat durub pəncərədən küçəyə baxsa, görər ki, orda da hər şey dördküncdü. Amma durmadı. Ayağa qalxmağa həvəsi yox idi.

Fikirləşdi ki, hər şey – evlər də, küçələr də girdə olsaydı, nə olardı görən?.. Hər şey girdələşərdi. Girdə evlər, dəyirmi şkaflar, dəyirmi çarpayılar... Axı bu qaranlıq, mənasız künc-bucaqlar kimə və nəyə lazımdı? Onsuz da künclərdən istifadə olunmur. Əgər hər otağın dörd küncünün sahəsini birləşdirsin və ... o biri otaqların da künclərini bura qatsan, onda əməlli-başlı gur işiqli, geniş salon alınar. Bir də həndəsi məntiqlə də hər şey üst-üstə düşür. Çevrə – tutduğu sahə etibarilə bütün kublardan və kvadratlardan, düzbucaqlardan və paralelipipetlərdən yiğcamdır.

...Divarın o üzündəki qonşu mənzildən sıqqılıtı səsləri eşidildi, sonra makinanı çəqqıldatmağa başladılar.

Qiçlarını qarnına yiğib, başını yorğanın altına salıb qollarıyla qulaqlarını qapadısa da, makinanın çəqqıltılarından xilas ola bilmədi. Fikri dağıldısə da, tezcə toparlanıb mümkün sakitlikdə digər həndəsi fiqurlar haqqında ayrı-ayrılıqda fikirləşməyə başladı...

Düzbucaqlarda kvadratları, üçbucaqlarla konusları müqayisə eləyib tərəflərin həcmi bir-birinin üstünə gəldi. Sonra öz yataq otağını təsəvvüründə gah silindir, gah konus, gah da kurə şəklinə salıb içindəki əşyaların yerlərini dəyiş-düyüş elədi və yoruldu.

Sol böyüyü üstə çönüb yarım saat da belə uzandı.

Divarın o üzündəki qonşunun əsəbi makinanın axırına çıxmaq üzrəydi... Üzünü heç cür yadına sala bilmədiyi qonşu makinanın düymələrini var gücüylə elə döyəcəyirdi, elə bil kağıza sözləri yox, barmaqlarının qanını köçürmək isteyirdi. Bir qədərdən sonra makinanın səsi bir qədər də artdı. Və o təsəvvüründə canlandırdığı ariq, əsəbi qonşunun makinada dördəlli yazdığını, iki əlinə, iki ayağını da əlavə edib havalandığını anladı.

Fisildayıb yorğanı üstündən atdı. Bu səsdə uzanmaq, nə haqdasa fikirləşmək baş tutan məsələ deyildi. Gərək indi ayağa qalxsın, dəhlizə çıxıb hamama sarı addımlasın, orda əlüzyuyanın qabağında dayanıb sabunu əllərinin arasında fırlada-fırlada yuyunsun...

Əllərini sabunlayanda əti ürpənirdi... Niyəsə ona elə gəlirdi ki, bu sürüşkənlik ovuclarının dərisindən yaranır. Bu zəhlətökən sürüşkənlikdən qurtulmaqdan ötrü bir dəfə bütün yuxunu əllərini o qədər sabunlamışdı ki, sabunun köpüyü aşib daşa-daşa hər yeri bürümüşdü... və o bütün o ağılığın, o çəkisiz köpüyün içində itib batmışdı...

İndi yenə həmin o yuxusunu xatırladı... Ayri əlac yox idi. O, əllərini yuyub dəftər-kitabı qabağına tökməli, ötüb-keçənləri bir-bir yadına salmalıydı. Çünkü imtahanlar lap burnunun ucundaydı.

Əslinə qalanda, bu haqda fikirləşməkdən də bezmişdi. Dünən də, srağagün də elə bil bu haqda fikirləşmişdi. Amma, sonra bir şey eləmişdi, ya eləməmişdi?.. Yadına gəlmirdi.

Dirsəyini çarpayının başlığına dirəyib ufuldadi. Yuxudan oyandığı müddət ərzində sağa-sola çönməkdən başı gicəllənirdi, həm də deyəsən, ağrıyırdı. Odu ki, kürəyi üstə uzanıb əllərini qarnının üstündə çarpazladı və fikirləşdi ki, görəsən, üfüqi vəziyyətdə uzananda adamin bağırsaqları, öd kisəsi, mədəsi hansı vəziyyəti alır?.. Və həmin dəqiqə də bu fikirdən ürəyi bulandı. Gərnəşə-gərnəşə fikirləşdi ki, axı niyə belə axmaq-axmaq şeylər barədə düşünür? Bekarçılıqdandı, nədəndi? Anası deyirdi ki, bekarçılıqdandı.

Balışı başının altında yastıladıb bir az da bekarçılıq haqqında fikirləşdi. Bekarçılıq əslinə qalanda, elə də pis bir şeyə oxşamırdı... İnsanın məhz bekar vaxtlarda özü barədə, yaşadığı dünya barədə dərindən-dərin fikirləşməyə macal tapdığını müəyyənləşdirib rahatlandı. Sonra bunun nədən yarandığını, hansı insanların bekarçılığa daha çox meylli olduğunu düşünüb bununla bağlı müxtəlif variantlar aşkar etdi, nəticəsini yekunlaşdırıb əsnədi.

...Həyətdən zibil maşınının səsi eşidildi. Bir qədər sonra bir neçə kişi səsi bir-birinə qarışdı.

Qiçlarını qarnına yiğilib fikirləşdi ki, olsun ki, zibilçilərdi. Nə haqdasa əsəbi-əsəbi mübahisə edirlər. Vəzifə bölgüsünü belə müəyyənləşdirirlər. Sonra aşağıda nə isə guruldadı və zibilçilər oynaq səslərlə bərkədən-bərkədən güldülər.

Fikirləşdi ki, həyatları zibil üfunətinin içində keçən bu adamlar hər gün belə əsəbileşir, sonra gülüşürlər, zibil dolu çənləri maşının yük yerinə boşaldıb rahatlanırlar. Amma dərinə getsən, məlum olacaq ki, onların heç biri ömürlərində bircə dəfə belə olsun, onun kimi, beləcə yatağında uzanıb heç hara tələsmədən, dərin xəyallara dala-dala, özləri barədə, yaxud ümumiyyətlə, doğulub yaşadıqları bu dünya barədə fikirləşməyiblər.

...Qapının kılıdına açar saldılar və çox keçmədi ki, dəhliz anasının ağır fisiltısıyla dolu hərəkətə gəldi. Anası yəqin ki, bazardan gəlird. Və yəqin ki, hər iki əli də dolu idi...

Anasının hər iki əli, həqiqətən, dolu idi. Bunu o, otağının dəhlizə açılan yarıaralı qapısından gördü. Anası mer-meyvə və tərəvəz dolu zənbillərin ağırlığından o yan-bu yana əyilə-əyilə qapının qabağından ötüb mətbəxə getdi.

Gözünün ucuyla dəhlizdən ötüşən anasının əllərindəki zənbillərə baxmağıyla, hər iki zənbilin eyni çəkidə olduğunu gözəyari təyin etdi. Burda elə bir çətinlik də yox idi. Bunun üçün anasının zənbilləri daşdıraqca, tərəzi kimi enib-qalxsalar da bərabər səviyyəsini itirməyən ciyinlərinə baxmaq kifayət idi .

Anası zənbilləri mətbəxə daşıyıb, bir müddət də orda taqqa-tuk sala-sala aldığı ərzağı yerləşdirməyə başladı. Sonra, deyəsən, özü də mətbəx stolunun arxasında əyləşib nəfəsini dərdi.

Anasının nəfəsinin gödəkliyindən, yoxsa tənha mətbəxin bir küncündə dinməz-söyləməz sakitliklə oturub qalmasından, ya səbəbini özü də anlamadığı nədənsə, ürəyi sıxıldı... anasına yazığı gəldi.

Fikirləşdi ki, bu dəqiqə anasının ondan da, özündən də, içlərini gündə-gündə doldurub mərtəbələri üzüyuxarı daşıdığı o bərabər çəkili zənbillərdən də zəhləsi gedir yəqin... Fikirləşdi ki, əslində, bazara o getməliydi, yaxud heç olmasa, qapının açıldığını hiss eləyən kimi, ayağa qalxıb zənbilləri anasının əlindən almaloysi... Bax onda yəqin ki, anası nəfəsini belə dərməzdi və nə ona, nə də özünə bu qədər nifrat eləməzdi.

Sonra da fikirləşdi ki, ayağa qalxıb zənbilləri anasının əlindən alsayıdı, anası kinayə dolu gözlərini onun üzünə zilləyib:

- Xeir ola?!.. Gün ha yandan çıxıb belə?.. – deyib onu utandıracaqdı... O isə utanmaqdan da bezmişdi... Odu ki, bir tərəfdən baxanda, elə yaxşı ki, gözə görünmədi. Bir də anası onu alt tuman-köynəyində görəsəydi, ləp əsəbileşəcəkdi, onun hələ də yataqda uzandığını əyani surtdə görüb təzyiqi qalxacaqdı... Sonra ağlına gələn növbəti fikirdən ürəyinin tez-tez döyündüyünü hiss etdi.

Axi niyə o bu kağız iyi verən yorğan-döşəyindən əl çəkə bilmir?.. Niyə bütün normal adamlar kimi yuxudan səhərlər ayılıb bazara getmir?.. Niyə yol verir ki, evin iş-güçündən yorğun anası üstəlik bazara da gedir, qışın soyuğunda, yayın istisində o növbədə, bu növbədə durub gözləyir, o boyda yükü ələrinə alıb ağırlığından əyilə-əyilə mərtəbələri qaldırır?.. Yox, belə olmaz, – ürək döyüntüləri getdikcə, şiddətlənə-şiddətlənə fikirləşdi. - Sabahdan bazara özü gedəcək!.. Burda da çətin nə var axı?.. Bu da ali riyaziyyat deyil ki, başından tüstü çıxara?!!

Sonra bunu gözünün qabağına da gətirdi. Necə səhərin gözü açılmamış o, əllərində boş zənbillər, bazara yollanır... necə palçıqlı kartof-soğanla dolu piştəxtalara yaxınlaşıb zənbillərini doldurur... və elə həmin dəqiqə də yadına, nə vaxtsa, bir neçə il bundan əvvəl şeytanın qızını sindirib, bazara getməyi düşdü...

O gün, yadına gəlir, hava bomboz bozarmışdı... Yoxsa eləyəcəyi bazarlığın dəhşətindən gözləri qaralmışdı?.. Satıcı da hey deyinirdi. Əynindəki xalatı da deyinməkdən bozarmışdı, satdığı yumurtalar da... Həmin o küləkli gün, yadına gəlir, əvvəl əti, sonra yumurtanı alıb necə gəldi, bir-birinin üstünə atmışdisa, havanın qəifl dəyişkənliliyindən özünü itirib titrədə-titrədə evə götürülmüşdü. Yarısından çoxu sümüklü ətin altında qalıb əzilən yumurtaları görəndə, anası kədər dolu üzü ilə ona elə baxmışdı, elə bil yumurtaların sınağıyla, anasının tale oxunun səmti dəyişmişdi...

O gündən sonra, yadına gəlir, yağışa düşüb möhkəmcə islandılarından, düz bir həftə öskürə-öskürə titrətmiş, gecələrsə, vahiməli boz yuxular görmüşdü.

...Nəfəsini dərib fikirləşdi ki, olsun ki, anası həmin o gündən etibarən bazarlığın yükünün nə qədər də ağır olsa, bir düjün yumurta siniğini peşman halda zibil vedrəsinə boşaltmaqdən yüngül olduğunu anlamışdı...

...Əsnədi... Elə əsnədi ki, cənəsi şaqqıldı. Elə bil anası daha onunla maraqlanmırıldı. Evdə olub-olmadığı, çörək yeyib-yemədiyi də anasının vecinə deyildi elə bil. Üzbəüz divarın aşağı hissəsinə yenicə düşən namnazik gün şüasına baxa-baxa fikirləşdi ki, bəlkə o, anasının yadından çıxıb?.. Anası tamam unudub ki, onun bu adda, bu boy-buxunda, bu sir-sifətdə oğlu var?..

...Qapının arasından anasının yorğun başı göründü... Anasının başı ona görə yorğun görünürdü ki, saçları alınına, biri az da qulaqlarının üstünə dağılmışdı. Anasının başının və

üzünün yorğunluğundan başa düşdü ki, yox, anası onu unutmayıb. Və nə yaxşı da ki, unutmayıb.

...Anası aralıqdan içəri boylanıb yorğun üzüyle ona yox, ondan bir qarış kənara baxa-baxa dedi ki, məktəbə - iclaşa gedir, axşam da dərsi var. Xörek bişirməyə vaxt tapmadı, özünə yumurtadan-zaddan bişirib yesin. Anası bir də nə isə dedi, amma o, gərnəşdiyindən eşitmədi.

Anası sözünü deyib çəkildi və çox keçmədi ki, dəhlizin aşağılarından çöl qapısının asta şıqqıltısı eşidildi. Çöl qapısı bağlanan kimi, üzbeüz divarda qaraqabaq, bişli kişi kimi qaş-qabağını sallamış divar saatının çıqqıltıları eşidilməyə başladı.

Saatdan ümumiyyətlə, zəhləsi gedirdi. Səbəbi də bu idi ki, saatdan çox, kəfkirli divar şkafını andıran bu narahat cihaz günün iyirmi dörd saatı özünü ona göstərə-göstərə, fasiləsiz bir inadla çıqqıldıyırıdı, bircə dəqiqə susmadan, nəfəs dərmədən, işinə ara vermədən, dəli kimi işləiyrdi. O, çıqqıldadıqca, balaca əqrəbləri də addımlayırdı. Bəzi vaxtlar isə, xüsusən səhərlər - bu bişli dostu çarpayışının dirəndiyi divarın o üzündəki «əsəbi» qonşunun makinasıyla mübahisəyə də girirdi. Bu deyirdi: «çıq-çıq». O biri deyirdi: «çırqa-çırıq». Axır vaxtlar isə özünü onda tutmuşdu ki, saatla bir otaqda özünü pis hiss eləyir. Çünkü bu sırtlı qurğunun bütün günü rəqəmlərini ona zilləyib, kəfkirini yelləyib nırçıldadığını dəfələrlə anlamışdı. Özünü eşitməzliyə vursa da, yerində qurcalanıb üzünü divara, arxasını saata çevirse də, qulaqlışını qulağına basıb özünü yuxuya verməyə çalışsa da, saatın yenə otağın ha tərəfindənsə ona zillənib kəfkirni yelləyə-yelləyə «nırçıldadığını» duymuşdu.

Anasından çəkinməsəydi, bu yekəxana cihazı divardan açıb həyətə düşmədən, eyvana çıxbırdan düz həyətin ortasına vizıldadardı...

Neçə dəfə anasına da demişdi. Demişdi ki, saatın çıqqıltıları ona fikrini toplamağa, kitab oxumağa, yatmağa mane olur, onu divardan çıxarıb ayrı bir yerdən assın.

Anası isə onun bu sözlərinə laqeyd bir dinməzliklə qulaq asır, başını yelləyib «yaxşı», deyir, saatı isə yerindən tərpətmirdi ki, tərpətmirdi.

Anası, ümumiyyətlə, ondan bezmişdi. - fikirləşdi. - Allahın bu saatına da, ondan çox diqqət ayırırdı. Onu vaxtı-vaxtında qururdu, tozunu alıb şüşəsini parıldadırdı. Anası, elə bil saatla hesablaşırıdı, bütün gününü onun əqrəblərinin vəziyyəti ilə qururdu. Saat kəfkirini hərəkətə gətirib altı dəfə vuranda, anası yatağından qalxırdı, yeddi dəfə vuranda evdən çıxbı işe gedirdi, üç dəfə vuranda işdən evə qayıdırı... Saat işləyirdi, anası işləyirdi, anası işləyirdi, saat işləyirdi. Anası yuxuya qalandı, saat danqıldayıb onu oyadırdı. Saat yatanda, anası onu işə salırdı. Elə bil ikisi də bir idarənin işçiləri idilər.

Bəzən ona elə gəlirdi ki, anası saatı ondan çox isətyir. Ən çox bəlkə də elə buna görə saatı görməyə gözü yox idi. Ondan heyfini almaq üçün acığa, nə qədər özünü öldürüb zəngini vurmuşdusa da, bilərkədən ayağa qalxıb dərsə getməmişdi.

...Qarnı quruldadı. Fikirləşdi ki, gərək ayağa qalxıb mətbəxə keçsin, orda yaxşı-yaxşı yesin ki, sonra bir də bu məsələyə qayitmalı olmasın. Bu barədə daha nə isə fikirləşdi də, fikirləşdiyi həmin dəqiqə də toz dumani kimi ha yanasa çəkilib yadından çıxdı. İçini çəkib yenə tavana baxmağa başladı.

Hava qaraldıqca, tavan boyu sıralanan «dağlar», «dərələr» daha vahiməli görünürdülər... Buralar həm də haralarisa xatırladırdı... Ağappaq, cansız dağlar, dağların yanı ilə sıralanan zil qara kölgələri, qaranlıq dərələr... Hava qaraldıqca kölgələr böyükür, «dərələr» getdikcə dərinleşirdi... Hə, yadına düşdü... «Amerika» jurnalının son sayında üz qabığında gördüyü Ayın böyüdülmüş foto-şəkli... Eynilə belə, qabarılq yerlərin bir tərəfi – olsun ki, gün düşən tərəfi ağ, o biri tərəfi qatı qaranlıq kölgə... Sonra fikirləşdi ki, əgər bu tavanın şəklini bax burdan, beləcə çəkib irildsə, Ayın səthinə oxşayar?..

Ovuclarını binokl əvəzi yumurlayıb, tavanın yağışlardan qabarmış kələ-kötür hissəsinə baxmağa başladı.

Hə, oxşayır...

...Bütün gecəni ayaqlarının altında xəz soba kimi isinə-isinə müşildayan pişiyi əsnəyib əl-qolunu dartsıdırdı, pəncələri üstə qalxıb belini yay kimi yuxarı darta-darta gərnəşib arxa pəncələri üstə oturdu, qızılı gözlərini ona zilləyib bir müddət oturduğu yerdə yuxunun keyliyindən ləngərlədi, sonra yenidən yumurlanıb, başını qarnının içində gizləyib, deyəsən, yuxuya getdi.

Sara belə yumurlananda, onu ağ, xəz papağa oxşadırdı, onu başına qoymağı gəlirdi... Saranı başına qoymağıyla, başının yumşalacağını, isinib içində ötən illərdən qalan artıq-urtuq dərs mətnlərini və sairəni yoxa çıxaracaqdı... Bir də pişik beləcə yumurlanıb yatanda, onu da yuxu tuturdu. O da başını qarnına soxub yumurlanmaq, ayılmadan, ayağa qalxmadan, bu isti yumşaqlığın içində əriyənəcən, gecə-gündüz yatmaq istəyirdi...

Pişiyin yuxunun ritmi ilə aramla qalxıb-enən kürəyinə baxa-baxa fikirləşdi ki, axı niyə adamlar bu ali məxluqlar kimi müdrik və səbrli deyillər?.. Daim harasa tələsirlər, nə isə eləməyə can atırlar... Axı onsuz da hər şeyin axırı elə yataqdi. Qocalığın da, xəstəliyin də...

Sonra gözünün qabağında zariya-zariya yataqda can verən baba-nənələri, böyük xalaları və əmiləri gəldi... bədəni boyu üşütməyə bənzər qəribə bir soyuqluq gəzdi...

Ayağa qalxıb ayaqlarını gecənin soyuqlığından soyumuş başmaqlarının içində saldı, soyuqdan titrədə-titrədə mətbəxə qaçıdı.

...Piletənin üstündəki qazanlar boş idi... Olsun ki, xörək bişirməyə nə isə çatmamışdı və anası təzədən bazara qayıtmışdı.

O biri qazanların da qapaqlarını qaldırıb içlerinə boylandı və qazanların ondan utandığını necəsə, hiss elədi. Sonra masanın üstündəki balaca çuxurun qapağını açdı. Dünənki bozbaşdan qalan ikicə noxud çuxurun dibində iki sevgili kimi baş-başa verib ona zillənmişdilər...

Dəhlizə çıxıb vanna otağına yollandı.

Onun, hər gün ürəyi bulana-bulana, yaşıl sabunları ovuclarının içində əritdiyi yerə. Amma vannada isti suyun içində uzanmaqdan xoşu gəlirdi. Hər şeydən əvvəl ona görə ki, isti su onu qəribə bir doğmaliqla bağrına basıb bədənin hər əzasını yumşaq-yumşaq sığallayırdı. Bir də ona görə ki, suyla dolu vannada çəkisini itirirdi, özünü qəribə, qabarciqliq məxluq hiss eləyirdi... Belədə bütün vücudu, əzaları və sinirləri ilə suyun yumşaqlığı içində əriyə-əriyə, mürgü içində fikirləşirdi ki, kaş şəhər akvarium olaydı... Hamı və hər şey çəkisini itirib yüngül hava qabarciqları kimi suyun üzündən asılı qalayırdı... Onda hamı bazara öz çəkisiz qabarcıq bədənləriyle, suyun üzüylə süzə-süzə gedərdi... O isə anasını kürəyinə alıb işə, ordan bazara, ordan daha haralara aparardı...

...Hamamın qapısı açılmadı... Qapının dəstəyində ikiəlli yapışib bu dəfə bərk itələdi.

Qapı yenə açılmadı. Bu nə demək idi?..

Qapı o biri üzdən - içəridən bağlı idi. Cəftə ilə.

Hiss elədi ki, başının tükləri biz-biz durdu.

Bu, necə ola bilərdi?.. Evdə ki ondan savayı bir kəs yox idi?!.. Belə olan halda hamama kim gire bilərdi?..

...Qapını var gücü ilə, bu dəfə ciyniylə itələdi...

Qapı yenə açılmadı. Qapını içəridən bağlamışdılardı. O, öz otağında yatağında uzanıb gic-gic xəyallara dalan vaxt kimsə, evin hansı dəliyindənse içəri girib özünü hamama salmışdı... qapını o üzdən kilidləyib orda nəfəsini içində qısa-qısa nəyisə gözləyirdi. Amma nəyi?..

Dəhşətdən gözləri qaraldı...

Əgər qapının o üzündəki oğru idisə, ora nədən ötrü girmişdi, nəyi gözləyirdi?.. Yox, əgər oğru deyildisə...

Bu fikirdən bir anın içində bədəninə soyuq tər gəldi. Qapının dəstəyindən yapışır var gücüylə silkələyə-silkələyə, qapıyla bir bütün vücudu titrəyə-titrəyə:

- Kimsən orda?.. E..ey!!! - deyə qışqırdısa da, qapının o üzündən cavab gəlmədi...

Qulağını qapıya dirəyib içəriyə diqqət kəsildi.

...İçəridə kimsə tövşüyürdü... Yoxsa bu, ona elə gəlirdi?..

Sonra elə bil səs kəsildi.

Çiyinini qapıya dirəyib bir də var gücü ilə itələmək istədisə də, dayandı. Fikirləşdi ki, bəlkə içəridəki silahlıdı, bəlkə əyninə şalvar keçirib artırmağa çıxsın, qonşuların qapısını döyüb köməyə çağırsın?.. Həmin dəqiqə də ağılına o da gəldi ki, evdən çıxdığını hiss edən o naməlum kəs içəridən çıxbı bu dəfə mənzilin qapısını bağlayar. Olsun ki, hamamda gizlənməyinin mənası da elə budu...

Bu fikirlə qapını bir də – bu dəfə bütün bədəniylə itələdi.

O tərəfdən də qapıya möhkəm dirənmişdir. Özü də deyəsən, içəridəkinin çiyini heç də onunkundan zəif deyildi. Sonra elə bil o biri otaqlarda kimsə öskürdü...

İçini çəkib hamamın qapısına sıxıldı. Bir anın içində ona elə gəldi ki, bütün otaqlar, elə dəhliz də adamla doludu...

Dizləri boşaldı... mədəsində elə bil nə isə qırılıb isti-isti axdı... Bu məqam evin bütün su boruları guruldadı... Gurultu həm də elə bil onun içində çaxdı.

Nəfəsini içinə qısıb ehmal addımlarla öskürək səsi gələn səmtə sarı yeridi.

Qonaq otağının qapısını açıb ehtiyatla içəri boylandı...

Sağ tərəfdə bığılburma bir kişi divara qıslıb ona baxırdı...

Beynində çaxan ani reflekslə yumruğunu kişinin üzünə ilişdirdi...

Əli şüşəyəbənzər nəyisə dağdırıb kəsildi...

İşığı yandırdı.

Qonaq otağının küncündəki adamboylu qədim saatın şüshəsini sindirmişdi...

Əlinin yarasını o biri ovcuna sıxıb küncdən əzilmiş üzüyle ona zillənən saata baxdı...

Bir istədi yerə dağılan şüşələri ovcuna yiğib mətbəxə apara, hamamdakı yadına düşdü deyə, tələsik dəhlizə qayıtdı.

Hamamın qapısı bayaqkı vəziyyətdə idi...

Qapıyla üzbəüz dayanıb nəfəsini dərdi. Bayaqkı zərbədən sonra elə bil qorxusu keçmişdi.

Nə fikirləşdi, mətbəxə keçib ət baltasını götürdü, dəstəyini salamat ovcunda möhkəm-möhkəm sıxa-sıxa, qapının qabağına qayıtdı, bir an belə fikirləşmədən, baltanı var gücü ilə qapının dəstəyinə necə vurdusa, qapı elə bil cırıldı... və o, əlindəki baltaqarışq hamamın içinə yixildi... Dizləri vannanın iti künclərinə dəyib əzildi, balta əlindən sıçrayıb divardan asılmış güzgüyə dəydi, güzgünü zədələyib çatlatdı...

Bir müddət hamamın soyuq döşəməsində otura-otura, nə baş verdiyini anlamağa çalışdı...

İçəridə heç kəs yox idi... Bəs nə baş vermişdi?..

Ayağa qalxıb qapını örtmək istədi, örte bilmədi. Əyilib iş üzü görməyən nazik barmaqlarını qapının altına saldı.

Qapının altına ilişib, onu açılıb-örtülməyə qoymayan balaca taxta parçasını çıxardıb bir kənara vızıldatdı, vannanın qırığına əyləşib dizlərinə dirsəkləndi.

Bu nə demək idi?.. Dəli olurdu yoxsa?.. Gözünü açandan gündə bəlkə yüz dəfə gördüyü adı əşyalar bu nə hoqqa idi çıxarırdılar?..

Qalxıb qapının sinmiş cəftəsinə baxdı, güzgünün çatına, dizlərinin yarasına baxdı... hamamdan çıxbı başmaqlarını sürütləyə-sürütləyə qonaq otağına getdi, orda «əngini əzdiyi» qədim saata baxdı və bilmədi gülsün, ya ağlasın.

Yaralı əlini qoynuna basıb otağına qayıtdı, yatağına uzandi.

Başını balışın altına soxub fikirləşirdi ki, indi anası işdən gəlib saatı da, hamamın sınaq cəftəsini, çatlamış güzgünü də görəcək, hırsınləncək, deyinəcək...

Başını balışın altından çıxarıb pəncərəyə baxdı.

Hava qaralırdı. Bir azdan yatmaq lazımlı gələcəkdi... Onunsa yuxusu gəlmirdi...

...Qapıya açar salındı...

Anası idi, işdən qayıdırırdı. Qapı çırpıldı və dəhlizin işığı yandı. Anası alıb gətirdiyi bazarlığın ciğaralarını xışıldada-xışıldada mətbəxə keçdi, orda öskürdü. Sonra onun otağının qabağından keçib hamama girdi. Pəncərənin şüşəsindən anasının ancaq kürəyini görə bildi və kürəyinin əzələlərindən bildi ki, anası möhkəm yorulub.

Anası hamamda əl-üzünü yuyub, səssiz-səmirsiz otağına getdi. Deyəsən, nə güzgündəki çapığı gördü, nə də qapının sınmış cəftəsini...

Qalxıb oturdu. Dizləri göynəyirdi.

Fikirləşdi ki, bu nə həyatdı, yaşayır?.. Niyə hamı kimi yaşaya bilmir?.. Hamı işləyəndə o yatrı, hamı yatanda, o tavana baxır? Bu nə gündü, özünü salıb?..

Bunu fikirləşib bir istədi, anasının otağına keçib, bayaq başına gələnləri ona danişa. Deyə ki, onu çox istəyir. Bəlkə də ona görə bu gün heç vaxt aqlına belə gətirmədiyi, «qəhrəmanlıqlar» göstərib, əlini kəsib, dizlərini əzib... Sonra fikirləşdi ki, birdən anası inanmadı? Ya da gülməyi tutdu ki, evdə öz-özünə dağ-divarla vuruşur?.. Axi, doğurdan da, gülməliydi?!..

Sonra qəfildən öz-özünə vahimələndi. Fikirləşdi ki, bəlkə başına hava gəlib, dəli olub?!..

Ayağa qalxıb ehmal addımlarla dəhlizə çıxdı, orda işığı yandırmadan divar güzgüsünün qabağında dayanıb gözlerinin ağına, bəbəklərinin rənginə baxdı.

Hər şey öz qaydasındaydı...

Həmin ehtiyatla anasının otağına sarı yeridi, qapını açıb əvvəl başını, sonra bədənini içəri saldı və gördüyü mənzərədən donub qaldı...

Anası yatmışdı... Başını çarpayının taxtasına söykəyib kəsik-kəsik xoruldayırdı...

Boğazını qəhər tutdu... Anasını heç vaxt belə gücsüz, belə zəif görməmişdi... Heç vaxt aqlına belə gətirməzdı ki, anası da yorula bilər, beləcə, balaca uşaq kimi, oturduğu yerdə yuxulaya bilər...

...Anası əllərini dizlərinin üstünə qoyub yatmışdı... Sağ əli bərk-bərk, indicə ayağından çıxardığı corabı sıxmışdı. Anasının əllərinin dərisi quruyub qırış bağlamışdı, ağır yükler daşımaqdan, qab-qasıq, paltar yumaqdan, barmaqlarının içi xırda döyənəklərlə dolu idi...

Bir müddət qapının ağızında dayanıb dura-dura, anasının yatmağına tamaşa elədi. Anasının yatmağında onun, mənasını anlaya bilmədiyi nə isə qeyri-adi məna vardı... Amma ha fikirləşdisə də, o mənanı anlaya bilmədi...

Anasının ayaqları altında çöməlib ona altdan-yuxarı baxdı.

Burdan baxanda, anası orta əsrlərin qədim heykəllərinə oxşayırdı...

Başını ehmalca anasının ayaqlarına söykəyib qaldı və çox keçmədi ki, eləcə oturduğu yerdə yuxuladı...

Fatma binanın girəcəyinə çatanda, əlindəkiləri yerə qoyub özü də üstündə oturdu. Bayaqdannan bəri avtobusda gələ-gələ, hələ dünən gecə də, qatarın nəm yorğan-döşəyində yırğalana-yırğalana boğazını neçə dəfə qəhər tutmuşdusa da, ağlamağı gəlmışdisə də, özünü güclə saxlayıb ağlamamışdı. Bilirdi ki, ağlasa, Fəridə də ona baxıb ağlayacaq. Fəridə də ki, ağlamağa başladı, Allah göstərməsin. Üz-gözü elə günə düşürdü ki, Fatmanın öz dərdi yadından çıxırdı, uşağı tələsik bağırna basıb ovudurdu, təki ağızı açılmasın, açılıb qulaqlarının dibinəcən yayılmasın, onsuz da iri burnunun pərəkləri enlənib bütün üzünü tutmasın. Amma şəhərin mərkəzində, tünlük küçələrin arasında yerləşən çoxmərtəbəli, boz binanın girəcəyinə çatanda, özünü saxlaya bilmədi, dünən kənddə, əzilməsin deyə, bir-bir kağıza büküb səliqəylə böyük-böyüre, üst-ystə yiğdiyi qış armuduyla dolu səbəti girəcəyin ağızindaca yerə qoyub üstünə oturdu, Fəridə görməsin deyə, ləcəyini gözünün üstünə endirib səssiz-səssiz ağladı.

Fəridə də ansına baxıb pilləkənin məhəccərinə qııldı, dodağı büzüldü, ağlamağa hazırlaşındı ki, Fatma cəld ayağa qalxıb üst-başını sahmana saldı, zənbilləri əlinə alıb uşağın çıynını dümsüklədi:

- Di yaxşı, sən də, - deyib, özü də zənbillərin ağırlığından ləngərləyə-ləngərləyə pillələri qalxmağa başladı. Qalxdıqca da, hər mərtəbədə ayaq saxlayıb qapıların nömrələrini, üstündəki yazıları oxudu. Rəngbərəng qapıların heç birinin arxasından səs-səmir gəlmirdi. Elə bil heç birinin o üzündə adam yaşamırı.

Binanın camaati bu vaxt yatırıldı, nədi?.. - Fatma fikirləşdi, sonra bunu təsəvvürünə də gətirdi. Qapıların o üzündə, bərbəzəkli otaqlarda, ipək üzlü yumşaq yorğan-döşəklərdə rahat, qayğısız üzlərlə yatan şəhər adamlarının yuxulu üzlərini gözünün qabağına gətirdi. İndi belə çıxırdı ki, burda, bu beşmərtəbəli, altı guşəli binada oyaq olan bircə Fəridə ilə o idi. Əslinə qalanda, o hələ dünənki gecədən oyaq idi, şəhərə gətirəcəyi sovqatları yıqlıb sahmana salandan bəri gözünə yuxu getməmişdi.

Axırıncı mərtəbəyə çatanda, Fatma əlindəkiləri yerə qoyub, aq rəngli qapının üstündəki yazını oxudu. Qapının yuxarı hissəsində qızılı hərflərlə yazılmışdı:

«Mənzil 124 Xəlilov R. A».

Başıyla qapiya işərə eləyi:

- Buradı, - dedi.

Fəridə barmaqlarının uclarına qalxıb, zəngə sarı dartınanda, uşağı geriyə itələyib astaca:

- Dinc dur!.. – dedi. - Şəhərdə bu vaxt yuxudan durmurlar, - sonra qulağını qapiya söykəyib içərinin sakitliyinə diqqət kəsildi.

İçəri sakit idi. Hardasa elə bil su damcılayırdı.

Əylib açar deşiyindən içəri baxdısa da, girəcəyin qaranlığından heç nə görə bilmədi. Açıq deşiyindən evin şirniyyatla, təzə çəkmə iyi ilə qarşıq isti havası axırdı.

Yükləri ayağıyla divarın dibinə itələyib üstünə oturdu, Fəridəyə:

- Otur, gözləyək, – dedi, - İndi girsək, ayıb olar. Deyərlər, səhərin gözü açılmamış özlərini yetirdilər.

Fəridə zənbillərdən birinin üstünə oturub boğcasını qucağına aldı.

Boğcanın içində Fəridənin çəhrayı paltarı, qardaşının hələ ötən il Bakıdan alıb gətirdiyi təzə, boz məstlər, bir də xırda-xuruş - saç sancaqları və lentləri vardi. Bunları Fəridə, Sona xalasıqıldı qalacağı günlər geyinməkdən ötrü özü ilə kənddən gətirib gəlmişdi.

Çox keçmədi ki, üzbəüz qapının o biri üzündən ara-sıra səslər eşidilməyə başladı... Əvvəl kimsə öskürdü, sonra qapı cırıltısı və addım səsləri eşidildi. Qapı açıldı və içəridən orta yaşlı bir kişi və məktəbli forması geymiş əkiz qızlar çıxdı. Hər üçü, deyəsən, isti yeməkdən pörtüb qızarmışdı. Qızlar da, kişi də təəccübə Fatmayla Fəridəyə, sonra da altlarındakı iri zənbillərə baxdilar. Qızlar Fəridə ilə yaşıd olardı, hər ikisinin saçları tarım yiğilmiş, boyunlarının ardına iri bant vurulmuşdu.

Qızlardan biri pilləkənləri düşə-düşə çönüb Fəridəyə dil göstərdi və bundan Fəridəni ağlamaq tutdu, dodağını dişləyib anasına baxdı.

Anası oturduğu yerdə qulağını ağ qapıya dirəyib içəri elə diqqət kəsilmişdi, elə bil bu dəqiqə qapının o tərəfində nə isə baş verməli idi.

Çox keçmədi ki, ağ qapının da o üzündən yumşaq addım səsəri eşidilməyə başladı. Sonra hansı otağınsa qapısı cırıldadı və Fatma ürəklənib cəld ayağa qalxdı, barmaqlarının ucuyla qapını asta-asta taqqıldatdı.

Qapını Sona xanım açdı, bir müddüt uzun, çəhrayı gecəköynəyində, saçları ciyninə dağılmış halda qapının ağızında dayanıb Fatmanın üzünə elə baxdı, elə bil Fatmanı ömründə birinci dəfəydi görürdü. Sonra haçandan haçana yuxudan ayılmış kimi, qaşlarını yuxarı qaldırıb:

- Bly?!.. - dedi. - Xoş gəlmisən, ay Fatma. Nə əcəb səndən?! Xeyir ola?!

Əmiqizinin bu sözleri Fatmanı qapının ağızindaca kövrəldi. Fatma dinib danışmadan ağlamsınib divar dibinə yiğdiyi zənbilləri bir-bir içəri yiğmağa başladı. Hamısını yiğib qurtarandan sonra əmiqiziyla öpüşüb görüşdü.

- Xeyir döyül, ay Sona, - deyib bu dəfə gözünün yaşını axıtdı.

- Nolub genə? Ərinnən küsübsən?

- Yox əsi, ərim-yazıq neçə vaxtdı yorğan-döşəkdədi, - Fatma dedi, sonra dəhlizin divarına söykənib nəfəsini ağır-ağır dərə-dərə: - Xasayı tutublar, - dedi və öz dediyindən bir az da təsirlənib gözünün yaşını sel kimi axıtdı.

- Bly?.. Nə vaxt, nə üstə?

- Mən başdaşlığının havaxt günü olub ki, indi də ola?! Dədim...

- Mənə bax e, məni elə çasdırdın, qapının ağızında dayanıb durmuşuq. Keç içəri, - Sona xanım dedi və Fatmanı içəri otağa keçirdi, orda xara üzüli şışman divanın bir tərəfinə oturdub özü də yanında əyləşdi.

- Dədim, uşaqlar daha böyüyüb, bir az rahatlanaram. Bu da mənim rahatlığım... - Fatma deyib susdu.

Fəridə hələ də boğçası qoltuğunda, dəhlizdə dayanmışdı. Bilmirdi, o da içəri girməlididi, ya yox.

- Srağagün təmtərağnan, zurna-balabannan yola saldıq onu bura. Bu gün Minskə yola düşəsiydi, əsgərliyə. Mənim ağlım olmadı, gərək kənddən adam qoşaydım ona. Uşaq ki uşaq...

Sona xanımın hövsələsi daraldı.

- Di yaxşı, de görüm, neyləyib axı bu Xasay?

- Biləcəridə... haman o yola salınan stansiyada kimnənsə sözü çəp düşüb, savaşib. Tutub salıblar milisyə. İndi... - Fatmanın, bu yerdə yenə gözləri doldu, - Bu gün hamı çıxb getdi...

- Hara?

- Minske.

Sona xanım qaşlarını qaldırıb dəhlizə boylandı, orda Fəridənin ayaqları altında bir-birinə söykənən dolu zənbillərə baxdı.

Fatma da gözünün yaşını silib zənbillərə baxdı:

- O iri zənbildəki - armuddu, o birilər də, bir az balıqdı, bir az da kürü, - dedi, sonra ətəyinin pürçüklerini təmizləyə-təmizləyə rəng verib rəng ala-ala: - Deyirəm, bəlkə Rəhim qardaş mənnən gedəydi?!.. Ya heç olmaya, bir zəng vuraydı. Onun bircə zəngi...

Sona xanım ciyinlərini çekdi:

- Onun xasiyyətini özün bilirsən. İllah da belə cəncəl işlər üçün lap doğma oğlu ola ha, zəng vurmaz. Elə tersdi ki!..

Fatma içini çekib dəhlizdə, boğcası qoltuğunda dayanan Fəridəyə, sonra da, hərəsi bir tərəfə əyilən zənbillərə baxdı.

- Deyirəm, bəlkə...

- Yox, əzizim, üz vurma. Bax, durub o boyda yolu gəlmisən, lap əcəb eləmisən, gözüm üstə yerin var. Amma bu barədə...

Fatma ciyinə sürüşən kəlağayışını başına dolayıb ayağa qalxdı, ələcsiz halda:

- Nə deyirəm?.. - dedi, sonra Fəridəyə işarəylə: - Onda qoysana, Fəridə sizdə otursun. Mən gedim, görüm neynirəm. Yalvarım-yaxarım, deyim doqquz uşaq anasıyam, ərim yataq xəstəsidi. Diz çöküb yalvarım... bəlkə buraxalar.

Fatma bunu deyib yenə səssizcə ağladı. Sona xanımın da gözləri doldu.

- Üzmə özünü, düzələr inşallah. Buraxarlar, Allahın köməkliyiylə.

Fatma gedəndən sonra Fəridə bir müddət də boxçası qoltuğunda, dəhlizdəki zənbillərin arasında döyüküb qaldı.

Sona xanım Fatmanı yola salanda, ağızucu Fəridəyə: «Keç içəri, qızım, qapı ağızında niyə durmusan?..» - dedisə də, Fəridə yerindən tərpənmədi.

Sona xanım qapının ağızına yiğilan zənbilləre məhəl qoymadan, tələsik addımlarla evin o başına getdi, sonra deyəsən, hamama, girdi. Çünkü bir müddət hamamdan suyun səsi eşidildi. Sona xanım orda suyu şırıldada-şırıldada, deyəsən, əl-üzünü yudu, ya da olsun ki, çımdı. Bir qədərdən sonra isə ordan, başında iri dəsmal çıxıb özünü yataq otağına saldı. Bir qədərdən sonra yataq otağından, geyimli-kecimli, ətir saç-a-saça dəhlizə çıxdı, Fəridəni həmin yerində görəndə təəccüblə:

- A-a?!.. Sən bayaqdan elə burda dayanmışsan?.. Niyə içəri keçmirsən, bala? – dedi, – bura özgə yer deyil ki?! Ananla dosdoğma əmiqiziyyiq. Mən də sənin xalan. Keç, keç, utanma. Bizimkilər də indiyə durarlar.

Sona xanımın bu sözləri də Fəridəni yerindən tərpətmədi. Fəridə boxçasını bir az da bərk-bərk qucağına sıxıb üzünü divara çevrdi.

Sona xanım içi sovqat dolu zənbilləri sürüyə-sürüyə mətbəxə apardı, ordan bir də, bu dəfə lap mehriban səslə:

- Bura gəl, qızım. Kömək elə, boşaldım bunları, - dedi.

Bir qədərdən sonra Sona xanımın oğlu, gəlini və iki körpə nəvəsi yuxudan oyandılar. Uşaqlar dəhlizə qaçıb, otaqların arasıyla ayaqyalın o baş-bu başa qaçıdlar, sonra gəlib Fəridəylə üzbəüz dayandılar, barmaqlarını ağızlarına soxub dinməz-söyləməz onun üzünə zilləndilər.

Fəridə uşaqların baxışlarından niyəsə pərt oldu, yerində qurcalanıb saçlarını sahmana saldı, corabının yamağı görünməsin deyə, ayaqlarını cütlədi.

Uşaqlar analarının da, səsi o biri otaqlardan eşidilən atalarının da çağırışlarına məhəl qoymadılar, barmaqlarının onunu da ağızlarına basıb maraqlandan irilən bəbəklərlə Fəridəyə elə zilləndilər, elə bil ömürlərində görmədikləri əcaibliyə tamaşa eləməkdən doya bilmirdilər. Çox keçmədi ki, qapısı dəhlizə açılan otaqların hansındansa cavan bir qadın çıxıb tələsik addımlarla Fəridəyə sarı gəldi, ona çatanda isə gözünün ucunu ona təref

qaldırmadan, ümumiyyətlə, onu görmədən, hövsələsiz hərəkətlərlə uşaqların əlindən yapışb sürüyə-sürüyə, deyəsən, mətbəxə apardı.

Bir qədərdən sonra Fəridənin gəlişi münasibəti ilə, ya evin gündəlik adəti üzrə qonaq otağında təntənəli süfrə açılmışdı, çay dəsgahı düzəlmüşdi. Süfrəyə Fəridənin ömründə görmədiyi qəribə peçeniyelər, lülələri quş dimdiyini xatırladan balaca südqabılar, çaydanlar və sair düzülmüşdü.

Bütün bu «təmtəraqdan», yoxsa süfrənin arxasında təntənə dolu gərgin üzlərlə oturanların baxışlarından Fəridənin ürəyi bulandı... qabağındakı içi dolu nimçəyə gözünün ucu ilə belə baxmadan, başını aşağı salıb dinməz söyləməz oturdu.

Sona xanım üstünə şəkər tozu səpilmiş yelpincvari bulkaya kərə yağı çəkib Fəridənin nimçəsinə qoydu, sonra eynilə Fəridənin nəgmə müəlliminin təbiriyələ:

- Ye, qızım, utanma, - dedi, - burda kənar adam yoxdu.

Rəhim kişi çayı qaynar-qaynar başına çəkib pörtdü, Sona xanımıma baxıb Fəridəyə işarəylə:

- O saat bilinir, şəhər uşağı döyük. Nə qalıbsa, kənddə qalıb, - dedi.

Fəridə əlini bulkaya uzatmadı, mədəsi bulkanın dadlı qoxusundan sümrlə-sümrlə, gözünü yerə dikib gözlədi ki, hamı yeyib qurtarsın.

Səhər yeməyindən sonra Rəhim kişi kök, yumşaq əliyle Fəridənin başını siğallayıb işə, uşaqların ata-anası geyinib-keciniib öz aralarında xisənləşə-xisənləşə harasa çıxıb getdilər. Sona xanım nəvələrini yedirib əl-üzlərini yudu, qonaq otağının döşəməsindəki xalçanın üstünə oturdub qabaqlarına, o biri otaqdan gətirib gəldiyi bir torba oyuncağı səpdi, özü isə, olsun ki, nahar hazırlamaqdan ötrü mətbəxə getdi.

Sona xanım gedəndən sonra uşaqlar oyuncamlara məhəl qoymadan yenə barmaqlarını sümürə-sümürə, matdim-matdim Fəridəyə zilləndilər.

Uşaqların baxışlarından, ya bulkanı tələsik çeynədiyindən, sonuncu tike Fəridənin boğazında qaldı, onu çəçədib öskürdü. Əlini çay dolu fincana atmaq istəyəndə, uşaqlardan biri - yaşça bir qədər böyüyü stola sarı diyirlənib Fəridənin fincanını göz qırpmında ələ keçirdi, ağızına dirəyib acgöz-acgöz içə-içə, çayı üstünə, döşəməyə dağida-dağida dəhlizə qaçıdı.

Fəridə matı-qutu qurmuş halda uşağın ardınca baxa-baxa qaldı...

Ayrı kim olsaydı, tikəsinə göz dikəni Fəridə qamarlayıb ələ döyerdi ki, doğma anası belə onu tanımazdı. Amma anasının, dünəndən bəri bütün yolu ona dönə-dönə tapşırıldığı hər an qulağındaydı. Bu evdə o özünü xüsusi ədəblə aparmalıydı, acsa da, susuz olsa da, səsini, cinqirini belə çıxarmamalıydı, çünkü bura kənd yeri deyildi, şəhər idi. Şəhərdə isə ayrı qanunlar işləyirdi.

...Arxadan kimse ləntini dartıb açdı. Bu da, o biri uşaq idı, Fəridənin ləntini ağızına salıb çeynəyə-çeynəyə, gözlərinin dərinliyində işaran qələbə sevinci ilə geriyə çəkilirdi...

Fəridə əl atıb uşağı tutmaq istədi. Uşaq ləntin hamısını ağızına basıb, xalçanın üstüylə pişik kimi o yan-bu yana düşürləndi. Uşağın bu düşürləndən Fəridəni də gülmək tutdu, dizi üstə döşəməyə düşüb uşağı qidiqlamağa, güldürüb ağızındaki lənti çıxarmağa çalışdı. Bu vaxt uşağın o birisi də özünü yetirdi, özünü döşəməyə yixib Fəridənin boynunu qucaqladı...

Onların səsinə dəhlizin o biri başından Sona xanım da gəlib çıxdı, yağılı əllərini havada saxlaya-saxlaya qapının ağızında dayanıb bir müddət onların oynamayaına tamaşa elədi, sonra ələ ordan:

- Ehtiyatlı ol, qızım. Balacadılar, qol-qıçları əzilməsin, – dedi.

Nahardan sonra Sona xanım qonaq otağının xara üzü yumşaq divanında Fəridə üçün yer saldı, uşaqları da yatırmaq üçün qışqırdıb ağlada-ağlada o biri otağa apardı və bir müddət ordan, Fəridəylə oynamadan bir xeyli coşmuş uşaqların səsləri eşidildi və evə sakitlik çökdü.

Hündür tavanlı, işiqlı qonaq otağı da sakit idi. Bircə üzbeüz divardan ona zillənən nəhəng divar saatının yeknəsəq çıqqıltıları eşidilirdi. Fəridə bu çıqqıltıların altında soyundu, Sona xanımın divanın üstünə sərdiyi yumşaq üzü qəhvəyi ədyalın altına girib böyrü üstə çöndü, gözlərini yumub anasının dediyi kimi, «əmrə tabe» olmağa – yuxulamağa çalışıda da, yata bilmədi. Divanın yaşıl xaradan işlənmiş bərbəzəkli parçası ona ötən yay tətildə, «Azərbaycan nağılları» kitabında gördüyü rəngli şəkillərdən təsəvvüründə qalan xanların, xəlifələrin saraylarında işlədilən mütəkkələri xatırlatdı. Bir qədər belə uzandıqdan sonra kürəyi üstə çönüb, əllərini başının altında daraqlayıb tavana baxa-baxa anası haqqında fikirləşməyə başladı... və anasına yazıçı gəldi. Anası, olsun ki, heç vaxt belə yumşaq divanda, bu cür yumşaq tüklü ədyalın altında yatmamışdı. Heç bayaqkı süfrəyə düzülənləri də, olsun ki, anası ömrü boyu dadmamışdı. Bəlkə də heç vaxt, heç bir vaxt dadmayacaqdı da. Və nəinki, dadmayacaqdı, anası dünyada belə peçeniyelərin olduğu barədə heç bilməyəcəkdi də...

Köksünü ötürüb fikirləşdi ki, indi anası tanımadığı bu şəhərdə, şəhərin adamla dolu qarmaqarışq kükələrində dolaşa-dolaşa Xasayı axtarır... Görən Xasay indi hardadı?.. Dünən Xasayın tutulmaq xəbərini alanda, böyük xalasının qırmızısifət əri qəribə bir ədayla:

- Kitabı bağlandı tay Xasayın. Şəhər yerində milisdən qurtarmaq, müşkül məsələdi, - demişdi.

O elə deyəndə, anası qəfildən hönkürüb elə ağlamışdı ki, Fəridənin mədəsi sancılanmışdı. Özü isə ağlamamışdı, özünü tox tutub bu qırmızı üzü, pis adamin gözünün içində baxmışdı.

...Divar saatı kəfgirini işə salıb danğıldadı. Dördün yarısı idi.

Çöldə möhkəm külək qalxmışdı deyə, bağlı pəncərələrin kip çərcivələrindən də olsa, asta viylitliyə içəri dolub pərdələri yellədirdi.

Ayağa qalxdı, yalnız ayaqlarını döşəməyə ehmal-ehmal basa-basa pəncəreyə yaxınlaşdı, ordan kükələrə baxdı.

...Yağış yağırıldı... Üzbəzdəki səkidə gözə dəyən tək-tük adamlar üzlərini yaxalıqlarının arasında gizlədib tələsik addimlarla dayanacağa sarı qaçırdılar.

Şəhərə - ağarmış domino daşları kimi böyür-böyürə düzülən binalara baxa-baxa fikirləşdi ki, görən, indi anası bunların hansındadı?.. Ya bəlkə küçədədi; saçları, güllü paltarı yağışın altında islana-islana, kimlərəsə yalvara-yalvara Xasayı axtarır?.. Sonra bunu təsəvvürünə də gətirdi. Necə anası şəhərin küləkli, yağışlı kükələri ilə yaş paltarda dolaşır, oğlu Xasayı axtarır... və bu təsəvvürdən ürəyinin başı söküldü, gözlərinə diyirlənən yaşı qolunun arxasıyla silib yerinə qayıtdı, divana uzanıb adyalyı başına çəkdi və ürəyi çırpinacırpinə fikirləşdi ki, axı anası niyə bu qədər yubandı?.. Bəlkə anasını da xalasının qırmızısifət ərinin dediyi milislər tutublar?.. Tutub Xasayın yanına salıblar?..

Sonra bunu gözünün qabağına da gətirdi... Necə üzü tüklü, köynəyi çirkli Xasayla saçları ciyinlərinə dağılmış gözüyaşlı anası, yarıqaranlıq zindanın yoğun dəmirlerinə sarılıb inleyə-inleyə kimlərəsə yalvariılar...

...Külək pəncərənin nəfəsliyini taqqıldatdıqca, Fəridəni ağlamaq turdu, üzünü balışa basıb hönkür-hönkür ağlamaqdan özünü güclə saxlayırdı. Burda ağlamaq olmazdı. Bir də anası da həmişə deyirdi ki, ağlayanda üzü eybəcər günə düşür, onsuz da yekə ağızı böyüüb, az qala, qulaqlarının dibinə dirənir, burnu tuluqlanıb armuda dönür, qızartısı da saatlarla çəkilmək bilmir.

Sonra Xasayı düşündü və ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə də Xasay indi hardasa, ləp yaxınlıqda, buralarda - xırda, qaranlıq pəncərələrini kor kimi ona zilləmiş bu binaların hansısa birindədi?..

...Yataq otağının qapısı cırıldayıb açıldı. Uşaqlar itələşə-itələşə içəri cumdular, yalnız ayaqlarıyla otaq boyu o yan-bu yana qaçdırılar. Sona xanım onların səsinə gəldi, nəvələrinin əlindən tutub ədəb-ərkanla o biri otağa - körpələri geyindirməyə apardı.

Uşaqlar nə tez durmuşdular?.. Yoxsa, onu yuxu aparmışdı?.. – fikirləşib dikəldi. - Bütün gecəni plaskart vaqonun dəmir kimi bərk oturacağında dingildəyə-dingildəyə, dəqiqəbaşı ləngər vurub nəhəng heyvan fişiltisiyla fişildayan qatarın səsinə dik atılıb yuxudan oyana-oyana yatdığından, divanın isti yumşaqlığında yuxuya getdiyini hiss eləməmişdi?..

...Uşaqların hansı birisə özünü dəhlizin döşəməsinə çırpıb yanıqlı-yanıqlı ağlamağa başladı. Uşağın səsindən, ya havanın qəfil qaralmasından Fəridənin ürəyinə anasıyla və Xasayla bağlı pis-pis fikirlər damdı.

Dəhlizdə balaca bayquş səsiylə ulayan uşağın ağlamağı da, hər əşyası xüsusi dəbdəbə saçan bu havasız ev də, haranısa qapı kimi döyen külək də bu axşam Fəridəyə yaxınlaşmaqda olan qorxulu və təhlükəli olan nədənsə xəbər verirdi...

Ayağa qalxıb tələm-tələskik geyindi, pəncərənin qabağına qaçıb şəhərə baxdı.

Hava qaralmışdı deyə, indi küçədə, ümumiyyətlə, gözə adam dəymirdi... Külək də güclənmişdi... indi nəfəsliklə bərəbər, pəncərənin çərçivəsini laxlada-laxlada qorxunc-qorxunc uğuldayırdı...

Bayaq gün işığında nəhəng, boz qəbiri andıran üzbəüzdəki binanın pəncərələrində artıq işıq yanındı, tül pərdələrin arxasından nahar masasının arxasına yiğmiş aile üzvləri görünürdü. Adamlar bu işıqlı, isti evlərdə oturub çay içir, çörək yeyirdilər...

Anasından isə hələ də xəbər yox idi.

Çox keçmədi ki, Rəhim kişi də işdən qayıtdı, uşaqların ata-anası da gəlib çıxdı.

Sona xanım önlüyünü döşünə taxıb qonaq otağının ortasındaki dəyirmi masanı bəzədi, süfrəni qab-qacaqla doldurdu. Mətbəxə keçib bayaqdan bəri orda bişirdiyi toyuq qızartması ilə düyüünü, büllur stekanlara paylaştırdığı qaynar dovganı gətirib süfrəyə düzdü. Hami süfrə başına yiğildi, Sona xanım Fəridənin nimçəsinə xörək çekib:

- Di soyutma, başla, – dedi, sonra o birilərin nimçələrinə xörək çekdi.

Çəngəl-bıçaqlar işə düşdü, Fəridəni isə ağlamaq tutdu.

Yediyi tikə Rəhim kişinin boğazında qaldı:

- A bala, sənə noldu?.. - deyib niyəsə Sona xanımın üzünə baxdı.

Fəridənin qəhərindən Sona xanım da çasdı... günah dolu üzüylə ərinə, uşaqlarına, sonra Fəridəyə baxıb:

- Balamsan, sənə noldu? – dedi və Fəridənin hali Sona xanımın məhrəm səsindən bir az da korlandı, bayaqdan bəri tarıma çekib içində saxladığı göz yşları yanaqları boyu süzülüb sinəsinə töküldü.

Hamı pərt-pərt bir-birinə baxdı.

Fəridə gözünün yaşını qolunun arxasıyla silib, dünən axşamüstü kənddə anasıyla bir köhnə qəzet parçalarına büküb səliqəylə zənbilin dibinə yiğdiqları, indi isə süfrənin ortasında ağ, čini meyvəqabında saralan armudlara baxdı, başını aşağı salıb dodaqlarını bir-birinə pərcimlədi ki, boğazına dolan qəhərini hönkürüb səsi gəldikcə ulamasın.

Rəhim kişi, armudlardan birini nimçəyə dilimləyib Fəridənin qabağına qoydusa da, Fəridə başını qaldırmadı, yadına müharibə filmlərində gördüyü dəhşətli mənzərələri saldı ki, təki ağlamasın, təki anası deyən kimi, «onsuz da yekə ağızı qulaqlarının dibinəcən yayılmasın.»

- Anan indi harda olsa, gələcək. - Sona xanım Fəridənin çəngəliylə armud dilimlərindən birini götürüb onun ağızına uzatdısa da, Fəridə nə armuda, nə də Sona xanıma məhəl qoymadı.

- İşin olmasın, özü yeyəcək. - Rəhim kişi kədərlə deyib ayağa qalxdı, keçib küncləki televizorla üzbəüz kresloya əyləşdi.

...Fəridə süfrəyə düzülən yeməklərdən dilinə vurmadi, bütün axşamı masanın arxasında başıaşağı oturub qaldı. Şam yeməyi bitib başa çatandan sonra da, süfrə yiğilib, hərə öz otağına dağılışanda da yerindən tərpənmədi.

Hamının başı özünə qarışib fikri ondan yayınandan sonra ayağa qalxıb pəncərənin qabağına keçdi, məxmər pərdənin arxasında gizlənib qaranlıq küçəyə baxa-baxa orda da ağladı.

Güclü küləyin, yağışın döydüyü küçələrdə daha gözə adam dəymirdi... Səkilərin kənarları boyu düzülən uzun işıq dirəkləri küləyin müqavimətindən budaqsız, sütül ağaclar kimi yellənib, az qala, köklərindən qopmaq istəyirdilər... Sonra şəhərin ha tərefindənsə yanğın maşınının ətürpədən sıqnalları eşidildi və Fəridə ürəyi sıxıla-sıxıla fikirləşdi ki, əgər indi anası qayıdib gəlməsə, demək daha gəlməyəcək... O da ömrünün axırınacan bu gur işiqli, yad evdə qalacaq. Sonra aqlına gələn növbəti fikirdən ürəyi lap sıxıldı.

Ağlına gələn fikir isə bu idi ki, çox güman ki, anası onu bura - bu evə elə bundan ötrü gətirmişdi. Xasayı axtarmaq bəhanəsiylə aradan çıxıb onu bu adamlara birdəfəlik təhvil verərək, kəndə qayitmışdı. Özü demiş, «uşaqların yavannığını çatdırı bilmədiyindən», onu da başından beləcə əkmişdi, Sona əmiqizisinin köhnə arzusunu da – «ev işlərində ona hayan olacaq üzüyola qız uşağını tapmaq» tapşırığını da beləcə yerinə yetirmişdi. Ötən il ondan iki yaş böyük bacısını böyük vəzifələrdə işləyən dayıuşaqlarına təhvil verdiyi kimi, onu da bu evə təhvil vermişdi...

Bu fikirdən içinin yarpaq kimi titrəyib əsdiyini hiss elədi...

Demək, bu gündən etibarən o, bu evdə yaşayacaqdı. Səhərlər - üstü şəkərli bulkalar, axşamlar - qızardılmış toyuq yeyəcək, günortalar xara üzlü divanda, qonaq otağının divar saatının ürəksixan çəqqılıtları altında yatmalı olacaqdı...

Bayaqdan bir neçə dəfə boğazının yoluna direnib nəfəsini təngidən qəherini saxlaya bilmədi, səsi çıxmazı deyə, hər iki əlini ağızına basıb dişlərini bir-birinə sıxırsa da, hönkürtüsünü saxlaya bilmədi. Televizorun səsi ağlamağını eşidilməz etdi deyə, bir müddət pərdənin arxasında ürəkdən ağladı, sonra gözlərinin yaşını silib pərdəni araladı və aralıqdan görünən meşin üzlü çöl qapısına baxdı...

Anası bu qapıdan gəlməliydi. Palçığa davamlı qaloşu andıran bu qara dərili meşinin isə kimisə içəri buraxacağı inanılısı məsələyə oxşamırdı...

Bu məqam balacalardan biri özünü pərdənin arxasına salıb Fəridənin ayaqlarına sarıldı. Çox keçmədi ki, o biri uşaq da gəlib Fəridənin böyrünə qıṣıldı, ətəyini didişdirib küçük kimi zingildədisə də, Fəridə yerindən tərpənmədi, daha dizi üstə döşəməyə düşüb onları əyləndirmək üçün dovşan kimi iməkləmədi. Onda uşaqların hansısa balaca, iti dişlərini Fəridənin biləyinə keçirib gücү gəldikcə sıxı və Fəridənin ağrıdan gözleri yaşırdı.

İstəsəydi, bircə şapalağıyla uşaqların ikisinin də dərsini verərdi, amma dinmədi, dişlərini bir-birinə sıxıb səbrlə nəyisə gözlədi... Uşaqlar onun dinmədiyini görüb yumruqlarını işə saldılar, balaca əlləri ilə onun qarnını, qıçlarını döyəclədilər, qollarını cırmaqladılar...

Fəridə dinmirdi... istəyirdi uşaqlar onu bir az da bərk döysünlər, qol-qıcıını dişləyib qanını axıtsınlar, elə günə qoysunlar ki, anası qayıdanda onu tanımasın...

...Qonaq otağından yaylım atəşi kimi açılan çıçırtıya bütün ev dik atıldı... Özlərini hövlnak otağa yetirən Sona xanımla Rəhim kişi gördükəri mənzərədən yerlərindəcə donub qaldılar.

...Fəridə otağın ortasında dizi üstə oturmuşdu, ağızını göye açıb, hansısa heyvanın səsini andıran qorxunc səslə ulayırdı... Uşaqlar bir qıraqda, əlləri ağızlarında döyüküb Fəridəyə baxırdılar...

Fəridənin balaca ağızı rezin kimi dartılıb qulaqlarının dibinəcən yayılmaqdaydı... burnu enlənib köpüşməkdə, tuluqlanıb sulu armuda çevriləkdəydi...

...Fəridənin ağlamağından, ya küləyin növbəti həmləylə pəncərələrə çırplılıb şüşlərə titrətməsindən, meşin üzlü çöl qapısının zəngi vuruldu.

Gələn Fatma idi. Özünü qızının səsinə hövlnak içəri salıb Fəridəni qucağına basdı. Anasının bu hərəkətindən qəhəri birə on artdı, başını anasının qarnına basıb ağlamaqdan nəfəsi kəsilə-kəsilə:

- Mən..ni bur...da ödürdü...lə-ə-ər!!! Öldürdülə-ə-ər!!!..- deyib zarıdı.

Fatma donuq halda əmisi qızına baxdı.

Sona xanımın da, Rəhim müəllimin də üzü elə idi, elə bil Fatma gedəndən bəri həqiqətən, uşağı öldürməklə məşğul olmuşdular.

1984

MƏDƏD

...Tozlu ayaqqabılara, ətəyi yeyilib ağarmış şalvarının balaqlarına baxa-baxa yeriyirdi... Yeridikcə də ayaqlarına yazıçı gəlirdi. Gör bir neçə illərdən bəriydi onu minnətsiz-filansız kürəklərində daşıyırdılar. Ürəyi hara istəyirdi, aparırdılar, gətirirdilər.

Səhər açılandan mağazaları gəzib-dolaşındı. Əslində almalı bir şeyi yox idi, amma gəzib-dolanırdı. Qızıl dükanında üzüklərə, sırgalara baxırdı, qiymətlərini bir-biri ilə tutuşdururdu. Ordan çıxıb oyuncaq dükanına girirdi, orda balaca maşınların, velosipedlərin yan-yörəsinə hərlənə-hərlənə, satıcıları yönəmsiz suallarıyla bezdirə-bezdirə, çıçırdı-çıçırdı tapançaları, balaca pianinoları əlinə alıb bir-bir yoxlayırdı, taqqıldadırdı, dinqıldadırdı. Asılələrdə yaxınlıqdakı kafeyə girib orda ürəyinə yatandan alıb yeyirdi, sonra ləp səhərdən nəzərdə tutduğu seansa bilet alıb kinoya girirdi. O kinodan çıxıb, o birisinə bilet alırdı və yenə mağazaları dolaşındı, evə qaş qaralanda qayıdırdı.

Mədədin istirahət günləri belə keçirdi. Dəyişən - birçə filmlər olurdu. Təzə film olmayıanda, məcbur olub, yaddaşını söndürüb gördükərinə bir də təzədən elə baxırdı, elə bil birinci dəfə baxır. O da alınmayanda, daha ekrana yox, gözaltı qaranlıq zalın arxa cərgələrində oturub, orda-burda cüt-cüt qucaqlaşış opüşənlərə baxırdı.

Bir sözlə, istirahət gününü maraqlı keçirməkdən ötrü Mədədə heç kim lazımlı olmurdu. Nəyə görə kinoya kiminləsə getməliydi, yan-yanı, dirsək-dirseyə oturub bir filmə ikilikdə baxmalıydı?.. Təklikdə baxanda məgər filmin ləzzəti gedirdi?.. Yaxud niyə kafedə mütləq kiminləsə üzbeüz oturub kiminsə üzünə, ağızına baxa-baxa çörək yeməliydi?.. Bu nə vəhşilik idi, ümumiyyətlə?..

Mədəd evdə də bu prinsipinə sadıq qalırdı. Evdə keçirdiyi saatlarda kiminləsə üzbeüz, ya yanaşı oturub nə haqdasa danışmağa, ya yeməyə heç vaxt nə marağı, nə də həvəsi olmurdu. Telefona cavab vermək məsələsi isə Mədəd üçün evdə dair işlərin ən faciəvisi idi. Hər zəngdə cavab verməli olduğu «necə-nətərsən»lərdən, «can-baş», «kef-

əhval»lardan can qurtarmaqdan ötrü dəstəyi yerinə atmaqdan özünü zorla saxlayırdı. Bəzən dözməyib dəstəyi, o üzündə kimsə danışa-danışa atmalı olurdu... mənasız suallar yıagna «hm» deyib inildəməkdən zinhara gəlib danışığı kəsir, sonradan zəng vuranlarla qanacaqsız davranışına görə evdəkilərin danlağına qulaq asmalı olurdu.

Ümumiyyətlə, insan münasibətləri ilə bağlı Mədəd çox şeyi anlamadığını dərk edirdi. Başa düşə bilmədiklərindən ən başlıcası - bir-birilərindən heç bir vəchlə əl çəkmək istəməyən adamların bitib tükənməz ünsiyyət həvəsi idi. Adamların ardı-arası kəsilmədən bir-birilərinə zəng vurub saatlarla telefondan asılmaları, bununla da doymayıb bir-birinin evlərinə gedərək, orda gecədən keçənə qədər hey nə haqdasa həvəslə danışa-danışa «döşək çürütmeləri» onda həmişə qəzəbli bir heyrət doğururdu.

...Əlini zəngin düyməsinə basıb gözlədi. Qapını haçandan-haçana kiçik qardaşı açdı. Açıb üzünə baxmadan, əsəbi addimlarla mətbəxə getdi.

İçəri keçib ayaqqabılarnı soyna-soyuna fikirləşdi ki, olsun ki, yenə hansıa təcili işindən ayırdı onu. Sonra da fikirləşdi ki, adamın nə qədər təcili işi olarmış?!..

Qardaşı yenə arvadiyla mətbəxdə nə isə düzəldirdilər. Yenə nə isə qururdular, sökürdülər, yiğirdilər.

«Hamısı bekarçılıqdandı», - fikirləşdi və dinib-danışmadan otağına keçdi. Orda kreslosuna əyleşib televizorun düyməsini basdı və bayaq qəzet köşkündən alıb gətirdiyi təzə qəzetləri iyəliyə-iyəliyə vərəqləməyə başladı.

Gecəyə yaxın balaca mətbəxdə tərpənməyə yer yox idi. Anası bir əli belində qaz pilətəsinin qabağında dayanmışdı, paltarbasan ağacla pilətənin üstündəki yekə vedrədə buğlanan ağları basırdı.

Qardaşı elektrik ütüsünü açıb içalatını stolun üstünə boşaltmışdı, nazik bıçaqla ütünün içini qurdalayırdı.

Qardaşı arvadı əlində sıyıq dolu çuxur, qorxulu səslər çıxara-çixara körpəsinə nağıl danışındı.

Nənəsi yan otaqda üzüdivara dayanıb namaz qılırdı.

Bütün bunları Mədəd bayaq - dəhlizdən otağına keçərkən, yolüstü gördü. Televizoru yandırıb üzbeüzdəki kreslosuna yayxandı. Qəzetləri bir də o üz-bu üzünə çevirib diqqətlə iyəli və fikirləşdi ki, qəribədi, əvvəller yalnız qəzetləri iyəliyirdi, mətbəə şriftinin, qəzet kağızının iyindən həzz alırdı. Axır vaxtlarsa hər şeyi iyəliyir. Pencəyini də, süfrəni də, əllərini də, televizorun ekranını da... Axır vaxtlar iyəmək – onun üçün yemək, yatmaq, nəfəs almaq kimi, gündəlik həyat ehtiyacına çevrilib. Özü də qəribə olan budu ki, hər qoxudan bir ovqata düşür. Süfrənin qoxusundan narahatçılıq hissi, dəmir qaşığın qoxusundan kədər, pencəyinin qoxusundan nəyinsə nisgilini duyur.

Olsun ki, hər bir şeyin qoxusu o əşyanın məlumat daşıyıcısıdır, - fikirləşdi və burnunu otaq boyu gəzdirib havanı iyəli... Hə, bu gün otağında təmizlik işləri aparılıb. Havadan təmizləyici tozun və yenicə qurumuş döşəmənin iyi gəlir. Televizorun ekranına düşən əksinə baxa-baxa fikirləşdi ki, odu ki, hər şeyi iyəməkdən burun pərələri enlənib. Burnu indi elədi, elə bil o, həyata da bundan ötrü - iyəməkdən ötrü gəlib. Özü də təkcə qəzetlərin, süfrələrin, corabların iyini yox, adamların da iyini bilməkdən ötrü. Məsələn, artıq gör bir neçə illərdi ki, dəqiq bilir: anasının iyi nənəsinin iyiyə demək olar ki, birdi. Yaxud qardaşının iyindən nədənsə ürəyi sıxlıq və sair və ilaxır. Qəribədi ki, bircə öz iyini bilmir. Bu barədə həmişə tramvayda yol gedəndə, bir də axşamlar - soyunub yerinə girəndə, hərdən də səhərlər - hamama keçib orda güzgünen qabağında dayanıb üzünə baxa-baxa dışlarını yuyanda fikirləşir. Fikirləşir ki, bəlkə öz iyi heç yerli-dibli yoxdu?..

Televizorda yaşıl qabıqlı həşərat yiğnağının yaşayışını göstərirdilər... Həşəratlar birinin başına dırmaşa-dırmaşa, həm də elə bil nə isə elayırdılar.

Corablarını çıxarıb döşəmənin bir küncünə atdı. Ayaqları bütün günü şəhəri gəzib - dolaşmaqdan yapışqan kimi idi. Fikirləşdi ki, çimmək lazımdı. Çimməyin vaxtı çatanda, az qalırdı havalana. Çünkü hər şeydən əvvəl, ayağa qalxıb özünə təmiz pal-paltar hazırlamalıydı, sonra hamamı isitməli, soyunub soyuq vannanın içində girməliydi... sonra sabunlar, liflər, daraqlar...

Bir də evlənmək məsələsi yadına düşəndə, ürəyi az qalırdı dayana. Nənəsinin dediyinə görə, evlənməsəydi, qocalanda, ona həyan olan olmayıcaqdı. Nənəsi ölüb gedəcəkdi, anası da əvvəl-axır qocalacaqdı. Beli əyilib, dizləri əsəcəkdi. Onda onun xörəyini kim bişirəcəkdi, çörəyini kim alacaqdı?.. O özü də, günlərin bir günü qocalıb əldən düşəcəkdi, daha küçələri də indiki kimi, təkbaşına gəzib dolaşa bilməyəcəkdi. Gözü televizorda göstərilənləri seçməyəcəkdi, qəzetlərin şriftlərini görməyəcəkdi. Qulaqları da göy gurultusundan savayı, heç nə eşitməyəcəkdi...

...İçini çekib yorğun-yorğun fisıldadı. Mütləq evlənməliydi. Kiçik qardaşının qızı artıq məktəbə gedirdi. O isə qorxurdu. Tələm-tələsik evlənib özünə öz evinin içində dərindən-dərin quyu qazan evli qardaşının gününü görürdü, ona görə. Bir də ona görə ki, evlənəcəyi qızı axtarıb tapmağın özü də elə asan məsələ deyildi. Bunun üçün o, ažı beş-altı qızla tanış olmalıydı, bu qızların hərəsiylə heç olmasa bir dəfə gəzintiyə çıxmaliydi, bir-iki dəfə kafeyə, kinoya, teatra getməliydi, oturuşlarına, duruşlarına fikir verməliydi ki, hal-xasiyyətlərinə bələd olsun. Yalnız bu yorucu və məşəqqətli prosesdən sonra kimə evlənəcəyinə qərar verməli və ömrünün axırınan həmin o «bəyənib seçdiyi» ilə üz-üzə, göz-gözə qalmalıydı. Ekiz heyvan tayları kimi, onunla bir yatiş - bir durmaliydi, bir yeyib, bir içməliydi, bir yerdə qariyb, qocalıb ölməliydi. Nənəsinin deməyinə görə, həyatın qanunu bu idi. Bunu anası da deyirdi, balaca qardaşı da...

Bir də onu narahat eləyən məqam – evlənəndən sonra arvadının ondan nələrsə tələb eləyə biləcəyi idi. Yerini rahatlayıb fikirləşdi ki, arvadı ondan nələr tələb edə bilərdi, görən?.. Hər dəfə bu yerə gəlib çatanda, qanı qaralırdı... qardaşının yaşayışının çətinlikləri gözünün qabağına gəlirdi...

Qardaşı evlənəndən bəri tamam dəyişmişdi. Həmin o gülərz, zarafatçı adamdan əsər-əlamət qalmamışdı. Anası deyirdi ki, hamısı ailə qayğılarındanndı. Evlənəndən bəri qardaşı da, qardaşının arvadı da elə bil qocalmışdır. Əzazıl xozeyinin taftağı altında inləyən təhkimli kəndlilər kimi gecə-gündüz işləyirdilər, nəyisə söküb-tikirdilər, yamayırdılar, yuyub-ütüləyirdilər, işləri də bitəndə uşaqlarını döyüb, mübahisə eləyib boşqabları sindirirdilər...

Onu da belə bir həyat gözləyirdi... - televizorda qaynaşan naməlum cücü surfingələrinin nizamsız hərəkətlərinə baxa-baxa dərdli-dərdli fikirləşdi. Sonra nə oldusa, qəfildən boğazını qəhər tutdu. Axi həyat niyə belə qurulmuşdu?.. Onun ki, nə qadına, nə uşağa ehtiyacı yoxdu, başını aşağı salıb sakitcə yaşayır özü üçün. Heç kimə dəyib-dolaşır, bir kimsəyə işi yoxdu. Hər səhər evdən çıxıb kitabxanaya yollanır, orda başı şişənə qədər, qulaqları guruldayana qədər işləyir, yazar, pozur, köçürür. Müdafiəsinin vaxtına da az qalıb daha. O isə hələ də fəsillərin içində itib-batmaqdan zövq alır. Yazılı başa çatdıracağı, ümumiləşdirib yekun nəticəyə gətirib çıxaracağı məsələləri bir də, dönə-dönə, xüsusi həzzlə gözdən keçirir, yoxlayır və bundan – şəhərin mərkəzində yerləşən qədim kitabxananın akademik sakitliyinə qərq olmaqdan, çöl həyatının mənasız məzmunsuzluqlarından gizlənib xilas olduğu bu şəfqətli elm ocağının bakirəliyindən izaholunmaz bir rahatlıq, əmin-amanlıq duyur. Nöqtəni qoyub dissertasiyanı təhvil verməyə - kitabxana ilə vidalaşmağa ürəyi gəlmir. Çünkü dəqiq bilir ki, anasının da, nənəsinin də, günləri həsrətlə saya-saya

gözlədikləri müdafiə - hər şeyin sonu, əbədiyyət qoxulu bütün bu dəyişilməz rahatlığın axırı olacaq.

Ürəyi əsəbilikdən çırpına-çırpına fikirləşdi ki, heç dəxli var?!.. O da belə yaşayır. Bəlkə heç qocalmayacaq? Beş-on ilə elə beləcə - oturduğu yerdə, fəsillərin arasında eşələndiyi yerdə ölcək?..

Yoxsa nənəsi deyən kimi, qocalacaq?.. Qocalıb əldən düşəcək, qocalıqdan ölümünəcən iniltiyə, ziqqılıya bənzər uzun-uzadı, sarımtıl bir ömür yaşayacaq, köhnə bezi andıracaq həmin o sapsarı, mənasız illəri yorğan-döşəkdə keçirməli olacaq?.. Bax, məhz onda arvadı, uşaqları, nəvə-nəticələri, nənəsi deyən kimi, yatağının ətrafına toplaşacaqlar, gözlərini ona zilləyib boğazına qaşıq-qaşıq şorba tökəcəklər. Öləndən sonra isə gözlərini arvadı yumacaq, onu kəfənə büküb hörmətlə, ədəb-ərkanla basdıracaqlar.

Nənəsi deyirdi ki, onların nəslində hamı qocalığını bu sayaq ədəb-ərkanla – xəstələnin yorğan-döşəkdə keçirəndən sonra uşaqları, nəvələri başına yiğilib ona qaşıq-qaşıq şorba içirəndən sonra adam kimi can verə-verə ölüb.

«İt kimi yaşa - adam kimi ölü!..» - nənəsi evlənməkdən söhbət düşən kimi deyirdi. Deyib bükülü kürəyini dikəldirdi. Elə bil bu məsəldən xüsusi zövq alırdı.

Anası onu hökmən evləndirəcəkdi. Bunu, son vaxtlar anasının onunla mülayim danışmağından biliirdi. Anası qız da tapmışdı, uzaq qohumlarından idi. Mədəd gələcək həyat yoldaşını görməsə də, qız tez-tez yuxusuna girirdi.

Yuxuda evlənəcəyi qız - onun gələcək həyat yoldaşı kök, biğli bir arvad idi... əlini belinə vurub qaz pilətəsinin qabağında dayana-dayana, iri çömcəylə dovğa bulayırdı, xəmir kündələyirdi, alnının tərini qoluya silib Mədədin üzünə gülə-gülə qabağına yeriyirdi.

...Dəhlizə taqqa-turuq düşmüdü. Olsun ki, yenə qardaşıyla arvadı idi. Allah bilir, yenə mebellərin yerini dəyişirdilər. Qardaşıyla arvadının qapının şübhəli hissəsindən görünən kölgələri bir-birini ötə-ötə o baş-bu başa gedib gelir, nə isə daşdıqları bilinirdi.

Bu dəqiqə hansı birisə Onun otağının da qapısını açıb içəri boyلانacaqdı, əvvəl yaxşı-yaxşı: «Mədəd, yatmamışan?» - deyib üzüne zillənəcək, sonra: «Görmürsən, oluruk?.. Bəlkə ayağa qalxasan, sən də işin bir qulpundan yapışasan?!..»

İş qazandı-nədi ki, qulpundan yapışasan?! – Mədəd fikirləşib ehmal hərəkətlərlə ayağa qalxdı, paltarını soyunmadan, yatağına girib yorğanı başına çəkdi.

Belədə, yorğanaltı qaranlığın isti havasızlığında uzaq uşaqlıq illəri yadına düşürdü... Yenə o illəri xatırladı. Tətillərdə nənəsigildə qalmağını, nənəsinin onun üçün kağızdan düzəltdiyi doşanabənzər əcaib fiqurları, qəzetdən düzəltdiyi futbol meydançasını, balaca futbolcuları, noxuda bənzər kağız topları, mürəbbə üçün təmizlənmiş ərik, gilas dolu iri ləyənlərin içində girib, hiçqırana qədər yeyib doyandan sonra, ləyənin içindəcə - ərik və gilas tumlarının içində yatmayıni xatırlayıb qəhərləndi...

Fikirləşdi ki, qəribədi ki, onda nənəsi ona heç nəyə görə acıqlanmırıldı, mürəbbəni zayladiğına görə onu cəzalandırmırıldı. O birilərə isə acıqlanırdı, qardaşını saatlarla üzü divara küncdə dayanmağa məcbur edirdi.

Olsun ki, nənəsi onu hamidan çox istəyirdi, – fikirləşib əsnədi. O qədər istəyirdi ki, onu nəinki küçəyə, gecələr subaşına getmək lazımlı gələndə, həyətin o başındakı ayaqyoluna tərəf getməyə də qoymurdu. Günortalar isə, həyətin bütün uşaqları küçəyə çıxb top aldı-qaç, ənzəli, beşdaş oynayanda, o bu oyunlara yalnız pəncərədən baxmaqla kifayətlənirdi. Onda yadına gəlir, həyət də, əl-üzləri toz-torpağa bulaşıb çirkənən, səsləri küçəni başına götürən həyət uşaqları da ona, televizorda baxdığı filmlər kimi uzaq və əlçatmaz görünürdülər...

...Elə bil gullə açıldı. Dik atılıb yerinin içində oturdu.

Qardaşı otağın ortasında dayanıb ona baxırdı. Əlindəki ütülü şalvari, aq, nişastalı köynəyi və təmiz corablari üstünə atıb, qəribə ikrəhla:

- Ayağa qalx! Evə adam gələcək, - deyib çıxdı.

Qardaşının hırsı, otağın qapısı çırplıandan bir müddət sonra da pəncərənin pərdələrini yellətdi, kitab rəflərinin şüşələrini cingildətdi.

Fikirləşdi ki, görən, niyə evlənəndən bəri qardaşı ona belə nifrət eləyir?..

Qardaşını əsəbiləşdirən, ona qarşı ikrəh yaranan olsun ki, üzündəki sakinlikdi. Hə, elədi. Çünkü dəfələrlə olmuşdu ki, gecə-gündüz arvadıyla bir nə isə söküb-tikməkdən, qurub yaratmaqdan əldən düşən qardaşının onun yuxulu gözlərinə baxdığı yerde özünə nifrət elədiyini hiss etmişdi. O öz otağında bədəninin quruluşunu alan kreslosunda, ya çarpayısında yayxananda, qardaşı əlində süpürgə-xəkəndaz, uşaqlarının tökübtöküsdürdüyü zir-zibili yiğirdi, fasılələrdə acıdan üzülə-üzülə evə qaçanda, qapını o - ciyində yorğan, əsnəməkdən ağızı cırıla-cırıla açırdı... O, bütün gecəni San- Remodan verilən estrada festivalından feyz alanda, qardaşı o biri otaqda xəstə uşağını qolları keyiyənəcən o baş-bu başa gəzdirir, arada bir səbri tükənəndə özünü, qucağında uşaq, qapısını açıb mühəribə filmlərindəki təhqir edilmiş və alçaldılmış insanların üzüylə:

- Bəlkə televizorun səsini bir qədər alasınız, Mədəd müəllim?!.. – deməkdən özünü saxlaya bilmirdi.

Bələ vaxtlarda qardaşı ona elə nifrətlə baxırdı, elə bil artıq bir söz desəydi, tüpürəcəkdi üzünə. Elə baxırdı, elə bil qucağındakı uşaq onunku yox, Mədədinkı idi.

Hərdən Mədədə elə gəlirdi ki, qardaşının ona paxılılığı tutur. Çünkü axır günlərin müşahidələrindən Mədəd bu nəticəyə gəlmışdı ki, qardaşının qanı məhz onu görəndə qaralır... Məhz onu görəndə qardaşını elə bil ari sancırdı, dəli cöngəyə dönüb evin döşəməsini titrədə-titrədə, əsəbi addımlarla o baş-bu başa yeriyirdi, otaqların qapılarını çırkırdı, uşaqlarını itələyir, acıq eləyib dilinə günlərlə çörək vurmurdu. Qardaşı içində yiylan bu nifrətin əsil səbəbini isə anasının, ya Mədədi canından çox istəyən nənəsinin qorxusundan dilinə gətirə bilmirdi. Odu ki, qardaşının bütün hırsı-hikkəsi gözlərinə yiğilmişdi. Odu ki, qardaşının gözləri, içinin hırsınə davam gətirmirdi, qan çəkib qabarmışdı.

...Çarpayısının aşağı tərəfinə serilən ütülü şalvara baxdıqca, dünən səhər yeməyi vaxtı anasının, uzaq qohumları Xədicə xalanın onlara gələcəyini və ona bəyəndirmək üçün özü ilə həmin o qızı gətirəcəyi haqqında elədiyi söhbətləri xatırladı... Xədicə xalanın meribənləq və səadət saçan parıltılı üzü gözünün qabağına gəldi və Mədəd Xədicə xalanın gətirəcəyi qızla bu gün tanış olandan sonra onu, Xədicə xalanın planına uyğun evlərinə də ötürməli olduğunu xatırlayıb qanı qaraldı.

Tanışlıq mərasiminin ona sarı yaxınlaşmaqdə olan gərginlik və saxtalıq dolu darixdirci havası hardasa ətrafında dolandı. Dikəlib ayaqlarını döşəməyə salladı və fikirləşdi ki, indi o bu boyda işin öhdəsində necə gələcək? O boyda gərginliyin altında neyləyəcək?..

...Qapı astaca cırıldadı. Qapının arasından nənəsinin başı göründü. Nənəsi içəri girib başmaqlarını sürüyə-sürüyə ona yaxınlaşdı, başının üstünü alıb:

-Ayağının altında ölüm, qadalarını alım, Mədəd, – dedi və qırışlı dodaqlarını onun alınına yapışdırıb öpdü, sonra çarpayısının kənarında oturub yazıq-yazıq üzünə baxdı.

- Di dur, geyindirim səni, bala, - dedi. Elə dedi, elə bil ona yazığı gəldi.

Qonaq otağında iri stol açılmışdı, süfrə bəzənmişdi.

Qardaşı stolun arxasında yox, divanın küncündə oturub onu altdan-altdan qanlı-qanlı süzürdü, nifrətlə ütülü şalvarının şax qatlarına baxırdı.

Fikirləşdi ki, olsun ki, şalvarını qardaşı ütüləyib, odu ki, elə qanlı-qanlı baxır. Baxır ki, utansın, ölüb yerə girsin.

Özünə təzəcə yer eləyib oturmuşdu ki, qapının zəngi vuruldu və çox keçmədi ki, otağa Xədicə xala daxil oldu, kök ayaqlarını döşəməyə yumşaq-yumşaq basa-basa üstünə yeriyib o üzündən-bu üzündən elə öpdü, elə bil ondan həyat əhəmiyyətli hansısa məsələnin həlli asılı idi. Sonra dəhlizə çıxıb, bu dəfə içəri qızla birgə girdi. Qız Mədədin gözlədiyindən gözəgəlimli və utancaq idi. Qapıdan içəri girməyilə, çıxıb mətbəxə qaçmağı bir oldu. Bütün axşamı orda oturub gözə görünmədi. Orda xörək çəkdi, qab yudu, çay dəmlədi. Elə bil onlarda qulluqçu işinə düzəlməyə gəlmişdi, bacarığını göstərirdi.

Süfrə arxasında gedən söhbətlər ömrün qısalığına, dünyanın faniliyinə, insanın həyatı boyu üzləşdiyi çətinliklərə sinə gərməsi üçün arxa cəbhəyə – yəni ailəyə ehtiyaclı olmasına və sair və ilaxır, bu səpkili mövzuları əhatə etsə də, Mədəd başını aşağı salıb kəlmə belə kəsmədən, dinməz-söyləməz şam yeməyini – çox sevdiyi yarpaq dolmasını yeməklə, üstündən alma piroqu ilə iki stəkan çay içməklə məşğul oldu.

Məclisin axırına yaxın Xədicə xala mətbəxə keçib qızla bir qayıtdı, qızı qolundan tutub sürüyə-sürüyə içəri saldı, özü də əllərini belinə vurub qəlebə təntənəsi ilə Mədədin üzünə baxdı. Qız üzünə dikilən baxışlardan gizlənən tək, özünü stolun arxasına salıb oturdu, başını aşağı dikib ölüm hökmü gözləyən tək nəyisə gözləməyə başladı.

Mədəd qızın dolu yanaqlarına baxıb fikirləşdi ki, əlbəttə, o onlarla birgə oturub çörək yesəydi, daha məqsədə uyğun və təbii alındı, o isə bunu eləmədi. Amma indi evə çatan kimi mətbəxə cumacaq, orda soyuducudakıları masanın üstünə boşaldıb nəfəsi kəsilənəcən yeyəcək.

Qızın gərginliyi getdikcə azalmaq əvəzinə, elə bil daha da artırdı... şifon yaxalığının narın titrəməsindən, ürək döyüntülərinin getdikcə bərkidiyi bilinirdi. Özünü də elə qurutmuşdu, elə bil burda – bir neçə adamın əyləşdiyi süfrə arxasında yox, bütün şəhərin diqqət mərkəzində - hansısa sürüşkən yüksəkliklərdə oturmuşdu, saysız-hesabsız insanlar üzünə tuşlanmış gur projektorlarının işığı altında onun burnunun, dodaqlarının hərəkətini izleyirdi...

Mədəd qızın gərginlikdən tarıma çəkilmiş üzüne, bir-birini didişdirən əllerinə baxa-baxa fikirləşdi ki, belə vəziyyətdə adam oturduğu yerdə ölə də bilər. Sonra kövrək həyəcan dolu gözlərini üzünə zilləyən anasına baxıb fikirləşdi ki, belə bir qızı seçməkdə, əslində, anası da, nənəsi də haqlıdı. Onun arvadı məhz belə bir qız olmayıdı. Utancaq, qaradınməz, başıaşağı. Ən əsası da o idi ki, qızın ona dəyib-dolaşmaq ehtimalı çox cüzi idi. Sonra qızla birgə yaşayacağı evlilik həyatını gözünün qabağına gətirdi. Elə bil pis deyildi...

O, adəti üzrə bədəninin quruluşunu almış kreslosuna yayxanıb televizora baxırdı, yaxud küçələri veyillənə-veyillənə beyninə istirahət verirdi. Qız isə hardasa, o biri otaqlarda nə iləsə məşğul olurdu, nə isə yuyurdu, təmizləyirdi, nəyisə qaşıyırdı, dəmir sürükəclə sürtüb parıldadırdı... o, yaxınlığından ötəndə isə uzaqbaşı, gözlərini qaldırıb həmin bu utancaqlıqla, səssiz-səmirsiz üzünə baxırdı.

Bir də son bir neçə ayı gördüyü yuxuların təsirindən, ya nənəsinin səsinin titrəməsindən, Mədədin ürəyinə dammışdı ki, bu qızı da rədd eləsə, nənəsi demişkən, «bayquş tənhaliğina düçar olacaq, qocalıb yatağa düşəndə, evin bir küncündə, kirli yorğan-döşəyində zariya-zariya uzanıb qalacaq, bir qurtum su üçün heysiz-heysiz zariyacaqsa da, inildəyib ağlayacaqsa da, səsini eşidən olmayıacaq, susuzluqdan quruyub qaxaca dönən dili damağına yapışa-yapışa, taqətsizlikdən əsə-əsə ayağa qalxıb pəncərənin qabağına sürünenəcəksə də, orda pəncərənin laylarını taybatay açıb qışqırmaq, adamları köməyə çağırmaq istəyəcəksə də, səsi çıxmayacaq, nəfəsi gəlməyəcək və o elə ordanca - pəncərənin məhəccərindən, bədəninin yarısı çölə sallanmış vəziyyətdə də canını tapşıracaq... Amma kimə?.. Məsələnin qaranlıq tərəfi də elə bu idi...» Onun bu tənhaliq faciəsinin tamaşasına bütün həyət, bütün küçə yiüşəcəq və bu, ailə həyatının qədrini bilməyən insanların yaddaşında silinməz bir iz buraxacaq, yaddaqlan bir dərs olacaq. Bir

dəfə Mədəd bunu yuxuda da görmüşdü. Yuxuda pəncərədən asıldığı yerdə qəfildən dirilib ayağa qalxmışdı, pəncərənin məhəccərinə çıxb səsi gəldikcə, bütün həyətə:

- Ay camaat, məni dirləyin!! Ailə – insan həyatında mütləq vacib olan həyat əhəmiyyətli zərurilikdir!!.. – deyə çığırmışdı.

Bu qızla da evlənməsəydi, axırı mütləq belə olacaqdı... - Mədəd fikirləşdi və qızın, ucları xırda-xırda qırılan saçlarına baxdı, yarımcıq kompotunu birnəfəsə başına çəkdi.

...Evə getmək vaxtı çatanda qız utandığından, ya nədənsə, qızarib qaraldı, alnı tər damcılıyla örtüldü, bir az da elə bil əyildi. Olsun ki, bu axşamkı planı o da bilirdi.

Qızın bu halına baxdıqca, Mədədin ürəyi ağrıdı.

Bütün yolu bir-birinə baxmadan, kəlmə kəsmədən, yanaşı addımladılar.

Qız bacardığı qədər incə və səssiz yeriməyə çalışırdı deyə, addımbaşı büdrəyir, gah da çəkməsinin hündür dabanı asfaltın üstündə sürüşüb əturpədən səslər çıxarırdı ki, bu da Mədədin əsəblərinə toxunurdu. Bir də qız yerişi ilə çox məşğul olduğundan, ya nədənsə, yeridikcə fisildadiğini, deyəsən, hiss eləmirdi.

Mədəd əzab çəkə-çəkə fikirləşdi ki, qızın burnunda olsun ki, et var... və bu fikirdən birdən-birə küçələr də, adamlar da ona niyəsə yaziq və kədərləi göründülər. Sonra birdən necə oldusa, qız budrədi. Mədəd qızın qolundan tutmaq istəyəndə, ürəyi qırılıdı. Büdrəməyi qızın elə bil Allahdan düşdü, ikiəlli Mədədin qolundan tutub daha buraxmadı.

Bir müddət də belə addımladılar.

Bir qədərdən sonra Mədədin birdən-birə ürəyi darixdı, beyninə axmaq-axmaq fikirlər gəldi ki, guya qız bir daha onun qolunu buraxmayacaq. Odu ki, qolunu sərt hərəkətlə sıvirib qızın qucağından çıxartdı... gözləri qaraldı...

Bayaqdannan bura fikirləşdikləri alt-üst olmuşdu... Onu təsəvvürüne getirdiyi həyat gözləmirdi. İndi böyrü ilə yanaşı addımlayan bu qız evlənəndən sonra onun özünü də belə bərk-bərk qucaqlayıb bağırna basacaq, tərənnüməyə, nəfəs almağa imkan verməyəcəkdi. Beynində ildirim kimi çaxan bu fikrin vahiməsindən bədənidən sopsoyuq bir üzütmə keçdi. Üşüyü-üşüyü fikirləşdi ki, bircə qızı tez evlərinə yola salıb canını qurtarsayıdı, yaxşı olardı. Çünkü ona deməyə nə sözü vardi, nə də soruşturmağa suali.

Sonra qəfildən Mədədin hövsəlesi lap daraldı, yoldan ötən takşını saxlayıb qapısını açdı. Qız taksiyə baxıb qaşlarını qaldırdı, təəccübə ciyinlərini çekib bütün axşamın ərzində birinci dəfə danışdı:

-Gəlib çatmışq axı?!

Qızın səsindən də, artikulyasiyasından da ürəyi bulandı. Qızı qolundan çekib maşına oturdu, pulu sürücünün qucağına atıb:

- Hara deyir, ora sür, - dedi.

Maşın təkan verib yola düzəldi. Mədəd nəfəsini dərib köynəyinin yaxasını açdı, asta-asta evlərinə sarı addımlaya-addımlaya həyatın gözəllikləri haqqında fikirləşməyə başladı.

* * *

Bir aydan sonra Mədəd həmin o qızla evləndi.

Evlənən günün səhərisində arvadıyla evin içində gizlənpaç oynadılar.

Arvadı mətbəxə girdi, Mədəd eyvana çıxdı, arvadı eyvana çıxdı, Mədəd hamamxanaya qaçıdı. Arvadı hamamxanaya cumdu, Mədədi orda tapmadı. Mədəd başını

qaşımaq üçün əlini qaldıranda arvadı onun başını qaşdı. Çəkməsinin bağını bağlamaq üçün çömələndə, arvadı becid tərpanib bağları ondan qabaq bağladı. Su içmək üçün əlini stəkana uzadanda, suyla dolu stəkan burnuna dirəndi...

Onu dəli məhəbbətlə sevən arvadının cəngindən qurtulmaq üçün Mədəd olmayan işlər arayıb axtardı. Bir köynəyi ona beş dəfə yudurdu, bitkilər və cüclər haqqında məlumat toplamaq üçün onu gah kitab mağazasına, gah kitabxanaya göndərdi.

Arvadı isə Mədədin göndərdiyi yerlərdən bumeranq kimi üstünə qayıtdı, burnuna dirənib gözünün qabağından çəkilmədi ki, çəkilmədi.

Mədəd daha əvvəlki kimi istirahət günləri kinoya gedə bilmədi, kitabxanada da əvvəller elədiyi kimi istədiyi qədər ləngiyə bilmədi. Evə vaxtından gec gələndə, arvadı dizi üstə düşdü, üzüqoyulu döşəməyə sərilib ağlaya-ağlaya Mədədin gününü qara elədi.

Bir neçə aydan sonra Mədədin arvadının boynuna uşaq düşdü və Mədəd doğulacaq körpəsinin başını qarışdırmaq üçün növbəti tədbirlər planı cızmağa başladı...

Mədədin anası da, nənəsi də xoşbəxt idilər. Qocalanda, Mədədin gözünü yummağa artıq iki adamı var idi.

1983

TƏK

...Anasını pilləkenlərlə düşürürdülər... kimsə qoluna girmişdi... Anasının bozumtu üzü zəiflikdən, yoxsa ağrıdan dəyişmişdi... gözləri girdələnmiş, saçları qısalmış və islanmışdı... pillələri enib taqətsiz ayaqlarını ardınca sürüyə-sürüyə ha yanasa gedirdi... ondan uzaqlaşırdı...

Anasının üzünü o qədər yaxından, o qədər aydın gördü ki, az qaldı ürəyi dayana... Gör bir nə vaxt idi, bu doğma,gözəl üzü görmürdü?!.. Beş il idi, on il idi?!.. Hər şey qarışmışdı...

Nəfəsini içinə çəkib, yaddasını gərib dərindən fikirləşməyə çalışdı... və anladı...

Anası ölməyə gedirdi...

...Onu yola salmaqdən ötrü həyətlərinə çoxlu adam yiğmişdi... tanıdığı-tanımadığı adamlar... Həyətin darısqal girəcəyinə dırənmiş köhnə yük maşını da anasını gözləyirdi...

Anası ölməyə maşınla gedəcəkdi... deməli, indi anası maşına oturub gedəcəkdi və yenə uzun illər, bəlkə də daha heç vaxt onu görməyəcəkdi...

...Anasının xəstəlikdən avazılıb rəngi açılmış qonur bəbəklərinə, dərisi azca qırışmış yanaqlarına baxdı, bumbuz əllərini dodaqlarına sıxıb öpdükçə-öpdüsə də, anası isinmədi... odu ki, anasının qarşısında dizi üstə düşüb dizlərinə sarıldı:

- ...getmə, ana... qurbanın olum, getmə... - deyə-deyə ağladı, - ...darixram sənsiz, ana, yaman darixram...

...anasının bircə dizləri həmişəki kimi yumşaq və isti idi, öpdükçə gözünün yaşından islanırdı... dizi üstəydi deyə, anasının üzünü altdan yuxarı gördü... anasının üzü belədə ayrı adamın - anasının dünyasını çoxdannan dəyişmiş hansısa qədim, uzaq qohumlarının üzlərini xatırladırdı... anası onun öpüşlərini, dizləri gözünün yaşını hiss etmirdi... harasa uzaqlara, sanki kiminsə üzünə zillənib qalmışdı...

- ...uşaqlardan muğayat ol, kiçiyi pis öskürür... - anasının ləp astadan dediyi bu sözlər ürəyini biçaq kimi kəsdi... özünü saxlaya bilməyib bir neçə dəfə nəfəsi kəsilə-kəsilə hönkürdü...

- ...kəs səsini... - anası acıqlı səslə astadan dedi - ...bəsdi uladın... camaatdan ayıbdı...

...ətrafına baxdı... heç kimi tanımadı... yad adamlar donuq uzlərlə dinməz-söyləməz dayanıb onlara baxırdılar...

...anasının ardınca dizin-dizin sürünen-sürünə, bu dəfə qışqıra-qışqıra ağıladısa da, anası onu eşitmədi...

- ...getmə, ana!!!... Getmə-ə-ə!..

...anası onu eşitmirdi... xəstəliyin zəifliyindən əsə-əsə, ayağının birini qaldırıb maşına minirdi...

...dizin-dizin sürünenüb anasına çatmışdı, ayaqlarına sarılıb nəfəsi kəsilə-kəsilə ağlamaqdan boğulurdu... sonra baxıb gördü, bayaqdan bəri sinəsinə sıxıb öpdüyü, sən demə, körpə uşaqdı, bələyin içindən zorla çəkib çıxardığı əllərini ağızına salıb əmə-əmə, dinməz-söyləməz üzünə baxır...

...ətrafına baxdı... anasının mindiyiyük maşını getdikcə uzaqlaşırdı... yad adamlar yaylıqlarını çıxarıb maşının arxasında yelləyirdilər... maşın, lopa-lopa yağan qarın içinde əriyib itirdi...

...Oyanıb yan-yörəsinə baxdı...

Qızı yarımaçıq ağızıyla böyründə yatmışdı. Hava hələ açılmamışdı.

Gözlərini yumub nəfəsini saxlayıb yuxusunu, döşəməyə dağilan civəni bir yerə yiğan kimi yiğmağa çalışdısa da ala-bula görüntülər yaddaşının hansı dəliyindənsə çölə dağılıb havadaca əridilər...

Qəhər boğazını sıxdı... səsi çıxməsin deyə, üzünü balışa basıb ağıladı...

...Ölümündən sonra bu altı il ərzində birinci dəfəydi anasının üzünü bu qədər yaxından görürdü... Olsun ki, bu gecə, bir neçə dəqiqə bundan əvvəl anasıyla görüşmüştü... burdaca – öz yatağında yatdığı yerdəcə...

Ötən həftə oxuduğu məqalədə yuxular barədə deyilən:

«...yuxuda gördüğünüz adamların yuxusuna girən sizsiniz...» ifadəsini xatırlayıb titrətdi... Deməli, o, anasının yadına düşmüştü... hə, anası dariixirdi onun üçün...

Belə fikirləşdikcə, gözləri dolub-boşaldı, yadına yuxuda ağlaya-ağlaya anasına dedikləri düşdü... Fikirləşdi ki, görəsən, anası onun pis yaşadığını, daha doğrusu, ümumiyyətlə, yaşaya bilmədiyini bilir? Onsuz heç nəyin mənasının olmadığını, o dünyasını dəyişəndən bəri həyatın onun üçün məzmunsuz, mənasız varolmadan savayı ayrı bir şey olmadığını anlayır?.. Anlayırsa, bəs niyə yazıçı gəlmir ona?!..

...Yorğanı başına çəkib nəfəsini içiñə qısa-qısa fikirləşdi ki, anası özü belə öyrədib onu ki, onsuз yaşıaya bilməsin. Odu ki, yaşıaya bilmir. Bunu birdəfəlik boynuna alsın. Daha gündə bir şeyi bəhanə eləyib camaatın gününü qara eləməsin.

Ərinin, qayınanasının qorxudan, həyəcandan gərilmiş üzləri gözünün qabağına gəldi... Qayınanası başını dərdli-dərdli yellədib:

- Niyə belə eləyirsən, a bala, vallah Allaha xoş getməz. Kimin ata-anası dünyani tutub dayanır ki?.. Cavansan, ərinə, uşaqlarına yazığın gəlsin... - dedi.

Sonra yadına, gündə bir şeyi bəhanə eləyib hamını qorxutmağı düşdü.

Bir ara beyninə yeritmişdi ki, çaresi olmayan hansısa ağır xəstəliyə tutulub. O günlər, yadına gəlir, rəngi, doğrudan, sapsarı saralmışdı... günlərlə dilinə heç nə vura bilmir, ağızına qoyduğu tikə böyüüb boğazının yoluna ilisir, ürəyini pis-pis bulandırırı... onda yadına gəlir, bədənini minalanmış təhlükəli sahəni tədqiq edən kimi tədqiq eləyib sol qabırğasının altında şışəbənzər nə isə də tapmışdı... həkimləri növbə ilə gəzə-gəzə, özünə bir qovluq

əcaib diaqnozlar toplamışdı. Həmin bu diaqnozların ümumi nəticəsinə görə, ömrünün sonuna barmaqla sayılan günlər qalırdı. Odu ki, getdiyi yerdə yixilib ölməməkdən ötrü o, yatağa düşmüşdü... Onda, yadına gəlir, hamı bir-birinə dəymışdı, şəhərin məşhur həkimlərindən ibarət konsilium toplanmışdı, evləri cürbəcür diaqnostik apparatlarla dolub boşalır, yatağının yanındakı dolabın üstü dava-dərman qalağıyla, cürbəcür otlar və yarpaqlarla dolub daşırdı...

Bir müddət sonra isə birmənalı şəkildə ərinə nifret eləməyə başladı. Əriyle bağlı ötüb getmiş bütün xoşagəlməz hadisələr və məqamlar iki gündən bir yaddaşının hansı bucağındansa şahə qalxıb aşılmaz divar kimi onunla burun-buruna dayanır, dünyani gözündə daraldıb qaranlıq çəlləyə çevirirdi... bütün olanlar üst-üstə toplanıb faciəli tale mənzərəsi yaradırdı... anasının ölümü də burda bütün digər uğursuzluqların nəticəsi kimi ərinin məsuliyyətsizliyi, ona və ailəsinə diqqətsizliyi ilə bağlanırdı.

Bir neçə müddətdən sonra isə, yadına gəlir, ümumiyyətlə, bütün dünyaya nifret eləməyə başlamışdı... bu mənasız dünyada heç nə və heç kəs ona anasını əvəz eləyə bilmirdi...

Anası da həmçinin, onsuz yaşaya bilmirdi... Xəstəliyinin son ayları, o heysiz zəifliklə yorğan-döşəyə pərcimləndiyi dövrlər onu, xəstəliyini sağalda biləcək dərman kimi həmişə yanında olmayıni istəyirdi... O biri otaqda beşcə dəqiqə ləngiyəndə, anasının ağır xəstəlikdən onsuz da bozaran üzü tündləşib qaralırdı, nəfəsi təngiməyə, burnunun ucu nazılıb saralmağa başlayırdı. Özünü anasına çatdırınanan, anası küsüb elə bil ölmək istəyirdi, nazik qaslarını çatıb, incik üzünü divara çevirir, uzun müddət susa-susa onun suallarını cavabsız qoyur, heysiz səsiylə üzü divara:

- Sənə mən lazımsan. – deyib gizli-gizli ah çəkirdi...

Əslində, anası bunu, hələ lap əvvəllər - yorğan-döşəyə düşməmişdən çox-çox qabaqlar da, ən sağlam və güclü vaxtlarında da, məhəbbət dolu gözlərini onun üzünə zilləyib deyirdi.

Fikirləşdi ki, anası sevirdi onu, nədi? Hə, anası onu sevirdi. Cavan yaşlarında itirdiyi ərinə olan məhəbbətini olsun ki, ona salmışdı. Sonra hardansə yadına, anasının can verən məqam qəribə hüznlə nəfəs dərib: «Təkcə sənə görə Ölə bilmirəm», - deməyi düşdü və yenə boğazı qəhərdən sıxlıdı...

Niyə təkcə ona görə?.. - fikirləşdi. Ona görə ki, onu o biri uşaqlarından çox istəyirdi?.. Yoxsa özünə oxşadırdı onu, nədi? Öz cavanlığına oxşadırdı bəlkə, ona görə?

...Bədəninə soyuq tər gəldi. Neçə aydan bəri yorğan-döşəyə pərcimlənmiş anasının, içini çəkə-çəkə, içi həyat eşqi və kədərlə dolu gözlərini onun üzünə, boynuna, əllərinə zilləməyi, eynəyini əlləri əsə-əsə gözlərinə taxıb, onun saçlarını əlinə alıb işığa tut-a-tuta:

- Saçlar da mənimkidi... - deməyini xatırlayıb duruxdu...

Anası onu saçlarına, dərisinə və burnuna görə hamidan çox istəyirdi... çünkü bu üçünü həmişə özünükü bilirdi, onları belə cavan və təravətli halda qoyub o biri üzə keçməyə ürəyi gəlmirdi görünür...

...Balışın üzü bütün gecəni ağlamaqdan islamışdı deyə, o biri üzünə çevirib fikirləşdi ki, yuxular əslində, reallıqdı. Yuxuda anası onu qoyub gedirdi... və o tanımadığı, yad adamların arasında təmtəkcə qalırdı... Hər şey necə də dəqiq idi?!.. Əslində də, beləydi axı?!.. İndi o, tamamilə yad adamların arasında yaşayırdı... Hə, ailəsi də həmin o yad adamlardan ibarət idi. Yad uşaqları və yad ər...

Sonra anasının üzü yenə bütün dəqiqiliyi ilə gözünün qabağına gəldi... anası ona həmin diqqətlə elə qulaq asırdı, elə bil dediyi hər sözü həyatını pillə-pillə dəyişirdi...

...Arxası üstə uzanmışdı deyə, gözünün yaşı gicgahı ilə axıb qulaqlarına doldu.

Anasından sonra daha heç kim ona bu cür qulaq asmırıldı. Heç kimin buna hövsəlesi, səbri çatmırıldı. Həqiqət də bu idi. Çünkü onun dedikləri heç kimin həyatını dəyişmirdi.

Gözləri yenə dolub-boşaldı. Anasını xatırlayıb belə ağlayanda əri nədənsə qorxurdu... Amma nədən?..

Fikirləşdi ki, anasıyla olan münasibətləri, onun xəstəliyi və itkisi lə bağlı keçirdiyi bütün bu iztirablar ana-bala münasibətindən çox, sevgili münasibətini andırır...

Bunu əri də bir dəfə demişdi ona. Bir dəfə yenə həmişəki kimi oturduğu yerdə gözləri dolub daşanda, əri qaşlarını çatıb, sıqaretini dərdli-dərdli sümürə-sümürə:

- Bu, ana-bala məsələsi deyil... - demişdi.

«Onda bəs nədi?...» - ağlamaqdan içi gicisən gözlərini ova-ova fikirləşdi. - Anası kim olmuşdu onun üçün, daha doğrusu, o anası üçün kim olmuşdu?..

Və yadına, anasının can verməyi, canıyla əlləşə-əlləşə, bir gözü onda birdən-birə dil açıb:

- Hələ mənim üçün burnunun ucu göynəyəcək... - deməsi düşdü.

Onda anası bunu deyib bir müddət susmuşdu, sonra nəfəsini ağır-ağır dərib, gözlərindən acı qəzəb yağa-yağa:

- Elə göynəyəcək... elə göynəyəcək... - deyə-deyə onu hədələmişdi, sonra gözlərini bağlamışdı.

Ürəyi sıxıldı, qalxıb yerinin içində oturdu. Qulaqlarına dolan göz yaşını yorğanın ucuyla boşaltdı. Sonra qızı oyanmasın deyə, ehmalca ayağa qalxıb başmaqlarını geyindi, o biri otağa keçib orda divanda yatan ərinə zilləndi. Keçib böyründə oturdu, bir xeyli beləcə otura-otura qaranlığın içindən ərinin yoğun boynuna, əzələli çıyılınrinə baxa-baxa, sakit-sakit ağıladı.

Əri yuxuda nə görürdüsə, ciddi görkəm almışdı. Qaşlarını düyünləyib əllərini qarnının üstə elə çarpzamışdı, elə bil qəbuldaydı, kiminsə dərdinə candərdi qulaq asa-asə fikrə getmişdi.

Əlini ehmalca ərinin alnınə çəkdi ki, oyansın. Ona anasıyla görüşdүүünü danişmaq istəyirdi.

Əri gözlərini açıb, onu görüb qətiyyən təəccüblənmədən:

- Niyə yatmırsan?.. - dedi.

Əri bunu deyəndə, özünü saxlaya bilmədi, hönkürüb üzünü tutdu.

- Nolub?.. - əri dikəlib yerinin içində oturdu, onu qucaqlayıb sinəsinə sıxdı:

- Yenə onu gördün?..

Başını tərpədib, «hə» dedi. Əri içini çəkdi, başını sinəsinə sıxıb saçlarını sığallaya-sığallaya, deyəsən, yenə harasa, uzaqlara zilləndi.

- Bu dəfə üzünü gördüm... dəqiq gördüm üzünü... Elə gördüm, elə bil indicə, beşcə dəqiqə bundan əvvəl birlikdə idik...

Əri daha dinmirdi, başını da tumarlamırdı. Eləcə dinməz-söyləməz, uzandığı yerdə tavana baxırdı.

Ağlayıb-ağlayıb susdu, ərinin isti sinəsindən, sakit nəfəsindən hiss eləyirdi ki, ona yazıçı gəlir. Yazıçı ona görə gəlir ki, on beş yaşında atasını itirmişdi, bir az sonra anasını. Bir də ona görə ki, zəif idi, tez-tez ürəyi ağrıydı, heç nədən həzz almırkı, sevinmirdi, ürəyi açılmırkı. Bir də ona görə ki, uşaqlarına baxanda gözü ağrıydı...

Əri bütün bunu, demək olar ki, hər dəfə – o, anasını yuxuda görüb ağlamağa başlayanda deyirdi. Anası barədə isə susurdu. Elə susurdu, elə bil heç tanımadı onu. Yoxsa zəhləsi gedirdi anasından? Yox, zəhləsi getmirdi, amma nəydisə, o mövzuya toxunmağa, onun tərəfinə baxmağa belə ehtiyat edirdi... Burasını dəqiq hiss eləyirdi ki, anasının ölümündən sonra ondan söz düşəndə, ərinin gözləri iri-iri açılırdı, üzü dəyişirdi. Elə bil əri, ölümdən sonra anasından qorxmağa başlamışdı... Yanağından süzülüb ərinin maykasını isladan göz yaşlarını sığallaya-sığallaya fikirləşdi ki, hə, əri anasının ruhundan qorxur. Bu qorxunun səbəbi - olsun ki, anasının ruhunun, o ölümdən bəri onlara rahatlıq

verməməsi idi. Anası günaşırı yuxularına girib oralarda gah küsürdü, gah ağlayırdı, gah da üzünü divara çevirib yuxunun bütün səmtlərinə vahimə saçan əcaib gərginliklə susurdu.

Anası olsun ki, ərinin də yuxusuna girməyə başlamışdı. Bunu son aylar ərinin də gecənin bir aləmi yuxudan oyanıb evin qaranlığı ilə oğru kölgəsi kimi sürünməsindən, mətbəxin işığını yandırb orda əsəbi hərəkətlərlə nələrisə əsəbi-əsəbi didişdirməsindən, yaxud səhərin gözünü, bədəninə qarışqa daraşmış tək, vurnuxa-vurnuxa açmasından başa düşürdü. Bütün bu «gecə sərgüzəştərinin» səbəbini soruşanda isə cinayət üstündə yaxalanmış tək, dinmir, sürünməyini, vurnuxmasını saxlayıb hava işıqlananacan, məzlm sifətlə, dinməz-söyləməz tavana baxa-baxa qalırdı...

...Əri başını ona sarı əyib alnından öpdü, yenə ehmal hərəkətlərlə saçlarını tumarladı. Bir müddət beləcə, başı ərinin sinəsində sakitcə uzanıb qaldılar.

- Bilirsən nə fikirləşirəm? - ərinin onsuz da yoğun səsi, bir az da yoğunlaşmışdı. - Deyirəm bəlkə, bağ alaq?

- Bağı neynirik?..

- Toyuq-cúcə saxlayarıq, bostan düzəldərəm. Ürəyin istəyəndən əkib-becərərsən, başın qarışar. Təmiz hava əsəblərini də sakitləşdirər.

Qalxıb oturdu. Ağlamaqdan şışib gicisən gözlərini ovub ərinə baxdı.

Ərinin üzündə yenə həmin o məzlm ifadə vardi. Həm də, deyəsən yuxusu gəlirdi.

- Toyuq-cúcənin əsəbə nə dəxli var? - dedi və hiss elədi ki, qəfildən eyniyələ anası kimi, anasının səsiylə danışdı. Bundan yenə göz yaşı içində boğuldu.

Ərinin gözleri iri-iri açıldı. Deyəsən, anasının səsini o da eşitdi.

Deyilənə görə, ölümdən sonra ananın ruhu qızına keçir. Demək, anasının ruhu ona köçüb. Əslində, son vaxtlar bunu özü də hiss eləyirdi. Dəqiq hiss eləyirdi ki, hər şeyi ayrı cür görür, ayrı cür fikirləşir, illərlə tanıdlarılarını elə bil təzədən tanır, xoş gəldiklərindən zəhləsi gedir, zəhləsi getdiyindən xoşu gəlir...

- Bağ-zad lazımlı deyil. Ümumiyyətlə, heç nə istəmirəm, - deyib ayağa qalxdı, yalnız ayaqları döşəmənin soyuğundan üşüyə-üşüyə otağına getdi. Gedə-gedə ərini necəse, geriyə qanılmadan gördü...

Ərinin üzü eləydi, elə bil anasını o öldürmişdü.

İşə həmişəkindən tez gelmişdi. Xadimə onu görüb yaltaq təbəssümlə irişə-irişə üstünə yeridi. Pul verməyin vaxtı idi, görünür.

- Xoş gəldin, qadan alım. Nə yaxşı belə ertədən gəlibərsən? - qadın dedi, sonra da elə əyildi, elə bil ayaqqabılılarını silməyə hazırlaşdı.

- Heç, elə-belə, - deyib cibinin küncünə ilişən beşliyi xadimənin cibinə basdı, otağına keçmək istəyirdi ki, birdən ağılna gəldi ki, bəlkə üz-gözündən dünyagörmüş adama bənzəyən bu arvadı qırğışa çəkib bu gecəki yuxusunu ona danışın?.. Amma xadimənin əynindəki ağ xalatın çirkinə, əlində tutduğu palçıqlı, yaş əskiyyə baxıb fikrindən vaz keçdi.

İş stolunun üstü kağız-kuğuzla dolu idi. Dünən burda - həmin bu otaqda yenilməz bir həvəslə nə isə yazmağa başlamışdı, guya bu gün ardını davam etdirməliydi. Stolun mərkəzində dayanıb üzünə baxan yaddaş kitabçasında bu gün görəcəyi işlərin planı çizilmişdi. Bir neçə familiya və telefon nömrələri yazılmışdı. Olsun ki, bu nömrələrin hansınasa zəng vurmaliydi... Amma hansına?..

Keçib yerinə əyləşdi. Stolun üstündəki kağız-kuğuzu ələk-vələk eləyib dünən yazdıqlarını oxudu. Hər şey, elə bil əlli il bundan əvvəl yazılmışdı.

Fikirləşdi ki, bütün bu yazılanların ona nə aidiyyatı var?..

Özünü qəfildən pis hiss elədi. Elə bil qızdırması var idi. Ağlayanda həmişə belə xəstələnirdi. Fikirləşdi ki, bəlkə durub evə getsin? Sonra yadına düşdü ki, axı evi də elə iş yeri kimidi, orda da burdakı kimi rahatlıq tapa bilmir?!.. Anasından sonra orda da özünü burdakı kimi tənha və lazımsız hiss edir.

Sağlarını bir-birinə qatıb-qarışdırıldı, sonra əl güzgüsündə özünə baxdı.

Xırda gözləri və dağınq saçlarıyla orta əsrlərdə yaşamış hansısa dahi bəstəkara oxşayırdı...

Fikirləşdi ki, indi neyləsin, necə yaşasın, meylini kimə, nəyə salsın?..

Anasından sonra uşaqları lap yad gəlirdi ona. Əri də, qardaşları da. Anası olsun ki, bunu bilirdi. Odu ki, həmişə:

- Ananın yerini heç kəs vermir, bala. Havayı deməyiblər: «Ana - rüşvətsiz dostdu», - deyib məmənun təbəssümə üzünə gülümsəyirdi.

Hə, anası ölmüşdüsə də, onu atmamışdı... indi yanına günaşırı yuxusunda gəlirdi... Gah dağın başından, gah meşənin qaranlıq dərinliyindən, gah evin qaranlıq künclərindən əl eləyib onu yanına çağırırdı... o da gedib-gedib anasına çata bilmirdi... gah hardasa qapılar bağlanırdı, gah yol getdiyi yerdə çaya düşüb suda çabalaya-çabalaya boğulurdu, gah yeridiyi yerdə ayaqları tutulub keyiyirdi, ona addım atmağa, anasına yaxnlaşmağa imkan vermirdi.

...Yazı masasının üstündə cütlədiyi əllərinə baxdı.

Əlləri qocalmışdı... indi əli də, barmaqları da anasının barmaqlarına oxşamağa başlamışdı... Bunu hamı deyirdi. Deyirdilər, səsi də anasının səsinə oxşayır.

Astdan:

- A....a....a.... - eləyib qəhərləndi... sonra fikirləşdi ki, bəlkə qəbiristanlıqda gedib gün batanacan, hava qaralanacaq orda otursun?.. Anasının başdaşına həkk olunan üzünə baxa-baxa ağlasın?.. Amma yadına düşdü ki, qəbiristanlıqda heç vaxt ağlaya bilmir. Nə anasının qara mərmərə həkk olunmuş gülümşər üzü, nə tənha qəbri, nə də qəbiristanlıq boyu uğuldayan kədərli küləyin səsi içində heç nəyi tərətmir... Odu ki, bayram günlərində, anasının il dönümündə qohum-əqrəbayla bir qəbiristanlıqda gedəndə gözündən bircə gilə belə olsun, yaş çıxmadiği üçün camaatdan xəcalət çəkir. Anasının qohum-əqrəbabası başdaşına sarılıb hönkür-hönkür ağlaya-ağlaya, anasının soyuq vücudunu öpüb qucaqlaya-qucaqlaya, həm də gözaltı onun üzünü müşahidə eləyir, övladlıq borcunu yerinə yetirmədiyinə görə ona gizli nifret bəsləməyə başlayırdılar.

Fikirləşdi ki, olsun ki, qəbiristanlıqda ona görə ağlaya bilmir ki, orda anasının ruhu yoxdu. Anasının ruhu əslində hardasa buralarda - bəzən bu balaca, darısqal iş otağında, çox vaxt ömrünün əksər illərini yaşadığı evində, bəzən hansıa küçələrlə getdiyi yerdə böyükür-başında dolaşırdı... Onu bəzən öz içində hiss eləyirdi... yol getdiyi, yaxud oturduğu yerdə içində qəfildən şəhə bənzər buz kimi sopsoyuq, çəkisiz olan nə isə dolur, dumanı, çıxını andıran anlaşılmaz bir çöküntü ilə gözlərinin içində, ruhuna çökürdü... Ya da qəfildən içində kiminsə oxuduğunu hiss edir, sinəsində, boğazında dolaşan o melodiyani tutmağa çalışırdısa da, tuta bilmirdi... Bu, əsasən, gecələr baş verirdi. Gecələr - hərə öz otağına çəkilib işığını keçirəndən sonra içində duman kimi, kölgə kimi çökən anasının piçiltiya bənzər həzin səslə oxuduğu bu sözsüz, ya sözlü mahnilara sakit qulaq asa bilmirdi... anası oxuduqca gözünün yaşı aşılı-daşındı...

Ağlayan o yox, anası idı, ağlaya-ağlaya ağrı-acısını onun içində tökürdü... Anası onun gözləriylə özünə ağlayırdı... nakam taleyinə, xəstəliyin soldurub məhv etdiyi gözəlliyyinə...

Onu anası üçün darixdıran da, əzab çəkdirən də olsun ki, o özü idı...

Hə, anası idı... onun içində yaşaya bilmirdi... Yenə ətə, cana dolmaq, öz simasında və bədənində yaşamaq istəyirdi. Yoxsa onun görkəmində, onun boy-buxununda cavan qadın olmaq istəyirdi?!..

Selektor zəng çaldı.

Müdirin çal saçları alnına tökülmüşdü. Əlləri ciblərində, çarxlı kreslonu o yan-bu yana hərlədə-hərlədə ona zillənmişdi...

- Necəsiz?..

- Babat.

- Gözümə bir təhər dəyirsiz.

Müdirin üzü kədərli idi deyə, ona baxdıqca, ağlamağı gəldi, gözləri doldu. Ağzını açıb danışmaq istəyirdi ki, müdir onu qabaqladı:

- Bu gün iki müəllif gələcək, peşəkar adamlardı. Planda uyğun bir şey varsa, sifariş verin, qoy işləsinlər, - müdir deyəndə, gözünün yaşı diyirlənib yanağı boyu süzüldü. Müdirin gözü, az qala, hədəqəsindən çıxdı:

- Sizə noldu?..

- Heç, – astaca deyib başını aşağı saldı.

- Bikefsiz elə bil, - müdir pərt üzlə dedi, sonra cavab gözləmədən:

- Mən özüm də, axır vaxtlar özümü nə isə yaman pis hiss eləyirəm. Elə bil havada nə isə var. Allah bilə, yenə nə isə buraxıblar atmosferə, - dedi.

Evə çatanda hava qaralmışdı. Addımlarını yeyinlədib tələsik yeriyə-yeriyə fikirləşdi ki, indi Allah bilə, evdə uşaqları acımdan udquna-udquna onu gözləyirlər.

Qapını açarla açıb içəri girəndə uşaqlar hər ikisi:

- Urra!!! - deyib qışqırışa-qışqırışa üstünə atıldılar, hərəsi bir qolundan sallanıb birinin sözünü kəsə-kəsə bir xeyli danışdırılar. Uşaqları üstündən çıxarıb mətbəxə keçəndə yadına düşdü ki, hazır xörəyi yoxdu. Bir də yadına ərinin dünən bazardan alıb gətirdiyi, indi gözağrıdan qırmızılıqla soyuducunun yuxarı rəfində doğranıb, ət maşınından çəkilməyini gözləyən mal əti düşdü. İndi o, paltarını soyunub əl-üzünü yuyandan sonra həmin o qırpırmızı əti soyuducudan çıxarmalıydı, ət taxtasının üstünə qoyub dilim-dilim doğramalı, o da qanını tökə-tökə onun ürəyini bulandırmalıydı.

Əllərini yuyub, uşaqlara dünəndən qalmış bişmiş toyuq döşündən və pomidor dilimlərindən yiğilmiş buterbrod düzəltdi, sonra əti soyuducudan çıxarıb nifrətlə stolun üstünə qoydu.

Qızı qabağında açıq dəftər, əlində qələm, belini əyib divarlara baxa-baxa buterbrod yeyirdi.

Gəlib qızının kürəyindən vurdu.

- Kürəyini düzəlt! Yaz!..

Qızın üzü dəyişdi:

- Nə yazım?..

- Ayın tarixini, tapşırıq nömrə filan...

Qız buterbrodun axırıncı tikəsini udub, əyri-üyrü hərflərlə ayın tarixini, onun ardınca tapşırığın nömrəsini yazdı və çönüb küt gözlərlə yenə üzünə zilləndi.

- Nə baxırsan?..

Qızı gözlərini döyüb dərsliyə və ordan oxuduğu bir neçə sözü höccələyə-höccələyə eybəcər hərflərlə dəftərə yazdı.

Bir istədi vursun uşağı, özünü güclə saxladı:

- Adam kimi yaz! - deyib içini çəkdi.

Qız diksiniň əlini saxladı, sonra yenə, bu dəfə aramla və diqqətlə yazmağa başladısa da, yenə hərifləri əyib-üdü.

Bu dəfə özünü saxlaya bilməyib uşağın qolunu çımdıklədi. Çımdıkləyəndə orta barmağının dırnağı aralanıb sindi. Dırnağının altından qan axdı.

Əlini qoltuğunun altına soxub mətbəxə keçdi, orda özünə və bütün dünyaya qarğış tökə-tökə sınmış dırnağını bir təhər kəsdi, yuyub bağladı. Sonra dilimlədiyi əti tavaya töküb odun üstünə qoydu, qaşıqla qarışdırı-qarışdırı fikirləşdi ki, hər şey pisdi. Əri də, uşaqları da, işi də, ətrafdakı adamlar da, evi də, qırmızılığı odun istisindən yavaş-yavaş sovuşan bu xörək də.

Əri o biri otaqda, divanın bir küncünə qısılıb başını qaldırmadan qəzet oxuyurdu, oxuya-oxuya, acıdan udquna-udquna siqaret çekirdi. Arada bir qovurmanın iynə tab gətirməyib mətbəxə girdi, gözü tavada siyirtmələrdə eşələnə-eşələnə ətin bişməyini güddüsə də ət bişmədi.

Ətin bişməyinə çox qalmışdı. Yağa düşdükcə, get-gedə bərkiyib gönə dönürdü...

Hiss elədi ki, özünün də acıdan başı hərlənir.

Bozarmış tikələrdən birini qaşıqa alıb üfürdü, dişlədi. Ət dişinin altında rezin kimi yiğilib-acıldı. Əri aclığa tab gətirməyib, gəlib arxasında dayanmışdı, qaşıqla چevirdiyi ət tikələrinə baxırdı...

Hövsəlesi daraldı, geriyə çönüb:

- Nədi?.. - dedi.

Ərinin üzü dəyişdi:

- Heç, elə-belə.

- Nə elə-belə? De ki, dözə bilmirəm, acıdan ölürem.

Əri içini çəkib soyuducunu açdı, ordan kolbasa, pomidor, pendir çıxarıb stolun üstünə düzdü və dişlərini cırıldada-cırıldada yeməyə başladı.

Əri dişlərini cırıldatlıqca, əti ürpəşdi, gözü qaraldi.

- Cırıldatma dişini.

Əri çeynəməyini saxlayıb nifrətlə ona zilləndi, sonra əlindəki bıçaq-çəngəli stola çırkıb ayağa qalxdı, o biri otağa keçib qapını çırpdı.

...Yenə gözləri doldu. Nifrət eləyir hər şeyə, yaşamaq istəmir. Allahın rəhmi gəlsin, asan ölüm göndərsin ona.

Əti qarışdırı-qarışdırı fikirləşdi ki, olsun ki, əslində, yaşaya bilməyən anası. Anası da ona görə yaşaya bilmir ki, özünü onun bədənində narahat hiss eləyir. Sonra bu fikirlərdən başında aləm bir-birinə qarışdı, acıdan, ya əsəbilikdən gözləri qaraldı... Gicgahını ovub fikirləşdi ki, nəhayət ki, hər şeyi başa düşdü. Yaşaya bilməyən, onun gününü də göy əsgiyə bükən, anasını istəyən, elə anası özüdü.

Tavanın ağızını örtüb bir kənarda əyləşdi, yadına ötən axşamlar - o, işdən qayıdanda, anasının bişirib stolun üstünə yiğdiyi bir-birindən ləzzətli, ədəvalı xörəklər düşdü. Anası xörəkləri süfrəyə düzüb onunla üzbez oturdu, maraq dolu gözlərini onun acıdan üzülən sifətinə, tikələri, az qala, diri-dirə uda-uda yeməyinə zilləyib qaldı, sonra da gülümşünüb:

- Yaxşı-yaxşı çeynə, tələsmə... - dedi.

Sonra anası çay gətirdi. O da yeməkdən doyub, mürəbbəyələ çay içə-icə, gün ərzində olanları bir-bir anasına hesabat verdi, hər bir şeyi bütün təfərrüatiyla danışdı. Danışdıqca sözləri anasının canına hopdu, bəbəklərinin içində ilişib qaldı... Anası onun bütün sözlərini bir-bir yedi, uddu. Acısı olanda üzünü turşudurdu, şirinini gözləriylə yedi.

Başını əlleri arasına alıb stola dirsəkləndi deyə, gözünün yaşı damla-damla süfrənin üstünə töküldü...

- Ana..

Qızı idi... əlində dəftər, mətbəxin ağızında dayanmışdı, hürkmüş gözlərini onun üzünə zilləmişdi.

- Yazdım, – qızı deyib, elə bil utandı.
- Gətir baxım.

Gözünün yaşını qoluyla silib tapşırığı oxudu və heç nə başa düşmədi, dəftəri örtüb qızına uzatdı.

- Yaxşıdı.

Gecənin bir yarısı ərinin səsinə oyandı. Ərinin səsi o biri otaqda titrəyə-titrəyə kiməsə yalvarırdı...

Qəfildən anladı... ürəyi əsdi. Yenə anası idi... indi də ərinin yuxusuna gəlmışdı...

Anasının, hələ sağlığında ərindən xoşu gəlmirdi. İndi Allah bilir, ərinin yuxusuna necə, hansı qiyaflədə girmişdi, olsun ki, onu iri, qara torbanın içində salib ağızını bərk-bərk bağlayırdı... ya da qara, bulanıq suların altına basıb nəfəsi kəsilənəcən boğurdu...

...Ayağa qalxıb o biri otağa keçdi. Ayaqlarını döşəməyə ehmal-ehmal qoya-qoya yeriyib ərinin üstünü aldı, əyilib üzünə yaxından baxdı.

Əri qızdırmalı adamlar kimi, tər-qan içinde vurnuxurdu... elə çabalayırdı, elə bil burda – öz yorğan-döşəyində yox, hansı möcüzəyləsə düşdüyü torun içinde idi, ha əlləşirdisə də, çıxa bilmirdi. Sonra elə bil toru yarib çıxdı, heysiz halda harasa sərlib qırıq-qırıq ağladı və susdu... Elə bil dərin yuxuya getdi.

Olsun ki, anası ərini öldürüb rahatlandı, - fikirləşdi, – və ağ ayaqlarını suya batıratıra çıxıb getdi.

Ayaqlarını döşəməyə ehmal-ehmal qoya-qoya öz otağına qayıtdı, yerinə girib yorğanı başına çəkdi. Saçlarının dibi, boyun-boğazı gicisirdi. Əsəbiləşəndə, ya qorxanda bədəninə həmişə belə gicisəm düşürdü.

Böyrü üstə çönüb yanında yatan qızına baxdı.

Qızı dodaqlarını bütüb, deyəsən, ağlamağa hazırlaşırdı.

Ürəyi sıxlıdı... Fikirləşdi ki, anasından sonra bu evdə hamı ağlayır. Anasının yoxluğu bütün evə təsir eləyir.

Qızı ağlamağını bir müddət balaca dodaqlarında saxladı, sonra birdən-birə sapı qaçan corab kimi bütün üzünə buraxıb, yuxunun içinde ağladı...

Uşağı qucağına basıb saçlarını sığalladı, sonra çoxlu-çoxlu öpdü.

Sonra nə vaxtsa, özü də yuxuya getdi və yenə dünənki yuxusunun ardını gördü. Qəribəsi bu idi ki, bu dəfə yuxuda özü də bilirdi ki, yuxudadı...

Yenə həmin maşın yola düzəlib ondan uzaqlaşa-uzlaşa hayanasa baş alıb gedirdi... yenə maşının ardınca lopa-lopa qar yağdı... və maşın həmin o gözağrıdan, soyuq ağılığın içinde kiçilib əriyirdi, bapbalaca qara nöqtəyə dönündü... o, yenə ağlayırdı, maşın kiçilib gözdən itdikcə ürəyinin əriyib kiçildiyini hiss eləyirdi... ürəyi də maşınla bir kiçilib-kiçilib balaca nöqtəyə dönündü... səsi bomboş şəhərə dolub adamsız binaların arasıyla əks-səda verirdi...

- Ana... a - a... a - a!!!... - deyib ağlaya-ağlaya anasını Ölümə yola salmağa yiğışan adamlara baxdı... həmin tanımadığı adamlar idi... ona elə baxırdılar, elə bil ondan gizlin burda nə isə də baş verir... sonra baxıb gördü, anası da burdadı, həmin o tanımadığı adamların içinde dayanıb, üzündə həmişəki soyuq təbəssüm ona baxır...

Yuxudan nəfəsi darala-darala oyandı...

...Əri yanında oturmuşdu... əlini onun alınına qoymuşdu, qorxudan, ya iztirabdan irilən gözlərlə ona baxındı. Oyandığını görüb:

- Səsinə ayıldım. Elə bil qaynar işş batırıldılar ətinə, – dedi.

Dikəlib yerinin içinde oturdu. Ürəyi bulanırdı...

Əlini mədəsinin üstünə qoyub:

- Deyəsən, boynuma uşaq düşüb, - dedi, ərinə baxdı.

Qaranqlıq idi deyə, başa düşə bilmədi, ərinin gözləri güldü, yoxsa kədərləndi.

Bir müddət ikisi də heysiz-heysiz bir-birinə baxdılar.

Hava işıqlanırdı...

1986

YATAQXANA

Məstan dedi:

- Belim ağrıyır.

Bütün bina bir ağızdan dedi:

- Can!..

Məstan səbir gətirdi, bütün bina dedi:

- Sağlam ol, Məstan.

Məstan öskürdü, bütün bina ona dava-dərman daşıdı.

Məstanın arvadı xörək bişirdi, bütün bina onun xörəyini təriflədi, bəyəndi, bəyənmədi. Biri dedi: «əcəb ləzzətlidi», o biri dedi: «duzu çoxdu».

Məstanın arvadı özünə çəkmə aldı, bütün bina «Mübarək olsun!» dedi.

Məstanın uşağı həyətdə yixıldı, bütün bina içini çekdi...

Məstanın yaşadığı bina belə bina idi.

Məstana həmişə elə gəlirdi ki, evdə yox, küçədə, həyətin ortasında yaşayır. Evdə sərbəst hərəkət eləməyə qorxur, demək istədiyini otuz dəfə ölçüb-biçir, götür-qoy eləyib sonra danışındı.

Məstangilin evi elə bil qulaqlı idi. İki dəfə dalbadal asqırsayıdın, bütün qonşular bir-birinə dəyirdi, o günü gecəyə kimi zəngləşir, bir-birindən hal-əhval tuturdular. Odu ki, Məstan da, arvadı da, uşağı da özlərini ehtiyatla aparırdılar, bir-birilə evin içinde də «bəli», «xeyr», «buyurun»la danışıldılar ki, ictimai qınağa tuş gəlməsinlər.

Evdə Məstan qalstukla gəzib-dolanır, oturub-duranda dönə-dönə üst-başını yoxlayır, hər addımda arvadından üzr istəyirdi. Hətta gecələr belə, bütün bina yuxuya gedəndən sonra da, yorğan-döşəkdə də Məstan özünü sərbəst hiss eləyə bilmir, əlinin, ayağının hər tərpənişindən ayılır, bədəninin, üstündəki yorğanın vəziyyətini yoxlayırdı.

Məstanın arvadı da çarpayıda o yan-bu yana çöñəndə, dəqiqədə bir başını yastıqdan qaldırıb üzbeüzdəki güzgüdən özünə, saçlarının düzümünə baxır, yayın cırhacırında belə heç biri üstünü açmağa, üstüaçıq yatmağa ürək eləmirdi.

Elə bil Məstangilin evlərində böyük bir kaməra var idi ki, gecə-gündüz onları izləyir, hərəkətlərini, səslərini gizli-gizli lentə köçürüb oradan birbaş həyətə ötürürdü...

Təkcə Məstangil yox, bütün binanın sakıləri - yüz əlli altı ailənin yüz əlli altısı da bu minvalla yaşamaqdaydır və bəlkə elə buna görə də bu vaxta qədər bu yüz əlli altı mənzilin bircəciyində belə xoşagelməz bir hadisə baş verməmişdi.

Məstanın boşaldığı, bir qədər asudələşib rahatlıq tapdığı yeganə yer isə onun idarədəki kabinetini idi. Odu ki, hər səhər işə həvəslə hazırlaşır, özünü idarəyə yetirib otağına salır, kabinetinin qapısını o üzdən möhkəmçə açarlayıb dərindən nəfəs dərir, özünü

bədənin bütün ağırlığıyla çarxlı kreslosuna buraxıb səadət saçan gözləriylə ətrafına nəzər salır, kabinetin bu mübhəm tənhalığından müstəsna bir zövq alırı.

Yığcam kitab şkafının, yazı masasının, bir neçə stulun və iki kreslonun güclə yerləşdiyi bu balaca iş otağı Məstanın, demək olar ki, ürəyinin qəşş eləyib açıldığı, istədiyi fikirləri və arzuları beynindən, qəlbindən, bir kimsənin müdaxiləsi olmadan, o baş-bu başa ötürə bildiyi yeganə sığınacağı idi. Bu balaca otağın şirinliyi o qədər cazibədar idi ki, qınayan olmasayı, Məstan yorğan-döşəyini də gətirib burada gecələyərdi. Odu ki, bəzən, xüsusən günəşin enmə vaxtı yaxınlaşanda və evə getmək üçün yiğişib otağı tərk eləməyin məqamı yetişəndə Məstan ürəyi titrəyə-titrəyə otağına göz gəzdirir, bu rahat asudəliyin, dinc tənhalığın nə vaxtsa, bir gün əldən gedəcəyindən gizli-gizli xoflansa da, bu axmaq fikirləri həmin dəqiqə beynindən qovurdu.

Məstangilin uçotaqlı mənzilinin hər otağı bu balaca kabinetdən iki dəfə geniş və işıqlı olsa da, otaqların hər biri gözəl mebel dəstləriylə, rahat, yumşaq divanlar və xalıclarla döşənsə də, Məstan həyatın gözəlliyyini və rahatlığını yalnız burda - bu balaca dəftərxanada tapırdı, burda hər bir şey Məstanda qəribə, anlaşılmaz hissələr oyadırdı.

Cünki burda bu balaca, kasib otaqda o istədiyi kimi otura bilirdi. İstəsəydi, lap ayaqlarını stolun üstüne qoyub yayxanardı... İstədiyi qədər barmaqlarını şaqqıldıdadardı, lap paltarını soyunub şeir də yazardı. Axi burda onu heç kim görmürdü?!.. Heç kim onun oturuşu-duruşu ilə bağlı öz rəyini bildirmirdi, növbəti saatlarını nə ilə dolduracaqları ilə maraqlanmındı?!.. Bu isə elə bir şey idi ki, lap dünyanın özünə dəyərdi.

Məstanın hər səhər qapısını açıb sevinə-sevinə daxil olduğu, dərindən nəfəs dərib fərəhləndiyi bu yığcam kabinet – Maliyyə texnikumu yataqxanasının müdir otağı idi. Məstan da bu otağın «yyəsi», yeni yataqxananın müdiri idi. İşinin öhdəsindən yaxşı gəldiyinə görə, ona dəyib-dolaşan, yataqxana sakınlarının vəziyyəti ilə maraqlanan yox idi. Hər kvartalın axırında səliqəylə yazıb doldurduğu hesabatını isə istər müdiriyyət, istərsə də mühasibat oxumadan, üzünə baxıb rəhmdil bir təbəssümle gülümsəyə-gülümsəyə imzalayırdılar. Odu ki, bu sabit rahatlıqdan və iş birliyindən fərəhlənən Məstan hərdən bir, otağın qapısını o üzdən açarlayıb şeir də yazırı.

Evdə isə Məstan heç vaxt şer yazmağa ürek eləmirdi. Cünki bircə dəfə istirahət günü divanda oturub elə-belə şəkil çəkdiyinə görə, başı əməlli-başlı agrımışdı. Düz iki saatdan sonra bütün bina onun şəkil çəkməyindən xəber tutmuş, dəhlizin divarından asılmış telefonun zəngləri bir-birinə aman verməmişdi. Kimi Məstanı təbrik edir, kimi rəsmi görmək arzusuya yanıb-yaxıldığını bildirir, kimi bu yeni məşğulliyətinə görə onu dolayır, kimi də elə bu axşam onlara geləcəyini bəyan edirdi...

Həmin o şəkil əhvalatından sonra gözü qorxmuşdu deyə, indi Məstan şəkil çəkməyi, şeir yazmağı gələndə, özünü cəld tualetə salır, amma orda da çox otura bilmirdi. Cünki tualetdə olduğu vaxt həddini aşan kimi, bütün bina bir-birinə dəyir, Məstanın tualetdə hansı səbəbdən bu qədər oturduğu barədə narahat fikirlər binanı başına alırdı:

- Məstana nə isə olub?..
- Bəlkə zəhərlənib?..
- Bəlkə soyuqlayıb?..
- Bəlkə ürəyi gedib?..

Məstan bu binaya evlənən gündən köçmüdü. On altı il ailəsi ilə bu binada bir damın altında yaşamasına, oğlunun artıq on beş yaşı tamam olmasına baxmayaraq, arvadıyla hələ

də ilk dəfə görüşdüyü dövrlərdəki kimi, pərdəylə dolanır, ürəklərindən keçənləri bir-birinə deməyə ürək eləmir, incikliklərini də içərilərində gizləməli olurdular. Zarafat deyildi, dörd yüz adamın arasında ağızına gələni danışmaq, kefin istəyəni eləməkmi olardı?.. Bu on altı ildə Məstan hələ bircə dəfə də olsun, arvadiyla ürəyi istəyən zarafatı da eləməmişdi. Hərdən bir kefinin kök vaxtlarında, sevincinin aşib-daşlığı, göyə tullanıb divarlara kəllə vurmağın məqamı yetişəndə belə, Məstan gözdən iraq gizli bir yer tapıb orda barmaqlarını gəmirir, hirslenəndə, göyərib qarala-qarala yatağına girib yorğanın altında ağlamalı olurdu. Dörd yüz adamın içinde o yekəlikdə kişinin top kimi atılıb düşməsi, yaxud ədəbsiz şəkildə arvad-uşağının üstünə çığırması necə qarşılanardı?.. Bütün bina gülməkdən, ya təəccübədən lərzəyə gəlib Allah bilir, sökülərdi...

Məstangilin binasının six mehribançılığının əsasını, ilk növbədə, bütün mənzillərin eyvanlarının arakəsməsiz olması və bina sakinlərinin bu eyvanlardan ümumi dəhliz kimi istifadə olunması qoymuşdu. Günün günorta çığı, yaxud gecənin bir aləmi hansısa qonşu uşağın mətbəxlərində marçamurçla su içməyi, əl-üzünü yuyub qurulanlığı, yaxud səhərin erkən çığı eyvanlarında paltar sərməyi, ya hamamda aqları suya çəkməyi, binanın o biri sakinləri kimi, Məstanı da qətiyyən təəccübləndirmirdi.

Amma bu on altı ilin qışı-yayı gizli-gizli içində yiğdiği sevinclərinin, ağrı - acıların hardasa içəridə – ürəyinin başına yiğilib qənbər daşına bənzər xoşagəlməz bir ağırlıq yaratdığı Məstanı narahat edir, cibində gəzdirdiyi ürək dərmanlarından ara-sıra dilinin altına qoyub sümürə-sümürə, içində hakim kəsilmiş bu ağır yükdən xilas olmağın yolları barədə düşünüb-daşınirdısa da, çıxış yolu tapa bilmirdi.

Ən dəhşətli isə bu idi ki, hədsiz pərdəylə dolandıqlarından, son vaxtlar artıq nə arvadiyla, nə də oğluyla nə haqdasa danışmağa nə o, nə də o birilər elə bir ehtiyac duymurdular. Arvadı bütün dərd-sərini qonşu qadınlarla bölüşür, öyrənəcəyini onlardan öyrənir, deyəcəyini onlara deyir, oğlu binanın uşaqları ilə oturub-durur, sirlərini onlara qırır, gecə-gündüz evdə tapılmır, olsun ki, o da hansı qonşununsa mənzilində gecələyirdi.

Qonşular qollu-budaqlı çay kimi Məstangilin mənzilinin otaqlarıyla o yan-bu yana axır, onlara bir-biriyle danışmağa, bir-birinin üzünə baxmağa belə macal vermindilər.

İllər beləcə ötür, Məstan bu binaya da, bu hədsiz «gurşad» həyatına da öyrəşməyə davam edir, hətta gecələr işıqlar sönəndə belə, öz yorğan-döşəyində də özünü bütün qonşularla hamilqliq bir yerdə hiss edir, hətta yuxularında da özünə nəzarəti əldən vermirdi.

Bir gün Məstan fikirləşdi ki, əslinə qalanda, işlədiyi idarəylə evi arasında elə bir fərq yoxdur. Ora da yataqxana idi, burası da. Bircə fərq bundaydı ki, orda yataqxananın sakinləri ilbəil dəyişir, təzələnirdi, bu «yataqxanadakılar» isə əbədi idilər.

Lakin bəzən, xüsusən zülmət qaranlıq gecələrlə Məstan necəsə, ayrı cür fikirləşir, öz həyatından, bu hədsiz mehriban binanın gurşadlığından xoflanırdı... O səbəbdən ki, bütün götür-qoylarından sonra Məstana qəfildən elə gəlirdi ki, həyatı, uzun-uzadı illər ötsə belə, o qocalıb əldən düşsə belə, elə burda – həmin bu azadlıq, asudəliyə tamarzi qaldığı binada keçəcək, öləndə də qonşuları ilə bir yerdə basdırılacaq. Çünkü ötən həftə, üzəbzəüz alt mərtəbədə yaşayan qonşunun arvadı qonşuları başına yiğib yerli icra hakimiyyətinə, binaya «Qardaşlıq məzarı» adı altında xüsusi torpaq sahəsinin ayrıılması barədə məktub ünvanlamışdı. Bu xəbər Məstanı hədsiz qorxutsa da, qəribədi ki, bu binadan uzaq bir qəriblikdə, qonşu səslərinin eşidilmədiyi yad bir ərazidə basdırılacağını, qonşularınsa, heç nə olmayıbmış kimi, hərənin öz evində yaşayacağını təsəvvüründə canlandırmağa çalışmışdısa da, gözünün qabağına qəbiraltı darısqallığın qapqara qaranlığından savayı, heç nə gəlməmişdi...

Məstangilin binası zahirən də onun işlədiyi yataqxananı xatırladırdı. Bütün mənzillərin çölü də, içi də bir-birinin davamı, ya tam eynisi idi. Hər mənzilin tavanından asılmış altı buynuzlu büllür çilçiraqlarla, eyni qəhvəyi parıltılı mebel dəstləriylə, eyni xalılar

və pərdələrlə bəzədilmiş bina ümumi yaşayış tikilisindən çox, nəhəng, çoxotaqlı mənzilə bənzəyirdi. Bu möhtəşəm eyniliyin səbəbi - hər bir mənzilin içinin və çölünün qurulmasına dörd yüz adamın qiymət və göstəriş verməsi idi. Bütün mənzillərin qonaq otağının baş tərəfində mötəbər qonaq kimi oturdulmuş servantların içini mütləq bahalı qab-qacaq, heç olmasa, dörd-beş büllur qab, mütləq çini çay servizi və sair doldurmaliydi. Bu cür servant bu binanın etiketi idi. Burda qonaq otağının ayrı cür bəzədilməsi - ədəbsizlik, yaxud qanmazlıq kimi qəbul edilir, qonşular o mənzilin sakinlərinin ardınca ağızlarını düzə-büzə boylanır, oranın sakinləri ilə bütün əlaqələrini kəsirdilər. Qonaq otağının ayrı mənzəresi, məsələn, servantsız olması, bu binada, təxminən, ailənin bacısız olması qədər faciəvi və mümkünüsüz bir məsələ idi. Qəribəsi də bu idi ki, illər ötsə də, yalnız yaraşığa xidmət edən bu servantlar öz məişət yararsızlığını sübuta yetirsə də, burda öz lazımlılığını, necəse, qoruyub saxlaya bilirdilər.

Binanın növbəti mütləq atributu rəngli televizor idi. O səbəbdən ki, dörd yüz adam heç cür bir-iki mənzilə yerləşə bilməzdi. Məstangilin binasında isə biri rəngli, o biri rəngsiz televizora baxa bilməzdi. Əvvəla, heç kimin buna ürəyi gəlməzdi ki, özü rəngli televizora baxsın, qonşusu rəngsizə. Bir də, bu binada gərək heç kim o birindən nə əskik, nə də üstün olaydı. Binanın qanununa görə, burda hamının payı bərabər olmalıydı. Hami eyni qədər sevinib, eyni miqdarda həzz almaliydi, eyni qədər kədərlənib eyni qədər ağlamalıydı.

Lakin son günlər nə baş vermişdisə, bu qarşılıqlı həssaslıqdan, məhəbbət və qayğı fəvvarəsindən son vaxtlar Məstanın ürəyi bulanmağa başlamışdı. Axı bu bitib-tükənməz, məcburi mehribançılıq, bu xəstəhal qayğıkeşlik kimin nəyinə lazım idi?!..

Bu və digər məsələlər barədə Məstan yalnız işdə, öz balaca kabinetində sərbəst olduğu məqamlar fikirləşməyə imkan tapır, bəzən öz-özünə verdiyi suallara hardansa elə cavablar tapirdi ki, oturduğu yerdə az qalırdı havalana. Çox vaxt bu cavablar onu özündən tamam-kamal çıxarı, o, əlinin altına keçən qovluqları stolun üstünə çırıp otaqdan çıxır, özünü yataqxananın yarıqaranlıq dəhlizləri boyu o baş-bu başa var-gəl edə-edə sıqaret çəkməklə sakitləşdirirdisə də, qəfildən binalarının «qayğıkeş projektorlarının» burda da onun beynindən keçənləri fiksə edib yanımı qonşularına ötürdüyündən xoflanıb duruxur, özünü cəld ələ alıb tələsik addımlarla otağına qayıdırı.

Məstangilin binasının xəstəhal qayğıkeşliyi, inadkar mehribançılığı illər ötdükcə, səngimək, soyumaq əvəzinə, gün-gündən elə bil bir az da şiddətlənirdi. Bəzən, xüsusən istirahət günləri Məstana elə gəlirdi ki, qonşuların mehribançılığından bina asta-asta yırğalanmağa başlayır, mənzillər və eyvanlar, həyətin qarajları da tədricən, yırğalana-yırğala bir-birinə yaxınlaşır, divarlarını əridə-əridə, vahid, möhtəşəm bir əraziyə çevirilir...

İş o yerə çatmışdı ki, həyətin it-pişiklərinə də binanın bu nümunəvi mehribançılığından yoluxmuşdu. Adətən, bir-birini didişdirən bu ciğal heyvanlar da hamının təəccübü qarşısında bir-birini duz kimi yalayıb, qol-boyun olub yatırdılar.

Məstanın vəziyyəti ən çox yay aylarında – havalar isinəndə və binanın mehribançılığı mənzillərdən çıxıb həyəti də başa alanda çətinləşirdi. Yay fəslində yataqxana da bomboş boşalır, tətilə çıxan tələbələr doğma yerlərinə – rayon və kəndlərə üz tutur, idarədə özünə iş tapmayan Məstan isə, vaxtının əksər hissəsini evində - həmin bu «mehriban qonşuluq şəraitində» keçirməli olurdu.

Odu ki, «yay faciəsinin» astanasında Məstan uzun götür-qoydan sonra binadan müvəqqətliyə də olsa, qurtulmağın yolunu, axır ki, tapdı və bacısigilin Apşeronun səfəli guşələrindən birində yerləşən bağına köcməyi qərara aldı.

Bağ məsələsindən həmin dəqiqə xəber tutan qonşular düz bir ay onları «yola salmaqla» məşğul oldular, müvəqqəti ayrılıq münasibəti ilə, az qala, hər axşam qurulan vida məclislərində hamı aqlaşdı və səhəri gün Məstangil, nəhayət ki, bağa köçdülər.

Bağ yolu çala-çuxurlar, eniş-yoxuşlarla dolu olsa da, Məstan maşını, az qala, havayla uçurub ora yarımcə saata çatdı, ayağını içəri qoymağıyla, əlindəki içi dolu sumkaların qapının ağızindən düşməyi, qapının yanındakı qoca tutun ən uca budağına dırmanıb nəfəsi gəldikcə:

- E-he-he-e-e!!! – qışqırmağı bir oldu, sonra aşağı enib quşların həzin cükkütlüləri altında günəşin ılıq şüaları boynunu, qollarını sığallaya-sığallaya budaqlarda şirələnən tutlardan yiğib yedi.

Tut mərasimi başa çatdıqdan sonra şalvarının balaqlarını dizəcən qatlayıb corablarını çıxardı, yalın ayaqları narın qumun istisindən qidiqlana-qidiqlana axşamacan həyəti dolandı. Gör bir nə vaxtdan bəriydi Məstanın qış-yay çəkmə-corabın içində tərləyib qabar atıb yetişmiş soğan başlarını xatırladan əyri barmaqları hava, gün üzü görmürdü.

Evin arxa tərəfindəki hovuza çatanda Məstan ağını lap itirdi, əynindəkiləri, yoldaca soyunub özünü soyuq suya atdı. Orda ürək genişliyi ilə o baş-bu başa üzə-üzə xoşbəxtliyin nə olduğu barədə uzun-uzadı fikirləşdi. Sonra fışdırıq çalmağa başladı və çala-çala fikirləşdi ki, bax, indi burda - bu gözdən-könüldən uzaq günəşli bir məkanda ondan heç kəs: «Xeyir ola, ay Məstan, fışdırıq çalırsan? Deyəsən, kefin sazdı ha!..» - deyə soruşa bilməz. Yaxud ayaqyalın gəzdiyinə görə, bir köpəyoğlu gözlərini bərəldib öz əttökən məsləhətlərindən qabırğasına döşeyə bilməz.

Bu fikirlərdən Məstan içində elə bir yüngüllük hiss elədi ki, sinəsini havayla doldurub mahnı oxumağa başladı...

Arvadı bir də onu gördü ki, Məstan quş kimi atılıb yenidən ağaçın ən uca budağına qondu, səsi aləmi götürdü. Ha qışqırkı, ha ağaçın altına gəlib gövdəsini silkələdi, Məstan eşitmədi... Oxumaqdan Məstanın gözleri böyüdü. Büyüyük hərəsi gavalı boyda oldu. Üzü şışib, təzə çörək kimi qızardı. Məstan hey oxudu, oxudu... Oxuya-oxuya bütün damarlarından, az qala, iliyindən süzülən sıxıntılarının, ağrı-acısının torpağın nəminə, ağacların yarpaqlarına hopduğunu öz gözləriylə gördü... qollarının, dizlərinin boşaldığını, içinin qəribə bir yüngüllüklə rahatlandığını hiss elədi... Bundan bir az da fərəhlənib lap ucadan oxudu, oxudu...

...Məstanın bu halından oldu, ya nə baş verdisə, Məstanın bu vaxtacan həlim xasiyyətli, üzüyələr arvadın halı dəyişdi, gözləri hikkədən hədəqəsindən çıxa-çıxa bu on altı ildə dişinin dibində, üzəyinin başında saxladıqlarını alov kimi püskürdü... Bütün bu illəri, içində bəslədiyi zəhərini boşaldıb kükrədi...

Məstan əvvəl çəşib duruxdu, nə baş verdiyini anlamağa çalışma-çalışa əvvəl qarnını, sonra başını qaşdı. Sonra Məstanın əsəbilikdən, ya nədənsə, əlləri qaşındı və Məstan əllərini bir-birinə sürtə-sürtə, əsəbi-əsəbi qaşdı.

Zarafat deyildi, arvadının bu sıfətə düşməyini, gözlərinin qan çəkib bərəlməyini Məstan, bu on altı ildə birinci dəfə gördü... Arvadının ağızının əməlli-başlı yekə olduğunu, alt dişlərinin bir çoxunun qaraldığını da Məstan elə həmin günün axşamı – arvadı ağızını iri-iri açıb əsnəyəndə gördü. Elə həmin axşam da Məstan arvadının burun pərələrinin

həddindən iri olduğunu, dəhşət filmlərindən yadında qalan əjdahaların burnunu xatırlatdığını anladı.

Səhəri gün isə Məstanın, dərslərindən əla qiymətlər alan, adı bu səbəbdən məktəbin şərəf lövhəsindən düşməyən oğlu bağın arxa tərəfində əlinə keçən iki pişiyin quyuğunu bir-birinə bağlayıb odladı. Pişiklərin bağlıları başına götürən ətürpədən çıqtısı Məstanı bağın ağaçlıq hissəsində – ağacların arasında asılan tor yelləncəkdə mürgülədiyi yerdə öldürən kimi vurdu...

Məstanın nəzəri tənbehlərindən heç bir nəticə çıxarmayan uşaq səhəri günü qonşu bağda kiminsə toyuğunu hovuzun içində salıb boğdu, axşam isə qonşunun aynabəndini daşlayıb pəncərələrinin şüşələrini qırdı...

Məstan ilk günlər oğlunun və arvadının bu qəfil dəyişkəniyini havanın gün-gündən yüksələn temperaturu ilə bağlsa da, qəlbinin dərinliklərindən tutduğu gizli siqnallar tamam ayrı şeylər deyir, Məstanı səbəbini özü də anlamadığı xofa salırdılar.

Günlər ötdükcə Məstanın arvadının da, oğlunun da başı elə bil xarab olur, gah oğlu, gah arvadı Məstan yüz il yatsa belə, yuxusuna girməyən əcaib hoqqalar çıxarmağa başladılar. Vəziyyət gün-gündən çətinləşirdi. Arvad ifritəyə, uşaq - şüursuz keçiyə dönüb aləmi bir-birinə qatib-qarışdırıldılar.

Məstanı ən çox təəccübləndirən - arvadının günlərlə əlinə daraq almaması, üstünə xörəyin yağı sıçradığından, xörək iyi qoxuyan paltarını günlərlə dəyişməməsi, axşamlar həmin tör-töküntü vəziyyətdə kəndin küçələri ilə tum çırtlaya-çırtlaya gəzməsi idi...

İkinci həftənin ortalarında Məstan bir də baxıb gördü ki, arvadının yerişi də dəyişib, duruşu da. İndi arvadı güləndə, niyəsə Məstanın canına üşütmə düşürdü. Arvadı yeridikcə, yerin tozunu göyə qaldırırdı. Oğlu da düz divara dırmaşırdı, qurda dönüb bağı gəmirirdi, söz də deyəndə, ona da, anasına da ədəbsiz cavablar verirdi. Oğlunun əlindən yaxın ərazilərdə salamat it-pişik, toyuq-cüçə qalmamışdı, uşağın bu təriyəsizliyindən cana yiğilmiş qonşular Məstanın salamını almırdılar, onu əyri-əyri süzüb həyətlərinə girir, qapılarının cəftəsini nümayışkarane halda bərk-bərk bağlayırdılar...

Məstan başını itirmişdi... Nə baş verirdi, anlaya bilmirdi. Gecələrlə sübhəcən yuxusu ərşə çəkilə-çəkilə, ailəsi ilə nə baş verdiyi barədə düşünüb daşınırırsa da, aydın bir nəticəyə gələ bilmirdi. Yuxu görürdü, nədi?!.. Sərbəst, rahat həyat dediyi bu idimi?..

Şəhərə qayıtmaqlarına bircə gün qalmış yenə bağın arxa həyətində çıqıran pişiklərin səsi Məstanı tamam hövsələdən çıxardı... Məstan bir də onu gördü ki, arxa həyətdədi, oğlunun iki qulağından yapışib var gücü ilə uşağı silkələyir... gözləri qarala-qarala, səsi gəldikcə bağırı...

Nə elədiyini anlamırdı... Nə özünü, nə əsəbilikdən, ya nədənsə güclənmiş qollarını dayandıra, saxlaya bilmirdi... Oğlunun qollarını dişləyib, qulaqlarını burduqca, yanaqlarını çımdıkleyib qarnını təpiklədikcə, elədiklərindən özü də vahiməyə gəlirdisə də, heç cür dayana bilmirdi... Ha özünü toplayıb isteyirdi dayansın, nəfəsini dərsin, əlləri, ayaqları dinc durmurdu... Arvadı da nə qədər eləyirdisə də, Məstanın əl-qolundan yapışib qışqıra-qışqıra ağlayırdısa da, onu saxlaya bilmirdi...

Oğlunun səsi bağlıları başına götürmüştü:

- Ay papa, öldüm!!! Vurma, ay papa!!!

Məstansa vurmaya, dişləməyə bilmirdi... Vurub dişləməkdən, çımdıkleyib çalxalamaqdan yorulmaq, doymaq bilmirdi... Sonra nə baş verdisə, Məstan bir də baxıb

gördü, atılıb oğlunun belinə minib... dişlərini uşağın qulağının ətinə keçrib, həzzdən, acı nəşədən coşa-coşa səsi gəldikcə bağırır...

Arvadı ələcsiz qalıb qonşuları köməyə çağırıdı:

- Ay camaat!.. Öldürdü!.. Qoymuyun!.. Kişinin ağılı çashıb, qoymuyun!.. - deyib səsi gəldikcə bağırıdı...

Məstan oğlunun Kürəyində bütün bağı dövrə vururdu. Uşaq hara qaçdığını özü də bilmirdi. Kürəyində bar-bar bağırib bədənini göyərdən atasından, qollarını, qulaqlarını göynədən ağrıdan qaçıb qurtarmaq istəyirdi də, ayaqları, quyuqlarını bir-birinə düyünlədiyi pişiklərə dolaşıb onu dəqiqədə bir qaçlığı yerdə bürdərdi.

Məstan özü öz vəziyyətindən elə bil havalanmışdı. Elə bil nə vaxtdan bərisə içində yaşayan, bu on altı ili xırda-xırda boy atıb böyükən əjdaha oyanmışdı.

...Kömürə gələn qonşular bağa doluşanda, Məstan hələ də oğlunun belində bağırmağında idi.. Uşaq üzü üstə yerə yixilib heysiz-heysiz zariyirdi... Məstanınsa ürəyi soyumaq bilmirdi ki, bilmirdi...

Məstanın arvadı kənardə dayanmışdı, üzünü tutun gövdəsinə söykəyib səssizcə ağlayırdı...

O gecə nə Məstanın, nə arvadının, nə də oğlunun gözünə yuxu getmədi.

Uşaq Məstanın ağır zərbələrindən qançır olmuş qulaqlarına, şışib göyərmiş burnuna qoyulan buz əridikcə zarıyır, Məstanın oğlunun bu zarıltılara dözümü çatmir, arvadı gözünün yaşıni balışa tökürdü.

Hamidan betə isə Məstanın vəziyyəti idi. Bir yandan bayaqqı hərəkətinə görə xəcalət çəkirdi, o biri tərəfdən, oğluna ürəyi ağrıyırı. Bir yandan da bu vaxta kimi oturub-durub arzuladığı, heç olmasa on-on beş günlük ailəsi ilə təklikdə keçirmək arzusunda olduğu sərbəst asudəliyin bu qədər qorxunc, təhlükəli olduğundan dəhşətə gəlirdi...

Məstan bütün gecəni yerinin içində qovrula-qovrula fikirləşib, axır bu, qərara gəldi ki, nə qədər gec deyil, səhərin gözü açılan kimi, şəhərə qayıtsınlar.

Səhəri gün Məstangili yiğisib şəhərə - evlərinə qayıtdılar.

Evlərinə çatan kimi bütün bina onlara axıdı. Hami Məstanın oğlunun qulaqlarının, burnunun göyü ilə maraqlandı. Dedilər, guya uşaqlarla dalaşıb. Onda bütün bina bir ağızdan «Can!» dedi, bir həftə hamı onlara dava-dərman, mer-meyvə daşıdı.

Oğlunun «keçiliyi» həmin gün keçib getdi. Uşaq dönüb əvvəlki tərbiyəli, utancaq oğlan oldu, kimi gördü, utanıb tər tökdü.

Arvadının qırışığı da evə gəlib çatan kimi açıldı, ağızı kiçildi, burun pərələri yerinə oturdu, onunla əvvəlki qaydada: «bəli», «xeyr»lə danışmağa başladı.

Hami rahatlanıb özünə gələndən sonra Məstan eyvana çıxb dərindən nəfəs aldı, şəhəri bürüyən çoxmərtəbəli binalara baxa-baxa, neçə illərdən bəri gördüyü şəhəri elə bil birinci dəfə gördü... bu zahirən bir-birinə oxşayan bozumtlul binaların, əslində, onların binası kimi, mehribançılıq və birlik ənənələrini özündə yaşadan yataqxanalar olduğunu anladı və bu fikirdən daha ərəyi sıxlımadı.

ROMANLAR

MƏNİM ÜÇÜN ƏDƏBİYYAT ƏRAZİDİR.
BU ƏRAZİDƏ İERARXİYA QANUNLARI İŞLƏMİR.

- Niyə qəhrəmanlarınızı bu qədər psixoloji labirintlərdə dolandırırsınız? Yoxsa bu, insan kontaklarının yeni forma axtarışıdır?

- Düzü, heç vaxt məxsusi bir yenilik yaratmaq iddiam olmayıb. Əsərlərimdə sizə yeni görünənlər, olsun ki, milli ədəbiyyatımızın qəbul olunmuş normalarından, millilik ənənələrindən bir qədər kənar baxışlar, bir qədər çılpaq, daha doğrusu, burxulmuş fikir və duyğulardır. Ədəbi qəhrəmanları dediyiniz psixoloji labirintlərdə dolandırmağımı gəlincə, bilirsiz ki, psixoloji nəşr yazıram. Bu üslüb geniş oxucu kütləsi üçün rahat həzm olunan əsərlər yetirmir və ola bilsin, qəhrəmanlarıyla bir, yarıqaranlıq labirintlərə, mistik dəhlizlərə dolaşan müəllif kənardan qorxu və iztirablar içinde qovrulan insan təsiri bağışlayır. Lakin bu heç də belə deyil. Dediyiniz o dərinliklər, yarıqaranlıq, qapalı məxfiliklər mənim çoxdanın bəri temperaturuna öyrəşdim doğma yerlərdi.

- Teatrlarımızın repertuarında boşluqdu. Afaq xanım niyə teatrlarla işləmək istəmir?

- Səhnə qanunları ilə mənim yazı üslubum arasında uyuşmazlıqlar var. Teatr daha çox kütləviliyi sevir. Hadisələr, anekdotlar, oyunlar... Tamaşaçı səhnədə baş verən konkret hərəkətdən, sözdən, hadisədən nəticə çıxarıır. Mənsə, gizli işlərlə məşğulam. Bu sırları səhnəyə gətirmək üçün tamamilə ayrı yollar axtarmalı oluram. Bəlkə də gələcəkdə bu sayaq əsərlər üçün tamamilə yeni bir teatr yaranmalıdır?.. İnsanın həyatında yox, məhz daxilində baş verənləri, ruhunun, qəlbinin vəziyyətlərini, ovqatlarını, bir sözlə, insan atmosferini dialoqla, hadisəylə çevirə bilən teatr. Məncə bu, bir o qədər də asan məsələ deyil. «Duyğular imperiyası» da əslinə qalsa, elə budu. Dialoqla, süjetlər və hadisələrlə dilə gəlməyən, ifadə olunmayan, görünməz, ələgəlməz, fövqəlşür duyum açılışları... Teatrla bağlı fikirləşirəm. Nə isə eləmək istəyirəm. Bu barədə müraciətlər çox olur. Mən, istədiyim tamaşanı yazmaq istəyirəm. Elə belə, müəllifi olduğum hansısa əsərin teatr repertuarına düşməsi xatirinə yox. Bu gün səhnələrimizdə gedən əsərlərə baxmaq, tamaşaçı üçün sözün əsl mənasında, işgəncədi. Onlara növbəti işgəncəni vermək istəməzdəm.

- Kamal Abdullanın təbirincə, ədəbiyyat əslində, qadın kimi bir şeydir. Ona tez-tez məhəbbət izharında bulunanda, səndən qaçmağa başlaya bilər. Əksinə, sən usaqlaşanda, sənə can atır. Afaq Məsudun yozumunda ədəbiyyatın «kişi» tərifi varmı?

- Kamal bunu, ədəbiyyatı cins mənada qəbul etdiyi üçün deməyib. Sadəcə, ədəbiyyatın ecazkar İlham pərisinin təbiətini qadın şıltaqlığı ilə müqayisə edib. Kamal da bilir ki, yağışın, küləyin cinsi olmadığı kimi, ədəbiyyatın da cinsi yoxdur. O daha çox ilgima bənzəyir və hərənin gözünə bir cür görünür. Mənim üçün Ədəbiyyat - ərazidir. Nə vaxtsa, hansı möcüzəyləsə doğulduğum Ərazi. Yer üzünün bütün ərazilərindən fərqli olaraq, bu Ərazidə heç bir ierarxiya qanunu işləmir. Orda hökm verən də, icraçı da, satıcı da, alıcı da, stenoqrafçı da, yoldan ötən lal-kar da mən özüməm. Orda çox şeylər var... Kafkanın qəddar hökmüylə özünü çaya atıb öldürmək üçün körpüyə tələsən Georq daim o Ərazidə körpüyə tərəf yol getməyindədi. O, körpüyə çatırsa da, orda son nəfəsini dərib çaya atılırsa da, yenə o körpüyə sarı getdiyi yolla tələsməyinə davam edir. Mən bu adamın Frans Kafka olduğunu bilirəm və onun Reyn çayında faciəvi şəkildə boğulub öldükdən sonra yeni bir novella yazacağı da mənə bəllidi. Bəzən mən orda xəstə Kafkanın yazmağa başladığı yeni novellasının sirli havasını da duyuram və arada bir həmin o çayda Georqun əvəzinə özüm də boğulub olurəm. Bütün bunlar hamısı həmin Ərazidə baş verir...

- İndi hər kəs meyarların deformasiyaya uğradığından gileyənlər. Necə bilirsiz, ədəbiyyata qayıdış olacaqmı?

- Siz yəqin ki, son illər cəmiyyətimizdə gedən kütləvi siyasiləşməni nəzərdə tutursuz. Ədəbiyyatın, ümumiyyətlə, böyük sənətin boynuna qoyulmuş «geniş kütlələrə təsir etmək vəzifəsi» bizlərə yaxın keçmişimizdən – sovet ideolojisindən qalmış yadigarlardandır. Böyük ədəbiyyat bütün dövrlərdə olub, lakin nə Füzulinin, nə Servantesin, nə də Rablenin əsərlərinə üzdə gedən proseslərə təsir etməli olan köməkçi vasitə kimi yanaşılmayıb. Biz, Ramiz Rövşən demişkən, «filoloji xalq» olduğumuzdan, siyasetçimizdən tutmuş süpürgeçimizə qədər şeirlə böyüüb boy-a-başa çatdığımızdan, ən kədərli, ən çıxılmaz, yaxud, ən uğurlu, sevincli məqamlarımızda şərə, ədəbiyyata üz tutmuşuq, bu ələgelməz, ilgimvari prosesdən real köməklik gözləmişik. Bu gün isə vəziyyət dəyişib. Ədəbiyyat öz «el ağsaqqalı» vəzifəsini boynundan atıb, müdrik müəllim obrazından çıxb. Bu gün insanlar kiçik məbləğdə pul əskinazının, yüz şeirdən, yaxud, rəsm tablosundan qat-qat vacib və dəyərli olduğunu «anlayırlar.» Lakin bu, o demək deyil ki, bu gün ədəbiyyat yoxdu. Ədəbiyyat bu gün də var, amma bu, həmin o siz deyən «ibretamız» ədəbiyyat deyil. Əslində, ədəbiyyatın insan həyatına müdaxiləsi, yuxuları bizim düşüncəmizə, ovqatımıza müdaxiləsi qədər taleyüklü və sirlidir. Onun işi çox gizlində - bizim özümüzün də özümüzə məlum olmadığı ən məxfi şüuraltımda gedir.

- Siz kütlə üçün yazmırınız. Sizin üçün stimul nədir?

- Mənim stimula ehtiyacım yoxdur. İdarə işlərindən, məişətdən, övldarımın qayğılarından azad olan kimi yazı tərəfə keçirəm. Bunun üçün xüsusi ovqat, yaxud, ilham pərisi gözləməyə ehtiyac olmur. Mən yazanda, sanki, əlimdə çıraq harasa aşağılara - özümə, içimin ən qaranlıq, sirlili hücrələrinə enirəm. Maraqdan nəfəsim tutula-tutula, həyəcandan ürəyim döyüñə-döyüñə... Düşdüğüm o yerin sonu yoxdur. Bu, sonsuz, sirlili bir yoldur.

- Şübhəsiz ki, yaradıcılıqla məşğul olan hər kəs hansıa məqsədə çatmağa çalışır. Sizin üçün son ədəbi göstərici nə olacaq?

- Son barədə kim nə deyə bilər ki?

SUITİ

...Kürsüyə qalxanda hiss elədi ki, deyəcəyi sözlər by «qoyun sürüsünə» təsir eləməyəcək. Həm də, həmişəki səlist cümlələrlə, sinə dolusu nəfəslə danışa bilməyəcək. Cünki yorulub artıq... Danışmaqdan da, üzləri hec nə ifadə eləməyən bu şüursuzlar ordusunu görməkdən də.

Bu gün hamı həmişəkindən daha çox oxşayırdı qoyuna. Yoxsa bu ona elə gəlirdi?.. Əvvəllər bu süründən özünə qarşı marağa oxşar nə isə hiss eləyirdi elə bil. Bu maraq onun şəxsiyyətinəydi, şəxsi həyatınaydı, ya deyib danışacağı sözlərəydi?.. Ya bəlkə, heç bir maraq-zad yox idi, bunu öz-özündən uydurmuşdu?.. Bir az da dözüb yaşamaqdan ötrü illər uzunu özü üçün uydurduğu qalan o biri şeylər kimi uydurmuşdu?..

Daha heç kimdə ona qarşı marağabənzər nə isə yox idi. Nə onun özünə, nə də dediklərinə. Bir də axı nə deyirdi?.. Nə bu şüursuz üzlərə, nə də özünə dəxli olmayan bu mənasız söz yığnağını kimdən və nədən ötrü danışırkı?..

- ...İlin ikinci rübüne nəzədə tutulan layihələr üçün vəsait barədə mühasibat öz rəyini verməlidи ki, biz də, nəhayət, nəyi necə edəcəyimizi dəqiqləşdirə bilək. – dedi və hiss elədi, necə dili bəpbalaca, köməksiz quş balası kimi titrəyib heydən düşdü. Bir sözlə, daha danışmağa halı yoxdu.

Sonra nə oldusa, qəfildən ona elə gəldi ki, hamı qaşınır... Xüsusən arxa və orta cərgədəkilərin oturduqları yerdə əzab dolu üzlərlə gizli-gizli vurnuxmalarından, bədənlərinə gicişmə düşdiyü bilinirdi... Onun şışman vücudu, bir-birinin ardına düzdüyü xirtdəkdənyuxarı, əhəmiyyətsiz cümlələri qaşındırırdı hamını...

Qabaq cərgədə oturanlardan kimsə gözünü, sonra əl atıb qulağını qaşdı... sonra arxa cərgədəkilərin də gözləri qaşındı... Yalnız indi anladı ki, hamının gözü qaşınır... Hamının gözü onu görməkdən qaşındırdı...

Gözünün ikisi də birdən aydın. – ürəyində fikirləşib sözünə davam elədi.

Dili danışmaqdan, ya dünəndən bura pəhrizini pozduğuna görə, qupquru quruyub damağına yapışmışdı deyə, udqunanda boğazı göynədi.

Olsun ki, yenə şəkəri qalxıb... Dünənki yağlı plovun, qaşığın ortasında göz yaşı kimi titrəyən quyrıqlı quzu ətinin, rahat-hülqum kimi üst-üstə, az qala, bütöv-bütöv udduğu üç, ballı paxlavanın altıydı, çəkirdi...

...Çıxışını yekunalşdırıb burun yaylığını çıxardı, gicgahından süzülüb etli buxağının arasına dolan tərini qurulayıb kürsünün kənarına qoyulmuş su dolu stəkanı başına çəkdi... sərin su sinəsinə yayıldıqca, dünənin axşamını... qonaq olduqları evin xanımının ağ, yumru qollarıyla nimçəsinə plov çəkdiyini, arvadınınса, oğrun baxışlarla altdan-altdan gah onu, gah incəbel xanımı süzdüyüňü xatırladı... və xatırladıqca, adamlı dolu zalın başına hərləndiyini hiss edib özünü ələ aldı...

...Arvadı onu bu dünyada olan bütün incəbel qadınlara qışqanırdı. Olsun, ona görə ki, arvadının o biri qadınlardan fərqli olaraq, beli yox idi. Heç əzəldən olmamışdı. Sağ əliylə sol ovcunu qaşıya-qaşıya fikirləşdi ki, arvadının nəinki beli, «qadın» adlandırılan bütün məxluqlara xas olan yancaqları da yox idi... Arvadının yancaqlarına dolası əti elə bil çəşib, niyəsə yuxarı - ciyinlərinə və qollarına dolmuşdu, onu qadından çox, ağır çəkili idmançıya bənzəirdi. Odu ki, qısqanlıqlıdan boğulub ölürdü, gün-gündən saralıb solurdu... Dünən də arvadı onun, evin xanimının şərəfnə söylədiyi "şanlı" nitqini nifrət dolu, iynəli baxışlarla dinlədikcə, stolun altından ayağını bastayıb, nadinc uşağa göz ağardan tək, gözünü ağardmışdı, acıqlı zabit zəhmiylə astadan:

- Çörəyini ye. - demişdi.

O da başını aşağı salıb, şəkərini unudub, ürəyi arvadının zəhmindən parçalana-parçalana qabağına keçəni içəri ötürmüdü.

Odu ki də, indi ölürdü... Arvadı belə çıxırdı axırına.

Əslində, ölməyi dünən gecədən başlamışdı... mədəsi bir-birinin üstündən ötürdüyü müxtəlif növ yağılı yeməkləri həzm eləməkdən imtina eləyib acıqlı yumruğa dönmüş, səhərəcən ona gözünü yummağa imkan verməmişdi... Səhərəcən qıcqırıb, az qala, ağızına qayıdanlara müqavimət göstərə-göstərə, yerinin içində çabalaya-çabalaya qalmış, sübh tezdənnən güzgүyə baxanda isə özündən qorxmuşdu...

Dünənki gecədən sonra arvadının da bəbəkləri yerini dəyişmişdi. Bunu səhər yeməyi vaxtı mətbəxdə arvadıyla üzbüüz oturanda, arvadı, onun üzünə baxmadan, əsəbi hərəkətlərlə ona kəsmik yaxması hazırlayanda anlamışdı. Səhər naharının axırında isə arvadı həmin o dəyişmiş bəbəkləriylə onun qarnına zillənib ilan fışiltisini andıran yandırıcı piçiltıyla:

- Əclafsan ki, əclafsan. - demişdi... o, dinməz-söyləməz ayağa qalxıb dəhlizə çıxanda isə özünü saxlaya bilməyib alov kimi püskürmüdü, otuz ilin xatirələrini dil boğaza qoymadan, ortaya töküb, öz-özünü qəsdən bir az da coşdurmuşdu...

Fikirləşdi ki, görəsən niyə arvadının bəbəkləri gündən-günə dəyişir, kığılıb cansız nöqtələrə dönür?.. Axi yadına gəlir, evlənəndə arvadının əməlli-başlı iri gözlərivardı?!.. Yaraşıqlı boy-buxunu və hətta, deyəsən, beli də vardi?!

Bu yerdə nazirin yadına, nişanlı vaxtları arvadının belini qucaqlamağı... arvadınınsa, boyu çatmadığından, barmaqlarının ucuna qalxıb isti qollarını onun boynuna dolamağı, nəvazişlə çənəsindən öpməyi düşdü...

...Əlini boynunda, çənəsində gəzdirdi.

Boynu yox idi... əli qatlı buxağın üzəriylə sürüdü...

...Zala sakitlik çökmişdi. Bir yiğin göz húcuma köklənmiş aqressiv çeyirtkə sürüsü kimi ona zillənmişdi... Ağzını açmağını gözləyirdilər ki, «A» deyən kimi üstünə şığıyb minlərlə soyuq, iti neşərlərini bədəninə sancınlar...

Özünü toplayıb mikrofonu aşağı əydi, ağızını, az qala, mikrofona yapışdırıb mümkün qədər təmkinlə:

- Bir də, bayaq burda irəli sürülən bütün təkliflər, əslində, mənə çıxdan tanışdı. - dedi - Məsələ burasındadı ki, ilk əvvəl biz bunu dəqiqləşdirməliyik ki, Teatr İdarəsinin - bu balaca, alaçiy qurumun bu gün bu sayaq əcaib bir iddiaya düşməsinin əsil səbəbi nədir?.. Bir də, ay mənim əzizlərim, ideya irəli sürmək məsələnin bir tərifidir. Onu həyata keçirmək – tamam ayrı bir şeydir. Onu da nəzərə alsaq ki, bizim bugünkü yeni fikirli, gənc rəhbərimiz teatr sahəsi üzrə kifayət qədər püxtələşməyib və açığını desək, idarənin bu günü vəziyyəti də bir o qədər qənaətbəxş deyil, zənnimcə, bu məsələylə bağlı heç də tələsməli olmadığımızı anlayarıq.

Zala narazı bir piçhapiç düşdü. Kimsə yerindən:

- İmkan verin, danışın!.. – dedi.

Sağ əlini yuxarı qaldırıb:

- Bircə dəqiqə-bircə dəqiqə. Özünüz bilirsiz ki, mən heç bir zaman yeniliklərin və islahatların əleyhinə olmamışam. – dedi. - Amma gəlin məsələyə bir qədər ayıq yanaşaq. Bu gün Teatr İdarəsinin ortaya atdığı bu qondarma məsələ siz deyən, elə bir yenilik də deyil axı?!.. Bu barədə vaxtı ilə mən özüm də müxtəlif səviyyələrdə məsələ qaldırmışam. Onda yəqin bizim bu inqilabçı müdürüm hələ orta məktəbdə oxuyurdu...

Bu yerdə hiss elədi ki, həyəcandan, ya incikliyindən boğazını qəhər sıxır, dili sözünə baxmir... ölü balıq kimi ağızının içində yatıb o üz-bu üzə çırpılır...

Niyə kövrəldi axı?.. Nədən belə qəhərləndi?.. Yadına keçmiş illəri, bu vəzifəyə çatmaq üçün keçib gəldiyi daş-kəsəkli yollar düşdü, nədi?.. Yoxsa bu, artıq bu xəstə bədəniylə daha heç bir daş-kəsəyə davam gətirə bilməyəcəyini, qarşıda daha heç bir yolu olmadığını, keçə biləcəyi yolların artıq keçildiyini, ya elə keçilmədən, arxada qaldığını anlamağın qəheri idi?..

...Teatr İdarəsinin müdürü – 30 yaşını yenicə haqlamış daz başlı, eynəkli adam müttəhim sifətiylə arxa cərgələrdə oturmuşdu, ordan, adamların arasından xoflu baxışlarla üzünə zillənmişdi...

Olsun ki, neylədiyini anlamışdı. Gec də olsa... – bayaqdan ayaq üstə dayandığından şışib köpüşmiş ayaqlarını qoyub götürə-götürə fikirləşdi və gözünün qabağına, bu “gənc inqilabçının” Mərkəzi Komitəyə vurduğu şikayət telegramını, son nəticədə, onun stolunun üstündə görərkən düşdüyü vəziyyəti gəldi...

Olsun ki, məhz həmin an bu burnufırtılı müdür idarəcilik və dövlətçiliklə bağlı nə isə qanmışdı. – fikirləşdi. – O olmayan başıyla. Yaxud havası dəymışdı üzünə...

Gözündən gəlsin!.. – ürəyində dedi. - İllərlə Elmlər Akademiyasının dəhlizlərində küllənən ütük namızədlərin arasından seçilib adamlar cərgəsinə qoşulmağına belə qudurdu. Yiyəsinə şıllaq atan küçük!.. Sonra başıyla arxa cərgələrə işaret edib:

- Bizim bu gənc müdürümizin belə bir sərbəstliyə can atmasının əsl səbəbini də gözəl başa düşürəm. - dedi - O məqaləsindən sonra qoltuğuna qarşı verənlərin sayı çox olub görünür. Bəs hanı indi onlar?.. Mən sizinləyəm, yoldaş Qənizadə!..

Gənc müdür onun bu sözündən sonra, gözləniləndi kimi, ayağa qalxmadi. Əksinə, başını aşağı salıb adam dolu cərgələrin arasında, elə bil, yoxa çıxdı.

- Elə belə deməyiблə: "Yetimə can-can deyən çox olar..." Əlbəttə, o məqalə elə-belə cizmaqara deyildi axı?!.. Bu, yeni Mədəniyyət nazirinin platforması idi!.. Bu yoldaşın dərdi - Teatr İdarəsinin vəziyyəti deyil, ay mənim əzizlərim, bunu birdəfəlik başa düşün! Və mənə elə gəlir ki, çoxumuz da bunu başa düşürük. Axı o təkəbbür və iddia dolu cizma-qaranı, Allaha şükür, hamımız oxumusuq.

Zalda yenə piçilti gəzdi.

- Lakin mən istəyərdim, bizim bu cavan dostumuz birdəfəlik sıraqa eləyib assın qulağından ki, mən heç də özümü, necə deyərlər, köhnə qvardiyanın təmsilçisi hesab eləmirməm. Əksinə, özümü, bütün həllivacib islahatların həyata keçirilməsi əzmində olan müsəlləh əsgər bilirəm! Buna kifayət qədər qüvvəm və bacarığım da var!..

...Burda hiss elədi ki, səsi yerli-dibli qırıldı, dili ölüb cansız ət parçası kimi çənəsinin içində düşdü...

...Kürsüdən özünü zorla çəkib çıxardı. Döşəmənin taxtaları ağır ayaqları altında cirildaya cirildaya keçib yerinə əyləşdi, bir stəkan suyu da orda başına çəkib fikirləşdi ki, gərek özünə bədəninə uyğun kürsü düzəldirdisin. Çünkü son aylar, ələlxüsus da, doyumlu naharlardan sonra, kürsüdən çıxməq müşkül məsələyə çevrilirdi. Normal insan ölçüsünə heablanmış bu qədim kürsü hər çıxışda tarım qayış kimi bədəninə dolanıb göbəyini sıxırdı... geriyə çəkilib çıxməq istəyəndə isə, bədəni kürsünü laxladıb mikrofonla gurultu sala-sala zalda çaxnaşma yaradırdı...

...Hamı ona gülürdü... – fikirləşdi. - ...onun bu bədheybət natarazlığına, piylənib il-ildən rezin balış kimi üfürlənən qarnına, gombul qadın üzünü andıran dəyirmi sifətinə, alma yanaqlarına, ətli buxağına... Bir dəfə beləcə dartınıb kürsüdən çıxanda və yoğun ayaqlarını ardınca sürüyə-sürüyə yerinə yollananda, hardansa arxa cərgələrdən, heç cür tanımadığı cavan qadın səsinin:

- Kişi suitidi elə bil... – dediyini öz qulaqlarıyla eşitmışdı.

Bir dəfə isə... Bir dəfə, yadına gəlir, kürsüdən heç çıxa bilməmişdi... Həmin gün, yadına gəlir səhərin və günortanın sulu naharından üfürlənib şişən qarnı kürsünün içini yoğun kolbasa kimi doldurmuşdu... O gün nitqini mümkün qədər uzadaraq, təzəcə yediyi yeməklərin həzmə gedib qarnını yumşaldacağını gözləmişdi də, qarnı yumşalmamışdı... və son əlac - düşmən səngərindən qurtulan tək, bu darısqal qutudan dartılıb xilas olmağa qalmışdı... Daha doğrusu, bədənini kürsüdən yox, kürsünü bədənidən çekib çıxarmalı olmuşdu...

...Nida ahəngli son cümləsindən sonra zala uğultu düşmüştü... Arxa və orta cərgələrdə nisbi sakitlik idi. Burda nazırılıyın bitərəf əməkdaşları əyləşmişdilər. Qabaq cərgələrsə, firtinaqabağı dəniz kimi dalğalanıb bulanırdı...

Stolun üstündəki qrafını dibinəcən stekana boşaldıb birnəfəsə başına çekdi və qarışındakı vərəqdə, çıxışa qədər çekdiyi dəvəquşunun dimdiyini qaralmağa başladı.

Zalın «dalğalanması» gerilərə də yayılmışdı, ordan-burdan:

- Qoy özü desin!..
- Söz verin, danişsin!.. – deyə, yer-yerdən səslənirdilər.

“Küçük...” – nazır dimdiyi əsəbi-əsəbi qaralda-qaralda fikirləşdi. – “Səni qoz qabığına soxmaq mənə borc olsun...”

Sonra nə oldusa, qəfildən gözü Teatr İdarəsi müdirinin, tərəddüb və təlaş saçan üzlərlə yerlərində vurnuxan əməkdaşlarının arasından ona pis-pis zillənən gözlərinə sataşdı... və bədəninin tən ortasından – hardansa, mədəaltı vəzi yerleşən nahiyyədən ayaq barmaqlarının ucunacan namnazik, soyuq ilanabənzər nəyinsə sürünbər keçdiyini hiss edib duruxdu...

Axi niyə bu cavan adam ona bu qədər nifret eləyir?!.. Yaxşı, tutaq ki, ona istədiyi sərbəstliyi vermir, yaxud dəhlizdə üzbüüz gələndə, məlum səbəbdən, salamını soyuq alır. Tək bir buna görə adama bu qədər nifretmi eləyərlər?..

Yo-ox, bu nifretin ayrı səbəbləri var... onun bilə bilməsə də, təqribən duyuq düşməyə başlığı dəha dərin səbəblər var.

Bu yerdə nazirin beynindən, bu səbəbin, onun lirt vücuduyla, necəsə, əlaqəsi olduğu fikri ötüşdüsə də, bu fikrin dərininə getməyə hövsələsi çatmadı...

- Deyirəm, bəlkə, bağlayaq bazarı?.. - bayaqdan sağ tərəfindən, abırsız bir maraqla onun dəvəquşusunu müşahidə eləyən müavinin səsi qulağını daladı.

Başını «yox» işarəsiylə yelləyib işinə davam elədi və bu prinsipiallığına görə özünün özündən xoşu gəldi.

Neçə illərdən bəri öz dildir aləmində özünü hazırl-nazir hesab eləyən bu özündən müstəbehin məhz təcrübəsizlikdən irəli gələn növbəti səhvini - yersiz tələskənliliyi tutduğuna görə, gizli bir qürurla qürrələndisə də, bunu biruzə vermədi... dimdiyini səliqəylə qaraladığı dəvəquşunun üstündən başını belə qaldırmadan fikirləşdi ki, az qala, iyirmi ilə yaxın bir müddəti yüzlərlə əməkdaşı olan belə bir idarənin rəhbər vəzifəsində keçirsə də, fəlsəfə elmləri doktoru olsa da, bu adam insan psixologiyasının incəliklərini başa düşmədi. Deməli, o, ömrünün axırınacan onu da başa düşə bilməyəcək ki, təkcə elə bunu başa düşə bilmədiyi üçün də heç bir vaxt nazir ola bilməyəcək. İndi bu boyda narazılığın belə bir gərgin məqamında, bu sayaq qaynayıb-coşan vədələrində iclası bağlamaq – içi paqqapaqla qaynayan qaynar qazanın ağızını ağır qapaqla qapamaq kimidi. Belə firtinaları yatırmağın ən

sınanmış üsulu – “ədalət hissi ilə coşub kükrəyən bu inqilabçı ruha” geniş tribuna vermək, içlərə yiğilan kin-kidurətin boşalmasına imkan yaratmaq, səbr və təmkinlə silahlanmış dinləmə mexanizmini işə salmaq və sair və ilaxır...

- Belə getsə, məsələ yoğunlayacaq.

Bunu sol tərəfində oturan müavin dedi, sonra da - Mən dedim də. Bu aşkarlıq məsələsi müsəlman üçün döyük axı?!..

Başını yenə dəvəquşunun üstündən qaldırmadan, ağızının içində:

- Darixma. – dedi və vərəqi o biri üzünə çevirdi.

Belə adı məsələləri Koroğlu kimi, bu biri də qanmır. - nazir kağızı xırda rəqəmlərlə doldura-doldura fikirləşdi. - Qanmırlar, amma hər ikisinin könlündən nazir olmaq keçir.

...Allah bilir, bunu gecələr yuxularında da görürər... Görürər, necə onun yerində oturub qara ebonitlə palidin qarışığından düzəldirdiyi möhtəşəm iş stoluna dirsəklənirər, necə İtaliyadan gətirdirdiyi meşin üzlü kreslosuna yayxanıb dövlət telefonuyla yekə-yekə danışırlar... necə çəhrayı maşının məxmər üzlü oturacağında yellənə-yellənə, Nazirlər Kabinetinə, ordan Prezident Aparatına gedirlər... necə nazirliyin beş-on işçisini başlarına yığıb, Çindən ona hədiyyə gələn, soğan qabığı kimi incə čini cay dəsgahında çay içirlər...

Bu yerə gəlib çatanda sol gicgahı qəribə, ritmsiz döyüntülərlə lükküldəməyə başladı... və nazir fikirləşdi ki, olsun ki, təzyiqi qalxdı. Bunun ardınca fikirləşdi ki, bunu ölüncən yuxularında görəcəklər və vərəqin o biri üzündə çəkib başa çatdırıldığı atın quyuğunu qaralaya-qaralaya, öz-özünə əsəbileşdi ki, gör bir nə haqda fikirləşib öz-özünü əsəbileşdirir, çərlədir, bu birilərininsə heç dünya veclərinə deyil.

...Atın quyuğunu axıra qədər qaralamağa hövsələsi çatmadı, stolun sağ cinahında qalaqlanan kağız komasından çəkib çıxardığı təmiz vərəqi qarşısına qoyub zala baxdı.

Doğrudan, bu nə cəmiyyətdi, yaşayır?... Bu nə həşərat yuvasıdır?!.. Niyə hamı bu qədər acıqlı və kinlidi?.. Niyə hamının qəlbindən nazir olmaq keçir?!.. Bu malbaş müavinlər də nazirlilik arzusundadılar, Teatr İdarəsinin o dilgir müdürü də... Nazirlər Kabinetinin elm, təhsil və mədəniyyət şöbələrində də nazirlilik azarına tutulanlar çox idi... bir-iki düdük qəzet redaktoru da nazir olmaq arzusu ilə yerində dingildəyə-dingildəyə, onun bostanına daş atmaqdan yorulmurdu... Hamiya da elə gəlirdi, nazir olmaq - səhərdən axşamacan selektorun düymələrində «çalıb», dövlət telefonuyla yuxarılarla danışmaqdən, sənədlərə imza atıb, lovğa-lovğa dövlət maşının şəllənməkdən ibarətdi. Ay hay... Özü də niyə hamının könlündən məhz mədəniyyət naziri olmaq keçirdi?! – bu yerdə nazir lap hövlləndi. - Niyəsə, heç kimin könlündən təhsil, ya məşə naziri, yaxud rabitə naziri, yaxud, tutalım, lap tikinti naziri olmaq keçmir?..

...Qabaq cərgədə oturub bayaqdannan bəri sürməli gözlərini süzdürə-süzdürə üzünə zillənən Musiqi İdarəsinin xanım - rəisi qəfildən başının güclə sezikləcək hərəketiylə qapiya işarə edib ayağa qalxdı, arxadakılara mane olmamaqdən ötrü belini əyib ehmal addımlarla zaldan çıxdı... və nazir hamının dəli həvəslə düşdüyü “mədəniyyət naziri” azarının səbəbini, axır ki, deyəsən, tapdı... bu fikirdən qabırğasının altının qəribə bir qidiqla qidiqlandığını hiss edib geniş, yağlı bir təbəssümlə gülümsəməkdən özünü zorla saxladı...

Bir-birindən maraqlı və cavān müğənnilər, balerinalar, aktrisalar...

Hə, məsələ də elə burasındaydı. - nazir qələmi yerə qoyub sağ əliylə sol ovcunu qaşıya-qaşıya fikirləşdi. Olsun ki, yuxarılar da, aşağılar da, hamı ona mədəniyyət nazirindən çox, ölkənin tanınmış qadınlar zümrəsinin baş xacəsi kimi baxır...

...bu fikirlə nazir, hansı möcüzəyləsə, rəhm və ağrılar dolu doğma üzü ilə gözünün qabağında bitən keçmiş müəllimini – bir vaxtlar, universitetdə oxuduğu illər ona tarix fənnindən dərs deyən, indi isə təqaüdə çıxıb şəhərin Bayıl qəsəbəsində, balaca, iki gözlü mənzilində tək-tənha yaşayan qoca professoru, onun qədim türk müharibələrindən oxuduğu mühazirələr zamanı qadınlar barədə dediklərini xatırladı... «...tarix boyu bütün

qədim savaşların və müharibələrin alt qatında – torpaq və ərazi iddiasından çox, yeni torpaqlarda ələ keçiriləcək yeni-yeni yad qadınlar sevdası durub həmişə. Ayri halda heç nə minlərlə başıpozuq, qızğın erkəyi ölümün cənginə gözüyüməlu atılmağa təhrik edə bilməzdi...»

...Qoca professorun, hansısa heyvanın gözlərini andıran xırda, işıltılı gözləri hardasa, ləp yaxınlıqda işıldadı... və nazir sevgi və sədaqət dolu bu ağıllı gözlərdən damla-damla içində sızmağa başlayan yumpyumşaq ilıqlığı hiss edib məmənunluq içində əridi... Qoca müəllimi üçün hədsiz darıxdığını, neçə vaxtdan bəri ziyarətinə getməyə vaxt tapmadığı bu müdrik insandan ötrü burnunun ucunun göynədiyini anlayıb bu qərara gəldi ki, bu həftə mütləq ona baş çəksin. Axı bircə onun yanında özünü rahat hiss eləyir... ən gizli sırlarını, dəndlərini bircə onunla bölüşür. Daha kiminlə bölüşəydi ki?..

...Zala uğultu düşmüdü... Kürsүyə - hündür, şiv qaməti, tarıma çəkilmiş dolu buxağıyla hansısa opera müğənnisini xatırladan Plan şöbəsinin müdürü çıxmışdı... bas səsiylə mikrofonu guruldada-guruldada nazirliyin "planında olan" işlərindən - Teatr İdarəsinin il uzunu yiylan borclarından, mühasibata təqdim etdiyi bir yiğin "bisavad" sənədlərdən danışa-danışa, hər iki cümlədən bir «bu haqq-hesabla özünümaliyyələşdirmə olar?» - deyib gözaltı nazirə baxındı.

Plançının nazirin əsəblərinə toxunan bas səsi professorun işıqlı üzünü yoxa çıxardı... və nazir yenə üzləri heç nə ifadə eləməyən qoyun sürüşünün arasında təmtəkcə qaldı...

Fikirləşdi ki, hələ dünən bu heyvərəni yanına çağırtdırb dönə-dönə tapşırılmışdı ki, çıxışında Teatr İdarəsi məsələsinə toxunması toxunsa da, kənardan yanaşılsın. Xeyri nəydi?.. Qoyun ki, qoyun...

...Atın quyruğu hazır idi, rənglənib qapqara mina kimi parıldırdı. Atın yanında qadın başı da çəkmişdi... Olsun ki, bu başı o, özü də bilmədən, plançının eybəcər səsindən necəsə, qorunmaq üçün çəkmişdi. Amma pis alınmamışdı. Bir suyu keçmiş sevgilisini - bayaq ona göz-qas eləyib iclasdan sivişən Musiqi İdarəsinin xanım-xatın rəisini xatırladırdı...

Ehmal-ehmal qadının boynunu, sonra döşlərini çəkdi. Döşlər qəşəng alındı.

Şəklə baxdıqca, içi qidiqlandı... və fikirləşdi ki, axı niyə şəkildən alınan həzzin təsiri bu qədər ani və ötəri olur?.. Sonra da gözəcək zala baxdı.

Hamı yarımaçıq ağızlarla plançını dinləyirdi...

...Qadının da saçını qaralayıb atın quyruğu kimi parıldatdı, sonra nə fikirləşdisə, saçların ucunu uzadıb atın quyruğuna caladı... sonra qələmi yerə qoyub şəklə kənardan baxdı.

Şəkil canlı alınmışdı... İndi əger at hərəkətə gəlib yerindən tərpənsəydi, qadını yerə yixib arxasında sürüyəcəkdi... Odu ki, atın qaçmağının qarşısını almaq üçün başına cilov atdı və cilovu rəngləyə-rəngləyə fikirləşdi ki, əslində, nazir olmanın çətinliyi - elə düymələri basıb telefonla danişmaqdı. Əsas məsələ də elə burdadi. Kiminlə necə danışmaq, demək istədiyin mətləbi hansı tonda demək, yaxud dolayısı mətləblərin arasından keçirib üsulluca işə salmaq, yeni məlumatları, yaxud sətiraltı eyhamları havadaca tutub yaddaşının mivafiq rəflərində yerləşdirə bilmək qabiliyyəti, yaxud səsinin ahəngini, cümlələrin ardıcılığını həmsöhbətinin ovqatına uyğunlaşdırmaq və nizamlamaq məharəti, deyilməsi vacib sözü məqamında ortaya atıb, sünü gülüş fəvvərəsində əridə bilmək bacarığı və sair və ilaxı...

...Qəfildən ürəyi zəif döyüntülərlə çırpındı...

Dünənki plov, deyəsən, doğrudan, atasına od vurmuşdu.

Dünənki qonaqlıqda süfrəyə düzülənləri bir-bir yadına salıb fikirləşdi ki, evin o incəbel xanımı da, onun əri – bu dəqiqə sol tərəfində bir dizini əsdirə-əsdirə oturub, kağızların arasında gizlədiyi «Qadın ensiklopediyası»nı dəli maraqla altdan-altdan oxuyan bu dılğır müavini də yağılı düyüünün və ballı paxlavananın onun xəstə bədəninə nə qədər zərərli

olduğunu bilirdilər. Bile-bile də, qəsdən gecənin o vədəsində, həzm prosesinin susub səngidiyi saatlarda qarnını bu yağılı yeməklərlə doldura-doldura ölümünü isteyirdilər... Bunu nə adlandırmaq olardı?..

Yalnız və yalnız düşmən qurğusu!.. Üzünə gülüb ayağının altını qazan müdhiş xəyanət! Hələ əlacları olsayıdı, üstündən beş-altı stekan şirin çay da içirdərdilər ki, elə ordaca, gözlərinin qabağında yerə tirlənib, ağızından köpük fışqıra-fışqıra gəbərsin. – bu yerdə nazir əsəbi-əsəbi rənglədiyindən vərəqin bir tərəfini cirdisə da, özünü o yerə qoymadı, vərəqi dörd qatlayıb cibinə qoymaq isteyirdi ki... bu məqam sağ böyründə, ağızı, az qala, əsnəməkdən cirilan bigiburma müavin qəfildən necə asqırıda, nazirin bayaqdan bura səylə rəngləyib başa çatdırmaq üzrə olduğu şəkli havaya uçurtdı... Şəkil havaya qalxıb bir neçə an çəkisiz ləngərlərlə üzdü... sonra yelləncək yiğralanmasıyla hərlənib qabaq cərgələrin arasında döşəməyə endi...

...Az qaldı ürəyi dayana... çönüb, qorxusundan meyit rəngi almış müavinə, sonra kağızın qonduğu cərgələrdə oturanların üzlərinə baxdı...

...Qəribəydi ki, heç kəs havada ağ quş kimi süzüb cərgələrin arasında yerə enən vərəqi görmədi... və nazir bədəninə soyuq tər gələ-gələ sinə dolusu nəfəs dərdi, sonra müavininə sarı çevrilib onun qorxudan bərəlmiş gözlərinin içində bir də, bu dəfə qatı nifrətlə baxdı.

O biri köksünü ötürüb ince qız səsiylə:

- Üzr istəyirəm... - dedi, – ...qəfildən oldu...

Pencəyinin döş cibindən çıxardığı nişastalı burun yaylığıni ehmalca alına toxundura-toxundura fikirləşdi ki, bu heyvərənin dərsini verməyin vaxtı çatıb deyəsən. Hürkündüb yenə dəli vəziyyətinə salmağın, gecələrlə səhərəcən yerinin içində çabalada-çabalada, yuxuda çıçırdı-çıçırdı ulatmağının məqamı yetişib. Sonra oturduğu yerdə birdən-birə nazirin ağılinə daha pis fikirlər gəldi...

Nazir çoxdan bəri yadırğadığı qəribə bir sayıqlıqla, son aylar nazirlikdə baş verən bir-birindən xoşagelmez hadisələri səliqəli ardıcılıqla yaddaşında sıralayıb bu qərara gəldi ki, burda, özülü soyuq müharibələr və intriqalarla qoyulmuş bu idarədə heç nə elə belə baş vermir. Bu mənada, qəfil təsadüf kimi görünən bu asqıraqın özü də, elə-bele, adı burun gicişməsinin yaratdığı refleks deyil... Olsun ki... - bu yerdə nazir düşünüləsi vacib mətləblərin lap dərininə gedəndə, adəti üzrə elədiyi kimi, üz-gözünü iki əli ilə ovub söykənəcəyə yayxandı.

- Zökəm olmuşam, dünənnən üzüdüürəm. - gözləri hələ də yerinə oturmayan bigiburma müavin udquna-udquna böyründən mızıldandı, sonra nazirin ətini tökə-tökə süni-süni öskürdü.

- ...Qoymarıq!..

Bunu, bayaqdan birinci cərgədə hansıa təşkilatdan bura yoxlamaya gəlmış komissiya üzvü kimi, əlləri qoltuğunda, vacib görkəmlə oturan qocaman hüquq məsləhətçisi yerindən çıçırdı... sonra ayağa qalxıb dil-dodağı süni həyəcandan əsə-əsə, xırda gözləri yaşara-yaşara nazirin "zəngin həyat təcrübəsindən", keçdiyi "kəşməkəşli siyasi-ictimai həyat yolunun çətinliklərindən" danışaraq, deyəsən, doğrudan-doğruya, kövrəldi...

Nazir fikirləşdi ki, komsomolda uzun müddət işləməyin axırı budu, bax. Yaşı səksəni ötüb, ağılı isə elə uşaq ağılıdı.

Hüquqşunas balaca yumruqlarını həmişəki qaydasında düyünləyib böyürərinə qıṣdı, cılız bədəni həmin əsgər məsuliyyəti ilə tarima çəkildi:

- Qoymarıq bu sayaq ekstremist əhvallı qüvvələr bizim doğma ailə birliyimizə mane olsun! Bəli, biz ailəyik!.. Doğma ailə!.. Ailənin də başçısı var!.. Özü də necə başçısı?... - bu yerdə elə bil «qoca komsomolçunun» ürəyi getdi... sözünü saxlayıb dayandığı yerdə bir neçə dəfə ləngər vurdu.

Zala çaxnaşma düşdü... kimsə arxadan içini çəkib:

- Onu oturdun, görmüsüz hali çöndü?.. – dedisə də, hüquqşunas dərhal özünü ələ alıb sözünə davam elədi...

Ətin tökülsün, qoca... - nazir fikirləşdi, - necə ki, tökülüb elə...

Fikirləşdi ki, rəhm belə axmaq şeydi, bax. Neçə illərdi, ortaya təqaüd məsəlesi çıxanda, boynunu qar altından yenicə çırtlamlı sütül bənövşə tək burub saatlarla qəbulunda oturan bu miskin qocanın binəva körpə sıfətinə, it gözü kimi sadıq gözlərinə baxıb: «Di yaxşı, - deyirdi, - bu il də başa vur, sonrasında baxarıq». Hər il də bu «sonra» bir qayda olaraq, «sonralara» çevrilirdi, sonra bu «sonraların» da bir «sonrası» tapılırdı və sair və ilaxır... sonra günlərin bir günü, axır, özü də başa düşdü ki, «sonra»ların sonu olmayıcaq. Daha doğrusu, onu başa düşdü ki, sonu olması heç məsləhət də deyil. Başa düşdü ki, bu qoca meymun, bu balaca, həyatsevər meymuncıqaz, onu təqaüdə yola salıb yerinə götürəcəyi sağlam gövdəli, diribaş hüquqşunasla çənə döyməkdən min qat sərfəldi...

Odu ki... - nazir fikirləşib yorğun-yorğun əsnədi... - ...illər ötəcəkdi, bu qocaman komsomolçu lap qocalacaqdı... beli əyilib çənəsini yerə dayayacaqdı... beyni yumşalıb, əriyib bomboz horraya çönəcəkdi... Onun da bu «horra»yla bağlı qəti bir qərar verməyə yenə ürəyi gəlməyəcəkdi...

...Yuxusu gəlirdi... Yuxusu gələndə, ilk növbədə yadına düşən – evdə, qonaq otağının yuxarı başında, televizorun üzbe üzündə dünyadan razı, kök qadın kimi uzanan məxmər üzlü divanı olurdu... Gərgin iş günündən sonra yuyunub, şam yeməyini yeyib, özünü isti vannaya salan tək, yumşaq rahatlığının içində salındığı, əlini məxmər üzünün sürüşkənliyində gəzdirə-gəzdirə mürgülədiyi yypyumşaq, rahat divanı... Sonra hardansa yadına, bazar günlərindən birinin günortası bu məxmər sürüşkənliyi tumarladığı yerdə qəfil mürgüləməyi, cəmi bir neçə dəqiqə çəkən mürgünün içində, əlini aramlı şümal dərisi boyu gəzdirdiyi əcaib suiti düşdü...

O nə dəri idi elə, ilahi?!.. O necə sürüşkənlik idi?!. Əli dərinin üstü ilə sürüşdükçə, bədəninin uçunduğunu... barmaqlarının, bu hamar sürüşkənlikdən yumşalıb, əriyib qəribə bir sıyıqlıqla bir-birinə qarışa-qarışa, balıq üzgəcini andıran çəhrayı yelpincə bənzəməyə başladığını xatırlayıb duruxdu...

- Buna hələ baxarıq!.. - hüquqşunas geriyə qanrılmadan, balaca başını əsdirə-əsdirə arxada oturanlardan kiminsə üstünə çıxmıldı, sonra yumruğunu havada silkələyib onun üzünə baxdı...

Hüquqşunasın hədəsindən sonra bütün zal ona zillənib qaldı...

“Bunun başı tamam-kamal xarab oldu...” – nazir vəziyyətdən çıxməqdan ötrü, adəti üzrə üz-gözünü iki əlleri ilə ovuşturdu və bu məqam hiss elədi ki, üzünün bir tərəfini keyiyib...

...Zalın arxa hissəsi, o hissəsi ki, ömür-billah iclaslarda qarğıa-quzğun kimi qarılداşib bir-birinə danışmağa aman vermirdi, indi nə əcəbsə, dinməz-söyləməz oturmuşdular, qəzəb və ikrah dolu gözlərlə üzünə zillənmişdilər...

Olsun ki, sözləri qurtarıb... - fikirləşib özünü dikəltdi, ürək döyüntüləri başına düşə-düşə, - hər şeyin əvvəl-axır, bir qurtaran vaxtı olur. İndi bunlar da beləcə. Danişib-danişib yorulmuşdular. Bəs necə?.. İnsan bədəninə - bir yiğin ətdən və sümükdən ibarət bu balaca tuluğa nə boyda hikkə-ədavət yerləşə bilərdi ax?!

Hüquqşunas, bir qədər gözləyib sözünə davam elədi. Bu dəfə son illər nazırliyin qazandığı nailiyyətlərdən, kitabxanalarda və mədəniyyət evlərində aparılan köklü islahatlardan danışdı və yalnız bundan sonra zalda elə bil ötəri bir müləyimlik yarandı...

Allaha min şükür... – ürəyində dedi və yorğun-yorğun əsnədi. Özlərindən bədgüman bu insancıqlar ordusunun, əvvəl-axır, illər uzunu apardığı bu soyuq müharibədən yorulub

əldən düşəcəyini o, lap çoxdan, Teatr İdarəsinin bu ədəbaz rəisi hələ qudurub özündən çıxmamışdan çox-çox əvvəllərdən bilirdi.

Bir də axı, onsuz da hər şeyin axırı elə ora gedirdi. Yorulmağa, heysizliyə, səssizliyə, yoxluğa... - nazir fikirləşib yorğun-yorğun əsnədi... - Hər şey, heç bir ədavətsiz və hikkəsiz də, öz təbii axarıyla özü-özünə yeyilməkdə, nazilib, korşalıb üzülməkdəydi... Bu dünyadan qanunu bu idi. Nazir bunu evdə - yazı masasının üstünə qalaqlanan kitabların hansındasa da oxumuşdu... çoxillik məmür təcrübəsində də görmüşdü. İl-ildən qocalıb zəifləyən, xəstələnib, heysizləşib səssizləşən neçə-neçə mötəbər və qüdrətli, təkəbbürlü və qüvvətli məmurların, dövlət adamlarının, idarə başçılarının, onlarla ədavət aparan digər əjdahaların da son aqibətini öz gözləriylə görmüşdü. Vəzifədə işlədiyi vaxtlar qılınc oynadıb ətrafına divan tutan, yaşa dolub qocaldıqca, xəstələnib zəiflədikcə, canı üçün əsən qoca, qorxaq tülkü'lərə çevrilən, saxta təbəssümlərinin arxasında müdrik ağısaqqal obrazına girənləri çox görmüşdü.

...Bircə o nazilmirdi, üzülmürdü... Əksinə, hələ get-gedə, elə bil daha da yoğunlaşış ağırlaşırdı... olsun ki, onun üzülüb nazilmə prosesinə hələ çox vardı... yaxud, bu proses hardasa, lap dərində gedirdi... – fikirləşdi və bu fikirdən elə bir oturduğu yerdə zəiflədi... göz qapaqları ağırlaşış, yuxusuzluq giziltisiylə gizildədi...

...Saatına baxdı. Dördün yarısı idi... naharının vaxtı ötərdü...

Kaş indi evdə olaydı... doyunca yeyib otağına çəkiləydi, yorğan-döşəyinə girib, ipək üzlü balışını qucaqlayayıdı... yatlıqca yataydı... yatıb bu gecəki yuxusunun ardını görəydi... o yuxusunun ki, orda nazir deyildi... qarnı üfürənmiş, qalstuku xırtdəyinə dirənmiş bu şişkin buxaqlı, mənasız, məzmunsuz məmür cildindən canı qurtarmışdı... hündür boylu, enlikürək, alagöz bir cavana çevrilmişdi... narıncı önlükdə, əlində kərpic, o biri əlində ev tikirdi... kərpiclərə nazir palçıq qatı çəkib səliqəylə bir-birinin üstünə, böyür-böyüre yiğirdi... ev tikilib başa çatdıqdan sonra qırmızı kirəmidli damını yerinə oturdurdu... kərpiclər də, dam örtükləri də o qədər yüngül, o qədər hamar idilər, elə bil sementdən yox, şumal səthli mərcandan idilər... ümumiyyətlə, o yuxuda hər şey o qədər çekisiz və rahat idi ki, əlinin yüngülce tərpənişindən, xariqələr yaranırdı... əlləri, qolları o qədər qüvvətli, bədəni o qədər qıvraq idi ki, əl saxlayıb dayanmağı, nəfəs dərib dincəlməyi gəlmirdi... geriyə çekilib, başa çatdırıldığı binaya kənardan baxdıqca, heyrətə gəlir, ucaltdığı bu qüdrətli tikilinin yaşayış evi yox, divarları bal dolu, nəhəng şan olduğunu, bu möhtəşəm şanı necə, hansı vəchlə yaratığının sevincindən qanad çalıb uçmağı gəlirdi... sonra, doğrudan-doğruya ucurdu da... ha tərəfdənsə, möhtəşəm uğultuya vizildaşa-vizildaşa üstünə axışan, onu dövrəyə alıb doğma gözlərlə üzünə baxan arılara qoşulub onlarla bir, şən-şən vizildiyirdi... narın qanadlarını titrədə-titrədə, balaca təyyarə kimi uçub, narıncı ləçəkləri ilə günəşin özünə bənzəyən gülün üstünə qonurdu... neşterini ortasına sancıb şipşrin süd tamlı şirəsindən, doymaq bilmədən sümürdükcə sümürürdü... nə gülün şirəsi bitib qurtarırdı, nə damağı bu daddan doyurdu...

...Hamısı andır şekerin zibilidi... – köməkçinin qıvraq ofisiant hərəkətləriylə qırılıb stolun üstünə qoyduğu su dolu qrafinə baxa-baxa fikirləşdi. Bədəni yuxuda da şeker tələb eləyirdi... sonra köməkçinin stekana süzdüyü suyu iri qurtumlarla başına çəkdikcə, onu da fikirləşdi ki, görən, arılarda şeker xəstəliyi olur?..

...Zalın işığı azaldı... yoxsa, ona belə gəldi?..

OLsun ki, ona elə gəldi... – fikirləşdi... axır vaxtlar tez-tez gözünün qabağı, oturduğu yerdə beləcə qaralırdı... bunun ardınca, sol gözünün kökü, beynini iynələyən ağırlarla lükküldəməyə başlayırdı... həkimi demişdi axı, yeməyin vaxtını ötürməsin, yoxsa vəziyyəti pisləşər.

Dünən də yeməyin vaxtını ötürmüşdü... sonra da yatar qarına o qədər yemişdi ki, gecənin bir aləmi yuxudan qovrula-qovrula, bişmək üzrə olduğu qaynar tavadan qurtulan tək, ləhləyə-ləhləyə oyanmışdı... bədəni od tutub yana-yana, dili-ağzı quruya-quruya, bir balon suyu bir-birinin ardınca necə başına çəkmişdisə, səhərəcən yerinin içində vurnuxa-vurnuxa, qarnı başına çəkdiyi bir balon sudan luqquldaya-luqquldaya qalmışdı...

...Bu yerdə nazir əli çənəsində, vüqarlı görkəmlə oturduğu yerdə, yaddaşının ha tərəfindənsə, soyuq hava axıntısıyla beyninə sızan hədsiz xoşagəlməz və bulanıq görüntündən duruxub özünü dikəldi... və bu gecə ona, yarımcıq qoyub ayıldığı arılar dolu yaşıl çəmənliyə qayıtmaga imkan verməyən qorxunc vaqəəni xatırladı... Qabırğasının altından elektrik cərəyanının xırda qapanmalarını andıran soyuq giztilər ötüşə-ötüşə fikirləşdi ki, necə olmuşdu ki, bu gecəki o dəhşəti... dəhşət filmlərinin nəfəskəsən kadrlarını andıran o vahiməli görüntüləri unutmuşdu?!.. Nə səhər yuxudan oyananda, nə sonra - mətbəxdə, arvadıyla üzbezüz oturub səhər naharına hazırlanmış sosisləri bir-birinin ardınca içəri ötürəndə, nə işə gələrkən, adətən düşüncəyə daldığı yol uzunu o dəhşəti, bütün gecəni ona, nəfəsini dərməyə imkan verməyən sırı vaqəələri xatırlamamışdı?!

Qəribəydi... - nazir bu fikirlə bir müddət qulaqları uğuldaya-uğuldaya, gözləri yol çəkə-çəkə oturub qaldı... sonra yaddaşının işıqlı uşaqlıq xatirələri ilə zəngin tərəfiylə düşündü ki, çox güman ki, bu gecə, həmin o ballı yuxudan oyandıqdan sonra gördükleri də yuxu olub. Şəkərli diabet xəstələrinin tez-tez üzləşmək məcburiyyətində qaldıqları bu sayaq qarabasmaların adı sinir pozğunluğu ilə əlaqədar olduğu barədə bir xeyli düşünüb bir qədər toxtadı.

...Qabaq cərgələrdə kiminsə əlindən ağır çantaya, ya qovluğabənzər nə isə şarappılıyla yere dəydi... qoca hüquqşunasın yeknəsəq nitqi altında mürgüyə qərq olmuş zal dik atılıb səs gələn tərəfə boylandılar və nazir bu gecə ballı yuxudan sonra baş verənlərin yuxu olmadığını, necəsə, anlayıb titrətdi...

...dünənki gecənin vahiməsini, yuxudan oyanandan sonra ayıq olduğu bilinməsin deyə, barmağının ucunu belə tərpətmədən gözaltı seyr edib şahidi olduğu qorxunc görüntüləri xatırladı...

...izaholunmaz, iblisənə bir dəyişkənliliklə dəyişib darısqal məhbəs otağını andırmağa başlayan yarıqarlıq yataq otağını, pəncərələrdən içəri sızan küləyin qorxunc-qorxunc yırğaladığı ağır, məxmər pərdələrin xışltısını, çarpayışıyla üzbezüzdəki stulun başından asdığı pencəyinin döşündə balaca, qırmızı ulduz kimi işildayan deputat nişanının qəribə, göyümtül rənglərə bərəq vurmasını xatırlayıb dəhşətə gəldi... bütün vücudunu saran bu nəfəskəsən xatirə çələngindən qurtulmaq üçün zala göz gəzdirdisə də, yaddaşının ən dərin qatında oturmuş bu gecədən çıxış yolunun olmadığını anlayıb yazıq-yazıq geriyə söykəndi... bir vaxtların komsomol ulduzunu andıran bu balaca nişanı almaqdən ötrü keçən rəzalət və iztirab dolu həyatı, üzüntüler və miskinliklər dolu uzun-uzadı illəri bir ovuc qum kimi yaddaşının ha tərefinisə ciza-ciza sovrulub ötdü... bu gecə arılar dolu ballı yuxudan sonra düşdüyü qaranlıq zülməti, yuxusunu qaçırırmamaqdan ötrü gözlərini yumub böyübü üstə çönsə də, arvadının ilan fişltisini andıran xorultusundan yata bilməməsini, bir müddət yerinin içində vurnuxa-vurnuxa qaldıqdan sonra...

...bu yerdə nazir ürəyinin aramsız döyüntülərlə çırpındığını hiss edib özünü ələ almağa, yaddaşından qara lehmə tək, sızmağa başlayan bu görüntüləri beynindən qovub çıxarmağa çalışdısa da, gecənin bir aləmi yataq otağının qaranlığında bərəq vurmağa başlayan qəribə göyümtül şüaları getdikcə insan siluetlərinə çevrilən bu işiq axıntılarının, gözü görə-görə, qədim zənci rituallarının rəqsini andıran əcaib hərəkətlərlə rəqs etməyə başladığı məqamları cərəyan vurmuş kimi xatırlayıb oturduğu yerdə silkələndi...

Sağ böyründəki müavin, deyəsən, titrətməsini hiss etdi, çönbər gözaltı üzünə baxdısa da, nə isə deməyə ürək eləmədi.

...Vərəqi qarşısına çəkib, qələmi əsəbi bir titrəyişlə titrədə-titrədə bayaq səliqəylə cızdığı dairənin içini qaralamağa başladı da, sağ böyründən vərəqə zillənmiş baxışları tutub əlini saxladı, özünü dikəldib, qələmin ucuya yaraladığı vərəqi iki qatladı, sonra əlinin içində əzib stolun altındakı zibil zənbilinə atdı, geriyə söykənib özünü ələ almağa çalışdısa da, xırda qarışqa sürüsü tək, kürəyinə, ordan belinə daraşib bədənini gicisdirən xoşagelməz giziltidən qurtula bilmədi... əli qəribə özbaşınalıqla buxağına qonub, bu gecə yataq otağında baş verənlərin vahiməsində çabaladıqca, necəsə, özü də bilmədən, cızıb qanatlığı yaranın səthiyələ gəzişdi... və gecəki vaqəni nazirə bir də yaşıatdı...

...ölüm sükutuna qərq olmuş yataq otağının qəfil əcaibliklə göyümtül şüalara bürünməsini... gözləri bu şúa bərqlərinə alışmağa macal tapmamış, döşəmənin o biri üzdən qapı kimi ehmal-ehmal döyülməsini... bir qədərdən sonra döşəmə taxtalarının, üstündə kimsə gəzirmiş kimi asta-asta, cirildaya-cirildaya yırğalanmasını xatırlayıb hövlləndi... sonra hər şeyi indilərdə, gözünün qabağında baş verirmiş kimi, bütün dəqiqiliyi ilə gördü...

...Döşəmənin ciriltisi bircə an çəkmişdi... onun yuxudan keyləşmiş vücudunu cərəyan tək, vurub yuxusunu yoxa çıxarmışdı... və o bu məşum gecənin qalan hissəsini, qorxudan nəfəsi kəsilə-kəsilə, bədəni muncuq-muncuq tər bağlaya-bağlaya, döşəmənin zəlzələqabağı torpaq qabarmasını andıran qorxunc tərpənişlərlə yırğalanmasını müşahidə etdikcə, alt mərtəbədə yaşayan qonşuların üzlərini bir - bir yadına salmağa çalışmışdı... və bulanıq şəkildə də olsa, bir neçə qonşunun üzlərini xatırlamışdısa da, məhz onların mənzilinin altında yerləşən mənzilin - tavanları məhz bu qaranlıq yataq otağının döşəməsinə açılan bu sırlı məkanın sahibinin üzünü xatırlaya bilməmiş, bir qədər keçdiqdən sonra isə, başının tükü qabara-qabara, o mənzildə, ümumiyyətlə, deyəsən, heç kimin yaşamadığını anlayıb daha pis qorxmuşdu... sonra yadına alt mərtəbələrdə yaşayan digər iki mənzilin sakınlarını – əsasən, səhərlər işə gedərkən, pilləkəndə rastlaşıdı dombagöz komitə sədrinin, onun özündənrazi, bədheybət arvadının, yemişvari baş quruluşyla humanoidi andıran oğlunun, bir də yanaşı mənzildə yaşayan o biri sakınların üzlərini salmışdısa da, bundan vəziyyəti yüngülləşməmişdi... dəqiqləşdirə bildiyi bircə bu olmuşdu ki, üzlərini xatırladığı bu adamların heç biri, tavanı onların yataq otağının döşəməsinə açılan mənzilin sakını deyil.

...Bu yerdə nazir tavanı onlarına döşəməsində bitən alt mənzilin qapısının axırıncı dəfə nə vaxt açılıb-örtüldüğünü yadına salmağa çalışdısa da, bu binaya köçəndən bəri o qapının açılıb-örtüldüğünü, ümumiyyətlə, görmədiyini anlayıb dəhşətə gəldi... pencəyinin döş cibindən çıxardığı burun yaylığını ehtiyatla gicgahından buxağına yol açan tər şiriməna toxundura-toxundura fikirləşdi ki, necə olub ki, bu vaxta qədər, tavanı onların döşəməsinə bitişik mənzildə yaşayanın kim olduğu ilə maraqlanmayıb?.. Tutaq ki, buna onun vaxtı olmayıb. Bəs arvadı?.. Arvadı ki, bütün binaya bələd idi... hər mərtəbədə yerləşən mənzilin altını da, üstünü də, ovcunun içi kimi tanıydı?!.. O niyə bu mənzil barədə bu qədər ili susmuşdu?.. Bəlkə, o da heç nə bilmirdi?.. Yoxsa bilirdi?..

...bu yerdə, bədənini silkələyən növbəti fikir dalğasından gözləri qaraldı...

...Arvadı o mənzil barədə bilirdi... bu sırlı mənzilin qapısının bu binaya köçəndən bəri bağlı qaldığından, oranın sırlı sakınlarından xəbərdar idi, amma susurdu... gör bir neçə ildi, inadkar bir sükutla susurdu...

...Bədəninə yenə tər gəldi. Bu dəfə gələn, isti tər idi... alt köynəyini isladıb kürəyini gicisdirdi...

Kürəyini ehmal-ehmal stulun söykənəcəyinə sürtüb gözaltı zala nəzər saldı, görsün ona baxan var, ya yox...

Ona məhəl qoyan yox idi... zalda oturanların başı, bir-birinin sözünü kəsə-kəsə, ortaya düşən mübahisəni ayırd eləməyə qarışmışdı...

...Saatına baxıb fikirləşdi ki, bu tərləmələrin axırı yaxşı qurtarmayacaq... bunu ötən həftə həkimi də demişdi ona. Gözlərini ağardıb, qorxunc xəbərdarlıqla dönə-dönə tapşırığı o olmuşdu ki, çalışın, tərləməsin. O səbəbdən ki, tərlə bir bədəndən xaric olunan bir sıra faydalı minerallar xəstəliyinin fəsadlarını artırı və onun üçün aqlagəlməz əngəllər yarada bilərdi.

...Əlini xirdəyinə atıb, bayaqdan bura hülfəqumuna dırənən qalstukunun düyüünü bir qədər boşaltdı və axır ki, yadına, arvadının, bir-iki həftə bundan əvvəl, aşağı mərtəbədəki mənzillərdən hansı birindəsə yaşamış, lakin sonradan, qəfil bilinməzliklə dünyasını dəyişmiş naməlum qonşu barədə – üzündə çapıq izi olan, qaraqabaq adam haqqında dedikləri düşdü... sonra bu barədə qəribə bir ehtiyatla danışmağını, söhbət sırı qonşunun dünyasını dəyişməsi məqamına çatanda, üzü anlaşılmaz bir doğmaliqla işıqlana-işıqlana içini çekib: «...o, quş kimi uçub getdi...» - deməsini xatırlayıb əsəbiləşdi... bunun ardınca gözlərini qıybı fikirli-fikirli: « ...nə yatağa düşdüyündən, nə dəfnindən xəbər tutan olmadı... nözən billah, elə bil qeybə çekildi...» - deyən arvadının, o günün axşamınacan qəribə bir çəşqinliğə düşdüyünü, evdə hamıyla, nədənsə ehtiyat edən tək, ehmal davrandığını xatırlayıb duruxdu... belə bir həyat əhəmiyyətli məlumatı qulaq ardına vurduğuna görə öz-özünə acığı tutdu... adəti üzrə evdə olduğu saatlar fasiləsiz danışmaqdan yorulmayan arvadının məzmunsuz çərenləmələrindən can qurtarmaqdan ötrü qulaqlarına tixadığı yumşaq biruşaların, bu sırı qonşu barədə deyilən nə qədər əlavə məlumatı ona yaxın buraxmadığını fikirləşib dilxor oldusa da, özünü ələ alıb stola dirsəkləndi, əlini çənəsinə dayaqlayıb, zalda səslənən fikirləri başıyla təsdiqləyə-təsdiqləyə, son həftələr və günlər axarında arvadının dediyi sözləri bircə-bircə yadına salmağa çalışdı... və yadına keçən həftənin axırında...

...bu yerdə nazir yadına düşmək üzrə olan görüntünün, beynində qəfil görüntülər tozanağıyla bir-birinə qarışan fikirlər arasında tədricən əriyib yoxı çıxmaga başladığını hiss edib gözlərini qıydı, yaddaşını gərib, bulanıq suyun dibinə çökəmkədə olan xirdəcə çöpün ucundan tutan tək, yaddaşının qaranlıq dərinliklərinə enməkdə olan bu solğun görüntünü axır ki, qarmağa keçirə bildi..

...hə, keçən həftənin sonu... səhv eləmirdisə, şənbə günü... çıxınlı, yağılı bir gün... arvadı mətbəxdə, dəyirmi masanın arxasında oturub dırnaqlarına lək çəkə-çəkə danışındı...

...bu yerdə nazir yaddaşının qaranlıq tərəfinin, dan yeri sökülen tək aramlı işıqlanmağa başladığını və əynində güllü xalat, mətbəxdə oturub xüsusi ləzzətlə dırnaqlarına lək çəkən arvadının dediklərini bir də, bu dəfə bütün dəqiqliyi ilə eşidib doluxsundu... və bir vaxtlar qoca müəlliminin yaddaşla bağlı dediyi qızıl kəlmələri xatırladı... "...narahat olma, oralarda heç nə itib batmir... hətta sənin bilmədiklərin də..."

...qoca müəlliminin bu iibrətamız kəlamı fikirlərinin bayaqkı ardıcılığını pozdu... arvadının ağızının içində dediyi sözlərin arasına beyninin hansı dəlmə-deşiyindən bir yiğin mənasız, qarmaqarışlıq sözlər, səslər axıb doldu... Yoxsa zalda çaxnaşma yarandı?!..

...Qoca hüquqşunas sözünü yarımcıq kəsib ona zillənmişdi...

- Davam edin... - nə baş verdiyinin fərqinə varmadan, mümkün qədər nəzakətlə dedi və yenə bir addım geriyə - içində çekilib ötən həftənin sonuna - həmin o yağılı şənbə gününün səhər çağına, mətbəx kətilinin üstə oturub dırnaqlarını ləklayan arvadının yanına qayıtdı və xatırladı...

...arvadı ona yuxusunu danışındı... yuxuda, həmin o tavarı onların yataq otağının döşəməsinə açılan alt mənzildən «qeybə çekilən» qonşunu görməyindən, bu sırı adamın çarpayısının ayaq tərəfində peyda olub ona: «sən yat bala, mən səndən ötrü gəlməmişəm...» - deməyindən danışıb, içi xof dolu gözlərlə altdan-altdan ona zillənirdi...

...bədəni qızdırmaqabağı sıvri üçünmalarla uçundu... yaddaşını gərib arvadının üzüçəpiqli barədə daha nələr dediyini tələsik xatırlamağa çalışdısa da, yaddaşı susdu... bir

qədər sonra isə beyni arvadının nə vaxtsa, ağızını marçıldada-marçıldada danışdiği balıq buğlamasıyla bağlı məzmunsuz məlumatlarla dolub yükləndi... Özünü yiğışdırıb pencəyinin bağlı düymələrini yoxladı, sonra işgüzar ifadəylə zalın gur işiqli çilçiraqlarına baxıb beyninə dolan qəraməti dağıtmış, fikrini yayındırıb iclasın gedışatına qoşulmaq istədisə də, yenə həmin zülmət qaranlığa... dünənki sirlı vaqəənin ortasına düşdü... yataq otağının qapısından, ya pəncərəsindən peyda olub, çarpayılarının ayaq tərəfində üstünə şığımışa hazır quzğun tək, dayanıb onun yuxu içində yumşalan tosqun bədəninə, rəngi qaçmış yarımaçıq ağızına, alına dağılan seyrək saçlarına zillənən sirlı gecə qonağının tələsinə düşdü...

...Hüquqşunas, nəhayət ki, sözünü bitirib səhnənin alçaq pillələri ilə zala endi, yerinə oturub yaltaq gözlərlə üzünə zilləndi. Yəni "necəydi?"

Üzünü gərib saxta təbəssümlə gülümsədi... zalın ha tərəfindənsə üstünə axmağa başlayan hava kütləsinin soyuqluğundan halının dəyişdiyini, ürəyinin bayaqqı quş çırpıntıyla çırpınıb susduğunu hiss edib, həkiminin tapşırıldığı kimi, dərindən nəfəs aldı... və bu gecənin... şahidi olduğu bütün o dəhşətli görüntülərin yuxu, yoxsa reallıq olduğu barədə fikirləşib yenə yastı üzlü həkiminin sözlərini xatırladı... "Şəkərin faizi son həddi aşanda, insanda ağır qalüsənassiya halları yaradır..." və dünənki gecənin iztirablarının səbəbinin, bütün digər bəlalarında olduğu kimi, şəkərin yaratdığı fəsaddan savayı ayrı bir şey olmadığı nəticəsinə gəlib bir qədər toxtadı... bir vaxtlar canına üzütmə salan bu sözlərdən canına qəribə bir rahatlıq yayıldı. Bunun ardınca, şəkər xəstəliyinin yarada biləcəyi digər fəsadlar haqqında düşünüb bu qərara gəldi ki, ümumiyyətlə, həyatında baş vermiş və baş verməkdə olan bütün neqativ halların yaradıcısı odu. Bir vaxtlar dəməri yaran iradəsinə həyatının hansı döngəsindəsə itirməsinin də, canı ağrışa da, heç cür pəhrizə əməl edə bilməməsinin də, quzu kimi xidmətində duran üzüyola, başıashağı arvadının onun bu zəifliyindən istifadə edib ifritəyə çönməsinin və onunla əqidəsiz, məsləksiz, alçaq məxluqla rəftar edən tək, davranışmasının da səbəbi o idi... - nazir fikirləşib uzun-uzadı əsnədi... dəqiqədə bir damağının köküne dolub, ona iri qurtumlarla hava udduran bu əsnəyin özü də elə-belə, adı yuxu əsnəyi deyildi... bunu da nazir dəqiq bilirdi... bu da şəkərin yaratdığı daha bir fəsadın – həkimi demişkən, "beyin-qan damarı sisteminin kəskin oksigen çatışmazlığı əsnəyi" idi...

Odu ki... - nazir hansısa fikrin əvvəlinə çatdısa da, bu fikrin beynindən sovuşub, hardasa, başının ətrafında çəkisiz toz zərrəcikləri tək süzən bir yiğin dağınıq fikirlərə qarışdığını hiss edib duruxdu... onları bir yere toplamağa, yuvarlaqlaşdırıb yekunlaşdırmağa cəhd elədisə də, fikirlər yüngül pərvazlarla pərən-pərən olub havaya dağıldılar...

...bir neçə dəfə öskürüb boğazını arıtladı və hiss elədi ki, bayaqdan bura danışmadığı halda, səsi batıb...

...Zalın aq qırçınlı pərdələri arasından göyun bir parçası görünürdü...

Hava qaralırdı...

Növbəti gecə yaxınlaşırıdı...

...yenə hava qaraldıqca, darisqal məhbəsə çevrilən yataq otağına çekilməyin, yatağına girib, başının kəsiləcəyi anı gözləyən qurbanlıq qoyun tək yuxuya getməyin məqamı çatırdı... bu gecə nələr baş verəcəkdi, onu bir Allah bilirdi...

Bu yerdə qəfildən özünə yaziği gəldi... günortaların canüzüçü eybəcərliklərindən yaxa qurtarıb pənah apardığı mənzilində də rahatlığı yox idi...

...qələmi əlinə alıb vərəqdə beşguşəli ulduz çəkdikcə, boğazını qəhər sıxdı... gözlerinə iri damllalarla yaş dolub göz qapaqlarının arasında çalxalandı...

İndi bu göz yaşları məcrasından çıxb yanağına axsaydı...

...özünü bir təhər ələ alıb, boğazına dolan qəhəri udub fikirləşdi ki, bu yersiz kövrəlmələrin özü də andır şəkərin zibilidi... və bu məqam yenə hardansa, gözünün qabağına arvadının

həmin o səhər mətbəxdə oturub, dırnaqlarını ləklamağı gəldi... sehrlı avazla bir-birinin ardınca düzdüzü duayabənzər mətni qulaqlarında səsləndi... və yenə mədəsi təyyarə uçuşları zamanı qəfil hava uçurumlarında yiğilib-açılan tək, qəribə bir titrəyişlə titrəməyə başladı... bunun ardınca, gözünün qabağı yenə bu gecənin məşum mənzərələriyle dolub qaraldı... üzü çapıqlı, əli çəlikli, sırlı qonaq zülmət qaranlığının ha tərəfindənse peda olub qorxunc nəzərlərini onun yuxulu vücuduna sancdı... və nazir ağlına gələn növbəti fikrin dəhşətindən oturduğu yerdə təntiyib tərlədi...

...Axı niyə çarpayının, məhz çarpayının ayaq tərəfində?!.. - ulduzun guşələrini xüsusi səliqəylə rəngləyə-rəngləyə fikirləşdi... və qəfildən gözünün qabağında bitən növbəti görüntündən özünü, ayağa sıçramaqdan zorla saxladı...

Görüntü – əsasən, bayram günlərində ziyanət elədikləri qəbirlərin ayaq tərəfində dayanmaqları idi...

...sopsoyuq duman axıntısıyla canına dolmaqda olan bu yersiz görüntünü beynindən qovmaqdan ötrü çəkib başa çatdırıldığı ulduzu bərkitmək üçün əlavə bir naxış çəkməyə girişdişə də, torpağın altında, ya üstündə yatmış ölü, ya diri insanın ayaq tərəfində dayanmağın sırlı mənası barədə başında dolanan fikirlərdən qurtula bilmədi...

Odu ki, qələmi yerə qoyub rəyasət stolunun sol cinahında qalaqlanmış illik büdcə sənədlərini qabağına çəkib bir yiğin xırda rəqəmlərlə dolu sənədləri gözdən keçirməyə başladısa da, xırda, qanadlı cüçülər kimi bir-birinə qarışib kağızin səthiyələ ucuşmağa başlayan rəqəm fəvvərəsindən başı hərləndi...

...Zalın arxa cərgələrində oturanlardan kimse ayağa qalxıb:

- Qış mövsümündə kitabxanaların eksər hissəsi, ümumiyyətlə, bağlı olur. dedi və nazir uzaq gənclik illərində xüsusi bir həzzlə baxdığı dəhşət-filməri - bu dünyani o biri dünyadan ayıran sırlı pərdənin arxasından peyda olub burda insan həyatı üçün ağlaşımaz təhlükələr yaradan əcaib varlıqları xatırlayıb düşündü ki, bu gecə baş verənlər onun düşündüyü kimi, heç bir qarabasma yox, hansısa real təhlükədən xəbər verən qorxunc reallıqdır... və bu reallıq heç harada yox, məhz arvadının yuxusunda - onun, hansı möcüzəyləsə daxil olduğu sırlı ərazidə baş verir...

...sonra başı hərlənə-hərlənə, qorxunc gecə qonağının arvadının yuxusuna, məhz ondan ötrü gəldiyini... gecələrlə çarpaylarının ayaq tərəfində bitib, onun yuxulu vücudunu səbrlə müşahidə eləyə-eləyə, heç bir sual vermədən, dinib danışmadan, sehrlı çubuğuunun sezilməz hərəkəti, ya hansısa sırlı qabiliyyətiyle arvadından onun barədə, Allah bilir, nələr soruşduğunu fikirləşib xoşagəlməz bir titrətməylə titrətdi...

...hə, özüdü ki, var... – ürək döyüntüləri tezləşib gicgahında döyüñə-döyüñə fikirləşdi... elə olmasayı, arvadı hər yuxudan sonra özünü günahkar kimi aparmazdı... nə vaxtsa, alt mərtəbədə yaşamış “naməlum qonşu”nun ölümündən, ən əziz doğmasının itkisindən danışan tək, danışmazdı...

...Gözləri qaraldı...

...Üzüçapıqlı arvadının gecə həmdərdi idi...

...Arvadınınsa ondan savayı, ayrı bir dərdi yox idi... Ələlxüsus da məsələ nazirliyin dəhlizlərində və həndəvərində dolaşan qadınlara dirənəndə...

...məsələ bu yerə çatanda, arvadından nə desən, gözləmək olardı... – nazir boğazı quruya-quruya fikirləşdi və bircə cümlesini belə, anlamaq iqtidarında olmadığı büdcə sənədlərini komalayıb əvvəlki yerinə – qovluğun arasına keçirdi.

...növbəti qısqanlıq tutmalarından birində arvadı gecə qonağıyla əlbir olub o, yuxuda ikən civə də tökə bilərdi qulağına...

Bir dəfə elə belə də demişdi ona... Musiqi İdarəsinin direktressası barədə qulağına çatan dedi-qodudan qan çəkmiş gözləri hədəqəsindən çıxa-çıxa:

- Nə civə tökərdim qulağına?!.. - demişdi...

Hə... - nazir qrafını ehmal hərəkətlərlə qabağına çəkib qapağını açdı - ...yaxşı yerdə axşamladı... Olsun ki, arvadı neçə vaxtdan bəridi gecələrlə bu yuxu qəhrəməniylə çox mətləbləri alt-üst edir, çox mətləblərdən dəm vururdular... onun yuxudan süstləşmiş vücuduna, qanı qaçıb avazımış dodaqlarına baxa-baxa, Allah bilir, nələrdən danışındılar, hansı planlar hazırlayırdılar... Olsun ki, arvadı - bu toyuq ağıllı «fatmanisə», qonağın gözünə yaxşı görünməkdən ötrü hər şeyi olduğu kimi açıb danışmışdı... hələ üstəlik, beşini də üstünə qoymuşdu...

...Qrafının qapağını açıb stəkanı ağızınacan doldurdu, suyu qurthaqurtla başına çəkdikcə, sərinliyin axıb niyəsə sinəsinə yox, başına dolduğuunu və beyninə qalanmış fikirləri soyudub dondurduğunu hiss edib duruxdu... stəkanı astaca stolun üstünə qoyub fikirləşdi ki, niyə bu qədər qorxacaq olub axı?.. Axi nə deyəcəkdi arvadı?.. Tatalım, deyəcəkdi ki, simicdi. Bu, arvadının sevimli sözü idi. Ortaya söz düşən kimi, birinci bu düşürdü yadına, Nuh əyyamından qalmış söhbətləri ortaya töküb şivən qopardırdı. Çox əcəb, – fikirləşdi. Hər mövsüm üst-üstə dəyişdiyi şübalarının rənginə düşən sıraq-üzük dəstinin çatışmazlığından şikayetlənin sıtgadıqca, özü biabır olacaqdı. Sonra nə deyəcəkdi?.. Deyəcəkdi ki, "arvadbazdı!" "Gözünə qadın tumanında dəyən hər şeydən çəşib özünü itirir..."

...Bu yerdə, arvadının gözlərini bərəldə-bərəldə üzüçapıqlının qabırğasına döşəyəcəyi sözləri gəldi qulağına... "Ölür!.. Can verir bədbəxt! Gözü ki, arvad tumanına sataşıda ha, ayağının altını görmür ki?!.. Balasını da tapdayıb üstündən keçər!.."

...Qəribəydi ki, arvadının qadın məsələsindən əməlli-başlı başı çıxırdı. Bilirdi, hansı qışqanmalıdı, hansı yox. Onlara onun gözüylə baxırdı, nədi?..

...Kimsə yerindən replika atdı və hamı bir-birinə baxa-baxa gülüştü... böyründəki hər iki müavin də çoxmənalı baxışlarla ona baxıb güldülər...

...Ona gülürdülər, nədi?.. – ürəyi döyüne-döyüne fikirləşdi.

- Deyirəm, bu Xasməmməd kefdi ey... – sol tərəfindəki müavin qulağına sarı əyildi, – söz- altında qalmır da köpəyin oğlu...

Bu da bunların qanacağı... – ürəyində dedi və əlindəki qələmi qrafınə vurub zala cingilti sala-sala:

- Mətləbə keçin... – dedi və zala bayaqkı sakitlik çökdü.

...arvadı onun barədə daha nə deyəcəkdi?.. Tənbəlliyyindən deyə bilərdi... söz verib aradan çıxməq adətindən, «arvad kimi hər şeydən qorxub ehtiyatlanmağından» danışa bilərdi... danışmalı məsələ çox idi... – nazir fikirləşdi və hardansa, sinəsinin alt hissəsindən boynuna, ordan üzünə yayılan isti axıntsısından qızarıb pörtdü. Niyə bu vaxta qədər bu barədə düşünməmişdi?.. Bu qədər samballı nöqsanlarının yiyəsi olduğunu dərk eləməmişdi?.. Bu barədə dərindən fikirləşməyə imkanı olmamışdı?.. Yoxsa bunun fərqi varmamışdı?..

Hə, fərqi varmamışdı... - saçlarının dibi gizildəyə-gizildəyə fikirləşdi... o səbəbdən ki, başı, fərqi varası bir çox digər mətləblərə qarışmışdı... arvadı mütləq bunlardan da danışacaqdı... zəif məqamlarında ürək qızdırıb açdığı sırlarını, gizli planlarını ortaya qoyub, neçə illərdən bəri yuxarıllara çatdırılacaq məbləği, onun və uşaqlarının "qanı hesabına" yiğməğindən, o puldan keçən il arvadının öd kisəsinin müalicəsinə qiymayıb, 5000 manatı sonradan Musiqi İdarəsinin nazlı müdürüsinin yay istirahətinə xərcləməyindən danışacaqdı... danışib-danışib əfi ilan fişiltisiyla fişildayacaqdı...

...Zalın uzaq, yarıqaranlıq küçündən zillənən baxışlardan bədəni vicələndi... özünü dikəldib, eynəyini gözünə keçirib arxaya baxdı.

Teatr İdarəsinin düdük müdürü idi... deyəsən, bayaqdan bura gözünü ondan çəkməmişdi...

- O biri taya da söz verək?!.. - tüklü bığları sağ qulağını dalayan müavin dedi.

Çiyinlərini çəkib, başını yana əydi. Yəni «özün bil.»

Əmri almış müavin rəyasət stolunu qarnıyla tərpədib yırğalaya-yırğalaya, su şüşələrini bir-birinə vurub cingildədə-cingildədə ayağa qalxdı. Zalda piçilti gəzdi.

Evin tikilsin, qarın yiyesi... - ürəyində dedi, sonra gözaltı öz qarnına baxdı.

İndi arvadı burda olsayıdı, «ekizin tayı ayağa qalxdı...» - deyib harin bir hırıltıyla hırıldayacaqdı, – fikirləşdi, sonra yoğun borları andıran kök qiçlarını becid-becid tərpədə-tərpədə kürsüyə sarı yeriyən müavininin ardınca baxdıqca, arvadının nifrət və intiqam saçan qırışlı üzünü təsəvvüründə canlandırdı... ürəyi bu görüntündə pis-pis bulanıb döyündü...

...Arvadı üzüçəpiqliyla əlbir olub ona qarşı nə isə hazırlayırdılar... qərəzli tədbirlər tökür, onu məhv etmək üçün gizli planlar çizirdilər... odu ki, özünü gün-gündən pis hiss edir... durduğu yerdə gözləri qaralır, başı hərlənir, bədəninə soyuq tər gəlir və sair və ilaxır...

Fikirləşirdi ki, indi neyləsin, bu gizli düşmən qurğusunun qarşısını necə alsın?..

...nəfəsi daralıb sinəsinin ortasında qapandı... qalstukunun düyününü boşaldıb solunda oturan eynəkli müavinə:

- Yaman istidi, - dedi.

Müavin başıyla zalın hansı tərəfinəsə işarə verdi və çox keçmədi ki, salonun hündür pəncərələrindən bir neçəsi taybatay açıldı...

...buxağının altına dirənən düyməni açıb dərindən nəfəs aldı... və hardansa yadına, nə vaxtsa, ləp çoxdan gördüyü əcaib yuxusu düşdü... hansı möcüzəyləsə peyda olduğu nəhəng çalaya bənzər dərənin kimsəsizliyindən vahimələnib bağıri çatlaya-çatlaya bağırmağını... sonra bağırtısına yiğişan adamlara batmış səsiylə orta məktəb illərindən yaddaşına həkk olunmuş "Uşaq və buz" şerini deməyini xatırladı... bunun ardınca nazirin yadına, bir vaxtlar professorun yuxularla bağlı dedikləri... "ruhunda və həyatında köklü dəyişikliklər yaratmış" bu görüntülərin qeyri-səlis məntiqə malik olduğu, heç bir hesaba və ölçüyə gəlməyən bu sırlı ərazinin ağlaşıgmaz qanunları arasında azib qaldığı barədə danışdıqları, saatlarla üzəriylə uçub heç cür qona bilmədiyi ucsuz-bucaqsız, sarımtıl-yaşıl qıtələrin təsviri düşdü...

...Hardasa yaxında milçək vizildəyirdi... iri idi deyə, nazirin qulağının yanından balaca təyyarə kimi uğuldayıb ötürdü... milçeyin viziltisiylə bir, səhərlərlə arvadının birnəfəsə üydüb tökdüyü mətnlər də uğluldadı qulağında... yaddaşına içi xirdavat dolu boğçadan tökülen tək səpilən bu bir yiğin mənasız xatirələrin arasında qorxunc ölüm hökmü kimi qaralan mətni bir də, bu dəfə sözbəsöz eşitdi... «...sol yanağında xətt kimi qaralan dərin çapıq, əlində çəlik... zəhmindən adamın bağıri yarılır...» bunun ardınca nazir, binaya yenicə köcdükəri dövrəri... bəzi gecələrlə tavarı onların yataq otağının döşəməsinə açılan alt mənzildən eşidilən xərif səsləri... bu səslərə məhəl qoymadan böyübü üstə çonərək, ipək üzlü qulaqbalışını qulağına basması, özünü hər bir şeydən yayındırı-yayındırı yuxuya getməsini xatırladı... daha sonra yadına, hansı gecələrin birindəsə arvadının onu yuxudan oyadıb, aşağıdan eşidilən hənirtilərə qulaq asmağa məcbur etməsini, onunsa ciyin atıb yenidən qulaqbalışının altında gizlənməyini xatırlayıb yerində qurcalandı...

...Zalın aşağı başında qapı cırıldadı... elə bil kimsə içəri daxil oldu... və nazir yenə bu fikrə gəldi ki, hamısı şəkərin zibilidi. Ötən həftə şəkər xəstəliyi barədə oxuduğu iki qəzet səhifəsi həcmində məqalə də bunu deyirdi... şəkər xəstəliyinin, ilk növbədə, insanın beyin toxumalarını zədələdiyini elmi dəlillərlə sübuta yetirirdi...

Hə, şəkər beynini yeyib qurutmuşdu... Kürsüyə zillənib, danışdıqca hülqumu, dəvə hülqumu kimi, aşağı-yuxarı tərpənən müavinə baxa-baxa fikirləşdi ki, bu məşəqqətin içində də beyin qalar?..

...Bir azdan şəkər beynini büsbütün yeyəcəkdi... sümüyün iliyini soran tək, sorub ciyinləri üstə boş qafa saxlayacaqdı... Bəs sonra?.. Sonra nə olacaqdı?..

...Sonra qalar buynuzun... - fikirləşdi və stola dirsəklənib ətli çənəsini ovcunun içine dayadı.

- ...budurmu dediyiniz o demokratiya?.. - müavin yoğun gövdəsinə yaraşmayan bir civitləyə kükredi...

Yaxşı ki, o biriləri kimi çığırırmır, - nazir ürəyi sixila-sixila fikirləşib saatına baxdı... sonra nə oldusa, birdən-birə gözləri qaraldı... Yoxsa zalın işığı azaldı?..

Yeməyinin vaxtı keçirdi... yoxsa bayaqkı axmaq fikirlərinin təsirindən idi, nə idisə, birdən-birə oturduğu yerdə zəiflədi, taqətdən düşdü... sonra elə bil zalın işığını keçirdilər... yoxsa oldu?..

...Yox, ölməmişdi... çıxışçının sözlərini bircə-bircə eşidirdi... olsun ki, oturduğu yerdə ürəyi getmişdi... gözünün qabağı aramlı işıqlanırdı... sübhün ala-toranını andıran bu yarıqaranlığın içiyə zalın arxa cərgələrindən ona zillənən baxışlarından titrədib dikəldi, gözlərini qayıb arxaya zilləndi...

...cüssəsiz bir adam idi... arxa cərgələrdən birinin söykənəcəyinə qısılib ona baxırdı...

Kim ola bu?.. - zali nəzərdən keçirə-keçirə fikirləşdi... və bu məqam qəfildən zalın tamamilə boş olduğunu, bu yarıqaranlıq, havasız məkanda ondan və bayaqdan bəri arxa cərgədə oturub dovşan gözlərini üzünə zilləmiş bu naməlum adamdan savayı, bir kəsin olmadığını anlayıb dəhşətə gəldi... ayağa qalxıb arxaya:

- E-ey, kimsən orda?... - deyə səsləndisə də, arxadan səs çıxmadı.

Qaraltı elə bil onu eşitmədi... yoxsa, özünü eşitməzliyə vurdu?.. Sonra kimsə güldü... hardansa, arxadan civiltili gülüş səsi eşidildi...

Yox, bu daha lap aq oldu... - nazir darixdığını hiss edib stolun arxasından kənara çıxdı, səhnənin taxtalarını nəhəng ayaqlarının altında cırıldada-cırıldada zala endi, əlini pərdənin arxasına uzadıb işıq düyməsini axtardı və tapdı...

Zalın işıqları yandı...

...Zal, həqiqətən, bomboş idi... ən arxa cərgədə, xırda üz cizgiləri, balaca, viz başıyla yoluq sərçəni andıran cüssəsiz bir qarı oturmuşdu... söykənəcəklərin arxasından güclə görünən girdə gözlərini ona zilləyib, dəqiqədə bir nədənsə təessüflənmiş tək içini çekir, ya da xisən-xisən gülürdü...

...Qorxunc yuxunu andıran bu mənzərədən dizlərinin boşaldığını, addım atmağa belə taqəti olmadığını anlayıb özünü yaxın oturacaqların birinə dayadı...

Burdan qarının üzü daha aydın görünürdü... bu üz, bu dünyada görüb tanıdığı üzlərin ən doğması idi... səsi də... uzaq uşaqlıq illərinin hansı döngəsinisə yada salan gülüşü də... quş bəbəklərini andıran qorxaq gözləri də, hamısı tanış və doğma idi... Bu doğmalıqdan içində baş qaldıran qəribə bir ağrını da hiss etdi... və qəfildən xatırladı... Odu... Özüdü ki, var. Anasıdır... Necə olmuşdu ki, onu o dəqiqə tanımamışdı?..

...Nə vaxt ayağa sıçradığını, bu filləşmiş kötükleri ardınca sürüyə-sürüyə özünü qariya sarı atdığını bilmədi... qarının karşısındıa diz çöküb başını dizlərinə qoydu... heç nə demədən, dinib -danışmadan, boğazına dolan qəhərini udub lap uşaqlıqdakı kimi:

- Ana... - deyib ağladı... sonra başını qaldırib gözlərinin yaşını axıda-axıda, neçə vaxtdan bəri həsrət qaldığı bu doğma üzə zilləndisə də, qarının gözlərinin dərinliyində işaran dəlisov sevinc sovuşub itmədi... - ...məni tanımadın?.. Mənəm, Murad...

...Qarı ona baxmırıdı... quş gözlərini ha tərəfəsə zilləyib öz-özünə astaca gülürdü...

...Cərəyan almış kimi titrədi... barmaqlarının ucundan bədəninə yeriyən xof dolu giziltiylə qəfildən, səhv etdiyini, bu dəlisov qarının heç də anası olmadığını anlayıb vahimələndi... elə həmin an uca, şiv qaməti, iri, ala gözləriylə ha tərəfindəsə peydə olan anasının ağrı və nisgil dolu səslə dediyi: "Balam mənim..." – kəlməsini eşitdi... nə vaxtsa, lap çoxdannan, həyatının hansı döngəsindəsə itirdiyi bu doğma səsdən qəhərlənib zəiflədi...

...ayağa sıçramaq, cansız müqəvvani andıran bu qorxunc qaridan qaçmaq lazım idi... mümkün qədər tez və təcili...

...bədənini hərəkətə gətirib ayağa sıçramaq istədisə də, dizlərinin ağır gövdəsini tərpətməyə taqəti çatmadı... bədəni laxlayıb, çalxalanıb əvvəlki vəziyyətini aldı... onda başını geriyə atıb səsi gəldikcə bağırdı... bağırdı...

...zalın meşin üzlü qapıları səsini o biri üzə buraxmadı...

...qarı qaramtil üzünü ona sarı əyilib qulağına:

- Deyirəm, daha kifayətdi, yekunlaşdırıq, - dedi...

...dik atılıb ətrafına baxdı...

...yuxunun vahiməsindən tutulan boğazını arıtlayıb, nə baş verdiyinin fərqiñə varmadan:

- Yekunlaşdırın, – dedi, bayaqdan bura buxağının altına dayadığından keyimiş əlini ovuşdura-ovuşdura, uğuldayan zala baxdı.

- Uduzdular. - bu biri müavin böyründən piçıldadı və biğaltı bic-bic güldü...

...Qonaq otağının tən ortasında elə bil gün çıxmışdı. Dəyirmi nahar masasının üstünə düzülən brilyant bilərziklərin, sıraqa-üzüklerin bərqindən göz qamaşırdı...

Arvadı bir gözündə birtaylı binokla bənzər zərgər gözlüyü, o biri əlində qələm, süfrəyə düzülən zinətləri siyahıya alır, bir-bir tənziflə silib parıldadıb o üz-bu üzə çevirir, arada bir dadına baxacaqmiş kimi, az qala, ağızına soxurdu...

...Yumşaq ev başmaqlarındaydı deyə, arvadı içəri daxil olduğunu hiss elədi, brilyantlar saxlanan dəri üzlü çantanı ağızlaşağı əyib dibinə ilişib qalanları da süfrəyə tökdü.

Arvadını hürkütməkdən ötrü lap astadan:

- Yenə yoxlamadı?.. – dedisə də, arvadı dik atılıb bədəniylə süfrənin üstünə yatdı:

- Bisimillah, nə vaxt gəldin, heç xəbərim olmayıb?.. – deyib təngidi...

- Özümü nə isə pis hiss elədim.

- Yenə noldu?.. - arvadı dikəlib gözlüyü çıxartdı, üzünü turşudub, – dedim axı, az ye o paxlavani?!.. – deyib əlini siyahının üstünə qoydu.

O biri otaqdan qızların civiltisi eşidildi, sonra otağın qapısı aralandı, kiçik qızı başında qazan, əlində kəfgir, hərbi addımlarla qarışından keçə-keçə:

- Böyük Niderland xalqına eşq olsun!.. - deyib dəhlizin o biri başına getdi... içəridən o birinin dəli qaqqıltısı eşidildi...

Yataq otağına keçərkən, dəhlizin divar güzgüsündə içi havayla doldurulmuş kimi üfürülənən şışman qarnına, sinəsinin üstünə asılıb qalstukunun düyününü görünməz edən, etli buxağına baxıb:

- Bunlar nəyə gülürlər?.. – dedisə də, arvadı eşitmədi.

...Yataq otağına keçib qapını arxasınca ehmalca bağlaya-bağlaya fikirləşdi ki, gərək arvadından o gecəki yuxusu barədə soruşaydı... nahaq ürək eləmədi...

Sonra trümonun qabağına keçib bir müddət də burda özünə baxdı...

Ensiz ciyinlərindən üzüashağı yoğunlayan şışman bədəniylə, köklükdən üfürülüb gərilmiş yanaqlarının üstündə itib-batan ala gözləriylə hansısa su heyvanını xatırladırdı... Qızları da olsun ki, elə buna gülürdülər... nəfs və tamah əsarətində keçmiş ömrünün bariz nəticəsinə - çaxır tuluğuna çönmüş lirt bədəninə, qorxular və saxtakarlıqlar dönəmində heysiyyyətini itirib qadınlaşmış sifətinə gülürdülər...

Həqiqətən də, gülməliydi... yoxsa ağlamalı idi?..

...Gözlerinin içi qan çekmişdi... elə bil ağlamışdı. Rəngi də fərli deyildi. Yenə həmin o xoşagelməz sarılıq çökmüşdü burnunun ucuna...

Şalvarını soyunub səliqəylə stolun başından asıb fikirləşdi ki, olsun ki, beyni qurumağa başlayır... Bütün şəkərli xəstələrin aqibəti budu. Keçmiş nazirin də ömrü bununla bitmişdi... dəli cöngə kimi bağırlığı kollegiya iclasından kabinetinə döndüyü yerdə – kabinetinin qapısına çatar-çatmaz, yerə sərilib canını tapşırmışdı... üstünə çağırılan təcili yardım həkimi isə nəbzini yoxladıqdan sonra cansız biləyini peşman halda sinəsinin üstünə qoyub:

- İnsultdu, – demişdi, sonra niyəsə ona sarı çönüb, – bu xəstəliyin xasiyyəti budu.
- deyə əlavə eləmişdi.

Onda həkimin bu sözündən sonra yadına gəlir, bütün bədəni dəli bir qaşınmayla qaşınmışdı, ağızının içi qupquru quruyub zəhər tamı vermişdi... səhəri günü isə özünü çatdırıldığı klinikada verdiyi analizlərin nəticəsi – onun da bu çarəsiz xəstəliyin daşıyıcısı olduğunu təsdiqləmişdi...

...Pijamasını geyinmək istəyirdi ki, otağın qapısına elə bil təpik vurdular... qapı zərbələ açılıb çıynınə dəydi...

Arvadı idi... boyun-boğazı, bayaq süfrəyə düzülən brilyantlardan işim-işim işıldaya-ışıldaya qapının ağızında dayanmışdı... əllərini belinə vurub onunla güleşəcəkmiş kimi, intiqam dolu gözlərlə üzünə zillənmişdi...

- Necədi?.. – arvadı dedi, sonra içəri daxil olub, otaq boyu əcaib burcumalarla yeriyə-yeriyə yuxarı başa gedib geri qayıtdı, onunla üzbeüz dayanıb, qaşının birini tarıma çəkdi:

- Xoşuna gəlir?..

Qapının zərbindən əzilən çıynını ovxalayıb:

- Nə istəyirsən?.. – deyib zarıldı... – ...özün görürsən ki, onsuz da ölürem öz günümə...

Arvadı dəli bir gülüşlə qaqqıldayıb susdu, sonra astadan:

- Sən?.. Səndə ölen üz yoxdu. - dedi. - Otuz ildi, elə bunu eşidirəm...

...Arvadının qolundan yapışib onu dəhlizə itələdi, qapını arxasında bağlayıb bir neçə dəfə açıraladısa da, arvadı əl çəkmədi, üzünü qapının şüşəsinə dirəyib:

- Nədi, xoşuna gəlmirəm?.. Yenə aşiq olmuşsan?.. Yoxsa tay halın yoxdu aşiq olmağa, hə?.. – deyib, nazirin damarlarını dondurən vəhşi bir gülüşlə güldü, sonra şüşənin arxasından yoxa çıxdı.

...İşığı keçirib özünü ipək üzlü, yumşaq yorğan-döşeyin içəinə saldı, çarpayının böyründəki mizin siyirməsini çəkib, yuxu dərmanı şüşəsindən ovcuna sürüşdürdüyü iki həbi dilinin altına qoydu, yorğanı başına çəkib, bədəninin ağırlığı altında cırıldayan çarpayını yırğalaya-yırğalaya sağ böyru üstə çöndü, ürəyində, «yatmaq, yatmaq və yenə yatmaq...» - deyə-deyə, bir də onu fikirləşdi ki, sağ böyru üstə yatmaq, sol böyru üstə yatmaqdan xeyirliydi. O səbəbdən ki, belədən ürəyə yük düşmür, gecə-gündüz qanın kövlən elədiyi bu həyat əhəmiyyətli bədən üzvü çəkisizlikdə qalır və qan dövranını normallaşdırır. İndi o beləcə - öz bədənidən arxayı rahatlıqla yuxuya gedəcəkdi... bayaq idarədən çıxarıcxırmaz, şam əvəzinə yediyi bəhməzli qatıq aramlı öz işini görəcəkdi, qara ciyərini qidalandırıb öd kisəsinin və mədəaltı vəzinin işini yüngülləşdirəcəkdi... Öd kisəsi balaca, saz aparat kimi yığılıb açıla-açıla, ödü lazımı qədərində buraxacaq, gün ərzində yediyi bütün yeməkləri parçalayacaqdı... sonra nazir başını yastıqdan ayırib tül pərdənin arxasından görünən nəfəsliyə baxdı.

...nəfəslilik də açıq idi... ordan içəri axan soyuq hava kütləsi otağın havasını hissə-hissə təmizləyəcəkdi...

Beləcə, hər gecə rahat yuxulamaqdan ötrü beynində sıraladığı fikirləri yekunlaşdırıb mürgüləmək üzrə idi ki, qəfildən hardansa yadına, bayaqqı iclasda qabaq cərgələrdə oturub, dəqiqədə bir çəpgöz dovşan kimi ona göz vuran kadrlar şobəsinin sarımtıl üzü müdürü düşdü və nazirin yuxusunu qaçırdı...

Otağın qapısı cirıldadı...

Geriyə qanrilmadan, barmağının ucunu belə tərpətmədən, gözaltı qapıya sarı baxdı...

...Gələn arvadıydı... qapının kilidini o biri üzdən necəsə, açmışdı... içəri daxil olub, onu oyatmamaqdan ötrü səssiz addimlarla çarpayısına sarı yeridi... orda həmin səssizliklə soyunub ehmalca yorğanın altına sıvişdi və daha tərpənmədi... və çox keçmədi ki, yataq otağını arvadının qəzəbli xorultusu büründü...

Arvadı son vaxtlar belə xoruldaydı... bəzi gecələrlə isə bu xorultu, insan xorultusundan çox, pusquda yatan məkrli pələngin ac mırıltısını andıran qorxunc nəriltilərə çevrilirdi... yataq otağını lərzəyə gətirən bu nəriltilərdən yaxa qurtarmaqdan ötrü nazir, son bir neçə ayı bir sırə tədbirlərə əl atmışdisa da, heç bir nəticə hasil olunmamış, son çıxış yolu – özünü yatağa arvadından əvvəl çatdırmağa, yorğana bürünüb arvadı gələnəcən, yuxunun dərin qatlarına baş vurmağa qalmışdı.

...indi isə arvadı zirək tərpəniñ özünü, o yuxuya getməmişdən əvvəl yetirmişdi... indi gözlərini yumub, nəhəng gəmi aramlı suyun dibinə qərq olan tək, yuxunun dərinliklərinə enəcəkdi... endikcə, damağı keyləşib ağırlaşacaq, boğazının yolunu tutub, vəhşi nəriltiləri çölə buraxacaqı...

Ürək döyüntüləri sürətlənə-sürətlənə fikirləşdi ki, yorğan-balışı qoltuğuna vurub o biri otağa sıvişmək, orda yuxulamağa çalışmaq lazımdı... sonra o biri otaqda yatacağı divanı, divanın bədənini sığışdırı bilməyəcəyi yiğcam oturacağını, səherin gözü açılanan bu darışqal oturacaqda vurnuxa-vurnuxa qalacağını təsəvvürünə gətirib dilxor oldusa da, qərarından dönmədi... şələ-küləsini yiğışdırıb ayağa qalxmaq isteyirdi ki, qəfildən peysərinin arxadan zillənmiş baxışlardan iynələndiyini hiss edib, dayandı... arvadı idi... yuxulu müşilə içindən ona baxındı... sonra bunun, ona elə gəldiyini düşünüb fikrini yayındırmağa çalışısa da, çox keçmədi ki, kürəyinin, eynilə peysəri kimi, iynələndiyini hiss edib, fikirlərinin əlaqəsini itirdi...

...Hə, arvadı idi... nifret və qəzəb dolu baxışlarını indi də kürəyinin tüksüz hissəsinə zilləmişdi...

Nə isteyirdi axı ondan?.. Nə vermişdi ona, ala bilmirdi?.. – ürəyi əsəbi döyüntülərlə döyüne-döyüne fikirləşdi... - Yenə keçmiş haqq-hesabları çürütməyin, olub keçənləri ortaya töküb xirdalamağın, suali-suala dirəyib canını almağın vaxtı çatmışdı...

...bayaqqdan bura yuxu programı üzrə gördüyü tədarük, tökdüyü tədbirlər puça çıxmışdı... yuxusu tamam-kamal qaçmışdı...

...kürəyinə quş caynağına bənzər nəyinsə toxunduğu hiss eləyib səksəndisə də, bunu biruzə vermədi... qorxunu içində sıxıb hərəkətsiz qaldı...

Arvadı idi... yatıb-yatmadığını yoxlayırdı... bu fikirlə, nəfəsini içində çəkib yuxlu-yuxulu müşildadi... ayıq olduğu bilinməməliydi... bilinsəydi, günortalar onu əliçiraqlı axtaran arvadının ağızı açılacaqdı... haçandan bəri üstünə yağdırmağa macal tapmadığı tikanlı sualları qırğı kimi üstünə yağacaqdı...

...arvadının əli kürəyinin üstü ilə kor əqrəb yerişiyə gəzisirdi... ciyinlərinin seyrək tükəri arasından sıvişə-sivişə, orda nə isə axtardı elə bil...

...ürəyi gicişmədən sıxıldısa da, əl atıb kürəyini qaşımağa ürək eləmədi...

...arvadının əqrəb-əli isə, onun ürəyindən keçənləri oxumuş kimi, ayaq saxlayıb “bir ayağıyla” onun kürəyini qaçıdı...

Bu necə ola bilərdi?.. – ürəyi köhnə maşın mühərriki tək, nizamsız döyüntülərlə çırpınıb, axa-axa fikirləşdi... – Arvadının əqrəb-əli bu əmri kimdən ala bilərdi?..

Qəfildən səbri daraldı... kürəyi üstə çönüb arvadına sarı qanrıldı, desin ki, “Nə var, ay qız?!.. Nə gözlərini zilləmisən mənə?..” - ürəyi qırıldı...

...Arvadı yatmışdı... burnu, yenice doğulmuş inek balasının burnu tək şışə-şışə, deyəsən, nərildəməyə hazırlaşdı...

Bu nə demək idi?.. Başına hava gəlirdi, nədi?..

Sonra anladı... qəfildən anladı... bayaqdan bura nə baş veridiyini, bütün bunların qızdırımlı adamın başına gələn qarabasmalar olduğunu axır ki, başa düşdü... dərindən nəfəs dərib fikrini yayındırmağa çalışdısa da, gözünün qabağı hansı möcüzəyləsə yaddaşından qopan məmnun ifadəli tanış üzlərlə, saxta təbəssümlərlə dolub əhvalını büsbüütün korladı... sonra gecənin bu vədəsində, öz halal yorğan-döşəyinin içinde düşdüyü bu yönəmsiz təsəvvür tələsindən qurtulmaqdan ötrü, yuxulamağa çalışdısa da, kürəyini hələ də xoşagəlməz bir istiliklə qızdırmağa davam edən naməlum şüa axıntılarından azad ola bilmədi...

Olsun ki, istilik içəridən gəlir... – fikirləşdi... – ...döyüntüsünü artırıb gücə düşən ürəyinin istisi idi...

Yatmaq lazımdı... o isə yata bilmirdi...

İndi, Allah bilir, yuxusu nə vaxt gələcəkdi?.. Yalnız yuxunun bərpa edib rahatlaya biləcəyi ürəyini, şəkərin əldən saldığı xəstə sinirlərini nə ilə ovunduracaqdı?..

İndi dünyadan bixəbər arvadı böyrü üstə çönüb divarları lərzəyə getirə-gətirə, harin bir xorultuya xoruldayacaqdı, yuxulu ağızını marçıldadıb nə isə “gövşəyə-gövşəyə” mızıldayacaqdı... o isə... səhərin gözünü yaddaşından süzülən bir yiğin eybəcər xatirələr və üzlərlə açacaqdı...

Yenə bayaqqı böyrü üstə çönüb fikirləşdi ki, indi yuxusu gəlməsə, neyləyəcək?.. Çarpayışının üstündən asılan divar işığını yandırib kitab oxusun, bəlkə?.. Ya bəlkə, o biri otağa keçib orda başını nə iləsə qatsın?.. Sonra bir istədi özünü tərpədib ayağa qalxa... dayandı...

Ürəyi sıvrilirdi... mədəsi ac sümərilmələrlə sümərülüb quruldadı...

Bəli də, vaxtında yuxuya getmədisə, güzəranı budu. İndi bu acgöz mədəsini necə başa salsın ki, indi gecədi, səhər açılmayıb hələ... bu vaxt yemək qəbul edə bilməz və sair və ilaxır?!.. Sonra gözlərini yumub yüzdən birəcən saymağa başladı... Bunu da həkimi öyrətmüşdi.

“Heç nə haqda düşünmədən, ürəyinizdə yüzdən birəcən sayın,” – demişdi.

O da sayırdı... amma altmışa çatar-çatmaz, beyninin hələ də oyaq olduğunu, ordan aramlı gözünün qabağına sızmağa başlayan yerli-yersiz xatirələrin məcrasına düşdüyünü hiss edib saymağı saxlayırdı.

...«Axsaq əqrəb» yenə peysərinə qonmuşdu... çəkisiz ayaqlarını asta-asta tərpədə-tərpədə, onu hövsələdən çıxarmağa çalışırdı elə bil...

...əlini peysərinə atıb “əqrəbi” tutmaq istədisə də, əlinin altına, daz təpəsinin şümal dərisindən savayı, heç nə gəlmədi...

Geriyə qanrilib dikəldi, döşəyə dirsəklənib, arvadının küçənin zəif neon işığından işıqlanan üzünə baxdı...

...Arvadının gözləri bayaqqı kimi yumulu, ağızı yarımaçıq idi...

...qacmaq... canını bu xəstə qarabasmadan qurtarmaq üçün ayağa sıçramaq istədisə də, yerindən tərpənə bilmədi... yataq otağın aşağı başından eşidilən xərif tiqqılıt səslərinə duruxub dayandı... dikəlib tiqqılıt gələn tərefə boylandı.

Küçəyə diqqət kəsildi... Aşağıda sakitlik idi...

Uzanmaq istəyirdi ki, yenə haranısa asta-asta taqqıdatdılar...

Özünü balışın üstünə salıb yorğana bürünə-bürünə fikirləşdi ki, gecənin bu vədəsi bu nə tiqqılıtı ola?.. - taqqılıtı bu dəfə daha aydın eşidildi... və nazir, taqqıldayanın döşəmə olduğunu anladı.

...Döşəmə o biri üzdən döyüldürdü... elə bil kimsə onu çöl qapısını döyən tək döyüb içəri daxil olmaq istəyirdi...

...Gözünü qiyib döşəməyə zilləndi... və gördüyündən dəhşətindən az qaldı bağırı... Daha doğrusu, bağırıda... amma səsi çıxmadı...

...Döşəmənin taxtaları göz görə-görə tərpənirdi... elə bil kimsə o biri üzdən - aşağıdan onları bircə-bircə laxladıb bura yol açmaq istəyirdi...

Çönüb arvadına baxdı... ciyinindən silkələyib yuxudan oyatmaqdən ötrü əlini ona sarı uzatdısa da, əli havadan asılıb qaldı... sonra nazir, sən demə, bütün bədəniylə yüngülləşdiyi, cansız ağırlığıyla döşəyə pərçimlənmiş ayaqlarının çəkisizləşdiyini hiss edib duruxdu... o biri qolunu da yuxarı qaldırdı... və bədəninin qolunun ardınca havaya dartındığını hiss elədi... canına yeriyən vahimədən boğula-boğula arvadına sarı çönüb dəhşətli bağırtılarla "Səmayə-ə-ə!!!"- deyə çıçırdısa da, səsi çıxmadı... Onda nazir əcaib göyümtül şüalarla bərq vurmağa başlayan otağın qaraltılar dolu, yarıqaranlıq künclərinə nəzər saldıqca, burda baş vermiş hansısa sırlı dəyişkənlilikdən heç nəyin səsinin çıxmadığını... nə divar saatının, nə arvadının xorultusunun eşidilmədiyini, tək bir bu qorxunc döşəmə tiqqılıtsından savayı, hər bir şeyin hansı möcüzəyləsə, sualtı səssizliyə və çəkisizliyə qərq olduğunu anlayıb vahimələndi... və çarpayıdan aralanıb havaya qalxmamaqdən ötrü yorğanı bərk-bərk özünə sariyib nəfəsini içiñə qısdı... və anladı...

...bədəninin bir sıra ayıq toxumalarıyla, istədiyinə, axır ki, nail olduğunu, baş tutmasını mümkünüsəysə saysa da, hansı möcüzəyləsə arvadının yuxusuna düşdüyüni anladı... və bu fikirdən bir xeyli toxtadı. Ürəyinin iynələnməsi də, ağızının quruluğu da bununla sovuşdu.

Sonra nazir yuxunun yüngülləşdirdiyi əzalarının vəziyyətini sınaqdan keçirmək üçün sağ əlini tərpətdi... və əli meh əsintisindən pərvazlanan qu tükü kimi yuxarı qalxıb havadan asıldı... Onda nazir içine yayılan yüngül bir rahatlıqla yorğanı üstündən atdı, adətən, tincixib tərləyə-tərləyə hərəkətə gətirdiyi yoğun ayaqlarını cütləyib asanlıqla qaldırdı... sağa-sola çevirib, velosiped süren tək, hərlədi...

...Ayaqları elə bil sellüloiddən idi, içiñə hava doldurulmuş uzunsov şarlar kimi bir-birinə dəyib yelləndilər...

Hə, yuxudu... - nazir bu dəfə qəribə bir şadýanalıqla fikirləşdi və çönüb arvadına baxdı.

...Arvadı qıpqırmızı qızarıb pörtmüssdü... İstdən pörtmüssdü, nədi?..

Fikirləşdi ki, indi o, düşdüyü bu yuxuda çarpayı, şkaf, ya balış kimi bir şeydi... neyləsə də, görünməyəcək. Yoxsa görünəcək?..

...Döşəmə yenə tiqqıldadı... sonra ağır-agır cirildayıb gərildi... və taxtalarından biri sıçrayıb kənara düşdü...

Yorğanı başına çıkıb nəfəsini içiñə qısdı... və fikirləşdi ki, nə qədər vahiməli də olsa, heç nəyin ona dəxliyyəti yoxdu... istəyir bu döşəmə lap otaqqarışq iki yerə bölünsün...

...Üzüçapiqlı, nazirin gözlədiyi kimi, döşəmənin altından yox, yataq otağının qapısında peyda oldu... qapının qızılı qulpunu aramla aşağı gərib ağır addımlarla içəri daxil oldu... bir ayağını arxasında sürüyə-sürüyə yeriyib, arvadının təsvir elədiyi kimi, çarpayılarının ayaq tərəfində dayandı...

...bütün bunların arvadının yuxusu olduğunu anlasa da, üzüçapiqlının yaxınlığından, ya otağı bürüyün əcaib bir qoxudan vahimələnib titrətdisə də, gözlərini bərk-bərk yumub hərəkətsiz qaldı...

...Üzüçapiqlıdan səs çıxmırı...

...başını, boynunu tərpətmədən gözünün yanıyla kirpiklərinin arasından sırlı qonağı sarı baxdı... və gördüyü mənzərədən ürəyi sıxıldı...

...Üzüçapiqlı çəliyinə dirsəklənib, dinməz-söyləməz arvadına zillənmişdi...

Olsun ki, oyanmağını gözləyir... – nazir fikirləri bir-birinə dolaşa-dolaşa fikirləşdi... qoy nə qədər istəyir, gözləsin. Əsas odu ki, ona məhəl qoymur... daha doğrusu, onu görmək marağında deyil... burda uzanıb-uzanmadığı, da olsun ki, bu yuxuda elə bir əhəmiyyət kəsb etmir... Bir də, əgər üzüçapiqlıya o lazımlı olsaydı, daha arvadının yuxusuna niyə girirdi ki?.. - nazir fikirlərini beləcə yekunlaşdırmaq üzrəydi ki, döşəmə yenə asta bir tiqqılıyla tiqqıldadı və qonaq çəliyini yerə vurub, nazırın heç bir vaxt eşitmədiyi qəribə, yandırıcı piçılıyla döşəmənin o biri üzündə olan kimlərəsə:

- Susun orda! – deyə çımxırdı.

Üzüçapiqlının bu müdhiş əmrindən sonra döşəmənin o biri üzünə ölüm sükütu çökdü... və nazir döytüsü yenə zəifləməyə başlayan ürəyinin səsini eşidə-eşidə, döşəməni o biri üzdən tiqqıldadıb üzüçapiqlını əsəbileşdirənlərin kim ola biləcəyi barədə fikirləşmək istəyirdi ki, qəfildən arvadının alt mərtəbədəki mənzildə yaşayan sırlı sakın barədə danışdıqlarını xatırladı... alnından sözülüb yanağının büküşü ilə ağızına sızan tərinin tamını duydu...

...Təri göz yaşı kimi isti və şorməzə idi... bədəninin olan-qalan həyat əhəmiyyətli minerallarını sözüb özünə içirdirdi...

...Yoxsa ağlayırdı?.. Özündən xəbərsiz, bağırı bu müdhiş gecə vaqəəsindən yarıla-yarıla, səssiz, köməksiz hicqırtılarla ağlayırdı?..

Hə, ağlayırdı... Çünkü yalnız ağlayanda nəfəsi bu cür nizamsız təngimələrlə boğazına dirənirdi... ürəyi dərin, dibsiz çalaya düşən tək, əsim-əsim əsirdi...

Boğazına dolan qəheri bir təhər udub gözlərini dolduran göz yaşıının arasından, qapı aralığından boyılanan tək, sırlı gecə qonağına baxdı...

...Üzü çəpiqli, əli çəlikli qonaq bayaqkı kimi, dinməz-söyləməz dayanmışdı.. və bayaqkı kimi ona tərəf baxmırı... elə bil, ümumiyyətlə, onu görmürdü... Yoxsa ona sarı baxmağı ona yasaq eləmişdilər?..

...Arvadı, nəhayət ki, oyanmışdı... Olsun ki, üzüçapiqlının çıxmırtısına ayılmışdı... uzandığı yerdəcə, əlləri sinəsində cütənmiş halda, quzu mələrtisini andıran titrək səsiylə üzüçapiqlının suallarına cavab verirdi.

- ...mənim günahım deyil... - arvadının yarıçıltıyla dediyi cümlənin sonunu eşitdi, sonra arvadı, elə üzüçapiqli da çönüb, deyəsən, ona baxdılar...

Arvadının dediyi bu üç kəlmə, ucu zəhərli, soyuq bıçaq kimi sinəsinin ortasına sancıldı.. sinəsinin göynərtisi ürəyinə yayıldı...

Bir istədi, o biri böyrü üstə çönsün, ürək eləmədi... bədəninin cüzi tərpənişi, onun yatmadığını bildirə bilərdi... odu ki, ürəyi sinəsinin göynərtisindən deşilə-deşilə, hərəkətsiz vəziyyətdə qaldı...

- ...mənim öz günahlarım var, boynuma alıram... – arvadının səsi titrədi... sonra elə bil ağladı, yatağından sürüşüb döşəmə boyu diz-dizi yeriyə-yeriyə üzüçapiqlının ayaqlarına sərildi... və nazırın, həyatında ilk dəfə eşitdiyi, içi ağrı və iztirab dolu yanıqlı bir səslə:

- Peşmanam, əhv edin... - deyib hönkürdü...

...Nəfəsini içinə qısıb gözünün sezilməz hərəkətiylə aşağı zilləndi...

...Arvadı, üzüçapiqlının əfi ilanı andıran, qara əsasını öpə-öpə:

- Tövbəmi qəbul edin! Tövbə eləyirəm!.. Tövbə eləyirəm!.. Tövbə eləyirəm... – deyə- deyə, əti kəsilmiş kimi, ağlayırdı...

Üzüçapiqli çəliyi ilə onu geriyə itələyib:

- İtil... - dedi - ...səninçün gəlməmişəm... - sonra çönüb qaranlığın içindən, deyəsən, ona zilləndi...

Vücudunu saran qızdırımlı titrətməylə titrətdisə də, özünü bir təhər ələ ala bildi...

- ...axı əvvəl-əvvəl... yenicə evləndiyimiz vaxtları deyirəm, hər şey yaxşı idi?.. - arvadı hələ də dizi üstə idi, amma daha ağlamirdi... - ...sonra uşaqlarımız oldu. Bir gün o, çoxlu pulla gəldi, pulları mənə verib: "Bunları əmin bir yerdə gizlə," – dedi. Mən də onun dediyi kimi elədim, pulları əmin yerdə gizlədim... Amma sonra o yenə pul gətirdi... sonra yenə və yenə... Evdə pul gizləməyə yer qalmamışdı... hər şeyin altı da, üstü də pul idi. Bütün bədbəxtçiliklər də onda başladı... Biz gecələr də rahat yata bilmirdik... Mən bir də baxdım ki, tamamilə onun yadından çıxmışam... O uşaqlarını da unutdu, Allahı da...

...Arvadının bu sözündən oldu, ya nə oldusa, göy dəhşətli şimşek zərbələrindən guruldadı... yataq otağı ildirim çaxıntılarından ağappaq ağarib işığa büründü...

İldirimin səsindən, yoxsa arvadının dediklərindən, elə bil ürəyi dayandı...

- ...cavan bacısı əriylə maşın qəzasına düşəndə o bir cüt yetimi... - arvadı ildirima məhəl qoymadan danışmağına davam edirdi, – ...nə qədər and- aman elədim, onlara yiye durmadı. – bu yerdə arvadı yalandan, ya doğrudan-doğruya, doluxsunub ağladı...

...Bu yerdə nazir yorğanı üstündən atıb ayağa sıçramaqdan, arvadını saçlayıb:

- Sən nə həyasız adammışsan?.. – deyərək, başını cavamlıqda elədiyi kimi divara çırpmاقdan zorla saxladı və deyəcəklərini əsəbilikdən daralan nəfəsiylə gizli-gizli ürəyində dedi: "Sən deyildin, məni kənara çekib: "Sən niyə?.. Bacısı ölməyib ki?!.. Qoy o da yiye dursun yetimlərə!.." - deyən?..

- ...biçarə yetimləri uzaq kəndə, qoca bibisinin yanına yolladı ki, guya hər ay onlar üçün kəndə pul göndərəcək. Ay-hay!.. Pul göndərmək qalsın bir yana, yetimlərin evini satdı... malına yiye durdu... Mən-külbaş da onun fitvasına getdim. Günahım böyüküdү, bilirəm... dünya malı gözümü tutdu... – arvadının səsi bu yerdə xırıldadı...

Sənin gözünü yalnız torpaq doyurar... – nazir dişi bağırsağını kəsə-kəsə, ürəyində dedi. Arvadının son cümləsindən, ya nədənsə, ürəyinin pis-pis bulandığını hiss etdi... Ağızı sulana-sulana "yenə mədəaltı vəzidi..." fikirləşdi. Belə gərgin məqamlar yalnız o, ürəyini beləcə bulandırmağa, ağızını suyla doldurmağa qadir idi...

- ...amma indi başa düşürəm... hər şeyi başa düşürəm... - arvadı deyib, elə yanıqlı-yanıqlı ağladı ki, bacısının qara gözlü cüt balası məsum sifətləri ilə gəlib dardular gözünün qabağında...

...Ürəyi əzildisə də, nəfəsini nizamlayıb ürəyində, həkiminin öyrətdiyi kimi, yüzəcən saymağa başladı... lakin iyirmiye çatmamış nəfəsinin təngidiyini, gicgahının əsəbi döyüntülərlə döyündüyünü hiss edib fikirləşdi ki, axı niyə, o vaxtlar bacısının zavallı yetimlərinin bu məsumluğununu sezməmişdi?.. Ürəyi indiki kimi əzilməmişdi?.. Və yadına düşdü... o dövrlər ürəyi, ümumiyyətlə, heç nəyə ağrımırdı axı?!.. O dövrlər ürəyinin başı qarışq idи... onda bu balaca, zirək əzəsi tamam ayrı bir xasiyyətin yiyesi idi axı... indi hər səsdən, hər təsadüfi sözdən diksinib yarpaq kimi tir-tir əsən ürəyi, o dövrlər təkəbbür və lovğalıq dağarcığı idи axı?!.. Bunun ardınca nazir yadına, həmin o hay-küy dolu, bərbəzəkli dövrlər kövrəlib doluxsunduğu, ya təsirlənib qəhərləndiyi hansısa hadisəni, ya dönməsi salmağa çalışdisa da, yaddaşı hüznlü bir sükutla susdu... Ən əziz, doğma adamların itkisini, hamının elliklə hönkürüb yana-yana ağladığı faciəvi məqamları yadına salıb dəhşətə gəldi... heç birində gözünün ucu belə yaşarmamışdı... heç ürəyi də əzilməmişdi... Əksinə, o dövrlər yadına gəlir, ürəyi, mexanizmi saz işləyən yiğcam mühərrrik kimi, ritmik bir ardıcılıqla döyündürdü... hətta o faciəvi qəzanın özündə də, yadına gəlir, onu narahat edən ilkin məsələlərdən biri - başsız qalmış bacıcı uşaqlarını uzaq kəndə, qoca bibisinin yanına göndərəndən sonra onların bombulumbos qalacaq evlərinin aqibəti olmuşdu... Hərçənd onda özünə, bacısının yiyesiz qalmış mülküն, uşaqların gələcəyi naminə - evin satışından əldə olunacaq pulun əmanət kassasına qoyulacağı məqsədi ilə satdığını təlqin etmişdisə də, sonradan bu qərarını necəsə, unutmuş, yaxud, olsun ki, ortaya çıxan hansısa qəfil

gözlənilməzliklər zəmnində bada vermişdi... “qəfil gözlənilməzliklər” isə adəti üzrə, vəzifə yüksəlişləri, yaxud hansıa mötəbər vəzifə sahibi ilə iş birliyinin qurulması, yaxud hansıa, digər daha vacibəhəmiyyətli məsələlərdən doğan zərurətlə bağlı olurdu deyə...

...bu yerdə nazir daha bu barədə müfəssəl şəkildə fikirləşmək istəmədiyini, buna nə heyinin, nə də cəsarətinin çatmadığını anladı...

- Elə bilirsiz, o, indi anlayır?.. - arvadı deyib susdu və bu sözdən sonra yəqin ki, hər ikisi çönüb nifrət dolu baxışlarla onun yorğana bürünmiş siluetinə zilləndilər...

Baxın-baxın... – nazir ürəyi, az qala, yerindən qopsa da, nümayışkaranə bir laqeydiliklə fikirləşdi. Bunu da ona şəxsi həkimi - ölkənin bir nömrəli şəkər mütəxəssisi öyrətmüşdi: “Qorxu hissini neytrallaşdırmağın ən asan üsulu – ona laqeydilik nümayiş etdirməkdi.” Bunun ardınca yenə hardansa, yadına, qəzaya düşmüş bacısının evinin satışından əldə etdiyi məbləğin min bir yollar və üsullarla yuxarılara çatdırması uğrunda apardığı gizli mübarizələr, pullar ünvana çatıldıqdan sonrakı şədyanalığı... bir müddət vəzifəsindən düz iki pillə yuxariya – dövlət aparatında şöbə müdürü vəzifəsinə keçdiyi dövrləri, özünü əlinə gələcək pulu, qərara aldığı kimi, bacısı uşaqlarının adına əmanət kassasına qoyacağı ilə sakitləşdirməyi, lakin sonradan bu qərarını da necəsə, unutmağı, yuxusuz gecələrlə dəli həvəslə cızdıığı karyera planlarının arasında bada verməyi düşdü... ...qəribəydi... çox qəribəydi... - ürəyi sıxlı-sıxlı fikirləşdişə də, vücudunu saran dəhşətli günah hissinin mahiyyətinə varmağa yenə halının olmadığını anladı...

- Siz bir ona fikir verin... – arvadı nazirin bu otuz ilin ər-arvadlığında eşitmədiyi qəribə, incə bir səslə dedi.

...Arvadı olsun ki, indi də gecə qonağına yarınmaq, onun xoşuna gəlmək istəyirdi... – nazir əsəbilikdən boğula-boğula fikirləşdi və arvadının bu yad səsindən, yoxsa hələ də otağın qaranlığıyla ara-sıra bərq vurmağa davam edən göyümtül şüaların yağılı havalarda yeknəsəq, zəif bir cızılıyla cızıldayan elektrik naqilləri tək cızıldamağa başlamasından saçının dibi qarışqa sürüşü daraşan tək, dəli bir gicişməylə gicişib qaşındısa da, əl atıb başını qaşımağa cəsəret eləmədi...

Olsun ki, saçları ağardı... – fikirləşdi və elə həmin dəqiqə də qəfildən, bayaq iclas zalında düşdürüy əcaib mürgü xumarı içində gözünə görünən quş caynaqlı, şüursuz qarını xatırlayıb, onu hardan tanıdığını anladı...

...uzaq, keçmiş illərin hansı yuxusundasa gördüyü bu qarını anası zənn edib qarşısında diz çökməyini, dizlərini qucaqlayıb o ki, var, hönkür-hönkür ağlamağını... sonra qəfildən bağrına sıxıldığı bu cansız çekisizlikdən uçunub geriyə sıçramağını... gücü geldikcə, soyuq ölüm saçan bu qorxunc vücuddan qaçmağını, bulağa, ya gölə oxşar qəribə bir yerdə əti çırmış-çırmışça yuyunmağını xatırladı...

Yuxularıyla həyatı bir-birinə qarışmışdı...

- Sus daha... - üzüçapiqli astaca dedi, – bunlar ayrı məsələlərdir. Onun ayrı günahları var...

...Qonağın son kəlməsi otağın qaranlıq sakitliyində səssiz güllə partlayışı ilə açıldı...

...O hansı günahları deyirdi?.. – boğazının yolu quruya-quruya fikirləşdi... arvadının dedikləri onu maraqlandırmırı... nə haram yolla qazandığı pulları, nə bacısının yetimləri... sonra nə oldusa, nazir bu fikirlərdən yayınıb, dəhşətdən başının tükləri qabara-qabara, bu qədər ili, bu qədər günahla yaşamağından dəhşətə gəlib titrətdi...

- Onu rahat burax... – qonaq anlaşılmaz bir təmkinlə deyib susdu və otağa qorxunc bir sakitlik çökdü...

...Bəlkə o, ondan əvvəlki nazirin ölümünə işaret edir?.. – qabırğasının altı, soyuq cərəyanlardan iynələnə-iynələnə fikirləşdi... Axı əvvəlki nazirin – bir yiğin sağalmaz xəsteliyin əldən saldığı donqar belli, kütbevin qocanın sırávi iş günlərinin birində, günün günorta çağrı öz kabinetində oturduğu yerdəcə, ürək çatışmazlığından keçinməsini ki, Allaha şükür, hamı bilirdi?!.. Düzdü, həmin o qalmaqallı dövrlər o sərsəm qocanın ölümünü,

qəlbinin “dəruni” guşələrində çox arzulamışdı... amma axı o dövrlər bu ölümü sidq-ürəkdən arzılayan tək bir o idimi?!.. Yoxsa üzüçapiqlı ötən ay nazirliyin yetərsiz fəaliyyəti barədə iki qəzet səhifəsi həcmində iftira yazan o özündən razı jurnalisti dama saldırmasına eyham vururdu?.. Ya bəlkə...

- Bunların heç biri deyil... - qonaq onun beynindən ötüşənləri oxumuş kimi, astaca dedisə də, arvadı əl çəkmədi, səsinin incə yerinə salıb yalaq bir yalraqlıqla:

- İcazə verin deyim... bir-bir sadalayım... - dedisə də, qonaq narazı bir çımxırıyla:

- Lazım deyil, - deyib arvadının sözünü ağızında qoydu, sonra, elə bil, o eşitməsin deyə, lap astadan, - bu, sənlik deyil... – əlavə elədi və bununla da nazirin olan-qalan nəfəsini kəsdi... tərpənməyə cürət eləməsə də, üzünün qəribə bir tarımlıqla gərilib keyidiyini... ağızının bir tərəfdən aşağı dartılıb, sol gözünün yiğildığını hiss etdi...

«İflic olur nədi?!» - dil-dodağının quruluğu arta-arta, tələm-tələsik fikirləşdi... əlini ağızına atıb əyintisini düzəltmək istədisə də, ağızını hiss eləmədi... çənəsi də, dodaqları da, içiñə jelatin doldurulmuş hissiyyatsız əşyaya çönmüşdü...

Dəhşətdən ürəyi, az qala, ağızına gələ-gələ geriyə qanrilib var gücү ilə:

-Səmayə-ə-ə!!!.. – deyə çıçırdısa da, səsi çıxmadi... bayaqdan bura hərəkətsiz vəziyyətdə uzanıb qaldığından keyimiş bədənini bir təhər hərəkətə gətirib özünü dikəldikcə, üzüçapiqlının dəmir ucluqlu çəliyini asta-asta döşəməyə vura-vura, çəkisiz addımlarla yataq otağının qapısına sarı addımladığını... qapıya çatıb geriyə qanrilaraq, əvvəl ona sonra arvadına baxaraq:

- Gedirəm, ərin oyandi... – deyib dəhlizə çıxdığını... yataq otağının qapısının, üzüçapiqlının arxasında aramlı bağlandığını öz gözləriylə gördü... sonra otağın göyümtül şüalarının tədricən səngiyib yoxa çıxdığını, arvadının dinməz mütiliklə geriyə sürünb, hasarın üstünə dırmaşan tək çarpayısına dırmaşdığını və ona məhəl qoymadan, yerinə uzanıb yorğanı başına çəkib, şirin müşitliylə yuxuya qərq olduğunu şahidi oldu... onda nazir arvadının çıyıllarından silkələyib səsi gəildikcə “Səmayə!!!” – deyib bağırmaga, üzünü sillələməyə başladısa da, onun vecinə gəlmədi... bir də baxdı ki, bayaqdan bura döyüb silkələdiyi arvadı yox, həmin o quş caynaqlı, balaca qaridı... döyüldükcə, əturpədən civildiyib titrəyir...

...yuxudan darısqal cəngəllikdən sıvrilib çıxan tək, çıxdı... nəfəsi təngiyə-təngiyə yan-yörəsinə baxdı...

...Otaq sakit idi... arvadı əlləri dua oxuyurmuş kimi, sinəsi üstə çar pazlanmış vəziyyətdə yatmışdı...

Çarpayısına bitişik dolabçanın üstündən eynəyini götürüb gözünə taxdı, arvadına yaxından baxdı... və ürəyi qırılıb içiñə düşdü...

...Arvadının burnu da, göz qapaqları da ağlamaqdan şışib köpüşmüştü...

...Yuxunun keyi sovuşmamış üzünü ovxalayıb köks ötürdü, yerinə uzanıb eynəyi gözündə yarıqaranlıq tavana zilləndi...

Adətən, yuxusu çəkilən gecələrlə zilləndiyi çıxılmaz darısqallıqlar saçan tavan, indi qəribə, aydın bir rahatlıq gətirirdi beyninə... beyni dincəlmək isteyirdi... nə haqdasa düşünmək, nəyisə təsəvvürünə gətirmək, ya xatırlamaq halında deyildi... beyni yorulmuşdu... daha bu gecənin nə vaxt düşdüyünü, yatağına necə girdiyini, işığı necə keçirdiyini, qaranlığa qərq olmuş bu otaqda nələr baş verdiyini müəyyənləşdirməyə imkan vermirdi...

...Çönüb yenə arvadına baxdı. Arvadı indi də, üzündəki yaramaz ifadəylə əcnəbi casusa oxşayırdı...

Bir istədi, çıyinandən tərpədib oyatsın arvadını... sonra fikirləşdi ki, oyadıb nə deyəcəkdi axı?.. Özünü onun yuxusuna saldığını, orda baş verənlərin, onun o satqın çıxışlarının gizli şahidi olduğunu?.. Sonra yaddaşını gərib bu gecə baş verənləri xatırlamağa çalışdısa da,

yaddaşı adda-budda görüntülərlə işarib söndü... və nazir bu gecə şahidi olduğu bütün məşəqqətləri xatırlayıb, arvadının yuxusunun hardan başlayıb, harda bitdiy və ümumiyyətlə, bütün o dəhşətlərin arvadının, yoxsa onun yuxusu, yoxsa, realliq olduğu barədə fikirləşib bu qərara gəldi ki, məsələyə aydınlıq gətirməkdən ötrü yaxşısı budu, arvadını yuxudan oyatsın. Lakin elə həmin dəqiqə də, yuxudan kal oyandığından it sifəti alan arvadının ona zillədiyi tikanlı baxışlarını təsəvvürünə gətirib bu fikrindən vaz keçdi.

Hə, arvadı yuxudan oyanan kimi, qaşının birini yuxarı qaldıracaqdı... başını özbək rəqqasələri kimi yırğalaya-yırğalaya:

- Bütün həyatımı zəhər eləməyin bəs deyil, gecələr də yatmağa qoymursan. - deyəcəkdi.

Yox-yox, yaxşısı budu, arvadının öz təbii vaxtında oyanmasını gözləsin... - nazir birinə ilisən fikirlərini sahmanlamağa çalışma-çalışa düşündü... sonra nə oldusa, yenə hər şey birdən-birə yadından çıxdı... beyni batareyası bitmiş elektron cihazı tək, susdu...

Divar saatı zəngini işə salıb bir neçə dəfə ağır-ağır danıldadı... və nazir beyninin hətəfindəsə işaran bircə ayıq toxumasıyla anladı ki, indi gecə vaqəələrindən zədələnmiş bu xəstə başıyla nəyin arvadının, nəyin onun yuxusu, nəyin, ümumiyyətlə, yuxu, nəyin realliq olduğunu ayırd edə bilməyəcək...

Bu nə dərin quyu idi düşdü?.. – ürəyi yataq otağının ha tərəfindənsə ona sarı siszmağa başlayan köməksiz çıxılmazlıqdan sıxılı-sıxılı fikirləşdi... və bu qərara gəldi ki, hər halda arvadını yuxudan oyatsa yaxşdı. Hə, hər ehtimala qarşı, arvadını yuxudan oyatmalı, amma oyatmamışdan əvvəl, gecənin bu vədəsi oyaq qaldığının, yuxulaya bilməməyinin səbəbini tapmalıdı. Səbəblər isə kifayət qədər idi... evə vaxtında dönə bilmədiyi, arvadının gecə hücumlarını cavabsız qoyduğu və sair və ilaxır, bu sayaq çətin məqamlarda cibində ehtiyatda saxladığı xırda pulun üstündən xərcələyən tək, sağa-sola xərcləməli səbəblər yetərince idı...

Məsələn, ən sadəsi - özünü qəfildən piss hiss elədi... ürək nahiyəsində kəskin ağrılar baş qaldırdı... çünkü... çünkü bayaqdan bura gözünə min cür əcinnə-şeytan görünür... qorxudan az qalır, bağlı yarıla...

Yox, bunu deyə bilməzdi... – qəfil bir gicəməylə qaşınmağa başlayan kürəyini qaşıya-qaşıya fikirləşdi. Desəydi, arvadı həmin dəqiqə onun yuxusuna girdiyini anlayacaqdı və...

...arvadını oyadıb, sadəcə, halının qəfildən pisləşdiyini, onun köməyinə ehtiyaçılığını deməliydi, vəssalam. Sonra bunu təsəvvürünə də gətirdi... necə arvadını oyadır... necə yuxudan kal oynamış arvadı turşumuş sifətlə üzünə zillənir... yuxudan kobudlaşmış səsini sancılanmış tək, uzada-uzada: "Nədi-i, no-oldu yen-əə?.." – deyir... beşcə dəqiqə bundan qabaq üzüçəpiqlinin ayaqlarına yixilib, sıtgamaqdan pörtüşməsi hələ də sovuşmayan üzündən utanıb xəcalət çəkmədən, onu bir xeyli beləcə, başdan-ayağa sözür, ürəyində də: «kaş elə oləydin, canım birdəfəlik qurtarayı!..» - deyib, dünyaya nifrət eləyə-eləyə, ayağa qalxır, başmaqlarını, xalatını geyinib, ayaqlarını ardınca sürüyə-sürüyə, təzyiqölçən aparatın ardınca mətbəxə yollanır... sonra geriyə qayıdır yataq otağının işığını yandıraraq: "Həyatımız zəhərdi, zəhər!.." - deyə-deyə, təzyiqölçənin qolçağını qoluna bağlayır, rezin armudunu ovcunun içində qəsdən birə beş sıxıb qolçağı, dərisini cıranacan şışirdir, yalnız o ufuldayıb it kimi zingildəyəndən sonra havasını simiciklə buraxıb, dil boğaza qoymadan deyinib danışır... "Deyirsən "az ye", az qalır adamın gözünü tökə! Gecələr də quzuya dönür.. İndi gəl, Səmayə, buna qulluq elə!"

Ürəyi zəif çırpıntılarla döyüne-döyüne fikirləşdi ki, arvadının ürəyi bununla da soyumaya caqdı, ona ərə gedəndən bəri, olub-ötüb, yaddan çıxan nə varsa, hamısını ortaya tökəcəkdi... hər şeyi bircə-bircə yada salıb ah-nalə təpəcəkdi... "Nə cavanlığımızda bir gün gördüm, bu da yaşılı dövrüm..." – deyib, yaraları sizildayan tək, sizildaya caqdı...

Bir də nazir onu da fikirləşdi ki, arvadını yuxudan oyatmağın daha bir pis tərəfi o idi ki, arvadı yuxudan oyanıb, bir daha yatmayacaqdı. Arvadının yuxudan oyanıb bir daha yuxulaya bilməmək mərəzinə nazir çoxdannan – gecələrlə körpələrin səsinə oyanan arvadının bir daha yatmadığı, qaranlığın içindən vizlaşmış saçları, əyilmiş üzü ilə ona zilləndiyi dövrlərdən bələd idi. Odu ki, bu fikrindən vaz keçdi.

...Ölüm bundan yaxşıdı... - nazir fikirləşdi və çönüb arvadına baxdı... dəhşətdən az qaldı bağırı yarıla...

...Arvadı yatmamışdı... ala-qaranlığın içindən qara, düymə gözlərini üzünə zilləyib dinməz-söyləməz nəyisə gözləyirdi...

- Nədi?.. Yenə yata bilmirsən? - arvadının səsi aqlamaqdan, ya yuxunun təsirində xırıldayırdı. - İndi kimə aşiq olmusan?..

Ürəyi zəif döyüntülərlə çırpınıb, cansız ət parçası kimi sinəsinin içindən asıldı... qızışmaq üzrə olan dava bəhanələrini kəsməkdən ötrü ehtiyatda saxladığı sözlər yadından çıxdı... sinəsini ovuşturub:

- Ağriyiram... - dedi, sonra - ...bu iclaslar axırıma çıxacaq, - deyə əlavə elədi və vəziyyətdən çıxdığı üçün gizlincə sevindi.

- Sənin ağrımayan vaxtin olub ki?... - arvadı deyib üzünü, harasına ağriyirmiş kimi bütüdürdü - İndi harandı?..

Cavab əvəzinə gözlərini döydü... gecənin bu vədəsi ağriyib onu yuxudan ayılda biləcək səbəbləri götür-qoy elədisə də, heç birinin üzərində dayana bilmədi...

Əslinə qalanda, "bütün vücadum..." - deməliydi... amma arvadı bunu ayrı yerə yozacaqdı... odu ki, gözlərini döyə-döyə susub qaldı.

- Nədi, niyə dinmirsən, dilin qarnına girib?..

...nə isə deməliydi... ağriyan yerini deməliydi... yoxsa arvadı əl çəkməyəcəkdi, «onu yatmağa qoymayan» səbəbin axtarışlarıyla axırına çıxacaqdı.

Nəfəsi daraldı... fikirləşdi ki, ürəyini desin... lakin elə həmin an da, arvadının o dəqiqə təcili yardımə zəng vuracağını, aləmi bir-birinə qatıb, adamyeyənlərə oxşayan hekim briqadasını evə tökəcəyini... onların yaş pambıq tikələrini bədənenin dörd bir tərəfinə yapışdırı-yapışdırı, səhərin gözü açılanacan kordioqram çıxaracaqlarını təsəvvürünə getirib üzündü... heyi tükənmış xəstə sinirlərinin bu eybəcər prosedurlara dözməyə gücü çatmayacaqdı...

Bəlkə, baş ağrısından şikayətlənsin?.. Desin, gicgahı lükküldəyir, təzyiqi qalxıb...

Onda da arvadı mətbəxə cumub, orda əlinin altına keçən dava-dərmanı qucağına yiğib geri qayıdacaqdı, qara ciyərinin atasını yandıran həblərdən ona iki-iki udduracaq, sonra da üzəbzəzdəki kresloya oturub hər yarım saatdan bir təzyiqini ölçəcəkdi...

Qara ciyərini desəydi, onda lap vay halına... Arvadının yadına o dəqiqə dübaj düşəcəkdi... həmin dəqiqə onu böyrü üstə yixib, sağ qabırğasının altına isidici qoyacaqdı, sonra çay sodası dadan qazsız, isti barjomu boğazına tökə-tökə, "dərindən nəfəs al..." - deyə-deyə, atasını yandıracacaqdı...

...Əlini mədəsinə qoyub yazıq-yazıq arvadına zilləndisə də, arvadının gözlərinin dərinliyindəki şübhə sovuşmadı...

- Qarnındı?.. - arvadı deyib, onun qarnına zilləndi.

Fikrini bir yerə toplayıb, "ola bilsin" deməyə hazırlaşdı ki, arvadı ayağa sıçradı... və nazir, əynində uzun ətəkli, qara ipəkdən pijama, əlleri belində dayanıb qəzəb dolu gözlərlə ona zillənən arvadını hansıa nağlin mənfi qəhrəmanına oxşatıda da, nə o nağılin, nə də qəhrəmanın adını yadına sala bilmədi...

- Düzünü de, qarnındı?.. - arvadı bu dəfə sərt dedi və onunla nə isə eləməyə hazırlaşan tək, fikrili-fikrili yerində vurnuxdu.

Qarnı ilə bağlı elə bir təhlükəli əməliyyat yadına düşmədi deyə, dili dolaşa-dolaşa:

- Hə, odu. – deyib susdu.

Bu sözdən sonra arvadı gəlib başının üstündə dayandı, əllərini qoltuğuna basıb, bu dəfə ona üstdən aşağı zilləndi.

Nazir özü də bir anlıq qarnına baxıb fikirləşdi ki, həqiqətən də, belə bir qarınla yuxuya getmək – boğazında qəmbər xalta, suyun üzünə çıxmaq qədər müşkül məsələdi.

...Arvadı bir müddət beləcə - gözləri yataq otağının yarıqaranlığından pişik gözü kimi yaşıl işıqlarla işıldaya-işıldaya dayanıb durdu, sonra çönüb iti addımlarla mətbəxə getdi... və yalnız onda nazir, şirinliyi və ələgəlməzliyi ilə ətir qoxusunu andıran yuxu ərazisinin ecazını... bu çarpayıdan, yataq otağından, binanın ən sonuncu mərtəbəsində yerləşən mənzilindən çox-çox uzaqlarda, uzaq, sərin yüksəkliliklərdə duman, bulud topası kimi dağılımış sirli ənginlikləri hiss edib titrətdi... gözlərini yumub özünü bu məhrəm çəkisizliyinə buraxmaq, orda hər şeyi unudub bütün vücuduyla ərimək istədisə də, arvadının qalın kişi səsiylə:

- Böyük üstə yön!.. – deməsinə dik atılıb gözlərini açdı.

...Arvadı bir əlində su dolu parç, o biri əlində iri imalə armudu başının üstündə dayanmışdı...

...İmalədən sonra nazir özünü bir az zəif hiss elədi.

İmalə elə bil içalatıyla bir damarlarının qanını, sümüklərinin iliyini də yuyub aparmışdı...

Gözünü pəncərəyə zilləyib dan yerinin sökülməyini gözlədi ki, otaq azca da olsa, işıqlansın və gecənin ilan-qurbağa dolu, vahiməli havasını sovuşdurub buralardan aparsın...

Pəncərədən göyün kiçicik bir parçası görünürdü.

Başının üstündən zanbaq kimi asılmış divar lampasının işığı, dan yerinin sökülməyini görməyə imkan verməyəcəkdi... - nazir fikirləşdi və əl atılıb işığı keçirmək istəyirdi ki, qəfildən çarpayısının havadan asılmış beşik kimi yırğalandığını... onu da uzaq uşaqlıq illərindən yaddaşında qalan xəfif bir ləngətiylə yırğaladığını hiss edib duruxdu... sonra çarpayının beləcə yırğalana-yırğalana, otağın balkonuna sarı sürüsdüyündən, dördlaylı qapının səsburaxmaz, qalın şüşələrini, suyu yaran tək yarib çölə – kirəmitli damları və qüllələri, yenice çırtlamağa başlayan günəşin çəhrayımtıl şəfəqləri altında ara-sıra bərq vurmağa başlayan binalar dolu şəhərin üstünə asıldığından səksənib dikəldi... yerinin içində oturub sübh ayazından üzüyə-üzüyə yorğana sarıldı... gözləri başgicəlləndirən hündürlükdən qarala-qarala aşağılara baxdı... qəribə bir cazibəylə aşağıya dartınan bədənini havaya atılmaqdan zorla saxladı...

...Səhər açılırdı... ayazın şaxtası damarlarına işləyirdi...

Daha aşağı baxmağa ürek eləmədi... yer onu özünə çəkəcəkdi, yaxasından dartılıb bıçaq kimi sinəsinə sancacaqdı... odu ki, başını yorğanın altına soxub oturduğu vəziyyətdə titrədə-titrdə qaldı... sonra hardansa burnunun ucuna bir damcı su düşdü... bir damcı da düşdü...

...Başını yorğanın altından çıxarıb göye baxdı...

Qar yağdı...

Heyrətdən başı hərləndi... Bu nə vaxtin qarıydı?!.. Payız ki, yenice girmişdi?!.. Yoxsa bu yenə yuxu idi?.. Bayaq gözlərini yumub çəkisiz ənginliklərində əriməyə çalışdığı həmin məhrəm ərazidə idi?!.. Yox, bura ora deyildi... çünkü aşağıda onu udmağa hazır şəhər qorxunc, bozumtul əjdahaya bənzəyirdi...

...soyuqdan, ya vahimədən üzüdə-üzüdə fikirləşdi ki, indi neyləsin?.. Neçə müddət beləcə, alt tuman-köynəyində göyün yeddinci qatından asılıb qalsın?.. Sonra dörd bir yanına boylanıb anladı ki, çarpayısı hər yerdən çox, yenə öz balkonlarına yaxındı... bir anlıq beynində var gücünü toplayıb, diqqətini cəmləyib, atılıb eyvana düşə biləcəyini hesabladı... ürəyi bu fikirdən lap zəiflədi, yorğanına bürünüb şəhərə baxa-baxa, səssiz-sessiz ağladı... yorğanı çıxnindən atıb, çarpayının ortasında dizi üstə durdu, gözlərini yumub, dişlərini bir-birinə sıxıb, bütün vücuduyla yay kimi gərildi... və atıldı...

...Gözlərini açanda döşəmədəydi... yerə bərk dəydiyindən, sağ ombası, deyəsən, möhkəm əzilmişdi.

Arvadı başının üstündə dayanmışdı... bir əli belində, robotsayağı bir səslə:

- Yerdə niyə uzanmışan?.. Bu da təzə çıxdı?.. – deyib qolundan dartdı, ona ayağa qalxmağa kömək elədi, otaqdan çıxhaçıxda yenə həmin robotsayağı, - yuxarıdan zəng vurmuşdular. Saat 11-də büronun iclası, – dedi, sonra mətbəxdən çaydanın təcili yardım maşının siqnalını andıran ətürpədən fiti eşidildi...

* * *

- Əlbəttə... – ölkə başçısı şəhadət barmağını əvvəl alnının ortasına, sonra ehtiyatla dodaqlarına toxundurub xoflu baxışlarla ətrafa zilləndi - ...əgər biz onu da nəzərə alsaq ki, əhalinin zeytuna olan təlabatı durmadan artır, onda... - burda başçı sözünü kəsib yenə fikrə daldı, qaşlarını düyünləyib susdu.

Bu sayaq “dərin fikirlər dəryasına qərq olarkən” onun vaxtından əvvəl çallaşmış, qalın qaşları arasında göyümtül bir düyün əmələ gəlirdi ki, bundan başçı qayğılı və əzəmətli görünürdü.

Büro üzvləri – dövlət aparatının məsul işçiləri, nazirlər və əlaqədar komitə sədlərinin toplaşlığı gur işıqlı otağa sakitlik çökdü.

Üzlərdən yorğun bezginlik yağsa da, hər kəs bunu biruzə verməməyə çalışır, diqqət və məsuliyyət dolu gözlərlə başçıya zillənsələr də, hər birinin buralardan çox-çox uzaqlara qərq olduğu bilinirdi.

- ...Elə isə, özünüz deyin, axı niyə, nəyə görə bizim zeytun təsərrüfatı belə bir baxımsız vəziyyətdə olmalıdır? İnsan sağlamlığı üçün bu qədər əhəmiyyətli olan bu nadir meyvəmiz çöllüklerdə, yol kənarlarında itib batmalıdır?.. Niyə bunu anlamaq istəmirik ki, bu, bizim milli sərvətimizdi?!.. Bütün xalqların və millətlərin qürur duya biləcəyi nadir sərvət!.. – başçı deyib, elə bil tarazlığını itirdi, dayandığı yerdə yüngülə ləngər vurdu və deyəsən, yenə təsirləndi.

- Bəli də... indi yenə başlayacaq arvad kimi ağlamağa... – arxa cərgələrdən, Humanitar siyaset şöbə müdirinin asta səsi, sonra biğaltı gülüşü eşidildi.

- Bizsə bunu anlamırıq yoldaşlar! Anlamaq istəmirik! – başçı sözünə davam elədi və bu yerdə səsi elə titrədi ki, sözünün ardını gətirə bilmədi... boğazına dolan qəhəri udub, kövrəldiyi bilinməsin deyə, üzünü pəncərəyə çevirdi.

Otağa yönəmsiz bir pərtlik çökdü, müşavirə iştirakçıları döyüküb, çəşqin üzlərlə bir-birinə baxdırı.

- Gərək bu, şair olaydı... – sol cinahda əlləri qoltuğunda oturmuş Aqrar siyaset komitəsinin qaradınməz sədri də dilə gəldi. – Adamda nə qədər ülvi hiss olar, ay başınıza dönüm?.. – sədr deyib yanıqlı-yanıqlı içini çekdi. Ürəyi bununla da soyumayıb lap astadan:

- Gəl indi başa düş də ki, bunun özünə yazığı gəlir, yoxsa dediyi sözlərdən təsirlənir... – deyə piçildadısa da, sözləri sükuta qərq olmuş otağın hər tərəfində eşidildi.

- Tarix bunu bizə bağışlamayacaq! - başçı qəhərini udub, qəfildən gülə yarası almış kimi bağırdı...

Həmi dik atılıb bərəlmış gözlərlə bir-birinə baxdı...

- Bağışlamaq, mən deyərdim ki, mümkün də deyil!... - başçı bir də vurğulayıb, çıxışları vaxtı tez-tez işə saldığı şəhadət barmağını müşavirə iştirakçılarının gözləri qarşısında metronom rəqqası kimi yırğaladı, sonra özünü ələ alıb şeir söyləyən tək qəribə bir məlahətlə, - Dünən gəncləri çağırtdırmışdım bura. Bizim gənc yaradıcı qüvvələri... Necə gənclərimiz varmış, ilahi?!.. – dedi və bu yerdə başçının gözləri qürurdan, yoxsa vücudunu ani bir kövənlə saran coşqunluqdan elə bir işıtiyla parıldadı ki, nazırın yadına dünənki gecə... yataq otağının yarıqaranlığı ilə sırlı bərqlər vuran göyümtül bərq düşdü...

O birilər də yerlərində narahat-narahat qurcalanıb xof dolu baxışlarla başçıya zilləndilər.

Başçı, sonu sualla bitən qısa nitqdən sonra susub ağır addımlarla pəncərəyə sarı yerdi, orda pərdələri aralayıb harasa, uzaqlara zilləndi...

- Dəliynən bir quyuya düşmədik?.. – sağ cinahda oturan müşavirlərdən biri dedi, içini çəkib nəfəs dərməyə hazırlaşındı ki, pəncərə qarşısında xeyallara qərq olmuş başçının qəfil həyəcanla:

- Bilirsiz... - deməyinə dik atıldı, - ...gənclik... xüssüsən yaradıcı gənclik, əlcətməz bir qüvvədir axı?!.. – deyib, bu dəfə vücudunu saran yeni bir ilhamla geriyə qayıtdı, yerinə əyləşib stola dirsəkləndi və qəfildən əsəbi bir hökmə, - Onlar bizə lazımdır!.. – deyib, başını təslim olmuş kimi, aşağı saldı.

Bu dəfə otağa çökən sükut xeyli çəkdi... iclas əhli darıxb yerlərində qurcalanmağa, əsnəyib ara-sıra xəfif-xəfif öskürüşməyə başladı.

...Yenə fikirlərinin əlaqəsini itirdi... - nazır fikirləşdi, - ana dilini bilməməyin axırı budu, bax. Rus dilində fikirləşib Azərbaycan dilində danışmağın axırı budu.

Bu məqam başçının saysız-hesabsız düymələr və işıqlar dolu nəhəng selektoru bippildəməyə başladısa da, başçı o tərəfə məhəl qoymadı, başını geriyə atıb məmnun bir təbəssümlə öz-özünə, ya kiməsə:

- Olur-olur... - dedi - ...əlbəttə, – sonra qəfildən səsini azaldıb,

Dövlət əhəmiyyətli sirr açan tək məsuliyyət dolu ciddiliklə bir qədər astadan:

– Bilirsiz, gənclər nə dedilər mənə?.. – deyib, vahiməli gözlərlə hamının üzünə zilləndi

– Elə bir söz dedilər ki, mən... - burda o yenə təsirləndi və daha gözlərinə dolan ağır yaş damalarını gizləyə bilmədi. Damlanın ən irisi yanağı boyu diyirlənib ağ nişastalı köynəyinin yaxalığına düşdü və orda iri nəm ləkəsi açdı...

...Yaxşı yerdə axşamladıq... - nazır ürəyi sıxlı-sıxlı fikirləşdi və stolun üzbeüz cinahından üzünə zillənmiş Baş müşavirin çoxmənalı baxışlarından ürəyi düşdü. Müşavir bir müddət ona zillənib, kiçicik kağız parçasında tələsik xətlə nə isə yazdı, sonra vərəqi dörd qatlayıb masanın səthiyə ona tərəf sürüşdürü-sürüşdürü göz vurdu.

Kağızın qatını açıb eynəyini gözünə taxdı. Xırda hərflərlə ikicə cümlə yazılmışdı:

«Biz tərəfə belə xəbər çatıb ki, nazırliyə təzə cüçələr gəlib. Olmazmı bir-ikisini bizim tərəflərə də ötürəsiniz?..»

Başını qaldırıb baş müşavirin çopur sıfətinə, şəhvət və tamah tamarzısıyla irilib qaralan bəbəklərinə baxdı... eynəyini çıxarıb ehmalca döş cibinə, vərəqi dörd qatlayıb o biri cibinə basa-basa gülümsündü, başının yüngülə hərəketiylə «baş üstə» dedisə də, qəfildən bu arvad düşgünün keçən ay kadrlar şöbəsinə karguzar vəzifəsinə götürdüyü başaşağı, üzüyələ yeniyetməni - arvadının yaxın qohumunu nəzərdə tutduğunu anlayıb dilxor oldu... ürəyi pis-pis döyüne-döyüne, söz qanmayan, «bu ölsün», «özüm ölüm» - bilməyən bu çopur heyvərəyə məsələnin nə yerdə olduğunu, sədası qulağına çatan həmin o qız

uşağıının arvadının yaxın qohumu olduğunu necə başa salacağı barədə fikirləşib xoflu-xoflu udqandı.

- ...Dedilər, «Biz sizinləyik! Sizin arxanızdayıq!» - başçı yanağından asılmış göz yaşını barmağının bilinməz hərəkəti ilə silib udqandı, — Mənsə, onlara: "zeytunu", dedim, "qorumaq lazımdı!" Bu bitkinin insanlara, xalqa... - qəfildən dəli bir bağırtıyla, — Xalqımıza!!.. — deyib bağıranda, otaqdakilar açıq-aydın qeyzləndilərsə də, bunu içlerinə salıb ağarmış sıfətlərlə bir-birinə baxmaqla kifayətləndilər. - ...böyük faydası var!.. Onlar məni anladılar... Bütün bunlar dəhşətdi, yoldaşlar! — başçı bunu, gözündən süzülən ikinci sulu damla sol yanağında bərq vura-vura dedi. — Bu dəhşətin dərəcəsinin hansı həddə olduğunu isə təəssüflər olsun ki, biz anlamırıq!.. An-la-ma-ya-ca-yıq da! Bax, məsələn, siz, yoldaş Salamov, sizə belə bir göstəriş verilsəydi, nə edərdiz, hə? Buyurun-buyurun, danışın... çox maraqlıdır.

Salamov — neçə illərdən bəri ölkənin kənd təsərrüfatı sahəsinə rəhbərlik etmiş qarayanız, qaradınməz adam bayaqdan bura, az qala, dörd gözlə başçıya zillənsə də, sualı eşitmədi. Onun həmin bu görkəmlə, yəni gözləri açıq halda yuxulamaq vərdişinə bələd olan müşavirə əhli yerlərində vurnuxub piqqıldışdlarsa da, başçı bunun fərqi varmadı, Salamovun dinmədiyini görüb bir addım qabağa gəldi, nazirin, ifadəsi itmiş gözlərinə zillənib:

- Cənab Salamov, mən sizinləyəm!.. — dedi.

Salamov böyrünə vurulan gizli dürtmədən ayıldı... məsələnin nə yerdə olduğunu havadaca tutub ayağa sıçrayaraq:

- Bəli, cənab Sultanov!.. — dedisə də, mürgünün süstləşdiriyi bədəninin ləngərini saxlaya bilmədi.

Salamovun düşdüyü yöndəmsizliyə gülməyi tutdusa da, özünü ələ aldı, qarşısındaki vərəqdə xırda dairələr cıza-cıza, bu çoxbilmiş təsərrüfatçının bir-birinin ardınca istefaya, ya təqaüdə yola saldığı dövlət rəhbərlərinin rəğbətini məhz bu qabiliyyəti ilə - darixdirci iclaslara ve müşavirələrə davam gətirməyib gizli-gizli əsnəməyə, yerlərində qurcalanıb, dərtinib gərnəşməyə başlayan o biri nazirlərdən və komitə rəhbərlərindən fərqli olaraq, bu sayaq, gözünü belə qırpmadan "qulaq asmaq" qabiliyyəti ilə qazanması barədə fikirləşib içini çəkdi.

Başçının təkrarən verdiyi sualı Salamov həmin dəqiqliqə:

- İlk növbədə, sizinlə məsləhətləşərdim! — deyə cavablandırdı.

- Bəs sonra? - başçı Salamovun bu cavabından razı qaldı və hətta ələ bil cuşa da gəldi.

Salamov döyüküb:

- Sonra?... - dedi, pərt nəzərlərlə ətrafına göz gəzdirib, donuxub qaldı.

Salamovun bu yöndəmsiz sualı başçını açmadı, o, üz-gözünü turşudub ona yerinə oturmağı işarə elədi, üzünü o birilərə sarı çevirib:

- Budur, bu da bizim səviyyəmiz!.. Buyurun, baxın! — dedi, sonra əllərini şalvarının ciblərinə basıb otaq boyu o baş-bu başa var-gəl eləyə-eləyə, - Heç bir komentariyə ehtiyac yoxdu. Mən deyəndə ki, rəhbər eşalondan başlamaq lazımdı, sözümü qəribçiliyə saldılar. Budur, hər şey göz qabağındadır.

Arxa cərgələrdə oturan Dövlət Tele-radio komitəsinin sədri nə isə dedisə də, nazir eşitmədi... Komitə sədrinin replikasından sonra hamı başını aşağı salıb xisin-xisin güldü...

Nazir də o birilərə qoşulub, sədrin qırmızı ləkələr bağlamış kök sıfətinə baxa-baxa, mədəniyyət xatırınə gülümsündü, sonra döş cibindən çıxardığı dərman şüşəsinin tixacını dırnağıyla aralayıb içindəki həblərdən birini ovcuna, ordan ehmallica dilinin altına sürüştürdü.

-...necə də razılaşaydım, yoldaşlar?! Füzulisi, Nizamisi, Üzeyiri olan bir xalqı səviyyəsiz, nadan bir kütlə hesab etmək nə qədər düzgündür? – başçı deyib oynaq baxışlarla oturanlara nəzər saldı.

Bəli də... - saatına baxıb fikirləşdi. – ...indi yenə gəlib Xəmsəyə dirənəcək. Kərpickəsən kişidən başlayıb, İskəndər Zülqərneyə qədər gedəcək. Onunsa naharının vaxtı ötür... mədəaltı vəzi altdan-altdan xəstəhal sümərlənlərle içini oyur...

Tikinti və sosial təminat naziri nazirlərin ən cavanı olsa da, başçının dilini bircə o bilirdi. Mövzu çərçivəsini aşanda və hamı ələcsiz baxışlarla onun üzünə zillənəndə dərhalayağa sıçrayır, başçının sözünü hansı mövzuda danışdırğından asılı olmayaraq, qəfil sualla kəsir, yaxud onun çox bəyəndiyi “rasional ideyalarından” irəli sürürdü.

İndi yenə imdad diləyən nəzərləri hiss edib ayağa qalxdı:

- Elədir, cənab Sultanov. Biz də bu fikirdəyik və hamımız, həqiqətən də... - deyib susdu və hamının gözü qarşısında cavan nazirin də yalandan, yoxsa doğrudan-doğruya, gözləri yaşardı...

...Yox, daha bu ağ oldu... - buxağının altına dirənən qalstukunu boşalda-boşalda fikirləşdi. Neçə saatdan bura ötürdüyü naharın acliğindan, susuzluqdan qurumuş dilini damağı boyu gəzdirə-gəzdirə fikirləşdi ki, bəlkə, bunların ha tərəflərindəsə düymələri var ki, lazım olanda basıb gözlerinin yaşını axıdırlar?..

Bu yerdə əsnəməyi tutdu... və nazir əsnəyi görünməsin deyə, ağızını əli ilə qapayıb ehtiyatla əsnəyə-əsnəyə fikirləşdi ki, amma düzünə qalanda vəziyyət, həqiqətən, ağlamalıdır.

- Burda bircə çıxış yolu var. Konkret iş görülməlidir, – cavan nazir uzun kövrəlmə pauzasından sonra, axır ki, qəhərini udub dilə gəldi.

- Məsələn, nə!.. - başçı deyib qaşının birini yuxarı qaldırdı və özünü hikkəylə çarxlı kreslosuna atdı.

Bu, o demək idi ki, o, əsəbiləşib, hövsəlesi daralıb. Yaxud onu istəmədiyi mətləblərə qarışmağa vadar edirlər və sair və ilaxır.

Bu yerdə hardansa nazirin yadına uzaq uşaqlıq illəri... dağın döşünə yaşıł örpek kimi yatan doğma kəndləri... kəndin son ucunda tənha qarovalı köşkü tək qaralan ucuq-sökük məktəb binası... durduğu yerdə özündən çıxıb əsəbiləşən coğrafiya müəllimi Kələntər düşdü... qış-yay qoltuğunda qovluq, məktəbin quş hinini andıran torpaq döşəməli, balaca dəhlizində o baş-bu başa gəzişən, uşaqları zəng çalınmamış sinif otaqlarına ötürüb, lövhədə cızdıığı iri armudabənzər şəkli göstərərək:

- Bu, Afrikadı... onu rəngləyin, mən də gəlirəm, - deyib məktəbin arxa həyətinə keçən, orda axşamacan qoyun qırxan məzəli Kələntər müəllim...

Bunun ardınca nazir, uşaqların bir-birinə qarışib itələşə-itələşə, lövhəyə daraşmalarını, hərənin bir tərəfdən nəhəng “armudu” rəngləməyə başladığını, armud rənglənib başa çatandan sonra dəftərlərinin arxa vərəqlərindən kağız quşlar düzəldib havaya uçurmalarını, sonra həyətə qaçıb bir-birinin belinə atıla-atıla, ənzəli oynamaqlarını xatırladı... ürəyi qəribə bir nisğlə göynəyib əzildi... Sonra nazir nəgmə dərsini... dağa, gül yığmağa getməklərini, gül-çiçəkdən yiğib əllərində gül dəstələri şəkil çəkdirən tək, dağın döşündə üzü günəşə dayanmaqlarını:

Tırxorcu çıx meyda...a...a-a...na

Günəş səpilsin hər ya...a-a...na... - mahnisini oxumaqlarını xatırlayıb içində uğundu... sinfdən-sinfə keçdikcə, iştirakçılarının adları dəyişilsə də, mətnləri niyəsə dəyişməyən rus dili dərsliklərini — üçüncü sinifdə keçidləri: «U dyadi Qafara tri sına. Starşiy uçitel, sredniy traktorist, mladşiy aqronom» mətninin dördüncü sinifdə: «U dyadi Bilala tri sına» - yla əvəz olunmasını da xatırladı və bu yerdə gözü başçının qəzəb və nigarənlıq saçan üzünə sataşdı.

Başçı əllərini Leninsayağı şalvarının ciblərinə basdı, otaq boyu qəribə, rəqqas yeriş ilə yeriyib Yaşıllaşdırma Komitəsinin sədri ilə üzbüüz dayandı:

- Bax, məsələn, siz... Deyə bilərsinizmi, xalqa arxalanmaq nə deməkdi? – dedi, sonra cavab gözləmədən, qəfil sıçrayışla o birilərə sarı çönüb, - Bəs siz?.. – dedi, ordan da cavab almadan, dabanları üstə hərlənib şəhadət barmağını düz nazirə tuşladı, onu cinayət üstündə yaxalamiş tək, başını qəribə bir həzlə əsdirə - əsdirə:

- Bəs si-iz?.. – deyib dayandı.

...Ürəyi qırılıb, az qala, ayaqlarının altına düşdüsə də, özünü o yerə qoymadı... ayağa qalxb ağlına gələnləri bir-birinin ardına düzdü... ölkə mədəniyyətinin ümumi vəziyyətindən, nazirliyin daxilində aparılan islahatlardan danışüb təntidi...

Başçı onun da cavabından razı qalmadı... əllərini arxasında çarpezlayıb başını aşağı saldı, çönüb peşman addimlarla pəncərəyə sarı getdi, ordan uzaqlara zillənib, elə bil, iclas əhlindən küsdü.

Yerinə əyləşdişə də, ürəyinin əsəbi çırpıntılarını səngidə bilmədi... qoca dostunun işiq və qırış dolu balaca üzü ha tərəfindənsə astaca: "Qorxma," – dedi və nazır ürək döyüntülərinin yalnız bundan sonra səngidiyini, əvvəlki ritmini alıb ardıcıl döyüntülərlə döyünməyə başladığını hiss edib nəfəsini dərdi...

Gözaltı sağ böyründə oturub bayaqdan bura qarşısındaki vərəqdə hey nə isə qaralayan Qaz nazirinin ibtidai sinif şagirdinin xəttinə bənzər əyri-üyrü xətlə yazdığını oxudu...

Vərəqdə yazılın şerin son iki sətri belə idi:

Ay qızıl top, qızıl top,
Qalx səmaya, eylə hop..."

Fikirləşdi ki, nə qədər qəribə də olsa, Qaz islahatıyla ədəbiyyatı bağlayan nə isə var. Çünkü yadına gəlir, bundan əvvəlki nazir də poeziya aşığı id. Amma o, bunun kimi, səfəh uşaq şeirləri yox, əməlli-başlı dərin mənalı qəzəllər yazırıdı, sonra onları kitab halında toplayıb nəşr elətdirir, sonra da onları bu qalın-qalın kitabları oxumağa məcbur edirdi.

...Kimsə gərnəşdi. Çünkü otağın ha tərəfindənsə, asta dəvə nəriltisinə bənzər qəribə bir səs eşidildi.

...Başçıya baxanda ürəyi qırıldı...

- Mən sizdən bir də soruşuram: xalq sizi qəbul edəcək?.. - başçı bu dəfə dəli bir gülüşlə gülüb susdu.

Müşavirə iştirakçıları mat-mat bir-birinə baxdılar.

Olsun ki, fikri qırıldı... - nazir fikirləşdi və qolçağını geriyə çekib saatına baxdı.

Saat altının yarısını göstərirdi... Bir azdan mədəsi ac bir sümrülməylə sümrülüb qanını hərəkətə gəlirəcəkdi, qanı xəstəhal aktivliklə kövən edib başına vuracaq, təzyiqini qaldıracaqdı...

...Başçının stoluna bitişik mizin üstündəki nəhəng selektor yenə işıqlarını yandırib söndürə-söndürə bibrildədisə də, o, ona əhəmiyyət vermədi stoluna dirsəklənib, əllərini irəliyə uzadaraq, barmaqlarını bir-bir qatlaya-qatlaya saymağa başladı:

- Birinci!

- Sağlamlıq! – deyə bütün otaq xorla bir həftənin hər günü əzbərlədikləri şüarları qışqırmağa başladı.

- İkinci!

- Valyuta!..

- Üçüncü!

- Yaşıllaşdırma!

- ...zalimin oğlu, orda o boyda meşələri qırıb külünü göyə sovururlar, ölkə az qala Yer üzünүn xəritəsindən silinir, bu da yapışib zeytunun yaxasından... – kimsə sakitcə arxadan dedi.

Bunun ardınca, arxa cərgələrdə kimsə asqırdı... və nazir yenə bu gecəki yuxusunu - o biri üzdən vahiməli-vahiməli döyünb yırğalanmağa başlayan döşəməni... bir qədər sonra çarpayılarının ayaq tərəfində bitən məşum gecə qonağını... onun ardınca, dünən nazırının iclas salonunda anası bilib bağırna baslığı dəlisov qarını xatırlayıb udqundu... eynəyi gözüne taxıl üzbezəzdəki divardan asılmış təqvime zilləndi...

Təqvimdə – ayların və günlərin sütun-sütun yiğildiği rəqəmlər cədvəlinin fonunda çəkilmiş rəngli fotoya - əlində dəyirmi yol göstəricisi, platformaya yaxınlaşmaqdə olan qatara işaret verən metropoliten işçisinin şəklinə baxdıqca, hardansa yadına, bir neçə il bundan əvvəl gördüyü yuxusu düşdü...

...O yuxuda o, hansı möcüzəyləsə, dayanacağı, sonu bilinməyən, qaranlıq tunellərin içiyələ şütyüən kimsəsiz qatarda peyda olmuş, qatarın hansı qapıdansa içəri daxil olub oğrun hərəkətlərlə yanında əyləşən qaraltıya bənzər, sırlı sərnişindən vahimələnmişdisə də, bunu biruzə verməməyə çalışmış, qatarın əvvəl-axır dayanacağa çatacağını gözləmişdisə də, tezliklə bədənini saran anlaşılmaz bir vahiməylə, bunun baş tutası məsələ olmadığını anlamışdı...

...Bədənindən xoşagelməz bir üzütmə keçdi və nazir həmin yuxuda qəribə bir mütiliklə üzüçəpiqləni andıran bu qaraqabaq adamın əsirinə çevrildiyini, ona ünvanladığı hansısa suallarını cavablandırıldı... bunun ardınca, yuxunun ən dəhşətli məqamını – qaradınməz qaraltıının ona “öz kişiliyini satmağı” təklifinə, bədəninə yeriyən xofun vahiməsindən titrədə-titrədə verdiyi “hə” cavabını xatırlayıb sustaldı... sonra həmin o taleyüklü yuxudan ayılmasa da, beyninin hansı ayıq tərəfiyləsə bağışlanmaz səhvə yol verdiyini anlayıb xoflanmayı... qorxunc sərnişinin gizlicə ötürdüyü pul bağlamasını cibinin ən dərin guşesinə basmasını... sonra “satılmış kişiliyin” ilkin şərtlərindən birincisini həyata keçirdiyini – şalvarını soyunub sərnişinə təhvil verdiyini xatırladı... xatirənin təsirindən, ya olsun ki, ötürdüyü naharın taqətsizliyindən ürəyi bulana-bulana bu yuxunu gördüyü ili yadına samağa çalışdisa da, yaddaşı susdu. Gecələrlə yataq otağına soxulub həyatını zəhərləyən sırlı qonağın həmin o, bir vaxt yuxuda kişiliyini satdığı qaradınməz sərnişin ola biləcəyi barədə fikirləşdi və bu qərara gəldi ki, bu, elə odu. Olsun ki, “ayrı günah” dediyi də həmin o yuxuda satın aldığı kişiliyidi...

...Bu dəfə üzüçəpiqlərinin daha arvadıyla işi olmayacaqdı... – ürəyi əsəbi döyüntülərlə döyüne-döyüne fikirləşdi - ...bu gecə üzüçəpiqli onun yuxusuna təşrif buyuracaqdı... canını, bir vaxt şalvarını qatarda soyundurub alan tək, alacaqdı... Çünkü bu gün ayın onu idi... çünkü ötən gecənin sonunda, özündən xeyli uzun kölgəsi arxasında qapıya sarı sürünen üzüçəpiqli otaqdan çıxhaçıxdə qəfildən geriyə qanrilib, qəribə bir avazla arvadına:

- Daha bu gün ayın onudu... – demişdi...

Hə, bu gün ayın onu idi.

Başçı, gözləri hələ də dəli qığılçımlarla qaynaya-qaynaya, boğazının damarları şişə-şişə kükreyirdi...

...Hövsəlesi daraldı... mədəsi ac sıvrilmələrlə sümrlüb gicgahını lükküldətdi...

...Bəlkə, bu gecə evə getməsin?.. Ya bəlkə, gedib başını nə iləsə qatsın ki, gecəni yatmasın?.. Beş-altı fincan tünd qəhvə içib səhərin gözü açılanacan tavana zillənsin?..

...Arxa cərgələrdə nə isə şappiltiya yerə dəydi və naziri fikirdən ayırdı.

Olsun ki, arxada da onun kimi, acımdan, ya suzundan, az qala, huşunu itirənlər var. – fikirləşib üz-gözünü bərk-bərk ovuşturdu ki, bəlkə, yuxusunu qaçıra, göz qapaqları ağırlaşış yorğun bir gizlitylə gizildədi... ürəyi sıxıla-sıxıla fikirləşdi ki, salamatı bu gecə evə getməməkdi... sonra nazir bu gecə üzüçəpiqləndən xilas olmağın ayrı üsulları barədə

fikirləşmək istədişə də, acıdan, ya həyecandan təqətini itirdiyini, bu səbəbdən, nə haqdasa ayıq başla fikirləşə bilməyəcəyini anlayıb udqunu və bu yerdə naziri aqlamaq tutdu... oturduğu yerdə gözlərinə yaş doldu...

...Aşağıdan qasırğanın, dəniz fırtınasının uğultusunu andıran qəfil partlayış səsi eşidildi...

Uğultunu hamidan əvvəl, bayaqdan bura mobil telefonunun düymələrində oynayan çopur dövlət müşaviri eşitdi... və qəfil təhlükə duymuş ovçu cəldiyi ilə özünü pəncərənin qabağına atdı...

Onun ardınca, qalan müşavirə iştirakçıları təlatümə düşüb ayağa sıçradılar, bir-birini qabaqlaya-qabaqlaya pəncərələrə sarı cumdular...

...Aşağı – binanın baş gircəyi əli transparantlı insan kütlələri ilə dolu idi... aşağı və yuxarı yollardan aparatın qabağına axışan adamların əlləri “İstəfa!”, “Vətən xainlərinə ar olsun!” sözləri yazalmış plakatlarla dolu idi... binanın gircəyində sıxləşənlər saysız-hesabsız nifrət və qəzəb saçan gözlərlə aşağıdan-yuxarı onlara baxır, bir dəniz yumruq, hikkəylə havanı yumruqlayırdı:

- İs-te-fa!!! İs-te-fa!!!!

...Çox keçmədi ki, izdihamın içindən sıçrayan əlibayraqlı cavan girişin mərmər pillələri boyu üzüyuxarı dırmaşıb bayraqı dördlüklü qapının üstünə sancı və az qala, bütün şəhərə yayılan uca səslə:

- Xalqın tələbi budur!!! – deyə bağırdı... – Xalqın adından istifadə edib vətəni uçuruma sürükləyənlərə ar olsun!!!

- Ar olsun!!! – çağırışının ardınca sanki bütün şəhər uğuldadı...

Pəncərəyə qonmuş müşavirə iştirakçıları çəşqin üzlərlə bir-birinə, sonra çönüb başçıya baxdırılar...

Başçı stoluna yaxın pəncərənin önündə dayanmışdı... donuq bir sakitliklə aşağı baxırdı...

- Torpaqlar tapdanıb, meşələr od tutub yanır, ana-bacılarımız əsir alınır!
Bu binamuslarsa, burda vəzifə bölüşdürürlər!..

...Pəncərənin qabağında hamidan irəlidə dayanan Səhiyyə naziri geriyə qanrilib, qorxudan göyərmiş dodaqlarıyla nə isə dedisə də, nazirin vahimədən tutulmuş qulaqları onun dediklərini eşitmədi... nəfəsi həyecandan tutula-tutula fikrindən keçən bu oldu ki, indi burdan necə çıxacaqdılar?.. Binanın dörd bir yanı adam dəniziylə çalxalanırdı... hansı dəlikdən çıxsalar belə, ələ keçib bu nifrət və qəzəb dolu insan burulğanının içində sumruləcəkdilər... əriyib yoxa çıxarılaçaqdılar... Yaxşı yerdə axşamladılar. Özü də gör bir nə vaxt. Az qala, bütün sutkanı ac-acına keçirdiyi bir vaxtda... qanında şəkərinin artmaq istədiyi, aclıqdan, susuzluqdan zəifləyən dizlərinin əsim-əsim əsməyə başladığı belə bir çətin məqamda...

Sonra gözü, əllərini arxasında çarpezlayıb hamidan arxada barmaqlarının ucuna qalxan, ölü bənizini andıran ağarmış sıfətlə aşağı boylanan başçının, qorxudan, ya çəşqinqılıqdan kiçilmiş vücuduna sataşdı...

Başçının həli onunkundan betər idi... olsun ki, o da vəhşiləşmiş insan kütləsinin rəhmsiz təpik-yumruğu altında döyülb ayaqlar altında əzilməyini gözünün qabağına getirib onun kimi titrəirdi...

...onsuz da zəifləyib döyüntüleri itmək üzrə olan ürəyinin yaralı quş balası tək, çırpinib sinəsinin ortasından cansız ət parçası tək asıldığını hiss etdi...

- İS-TE-FA!!! İS-TE-FA!!! İS-TE-FA!!! – aşağıdan üzüyuxarıya yayılan səs dalğaları gücləndikcə pəncərə şüşələrin, tavandan cərgəylə asılmış nəhəng, büllür cilçiraqlar, tir-tir titrəirdi...

Cox keçmədi ki, aşağıdan mikrofonla tanış familiyaların siyahısı oxunmağa başlandı:

- Talibov!.. Məsimov!.. ...Salamzadə!..

...Öz familiyasını eşidəndə, az qaldı huşunu itirə... Çünkü az keçmiş, aşağıdan:

- Ö-lüm!!! Ö-lüm!!! Ö-lüm!!! – deyən müdhiş bağırtılar eşidilməyə başladı...

və nazir, bayaqdan bura özlərindən razı bir arxayınlıqla bir-birlərinə bükülülər ötürən məmur dəstəsinin, hincə soxulmuş tülükdən hürkən yoluq cücə dəstəsi tək, otaq boyu vurnuxmağa başladığını, itələşə-itələşə dəhlizə axışib mərtəbələr boyu yuxarı-aşağı qaçışdığını öz gözləriylə gördü...

...vahimədən və çəşqinqılıqdan vizlaşmış saçlarıyla ağlını indilərdə itirmiş dəliyə oxşamağa başlayan başçı, selektorun dymələrində pianoda çalan tək ikiəlli çalır, cihazın ruporundan eşidilən çağırışları sanki anlamırı...

- Sol və sağ girişlər zəbt olunub....
- Binanı təcili tərk edin! Sizi arxa qapıdan polis maşınları və hərbçilər müşaiyət edəcək.
- Üçüncü giriş də zəbt edildi...
- Binanın arxa tərəfinə adam axını qeydə alınıb. Tələsin, yoldaşlar...

...Maşına əyləşəndə, polis alayının əli dəyənəkli dəstəsi inqilabçı kütləni qova-qova binanın ətrafindan uzaqlaşdırılmışdı. İndi izdihamın səsi hardansa, aşağılardan – Hökumət Evini ekzotik ağaclarla sıralanmış xiyabandan ayıran dənizkənarı prospektdən eşidilirdi...

...Özünü maşının məxmər uzlü, yumşaq oturacağına salıb bir müddət hərəkətsiz qaldı... haçandan-haçana, sürücünün qabaq oturacaqdan ona uzatdığı mineral suyla dolu şüşəni əlinə alıb nəfəsi kəsilənəcən içdi, sonra qabaq güzgündən xof dolu baxışlarla üzünə zillənən sürücүyə:

- Di tərpən, - dedi, - Bayıl tərəfə sür... – və pencəyinin döş cibindən çıxardığı dərman şüşəsinin ağızını açıb ordan dilinin altına iki həbb sürüsdürdü, onları dilinin altında tələm-tələsik yumşalda-yumşalda, - yoluştı yeməyə bir şey götür, gözlərim qaralır... – deyə əlavə elədi və pəncərənin şüşəsini endirib çölün havasını ciyərlərinə çəkməyə cəhd elədisə də, ciyərlərini havayla doldura bilmədi...

Əlini xırtdəyinə atdı ki, qalstukunun düyüünü boşaltsın, alt buxağının dibində gizlənən düyü, dərişdirdiqca yiğilib bir az da bərkidi.

Maşın ləngər vurub həyəti buruldu, qarşısında əlisilahlı hərbçilər dayanmış açıq darvaza qapılarından sıvişib dənizə tərəf üz tutdu...

...Yağış başlamışdı... Hava qəfildən qaralmışdı...

Havanın bu sayaq təcili bir qəfilliklə qaralması, bu gecə yaxınlaşmaqdə olan daha ciddi təhlükədən xəbər verirdi...

Ürəyindən, yoxsa beynindən ötüşən bu qorxunc xəbərdarlıqdan ürəyi sıxıldısa da, fikrini dənizkənarı xiyabanın yaşıllıqlarına yayındırıb bir qədər toxtadı... sonra necəse, yarıqaranlıq, balaca aynabəndin bir küncündə, gözündə bir şüşəsi çatlaq eynəyi, qarşısında saralmış vərəqlər dolu əlyazmalar oturub, mərhəmət dolu gözlərlə ona zillənən qoca professorun:

- Bütün bunlar o qədər xırda və əhəmiyyətsizdi ki... – dediyini necəsə eşitdi... və sinirlərinin gərginliyi boşala-boşala - çətini ora çatanacandı... – fikirləşdi, içəri girib, dünyani ovcunda saxlayan bu balaca, sehrlı adamlı üz-üzə, diz-dizə oturanacandı...

...Məxmər üzlү oturacağın yaylarını yenicə dəyişmişdi deyə, maşın irəlilədikcə, onu əlahiddə bir yırğalanmayla yırğalayırıldı... göz qapaqları ağırlaşır, başı yüngül hərlənmələrlə hərlənirdi...

Yuxusu gəlirdi... yadına evdəki həmin bu sürüşkən üzlү məxmər kreslo-divanlar düşürdü... Kaş indi onlardan birində uzanmış olaydı... televizoru söndürmədən gecə məlumatlarının, yaxud hansıa filmin qarışq danışçıları fonunda xumarlanayıdı...

...evdəki bütün məxmər üzlү kreslo-divanı təsəvvüründə canlandırdı... onların yumşaqlığında əriyib itə-itə, yediyi peçeniyeləri, bir gözü televizorun ekranında, gözəyarı oxuduğu kitabları, arada bir əlində alma, yaxud şirə dolu stəkan mürgü vurub yuxuya qərq olmaqlarını... yuxudan keyiyən bədənini şirin-şirin sığallayan məxmər kimi yumşaq və sürüşkən yuxularını xatırladı... bu yuxuların hansı birindəsə, ləp uşaq yaşlarında itirdiyi, üzünü yalnız ağa-qara foto-şəkillərdən tanıdığı atasını gördüyüünü, başını onun sənəsinə söykəyib o ki, var ağladığını, sonra elə ağlaya-ağlaya yuxudan ayılıb, sən demə, üzünü kreslonun söykənəcəyinə söykəyib ağladığını da xatırlayıb kövrəldi... Həmin o təsirli yuxudan sonra o məxmər üzlү divana atası kimi baxırdı...

...Maşın tini burulub çalaya düdü və nazir fikirləşdi ki, belə məqamlar heç atası da ovundura bilməz onu...

Sonra qəfildən ağılna gələn fikirdən əhvalı pozuldu...

...Birdən professor evdə olmadığı, onda neyləyəcək?.. Sonra da özünə toxraqlıq verəverə, fikirləşdi ki, dünyanın düz vaxtında çölə çıxmayan professor gecənin bu vaxtında, bu yağışın altında hara gedəcəkdi ki?..

...Maşın Bayıl qəsəbəsinin dairəsini burulub, "20-ci sahə" deyilən tərəfə üz tutdu.

Yağış bir az da güclənmişdi... pəncərə şüşələrini damı döyəcəyən, tək döydükcə, nazırın yadına, belə bir yağılı gecədə həmin bu yolla professorıq getməyi, professorun balaca əlləriyle ona qəhvə dəmləməyi, otağı bürüyən qəhvənin və professorun tənbəkisinin ecazkar qoxusunu altında Səlib yürüşlərindən, Atlantidadan, Niberlunqlardan danışması düşdü...

Son qərarı o verəcək... - nazir əllərində çətir, yağışın islatdığı küçələrlə o baş-bu başa qaçısan, itələşə-itələşə marşrut taksilərin, avtobusların salonlarına doluşan adamlara baxdıqca fikirləşdi... sonra onu da fikirləşdi ki, kaş bu əlizənbilli, maşinsız, sürücüsüz adamların yerində olaydı... işdən çıxıb kasibyana bazarlığını eləyəydi, qəpiklərini hesablayıb özünü bu sadə insanlarla bir avtobusların hansı birininsə işiqli, rahat salonuna salıb yağışın döyüyü pəncərənin o biri üzündə qalan qaranlıqlara baxa-baxa uzun-uzadı yol gedəydi...

...Maşın qaranlıq dairəni ötüb çölliklärələ uzanan dikdirə qalxdı.

Başını pəncərədən çıxarıb dikdirin ən uca zirvəsində görünən balaca beşmərtəbələrə baxdı... Ürəyi döyüne-döyüne birinci beşmərtəbənin ikinci mərtəbəsinin soldan ikinci pəncərəsini axtarış tapdı.

Pəncərənin işığı yanındı... Allaha min şükür...

Professorun aynabəndindən küçəyə sızan zəif işiq, qəribəydi ki, həmişə nazırın yadına, qorxulu nağılların qaranlıq meşələrində azib qalanları mayak kimi özünə çəkən uzaq, sırı komaların işığını salırdı...

İndi professor dama-dama şalı ciyində balaca aynabəndin bir küncündə, üstü qalaq-qalaq kağız-kuğuz dolu yazı masasının arxasında oturub oxuyur... Ya bəlkə, yazır?..

Bunun ardınca nazir, yağış dumanına qərq olmuş beşmərtəbəyə baxdıqca, bu nağılvari məskənə gəldiyi bir sıra köməksiz çıxılmazlıqlar dolu yağılı gecələri xatırladı...

...Professorun mətbəxinin də işişi yanırı... Binanın həyət tərəfinə baxan mətbəxin pəncərələrində pərdə olmadığından aşağıdan baxanda mətbəxin, demək olar ki, tən yarısı görünürdü.

Mətbəxdə kimse vardi... arxası pəncərəyə başısaşağı dayandığından, üzü görünmürdü.

Yenə öz ənənəvi qəhvəsini dəmləyir... – nazir fikirləşib bayaqkı həyəcanın keyidib ağırlaşdırıldığı gövdəsini bir təhər hərəkətə gətirdi, maşından düşüb çətirini açdı, paltosunun yaxalığını qaldırıb yeyin addımlarla səkinin o biri üzünə adladı, özünü bloka salıb çətirin düyməsini basıb yığdı, sonra pillələri asta-asta qalxa-qalxa, professorun onu qarşılayacağı məqamı təsəvvürünə getirdi...

Professor onu görüb bərk sevinəcəkdi... qaşlarını yuxarı qaldırıb saxta heyratlı: "Mixaylo?! Nə xoş təsadüf?!.." – deyəcəkdi. Ya da məşşəl vaxtına düşüb, qapını açıb ona qısaca salam verib dinməz-söyləməz otağına qayıdacaq, stolun arxasına keçib, o gələnəcən gördüyü işi yekunlaşdıracaq, sonra qollarını qoltuğuna vurub:

- Belə-belə işlər... – deyəcək. Yəni ki, "buyur, danış, eşidirəm."

...İkinci mərtəbəyə çatıb ayaq saxladı.

Professorun qapısı lap köhnəlmışdı... rəngi soluxmuş, balaca dəstəyi qaralmış, taxtası bəzi yerlərdən pürşüklənmişdi... Yoxsa qapı əvvəldən elə belə idi, neçə illərdən bəri gəlmirdi deyə, gözünə belə görünürdü?!

...Bir müddət əlini zəngin düyməsinə atmadan, qapının ağızında dayandı, pillələri birnəfəsə qalxdığından təngiyən nəfəsini nizama sala-sala, bir neçə ay bundan əvvəl professora zəng eləməyini, dəstəyin o başdan uzun-uzadı çalınan zənglərdən sonra qaldırıldıqını və telefonun o biri tayından qulağına axan əcaib sükütu xatırlayıb dilxor oldu... zəngin düyməsini axtardısa da, düymə tapılmadı... qapının ortasından bitən qaramtlı döygəci görüb burda heç vaxt zəng düyməsinin olmadığını xatırladı... və qapını döygəclə bir neçə dəfə astaca döyüb içəriyə qulaq kəsildi.

...İçəridən yağış səsi gəlirdi... Elə bil yağış professorun mənzilinə yağırdı... Yoxsa, qulağına səs gəlirdi?!

Döygəci bir də, bu dəfə bir qədər möhkəm taqqıldatdı, gözünü içərini əyintili məchulluqla göstərən gözlüyü dirədisə də, dəhlizin qaranlığından bir şey görə bilmədi... sonra haçandan-haçana içəridən, dərin quyunun dibindən eşidilən tək, zəif addım səsləri eşidildi... dəhlizə çıxıb qapiya yaxınlaşdırılar... addım səsləri qapının ağızındaca kəsildi.

Qapını bir də döyüb:

- Professor, mənəm – Murad... – dedisə də, qapının o üzündən səs gəlmədi..

Bir qədər də gözləyib qapını birdə döyməyə hazırlaşırı ki, qəfildən qapının o biri üzündə burulub açılan kilidin çıraqqılıtı eşidildi... Lakin kilid açılsa da, qapı aralanmadı... elə bil kimsə qapının kilidini açıb, qapının arxasında gizlənmişdi, onunla nə isə eləməyə hazırlaşan təhlükəli casus marağıyla nə edəcəyini gözləyirdi...

Qapını ciyni ilə itələyib açdı... və gördüyü mənzərədən kandardaca donuxub qaldı...

...Professor budu burda - dəhlizin tən ortasındaydı... əynində uzunətəkli, nimdaş xalatı, gözündə eynəyi, qəribə bir donuqluqla dayanıb ona baxırdı... Dəhliz qaranlıq idı deyə, gözlərinin ifadəsi aydın görünmürdü...

İçəri keçib qapını arxasında bağlaya-bağlaya:

- Axşamınız xeyir, professor... Mən... deyəsən, bivaxt gəlmışəm... Bağışlayasınız gərək... amma ayrı əlacım yox idi... – dedisə də, professordan səs çıxmadı... O, bir

müddət beləcə, qəribə çəkisizlik vəziyyətində dayanıb dura-dura, nazirə zillənib qaldı, sonra çönüb səssiz addımlarla, deyəsən, qapıları dəhlizə açılan otaqların hansı birinə daxil oldu və arxasında qapını da bağladı... Yoxsa bu, nazirə elə gəldi?..

Əsəbləri pozulub... – nazir boğazına dirənən qorxunu udub, paltosunu soyundu, onu qapının ağızındaki üçbuynuzlu asılıqandan asıb, dəhlizin bulanıq güzgüsündə özünə baxdı, cibindən çıxardığı narın daraqla saçlarını darayıb içəri otağa keçdi, bayaq sürücünün yolüstü qəlyanaltıxanaların birindən alıb ciğara torbaya yiğdiyi yeməkləri küncləki telefon dolabının üstünə qoyub oturmağa yer axtardı...

Hardansa kağız iyi gəlirdi... Elə bil hardasa yaxında mətbəə vardi.

Özünü oturacağı köhnəlikdən, az qala, döşəməyə dəyən nimdaş kreslonun içində saldı, nəfəsini dərə-dərə fikirləşdi ki, bayaq yolüstü qorxduğu məsələ baş verib... bivaxt gəlib... Ya da olsun ki, mütəmadi təşriflərinə alışmış professor buralara çoxdannan gəlib çıxmadığından ondan inciyib. Ya da hədsiz məşğuldu, onu dinləmək halında deyil.

...Hardansa, mətbəxdən fincan-nəlbəki səsi eşidildi...

Ürəyi atıla-atıla səsə diqqət kəsildi...

İndi olsun ki, professor mətbəxə, ürəyində onu söyə-söyə, qəhvə dəmləyir... balaca əlləriylə özü kimi balaca fincanlara qəhvə süzür... sonra xasiyyəti son vaxtlar qocalıqdan, ya tənhalıqdan tündləşib dəyişən professorun tez-tez düşdüyü bu sayaq ovqat dəyişkənliliklərini xatırlayıb fikirləşdi ki, gərək gəlməmişdən əvvəl zəng vurayı...

Yerini rahatlayıb otağa göz gəzdirdi.

Burda hər şey iyirmi il əvvəlki qaydasındaydı. Elə bil bu iyirmi il ərzində həyat buralardan yan keçmişdi...

Divarları, başı tavana dirənən, içi qədim, tozlu kitablar dolu rəflər, künclərdə üst-üstə qalanmış sarımtıl əlyazmalar, vaxtı ötmüş köhnə rus jurnalları, ortada, məxməri pürşüklenmiş həmin yaşamtıl süfrəli, dəyirmi nahar masası... həmin əntiq dolab...

Kitabların da, künclərdə qalanmış əlyazmaların da tozu iyirmi ilin tozu idi... Qədim işləməli kitab şafinin en yuxarı rəfində tünd göy cildləri qalın toz qatının altında bozaran Dekartın, Bekonun, Aristotelin, Kantın üz qabığı soluxmuş əski nəşrləri də, bir qədər aşağı rəflərdə sıralanmış qədim çin və yapon filosoflarının kitabları da əbədi yuxuya getmiş tək, toxunmaz dinciliklə yatmaqlarındaydılar... alçaq jurnal mizinin üstündə qalın toz qatı altında bozaran bir neçə stekan-nəlbəki də, bu yerlərdə nə vaxtsa yaşayıb ölmüş qədim insanların məişət atributunu bildirən müzey əşyalarını xatırladırı...

...Üzbəüz divardan isə iki tablo asılmışdı. Bu tabloları nazir birinci dəfə idi görürdü. Görünür, bu mənzildə olmadığı son bir neçə ilin hansı birindənse yadigar idi... Olsun ki, onları professora hədiyyə vermişdilər.

Tablolardan biri - sübh çəğinin, ya axşamın ürəksikan ala-toranının təsviri idi... Bu adamboğan qaranlığın tən ortasında qızılıgülün tumurcuğunu andıran noxud iriliyində közərti işarırdı... işartının dərinliyində, üzü adam üzünü andıran balaca quş gözə dəyirdi...

Ayağa qalxıb tabloya yaxınlaşdı və balaca quşa yaxından baxdı... baxdıqca da ürəyi pis-pis bulandı...

Quşun üzü tanış idi... Qoca adam üzünü andıran bu balaca, qaramtıl üzü harda görmüşdü?..

Sonra xatırladı. Yuxuda... Anası bilib bağırna basdığı, iclas mürgüsündə qarşısında diz çökdüyü həmin qorxunc qarını yenə xatırladı...

Geriyə çəkilib bayaqkı yerinə oturdu, fikrini yayındırmaq məqsədi ilə o biri tabloya zilləndi...

O biri tablo - ağappaq boşluğun mərkezindən doğub üzüaşağı uzanan iki qara zolağı çarpaz dalğalarla kəsən narıncı şüaların təsviri idi...

Şəkillərin mənası barədə düşünməyə halı yox idi... odu ki, fikrini onlardan yayındırıb, pəncərənin altında divara pərcimlənmiş bulanıq sulu akvariuma yönəldi... ayağa qalxıb döşəməni cırıldada-cırıldada ora yaxınlaşdı, çöməlib akvariumun içində baxdı və gördüyü mənzərədən halı dəyişdi...

...Akvariumun içinde bircə dənə də olsun, balıq yox idi... Balıqlar ölmüşdülər, yoxsa, onları professor, bir vaxtlar özü deyən kimi, "ac və əlacsız qaldığı günlərin" hansı birindəsə tavaya salıb yemişdi?..

...Bu fikirdən dərisinin altına yeriyən xoşagəlməz giziltinin qollarından kürəyinə, ordan saçlarının dibinə yayıldığıni hiss edib əlini ehmalca pencəyinin döş cibinə saldı, ordan çıxardığı eynəyini gözünə taxıb akvariumun dibinə baxdı...

...Akvariumun dibi, dərin okean dibi kimi bulanıq və qaranlıq idi... dəniz yosunlarını xatırladan anlaşılmaz qaraltılarla dolu idi...

Nazir neçə illərdən bəri yuyulmadığından şəffaflığını itirmiş bu şüşə qabın dibindəki qaraltıların nə olduğunu dəqiq müəyyənləşdirə bilməsə də, bunun, çox güman ki, nə vaxtsa, acıdan, ya akvariumun uzun müddətdən bəri dəyişilməyən suyunun havasızlığından ölüb bir-birinin üstünə qalanmış, həmin o qızılı quyuqlu, qırmızı balıqlar olduğunu necəsə anlayıb dəhşətə gəldi...

...Balıqlar elə bil çoxdan, lap çoxdannan... yüz il, min il bundan əvvəl ölmüşdülər... bulanıq su rənglərini aparmış, içlərini boşaldıb qabıqlarını qovaq kimi naziltmişdi...

Əyilib suyu iyladı...

Akvariumdan ölü balıq iyi gəlirdi... Sonra nazirə elə gəldi ki, iy, ümumiyyətlə, evin özündən gəlir. Havanı burnu keyiyənəcən iyələyib, qoxunun ha tərəfdən gəldiyini müəyyənləşdirməyə çalışdısa da, burnu qoxuya alışdığını, dəqiqləşdirə bilmədi.

...Dəhlizdən addım səsləri eşidildi və çox keçmədi ki, otağın kandarında nazirin gözlədiyi kimi, əllərində balaca qəhvə fincanları dayanacaq professorun əvəzinə onun, şimal tüküsünü andıran nəhəng, kürən iti göründü...

İt kandarın ortasında yerə çökdü, pəncələrini irəli uzadıb cütlədi, qulaqlarını şəkleyib açıqlı mırıltıyla nazirə zilləndi...

Ürəyi düşdüsə də, özünü o yerə qoymadı, ayağa qalxıb mümkün qədər mələyim səsə:

- Axyo, əzizim?!.. Tanımadın məni?.. - deyib yazıq-yazıq udqundu.

İt bir qədər dikəlib bu dəfə sulu ağızı əsəbi titrəyişlərə titrəyə-titrəyə, hansısa maşın mühərrikini andıran qəzəbli bir mırıltıyla mırıldadı.

...Ətrafına göz gəzdirib, əlini cibinə atdı, yeməyinin vaxtı ötən məqamlar ağızına atmaq üçün özüylə gəzdirdiyi diabetik konfetin ciğarasından tutub yuxarı qaldıraraq:

- Hə, tut görüm... - dedisə də, it mırıltısını kəsmədi, bir addım qabağa yeriyib atılmağa hazır vəziyyət aldı...

...Qorxudan, ya çəşqinqılıqdan itə atdığı konfet üzbüzdəki divara dəyib heyvanın üzünə düşdü... onu bir az da qıcıqlandırıb qeyzləndirdi və it dişlərini qıcadıb dəli bir hürüşlə hürməyə başladı...

...Bədəni soyuq tər basa-basa, bayaq oturduğu kreslonun üstünə dırmanıb:

- Di yaxşı, bildim... sakit ol, Axyo, sakit ol... – dedisə də, it hürüşünü kəsmədi...

Onda nazir ayağını kreslonun dəstəyinə dayayıb, ordan yaxınlıqdakı nahar masasının üstünə keçmək istədisə də, qəfildən, kreslonun onun ağır bədənini saxlamayacağını anlayıb dəhlizə sarı:

- Professor!!!.. – deyə çıçırdısa da, səsinə səs verən olmadı...

...İt kresloya sarı atılıb vəhşi səslə hürməyə başladı... Arada bir şahə qalxıb nəhəng pəncələrini sinəsinə dayamaq istəyirdi elə bil...

- Allah, sən saxla!.. – nazir vahimədən nəfəsi itə-itə dəhşət içinde bağırdı... qorxudan keyimiş kök baldılarını bir təhər hərəkətə getirib özünü necəsə, yazı masasının üstünə saldı, orda, ağır gövdəsinin çəkisinə davam gətirməyib qorxunc cırılıtlarla laxlayan masanın kənarlarından tutu-tuta, yenə səsi gəldikcə mətbəxə sarı:

- Professor!.. - deyib qışqırkıda da, səsinə sən verən olmadı...

Professor sanki mətbəxə yox, harasa uzaqlara getmişdi... o burda oturub fikir dəryasına qərq olduğu vaxtlar çöl qapısını sakitcə açıb küçəyə çıxmışdı... ordan naməlum istiqamətə uzaqlaşıb gözdən itmişdi... Ya bəlkə, ölmüşdü?.. – nazir vahimədən quruyub damağına yapışmış dilini zorla hərəkətə getirə-gətirə fikirləşdi, – Qəfil bir ölümlə... Mətbəxdə onun üçün qəhvə dəmlədiyi yerdə divara söykənib, yaxud aramlı kətilə çöküb canını dinməzcə tapşırılmışdı?..

...İtin qəzəbi getdikcə artırdı... nazirin üstünə dırmaşlığı yazı masasının ətrafında atılıb düşə-düşə, nəhəng, kürən bədənini dikəldib şahə qalxır, pəncələrini, az qala, onun çiyinlərinə toxundura-toxundura, getdikcə, daha dəhşətli bağırtılarla hürürdü...

...Dəhşətdən və çəşqinqılıqdan başının tükü qabara-qabara, ani olaraq fikrindən keçən bu oldu ki, itin cəngindən qurtulmaqdən ötrü masanın yaxınlığındakı jurnal mizinin üstündən adlayıb pianonun üstünə dırmaşmalı, ordan paltar şkafının içənə girib qapısını o üzdən möhkəmcə bağlamalı, orda professor gəlib çıxanacaq gözləməlidid... bu fikirlə nazir ayağını mizin üstünə qoydu və ayağını qoymağıyla mizi aşırmağı, üstündəki stəkan-nəlbəkiləri də yerə dağıtmağı bir oldu... Bu, iti bir az da qəzəbləndirdi... Onda nazir özünün də gözləmədiyi əcaib bir səslə – qəribə, cir qadın çıçırtısıyla:

- Professor!.. – deyə çıçırdı... sonra cavab gözləmədən, divara dayaqlanıb pianonun üstünə dırmanmaq məqsədi ilə yenidən kreslonun üstünə atılmaq istədisə də, ayağını kreslonun dirsekliyinə qoymağıyla, onu da laxladıb böyrü üstə aşırmağı bir oldu...

...nazir özü də, kresloyla bir böyrü üstə yerə dəydi... sağ dirsəyini və ombasını əzib ufuldadı...

İt bayaqdan bura bunu gözləyimiş kimi, axır ki, ələ keçirdiyi ovunun üstünə atılan tək, nazirin üstünə atıldı... ağır pəncələrini onun sinəsinə dayayıb vəhşi hürüşlə hürməyə başladı... və nazir itin onu parçalayıb udmağa hazır, nəhəng, sulu ağızının altında qaldı... ani olaraq, özü də bilmədən, bədəninin hansısa چevik toxumalarıyla, yoxsa qəfil cədliliklə işə düşən özünüqoruma refleksi ilə iki əli ilə itin ağızından yapışib gərməyə, bunun ardınca başını altına basıb, gücü gəldikcə heyvanı boğmağa başladı... və yalnız dizinin altında boğulub çabalayan heyvanın zingiltisi eşidiləndə, ayağa sıçrayıb dəhlizə atıldı... it ardınca çıxa bilməsin deyə, otağın qapısını çırpıb bir neçə dəfə açıraldı... dəhlizin divarına qısilib nəfəsi kəsilə-kəsilə, sinəsini döyüb, az qala, çölə atılmaq istəyən ürəyinin döyüntülərinə qulaq asdı...

...ürəyi yolundan çıxb kələ-kötür yoxluqla üzüsağı diyirlənən xarab maşın mühərriki tək nizamsız döyüntülərlə döyünb axırdı...

...Dəhliz bayaqqı kimi qaranlıq idi... divara dayaqlanıb mətbəxdən sızan zəif işığa sarı süründü...

...Mətbəxdə ins-cins yox idi... qaz pilətəsi sönükdidi...

Bədənini bürüyən vahimədən başının tükü qabara-qabara, geriyə - dəhlizə qayıdırıb səsi gəldikcə:

- Professo-o-or!!!.. - deyib bağırdısa da, nə yarıqaranlıq dəhlizdən, nə bu balaca, sırı mənzilin ayrı guşələrindən səs gəlmədi... Bircə, bayaq canını götürüb qurtulduğu bağlı qapının o üzündən, başını dizinin altına basıb gücü gəldikcə əzdiyi kürən itin hürüşü və qapının şüşəsini cırmaqlayan caynaqlarının səsləri eşidilirdi...

...Divara söykənib nəfəsi itə-itə, bu balaca, nağılvəri komada ondan və indicə

qurtulduğu otağın qapısını dağıdan vəhşiləşmiş itdən savayı, heç kəsin olmadığını anlayıb sustaldı... onun yersiz təşriflərindən cana doymuş qoca professorun, bayaq onu otağa ötürdükdən sonra dəhlizə qayıdır paltosunu geydiyini, qapının kilidini astaca burub çölə çıxaraq, evi tərk etdiyini tsəvvürünə gətirib qızdırmalı üzütməylə üzüdü... sonra gözləri dəhlizin qaranlığına alışdırıqca, o biri otağın bağlı qapısının şüşəsindən sızan zəif işığı sezib hərəkətə gəldi... heyi tükənmək üzrə olan bədənini divardan ayırib ehmal addımlarla qapiya yaxınlaşdı... dəstəyini aşağı gərib qapını araladı və gördüyü mənzərənin dəhşətindən durduğu yerdəcə donub qaldı...

...Professor burda idi... yarıqaranlıq otağın yuxarı küncündə, üstü kağız-kuğuzla dolu yazı masasının arxasında oturub, balaca stolüstü lampanın işığında nə isə yazırıdı...

...qorxudan, susuzluqdan zəifləmiş ayaqlarını arxasınca sürüyə-sürüyə yeriyib professorla üzbezər dayandı...

...Professor, deyəsən, onun gelişini hiss eləmədi... başını yazıların üstündən qaldırmadı...

Otağın yarıqaranlığından, ya professorun uzaq illərdən yaddasına hopmuş doğma vücudundan, ya nədənsə ağlamağı tutdu... gözünün yaşı yanağı boyu diyirlənib sinəsinə süzüldü... boğazına dolan qəhəri bir təhər udub, dil-dodağı titrəyə-titrəyə yalnız:

- Niyə belə eləyirsən, dostum?.. – deyə bildi.

Professor qələmini masanın üstünə qoyub başını qaldırdı və eynəyinin arxasından qəribə şüursuz baxışlarla nazirə zilləndi...

Ürəyi qırıldı...

Professor həmin adam deyildi... bəbəkləri anlaşılmaz bir dəyişkənliliklə dəyişmiş... gözləri qəribə bir sivrililiklə kənarlara dartılmış, bəbəkləri irilib, az qala gözlərinin ağını bağlamışdı...

Ağzını açıb bir də: "Axı sən niyə belə eləyirsən, dostum?.." - demək istədisə də, qorxudan, ya susuzluqdan, büzüşüb alt çənəsinin dibinə düşən buz kimi soyuq dilini tərpədə bilmədi... hökmünün oxunmasını gözləyən müttəhim tək, durduğu yerdə dayanıb qaldı... sonra necəsə, elə durduğu yerdə, kövrəlib qəhərlənmədən, sakitcə ağladı...

...Professor dinmirdi... gözünün ağını bağlamış qorxunc, qara bəbəkləri hələ də nazirə zillənmişdi...

- Mən ki... - nazir haçandan-haçana, özünü toplayıb bir təhər mızıldandısa da, boğazına dolan qəhər sözünün ardını gətirməyə, gecənin bu vədəsi, bu yağışın-tufanın altında maşın sürdürüb bu balaca komaya pənah gətirməyinin səbəbini deməyə imkan vermədi...

...Dəhlizin o başından, hələ də kürən itin vəhşi hürüşü eşidilirdi... İt hürüb-hürüb, arada bir canavar ulartısıyla ulayırdı...

- Mənə kömək edin, professor... - nazir deyib hicqirdi, sonra mizin yaxınlığındakı alçaq kətilə çöküb, başını masanın kənarına söykədi, hönkür-höñkür ağladı... – mən tələdəyəm...

Professorun dəhlizin qaranlığının davamını andıran qaranlıq gözlərində heç bir hərəkət sezikmədi... o, nazirin ağlamağını, nəyinsə axırını gözləyən tək, səbr və təmkinlə seyr eləməyinə davam etdi... arada bir, qara, cansız düymələri andıran bu gözlərin dərinliyində yaş damlalarına bənzər nə isə işildayıb, yoxa çıxdı. Yoxsa bu, nazirə belə göründü?!

...Nəfəsini içinə qısılıb, professorun nə isə də deyəcəyini gözlədisə də, o dinmədi, başını aşağı salıb, nəyinsə cavabını axtaran tək, dərin fikirlərə qərq oldu...

...Dəhlizdən otağa axmağa başlayan sıralı qaranlıqdan, ya professorun ucları iti sivrililiklə yuxarı dartılan qulaqlarından naziri vahimə bürüdü... ağır gövdəsini silkələyib ayağa qalxdı... ayağının altında tanış cırılıyla cırıldayan döşəmənin yırğalanmasından duruxub

dayandı... və yalnız onda professorun bayaqdan bura, sən demə, ona yox, ondan arxada dayanmış, ya otağın yarıqararlıq boşluğunundan asılmış kiməsə zilləndiyini anladı... sonra necəsə, qəfildən, beyninin hansı səmtindənsə ildirim sürətiylə ötüşən qısaca anın içiyə, onu evindən didərgin salmış məşum gecə qonağının, onu çoxdannan bəri nişana almış qorxunc Ölüm mələyi olduğunu anlayıb titrətdi... bu ölüm havalı məkandan, bu dəhşətli ilğım bataqlığından qurtulmağın bircə yolunun, baş götürüb buralardan qaçmaq olduğunu dərk edib hərəkətə gəldi... bir-birini üstələyən qorxu cərəyanlarının əldən saldığı xəstə bədənini ehmalca masadan aralayıb, xəyallar dəryasına qərq olmuş professoru fikirdən ayırmamaq məqsədi ilə səssizcə geriyə çəkildi... bu dəfə döşəmənin ciriltisəna məhəl qoymadan, ehmal addimlarla otaqdan sıvişib, qapını arxasında bağladı... dəhlizin işığını yandırmadan, kor hərəkətlərlə qaranlıqda axtarıb tapdıgı paltosunu asılıqandan qamarlayıb, çöl qapısının kiliđini axtardı...

...İtin canavar ulartısını andıran səsi kiliđi tapmağa imkan vermedi... otağın qapısı ağır caynaq zərbələrindən çatlamaq üzrəydi...

...Qapının kiliđini, axır ki, tapdı... kiliđi burub açmağıyla, qapının nazik ağac qabığından içliyinin yarılmağı, ordan sıvrilib çıxan nəhəng itin pələng sıçrayışıyla üstünə şığımağı bir oldu...

...Gövdəsini qapıdan zorla çıxarmağa macal tapdı... qapını çırpmağıyla itin, qapı arasında qalan pəncəsindən fışqıran qanın ayağına dağılmağı bir oldu...

Əyilib ayağına baxdı...

...Şalvarının balağı qan içinde idi... Qapının o üzündən itin yazılı zingiltisi eşidildi...

...Ayaqları bir-birinə dolaşa-dolaşa, pillələri bir təhər enib həyətə çıxdı... küləyin uçurduğu qaranlıq ağaclarının arasıyla başıalovlu halda o yan-bu yana qaçdısa da, maşını tapmadı.

Maşını yoxa çıxmışdı...

...Yağış güclənmişdi... Həyətin çıxışı ha tərəfdə idi?..

Özünü, dalanabənzər darısqal bir yerə salıb, üreyi sıxıla-sıxıla yeridi...

Dalanın sonu açıq çöllükklə uzanan maşın yolunda bitirdi...

Maşını burda da yox idi...

Sürücüsünün dana üzünü andıran yastı sifətini gözünün qabağına gətirib əsəbilikdən boğula-boğula üreyində: "Heç eybi yox... bunun sabahı da olacaq, haramzada..." – fikirləşib pay-piyada yola düzəldi.

...Maşın yolu bomboş idi... bircə səkinin kənarları boyu uzanan solğun işiq dirəkləri yağışın isladıb qara güzgü kimi parıldatdığı səkilərə zəif işiq zolağı salırdı...

...Qolçağını sıvırib saatına baxdı...

Beşin yarısı idi... Deməli, sübhə az qalırdı...

Bu nə demək idi?!.. - üreyi xərif titrəyişlə titrəyə-titrəyə fikirləşdi. – Bu qədər vaxtı bu yarıqararlıq, sırlı komanın ha tərəfində itirmişdi, hara ötürmüşdü?.. Yoxsa saatı işləmirdi?..

Saatı qulağına tutub qulaq asdı... və incə mexanizminin, kəpənək qanadının çırpıntısını andıran səsini eşitdi.

Bəlkə xarab olan, başydı?!.. Onun hesabıyla cəmi yarımcə saat keçirdiyi bu balaca komada o nə ilə məşğul olmuşdu ki, indi özü də xatırlamırdı?!

Ya bəlkə, yenə yuxudaydı... və bütün bu baş verənlər dünənki gecədən başlayıb onu addım-addım izleyən həmin o göyümtül şüali yuxusunun davamıydı?..

...Ayaqqabıları təzə idi deyə, yeridikcə, dabanları maşın yolunun kimsəsiz sakitliyinə taqqıltı salırdı...

Ayaqqabılarının səsinə qulaq asa-asə, heç nə düşünüb daşınmadan, yağış üz-gözünü isladıb boyun-boğazına dola-dola, hara, hansı səmtə getdiyini özü də bilmədən, yeridi...

Bayaq professorgilə gedərkən, maşının çalaya düşdüyü dairəyə çatıb səkinin o biri üzünə adladı...

Olsun ki, bu yol şəhərin mərkəzinə - evlərinə aparırdı...

Küçələr bomboş, binaların işığı sönük idi. Şəhər yuxuda idi...

Yeridikcə, tədricən ayaqlarının, bunun ardınca, bütün bədənin soyuduğundan, gözlerinin qabağı sarımtıl dairələrlə bərq vurduğundan, addımlarını yavaşıldı...

Bir qədər sonra isə nə yağışın, nə bayaqdan bura yaş asfalta dəyib kimsəsiz boşluğa taqqıltılar salan ayaqqabalarının səsinin eşidilmədiyini hiss edib duruxdu... sonra bu səssizliyin təsirindən, ya bütün gecəni keçirdiyi dəhşətləri hələ də canında gizildəyən vücudunun taqətsizliyindən, getdiyi yerdə elə zəiflədi... özünü, dizi üstə düşüb ağlamaqdan zorla saxladı... paltosunun yaxalğını qaldırıb addımlarını yeyinlətdi, işiq direklərinin yol kənarındaki ağaçlıqlara sızdırdığı işiq selinə baxa-baxa, bütün bu baş verənlərin yuxu olmadığını necəsə, beyninin hansı ayıq toxumasıyla başa düşüb irəlilədi...

...Arxadan yenə it hürüşü eşidilirdi...

Geriyə qanrıldı...

Yenə professorun iti idi... bayaq qapının arasında əzdiyi pəcəsinin qanı tökülə-tökülə, bir ayağı havada, ardınca gəlirdi...

...Əllərini poltosunun ciblərinə basıb geriyə qanılmadan addımlarını yeyinlətdi və elə bu məqam bədənin, ayaqlarının yox, çarxlara bənzər nəyinsə üstüylə sürüsdüyüni hiss edib ha aşağı əyildi baxsın ki, onu səkinin üstüylə, buzun üstüylə sürüsdürən tək, sürənin nə olduğunu anlaşın, qarnı imkan vermədi...

...İtin ətürpədən ularsı qəfildən hardansa, lap yaxından eşidildi və nazir nəyin üstə sürüsdüğünün fərqiñə varmadan, bütün bədəniylə irəliyə atıldı... «Təkərlər» dəli bir sürətlə sola burulub, onu üzü aşağıya uzanan yolla aşağı sürüsdürdü...

Çarxların üstüylə sürüsdükcə, nazir qəribə bir nisgillə özünü uzaq uşaqlıq illərində... kəndin eniş yollarıyla sürdüyü əldəqayırma kirşəsində hiss elədi... bu qəfil sürətin və çəkisizliyin şövqündən, az qala, qanad açıb uça-uça, səsi geldikcə: "Uşaqla-a-ar!!! Gəlire-ə-əm!!!" – deyə qışqırmaqdən özünü zorla saxladısa da, çox keçmədi ki, nəfəsinin təngidiyini, ürəyinin qısa qapanmalarla sıxıldığını duyub, yol kənarıyla cərgələnən kol-kosdan yapışib dayandı... bu dəli ucuşa ara verməkdən, kəsilməkdə olan nəfəsini nizama salmaqdan ötrü bir müddət tövşüyə-tövşüyə dayanıb durdusa da, bədəni arxadan eşidilən hürüsən hərəkətə gəlib onu yenidən yola buraxdı və naziri, bədəni çalxalana-çalxalana harasa irəliyə axıtdı... tarazlığını saxlamaqdan ötrü qollarını yanlara açıb geriyə qanrıldı...

...İtin səsi eşidilsə də, özü görünmürdü...

Arxada, ümumiyyətlə, daha heç nə görünmürdü... nə evlər, nə işiq direkləri, nə yaş asfalt... İndi arxanı, nazirin heç vaxt, heç yerdə görmədiyi, qəribə tüstülü-dumanlı qaranlıq bürümüşdü... arxada qalan nə varsa, sanki çoxdan, lap çoxdanın əriyib itmişdi...

...Əl atıb, yaxınlıqdakı ağaçın gövdəsinə yapışdı... İtin ətürpədən səsindən, arxanın qaranlığından gizlənməkdən ötrü gözlərini bərk-bərk yumub ağaca qıslıdı...

...Ağacdan anasının iyi gəlirdi... sonra nazir bərk-bərk qucaqlayıb sığındığı gövdənin içiyə axan iliq, xərif titrəyişləri hiss elədi... gözündən sözülən iki damla yaş yanağı boyu diyirlənib sinəsinə süzüldü...

...Ağac nəfəs alırdı...

Bəlkə bu, anasıydı?.. – ürəyi həyəcanla döyüne-döyüne fikirləşdi. - Yolunu gözləməkdən bezib, ölüb, onunla yenidən qovuşmaq üçün burda bitmişdi?!

...Dizləri boşaldı... çöməlib yerə oturmaq istədisə də, "çarxlar" imkan vermədi... onu yerindən qoparıb yenə üzüsağı sürüdülər... və yalnız onda nazir bayaqdan bura bədəninin ağırlığını üstündə daşımaqdə şışib köpüşmiş ayaqlarının çarxlı rolklərin üstü ilə hərəkət elədiyini anlayıb duruxdu... bir vaxtlar arıqlamaqdan ötrü dənizkənəri parkda sürüyü bu

rolikləri nə vaxt ayağına geydiyini dəqiqləşdirməyə çalışdısa da, xatırlaya bilmədişə də, uzaq gənclik illerinin təcrübəsini unutmadığına, rolikləri, həmin o illerin cəldliyi ilə sürdүnə əmməllicə sevindi...

...sonra bir müddət daha heç nə düşünmədən, bədənini, ayaqlarını tərpətmədən, bitib-başa çatmayan enişlə sürüşə-sürüşə getdi... sonra elə bil elə sürüşə-sürüşə yuxuya getdi... Ya huşunu itirdi?...

...Yuxuda, ya mürgüdə idi... harasıa ağrıyırı... Ağrının bədəninin ha tərəfindən sisliğini dəqiqləşdirməkdən ötrü qol-qıcıını tərpədib baxdı... və ağrının mədəaltı vəzin nahiyəsindən sisliğini anlayıb, gör bir nə vaxtdan bəri susuz olduğunu xatırladı... ətrafa boylanıb bu kimsəsiz, yarıqaranlıq yolun şəhərin təxminən hansı məhəlləsində ola biləcəyini müəyyənləşdirməyə çalışdısa da, beyninə dolan dumanın arasından heç nəyi ayırd edə bilmədi... yaddasını səfərbər edib, ümumiyyətlə, nə isə xatırlamağa çalışdısa da, yaddaşında, açıq mavi səmanın üzüyle ahəstə rəvanlıqla üzən ağappaq, çəkisiz buludlardan və suyun dibi ilə həmin ahəstəliklə rəqs edən tək, yırğalanan yaşıl dəniz yosunlarından savayı, heç nəyin qalmadığını anlayıb sakitləşdi... sonra yaddasının saxladığı bu mənzərələrdən, ya neçə vaxtin suzluğundan, başının hərləndiyini, gözlerinin qaraldığını hiss edib, su içməli olduğunu, bunun üçün yaxın əraziləri təftiş edib o suyu təcili tapmalı olduğunu anladı... və bədənini hərəkətə gətrib, yolunun qurtaracağında qaralan yaşıllıqlar dolu, xiyabanabənzər əraziyə sarı sürüsdü...

...Göl yaşıllıqlar dolu xiyabana bənzər ərazinin tən ortasında – ətrafi gül-çiçək və skamyalar dolu dairəvi, mərmər pyedestalın arasında idi...

...Suya pallı-paltarlı girdi... başını süya salıb qarnı dolanacan içdi, sonra həzdən az qala, huşunu itirə-itirə, dərinə baş vurub, bədəni qıdılqlana-qıdılqlana bir xeyli üzdü...

Başını sudan çıxaranda hava işıqlanırdı... Gölün ətrafi məxmər dərili suitilərlə dolu idi... Suitilər böyür-böyürə uzanıb, qara, girdə gözlərlə ona zillənmişdilər... bir neçəsi sürüşkən bədənini yırğalaya-yırğalaya suya girib yaxınına üzdülər, onu dövrəyə alıb nə dedilərsə, nazir onlara qosulub gölün dibinə üzdü... orda hovuzun dibini bağlamış yaşıl yosunların arasıyla üzən xırda balıq sürüsünə cumub bir-ikisini ələ keçirə bildi... balıqların əti şipşirin idi... yedikcə, gözü işıqlanır, mədəsinin ağrısı sovuşurdu...

...Gün artıq yuxarıda idi... Uşaqlar suitilər dolu gölü araya almış dəmir qəfəsliklərə dırmaşıb heyvanlara peçenye və alma qırıqları atır, tamaşaya yiğilanlar peçeneyeleri havadaca tutan suitilərin qıvraklığına qışqırışib əl çalırdılar... və heç kim, qəfəsliyin son ucunda – üstü sarmaşıqlar və güllər dolu dekorativ kolluqların arasında çöməlmiş vəziyyətdə canını tapşırmış yoğun gövdəli, tosqun adəmi görmürdü...

1988.

«IZDİHAM MƏNİ ÖLÜMDƏN QURTARIB...»

«İzdiham» əsərinizi poema adlandırmışınız. Bu surrealist əsərə yazdığınız müqəddimədə onu Azərbaycan mühitinə, psixologiyasına, mənəviyyətinə və ədəbiyyatına yad olan əsər kimi qiymətləndirirsiniz. Bu, yad ədəbiyyatın təsiridirmi? Məsələn, Kafkanın «Çevrilmə» hekayəsindəki yuxudan qalxanda əcayib həşərata çevrilən Qoreqor Zamza ilə «İzdiham»dakı qıçları uzanıb düyüñ düşmüş qəhrəman bir-birinə oxşayır.

- Bu cür oxşarlıqların təfərrüatına varsaq, dünya ədəbiyyatı tarixində bir-birinə oxşamayan, yaxud, biri o birini hardasa, necəsə tamamlayan əsər tapmariq. İstənilən əsərdən seçdiyimiz ayrı-ayrı ifadələri, obraz və situasiyaları digərləriyle tutuşdursaq, görərik ki, bir-birinə oxşayan şey çoxdur və buna bir az da gəndən baxsaq, görərik ki, əslində, həyatın özü də belədi. Nə isə nəyəsə, kimsə kiməsə oxşayır. İyirmi iki yaşında yazdığım «Bekar» hekayəni oxumaq üçün Ramiz Rövşənə vermişdim. O, hekayəni oxuyub mənə qaytaranda: "Alber Kamyunun «Postaronniy» əsərini oxumusan?" - dedi. Onda mən Alber Kamyunun adını ilk dəfə idi eşidirdim. Sonradan o əsəri oxuyub heyrətə gəldim. Mən 50-ci illərdə uzaq Əlcəzairdə yaşayıb-yaratmış fransız yazıçısı ilə müxtəlif dövrlərdə və ərazilərdə eyni bir adamı yazmışdım... Mənim «Bekarım» xarakteri, düşüncə tərzi, anaya və özünə münasibəti, həyat temperaturu, ədaləri, hətta hərəkət plastikasıyla Kamyunun «Yad»ıyla eyni adam idilər. Onların hər ikisi üçün həyat - hər dəqiqəsinin içinde bütöv bir ömür yaşadıqları ölçüsüz, nəhəng zaman kəsiyi idi. Fərq bircə bundaydı ki, Kamyu öz «Yad»ının taleyini qəddar məhkəmənin hökmü ilə, mənsə, «Bekar»ının müqəddəratını onun öz yatağında həll edirdim. İndi də siz «İzdiham»la, «Çevrilmə»də hansısa oxşarlıqlar tapırsınız. Mənsə, bu əsərlərin nə üslub, nə də mövzu baxımından bir-birinə yaxınlığını görmürəm. «Çevrilmə»nin qəhrəmanı - insan olaraq şüursuz böcək həyatını sürən Qoreqor Zamza real həyatı - ata-anası, bacısı, iş yeri, dəqiq ünvanlı evi olan real bir obrazdır. Burda Kafkanın ustalığı – mistik çevrilmə ilə böcəyə dönmüş bu adamın halını və yaşantlarını adı reallığa çevirə bilməsidir. Əslində, Zamzanın faciəsi - günlərin bir günü qəfildən nataraz həşərata çevrilməsi, dəqiqəbaşı otağa girənləri diksindirərək qorxunc görkəmi ilə evdəkilərə əngel olması deyil. Zamzanın faciəsi - boz stansiya ilə evi arasında keçən yeknəsəq ömrünün ondan, heç kimə lazımlı olmayan qorxunc və əcaib böcək düzəltməsi. «İzdiham» isə fantasmaqoriya təsirini bağışlayan şüuraltı yaddaşdır və əlbəttə ki, kütləvi əsər deyil. Amma bizdə də, eləcə, xarici ölkələrdə də bu əsər yüksək qiymətləndirilir. Bir çoxları onu ümumiyyətlə, mənim yaradıcılığımın zirvesi hesab edirlər. «İzdiham» 1994-cü ildə Kafkanın dil vətəni olan Almaniyada da, Berlinin Mərkəzi Ədəbiyyat Evində də böyük maraqla qarşılandı. Əsərlə bağlı geniş müzakirələr, müxtəlif səpkili görüşlər keçirildi. Kafka yaradıcılığına yaxından bələd olan alman auditoriyasında Kafkanın adı xatırlanmadı. «İzdiham»ın yazılmış tarixcəsinin özü də qəribədi. 90-ci illərin yayı idi. Mən nə yazdığını özüm də bilmədəm yazırdım. Bu, belə baş verirdi ki, mən günün hansısa saatları qəfildən yazı ovqatına düşür, kağız-qələmimi götürüb otağıma çəkilir, orda müəyyən vaxtı heç nə düşünmədən, dayanmadan yazıır, bir qədər sonra fəaliyyət limiti bitmiş elektron cihaz kimi, dayanır, qələmi yerə qoyub ayağa qalxırdım. Yazılanları hissə-hissə işə gətirib Natiq* oxuyur, Natiq hər yeni parçadan heyrətlənir, bunun nə isə tamam ayrı növ nəşr olduğunu deyir, əsərin ardını gözləyirdi. Beləcə həftələr ötür, yazı hissə-hissə artırdı. Günlərin birində, öz-özünə başlamış bu əcayib yazı öz-özünə də dayandı. Mən hiss elədim ki, daha yazmaq istəmirəm. Bir neçə həftə də gözlədim. Əsərin ardı gəlmirdi. «Əsəri bütövlükdə oxumaq lazımdı.» - deyən Natiq əlyazmanı məndən alıb evə apardı. Səhəri gün onun xırda gözləri qəribə bir işıltıyla alışib yanındı... Qovluğu mənə uzadıb:

- Afka, əsər bitib ki?!... - dedi.

Əlyazmanı bir də başdan ayağa oxudum və anladım ki, əsər, həqiqətən, bitib. Özü də gözəl bir sonluqla. Roman boyu bu dünyanın qorxunc yaşam labirintlərində azib

dolaşan, xəyanət və yalan dolu sürüşkən yoxuşlarından necəsə, salamat çıxan baş qəhrəman – əsər boyu ha tərəfdənsə aramlı, qara qasırğa kimi əsib üstünə yeriyən, gah onu arxadan haqlayıb, cənginə alan qorxunc izdihamdan qurtulmaqdən ötrü gah ağaç budağından asılmış almaya, gah qaza çevrilən, gah ölüm qurumuş ağacın oyuğunda gizlənən gənc qadın, sən demə, həm də bütün bunlara hardansa, kənardan tamaşa edirmiş... Belə bir sonluğu, düşünürəm ki, yüz il fikirləssəydim, tapa bilməzdəm. Sözümü ona gətirirəm ki, əsərin yazılmış tarixçəsində beyni söndürülmüş dəftərxana icraçısı qismində iştirak eləmişəm.

*Natiq – mərhum tərcüməçi Natiq Səfərov

IZDIHAM

...Yenə atasını gətirirdilər... Atasının cənazəsini uzun-uzun kişilər gətirirdi. Onların ardınca uzun-uzadı dəstələrlə qara geyimli adamlar gəlirdi. Adamların üzü batan günün rəngindən qırmızı idi deyə, hamısı bir-birinə oxşayırırdı. Bir az da elə bil keçiyə oxşayırırdılar. Bəbəyi görünməyən xırda gözləri günün zəif işığından qıyalı-qıyalı, itələşə-itələşə gəlirdilər...

Arada bir adamların içindən kimsə yeri təpikləyib göye atılırdı. Lap arxadan, hardasa izdihamın qurtaracağından kişnərti səsləri eşidilirdi...

Adamlardan sonra cərgə ilə əklillər gətirirdilər. Əklillərin kağız gülləri külək vurduqca, ovulub xırda kəpənəklər kimi izdihamın üstü ilə uçurdu...

Qara geyimli adamlar yaxınlaşdıqca, izdihamın uğultusu eşidilməyə başlayırdı... Külək bərkiyir, saysız-hesabsız qara geyimləri qara bayraqlar kimi möhtəşəm-möhtəşəm yellədirdi...

...Uğultunun içi ilə hardansa, uzaqdan zəif-zəif sızan tanış səs eşidilirdi...

Atası idi... tabutda gözüyümulu uzana-uzana, burnunun içində balaca bayquş kimi bup puldayırdı... Harasısa ağrıyırdı, ya ağlayırdı?! Ya bəlkə, oxuyurdu?..

Qəhər boğazını sıxdı:

- Ana-a-a!.. - deyib qışqırdısa da, səsini eşidən olmadı.

İzdiham getdikcə gedir, qara duman kimi çəkilib uzaqlaşırdı...

Ana nənəsi hardasa, arxasındaydı, vergül qaşlarını tərpədə-tərpədə:

- İndi bilərsiz aclıq nədi, yetimlik nədi... - deyib lezzət içində gülümsəyirdi.

Nənəsi güldükcə ağızından bir-birindən aralı uzunsov, metal dişləri görünürdü.

Nənəsi gülümsünüb-gülümsünüb axırda dəmir dişlərini bir-birinə vura-vura:

- Anan çox qudurmuşdu, - dedi.

- Elə demə... - dedi və hiss elədi ki, boğazına dolan qəhərdən ağızı büzülür, - anam olüb axı?!..

- Ölsün elə!.. - nənəsi ilan kimi fişildadı...

Nənəsinin ciyindəki boz sərçə də ağızını açıb ilan kimi fişildadı, boynuna dolanan çəhrayı, kor soxulcan da başını qaldırıb o yan-bu yana yellədə-yellədə fisildadı...

...Əl atıb nənəsinin üzünü cirdi... Nənəsinin üzü əlcək kimi soyulub ovcunda qaldı...

...Nənəsinin dərisini yerə atmaq istədisə də, alınmadı. Dəri yapışqan kimi ovcuna yapışib qopmaq bilmirdi...

Yerdən daş götürüb dərini daşla sürtdü, ovuntulayıb yerə tökdü. Sonra haradansa bozumtul toyuqlar gəldi və nənəsinin quru dərisini tələm-tələsik dənlədilər.

...İzdiham gözdən itəndən sonra yerə oturub ayaqlarını uzatdı. Qıçları xeyli uzanmışdı, həm də elə bil, azca əyilmişdi.

Qıçlarını bir-birinə doladı. Qıçının biri o birinə üç-dörd dəfə dolanıb buruldu. Sonra ha çalışdı, aça bilmədi. Qıçları düyun düşmüşdü...

Qapının zəngi vuruldu və o düyünlü qıçlarını ardınca sürüyə-sürüyə əlləri üstə iməkləyib qapını açmağa getdi.

...Gələn anası idi. Anası onu görmədi, üstündən keçib otaqlara girdi, bir müddət onu oralarda axtardı...

...Ha istədi qışqıra, səsi çıxmadı. Əl çalıb anasını çağırıldı. Anası gəlib onu tapdı, əyilib bir müddət mehriban gözlərlə üzünə yaxından baxdı.

- Necəsen?... - dedi.

...Atası da buradaydı. Otağın aşağı başında, yazı masasının üstündəki stolüstü lampanın işığında üzü divara oturub bir qızını əsdirə-əsdirə yenə nə isə yazdı... Yaza-yaza siqaret çəkirdi, tüstü burnundan, qulaqlarından çıxırdı.

Sonra nə oldusa, tüstü burula-burula atasının təpəsindən çıxmaga başladı... Atası qələmi yerə qoyub qulaqlarını tut-a-tuta:

- Başım yandı, ay Allah!.. - deyib bağıra-bağıra otaqların arasıyla vurnuxdu.

Anası mətbəxdən balaca suçiləyənlə gəlib atasının başını suladı.

Atasının başı sudan çizildiyib tüstülədi.

Anası tüstünü üzündən yelləyə-yelləyə, gülümsəyə-gülümsəyə gəlib onu qucağına aldı, gətirib çarpayısına uzatdı, üzünə çəhrayı tülə bənzər nə isə çəkib:

- Yat daha, gecdi, - dedi və ha yanasa getdi.

...Örtüyün o biri üzündən hər şey çəhrayı görünürdü...

Atasının başının tüstüsü kəmişdi. Atası indi çəhrayı vərəqlərin içində acgöz-acgöz eşələnirdi, elə bil onların arasında yeməlisini axtarırdı...

...Sonra hardansa ərinə oxşayan cavan oğlan gəlib başının üstünü aldı, çəhrayı bığlılarıyla üzünə gülümsəyib duvağı üzündən qaldırdı, qoluna girib onu ayağa qaldırdı.

...Ayağa qalxanda dizinin üstündəki güller yerə töküldü...

...Musiqicilər dəhlizdə dayanmışdı, elə oradan, gülərüz adamların arasından ona baxa-baxa, gözləri bərələ-bərələ nə isə, gülməli hava calırdılar...

Əri yerdəki gulleri yiğib onun qucağına basdı. Baxıb gördü qucağındakı dabarı yeyilmiş köhnə ayaqqabaları...

...Sonra yadına düşdü ayaqqabılı haradan gəlib çıxmışdı qucağına. Bayaq "Vağzalı"nın səsi həyətlərində eşidiləndə özünü itirib ətəyi ayaqlarına dolaşa-dolaşa o yanbu yana qaçanda, çəkmələri geyməyə macal tapmamışdı. Bayaq ayaqqabılı sabun kimi sürüşkən idi, ha əlləşirdisə də, sıçrayıb əlindən çıxırı.

...Əyilib ayaqlarına baxdı. Ayaqları soyuqdan donub, ağarıb ağappaq dişə oxşayırdı...

Əri qoluna girib onu musiqiçilərin yanından keçirdi, ehtiyatla pillələri düşürdü.

...Pilləkəni düşdükcə, ağ gəlinlik paltarının uzun ətəyi aradabir arxasınca pillələri düşən qohum-əqrəbanın ayaqları altında qalırdı, onu yerində laxladırdı. Sonra paltarının ətəyi arxada elə bil nəyəsə ilişdi...

...Geriyə çönəndə ürəyi qırıldı... Arxada heç kəs yox idi. Ətəyini məhəccərə keçirib harasa getmişdilər...

Qayıdır ətəyini məhəccərdən çıxarmağa başladı, alınmadı. Məhəccərdən aşağı baxıb gördü, əri lap axırıcı mərtəbəni enir.

...Əri əlləri cibində kiminləsə danişa-danişa pillələri enirdi, küçəyə çıxanda şaqqanaq çəkib güldü. Sonra ərinin səsi bir xeyli də həyətdən gəldi. Əri nə isə hərbi aviasiyadan danışındı. Ərinin səsi bir məddət də eşidilib yox oldu.

...Ətəyini bir də, bu dəfə var gücü ilə dardı... Başında nə isə uzundraz bir şey vardi, tərpəndikcə, təpəsində laxlayıb dingildəyirdi. Ha əlini başına atıb yoxlamaq istədi, əli başına çatmadı. Əli gödəlib enlənmişdi, ağızına güclə çatırdı...

Ətəyini bir də dartanda, başındaki uzunsov güldana oxşar nə isə yerə düşüb çilik-çilik oldu...

...Səsə qonşuların qapıları açıldı. Dayanıb əsəbi üzlərlə onun yönəmsiz hərəkətlərinə baxdilar.

...Ətəyini dartsıdırdıqca, ətürpədən cırıltı səsi mərtəbələrə yayıldı, bu eybəcər cırıltıya hansısa evdə oyanan körpə əti kəsilmiş kimi çığırib ağladı... bir də baxdı ki, çığırtı səsi ətəyindən gelir.

Çığıran, böyük qızı idi, məhəccərin dəmirlerinə keçirdiyi başını çıxara bilmirdi.

Uşağı başıqarışq necə dardısa, qızın qulaqları qopub yerə düşdü.

Üzbəüz qapının ağızında dayanan qalınqaş kişi qaşlarını əsəbi-əsəbi oynada-oynada, nifrət dolu gözlərlə gah ona, gah da qızının düşbərə kimi yerə yapışan qulaqlarına baxıb:

-Tfu! – dedi və qapını çırpdı.

Uşağın qulaqlarını, xəcalətdən nəfəsi kəsilə-kəsilə yerdən qaldırıb ciblərinə basdı, ağırdan göyərib özündən gedən uşağı qucağına alıb, ayaqları bir-birinə dolaşa-dolaşa, tələm-tələsik aşağı endi...

...Endikcə pillələr qurtarmırdı, burula-burula, uzana-uzana harasa, lap aşağı gedirdi...

Bir neçə mərtəbədən sonra qapılar qurtarırdı, pillələrinsə sonu, qurtaracağı görünmürdü...

...Ərinin səsi indi də hardansa yuxarıdan gəlirdi. Əri yenə hərbi aviasiyadan danişındı...

Qonşular səs-səsə verib:

- Çox mübarək, xoşbəxt olun... oğullu-uşaqlı olun... - deyirdilər.

Musiqiçilər də hardasa yuxarıda çalırdılar. Sonra əri də, musiqiçilər də danişa-danişa, çala-çala çıxıb harasa getdilər. Hardasa, uzaqda maşınların qapıları çırıldı, qonşuların qəhər dolu səsləri eşidildi...

...Qızı qucağında vurnuxub ziqqıldı, qulaqlarının qanını balaca əlleriylə üz-gözünə yaxdı, sonra qanlı əllərini ağızına soxub sümürə-sümürə yuxuya getdi.

...Uşaq qucağında əyilib bir müddət aşağıya, sonra yuxarıya baxdı...

...Pilləkənin əvvəli-axırı görünmürdü... Pillələrdən sonra həyətlərinə açılan çöl qapısının ha tərəfdə olduğunu yadına salmağa çalışdısa da, pillələrin harda bitib qurtardığı yadına düşmədi... pilləkənin üstünə oturub qızını qucağında yellədə-yellədə:

- A - a - a!.. - dedi.

Qızı başını qoltuğuna soxub yuxuya getdi.

Bir müddət uşağı yellədə-yellədə pilləkənin sakitliyinə qulaq asdı... Çox keçmədi ki, hardasa, ləp aşağıda kiminsə qapısı açıldı və aşağıdan, nəyinsə o biri üzündən anasının yorğun səsi eşidildi, pillələr boyu əks-səda verdi...

Anası:

-Tez o-o-ol... – deyə bağırırdısa da, səsi hələ də uzaqlardan gəlirdi - ...bunlar atamı yandırdılar!..

Uşağı qucağına alıb ayağa qalxdı, ayaqları bir-birinə dolaşa-dolaşa, nəfəsi kəsilə-kəsilə pillələrlə aşağı qaçıdı...

...Evləri uşaqla dolu idi... Uşaqlar dəhlizdə, otaqlarda qaynaşındı. Beş-altısı velosiped sürürdü, bir az böyükleri pərdələrdən, çılcırqdan asılıb yellənirdilər, qalanları bir-birinə dəyə-dəyə döşəmə boyu iməkləyirdi... Anasının qucağında tutduğu iki çaga acgöz-acgöz hərəsi bir döşünü əmirdi.

...Anasının saçları uzanıb çıyılınrinə tökülmüşdü... qucağındakı çağalar döşlərini əmə-əmə, saçlarını xırda-xırda hörürdülər.

...Uşağı qucağından yerə düşürüb başının tükü qabara-qabara:

- Bu nədi belə?.. - dedi.

Anası uşaqları pərdələrdən qopara-qopara:

- Səndən soruşmaq lazımdı, - dedi, sonra uşaqlar elə döşündən asila-asila əllərini belinə vurub onunla üzbez dayandı, nifrət dolu üzü ilə, - bəlkə, deyəcəksən, xəbərim yoxdu?.. - dedi.

...Bədənindən xoşagelməz üzütmə keçdi.

...Uşaqlardan bir-ikisi ayağına çatıb topuğu ilə üzüyuxarı dırmaşırdı, aşağıdan yuxarı balaca üzlərlə ona baxıb miyoldayırdılar...

...Anası evin künc-bucağından, şkafların altından, stulların üstündən uşaq yiğirdi... yiğə-yiğə, qəhərlı səsiyle:

- Min kərə dedim, iki uşaq bəsindi. Dedim-demədim? - dedi.

- Dedin, - deyib başını aşağı saldı.

Anası deyinə-deyinə uşaqları iri, tozlu çuvala yiğirdi:

- Bəs niyə sözümə qulaq asmadın?..

...Axırıncı uşağı balışın altından çıxarıb ağıznacan uşaqla dolu çuvalın içində basdı, bürmələyib ağızını yoğun iplə sariya-sariya, bəbəyi irilən xəstəhal gözlərlə üzünə zillənib:

- Di tez ol... - dedi.

...Mətbəxə keçib əl-ayağı əsə-əsə kibrət axtardı, kibrəti tapıb ayaqları bir-birinə dolaşa-dolaşa gətirib anasına verdi. Anası kibrəti əlinə alıb təngnəfəs:

- Bəs nöyüt?.. - dedi.

...Nöyüt anasının yataq otağından, paltar şkafının içindən tapıldı...

Nöyüt anasına verəndən sonra divara qıslıb üzünü qollarıyla bağladı... sonra dözməyib dirsəyinin altından baxdı ki, necə anası, bəbəkləri irilib gözünün ağını örtə-örtə nöyüt şüşəsinin qapağını açır, necə şüşəni içi uşaqla qaynaşan adamboylu çuvalın üstünə əndərir, sonra geriyə çəkilib yanın çöpü çuvalın üstünə atır...

...Kibrət çöpünün toxunmayıyla çuvalın alışmağı bir oldu... dilsiz-ağızsız, bədheybət pəzəvəngi andıran çuval ətürpədən səslərlə cüyüldəməyə, viğildayıb nəhəng adam kimi oturub-qalxmağa, alov bədəninə işlədikcə otağın içiyə atılıb düşməyə, tüstüsü təpəsindən çıxa-çıxa özünü divarlara çırpmaya başladı... Sonra nə oldusa, çuval qapqara qaraldı,

arxadan zərbə almış kimi, nərə çəkib üzü üstə yerə sərildi... qapqara tüstü otaqlara dolub ətrafi səskeçirməz qaranlıqlara qərq etdi...

Tüstünün qarasndan boğulub öskürə-öskürə evin içi ilə dörd dolanıb:

- Ana!.. - deyib çağırdisa da, səsinə səs verən olmadı... odu ki, tüstünün qaranlığı ilə uzun-uzadı yol getməli oldu.

Evin divarları, dəhlizi tüstünün qaralığında əriyib itmişdi... qaranlığın içiyə bircə dümbədüz, uzun-uzadı yol uzanırdı... o yolla da getdi... çox keçmədi ki, göz-gözü görməyən boğanağın içində kiminləsə alın-alına toqquşdu... qaxsımiş tər iyi ilə şirin ətir iyinin qarşıq qoxusundan tanındı...

Məktəb direktoru Sürəyya müəllimə idi. Dərin qırışlarla dolu uzun sıfəti tüstünün içiyə ağır, qəzəbli bayraq kimi aramlı dalgalanırdı...

Sürəyya müəllimə ona dəyib dayandı, sağ gözünün üstünə enən qırışı qaldırıb bir gözüylə üzünə baxdı, qalın kişi səsiyle:

- Əllərini göstər, - dedi.

...Əlləri yanmış çuvalın hisindən qapqara qaralmışdı, cütleyib qabağa uzatdı, Sürəyya müəlliməyə göstərib başını aşağı saldı.

Sürəyya müəllimə o biri gözünün qırışını da aralayıb onun əllərinə diqqətlə baxdı, sonra başını qaldırıb hələ də bayraq kimi dalgalanan üzü ilə bu dəfə diqqətlə onun gözlərinin içində baxdı, qalın səsiyle:

- Get, valideynin gəlsin, - dedi, gözlərinin qırışını yerinə buraxıb ayaqlarını tüstünün içi ilə sürüyə-sürüyə yoluna davam elədi... Bir qədərdən sonra hardansa arxadan, tüstünün ən qatı yerindən Sürəyya müəllimənin səsi eşidildi.

Sürəyya müəllimə arxada kiminləsə toqquşub:

- Əllərini göstər... - dedi, - get, valideynin gəlsin... - dedi.

Sürəyya müəllimə uzağa getmədi... bir qədər yeriyib orda, arxada kiminləsə rastlaşış ayaq saxladı, geriyə çönbü qara tüstünü əyri bədəni ilə yara-yara, ayağını sürüyə-sürüyə ona sarı yeridi... Geri çönməsə də, ürəyi əsə-əsə hiss elədi ki, Sürəyya müəllimə ardınca tək gəlmir...

Tüstü seyrəldikcə, baxıb gördü sən demə, bu, tüstü yox, həmin qara geyimli izdihamdı ki, içiyə yeriyir... Qapqara, sopsoyuq geyimlər çıyılınan toxuna-toxuna, ayağı dəqiqədə bir nəyəsə ilişib onu yerində laxlada-laxlada...

Yenə arxada kimsə paltarının ətəyini tapdalayırdı... sonra kimsə atılıb ətəyi arxada yerlə sürünən gəlinlik paltarının ətəyinə oturdu, həzdən civildəyə-civildəyə arxasınca süründü...

Çönüb baxdısa da, tanımadı. Girdəsifət, ariq bir arvad idi... ətəyinin üstündə bardaş qurub oturmuşdu, başı, qulaqları əsə-əsə civildəyib gülürdü.

Arvadın üzü tanış gəlirdi. Hardasa şəkildə, ya kinoda görmüşdü, yadına sala bilmədi...

Atasının cənazəsi hardasa, irəlidə üzürdü. Atası yenə burnunun içində balaca bayquş kimi ulayırdı, bu səsə qara tüstünün hansı ucqarlarındansa qara bayquşlar səs verirdi...

...Başının tükləri qabardı... yaxası mədəsinəcən açıq paltarının boyun-boğazını ha dartışdırırsa da, sinəsini bağlaya bilmədi... Bir qədər sonra bayquş səsləri lap yaxından eşidildi... Elə bil izdihamın içindən kimlərsə uladı, sonra xisən-xisən gülüşdülər...

...Oğrun-oğrun o yan-bu yanına baxıb aradan çıxmaga yer axtardı... ...Arxadan kimsə kürəyini çubuqlayıb quru səslə:

- Yeri-yeri, - dedi.

Geri çönməsə də, səsindən tanıdı. Suğra müəllimə idi... Allah bilə, yenə çəp gözlərinin xırda, qara gilələri hikkədən bir az da çəpleşmişdi, tüpürçəyi, həmişəki kimi

göyərmiş dodaqlarının künclərində qurumuşdu, ucu daim yazı taxtasından asılan köhnə xəritələrin deşiklərinə ilisən göstəricisini havada yellədə-yellədə gəlirdi...

Sonra kim idisə, lap qulağının dibində uladı, bayquş başını ona sarı çevirib gözlərini bərəldi, tüklü buxağını əsdirib vahiməli-vahiməli quqquldadı...

Qorxudan içi titrəyə-titrəyə üzünü tutub ağladı.

- Ağla bala, ağla, ağlamalı günlərin çatıb daha.

Yenə metaldış nənəsi idi. Qabaq cərgələrin arasıyla addımlayırdı... qocalıqdan sümüyü əyilmiş qızlarını arxasında sürüyə-sürüyə, nazik üzünü qoz belinin arxasından çıxarıb ona sarı boyvana-boyvana, nəfəsi həzdən itə-itə:

- Hələ çox ağlayacaqsan. Hamınız ağlayacaqsız. Ağlaya-ağlaya öləcəksiz, ölə-ölə ağlayacaqsız... - deyə fişildayırırdı.

Nənəsinin boz sərcəsi də yenə ciyində idi, yenə qara, tum gözlərini dinməz-söyləməz üzünə dikmişdi. Çəhrayı soxulcan da öz yerində idi, nənəsinin boynunda sulu boyunbağı kimi qırılıb balaca başını quyruğunun ucuna bəndləmişdi.

Bayaqdan bura Suğra müəllimənin cərgesində milçəkləri qova-qova gedən uzun, qarabuğdayı adam əlindəki iri milçəköldürənlə arxadan necə vurdusa, nənəsi milçək kimi vizildiyib susdu. Asfaltda nənəsindən nöqtə boyda nəm ləkə qaldı...

...Kimsə qolundan tutub kənara çekdi, ətəyi arxadakıların ayağı altında qalib cirildi.

Fatma idi... ağ məktəbli önlüyü də, bir ucu başından ciyinə asılan lenti də mürəkkəb ləkələri ilə dolu idi... Gözlərini qiyib başıyla hansısa uzaqları göstərirdi, nəyəsə işarə ilə dinib-danişmadan, «gedək» deyirdi...

...Fatmayla bir sivişib aradan çıxdılar, yüyürüb qara izdihamdan uzaqlaşdıqca, arxadan Suğra müəllimənin nazik çubuğuğun viyiltisini eşidirdilər...

Suğra müəllimənin çubuğu arxada viyildaya-viyildaya, bədənləri gizildəyə-gizildəyə qaçıb özlərini məktəbin arxa həyətinə yetirdilər, orda idman zalının girişində kuncə dirənmiş iri, qara çəlləyin qapağını açıb içəri girdilər, sonra köməkləşib qapağını bağladılar.

- Burda bizi tapa bilməyəcəklər, - Fatma gözlərindən çəlləyin qaranlığına qığılçım saça-saça dedi, sonra yerini rahatladi.

Çəlləyin dibi dəmir-dümürlə, bir də əhəngə oxşar narın qumla dolu idi. Fatma altından çomçəyə oxşar uzunsov dəmiri sivirib qaranlığın içinde yelləyə-yelləyə:

- Ölsələr də, ağıllarına gəlməyəcək, - dedi, - ikinci zəngdən sonra çıxarıq...

...Çəlləkdə vaxt tez ötdü, çox keçmədi ki, uzun-uzadı ikinci zəng çalındı və usaqlar həyətə dağıldılar... çəlləyin üstündə atılıb dəmir qapağı at ayaqlarıyla döyə-döyə o yan-bu yana qaçıdlar. Sonra sakitlik çökdü və kimsə çəlləyin qapağını qapını döyen kimi döydü.

Nəfəsini içinə qısılıb çəlləyin aralı çatından çölə zilləndi... Çəlləyin aralı çatını Suğra müəllimənin yaşımtıl qulağı bağlamışdı... nə isə axtaran yekə əl kimi yuxarı-asağı gəzişirdi... Cox keçmədi ki, çat cirildiyib bir az da aralandı və Suğra müəllimənin havanı iyələmkəndən uzanmış çəkic kimi iti burnu içəri soxuldu... səliqəli ardıcılıqla çəlləyin hər künçünü iyəlib gizli əmr almış kimi duruxdu və çəlləyin aralı çatından içəri Suğra müəllimənin çəngələ oxşar əli soxuldu... Əl bir müddət çəlləyin içi boyu kor əqrəb kimi o yan-bu yana yeriyib onları axtardı... gah başlarına, gah dizlərinə qonub, elə bil, kor gözləriylə gah Fatmanın, gah da onun üzünə baxdı... bir müddət beləcə barmaqları üstə yeriyib-yeriyib, axır ki, Fatmanın topuğunu tapdı...

Fatma topuğu Suğra müəllimənin əlində, kədərli gözlərlə qaranlığın içindən ona son dəfə baxdı, balaca, girdə gözləri yaşla dolub şüşə qırığı kimi par-par parıldadı...

Suğra müəllimənin caynağı Fatmanın topuğundan yapışib bir müddət onu çəlləyin içində başaşağı saxladı, sonra harasa yuxariya qaldırdı, üz-gözünü sivirib ciza-ciza, palpalarını cirib tökə-tökə çəlləyin çatından çölə çıxardı...

Bir müddət bədəni qorxudan titrəyə-titrəyə, Fatmanın çelləyin o biri üzündən eşidilən səsinə qulaq kəsildi... Fatma əvvəl pişik kimi miyoldadı, sonra toyuq kimi qaqqıldı, axırda nəfəsi kəsile-kəsilə, uzun-uzadı kişnədi və götürüldü...

...Dizləri əsə-əsə çelləyin çatından baxıb gördü Suğra müəllimə Fatmanın belində ucu sınıq göstəricisini havada oynada-oynada Fatmanın dalını döyəcləyə-döyəcləyə "ehe-he-hey!.." - deyə-deyə məktəbin sarımtıl binasına sarı qaçmaqdadı...

Fatma kişnəyə-kişnəyə uzaqlaşdıqca, çelləyin içində qaranlıq çökdü... Yoxsa hava qaraldı?!.. Axır, nə oldusa, çelləyin içi getdikcə isinməyə və daralmağa başladı...

...Ürəyi sıxıldı. Ciynini çelləyin qapağına dırayıb qaldırmaq istədisə də, gücü çatmadı. Çelləyin qapağı elə ağır idi, elə bil, üstündə kimsə oturmuşdu.

Odu ki, büzüşüb çelləyin küncünə qıṣıldı... Sonra, deyəsən, yuxuya getdi...

...Yuxuda, gözlərini qiyib bədəninə soyuq tər gələ-gələ, dizləri boşala-boşala, hansı möcüzəyləsə yuxuya getmiş Suğra müəllimənin qulağına civə tökürdü...

...Civə istilikölçənin sınıq ucunun çatından gümüşü mürəbbə kimi ağır damlalarla səliqə ilə Suğra müəllimənin yekə qulağına uyğun olmayan xırda dəliyindən içəri süzüldükcə, Suğra müəllimə ləzzətlə zariyirdi.

İstilikölçənin civəsi qurtarırdı, Suğra müəllimənin zarılıtı kəsmək bilmirdi...

İçəri boşalmış istilikölçəni gizləməyə yer yox idi. Oğrun-oğrun o yan-bu yanına baxıb heç kimin görmədiyindən arxayıñ olduqdan sonra istilikölçəni Suğra müəllimənin qulağının deşiyindən içəri buraxdı... və Suğra müəllimənin qulağının içi ilə bir müddət viyilti ilə uçub hardasa dərində şarappılıyla yerə dəyən nəyinsə səsi eşidildi... Onda Suğra müəllimə gözlərini iri-iri açıb üzünü ona çevirdi, civənin parıldısından gümüşüyə çalan üzü əyilə-əyilə:

- Bunu sən elədi-i-in???. - deyib vahiməli səslə bağırdı...

Suğra müəllimənin bağırtısına qaçıb gələn aq xalatlı qadınlar onu döşəküzünə bənzər ağlara bürmələyib harasa apardılar... dörd bir yanı dərman iyi qoxuyan aq otağın yuxarı başında aq geyimdə aq yataqda yatan anasını yanına gətirib topuqlarından başlaşağı salladılar... Odu ki, ilk dəfə anasını tərsi-mayallaq gördü...

Belədə anası çarpayını kürəyində saxlayan uzun saçlı, aq böcəyə oxşayırdı...

Sonra soyuq suyun altında yaxşı-yaxşı yuyub bələdilər, aparıb ayrı bələklərlə dolu yarıqaranlıq otağın bir küncünə qoydular və çıxıb getdilər.

...Otağın yuxarı başı bələklərlə dolu idi. Həkimlər gedən kimi bələklər cərgə ilə sıraya düzülüb oxumağa başladılar. Xorun içindən kim idisə cir səslə oxuyurdu... Baxıb gördü, kiçik qızdı. Bələklərin ən balacasında əl-qolu sarılmış vəziyyətdə... balaca ağızını göyə açıb civiltili səsi ilə oxuyurdu. Oxuduqca ağızı quş dimdiyi kimi açılıb yumulurdu.

Sonra kimsə otağın işığını yandırdı.

İşığın yanmağıyla, bələklərin dağılışib döşəmə boyu ilbiz kimi, yırğalana-yırğalana sürünməyə başlamağı bir oldu...

Aq geyimli həkimlər ha o yan-bu yana qaçırlar, bələklərin hamisini tuta bilmədilər. Bələklər sürünen-sürünen divar boyu qalxdılar, bir-ikisi tavana qalxıb çılcırığın buynuzlarından başlaşağı asıldı...

...O da qarnını soyuq döşəməyə sürtə-sürtə bir xeyli bələklərin süründüyü səmtə sürünen tərlədi.

Bələklər divarın yuxarı hissəsindəki dəliyə çatıb bir-bir ora soxuldular.

Həkimlər əllərinə keçən bələkləri odun kimi üst-üstə arabalara yiğdılar, tələsik addımlarla başılavlu halda harasa daşdılar.

...Divarın küncü ilə irəlidə sürünen bələk o birilərdən çəlimsiz idi deyə, dəlikdən daha rahat keçdi. Keçib ordan geriyə boylandı, göz vurub xırıltılı səsi ilə:

- Gəl-gəl, ey dili-qafıl, - deyib gözdən itdi.

Baxıb gördü bələkdəki bıgli, çalsaq kişidi. Kişinin nəfəsindən acı tənbəki iyi gəlirdi.

...Başını dəliyə salıb sonu, dibi görünməyən qaranlığa baxdı...

...Dəlikdən nəmiş və kif iyi gəlirdi... bir də ha tərəfindənə qəribə səslər eşidilirdi...

Elə bil, hardasa lap dərinlikdə kimisə çımdırıldılar, başına vedrə ilə su tökürdülər...

...Əvvəl başını, sonra bütün bədənini dəliyə saldı, sürünbü üz-gözünü divarın cod səthinə sürtə-sürtə, bələklərin ondan əvvəl qazib açıdığı havasız yollarla bir xeyli süründü...

...Yol çox uzun idi, süründükcə qurtarmırdı. Bir qədərdən sonra divar qurtarırdı, yumşaq nəm torpaq başlayırdı...

Torpaq azca isti idi. Elə bil kimsə indice yatıb-durmuşdu. Torpağın içi elə sakit idi, süründükcə, az qalındı öz xışlıtlisindən qulaqları bata.

Torpağı iyələyə-iyələyə səs gələn tərəfə getdi...

...Atasını torpağın ən iliq yerində basdırılmışdır.... Sürünüb atasının üzü ilə gəzdi, yanağına, ordan cənəsinə keçdi.

Atasının üzü azca dəyişmişdi, gözləri, burun dəlikləri torpaqla dolu idi... Burnu nazilib uzanmış, qasıları yuxarı dərtilmiş, bığları məftil kimi qabarıb dən-dən durmuşdu.

...Əlini bələkdən çıxarıb çəçələ barmağı ilə biğin bir telinə toxundu...

Tel sim kimi gərilib titrədi, cingildəyib torpağın qumunu oynatdı.

Barmağını atasının bığları boyu gəzdirdi... və torpağın içi ilə nə vaxtsa, lap çoxdan eşitdiyi tanış, kədərli musiqi gəzdi...

Musiqinin səsinə ətrafda nə qurd-quş vardısa sürünbü, yeriyib gəldilər, dövrə vurub muncuq gözlərini üzünə zillədilər.

...Bələkdən o biri əlini də çıxarıb atasının bığlarında ikiəlli çaldı... Çaldıqca, sarımtıl ilbizlərin, qəhvəyi böcəklərin gözləri böyüdü... Baxıb gördü böcəklərin ən xırdası kiçik qızıdı, yanlara uzanan nazik bığlarını tərpədə-tərpədə nöqtə başı ilə ona baxı...

Atasının bığları quru idi deyə, çaldıqca, kökündən qırılıb yerə töküldülər.

Musiqi kəsildisə də, ilbizlər yerlərindən tərpənmədilər, gözləri böyüyə-böyüyə üzünə zillənib qaldılar...

Torpağa balaca oxlar kimi sancılan bığları yiğib getirdi, nə qədər çalışdı əvvəlki yerinə taxa bilmədi. Odu ki, onları bir kənara qoydu, utana-utana sürünbü atasının cibinə girdi.

Cibin içi kif bağlamışdı... yuxarı küncündə anası oturmuşdu... bardaş qurub başını aşağı salıb nə iləsə məşğul idi...

Sürünə-sürünə anasının yanına getdi. Anası iynə-sapla cibin yırtıq küncünü tikirdi... Onu görüb:

- Odu ki, pul üzünə həsrətik, - dedi, - bu boyda yırtıqnan cibdə pul qalar?!

...Başını yırtıga salıb çölə baxdı.

Yırtığın o biri üzü gözqamaşdırın işıqla, adamlı dolu idi. Adamlar əsəbi üzlərlə işıqlı vestibüldə gəzişə-gəzişə lift gözləyirdilər. Adamların arasından tanış üz ona əl eləyib yanına çağırırdı.

...Ayağa qalxıb yeridi, gəlib liftin qabağında dayandı.

Liftin qapısı açılıb-bağlandı və o tanımadığı əsəbi adamlarla, dörd divarı güzgülü, havasız liftin içində qaldı, üzü divara dirənə-dirənə, nəfəsi kəsilə-kəsilə uzun müddət harasa yuxarı qalxdı...

Darışqallıqdən və havasızlıqdan liftin güzgülü buğ tutub bulandı. Bir qədər sonra liftin buğ adamların üzünü də tutdu və o üzsüz adamlarla bir xeyli beləcə boğula-boğula harasa yuxarıya qalxdı...

Liftin qapıları, axır ki, açıldı və o hamıyla bir güzgülü döşəməli geniş zala çıxdılar.

Zal təmtəraqlı geyimli adamlarla dolu idi. Qadınlar başlarından fəvvare vuran lələkvari sancaqlarla, kişilər əyinlərindəki zərli pencəklərlə zalın gur işığı altında bərq vurub işim-işim işaldayırdılar...

Burdan adamların üzleri də geyimləri kimi bərq vururdu.

Onu görüb əl çaldılar, əllərindəki gülləri:

- Aferin!.. Aferin!.. - deyə-deyə ona atdırılar.

Gülləri havadaca tutub ehtiramla baş əydi, sonra qabağındakı mikrofonu tıqqıldadıb bir addım geriyə çekildi, uzun, qara zurnasını ağızına tutub ovurdları şişə-şişə çalmağa başladı...

Çaldıqca ovurdları ilə bir qulaqları, sonra bütün bədəni üfürlənib şışdı, ayaqları yerdən ayrılib onu havaya qaldırırdı... və o, zurna çala-çala, hələ də həyəcanlı üzlərlə ona "Aferin!.." deyib çığırışan adamların başları üstündən uçub ha yanasa getdi...

...Zurnanı getdikcə daha təsirli çala-çala bir xeyli də şəhərin üstü ilə uçdu...

Zurnanın səsinə yuxudan oyananlar pəncərələrdən, eyvanlardan yuxarı boyhana-boylana içərilərini çəkdilər:

- Bu uşağın tumanı hanı? - dedilər.

Sonra kim idisə tanıya bilmədi, etəyindən dartıb onu səhnədən yerə düşürdü, qara zurnanı əlindən dartıb aldı:

- Ayıbdır... – dedi, - heç olmasa qəmli hava çal.

...Baxıb gördü yenə atasını gətirirlər. Atasını indi, elə bil, bayaq gətirdikləri səmtin əksinə aparırdılar.

...İrəlidə gülləri yolq əklillər, ardınca qara geyimli adamlar, lap axırda atasının qara cənazəsi gəlirdi... Cənazəni aparmaqdan yorulub əyri-üyrü çarxlı arabanın üstünə qoymuşdular, getdikcə arxalarıyca sürüyürdülər... Sürüdükcə atasının üzü dəyişirdi... burnu bişlerinin üstünə asılır, qulaqları boynuna enirdi...

...Zurnanın düymələrini basıb ovurdlarını şisirdə-şisirdə qəmli hava çaldı... Çaldıqca, gözündən axan yaş boyun boğazını islatdı, ağlamaqdan gözləri çəpləşdi...

...Atasının cənazəsini babası sürüyürdü. Tabutun iplərini iki tərəfdən ciyninə aşırıb uzun boynuyla irəliyə dartına-dartına, nəfəsi kəsilə-kəsilə addımlayırdı... Arada bir qoltuğundakı uzun dürməkdən dişləyib qəherli səsiylə:

- Yaziq balam... - deyib hıçqırırdı...

...Babasının ardınca nə qədər qaçmışa da, çata bilmədi. Babasının uzun boyu qara izdihamın içində bir müddət də görünüb yox oldu.

Zurnanı bir kənara atıb ürəyi, az qala, ağızına gələ-gələ:

- Ana-a-a!.. - deyib hönkürdü.

- Can analı!..

...Anası kökəlmüşdi... qarnı yırğalana-yırğalana gəlib başının üstə dayanmışdı, əyilib üzünə baxırdı... Bir müddət beləcə baxıb-baxıb, əl-ayağını yiğisdırıb onu qucağına aldı, döşünü ağızına basıb yelləyə-yelləyə:

- A-a-a-a... – deyə yatırmağa çalışdı.

Anasının döşünün giləsi düymə kimi hamar və bərk idi deyə, heç cür ağızına girmirdi...

Anası onu əvvəl yavaş-yavaş, get-gedə sürətlə yellədi... sonra sürəti artırıb özü də yanaşı uzandı... və bir müddət beləcə, anasıyla birləşə yelləndilər...

...Yelləncəyin sürəti get-gedə artırdı...

Yellənə-yellənə, yanında uzanan anasına baxdı.

...Anası yellənə-yellənə yatırdı... Yarılaçq ağızından yuxudan keyiyib ağaran, yelləndikcə, xırda-xırda titrəyən dili görünürdü...

Yelləncəyin sürəti artdıqca, anasının xorultusu bərkiyirdi... Anası bir qədər belə xoruldadiqdan sonra pələng kimi nərildəməyə başladı...

Nəriltidən bədəni titrədi, başını anasının qoltuğuna soxub ürəyi əsə-əsə gözlədi...

Anasının qoltuğunun içi yumşaq və isti idi... ləp dərinliyində aramla bapbalaca girdə saat çıqqıldayırdı...

Anası nərildədikcə, saatın çıqqıltıları sürətlənirdi, onunsa başının tükləri qabarındı... günəşin üzü boz ləkələrlə tutulurdu... yelləncəyin yoğun kəndirləri cırıldaya-cırıldaya üzülürdü...

Sonra nə oldusa, anası birdən-birə elə bir nərə çəkdi ki, yelləncək kökündən qopub harasa geriyə uçdu...

...Beləcə, başı anasının qoltuğunda, balaca saatın çıqqıltılarına qulaq asa-asə uzun müddət geriyə uçdular, sonra harasa dəyib gurultu ilə yerə düşdülər.

...Ayağa qalxıb axsaya-axsaya əvvəli-axırı bilinməyən dümdüz divarın dibi ilə gəzib anasını axtardı...

Anasının xorultusu hardansa, divarın o biri üzündən gəlirdi...

...Divarın qurtaracağındaki kəfgirli saatın altında isə ata babası oturmuşdu... Gözündə eynək, eynində zolaqlı pijama, qaşları yuxarı dartila-dartila, bir qıcıını əsdirə-əsdirə əsəbi üzüylə qəzet oxuyurdu. Onu görüb ayağının əsməsini saxladı, qaşlarını bir az da yuxarı dartıb:

- Bı-ı-iy?.. - dedi və daha heç nə demədi.

Axsaya-axsaya yaxına gəlib əzilmiş dizini babasına göstərdi.

- Qıçım sıñib, - dedi.

Babası bir müddət təəccübdən irilən gözləri ilə onun üzünə baxıb elə bil daha nə isə deyəcəyini gözlədi.

Axsayıb bir addım da yaxına gəldi, əzilən qıcıını göstərib:

- Bu qıçımı, - dedi.

Babası bir müddət də onun əzik qıcıına baxıb başını yellədi, buxağını əsdirib:

- Qonşun pisdi, köç qurtar, qıçın ağrıyır, kəs qurtar, - dedi.

Yerə oturub dizinin qapağını açdı. Dizinin içində çıqqacıqla saat işləyirdi, dizinin qapağını qaldıranda dingildəyib zəng çaldı...

Babası zəngin səsinə qaşlarını bir az da yuxarı qaldırdı, boynunu irəliyə uzadıb əsəbi halda:

- Bı-ı-iy? – dedi və əyilib nəhəng başmağını ayağından çıxartdı, başının üstə hərləyib ona tolazladı.

Başmaq başının üstündən viyılıyla keçib arxasında dayanan əlizənbilli yekəburun kişinin sifətinə dəydi.

Kişi dizi üstə idi deyə, babasının üstünə diz-dizi sürünen-sürünə getdi... böyründən viyılıtı ilə ötüb kreslonun qabağında dayandı, iniltili səslə anlaşılmayan dildə nə isə dedisə də, babası üz-gözünü turşudub buxağını əsdirə-əsdirə:

- Xeyr!.. - dedi.

Yekəburun kişilərdən bir neçəsi də gəldi... onlar da babasının kreslosuna sarı diz-dizi sürünen-sürünə getdilər... arxaları ona, üzləri babasına durub nə isə inildədilər...

Onlar inildədikcə, babası içini çəkib:

- Bı-iy!?.. – dedi... sonra ayağa qalxıb kreslosunun yanındakı iri suçiləyəni əlinə aldı və dizi üstə dayananları gülləri sulayan tək, suladı...

...Baxıb gördü, kişilərdən biri yarpaqladı... gözlərini qıyıb bir az da diqqətlə baxdı və anladı ki, kişi sən demə, yarpaqlamayıb, eləcə oturduğu yerdə kirpi kimi tikan çıxarıb.

Sonra nə oldusa, «kirpi-kishi» başını aramla geriyə çevirdi, kirpi üzüylə ona zilləndi, burnunun ucundakı qara, yumru xalını sıxıb maşın siqnalına bənzər qəribə səslər çıxartdı...

...Babası oturub əsnəyə-əsnəyə ona baxırdı... Sonra hardansa babasının, noxud boyda arvadı gəldi, atılıb babasının çıynində oturdu, balaca qollarını havada yelləyib civildəyə-civilədyə, hələ də dizi üstə dayananlara nə isə başa salmağa başladı...

Nənəsi sözünü bitirib babasının qolu boyu yerdi boynuna, ordan başına çıxdı, qulağına girib yox oldu.

Nənəsinin yoxa çıxmagyyla, «kirpilərin» geriyə qanrlılıb, balaca, qara ayaqlarını xırda-xırda işlədə-islədə üstünə yeriməsi bir oldu.

...Qabaqda yekəburun kirpi gəlirdi... bədənini yumaq kimi yiğib kürəyindəki oxlardan ona sıçrada-sıçrada irəliləyirdi...

Oxlar başının, ciyninin üstündən viyiltıyla uçub keçdikcə, qaçırdı... biri uzun, o birisi gödək ayaqlarının üstə ördək kimi ləngə vura-vura, canını götürüb oralardan uzaqlaşırıdı...

Arxadan babasının hirsli səsi eşidildi. Babası içini çəkib:

- Bı-iy?!. – deyirdi və getdikcə «bıy»ı daha ucadan bağırırdı...

...Arxadakılar, axır ki, gəlib çatdılar, onu yerə yixib çığırda-çığırda, tüklərini yolmağa başladılar...

Tükləri yolunduqca, çığırıb qaqqıldı, sonra tüksüz, çılpaq bədəniylə, yalın yanlarını basa-basa qaçdısa da, acıqlı kirpilərin əlindən qurtula bilmədi...

Onu yerə yixib ayaqlarını iplə sarıdılar, qollarını geriyə qarib dilini çıxartdılar... və o, bədəni qorxudan yiğilib açıla-açıla, iti bıçağın soyuq tiyəsinin xirtdəyinə yeridiyini hiss elədi... Bıçaq damarları boyu sürüsdükcə, noxud nənəsinin həyəcanlı civiltisini eşitdi...

- Başını üstündə qoy... - nənəsi incə səslə arxadan dedi, -...elədə gözəl olur...

Nənəsi danişa-danişa, deyəsən, onu bişirmək üçün ocaq qalayırdı... hardasa lap yaxınlıqda çırtاقırtla yananaçırıbın iyı gəlirdi...

...Kişilərin əlindən bir təhər sivisib çıxdı, boğazından fəvvərə vuran qan lehməsində sürüşə-sürüşə, yarıkəsik başı ciynində laxlaya-laxlaya anasının yanına qaçıdı...

...Anası yuxudan oyanıb uzanan yerdə gərnəşirdi... onun ciyninə düşən başına baxıb əsnəyə-əsnəyə:

- Gəl, yixıl yat... – deyirdi, - sabah tezdən durmaliyiq...

Bir müddət beləcə, bircə damarından asılı başı anasının ayaqlarında, buludlu göyə baxa-baxa xırıldadı... Sonra meh əsdi... əsib-əsib gücləndi... küləyin səsinin içi ilə hardansa, uzaqdan adda-budda bayquş səsləri eşidilməyə başladı...

İzdiham hardasa yanında idi...

...Qışqırmaq istədisə də, səsi çıxmadı... səsin əvəzinə, boğazından eybəcər xırıltı çıxdı. Xırıldaya-xırıldaya:

- Getmə, Hektor, getmə qanlı meydana!.. - deyib huşunu itirdi...

* * *

...Onu da tabuta qoyub atası ilə yanaşı aparırdılar...

...Ana nənəsi belini əyə-əyə, ariq, sümüklü qollarını yellədə-yellədə hamidan qabaqda gedirdi:

- Balam əldən gedir e...e... - deyib ağlayırdı, ya gülürdü, başa düşmək olmurdu.

...Sonra kimse arxadan nənəsini itələyib üzü üstə yerə sərdi və izdiham ağır ayaqlarını sürüyə-sürüyə nənəsinin üstündən keçib getdi.

...Dikəlib oturdu, onunla yanaşı izdihamın üstü ilə üzən atasının nəhəng üzünə zillənib qaldı...

Atasının üzü ağır-ağır nəfəs alırdı... dərisi qalxıb-enir, alnının qırışları açılıb-yığılırdı... qırışlar qarmon səsinə bənzər cırıltılarla açılıb-yığıldıqca, yumulu gözlərinin kənarlarıyla iri damlalarla yaş axırdı...

...Dizi üstə dikəlib atasının cənazəsinə keçdi, üzünə yaxından baxdı...

Hardansa yaxınlıqdan zirzəmi qoxusunu andıran nəmiş qoxulu soyuq hava dəydi yanağına...

Hava atasının qulağından axırdı...

Başını qulağın dəliyinə salıb:

- U...u!!!. – deyə uladı.

Səsi qulağın qaranlıq dərinliklərində əks-səda verdi... sonra kimsə qulağın lap dərinliyindən səsini uzada-uzada:

- Uhu-hu-hu!.. - eləyib susdu. Yoxsa öz səsi idi, geriyə belə qayıdırı?!

Bir müddət gözlərini gərə-gərə qulağın döşəmə cığırlarla harasa üzüaşağı aparan qaranlıqlarına baxa-baxa oturub qaldı...

Hardansa, qaranlığın qurtaracağından uğultu səsi gəlirdi... Elə bil külək əsirdi... əsib haranınsa qapısını cırıldadırdı...

Əvvəl bir ayağını, sonra bütün bədənini qulağın içində salıb dayandı. Gözü qaranlığa öyrəşdikcə, əyri-üyrü pillələrlə qaranlığın dibinə aparan ensiz cığırlardan biri ilə səs gələn tərəfə yollandı...

...Qulağın içi isti və yumşaq idi... elə bil, döşəyin üstü ilə yeriyirdi...

Cığır bir qədərdən sonra burulub üstü sürüşkən pillələrlə harasa, yuxarı qalxırdı...

Pillələri dəqiqədə bir sürüşüb bürdəyə-bürdəyə, bir təhər çıxdı...

...Köhnə, rəngi getmiş qapı idi, küək vurduqca cırıldaya-cırıldaya açılıb-bağlanırdı...

Qapıdan içəri keçib dayandı.

...Cavan ata babası, babasının atası və atasının cavan anası, əlləri dizlərinin üstündə yuxarı başda yanaşı oturub mərhəmət dolu gözlərlə ona baxırdılar...

Atası da burda idi... aq-qara uşaqlıq şəklindəki həmin girdə sifəti, səliqəylə yana daranmış qəhvəyi saçlarıyla babasının qucağında oturub, deyəsən, şəkil çəkdirməyə hazırlaşırdı...

Onların başı üstündən qalın çərçivədə iri şəkil asılmışdı. Şəkildə də həmin adamlar idı. Həmin geyimdə, həmin üzlərlə cərgə ilə oturmuşdular. Atası orda da həmin bu nimdaş gödəkçədəydi... onu görüb babasının qucağından yerə düşdü, yaxınına gəlib aşağıdan-yuxarı üzünə zilləndi, yerə oturub hıqqana-hıqqana altı yeyilmiş balaca çəkmələrini ayağından çıxartdı və onları bir-bir onun ayağına geyindirməyə başladı, iplərini dişilərənət ilə çəkib bağladı, sonra iməkləyib yerinə qayıtdı, dırmaşıb yenə babasının qucağında oturdu.

Çox keçmədi ki, babaları da onu gördülər, əl eləyib yanlarına çağırıldılar, aralarında oturdub şəkil çəkdirdilər...

Şəkilçəkən təzə şəkli divardan, bayaqkı şəklin altından asdı və o, ürəyi sıxıla-sıxıla, baba-nənəsinin arasında özünün əvəzinə, əyriburun, qoca qarını gördü, barmağını qariya tuşlayıb:

- Bu mənəm?.. - dedi.

Fotoqraf əsəbi üzlə:

- Yox, bəs mənəm?!.. - dedi.

Üzünü tutub qəhərdən boğula-boğula ağladı... Balaca atası babasının qucağından düşüb əlinde tutdu və bayaq gəldiyi əyri-üyrü, sürüşkən cığırlarla onu işiq gələn tərəfə apardı...

Çıxişa çatıb ayaq saxladılar. Atası balaca əlini uzadıb dörd bir yanlarını bürüyən qapqara izdihamı göstərə-göstərə, gözlərini ova-ova, südəmər körpə səsiylə ağladı...

Atasını hey ovutmağa çalışdısa da, atası kirimək bilmədi...

...Əlacı kəsilib atasını qucağına aldı, izdihamın içində atılıb adamları yara-yara harasa irəliyə qaçmağa başladı...

Qaçdıqca, hava qaraldı, axşam düşdü, küləklər əsdi, yağışlar yağıdı, izdihamın son ucu, qurtaracağı görünmədi... qara geyimli adamların cod paltarları boyun-boğazını, qollarını siyirib qanatdı, yalın ayaqları ucuuti dikdabanların tapdağı altında əzildi... Sonra yenə hardasa lap yaxında bayquş uladı... və o, ayaq saxlayıb tövşüyə-tövşüyə yan-yörəsinə baxdı...

...Hər tərəf qalın yarpaqlı sıx meşəlik idi... Nəhəng ağaclar külək vurdurqca, çıyinciyinə dəyir, qara yarpaqlarını oynada-oynada yellənib bayquş kimi ulayırdılar...

...Atasını hardasa əlindən salıb itirmişdi...

...Özünü, vahimədən, az qala, ürəyi dayana-dayana nəhəng palidin dibinə saldı, üzünü ağacın quru gövdəsinə sürtüb:

- Qorxuram... – deyə-deyə ağladı...

Qoca palidin içindən səs gəlmirdi... Arada bir lap dərinliyində xırçıltıyla əzilib iki bölünən nəyinsə səsi eşidilirdi...

Başını qaldırib yuxarı - palidin budaqlarına baxdı...

...Palid çoxdan qurumuşdu... Yarpaqsız budaqları məftil kimi burulub hərəsi bir yana əyilmişdi... Budaqların arasından göyün bir parçası, bir də yarısından da azi qalan əyri ay görünürdü... Bir də göyün lap dərinliyindən saysız-hesabsız adam səsləri gəlirdi...

...Göy adamlı dolu idi... Adamlar uğuldaya-uğuldaya nə isə danışır, danışa-danışa elə bil, ona baxırdılar... Hamısı da acıqlı idi... deyinib uğuldaya-uğuldaya aşağı enir, üstünə yeriyirdilər...

Adamlar irəlilədikcə, göyün özü ağırlaşıb pillə-pillə aşağı enirdi...

...Palidin quru qabığını dırnaqlarıyla kərtənkələ kimi qaşıya-qasıya, gövdəsi boyu yuxarı dırmaşdı, özünü gövdənin yuxarı hissəsindəki oyuğa salıb nəfəsini saxladı, meşənin səsinə diqqət kəsildi...

Göyün qəzəbli uğultusu burda eşidilmirdi...

...Oyuğun içi soyuq və nəm idi, göbələk iyi gəlirdi. Sonra oyuğun içində nə isə şıqqıldı... kimsə alışqan yandırıb girdə gözləri ilə üzünə zilləndi, sonra həmin alışqanla nəyinsə üstünə bərkidilmiş balaca, əyri şəmi yandırdı...

...Cırdana oxşayan balacaboy, çalsاق bir adam idi... bir-birinin yanından bitmiş girdə, qonur gözləri ilə ona baxırdı... dişsiz ağızının üstündə qırırlan burnunu tez-tez çəkə-çəkə:

- Səni də gördülər?.. – deyə piçildədi.

Cırdanın gözləri hədsiz doğma gəldi ona, odu ki, onunla üzbeüz oturub onun kimi astadan:

- Kim?.. – dedi.

Cırdan kibrıt çöpünə oxşar xırda barmağını harasa yuxarı tuşlayıb:

- Onlar, - dedi.

Bədəni titrəyə-titrəyə:

- Hə, - dedi.

- Bura gələ bilmirlər, - kişi dedi, - qorxma.

Sonra nə oldusa, cırdanın donu açıldı, gözlərinin içində sevinc dolu işaretlər oynadı, balaca əllərini bir-birinə vurub:

- Acsan?.. - dedi.

- Hə, – cavab verdi və başını aşağı saldı.

Cırdan oyuğun qaranlıq küncünə çəkilib bir müddət orda səssiz-səssiz vurnuxdu və çox keçmədi ki, oyuğun içində qəribə bişmiş iyi yayıldı, sonra odda qızaran nəyinsə çirtültisi

eşidildi və cırdan-kişi əlində, az qala, özü boyda ağır tavanı tarazlığını zorla saxlaya-saxlaya gətirib kətilin üstünə qoydu, gözləri ilə gülüb:

- Ye, - dedi.

Bişmişin qəribə dadı vardı, yedikcə ağlamağı gəlirdi...

...Cırdan-kişi keçib onunla üzbeüz oturdu, əlini çənəsinə vurub girdə gözlərini üzünə zillədi, sonra, slini uzadıb başını sığallaya-sığallaya:

- Ata-anan hardadı?.. - dedi.

Tıkə boğazında qaldı, gözü doldu:

- Atam da, anam da ölüb, - dedi.

Cırdan-kişinin də gözü doldu, qəhərdən dodaqları büzülə-büzülə:

- Qurba-a-an olum... – dedi, - ağlama, ye.

Hiss elədi, necə qaşlarının altı göz yaşıyla dolub ağırlaşır... yaş gözlərinə dolub tavanın içində töküür...

Balaca kişinin də gözü dolub boşaldı, ağlayıb dodağı büzülə-büzülə:

- Qurba-a-an olum... – dedi, oyuğun qaranlıq küncünə gedib ordan rəngi solub bir-birinə qarışmış həsirvari nə isə gətirdi, onun ciyininə salıb başını sığalladı, ağlamaqdan sulanıb bir az da möhkəm qırılmış burnunu qolunun arxasıyla silib göz vurdu:

- Yat, - dedi, - balaca qız, yat. Sabah günəş çıxacaq, güllər açacaq, çoxlu göbələk bitəcək...

Həsirin istisinə qızına-qızına, şamın yanar diliminə baxa-baxa yuxuya getdi...

Yuxuda yenə adamlı dolu göy aşağı enirdi... Adamlar yenə narazı uğultularla üstünə yeriyirdilər...

...Yuxudan dik atıldı...

...Səhər açılmışdı. Oyuğun içi bomboş idi. Nə cırdan-kişidən, nə tavadan əlamət yox idi...

Başını oyuqdan çıxarıb meşəyə baxdı.

Meşə duman içindəydi... Ara-sıra quş səsləri eşidilirdi.

Çoxlu göbələk bitmişdi... Bir istədi qışqırıb cırdan-kişini çağırıa, yadına düşdü ki, adını bilmir. Odu ki, əlini ağızına qoyub səsini uzada-uzada:

- Qurba-a-an olum!.. - deyib çağırıdı.

Səsi meşənin içində əks-səda verib ağacların arasıyla dolaşdı. Ağaclar yellənib yarpaqlarını tərpədə-tərpədə:

- Qurba-a-an olum... – deyə-deyə meşəyə səs saldılar...

Meşənin soyuğu canına doldu... üzüyüb oyuğun küncünə sıxıldı, başını dizlərinə qoyub sakitcə ağladı.

Ağaclar bir müddət də yellənə-yellənə:

- Qurba-a-an olum... - deyə-deyə piçildadılar...

Sonra külək qalxdı. Hansısa uzaqlıqlardan tanış uğultu səsini qovub gətirdi...

Başını oyuqdan çıxarmadan gözünün ucuyla aşağı baxdı.

...Qara izdiham palidin altından keçib gedirdi... quru xəzəli tapdaya-tapdaya, meşəyə xışılıtı sala-sala gün batan tərəfə irəliləyirdi... külək əsdikcə, cənəzədə qara kostyumda yatan atasının saçları dalgalanırdı...

Sonra izdihamın içindən kimsə onu gördü aşağıdan-yuxarı ona:

- Ayıbdı!.. Aşağı düş!.. – deyə qışqırıdı.

Onun ardınca o birilər də qışqırmağa, «Ar olsun!..», Ayıb olsun!..» - deyə bağırmaga baladılar...

...Paltarı palidin məftil budaqlarına ilişib cırıla-cırıla aşağı düşdü.

Onu boynunun ardından itələyib izdihamın içində saldılar:

- Allah biabır eləsin!.. – deyə itələşə-itələşə özləri ilə apardılar.

Bir müddət bayquşlar ulaya-ulaya, qara geyimli adamların arasıyla atasının cənazəsinin ardınca getdi...

...Getdikcə hava qaraldı, quşların civiltisi eşidilməz oldu... sonra tam qaranlıq və sakitlik çökdü... izdihamın ayaq səsləri də yoxa çıxdı... və qaranlığın hansı tərəfindənse çəga səsi eşidilməy başladı...

Ürəyi qırıldı...

...Anası idi, ağızında əmzik, girdə gözləriyle dinməz-söyləməz ona baxırdı... dinmədiyini görüb əmziyi yerə tüpürdü və göyərə-göyərə ağlayıb özündən getdi...

Anasını qucağına alıb əmziyi ağızına basdı:

- A-a-a... - deyə-deyə yellədisə də, anası sakitləşmədi, əmziyi yenidən tüpürüb nəfəsi itə-itə vıgıldadı...

Tələm-tələsik köynəyinin düymələrini açıb döşünü anasının ağızına saldı. Anasının ağızı ağlamaqdan soyumuşdu... döşünü acgöz-acgöz əmdikcə gözü qaraldı, başı hərləndi...

Sonra baxıb gördü anasının balaca dodaqlarının altından qan sizir...

Döşünü anasının ağızından çəkib çıxartmaq istədisə də, anası əl çəkmədi, balaca əlləriylə bərk-bərk döşündən yapışılıb buraxmadı.

...Anasıyla bir müddət nəfəsi kəsilə-kəsilə, bir-birinin üz-gözünü cıra-cıra əlləşdilərsə də, anasına gücü çatmadı... döşü anasının ağızında, bədəninin qanı azala-azala gözü qaraldı... yuxuya getdi...

...Anasının zarıltısına oyandı.

Anası belini əyib arxası ona oturmuşdu, "Vay canım..." - deyib zarıyırı.

Bədəni zəiflikdən əsə-əsə iməkləyib anasıyla üzbeüz dayandı.

Anası sarı əlləriylə üfürlənib tarıma çəkilmiş qarnını qucaqlayıb oturmuşdu.

...Əlini anasının qarnına toxundurdu. Anasının qarnı düyun-düyun daş bağlamışdı.

Dizi üstə oturub anasının qarnını ovuşturdu, içindəki daşları əli ilə yumşaltdı. Daşlar əriyib yumşaldıqca, anası gözünü yumub:

- Oxxay... - dedi.

Sonra xalası gəldi. Kök bədənini yırğalayıb bardaş qurdu, onunla bir anasının qarnını ovuşturdu, xəmir kimi yoğurdu... arada bir yanındakı ləyəndən un götürüb anasının qarnına səpdi, yoğurub girdə-girdə kündələr kəsdi, sonra kündələri ətəyinə yiğib ayağa qalxdı, anasının bir nöqtəyə dikilən hərəkətsiz gözlərini bağlayıb üzünə aq çəkdi, sakit səsle:

- Öldü, - dedi.

Sonra boynuna dağılan saçlarını unlu əlləriylə səliqəylə başına bərkidib onun əlindən tutdu:

- Gedək, - dedi.

Anasını göstərib dəhşətdən keyimmiş dilini ağızının içində zorla hərləyə-hərləyə:

- Bəs o?.. - dedi.

- O ölüb, - xalası bir də, bu dəfə coğrafiya müəlliməsi kimi dedi.

Əli xalasının əlində anasının çarpayısından uzaqlaşdıqca, gördü, necə anası üzünə çəkilən ağın ucunu qaldırıb onların ardınca baxırdı.

Xalasığının həyəti evləri ilə üzbeüz idi, təndir həyətin ortasında idi.

Xalası onu təndirin qıraqına oturdub kündələrdən birini əline verdi:

- Al, oynat, - dedi, sonra özünü təndirin böyründə yerə yixib yaymağa başladı.

...Kündə yumpyumşaq idi, əlini tərpətməyi ilə əyilib-üyülürdü.

Xəmirdən balaca adamlar düzəldib təndirin yanında üzbeüz düzdü...

Xəmir adamlar üzü üstə yerə yapışib qaldılar... Odu ki, hamısını təndirə atdı, təndirin içində əyilib baxdı.

Xəmir adamlar alovun hisindən qarala-qarala yanıb külə dönürdülər...

Kündələrdən bir-ikisini də çırrışdırıb bir az iri adamlar düzəltdi. Üzlərini çımdıklayıb hamısına ağız-burun düzəltdi, sonra başlarını əzib, qol-qıçlarını qopardıb onları da təndirə atdı, özü təndirin qırağına çıxıb atılıb düşə-düşə rəqs elədi...

...Bir azdan kündələr qurtarmışdı... təndirin qırağında bircə kündəyə oxşayan xalası qalmışdı... arxası ona oturub hələ də nə isə yayırdı deyə, onu görmürdü.

Barmaqlarının ucunda asta-asta yeriyib arxadan xalasına yaxınlaşdı.

Xalası təndirin içində asılıb çörək yapırdı deyə, başı təndirdə, arxası yuxarıda idi.

...Çiyni ilə itləyib xalasını təndirə saldı...

Xalası təndirə başı üstə düşüb, orda səssiz-səmirsiz yanıb qaraldı...

Xalasını yandırandan sonra hiss elədi ki, gözlərinə qan doldu, bəbəkləri də şıqqıldayıb böyüdü və o, bədəninə yiğilib gözlərinə dolan qanın içindən ətrafına baxdı... yandırmaq üçün yenə nə isə axtardı...

...Həyətdə bircə xalasının kündəyə oxşar gipgirdə, ağ pişiyi qalmışdı...

Pişiyin quyuğundan tutub bir-iki dəfə havada hərlədi və aparıb təndirə atdı, sonra dırnağını çeynəyə-çeynəyə yanmağına baxdı.

...Bu məqam hardansa əri gəlib çıxdı, sinəsinə zillənib gözləri böyüyə-böyüyə:

- Bəs döşlərin hanı?... - dedi.

...Sinəsinə baxıb qızardı.

Döşlərinin əvəzinə sinəsindən büzüşmiş əlcəklər asılmışdı.

Əri nifrətlə əlcəklərə baxıb:

- Gör daha nə hoqqa çıxara bilərsən?!.. - dedi, sonra iri addımlarla həyətdən çıxdı.

Ərinin arxasında küçəyə qaçıdı.

Əri maşınların arasına gedirdi...

Ərini çağırıb:

- Qayı-i-it!.. – deyə bağırdısa da, əri qayıtmadı...

Özünü maşınların arasına atıb ağlaya-ağlaya ərini axtardı... Ərinin əvəzinə, maşınların arasında qalıb, az qala, yerə yixilan atasını tapdı...

Atası bir əli cibində, o biri əlini başının üstə yelləyə-yelləyə:

- Rəngidir bu dünyada hər şey!.. - deyə-deyə yolun düz ortasyla gedirdi...

Avtobuslar, maşınlar hərəkətlərini dayandırib ona siqnal verirdi...

Atasının belini qucaqlayıb yoldan çıxardı, bir təhər sürüyüb həyətə gətirdi, nəfəsi kəsilə-kəsilə yuxarı çıxarıb qapılarının zəngini vurdu.

...Qapını anası açdı, onları əsəbi üzüylə sözü təzədən bağladı, üstəlik arxadan iki dəfə qıllıdı.

Qapını nə qədər döydüsə də, anası açmadı.

Çox keçmədi ki, içəridən pianinonun səsi eşidilməyə başladı...

Anası pianinoda çalıb-oxuyurdu.

Atası pianinonun səsinə ayağa qalxıb qapını təpiklədi.

Qapı, axır ki, açıldı. Atası dəhlizə girib üzü üstə yerə yixildi, ciyinləri titrəyə-titrəyə hönkür-hönkür ağladı...

Anası gəlib əllərini belinə vurdu, bir müddət beləcə, əlləri belində dayana-dayana yuxarıdan-aşağı atasına baxdı. Sonra nə fikirləşdi, atasını xalça kimi bürmələyib ortadan iplə bağladı, aparıb divar şkafına soxdu, açarla iki-üç dəfə açarlayıb açarı cibinə qoydu.

...Atası divar şkafından hansı heyvanın səsi iləsə böyürməyə başladı...

Anası böyürtüyə əhəmiyyət vermədi, o biri otağa keçib orda yenə pianinoda çala-çala əsəbi səslə oxudu.

Gəlib anasıyla üzbüüz dayandı, əlini uzadıb:

- Açıları ver, - dedisə də, anası ona məhəl qoymadı, əlini saxlayıb nifrət dolu gözlərlə ona zilləndi, sonra cibində gizlədiyi açarı çıxarıb ağızına atdı və deyəsən, uddu.

Anasının ayaqlarından yapışıb nə qədər başشاşağı çalxaladısa da, açar düşmədi.

Açarın əvəzinə anasının ağızından çeynəni əzilmiş məktub düşdü...

Məktubu əlinə alıb oxudu.

Atasının xətti idi. Məktub bircə sözdən ibarət idi: "Sevirəm..."

...Şkafın qapısını dişli ilə açdı.

Atası bağlama kimi bağlanıb xırıldayırdı...

Bağlamanı ha o üz-bu üzə çevirdisə də, düyününü tapa bilmədi.

Atası - başı qarnının üstə, ayaqları qulaqlarının altında xırıldaya-xırıldaya:

- Dəymə, - dedi, - belə yaxşıdı.

Onda bükülü atasını qoltuğuna vurub həyətə düşdü. Uşaqlar onu görüb atila-atila gəldilər, başına yiğilib bükülüyə tamaşa eləməyə başladılar.

Sonra kimsə:

- Gelin "topaldı-qac" oynayaq, - dedi və cavabı gözləmədən, bağlamanı qoltuğundan sıvirib top kimi çiləyə-çiləyə həyətin aşağı başına apardı. Uşaqlar da onun ardınca götürüldü...

Uşaqların dalınca ha qaçıdı, çata bilmədi.

Uşaqlar bükülü atasını bir-birinə ata-ata bir xeyli qaçıdlar. Ha qaçıdı, atasını uşaqların əlindən ala bilmədi... özünü yerə vurub ağlamağa başladı.

Ağlamağına məhəl qoyan olmadı. Uşaqlar çığırışa-çığırışa, arada bir onun başına, burnuna çırtma vura-vura, bükülü atasını bir-birinə ata-ata qaçıb getdilər.

Uşaqlar qaçanda atasının bağlamasından nə isə yerə düşüb həyət boyu diyirləndi.

Əl atıb tutdu, ovcunu açanda ürəyi qırıldı...

...Atasının bəbəyi idi, gün dəydikcə buz qırığı kimi əriyib sulanırdı, barmaqlarının arasından yerə damcılayırdı...

...Bir müddət həyətin ortasında gün başına döyə-döyə oturub ağladı... sonra oturmaqdandan yorulub üzü üstə uzandı...

Anası eyvana çıxıb yuxarıdan nə qədər çağırırsa da, başını qaldırıb baxmadı.

Anası bir müddət yuxarıdan yalvarıb onu yeməyə çağırıdı, sonra çağırmaqdan yorulub içəri girdi və daha çıxmadı...

Hava get-gedə qaralırdı... Binanın pəncərələrində bir-bir işıqlar yanmağa başlayırdı...

Bircə onların pəncərələrində işıq yanmırıldı...

Dizlərini qucaqlayıb meynəliyin arasında - nəm torpağın üstündə oturub qaldı... bir-bir yanan pəncərələrə baxdı... qəfildən yan-yörəsindən, kimsəsiz həyətin qaranlığında köz kimi işaran pişik gözlərindən vahimələndi... Bir istədi qalxıb evə gedə, ayağını torpaqdan çəkə bilmədi...

...Ayağı torpağın dibinə kök atmışdı... orda nəm meynə köklərinə hörülüb düyünləmişdi, dartdıqca, belini ağırdırdı...

Bir qədərdən sonra binanın bütün pəncərələrində işıq söndü... həyətin qaranlığına ay işığı düşdü... Ayın işığından oldu, ya nə baş verdisə, meynələr şaxələnib ilan kimi süründlər... uzanıb ətrafda nə vardısa hər şeyin boyun-boğazına sarıldılar... maşınların üstünə qalxıb, ağacların budaqlarına dolandılar, pişiklərin boğazında qırılıb binaya sarı dartındılar...

Bir də onu gördü ki, o da ha yanasa dərili... dərisi, sümükləri gicişə-gicişə böyükür... ayaqları, qolları, barmaqları uzanır..

Meynələrlə bir uzana-uzana binaya sarmandı, mərtəbə-mərtəbə qırılıb eyvanlarına çatdı, məhəccərlə üzüyuxarı sürünbər meynə budaqlarının arasından asıldı... üzünü pəncərələrinə söykəyib içəri baxdı.

...İçəri otağın işığı yanındı... Evləri adamla dolu idi.

Tavandan çılcıraq əvəzinə atası asılmışdı... adamlar o yan-bu yana keçdikcə, ciyinləri ilə atasına toxunub onu yellədirildilər...

Anası otağın ortasında oturub, deyəsən, düyü arıtlayırdı.

...Atası bir müddət beləcə tavandan asılı-asılı yellənə-yellənə qaldı... Atasının cansız bədəninin ağırlığına tab gətirməyən asılıqan kökündən qopub əyildi... atası döşəməyə dəyib inildədi...

Anası gəlib atasını yerdən qaldırdı, stulun üstünə çıxbı onu əvvəlki yerindən asdı, asılıqanın möhkəmliyini yoxlayıb aşağı düşdü, əllərini döşlüyünə silib yenə düyü arıtlamağına davam elədi.

...Atası bir müddət əlləri cibində, tavandan asılıb yellənə-yellənə yuxarıdan aşağı anasıyla nə haqdasa əsəbi-əsəbi mübahisə elədi. Anası nə dedisə, hırsınlıb eləcə tavandan asılı-asılı əl-qol atmağa başladı.

Onda anası qayışaoxşar nəyisə gətirib atasının ayaqlarını, qollarını, bərk-bərk bağladı, ağızına da nə isə tixayıb təzədən yerinə qayıtdı və düyü arıtlamağına davam elədi.

Bir qədərden sonra o biri otaqlarda gəzişən adamlar gəlib atasını asılıqandan açdırılar, qollarının arasında çabalayıb, inildəməyinə məhəl qoymadan, aparıb tabuta qoydular, tabutu gətirib onun ciyininə qoydular və sinəsi hələ də həyəcanla qalxıb-enən atası tabutqarışiq qollarının üstü ilə soyuq sürüşkən sabun kimi üzüsağı – həyətə sürüsdü...

...Heysiz səslə:

- Ana-a-a... - deyib ağladı.

...İçəri otaqda hələ də düyü təmizləyən anası onun pəncərəyə dirənən üzünü, axır gördü, gəlib pəncərəni açdı, onu qucağına aldı, atıb tut-a-tuta:

- Balam aqlamasın... - dedi, sonra o biri otağa aparıb orda yerə döşənmiş xalçanın üstündə oturdu, oyuncاقlarını qabağına töküb, - balam oynasın, – dedi və yenə düyü arıtlamağa getdi.

...Atasını aparmamışdilar... Atası burda - başının üstündə idi... tavandan asılmış vəziyyətdə ölü gözlərlə üzünə zillənmişdi...

...Əlini uzadıb atasının ayağına toxundurdu...

Atası tavanın asılıqanını cirıldada-cirıldada yelləndi.

Atasının cansız üzünə baxıb ağladı.

Anası ağladığını görüb kətil gətirdi, üstünə çıxbı atasını tavandan açdı, aparıb o biri otaqdan asdı və atasının ciriltisi bir müddət də o biri otaqdan eşidildi...

...Ac idi deyə, yerdən taplığı qəzet parçasını ağızına basıb yedi.

Sonra böyük qardaşı gəldi. Qoltuğunda çoxlu qəzet gətirdi. Qəzetləri onun qabağına töküb burnuna çırtma vurdur:

- Ye, - dedi, - təzə qəzetlərdi.

Sonra gülə-gülə əri gəldi, əlinə milçəkdirən verib gülə-gülə:

- Qır milçəkləri, - dedi və getdi.

...Bir neçə gün, ya bir neçə ay gün çıxbı bata-bata, küləklər əsə-əsə, yağış damı döyəcləyə-döyəcləyə əlində milçəkdirən evi dörd dolanıb milçəkləri qırıda da, qırıb qurtara bilmədi... Milçəklərdən sonra bütün ev vizildədi... evdə nə qədər çəngəl-bıçaq, iynə-sap vardısa, hamısı havaya qalxıb vızhavızla uçuşdular...

Onları xəkəndazla, sonra dişini qıcıya-qıcıya baltayla qırıb tökdü.

Çəngəl-bıçaqdan sonra döşəklər qalxdı, balışlarla ötüşə-ötüşə evin ortasıyla uçub uguldadılar... Döşəklərlə bacara bilmədi, gücü çatmadı... Odu ki, atılıb çılcıraqa mindi,

çilçirağı yellədib özünü uçan döşəklərdən birinin üstünə saldı, evin ortasıyla dövrə vuravura:

- Can, ay can!.. - deyib səsi gəldikcə qışqırdı...

Sonra kimsə aşağıdan sakit səslə onu çağırıldı...

Aşağı baxıb qayınanasıyla qayınatasını gördü. Evin ortasında, əllərində zənbil dayanıb aşağıdan-yuxarı ona baxırdılar, sakit səslə:

- Düş aşağı, bala... - deyirdilər.

Aşağı düşüb xəcalətdən qarala-qarala qayınatasıyla, qayınanasıyla üzbeüz oturdu.

Qayınatası qırışlı üzüylə:

- Ayıbdı, bala, - dedi, - döşəkdə yatarlar.

Qayınatasıyla, qayınanasıyla uzun müddət beləcə, hava qarala-qarala, külək pəncərələri döyəcləyə-döyəcləyə dinməz-söyləməz üzbeüz oturub qaldı... Otura-otura beli büküldü, dizlərinin üstünə qoyduğu əlləri qırış bağladı, gözləri dumanlandı...

Sonra qayınatasına baxıb-baxıb qəfildən öskürdü... sinəsi xışıldaya-xışıldaya öskürüb, az qala boğuldu...

Qayınatası-qayınanası da ona baxıb öskürüşdülər. Sonra üçü də bir yerdə öskürə-öskürə bir-birinə baxdılar. Sonra qayınatasıyla qayınanası köməkləşib onu stuldan qaldırdılar, öskürə-öskürə gətirib çarpayıya uzadılar, yanında oturub ona qaşıq-qaşıq şorba içirdə-içirdə öskürdülər... Sonra şorbanı qaşıqla içirtməkdən bezib şorba dolu qazanı boğazına əndərdilər, nəfəsini kəsdilər...

Bu vaxt əri gəldi, aşağı əylilib cavan üzüylə ona yaxından baxdı, əlini uzadıb gülümşəyə-gülümşəyə gözlərini bağladı...

Musiqiçilər də gəldi, başının üstündə dayanıb zurnanı cüyüldədə-cüyüldədə qəmli hava çaldılar... Qayınanası ayağa qalxıb isti dodaqlarıyla onun soyuq alnından öpdü, barmaqlarının ucunda yasti-yasti süzdü...

Onu çarpayıqarışiq apardılar...

Musiqiçilər çarpayının ardınca gəldi, pillələri endikcə zurnanın səsi zilə qalxdı, mərtəbələrdə qapılar taybatay açıldı, qonşular ağlaşdı:

- Can bala-a-a!.. – dedilər, - anan ölüydi, bu gününü görməyeydi!..

...Heysiz başını yastıqdan zorla qaldırıb yazıq-yazıq:

- Atam da, anam da ölüb... yetiməm, - dedi.

Onda mərtəbələr bir-birinə qarışib ağlaşdı, binadan göylərə göynərtili inilti qalxdı... Ağlaşma səsi pillələr boyu əks-səda verib bütün şəhərə yayıldı...

...Üstü güllərlə dolu idi... onu izdihamlı küçələrlə apardıqca, bütün şəhər ağlaşdı... uzun-uzun binaların pəncərələrindən üstünə uzun-uzun güllər atdırılar...

Üstündəki gül dağı ağırlaşlığından onu ciyinlərdə aparmağa gücləri çatmadı, yerə qoyub sürdürlər, gətirib aq tavanlı, aq divarlı böyük otağa saldılar, yuxarıdan-asağı ağızibağlı üzlərlə ona baxdılar, üzünə işiq salıb:

- Qorxma daha, hər şey geridə qaldı, – dedilər, aq bələyin içindən qara sakit gözleriylə üzünə zillənən çağanı göstərib:

- Qızın oldu, – dedilər, sağa yanına qoyub getdilər.

...Uşaq qaramtil göy rəngdə idi... dərindən nəfəs dərib gözlərini qırpmadan, indi də tavana baxırdı... qəfildən üzünü ona çevirib xırıltılı, tanış səslə:

- Necəsən?.. - dedi, dikəlib elə bələkdəcə üzbeüz oturdu, əllərini bələkdən çıxarıb çənəsinə vurdu, diqqətlə üzünə baxdı:

- Görürəm, sənə pisdi, – dedi.

Sonra gözü yol çəkə-çəkə:

- Mənə də pisdi, - dedi, sonra gözlərini qiyıb harasa uzaqlara baxa-baxa, – mənə lap pisdi, – dedi, sonra bələyi açıb balaca əlləriylə yarıq qarnını, sinəsini göstərdi...

Bapbalaca, qıqqırmızı üreyinin bir tərəfi qapqara idi...

Qızı bir müddət beləcə - yarıq qarnıyla oturub qaldı, sonra xırda, ucutti barmaqlarını içalatına iləşdirib qanatdı, üreyinin qırmızı tərəfini deşib olan-qalan qanını axıtdı, mirvari bağırساqlarını qırıb muncuq kimi yerə səpdi... sonra barmağını qana batırıb onun alnına iki zolaq çəkdi... sonra qanlı zolağın birini də öz alnına çəkib batıq səsiyle:

- Deyəsən, düz olmadı, - dedi.

Bu məqam hardansa gözləri bərələ qalan həkimlər gəldi, uşağı qanlı bələyinə büküb uyuldaya-uyuldaya ha yanasa apardılar... və çox keçmədi ki, qızının xırıltılı səsi o biri otaqlardan eşidilməyə başladı... Qızı batıq səslə:

- Mənə pisdi... lap pisdi... - deyib ağlayırdı...

Uşağın səsindən oldu, ya nə oldusa, gözləri qaraldı... elə bil ürəyi getdi... Yoxsa öldü?..

Axır nə oldusa, bir müddət qaranlıq, havasız torun içində çabalaya-çabalaya qaldı...

...Sonra başını qaldırıb yuxarı baxdı.

Nəhəng alma ağacı idı... Ağacın alma dolu budaqları külək vurdurqca, əsib yırğalanırdı... yırğalandıqca, almalarını yerə atırdı...

Ağacın ən uca budağında atası dayanmışdı... budaqları silkələyə-silkələyə, ona gülümşəyirdi... əlini yelləyib:

- Bura gəl!.. – deyirdi...

Ağacın gövdəsini, pilləkəni çıxan kimi, birnəfəsə dırması...

Atası tələbəlik şəkillərində geydiyi həmin dama-dama köynəyindəydi... Başı ülgüclə qırxılmışdı, boynu niyəsə nazilmişdi...

Atası almanın birini çəhrayı ovuclarında sixa-sixa iki yerə böldü, yarısını ona uzadıb:

- Al, ye, - dedi.

Almadan dişləyib yedikcə, gözləri doldu... atası ağlamağını görməsin deyə, üzünü yana çevirdi.

...Alma tikəsi atasının boğazında qaldı, gözləri çuxura düşdü, dərdli-dərdli içini çəkib...

- Burda sənə pisdi, – dedi, - görürəm, çox pisdi...

Bu məqam atasını çağırıdlar... hardansa yuxarılardan:

- Bu sizin vəzifə borcunuzdur!.. – deyən qəzəbli səs eşidildi və atası onunla xudahafizləşmədən, ağacın bir ucu buludların arasında itən gövdəsiylə üzüyuxarı dırması...

- Ata!.. - deyib qışqırdisa da, atası onu eşitmədi, bir qədərdən sonra buludların ağılığında gözdən itdi və hardansa, lap yuxarılardan atasının həyəcanlı səsi eşidildi:

- Həmişə belədi... pisdi, ya yaxşıdı, bunu heç vaxt bilmək olmur...

Əlindəki yarımcıq almani yerə atıb, iti budaqlar qollarını, dizlərini cıza-cıza yuxarı dırmasına... Ağacın gövdəsinə sarılıb ha yuxarı baxdısa da, atasını görmədi...

Atası buludların o üzündə idi, orda kimlərləsə o üz-bu üzə gəzişirdi deyə, uzun ayaqlarının kölgəsi ağacın üstünə düşürdü...

Yerə yixılmasın deyə, gövdəyə bərk-bərk sarılıb aşağı baxdı.

Külək qalxırdı... Burdan baxanda, həyətləri görünmürdü...

Üzünü buludlara tutub səsi gəldikcə:

- Ata!.. - deyib qışqırdisa da, külək səsini qovub uzaqlara apardı, sonra ağacı gövdəsiqarışiq yırğalayıb vahiməli-vahiməli cirildatdı... Sonra bir də, bu dəfə lap bərk əsdi

və onu gövdədən qoparıb aşağı salısa da, yerə dəymədi... paltarının kürekliyi hansı budağasa ilişib onu havadan asılı saxladı...

Başı hərlənməsin deyə, gözlərini yumdu...

Çığırısına anası gəldi, dizlərini çırpıb:

- Belə də müsibət olar, ay camaat?!.. Bu uşağın günahı nəydi axı?!.. - deyib ağladısa da, səsinə səs verən olmadı... Anası ağlayıb-ağlayıb axırdı həlim səslə ona:

- Düş aşağı, qızım, yixılsan, - dedi, - sən ki, ağıllısan?!.. Düş aşağı.

Əri də gəldi. Əri üççarxlı velosipeddə, yerə səpilən almaları yara-yara gəldi... Gəlib anasıyla yanaşı dayandı, əllərini belinə vurub aşağıdan yuxarı:

- Bu nə hərəkətdi, eləyirsən?!.. - dedi, - özünü giçliyə vurmusan, nədi?..

Budaqdan asılı-asılı çıyılınrını çəkib:

- Giçliyə niyə?.. - dedi.

- Düş aşağı, dedilər sənə!.. - əri çıçırdı.

Ha o yan-bu yana vurnuxub qurcalandısa da, özünü budaqdan qopara bilmədi...

Əl atıb paltarını budağa ilişən yerdən çıxarmaq istədi... baxıb gördü, paltarının budağa ilişən hissəsi yarpaqlayıb...

Odu ki, əllərini arxasında çarpatlayıb başını aşağı saldı...

Əri şalvarının balaqlarını çırmalayıb onun ardınca ağaca dırmaşdı... ağaçın gövdəsinə sarılıb ha yuxarı dərtindəsa da, gövdənin quru qabığını ovub tökməkdən savayı əlindən bir iş gəlmədi... odu ki, yerə düşüb aşağıdan-yuxarı pərt səslə:

- Adam ol!.. - dedi.

Anası da ərinə qoşulub ağlamsına-ağlamsına:

- Düz deyir bala, adam ol. Sən Allah, adam ol, - dedi.

Sonra hər ikisi bir-birinə qoşulub biri o birinin sözünü kəsə-kəsə:

- Adam ol... adam ol... adam ol... - deyib ağladılsa da, o paltarını budaqdan qopara bilmədi...

Əri müşar gətirib ağacı müşarlamğa başladı.

Mışarın xırda, paslı dişləri ağacın gövdəsinə yeridikcə qolları ağrıdı, ayaqları tutuldu... budaqdan qopub yerə - yaşıl almaların arasına düşdü, diğirlənib durdu.

Əri müşarı bir kənara atıb yaxına gəldi, anasıyla bir aşağı əyilib boyunlarını uzadı-uzada, gözlərini qıya-qıya onu almaların arasında bir xeyli axtardılar...

Əri əvvəl ona, sonra yanındakı almalara baxıb:

- İndi nə bilək bu hansı?.. - dedi.

Anası çıyılınrını çəkdi, gözünü qıyıb onu ayrı almaların içində axtarırdı...

Əri lap üstündə dayanmışdı, ağlamaqdən qızarıb qan çekmiş gözlərini tez-tez qırpa-qırpa:

- İnsansan, adamsan, bizi niyə bu qədər incidib əldən salırsan?.. - deyirdi.

Anası dizi üstə düşüb almaları bir-bir əlinə götürürdü, sığallayıb sinəsinə basa-basa məlahətli səsiyle:

- Düz deyir bala, yorma bizi, adam ol... - deyirdi.

...Nəfəsini içində qısıb burnunu yerə söykəyib hərəkətsiz qaldı.

Əri dikəlib əsəbi-əsəbi:

- Dəliylə bir quyuya düşmədik?.. - dedi və iri addımlarla velosipedinə minib siqnal verə-verə, almaları diğirlədib bir-birinə vura-vura çıxbı getdi.

Anası çöməlib iki addım aralıda oturdu, gözü almaldarda yazıq-yazıq:

- Bala, heç olmasa anana yazıqın gəlsin... - dedi.

Anası bir müddət beləcə oturub qaldı, sonra almalardan qucağına yiğib ayağa qalxdı, birinin tozunu üstünə silib dişlədi və yeyə-yeyə uzaqlaşdı...

...Bir müddət beləcə, bir yiğin almanın arasında, külək başındaki cüt yarpağı yellədib əsdirə-əsdirə dayanıb qaldı...

Sonra hardansa bağça uşaqları qaçıb gəldi... almaları ciblərinə, qucaqlarına yiğdılardı, hərəsindən bir-iki dişdəm qopardıb qartopu kimi bir-birinə atdılar...

Onu yerdən girdəbaş oğlan götürdü... balaca, yumşaq ovcunda o üz-bu üzə çevirib şabalıdı gözlərini dövdü, burnuna tutub iylədi, yanağına sürtüb üzünü sığalladı... cibinə qoyub özü ilə bağçaya apardı...

Orda onu nahardan sonra da dişləmədi, eləcə ovcunun içində o üz-bu üzünə çevirə-çevirə baxdı, iylədi, yanağına sürdü...

Günorta uşaqlar soyunub yataqlarına girdilər, özləri ilə gətirdib gəldikləri almaları yorğanın altında xırçaxırçla yedilər.

Girdəbaş oğlan isə yatağına uzanıb onu balışının yanına qoydu, barmağını alnında, burnunda gəzdirib heyran gözləriylə düz gözünün içində baxdı... eləcə baxa-baxa xumarlanıb yuxuya getdi...

Otağın sakitliyindən onu da yuxu apardı...

...Yuxuda yenə ağaçdaydı... budaqdan asılmışdı... ağacı mişarlayırdılar, gövdəsindən tutub bərk-bərk silkələyirdilər...

...Gözünü açanda, Zərqələm müəllimənin təndir çörəyinə bənzər uzunsov sıfətinə tuş gəldi... Zərqələm müəllimə onu çıyıllarından tutub silkələyirdi.

- Ölmüsən?..

...Qalxıb oturdu.

Uşaqlar çoxdan oyanmışdılar, paltarlarını geyinib daranmışdılar, indi barmaqlarını ona uzadıb:

- Ölül!.. Ölül!.. – deyə-deyə hırıldışdılar.

Girdəbaş oğlan da uşaqların arasındaydı, barmağı ağzında, təəccübdən irilmiş gözlərlə ona baxındı...

...Dama-dama şal paltarını dəmir çarpayının başından çıxarıb geyindi, yaxasını düymələyə-düymələyə:

- Ölü özünüzsüz, - dedi, sonra döşəyin altında gizlədiyi corablarını da çıxarıb geyindi.

Zərqələm müəllimə onun geyinib qurtarmağını gözləmədi, kətilin üstünə çıxıb əl çala-çala uşaqlara:

- Sıraya düzülün!.. - dedi, sonra əllərini belinə vurub, - idmana başladıq!.. - deyib kətilin üstündə tullanmağa başladı. - Bir-iki! Bir-iki!..

Müəllimə tullandıqca, qarnı atılıb-düşürdü, döşləri ağır topalar kimi bir-birinə dəyib çalxalanırdı, balaca, taxta kətil kök ayaqları altında laxlayıb elə cırıldayırdı, elə bil, bu dəqiqə ortadan iki bölünəcəkdi...

Uşaqlar da əllərini belinə vurub Zərqələm müəllimə kimi yerlərində atılmağa başladılar... Zərqələm müəllimə isə daha hündürə tullanmağa başladı... saçları tullanmaqdan pırpızlaşıb bir baş yuxarı qalxdı, gözlərinin qarası irildi və başı, az qala, tavana dəyə-dəyə hoppanıb:

- Yuxarı, bir az da yuxarı!.. - deyib dəli kimi gülməyə başladı...

Uşaqlar da Zərqələm müəlliməyə baxıb get-gedə daha hündürə tullana-tullana dəli kimi güldülər...

Bircə girdəbaş oğlan hündürə hoppana bilmirdi, əllərini belinə vurub, aradabir ciynindən sürüşüb düşən aşırmasını yerinə qaytara-qaytara sərcə kimi atılıb düşürdü...

Zərqələm müəllimənin gözü girdəbaş oğlana sataşdı, qaşları çatıldı, üzü əyilə-əyilə ayağa qalxıb nəhəng addımlarla uşağın üstünə yeridi:

- Bu nə hərəkətdi?.. – deyib qulağından yapışdı.

Girdəbaş oğlan gözü müəllimədə, var gücü ilə ha yuxarı atıldısa da, əvvəlkindən hündürə tullana bilmədi.

Onda Zərqələm müəllimə dişini qıcıyb uşağın qulağını, açarı buran kimi, üç dəfə burub yerindən qopartdı, hamının gözü qarşısında aparıb küncdəki dördkünc zibil qutusuna tulladı.

Oğlan Küçük kimi zingildəyib susdu, dizi üstə düşüb qulağının qanı döşəməyə damcılıaya-damcılıaya, iməkləyə-iməkləyə çarpayının altına girdi, dizlərini qucaqlayıb qulağının qanını silə-silə ağladı...

...Atılıb Zərqələm müəllimənin xırdəyindən yapışdı, dişlərini qulağına keçirib gücü gəldikcə sıxdı...

Zərqələm müəllimə ha çıçırib, vurnuxub onu qulağından qopartmaq istədisə də, dişlərini qulağının etindən çıxara bilmədi...

...Onu Zərqələm müəllimənin qulağından kəlbətinlə çəkib çıxardılar. Sonra da həmin kəlbətinlə müəllimənin qulağını ehmalca onun ağızından çəkib çıxardılar.

Sonra kim idisə tanımadı, gülümsər üzüylə ona yaxınlaşib əlindən tutdu, ayağa qaldırıb başını sığallaya-sığallaya dəhlizə çıxartdı, əlinə narıncı-yaşıl kağızlı konfet verib çöl qapısını açdı və həmin gülümsər üzüylə onu həyətə ötürdü.

Əlində konfet həyətə çıxıb dayandı...

Bağça qapıları, o həyətə çıxan kimi arxadan bağlandı, üç-dörd dəfə açarlanıb, deyəsən, o üzdən qifil da asıldı, xırda gözlüklü pəncərələri adam üzləri ilə doldu...

Müəllimlər, uşaqlar rəngləri avaziya-avaziya pəncərə şüşələrinin arxasından ona zilləndilər...

Girdəbaş oğlan da uşaqların arasındaydı, ona baxa-baxa səssiz-səssiz ağlayırdı...

...Qapını əvvəl yumruqladı ki, açınlar, sonra təpiklə döyüclədi.

Qapını açmadılar.

Onda pəncərənin məhəccərinə dırmaşib üzünü şüşəyə dirəyib içəri baxdı.

Pəncərənin o üzündəkilər hürküb geriyə çekildilər.

Qapı açılmayacaqdı...

Yerə düşüb ayaqlarını hikkəylə yerə vura-vura bağçanın ucu-bucağı görünməyən nəhəng həyəti ilə tək-tənha getdi...

...Getdikcə, həyət qurtarmırdı... Bağçanın balaca binası arxada qalsa da, onu qarabaqara izləyənlərin üzleri şüşənin arxasından çekilmirdi...

...Yeridikcə hava qaralırdı, yenə axşam düşürdü... Hava qaraldıqca ucu-sonu görünməyən həyət heyvanabənzər ağaclarla dolurdu...

Ağaclarдан bəzisi itə, o birisi filə oxşayırıdı... Çoxlu dəvə ağaclar davardı, boyunlarını uzadıb zəncirvari ardıcılıqla yırğalana-yırğalana yan-yörəsində dalğalanırdılar...

...Arxada nə isə xırçıldadı... Elə bil kimsə ayağını quru budağın üstünə qoydu...

Geriyə baxmadan götürüldü... nefəsi qarala-qarala qaçıdı... Qaçdıqca ağacların quru budaqları üzünü, ciyinlərini sıvirib cızıq-cızıq elədi.

Sonra elə qaçıdıgı yerdə ağaclarдан ən uzununun budağı qoluna sarılıb onu yerində laxlatdı...

Başını qaldırıb gördü babası...

Babası qolundan yapışıb buxağını yellədə-yellədə:

- Xeyr!.. - deyirdi.

...Babası tək deyildi. Uzun sifətli, qara geyimli adamların arasındaydı... Adamlar atasının boş cənazəsini nəyinsə üstünə qoyub arxalarınca sürüyürdülər.

Dodağı büzülə-büzülə:

- Atam hanı?.. - dedi.

Babası əyilib ona gözünü ağartdı, barmağını sol bəbəyinə tuşlayıb:

- Gözümün içində!.. - dedi.

Barmaqlarının ucuna qalxıb babasının sol bəbəyinə baxdı və bəbəyin dərinliyində qəhvəyi gödəkçəsində oturub qəmli-qəmli ona zillənən balaca atasını gördü...

...İzdiham dayandı.

...Atasının boş cənazəsini yolun ortasına qoydular. Qara geyimli adamlar cənazənin ətrafında dövrə vurub ona yol açdırılar, hüznlə üzüne zillənib qaldılar.

O, cənazəylə üzbeüzdə qoyulan hündür stulun üstünə çıxıb əllərini arxasında çarpazladı...

Gur işıqlı projektorları yandırdılar.

Projektorların işığından üzü yiğila-yiğila, dili ağızında böyüyə-büyüyə:

- Afrika Yer kürəsinin ekvatorunda yerləşir... - dedi və dediyi sözdən pörtüb qaraldı.

Atası haqqında deyəcəyi bütün sözlər yadından çıxmışdı... Yادında qalan bircə şey vardısa, o da mavi xəritənin aşağı hissəsində payız armudu kimi saralan Afrikayı...

- Afrikada ucsuz-bucaqsız savannalar, Cunqli meşəsi var...

O, danışdılqca camaat əl çaldı, sonra atasının qara çərçivədə böyüdülen şəklini qucağına verib:

- Danış, - dedilər.

Şəkli əlinə alıb, o biri əlindəki göstəricini atasının burnuna qoyub:

- Bu, atamın burnudu, - dedi.

Həmi əl çaldı.

- Bu qulaqlarıdı...

Sonra onu əlində atasının şəkli yerə düşürüb cənazənin qabağınca apardılar və o, adamlı dolu küçələrlə gedə-gedə:

- Bu, atamın gözüdü... Bu, bişləri... - dedi.

O danışdılqca, hamı içini çəkib bir ağızdan:

- Can-can... - dedilər, sonra şəkli ondan alıb bir-birinə göstərə-göstərə:

- Bu, burnudu... bu qulaqlarıdı... - deyə-deyə, əlbəəl bir-birinə ötürdülər.

Şəkil əldən-ələ gəzməkdən əzilib-üzüldü, atasının üzü çirkənib qaraldı, burnu əyildi...

Şəkli adamların əlindən alıb evə qaçıdı.

Anası telefonla kiməsə:

- Evdə yoxdu. Ölüb... - dedi və dəstəyi asdı.

Hamama keçib orda şəkli iri ləyəndə, sabunlu suda yuyub çəngələdi, sıxıb zivəyə sərdi. Ütünü tələm-tələsik qızdırıb şəkli ehtiyatla ütülədi, sonra aparıb divardan asdı.

Atası, şəkil yuyulandan sonra əlini çənəsinə vurmuşdu... Qara kostyumunun altından görünən qolçağı yuyulub-ütülənəndən sonra ağappaq ağarmışdı...

Kətili qoyub üstünə qalxdı, atasının ağappaq qolçağını iyələdi.

Qolçaqdan qar iyi gəlirdi...

Sonra öz şəklini də gətirib atasının şəklinin yanından asdı. Sonra babasının, nənəsinin, xalasının, bibilərinin, dayılarının, ulu baba-nənələrinin də şəkillərini tapıb yan-yanaya, alt-üst asılı bütün divarları şəkillə doldurdu. Qalanlarını döşəməyə düzə-düzə dəhlizə çıxdı, çöl qapısını açıb şəkilləri pillələrə düzə-düzə, divarlara vura-vura aşağı düşdü, həyətin ortasınacan gedib çıxdı...

Anası pəncərədən boylanıb əsəbi-əsəbi:

- Bu nə gündü evi qoydun?! Gəl, necə töküşdürümüsən, elə də yiğişdir!.. - deyə üstünə qışqırdı.

Şəkillərdən yerə sərə bilmədikləri çantasında bir ayağı üstə atıla-atıla məktəbə qaçıdı.

Sinfə girib onları yazı taxtasından asdı, göstəricini əlinə alıb müəllim təbiri ilə danışmağa başladı.

- Bu, mənim nənəmdi... bu, nənəmin bacısıdı... bu, onun bibisi oğludu... bu, bibisi oğlunun qızıdır...

O danışdıqca, botanika müəllimi Zəhra əllərini arxasında çarpezlayıb partaların arasıyla gəzişə-gəzişə, acıqlı gözlərlə:

- Bibisi uşağı yox, bibisinin nəvəsi!.. - dedi.

- Bu mənim babamdı... bu, babamın atasıdı... bu, babamın babasıdı, bu da onun o biri oğludu...

Sonra nə oldusa, Zəhra müəllimə getdiyi yerdə qəfildən geriyə qanrıldı, cibindən çıxardığı kal armudu yuxarı qaldırıb qaşlarını əsəbi-əsəbi oynada-oynada:

- Uşaqlar kim deyər, bəs bu kimdi? - dedi.

Uşaqlar barmaqlarını ona tuşlayıb bir ağızdan:

- Bu, odu!.. - dedilər.

- Düzdü! - Zəhra müəllimə deyib armudu taqqılıtıyla stolun üstünə qoydu, – odu ki, neynəmək lazımdır?..

Uşaqlar bir ağızdan:

- Günə qoyub yetişdirmək!

- Düzdü!.. - Zəhra müəllimə deyib məmnun halda yerinə əyləşdi, nəhəng döşlərini növbə ilə qaldırıb stolun üstünə yan-yana qoydu, sonra əllərini döşlərinin üstünə qoydu, sonra döşlərinin üstünə fincan-nəlbəki qoyub çay süzdü, buğlana-buğlana içə-içə:

- Di aparın, - dedi.

Uşaqlar üstünə cumub əl-qolunu burdular, onu qucaqlarına alıb qışqırışa-qışqırışa məktəbin dəhlizləri boyu qaçdırılar. Gətirib quru meyvələrlə, cüçülərlə dolu botanika kabinetinə - pəncərənin qabağında günün altına qoyub getdilər və o, uzun müddət gün başına dəyə-dəyə, şisib sulana-sulana pəncərənin qabağında qaldı...

...Sonra hava qaraldı, dəhlizdən uşaqların səs-küyü kəsildi və o, çənəsi qarnına dirənə-dirənə əsnəyib böyrü üstə uzandı.

...Qaranlıq düşdükcə, pəncərənin şüşələri əsib cingildədi... Sonra külek şəffaf üzü ilə, dağınıq saçlarıyla pəncərəyə dirənib bir müddət bozumtul gözlərlə ona baxdı, sonra gözü onda, saçları yerə-göyə çırpıla-çırpıla ulayıb ağladı.

Ya yağış yağdı?!.. Pəncərəni döyə-döyə yağıb yuxusunu qaçırdı və o, başını qaldırıb pəncərənin o üzündən çox-çox uzaqda, şəhərin dağüstü məhəllələrində, minlərlə köhnə qəbirlərin arasında qaralan təzə, qara qəbirdən sızan tanış səsi eşitdi...

...Anası idi, zəif xəstə səsiylə həzin-həzin oxuyurdu... Arada səsi tükənirdi, kəsilirdi, sonra yenə qırıq-qırıq eşidilirdi...

Bir qədərdən sonra anası oxumağını kəsdi... havasızlıqdan boğula-boğula vurnuxmağa, qəbrin divarlarını dırnaqlarıyla qaşışıb tökməyə, ağır bədəniylə çırpınıb yeri-göyü titrətməyə başladı...

Pəncərədən düşüb əvvəl sürünə-sürünə, sonra iməkləyə-iməkləyə anasının yanına getdi...

...Ayaqları bir-birinə dolaşa-dolaşa, yağış keçəl başını döyə-döyə uzun-uzadı yol getdi... Fəvvərələr dolu xiyabanların yanından ötüb üzüyuxarı dırmaşdı...

...Anasının səsi getdikcə, aydın eşidilməyə başlayırdı...

Anası daha oxumurdu, nəfəsi təngiyə-təngiyə, dırnaqlarıyla qəbrini sökürdü...

...Qəbiristanlığa çatıb ayaq saxladı.

Anasının başdaşıya həkk olunmuş üzünü yağış yuyub aparmışdı... Odu ki, başdaşından ona üzsüz qadın baxındı...

- Mənə burda pisdi... - anası hardansa aşağıdan, torpağın dərinliyindən xırıldadı, - lap pisdi-i-i...

Qəbri yan tərəfdən eşməyə başladı... Bel yox idi deyə, torpağı əli ilə qazdı... sonra dizi üstə düşüb iki əli və ayaqlarıyla qazdı...

Qazdıqca torpağın içindən anasının əşyaları çıxmağa başladı...

Əvvəl bir şüşəsi çatlaq eynəyi çıxdı... onun ardınca, belinə sarıldığı dama-dama yun şalı... sırgasının bir tayı, sonra et maşını, bir neçə düymə, anasının güllü qulaqbaklı, çəkmə tayları, yun corab, iki kəfgir və qol saatı çıxdı və daha heç nə çıxmadı...

Qəbri adam boyunda qazib içünə girdi, bir əlində kəfgir, yağış başına döyə-döyə oturub qaldı...

...Anasının səsi hardansa lap dərindən, elə bil, Yerin o üzündən gəlirdi...

Anası son nəfəsiylə zariyb susdu... sonra nəfəsi kəsilə-kəsilə nə işə piçildadi...

Yerə uzanıb qulağını torpağa dırədi...

Torpaq isti və yumşaq idi... anasının səsi lap qulağının dibində piçildayırdı:

- Səni çox istəyirəm... lap çox...

Üzünü torpağa sürtüb ağlaya-ağlaya:

- Sənsiz darixıram... - dedi.

Anası səsini kəsmişdi, nəfəsini saxlayıb ona diqqət kəsilmişdi...

...Dizi üstə qalxb yenə dırnaqlarının altı torpaqla dola-dola qazdı.

...Yağış kəsmək bilmirdi... Qəbirin sonu, dibi görünmürdü...

...Başını qaldırıb yuxarı baxdı.

Hava açılırdı... Yuxarıdan, kimlər idisə, tanıya bilmədi, dövrə vurub nifret dolu gözlərlə ona zillənmişdilər...

...Yerin o üzündən hələ də anasının piçiltisi eşidilirdi...

- Səni istəyirəm... – anası deyib yanıqlı-yanıqlı içini çekirdi...

Qollarının heyi tükənirdi... anasının səsi getdikcə, yaxınlaşırıldı...

- Səni istəyirəm... - anası piçildadi, - çox istəyirəm, lap çox. Bilirəm, incidirəm səni.

Amma söz verirəm, daha eləmərəm...

...Anasının bu sözündən sonra göy guruladı, sonra şimşek çaxdı...

Yuxarıdan baxanlar çəkilib getdilər... Onların palçığın içi ilə şappıldayan addım səslərini də eşitdi..

Şimşek bir də çaxdı... Bu dəfə, elə bil, onun beynində çaxdı... və o başa düşdü bayaqdan bəri qulağının dibində piçildayan kimdi...

...Çönüb nifretlə yanında uzanan ərinə baxdı.

Əri əlini onun boynuna dolamışdı... ac pişik gözləriyle:

- Gəl yanına... – deyə piçildayırdı...

Göy guruladı... ərinin gözlərinin xəstə parıltısı bu gurultudan, elə bil, bir az da artdı, yanıb söndü...

Sonra ərinin gözləri bir də yandı və daha sönmədi... həmin o parıldayan gözlər sürünen yaxınına gəldi... və o, anası hardasa aşağıda qəbri eşib onları yırğalaya-yırğalaya, külək şəffaf üzü ilə ona baxıb ağlaya-ağlaya kimlərisə köməyə çağırdı...

...Sonra işıq yandı.

Qabaq cərgədə oturanlar geriyə qanrilib saralmış bənizlərlə üzünə zilləndilər, bir-birinə baxıb başlarını yellədilər.

...Ayağa qalxb qızara-qızara başını aşağı saldı, dırnaqlarını didişdirib altına dolan torpağı çıxartdı...

- Bu təriyəsiz səhnələrlə nə demək istəyirsiniz?..

Bunu qalın kəkili alının üstündə çəpəki dayanan girdəsifət qadın dedi.

- Özünüz də guya qadınsınız!..

- Buyurun səhnəyə!.. - dedilər.
Cərgələrin arasından keçib səhnəyə qalxdı.
- Buyurun, izah eləyin görək, bütün bunlarla nə demək istəyirsiz!.. – həmin qadın başını əsdirə-əsdirə dedi və onu nifrət dolu gözlərlə başdan-ayağa süzdü.
- Doğurdan, biabırçılıqdır.
Bunu qabaq cərgədə oturan eynəkli adam dedi.
Səhnəyə qalxıb bədəni həyəcandan soyuq tər basa-basa köynəyini soyundu.
Aşağıda əyləşənlər içlərini çəkib başlarını yellədilər:
- Biabırçılıqdı, - dedilər.
- Siz bir bunun boynuna baxın. Bu nə boyundu?!..
- Bu uzunluqda da qıç olar?..
Çəpəki kəkilli qadın ayağa qalxıb üzü zala dayandı, qəzəbli hakim hökmü ilə:
- Belələrini tonqalda yandırmaq lazımdır ki, gələcək nəsillərə dərs olsun!.. - dedi və dabanlarını döşəməyə vurub daş-divarı əsdirə-əsdirə zaldan çıxdı.
O birilər də ayağa qalxıb başlarını narazi-narazı yellədə-yellədə, "ayıb olsun!", "yandırmaq lazımdı!.." - deyə-deyə zaldan çıxdılar.
Səhnədə yarıçılpaq vəziyyətdə dayanıb dura-dura, gedənlərin ardınca baxıb gördü, hamisının qıçı gödəkdi.
Əyilib öz uzun ayaqlarına baxanda boğazını qəhər tutdu... ayaqqabısının bir tayıni çıxarıb gedənlərə atdı...
Ayaqqabı hamidan arxada gedən ariq kişiyə dəyib onu böyrü üstə yixdi...
Kişi yixılıb yanındakına, yanındakı o birinə, o biri bu birinə dəydi... və gödəkqiç adamlar domino daşları kimi sırayla yerə sərildilər...
Sonra hardansa qalın bığlı, qoca qarovulcu gəlib çıxdı, onları bir-bir səliqəylə domino qutusuna yiğib cibinə basdı, ona baxıb öskürə-öskürə:
- Anan zəng eləmişdi, uşaqların ağlayır... - deyib çıxdı...
...və bir müddət dəhlizdən, qarovulçunun köhnə ayaqqabılarının səsi eşidildi və itdi.

1990

ÜZÜ İŞİĞA

Özünü birtəhər dikəltidən də, otura bilmədi. İki tut yarpağı kimi, əsim-əsim əsirdi.
Ayağa qalxıb subaşına getmək lazım id. Dizlərininsə taqəti yox id.
Bunu ayaq barmaqlarının ucundan xırda-xırda üzüyuxarı yayılan soyuqluqdan hiss elədi. Bir də ayağa qalxsayıdı, yenə yadına 60-ci illərin sonları – əriyilə Volqaboyu gəmi

gəzintisi düşəcəkdi. Yataq otağı küləkli havalarda yırğalanıb, onu o divardan bu divara, bu divardan o divara itələyən dar göyərtəyə çəvriləcəkdi, bütün olanları, olub ötüb keçənləri ortaya tökəcəkdi.

Hər şeydən çox da ona çarpayısıyla üzbəüzdəki adamboylu pəncərənin xırda gözlüklü dəmir qəfəsi əzab verirdi. Bir ayın aclığına da, belini, sağ qabırğasının altını dağlayan ağırlara da, dəqiqədə bir göyərtə kimi, yellənən bu darısqallığa da dözerdi. Təki bu dustaqxana qəfəsini andıran qəfəs olmayıyadı.

Qəfəsin damaları bir o qədər də xırda deyildi. Amma çölün havasını içəri buraxmırıldı. Pəncərənin o biri üzündə dəli həvəslə oynayan sərin küləklər də bu qəfəsdən içəri daxil ola bilmirdi. Qəfəs imkan vermirdi. İmkən vermirdi içəri dolub üzünü, saçlarını oxşasınlar, otağın havasını təzələyib, içinin qızdırmasını soyutsunlar. Odu ki, bütün ağırları, içindən ahlarıyla bir çıxan iniltili budu burdaydılar. Çarpayısının ətrafında tüstü dumanı kimi, buxar kimi, havadan asılıb qalmışdilar. Bəzən elə bil onları görürdü də. Görürdü necə bir saat bundan əvvəl ağızının içində mizildadi «vay can-i-m»ın biri düz başının üstündən asılıb. Yuxarıdan aşağı şəffaf bayraq kimi, yellənə-yellənə bozarmaqdadı. Dünənki, srağagünkü, ta srağagünkü zarılıtları da budu burdaydılar. Havada asılmaqdan ağırlaşış aşağı enmişdilər. Əlini, ya ayağını tərpətməyi bəs idi ki, zarılıtları çekisiz toz zərrəcikləri kimi, hərəkətə gəlib havaya dağlışınlar. Onları çox vaxt subaşına gedəndə ayağının altında, hərdən lap başmaqlarının ucunda hiss eləyirdi. Bəzən elə də olurdu ki, onlardan hansı birisə ayağının altında qalıb əzildirdi.

Yoxsa, döşəmə cirildayırdı?!..

Boynu da nə vaxt idı, zəifləmişdi. Başını güclə üstündə saxlayırdı.

Son bir neçə günü boynunun gücü tamam tükənmüşdi, başını, indicə doğulmuş çəja başı kimi, sinəsinə sallayırdı. Qarnı isə boylu kimi, gün-gündən üfürənib tarıma çəkilirdi, dərisini cırıb üstünə gümüşü şırımlar atırdı.

...Yorğanı üstündən atıb qarnına baxdı.

Qarnı, içi irili-xirdalı düyünlər bağlanmış sarı balışa oxşayırdı. Sığalladıqca, içinin göynərtisini ovuclarına, ordan qollarına ötürürdü.

Fikirləşdi ki, bu nə düyünlərdi görən? Səbəbi, çarəsi bilinməyən bu azar nə vaxt el çəkəcək yaxasından?.. Əl çekəcəkmi, ümumiyyətlə?..

«Əl çəkməyib neyləyəcək?» - fikirləşdi və alnınə soyuq tər gəldi.

Bunu həkimlər də deyirdi, qonşuları da. Büyük oğlu da deyirdi, qızı da.

- Soyuq dəyəndə də adamın boğazının eti şişir, amma sonra yavaş-yavaş çəkilib gedir.

Onun qarnındakılar da əvvəl-axır çəkilib gedəcək. Geriyə - baş alıb böyüdüyü yerinə qayıdacaq. Birdəfəlik yoxa çıxacaq.

...Alnının tərini əlinin altındaki dəsmalla qurulayıb, ehmalca sol böyrü üstə çöndü. Döşəyin kənarlarından tutub, özünü bir təhər dikəltdi. Fasiləsiz uzanılı vəziyyətdə qalmaqdan keyimş yançaqlarının siziltisi kürəyinə yayıldı.

Axır vaxtlar oturmaq da çətin başa gələn bir işə çəvrilmişdi. Kürəyini balışa söykəməyi ilə, bel sütunu sıyıq xəmir kimi, quruluşunu itirirdi. Qulaqları təyyarədəki kimi, uğuldayır, ürəyi bulanmağa başlayırdı. Uzanılı qalanda isə tavanın gözagrılarından çəhrayılığınıın altına düşürdü. Şit bayram şarının çəhrayılığını andıran bu eybəcər rəngə nə qədər baxmaq olardı?!.. Bu rəngin şitliyi barədə əri ilə mübahisələrini, ərinin «Qoy açıq çəhrayı olsun. Günüümüz onsuz da qaradı.» deyə-deyə, nədənsə utanan kimi, üzünü kənara çevirməyini, onunsa eyvana çıxıb, orda səssiz-səssiz göz yaşı axıtdığını xatırladı.

Yatağa düşəndən bəri tək bir o yox, ona baş çəkməyə gələnlərin hamısı bu gözdağlayan çəhrayılığa baxmalı olurdular. Özü də qəribədi ki, söhbətin eyni məqamında - söz onun sağılıb ayağa qalxmağı məsələsinə çatanda, hamı başını yuxarı qaldırıb, bu

gözdağlayan çəhrayılığa zillənirdi. Olsun ki, onun yeknəsəq ah-vayından, sarımtıl bənizindən, ölü gözlərindən qurtulmağın yeganə yolu bu bayramsayağı çəhrayılıq idi.

Demək, əri səhv eləməmişdi. Əlləri sabun iyi qoxuyan həkimi də, söhbət onun nə vaxt sağalacağından düşəndə, gözlərini həmin dəqiqə üzündən qaçırib bu tavana zilləyirdi. Ufuldayıb, zariyb çəşdirdiği tibb bacıları da gah iynələrini əllərindən sala-sala, gah spirti döşəküzünə dağında-dağında, pərtlikdən, ya çarəsizlikdən bu tavana zillənirdilər.

Qonşular deyirdi ki, qarnının içini dolduran şışləri tezliklə çəkilib gedəcək.

Amma nə vaxt?.. Burasını heç kim dəqiq deyə bilmirdi.

Bəzənsə, xüsusən qasırğalı, küləkli gecələr ürəyinin hansısa ən xırda, gizli toxumasiyla hiss eləyirdi ki, bətnini qəmbər daşlar kimi doldurub bərkidən bu dəyirmiliklər yaxasından əl çəkməyəcək. Hələ eksinə. Getdikcə artıb çoxalacaq, mədəsi ilə üzüyuxarı yayılıb xırtdəyinə dirənəcək, boğduqca boğacaq onu.

Amma ürəyinin o toxuması hədsiz xırdaydı deyə, onu tez-tez itirirdi...

Bəzənsə, onu bilə-bilə, qəsdən itirirdi. İtirirdi ki, ürəyini bulandırıb onsuz da qara gününü bir az da qaraltmasın. Bu balaca yataq otağını, döşəyi belinin dərisinə yapışmış bu çarpayını da ona çox görməsin.

Ya da bir də görürdü, o iynə ucu böyüklüyündə toxmanın özü necəsə, yerli-dibli yoxa çıxırdı. Elə itirdi, elə bil heç belə bir şey olmamışdı... Onda o toxmayla bir bütün ağrıları, qəramət fikirləri yoxa çıxırdı. Əhvalı dəyişir, yanaqları allanırdı. Balışının altındaki əl güzgüsündə sübh şəfəqlərinin qızılı çaldırdığı bəbəklərinin paritisinə tamaşa elədikcə, həyat yenidən yeni mənalar, xoş sonluqlu məzmun kəsb eləməyə başlayırdı. Amma elə ki, o balaca toxma zəhərli çöl çiçəyi kimi açılıb pardaxlanırdı və irilib-irilib onu qasmarlamaq istəyən qapqara ovuca, udmağa hazır qapqara ağıza çevrilirdi, otağın işığı azalmağa, dörd bir yandan üstünə ölüm qoxulu sırlı hava axıntıları axmağa başlayırdı. Dörd bir tərəfi - kürəyinə pərcimlənmiş yorğan-döşəyi də, pəncərənin dar qəfəsliyindən içəri xırda-xırda sızan hava da qəbiristanlıqda qəbirlərin böyük başında bitən zəhər tamlı sarı çöl çiçəklərinin qoxusunu saçmağa başlayır, o, lehməli, palçıqlı, qaranlıq bataqlığa çökən tek, bu qoxu təlatümünün içinə çökməyə başlayırdı.

...O zəhərli qoxu indi də hardasa, lap yaxınlıqlardaydı. Bəzən bu qoxunun sapsarı, xırda ləçəklərinin, pəncərədən içəri dolan zəif mehdən xırda-xırda titrədiyini də hiss eləyirdi. Çiçəklər elə bil budu buralarda - otağın hansı künclərindən birindəse cücməkdəyidilər. Bəzənsə, gecənin zülmət qaranlıqlarında, belinin, ya içi qəmbər daşlar dolu çanağının ağrısı şahə qalxanda b çiçəklər balaca, dəyirmi üzlərini ona sarı çevirib qoxularını uzunə üfürürdülər, sopsoyuq şəh kimi dərisinə, saçlarına hopdururdular...

Yoxsa, bədəninə tər gəlirdi?!.. Ölüm qorxusunun təri?..

Gözləri qarala-qarala fikirləşirdi ki, yəni doğrudan bu ağrılar, içi dəyirmi daşlar bağlamış bu qarnı hər şeyin sonu demək idi?.. Bəs niyə belə qəfldən, birdən-birə?.. Gözləmədiyi, «ölüm» deyilən təbii sonluğu uzaq dumanlıqlarda təsəvvür elədiyi arxayın rahatlığın içində?..

Boğazını qəhər sıxdı. Yenə ağlamağı gəlirdi... Taqəti isə yox idi.

Gözlərini yumub yaddasını söndürdü.

Bunu böyük oğlu öyrətmüşdi ona. Ən çətin, çıxılmaz məqamlarlda hər şeyi unudub, gözlərini yumub, göz qapaqlarının içində çıxan görüntüləri izləmək.

Belədə yuxuya da tez gediridi. Hərdən isə elə bil, ümumiyyətlə, yoxa çıxırdı.

...Göz qapaqlarının qaranlığına zilləndi və qaranlığın dərinliyində əynindəki qısa ətəkli, ağ yay paltarı ilə işaran balaca qızı gördü. Qız idi, yoxsa, quş idi?.. Dimdik daynaib, uzaqdan-azağa ona baxırdı.

Gözləri qaranlığa alışdıqca, bunun on-on iki yaşlarında balaca, çəlimsiz bir qız olduğunu gördü. Qız haranınsa pillələrini qalxırdı... Nazik, incə dizləri bir-birinə dəyə-dəyə,

onu sanki üstündə zorla saxlayırdı. Pillələri yağışın nəmindən qaralıb tiftiklənmiş taxta pilləkən onu yaşıl rəngli aynabəndə aparırdı...

Tanıdı. Evləridi. İçeri otağın yarıqaranlığında üzü divara oturub namaz qılan başı kəlağayılı nənəsi gəlişindən xəbər tutsa da, duasını yarımcıq kəsmədi. Qaz pilətəsinin üstündə piqqapıqla xörək qaynayırdı. Xörəyin ləzzətlə qoxusu aynabəndə yayılırdı. Nənəsinin piçiltili, qazanın piqqiltisi, pəncərə şüşələrini döyən yağışın çıqqıltıları bir-birinə qarışdıqca, boğazını qəhər tutdu, gözləri yaşıla dolub daşdı. Nə nənəsi, nə anası onun bu halını bilmirdilər. Bilsəydilər, neyləyərdilər?..

...Pəncərələrin şüşələri külək vurdुqca titrəyir, ağ palitarlı qız aynabənd boyu barmaqlarının ucunda yeridikcə, döşəmənin taxtaları cırıldayırdı...

...Nənəsi duanı bitirib geriyə qanrilirdi, kəlağayısının altından ona nə deyirdisə, ürəyi qırılırdı... Qaçıb nənəsinin boynuna sarıldı.

Nənəsinin kəlağayılarından monpasye iyi gəldi...

Anası da, atası da budu, burdaydı... onunla birlikdə kimisə yola salırdılar... O, aqlayındı. Amma nəyə aqladığını özü də bilmirdi... Köhnə patefonunu işə salıb, əllərini belinə vurub, həyətin ortasında dəli kimi rəqs eləyən Manya xalaya baxdıqca, gözünün yaşı sel kimi axırdı... Qonum-qonşu da budu burdaydı... pilləkənin başına yiğilib, əl çala-çala Manyanın rəqsinə tamaşa eləyirdilər... Manyanın içi əşyalarla dolu, ikiotaqlı evindən həyətə vuran siyənək balığının iyindən ürəyi qalxdı...

Qoxunun arasından, suyun altından çıxan kimi, çıxıb gözünü açdı, nəfəsi təngiyə-təngiyə, bədəninə soyuq tər gələ etrafına baxdı.

...Üzbəüzdəki kresloda oturduğu yerdə yuxuya getmiş oğlu yenə kiminsə sözünü təsdiqləyə-təsdiqləyə, gözüyümulu «hm, oldu, oldu...» - deyirdi.

Olsun ki, yenə arvadını görürdü yuxuda. Arvadı yuxuda da sərəncamlarını verirdi. «Bunu belə eləyərsən, onu elə eləyərsən...» Yoxsa, bu dəfə tapşırığı verən ayrı birisi id?.. Yoxsa, uşaq niyə bu günə düşmüşdü? Qaşları vahimədən yuxarı dartılmışdı, yumulu gözləri dərin, qaramtıl cuxurlara düşmüşdü?..

Başını yastıqdan qaldırib oğlunun üzünə diqqətlə baxdı.

Yox, oğluna tapşırıq vermirdilər. Kim idisə, boğazı göynəyə-göynəyə oğlunun qulağına «Ehmalca ayağa qalx...» - deyirdi. - «Barmaqlarının ucunda dəhlizə çıx, qapını ardınca möhkəm-möhkəm bağla...» - deyirdi. - «Güçün gəldikcə qaç, canını bu xəstə arvaddan qurtar!...»

Oğlu başını təsdiq işaretisi ilə tərpədib:

- Olar-olar. - dedi.

İki həftə bundan əvvəl, yoxsa, üç həftə əvvəl gözü çanağını dörd bölən göynərtidən qaralanda və o, oğlunun qollarından bərk-bərk yapışib, ağırdan nəfəsi kəsile-kəsile:

- Bu da atanı aparan həmin o zəhirmardandısa, məni atanın çəkdiklərini çəkməyə qoyma... - deyib zariyanda, oğlu hürkmüş halda geriyə çəkilmişdi. Sonra gün ərzində nə haqdasa dərindən-dərin fikirləşə-fikirləşə, məsum körpə sıfətiylə üzünə zillənib qalmışdı.

Fikirləşdi ki, kaş yuxuda ölüydi. Yuxuda ölmək ən xoşbəxt ölümdü. Bütün ağrıların və qorxularınla bir yuxunun çəkisizliyində əriyib yoxa çıxməq nəyə desən dəyər.

...Oğlu yuxuda dişlərini qıcadı və o, yenə həmin o axşamı - gözləri yaşıla dola-dola, oğluna yalvarıb, ölmək istədiyini dediyi həmin küləkli, çovğunlu axşamı xatırladı... Və bundan, bədənindən xoşagəlməz bir gizli keçib getdi.

Olsun ki, oğlu onun bu xahişi barədə soyuq, qaranlıq gecələrlə - o yuxuda olarkən, bənizinin rəngi yastığın sarımtıl ağından seçilmədiyi məqamlar dərindən-dərin düşünmüşdü, bu barədə arvadiyla da məsləhətləşmişdi, bacı-qardaşına da gənişmişdi. Bəlkə də artıq bununla bağlı ümumilikdə qərar da qəbul edilmişdi?.. Onunsa xəbəri yox idi.

İçi titrədi...

Oğlunun yorğun üzü gözünün qabağına gəldi.

Hə, oğlu onun təklifini bəyənmişdi. Neçə ayların yuxusuz gecələrindən, heç cür səngiyib azalmaq bilməyen zarılılardan qurtulmağın yeganə yolu bu idi.

...O günü ağırları oğlu da hiss eləmişdi. Elə bil o ağırlarla özü də ağrımışdı. Ağriyib, ağrıyib, vəziyyətinin acınacaqlığını nəhayət ki, anlamışdı və həmin o gündən «ona kömək eləmək» qərarına gəlmişdi.

Bir istədi zariyib oğlunu oyatsın, o gün elədiyi kimi əllərindən tutub:

- Sən bu səfəh ananın sözlərinə qulaq asma, bala. Qiyma anana. - deyib ağlasın.

O söhbətdən sonra oğlu hər dəfə dərmanı spritsə yiğanda, qorxudan damarlarında qanının donduğunu, bədənin soyuduğunu hiss edir, spritsə yiğilan dərmanın həcmi, oğlunun xof dolu gərginlikdən əyilən üzü, əllərinin qatil əlləri tek əsməsi, hər şey, hər şey qət olunmuş qərardan xəbər verirdisə də, o necəsə, ölmürdü.

Qorxudan, ya ölüm səfərbərliyindən, elə bil axır vaxtlar ağırları da azalmışdı. Ağriyan toxmalar artıq ölmüşdü, nədi?..

Elə bil indi özü də dəqiq başa düşə bilmir, sağdı, ya yox, yaşamaq istəyir, ya yox.

Dəqiq bilinən bir bu idi ki, bədəni yaşamaq istəmir. Hissə-hıssə, məsamə-məsamə, toxma toxma sizildayıb, göynəyib, sönüür. O isə bu bir yiğin xəstə əzalardan qurtulmaq istəyir.

Fikirləşdi ki, əslinə qalanda, yorğan-döşəyə pərcimlənib səhər-axşam tavanın ürəkbulandıran çəhralığına zillənmək elə ölüm kimi, bir şeydi. Fərq bircə burasındadı ki, belədə ölümün rəngi cəhrayiya çalır. Əslində isə onun rəngi qaradı.

Gözlərini yumub fikirləşdi ki, olsun ki, ölüm təxminən budu.

Gözlərini yuman kimi göz qapaqlarının dərinliyində oturmuş aq paltarlı, balaca qız yenə mələl-mələl üzünə zilləndi...

...Gözlərini açdı.

Səs hardansa, yuxarıdan gəlirdi. Yuxarıda yenə nəyisə sökürdülər.

İlahi, bu balaca evi nə qədər söküb-tikmək olardı?!.. Yuxarıdakı mənzilin təmiri olsun ki, heç vaxt bitməyəcək. Beyninə işləyən bu zəhlətökən taqqıltılar gün-gündən elə bil daha aydın eşidilirdi. Elə bil yuxarıları sökə-sökə aşağı enirdilər. Enib buraları da sökəcəkdilər, yataq otağının divarlarını çəkiciləyib, bütün ufultularə və siziltiləri yerlə yeksan eləyəcəkdilər.

Sonra bunu təsəvvürünə də gətirdi və ürəyi açıldı.

Yuxarının taqqıltısına oğlu da ayılmışdı, narazı üzünü ovuşdura-ovuşdura gərnəşirdi.

Oğlunun güzgüyə düşən əksi isə deyirdi ki, bütün bu təsəvvürləri boş xeyaldan savayı ayrı bir şey deyil. Bu divarları heç vaxt heç kim sökməyəcək.

Yuxarı mərtəbədə yeni həyata hazırlıq gedirdi. Oralarda həyat gözəl, yaşamalı günlər irəlidə idi. Xəstəlik isə axtarıl-axtarıl onu tapmışdı. Xırdəyinə keçib, zülmət qaranlıq gecələrlə, küçə itləri bir-birinə qoşulub, ətürpədən ulaşmalarını sakit küçələrə yaydıqca, evin hansı küncündənse asta-asta qulağına: «Günlərini say...» - piçıldırdı.

Ürəyi sixıldı. Axı niyə o?.. Axı irəlidə gələn iyirmi, bəlkə otuz ilin ayları, günləri bütün dəqiqliyi ilə planlaşdırılmışdı?!.. Bax, gələn il ortancıllı oğlu aspiranturanı bitirib, Dövlət Universitetinə müəllim keçəcəkdi. Bu onun, neçə illərdən bəri narahatlıq və inamlı gözlədiyi əsas hadisələrdən idi. İnstituta keçəndən sonra oğlu normal maaş alacaqdı. Onda arvadının üzünün narazı ifadəsi nəhayət ki, dəyişəcəkdi. Neçə illərdən bəri sıtqayıb zarıldığı mirvari boyunbağını axır ki, alıb yaxasına taxacaqdı.

Başını balişdan ayırib oğluna baxdı.

Oğlu gözlərini döşəməyə zilləyib oturmuşdu. Yoxsa, yenə yuxuya getmişdi?.. Uşaqlıq vaxtlarındakı kimi, gözüaçıq yatmışdı?..

Oğlu yuxarıların səsi altında aramlı yuxuya gedirdi... Bir azdan orda yenə arvadıyla rastlaşacaqdı. Yenə özünü yiğişdirib, müsəlləh əsgər kimi, arvadının qarşısında

dayanacaqdı, onun sərəncam və tapşırıqlarını qorxu dolu üzü ilə təsdiqləməyə başlayacaqdı.

Fikirləşdi ki, belə baxanda, uşaqlarının heç birinin ailə sarıdan bəxti gətirməyib.

Bu balacanısa dərdi heç deyiləsi deyil. Evlənəndən bura gün-gündən arıqlamağı, saralıb soluxmağı, ovurdunun-ovurduna keçib, gözlərinin dərin cuxurlara düşməyi bir şeyi deyirdi: günü qaradı. Arvadı isə əksinə, gün-gündən kökəlib enlənirdi, yanaqlarının qırmızılığı getdikcə, tündləşib sumağiya çalmağa başlayırdı. Axır vaxtlar isə onun çıyinləri enlənmişdi. Əlləri də yekəlmışdı. Bircə şapalağı bəs eləyərdi ki, oğlunu havaya qaldırıb, divara yapışdırısn. Yemək də gördü, gözlərindən qığılçım çıxırdı. Bəbəkləri işim-işim işildayırdı.

Fikirləşdi ki, bu gedişlə gəlni oğlunun axırına çıxacaq. Oğlu qan azlığından, ya da onsuz da xəstə ürəyinin nevrozundan ölcək. Oğlunun özü kimi çəlimsiz, zəif uşaqları da xəstələnəcəklər, yatağa düşüb zar-zar zariyacaqlar. Gəlin isə xəstələnməyəcək. Əksinə, bir az da kökəlib, ətə-qana gələcək, palid kimi möhkəmlənib qol-budaq atacaq, xəstə uşaqlarına qaşiq-qaşiq şorba içirəcək, sonra süfrə başına keçib qan-tər içində boğula-boğula, fışafıslı hey yeyəcək, yeyəcək...

Hə, uşağın dərdi deyiləsi deyil.

- Anan ölsün. - içində dedisə də, oğlu eşitdi, dikəlib:

- Nə isə dedin, ana?.. - dedi.

Dilini ağızının içində zorla hərlədə - hərlədə:

- Ölmək istəyirəm. - dedi və üzünü divara çevirdi.

Oğlu nə dediyini eşitmədi, başını əvvəlki yerinə - kreslonun kürəkliyinə buraxıb gözlərini yumdu.

Yaxşı ki, eşitmədi. - ürəyi çırpına-çırpına fikirləşdi. Yoxsa, elə bu gecəylə arvadının ovcuna yazacaqdı. «Anam ölmək istəyir.» - deyib mal kimi, gözlərini döyəcəkdi. Arvadı da gözləri sevincdən alışib yana-yana:

- Nolar,lap ecəb. – deyəcəkdi.

Ağzını açıb, əsnəyini havayla doldurdu ki, əsnəsin. Əsnəyə bilmədi.

Fikirləşdi ki, uşağı bədbəxtdi. Əger ona bir şey olsa, oğlu əl-ayaq altda qalacaq. Salamat vaxtlarında yenə heç olmasa, arada bir gəlib bisirdiyi düşbərədən, qutabdan yeyirdi, gözlərinə işiq gelirdi, yanaqlarına çəhrayılıq. Bəs indi nolacaq?..

O ölündən sonra arvadı oğlunun özünü qutaba döndərəcək. Əvvəl ətini, sonra dərisini dişinə çəkib yeyəcək.

...Aşağı mərtəbələrdən qızardılmış yağı iyi gəlirdi...

Yenə Suğra qutab bisirirdi yəqin. Narlı əti üzüklər dolu yumru əlləriylə xəmir yaymasının içində yayırdı, kənarlarını basdırıb, tavada piqqapıqla qaynayan yağı salırdı, o üz-bu üzünü qızardıb səliqə ilə sininin içində yiğirdi. Arada bir əl atıb, bişmiş qutablardan birinin arasını açırdı, kündələri yaya-yaya, böyür-başından qopardıb ağızına atırdı. Yanında olsayıdı, birini də ona uzadıb:

- Məcundu, at ağızına. – deyəcəkdi.

Onun ağızınınsa tamı yox idi. İndi nə vaxtsa daddığı hansısa tamı istəsə belə, yadına sala bilməzdi. Fikirləşdi ki, bu nədi fikirləşir?.. İndi o xəstədi deyə, camaat evində qutab bişirməsini?.. Bişirəcəkdilər də, yeyəcəklər də, deyib-gülüb, rəqs də eləyəcəklər. Hələ onu aparıb basdırıandan sonra açıq havada qalmaqdən acıb, bir az da iştaha gələcəkdilər, yağlı dodaqlarını silib:

- Allah rəhmət eləsin. Yaxşı insan idi. - deyəcəkdilər.

Bəlkə bunu elə indidən deyirlər. İsti qutabların qatını açıb, qaynar bugunu bir-birinin üzünə üfürə-üfürə, sumaqlayıb yeyə-yeyə onun barədə, dünyadan köçüb getmiş mərhüm haqqında danışan kimi, danışırlar, yiyeşiz qalan mənzili barədə tədbirlər tökürlər.

İnsan belə məxludtu. Dərd öz başına gəlməyincə, ha danış, ha öldür özünü, başa sal, anlamayacaq. Məgər az olub ki, tanış-bilişin, qohum-əqrəbanın yasında oturub, ölenin halına aqlaya-aqlaya, «fani» dünyanın puçluğundan danışib, üstündən heç beşcə dəqiqə keçməmiş, axşama ərinə və uşaqlara nə bişirəcəyi barədə fikirləşib?!..

Axşam qızı mütləq nə isə bişirib gətərcək. Onunsa qəti yemək hali yoxdu. Qızın ürəyinə dəyməsin deyə, canını dişinə tutub, bir-iki qaşiq ağızına qoyacaqdı, bir təhər çeynəyib, yalandan da olsa: «əcəb dadlıdı» deyəcəkdi. Sonra kürəyi üstə düşüb, yediyi tikələrin mədə-bağırsağının darisqallığıyla addım-addım yeriməyinə, orda nəyəsə dirənib şişə-şişə böyüməyinə diqqət kəsiləcəkdi.

...Qızına ürəyi ağrıdı. Yaşı otuz ikini adlasa da, zəiflikdən və arıqlıqdan, il uzunu xəstələnin qızdırmaqdan yeniyetmə uşağa oxşayırdı. Fikirləşdi ki, qızının da ətini kürəkəni yeyirdi. Qaba danışığıyla, kobud rəftarıyla, dünyadan arxayın rahatlığı və əjdəha anasıyla.

Bu yaxınlarda qızıgilə üçotaqlı mənzil verəcəkdilər. Onda olsun ki, qızının canı nəhayət ki, əjdəha-qayınanadan qurtaracaqdı.

...Ürəyinin dövrəsiylə xırda, iti caynaqlarını tez-tez işlədə-işlədə bapbalaca sıçana bənzər nə isə gəzirdi elə bil... Gəzib-gəzib, arada bir dayanırdı, nəfəsini dərib yenidən işə düşürdü, ürəyinin yan-yörəsini cırmaqlaya-cırmaqlaya, xırda-xırda yeriməyinə davam edirdi.

Sıçan barədə həkiminə də demişdi. Demişdi ürəyinin ətrafında sıçan gəzir.

Həkim nəbzini yoxlayıb, arxayın bir üzlə:

- O, sizə elə gəlir. – demişdi. – Yataq rejiminin fəsadlarıdır. Ürəyinizə yük düşür.

Fikirləşdiklərindən oldu, ya nə baş verdişə, ürəyi dayandı... Yoxsa, ətrafına hərlənən sıçan donub dayandı? Ya hava qaraldı?..

Otağın havası da yoxa çıxdı. Sinəsinə qaynar istilik axdı...

Ürəyi idи, damarlarını cirib, qanını axıdındı... Ürəyi dözmədi...

...Var gücünü toplayıb özünü dikəltdi, balışın altındaki əl güzgüsünü çıxardıb ürəyinin başına sıxdı. Güzgünen soyuqluğu ürəyinə axdıqca, «sıçan» hərəkətə gəldi, balaca ayaqlarını işə salıb, xırda-xırda yeriməye başladı.

Sıçanı, olsun ki, soyuq hərəkətə gətirdi.

Güzgüñü, o üz-bu üzünə çevirib sinəsinə sıxdı, sonra üzünə baxdı.

Üzü sışib köpüşmüdü. Gözləri düymə kimi girdələnmiş, ağı saralmışdı.

Ən dəhşətlisi isə burnu idи. Ucu qarmaq kimi əyilib, dodaqlarının üstünə enmişdi. Yanaqları xoşagelməz bir bozluqla bozarmış, üzündə anlaşılmaz dəyişiklər getmişdi.

Dünəndən bura dəyişənin nə olduğunu müəyyənləşdirməkdən ötrü üzünü bir xeyli gözdən keçirdi. Üzdən hansı dəyişikliklər getmişdisə, daha əvvəlki adama oxşamırdı. Nə yanaqlarının, nə gözlərinin təravəti bu dəyişkənliyin içindən geriyə qayıtmayacaqdı.

Boğazını qəhər tutdu.

Son günlər üzü saatbasaat dəyişirdi. Göz dairələri dəqiqəbədəqiqə kiçilir, burnunun ucu qəribə bir sivriliklə nazılırdı. İndi isə ümumiyyətlə, güzgündən ona tamam ayrı bir adam baxrıdı. Daha doğrusu, adam yox, ölümçül yaralanıb, xarabaliğa düşmüş qanıqara bayquş.

Yatağa düşəndən bəri içində yuva qurmuş bu bayquş gündən-günə böyüüb güclənirdi. Sallaq buxağını tərpədə-tərpədə, düymə gözlərini bərəldə-bərəldə, qarşında gələn qara hadisələrin xəbərləri içində qaynaya-qaynaya, təmkin dolu səbrlə buppuldayırdı.

Budu, yenə güzgündən qara xəbər şahı kimi üzünə zillənmişdi. Buxağıını tərpədə-tərpədə, düymə gözləri ilə yeni-yeni qara xəbərlər gətirmişdi...

Üzü səbr və hüzn saçan bu xarabaliq quşundan qurtulmaq üçün güzgüñü tələsik balışının altına basdı, nəfəsini dərib başını yastiğə buraxdı.

Fikirləşdi ki, bəlkə bu zəhrimər xəstəliyi onun canına kiçik gəlni - öz yenilməz iştahıyla, az qala daş-divarı yeyə-yeyə, oğlunun qanını içib, ona göz dağı verə-verə

salmışdı?.. Yoxsa, onu bu günə salan şüşəgöz kürəkənin heç cür yumşalıb səngimək bilməyən qabaliyi id?..

Kürəkənin su şüşəsinin maviliyini andıran tutqun gözləri gözünün qabağına gəldi. Nəyinse düyməsinə, ya xırda maşın farasına oxşayan bu gözlər şüşə kimi soyuq və ifadəsiz idi. Bu dünyada heç bir şey bu şüşə gözləri cana gətirə bilməzdi. Üç-dörd ay bundan əvvəl həmin bu şüşəgöz kürəkən iki gecə dalbadal evə gəlməyəndə və qızı ağlayıb gözünün yaşını qarnındakı yeddi aylıq körpəsinin üstünə tökəndə, bu azarın bünövrəsi vardımı görən?..

Xatırladı. O axşam, qızı gözünün yaşını yeddi aylıq körpəsinin üstünə tökəndə, çanağının ağrısından qovrula-qovrula üzü divara oturan o deyildi?!..

Yox, onu bu yataq zindanına salan şüşəgöz kürəkən deyildi. Neçə illerdən bəri bütün ailəni ifritə kraliça tək, özünə ram eləmiş böyük gəlni id. Əlbəttə, o idi.

Böyük gəlninin hind quşunun siluetini andıran vücudu gözünün qabağına gəldi.

Gəlin başını həmişəki hikkəylə əsdirib, qaz kimi quqquldadı...

...Ərini də yorğan-döşəyə salib öldürən o id. İndi də onun axırına çıxdı.

Gəlin gələn gündən pul yanğısıyla püşkürüb yeri-göyü külə döndərə-döndərə. Atasının pullarını hamının başına qaxınc eləyə - eləyə. O, yatağa düşən günün səhəri özünü üstünə yetirib, gizli məmənunluqla:

- Hə, belə-belə işlər. – deyə-deyə.

Böyük gəlin barədə fikirlərin bu yerinə gəlib çatanda, həmişə yorulurdu. Yüyrək qaçırmış kimi, nəfəsi təngiyirdi.

Fikirləşdi ki, olsun ki, fikirləşməyin özü də qaçmaq kimi şeydi. Sadəcə, burda ayaqlarınla yox, fikirlərinlə qaçırsan. Bir də böyük gəlin barədə düşünəndə, yadına nədənsə, həmişə sovet multiplikatorlarının çəkdiyi məşhur «Qızıl antilop» filimi düşürdü.

Fikirləşdi ki, kaş onun da belə bir antilopu olaydı. Ya da heç olmasa, belə bir antilopun ayaqlarının qüdrəti əllərində olaydı. Əlini əlinə vurub, həmin o tamahkar sultan kimi:

- Yenə!.. Yenə!.. – deyə-deyə, qızıl fəvvərəsi yaradayıdı. Gəlnini o qızılların içində basdırayıdı. Bəlkə onda oğlunun yaxasından əl çəkə. Səhər-axşam «pul!..» deyib, dad eləməkdən vaz keçə.

Fikirləşdi ki, qəribədi, böyük oğlu həmişə yadına, yarımcıq qoyduğu və heç cür bitirib başa çatdırıa bilmədiyi çətin bir iş kimi düşürdü. Onunla bağlı nəyisə eləməyi unutmuşdu, ya əldən vermişdi, burasını heç cür dəqiqləşdirə bilmirdi.

Evlənəndən bəri oğlunun saçları da, bədəninin tükü də tökülmüşdü. İndi oğlunun dazlaşmış başına, tüksüz sinəsinə baxdıqca, gözünün qabağına niyəsə, böyük gəlninin güləndə qulaqlarının dibinəcən yayılan yekə ağızı gəlirdi.

Böyük oğlu olsun ki, bu ilin axırına dissertasiyasını axır ki, başa çatdıracaqdı. Onda gəlini daha gözləri hikkədən qıyalı-qıyalı:

- Bize də bu tale yazılıb!.. – deməyəcəkdi.

...Kiçik oğlu nə vaxtdan bərisə ayılmışdı, yuxulu üzüylə ona zillənmişdi.

Kiçik oğlu hər belə üzünə zillənəndə anlayırdı ki, vəziyyətinin ağırlıq dərəcəsini müəyyən eləmək istəyir. Sonra oğlu yorğun-yorğun ayağa qalxırdı, başmaqlarını ardınca sürüyə-sürüyə mətbəxə, çay içməyə gedirdi.

Oğlu indi də belə elədi. Bir müddət üzünə zillənib qalandan sonra ayağa qalxdı, dəhlizə çıxb qapını ardınca ehmalca bağladı. Bir qədərdən sonra dəhlizin yuxarı başından su səsi eşidildi.

Oğlu hamama girmişdi. Orda suyu güzgüyə sıçrada-sıçrada əl-üzünü yuyurdu.

...Nəfəsini içinə qısıb dəhlizə diqqət kəsildi.

Oğlu bu dəfə niyəsə həmişəkindən çox yuyundu. Arada bir elə bil çımdi də. Sonra hamamdan çıxıb mətbəxə keçdi və çox keçmədi ki, soyuducunun qapısı açılıb-bağlandı. Masa arxasına çəkilən kətilin, daha sonra bir-birinə asta-asta toxunan çəngəl-bıçağın səsi eşidildi.

Oğlu səhər naharını yeyirdi. Üstünə yağı yaxlığı çörək dilimini heç nə haqda fikirləşmədən, dışləyib asta-asta çeynəyirdi.

Deməli səhər idi.

Oğlu yeməyini bitirib geriyə qayıdacaqdı, başını qapının arasından içəri salıb:

- Mən gedim. Səlimə bir azdan gələcək. – deyəcəkdi və ona yaxınlaşmadan, qapının ağızındanca xudahafizləşib gedəcəkdi. Canı azadlıq havasından sevinə-sevinə küçəyə qaçacaqdı, ciyər dolusu nəfəs dərib, evinə yollanacaqdı.

...Mətbəxdən qızardılmış yağı iyi gəlirdi. Olsun ki, oğlu qayğanaq bışırıldı.

Ürəyi bulandı. Sağ böyründə, qara ciyərinin nahiyyesində zəncirvari ardıcılıqla nə isə hörülüb düyünləndi. Otaq ağappaq, qatı dumana bürünüb, ətrafi görünməz elədi. Bədəninin ağırları da sovuşub çəkildi. Bir qədərdən sonra isə ümumiyyətlə, elə bil bədənini itirdi. Özünü ehmalca tərpədib dikəlmək istəyəndə, elə bil döşəkdən də aralandı...

Cəkisini tamamilə itirmişdi.

Ürəyi həyəcandan çırpına-çırpına ayaqlarını çarpayıdan aşağı buraxdı.

Ayaqları döşəməyə dəymədi. Döşəmə yerli-dibli yoxa çıxmışdı. İndi aşağılar bulud topalarını andıran ağ dumanla dolu idi. Çarpayısı dumanın səthində, suyun üzündə yırğalanan tək, asılıb qalmışdı.

Ayaqlarını dumanın içine salıb ayağa qalxdı...

Dumanın buz kimi, soyuq topaları arasında dayaqlanmağa yer yox idi. Bir qədər sonra isə anladı ki, dayaqlanmağa elə bir ehtiyac da yoxdu...

...Dörd bir yanı sopsøyüş, ağappaq duman idi...

Var gücünü toplayıb səsi gəldikcə qışqırıldı...

Sinəsindən qışkırtı əvəzinə qaynar nə isə axdı... və yalnız bundan sonra dumanlığın içindən, six meşədən baxan kimi ordan - burdan üzünə zillənən adamları seçdi.

Bir qadın, iki kişi idi. Qadını o dəqiqə tanındı. Dünyasını yeddi il bundan əvvəl dəyişmiş böyük bacısı idi. Ona baxa-baxa, səssiz-səssiz ağlayırdı.

Bacısının arxasında dayanan kim idisə, asta-asta:

- Can bacım... – deyirdi, - Dərdin mənə gəlsin. Döz bir az. Daha lap az qalib.

Bacısının yanında dayanan kişini də tanıdı.

Dünyasını yeddi il bundan əvvəl dəyişmiş alim əri idi. Bacısından bir addım arxada dayanan isə müharibədən qayıtmayan on doqquz yaşılı skripkaçı qardaşı idi.

İndi o neyləməliydi?.. Var gücünü toplayıb onlarla yaxın getməliydi? Yoxsa, elə dayandığı yerdə qalmalıydı?..

- İndi mən neyləməliyə?.. – deyib ağladı...

Bacısı lap yaxınındaydı... üstünə əyilib, qolunu incidən iynəni çıxartdı, həmişəki kimi həlim-həlim:

- Heç nə. – dedi. - Bir az dözmək lazımdı. – və əlindəki pambıqla iynənin yerini ehmalca sildi.

Başının üstündə dayananın tibb bacısı olduğunu spirtin iyindən anladı. Sahə onkoloqu çarpayısının ayaq tərəfində dayanmışdı. Qollarını qoltuğuna vurub, onunla yanaşı dayanan oğluyla bir üzünə zillənmişdi. Ayıldığını görüb, qan çekmiş domba gözlərini bərəltdi, üstünə əyilib, barmaqlarını sağ qabırğasının altına basa-basa, deyəsən qara ciyərinin vəziyyətini yoxladı:

- Özümüzü necə hiss edirik?.. – deyib dikəldi, əllərini belinə vurub, üzünü daha qorxunc göstərən eybəcər bir təbəssümlə gülümşədi.

Həkimin üzü elə bil rezindən idi. Elə bil bu rezin vücud «ağrı» deyilənin nə olduğunu bilmirdi. Səhər-axşam ev-ev gəzib, xəstə yataqlarından ona son ümid kimi, baxanlara həmin bu heç nə ifadə ələməyən rezin üzü ilə baxmaqdan qəribə, gizli bir zövq alırdı. Bu «rezin-həkim» olsun ki, heç vaxt xəstələnməyəcəkdi. Xəstələnsə də, yatağa düşməyəcəkdi. Öləndə robot kimi, harasınınsa düyməsini basıb, televizoru söndürən tək, özünü söndürəcəkdi.

Nəfəsini toplayıb güclə:

- Mənə düzünü deyin. Dərdimin çarəsi var?..

Həkim ogurluq üstündə yaxalanmış tək, gözlərini qaçıra-qaçıra:

- Əlbəttə var. – deyib, kənara çəkildi və əllərini tibb bacısının ona uzatdığı spirtli tənziflə yaxşı-yaxşı sildi.

- Bəs onda niyə əmələ gəlmirəm?..

İndi həkim: «Amerika da birdən qurulmayıb.» deyəcək.

Həkim spirtli tənzifi dolabçanın üstündəki ciğara torbaya atıb əllərini yenidən belinə vurdu, nəfəsini dərib:

- Amerika da birdən qurulmayıb. – dedi. – Səbr edin. - sonra acıqlı üzüylə qol saatına baxdı.

- Amerika hara, mən hara?.. - dedisə də, səsi çıxmadı.

Həkim dəhlizə çıxdı. Oğlu da həkimin ardınca çıxdı. Sonra dəhlizin yuxarı başından su səsi eşidildi.

Həkim əllərini yuyurdu.

İndi həkim orda əllərini sabunlaya-sabunlaya oğluna: «Daha ləp az qalıb. Bir qədər də dözmək lazımdı.» – deyir. «Bilirəm, belə xəstələrə baxmaq, xəstəliyin özündən ağırdı. Amma neyləmək olar?...»

Rezin-həkim bu sözləri eyniyələ beləcə yeddi-səkkiz il bundan əvvəl həmin bu çarpayının o biri gözündə yatan əri üçün də demişdi. İndiki kimi yadına gəlir, yataq otağından həmin qəzəbli üzə dəhlizə çıxbı, hamamda cəld-cəld əllərini sabunlaya-sabunlaya ərindən, ona aidiyatı olmayan yad bir kəsdən danışan tək, danışmışdı. Danışıb-danışıb, eynilə beləcə:

- Neyləmək olar?.. – demişdi, sonra başını qaldırıb, əl-üzyuyanın güzgüsündə rezin üzünə baxmışdı.

İndi həmin o sözləri oğluna deyirdi.

Həkim olsun ki, bu sözləri əzberləmişdi. Sahəsi üzrə baş çəkdiyi bütün evlərdə bütün xəstələrə və onların yaxınlarına bunu deyirdi. Olsun ki, bunu vəzifə borcu tələb edirdi. Odu ki, hər sözünün axırında Amerikani salırdı ortaya. Ərinə də Amerikadan danışındı.

Sonra fikirləşdi ki, yazıq həkimin nə günahıvardı axı?.. Bir ucdn yazıb aldırdığı ən bahalı dərmanların belə əlac eləyə bilmədiyi xəstələr üçün daha neyləməliydi?!..

Yadına, ərinin ağır dövrlərində həkimi qapıyaçan ötürüb eyvana çıxmağı, orda kimsəsiz küçələrin qaranlığına baxa-baxa, sakitcə ağlamağı düşdü.

- Səbrin olsun, bacım, düzələcəksən Allahın köməkliyi ilə...

Bu da, hər çağırışda həkimin böyrünə düşüb gələn alagöz tibb bacısının - üzü iztirab və yorğunluq saçan orta yaşılı, əzabkeş qadının hər xudahafızlaşşəndə dediyi idi. Bütün köməkçi əməliyyatların heç bir nəticəsi olmayıacağını ona hər hərəkəti ilə bildirən bir adam vardısa, o da bu aq saçlı, əzabkeş tibb bacısı idi. Ərinə iynə vuran vaxtlardan bura elə bil dirçəlmışdı. Qəddi dikəlmış, rəngi-ruhu açılmışdı.

Ərinin canüstü məqamlar üzünə zillənməyi, gözlərinin dərinliyində işaran ölüm vahiməsi gözünün qabağına gəldi. Əri dinib-danışmadan, içi ağrı və təəssüf dolu gözləriylə üzünə baxa-baxa, sanki «heyf» deyirdi.

Doğurdan heyf... Uzaq tələbəlik illəri, əriylə ilk görüşü, nişanlı dövrləri bircə anın içində gözünün qabağından ötüb keçdi.

Bəlkə həqiqətən də hər şey bircə anın içində baş verib?.. Yuxu kimi... ani, ötəri görüntü kimi?.. Əgər o dövrlər – institutu yenice bitirmiş cavan əri ilə min bir arzular və xeyallarla qurduqları «çəhrayı ailə»nin sonradan qapqara, çıxılmaz tələyə çevriləcəyini bilsəydilər, bəlkə də evlənməzdilər. Bir-birlərinə duyduqları zərifdən zərif, qanadlı hissələrin uşaqlar böyüdükcə, qartıyb, kobudlaşış, inzibati-təsərrüfat münasibətlərinə keçəcəyini bəri başdan anlasaydılar... Əri olsun ki, səhv yaşadığını yalnız yatağa düşəndən sonra anlamışdı... Hə, həqiqət də bu idi.

İçindən ani göyümtül bir ağrı ötüb keçdi.

Əl güzgüsünü balşın altından çıxarıb üzünə baxdı.

Ağrının göyümtül rəngi üzündə qalmışdı.

Fikirləşdi ki, bəlkə də ayrı ərlə hər şey tamam ayrı cür olacaqdı. Ayrı uşaqlar dünyaya gələcəkdi, tamam ayrı bir həyat yaşanacaqdı...

Taleyi belə yazılmışdı. – fikirləşdi. Gör bir, nə qədər vaxtı, neçə-neçə illəri yalançı xoşbəxtlik külünü gözlərə üfürməkdən ötrü nə qədər qüvvə sərf eləmişdi?.. O saxta «mehriban ailə» görüntülərindən ötrü nələrə dözmüşdü?..

Niyə?.. Kimin və neyin naminə? «Cəmiyyət» deyilən mənasız insan yiğnağının rəyi xatırınə?.. İndi hardadı o cəmiyyət?.. Onun bu halında - hər şeyin yanib küle döndüyü, dağılıb söküldüyü bir məqamda niyə onu axtarmır?.. Güzəraniyla, alına yazılmış tale sonluğu ilə maraqlanır?.. Hani o qızğın yarışma estafetləri?.. Son dəbli avadanlıq, gözəl ev-eşik, sağlam uşaqlar, mehriban ər-arvad göstəriciləri?.. Ömrünü, gəncliyini, gözəlliyyini gör bir nələrə sərf eləmişdi?!..

Kövrəldiyindən, ya nədənsə, çanağının dərinliyində pusquda yatan tek yatan göynərti qırıq-qırıq bel sümüyünə ötürülməyə başladı... Qarnı, ağızı kip bağlanmış sirkə tuluğu kimi, tarıma çekilmişdi, dərisi içəri tərəfdən tikiş-tikiş süzülüb söküldü...

...Dəhlizə diqqət kəsildi...

Dəhlizdə sakitlik idi. Həkimlə tibb bacısı nə vaxt getmişdilər, xəbəri olmamışdı. Elə bil evdə heç kəs yox idi.

Onu atıb getmişdilər. Hamı cana doymuşdu.

Yoxsa, kimsə vardı evdə?.. O biri otaqların hansı birindəsə, ya mətbəxdə oturub, keşik növbəsini çəkirdi?.. Axi indi onun çox şeydən xəbəri olmurdu?!. Səhərin açılmağından, gecənin düşməyindən, kiminsə gəlişindən, kiminsə gedisindən... İndi hansı fəsil idi, onu da bilmirdi. Dünən payız idi, bu gün isə elə bil yaz gəlirdi...

Hə, olsun ki, «axır» deyilən, elə bu idi.

...O biri otaqların hansındasə stulu çəkdilər. Yoxsa, səs yuxarıdan gəldi?..

Yox, səs qonaq otağından gəldi. Qonaq otağında kimsə vardı. Stulları o yan-bu yana çəkə-çəkə ortanı boşaldırdı. Yoxsa, həkim idi, hələ getməmişdi? Qonaq otağının yuxarı başında əyləşib, oğlu ilə onun halını müzakirə eləyirdilər? Səbrlərini basa-basa, nəyisə gözləyirdilər? Nəyi gözləyirdilər?

Olsun ki, ölürdü... Yoxsa, ölmüşdü artıq?..

...Qollarını hərəkətə gətirib yuxarı qaldırdı...

Hə, ölüb. Yoxsa, niyə qollarını hiss eləmirdi?..

...Bədəni uçundu...

İndi ətrafda nə baş verirsə, əslində hər şey ona elə gəlir. Məsələn, indi ona elə gəlir ki, ev sakitdi. Əslində isə ev heç də sakit deyil. Bu dəqiqə o biri otaqlarda kimlərsə gəzişir, bəlkə də səs-küydən qulaq tutulur. O isə eşitmır. Halı belədi.

Sonra bunu təsəvvürüňə də getirdi. Otaqlar, mətbəx adamlı doludur... Tanıldığı, tanımadığı adamlar, qonşular, qohumlar, dostlar, tanış-biliş...

...Başını yastıqdan aralayıb, dəhlizə qulaq kəsildi.

O biri otaqlardan asta uğultu eşidilirdi...

Adamlar idi. Nə haqdasa xisınlaşa-xisınlaşa, ehtiyatlı addımlarla o otaqdan-bu otağa, bu otaqda o birinə keçirdilər. Olsun ki, dəfnə tədarük görürdülər. Otaqlar getdikcə adamla dolub daşırdı...

Nəfəsini saxlayıb, dəhlizə diqqətlə qulaq kəsildi.

Hə, ev adamlı dolu idi. Stullar o yan-bu yana çəkilir, stollar bu otaqdan o birinə sürütlənir, xalçalar döşəmədən yiğışdırılır, güzgülərin, bufetlərin üzünə ağ çəkilirdi...

Hüsr mərasiminə hazırlıq işləri gedirdi. Odu, bax, kimsə içi qənd dolu çuvalı, o eşitməsin deyə, yataq otağının bağlı qapısı qarşısından ehmalca mətbəxə sürüyür. Mətbəxdə qənd doğranır. Xırda dişli kəlbətlərin çıqqıltısı eşidilir...

Qardaşlarının arvadları. Qəndi bir-birinin acığına xırda doğrayırlar, iri ləyənlərə yığıb, ordan ovuc-ovuc qəndqabilərə doldurur, məcməyilərə düzüb, süfrələrə daşıyırlar...

Ürəyi qırıldı... Təzə qəndqabilər dükandan alındığı vəziyyətdə – qutularının içində, bufetin yuxarı gözündə qalmışdı. Onları tapmayacaqdılar, qəndi kəndçi kimi, nəlbəklilərə doldurub qoayacaqdılar.

Ayağa qalxıb, qapını açmaq, qəndqabilərin yerini demək lazımdı...

Bədənini hərəkətə gətirməyə çalışısdı da, bədəni tərpənmədi. Bədəni sal qaya kimi, döşəyə pərcimlənmişdi.

Var gücünü toplayıb qızının adını çağırmaq istədisə də, səsi çıxmadı.

Çox keçmədi ki, dəhliz otaqların hası birindən yayılan musiqi səsi ilə doldu...

Ürəyi titrəyə-titrəyə səsə diqqət kəsildi.

Kim idisə, ehsan süfrələri ilə bəzədilmiş qonaq otağının yuxarı başındaki pianinoda çalıb oxuyurdu...

Küçələrə su səpmişə-əm...

Küçələrə su səpmişə-əm...

Yar gələndə toz olması-i-n...

Yar gələndə to-oz olması-i-n...

Səs həddən ziyadə tanış idi. Boğazını qəhərlə doldurub boşaldırdı...

Elə gəlib, elə getsin,

Aralıqda söz olmasın,

Axır ki, tanındı. Özü idi... Səsinin ən kövrək tərəfi ilə oxuyurdu...

Otaq hüzrə gələnlərlə dolduqca, səsi azalır, itirdi...

Səsi azaldıqca, mətbəxdən, dəmir məcməyiləri düyü arıtlaya-arıtlaya dırnaqlarıyla cızan qadınların səsləri eşidilirdi... Qadınlar oandan danışıldılar... Bu cavan yaşında heyif olan gözəlliyyindən, bütün qadılara nümunə ola biləcək səliqə-sahmanın, heç kimlə müqayisə olunmayacaq fil hövsələsindən...

Vahimədən qulaqları uğuldadı. Başını balışın altına saldı ki, heç nə eşitməsin.

Yoxsa balışın altına bütün bədəniylə girdi?.. Ya bu, təsəvvüründə baş verdi?..

Yox, balışın altında idi... Bədəni yatağın içində, özü isə burda - balışın yupumşaq, iliq qaranlığında idi... Hamının necə tələsə-tələsə iş gördüğünü, əsəbi hərəkətlərlə itələşdiyini burdan daha aydın eşidirdi...

Hamı tələsirdi... Hər kəsin evi, ailəsi, işi - gücü, min dərdi... Küləklər əsir, ildirimlər çaxır, gecələr gündüzlərlə, qış yayla əvəz olunur... o isə ölmək bilmirdi.

...Ha tərefindənse soyuq külək əsdi...

Gözünü açdı.

Otaqda heç kim yox idi...

Demək, hələ ölməmişdi. Bir azdan hələ qızı gələcəkdi...

Ürəyi sıxıldı. Qızı nə vaxt gələcəkdi axı?..

Qızı gəlib çıxanacan, Ölüm gələcəkdi.

Qızı belə idi. Hər işi sualtı çəkisizliyi andıran ləngliklə görür, çağırılan yerlərə gecikir, nahar yeməyini şama ancaq çatdırırdı. Qızının zaman hissiyatı yox idi.

Qızı uşaqlıqan belə ləng idi. Hər işi adamın bağrını çatlada-çatlada, sualtı ləngliklə görürdü. İndi Allah bilir hardayı... Sualtı ləngliklə corabının bir tayını geyinirdi... ya güzgünen qabağında dayanıb düymələrini bircə-bircə, asta-asta bağlayırdı... Allah bilə, nə vaxt gəlib çıxacaqdı?..

...Ölüm isə hardasa, budu buralarda, lap yaxınlıqdaydı. Evin hansı küncündənsə üzünün bir tərəfi ilə ona baxırdı... Beynindən, ürəyindən keçənləri bir-bir çinədanına atır, zəifləyib taqətdən düşməyini gözləyirdi ki, atılıb sinəsinə qonsun.

Bu fikirdən oldu, ya nə baş verdisə, qulağına ilan sürünməsinin xişltisini andıran əcaib səs dəydi. Pəncərənin pərdələri ağır-ağır yırğalanıb yelləndi. Sonra kim idisə, üzünün bir tərəfi ilə qalın pərdənin arxasından ona zilləndi...

O idi, Ölüm. Qapqara, sürüşkən bədəniylə ona tərəf sürüñürdü...

Yoxsa, yağış yağırdı?..

Fikirləşdi ki, yatağa düşəndən bəri ölümün hansı tərefinisə necəsə, dadmışdı elə bil. Neçə aylardan bəri döşəyə pərcimlənmiş kürəyinin əzələləri ilə, ağızının, hansısa kimyəvi məhlul qarışığının dadını andıran əcayıb tamıyla. Ağzındaki bu kimyəvi tamı həyat fəaliyyətini hissə-hissə itirən bədəni yaradırdı, bilirdi. Bədəni tərkibini, kimyəvi strukturunu itirib, nizamını pozmuş qələvilərin, turşuların kimyəvi partlayışlarla dolu idi.

Daha qorxulu olan isə, burdan, bu işqli otaqdan, Ora – qaranlıq uçurumlar dolu, naməlumluqlara aparan yolu keçmək idi. O yol barədə isə heç nə bilmirdi. Bu barədə, təhsilini əla qiymətlərlə başa vurduğu tibb institutunda da heç nə anlatmamışdır. Bu barədə sonralar da, ixtisas təcrübəsini artırmaq məqsədi ilə oxuduğu tibbi bülletenlərdə də hər hansı məlumat rast gəlməmişdi. Klinikalarda, sonradan işlədiyi xəstəxanalarda da, müalicə elədiyi xəstələr dünyalarını gözləri qarşısında dəyişəndə də bu barədə fikirləşməmişdi. Ağlına gəlməmişdi, yoxsa, vaxtı olmamışdı?.. Tibb yeniliklərindən bəhs edən aylıq «Sağlamlıq» jurnalında da bu barədə heç nə yazılmırdı. İnsanın xəstəlikləri, ölüm və kliniki ölüm halları barədə yazılırdı. Amma bu məlumatlar insanın yalnız fizioloji ölümünü təsvir və tədqiq edirdi. İçəridə gedən prosesləri isə yazmırıldı. Yazmırıldı ölüm nə rəngdədi, o necə gəlir, bədəni necə, hansı üsullarla çuğlayır, can bədənin ha tərəfindən çıxır, ha yana yönəlir, həmin o məqam insanla nə baş verir, o nə hiss edir?..

Olsun ki, ən çətinini, içi bir yiğin ət, qan və su dolu ağır bədəndən ayrılmadı...

Sinəsinə tixanan nəfəsini nizamlayıb, ölümə aparan yoluñ uzunluğunu təsəvvürünə gətirməyə çalışdısa da, təsəvvürü divarı, tavanı olmayan züdmət qaranlıqdan savayı ayrı bir şey göstərmədi. Bu barədə oxuduğu ədəbiyyatları, kliniki ölüm keçirmiş insanların, son ucunda müəmmalı işiq görünən darısqal tunelin qaranlığıyla uçmağını təsvir edən vahiməli mətnləri xatırladı... Gözlərini yumub, son ucu işiq saçacaq tuneli axtardı.

Göz qapaqlarının dərinliyində tumurcuq boyda işığa bənzər nə isə yanıb-sönürdü...

Ürəyi titrədi.

Tunel idi. Sən demə o, lap yaxında – daim insanların özündə, gözünün içindədi və Ora, ölüm gəlməmişdən əvvəl də daxil olmaq mümkünüdü. Amma necə?.. Bunu heç cür təsəvvürünə getirə bilmədi. Təsəvvürü bədənidən soyuq cərəyanlara bənzər tanış axıntılar ötürdü. Ürəyi atıldı...

Bu, nə vaxtsa, lap çoxdannan, uzaq uşaqlıq, gənclik illərinin sevinc cərəyanları idi... Onları gör bir, nə vaxt idı, itirmişdi?!.. Halının bu dönməndə bu cərəyanları yaradın nə idı?.. Yoxsa, bu, bədəniydi?.. Tunelin son ucundakı işığa sevinirdi...

Yox, özü idı... Zaman-zaman sönübü qapanan gizli yaddaşı idı sevinən.

Fikirləşdi ki, tunelin axırında işaran o işiq bəlkə uzaq uşaqlıq illərində ayrıldığı doğma evi idi?.. Uşaqlıdan bu yana bir-bir itirdiyi əzizlərinin – ata-anasının, qardaşlarının, xalalarının dəyirmi çay masasının başına yiğişib, çay içə-içə onun yolunu gözlədikləri ev?.. Yoxsa, bu balaca işiq tumurcuğu niyə bu qədər ürəyini oxşayırdı?.. Olsun ki, gizli yaddaşı o işiği tanıyırdı. Olsun ki, həmin bu qaranlıq tunellə o nə vaxtsa getmişdi də...

Sonra anladı. Bu, burda gördüyü işıqlardan olmayan, tamam ayrı bir işiq idi.

...O biri otaqlardan eşidilən səslər getdikcə, artırdı... Olsun ki, dəfnə gələnlərin sayı artırdı... Gələnləri yerişlərindən, səslərindən tanıdı... Uzaq tələbəlik illərinin dostları idı... Gənc, qayğısız tələbə qızlar, oğlanlar, əllərində konspektlər dolu qalın dəftərlər, çantalar tutmuş doğma insanlar... Məktəb müəllimləri, on il bir partada əyləşdiyi Əzizə...

Boğazını qəhər tutdu. Onu bu halda görseydilər, neyləyəcəkdilər?.. Tanıyacaqdılar, tanımayaçaqdılar? Ona qoşulub hönkür-hönkür ağlayacaqdılar...

Mətbəxdə qənd doğrayanlar işlərini yekunlaşdırıb, dəhlizə yiğmişdilər. Burun yaylıqlarını ovuclarına sıxıb, xisin-xisin ağlamağa başlamışdılər.

Mollanın da səsi gəlirdi. Amma bilmək olmurdı, oxuyan kişidi, yoxsa, qadın.

Kim idisə, onun haqqında danışındı. Qəhərli səslə, yanıqlı-yanıqlı danışındı. Arada burnunu çəkib toxtayıb, sonra yenidən sözünə davam eləyirdi. Səsi tanıdı.

Xalası qızı idi. Dodaqları büzülə-büzülə onun gənclik illərindən, gözəlliyyindən, evdarlığından, insanı fil hövsələsiyle dinləmək qabiliyyətindən danışıb həzin-həzin ağlayırdı. Qonaqlar xalaqızını dinləyə-dinləyə, ah çəkirdilər, süfrəyə düzülən çaydan qurtum-qurtum içib, halvadan ağızlarına qoyurdular. O biri otaqlarda isə hələ də nələrinse yerini, yönünü dəyişənlər vardi. Kitab rəflərinin üstündəkiləri bufetlərin içində, bufetdəkiləri yesiklərə yiğirdilər... Tamaşa sona yetmişdi. Bitib başa çatmış tamaşanın dekorasiyası söküldü...

...Qonaq otağının pəncərələri, yiyeşiz mənzilin pəncərələri tək, taybatay açılmışdı... Külək tül pərdələri çölə sovurur, qalın pərdələrin ətəklərini şahə qaldırıb, sancıqlarından qoparmağa, aşağı atıb, ayaqlar altına salmağa çalışırdı. Küçədən keçənlər, qonşu pəncərələrdən baxanlar işığı şübhəcən yanıq qalan bu pərdəsiz mənzilin sahibsiz olduğundan xəbər tutmalı idilər, içlərini çəkib təəssüf və kədərlə:

- Zərifə də öldü... - deyib, fikrə dalsmalıydılar.

Pərdələrin səsi getdikcə, aydın eşidilirdi. Pərdələr dalgalanıb, pəncərə şüşələrinə çırplır, sonuncu ilgəyindən qopub, havaya uçmaq isteyirdilər.

O biri otaqlardakılar, o küncdə, bu küncdə xisnəlaşanlar susub ayaq saxlamışdılər, nəfəslərini içlərinə qısıb, yataq otağının qapısı ağızına yiğmişdılər. Maraqlan böyümüş gözlərlə bir-birinə zillənə-zillənə onun nəfəsinə diqqət kəsilmişdilər. Qənd doğrayanlar da burdaydı, düyü arıtlayanlar da. Hamı onu gözleyirdi. Yataq otağının bağlı qapısı arxasında zarılıtlar və iniltılər dolu yatağına pərcimlənmiş Zərifənin ölüm xəbərini bildirəcək əlamətdar işarəni – yarı hissəsi çöldə dalgalanan pərdələrin sonuncu ilgəyindən qopub, göye sovrulmağını gözləyirdilər. Sonuncu ilgəy isə çox möhkəm idi. Külək vurduqca, çırpınib çölə dalgalanan pərdəni dişi canavar tək, ən sonuncu dişiyə saxlamışdı. Küləyin ən möhtəşəm həmlələri belə, pərdəni onun cəngindən alıb apara bilmirdi. Pərdələri bu dişin arasından, yalnız cirib çıxarmaq olardı...

Dəhlizin aşağı başında nə isə cirildədi. Elə bil giriş qapısının yanındaki divar şkafinin qapısı açıldı...

Ürəyi titrədi... Kim idisə, dəhliz şkafinin yuxarı gözündə, qış paltarlarının arasında eşələnirdi... Olan-qalan qızılınlı, pulunu gizlətdiyi sandıqçanı axtarırdı. Sandıqçanın məhz burda – giriş qapısının yanındaki divar şkafinin ən yuxarı gözündə gizlətdiyindən necəsə xəbər tutmuşdu. Aranın qarışlığından istifadə edib, işə girişmişdi. Kim idisə, hamının başı qənd doğramağa, düyü arıtlamağa qarışlığı vaxtdan istifadə edib dəhlizə çıxmışdı, orda

özünü heç kimə göstərmədən, işığı yandırmadan, şkafa yaxınlaşmış, yuxarı rəfin qapısını açıb, ehmal hərəkətlərlə işə başlamışdı.

Sonra elə bil bunu gördü də...

...Sağ qabırğasının altı göynədi. Bu, adətən əsəbiləşəndə olurdu. İçinin hansı tərəfindənsə baş alan təkanabəzər nədənsə hərəkətə gələn qaynar axıntı gah ürəyinə, gah mədəsinə dolub ürəyini darıxdırırdı.

Əlini ehmalca mədəsinin üstünə qoyub, asta-asta ovuşturdu. Bunu sahə həkimi məsləhət görmüşdü. «İstənilən ağrının şiddetini sağ əlin köməyi ilə ovtmaq mümkündü.» - demişdi.

...Qızıl sandıqçasının yerini qızı da bilirdi, böyük oğlu da, böyük oğlunun daim dünyadan narazı arvadı da. İndi onların hər biri yəqin ki, ondan çox, sandıqça barədə düşünürdülər. Ordan paylarına düşəcək zinətlərin dəyəri hesablayırdılar. Qızı, yəqin ki, yarımcıq qalmış təmiri barədə, kiçik oğlu arvadının mirvari boyünbağısı barədə düşünürdü.

Boğazını qəhər tutdu. İndi bu lənetəgəlmış sandıqca heç kimi onun üçün ağlamağa qoymayacaqdı. - Ürəyi sixila-sixila fikirləşdi. Divar şkafının bağlı qapısı arxasından gizli-gizli işildaya-işildaya, hamının diqqətini özünə cəlb eləyəcək, onu yaddan çıxaracaqdı.

...Yataq otağının qapısı ehmalca aralandı. Yoxsa, qulağına səs gəldi?..

Başını qapıya çevirdi. Qapının ağızında kimsə yox idi.

Olsun ki, küləkdi. - fikirləşdi və çöle diqqət kəsildi.

Küləyin səsi gəlmirdi. Hardasa yaxınlıqda, çarpayısının baş tərəfində hüznlü səslərlə gizli-gizli xisənlaşan bulanıq siluetləri idı. Otağın dumani azaldıqca, bunların dombagöz sahə həkimi və tibb bacısı olduğunu anladı. Hə, özüdü ki, var, onlar idı... Nə vaxt gəlmişdilər?.. Otağa nə vaxt daxil olmuşdular?.. Necə olmuşdu ki, bundan xəbər tutmamışdır?!.. Yoxsa, bayaqdannan bura heç getməmişdilər?.. Elə burda, otağın hansı küncünəsə çekilib, halını müşahidə eləyə-eləyə oturmuşdular?..

...Başını yastıqdan ayırib üzbeüzdəki kresloya baxdı.

Həkim oğlunun yerində eyləşmişdi. Ayağını ayağına aşırımışdı, dizinin üstünə qoymduğu kağız parsasında nə isə yazırırdı. Təzə dərman siyasıhi yazırırdı.

Bu fikirdən ağızına acı dərman tamı gəldi... .

Həkim qəsdən iynələrin də ən acılarını və yandırıcılarını yazırırdı ki, halının acılığını bu acılığın və yandırıcılığın içində əridib itirsin. Həkimə bu dəfə, başını yastıqdan ayırmadan baxdı və gördüyündən ürəyi qırıldı.

Həkim sən demə, heç nə yazmırıd... Spirt qoxulu, iri əllərini bir-birinə daraqlayıb dizinin üstə qoymuşdu. Yuxusuzluqdan şişmiş sifəti ilə ona zillənmişdi..

Ürəyi çırpındı.

Onunla nə isə baş verirdi. Odu ki, həkim çıxıb getmirdi.

Həkim, ayıldığını hiss edib, ayağa qalxdı. Çarpayısına yaxınlaşıb, əlini mərhəmətlə saçlarına çekdi, qəribə bir nəvazişlə:

- Hər şey yaxşı olacaq. - dedi.

Ürəyi qəfəsə salınmış quş kimi, çırpınib susdu.

«Hər şey» - yəni nə?.. Nə yaxşı olacaqdı?..

Sonra anladı. Həkim ölümünü deyirdi. Bayaqdannan bura kreslonun küncündən üzündə izlədiyi də bu idi. Hava qaraldıqca, tədricən üzünə çıxməqda, qızılgül kimi, pardaxlanıb açılmaqda olan Ölüm. Burnunun ucunu sıvirib saraldan, gözlərini çökəyə salıb, söndürən Qara Qasırga...

...Nəfəs yoluna tıxac kimi dirənmiş səsini işə salıb, soruşmaq istədi ki, «mən ölürem?..», səsi tərpənmədi.

Səsi hülqumundan sinəsinəcən sim kimi, dərtılıb tarıma çəkilmişdi. Onu tərpədib hərəkətə gətirməyə, bir ucundan çəkib, çıxarmağa gücü çatmadı. Odu ki, gözü həkimin üzündə, nəfəssiz sakitliyə qərq ola-ola uzanıb qaldı.

Təslim olmayan bircə gözləri idi. Hələ de başının üstünü, əməliyyata başlamaq üzrə olan cərrah kimi almış həkimi görürdü. Gözləri çarpayının aşağı tərəfində qollarını lazımsız əşya tək, qoltuğuna vurub dayanan tibb bacısını da, ondan bir addım arxada, narahat baxışlarala üzünə zillənən kiçik oğlunu da görürdü. Onlar isə ona baxsalar da, elə bil onu görmürdülər. Heç biri onun, saxsı kuzənin çatından baxan kimi, baxdığını görmürdü.

Həkim biləyini əlinə əlinə alıb gözlədi və çox keçmədi ki, qəribə, gizli bir təntənə ilə:

- Nəbzi susdu. – dedi və oğluna baxdı.

Oğlu yaxına gəlib vahimə dolu gözlərlə üzünə zilləndi. Əvvəl ovcunu, sonra balışının yanındakı əl güzsünü ağızına tutdu və:

- Nəfəsi yoxdu. – deyib, həkimə baxdı. Sonra hər üçü bir-birinə baxıb, bir xeyli susduar.

Olsun ki, ölmüşdü.

Qorxudan, ya həyəcandan, içində nə isə qırıldı... və elə bil bundan sinəsinin sol nahiyəsində xırda gözlüklü nəfəsliyə bənzər nəyinsə taybatay açıldığını hiss etdi... Sinəsinin ha tərəfinəsə çəkilmiş nəfəsi səsi ilə bir hülqumuna doldu...

Zarıltısı bu dəfə yaralı heyvan səsini andırdı.

Çarpayışının yanında dayananlar vahimə içində kənara səndələdilər.

Həkim başını aşağı salmışdı. Bir qədər sonra əllərini xalatının cibinə basıb, qapiya sarı yönəldi. Onun gedə-gedə, ağızının içində:

- Allahın köməyi ilə. – dediyini aydın eşitdi.

Həkim otaqdan çıxandan sonra çarpayının yanında heç kim qalmamışdı...

Olsun ki, onun geriyə qayıtdığını görüb, tələsik halda otağı tərk etmişdilər. Hər küncü xəstəlik və qorxu saçan bu darısqallıqdan tezçə yaxa qurtarıb, təmiz havaya qaçmışdılар.

Onun isə qaçası, tələsəsi yeri yox idi. O, yol ayrıcında idi. Bir ucu naməlum, qaranlıq boşluqlara uzanan, o biri ucu çarpayısında bitən yolların tən ortasındaydı.

Yenə boğazına qəhər doldu...

Bu qəhər hardan dolurdu boğazına?.. Fikirləşdi ki, canı da, olsun, beləcə dolacaq boğazına. Uşaqları gəlib çıxanacan tüstü kimi, duman kimi, havaya dağılacaq... Dağıldıqca, ağlayacaq... Səssiz-səmirsiz hönkürtürlə özünə, yanımsız, kimsəsiz ölümünə, qarşıda gələn neçə-neçə illerin onsuz başa yetəcək əlamətdar hadisələrinə ağlayacaq...

Böyük oğlunun doktorluq müdafiəsinin banketində əlini sıxbır ağızdan:

- Belə savadlı, istedadlı alim yetişdiriyinizə görə sağ olun! – deyəcək insanlar oğlunun əlini sıxbı, hüzn'lə:

- Allah rəhmət eləsin. – deyəcəklər.

Ərinin dörd ildən sonra keçiriləcək təntənəli yubiley mərasiminin sonunda səhnəyə çıxıb, Elmlər Akademiyasının rəyasət heyətinə, xüsusən Geologiya institutunun direktoru Ələkbər Salamzadəyə mərhumun ailəsi adından oxunacaq təşəkkür məktubunu onun əvəzinə oğlu, ya qızı oxuyacaq. Nə vaxtdan bəri maraqla gözlədiyi əlamətdar məqam – insanlarla dolu tamaşaçı zalına səhnədən baxmaq imkanı ona nəsib olmayıacaqdı...

O isə o günü, əlamətdar hadisə kimi gözləyirdi. Ömründə birinci dəfə tamaşaçı zalına səhnədən baxacaqdı... Gözləri projektorların gur işığından qıyalı-qıyalı, əri haqqında, danışacaqdı... Heç kimin bilmədiyi kövrək xatirələri danışacaqdı. Sonda isə, onda ki, hamı əl ələb ona gül verəcəkdi, doluxsunub ağlayacaqdı. Ona görə yox ki, ərinin xatirələri ürəyini kövrəldəcəkdi, ona görə ki, özünün özünə yazılı gələcəkdi. Ərinin yolunda (bu, hardasa həm də ərinin elm yolu idi) çəkdiyi əzabların, maddi və mənəvi iztirablar dolu uzun illerin aşırısını bölüşəcəkdi. Ona verilən gülləri də çürütdüyü ömrünə təsəlli kimi, qəbul edəcəkdi.

Altı ildən sonra isə öz yubileyi gəlirdi. Altmış yaşı tamam olmaliydi. Uzun illərlə arzusunda olduğu mənalı bir gün baş tutmalıydi. Ərindən sonra təkbaşına, min bir əzab-əziyyətlə böyüdüb başa çatdırıldığı uşaqları, gəlinləri, kürəkəni və nəvələri başına toplaşmalıydi. O isə süfrənin başında əyləşməliydi... sinəsi fərəhdən böyüyə-böyüyə, uzun illərin zəhmətinin nəticəsi olan bu təsirli mənzərəni seyr etdikcə, doluxsunub ağlamalıydı... Həyatında bircə dəfə də olsa, boğazına dolan sevinc qəhərinin yaşını boşaltmalıydı...

...Sağ qabırğasının altından qısa elektrik qapanmalarını andıran qırıq göynərtilər sol tərəfinə – neçə vaxtdan bəri özünü bildirməyən dalağına ötürülməyə başladı.

Yenə qara ciyəri idi. Onun da öz planları var idi.

Fikirləşdi ki, bu plan məsələsi, ümumiyyətlə, sovetlərdən qalmış səfəh bir şeydi. Budu bax, neçə illərdən bəri öz aləmində planlaşdırıldığı «həyat cədvəli» sən demə, əldəqayırmada xülyadan savayı, ayrı bir şey deyilmiş. Bircə anın içində su qabarçığı kimi, sabun köpüyü kimi, əl dəyilmədən, öz-özünə dağılıb, puçluğa uğraya biləcək mənasız xeyallar çələngi, miskin ümidiłər topası imiş...

Boğazına sızan acılığı udub sakitliyə diqqət kəsildi. Bu gecəki, ya səhərki yuxusu yadına düşdü. Çılpaq bədənlə küçələrlə qaçmağı... rastına çıxan tanışların gözündən yayınmaqdən ötrü kolların, həyət qapılarının arxasında, həyəcandan nəfəsi kəsilə-kəsilə gizlənməyi... Yoxsa, bunu yuxuda yox, qatı dumanın içine batan kimi, batib çıxdığı mürgülərin arasında görmüşdü?.. Dünən, ya srağagün isə özünü dar paltarın içində vurnuxan vəziyyətdə gördü... Bir vaxtlar anasının dediyinə görə yuxuda özünü çılpaq görmək kasıbılıq idisə, pal-paltarlı görmək - darisqallıq işarəydi.

Həmin darisqallıq idı... divarları dəqiqəbədəqiqə addım-addım üstünə yeridirdi.

Kaş indi o dövrlər olaydı... Müharibə, aqlıq, qıtlıq olaydı, amma canı sağ olaydı, anası yanında olaydı, böyründə oturub, gözlərini üzünə zilləyəydi, «can balal!» deyib halına yanayıdı. İndi nə qədər ehtiyacıvardı buna?.. Kiminse onun halına acımasına, ağrılarına yanıb, göz yaşını tökməsinə.

Fikirləşdi ki, bu da müharibədi. Fərq bir burasındadı ki, burda müharibə onun içində gedir. İki göz görə-görə sökülr, dağılır... Dağılmayan, sökülməyən, gücünü, sayıqlığını bircə anlığa belə itirməyən, əksinə, dəqiqəbədəqiqə gümrəhlaşış, saz saat mexanizmi kimi işləyən salamat əzası vardısa, o da beyni idi. İndi bu halında, hər tərəfi bir ucdnan sökülb, dağılıb, tiftikləndiyi bir vaxtda beyni əcayib çevikliklə bu vaxtacan yada düşməyən, yaddaşının alt qatlarında gizli-gizli yaşayan, unudulan nə vardısa, hamısını ayağa qaldırırdı... Bütün olanları, olub, ötüb keçənləri ətə-qana doldurub, hər şeyi ona bir də yenidən yaşada-yaşada, xəbis-xəbis gözləyirdi. Yaddaşı ona qənim kəsilmişdi. Onu xatirələrin içində basdırıb öldürmək, axırına beləcə çıxməq istəyirdi. Bu barədə olsun ki, gizli əmr almışdı. Odu ki, belə saz işləyirdi.

Nəfəsi təngiyə-təngiyə fikirləşdi ki, indi neyəsində?.. Getdikcə, aydınlaşan, aydınlaşdıqca, min bir unudulmuş, arzuolunmaz hadisələri oyadan, üzleri, səsləri və sözleri şahə qaldırıb, ürəyini sıxan yaddaşının əlindən ha yana qaçın?.. Olsun ki, bu, həmişə belə olur. Ölüm xəstəliyin yox, qəramət xatirələrin ardınca gəlir.

...Budu, yenə yaddaşının yarıqaranlıq zolağıyla kimsə ona sarı gəlir. Asta-asta, oğrun-oğrun. Səsi özündən arxada, hardansa, lap uzaqdan gəlir. İri başmaqlarını döşəmə ilə sürüyə-sürüyə, əllərini, iş başına tələsən kimi, arxasında cütləyib boynunu qabağa verə-verə... İndicə qapını aralayıb içəri boylanacaq. Sonra bütün bədəniylə otağa daxil olub, başının üstünü kəsdirəcək. Əllərini belinə vurub, əsəbi üzü ilə ona zillənəcək. O isə yalnız döşü görünməsin deyə, süd əmizdirdiyi körpəsinin başını sinəsinə sıxacaq. Uşaq nəfəsi kəsilə-kəsilə təngiyib, qucağında vurnuxacaq.

...Qaynatası bu dəfə qapını çiyni ilə itələyib açdı. İçəri girib, başının üstünü aldı, otağın yarıqaranlığında bir az da vahiməli görünən əsəbi üzü ilə yuxarıdan aşağı ona zilləndi, əllərini belinə vurub:

- A yekə gəlin, bunu niyə bu qədər ağladırsan? Niyə qoymursan yataq?.. Axı sabah sübh tezdənnən işə getməliyik?!.. – dedikcə, səsi otaqlara yayıldı...

Döşünün üstünü yorğanın ucuyla örtüb, ha uşağın ağızından çəkib çıxartmaq istədisə, çıxara bilmədi. Bütün gecəni ağlayıb-ağlayıb, heydən düşmüş oğlu döşünün giləsini dişlərinin arasında sıxıb, dərin yuxuya getmişdi... döşünü ha geriyə çəkirdirse, körpənin xırda dişləri arasından çəkib çıxarda bilmirdi... Oğlunun balaca ağzının kənarlarından süd evəzinə qan axırdı...

...Fikirləşdi ki, böyük oğlu anadan olandan ona əzab verib. Anadan olandan qanını sorub. Hələ də sormağındadı. O illər oğlu döşünün giləsini dişlərinin arasında sıxıb-sıxıb, qanını axıtmasa, yatmırıdı. Odu ki, hər iki döşünün giləsi yara salmışdı. Yaralar, yadına gəlir, köz bağlamağa imkan tapmırıdı. Hər əmizdirəndə, yarılib qanını axıdır, südüyle bir oğlun ağızına dolur, uşaq südüğərişiq qanını əmirdi...

...Qayınatası çılpaq döşünə elə baxırdı, elə bil uşağın ağızındaki – onun döşü yox, içi südlə dolu, şəffaf süd şüşəsi idi... Vahimədən, ya çəşqinqılıqdan nitqi qurumuşdu. Döşü oğlunun ağızında döyüküb qalmışdı... Qayınatası dinmədiyini görüb əsəbileşdi, iri əllərini uzadıb, uşağı döşündən qopartdı... Uşaqla bir döşünün giləsini də qoparıb apardı... Döşünün qanı gecə köynəyinin, yorğan-döşəyin ağına dağılıb, hər yanı al qana boyadı...

...Ardı yadına gəlmirdi... Ağrıdan ürəyi getmişdi?.. Yoxsa, otağın işığı sönmüşdü?..

Qayınanasını xatırladı... Qayınanası başı alovlu qaçıb gəldi... Yatağın kənarına oturub yorğanın ucunu qanı süzülən döşünə basdı, sonra hansı meyvəninsə qurusunu xatırladan qırışlar və büküsələr dolu balaca üzüylə ona baxa-baxa, həyəcandan tövşüyə-tövşüyə astadan:

- Dinmə, bala, dinmə. – dedi.

Qayınınənəsi də budu-burdaydı... sinəsini xışıldada-xışıldada öskürüb, dəqiqədə bir «başıma xeyir» deyirdi. Qalın qırışlarla dolu göz qapaqlarının torbası altında bozaran muncuq gözlərini döşünə zilləyib, sinəsini xışıldada-xışıldada:

- Bu nə görəcəkdi, Allah, sən özün saxla?.. - dedi...

...Yox, bu, qayınınənəsi deyildi... Anasıydı... Yanaşı çarpayıda uzanıb sarımtıl bəniziylə üzünə zillənmişdi.

- Başıma hərlənirlər. - anası dedi, sonra üzünü çevirib tavana zilləndi. Və o, anasının gözlərinin vahimədən necə irildiyini gördü. - Məni özləri ilə aparmaq istəyirlər. - anası bu dəfə tavana baxa-baxa dedi. Sonra sarımtıl qolunu yorğanın ipək səthi ilə ilan kimi süründürüb, biliyindən tutdu.

Anasının əli buz kimi sürüşkən və soyuq idi ...

Bədəni uçundu... Bileyini anasının əlindən çəkib çıxarmaq istədisə də, anası buraxmadı. Ürəyi vahimədən çırpına-çırپına çabalyıb əl-qol atdışa da, bədəni hərəkətə gəlmədi...

Ayağa qalxmaq, qapını açıb dəhlizə çıxmaq, adamları köməyə çağırmaq lazım idi. O isə tərpənə bilmirdi...

Ağzını geniş açıb, havanı sinəsinə çəkdi ki, qışqırsın...

Səsi çıxmadi. Səsi hardasa, lap dərində idi. Onu ordan bir daha çəkib çıxara bilməyəcəkdi. Əlacı kəsilmiş halda yavaşca:

- Vay canım. - deyib susdu.

Yoxsa, bunu anası dedi?..

- Gəl çım, Ağca!.. – qayınanasının səsi yenə hardansa, lap yaxından gəldi. Bunun ardınca qayınanasının həlim səslə dediyi:

- Ay ana, eşitmirsən? Nə oturmusan?.. Durub çimsənə... – sözlərini qırıq-qırıq dəhlizin aşağı başından eşitdi. Bunun ardınca:

- Gəl çım, ay nənə!.. – deyən daha bir neçə səs bir-birinə qarışdı. - Tənbəlliyn tutubsa, səni özümüz çımdırək!..

- Ay bacısı, qardaşlı olmayan... Ay qoşunu qırılan gəlin, vay...

...Qarının səsi idi... hardansa, lap yaxından gəlirdi. Yenə özünə ağlayırdı...

Yoxsa, ona ağlayırdı?.. Uşaqları da budu burdaydılardı... qarının səsindən doluxsuna-doluxsuna, ona baxa-baxa ağlayırdılar...

Amma yox... Bu, uşaqları deyildi. Otuz beş il bir yerdə işlədiyi həkim həmkarları idi... Birbaş klinikadan, ağ xalatlarda gəlmisdir. Çarpayının ayaq tərəfinə yiğişib hüznlü üzlərlə ona zillənmişdir. Usanmaz həkim səbriylə öz həmkarlıq borclarını yerinə yetirirdilər.

Uşaqları mətbəxdəydi. Bunu o sarıdan ara-sıra eşitdiyi hənirtilərdən anlayırdı... Orda nə haqdasa xisin-xisin danışıldırıllar, nələrəisə götür-qoy edirdilər və daha o götür-qoy elədikləri barədə ona nə isə demək fikirləri yox idi. Bu gündən, ya bəlkə lap hələ dünəndən, ya ötən həftədən bəri uşaqları ona artıq o biri tərəfin - O dünyanın adamı kimi baxırdılar. Çox yaxınına gəlməkdən, ona toxunmaqdan ehtiyat etdikləri üzlərindəki xof dolu nagümanlıq ifadəsindən, ehmal hərəkətlərindən bilinirdi...

...Göz qapaqlarını azca aralayıb, çarpayısının ayaq tərəfində dayananlara baxmaq istədisə də, gözlerinə dolan yaş imkan vermedi.

Niyə ağlayırdı?.. Özünə?.. Yoxsa, heç bir ürəkaçan nəticə verməyən əzablı həyatına?..

Gözlərini bərk-bərk sıxıb, içində dolan yaşı yanağı boyu axıtdı. Sonra kipriklərini araladı və gördüyü mənzərədən az qaldı bağıri yarılı...

...Çarpayısının ayaq tərəfində qara tüstü kimi, duman kimi havadan asılıb qalan qara əbali, iti caynaqlı Ölüm mələyi idi... İçi dəqiq görünməyən qara gözləriylə üzünə zillənqmişdi...

Bədəni uçundu... qorxudan keyimish dilini ağızının içində zorla hərlədə-hərlədə:

- Nə isteyirsən?.. – deyib durdu.

Duman aşağı enib üstünə yayıldı, kiminsə səsini andıran tanış səslə qulağına:

- Məndən qorxma. Sən ki, məni tanıyırsan. – dedi.

Nəfəsi sinəsində çalxalana-çalxalana:

- Tanımiram. – dedi və əlini bir təhər hərəkətə gətirib, yorğanın ucunu üzünə çəkdi, ürəyi əsə-əsə gözlədi.

Otağa sakitlik çökdü. Bir qədər gözlədikdən sonra yorğanın ucunun altından baxdı.

Ölüm dumanı sovuşub çəkilmişdi, tüstü kimi, duman kimi, havaya dağılmışdı...

Yorğanın ucunu üzündən çəkdi, bədən soyuq tər basa-basa nəfəsini nizama salmağa çalışdı... Anası və xalaları, əri də, Ağca qarı da can üstündə eyni ilə beləcə, başlarının üstünü, ya çarpayılarının ayaq tərəfini kəsdirib dayanan kimdənsə qorxan tək, büzüşüb, saralır, uşaq kimi ağlayıb, yalvarırdılar. Gecələrlə qulaqlarına piçildənən qoxunc xəbərdarlıqları günortalar yuxuda sayıqlayırdılar...

...Üzbəüzdəki paltar şkafının aralı qapısından vur-tut üç ay bundan əvvəl evləri ilə üzbəüzdəki atelyedə tikdiridi bənövşəyi paltarın qolu görünürdü. Vur-tut üç ay əvvəl dərzi Sonyanın pulunu artırılaması ilə ödəyib, paltar qoltuğunda evə qayıtdığı, paltarı ehtiyatla ciğaradan çıxarıb əyninə geydiyi, güzgünen qabağına keçib, özünə sağıdan, sodan baxdığı elə bil lap çoxdan, lap çoxdan olmuşdu...

Qapı tərpənib araladı... Kimsə arasından içəri boylandı, sonra səssizcə geriyə çəkildi.
Halını bilmək isteyirlər. Yoxlayırlar, görsünlər, sağdı hələ, ya yox.
Ürəyi sıxıldı.

Bu insanlar niyə bu qədər insafsızdır?.. Niyə anlamırlar ki, əvvəl-axır onlar da ölücək?.. İraq olsun, oğulları da, onların arvadları da, uşaqları da. Amma nə qədər ki, canları ağrımıır, nə qədər ki, Ölüm dumanının tüstüsü burunlarına dəyməyib, bunu anlamırlar. O dumanı indi birçə o duyur. Ölüm insanlardan insaflıdı. Gör bir, neçə vaxtdı səbrini basıb, oğrun-oğrun kǔnc-bucağı qısılıb gözləyir. Yaxınına gəlməyə, sinəsinə qonub nəfəsini kəsməyə qiymır. Ona yazığı gəlir. Lazımsız, köhnə əşya kimi, yataq otağının bir kǔncünə atılıb qaldığına görə qiymır.

Yoxsa, bunun qaydası budu? Yaddaşının kǔnc-bucağını eşib, bütün unudulmuşları hərəkətə gətirmək, olub keçənləri yada salıb, bir də, yenidən yaşatmaq...

Hə, yaddaşını oyadan da O idi - Ölüm.

Ölüm anasıyla da belə eləyirdi. Yaddaşını oyadıb, xatirələri hərəkətə gətirir, arvadı ağladıb güldürə-güldürə, gah həmlə edib sinəsinə yatır, xırtdəyinə keçib boğa-boğa, nəfəsini kəsir, gah da qəfil tərəddüdlə geriyə çəkilib, ha yandasə gizlənirdi.

...Anasının rəhm və təəssüf dolu baxışları gözünün qabağına gəldi...

Onda anasının bu baxışlarının, gözlerinin dərinliyində işaran o mərhəmət qarışq təəssüfun nə olduğunu anlamırdı. Başı qarışq idi. Uşaqları körpə, özü cavan...

Ürəyinin başı söküldü. Xəstə anasına baxdığı dövrələri – ərini, uşaqlarını unudub, uzun-uzadı çovğunlu-qasırgalı qış aylarıyla burnunun ucu saralıb nazilən anasıyla üz-üzə, göz-gözə qaldığı gecələri, ərinin, uşaqlarının, iş yoldaşlarının, rəfiqələrinin yaddaşından silinməyini, əlinin altına keçəni yeməkdən kökəlib əndazədən çıxmağıını, üstünə çağrılan həkimin anasının nəbzini yoxlayıb, hər dəfə:

- Yaşayacaq. Ürəyi möhkəmdi. – deməyini xatırladı.

Onda anasının ömrünün hələ qabaqda olduğundan, uzun-uzadı yataq ömrü yaşayacağından xəbərsiz idi.

Çönüb yanaşı yataqda səssiz-səmirsiz uzanan, tora düşmüş quş kimi, xof dolu gözlərlə tavana zillənən anasına baxdı. Olsun ki, bu dünya belə qurulub. Hamı, hətta ən yaxın doğmalar belə, nə vaxtsa, bir-birinə mane olmağa başlayırlar.

...Anası deyəsən, daha nəfəs almırı.

Biləyini ehtiyatla anasının əlindən çəkmək istədisə də, anasının soyuq barmaqları gərilib qolunun ətinə yerdi.

Ürəyi sıxıldı... Anası onu özü ilə aparmaq istəyirdi. Ya da əksinə, məqsədi – onun qolundan yapışib bu dünyada qalmaq idı.

...Qapı bir də aralandı. Başını çevirmədən, gözünün yanıyla qapıya baxdı.

Heç kəs yox idi. Demək, qızı hələ gəlməmişdi. Qapını olsun ki, otaqların arasıyla viyıldayan külək tərpətmışdı. Kuləyi bu yiyesiz evin pəncərəsindən o biri otaqların hansındasa açıq qalan pəncərə, ya nəfəslək içəri buraxmışdı...

Başını çevirib, yatağın o biri gözünə baxdı.

Yatağın o biri gözü boş idi.

Hə də... Axı anası çoxdan ölmüşdü?!.. İndi Allah bilir, sümükləri də çürümüşdü.

Həyət tərəfdən Azan səsi eşidilirdi.

Olsun ki, günortadı. Yoxsa, axşam düşürdü?..

Pəncərədən göyün üzü görünmürdü.

Ona elə gəldi, ya bu, doğurdan baş verdi... Azanın içində öz adını eşitdi...

...Bədənindən soyuq giziltilər ötüşdü.

Qara basırdı onu. O gün quşların, onun adını çəkdiyini öz qulaqlarıyla eşitdiyini deyəndə, sahə həkiminin, oğlunun qulağına astaca:

- Qarabasmadı. - dediyini öz qulaqlarıyla eşitmişdi.

Sahə həkimi bunu deyib, çantasının düyməsini bağlamışdı. Sonra hər ikisi, üstündə təcrübə apardıqları nəyəsə baxan tək, onun qarnına zillənmişdilər.

...Külək pəncərənin pərdəsini yellədib araladı deyə, göyün kiçicik parçası göründü.

Göyün üzü açıq maviyə çalırıldı. Olsun ki, günortaydı... Bir azdan yenə hava qaralacaqdı. İşə gedənlər evlərinə qayıdacaq, şam yeməklərini yeyib televizorun qarşısında əyləşəcəkdilər. İş gününün yorğunluğunu, pürrəngi çaydan içə-icə, maraqlı verilişlərə baxa-baxa çıxaracaqdılar...

Gözlerinin kənarıyla axan yaş boynuna, qulaqlarına doldu.

O ki, ölmək istəmir?!.. Bütün ömrünü də bu dünyani, bütün ağaclarıyla, quşlarıyla, dənizi və günəşiyələ, bütün səsləri və qoxularıyla sevə-sevə yaşamışdı?!.. Dünya isə, sən demə, onu heç sevməmişdi...

Boğazına dolan qəhəri güclə uddu.

İndi əri sağ olsayıdı, onun bu halını görseydi, yanında oturub başını sığallayardı, uşaq kimi, hönkür-hönkür ağlayardı.

...Oğlu, sən demə, yenə burdaydı... üzbeüzdəki kresloda oturub fikrə getmişdi. Nə vaxt gəlmışdı, otağa necə daxil olmuşdu?.. Yoxsa, bayaqdannan getməmişdi?.. Yoxsa, gedib, bir də geriyə qayıtmışdı?..

Yəqin gedib qayıtmışdı. Olsun ki, işdən icazə almışdı. İşini-güçünü atıb, ürəyində ona min yol ölüm diləyə-diləyə, geriyə qayıtmışdı. İndi oturub gözləyirdi.

O isə ölmürdü. Ölə bilmirdi.

Ölmək - olsun ki, yuxuya getmək kimi, bir şey idi. Onu da, olsun ki, narahatlıq, nigarənlıq qaçırdı. İndi bir o qalırdı ki, yalnız yaxşı şeylər barədə düşünsün, yadına yalnız xoş, ürəkaçan xatirələrini salsın. Gözəl günlərini, güzel saatlarını...

Yaddasını gərib, orda xoş və ürəkaçan olan nə isə axtardısa da, yadına, dünyasını nə vaxtsa çoxdannan dəyişmiş bir neçə qohumunun üzündən savayı heç nə düşmədi.

Olsun ki, canının ağrısı imkan vermir. – fikirləşdi. Bir də yaddası olsun ki, çox yüklü idi. Əzablı illərin min bir xatirələri ilə - səhəri, günortası olmayan yarıqaranlıq, havasız xatirələrlə dolu idi.

- Can bala... – anası hardansa, lap yaxından, kimdənsə qorxurmuş kimi, ağızının içində dedi.

Çönüb anasına baxdı.

Anası pəncərənin açıq nəfəsliyindən görünən göyün kiçicik parçasına baxındı. Ağızının içində dua oxuyan tək, asta-asta danışındı.

...Qapı döyüldü.

Yox, qapı deyildi. Döyünen ürəyi idi, ürəyi. Qapı kimi, bərk-bərk döyünbəsusdu. Sonra otağa zülmət qaranlıq çökdü. Sonra qaranlığın içindən kimsə üzünə zillənib:

- İç. –dedi.

Oğlu idi. Bir əlini boynunun altına keçirmişdi, o biri əlində saxladığı dərman dolu qədəhi onun dodaqlarına sıxmışdı. Oğlu dərmanı ağızına sızdırib, başını yenidən yastiğa edirdi.

Boğazına yiğilan dərmanı bir təhər udub, daha dərman içmək istəmədiyini, dilinin, udlağının daha sözünə baxmadığını axır ki, deyə bildi. Dilini axır ki, hərəkətə gətirib:

- İstəmirəm. – dedi. Yoxsa, «ölürəm» dedi?..

Hə, rahatlanmaq üçün yadına nə isə salmalıydı. Yaddası isə susurdu. Ya da yadına, kiminsə həyatından bəhs edən sənədlə filmin qırıq epizodlarını andıran adda-budda görüntüləri salırdı. Ya bəlkə həyatında ümumiyyətlə, yaxşı heç nə olmamışdı?.. Bəs cavanlığı, tələbəlik illəri, nişanlı vaxtları?.. Ola bilməz ki, o dövrlərdən yada salıb kövrələsi bir xatirəsi olmasın. Olmağa qalanda, yəqin ki, nə isə olmuşdu, lakin sonradan-sonraya

uzun-uzadı əzabların basqısı altında hər şey əriyib yoxa çıxmışdı... Uşaqlığı da, gəncliyi də, tələbəlik dövrləri də, nişanlı vaxtları da. Hər şey məhv olmuşdu. Uşaqlığı da, gəncliyi də, gəlinliyi də... Hanı dünənki Zərifə? Ya bir il bundan əvvəlki sağlam, gümrah Zərifə?.. Hər şeyi bəyənməyən, küçəyə çıxanda, hamının ağızı açıq qalan gözəl Zərifə?.. İyirmi il bundan əvvəlki Zərifə hanı?.. Qırx il, əlli il bundan əvvəlki nazik bədən, alyanaq Zərifə hardadı?.. Məktəbli Zərifə, Körpə Zərifə?..

Bir də baxdı ki, budu, zərifələrin hamısı burdadı. Yaşlısı, cavanı, məktəblisi, tələbəsi, körpəsi...

Ayağa qalxmaq, bu zərifələrin hamısını bir-bir bağırna basıb hönkür-hönkür ağlamaq istədi... Elə bil ayağa qalxdı da. Canını dişinə tutub, çarpayının kənarlarından yapışib, bir təhər ayağa qalxdı... zərifələrdən ən cavanını bağırna basıb, səssiz-səssiz ağladı...

...Gənc Zərifə ölü ağaç kimi qıpqruru, mərmər kimi soyuq idi...

Bir də baxdı ki, dörd bir yanı şümal başdaşılardol u qəbiristanlıqdadı... Başdaşılaların hər birinin üstündə adı, doğum və ölüm təvəllüdləri yazılıb...

«Ağayeva Zərifə Səməd qızı - 1920-1926»... «Ağayeva Zərifə Səməd qızı - 1920-1930», «Ağayeva Zərifə Səməd qızı - 1920-1940», «...1920-1952...», «...1920-1970...»

...Üşüdü... Qolunu hərəkətə gətirib yorğanı xirdəyinə çekdi...

Güzgünün başına sancılmış foto-şəkli mənəsiz bir təbəssümlə üzünə gülümsəməyə davam edirdi. Bu şəkli yəqin ki, o ölündən sonra böyüdəcəkdilər. Qara çərçivəyə salıb evin yuxarı başından asacaqdılar. Başsağlığına gələnlər onunla bağlı xatırələrini danışacaq, sonra çönüb, bu şəkli baxacaqdılar...

Sonra fikirləşdi ki, şəkli böyütürmək lazım olmayacaq. Uşaqları dəfn mərasimini pis-yaxşı yola verib, evdən əl-ayaq çəkiləndən sonra ona aid bütün əşyaları, şəkilləri bir kənara yihib, komalayıb zibil qutularına basacaqlar. Sonra elə bil bunu gördü də...

Necə böyük oğlu, dəhlizdəki divar şəkfinin qapılarını taybatay açıb içindəkiləri yerə boşaldır, qızı sarımtıl fotoları komalayıb ciğaraların içinə basır... Saralmış fotolardan, suda boğulan tək, boğula-boğula onu köməyə çağırın ata-anasının, baba-nənələrin, onlarla, az qala, bir əsr bundan əvvəl yaşmış ayrı qadın və kişilərin heysiz civiltilərini eşidir...

Almobda olan fotolara görə - çımrılıkdə, dağ döşündə, Yalta, Riqə, Vilnüs istirahət evlərində çəkdiridiyi şəkillərə görə elə bil o, xoşbəxt yaşamışdı. Amma yaddaşı, bu xoşbəxtliyi niyəsə saxlamamışdı.

Fikirləşdi ki, xoşbəxtlik, bədbəxtlik nədi axı?.. İnsan nə zaman xoşbəxt, nə zaman bədbəxt olduğunu heç zaman bilmir. Bu, yalnız sonradan - hər şey bitib qurtarandan, ötüb keçəndən sonra məlum olur. Məsələn, indinin özündə ən böyük xoşbəxtlik – can sağlığıdı. O isə bunu yalnız indi – yatağa düşəndən, canı min bir ağrılarla dolandan sonra anlamağa başlayıb... İndi daha canı da ağrımı...

Ürəyi zəif-zəif çırındı. Doğrudan, qəribədi, niyə daha ağrımı?.. Bədəni ağrımaqdan bezib, nədi?.. Yoxsa, sağalır?..

...Dəhlizdən çöl qapısının səsi eşidildi. Kimsə dəhlizə daxil olub, əlindəki ağır yükü döşəmənin üstünə buraxdı və çox keçməmiş qırıq hicqırtılarla aqlımağa başladı.

Ürəyi xırda döyüntülərlə döyünbəsusdu. Kimdi, görən?..

Otağın qapısı aralandı. Qızı göründü. Səssiz addımlarla içəri daxil olub, dayandı. Uzaqdan-azağa üzünə zilləndi.

Başını qızına tərəf çevirə bilməsə də, qızının vücutundan yağın yorğunluğu gözünün yanıyla gördü.

Ürəyi sıxlıdı... Qızını yorub, bu hala salan o idi. Bir də, deyəsən, qızı yenə boylu idi. Bunu, axır vaxtlar onun köntöy yerişindən hiss eləyirdi.

Qızı yenə həmin köntöy yerişlə yeriyib yaxınına gədi.

Gözlərini açıb, qızına baxmaq istədişə də, göz qapaqlarını qaldırı bilmədi. Göz qapaqları dünəndən bura ləp ağırlaşmışdı. Suyu quruduğundan, qartıyb bərkimişdi. İndi ona yalnız kipriklərinin arasından baxmaq qalırdı.

Qızı çarpayışının kənarına əyləşdi, qollarını qoltuğuna vurub üzünə zilləndi.

Gözlərini tam aça bilməsə də, qızının üzündəki şışkinliyi sezdi.

Qızı bir müddət ona baxa-baxa oturub qaldı, sonra üstüne əyilib, ehmalca alnından öpdü.

Ağlamağı tutdu...

Qızı qəhərləndiyini hiss eləmədi, boynundakı şərfi açıb, bir kənara tulladı, nəfəsini dərib, güzgüyə sarı çöndü, saçlarını səliyə salıb, ondan nə isə soruşdu.

Yoxsa, ona elə gəldi?..

Külək pəncərə şüşələrini titrədirdi. Qızı əllərini balaca qarnının üstündə çarpezlayıb fikrə getmişdi.

Küləyin səsindən oldu, ya qızının görkəmi ürəyini sıxdı, yenə canında ölüm vahiməsini andıran xof dolandı... Otaq yenə qorxunc ala-toranlığa büründü... Çarpayışının ayaq tərəfində beli bükük, fağır-fağır oturan qızı uzaqlarda qaldı... Yenə qatı dumanlığı andıran həmin soyuq hava kütləsi axdı üstünə... çarpayışını nənni kimi, yellədib, onu yırğaladı...

Yoxsa, öldü?.. Əgər ölüm bu idisə?..

Hardansa, ləp yaxından tanış səs qulağının içine:

- Gözlərini yum. – piçıldadı.

Göz qapaqlarını aralayıb baxdı.

Çarpayışının ayaq tərəfində cavan bir qız oturmuşdu... sevgi dolu gözlərini üzünə zilləyib mehriban-mehriban:

- Niyə yatmırsan, mənim balam?.. – deyirdi. - Hamı yatıb. Cırtdan da, Məlik Məmməd də. Mən də yorğunam. Sən də yat ki, mən də yatım. Yazıjam axı?!..

Özü idi... ya qızı idi?.. Anlaya bilmədi.

Qızı idi, qızı. Əlindeki spirti pambıqla qolunu silirdi. Olsun ki, iynəsinin vaxtı çatmışdı.

Kiçik oğlu da budu-burdaydı. Qızının burda olmasına baxmayaraq, getməmişdi, qollarını qoltuğuna vurub, fikrə dalmışdı. Allah bilə nə fikirləşirdi?!..

Bu barədə fikirləşməyə səbri çatmadı. Fikirlərinin arası qatı dumanlıqlarla doldu. Sonra elə bil yenə qapı döyüldü. Yoxsa, döyüntü yenə içindən gəldi?..

Fikirləşdi ki, heç olmasa, bircə xoş xatirə düşsəydi yadına, rahatlanardı, ürəyi yerinə gələrdi. Bəlkə də ləp ölürdi. Amma heç nə düşmürdü yadına. Yaddaşı məkrli inadla susmağa davam edirdi. Olub, ötüb keçmiş nə qədər ürəkbulandıran, acı xatirə vardısa, çəkib ortaya gətirirdi. Bax, əgər indi yaddaşı insafa gəlib, xatirinə olub keçmiş bircə yaxşı hadisə, ya gün, ya heç olmasa, bircə söz salsaçıdı, bu yaşda ölməyinin, ömrünün, həyatının mənasını anlayardı. Yaddaşı isə səbrlə susurdu. Yoxsa, hava qaralırdı?.. Əslinə qalandı, indi bunun bir o qədər də fərqi yox idi. İndi hava da, yaddaşı kimi, dəqiqədə bir qaralırdı...

...Çöldən quşların səsi eşidilirdi. Bu, o demək idi ki, səhərin açılmağına az qalırdı. Sonra Azan səsi eşidildi. Kimsə, üstünə əyilib yanağından öpdü. Yoxsa, külək sığalladı yanağını?.. Yoxsa, can verirdi?..

Yox, can verənləri çox görmüşdü. Əvvəl içəridən doğuş gücənməsini andıran təkan gəlməliydi. Bədəni bu təkandan gərilib titrəməliydi. Yalnız bundan sonra ölümqabağı xırıltılar başlamalıydı. Onun içində isə əminaman sakitlik idi.

Hardansa, aşağı mərtəbələrdən ayaq səsləri eşidilirdi.

Adamlar idı... pillələri qalxırdılar. Onu basdırmağa gəlirdilər.

Demək, ölmüşdü. Özü də bilmədən. Xəbəri olmadan.

...Təşfişə düşüb əl-qol atdısa da, nəfəs yoluna tixanan yumruğabənzər nəyinsə öz yerini bir az da bərkitdiyini hiss edib, dayandı.

Yox, hələ ölmürdü. Taqqıltı səsləri də aşağıdan yox, hardansa buralardan, mətbəxdən gəlirdi.

- Öl... mü... rəm... - kimsə böyürdən dedi.

Yoxsa, bunu özü dedi?.. Bunun ardınca həmin səs lap yaxından:

- Vay canım. - dedi və canının bu sözdən yumşalıb titrədiyini hiss etədi.

- Ay bala... – bu dəfə deyəsən, özü piçildadı...

Kim idisə, üstünə əyildi, astadan qulağına:

- Ağla, bala, ağla. – deyə piçildadi.

- Niyə ağlayım?.. – dedi.

- Çünkü ölürsən. – səs lap yaxından dedi, sonra həmin məlahətlə o birilərə:

- Siz də ağlayın. – dedi və hər şey qəribə bir çəkisizliyə qərq oldu...

...Yataqda sarımtıl, ölü quş tək, hərəkətsiz qalan qadının kim olduğunu isə, yalnız dəhliz və yataq otağı adamlarla dolanda, kimsə əlini uzadıb, üzündə məmnun təbəssüm donmuş qadının gözlərini bağlayanda anladı...

1986

PYESLƏR

MƏN SÖZLƏ, DƏRZİ İYNƏYLƏ İŞLƏYƏN KİMİ İŞLƏYİRƏM...

Vağzal... perronda vurnuxan adamlar... Platformadan qatarın altına atılan qadın... Qatar əyləcinin, sinirləri sıyırib aparan səsi... Bir anlıq sükut... sonra tükürpədici hayqırı... və bunu boğan gur tamaşaçı alqışları...

Tamaşa bitdi.

Bayaqkı sükutu xatırlayıram... tamaşaçılar kresloların qoltuqlarından bərk-bərk yapışıblar... səhnəyə tərəf gərilərək, sehrlənmişlər...

...Bu nə idi?.. Son iyirmi ildə ilk dəfəydi mən tamaşaçı zalını bu halda gördüm... Yanaşı kresloda oturan tələbə qızın, içini çəkərək, ağlamağı məni reallığa qaytardı...

Tamaşaçıların ayaq üstə alqışladıqları aktrisa da ağlayırdı...

- Afaq xanım, heç şübhə yoxdur ki, Siz ölkəmizin ən güclü nasırlarından birisiz. İndi Sizi yeni ampluada – psixoloji dramın yaradıcısı kimi görürük...

A.Məsud: - Teatra gelişimin səbəbkəri istedadlı rejissor, «Yuğ» Dövlət teatrının bədii rəhbəri mərhum Vaqif İbrahimoglu olub. Yəni bu gün kimsə: «Afaq Məsudun teatra gelişimi mənim xidmətimdir.» deyirsə, bu belə deyil. Bu gün Milli Akademik Dram teatrının səhnəsində tamaşaşa qoyulmuş «Qatarın altına atılan qadın» pyesi - incəsənətin və sənətkarın fövqəladəliyi, sənətkar ömrünə tuş gələn qəzavü-qədər barədədir. Daha dəqiq desəm, sənəti özünə yaşam tərzi seçmiş, bütün ömrünü, həyatını teatra, səhnəyə həsr etsə də, son ucda gərəksiz, köhnə əşya kimi küçəyə atılmış istedadlı aktrisa - Gültəkin Sarabskayanın acı taleyi barədədir. Digər baş qəhrəman - vaxtı ilə xidmət etdiyi quruluş üçün yazıl yaranan, bu əsərlərinə görə yüksək vəzifələr, orden və medallarla təltif olunan, lakin Zamanın axarıyla kitabları vağzallarda tum bükülülərinə istifadə olunan, bütün imtiyazlarıyla bir, özünü də itirib evsiz-eşiksiz vağzal sakininə çevrilmiş Yazıçıdır. Əsər həm də sənətin, ədəbiyyatın insan ruhunun mentallığına, mənəvi və sosial həyatına nüfuzu barədə – onu saflasdırıb ucalda bildiyi kimi, əzib məhv etmək gücünə də qadir olduğu barədədir. İlkin variantda o, «Yol üstə» adlanırdı. Bu, ömrü boyu özünü axtarsa da, tapa bilməyən, həyatı müxtəlif sənət və peşə seçimlərinin sınağında keçən, son ucda hər şeydən bezib bu «qədirbilməz» ölkədən birdəfəlik baş götürüb getmək üçün vağzala gələn, şəksiz istedadlı, lakin qəribə bir qadın haqqında yazılmış tragikomediyadır və yəqin ki, yaxın illər öz səhnə təcəssümünü tapacaq. «Qatarın altına atılan qadın» isə təmiz faciəvi dramdır. Hər iki əsərdə baş verən hadisələr vağzal kimi görünən bir məkanda baş versə də, mahiyyət tam fərqlidir.

– İlk baxışda adama elə gəlir ki, hadisələr vağzalda vəqe olur. Əslində də, bütün vağzallar kədərli məkandır. Burda gələnlərin sevinci gedənlərin kədərini qarşılıyır. Sizin qəhrəmanınız Gültəkin Sarabskaya üçün necə, vağzal astanadır, ya yolun sonu?..

- Əsərin sonuna qədər tamaşaçı səhnə məkanını həqiqi vağzal kimi qəbul edir və bu, elə belə də olmalıdır. Perrona yaxanlaşmaqdə, yaxud uzaqlaşmaqdə olan, yaxud zaman-zaman hansısa yaxınlıqlardan ötüşən qatarların təker səsleri və fiti, dəqiqədə bir reyslər barədə məlumat verən reproduktorun elanları eşidildikcə, əlləri çəmodan və bağlamalarla dolu sərnişinlər perron boyu o baş-bu başa vurnuxduqca, səhnədə həqiqi vağzal atmosferi yaranır... və yalnız tamaşanın sonunda buranın, qəlbini sıyıq, qocaman aktrisanın guya bilet alıb, baş götürüb getmək qərarıyla gəldiyi vağzal yox, gizli sənət stixiyasıyla gedib çıxdığı teatr olduğu bəlli olur. Aktrisa bura bəlkə də özündən xəbərsiz, şüuraltı bir istəklə, indicə başalayacaq «Qatarın altına atılan qadın» tamaşasında özünü qatarın altına atacaq baş qəhrəmanın rolunu oynamaya gəlir və onu oynamaya müvəffəq olur. Bu, əlbəttə ki, aktrisanın əzablı sənət yolunun qurtaracağıdır. Həm də astanadır.

- Əsərin leytmotivi – milyardlara sahib olan məmləkətdə insan dəyərsizliyidir. Bu, tamaşanın hər iki baş qəhrəmanının dilindən də eşidilir. «...səltənətlər, bəzəkli skamyalar, İtaliyadan gətirilmiş işi dirəkləri... Ən ucuzu isə insandır!..»

- Əslində, bu, reallıqdır. Bu gün biz bu müdhiş mənzərəylə addımbaşı üzləşməkdəyik. Sivil dünya müxtəlif inşaf mərhələləri üzrə siyasi-iqtisadi-sosial və sair göstəricilərlə yüksəliş teampini reaktiv sürətlə artırıqlıqca, hər sahədə bir yarış, bir rəqabət ovqatı yaşandıqlıqca, İNSANIN rifahı naminə işə düşmüş bütün bu qovhaqovun, bu anlaqsız yarış stixiyasının son nəticədə İNSANIN özünü unutduğu... və nəinki, unutduğu, sürəti və

amansızlığıyla ONU mənim Aktrisamın üstündən keçən qatar tək, taptayıb keçdiyi görünür. Bu gün bütün dünyada olduğu kimi, bizim məmləkətdə də küçələrə vurulmuş işiq dirəklərindən və skamyalardan ucuz insan zümrələri yaranmaqdadır. İnsanlıq xisletini, ruhunu və mənliyini sosial məngənələr axarında çarışmalarda itirmiş, miskin varolma uğurumuna sürüklənmiş bu zümrəyə bəzən mənim qəhrəmanıram kimi, yaradıcı fərdlər, böyük bilik və istedad sahibləri də uğrayır. Ordan qurtulmaq, geriyə qayitmaq elə də asan başa gələn məsələ deyil. İtirlmiş heysiyyət, məhv edilmiş ləyaqət, tapdanmış mənlik bir kimsəyə oralardan salamat çıxmağa imkan vermir. Tamaşa boyu tez-tez eşidilən «insan dəyirmanı» ifadəsi bu acı reallığın möhürüünü vurur.

– **Şekspirin Hamleti dilemma qarşısında qalır:** – Olum, ya ölüm?.. Sizin Gültəkin isə mütləq ölümü seçir. Bunu necə izah edərsiz?..

- Hamlet saraydadır. O, şahzadədir. Üstəlik, onun bir dəstə sadıq aktyor dostları da var ki, içini yandırıb yaxan dərdinin qisasını almaqdan ötrü oyun qurub xain əmisini yaralaya bilir. Gültəkin isə həyatının son dayanacağındadır. O, son çıxış yolu kimi, guya vağzalı seçib. Gəlib ki, bütün həyatını məhv etmiş bu məmləkətdən, onu yararsız əşya kimi küçəyə tullamış teatrından üz çevirib getsin. Və sonda - məlum olanda ki, o yenə həmin o teatra – bayaqdan bəri üşyan qaldırıb lənətlər oxuduğu həmin o teatra qayıdır, onun faciəsi üzə çıxır... və o əlbəttə ki, ölümü seçir.

- Tamaşa boyu Aktrisa tez-tez bir vaxtlar oynadığı və sanki, həyatında daha onlardan başqa gizlənməyə yeri qaqlımadığı rollarına girir. Tamaşaçılarla bir Yaziçi da bəzən onun nəyi oynadığını, nəyinsə, həqiqi hali olduğunu seçməkdə çətinlik çəkir. Əsərin əvvəlində Aktrisanın dilindən səslənən «Daha doğrۇ olmaq istəməyəcəksən!» bəyənatı isə bir növ bu dəyişkənliliklərin açarı rolunu oynayır...

- «Doğrۇ olmaq» həyatının bu dönməndə Gültəkin Sarabskaya üçün məşəqqət dolu bir əzabdır. Aktrisa üçün həyatının bu dönməndə «doğrۇ olub» özünə qayitmaq - amansız həyatın zədəli xatırları ilə yaşamağa düşər olmaq deməkdir. Yalnız vaxtı ilə oynadığı obrazlarının qabığında yaşamağa alışmış Gültəkin qabığını atarkən, zədəli qəlbi ilə heç kimə lazım olmayan, mənasız qariya çevrildiyinin dəhşətini anlayır. Xilas – dönə-dönə yenidən rollara girmək və özünü müvəqqəti də olsa, onlarda yaşatmaqdır. Bu özünüqoruma instiki tək bir mənim qəhrəmanım Gültəkin Sarabskanın seçdiyi xilas yolu deyil. Maskalar və rollar qabığında yaşamaq vərdişi bu gün reallığın öldürücü məngənələrindən və diktələrindən salamat çıxmışın yollarından biridir. Laikn bu maskaların insanı bir sox uçurumlardan qurtarsa da, qəlbləri qorumağa gücü yetmir.

– Doğrۇ olmaq istəməməsi ucbatından bəzən o, ruhi xəstə təsiri bağışlayır, bəzən də dərdlərini unudub vaxtı ilə oynadığı, ya oynamaq arzusunda olduğu obrazlara girir. Amma orda da çox gizlənə bilmir və yenidən reallığa – öz faciəsinə qayıdır...

- Gültəkin istedadlı sənət adamıdır. Lakin cəmiyyət – saxtalığı, qondarma qanunlarla idarəciliyi sevən cəmiyyət istənilən Gültəkin Sarabskayani, eləcə Yaziçi Xasayı da öz «dəyirmanının» boğazına salmağa müvəffəq olub. Xasayın dili ilə desək: «Bu dəyirmanın boğazından salamat çıxan varmı yəni?...» Müasir dönyanın bu qaćılmaz müdhişliyi tamaşanın digər personajlarının qısa monoloqlarında da özünü biruzə verir.

- Yaziçi, hansı gizli ağrılarıylasa inildəyib dizi üstə çökən Gültəkin Sarabskayadan: «Haransa ağrıyır?..» soruşanda, Aktrisa ona: «Saçlarım...» - deyə cavab verir. Saçlar həqiqətən ağrıyır mı?..

- Saçlar əlbəttə ki, ağrımır. Lakin Gültəkin özü demişkən: «Ağrılar var ki, onları gərek qusasan!..» Gültəkinin də elə ağrıları var ki, onlar insanın ən sinirsiz məsamələrini belə, ağrıtmağa qadirdir.

- Görkəmli tənqidçi və nəzəriyyəçi alim Yaşar Qarayev belə bir ifadə işlədir: «ağrı yaddaşı.» Müasir tənqiddə ədəbiyyatı «ağrı yaddaşı»nın ifadəsi kimi ilk dəfə Yaşar Qarayev təhlil edir. Heç kim «saçım ağrıyır» demir, «başım ağrıyır» deyir. Saç ağrısı baş ağrısının ekstaz həddidir. Bu anda saçla başı fərqləndirmək olmur. Bu, həm də insan üzüntüsünün son həddidir... Ağrı zəif adam üçün fəlakət, şəxsiyyət üçün özünütəsdinq aktıdır. Tamaşa达 bir Fəxri Xiyaban xətti də sezilir. Ora sanki Yazıçının ömrü boyu can atlığı bir yerdir.

- Bu, yəni tanınmışların son nəfəslərinədək qəlblərində gəzdirdikləri izaholunmaz Fəxri Xiyaban arzusu yazıçı mövzusuna toxunduğum digər əsərlərdə də var. Burda da xalq yazıçısı Xasay Muradov həyatın dibinə ensə də, qəlbində gizlədiyi Fəxri Xiyaban maniyasından azad ola bilməyib. Bu Fəxri Xiyaban arzusu artıq müəyyən yaş həddini ötmüş bir çox tanınmışların bir növ «Vətəni və xalqı qarşısında göstərdiyi xidmətlərə görə» umduqları təltiflərin ən sonuncusu və gülməlisidir. Və bu mənada ömrünü həmin o xidmətlərdə keçirse də, son ucda yazdığı cild-cild kitabları yalnız tum bükülülərinə yararlı olan Xasayın bu halı gülməli olduğu qədər də faciəvidir. Bilirsiniz ki, yazıçılığın, nə də şairliyin məktəbi yoxdur. Yəni yazıçılıq öyrənilmir, o verilir. Bu səbəbdən sənətin bu növü ilə oynamaq olmaz. Gültəkini məhv edən amillərdən biri və bəlkə də ən başlıcası – vaxtı ilə istedadını, yazıçı məsləkini şan-şöhrətə, pula və vəzifəyə dəyişmiş yazıçının həmin o şan-şöhrət, orden-medallar və Fəxri Xiyaban uğrunda yazdığı saxta əsərləridir. Ayri sözlə desək, burda Yazıçı – kiçik Yaradan, Aktrisa – Bəndədir. Aktrisanın doğru, ya səhv yazılmış taleyinə görə məsuliyyət Yazıçının boynuna düşür. üçün hansı təhlükələr və yarğanlar yaratmaq qabiliyyətinin şahidinə çevrilir. Və bu, reallıqda da baş verir. Bu gün cəmiyyətimizin sağılmaz xəstəliklərinin - milli heysiyyətsizliyimizin, vətəndaş yararsızlığımızın, güc qarşısında əyilmək xisletimizin bünövrəsini qoyanlardan ən əsasının məhz həmin bu ədəbiyyatlar olduğu barədə düşünməliyik.

- Gültəkinin faciəsi onun son monoloqunda açılır. «Mən hər gecə intihar edirdim, səhərlər isə yenə teatra – sənin yanına qayıdırıdım... Axı daha hara gedə bilərdim ki?.. Bu mənasız, məzmunsuz həyatda sığınmağa bir yerim vardımı?..»

- Gültəkinin sənət eşi, özünü cazibəsinə düşdüyü işığın odunda yandırıb yaxan pərvanənin stixiyasını andırır. Lakin yanmaq istədiyi o işığın, saxtalıqlar və xəyanıtlar dolu yalançı işıq görüntüsü olduğunun acı həqiqətiyle üzləşdikcə o, zaman-zaman ölüziyir, sönüür. Son monoloqunda dediyi o intihar, əlbəttə ki, mənəvi intihardır. Aktrisa hər gecə özünü öldürməlidii ki, səhərlər teatra təmizlənmiş vəziyyətdə qayida bilsin. Axı o, ayri cür, teatrsız yaşaya bilmir?!.. Bu dünyaya o yalnız bundan ötrü gəlib.

- Əsərin kuliminassiyası – həyatını sənətinə qurban vermiş aktrisanın tamaşa boyu özünə sığınacaq yeri kimi seçdiyi Yazıçını nəhayət ki, tanımasıdır. Sarabskaya düşdüyü

çixılmazlıqlar dolu vəziyyətindən qurtulmaq üçün seçib sığındığı «pərəstişkarının» əslində, bir vaxtlar onu öz saxta əsərlərində oynamağa məcbur etmiş dramaturqun özü olduğunu anlayanda bu dünyada artıq heç bir sığınacağı qalmadığını anlayır və son çıxış yeri kimi qatar reislərini seçir. Və Siz – Dramaturq onu bu yoldan saxlamağa heç bir cəhd göstərmirsiz, bu müdhiş aktı sadəcə, kənardan müşahidə edirsiz.

- Əvvəla onu deyim ki, əsər yazarkən, mən heç vaxt əvvəlcədən nə isə planlaşdırıram, qurmuram, nədən sonra nə baş verəcəyini, nəyin nə ilə əlaqələnəcəyini müəyyənləşdirmirəm. Bunu, sadəcə, bacarmıram. Hər şey yazı vaxtı baş verir. «Can üstə» pyesini yazarkən düşünürüm ki, finalda əsərin baş qəhrəmanı Qoca oləcək. Çünkü hekayədə o ölürdü. Burda isə o ölmədi. Onun əvəzinə, ucşar kənddən onun gözlərini bağlamaqdan ötrü gələn və tamaşa boyu çarpayısının yanında Yasin duası oxuyan uzaq qohumu öldü. Deməyim odu ki, əsərdə baş verəcək ölümləri mən təyin eləmirəm. Bu, eynilə həyatdakı kimi baş verir. Ölüm yatağında olan kiminsə əvəzinə tam ayrı birisi olur. Sənki Ölüm hansısa sırlı qanunauyğunluqla onun bir addımlığında dayanan kiminsə əvəzinə, ayrı birisini seçir. Bu, bir növ maddələrin molekulyar tərkibini - zahirən xaotik dağınıqla, əslində isə, hər birinin fəaliyyəti riyazi dəqiqliklə düşünülmüş molekulların hərəkətini andıran sırlı bir prosesdir. Burda da belə alındı. Mənim Gültəkini öldürmək fikrim yox idi. Tamaşanın sonunda onu səhnədən düşürüb aparmalıydılar. O isə qatarın altını seçdi.

- Vağzal... xırda alverçilər, dilənçilər, qəzetsatanlar, öz qatarlarına gecikmiş, yaxud, onlardan düşüb getməyə yer tapmayan insanlar...

- Bura həm də ayrılıq məkanı – insanların görüşüb ayrıldıqları yer, yəni yaşadığımız dünyadır. Burda hər kəsin öz qatarının gəlmə vaxtı var və tamaşaçılar da öz qatarını gözləyənlərin sırasındadırlar.

- Əsərin əvvəlinde «Yazıçı» səhnədə kral Lirin təlxeyini xatırladır, miskinliyi ilə mərhəmət doğurursa da, sonda yalnız təessüf hissi yaradır.

- O, həqiqətən, yazılıdır. Şan-Şöhrət azarının, ideologiyanın zədələyib şikəst etdiyi bədbəxt bir insandır. Əslinə qalanda, harda da olsa, bizim məmləkətdə nə vaxtsa böyük vəzifələrdə çalışmış, cild-cild Kitablar yazıb orden-medallarla təltif olunmuş belə bir adamın, əslində, evsiz-eşiksiz vağzal bomjuna çevriləməsi reallıqdan uzaq bir şeydir. Lakin burda Yazıçı burda ayrı bir evdən - Böyük Ədəbiyyat Ərazisindən didərgin düşüb. Ayrı aqlıqdan - yazdığı cild-cild əsərlərinə görə dünyanın bütün nemətlərini qazansa da, oxucu sevgisi qazana bilmədiyi, yazıçı məsləkini dünya malına, şan-Şöhrətə dəyişdiyi səbəbindən bomja çevrilib. Və bu, əslində də belədir. Oxucu sevgisi qazanmayan yazıçı – dilənçidir. Ədəbiyyat ərazisindən qovulduğu təqdirdə o, bomjdur.

- Bir qədər də Tum satan qadın barədə. Əsərdə o biri personajlar kimi onun da faciəsi görünür. O Gültəkini tanıdıqda tum qazanını unudub, aktrisanın səhnə geyimləri ilə dolu çəmodanına cumur, ordan çıxardığı uzunətəkli paltarı əyninə geyinib Hamletin Ofeliyasını oynayır...

- Olsun ki, nə vaxtsa o da aktrisa olub. Yaxud, xor ifaçısı olub. Tum satan qadın Gültəkinin ayrı bir variantıdır. O da pərvənədir. Amma xırda, boz ləçəkli cucudür. Bir qədər istedadsız və iddiasızdır. Onun da həyatı, olsun ki, xəyanıt, amansızlıqlar və laqeydliklər

ucbatından məhv olub. Gültəkinlə rastlaşarkən, onun çemodanından çıxardığı köhnə rekvizitləri, səhnə libaslarını əyninə geyinib Ofelyanın monoloqunu söylədikcə, tamaşaşasına yiğilşanlar - onu vaxı ilə bu hala salan, indi isə tamaşaşasına yiğişib, bir ucdn tumunu taraş edən cəmiyyətin özüdür.

- Tamaşada zahirən heç nə baş vermir, heç bir ənənəvi hadisəçilik yoxdur. Baş qəhrəmanlar tamaşa boyu səhnədən getmirlər, nə dekorassiya, nə kostyumlar dəyişilmir. Və tamaşaçını iki saatdan artıq bir vaxtı gərginlikdə saxlayan nədir? Klassisizmin müasir forması? Tamaşa boyu zal nəfəsini belə dərmirdi... Əksəriyyəti gənclər olan belə bir auditoriyani Sizcə, tamaşa nə ilə özünə bağlamağa müvəffəq oldu?

- Yəqin ki, səmimiyyəti ilə. Bizim teatr, elə ədəbiyyatımız da uzun illər sənət əsəri üçün hədsiz vacib olan əsaslı bir şeydən məhrum olub - səmimiyyətdən. Ağrılar da oynanılıb. Axı ağrını necə oynamamaq olar?.. O yaşanmalıdır. İstər yazılı qələmində, istər aktyor ifasında. Burda həyatı oyunlar içrə keçmiş aktrisa tamaşaşasıyla oynamır. O, həqiqi yaralarını açır və ordan sizan qanını nümayiş etdirir. Tamaşa zalını da məhz bununla ələ alır, gizli yaraların közünü qoparır. Əsər qocaman aktrisanın faciəsindən bəhs etse də, hər kəs: «Bu, mənim haqqımdadı.» - deyir. Və sizə deym ki, tamaşaya iki və həttə dəfələrlə gələnlərin sayı da az deyil. İnsanlar ağlayır, tamaşa salonunun işıqları yandırılırsa da, zalı tərk etməyə tələsmirlər. Burda qəribə bir katarsis baş verir. Aktrisanın intiharı salonda kütləvi intihara - cod yaşam diktəsinin məhv edib öldürdüyü ruhların kütləvi intiharına və bunun ardınca göz yaşları içrə şahə qalxan nəhayətsiz azadlığı, müqəddəs «Ali Mən»-lərin qələbəsinə çevrilir.

- Böyük rus tənqidçisi Belinski deyirdi ki, incəsənətin bütün növlərinin əsasında ədəbiyyat, böyük Söz sənəti dayanır. Əlahidən insanlığa ən dəyərli sərvət kimi əta olunan Söz nəhayət ki, Sizin əlinizdədir. Onun nəyi Sizi cəzb edir – mənəsi, işığı, yoxsa, hərarəti?

- Desəm ki, bu gün daha məni sözün heç nəyi cəzb etmir, bəlkə də sizə qəribə gələcək. Amma bu, həqiqətən, belədi. Açığı, bir yazılıçı kimi, sözün özünə heç vaxt elə bir aludəciliyim olmayıb. Bir o qədər də çoxlu söz ehtiyatım da yoxdu və ədəbiyyatda da sözçülükə aram yoxdu. Fikri bəzəyib, düzəyib naxışlar vurmaqda bir məna görmürəm. Düşünürəm ki, əsas məsələ - fikrin mümkün dəqiqliklə çatdırılmasıdır. Qoylap qəzet cümlələriylə olsun. Mən sözlə, dərzi iynəylə işləyən kimi, işləyirəm. Yəni onu əlimin altında nadir hallarda hiss edirəm. Bu mənada, iynənin işığı, ya hərarəti dərzini nə qədər cəzb edə bilirsə, söz də məni bir o qədər cəzb edir. Yəni söz mənim üçün köməkçi vasitədir və mən il-ildən onunla daha rahat işlədiyimi hiss edirəm.

QATARIN ALTINA ATILAN QADIN

(ikihissəlli tragik dram)

İŞTİRAK EDİRLƏR:

Gültəkin Sarabskaya - yaşı 70-i adlamış qocaman aktrisa.

Xasay Muradov - 70-i adlamış qocaman yazıçı.

Nəzarətçi – yaşı 70-i adlamış keçmiş DTN əməkdaşı.

Tumsatan - qaraçı geyimini andıran uzun ətekli paltar geymiş, orta yaşlı kənd qadını.

Qəzetsatan - 30-35 yaşlı qıvraq adam.

Dilənçi - dolu bədənli, yaşlı adam.

Rejissor, fəhlələr, sərnişinlər və sair.

BİRİNCİ HİSSƏ

Vağzal perronunu andıran məkan. Sağ tərəfdə çarxların üstündə dayanan qatarların hərəkət cədvəli görünür. Sol tərəfdə tamaşa boyu bəzən sarı, bəzən qırmızı, bəzən də yaşıl işıqforu yanmış boş reislər gözə dəyir. Tən ortada işıq direyinə bənzər hündür direyin başından dəyirmi vağzal saatı asılıb. Direyin ətrafında adda-budda işıq direkləri və skamyalar qoyulub. Arxa məkanı səhnədən ayıran şəffaf pərdənin o biri üzündə əli çamadanlı sərnişin kölgələri bir-birinə qarışır.

Hansı yaxınlıqdansa reislərin üzəriylə aramlı işə düşən qatarın səsi eşidilir. Bir-birlərini səsləyən sərnişinlərin həyəcan və təlaş dolu çıçırtıları, yük arabalarıyla «yol verin-yol verin!..» - deyə-deyə sərnişin izdihamını yaran hambalların səsi bu səslərə qarışaraq tanış vağzal uğultusu yaradır.

Reproduktordan qadın səsi. Diqqət! Diqqət!.. Sərnişinlərin nəzərinə! Üçüncü, altinci, dördüncü xətlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır! Sərnişinlərdən xahiş olunur, ikinci perrona yaxınlaşınlar. Təkrar edirəm. Üçüncü, altinci, dördüncü xətlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır...

Məkan aramla işıqlanır. Vağzal əhalisinin səsi getdikcə azalır və perrona sakitlik çökür. «Per Günt» operasından musiqi. Səhnəyə hansıa tragik tamaşa qəhrəmanının geyimini andıran uzunətəkli, qara geyimdə Gültəkin Sarabskaya daxil olur. O bir neçə addım atır və reislərin üstünə düşür.

Gültəkin. (*Üşüdür*) U-u-u... soyuqdu... (*ətrafına boylanır*) Bura haradı?.. (*ayağının altında qalan nədənsə sürüşüb yerində laxlayır. Əyilib yerdən iri ölçülü, rəngli afişanı qaldırır.*) Bu nədi belə?.. (*oxuyur*) Qa-ta-rın altı-na a-tilan qa-dın... Bah!.. Ada bir ba-ax!.. Qatarın altına atılan qadın!.. (*üzünü turşudur, tamaşaçılara*) Nə bəsit fabula?!.. Nə axmaq sonluq?!.. (*afişanı əlinin içində əzib kənara tolazlayır, yaxınlıqdan ötən əliyüklü fəhlələrə*) A bala, ay uşaq, əlimdən tut keçim də... Görürsən ki, ilişib qalmışam?!.. Özün görürsən axı?!..

Fəhlələrin köməyi ilə platformaya qalxıb üst-başının tozunu çırpır. Fəhlələr çıxırlar.

Perronun əks tərəfindən səhnəyə nimdaş əyin-başı, tük basmış sıfətiylə evsiz-eşiksiz küçə əyyaşını xatırladan Xasay Muradov daxil olur. O, Gültəkini sezmədən dağınıq addımlarla perronun mərkəzinə yeriyb vağzal saatı ilə üzbeüz dayanır, qolunu cirmələyib dəstəyi pürşüklənmiş saatının əqrəblərini vağzal saatının əqrəblərinə uyğunlaşdırmağa çalışırsa da, zəiflikdən, ya sərəxoşluqdan müvazinətini saxlaya bilmir, dayandığı yerdə arxaya səndələyir.

Hardansa yaxınlıqdan, təkan götürüb aramlı yola düşən qatarın səsi, uzun-uzadı ləng fiti eşidilir.

Xasay fitin səsinə dik atılır və getdikcə uzaqlaşan görünməz qatarın ardınca baxa-baxa doluxsunur, cibindən çıxardığı əzik yaylıqla burnunu, gözlərini silir. Qatar səsi uzaqlaşış itdiqdən sonra skamyalardan birinə yaxınlaşır və gözü perronun əks tərəfindəki skamyada oturan Gültəkinə sataşır, heyrət içində donub qalır. Ehmal addımlarla kənara çekilir və işiq dirəklərindən birinin ardında «gizlənir».

Gültəkin. (*Xasayı sezmir, kədərlə ətrafına boylanır*) Bu da vağzal... Ayrılıq və nisgil qoxuyan kədərli məkan... (*qəfildən dəyişir, üzündə yalançı təbəssüm*) Niyə də kədərli?.. Bəlkə, əksinə?.. Çixılmaz darısqallıqlara son qoyacaq yeganə qurtuluş yolu?.. (*susur, öz-özünə*) Yox, belə deyildi... (*xatırlamağa çalışır; uzun uzadı pauza; Xasay matdim-matdim ona qulaq asır; yaxın relslərdən yola düşən qatarın səsi eşidilir, qatar sürətini artırır, uzaqlaşır və itir; Gültəkin yenidən rola girir, fərqli obraz alır, içini çəkib kədərlə*) Bu da vağzal... Hansı əsərinsə faciəvi sonluğunu andıran kədərli ayrılıq məkanı... (*susur, üzündə yalançı təbəssüm*) Niyə də kədərli?.. Məgər insanı yeni-yeni sevdalara və azadlıqlara qovuşduracaq bu məkan kədərmi goxuyur?.. (*ayağa qalxır, üzü üsyən və qələbə saçır*) Əsla!.. (*geriyə çevrilib gəldiyi səmtə sarı*) Kədər ki, onlar idi... Bütün olanlar! Olub, ötüb keçənlər! (*səsi enir*) Yaddaşında acı kədərdən və sıxıntıdan savayı, heç nə saxlamayanlar. (*matəmlə tamaşaçılara*) Ötüb keçməyənlər... Ruhuna, yaddaşına hopub səninlə bir yaşamağa davam edənlər... (*qəfildən yenidən rola girir, dəli təbəssümlə*) Bu idimi, çəhrayı ümidişərin, şirin, şaqraq gumanların sonu?.. (*üzündə təbəssüm donuq sükütdə qalır*)

Yaxınlıqdan «Semička-semička!.. Yaxşı tum var əmican!..» - qışkıritışan vağzal uşaqlarının səsləri eşidilir. Musiqi kəsilir. Xasay ürəklənib işiq dirəyinin arxasından çıxır və ehmal addımlarla Gültəkin oturan skamyaya sarı bir neçə addım atır, qəfildən ayaq saxlayır, bir müddət tərəddüd içində yerində vurnuxur və yenidən digər dirəyin arxasına keçib «gizlənir». Gültəkin Xasayı sezmir.

Gültəkin. (*skamyanın kürəkliyinə yayxanıb nəfəsini dərir, səmimi*) Nə idi bütün bunlar?.. (*gözləri yol çəkir*) Gözlərini kor eləyən gur projektor işiği... (*qəfildən ovsuna düşür*) ...irəlidə səssiz, qara dənizi, dərin, dibsiz uçurumu andıran qaranlıq tamaşaçı zalı... (*susur, məmnunluqda əriyə-əriyə*) ...ordan iliq hava burulğanlarıyla sənə tərəf axan, axıb-axıb qollarına, ayaqlarına sarılan sevgi və pərəstiş axıntıları... (*gözlərini yumub susur*) Sonra sakitlik... Sakitlik və qaranlıq... (*yuxarı zillənir*) Üstünə cəllad baltası tək, aramlı enən zindan pərdələrin xışiltısı... (*vahimə içində*) Kiminsə son gününü andıran ölüm qoxulu, faciəvi sonluq!.. (*başını aşağı dikib susur. Hardansa uzaqlardan qatar fitinin uzun-uzadı səsi eşidilir. Qəfildən birləşəsə.*) Və bircə o qalır ki, özünü tezçə qrim otağına çatdırasan!.. Əynindəkiləri... (*əynindəkiləri əsəbi hərəkətlərlə dərtidirir*) ...dərini soyan tək, soyub bədənindən çıxarasın!.. (*özünü nəyinsə içindən çıxan tək, kənara atır*) Özünü çölə atıb bu iblis yuvasından qurtulasın!.. (*pauza, yazılıq səslə tamaşaçılara*) Billə-bilə ki, sabah yenə ora qayıdacaqsan... Təkcə ona görə yox ki, getməyə yerin yoxdu... həm də ona görə ki... (*sarsıntı içində susur*) Ona görə ki... daha doğrۇ olmaq istəməyəcəksə-ə-ə-ə!!! (*qəfildən ucadan göylərə*) Daha doğrۇ olmaq istəməyəcəksə-ə-ə-ə!!!

Tamaşaçı zalından qopan alqış səsləri, «bravo-o-o!..» qışqırışan həyəcan dolu nidalar eşidilir. Musiqi. Gültəkin üzünü qapayıb qalır, bir qədər sonra musiqinin ritminə uyğun yerində ləngər vurmağa, əlləri üzündə, rəqs edən tək, səhnə boyu hərlənməyə başlayır. Rəqs gicəllənməsində hərlənə-hərlənə Xasayın «gizləndiyi» işq dirəyinə sarı gedir. Gültəkinlə toqquşmaqdan ehtiyat edən Xasay kənara çəkilə-çəkilə yerini dəyişirə də, Gültəkinin «təqibindən» qurtula billər. Onlar toqquşurlar. Musiqi kəsilir. Gültəkin dik atılıb pərt addımlarla yerinə qayıdır, skamyaya əyləşib altdan-altdan Xasaya zillənir.

Reproduktordan qadın səsi. Diqqət! Diqqət!.. Sərnişinlərin nəzərinə! 19.30 vaxtı ilə yola düşən «Bakı - Tiflis» qatarına minik dördüncü perrondan başlayır. Təkrar edirəm....

Hər ikisi reproduktorun səsinə diqqət kəsilir, sonra qol saatlarını düzəldirlər. Perrona yenidən sakitlik çökür. Hər ikisi yönəmsiz hərəkətlərə yerlərində vurnuxur.

Xasay ürəklənib üst-başını sahmana salır, Gültəkin oturan skamyaya sarı bir neçə addım atırsa da, duruxub dayanır.

Gültəkin redikülüünü açır, heç nə olmayıbmış kimi, ağızının içində zümrümə edə-edə, eyni zamanda gözaltı Xasayın hərəkətlərini izləyə-izləyə, makiyajını sahamana salır.

Xasay ürəklənib, axır ki, işq dirəyinin arxasından çıxır.

Xasay. (*Gültəkin oturan skamyaya sarı bir neçə addım atıb yenidən dayanır, çəşqinqılıq içində Gültəkinə*) Mən... bayaqdan elə sizə baxıram. Deyirəm elə... (*susur, gülümşəyib başını aşağı salır*) Bildiz də nəyi deyirəm...

Gültəkin. (*Xasayı şübhəli baxışlarla başdan-ayağa süzür, qəfildən qoçusayağı*) Pul istiyirsə-ən?.. (*cavab gözləmədən, redikülüünü açır, içindən sivirdiyi iri, kağız pulu şəstlə Xasaya uzadır*) Al!..

Xasay. (*dik atılır*) Yox-yox, siz neyləyirsiz?..

Gültəkin. Götür-götür, utanma!.. (*hüznlə tamaşaçılara*) Kim də bilməsə, mən bilirəm o eclaf - ehtiyac nə olan şeydi.

Xasay. (*pərt*) Siz məni anlamadız. Mən dilənçi deyiləm. (*incik*) Sizdən də heç nə ummuram. Və ümumiyyətlə, bu, mənim xislətimdə olan bir şey deyil. Mən sadəcə, demək istəyirdim ki... (*yenə duruxur, çəşqin nəzərlərə döşəməyə zillənir, qəfildən həyəcanla tamaşaçılarə*) Mən nə demək istəyirdim axı?..

Gültəkin. (*çamadanların yerini dəyişə-dəyişə, dünyadan bezgin yorğunluqla*) Nə deyəcəksən axı?.. Deməsən də, görürəm...

Xasay. (*çəşqin*) Görürsüz?.. Nəyi?..

Gültəkin. (*çönüb Xasaya baxır*) Gözlərinin altındakı kölgələri. (*qəfildən rəhmlə*) Neçə gündü diline çörək dəymir, ay yaziq?..

Xasay. (*barmaqlarını gözlerinin altında gəzdirir*) A-a?!.. Bunları deyirsiz?.. Bunlar kölgə döyük ki?!..

Gültəkin. Kölgə döyük?.. Bəs nədi?..

Xasay. Bu... (*söz axtarır*) ...mənim üzümün quruluşudu. Lap uşaqlıqdan...

Gültəkin. (*qollarını qoltuğuna vurub Xasayı başdan-ayağa süzə-süzə*) İndi sən guya qordisan da, hə?..

Xasay. Siz... məni təhqir edirsiz!.. (*halı xarab olur, ürəyini tutub səndələyir*)

Gültəkin. (*tamaşaçılarə*) Balam, pul vermək haçandan təhqir sayılıb?.. Ürəyim yanır sənə verirəm də, istəmirsən, belə cəhənnəmə istə!.. (*pulu redikülünə basır, Xasayı halını görüb ayağa sıçrayır, onu qucaqlayıb skamyaya sarı sürüyür*) A-a-a?!.. Noldu sənə?.. A bala?!..

Xasay. (*sayıqlayan tək*) Onlar da elə biliirdi... İndi də siz belə düşünürsüz... Amma hamınız səhv edirsiz... (*qəfildən Gültəkinin qucağından kənara sıçrayır, əsəbi bağırıyla tamaşaçılarə*) Bəli, səhv edirsiz!.. Heç də elə olmayıb!.. Mən həmişə öz ideallarımı sadıq qalmışam!.. Elə indi də!.. Bu günün özündə də...!

Gültəkin. (*Xasayı yenidən qucaqlayıb, qulağına astadan*) Bura bax, uşaqlıqda miningit-zad keçirtməmisən?

Xasay. (*Gültəkinin qucağında çabalaya-çabalaya*) ...ruhumu da heç nəyə satmamışam!.. Çünkü... çünkü sidq-ürəkdən inanmışsam!!! Sona qədər!.. Lap sonuncu günə qədər!..

Gültəkin. (*Xasayı sürüyüüb skamyaya oturdur, yenə astadan*) Bəs sarılıq necə?..

Xasay. (*ayılır, dikəlib oturur, yazıq-yazıq*) Onu dəqiq xatırlamıram. Amma dayanın-dayanın... Yadıma gəlir, bir dəfə... lap uşaqlıqda... başımı möhkəm-möhkəm sarılmışdır. Anam da... Hə-ə... (*ovsunda*) ...anam da hardansa, yuxarıdan mənə baxıb ağlayırdı...

Gültəkin. (*ağzının içində kənara*) Sənə baxanda mənim ağlamağım gəlir, ay yaziq, o ki, qala, anan ola! (*redikülündən çıxardığı yelpiklə Xasayı üzünü yelləyir, məmnun halda tamaşaçılarə*) Məndə bu, fitri qabiliyyətdi də!.. Adama ki, baxdım a-a, tut je içini görürəm də!..

Xasay. (*özünə gəlir, xoflu baxışlarla ətrafına göz gəzdirir*) B-bura haradı?.. (*əlləriylə bədənini, ayaqlarını yoxlayır, çəşqin halda öz-özünə*) Mənə nolmuşdu, hə?..

Gültəkin. (*Xasaya məhəl qoymadan, tamaşaçılarə*) Bir dəfə də trolleybus dayanacağında dayandığım yerdə bir də baxdım ki...

Xasay. (*Gültəkinin birinci dəfə görürmüş kimi bərəlmış gözlərlə*) Siz... kimsiz, hə?..

Gültəkin. (*sözünü kəsib turşumuş üzlə Xasaya baxır*) Mən kiməm?.. (*tamaşaçılarə, əsəbi hırıltıyla*) Yoldan ötən yolcu!

Xasay. (*vahimə içində*) Yolcu-u?.. Yolcu-u-u???.

Gültəkin. (*Xasayı başına əl-ayaq qoyur*) Bismillah-bismillah!.. (*tamaşaçılarə*) Bax onda, mən də toçnu belə qorxmuşdum. Eynilə bu cür!.. Dilim qatdanıb... (*göstərməyə çalışır, ağzını iri açıb dilini boğazının yoluna salmağa çalış-a-çalışa*) ...az qala... az qala b-

bo-ğa...zi-m-m-ın... (*dili boğazının içine qatıldığından dedikleri anlaşılmır*) ...içinə girmişdi...

Xasay. (*üzü işıqlanır*) Ah, yadıma düşdü!.. (*qəfildən susur, çəşqin halda nəyisə yadına salmağa çalışır*) Mən... nə isə deyirdim axı?!.. (*dağınıq hərəkətlərlə üst-başını sahmana sala-sala*) İndicə... bax bu dəqiqə hər şey yadımda idi... (*qəfildən həyəcanla tamaşaçılara*) Bəs sonra nə oldu?..

Gültəkin. (*Xasaya məhəl qoymadan, tamaşaçılara*) ...Sonra həkim çağırıldılar. Həkim gözümüz ağına baxıb dedi. «Sarılıqdı!..»

Xasay. (*xoflu*) Həkim?.. Ax, həki-i-i-m...

Gültəkin. (*Xasayı eşitmır, tamaşaçılara*) Anam da gülüb dedi. «Nə danışırsan, a bala, bizim nəslildə «sarılıq» adında xəstəlik olmıyıb... (*qəfildən əsəbi yoğun səslə*) Bizdə hamı qara yaranan ölüb!!!

Xasay. (*sevinclə*) Yadıma düşdü!.. O işığa and olsun, düşdü!.. Sizə bilirsiz nə idi demək istədiyim?.. Amma bax adınızı... (*susub xatırlamağa çalışır*) Bayaqdannan ha xatırlamağa çalışıram, yadıma sala bilmirəm də... Bu dəqiqə-bu dəqiqə... (*saçlarını sahmanlamaq istəyir, əli eynəyinə dəyir, eynəyi burnundan sürüşüb yerə düşür*)

Gültəkin. (*əyilib eynəyi yerdən qaldırır, səliqəylə Xasayıñ gözünə taxır, mərhəmətlə*) Adımı neyniyirsən, qadası?

Xasay. Adınızı?.. (*həyəcanlanır*) Axi siz bilmirsiz... Axi mən... mən... sizin pərəstişkarınızam?!.. (*Gültəkin «pərəstişkar» sözündən dəyişirə də, həmin dəqiqə də özünü ələ alır. Musiqi*) İcazənizlə... (*ayağa qalxıb Gültəkinin qarşısında diz çökür*) ...icazə verin, əlinizdən öpüm!.. (*Gültəkinin əlindən öpür*)

Gültəkin. (*narahat baxışlarla etrafına boylanır, məkanın arxa hissəsindən keçən adamlar ayaq saxlayıb onlara baxırlar*) Qalxin ayağa. Ayağa qalxin, xahiş edirəm. Camaat baxı... Görən nə deyər?..

Xasay. (*dizi üstə*) Qoy kim nə deyir, desin!.. Siz elə bir sənətkarsız ki, əslində... (*söz axtarır*)

Gültəkin. (*əsəbi halda kənara*) Bəli də...

Xasay. ...əslində, sizin qarşınızda... böyük sənətinizin qarşısında hamı, bütün məmləkət diz çökməlidil!..

Gültəkin. Sakit olun, xahiş edrəm. (*yan-yörəsinə baxır, heç kim eşitməsin deyə, astadan*) Siz məni... olsun ki, kiminləsə səhv salırsız... (*qəfildən susur, içini çəkir, kədərlə tamaşaçılara*) Amma bax, kiminlə?..

Xasay. Səhv salıram?.. Siz nə danışırsız?.. Sizin səsiniz... O səsi mən minlərlə səsin içindən seçərəm!.. (*qəfildən tamaşaçılara sarı çevrilir, kiminsə roluna girib teatral avazla*)

Daş kimi ölüb, ot kimi göyərdim!..

Ot kimi solub, bir vəhiş tək dirildim!..

Gültəkin. A-a-a, başa düşdüm... İndi başa düşdüm kimi deyirsiz. O məşhur aktrisanı deyirsiz yeqin. O... (*çamadanlarından birini açıp içindən tüklü yelpinc və şlyapa çıxarır, şlyapanı başına qoyub yelpincə üzünü yelləyə-yelləyə poza alır*)

Xasay. (*heyrət içində*) Aha-aha...

Gültəkin. (*qəfildən şlyapanı da, yelpiyi də çıxarıb çamadanın çinə atır, qaniqara yerinə qayıdır*) Amma mən o döyülmə ki?..

Xasay. O deyilsiz?.. (*döş cibindən çıxardığı eynəyi gözünə taxır, üzünü həyəcanla yelpikləyen Gültəkinə yaxından baxır*) Necə, o deyilsiz?.. Budur, həmin o mənalı gözlər, o sevgi və intiqam dolu sərt baxışlar!.. Həmin alın!.. (*bir qədər kənara çəkilib Gültəkinə indi də uzaqdan baxır*) Alım alını andıran həmin iri və yaraşıqlı alın!.. (*tamaşaçılara sarı çevrilir, bayaqkı pafosla*)

İki qəlb çəkişir dərdli sinəmdə

Qopmaq istəyərək biri-birindən
Biri varlığıyla bağlıdır yerə,
O biri sinəmdən uçur göylərə!..

Gültəkin. (*həl dəyişir, yelpiyi havadan asılı qalır, hüznlə*) O daha uçmur...
Xasay. Kim?..

Gültəkin. (*matəmələ*) Qəlb... Mənim qəlbim. (*qəfildən oturduğu yerdə, ari sancmış kimi dik atılıb dəli hərəkətlərlə bədənində nə isə axtarır*) Gör bir nə vaxtdan bəri ha tərəfimdəsə gizlənib ilim-ilim itən zavallı qəlbim!.. (*başını aşağı salıb susur*)

Xasay. S-sizə noldu?.. Nədən susduz?..

Gültəkin. (*kədərlə*) Qəbrim üstə istəmirəm
Bir dost-tanış ağlasın.
Bir az külək uğuldasın,
Bir az yağış ağlasın...
Qəbrimi bulud sulasın,
Bəlkə bitəm təzədən... (*başını aşağı salıb susur*)

Xasay. (*heyrət içində geriyə səndələyir*) Ay aman?!.. Həmin o səsdi!.. Damarlarımın içiylə qaynar burulğanlarla axan həmin səs!.. Görün bir neçə illərdi bu səsi eşitmirəm?!.. (*qəfildən həyəcanla*) Axi niyə?.. Deyin, səbəbi nədi?

Gültəkin. (*fikirdən ayılır*) Səbəb?..

Xasay. Deyirəm, yəni niyə səhnələrdə görünmürsüz daha?.. Əsərlər ürəyinizcə deyil, yoxsa...
Gültəkin. (*qəfildən dəyişir, turşumuş sıfətlə Xasaya*) Bu nə gic-gic suallardı verirsən mənə?.. Nədi bu, doprosdu, istintaqdı, nədi?.. Ya bəlkə səni mənə vəkil tutublar?..

Xasay. (*pərt*) Priçom tut istintiaq?.. Mən sadəcə...
Gültəkin. (*yorğun halda redikülünü açır*) Adama üz verəndə, astar istəməz də-ə...
Xasay. Astar??.. Məgər mən nə isə dedim?.. Xətrinizə dəydim?
Gültəkin. (*əlini saxlayır, əsəbi halda öz-özünə*) İşə düşmədik?.. (*Xasaya*) A bala, yeri get işüvə-güçüvə də, a-a?!.. Qələt eləmədik ki, yazığımız gəldi sənə!..

Xasay duruxub qalır, çönüb yöndəmsiz addımlarla yerinə qayıdır.
Gültəkin ayağa qalxıb əsəbi halda plاشını soyunur.

Gültəkin. (*paltarının yaxalığında sancağı çıxarıb hikkəylə redikülünə basır, öz-özünə*) Bilmirsən bu qabırğa pərəstişkarların əlindən başını hara soxasan da!.. Küçəyə çıxırsan, üstünə cumurlar, dükana girirsən, ağzuvun içində girirlər!.. Bilmirsən, haraynan yeriyəsən, vallah?..

Perrona boynundan qəzet və jurnallar dolu iri çanta asılmış qəzetsatan daxil olur.

Qəzetsatan. (*perron boyu iri addımlarla gəzişir*) Təptəzə vağzal qəzetləri! Jurnallar!.. İsti-isti!.. Qaynar-qaynar!.. Siyaset və kriminal!.. Pop ulduzlarının həyat və yaradıcılığı!.. «Pleyboy!..», «Həyatın bir anı!», «Gel ol mənim!».. optovoy qiymətə!.. (*Xasaya yaxınlaşır, əl atıb qabırğasını qidiqlayır, Xasay qidiqlanıb kənara çəkilir, Xasaya astadan*) «Sağlamlığın keşiyində»... Səninçün əlli qəpik. (*Xasay əllərini ciblərinə salıb qəzetsatandan uzaqlaşır, qəfildən kiminsə obrazında Xasayın ardınca*)

İlahi, hardasan, səsimə səs ver!

Mənə bir az dözüm ver...

Axi suallara cavab tapmadım?!..

Axi gedənləri qaytarımmadım?!..

Xasay. (*Qəzetsatana, Gültəkinə işarəylə astadan*) Bir az yavaş... sakit ol...

Qəzetsatan. (*Xasayı eşitmır, iri addımlarla perron boyu gəzişir, hələ də kiminsə obrazında*)

Hələ dünən cazibəli həyatvardı, nə bilim...

Onu da sellər apardı, nə bilim... (*gözü Gültəkinə sataşır, özünü onun yanına atır*) Qadınlar üçün «Özünə bax»! Cəmi iki manata!.. (*qəfildən onu tanır, yerində donub qalır*) Dayanın-dayanın, bu ki... Gözlərimə inana bilmirəm...

Gültəkin. (*üzünü yana çevirir*) Aman Allah!..

Qəzetsatan. (*Gültəkinə sarı bir neçə addım atıb dayanır, ovsunda*) Siz... (*Xasaya*) Bu ki... (*Xasay üzünü yana çevirib uzaqlaşır; Gültəkinə*) İlahi!.. Nə xoş təsadüf!..

Gültəkin. (*turşumuş sıfətlə qəzetsatana*) Sizə nə lazımdı, ay yoldaş?..

Qəzetsatan. Mənə?.. Daha heç nə...
Mən elə burdaca öle bilərəm!

Böyük məmənuniyyətlə!..

Təki bircə söz deyin...

Gültəkin. (*sərt*) Jurnalı deyirsənse, lazımmış döyüllər.

Qəzetsatan. (*Gültəkinə sarı bir neçə addım da atıb dayanır*) Axi... siz bilmirsiz... Mən... (*qəzet dolu çantanı boynundan çıxarıb kənara tolazlayır*) ...mən... (*Gültəkinin qarşısında dizi üstə düşür*) ...sizi sevirem!.. (*Gültəkinlə Xasay mat-mat bir-birinə baxırlar*) Əger bilsəydiz, mənim həyatımı necə dəyişdiniz?!. Bircə saatın içində!.. Bircə jestinizlə!.. (*dizi üstə oturduğu yerdə başını qoltuğunun altından çıxarıb belini əyir*) Özünüz də bilmədən... xəberiniz olmadan!

Xasay. (*Qəzetsatanın qolundan tutub kənara sürüyür, astadan*) Başın xarab olub?.. Görmürsən acığlı tutur?.. Balam, yeri get işuvə-güçvə də, a-a?!. (*gözü Gültəkində, yerə dağılan qəzət-jurnalları basmarlayıb necə gəldi, qəzətçinin çantasına, çantanı da qoltuğuna basaraq, onu çıxışa itələyir*) Yeri-yeri...

Qəzetsatan. (*gedə-gedə*) Bu yuxudu!.. Vallah yuxudu!.. Gözlərimə inana bilmirəm!.. (*səsi bir müddət səhnənin arxasından eşidilir*) O tamaşadan sonra düz bir həftə özümə gələ bilmirdim!.. Dünya başıma hərlənirdi... (*səsi azalır və itir*)

Gültəkin. (*qanıqara halda tamaşaçıılara*) Bu da vağzal... Bu da sonuncu çıxış yolu. (*matəmlə göylərə*)

Gizlənməyə bir yer göstər, gizlənim...

Səhər - axşam, axşam - səhər gizlənim...

Bir yer göstər, nə ev olsun, nə qəbir,

Bir daş altda, bir daş üstdə, gizlənim... (*çöməlib yaralı heyvan iniltisiylə inildəyir*)

Xasay. (*ehtiyatla*) Bu, buranın qəzetsatanıdı. Onu qınamıyın. Teatri hədsiz sevir... (*Gültəkinin inildəyiini eşidir*) Sizə noldu?.. Haranızsa ağrıyır?..

Gültəkin. (*başını qaldırmadan*) Hə...

Xasay. Haranız?..

Gültəkin. Saçlarım...

Xasay. Saçlarınız?.. Axi onlar... Saçları deyirəm... ağrımir aksi?!. (*qəfildən nə isə anlayan tək duruxur, bir addım geriyə çekilir, Gültəkinin sınayıcı baxışlarla süzür, üzü işiqlanır*) A-a-a... deyəsən, anlamağa başlayıram. Bu ki... Başa düşdüm-başa düşdüm. Bu... indicə dediyinizi deyirəm. «Aktrisanın taleyi» tamaşasından deyil?.. Baş qəhrəmanın

monoloqundan?.. Özüdü ki, var. (*xatırlayır*) Yadıma gəlir... Yaxşı xatırlayıram. Axırda da intihar edir.

Gültəkin. (*dikəlir, gözlərini açır*) İntihar?..

Xasay. Bunu necə oynayırdız, ilahi?!.. Adamın iliyi donurdu!.. (*qəfildən skamyalardan birinin üstünə dırmaşıb teatral pafosla tamaşaçı zalına*) Nifrət olsun bu insanlığa ki, hər an özünü nəfs və tamah təkərləri üstə uçuruma sürükləyir!.. Nifrət olsun bu səltənətlərlə, o fəvvərə vuran neft buruqlarına ki, hər şeydən ucuzu insandı!..

Gültəkin. Bu nədi?.. İndicə dediyinizi deyirəm... (*Xasaya zillənir*)

Xasay. Həmin o əsərdəndi də. «Aktrisanın taleyi»ndən.

Gültəkin. Aktrisanın taleyi?.. (*çiyinlərini çəkir*) Birinci dəfədi eşidirəm. (*qəfildən şaqqanaq çəkib gülür*)

Xasay. (*heyrət içində geriyə səndələyir*) Həmin o gülüştü, ilahi!.. İllərlə qaranlıq tamaşaçı zalından canıma çəkdiyim həmin o sulu gülüş!.. Bu gülüşdə nə desən, var!.. Üşyan!.. Qələbe!.. Büyük məğlubiyyətlər və yenə qələbe!..

Gültəkin. (*fikirli halda tamaşaçılara*) O qələbe ki, heç bilmirsən, nəyinə gərəkdi?.. (*qəfildən dəyişir; musiqi; aramla ayağa qalxır, qollarını qoltuğuna vurur*) Məğlub olmaq?.. Ya qələbe çıxməq?.. Hansı daha şərəflidi?.. Azğın taleyin müdhiş axarında əriyib yoxa çıxməq?.. Yoxsa, axıdan kənara sıçrayıb üşyan qaldırmaq?.. (*qəfildən sancılanmış tək, yerində vurnuxmağa başlayır, Xasay ovsun içində onun hərəkətlərini izləyir*) Yo-o-ox... Ölmək!.. Öləmə-ə-ək!!!.. Ölüm yuxulu qaranlıqlara qərq edilmək!.. (*gözlərini yumur, başını əlləri arasına alıb ilən tək qırılır*) Sonra da qələbe havalı yuxular görmək!.. (*tamaşaçı zalından qopan alqış gurultusu*)

Xasay. (*əl çalır, ovsunda*) Dahiyanə!..

Reproduktordan səs. (*alqış gurultusunu yoxa çıxarıır*) Diqqət-diqqət! Vətəndaş sərnişinlərin nəzərinə!.. Üçüncü və birinci xətlərdən yola düşən qatarlara minik altıncı perrondan başlayı!.. Təkrar edirəm...

Gültəkin. (*sustalmış halda yerinə qayıdır, skamayaya çökür, tamaşaçılara, kədərlə*) Gəl indi yaşa...

Xasay. (*sərxoş addımlarla Gültəkinə sarı yeriyir*) Sizi ilk dəfə görəndə... Hardayı o, indi heç cür yadıma sala bilmirəm... Səhv eləmirəmsə... (*yadına salmağa çalışır, üzü işiqlanır*) A-ah!.. Yadıma düsdü!.. Yaltada!.. Açıq yay kafesində!.. Yadınıza gəlir?.. Sizin onda iyirmi yaşıınız ancaq olardı...

Gültəkin. (*Xasaya məhəl qoymadan, tamaşaçılara*) Neyləmək olar?.. İnsan taleyinə yazılan budu. (*xoflu baxışlarla ətrafına göz gəzdirir*) Bir yanda çəkisiz, pəmbə buludlar, o biri tərəfdə - içi ilan-qurbağa dolu lehmə bataqlıqlar!

Xasay. (*Gültəkinin dediklərinə məhəl qoymadan*) ...Mən bax, eynilə beləcə, həyəcandan titrədə-titrədə sizin stola yaxınlaşdım... Sizi hələ kafeyə daxil olanda sezmişdim... lap uzaqdan...

O biri perrondan reysləri elan edən reproduktorun səsi eşidilir.

Gültəkin. (*reproduktorun səsinə xəyaldan ayılır, turşumuş sıfətlə Xasaya*) Priçom tut Yalta?..

Perrona, qaraçı geyimini andıran uzunətəkli paltarda tumsatan qadın daxil olur. Tumsatan özünü yellədə-yellədə, paltarının uzun ətəklərini döşəmə

boyu sürütləyə-sürütləyə yeriyib Gültəkinin qarşısında dayanır.

Tumsatan. Tum-tum-tum!.. Yaxşı tumum var, ay bacı!.. Sübh tezdənnən qovurmuşam. Qastritin dərmanıdi...

Gültəkin. (keçib yerinə əyləşir, üzünü kənarə çevirir) Sağ ol, istəmirəm.

Tumsatan. (Gültəkinin ardınca yeriyir) Al, peşman olmazsan, gö-ö-zəl!.. Özün də yol üstəsən, çırtla, başın qarışsın, heç olmiya.

Gültəkin. (turşumuş sıfətlə) Dedim «sağ ol» da, lazıım döyil. (redikülünü açıb içində nə isə axtarır)

Tumsatan. Maloçnıcı, ağızı atmağınınə əriməyi bir olur.

Gültəkin. (əlini saxlayır) Allah əkbər!.. (Tumsatana) Ay bacım, ay anam, dedim istəmirəm də!.. Maloçnıcı, slivoçnıcı, hər nədi, lazıım döyül, balam da-a! A-a?.. (tamaşaçıllara) Heç dəxli var?..

Gültəkinlə Tumsatan qadın danışdıqca Xasayın gözü Tumsatanın zənbilinin bir kənarında, tum yiğmaq üçün qatlanıb biri-birinin içində keçirilən kağız bükülülərinə sataşır. Ayağa qalxıb ehmal addımlarla arxadan Tumsatana yaxınlaşır, əlini uzadıb bükülülərdən birini çəkib çıxarıır, qatını açıb eynəyini düzəldir, ürəyində oxuya-oxuya yerinə qayıdır. Çox keçmir ki, oxuduğundan təsirlənir, üzünü tutub səssiz-səssiz ağlayır.

Tumsatan. (Gültəkinin üstünə qışqırır) Tay niyə çığırırsan?.. Deynən istəmirəm!.. Sənə zornan tum aldırın var, a-a?!.. (gedə-gedə tamaşaçıllara) Vağzalın havasınınndı e-ey! Harda dəli var, yiğisir bu xarabaya!.. Nə qanıllar, nə qandırıllar!.. (gözü Gültəkində Xasaya yaxınlaşır, həlim səslə) Ay qardaş, yaxşı tumum var. Sən al, heç olmaya.

Xasay. (fikirdən ayılır, eynəyini çıxarıb kal baxışlarla Tumsatana baxır) Hə?.. Nə olmaya?..

Tumsatan. (susub Xasaya baxır, qəfildən yanıqlı-yanıqlı oxuyur) Bir ayrı-ılı-ıq, bir ölü-ü-üm... heç biri olmıyayıdı-ı... (zənbilini göstərir, astadan) Deyirəm, maloçnıcı, al, peşman olmazsan. (Xasay eynəyini gözünə taxıb əlini yelləyir)

Gültəkin. (göylərə yazıq-yazıq) Bura nə darısqaldı?!.. Buranın vağzalından da çıxış yolu yoxdu...

Tumsatan. (yenidən Gültəkinə yaxınlaşır, ehtiyatla) Bayaq demədim, zəncəfilim də var. Sənə ucuz verərəm. (qəfildən onu tanıyor) Ağız-ağız, dayan bir hələ! Sən o... (Gültəkin üzünü yana çevirir) ...artiska döyülsən?.. O şalı belə belinə sariyib yerə gül düzür e-e... O döyülsə-ən?.. (Gültəkin başını tutub, üzünü yana çevirir) Nə təhər oynuyurdun e-e onu!.. Bah-bah-bah!!.. Adamın dədəsi yanındı!.. (qəfildən əllərini sinəsində cütleyib məlahətli səslə tamaşaçıllara)

Məni sevirsənmi?..
Düzünü de, tərləmə...
Bilmək isteyirsənsə,
Könlümü çox rahat almışan ələ!..

Göy gurultusu eşidilir. Xasay və Tumsatan göyə baxırlar. Külək uğultusunu

andıran əcaib səs. İşiq dəyişir. Əcaib musiqi. Perron əşyalarını, uşaqlarını itirmiş çəşqin sərnişinlərlə dolur. Onlar əlləri müxtəlif növ yükler və çamadanlar, itələşə-itələşə, bir-birini səsləyə-səsləyə perron boyu vurnuxurlar. Gültəkinlə Xasay onların arasındadır. Adamların arasından gülə kimi ötüşən arabalardan biri Xasayı cənginə alıb aparmaq istəyəndə Gültəkinə tuş gəlir. Gültəkin Xasayı arabadan çıxarıb kənara itələyir. Xasay yerə yixilib perron boyu düşürlənir. Musiqi kəsilir.

Tumsatan. (*yerə dağılan tum bükülüllerini yıga-yığa*) Ay Allah, bu nəydi belə?!.. Ölmüşdük az qala!

Gültəkin. (*sovuşan izdihamın ardınca*) A bala, nolub, nə xəbər?.. Öldürmüştüz ki kişini?!.. Onsuz da hamınız gedəcəksiz də!.. Niyə qırırsız bir-birinizi?.. (*Xasaya, ayağa qalxmağa kömək edir, üst-başının tozunu çırpır*)

Sim qırılmasının səsini andıran əcaib səs. Perronun bir tərəfinə nəhəng bulud kölgəsini andıran qaranlıq çökür.

Hər üçü göyə zillənir.

Tumsatan. Eşitdiz?..

Gültəkin. (*duruxur*) O nə səs idi elə?..

Tumsatan. (*göyə baxa-baxa*) Axşama yağış deyiblər.

Gültəkin. (*göyə zillənib*) Elə bil hardasa nə isə qırıldı... ya açıldı?..

Tumsatan. (*gedə-gedə*) Mən də ondan ötrü deyirdim də!.. Tum çırtdıyın ki, heç nə vecinizə gəlməsin!..

Xasay. (*göyə zillənib*) Göyün üzü tutuldu...

Tumsatan. (*çıixa sarı gedə-gedə hırıltıyla*) Hələ bu nədi ki?.. Burda elə şeylər olur ki... (*çixır*)

Gültəkin. Bu yan tutuldu... (*sağ tərəfə yeriyir*) ...bu tərəf açıqdı...

Bayquş buppultusu eşidilir.

Xasay. (*səsə diqqət kəsilir, vahimə içində*) Elə bil bayquş uladı... Eşitdiz?

Gültəkin. Bayquş?.. (*Xasaya üzünü turşudur*) Vağzalda da bayquş olar?.. Bura nədi səninçün, teatrdı, sirkdi?..

Xasay. (*duruxur*) Teatr?.. Siz «teatr» dediniz?.. (*üzü işıqlanır*) Teatr!.. O ki, başdan-ayağa sehrdi!..

Gültəkin. (*yorgun halda skamyaya çökür, qanıqara*) Sehr... Amma gör ki, indi o sehri, o müqəddəs sənət ocağını nəyə döndəriblər! İndi daha «Teatr!» deyəndə adamın burnuna turşumuş çaxır iyi gəlir!.. Rol almaq üstündə bir-birini vilkalayan kim, qriminə kislota tökən kim, fəxri ad almaqdan ötrü çəngəl udan kim... Yerindən duran da pyes yazır!.. (*qəfildən rola girir, əllərini sinəsinin qarşısında cütləyib səsini süni boğazlarla əsdirə-əsdirə*) Yox-yox, elə demə, Əfzəldin! Əgər sən qəlbimi yaxan alovun şiddetindən azca da olsa, agah olsaydın, məhəbbətimi bu qədər ucuz tutmazdın!.. Ülvi, pak hissərimi ayaqlar altına atmazdın!.. (*nifrətlə kənara*) Tfı!!! (*qanıqara*) Əsil sənət də qalib bir kənarda. (*susur*,

reşlərə sarı baxır; uzaq yollardan ötən qatarın səsi eşidilir; ayılır, qanıqara) İçerilərində ilan fışılıtı yox... (göylərə işarə ilə) Ona deyəcək sözləri yox...

Xasay. (pərt) B-bu dediyiniz elə bil... Əgər, əlbəttə, mən səhv eləmirəmsə, Meterlinqin...

Gültəkin. (*Xasayı eşitmır, göylərə kədərlə*)

Yaslı-yaslı ötən bulud
Bulud, məni tanıdnımı?..
İçim torpaq, gözüm qumdu,
Göy üzü son umudumdu,
Əlim çatmaz, ünüm yetməz...

(susur, göylərə) Məni eşidirsə-ən??.. (səsi enir) Burda mənə pisdi... Apararmsan məni??..

Xasay. (ovsunda) Bay-bay-bay!.. Bu... İndicə dediyinizi deyirəm, adamın lap nəfəsini kəsir... (xatırlmağa çalışır) Şekspiri də xatırladır, Homeri də...

Gültəkin. (*Xasayı eşitmır, başını aşağı salır*) Eşitmır ...

Xasay. (qəfildən qalib səslə) Hötedi!.. «Faust»!.. Əlbəttə ki, odu!..

Gültəkin. (*Xasayı eşitmır, öz-özünə astadan*) Nədən axı?.. De, nədən yaşaya bilmirsən?.. Axı it də, pişik də, siçan da yaşayır... Amma sən... Sən yaşaya bilmirsən!.. Niyə?.. De, nədən?.. (qəfildən əsəbi bağlııyla) Axı nə istəyirsə-ə-ən??..

Xasay. (*Gültəkinin bağlılığını diksənib geriyə səndələyir*) S-sizə noldu?..

Gültəkin. (*ayılır, ayağa qalxb əsəbi hərəkətlərlə skamyanın ətrafinda vurnuxur*) Eybi yo-ox... çətinli yola düşməkdi. Ruhunu bu qorxunc insan dəyirmanından salamat çıxarmaqdı!

Xasay. (*ovsuna düşür*) İnsan dəyirmanı?.. Necə də dəqiqdi?.. (kədərlə tamaşaçıları) Bu dəyirmanın boğazından salamat çıxan varmı yəni?..

Gültəkin. (qəfildən əlini belinə vurub, kiminləsə mübahisə edirmiş kimi) Bəli-i, bu, mənim teatrım deyil!.. Bəli-i, mən öz ampluamı bu miskin səhne özfəaliyyətinə qurban verə bilmərəm!.. (qəfildən qəhərlənir) Axı mən onu... sənət eşqimi... bax, buramda... (qucağında körpə tutan tək) ...xəstə balamı qoruyan tək, qorumuşam... İlərlə!.. (susub başını aşağı salır)

Xasay. (*Gültəkinə yaxınlaşır, ehtiyatla*) Sizdən artıq dərəcədə xahiş edirəm, məni dinləyin. Yoxsa siz...
Gültəkin. (*Xasaya məhəl qoymadan, tamaşaçıları*) O alqış səsləri, o həyəcan dolu sevgi atəşfəşanlığı deyin, kimə müyəssər olub?..

Xasay. (*qanıqara*) Sizin məni dinləmək həvəsiniz yoxdu. Görürəm, yenə roldasız... Yenə öz amplua-a-anızdasınız!.. Səhnəni həyatınız qədər sevirsiz, bilirəm. Amma axı... həyat səhne deyil?!..

Gültəkin. (*Xasaya məhəl qoymadan*) Amma gör ki, sənətə, sənətçiye qiymət verən var?.. (dilini əyə-əyə kimisə yamsılayır) Sizin vaxtların teatrı ayrı, indiki ayrı!.. (kənara) Tfı!.. Teatr qanan olublar mənimçün! Gözüm atır elə sizin bu iylənmiş teatrınızçun!.. (qəfildən kədərlə) Daha nə alqış səsləri, nə o sevgi dolu həyəcanlar məni burda saxlaya bilməz. (yorğun halda) Gedirəm... (məkrələ) Əbədilik!..

Xasay. (*ildirim vuran tək dik atılır*) Necə?.. Siz nə dediniz?..

Gültəkin. (*Xasaya məhəl qoymadan yiğışmağa başlayır*) Daha burda qala bilmərəm!..

Xasay. Siz... siz...

Gültəkin. (qəfildən ayrı tonda tamaşaçıları) İnammırsız gedirəm?.. Doğurdan, inanmırı-i-iz?.. Bu saat... (redikülünü dizinin üstünə qoyub açır, içində nə isə axtarır)

Xasay. (*ürəyini tutub yerində ləngər vurur*) Siz... nə dediniz?.. Gedirsiz?.. Bizi... məmləkəti atıb gedirsi-iz??..

Gültəkin. (*Xasaya məhəl qoymadan redikülün içini axtarır*) Bu da... hanı o?.. Mənim biletim... Hara qoydum axı onu?..

Xasay. (*həyəcan içinde yerində vurnuxur*) Onda bəs... (*qəfildən Gültəkinin qarşısında dizi üstə düşür, Gültəkin dik atılıb əlini saxlayır*) Sizi and verirəm o göylərə!.. Eləməyin bunu! Yalvarıram!..

Reproduktordan səs. Diqqət! Diqqət! Sərnişinlərin nəzərinə!.. İkinci, altıncı, yeddinci xətlərdən yola düşən qatarlara minik başlayır. Sərnişinlərdən xahiş olunur perrona yaxınlaşsınlar... Təkrar edirəm. ikinci, altıncı...

Gültəkin. (*təəccübə*) Siz neyləyirsiz?..

Xasay. (*qəhərlə*) Barı mənə yazığınız gəlsin! Bu bədbəxt məmləkəti düşünün!.. Sizin eşqinizlə yaşayınları düşünün, heç olmaya...

Perrona Nəzarətçi daxil olur. Xasay Nəzarətçini görən kimi dik atılıb özünü Gültəkinin yanına verir. Nəzarətçi bir müddət ədəbli addım larla perronu gəzib dolanır, skamyaların altını, saat və işiq direklərinin vəziyyətini əl fənəri ilə yoxlayır. Qatarların hərəkət cədvəlinə yaxınlaşır, cibindən çıxardığı iri yaylıqla cədvəlin şüşəsini səliqəylə silməyə başlayır.

Xasay. (*gözü Nəzarətçidə, təlaş içinde*) O gün mən burda... b-beleçə d-dayandığım... tfu, oturduğum y-yerdə... bir də gördüm, bir nəfər... B-bele hü-hündürboy adam... əynində də d-dəmiryolçu uniforması...

Gültəkin. (*gözü Nəzarətçidə Xasaya*) Bu kimdi?..

Xasay. (*vahimə içinde Gültəkinin qulağına*) Bu, odu!!...

Gültəkin. Kim?..

Xasay. (*lal işarələrlə Gültəkinə nə isə başa salmağa çalışırsa da, Gültəkin onun hərəkətlərinə məhəl qoymur, piçiltiyə*) U-uni-for-ma!.. N-nə-zarət-çı!..

Gültəkin. (*üzünü turşudur*) Nəzarətçi?.. Hə, nolsun?..

Xasay. (*Gültəkinin qulağına*) Bayaqdan demək istəyirəm, imkan verirsəz ki?.. O... O...

Gültəkin. (*Xasayın sözünü ağızında qoyur*) A bala!.. (*Nəzarətçi onu eşitmirmiş kimi, cədvəlin şüşəsini daha səylə silir*) Ay yoldaş!..

Nəzarətçi. (*dikəlib ədəbli addımlarla skamyaya yaxınlaşır, diktör təbiri ilə*) Axşamınız xeyir, hörmətli tamaşaçılar... tfu, sərnişinlər!..

Gültəkin. (*Nəzarətçini şübhəli nəzərlərlə başdan-ayağa süzə-süzə*) Abatun xeyir. Bizi axtarırsan?..

Nəzarətçi. (*özünü itirirsə də, çəşqinqılığını biruzə vermir*) Xeyir xanım, sizi niyə axtarmalıyım kin? Boynuma düşən vəzifə borcumu yerinə yetirirəm.

Gültəkin. (*üzünü turşudur*) Vəzifə borcu?.. Şüşəsilənsən? (*Nəzarətçi duruxur*) Deyirəm, yəni buraların təmizliyinə baxırsan?..

Nəzarətçi. (*çaşqın*) Yox, niyə kin?!.. Onu mən... (*söz axtarır, qəfildən saxta səmimiyyətlə*) Bu... mənim daxili ehtiyacımdır.

Gültəkin. Nədi sənün daxili ehtiyacun, şüşə silməy? Başuva iş qəhətdi?..

Nəzarətçi. Yox, mən... (*qəfildən kövrəlir*) Bu, mənim ağır uşaqlıq illərimdən yadigar qalan axmaq vərdişimdi. Elə nə görürəm, silirəm, təmizləyirəm... əlimin altına nə keçdi, tozunu alıram, parıldadıram. (*qəfildən cuşa gelir*) Bu, elə bir maniakal-depressiv haldır ki...

Gültəkin. (*üzünü turşudur*) Manyaksan?..

Nəzarətçi. (*pərt*) Xeyr xanım, siz məni düzgün başa düşmədiniz. Mən sadəcə... (*başını aşağı salır, süni kədərlə*) Axı mən uzun müddət yetimçilik həyatı yaşamışam?!.. Evin hər işi mənnən olub. Şüşə də silmişəm, döşəmə də süpürmişəm, yeri gələndə, lap... (*qəfildən təsirlənir, səsi titrəyir*) ...tualetləri də...

Gültəkin. Yaxşı-yaxşı, saxla!.. (*kənara astadan*) Niyabəd köpəyoğlu. (*çönüb yenə Nəzarətçini gözdən keçirir*) Amma belə nə isə gözüm su içmir e, sənnən. Elə bil səni hardasa görmüşəm. (*xatırlamağa çalışır*) Hansısa kinoda... Ya türməyidi, haraydı?.. (*fikrə gedir*) Heç cür yadına sala bilmirəm də indi...

Nəzarətçi. (*qulaqlarını çəkir*) Allah eləməsin, siz nə danışırsız, ay xanım?!.. Türmə nədi, zad nədi?.. Mən hələ lap uşaqlıqdan... E-e-e... gör haçannan burda işləyirəm. Demək olar, buralarda böyümüşəm. 14 yaşından dispeccher köməyçisi olmuşam, bir böyük yetim bacı-qardaşımı saxlamışam. (*başını aşağı çalıb utancaq sükutla susur*)

Xasay. (*Gültəkini dümsükləyir, piçılıyla*) Bu, odur!!!..

Gültəkin. (*qollarını qoltuğuna vurub Nəzarətçini süzür. Bir neçə an üçü də susurlar.*) Hə, nolsun indi?..

Nəzarətçi. (*ayılır, çəşqin halda*) Nə dediz?..

Gültəkin. Deyirəm, yəni niyə diyandun?

Nəzarətçi. (*çaşqın*) Dayanmıyım?..

Gültəkin. İstiyirsən, diyan.

Nəzarətçi. Hə-e?.. Nə deyirəm, dayanım da.

Gültəkin. Deyirəm, yəni yeri get işuvə, gücüvə də, a-a?!..

Nəzarətçi. (*özünü itirir*) Nə deyirəm, «get» deyirsiz, gedim də. Yaxşı, sağ olun, çox sağ olun. (*gedə-gedə*) Allah razi olsun.

Xasay. (*Nəzarətçinin ardınca baxa-baxa*) O onsuz da bizi rahat buraxmayacaq!

Gültəkin. (*üzünü turşudur, qəfildən qoçusayağı*) Kim, alə, bu?..

Xasay. Siz onu tanımlırsınız. Kim olduğunu da bilmirsiz. (*həyəcanla*) O... o, nəzarətçi deyil! O... o... (*tərəddüb içində*) Yox, mən qorxaq deyiləm. Daha doğrusu deyildim. Lakin həyat... heç kimə güzəştə getməyən bu amansız həyat bizdən daha nələr düzəltmır?!..

Gültəkin. (*tamaşaçılara, astadan*) Bu da o söz... (*çönüb rəhm dolu gözlərlə Xasaya baxır*)

Xasay. (*hələ də Nəzarətçinin ardınca baxa-baxa*) Kim də bilməsə, mən bilirəm. Buranın nəzarətçilərini də tanıyıram. Onların forması da ayrı cür olur...

Gültəkin. (*çantasından çıxardığı ciğarani açıb yumurta çıxarır, skamyanın dəmirinə vurub soya-soya tamaşaçılara*) Axır vaxtlar mənim də əsəblərim stroydan çıxbı. (*soylulmuş yumurtanı duzlayıb Xasayın ovçuna basır, Xasay əlində yumurta duruxub qalır*) Dəqiqədə bir hər şeyə ağlamağım tutur. O gün... ...teatrda maaşımı aldığım yerdə nə oldusa, bir də onu gördüm, gözlərim qaraldı. Hiss elədim ki, bax, burama... (*əlini özünü boğan kimi, xirdəyinə keçirir*) ...caynağabənzər nə isə dirəndi elə bil!.. Bir də gördüm, boğuluram... (*Xasay əlində yumurta, təəccübə Gültəkini dıləyir*) Nə yaxşı ki, sumkamda validol vardi, dilimin altına qoyub gözlədim...

Xasay. (*yumurtadan dışləyib həvəssiz-həvəssiz çeynəyir*) Həyat necə də qəribədi?!.. Kimin ağılına gələrdi?.. Kimin ağılına gələrdi ki, biz sizinlə burda, insanların bir-birindən ayrıldığı bu kədərli məkanda görüşəcəyik?..

Gültəkin. (*Xasaya məhəl qoymadan, o bliri yumurtanı soymağa başlayır*) Amma gördüm, yo-ox, yenə həmin o boğulmadı... (*səsi enir, əlini saxlayıb xatırlayıb*) Yenə rəhmətlik gəlib durdu gözlərimin qabağında. (*dərdli-dərdli içini çəkir*) Belə əsəbiləşəndə həmişə deyərdi. «Elə ki, gördün boğulursan, tüpür!.. Elə tüpür, elə bil canuva yiğilan bütün hirsüvi, ağrı-acuvı tüpürürsən!..» (*səsi enir, başını aşağı salıb yumurta soyur*) Ağrı-acı da

tüpürmeklə çıxır məgər?.. Çıxsayıdı, nə vardı ki?!.. (*gözləri yol çəkə-çəkə, qəfildən sərt*) Ağrılar var ki, onları gərək ancaq qusasan!!!.. (*Xasay diksiniç çəçeyir, öskürək boğulmasında boğulur, Gültəkin onun kürəyini döyəcləyə-döyəcləyə, harasa uzaqlara*) Allah sənə rəhmət eləsin Aquli!.. (*tamaşaçılara*) Düz otuz bir il baş rejissorumuz oldu rəhmətlik. İndikilər nə bilir baş rejissor nə olan şeydi?!.. (*yumurtanı duzlayıb dişləyir*)

Xasay. (*özünə gəlir*) Az qala, ölmüşdüm... (*əlindəki yumurtaya baxa-baxa qəhərlənir*) Anam da həmişə yumurtanı eynilə belə bişirərdi... eynilə bu cür...

Gültəkin. (*Xasaya məhəl qoymadan yumurtadan dişləyib yeyə-yeyə*) ...O gün qəbrinin üstünə getmişdim. (*qəfildən Xasaya sarı çöñür, ayrı səslə*) Ağahüseyin Aqaverdibekovu tanıyırdun, alə?.. (*cavabı gözləmədən, mütəfəkkir obrazı alır, dolu ovurdularla*)

Qan vurur beynimə, vallah hirsimdən!..

Deyəsən, ağlımı itirirəm mən...

Əger əl qaldırsam, qalmazsız, çətin

İkinizdən biri öləcək yeqin!..

(*obrazdan çıxır, Xasaya*) Yaduva düşdi?.. (*ciğaradan ayrı yumurta çıxarıır və soymağa başlayır*)

Xasay. (*məmnunluqda əriyə-əriyə, dolu ovurdularla*) Bunu unutmaqmı olar?.. Siz uzunətəkli, ağ libasda... başınızda çələng... Əfsanəydi, əfsanə!.. (*qəfildən üzü işıqlanır*) Gün gələcək, burda... olsun ki, bax, bu vağzalın özündə... sizin heykəliniz ucaldılacaq!.. İnanmırısz?..

Gültəkin. (*Xasayı eşitmır, növbəti yumurtanı soyub, danışa-danışa Xasayın ovcuna basır*) ...Ad günü idi... qərənfilləri şəklinin altına düzə-düzə. «Yetim qoydun məni, Aquli...» - dedim, sonra da, o ki, var ağıladım...

Doluxsunub ağlayır, redikülündən çıxardığı burun yaylığını gözlərinə basır. Xasay çəçeyib öskürür. Uzaqdan qatar fitinin səsi eşidilir. Hər ikisi fitin səsinə diqqət kəsilir, qollarını cirmələyib saatlarına baxırlar. Sonra

Gültəkin yenə iştahla ağlayır.

Xasay. (*yumurtanı əlinin içində o üz-bu üzə çevirə-çevirə tamaşaçılara*) Göz yaşı qəlbin fəryadıdır. Qəlb yalnız bu dildə danışır...

Gültəkin. (*burnunu çəkib toxuyır, sərr açan kimi astadan*) Elə bunu demişdim... (*əcaib musiqi*) ...bir də gördüm... hardansa buz kimi sopsoyuq meh əsdi... Yayın cırhacır isitisində ya!.. (*susur, mənalı təbəssümə*) O dəqiqə bildim odu. Mənə təsəlli vermək istiyir. (*yazıqlaşır*) O elə idi axı, yazıq. Hamının dərdini çəkərdi... (*doluxsunur, burnunu çəkib fikrə gedir*)

Xasay. Allah rəhmət eləsin. (*incik*) Görürəm sizin məni dinləmək həvəsiniz yoxdu. Daha doğrusu, siz məni boşboğazın, avaranın biri hesab edirsiz. Amma axı mən avara deyiləm?!.. Mən də sizin kimi... (*qəfildən çılgın*) Axı əslində biz hər ikimiz...

Gültəkin. (*Xasaya məhəl qoymadan, sözünün ardını gətirir*) Elə bunu demişdim, bir də gördüm, (*sırılı piçiltiyla*) meh dayandı!.. (*yumşalır*) Bildim, xəcalət çəkir yazıq. O eləydi axı?!.. Hər sözə həssas, qədirbilən. (*fikrə gedir*) İndi beləsini hardan tapasan?..

Perrona sakitlik çökür. Cırcırıma səsləri eşidilməyə başlayır.

Nəzarətçi görünür, əllərini arxasında çarpzayab iri addımlarla

Gültəkin oturan skamyaya yaxınlaşırsa da, yarı yolda ayaq saxlayır, xoflu-xoflu ətrafin sakitliyinə diqqət kəsılır, kənara çəkilib işiq dırəklərindən birinin arxasında gizlənir.

Xasay. (*dikəlib oturur, gözü Nəzarətçidə ehtiyatla*) Görün, sizə nə deyirəm... Bax, o gün... daha doğrusu, günlərin bir günü... (*sərr açan kimi astadan*) ...bax, burda... bu vağzalın özündə...

Gültəkin. (*Xasaya məhəl qoymadan əsəbi*) ...Amma, dedim, bircə dəfə də olsun, Kleopatrani mənə qiymadın! Ya da heç olmasa, Gertrudanı!.. Mən ki... (*qəhərlənir*) ...mən elə onun həyatını yaşamadımmi?..

Edvard Qriqin «Fortepiano üçün lya minor» kontatası. Gültəkin oturduğu yerdə ilan kimi qıvrılır, ayağa qalxıb müxtəlif əcaib pozalar alır, skamyanın üstünə qalxıb yumaq kimi yiğilir. Nəzarətçi bərəlmış gözlərlə Gültəkinin hərəkətlərini izləyir.

Xasay. (*üzü işıqlanır*) Yadıma düşdü!!.. Özüdü ki, var!.. Gültəkin Sarabskaya!.. (*valehliklə*) Gültəkin Sarabskaya!.. (*qəfildən konfransye pozasında, qalın səslə*) Baş rolu ifa edir - Gültəkin Sarabskaya!..

Gültəkin. (*Xasayı eşitmır, təslim olmuş kimi aramla skamyaya enir, kədərlə*) ..Bütün o məzhəkələr... sonu kimsəsiz, qaranlıq mənzillə bitən o mənasız qalibiyyət yürüşləri kimə, nəyə lazım idi?..

Xasay. (*Gültəkinin dediklərinə məhəl qoymadan*) Sizə deyim, bu adın özü də adamın canına vəlvələ salır. Gültəkin Sarabskaya!..

Gültəkin. (*Xasayı eşitmır*) ...Hər gecə ürəyin bulana-bulana deməyə məcbur olduğun o saxta monoloqlar, yalançı həyəcanlar... heç bir məna kəsb etməyən o uzun-uzadı, məzmunsuz həyat nə üçün idi?..

Uzaqlardan ötən qatarın fiti və təkər səsi eşidilir.

Xasay. (*ehtiyatla*) Siz... hələ də roldasız?.. Yoxsa özünüzsüz?.. Sənətinizin gücü ayırd eləməyə imkan vermir...

Gültəkin. (*Xasayı eşitmır, kədərlə*) Mənim ki səliqəli, yaraşıqlı evim vardi?!.. Səhərlər eyvandakı çiçəkləri suladığım, dadlı-dadlı alma piroqları bişirib, axşamlar ərimin yolunu gözlədiyim, məhəbbət və rahatlıq dolu evim... Dörd bir yanı zanbaqlar və sarماşıqlar, şəbəkəli aynabənd... (*başını aşağı salıb susur*)

Xasay. (*ayılır*) Zanbaqlar?.. Qəribədi... Dediiniz o evi... (*xatırlamağa çalışır*) Hə... özüdü ki, var. Sütunları yaşıl sarmaşıqlar dolu səliqəli mənzil... (*fikirdən ayılır*) Özür ki, var! Deyəsən, o evi mən görmüşəm!.. (*qəfildən vahimə içində*) Elə bil orda yaşamışam da!.. Amma nə vaxt?.. Harada?..

Gültəkin. (*aci təbəssümə*) Olsun ki, həmin o tamaşa... O tamaşa da ki, (*hüznə*) sonu intiharla bitir...

Xasay. Özüdü ki, var!.. (*xatırlayır*) İşiqlı aynabənd... pəncərələrin məhəccərindən asılan ağ zanbaqlar... sütunlara dolanan sarmaşıqlar... (*səsi enir*) Ağrılar və iztirablar dolu yaraşıqlı şəhər mənzili...

Hər ikisi xəyala dalır. Yaxın yollardan ötüşən qatar səsi.
O biri perronda danışan reproduktorun səsi eşidilir.

Xasay. (*fikirdən ayılır*) Amma axı o niyə intihar edir?.. Əsərin sonunda... O yerini anlamadım. Onun ki... Aktrisanı deyirəm, hər bir şeyi var idi?!.. Adama daha nə lazımdı ki?.. Ailəsi, uşaqları, gözəl evi, onu dəlicəsinə sevən əri... Düzdü, sonradan o cavan bir aktrisaya aşiq oldu...

Sürətlə ötən qatar təkərlərinin və fitinin səsi.

Gültəkin. (*dik atılır, sarsıntı içində*) Aşiq oldu?.. Nə iyrənc sözdü?!.. «Aşiq oldu...»

Xasay. (*Gültəkini eşitmır*) Amma axı... ər-arvadlıqda belə şeylər olur?!.. Qısqanlıq, xəyanət... Belə xırda, ötəri qəzalara görə intihar eləməyin adı nəydi?..

Gültəkin. Məgər ona tək bir əri xəyanət eləmişdim?.. (*musiqi*) Ən böyük xəyanəti o özü özünə eləmədəm?..

Xasay. Özü-ü?.. Siz... «özü» dediniz?.. Heç nə anlamıram... (*qəfildən duruxur, vahimə dolu baxışlarla Gültəkinə zillənir*) Amma yox... deyəsən, anlayıram... Hə-ə, özüdü ki, var. Siz yenə roldasız.... Yenə kiminsə obrazındasız... O rollar artıq sizin canınıza hopub!.. (*aci təbəssümlə tamaşaçılarla*) Görünür ki, onlardan qurtulmaq bir o qədər də asan məsələ deyil.

Gültəkin. (*qəhərlə tamaşaçılarla*)

Əyildim, sulara baxdım...

Axtardım cavan üzümü.

Sular axdı, sular axdı,

Apardı cavan üzümü...

Qaçdım, daş-qaya bilmədim,

Qaçdım, haqlaya bilmədim,

Tutub saxlaya bilmədim

Sularda axan üzümü... (*başını skamyanın söykənəcəyinə qoyub səssiz-səssiz ağlayır*)

Xasay. Siz... sizə noldu?.. Siz ağlayırsınız?.. (*ehmal addımlarla Gültəkinə yaxınlaşır, ehtiyatla*) Sizdən artıq dərəcədə xahiş edirəm, məni sona qədər dinleyin. Mən ki sizi illərlə dinləmişəm. Məmnuniyyətlə... İllər və saatlarla. Qəlbimin və gözlərimin qulaqlarıyla!

İşiq dəyişir. Əcaib musiqi. Xasay xoflu baxışlarla ətrafına boylanır.

Vağzal uğultusu. Ağlamaq, inilti səsləri qatar fitinin səsinə qarışır.

Gültəkin başını qaldırır və hər ikisi şəffaf pərdənin arxasında

baş verənlərə tamaşa edir. İnsanlar bir-biriylə vidalaşırlar, yerə

gülər səpilir. Ləng təkanlarla yola düşən qatarın səsi və fiti eşidilir.

Gültəkin. Burda... nə baş verir?..

Xasay. (*vidalaşan izdihama baxır, hüznlə*) Qatar yola düşür... İnsanlar vidalaşırlar...

Gültəkin. Axı niyə bu qədər kədərlə?.. (xoflu) Elə bil bir daha geriyə qayıtmayacaqlar...

Xasay. (hüznə) Burda hamı yol üstədi. Elə biz də...

Gültəkin. Kədərlidi... (ovsuna düşür) Hər şey laxlayır... öz mahiyyətini itirir... Yoxsa dəyişir?.. (başını qaldırıb göyə baxır) Yağış da daha o deyil... (əlini açır; yuxarıdan ovcuna bir neçə yağış damları süzülür) ...bulanıqdı daha o da... (göylərə) Məni buralardan alıb uzaqlara aparan olacaqmı görən?.. (göylərə baxır) Nə edim?.. (reślərə zillənir) Bəlkə qatarın altına atım özümü?.. İntihar edim?.. (başını aşağı salıb susur. Yaxın reślərdən ötən qatarın səsi. Ayılır, Xasaya.) Bir də axı... niyə mən bütün bunları sizə danışıram?.. Siz kimsiz?..

Xasay. Mən?.. Sizin minlərlə pərəstişkarınızdan biri...

Gültəkin. (acı iztehzayla) Pərəstişkar?.. Mənim nəyimə pərəstiş edirsən axı?.. Özünü öz əlindən salıb sindiran zavallı aktrisanın nəyinə pərəstiş edirsən?.. (kədərlə tamaşaçılarla) Bilmirəm necə yaşadım, sənsiz ölsəm bağışla...

Gizli ölmək istəyirəm, xəbər tutsan, bağışla

Səhər ölmək istəyirəm, gecə ölsəm, bağışla

Xasay. (sarsıntı içində) Bu ki... həmin o uzaq, kədərli illərin şeirdi?!..

Qatarı təkərlərinin səsi 60-ci illərin tanqosuyla əvəz olunur. Xasayla Gültəkin indicə görürmüşlər kimi qəribə baxışlarla bir-birinə zillənlərlər. Xasay ayağa qalxıb Gültəkinə yaxınlaşır və onu rəqsə dəvət edir. Hər ikisi rəqs edirlər.

Reproduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! İkinci perrondan Bakı-Tiflis qatarına minik başlayır! Sərnişinlərdən xahiş olunur yerlərini tutsunlar. Təkrar edirəm...

Hər ikisi reproduktorun səsinə dik atılıb yönəmsiz addımlarla yerlərinə qayıdırular.

Gültəkin. (pərt hərəkətlərle üst-başını sahmana salır) Bəsdirin, siz Allah. Bu, indicə dediyiniz mistikadı. O da bədii əsərlərdə olur.

Xasay. Mənə inanmırızsız?.. (xoflu baxışlarla ətrafına baxır, qorxulu sərr açan tək, yarıpiçılıyla) İndi sizə bir sərr açım. Bura... bu məkan elə bilirsiz vağzalı. Amma, əslində, (astadan) vağzal deyil!.

Gültəkin. Vağzal deyil?..

*Perrona sakitlik çökür.
Ağır qapı ciriltisini andıran əcaib səs.
Gültəkinlə Xasay duruxub bir-birinə baxırlar.*

Xasay. (vahimə ilə) Eşitdi-iz?.. Mən nə deyirdim?.. (kiminsə eşidəcəyindən ehtiyatla astadan) Bura... həmin o ərazidi ki, zaman şaquli səmtdə axır...

Gültəkin. Şaquli?.. (Xasaya tərs-tərs baxır) Nə mənada?

Xasay. (barmağını dodaqlarına sıxır) S-s-s!!.. Bizi eşidirlər...

Gültəkin. (*duruxur, ehtiyatla*) Kim?

Xasay. (*Gültəkinin qulağına astadan*) Gedənləri deyirəm... bu dünyadan köçənləri. O biri üzə köçsələr də, bizimlə ciyin-ciyinə, göz-gözə qalanları deyirəm...

Əcaib səslər. Məkanın dərinliyindən ötüb keçən bir neçə adam ciyinlərində tabut daşıyırlar. Gültəkinlə Xasay onları görmürlər. Xasay ayağa qalxıb ehmal addımlarla skamyanın başına hərlənir, Gültəkinin böyründə əyləşib xoflu baxışlarla ətrafına göz gəzdirir.

Gültəkin. Sən yenə başladın?.. Qanım onsuz da qaradı. Axı mən yol üstəyəm...

Xasay. Siz mənə inanmırızsı... Amma hamı budu... (*xoflu baxışlarla ətrafına göz gəzdirir*) burdadı... (*lap yanında «dayanan» görünməz kiməsə ehtiramla astadan*) Axşamınız xeyir. Bağışlayın, siz Allah, bayaqdan arxam sizə oturmuşsam... (*qəfildən ayrı tərəfdə «dayanan» digər görünməzi hiss edib dik atılır, dərin ehtiramla*) Salam əleyküm, görmədim, üzr istiyirəm... (*görünməzlərdən birləşmiş işarəylə Gültəkinin qulağına*) Bu, bilirsiz kimdi?..

Gültəkin. (*təəccübə onun hərəkətlərini izləyir*) Kimdi?..

Xasay. (*piçılı ilə*) Surlakov!..

Gültəkin. (*qaş-qabağını tökürlər*) O kimdi?..

Xasay. Keçmiş partiya dostum. (*ucadan, kimlərəsə eşitdirmiş kimi*) O gün, elə təsadüfən yolum Fəxri Xiyabana düşmüdü. Bir də gördüm, əynində qara kostyum, döşündə deputat nişanı, bir adam asta-asta mənə sarı gəlir...

Gültəkin. Fəxri Xifabanda nə itin azmışdı?

Xasay. (*başını aşağı salır, utana-utana*) Heç, elə-belə... oralarda tez-tez gəzişirəm. (*qəfildən ovsuna düşür*) Axır vaxtlar oralar nə isə yaman çəkir məni özünə. Heç bilmirəm necə olur?.. Səhər yuxudan oyanıb küçəyə çıxıram... (*vahiməyə düşür*) bir də baxıb görürəm yenə hərlənib fırlanıb, gəlib Fəxri xiyabana çıxmışam. Son günlər isə... son bir neçə günü lap qəribə olub. Evdən çıxıb Fəxri xiyabana yollanıram, bir də baxıram ki, gəlib çıxmışam vağzala...

Gültəkin. (*Xasayı şübhəli baxışlarla altdan-yuxarı süzür, astadan xoflu-xoflu*) Bilirsən, mən də belə olur. Hər səhər güzgünen qabağında oturub bəzənib-düzənirəm, küçəyə çıxıb vağzala yollanıram, bir də baxıram ki, gedib çıxmışam teatra...

Perrona kürəyində dolu torba, cır-cındır geyimli dilənci daxil olar.

Dilənci. (*axsaya-axsaya, havanı əli ilə yoxlaya-yoxlaya perron boyu gəzişir*) Allah sizə yüngül yol qismət eləsin. Yolunuz avand olsun. Yatdığınız yerdən içinciməyəsiz. Baş qoyacağınız torpaq qu tükündən yumşaq olsun... (*Gültəkinə yaxınlaşır, dilini lal adamlar kimi əyə-əyə*) Allah mətləbinizi versin. Tezliklə istəyinizə çatasız... (*Gültəkin redikülündən çıxardığı pulu diləncinin ovcuna basır. Əllərini kor hərəkətlərə Gültəkinin üzündə gəzdirir, qəfildən kiminsə obrazında*)

Bu gecə işıqları
küçə işıqları tək

iyiəsiz, ürkək...
Əlimdə cib fanarım,
balaca Qavroş tək
gəzirəm küçələri...

Gültəkin. Bəli də... (*dilənçini Xasaya tərəf çevirir və dilənçi xırda addımlarla Xasaya səri yeriyir*) Bu məmləkətin dilənçisi də teatr ölüsdü də.

Xasay. (*onu çıynindən döndərib çıxışa yönəldir, ardınca baxa-baxa*) O, dilənçi deyil.

Gültəkin. Dilənçi deyil?..

Dilənçi. (*gedə-gedə*) Allah ruzunu yetirsin... Pis gün görməyəsiz... Yarıyanlardan olasız... Qurtulanlardan olasız....

Xasay. (*Dilənçinin ardınca baxa-baxa*) O, müəllimi... ali məktəb müəllimi. Bir vaxtlar kafedra müdürü işləyirdi bədbəxt. Sonra deputat oldu...

Gültəkin. Deputat?..

Xasay. Sonra əmlakını müsadirə elədilər. Tələbələrdən və müəllimlərdən pul yiğdiğinə görə.

Gültəkin. (*gözü Dilənçidə*) Belə de-e... Daha müəllimlərdən niyə?..

Xasay. Ondan icazəsiz tələbələrə yaxşı qiymət yazdıqlarına görə...

Gültəkin. (*Dilənçinin ardınca baxır*) Bəs gözləri? Onlar nədən tutulub?

Xasay. (*dilənçinin ardınca baxa-baxa*) O kor deyil. Özünü korluğa vurur.

Dilənçi çıxhaçıxda ovçundakı xırda pulları döş cibindən çıxardığı iri portmanenin içinə basıb gözdən itir.

Gültəkin. (*qollarını qoltuğuna vurub skamyalardan birinə əyləşir, kədərlə ətrafi seyr edir*) E-eh... kimə lazım bu abadlıq?.. Bu mərmər sütunlar... bu bürunc işiq dirəkləri, İtaliyadan gətirilmiş bu dəbdəbeli skamyalar ki... (*pauza, səsi enir*) yalnız üstündə oturanda adam olduğun yadına düşür?..

Xasay. (*skamyanın dəmirlərini yoxlaya-yoxlaya*) Fəxri xiyabandakılar da eynilə bundandı. Adam oturanda özünü dövlət lojasında hiss edir.

Gültəkin. (*fikrə dalır, qanıqara*) Hərdən gözüm güzgüyə sataşanda öz-özümə baxıb deyirəm. «Kimə lazımsan axı sən, Sarabskaya Gültəkin?.. Kimə?.. Sən ki bütün həyatını fəda elədin bunlar üçün!.. Onlar neylədilər?..»

Xasay. (*gəlib Gültəkinin yanında əyləşir*) Sizinlə tamamilə razıyam. (*kövrəlir, cibindən çıxardığı burun yaylığını gözlərinə basır, tamaşaçılara*) Mən də küçələrlə dolaşanda... gözüm vitrində özümə sataşanda deyirəm. «Xasay?!..» (*qəhərlə*) «Xasay Niyazoviç, bu, sənsən?!..»

Reproduktordan da əcaib musiqi səslənir. İşiq enir. Nəzarətçi səhnənin arxasından onlara zillənir.

Gültəkin. (*narazı halda üzünü yelpikləyə-yelpikləyə, tamaşaçılara*) Verdikəri mahniya bax da!.. Camaat yol üstədi, bu da buların qanacı!..

Reproduktordan kişi səsi.

Mən sənsiz uçarammı?..

Qol açıb qaçarammı?..

Qanadsız bir quşam mən...

Vağzala qonmuşam mən...

Gültəkin. (*duruxur, Xasaya*) O kim idi? (Xasay vahimə içində başını yelləyir) Olsun xəttə radio düşüb.

Nəzarətçi peyda olur. Bir əli ilə ən iri çamadanın dəstəyindən, o biri əli ilə Xasayın kürəkliyindən yapışib havaya qaldırır, aparmaq istəyəndə Gültəkin qabağını kəsir.

Nəzarətçi. (*xidməti nəzakətlə*) Yol verin, yol verin vətəndaş sərnişinlər!..

Gültəkin. (*Nəzarətçinin qabağını kəsir*) Xeyir ola?.. Hara belə, soruşmaq ayıb olmasın?..

Nəzarətçi. Ayıb niyə olur? (*ciddi*) Dizinfeksiya!.. (*reproduktora işarəylə*) Eşitmədüüz?..

Gültəkin. (*əllərini belinə vurub Nəzarətçinin üstünə yeriyir*) Yerinə qoy götürdüklərini!.. Didim, yerinə qoy!..

Nəzarətçi. (*bir əlində çamadan, o biri əlində Xasay geriyə səndələyir*) Xanım, indicə öz qulaqlarınızla eşitmədiniz nə dedilər?.. Balam, tifə yoluxmağ istiyirsüz?..

Gültəkin. (*Nəzarətçinin üstünə yeriyir, yaxasından yapışib zəhmlı səslə*) Bura bax!.. Diyəsən, üzvə yaxşı baxdım, özüvi itirdün a-a!.. Görürəm, yaman canfəşənniğ eliyirsən buralarda!.. Diyəsən, qara qızın dərdi var axı?!.. Yoxsa quyruğun qapı arasında qalıb, hə?..

Nəzarətçi. (*diksənib özünü yığışdırır, çəşqin*) Quyruq?.. (*çiyinin üstündən qanrilib arxasına baxır*) Hansı quyruq?..

Gültəkin. (*qəfildən sərt*) Əlindəkiləri yerə qoy, deyirəm, haramzada! Yoxsa...
Nəzarətçi. (*nə Xasayı, nə də çamadanları əlindən buraxmir, qəfildən üzü də, səsi də dəyişir, məkrələ astadan*) Yoxsa - nə?..

Xasay. (*Nəzarətçinin əlindən asılıqdan asılmış vəziyyətdə yazıq-yazıq Gültəkinə*) Məni xilas edin!... Yalvarıram sizə... qurtarın məni bu adamın əlindən!..

Gültəkin. (*Xasaya məhəl qoymadan*) Yoxsa, başuva bir oyun açaram, doğma anon tanımız səni!..

Nəzarətçi. (*burnunu çəkir*) Xox!.. Qorxdum a-a!

Gültəkin. (*əllərini belinə vurur*) Demək qorxmursan da, hə?.. İndi kişisən, əlündəkiləri yerə qoyma!

Nəzarətçi çamadanla Xasayı bir az da yuxarı qaldırır. Gültəkin Nəzarətçinin yaxasından yapışib var gücü ilə silkələyir, qarnından bir təpik vurur. Nəzarətçi silkələnmədən əlindəki çamadanı da, Xasayı da yerə salır. Xasay üzü üstə düşüb hərəkətsiz qalır.

Nəzarətçi. (*geriyə səndələyə-səndələyə Xasaya işarəylə*) Ay xanım, öldürdüz ki, yetimi?!..

Gültəkin. (*özünü Xasayın yanına atır, dizi üstə düşüb başını qucağına alır, Nəzarətçiyə*) Gör bir neynədin, ay qurumsağ?!.. Ona bir şey olsa ya, özüvi ölmüş bil!.. (*Xasaya baxır, qəhərlə tamaşaçılara*) Mən... heç onun adını da bilmirəm...

Nəzarətçi. (*cixışa sarı gedə-gedə*) Bilmirsən, amma hər işə qarışırsan!

Gültəkin. (*başını Xasayın sinəsinə qoyub ürək döyüntülərinə qulaq kəsilir, həyəcanla*) Elə bil ürəyi daha vurmur... (*ağlaya-ağlaya uzaqlara*) Ay ca-maat!!!!.. Kömək eliyn!..

Nəzarətçi. (*cıxhaçixda astadan*) Bağırmış, ləçər!.. (*ehtiyatla o yan-bu yanına baxa-baxa*) İti-qurdu başımıza yiğma! Haqq-hesabımızı öz aramızda çüründəriy!.. (*aradan çıxır*)

Gültəkin. (*Xasayın cansız başını sinəsinə sixir, göylərə qəhərlə*) Sənsə «döz!» deyirsən... «yaşa, səbr elə...» Söylə bir, necə?.. (*yuxarıdan sızan işiq selinə baxa-baxa*) Sən ki məni sevirdin?!.. (*qəiflən əsəbi*) Amma demə. «bütün yaratdıqlarımı sevən tək!» (*yumşalır*) Sən məni ayrı cür sevirdin axı?!.. (*səsi enir*) İndisə sadəcə. «Döz!» - deyirsən. «Bu bulanıq yağış bitənəcən döz. Günəş parlayacaq...» - deyirsən mənə. O isə buludlar arxasındadı...

Xasayın başını bağırna basıb susur. Sürətli qatar səsi, gurultulu alqışlar, perrona qaranlıq çökür.

PƏRDƏ

IKİNCİ HİSSƏ

Vağzal perronunu andıran həmin məkan. Gecədir. İşıq direklərindən təkcə birinin işığı yanır. Gültəkin uzunətəkli, qara plaşında tənha işıq direyinin altında dizi üstə oturub. Yağış yalnız Gültəkin oturan işıq zolağına yağır.

Xasay məkanının işıqlı tərəfində skamyada əyləşib, gözündə eynək, döş cibindən çıxardığı əzik vərəqləri oxuyur. Oxuduqca üzünü tutub ağlayır.

Yaxından aramlı ötən qatar təkərlərinin səsi eşidilir.

Gültəkin. (*qatarə*) Uzaqlardan gələn qatar
Keçdi, bizləri görmədi...
Uzaqlardan gələn qatar,
Söylə. uzaqlar necədi?..
Orda çiçəklər necədi?
Orda yarpaqlar necədi?..
(*göylərə*) Məni burdan alıb aparan olacaqmı görən?..

Nəzarətçinin peyda olmayıyla məkanın işıqlanmayı bir olur.

Nəzarətçi. (*Gültəkinin üstünə yeriyir*) Ay xanım, ay bacım, siz neyniyirsüz, nə hoqqa çıxarırsuz burda?.. Bura nədi siziyçün, teatrçı, sirkdi-nədi?.. Olmaz axı belə, ay başuva dönüm?!.. Hər şeyin də bir əndəzəsi var axı?!..

Gültəkin. (*ayağa qalxıb üst-başının tozunu çırpa-çırpa Nəzarətçinin üstünə yeriyir*) Dezinfeksiya qurtarmadı, qəde-eş?..

Nəzarətçi. (*duruxub dayanır, həlim səslə*) Onu demirəm, ay bacım. Deyirəm, yəni bu şeirdi-filandi, vağzal yeri döyül axı?!.. Nə qədər olmasa, ictimai yerdə. Bunun gələni var, gedəni var. Səhərdənnən gözüm sizdədi. Beş dəqiqə dil boğaza qoymursuz, camaatı başujuza yiğirsuz. (*ehtiyatla yan-yörəsinə boylanır, qəfildən əsəbi bağırıyla*) Vağzal asayışının qorunmasına maneəçilik törədirsiz!

Gültəkin. Vağzal asayış?.. (*tamaşaçılarla*) Asayış gözləyənə bir ba-ax!.. (*Nəzarətçini sinəsindən vurub geriyə itələyir*) «Asayış» sözünün mənasını bilirsən, heç olmaya, ay yetim?..

Nəzarətçi. (*səndələyib dayanır, üst-başını sahmana salır, ehtiyatla*) Ay xanım, siz kimsiz axı, mən başa düşə bilmirəm?..

Gültəkin. Mən kiməm?.. (*tamaşaçılarla*) İnsanda həyasızlığın dərəcəsinə bax da!.. Mən buna deməkdən ki, «a balam, sən kimsən ki, oturduğumuz yerdə keçmişən xirtdəyimizə ki, «asayış belə gəldi, dezinfeksiya belə getdi», imkan verimirsən ağızımızdakı sözü axıra çatdırıq», bu mənə deyir!..

Nəzarətçi. Ay bacım, ay anam, sözüvüz qurtarır bəyəm ki ya, bir imkan da verim?.. Səhərdənnən tay şeir qalmadı, mahnı qalmadı, çatan-çatanı da qosursuz özüvüzə! Camaatin başını xarab eliyirsəz. Biri dağdan diyr, o birisi arannan!

Gültəkin. (*Nəzarətçiyə yaxınlaşır, qəfildən qoçusayağı*) Diyəsən, məni doğurdan tanımadun a, qədeş!.. (*əl atıb Nəzarətçinin yaxasından yapışır, silkələyə-silkələyə*) Məni tanımadun, alə?..

Nəzarətçi. (*başını xoflu-xoflu yelləyir*) Yo-ox...

Gültəkin. (*əlini saxlayır*) Denən, sən ölü tanımadım?

Nəzarətçi. (*duruxur*) Özüm ölüm, tanımadım. Amma, belə elə bil... (*Gültəkinin başdan-ayağa süzür*) ...kiməsə oxşadıram. Bir məşhur aktrisa vardi ye-e... çoxdandı görünmür. Bilmirəm, sözün düzü, sağdı, ya ölüb... Adı da belə bir təhər idi... (*xatırlamağa çalışır*)

Xasay. (*dik atılır, bir gözü Gültəkində həyəcanla Nəzarətçiyə*) O nə sözdü, deyirsiz?.. Vardı nədi?.. Var!..

Nəzarətçi. (*Gültəkinin şübhəli baxışlarla süzür*) Va-ar?.. Nolar, ləp əcəb. Allah canını sağ eləsin.

Gültəkin. (*Nəzarətçinin qoluna girib onu kənara çəkir, astadan*) Bax, «özüm ölüm» diyirəm. düzünü disən a-a, işim olmıyicey səniyinən. (*öz yanağına vurur*) Bu ölsün, düz sözümdü.

Nəzarətçi. (*kəkələyir*) N-n-nəyin d-düzünü?..

Gültəkin. (*bir qədər də astadan*) Bu yetimdən nə istədiyin düzünü. (işıq dirəyinə işarə ilə) Bax, o işığa and olsun ki, işim olmıyicey.

Nəzarətçi. (*işıq dirəyinə baxa-baxa, yazıq-yazıq*) Ay xanım, dedim axı sizə. Mənə onun sənədləri lazımdı. Sərnişinlərin sənədlərini yoxlamaq mənim xidməti borcumdu, ay xanım!

Gültəkin. (*üzünü turşudur*) Xidməti borc?

Nəzarətçi. (*geriyə səndələyə-səndələyə əlini yanağına vurur*) Bu ölsün, düz deyirəm!.. İndi irağ-irağ, rəisdən-zaddan gəlib çıxsa ya, buralara, səən caançun, məni haman dəyqə iti qovan kimi qovar işdən!..

Gültəkin. Pa atonnan!.. Yaxşı ki, rəisdən-zaddan olmamışan, alə, sən. Yoxsa buralarda uçurmadığın dam qoymazdun! İndi bu fıştıraq boyda vağzalı sənə tapşırıblar deyə, camaatın gününü qara eləyəcəksən? Bu yer atonnan qalıb?..

Nəzarətçi. (*Gültəkinin kənara çəkir, astadan*) Siz bilmirsiz, xanım. (*Xasaya işarə ilə*) Bizsə onu tanırıq. O, vağzalın daimi sakinidi. Gecəsi-gündüzü buralarda keçir. Halbuki... hərçənd ki...

Gültəkin. (sözünü kəsir) Burda nə var ki? Adam gözləyir də. Kürəyündə oturub?.. (hər ikisi çönüüb Xasaya baxırlar. Xasay onların baxışından dik atılır)

Nəzarətçi. (astadan) O, heç kəsi gözliyib eləmir. Onun heç kimi yoxdu!... (piçılıtlı ilə) Bu adam bomjdu!..

Gültəkin. Bomjdu?.. (musiqi; çönüüb Xasaya baxır, Xasay özünü yiğişdirib üst-başını sahmana salır)

Nəzarətçi. (təəssüflə içini çəkir) Dünyanın işləri belədi də. Amma bir vaxtlar böyük vəzifələrdə işliyib bədbəxt. Bir yeşik orden-medalı var. (səsi dəyişir) İndi də... (mənalı-mənali gülümşəyir)

Gültəkin. İndi də nə?

Nəzarətçi. (qımışır) Dəyib də uje...

Gültəkin. Nə mənada?..

Nəzarətçi. Yəni kin, vaxtı çatıb da uje. Anlamaduz?.. (məmnun təbəssümlə tamaşaçılarla) Belə məqamlar tay orden-medallar da kara gəlmir...

Gültəkin. Medallar?.. (Xasaya baxır, Xasay ayağa qalxıb əllərini cibinə salır, göye baxa-baxa fıştırıq çalmağa başlayır) Bunun medalı da var?..

Nəzarətçi. Bir yeşiy!..

Nəzarətçi Xasaya yaxınlaşış pencəyini aralayıb. Gültəkin vahimə ilə içini çekir. Pencəyin astar üzü hər iki tərəfdən orden-medallarla doludur. Xasay pencəyinin etəklərini Nəzarətçinin əllərindən dartışdırıb bağlayır, ağızının içində nə isə deyinə-deyinə, əsəbi hərəkətlərlə düymələməyə-düymələyə perronun o biri səmtinə uzaqlaşır.

Nəzarətçi. (tamaşaçılarla) Pa atennən!.. Deyirəm, bu da xalqa xidmətin axırı!.. O qədər külüng çal, bu da axırın! Tolstoy kimi gəl çıx vağzala kin, bəs o söz...

Gültəkin. (gözü Xasayda) Külüng?.. Nefçi olub bəyəm?..

Nəzarətçi. Neftçi olseydi, nə vardı ki?! (tamaşaçılarla) Göndərərdiy indi onu Neft daşlarına, borudan-zaddan tapıb qurdalanardı orda öziyün. (Xasaya baxa-baxa içini çəkir) Yaziçi olub bədbəxt. Oxxartana da kitab yazıb ki, indi ha simiška büküb satıllar, qurtarmaq bilmir. Bir dənə trilogiyası var... adı da bir təhər idi ey... Təkcə bir ona əlli ton simiška pükməy olar! (əl atıb Xasayın əlindəki vərəqi alır, əsəbi hərəkətlə cırıb yerə tökürlər) Adam nə qədər yazar, ay başuva dönüm?..

Gültəkin. (Xasaya baxır) Belə de-e... (qəfildən Xasayı tanıyor) Dayan-dayan, bu ki...

Nəzarətçi. (saxta kədərlə) Özüdü ki, var.

Gültəkin. (nifrətlə) Bir cür qəribə də ləqəbi var idi. Kəfkir idi, cibgir idi?..

Nəzarətçi. (hüznə) Xasay Dilgir..

Gültəkin. (Xasaya nifrətlə baxır) Hə-e, özüdü ki, var. Dilgir. Biz da lağnan «Dılğır» deyirdik.

Nəzarətçi. İlmidam nöüt buruğlarından yazırı ya-a... yaduuza düşür?..

Gültəkin. (Nəzarətçini kənara çəkib astadan) Yaxşı tay, olan olub, öten ötüb. Qoca kişidi, bir ayağı gorda...

Nəzarətçi. Elə onunçın deyirəm, bacım da-a... Allah eləməmiş-Allah eləməmiş, yixılıb burda ölər, sonra mən neynərəm?.. Bunun altından necə çıxaram?.. Deməzlər balam ki ya-a, «bəs sən hara baxırdun?..»

Gültəkin. Ölməz, qorxma. (gözü Xasayda) Yaxınlarını tanıyorum, zəng vuraram, gəlib aparallar. (skamaya yaxınlaşış redikülüünü açır, içindən pul çıxarıb Nəzarətçinin ovcuna basır)

Nəzarətçi. (*pulu üsulluca cibinə basır*) Nə deyirəm, özünüz bilən məsləhətdi. Məadam ki, öhdənizə götürürsüz, bu ayrı məsələ. Yoxsa ki, şeir diməklə iş açmaz, anam. (*çixır*)

Gültəkin. (*əllərini qoltuğuna vurub Xasaya zillənir*) Belə-belə işlər, Xasay müəllim. Xasay Niyazoviç!.. (*Xasay üzünü gizləməyə yer axtarır*) Mən də deyirəm axı?!.. (*yamsılayır*) Bənzərsiz sənətka-ar!.. Aktrisanın taleyi-i-i!..

Yaxın yollardan təkan götürüb yola düşən qatarın səsi eşidilir.

Xasay. (*pərt*) Nahaq belə düşünürsüz. Bu... bütün o dediklərim... mənim səmimi fikirlərimdi.

Gültəkin. (*Xasayın dediklərinə məhəl qoymadan*) Deyirəm axı bu boyda tərif, bu heyranlıq hardandı belə?.. Gözəl aktyorluq qabiliyyətiniz varmış, Xasay müəllim!.. Əhsən-əhsən... (*heysiz hərəkətlərlə əl çalır*)

Xasay. Səhv edirsiz!.. Sizin haqqınızda mən həmişə bu fikirdə olmuşam. (*Nəzarətçinin arxasında baxa-baxa astadan*) Bu adama isə inanmayın. O, dövlət təhlükəsizliyinin əməkdaşdı!.. İstefada!.. Yığıb burda hamını boğaza!.. Köhnə vərdişindən əl çəkə bilmir. Çatan-çatana ilisir. Material toplayır kişinin oğlu...

Gültəkin. (*qəfildən Xasayın yaxasından yapışdır özünə tərəf çəkir, yandırıcı piçiltıyla*) Heç olmasa, indi de, məni illərlə o mənfur rolları oynamaya məcbur edən sən idin?..

Xasay. (*Gültəkinin əlləri arasında vurnuxa-vurnuxa*) S-siz... nəyi deyirsiz, anlaya bilmir-əm?..

Gültəkin. Yaxşı anlayırsan, əclaf! Özünü axmaqlığa vurma!.. Bu dünyada heç nə cavabsız qalmır... İndi hər şeyə görə cavab verəcəksən!..

Xasay. (*boğula-boğula*) Burax-ın... nəfəs-im kəs-ilir...

Gültəkin. (*Xasayı silkələməyə davam edir*) De-e!.. Danış, alçaq!..

Xasay. (*nəfəsi kəsilə-kəsilə*) N-nə yi de-ym?.. Deyi-rəm... b-bu dəqi-qə... İm - kan... ver-in... O... dövr-lər...

Gültəkin. Bəli, məhz o dövrlər!.. Dövlət lojalarında özünü... (*yamsılayır*) ...boğub oturduğun dövrlər!.. (*Xasayı itələyir o geriyə səndələyir*)

Xasay. (*öskürək tutmasından boğula-boğula*) Lo-jalar??.. S-siz ha-hansı lojaları deyirsiz, anlaya bilmirəm...

Gültəkin. Hansı lojaları?.. Yadına düşmür, hə?.. Özünü boğa-boğa, camaata yuxarıdan-aşağı baxa-baxa oturduğun lojaları deyirəm!.. (*qəfildən əllərini sinəsində cütləyib səsini bayağı çalarla əsdirə-əsdirə*) Simuzər!.. Əgər vətən sevgisiylə çırpinan qəlbimin döyüntülərini duysaydın, bu yaşıl ormanlara, büllur bulaqlara duyduğum eşqimin mənasını anlasaydın, sən də həyatını bütünlükə manqa yarışlarının estafeti uğrunda mübarizələrə həsr edərdin!.. (*obrazdan çıxır, kənara*) Tfı!!!!..

Xasay. (*dik atılır, pərt*) B-bu... M-məger b-bu... mənim əsərimdi?.. Xatırlamıram...

Gültəkin. Xatırmazsan da, əlbəttə!.. O mənfur cizma-qaralar kimin yadında qalıb ki, sənin yadında da qala, ay yazıq? (*qəfildən sustalar, acı kədərlə tamaşaçılarla*) Onlar bircə mənim yadımdadı... hələ də yaddaşımın ha tərəfindəsə yaşıl kif göbələkləri kimi çürüməyinə davam edir!.. (*səsi enir*) Onlardan xilas yoxdu...

Xasay. Kif göbələkləri?.. (*günahkar*) Əgər siz sonuncu pyesamı deyirsizsə, onu mən... yadınıza gəlirsə, s-sonradan işlədim axı?.. (*öskürür*) Sizin daxili potensialınıza hesablanmış iki yeni monoloq da əlavə elədim. Sizsə, tərsliyinə salıb nə dediz, yadınızdadı?..

Gültəkin. (*aci iztehzayla*) Daxili potensial?.. Manqa yarışlarında uduzan ərini atıb BAM-a işləməyə gedən əmək zərbəcisi!.. Bu idi mənim daxili potensialım?.. Bu idi?..

Xasay. (*həcəanla*) Haqsız danışırsız!.. Fikrimi bilmək istəyirsizsə, siz sənət zirvənizin apogeyasına məhz həmin illər çatdınız. (*incik*) Bəyənmədiyiniz həmin o obrazlarla!

Gültəkin. (*Xasayı eşitmır, yaralı tək, səhnə boyu vurnuxur*) Mə-ən... ağlıni itirmiş... yarı-insan, yarı-yırtıcı... göylərdən üstümə dolu tək yağan köndələn arzularımın əsiri!.. (*ayaq saxlayır, qan daman gözlərlə Xasaya zillənir*) Gör bir məni nə hala saldın?..

Xasay. (*vahimə içində geriyə səndələyir*) Elə deyil!.. Gəlin, əyri oturaq, düz danışaq. Axı o dövrlər siz məni eşitmək belə istəmirdiz?!.. Elə «Şekspir» deyib dururduz...

Gültəkin. (*Xasayıñ üstünə yeriyir*) ...Mənə istəmədiyim həyatı yaşatdın... Öz miskin, xırda iddiaların naminə!.. Şöhrətin namine! Şöhrət xəstəsi!.. (*zəifləyir*) Hanı indi o şöhrətin?.. Çıxart ver, ciyinə salım, bəlkə bir az canın qızı!..

Xasay. (*geriyə səndələyir, həyəcanla*) Elə deyil!.. Məni sona qədər dinləyin!.. Həmin illər elə bir dövr idi ki, ədəbiyyat - dövlət ideologiyasının aləti idi...

Gültəkin. (*Xasayıñ üstünə yeridikcə məkan yırğalanmağa başlayır, qəfildən əsəbi bağlılığıyla*) Qatıl! Qatıl!.. Qatıl!!!.. (*ışıq dəyişir. Əcaib musiqi*)

Göy gurultusu. ışıq dəyişir.

Gültəkin. (*gurultu səsinə mixlanmış tək ayaq saxlayır, qəhərlə*) Mən ki... hər o tamaşadan sonra xəstələnib yatağa düşürdüm... Qanımı, ruhumu zədələyən o eybəcər söz yiğnağından qurtulmaq üçün üsullar axtarırdım...

Xasay. (*dəhşət içində*) Siz... nələr danışırsız?.. Axı mən... Xahiş edirəm, məni sona qədər dinləyin...

Gültəkin. (*Xasayı eşitmır*) Gecələr intihar edir... səhərlərsə yenə sənin yanına - teatra qayıdırımdı... Daha hara qayıda bilərdim axı?.. (*ağlayır*) Bu mənasız, məzmunsuz həyatda qayıtmaga, siğınmağa yerimmi vardı?..

Xasay. (*həyəcanla*) Siz onda da məni eşitmirdiz, indi də eşitmək istəmirsiz. Siz kimi eşidirsiz, ümumiyyətlə?.. Yadınıza gelirsə, onda mən... əsərin son variantını işleyib sizin ayaqlarınız altına atdım! Sizsə... onu hamının gözü qarşısında tikə - parça edib teatrın pillələrinə səpdiz!.. Məni təhqir etməkdən ötrü!.. Halbuki, hərçənd ki...

Gültəkin. (*ayılır, Xasayıñ sözünü yarımcıq kəsir, sərt*) Yaxşı, qurtaraq bu söhbəti! Olan oldu, keçən keçdi. İndi daha nə mən teatrdayam, nə də sizin əsər oynanı...

Xasay. (*pərt*) Mən anlayıram. Qarşınızda günahkaram, əhv edin. Sizi istəmədiyiniz rolları oynamamağa... bir sözlə, dediyiniz kimi, istəmədiyiniz həyatı yaşamağa məcbur eləmişəm. Amma axı məni də məcbur edirdilər?!.. Mənim də başım üstündə cəllad baltası tək, sıvri dayanan ideologiya qılıncı hər an boy numa enməyə hazır idi?!.. Siz bir bunu da nəzərə alın...

Reproduktordan səs: Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! İkinci, üçüncü, altıncı xəttlərdən yola düşən qatarlara minik başa çatmaq üzrədir! Xahiş olunur yerlərinizi tutasınız!

Gültəkin. (*heysiz halda skamyaya çökür, kədərlə*)

Neçə dondan dona düşdüm,

Bu, sonuncu donumdu...

Bu üz mənim son üzümdü,

Bu üz mənim sonumdu.

(*Göylərə*) Bu qırışan üzümü də sevməyə

Mənə güc ver, İlahi!
Bu sıfətdə, bu görkəmdə özümü
Sevməyə də güc ver mənə, İlahi!
(səsi enir) İndən belə heç kəs məni sevməsə,
Mənə güc ver, özümü sevə bilim...
Ağac son yarpağını sevən tək,
Mən də bu son üzümü sevə bilim...

Zəlzələ uğultusu. Möhtəşəm ildirim çaxıntıları göy gurultularına qarışır. Güclü külək Gültəkinin çemodanlarından dağılan əşyaları perrona səpələyir.

Xasay. (*xoflu baxışlarla ətrafına baxır*) Siz... neylədiz???..

Külək viyiltisi getdikcə güclənir. Xasay dayaqlanmaq üçün yer axtarırsa da, küləyin müqaviməti altında yerə yığılıb səhnə boyu diğirlənir. Gültəkinin çemodanlarından dağılan rəngbərəng əlcəklər və papaqlar, şərflər və çətirlər xəzəl kimi havaya sovrulur.

Gültəkin. Xasa-a-ay!!! Daya-a-an!!!.. Hara-a-a???

Məkana sırlı qaranlıq çökür, sonra səhnənin və tamaşaçı zalının işıqları yanır. Səhnəyə xidməti geyimdə fəhlələr daxil olurlar. Onlar xüsusi çalxların üstündə hərəket edən işiq direklərini sürüyə-sürüyə səhnəy getirirlər, tamaşanın əvvəlində görünən «perronu» yenidən qurmağa başlayırlar.

Gültəkin. (*üzü gur işıqdan yiğila-yiğila*) Ay!!! Bura haradı?.. Mən hardayam? (*çaşqın hərəkətlərlə yerində vurnuxur, tamaşaçılara*) Mən... Axi mən... Bağışlayın, siz Allah... (*çaşqın nəzərlərlə gah səhnəni quran fəhlələrə, gah tamaşaçı zalına baxır, üst-başını, saçlarını pərt halda səliqəyə sala-sala*) Mən ki bilet almışdım?!.. Vallah almışdım. İnanmırızsız?.. Bu da çemodanlarım...

Səhnəyə yanında köməkçi, Rejissor daxil olur.

Rejissor. (*Gültəkinini görəndə duruxub dayanır, əsəbi halda Köməkçiyə*) Bunu yenə kim buraxıb bura?.. (*Gültəkinə yaxınlaşır*) Adama nə qədər deyərlər, nə qədər başa salarlar?.. Axi belə müsibət olmaz, belə işləmək olmaz axı, canım?!.. Vallah, billah olmaz!.. Bəlkə sən nə vaxtsa böyük aktrisa olmuşsan! Amma axı hər şey tükənir, dəyişir! Niyə başa düşmək istəmirsən bunu?.. (*harasa arxaya*) Bu xarabanın qapısında bir gözetçi var, ya yox?.. Sizinləyəm!!!.. (*əlindəki kağız-kuğazı yerə çırpıb əsəbi addımlarla çıxır*)

Tamaşa boyu görünən Qəzet satan, Tum satan qadın, Dilənçi, cavan aktrisa və aktyorlar səhnəyə daxil olurlar, qol-budağı sindirilmiş quru ağaç kimi bükülüb qalmış Gültəkinin dövrəyə alırlar.

Yaxın yollardan sürətlə perrona yaxınlaşan qatırın səsi və fiti eşidilir. Reislərə perrona yaxınlaşan qatarın işiq seli dağılır. Gültəkin qəddini düzəldib çəmodanlarına yaxınlaşır, onların hansı birindənse çıxardığı lələkli şlyapanı başına qoyub reislərə sarı addımlayır. İşiq dəyişir. Tamaşaçı zalına dağılan işiq selində Gültəkinin özünü qatarın altına atdığı görünür.

İnsan bağırları Gültəkinin üstündən ötüb keçən qatarın təkər səslərinə və fitinə qarışır.

Təlaş dolu səslərin «Həkim!», «Həkim!» çığırduğu eşidilir.

Məkana qaranlıq və sakitlik çökür. Səhnə tədricən işıqlanır.

Xasay. (*tamaşaçılara sarı çevrilir, hüznlə*) O, böyük aktrisa idi...

Qəzət satan. (*hüznlə*) Bu, onun şah əsəri idi...

Dilənci. O, sonuncu magikan idi!..

Musiqi. Səhnəyə Rejissor daxil olur.

Rejissor. (*ağır addımlarla bir addım irəliyə çıxıb hüznlü səslə tamaşaçılara*) Ölkə mədəniyyətinə ağır itki üz verib. Tanınmış, qocaman aktrisamız qəfildən dünyasını dəyişib. O hələ neçə-neçə gözəl rollar oynaya bilərdi... (*Hamı hüznlə başını aşağı salır. Bir qədər pauzadan sonra*) Amma nə etməli?.. Həyat davam edir. (*işgüzər tərzdə ətrafdakılara*) Tez olun, tamaşanın başlanmasına az qalıb. Hərə öz yerinə!.. (*harasa yuxarı*) İşiq!.. Pərdə!..

Səhnə boşalır. Musiqi. Səhnəyə cavan aktrisa çıxır.

Cavan aktrisa. (*səhnə boyu gəzişir, xoflu baxışlarla ətrafına nəzər salır*) Bura haradı?.. Mən hardayam?.. (*ayağının altında qalan afişəni yerdən qaldırır*) Bu nədi belə?.. (*oxuyur*) Qata-rın al-tına atılan qadın...

Musiqi.

PƏRDƏ

ƏSƏRDƏ U. ŞEKSPİRİN, V. HÖTENİN, F. RÜKKERDİN, R. RÖVŞƏNİN, V. BAYATLININ ŞEİRLƏRİNDƏN İSTİFADƏ OLUNUB.

KƏRBƏLA

(iki hissəli epik dram)

İŞTİRAK EDİRLƏR:

XANIM ZEYNƏB

- İmam Hüseynin bacısı.

İMAM ZEYNAL ABDİN SƏCCAD

- İmam Hüseynin oğlu.

ÜMMİ GÜLSÜM

- İmam Hüseynin bacısı.

YEZİD İBN MÜAVİYƏ	- Xəlifə.
UBEYDULLAH İBN ZİYAD	- Bəsrə və Kufə valisi.
ÖMƏR İBN SƏD	- Sərkərdə.
ƏBHƏR İBN KƏB	- Minbaşı.
ŞİMR İBN ZİL COŞƏN	- Minbaşı.
ŞƏBU İBN RƏBİ	- Minbaşı.
MƏHƏMMƏD İBN ƏŞƏS	- Yezidin silahdaşı.
ƏMR İBN HARİS	- Yezidin silahdaşı.
İBN MƏRVAN	- Yezidin silahdaşı.
SƏKİNƏ, FATİMƏ	- İmam Hüseynin qızları.
HİND	- Yezid ibn Müaviyənin zövcəsi.
BƏNNƏ SƏYYAD	- Kufə sakini.
FƏRRAS	

MÖMİNLƏRİN ƏSİR ZÖVCƏLƏRİ, KƏNİZLƏR, ƏYANLAR, ƏSGƏRLƏR, KUFƏ VƏ DƏMƏŞQ ƏHLİ.

BİRİNCİ HİSSƏ

KƏRBƏLA ÇÖLÜ

Günəşin qürub çağı. Səhralığı andıran ucsuz-bucaqsız məkan. Küləyin uğultusu dəli hayqırıtlarla kişnəyən atların səsinə, insan nalələrinə qarışır. «Va Hüseyn!!!», «Ya Əli!», «Allahu Əkbər!!!» qışqıran səslər, vəhşi bağırlılar eşidildikcə, toz burulğanları şahə qalxır. Səslər getdikcə, azalır və kəsilir. Külək daha qəzəblə uğuldayır. Kimsəsiz səhralıqla uçan qara çarşab tənha kola sarılıb yellənir. Küləyin içi ilə körpə Xanım Zeynəbin ürkək səsi eşidilir.

Xanım Zeynəbin səsi. (Qorxu içində.) Baba... Babacan... Dünən gecə yuxuda gördüm ki, şiddətli tufan qopub... Bütün dünya və onun içindəkilər zülmət qaranlığa qərq olublar... Külək o qədər gücləndi ki, məni bir tərəfdən o biri tərəfə atdı... Sonra böyük bir ağaç gördüm... Tez qaçıb ona sarıldım... Bu zaman külək ağacı kökündən qoparıb yerə sərdi... Onda mən ağaçın şah budağına sarıldım... amma külək onu da sindirdi... Mən başqa bir budaqdan yapışdım... O da sindi... Onda mən üçüncü və dördüncü budaqlara sarıldım və yuxudan ayıldım...

Rəsulullahın səsi. Bala, Zeynəbim, o ağaç mənəm... baban Mühəmməd... (At kişnərtisi eşidilir). Sarıldığın o iki şah budağın biri - atan Əmirəl Möminin Əli, digəri - anan Fatiməyi Zəhradı. (Səsi enir, kədərlə.) Sonuncu iki budaq qardaşların Həsən və Hüseyni ki, dünya onların yoxluğundan qaranlığa boyanar, qəm libası geyinər...

Külək güclənir. Məkana qatı zülmət çökür. Qaranlıqda uğuldayan möhtəşəm küləyin səsindən savayı ayrı bir səs eşidilmir. Pauza.

Qaranlığın dərinliyini qara, keçilməz toru yaran tək, yarıb çıxan ağ saçlı Xanım Zeynəb görünür. Küləyin qəzəbli uğultusu altında tamaşaçı zalına zillənərək, susub dayanır. O, susduqca külək daha şiddətlə uğuldayır.

Xanım Zeynəb. (Əlini şəhadət verirmiş kimi, sinəsinə qoyur.) Mən - Zeynəbəm... Mühəmməd Səlləllahu Əleyhi və Alihi Vəsəlləmin nəvəsi. (Güclü yağış səsi.) Əmirəl Mömininin qızı. (Şimşek çaxıntıları. Səsi enir.) Xanım Fatiməyi Zəhranın övladı... (Uzaqlardan eşidilən asta, həzin musiqi.) Atasını və qardaşlarını bu dünyadan amansızlığı və cahilliyyi içrə itmiş yaralı qərib... (Yağışın səsi getdikcə azalır və itir. Sakitlikdə əsən küləyin uğultusu eşidilir.) Babam Mühəmməd bizlərə insanları sevməyi öyrətmüşdi. Biz elə də yaşayırıq. Bu dünyani doğma evimiz, sığınacağımız, hər bir insanı Allahı, Qiyamət Gününü tanıyan bacı-qardaşımız sanırdıq. (Səsi dəyişir. Matəmlə.) Lakin gün geldi, bu sevginin, bu məhrəm doğmalığın cavabı riya və xəyanətlə, zor və işgəncə ilə qaytarıldı. Rəsulullah nəslinin pak övladları Kərbəla çölündə vəhşicəsinə qətlə yetirildi. Bu dünyaya aydınlıq nuru saçmağa göndərilmiş mömin imamlar şəhid edildilər. Xeymələrimiz odlandı, qız-gelinlərimiz əsir götürüldü. Kəsik qollar, başsız bədənlər məzarlığı yaradıldı. (Narazı izdihəmin uğultusu eşidilir. Əlini şəhadət verirmiş kimi, yuxarı qaldırır.) Lakin susun. Bu dünya heç nəyi itirmir və unutmur. Bu qanlı hadisənin də sonu, qurtaracağı, dayanacağı yoxdur. (Səsi enir.) Mühəmməd ümməti yenə qətlə yetirilməkdə, mömin bədənlərdən sızan qan torpağın bağını islatmaqdadı. Döyüş davam edir...

Uzaq uca boşluqlardan sızan qızığın döyüş səsləri – at kişnətilərinin, bir-birinə çaxılan qılıncların səsi insan nalələriə qarışır. «Allahu Əkbər!» sədaları göylərə ucalır.

Xanım Zeynəb. (Səslərin fonunda.) Məni dinləyin!.. Bu, bəşər övladı üçün - Allaha və Qiyamət Gününə tapınan hər bir kəs üçün böyük tarixi dərsdir. Onun adı Kərbəladır.

İşiq dəyişir. Zeynəb görünməz olur. Məkanın arxa hissəsində Kərbəla

çölündə baş tutan döyüş səhnəsi görünür. Atların kişnərtisi, nizələrin viyiltisi, bir-birinə çaxılan qılıncların cingiltisi, insan bağırtıları, «Va cəddah!», «Ya Mühəmməd!», «Ya Əli!», «Allahu Əkbər!» qışqıran nalələr göylərə ucalır. Atların ayağı altından havaya qalxan toz dumanının içiyle döyüş meydanında yaralanıb atından yerə yixalan, sinəsinə oxlar sancılan, qalxanı əlindən düşən, başları nizələrə keçirilən insan siluetləri görünür.

Məkanın qabaq hissəsində Yezid qoşununun əsgərləri Əhli - beyt xeymələrini talan edir, qız-gəlinlərin baş örtüklərini sıvrır, boyun-boğazlarındakı zinətləri dartib çıxarıır, xeymələri odlayırlar. Qadın nalələri, uşaq bağırtıları tüstü dumanına qərq olur.

Uzaq boşluqlardan Əmirəl Möminin Əlinin qeybdən gələn səsi eşidilir.

Qeybdən Əmirəl Mömininin səsi. Bu xəbəri mənə Həzrət Peyğəmbər çatdırırdı. O mənə: «Qarşıda qanlı döyüş gözlenilir. - dedi. - Mühəmməd ümməti bu döyüsdə qətlə yetiriləcək. Qız-gəlinlər əsir götürüləcək. Lakin nə Allah, nə Rəsulullah sevgisi bu nurlu qəlblərdən silinməyəcək...» - dedi.

Arxa məkanda gedən döyüş şahə qalxan atların möhtəşəm kişnərtisiylə sona yetir. Hər tərəfə sakitlik və qaranlıq çökür. Məkan tədricən aydınlaşır. Qumluğa sərilmüş insan cəsədləri, oxlar və nizələr sancılmış qanlı sinələr, kəsik qollar və bədənlər görünür. Tənha külək canavar ulartısıyla qanlı qumluğun üzəriylə əsir. Musiqi.

Möhtəşəm göy gurultusu. Göy qübbəsinin dərinliyindən sızan işıq seli qumluğu ağ bəyazlığa bələyir. Qan izləri bu ağılığın içində əriyib itir.

Tənha at kişnərtisi. Musiqi. Məkana pal-paltarları cirilmiş, üzləri, əl-ayaqları yanar odun hisinə bulanmış Xanım Zeynəb, İmam Səccad və Ümmi Gülsüm daxil olurlar. Xanım Zeynəb dəhşəti görcək, üzü üstə yerə yixılır.

Xanım Zeynəb. (Üzünü torpağa bulayır.) Mənə güc ver, İlahi!.. (Hönkürüb ağlayır. Dikəlib dizi üstə oturur, qumluğa sərilmüş cəsədlərə baxa-baxa.) Şah Hüseynim!.. Kor olsun bu gözlər ki, sənin bu halını görür!.. (Dizin-dizin sürünbər İmam Hüseynin başsız bədəninə sarılır. Havalanmış kimi.) Bu, sənsən, Hüseyn?.. Mənim Hüseynim?.. Atam oğlu... (Ağlayır.) Ümid çrağım, bu sənsən?.. (Qəfildən susur, dəhşət içində.) Sən Mühəmməd Mustafanın sevimli Hüseynsən?.. Əliyyul Mürtəzanın oğlu?.. (Nalə çəkir.) Fatimeyi Zəhranın gözünün nuru???. (Uzaq boşluqlara, ucadan.) Ağam Hüseyn qətlə yetirildii!!!!.. (Hönkürür) Vəsilər ağasının oğlu öldürdü! (Başını qaldırıb Göylərə.) Ya Rəsulullah!.. Bu gördüğün qanına bələnmiş, əzaları doğranıb kəsilmiş – Hüseyndi!.. (Möhtəşəm şimşək çaxıntıları. İşıq dəyişir.)

Fatimə, Səkinə və digər qadınlar özlərini meydana atırlar,
ağlaya-ağlaya cansız bədənlərin başına dolanırlar.

Ümmi Gülsüm. (Göylərə, ağlaya-ağlaya.) Ya Mühəmməda!.. Ya Əliyya!.. Ya Fatimə!.. (İmam Hüseynin bədənini görcək, yazıqlaşır, ağlaya-ağlaya dizi üstə düşür) Va Hüseynah...

Fatimə. (Kəsik bədənlərin arasıyla diz-dizi sürünə-sürünə) Vay atam!.. Vay qardaşım! Vay arxa-dayaqlarım!.. (Göylərə.) Ya Fatimə! Gör bir, balaların nə hala salınıb?!.. (İmam Hüseynin bədənini görçək yazıqlaşır, səsi enir, Göylərə.) Bu, başı kəsik bədən - oğlun Hüseyndi... (Başını yerə qoyub hönkürür.)

Xanım Zeynəb. (Aramla dikəlir, ağlayanlara sarı çönüb sərt.) Ağlamayın! (Matəm dolu qürurla.) Bu, Allahın və Rəsulullahın yolunda qazanılan uca şəhidlikdi. Hər insan övladına nəsib olmayan böyük şərəf və ucalıqdı.

Ümmi Gülsüm. (İmam Hüseynin başsız bədəni önündə diz çökür, titrək səslə oxuyur.) Mə-ən... Əlinin oğlu Hüseyinə-əm... And içmişəm, kimsəyə boyun əyməyə-əm... (başını İmam Hüseynin sinəsinə qoyub hönkürür.)

İmam Səccad. (Xanım Zeynəbin yanında dizi üstə düşür, üzünü İmam Hüseynin ayaqlarına sıxıb ağlaya-ağlaya.) Mən Haşim nəslinin, pak Əlinin oğluyam... (Hönkürə-hönküpə göylərə.) Rəbbim!.. Səndən başqa Allah yoxdur! Təqdirinə və imtahanlarına səbrliyik!.. (Ağlayır.)

Meydana Yezid ibn Müaviyənin əli nizəli əsgərləri, Ömrə ibn Səd və
Şimr ibn Zil Coşən daxıl olurlar. Əsgərlər Şimrin işaretisiylə İmam Səccadın
və qadınların üzərinə şığıyırlar, onları İmam Hüseynin bədənindən
ayırlar. Şimr özünü İmam Səccada yetirib qılıncını sıvirir.

Xanım Zeynəb. (Özünü İmam Səccadın üstünə atır, bədənini ona sıpər edir.) And olsun Allaha, məni öldürməmiş onu öldürə bilməyəcəksən! Allahsızlar!.. Siz yeniyetməyə də əl qaldırırsız?..

Ömrə ibn Səd. (Şimrin əlini saxlayır, astadan.) Əl saxla. Allahdan həya eləmirsen?.. Bu xəstə yeniyetmənin də qanına susamışan?..

Şimr. Əmr belədir. Ubeydullah ibn Ziyad Əli nəslindən olan kişi cinsinin bütün nümayəndələrini şərt-şəksiz qətlə yetirilməsini buyurub.

Ömrə ibn Səd. (Astadan.) Ona dəymə. Görürsən ki, xəstədi. Qoy bu günahı İbn Ziyad özü götürsün boynuna. (İmam Səccada işaret ilə.) Bu cavani onsuz da qarşıda uzun, əzablı bir yol - əsirlik işgəncəsi gözləyir...

Ümmi Gülsüm. (Əsgərlərin əlində vurnuxur.) Buraxın, imansızlar!.. (Ağlayır.) Qoyun, qanlarına qəltən elədiklərinizə doyunca ağlayaq!.. Rəsulullahın can paralarına ağlayaq... (Hönkürür.)

Şimr. (Qılıncını qınına keçirir) Ağlamağa vaxtınız çox olacaq. Yol uzundu. (Xanım Zeynəbə çımxırır.) Ayağa qalx!

Əsgərlər Şimrin işaretisiylə Xanım Zeynəbi İmam Səccaddan ayırb ayağa
qaldırırlar, qollarını və ayaqlarını qandallayırlar.

Fatimə. (Hörüklerini üzünə salır. Yazıq-yazıq.) Sizi and verirəm Allaha, örpəklərimizi qaytarın...

Səkinə. (Əlləriylə boyun-boğazını bağlayır.) Bizi bu halda hara aparırsız?..

Şimr. Şəhərə, tamaşa! Qoy Kufə əhli Yezid hakimiyyətinə qarşı qiyama qalxanların aqibətini öz gözləriylə görsün!

Fatimə. (Qorxu içində dua oxuyur. Astadan.) Əlhəmdülillahil Rəbbil Aləmin... Ər rəhmanir rəhim...

Əsgərlərdən biri nizəylə Fatimənin yalın başından vurur. O, huşunu itirək, yerə yixılır. Bunu görən Xanım Zeynəb əsgərin üstünə şığımaq istəyirsə, o biri əsgərlər ona mane olurlar.

Xanım Zeynəb. (Bağırır.) Neyləyirsiz, ay imansızlar?!..

Ömər ibn Səd. (Şimrə, Xanım Zeynəbə işaret ilə astadan.) Bu, odu - Zeynəbdi. Onu səsindən tanıdım. (Sarsılmış halda.) Bu səs həmişə mənə təsir edir. (Ovsuna düşmüş kimi.) Elə bil iiyimə işləyir...

Xanım Zeynəb. (Əsgərlərin əlində vurnuxa-vurnuxa Ömər ibn Sədə.) Ey Ömər!.. (Ömər ibn Səd sarsılmış halda Xanım Zeynəbə sarı çöñür. Açı iztehza ilə.) Hüseynin dayağı!.. De görüm, səni nə ilə satın aldılar?..

Ömər ibn Səd. (Şimrə, sərt.) Bu qadının səsini kəsin!

Əsgərlər Şimrin işaretisi ilə Xanım Zeynəbi qamçılıayırlarsa
da, o, sözünə davam edir.

Xanım Zeynəb. (Ömər ibn Sədə.) Müaviyə oğlu azığın Yezidin hiyləsinə səndəmi uydun?.. O da öz canı xislətini biruzə verməyə əlverişli məqam tapdı. Əhli-beyti otu biçən kimi, biçdirib qanına qəltan elədi!.. (Qəzəb püskürür.) Cavabını səninlə bir Qiyamətdə alacaq!..
Şmir. (Əsgərlərin üstünə çımxırır.) Aparın!..

Əsgərlər Xanım Zeynəbi, İmam Səccadı və qadınları aparırlar.
Musiqi.

QEYBDƏN İLAHİ SƏDA. HƏQİQƏTƏN MƏN, MƏNƏ OLAN SEVGİ İLƏ BU DÜNYADA
OLANLARA SEVGİNİ BİR QƏLBDƏ YERLƏŞDİRİMİRƏM...

Məkan boşalır. Həzin musiqi. Çölliyyü bürümüş al qırmızı qan
göylərdən enən ecazkar Nur Selinin ağlığına bələnir.

İşiq effektleri. Nur Seli getdikcə topalaşır, bir dəstə qırmızı dimdikli,
kırmızı caynaqlı ağı göyərçinə çevrilir. Göyərçinlərin səsi məkanı bürüyür,
musiqini eşidilməz edir.

DƏMƏŞQ. BƏNİ ÜMƏYYƏ SARAYI.

Yezid ibn Müaviyə taxtda əyləşib. Sərkərdə Ubeydullah ibn Ziyad, Əbhər ibn Kəb və əyanları Yezidin əhatəsində əyləşiblər.

Əbhər ibn Kəb. ...Hüseyni Kufəyə köməyə çağırınların xahişini gecəylə Mədinəyə Əliyil Mürtəzanın yaxın silahşları çatdırıb, ya Xəlifə. Onlar Kufəni ev-ev gəzib imza toplamış, məktubu atlı çaparla Mədinəyə göndərmişlər. Camaatı yoldan çıxaran da onlar olub. Amma... (Gülümsəmək istəyirse də, qəfildən öskürəyi tutur. Öskürək tutmasında boğula-boğula,) ...istəkləri baş tut... madı...

Yezid. (Narazı baxışlarla Əbhər Kəbə baxır, gözləri yol çəkə-çəkə.) Onu demək hələ çox tezdi.

Əbhər ibn Kəb. (Öskürəyini bir təhər nizamlayır, boğuq səslə.) Kufə əhli ayılıb artıq. İndi insanlar tamam ayrı bir qərardadırlar. Həqiqəti anlayıblar. Allaha min şükürlər olsun ki, sular duruldu. Əsir karvanı da artıq yoldadır.

Yezid. (Qanıqara.) Bir karvanla iş aşmaz. (Fikirli halda uzaqlara zillənir.) Qulağıma sədalar çatır ki, Kufə camaatının hələ də Hüseynə rəğbəti var.

İbn Ziyad. Səbrinizi basın, ya Xəlifə. Qara kütłə tarix boyu nə istədiyini bilməyib. Dünənə qədər sevdiklərini bu gün daş-qalaq eləməyə həmişə hazır olublar.

Fərraş daxil olub təzim edir.

Fərraş. Minbaşı Şəbu ibn Rəbi hüzurunuza təşrif buyurub.

Yezid. (Fikirdən ayılır. Sevincək.) Gəlsin.

Minbaşı Şəbu ibn Rəbi daxil olur.

Şəbu ibn Rəbi. (Təzim edir.) Xəlifə ibn Müaviyəyə salam olsun!

Yezid. Əleykəssəlam! Nə xəbərlə gəlmisən, Şəbu?..

Şəbu ibn Rəbi. Əhli - beyt karvanı Kufəyə sarı hərəkət edir, ya əmir. Əmrinize müntəzirik.

Yezid. (Məkr dolu məmnunluqla.) Belə-ə-ə... Gəlirlər demək. (Yanındakılara.) Haşim övladları Yezid hakimiyyəti ilə çox oynadılar, heç bir xəbər də, vəhy də nazil olmadı. (Gülüşürlər. İbn Rəbiyə.) Sən Hüseyndən danış.

Şəbu ibn Rəbi. (Gizli kədərlə) Qətlə yetirilib. Nizəyə keçirilmiş kəsik başı əsir karvanının ön sıralarında gətirilir.

Yezid. (Yanındakılara.) Halal olsun Şimrə!.. Qiyamçıya yaraşan ölümdü bu! (İbn Rəbiyə.) Bəs o birilər?..

Şəbu ibn Rəbi. (Qanıqara.) O birilər də... Öldürülüb. Əli nəslindən olan kişi cinsinin hamısı. Bir nəfər kimi. (Səsi enir.) Qalan - qız-gelinlərdi... Bir də Hüseynin yeniyetmə oğlu Zeynəl-Abdin ibn Səccad.

Yezid. (Duruxur.) Zeynəl-Abdin? (Qaş-qabağını tökür.) Elə niyə?..

Şəbu ibn Rəbi. Olsun, xəstə olduğuna qıymayıblar.

Yezid. Xəstə?.. (İbn Ziyada, əsəbi halda.) Şimrin qəzəbini heç bir bəhanə sarsıda bilməz!.. Bu necə baş verib?..

İbn Ziyad. Səbrinizi basın, Yezid sağ olsun. Karvan hüzurunuza sarı hərəkət edir. Son qərar sizin olacaq.

Yezid. (Halı İbn Ziyadın sözündən bir qədər düzəlir. Taxtın kürəkliyinə yayxanıb iztehzayla yanındakılara.) Əcəba, babaları Əmirəl Mömininin cəddi kömək olmadı bu məzlumlara?!.. (Gülüşürlər.)

Əbhər Kəb. Haşimilər törəməsinin küfr və yalanları əvvəl-axır faş olmalıydı ki, bu da baş verdi. Qoy indi Kufə və Şam əhli özü şahid olsun bu riyaya.

Yezid. (İbn Rəbiyə.) Yaxşı hələ, de görüm, qalanlar kimlərdi?..

Şəbu ibn Rəbi. Qadınlar və uşaqlardı, ya Xəlifə.

Yezid. (Gözləri qəzəb saçır.) Onların qadınları kişilərindən də kinli və amansızdırular! (İbn Rəbiyə.) Xarabaliğa yerləşdirin! Elə bir xarabaliğa ki, şəhərdən aralıda olsun. Ac və susuz saxlayın! Qırıldığca, xəndəklərdə basdırın!

Şəbu ibn Rəbi. (Qanıqara.) Əmrinize müntəzirik, ya xəlifə.

Yezid. (Sınayıcı nəzərlərlə ibn Rəbinin gözlərinin içində zillənir.) Neçə nəfərdirlər, deyirsən?

Şəbu ibn Rəbi. Çoxdular, ya Əmir.

Yezid. Çoxdular? Bəs niyə belə?.. Səncə, öldürməyə ürəkləri gəlməyib? Yoxsa, ayrı bir səbəb var?..

Şəbu ibn Rəbi. Döyüşə Ömər ibn Səd başçılıq edib.

Yezid. (Gözləri uzaqlara zillənir.) Ömər... Onun qisası ağırdır. Amma... (İbn Ziyada baxır.)

İbn Ziyad. Narahatlığa bir əsas görmürəm, ya Xəlifə. Günortalar qızmar Günəşin, gecələr qaynar Səmum yelinin qovurduğu xarabaliq onsuz da bu canavar törəməsinin axırına çıxacaq.

Yezid. (Gözləri qəzəb saçır.) Səhvin var, Ubeydullah ibn Ziyad! Haşim övladları canavardan da təhlükəlidirlər! İstər kişi olsun, istər qadını!.. Onların hər törəməsi şorənlıqda ot bitirən toxum kimidi. Hara düşərlərsə, cücərib qol-budaq atarlar. (Şəbu ibn Rəbiyə.) Xarabaliqdə məskunlaşmışınlar! Sonrasına baxarıq.

Şəbu ibn Rəbi. Əmrinize müntəzirəm, Yezid Həzrətləri. Amma...

Yezid. Nə amma?..

Şəbu ibn Rəbi. (Ehtiyatla.) Əsirlər susuzdurlar. Neçə vaxtdan bəri mühəsirədə qaldıqlarından, su ehtiyatlarını tamamlıqla itiriblər.

Yezid. (Sınayıcı nəzərlərlə ibn Rəbiyə zillənir.) Nə yaman mərhəmətliyimşən, Şəbu?.. Bilməzdəm, bilməzdəm. Olmaya, bu quzğun törəməsinə sənin də yazığın gəldi?.. Nə yaman yuxa qəlbin varmış?!.. Belə bilsəydim, səni sarayın baş dayəsi təyin edərdim. (Hamı gülür. Şəbu ibn Rəbi başını aşağı salır.) Ya bəlkə... (Yan-yörəsindəkilərə baxıb irişə-irişə.) ...zövcələrin arasında ürəyinə yatanı var, hə? (İbn Rəbi dinmir.) Varsa, çəkinmə, de!.. (Şaqqanaq çəkib gülür.) Ürəyinə yatan birisi varsa, götür apar, sənin olsun!

Sim qırılmasını andıran səs.

Şəbu ibn Rəbi. (Başını qaldırır, sarsılmış halda.) «Əstəğfürullah» deyin, ya Xəlifə! Bunlar Peyğəmbər əhli - beysi, Əmirəl Mömininin övladları!..

Yezid. (Xoflu baxışlarla ətrafindakılara baxır. Ayağa qalxıb Minbaşıya yaxınlaşır. Sınayıcı nəzərlərlə onu başdan-ayağa süzür.) Gözümüzün içində düz bax, Şəbu. Səsində xoşagəlməz titrəyişlər sezirəm. Olmaya, bu nəslə sevgin var, hə?..

Şəbu ibn Rəbi. (Udqunur. Səsi titrəyir.) Bu qətləmə Allah bizi bağışlamayacaq.

Hamı xof dolu baxışlarla bir-birinə zillənir. Ortalığa ağır sükut çökür.

Yezid. (İbn Rəbiyə zillənir, əsəbilikdən bişlərini gəmirə-gəmirə.) Yazığın gəlir, demək. Haşim övladlarına verilən bu dərs ürəyincə deyil, demək.

Şəbu ibn Rəbi. (Sarsılmış halda.) Dünən Şama və Xorasana qan yağışı yağışb. (Səsi enir.) Bu qətlə Göylər də qan ağlayır...

Yezid. Qan yağışı?.. (Əsəbi gülüşlə ətrafindakılara.) Bu nə əfsanədi?.. (İbn Rəbiyə, iztehzayla.) Bu da mənim fəxarətli minbaşım! Fərəhlənib qürur duyduğum cəsur Şəbu ibn Rəbi! (Səsi dəyişir. İbn Rəbiyə.) Avam camaatın sözünə uymusan, Şəbu?.. (Qəfildən qəzəblə.) O yağış dediyin - Ərəfat dağından qopan od püskürtüləridi ki, hər yazın əvvəli hərəkətə gəlib, Göt qubbəsini al qırmızı rəngə boyayar!..

Şəbu ibn Rəbi. (Vahimə içində.) O yağışın ləkələri evlərin divarlarından getmir, ya Xəlifə!.. Onlar silinmir... Yuyulmur!..

Yezid. (Nifrətlə ibn Rəbiyə.) Səni bu qədər aciz, təpərsiz bilməzdəm. (bir müddət sınaycı nəzərlərlə ibn Rəbiyə zillənir.) Olmaya, yuxu görmüsən?.. (İbn Rəbi dinmir. Hamı ehtiyatla bir-birinə baxır. Keçib yerinə əyləşir, nifrətlə.) Əgər o od püskürtüsünü sən də qan yağışı hesab eləyirsənsə, demək Haşimiliərə sevgin var!

İbn Rəbi başını aşağı salıb susur. Ortalığa gərgin sakitlik çökür. Uzaqdan Azan səsi eşidilir. Otaqdakılar bu səsdən səksənirlər.

Yezid. (İbn Rəbiyə qəzəblə) Cavab ver!

Şəbu ibn Rəbi. (Başını qaldırır, şövqlə.) Lə İləhə illəllah!.. (Hamı duruxur, vahimə içində bir-birinə zillənirlər. Uca boşluqlardan sızan ecəzkar musiqi.) Mühəmmədin Rəsulullah!..

Yezid. (İlan vurmuş kimi, ayağa sıçrayır.) Sus, xain məlun! Rədd ol, gözlərim bir daha səni görməsin!

Şəbu ibn Rəbi çıxır. Musiqi kəsılır.

Yezid. (İbn Rəbinin ardınca baxa-baxa, qəzəbdən boğula-boğula yanındakılara.) Onu nəzarətə alın. Bu məlun tayfası mənim ən sadıq adamlarımı belə, yoldan çıxarmağı özlərinə ar bilmir!

İbn Ziyad. İzn verin gedim, ya Əmir.

Yezid. (Fikirli) Get, Ubeydullah, get. Qiyamın kökü yaman yoğun imiş...

İbn Ziyad və Əbhər ibn Kəb çıxırlar.

Yezid. (Taxtın önünde dayanmış zənci qula.) De, şərab gətirsinlər! (Əyanlara, qanıqara.) Haşimilər törəməsinin süqutuna bədə qaldıraq! (Səsi enir.) Əməvilərin qələbəsinə şadýanalıq edək!.. (Qəfildən dəli bağlılığıyla.) Rəqqasələr gəlsin!..

Zərb alətlərində çalınan ritmik musiqi eşidilir. Zənci xidmətçilər iri məcməyilərdə şərab, meyvə və qəlyanaltılar gətirirlər. Badələrə şərab süzüb, Yezidə və əyanlarına paylayarlar. Yezid şərabla dolu badəni acgözlükə başına çekir.

Otağa rəqs edə-edə rəqqasələr daxil olurlar. Yezidin və əyanlarının qarşısında rəqs edib, onları əyləndirməyə başlayırlar.

Yezid. (Şərabı birnəfəsə başına çəkib, badəsini bir də doldurur. Yuxarı qaldırıb bağırrı.) Qüreyşilər tayfasının bel sütunu qırıldı!.. Mənə beyəti rəva bilməyən Hüseynin kəsik başı hüzuruma gəlsin!..

Ayağa qalxır, rəqqasələrdən birinin belini qucaqlayıb onunla rəqs eləməyə başlayır. Səslər getdikcə azalır və itir. İşiq dəyişir.

Məkana sakitlik çökür.

QEYBDƏN İLAHİ SEDA. MƏN SİZLƏRİ AZAD YARATDIM. SİZSƏ ÖZÜNÜZÜ TAMAHİNİZİN VƏ DÜNYA MALININ QULUNA ÇEVİRDİNİZ...

KARVAN KUFƏ ŞƏHƏRİNƏ DAXİL OLUR.

Kufə şəhərinin girəcəyi. Bənna Səyyad qala divarlarının söküklərinə kərpic tıxayıb malalayıb. Uzaqlardan əsir karvanını müşayət edən dəvələrin zinqirov səsləri eşidilir. Bənna Səyyad əlini saxlayıb səs gələn tərəfə diqqət kəsilir, əlini gözünün üstünə qoyub uzaqlara zillənir.

Məkana əlində gil dolu teşt, Bənna İmran daxil olur.

Bənna Səyyad. (Səs gələn tərəfə zillənib.) İmran, bu nə səslərdi belə?.. Eşidirsən?.. Orda nə baş verib görən?

Bənna İmran. (Teştin ağırlığından əyilə-əyilə.) Yezid ibn Müaviyəyə qarşı qiyam etmiş birinin başını Kufəyə gətirirlər.

Bənna Səyyad. (Duruxur.) Kimdi o qiyamçı?

Bənna İmran. (Teşti hıqqıldaya-hıqqıldaya yerə qoyur.) Hüseyn ibn Əli.

Bənna Səyyad. (Əlindəki kərpic yerə düşür, İmranın çıyıllarından tutub silkələyə-silkələyə.) Sən nə danışırsan?.. Sən hansı Hüseyni deyirsən?..

Bənna İmran. (Çaşqın halda.) Bazarda danışırdılar... Deyirlər, kəsik baş Fatimeyi Zəhranın oğlu Hüseynin başıdı.

Bənna Səyyad. (Dizi üstə düşür.) Ey vah!.. Qulaqlarım kar olaydı... (Göylərə.) İlahi! Bu nə qorxunc xəbərdi yetirdilər mənə?.. Doğrusa, yalan olsun!..

Dəvə zinqirovlarının səsi getdikcə, aydın eşidilməyə başlayır. Musiqi. Üstünə qara örtük salınmış kəsik baş keçirilmiş nizə, onun ardınca Yezid əsgərlərinin müşayət etdiyi Əhli-beyt karvanı qala qapılarından içəri daxil olur.

Qol-qıçıları qandallı, üzləri qızmar Günəşin altında yol getməkdən yanib qaralmış, saçları üzlərinə dağınık, paltarları cırıq-cırıq olmuş Əhli-beyt heysiz addımlarla Bənna Səyyadın qarşısından ötürlər.

Bənna Səyyad. (Əllərini Goyələrə qaldırır.) Va Əliyya!.. Va Fatiməta!.. Buna necə dözdün?.. (Ağlaya-ağlaya, kəsik başa.) Ağam Hüseyn!.. Kor olsun bu gözlər ki, sənin bu halını görür! (Ağlaya-ağlaya əsgərlərə.) Sizi görüm lənətə gələsiz!.. Allahsızlar!.. Əliniz qurusun!.. Necə qiydırınız?.. Fatimənin oğluna, vəsilər ağası Hüseyni neylədiz?..

Karvan ayaq saxlayır. Şimr irəli çıxır, şallağını havada oynadıb, Bənna Səyyadın üzündən vurur. Bənna yerə yıxılır.

Şimr. (Əsgərlərə.) Qandallayın!.. Yezid hakimiyyətinə qarşı çıxan hər kəsin aqibəti bu olacaq!

Musiqi. Əsgərlər bənna Səyyadın qollarını qandallayıb sürüyürlər. İşiq dəişir. Əsgərlər Əhli - beyti qamçılıayırlar. Məkan hərəkətə gəlir. Karvan yola düzəlir. Qollara, ayaqlara vurulan ağır qandalların səsi musiqi sədalarına qarışır. İmam Səccad heysiz halda dizi üstə düşür. Əsgərlərdən biri onu nizəsiylə dümsükləyir.

Əsgər. Ayağa qalx! Qalx ayağa, deyirəm sənə!..

İmam Səccad. (Qalxa bilmir. Susuzluqdan qurumuş dodaqlarını zorla tərpədə-tərpədə əsgərə.) Qalxa bilmirəm. Taqətim yoxdu...

Səkinə. (Heysiz halda.) Ona dəyməyin... Yazığınız gəlsin. O, xəstədi. Neçə gündü dilinə su dəyməyiib. O böyük Allahın xatirinə ona su verin...

Səkinənin müraciəti əsgərə təsir edir. O, bir anlıq tərəddüddən sonra əlini qundağına atır, ordan çəkib çıxardığı kiçik su bardağının ağızını açıb, İmam Səccada uzatmaq istəyərkən Şimr əsgərin üstünə sıyıyır, şallağını havada oynadıb əsgərin əlindən vurur. Su bardağı əsgərin əlindən yerə düşür. Su torpağı dağılır.

Şimr. (Qəzəblə.) Kim icazə verib??.. Sərsəm!.. (Şallağın birini də əsgərin üzündən vurur.)
Xanım Zeynəb. (Heysiz halda Şimrə) Göylərdən yağıdırılan o pak sular haramınız olsun...
Balaca qız uşağı. (Şimrə.) Baba, Allah xatırınə bizə su ver...

Şimr Xanım Zeynəbi, sonra çönüb balaca qız uşağını qamçılayır. İmam Səccadı qamçılayıb yerdən qaldırır. Qız-gəlin ağlaşır. Səhnə hərəkətə gəlir. Karvan yoluna davam edir.

Şiddətli külək uğultusu. Musiqi. Qeybdən İlahi səda eşidilir. Sədəni Əhli-beytdən savayı bir kimsə eşitmır.

QEYBDƏN İLAHİ SEDA. SİZ EY RƏSULULLAHIN BALALARI!.. DÖZÜN VƏ SƏBR EDİN. GÖRÜN BİR, TAMAH VƏ EHTIRASLAR KÜLƏYİ NƏ QƏDƏR ÇIRAQLAR SÖNDÜRÜB?!.. ŞÖHRƏT VƏ VAR AZARI NƏ QƏDƏR İNSANI YOLUNDAN AZDIRIB?!.. NƏ QƏDƏR SAĞLAMI ONUN ÖZ SAĞLAMLIĞI ÖLDÜRÜB... VƏ NƏ QƏDƏR ALİMİ ONUN CAHİLLİYİ MƏHV EDİB?!.. NƏ QƏDƏR DÖVLƏTLİ QİYAMƏT GÜNÜNDƏ KASIBLIQ ARZULAYIB?!.. VƏ ÖLÜM NƏ QƏDƏR HÖKMDARI DİZ ÇÖKDÜRÜB?!.. (Küləyin səsi güclənir, əsirlərin və əsgərlərinin paltarlarını bayraqlar kimi yellədir.) HƏQİQƏTƏN, MÖMİN'LƏR MƏNƏ VƏ MƏNİM RƏSULUMA İNANANLARDI. BU, O KƏSLƏRDİ Kİ, ONLARA PİSLİK EDƏNLƏRƏ YAXŞILIQ EDƏRLƏR, ONLARA DÖNƏ-DÖNƏ YALAN SATANLARI DÖNƏ-DÖNƏ BAĞIŞLAYARLAR...

Musiqi. Əsir karvanı Kufənin küçələri boyu irəlilədikcə, onların tamaşasına yığışan şəhər əhli görünür. Adamlar qadın əsirlərin yalnız başlarını, yanğının hisindən və Günəş şüalarından qaralıb tanınmaz hala düşmüş üzlərini, cırıq pal-paltarla rını məsxərəyə qoyub gülüşürlər.

Qırmızısifət kişi. Baxın, ay camaat, bunların üzleri Cəhənnəmin odundan qaralıb!.. (Gülüş səsləri.)

Orta yaşlı kişi. Yaxşı nəsil olsaydınız, aqibətiniz bu olmazdı!..

Cavan oğlan. (Səkinəyə işaret ilə.) Bu qızın nə gözəl saçları var?.. Şair burda deyib «Ey zülfü pərişan!..» (Gülüş səsləri.)

O biri oğlan. (Xanım Zeynəbə, rişxəndlə.) Örtüyün hanı, ay xala?.. Yellər apardı?.. (Yanındaki cavanlara qoşulub gülür)

Səkinə. (Başını Xanım Zeynəbin ciyininə qoyur, heysiz səslə) Daha dözə bilmirəm, bibi... Ölüm səadətdi... .

Xanım Zeynəb. Döz, bala... Gərək dözsən. Biz səbr oyuğuyuq, dözüm çalasıyıq. Bunu baban Rəsulullah öyrətmışdı bizlərə.

Əsgərlər. (Ləngiyən əsirləri nizələri ilə itələyirlər.) Tərpən-tərpən!.. Becid-becid!

Kufə camaatının arasından bir neçə qadın torbalarından çıxardıqları çörəkləri paralayıb, əsir qadınlara və uşaqlara paylayırlar.

Ümmi Gülsüm. (Çörəyi, ağızına aparan uşağın əlindən alıb yerə atır, çörək verən qadınlara.) Siz neyleyirsiz?.. Sədəqə bizlərə haramdı!..

Ümmi Külsümün bu hərəkətindən meydana sakitlik çökür.
Adda-budda xisin-xisin ağlaşan qadınların iniltiləri eşidilir.

Xanım Zeynəb. (Zəif təbəssümlə qadınlara.) Siz... ağlayırsız?.. Kişiləriniz bizi qırır, başımıza olmazın müsibətlər gətirir, siz ağlayırsız?.. (Məkana sakitlik çökür. Dikəlib izdihama sarı çöñür, ucadan.) Ey Kufə əhli!.. Ey yalan və xəyanit əhli!.. (Həzin musiqi. Səsi enir.) Ey dinarlar və dirhəmlər qulları... Deyin, qəlblərinizi nə ilə satın aldılar?.. Bu dünyanın hansı sərvətinə dəyişdiniz onları?.. (Açı iztehza ilə.) O dünyanın ki, əvvəli də, axırı da bir arşınlıq, qara xəndəkdi?.. (Şimr və əsgərləri Xanım Zeynəbin səsinin ovsununa düşmüş tək, donub qalıblar.) Mənə cavab verin!.. Niyə dinmirsiz?.. Yəni aranızda alçaldılmamış, riya və tamah çirkabına bulanmamış birisi qalmayıb?.. (Astadan ağlar qadın səsləri eşidilir.) Ağlayırsız... Qəlbləriniz nə yaman kövrək imiş?!.. Göz yaşıınız nə qədər bol imiş?!.. Ağlayın-ağlayın. Bu halınızla siz o qadına benzəyırsız ki, yunu əyirib sap düzəldər, sonradan sapi buraxıb, yenidən yuna çevirər... (İnsanlar donuxmuş halda Xanım Zeynəbə diqqət kəsiliblər. Matəmlə.) Kufəyə köməyə çağırıb, məhvə uğratdığınız o İmam Rəsulullahın xələfi idi... (Hamı heyrət içində donub qalıb. Nizəyə taxılan başa işaret ilə.) Başını nizələrə taxdığınız bu Ağa kimsəsizlərinizin pənahı, köməksizlərinizin dayağı idi... (İzdihamın içində astadan «Ağam Hüsey...» deyən ağlar səslər eşidilir.)

Adamların arasından kimsə Xanım Zeynəbə işaret ilə
«Baxın, bu, Zeynəbdil!.. İmam Hüseynin bacısı!..» deyə qışqırır.
Hamı heyrətlə içini çekir.

Xanım Zeynəb. (Səs gələn səmtə.) Sən haqlısan, cavan. Mən – Zeynəbəm. Can paralarını Kərbəla çölündə buraxıb, yollara salınmış binəva məsumələr anası...

Narazı izdihamın uğultusu.

Şimr. (Ayılır. Əsgərlərə, sərt.) Nə qoyun kimi durub baxırsız? Dağıdın adamları burdan! Çamaatı dağıdırın! Günəş enir! Mənzil başına hələ çox var.

Musiqi. Əli nizəli əsgərlər adamların üstünə yeriyirlər. Camaati qovub karvandan uzaqlaşdırmağa cəhd edirlərsə də, insanlar müqa vimət göstərirlər. Əsgərlərlə Kufə əhli arasında çaxnaşma yaranır.
«Qoy Zeynəb danışsın!», «Biz Əlinin qızı Zeynəbi dinləmək istəyirik!» deyən qışqırtılar eşidilir.

Qəfil qopan möhtəşəm külək uğultusu izdihamın səsini eşidilməz edir. Musiqi kəsilib.

Əsgərlərdən biri. (Duruxub əl saxlayır. Səsə diqqət kəsilir. Vahimə içində.) Bu nə səsdi belə?..

O biri əsgər. (Vahimə içində ətrafa boylanır.) Elə bil küləkdi... Amma ayrı cür əsir...

Xanım Zeynəb. (Səsi küləyin uğultusunda aydın eşidilir.) Sən haqlısan, əsgər. Bu - küləkdi... (Üzü küləyə dayanır. Külək saçlarını dalgalandırıqca, səsi böyüüb məkanı bürüyür.) Sübh çağının şəfəqindən baş alıb, gecələrin qaranlıqlarına əsən Ulu Külək. Qiyamət Küləyi... Böyük Axirət Küləyi...

Vahiməyə düşmüş izdihamın uğultusu eşidilir. Hamı xof içində bir-birinə zillənir. Şimr xoflu baxışlarla Zeynəbə zillənib.

Ortaya, külək uğultusundan savayı ayrı bir səs eşidilməyən ağır sakitlik çökür.

Kufeli qadın. (Nizəyə keçirilmiş başa baxa-baxa.) Sənə qurban, ağam ya Hüseyn!.. Günahımız böyükdü... (Höñkürtüylə dizi üstə çökür.)

Şimr. (Qadının səsinə ayılır, qamçını onun başına endirir. Qadın nələ təpib yerə yıxılır.) Sərsəm qadın! (Üzünü izdihama tutur. Hamı eşitsin deyə, ucadan.) Bu məlunlara inanmayın, ay camaat! Əgər bunlar, özləri dedikləri kimi, övliyadırlarsa, babaları Rəsullulah niyə kömək olmadı bunlara?.. Niyə «möminlər Əmiri» dediklərinin ruhu arxa durmadı?.. (Saxta gülüşlə gülürsə də, ona qoşulub gülən olmur.)

Digər kufeli qadın. Sizi görüm lənətə gələsiz! Necə ki, gəldiniz artıq!.. Cəzanız ağır olacaq!

Şimr. (Qamçıyla o qadını da vurur. Qadın inildəyib yerə yıxılır.) Sus, ləçər!.. (Əsgərlərə.) Nə durub baxırsız?.. Dağıdın adamları! Yol boşaldın!

Musiqi. Əsgərlər adamların üstünə yeriyirlər, nizələrini işə salıb izdihamı dağıtmaga müvəffəq olurlar. Karvan yola düzəlir. Səhnə hərəkətə gəlir. Karvan əsir qandallarının cingiltiləri altında Kufənin küçələri ilə ireliləyir. Səkilərdən, yollardan ötən insanlar ayaq saxlayıb karvanın tamaşasına dayanırlar.

Əsgərlərdən biri. (O biri əsgərə. Şimr eşitməsin deyə, astadan.) Zeynəb danışanda halim dəyişir. Boğazımı qəhər tutur...

O biri əsgər. (Yan-yörəsinə baxır. Heç kim eşitməsin deyə, astadan.) Onun səsində nə işə var. (Kövrəlir.) Çox doğma və əziz olan nə işə...

Xanım Zeynəb ayaq saxlayır. Onun dayanması karvana təsir edir və hamı dayanır.

Xanım Zeynəb. (Şimrə) Sən ey yazıq!.. Bu karvanı hara aparırsan?..

Şimr. (Çaşqınıliga düşürsə də, özünü dərhal ələ alır.) Məgər bilmirsən?.. Kufə əhlinin tamaşasına aparıq sizləri! Qoy hamı görsün Yezid ibn Müaviyə hakimiyyətinə qarşı çıxanların aqibəti nə olur!

Xanım Zeynəb. (Açı təbəssümlə.) Ay bədbəxt... Bu gün sən Yezidin gözündə yaxşı olmağa çalışırsan. Amma ömründə bircə dəfə düşünmüşənmi ki, (Göylərə işarə ilə.) Onun gözündə yaxşı olasan?..

Şimr qırılmasını andıran səs. Şimr və əsgərləri heyrət içində donurlar.

Şimr. İnsanları çəşqinliga salıb, Möminlər Əmiri Yezidə qarşı qaldıranları cəzalandırmaq (Göylərə işarə ilə.) Onun qarşısında yerinə yetirilən ən müqəddəs borcdur!..

Xanım Zeynəb. (Səi dəyişir.) Möminlərin bir Əmiri var idi. Onu da alçaq Müaviyyə öz çirkab niyyətlərinə görə qanına qəltən elətdirdi! (Qəzəblə.) O qanın gölməçəsində boğulub ölmək nəsibiniz olacaq!..

Şimr. (Qamçını Xanım Zeynəbin başına endirir.) Sus, əfi ilan!..

Xanım Zeynəb qamçının ağrısından ikiqat olub dizi üstə düşür.
Əsir qadınlar onu dövrəyə alırlarsa da, onlar da Şimrin qamçı
sının zərbələrinə tuş gəlirlər. Xanım Zeynəb başını qadırıb
səmaya zillənir.

Xanım Zeynəb. (Göylərə.) Lə-e hövlə və lə-e qüvvətə illə-e billəhil Əliyyil əzim!..

Göy qübbəsi Xanım Zeynəbin müraciətinə cavab olaraq, möhtəşəm şimşek çaxıntılarından dağıılmağa başlayır. Məkan bənövşəyi bərqlərə bürünür.

Şimr və əsgərlər bu mənzərədən vahiməyə düşüb, kənara çəkilirlər. Bir anlığa bütün səsləri kəslir. Göy aramla guruldamağa başlayır. Hamı heyrət içində Göylərə zillənir. Şimşek çaxıntıları. Yağış yağır. Musiqi.

Əsir qadınlar, qız-gelinlər üzlərini yağışa tutub, su içirlər. Yağış damlalarını ovuclarına doldurub üzlərini, saçlarını isladır, uşaqların ağızlarına tökürlər.

Şimr və əsgərlər bu mənzərəni vahimə dolu heyrət içində müşahidə edirlər.

Şimr. (Ayılır. Özünü ələ alıb, əsgərlərə çımxırır.) Nə baxırsız? Yağış görməmisiz - nədi?.. Tərpənin! (Nifrətlə Xanım Zeynəbə baxır, səsi enir.) Yolcu yolda gərək!

Əsgərlər nizələrini işə salıb, əsirləri itələyə-itələyə
hərəkətə gətirirlər. Karvan yola düzəlir. Musiqi.

BİRİNCİ HİSSƏNİN SONU

IKİNCİ HİSSƏ

KÜFƏYƏ QAN YAĞIŞI YAĞIR

Kimsəsiz şəhər meydanı. Sübh çağrı. Şəhərə sakitlik çöküb. Dolu damlalarla yağan yağıntı səsi eşidilir. Yağış yağdıqca, Məkan tədricən al qırmızı rəngə boyanır.

Yağışın səsinə evlərindən çıxan başı örtülü qadınlar göydən axan al qırmızı yağının altına düşürlər, əlləri, üzləri, baş örtükleri al qırmızı rəngə boyanır. Hami heyət içində bir-birinə, öz əllərinə, üst-başlarına, sonra başlarını qaldırıb göyə baxırlar. «Bu nə görəcəkdi?..», «İlahi, Pərvərdigara?!..», «Sübhənallah!» deyən xoflu nidalar eşidilir.

Məkan başdan - başa al qırmızı rəngə boyanıb.

Orta yaşlı qadın. (Qan rənginə boyanmış əllərinə baxır) Bu nədi belə?.. (Vahimə içində göylərə baxır.) Allah, sən özün kömək ol!..

Cavan qadın. (Pəncərədən göyə zillənir.) Sənəm, bu yağan nədi belə?..

Orta yaşlı qadın. (Ovuclarını doldurub iyliyir və vahimə içində əllərinə zillənir) Gülsüm, bura gəl!

Qadınlar bir yerə toplaşırlar.

Orta yaşlı qadın. (Ovuclarını qadınlara göstərir, vahimə içində) Bu... qandı... Amma çiçək ətri qoxuyur...

O biri qadınlar. (Öz əllərinə baxırlar, vahimə içində) Qan...

Hər üçü göyə zillənir. Uzaqlardan «Qan!..», «Göydən qan yağır!..», «Kufəyə qan yağır, ay camaat!..» deyən şəhər əhlinin həyəcanlı səsləri eşidilir.

Meydan adamları dolur. Qeybdən Rəsulullahın səsi eşidilir. Bu səsi məkandakılar eşitmirlər.

Qeydbən Rəsulullahın səsi. Cəbrayıl mənə xəbər vermişdi ki, nəvəm Hüseyn İraq torpağında qətlə yetiriləcək...

YEZİDİN YUXUSU.

Bəni Üməyyə sarayı. Yezid və əyanları sərxoşdurlar, yarıçılpaq kənizlərlə qol-boyun olub, xəlilərin üzərinə atılmış ipək mütəkkələrə söykəniblər. Ortada rəqs edən rəqqasəyə baxa-baxa şərab içib, əylənlirlər.

Yezid. (Qəfildən nə isə xatırlayır, qucağındakı kənizi kənara itələyir. Dikəlib sərxoş bağlılıqlarıla.) Bəs mənim Yezid əbu Qeysim hanı?.. (Musiqi kəsillir. Rəqqasə qaçırm.) Sizdən soruşuram: hanı əbu Qeys??? Onu təcili surətdə yanına gətirin! (Səsi enir, doluxsunur. Sərxoşluqdan dili dolaşa-dolaşa.) Gör bir, neçə gündü, onun o ağıllı başını sigallamıram?!..

Qapılar açılır, zənci xidmətçilər iri qəfəsin içinde Yezidin sevimli meymunu Yezid əbu Qeysi gətirirlər. Qəfəsi taxtın yanındakı mizin üstünə qoyub, Yezidə təzim edirlər.

Yezid. (Qalxıb qəfəsin yanına gəlir, əlini dəmirlərin arasından içəri salıb, Qeysin başını sigallayırm.) Sadiq dostum mənim... Riya və xəyanət dolu bu zalım dünyada mənə qalan bir sən olacaqsan, bilişəm. (Qəfildən əyanlara və rəqqasələrə sarı çöñür, qəzəblə) Rədd olun burdan!.. Hamınız rədd olun!.. Mən əbu Qeyslə tək qalmaq istəyirəm.

Sərxoş əyanlar ayağa qalxmaq istəyirlərsə də, qalxa bilmirlər. Nökərlər onları çölə sürüyürlər. Kənizlər qaçırm.

Yezid. (Hüzurunda müntəzi dayanmış nökərlərə.) Siz də rədd olun!

Nökərlər çıxır. Yezid meymunu Qeyslə saray otağında tək qalır.

Yezid. (Qeysin başını tumarlayır.) Əziz dostum, (Qəhərlənir.) sən olmasaydin, bəlkə də mən özümü bu dünyadan ən kimsəsiz, ən tənha adamı hesab edərdim. (Çıxanların ardınca astadan.) Bu məlunlar mənə yox, mənim puluma sadıqdılər, bunu bilişəm. Gözlərinin dərinliyində oynayan xain qıçılcımları da hər an görürəm. O qıçılcımlar gecələrlə yatağımın içərinə dolur, ürəyimi dağlayır, canımı yandırır... məni rahat yaşamağa qoymur. (Kuzəni əlinə alıb şərab sözür, badəni qəfəsin dəmirlərindən içəri salıb meymuna içirdməyə çalışır.) Al, iç. Bu dünyadan dadı budu!.. (Meymun qədəhi vurub Yezidin əlindən salır. Əsəbiləşir.) Ax məlun!.. Ağanla şərab içməkdən boyun qaçırsan?.. (Barmağıyla meymunu hədələyir.)

Olmaya, sən də bu xainlərlə əlbirsən, hə?.. Elə isə, sən də rədd ol! (Qəfəsi kənara itəleyib, sərxoş halda mütəkkənin üzərinə yixılır və yuxuya gedir.)

Musiqi. İşiq dəyişir. Yezid yuxu görür. Çöldən əsir qandallarının, karvanı müşayət edən dəvə zinqirovlarının və meydana toplaşan insan kütlələrinin səsi eşidilir. Yezid ayağa qalxıb, ehmal addımlarla pəncərə yə yaxınlaşır, çölə boylanır.

Yezid. (Öz-özünə astadan.) Yetişdi karvan...

Çöldən «Va Hüseyin!», «Ya Mühəmməd!», «Ya Əli!», «Yezidə Ölüm!..», «Müaviyə hakiməyyətinə ölüm!!!» qışqırışan insanların səsi eşidilir. Yezid ilan çalmış kimi, pəncərənin qarşısından kənara sıçrayır, əsəbi addımlarla otaq boyu var-gəl eləyir.

Yezid. (Əl çalır.) Fərraş!

Fərraş daxil olub təzim edir.

Yezid. Sərkərdələrimi yanına çağır! Xəbər göndər! De ki... (Qəfildən vəhi bağırtılarla.) De ki, Dəməşq dağılır!.. De ki, saray mühasirədədi! Xəlifə Həzrətlərinə edam hazırlanır!..

Fərraş təzim edib çıxır. Meymun Qeys qəfəs boyu vurnuxmağa, dəli çıçırlılarla çığırmağa başlayır.

Yezid. (Qəfəsə yaxınlaşır, məkrlə.) Sən də qışqırırsan?.. Olmaya, sən də «Hüseyin» deyirsən?.. (Səsi enir.) Sən də daha əvvəlki Qeys deyilsən. (Sınayıcı nəzərlərlə Qeysə zillənir) Əgər elə isə...

Nifrətlə meymuna zillənib qalır, sonra nə fikirləşirse, əlini qəfəsin içini salıb meymunun boğazına keçirir və onu gücü gəldikcə, boğur.

İşiq dəyişir. Musiqi.

Meymun, boğazı Yezidin ovcunda bir müddət çabalayır və cansız halda qəfəsin dibinə düşür. Meymunun öldüyünü görən Yezid dəhşət içində geriyə sıçrayır.

Yezid. Aman Allah!.. (Hər iki əlini qəfəsin içini salıb, Qeysin cansız başını ovuclarına alır.) Qeys!!!.. (Səsi enir. Qəhərlə.) Mənim zavallı Qeysim...

Qapı açılır. Yezid yuxudan ayılır. Fərraş daxil olur.

Fərraş. Xanımınız təşrif buyurub, Xəlifə sağ olsun.

Yezid yuxunun təsirindən keyləşmiş halda Fərraşa, sonra
çönüb layları bağlı pəncərəyə baxır. Ayağa qalxıb pəncərənin qaba
ğına keçir, laylarını taybatay açıb çölə boylanır.
Çöldən quş civiltiləri eşidilir.

Yezid. (Pəncərədən çölə baxa-baxa, Fərraşa.) Yaxın gəl. (Fərraş pəncərənin qabağına
gəlir.) Eşidirsən?..

Fərraş. (döyükmüş halda.) Nəyi?..

Yezid. Qulağına buralardan səs dəymədi?

Fərraş. Xeyir, Yezid Həzrətləri.

Yezid. (Çönüb xoflu nəzərlərlə qəfəsə baxır. Meymun qəfəsin ortasında oturub nə isə
çeynəyir. Keçib taxtına əyləşir, öz-özünə.) Olsun, məni qara basıb. (Qanıqara halda
Fərraşa.) Deyirsən Hind gəlib?

Fərraş. Bəli, Yezid Həzrətləri.

Yezid. (Gözləri yol çekir.) Bu nə vaxtin gəlişidi belə?.. (Fərraşa baxır. Fərraş çıyinlərini
çekir. Qanıqara halda.) Qoy gəlsin. (Qəfildən nə isə xatırlayı, qapıdan çıxmaq istəyən
Fərraşa.) İbn Əşəsi də yanımı çağır!.. Özü də tez! Tərpən!.. (Fərraş çıxmaq istəyərkən.)
Dayan! (Qəfəsə işaret ilə.) Bunu apar burdan.

Fərraş qəfəsi əlinə alır, təzim edib otaqdan çıxır.
Yezidin xanımı Hind daxil olur. İçəri girib bir müddət qapının
ağzından Yezidə zillənir.

Yezid. (Üzünü yana çevirir, qanıqara halda kənara) Xeyirdimi gəlişin?

Hind. Allahın qəhrindən qorxmursan, Yezid?...

Yezid. (Qəzəblə həmin kənara.) Gəlişinin səbəbini de!..

Hind. Mənə bu sarayda qalmaq haramdı daha! Burda yediyim hər tikə burnumdan gəlsin!

Yezid. (Əsəbi.) Sözü uzatma, axmaq qadın!..

Hind. (Qəhərlə.) Bütün Şam qan yağışına bələnib! Sənsə burda əyyaşlıq edirsən...

Yezid. (Əsəbi gülüşlə.) Sərsəmləmə, avam arvad! Olmaya, qiyamçılara qahmar çıxmaq
həvəsin var?

Hind. (Qəhərlə.) Kaş ki, nizəyə taxdirdığın o kəsik baş mənim başım olaydı!

Yezid. (Məkrələ.) Darıxma, quzum... Sənin bu istəyini də yerinə yetirərəm.

Hind. (Nifrətlə.) Mühəmmədin ümmətinə «qiyamçı» deyirsən. Bu azğın vəhşiliyinlə Allaha
qiymama qalxan özün deyilsən, bəlkə?.. Atan Müaviyənin xainliyindən yaxşı bəhrələnmisən.

Yezid. (Ayağa sıçrayır.) Sus, rəzil qadın! Dövlət siyasəti sən girən kol deyil!

Hind. Lənət olsun sənə də, mömin qanları bahasına saxlamaq istədiyin bu dövlətinə də!..
(Qapını çırpıb otaqdan çıxır.)

Yezid. (Hindin ardınca, qəzəbdən boğula-boğula.) Yaxşı, Hind. Səni qaranlıq zırzəmiyə
basdırıb, ağızını torpaqla doldurmaq mənə borc olsun! (Narahat baxışlarla ətrafına boylanır.)

Fərraş daxil olur.

Fərraş. Əmr ibn Haris və Məhəmməd ibn Əşəs burdadırlar!..

Yezid. (Gözləri qəzəb saça-saça.) Gəlsinlər. (Fərraş çıxır. Öz-özünə astadan.) Qiyamın kökü daha dərin imiş.

Əmr ibn Haris, Məhəmməd ibn Əşəs içəri daxil olurlar. Hər ikisi təzim edir.

Əmr ibn Haris. Xəlifəyə salam olsun!

Məhəmməd ibn Əşəs. (Baş əyir.) Hüzurunda müntəzirik.

Yezid. (Qanıqara.) Əyləşin. (Əyləşirlər.) Qulağıma Mühəmmədin qiyamçı ümmətinə aqlayan sədalar dəyir.

Məhəmməd ibn Əşəs. (İbn Harislə bir-birinə baxırlar, çıyıllarını səkirlər.) Elə bir şey duymamışq, Yezid sağ olsun.

Əmr ibn Haris. Narahatlığa əsas yoxdu, ya Xəlifə. Şəhər qoşunun nəzarəti altındadır.

Yezid. (Narahat baxışlarla.) Mənsə, hiss edirəm...

Məhəmməd ibn Əşəs. Hiss edirsiz?.. Nə hiss edirsiz?

Yezid. (Gözləri yol çəkir.) Şəhərdə narahatlıq hiss edirəm. Təhlükə... Dəməşqi və Şəmi bürüməkdə olan böyük təhlükə hiss edirəm!..

Əmr ibn Haris. Əmriniz deyildiyi qaydada yerinə yetirilib, ya Xəlifə. Əli nəslinin kişi cinsindən olan bütün törəmələri və onların yaxın silahdaşları qətlə yetirilib. Əsir karvanı dediyiniz kimi, şəhər kənarındaki xarabalığa yerləşdirilib. Şəhər öz gündəlik həyatını yaşamağa davam edir.

Yezid. (Sınayıcı nəzərlərlə İbn Harisə baxır.) Belə. Deyirsiz, məni zənnim aldadır?..

Məhəmməd ibn Əşəs. Narahatlığa bir əsas yoxdu, Xəlifə sağ olsun.

Yezid. (Əhvalı bu məlumatdan bir qədər düzəlirsə də, taxtın soykənəcəyinə yayxanıb narahat baxışlarla sərkərdələrə zillənir.) Olsun. Buna da inanaq. Yaxşı... İndi deyin görüm, Haşim övladının malından, pulundan ələ keçən nə olub?..

Əmr ibn Haris. Bu bədbəxtlərin ələ bir malı da ələ gəlmədi, ya Əmir. Bir-iki nimdaş xalçapalaz, yeddi dəvə, övrətlərinin boyun-qulağından çıxarılmış bir-iki mərcan boyunbağı. Vəssalam.

Yezid. (Lağla.) Məğrur Haşimilər nəslinin sərvəti buymuş?!.. (Gülürlər. Qfildən ciddiləşir.) Amma baxın. Əsirlərə nəzarəti hər ikinizə tapşırıram. Göz olun, şəhər əhli xarabalığa üz tutmasın. Bu tayfanın insanlara sirayət etmək qabiliyyətinə bələdəm. Onların ölüsü də özünü xalqa sevdirə bilir.

Musiqi. Məkanda nə isə dəyişir. Yezid və əshabələri çəşqinqılıq
İçində ətrafa boylanırlar. Azan səsi eşidilir.

QEYBDƏN İLAHİ SEDA. EY ADƏM ÖVLADI!.. BİL Kİ, BU GÜN MİN BİR ƏZİYYƏTLƏ
TİKİB QURDUQLARIN BİR GÜN SÖKÜLÜB DAĞILACAQ. VƏ SƏNİN HƏYATIN DA
BELƏCƏ... BİR GÜN SÖKÜLƏCƏK, DAĞILACAQ...

Hər üçü xoflu baxışlarla bir-birlərinə zillənirlər.

DƏMƏŞQ. XARABALIQ MƏSCİDDƏ.

Şəhərkənarı xarabaliq məscid. Gecədir. Susuzluqdan, yol
yorğunluğundan heydən düşmüş əsir qadınlar və uşaqlar yarıqaranlıq
xarabaliğin daş-kəsəyi üstə yatıblar. Ara-sıra aqlar uşaq səsləri, iniltilər eşidilir. «Ana, acam,
çörək ver», «Əmmə su...»

Xanım Zeynəb xarabaliğin bir kənarında, Ay işığının tənha zolağında dizi üstə oturub.

Xanım Zeynəb. (Göylərə, astadan.) Subhanallah... Gecələrin qatı zülmətini Ayın işığıyla
aydınlaşdırın Rəhmli Allahım... Yalnız Sənə güvənir, Sənə tapınıriq. Bizi doğru yola yönəlt.
Nemət verdiyin kəslərin yoluna. Qəzəbə düber olub haqqdan azmişlərin yoluna yox. (Başını
aşağı salır, öz-özünə astadan.) Kafirləri qəzəbinə uğratsan da, uğratmasan da ayılmazlar.
Sənə iman gətirməzlər...

QEYBDƏN İLAHİ SEDA. ONLARIN QƏLBLƏRİ DƏ, QULAQLARI DA MÖHÜRLÜDÜ.
(Xanım Zeynəb heyrətlə Göylərə zillənir.) GÖZLƏRİ ÖNUNDƏ PƏRDƏ VAR,
QƏLBƏLRİNDƏ XƏSTƏLİK... ONLARI QARŞIDA BÖYÜK ƏZABALAR GÖZLƏYİR.

Xanım Zeynəb. (Aqlar səslə astadan Göylərə) Ya Rəbbim!.. Sənə iman gətirən pak
bəndələri Kərbəla çölündə öldürdülər!..

QEYBDƏN İLAHİ SEDA. MƏNİM YOLUMDA ÖLDÜRÜLƏNLƏR «ÖLÜLƏR» DEMƏYİN.
ONLAR DİRİDIRLƏR. BUNU ANLAMIRSIZ.

İşıq dəyişir. Məkan mavi-bənövşəyi bərqlərə bürünür. Xanım
Zeynəb Məkanın dəyişməsindən heyrətə gelir.

QEYBDƏN İLAHİ SEDA. ...VƏ MƏNİ SORUŞSALAR, DE Kİ, YAXINDAYAM...

İlahi səslər. Məkanda Əmirəl Mömininin, İmam Hüseynin və
Fatimeyi Zəhranın ilahi nura bələnmiş ruhları peyda olur. Xanım
Zeynəb heyrət içində ayağa sıçrayır. İlahi səslər.

Əmirəl Mömininin Ruhu. Qızım, Zeynəb...

Xanım Zeynəb. (Heyrət içində.) Ata!..

Əmirəl Mömininin Ruhu. And olsun Kəbənin Rəbbinə ki, Kərbala çölündə baş tutan o qanlı şəhidlik Allahın və Onun Rəsulunun mənə xəbər verdiyi uca məqam idı ki, baş tutdu.

Xanım Zeynəb. (Dizi üstə düşür, qəhərlə Göylərə.) Subhanallah...

İmam Hüseynin Ruhu. Canım, Zeynəbim... Kərbəla çölünə yetişərkən, sənə demədimmi ki, «Dəvələrdən enin! Bura son iqamətgahımız, məzarlığımız, qanlarımızın töküləcəyi yerdi?..»

Xanım Zeynəb. (Ağlar səslə.) Dedin, qardaşım, dedin, gözlərim nuru... (Ağlayır.)

Fatimeyi Zəhranın Ruhu. Ağlama, Zeynəb. Səbr elə, qızım. Sən Rəsulullah nəvəsi, Əmirəl Möminin övladı, İmam Hüseyn bacısın. Bunu unutma.

Xanım Zeynəb. (Fatimeyi Zəhraya.) Bu dərdə dözə bilmirəm, ana!.. (Ağlayır.)

Əmirəl Mömininin Ruhu. Saikt ol və məni dinlə, Zeynəb. (Xanım Zeynəb gözlərinin yaşını silir.) Rəsulullahın əqidə davamçılığı, Uca Rəbbimizin buyruğuyla bu zamandan etibarən qardaşın Əli ibn Hüseynin oğlu Zeynəl Abdinə verildi. Sən ona yardımçısan. (Səsi enir.) Bu, həddən ziyadə çətin yol, Allaha, Rəsulullahha böyük sevgi və sədaqət, fəda və dözüm istəyən uca yolçuluqdu!..

Fatimeyi Zəhranın Ruhu. Hər insana nəsib olmayan böyük səadət, alilik və ucalıqdı. Çalış, buna layiq ol, bala. Rəsulullah etiqadının düşmən tələsindən, riya və çirkabdan qorunması bu zamandan etibarən sizə tapşırıldı, bunu bil.

Xanım Zeynəb. (Sarsılmış halda.) Axi mən... Mən...

İmam Hüseynin Ruhu. Bu işin öhdəsindən gələcəksiz, bacım. Allaha və Onun elçisinə olan sevginiz və dəyanətinizlə.

Qaranlığın dərinliyindən səslər eşidilir. Ruhlar qeybə çekilir.

İşiq dəyişir. Səslər kəsilir. Əsirlər yuxudan oyanırlar.

İmam Səccad. (Ayağa qalxıb qaranlığa zillənir, Xanım Zeynəbə) Gelən var.

Ümmi Gülsüm. (Qaranlığa zillənir.) Kim ola bu vaxt?..

Səkinə. (Qaranlığa zillənir.) Bir neçə qadın xeylağıdı. Bura gəlirlər.

Xanım Zeynəb ayağa qalxır. Yezid ibn Müaviyənin zövcəsi Hind, yanında bir neçə kənizi ilə xarabaliğa daxil olur.

İmam Səccad. (Irəliyə çıxır. Sərt.) Dayanın! Sizi kim göndərib?

Hind. Mən Əbdullah ibn Amirin qızı Hindəm.

Xanım Zeynəb. (Hindi tanıyor.) Hind?..

Hind. (Özünü Xanım Zeynəbin ayaqlarına atır, əllərini öpür.) Mənəm, Hindəm, Zeynəb Həzrətəri! Kəniniz Hind.

Xanım Zeynəb. (Hindin ciyinlərindən tutub qaldırır.) Bura niyə gəldin?.. Yeziddən qorxmursan?..

Hind. (Başını aşağı salır.) Allah Yezidə lənət eləsin.

Yezid adını eşidən qadınların «Yezidin zövcəsidi», «Bu, Hinddi...» deyən asta səsləri eşidilir. Xanım Zeynəb əlini qaldırıb, qadınların susmasına işaret edir. Qadınlar susurlar.

Hind. Məni bura gətirən Rəsulullahın pak və müqəddəs nəslinə olan uca sevgimdi. Atamın ölümündən sonra mənə verdiyiniz sıginacaq - bu dünyada olduğum yerlərin ən rahatı, süfrənizdən yediyim çörək - çörəklərin ən şirini olub.

İmam Səccad. Gelişinin məqsədi nədi?

Hind. Sizə çörək və su gətirmişəm.

Qadınlar. Yezidin çörəyi də, suyu da bizə haramdı!

Hind. (Ayağa qalxır, qadınlara.) Yezidin çörəyi mənə də, Allahı, Onun Rəsulunu tanıyan hər bir müsəlmana da haramdı. Amma bu suyu biz... (İçi su dolu bardağı kənizin əlindən alır.) çaydan yiğmişiq. (O biri kənizlərin əllərində saxladıqları çörəklərə işaret ilə.) Çörəyi isə öz puluma almışam. Odu ki, nuşluqla yeyin.

Musiqi. Kənizlər özləri ilə gətirib gəldikləri parçlara su süzüb,
çörəkləri parçalayıb qadınlara və uşaqlara uzadırlarsa da, heç
kim nə suya, nə də çörəyə toxunmur.

Xanım Zeynəb. (Qadınlara.) Yeyin. Bu, Əbdullah ibn Amirin qızı Hinddi. Əmiril Mömininin öz himayəsində saxlayıb böyüdüyü yetim qızçıqaz... Zəhra kənizidi.

Qadınlar bardaş qurub əyləşir, parçları əllərinə alıb uşaqlara içirdir, çörəkləri öz aralarında bölüşüb yeməyə başlayırlar.

Xanım Zeynəblə Hind bardaş qurub bir kənarda əyləşirlər.

Hind. (Gözlərindən axan yaşı silir.) Bu xəbəri eşidəndə, dünya başına uçuldu. Ağam Hüseynin nurlu çohrəsi gözlərimin karşısından getmir. (Ağlayır.)

Xanım Zeynəb. Ağlama, Hind. Allah sevdiklərini sınığa çekər. Bunu babam Rəsulullah deyərdi həmişə. (Uzaqlara zillənir.) Kərbəla vaqəesi Allah - təalanın Mühəmməd nəslinə göndərdiyi böyük imtahan idi ki, baş tutdu.

Qadınlar və uşaqlar Xanım Zeynəbin başına toplaşırlar. Bardaş qurub ətrafında əyləşirlər.

Fatimə. Bibi, bizə babamdan, atamdan danış. Bəlkə sözlərini eşidib yuxumuza gələlər.

O biri qadınlar və uşaqlar. (Yer-yerdən) Danış, əmmə, danış!

Xanım Zeynəb. (Üzdən matəm köləgəsi dolanır.) Siz deyən olsun. (Qolunu yanında əyləşmiş İmam Səccadın ciyininə salır, gözləri uzaqlara zilləndikcə, səsi dəyişir. Həzin musiqi.) Kufədən məktub gələn gün ağam Hüseyn: «Biz Kufə əhlini köməksiz qoya bilmərik.» - dedi. – «Möminləri azğın Yezidin əsarətindən xilas etməliyik.» Və yola tədarük görməyi buyurdu...

İşiq dəyişir. Musiqi. Arxa məkanda səhralıqla hərəkət edən dəvə karvanının, dəvələrin üstündə oturmuş başı örtüklü qadın

və kişilərin, qucaqlarında körpələri əyləşmiş gəlinlərin siluetləri görünür. Musiqi və səhra küləyinin səsi.

Xanım Zeynəbin səsi. Kərbəla torpağına qədəm qoyan gün ağam Hüseyn «Dəvələrdən aşağı enək! – dedi. - Bura son iqamətgahımızdır. Qanlarımızın töküldüyü yer, məzarlığımızdır.» Ondan niyə belə dediyini soruşanda o: «Bunu babam Rəsulullah mənə xəbər verdi.» dedi. (Musiqi kəsilir. İşiq dəyişir. Əvvəlki məkan. Tamaşaçılara.) Kərbəla çölündə baş tutacaq o qiyamətdən İmam Hüseyn də, Əmirəl Möminin də, babam Rəsulullah da əvvəlcədən xəbərdar idilər. Bu, silinməz bir Yazı – Uca Şəhidlik Məqamı idi ki, Məhəmməd ümmətinin Allaha olan eşqi əbədi olaraq, bəşər tarixinin yaddasına həkk olunsun. (İzdiham uğultusu eşidilir. Əlini yuxarı qaldırır. Tamaşaçılara sarı çevrilir.) Kərbəla çölündə vəhşicəsinə qətlə yetirilən körpə uşaqların adlarını siz də yaddaşlarınızda saxlayın. İmam Həsən Müctəbanın Suğra və Zəhra adında iki qızı... (İşiq dəyişir. Musiqi.) ...Əbdür Rəhman ibn Əbu Talibin Səəd və Əqil adında iki oğlu... (Xanım Zeynəb Kərbəla çölündə qətlə yetirilmiş körpələrin adlarını çəkdikcə, Məkan bəyaz ağılığa bürünmüş uşaq ruhları ilə dolur. Nə Xanım Zeynəb, nə İmam Səccad, nə də digərləri onları görmürlər.) ...Muslim ibn Əqilin yeddi yaşlı qızı Atikə və əbu Səid ibn Talibin yeddi yaşlı oğlu Mühəmməd...

Ruhlar çəkisiz addimlarla əsirlərə yaxınlaşır, bardaş qurub
uşaqların arasında oturlurlar. Xanım Zeynəb danışmağa davam edir.

IMAM SƏCCAD BƏNİ ÜMƏYYƏ SARAYINDA.

Günəşin qürub çağrı. Yezid taxtında əyləşib, fikrə dalıb. Taxtın yanında dayanmış zənci qaravaş uzun dəstəkli yelpiyi aramlı yelləyir.
Musiqi.

Yezid. (Əlindəki şərab dolu badəyə baxa-baxa, qanıqara halda astadan.) Badə... Qan çanağı... Heç ələ almalı deyil. (Susur, bir qədər fikrə gedir. Çöldən quş səsləri eşidilir. Başını qaldırıb səslərə diqqət kəsilir. Öz-özüne.)

Qəşş ələ mümkün ikən, badeyi-nab alma ələ.
Elə ki, aldın ələ, heç yerə qoymalı deyil...
Ləbinə oxşadığıçün meyə meyl etdi könül.
Amma bu qan çanağı heç ələ almalı deyil. (Köks ötürür.)
Elə ki, aldın ələ, heç yerə qoymalı deyil. (Şərabı başına çekir.)

Qapılar açılır. Fərraş daxil olur.

Fərraş. (Təzim edi.r) Ubeydullah ibn Ziyad!
Yezid. (Qanıqara.) Gəlsin.

Ubeydullah ibn Ziyad və Əbhər Kəb daxil olurlar.

Ubeydullah ibn Ziyad. Xəlifəyə salam olsun! (Hər ikisi təzim edir.)
Yezid. Əyləşin.

Hər ikisi bardaş qurub əyləşir.

Yezid. Əgər pis xəbərlə gəlmisinizsə, susun. (Səsi enir.) O halda deyiləm...

Ubeydullah ibn Ziyadla Əbhər Kəb bir-birinə baxırlar.

Ibn Ziyad. (Qanıqara.) Elə bir hal baş verib ki, onun barəsində susa bilmərik, ya Xəlifə!..
Yezid. (Həyəcanla.) Nə baş verib?
Ibn Kəb. (Gizli həyəcanla.) Hüseynin başının kəsilməsi xəbəri bütün Şama yayılıb, Yezid sağ olsun. Xalq arasında böyük narazılıqlar var.
Yezid. (Təlaş içində.) Allah Şimrə lənət eləsin! (Səsi enir, kənara.) O, böyük cinayət törətdi.

Ibn Ziyadla Əbhər Kəb bir-birinə baxırlar.

Ubeydullah ibn Ziyad. Karvanın Dəməşqə daxil olması xəbəri şəhəri lərzəyə gətirib. Şəhər əhalisinin bu nəslə böyük sevgisi var imiş, Xəlifə sağ olsun. Qorxuram, hadisələr bu yönü alarsa...

Yezid. (Narahat baxışlarla.) Nə yön? Hansı yön?.. Nə hərzə-hərzə danışırsan?..
Ibn Ziyad. Onlar xalqı o xarabalıqdan da öz arxalarınca aparmağa qadirdilər. Qüreyşilər tayfasının əzəldən o gücü var, ya Şeyx!.. Odu ki, xətt-hərəkətimzdə dəyişikliklər etməliyik.
Yezid. (Gözləri bərəlir.) Dəyişikliklər?.. Hansı dəyişikliklər?.. (Qəfildən hırslı.) Sözünün canını de, Ubeydullah ibn Ziyad!..
Ibn Ziyad. Şəhəri sakitləşdirmək üçün əsirlərlə bir qədər yumşaq davranışmaq, onları yola gətirmək lazımdı.

Fərraş daxil olur.

Fərraş. (Təzim edir.) İbn Mərvan buyurub, ya Xəlifə!..
Yezid. (Çaşqınlığa düşür.) İbn Mərvan?.. (İbn Ziyada baxır.) Xeyir ola?.. (Fərraşa.) Gəlsin!

Fərraş çıxır. Məkana ibn Mərvan daxil olur.

İbn Mərvan. (Təzim edir.) Əmirlər əmiri Xəlifəyə salam olsun! Mənə çatan gizli məlumatlara görə şəhərdə üsyan hazırlanır. Qiyamçılar saraya hücum edib, sizi qətlə yetirmək niyyətindədirler. Əmriniz nə olacaq?..

Yezid. (Gözləri hədəqəsindən çıxa-çıxa.) Belə-ə?!..

Əbhər Kəb. Əhli - beytin Şamda qalmağı bizim xeyrimizə deyil, ya Xəlifə. Onları tezliklə geriyə - Mədinəyə yola salmaq lazımdı.

Yezid. Mədinəyə?..

İbn Ziyad. Qoy öz yurdlarına qayıdır, həyatlarını yaşasınlar. Sənin də canın təhlükədən qurtarsın. Tapşırışam, Hüseynin oğlu Zeynəl Abdini bura gətiriblər. Onu qəbul elə, könlünü al.

Yezid. (Həyəcanla.) Zeynəl Abdin? O südəmər uşaq?.. Məni elə salırsız, nədi?

İbn Ziyad. Yeniyetmə də olsa, Əli nəslinin yeganə kişi davamçısı odur.

Yezid. (Bir qədər susur. Qanıqara halda ibn Mərvana) Qoy gəlsin.

Əsgərlər İmam Zeynəl Abdin ibn Səccadı gətirirlər. Ortalağı ağır sükut çökür.

Yezid. (İmam Səcaddı sınaycı nəzərlərlə başdan-ayağa sözür, iztehzayla.) Allahın adıyla salam olsun! (İmam cavab vermir.) Halınız necədir, Peyğəmbər övladı?..

İmam Səccad. Əsir olan bir kəsin həl necə olarsa, elə. Qadınlarınızın başı açıq, ayaqları yalın, uşaqlar ac və susuzdurlar. Bu halımızla biz Firon əhlinin işində İsrail övladları kimiyyik. İsrail övladlarının da kişilərini öldürüb, başlarını kəsir, qadınlarını əsir götürürdülər...

Yezid. (Pərt.) Hm-m.

İmam Səccad. Biz qalan yerin tavanı yoxdur. Körpələr, qadınlar Günəşin qızmar şüaları altında yanıb-yaxılırlar. Döşəyimiz daş-kəsək, örtüyüümüz - ulduzlardı.

Yezid. (Saxta qəzəblə yanındakıların üstünə çıxmır.) Bu nədi?.. Qadınları, körpələri nə hala salmış?.. Kim icazə verib? (İbn Ziyadla Əbhər Kəb bir-birlərinə baxırlar, başlarını aşağı salırlar. İmam Səccada, yalançı rəhmlə.) Mənim bu işdən xəbərim yoxdu, inan, bala! Düşdüyünüz bu vəziyyətdən tam xəbərsizəm! (Yanındakılara, yalançı qəzəblə.) Bütün bunlar o lənətəgəlmış Şimrin fitvalarıdı! Ona divan tutmaq mənə borc olsun!.. (Yenidən dəyişir. Yalançı mərhəmətlə İmam Səccada.) Məndən əsla çəkinmə, Zeynal Abdin, nə dileyin varsa, buyur, de. Sənin bütün istəklərini yerinə yetirəcəyəm. Söz verirəm.

İmam Səccad. Ölüm - səadət, düşmən himayəsi altında yaşamaq - bu dünyanın ən ağır əzabıdır.

Yezid duruxur. Hami çəşqin nəzərlərlə bir-birinə zillənir.

Yezid. (İbn Ziyada) Bu nə deyir?.. (İmam Səccada qəzəblə.) Mənə diləyini söylə, Hüseynin oğlu Zeynəl Abdin!

İmam Səccad. Səndən diləyəsi bir diləyim yoxdu. Tələbim budu ki, ağam Hüseynin başını bize verin. İkinci tələbim odu ki, bizdən aldıqlarınızı geriyə qaytarın!..

Yezid. (İztehzayla) Bah!.. Nə qədər sərvətinizvardı ki?.. (Yanındakılara baxıb qımışırsa da, o birilərin üzü dəyişmir.)

İmam Səccad. Mən qadınlarımızın baş örtüklerini deyirəm. (Ortaya pərt sükut çökür.) Üçüncü tələbim budu ki, bizi öldürməyi qərara almışansa, bir kəsi təlimatlandır, bizləri babamın hərəminə – Mədinəyə aparıb orda qətlə yetirsinlər.

Yezid. (Sarsılmış halda.) Hüseynin başını heç vaxt görməyəcəksiz! (Səsi enir.) Sizdən götürülənlər artıqlaması ilə özünüzə qaytarılacaq. Səni öldürməkdən isə vaz keçdim. (Əsgərlərə.) Aparın!

Əsgərlər İmam Səccadı aparırlar.

Yezid. (İmam Səccadın ardınca baxır.) Bunların kökü kəsilməlidir ki, insanların qəlbində bu canavar sürüsünə mərhəmətdən əsər qalmasın!.. (İbn Ziyada.) Buyur, bu da sənin təklifin!

İbn Ziyad. Təklifim budu ki, Dəməşqin baş meydanında məhkəmə qurulsun! Əsirlər xalqın gözü qarşısında mühakimə olunsunlar ki, qara camaat o qanlı qiyamın səbəbini anlasın!

İbn Kəb. Mən də bu fikirdəyəm, ya Xəlifə. Bizim, sadəcə, ayrı yolumuz yoxdu.

İbn Ziyad. Açıq Qapı günü elan olunsun! Əsirlərin məhkəməsinə bütün Şam və Xorasan qatılsın. Qoy Müaviyə hakimiyyətinə qarşı qiyama qalxanların aqibətini hər kəs öz gözləriylə görsün!

Yezid. (Bir qədər susur. Gözləri yol çəkə-çəkə astadan) Olsun.

DƏMƏŞQİN BAŞ MEYDANI.

Meydan insan kütlələri ilə dolub daşır. İzdiham uğultusu.
Carçının səsi eşidilir.

Carçının səsi. Yezid ibn Müaviyə!..

Məkan əli nizəli əsgərlərə dolur. Əsgərlər nizələrlə adamları kənarlaşdırıb Müaviyə hakimiyyətinin nümayəndələrinə yol açırlar, nizələrini yerə dirəyib cərgəyə düzülürler. Yezid ibn Müaviyə Ubeydullah ibn Ziyadın, Əbhər Kəbin, Əmr ibn Harisin və Şimrin müşayəti ilə meydana daxil olur, baş tərəfdə qurulmuş hündür pyedestala qalxıb taxta əyləşir. O birilər taxtın ətrafında dayanırlar.

İzdihamdan səslər. - Möminlər əmiri Yezidə eşq olsun!..
- Yaşasın sultanlar sultani, qüdrətli Yezid ibn Müaviyə!..
- Əməvi hakimiyyətinə qiyam qaldırınlara ölüm!..

- Var olsun basılmaz Yezid ibn Müaviyə!..

Yezid sağ əlini qaldırır, məmnun təbəssümlə izdihamı salamlayır.
İzdiham Yezidin bu hərəkətindən lərzəyə gəlib qələbə təntənəsi
ilə uğuldayır.

Ubeydullah ibn Ziyad. (Yezidin qulağına astadan.) Xalq sizi sevir, möhtərəm Xəlifə. Bu,
böyük səadətdi!..

Yezid bu dəfə sol əlini yuxarı qaldıraraq, adamların susmasına
işarə edir. Izdiham sakitləşir. Meydانا sakitlik çökür. Yezid başıyla
İbn Ziyada əsirlərin gətirilməsi işarəsini verir.

İbn Ziyad. (Uzaqlara.) Gətirin!
İzdihamın içindən qışqırıtlar. Gətirirlər!.. Qiyamçı dəstəni gətirirlər!

Izdihamda uğultu düşür. İnsanlar kənara çekilir və meydana
tanınmaz hala düşmüş əsirlər - Xanım Zeynəb, İmam Səccad,
Ümmi Gülsüm, Fatimə, Səkinə və digər qolları, ayaqları qandallı
qız-gəlinlər, uşaqlar daxil olurlar.

İzdihamın içindən orta yaşılı bir kişi. (İzteza ilə.) Qiyamınız yaman sitəmli oldu!.. (Adamlar
gülüşürlər.)
Cavan oğlan. Tac gətirin, bunların başına qoyaq!.. Bəlkə canları xəlifəlik azarından şəfqət
tapa!..

Izdihamdan gülüş səsləri eşidilir. Əsirlər heysiz halda
bir-birinə söykənirlər.

İbn Ziyad. (Yezidin işaretisi ilə kimlərəsə ucadan.) Gətirin!

Musiqi. Əsgərlər İmam Hüseynin, üstünə qara örtük salınmış başını
gətirirlər. Izdihamda çaxnaşma düşür. Adda-budda nalə səsləri eşidilir.

İmam Səccad. Ata!.. (özünü məcməyinin üzərinə atmaq istəyirsə də, əsgər nizələrinə tuş
gəlir.)

Ümmi Gülsüm İmam Səccadı qucaqlayıb bağrına basır. Hər ikisi baş-başa verib ağlayırlar. Əsir qadınlar və uşaqlar ağaşırlar.

İzdihamın içindən «Ölüm!», «Qiyamçılara ölüm!»nidaları eşidilir. Xanım Zeynəb özünü teştin üzərinə atmaq istəyirsə də, çalın-çarpaz əsgər nizələri yolunu kəsir.

Xanım Zeynəb. (Nalə təpir.) Ey Rəsulullah sevimli!.. (İmam Hüseynin kəsik başına baxa-baxa.) Səni iki bölmək istədilər... Bölə bilmədilər!.. Sən ki Ay kimi, Günəş kimi bülünməzsən?!.. (Ağlayır.)

Meydana matəm dolu gərgin sükut çökür. Ağlar səslər eşidilir. Aramlı göy gurultuları eşidilir. Hamı başını qaldırıb göylərə zillənir.

Gurultu səsi Yerin tərkindən eşidilməyə başlayır. İnsanlar çəşqinqılığa düşürlər.

Yezid. (Duruxur. Astadan ibn Ziyada.) Bu nə səsdi belə?..

İbn Ziyad. (Uğultuya diqqət kəsilir. Astadan) Anlamıram.

Yezid. Elə bir yer titrəyir.

İbn Ziyad. (Vahimə içində yerə diqqət kəsilib.) Səs yerin tərkindən gəlir.

İzdihamın içindən kimse. Ay camaat! Yer titrəyir!!!..

Kimse. Zəlzələ!!!

İzdihamaya çaxnaşma düşür. Yezid vahimə içində ayağa sıçrayır.

Yezid. (Vahimə içində.) Bu nə səsdi?..

İbn Kəb. (Həyəcan içində.) Səs Yerin tərkindən gəlir, ya Xəlifə!..

Xanım Zeynəb. (Səsi izdihamın uğultusunu yarır.) ...Onda ki, Yer şiddətli ləngərlərlə hərəkətə gələr... (Hamı susub Xanım Zeynəbə zillənir. Əsgərlər hürkmüş kimi, Zeynəbin qollarını buraxıb kənara çəkilirlər.) ...Yer ağır yüklerini üstündən atar... Və insan: «Yerə nə oldu?.. Yer titrəyir...» - deyər, o gün Yer insanlığa öz xəbərini söyləyər: «Axırət əzabı yaxınlıqdadı...»

İzdihamın içindən «Zeynəbdi!..», «İmam Hüseynin bacısı Zeynəbdi danışan!..» deyən səslər eşidilir.

Yezid. (Xanım Zeynəbə, qəzəblə.) Sus, qadın! Camaatın beynini atandan yadigar qalmış küfrlə dumanlandırma!.. Kim olduğunuz hamiya məlum oldu artıq!..

Xanım Zeynəb. (Gözlərindən qan dama-dama Yezidə.) Sən ey Yezid!.. (Meydana sakitlik çökür. Uğultu kəsilir.) Bizi əsir eləyib, Göyləri başımıza daraltmaqla, əl-qolumuzu qandallayıb şəhərbəşəhər məsxərəyə çıxarmaqla Rəsulullah nəslinə qalib gəldiyinimi zənn edirsən?.. (Yezid duruxub susur, gözləri qorxu və təlaş saçır.) Güman edirsən, bununla ad-

san qazanıb, bizləri xar etdin?.. Elə bilirsən, bu dünya və onun içindəkilər sənin ixtiyarındadır və işlər sənin arzuna uyğun gedir?.. (Qəfildən dəyişir, sərt.) Aram ol... iti yerimə!..

Xanım Zeynəbin bu sözlərindən izdihama çaxnaşma düşür.

Yezid. (Öz-özüne, astadan.) Zeynəb... Dişi canavar!.. (İbn Ziyada) Onun səsi mənə həmişə pis təsir edir. (Əllərini, özünü boğurmuş kimi, xirdəyinə keçirir.) Boğazına tixanır!.. İçimi dağlayır... Yanar köz kimi!..

Xanım Zeynəb. Yezid!.. Bu ədalətdəndimi ki, öz qadınlarını, kənizlərini bağlı pərdələr arxasında gizlədirsin, Peygəmbər ümmətinin qız-gəlinlərini isə başıaçıq, ayağıyalın çöllərə saldırırsan?.. (İzdiham köks ötürənlərin hənirtiləri ilə dolub daşır.) ...Bu kənddən o kəndə, bu şəhərdən o şəhərə dolandırıb, məsxərəyə qoydurursan?.. Və bunun, Allahın müqabilində, guya Rəsulullah etiqadını inkar edənlərə verilən cəza olduğunu bəyan edirsən?!.. (İzdihamda piçhapiç düşür.) Bütün bu işlərin sənin kimi, bir kafər tərəfindən törədilməsi heç təəccübülu deyil. Şəhidlərin ciyərlərini ağızlarından çıxaran Müaviyənin nəslindən daha nə gözləmək olar?.. (Hamı eşitsin deyə, ucadan.) Həzrət Mühəmmədə qarşı müharibə alovu alovlandırmış, dəstələr toplayıb, nizələr qaldırmış alçaq Əbu Süfyanın nəvəsindən bundan artıq nə gözləmək olar?..

Izdihamdan səslər: Bu, Zeynəbdi...

- Danışan – Zeynəbdi...

Külək uğultusu eşidilir.

Xanım Zeynəb. (Tamaşaçılara.) Mən – Zeynəbəm. Səlləllahu Əleyhi və alihu Vəsəlləmin törəməsi. (İzdihamın içindən «Allahumməsəlli əla Mühəmməd və ali Mühəmməd» deyən titrək nidalar eşidilir.) Babam Rəsulullah bizlərə insanları sevməyi öyrətmişdi. Biz elə də yaşayırıq. Bu dünyani doğma evimiz, sığınacağımız, hər bir insanı Allahı və böyük Qiyamət Gününi tanıyani bacı-qardaşımız, doğmamız sanırdıq. (Səsi enir.) Lakin gün geldi, bu sevginin, bu məhrəm doğmaliğin əvəzi riya və xəyanətlə, zor və işgəncə ilə qaytarıldı. Rəsulullah övladları Kəlbəla çölündə vəhşicəsinə qətlə yetirildi! Bu dünyaya aydınlıq işığı saçmağa göndərilmiş pak imamlar şəhid edildi...

İzdiham həyəcan dolu səslərlə dalgalanır. «Allahumməsəlli
Əla Mühəmməd və Ali Mühəmməd» deyən səslər getdikcə çoxalır.

Yezid. (Qorxuya düşür, ibn Ziyada astadan.) Onu susdurun!! Bu dişi canavarı susdurun!!!
İbn Ziyad. (Əsgərlərə, ucadan) Susdurun onu!..

Əsgərlər İbn Ziyadın işaretisi ilə Zeynəbi meydandan aparmaq istəyirlərsə də, izdihamın müqavimətinə tuş gəlirlər. «Qoy danışın!», «Qoy Zeynəb danışın!» qışqıran səslər eşidilir. Əsgərlər döyüküb dayanırlar.

Xanım Zeynəb. (İnsanlara.) Məni eşidin! (Meydana sakitlik çökür. Musiqi.) Kərbəla çölündə baş vermiş o qanlı hadisə Bədr döyüşündə qətlə yetirilmiş bir dəstə kafirin - Rəsulullah etiqadına qarşı qalxan bütpərəstlərin intiqamını almaq, hakimiyyəti ələ keçirmək niyyətidil!.. (İzdiham həyəcan içinde dalğalanır.)

İzdihamdan səslər. O, düz deyir!..

Bədr döyüşü...

Alçaq əbu Süfyan!..

Xanım Zeynəb. (Yezidə.) Yezid!.. Bu gün sən istədiyin bir işi həyata keçirtdin. Amma bu hərəkətinlə özünə dərindən dərin quyu qazdın. And olsun bizə vəhy, Kitab və peyğəmberlik verməklə seçən Allaha ki, sən bizim kimliyimizi dərk edə bilməzsən! Amma onu bil ki, həyatın günbəgün, damla-damla axıb qurtarmaqda, sən günbəgün öz qəbrinə yaxınlaşmaqdasan. Cəhənnəmdən qurtulacağına əminsenmi?..

Yezid və silahdaşları dəhşət içinde donub qalıblar.

Xanım Zeynəb. (Adamlara.) Ay camaat! Kərbəla çölündə törədilmiş bu qətl - müsəlman tarixində törədilmiş ən böyük haram, bütün insanlığın cavab verəcəyi ən qatı cinayətdir!!!.. (İzdiham uğuldayır. Səsi müləyimləşir.) Bir yadınıza salın: sizləri cəhalət zülmətindən, qızlarınızi, diri-dirisi torpağın altına basdırılmaqdan Rəsulullah qurtarmadımı?.. Canlarınızı, ruhlarınızı namaz və dualarla xəstəliklərdən və çirkabdan Rəsulullah sağaltmadımı?..

Bəs siz neylədiz?.. (İzdihamın böyük əksəriyyəti dizi üstə düşüb ağlayır.) Dünya həzzləri və tamah sizləri ölü canlara, içibos qovaqlara çevirib. İndi yaşayın bu halinizla.

Göy gurultusu. Xanım Zeynəb başını aşağı salıb susur. Yezid və tərəfdaşları vahimə içinde Göylərə zilənlirlər.

Ağ saçlı qoca. (Irəliyə çıxır, adamlara.) Ay camaat, biz neyləyirik?.. Bunlar Rəsulullahın övladları, Mühəmməd ümmətidirlər!.. (Xanım Zeynəbə.) Bu qoca canım sizə fəda olsun!.. Qocalarınız bu dönyanın ən yaxşı qocası, cavanlarınız ən yaxşı cavani, qadınlarınız ən yaxşı qadınıdı. Sizlərdən bir kəs nə bir pislik, nə zərər görməyib. Sizlər heç zaman nə xar olar, nə əyilər, nə sinarsınız! (Dizi üstə düşüb ağlayır.)

Xalq arasından etiraz səsləri eşidilir. «Ar olsun!», «Rəsulullah Ümmətinə divan tutanlara lənət olsun!», «Yezid ibn Müaviyəyə ölüm!!!» qışqıran səslər eşidilir. Yezid və sərkərdələri ayağa sıçrayırlar. Izdihamdan həyəcanlı səslər eşidilir.

Birinci səs. Biz sanki qəflət yuxusundaydım!

Ikinci səs. Məst olub yolumuzu azmışdım!..

Üçüncü səs. Sənin səsin bizləri oyatdı, Zeynəb!..

Dördüncü səs. Bu səs Haqqın səsidi, ay camaat!..

Beşinci səs. Bu səs Rəsulullahın, Həzrət Əlinin səsidi!..

Yezid və silahdaşları dəhşət içində duruxub qalıblar.

Ibn Ziyad. (Yezidin işaretisi ilə Şimrə.) Dağıdın kütləni!..

Əsgərlər Şimrin işaretini ilə nizələrini işe salıb əhalini meydandan çıxarmağa çalışırlarsa da, kütlənin müqavimətinə tuş gəlirlər. İghtişaş yaranır.

Musiqi. Əsgərlərdən «Ya Hüseyn!», «Ya Rəsulullah!» deyib dəbilqəsini çıxaran, xalqın tərəfinə keçib, Yezid qoşununa qarşı savaşa girənlər gözə dəyir.

Yezid sərkərdələrin və əli nizəli mühafizə dəstəsinin Köməyi ilə aradan çıxır.

İnsanlar əsirlərin qandallarını yerdən yiğdiqları daşlarla vurub sindirir, qadınlar örtüklərini çıxarıb əsir qadınların başlarına salırlar.

Musiqi izdihamın səsini eşidilməz edir.

İşiq və məkan dəyişir. Səhnə hərəkətə gelir.

Xanım Zenəb, İmam Səccad, Ümmi Gülsüm, Fatimə və Səkinə pay-piyada yol gedirlər.

Xanım Zeynəb. (Gedə-gedə tamaşaçılara.) Biz yenə ora – Kərbəla çölünə qayıdırıq. Orda hələ də döyüş gedir. Qanlı-qadali, ədalətsiz döyüş. Bu döyüşün sonu, qurtaracağı yoxdur. Uca Allaha və Mühəmmədə olan sevginin və imanın sonu, qurtaracağı olmadığı kimi...

Xorun səsi eşidilir. Xanım Zeynəb, Ümmi Gülsüm, İmam Səccad, Fatimə və Səkinə işiq bərqlərinin üzəriylə yeriyir və Məkanı tərk edirlər.

Səhnəyə iki başı örtülü yaşlı qadın və uzun əbalı qoca çıxır.

Birinci qadın. (Xanım Zeynəbin ardınca baxa-baxa.) Bu, həmin o Zeynəbdi ki, sözləri minlərlə ölü qəlbəri diriltdi, yatmış ürəkləri oyatdı, azğın və xəstə beyinlərə şəfa gətirdi.

Kişi. (Tamaşaçılara) Həmin o Zeynəbdi ki, Rəsulullah ümmətinin uca şəhidliyini təsdiqə yetirdi.

İkinci qadın. O, varlıq aləminin bəxtəvər siması, Allah-Təalanın fərqli yaratdığı insan nümunəsidir. Böyük ilahi ayətlər məzhəri və bəşəriyyətin iftixar mənbəyidir. Allah ona yar olsun!

Xorun səsi güclənir. Hər üçü gedənlərin ardınca baxırlar.

BÜTÜN ƏZABLARI MƏNƏ ÖZ İÇİMDƏ VERİBLƏR...

Öz ali «MƏN»ini kütłə psixologiyasının xırda qanunlar çərçivəsindən mühakimə etmək - Allaha meydan oxumaq qədər günahlı bir işdi.

- Siz Tanrı tərəfindən yox, həyati əzablarla məhkum olunmusunuz eله bil...

- Atam dünyasını dəyişəndə, mənim on beş yaşımdı vərdi, amma həmin o on beş yaşimdə artıq o qədər əzab çəkmışdım ki, atamın ölümünü o əzablardan növbətisi kimi, qəbul etdim.

- O nə əzablar idi?

- Dəqiq deyə bilməyəcəyəm. Çünkü özüm də bilmirəm. Mən şəhərin mərkəzi küçələrindən birində, tanınmış ədəbiyyatşunas alim Məsud Əlioğlunun ailəsində doğulmuşam. Geniş, işqli bir mənzildə yaşamışam. Evin sonbeşiyi kimi, ailənin ərköyüünü olmuşam. Maddi korluq çəkməmişəm. Amma həm də görünür, nədənsə korluq çəkmişəm. Bunun, nəyin korluğunu olduğunu uzun müddət anlaya bilmirdim. Bir müddət bunu, atamın yaşadığı zəmanə ilə, cod cəmiyyət qadağaları ilə yola getməməsiyle, canında gəzdirdiyi disident sıxıntılarını bütün evə çökdürməsi ilə bağlayırdım. Sonralar daha ayrı bəhanələr tapırdım. İndi isə anlayıram ki, bütün o əzabları mənə öz içimdə veriblər. Olsun ki, bu, mənim hədsiz azad ruhumla bu dünyadan miskin darısqallıqlarına siğınmaq məhkumluğu olub.

- Yazılılarınızı oxuyanda, bir şey daha hasil olur ki, Siz həddən ziyadə narahat insansınız. Daim nəyinsə axtarışındasınız. Nəyi axtarırsınız? Maraqlıdır.

- Desəm ki, həqiqəti, çeynənmış alınacaq. Amma, sözün əsl mənasında, həqiqəti. Mən daim onu axtarmışam. Hər yerde və hər şeydə. Həqiqət isə bir deyil. Bu dünyada saysız-hesabsız həqiqətlər var. Bu həqiqətlər bəzən bir-birinin zilddinə işləyir, bəzən də bir-birinə dəyib dolaşmadan rahat paralelliklə uzanıb gedir. Onların hamısını axtarıb tapmağa,

dərk edib əsərə, bədii fikrə çevirməyə ömür çatmaz. Mən öz ömrümü demirəm. Ümumən insanlığın ömründən danışram. Hələ ki, bu həqiqətləri saatbasaat, günbəgün meşədə adda-budda bitən nadir göbələkləri tapan tək, bircə-bircə tapıram.

- Sırf hissələr və duyğulardan yazaraq, bizlərə tanış və doğma olan bəşəri mövzularдан bir az aralı qalmaq deysən, Sizi narahat etmir?

- Siz «bəşəri mövzular» deyəndə, nəyi nəzərdə tutursunuz? Mənə gəlinçə, qısa, bəzən qırıq fikirlər şəklində yazdığım «Duyğular imperiya»sı dünyanın qızıl damarının – ecazkar və nəhayətsiz Duyğu Kanalının adda-budda görüntüləridir. Bunlar dünya, varolma, insan xisləti, ölüm, məhəbbət, tənhalıq, yadlıq və sair bu kimi, əbədi mövzularda yazılı biləcək ayrı-ayrı hekayələrin, bəzən iri həcmli romanların qısa anotasiyasıdır. Və mənim otuz illik yaradıcılığımın kəmiyyətcə kiçicik də olsa, keyfiyyətcə əsaslı hissəsidir. Onu da bilirəm ki, əsərlərimə nisbətən qısa həcminə və konkretliyə görə «Duyğular»ı oxumaq daha rahatdır. Bu, gələcəyin ədəbiyyatıdır və olsun ki, nə vaxtsa yazılıacaq hekayə və romanların şərhəridir.

- Əsərlərinizin çoxunda - hissələrinzdə, duyğularınızda Afaq Məsudun özü var. Ətrafdakılara çox az diqqət yetirirsiniz. Niyə?

- Özümü tamlıqla tədqiq edib bitirməmişəm hələ, ona görə. Əslinə qalandı bu, mümkün də deyil. Çünkü insan Kainatın kiçicik modelidir və ucu-bucağı yoxdur. Lakin bir çox əsərlərim var ki, orda mən yoxam. Məsələn, «Prezident», «S.V.A.C.O.», «Dahi», «Alman kilsəsi», «Müvəkkil Vaysman» hekayələrində, eləcə də «Azadlıq» romanında. Bu əsərlərin qəhrəmanları siyaset adamları, yazıçı və şairlər, məmurlar və prezidentlərdi. Əvvəlki yaradıcılığımda da bu sayaq əsərlər az deyil. «Cəza», «Gecə», «Suiti», «Üzü işığa», «Yataqxana», «Çovğun», «Tutuquşu» və sair roman və hekayələrdə də mən yoxam. Sizi olsun ki, «Duyğular imperiyası» çəsdidir. Bax, o silsilə başdan-ayağa mən özüməm.

- Üslubunuz heç də hamı tərfindən qəbul olunan üslub deyil. «Hamı» deyəndə, geniş oxucu auditoriyasını nəzərdə tuturam. Bu Sizi narahat etmirmi?..

- Yazı üslubumun necə qəbul ediləcəyi məni heç vaxt narahat eləmeyib. İlk növbədə, nəzərə alınmalıdır ki, bu gün yerli oxucu kütləsinin səviyyəsi çox aşağıdır. İnsanlar kitab oxumaq istəmirlər. Oxuyanda da rahat qavranılan ədəbiyyatları seçirlər. Dediiniz həmin o geniş oxucu auditoriyasının mənəvi qida mənbəyi bu gün bəs itlə intriqalarından bəhs edən tele-seriallardır. Və bu, təkcə bizdə belə deyil. Bu yaxınlarda Mərkəzə qonaq gəlmış fransız yazıçılarla söhbətdən belə məlum oldu ki, Albert Kamyu kimi, yazıcının əsərləri satılmadığı səbəbindən Paris boyda şəhərdə 500 nüsxədən artıq çap edilmir və bu nüsxələrin özü belə, satışa buraxılmadan, aidiyyatlı oxucu auditoriyasına – elm və təhsil ocaqlarına, kitabxanalara paylanır. Səbəb, dediyiniz həmin o üslub çətinliyi və geniş oxucu auditoriyasının intellektual qadırsızlığıdır.

- Bəs fikirlərinizin qəribəliyinə gələndə necə?

- Fikirlərimin qəribəliyi... Olsun ki, bu, oxucu intellektini nəzərə almamağımdan irəli gəlir. Etiraf edim ki, bu, mənim nöqsanımdır. Bir də yazı prosesində həddən ziyadə səmimi olmayıbm. Amma mənə inanın, səmimi olsanız, siz də qəribə görünəcəksiniz. Axi insan ruhu

heç bir qanun-qadağa tanımayan, sərhədsiz, azad bir substansiyadır. Və əslində, bizləri şüurumuzdan irəlidə həmin o substansiya idarə edir. Onu, yeni əslində, öz ali «Mən»ini kütlə psixologiyasının xırda qanunları çərçivələrindən mühakimə etmək - Allaha meydan oxumaq qədər günahlı bir işdi.

- Bu gün hamı haqqdan, ədalətdən danışır. Axtarırlar, ancaq tapmırlar. Bəlkə də tapmaq mümkün deyil. Məncə, haqqı tapmaq - Tanrı səviyyəsinə yüksəlmək deməkdir...

- «Haqq», «ədalət» deyəndə siz nəyi nəzərdə tutursunuz? Sosial mənada, yoxsa...

- **Elə hər iki mənada.**

- Hər iki mənada bu, asan başa gələn iş deyil. Çünkü haqq görünən hər bir işin o biri üzü də var. Və əksinə, nahaq saydığımız bir işin ona bəraət qazandıracaq astar tərəfi mövcuddur. «Haqq» dedikdə, biz yəqin ki, böyük mənada, İlahiyyatı nəzərdə tuturuq. Oralara müdaxilə hələ ki, bizlərə yasaqdı.

- **Ruhən təkliyə, tənhalığa, bir də yalqızlığa alışmaq... Çətin deyil ki?**

- Mən tək deyiləm. Və əgər siz özünüyü ailənizə, uşaqlarınıza, yaxud, dostlarınıza görə tənha saymırınsa, səhv edirsınız. O ailədən və dostlardan məndə də var. Lakin onların arasında da mən təkəm. Fərqimiz bundadır ki, siz həqiqətin astar üzünə baxmaq istəmirsiniz. Təbii ki, bu bir qədər qorxuludur. Özünüyü tənha hiss etdiyiniz adda-budda məqamlar bu «qəramət» fikirləri özünüzdən qovursunuz. Mənse əksinə, onların izinə düşüb ardınca gedirəm. Qiymətli qazıntılar axtaran arxeoloqlar kimi. Və getdikcə də anlayıram ki, əslində, siz deyən təklik, yalqızlıq - Günsələ Ayın növbələnməsi qədər təbii, həm də insanın özünüdərki üçün mühüm əhəmiyyətli bir haldır. İnsan İlahini yalnız o məqamlar duya bilir.

- **Tanınmaqdən qorxursunuz. Xoşunuza gəlmir tanınmaq. Qıcıqlandırır Sizi. Amma bu qorxu quyuşu dərinləşdiricə, Sizin cəmiyyətdə tanınmaq şansınız daha da yüksəlir. Ən azından jurnalistlər tez-tez söhbətlərinizə qulaq kəsirlər.**

- Hər halda böyük xoşbəxtlikdi ki, hələ bir o qədər də tanınmırıam. Kütlə qanunlarıyla fərdiyyət qanunları heç cür uyuşmur. Üstəlik, fərdin yaradıcı təbiətini də nəzərə alsaq, burda vəziyyət bir az da çətinləşir. İnsanlar sevib ilahiləşdirdiklərinə əvvəl dadını bilmədikləri ekzotik meyvə kimi baxırlar, sonra onu özünüküləsdirməyə çalışır və məhv edirlər. Özünü şöhrət azarıyla kütlə sevgisinə təslim edib, özünü də, əsərlərini də onun malına çevirən yazıçıların taleyi göz qabağındadır. Onlar özləri də anlamadan, kütlə üçün, onların gizli diktəsi ilə yazış yaradırlar və bununla da məhvə uğrayırlar. Bir sözlə, cəmiyyət sevdiyi sənətkarı öz sevgisiyle dışınə çəkib yeyir. Məni isə yemek olmaz.

- **Ruhən cəmiyyətdən kənar bir yerdə yaşamaq insan üçün nə dərəcədə əlverişlidir?**

- Ən əlverişlisi odu ki, daxili tarazlığını kənar müdaxilələrdən qoruyub saxlaya bilirsən. Ən çətin və həllolunmaz sosial problemlər belə, məni kütlənin maraq və sevgi obyekti olmaq qədər sıxıb əzə bilməz. Məncə, kütləvilik, rəylər və fikirlər toplusu ən adı, sıravi insanı belə ferdilikdən və özəllikdən məhrum etəməyə qadirdir.

- «İzdiham»ı oxuyanda hiss etdim ki, cəmiyyətdən ayrıldığınız yer - yuxularınızdı. Real olmasa da, reallığa çevrilməsinin arzusunda olduğunuz Yuxularınız...

- Mən yuxuda deyiləm. «İzdiham» da yuxu deyil. Cəmiyyətdən ayrı olduğum yer isə – özüməm.

DUYĞULAR İMPERİYASI

ƏDƏBİYYAT OYUNU

Ədəbiyyat da böyük mənada oyundu. Yaziçi əslində, demək istədiyini, başına gələnləri, yaxud, hiss həyəcanını öz yaxın adamina danışan kimi qısa danışq dilində yaza bilər. Amma o belə eləmir. O demək istədiyini Ədəbiyyatın hüdudsuz qanunlarının köməyi ilə bəzəyib düzəyir, ona sətiraltı, sətirüstü mənalar verə-verə oxucunu, bəzən özünü də çasdırı-çasdırı uzun-uzadı, dolama dolayısı yollara əl atır.

Yazıcının özünü bu sayaq qəlizliyə salmasının səbəbi nədi?.. Ədəbiyyatın zəngin mətbəx ənənələrindən xəbərsiz oxucunun başını dumanlandırıb qəlbini fəth etmək həvəsi, yoxsa, nəhəng ədəbiyyat ərazisində özünə qurduğu əlverişli həyat şəraiti?..

FİKİR İLGİMI

Elə duyğular var ki, onlar daim balaca ilgimlər kimi ətrafında dolaşır, arada bir zərif meh axıntısıyla üstümə axıb yanağıma toxunur, yüngül toz dənəcikləri kimi, başımın, qulağımın ətrafiyla üzür, kiçicik tərpənişimdən titrəyib yüngül, dalğavari rəqslerlə harasa havaya dağılırlar...

BİR AXŞAM...

Bir axşam otağıma qalxıb işiği yandırdım, sakitliyin ən qatı hissəsində diz çöküb ürəyimdə:

- Yazdıqlarımı mənə izah et... – dedim... və qəfildən səyriməyə başlayan işığın hərəkətindən, dörd bir yandan nisgil dolu, tanış baxışlarla üzümə zillənən əşyaların halından hürküb, cəld ayağa qalxdım.

ÇEVRİLMƏ

İllər ötdükcə, sırlı ilahi axıntılarla dünyanın hansısa ayrı qatına keçən, keçdikcə, şahə qalxıb dalgalanan, dalğalandıqca, bərkiliyini, çəkisini itirib bulanıq görüntüyüə çevrilən, çevrildikcə bədəninin, ha tərəfinəsə ağırlıq getirən quyuğabənzər əlavə olduğunu hiss edən, hiss etdikcə özündən, bışmış ət sümüyündən ayrılan tək, hissə-hissə ayrılan, ayrıldıqca, əllərinin, sahibi olmuş yiyəsiz əlcəklərə, saçlarının, diriliyini itirmiş bir ovuc yuna çevrildiyini anlayan bir qadın barədə yazmaq istəyirəm...

INTİHAR

Sakit, səssiz gecələrin birində, qaranlıq yataq otağının kitablarla dolu rəfindən sıçrayıb şarappılıyla yerə dəyən nəyinsə səsinə dik atılıb qalxdım. İşığı yandırdım və gördüğüm mənzərədən çəşib qaldım...

Bu, şeirlərini çoxdannan bəri əlime alıb oxumadığım Vaqif Bayatının «Yupyumru bir eşq ilə» kitabı idi... Hansı möcüzəyləsə rəflər boyu sıxlasdırılmış kitabların arasından sıçrayıb, özünü çoxmərtəbəli binanın ən uca mərtəbəsindən atan kimi, döşəməyə atmişdi...

İLAHİ SƏXAVƏTLƏRDƏN

Yer üzünü sel-sularla yuyub, bəyaz qar örtüyünə bələyən bol yağıntıların şəhər və kəndlərdə, maşın yollarında və əkin sahələrində töretdiyi dağıntıları, daşqın və zəlzələləri rahat evlərimizdən, yumşaq kreslolarımızdan müşahidə etdikcə, özümüzü «hardasa, uzaqlarda baş verən» bu fəlakətlərdən qorunmuş bilsək də, üstümüzə yağmaqda olan daha təhlükəli axıntıların - İlahi Məlumatlar Selinin ruhumuzda töretdiyi dağıntılardan, daşqın və zəlzələlərdən xəbərsizik.

QURAN YARĞANLARI

Qurani-Kərimdə surələr var ki, onları oxuyarkən, özünü sətirlərin arasıyla açılan nəhəng Kainat uçurumlarının astanasında hiss edir, kosmik Qara Dəlikləri andıran bu

möhtəşəm Zaman çalalarına sümrülməməkdən ötrü bəzən mütaliəni yarida saxlamalı olursan.

PAYIZ ETÜDÜ

Bozumtul küləkli bir payız səhəri evdən çıxb işə yollanarkən, gözüm səhər-axşam o baş-bu başa şütüyən maşın çarxlarının altında qalmaqdən əzilib, yapıxib tozlu çəkmə tayı tək, yolun ortasında qaralan sıçovul qaxacına sataşanda, həyatın sərt döngələrində özünü və daha nələrisə qoruyub saxlamaq uğrunda çarpışmalarda əzilib, tapdanıb, məhv edilmiş ruhlarıyla nəyinsə qabığına, ya qutusuna çəvrilmiş bir qisim tanış adamları xatırladım.

MADDİYYAT İNFEKSİYASI

Bu yay bağ evimizin elektrik şebəkəsində təmir işləri aparan elektrikdən – üzü əzablı sürgündə yaşayış dustaq üzüntüləri və qorxular saçan ortaboylu, dolu bədənli kənd adamından duyduğum anlaşılmaz təhlükə havasının, onun özü dediyi kimi, «məxsusi olaraq, yalnız dövlətlilərin bağ evlərində» işləməsi ilə əlaqədar olduğunu mən, yalnız o, işini başa vurub gedəndə – bayaqdan bura qəribə bir ehtiyatla pusquda yatan tək, nəyinsə arxasında gizlənib aşağı enən işığın, gücünü qəfildən artıranda anladım...

RUH ÇƏKİSİ

Dəqiq yadıma gəlmir, yuxuda, yoxsa, hansısa yazıda üzünü dəqiq xatırlamadığım kiməsə astadan:

- Ruhunu sənə dəxli olmayan məlumatlarla ağırlaşdırma ki, öləndə, bədənindən rahat çıxa biləsən... – demişdim.

XƏBƏRDARLIQ

Bu qışın anomal, şaxta-boranlı havalarında pəncərə şüşələrini titrədən küləyin, dolunun səsini dinlədikcə, Quranın Təkasür surəsində oxuduğum «Sizi qarşıda böyük hadisələr gözləyir...» ayəsini xatırlayırdım...

HADİSƏLƏR KÜLƏYİ

Gün-gündən sürətlənən vaxt axarı içrə, gecəylə gündüz qapatomaları arasında vurnuxduqca yaddaşlarını, niyyət və arzularını itirib çəşqinqılığa düşən insanların halını və vaxtin sürətinə məhəl qoymadan, təmkinini pozmadan, öz əvvəlki ritmi ilə işləyən saat mexanizmlərinin sabit hərəkətini müşahidə etdikcə, bir daha Zamanın əbədi və dəyişməz olduğunu, insanları cənginə alıb, bu sabit və sakit Ərazinin kənarından ötüşənin isə - Hadisələr Küləyi olduğunu anlayırsan...

DUALAR BARƏDƏ

Ömrü uzunu özünü oda-közə vurub, «topdağıtmaz» varidat toplamış, yaşı yetmiş adladıqda hacılıq eşqi ilə Kərbəla ziyarətinə yollanmış, orda canı İlahi qorxulardan vəcdə gəlib titrədikcə, dua oxumağın hansısa vacibliyini anlamış möhtərəm bir hacıya dualarla bağlı Allahın bir kəlamını xatırlatmalı oldum:

«Oxuduğunuz dualar Mənim üçün deyil. Qəlblərinizi qoruyun».

YARILMA

(hekayə əvəzi)

Bu qışın çovğunlu axşamlarından birində, gecəyə az qalmış işıqlarımız söndü. Televizorun və bayaqdan bura mətbəxin yuxarı başında öz işində olan paltaryuyanın səsi kəsildi. Qalın pərdələrlə örtülmüş pəncərələrin o üzündə əsən küləyin uğultusu dərhal içəri dolub qapıların arasıyla viyildədi.

...Mən mətbəx şkafından şam götürüb yandırdım, şamdana keçirib jurnal mizinin üstünə qoydum və bayaqqı yerimə əyləşib:

- Olsun, transformator yüklenib, ya da külək hardasa xətti qırıb... – dedim və divar saatına baxdım.

Saat onun yarısını göstərirdi.

- Başımızı yarımcı saat qatsaq, sonrası asındı. – dedim və televizorun qapqara, nəhəng ekranına baxdım.

- Sənə asan gelir. Bu vaxtlar onsuz da yatırsan. – Üzbəüzdəki divana yayxanmış Rüstəm matəm dolu kədərlə dilləndi.

- Neyləmək olar?.. – deyib qollarımı çarpazladım.

Rüstəm şamın hisini ovuclarına doldura-doldura:

- Qədimlərdə işq olmayanda, neyləyirdilər?.. – dedi, sonra başını qaldırıb, matdəm-matdəm üzümə baxdı.

- Qədimlərdə hava qaralanda yatırdılar.

- Mənim yuxum gəlmir.

...Küləyin növbəti həmləsi çardağın dəmirlərini titrədib guruldatdı. Səsə dikələn Rüstəm bir qulağı çöldən eşidilən uğultuda:

- Gel, söhbət eləyək. – dedi və qəribə bir ehtiyatla divanın belinə söykəndi.
- Nə barədə?..
- Mənə özündən danış. Lap əvvəlindən. Lap uşaqlıqdan yadında nə qalıb...
Mən güldüm:
- Balaca vaxtlarım, düzü, yadımda qalmayıb. – dedim.
- Yaxşı, onda məktəb illərindən danış.

Mən məktəb illərini xatırlamağa çalışdım da, yadıma oxuduğum məktəbin döşəməsinə sürtülən qatı kerosin iyindən və bir neçə əzazıl müəllimin sifətindən savayı heç nə düşmədi.

- Onda sonrasını danış...

...Mən sonraki illəri də xatırlamağa çalışdım, lakin ürəyim yadıma düşən adda-budda görüntülərdən sıxıldığından:

- Bəlkə sənin üçün piano çalıb?.. – dedim...

...Biz, il uzunu istifadə edilmədiyindən qapısı daim bağlı qalan və bu səbəbdən, qış ayları çox soyuq olan qonaq otağına keçdik.

Mən pianonun arxasına əyləşib, qapağını qaldırdım... barmaqlarımı, neçə illərdən bəri toxundurmadığım dillərin üzəriylə gəzdirib, bir neçə akkord vurdum... və bir vaxtlar atanamın çox sevdiyi həzin bir melodiyani – Cilbertonun xəzif payız çıskını andıran məşhur bir mahnısını çalıb pəsədən oxumağa başladım. Rüstəmə sarı çönmədən:

- Bu mahni bizim ailə tarixçəmizdi... – dedim. – Qulaq as, hər şeyi özün anlayacaqsan.

Lakin azca sonra musiqinin, necəsə otağın yarıqaranlıq dərinliklərinə işlədiyini, orda nəyəsə toxunub dayandığını hiss edib, əl saxladım... Zəif şam işığında sırlı qəsri andıran otağın dərinliklərinə baxdım...

...Bir vaxtlar həmin bu otaqda, dəyirmi masanın başından dahiyanə sağlıqlar deyən atam yerində əyləşmişdi... üzlərini dəqiq seçə bilmədiyim adamların arasından sevgi və mərhəmət dolu qəmli gözləriylə mənə baxırdı... Anam da budu burdaydı... otağın aşağı başındaki divanda xalalarımla yanaşı əyləşib mənə, mənzərə şəklinə baxan kimi baxır, elə bil oxumağımı gözləyirdi...

...Gözlərim qaraldı...

- Mən bayaqdan hiss edirəm...

...Rüstəm təhlükəli həqiqətin üstünü açmış casus kimi, gözlərini otağın yarıqaranlığına zillənmişdi...

- Nə hiss edirsən?

- Sən oxudqca, burda nələrin baş verdiyini...

- Nələr baş verirdi ki?..

- Sən oxuduqca, buralara nə isə dolurdu...

Məni soyuq tər basdı...

- Nə dolurdu?..

Rüstəm otağın dərinliyinə çökmüş nədənsə ehtiyat edən tək, ağarmış bənizi ilə:

- Səsində o qədər ağrı vardı ki... Otağın içində dolan o idi... - dedi.

Qəhər boğazımı sıxdı. Ağlayacağımdan ehtiyat edib, pianoya sarı döndüm, musiqini dəyişib «Aginskinin Polonez»ini çalmağa başlasam da, heç nə dəyişmədi...

...İşıqlar çoxdan yanmışdı. Televizor işə düşüb öz-özünə danışır, paltaryuyan çarxını hərlədib içindəkiləri yaxalayırıdı. Rüstəmlə mən isə hələ də sirli labirintlərində azdığımız qonaq otağının yarıqaranlığında bir-birimizə baxa-baxa qalmışdıq...

DUYĞU DƏRMANI

Bu səhər qanın durulması, toxumaların təmizlənməsi üçün qəbul etdiyim dərmanı suyla dolu qaşığa damızdırıb həkimin tapşırıldığı kimi bir neçə saniyə ağızımda saxlayarkən, neçə vaxdan bəri yaddaşımın ha tərəfinəsə, daxıla yiğan tək yiğə-yığa saxlayıb kağıza köçürməyə hazırlaşdığım növbəti duyğular silsiləmi xatırladım...

ƏDƏBİ FRAQMƏNT

Niyə bu günəcən yazdıqlarım mənimlə deyil?.. Onları hər an, hər saniyə əlimi, ayağımı hiss eləyən kimi, özümdə, canımda hiss eləmirəm? Saçlarımı boynumun ardına yiğib sancaqlayan kimi, ha tərəfiməsə sancaqlayıb saxlaya bilmirəm?..

QURTULUŞ

Uzun illər çıxılmaz, darısqal tənhalıqla üzbəüz, təkbətək qalmaq xofuya dörd bir yanımı övladlarım və yazılarımla doldurduğum günlərin birində – tənha gecələməli olduğum sakit mənzilimin yataq otağında qəfildən tək olmadığımı... məni Özündə, ya yumşaq ağuşunda saxlayan Nəyinsə, Kiminsə bir hissəsi, ya bəlkə Özü olduğunu, bu çoxhücrəli, yarıqaranlıq mənzilinsə vur-tut, iri bir çarpayı olduğunu anlayıb uçundum...

MÜQƏDDƏS KƏLAMIN SİRLƏRİNDE

Neçə müddətdən bəri dönə-dönə oxuya-oxuya, cümləbəcümlə, sözbəsöz özümdə saxlamağa, yaddaşima oturtmağa çalışdığını müqəddəs Quranın, mütaliə bitib başa çatandan, kitab örtülüb yerinə qoyulandan sonra yaddaşimdə heç nə saxlamaması,

qəlbimdə, hafizəmdə səma və dəniz ənginliklərini, ucsuz-bucaqsız meşələrin və səhraların ecazkar sükutunu andıran qəribə bir məhrəmlikdən savayı heç bir iz buraxmaması məni anlaşılmaz bir vəziyyətə salmışdı...

Kitabı günlərlə, aylarla hissə-hissə - hər cümləsini üreyimdə dönə-dönə təkrarlaya-təkrarlaya, hər fikri, hər sözü beynimə az qala sancaqlaya-sancaqlaya oxuduqca, izaholunmaz bir sərxaşluğa düşür, qatlayıb kənara qoyduqdan sonra özümüzə mənasını dərk edə bilmədiyim qəribə dəyişikliklər - yeni-yeni yaranmalar, açılışlar hiss edir, bunun nə olduğunu, hansı fikirdə, ya sözdən qaynaqladığını alaya bilmirdim.

Əlacsızdan son çıxış yoluna - mütaliənin ən sınanmış növünə, tərcüməyə əl atmaq qərarına gəldim. Kitabı qarşıma qoyub ilk cümlələrindən bir neçəsini («Koran» tərcümə - Q.S.Sablukov, 1897-ci il) anladığım şəkildə tərcümə edib vərəqə köçürdüm:

«Bu yazı sözsüz ki, qəlbə saf olanlara Yolu göstərmək üçündü. Olmayanı görənlər üçün, dua oxuyub Bizim onlara verdiklərimizdən o birilərə verənlər üçündü. Sahibi olduqları hər bir şeyin onlara da, onlardan əvvəl olanlara da yuxarıdan verildiyinə inananlar, gələcək həyatlarını inamlı gözləyənlər üçündü.»

Tərcümənin köməyi ilə sözbəsöz özümüküleşdiriyim bu sirli mətnin addımbaaddım mənə yaxınlaşdığını, halımı dəyişib, məni səbəbi bəlli olmayan, anlaşılmaz çəkisizliklərə, nisgil dolu eyforiyaya saldığını hiss etdiməsə də, tərcümə bitib başa çatandan sonra bu «özümüküleşdirmə» əməliyyatının da heç bir nəticə vermədiyini, bu sirli mətnin tərcümədə öz şəklini və mahiyyətini saxlasa da, qəribə qorunma qatına malik olduğunu, insan şüurunun və dərkinin işləmək iqtidarında olmadığı daha gizli qatlarda – yaddaşın o biri üzündəki Duyğu Qatında saxlandığını anladım.

BİR QOCANIN HEKAYƏTİ

Yaşı səksəni adlamış, yatağa düşsə də, həyatsevər toxmalarının diriliyini itirməmiş bir qoca haqqında yazıram. Əzrayıl başının üstünü kəsdirsə də, min bir bəhanə ilə onun cəngindən qurtulan bu qoca məni də yorub əldən salır. Bəzən mənə elə gəlir ki, yazını axıra çatdırı bilməyəcəyəm. Qorxuram qocadan qabaq özüm Öləm.

QATİL

(hekayə əvəzi)

Bir neçə il bundan əvvəl bitib-tükənməz ailə və məişət qayğıları zəminində itirdiyim, ovcumdan, yaddaşından ətir qoxusutək buraxıb küləklərə verdiyim bir hekayəm hələ də mənə rahatlıq vermir...

Hekayə - 65 illik ömrünün mənasını tox, firavan həyatda, günbegün artırdığı dünya malına sevinməkdə görən və bu səbəbdən üzü daim qayğısız, rahat təbəssüm saçan, yenilməz iştahi, işgüzar təbiəti ilə tibb fəlsəfəsi doktorundan çox, uğurlu iş adamını andıran bir tanışımıza mənim tərəfimdən, özüm də bilmədən kəsilmiş gizli cəzadan bəhs etməli idi.

Professorun daim dünyadan razı, kök üzü o gecə gülümsəmirdi. Əksinə, solğun bənizi, sınaixmiş vücudu, altı kölgəli gözlərinin içində hopmuş qəribə nagümanlıq ifadəsi onun daxilində nə vaxtdan bərisə işə düşmüş hansıa gizli dağıdıcı proseslərdən xəber verirdi.

O axşam professor həmişəki məzəli anekdotlarından danışmadı, sevimli qəlyanaltılarına da həmişəki iştahla, ətli barmaqlarını çevik-çevik işlədə-işlədə girişmədi, karşısındakı nimçənin içində həvəssiz-həvəssiz eşələnə-eşələnə qaldı.

Onun bu halının nə ilə əlaqədar olduğunu biz yalnız bir qədər sonra - başa çatmaqdə olan şam mərasiminin sonunda süfrəyə çay gələndə və professor kreslonun həsir söykənəcəyinə dayaqlanıb, yaxın günlərdə qayıtdığı Həcc ziyarətindən danışmağa başlayanda anladıq.

Professor Ərəbistan çöllərinin yandırıcı günəşi altında yanıb qaralan qollarını qarnının üstə çarpanlamışdı, uzun, əzablı yolun yorğunluğundan, ya ayrı nədənsə heysizləşmiş səsiylə aram-aram danışır, müqəddəs ziyarətin gözlənilməz çətinliklərini – qızmar Günəşin altında saatlarla pay-piyada yol getməyini, Ərəfat dağına qalxmağının əziyyətlərini təfərruatlı şəkildə təsvir edir, bütün bu əziyyətlərin bir o qədər də sağlam olmayan orqanizminə təsirsiz ötüşmədiyindən, son günlər nədənsə, yeməkdən də kəsildiyindən, çəkisinin gün-gündən azaldığından kədərlə danışib, ara-sıra sükuta dalırdı.

Ondan, neçə illərdən bəri əziyyət çəkdiyi ağır şəker xəstəliyi ilə özünü bu sayaq əziyyətlərə qatlaşdırmağının səbəbini soruşanda, o pərt bir sükutla susdu, sonra içi qorxu dolu gözlərini uzaqlara zilləyib dindən, Qurandan, özünü müsəlman hesab edən hər kəsin Həcc ziyarəti borcundan danışdısa da, üzündə dolanan qaramtil kölgələr çəkilmədi.

Mən söhbətə qarışib, müsəlmançılığın və savabın elə burda da, gündəlik həyatın axarıyla niyyət və əməllərlə qazanıla biləcəyini müxtəlif hadisələr və misallarla sübuta yetirməyə çalışımsa da, professor inadından dönmədi. Ortaya gərgin bir mübahisə düşdü. Söhbət getdikcə, qəribə, mistik bir yön aldı. Gecədən xeyli keçənə qədər uzandıqca ətrafa, mənası heç kimə bəlli olmayan sayıqlıq və ehtiyat dolu əcayıb bir sakitlik çökdü. Bütün günü bağın six ağaçlığında oynayıb budaqları bir-birinə vuran isti küləklər də qəfildən ha tərəfəsə çəkilib yoxa çıxdılar. Göyun üzü qaralıb ulduzlarla doldu.

Mən insan ruhunun çərvivə və qanun tanımayan azadlığından, Yer kürəsinin özünə siğmayan sərhədsizliyindən, professor hər bir müsəlmana vacib bilinən borclardan danışır, insanın, ona təriqəti tərəfindən buyurulmuş konkret marşrut əsasında yaşamalı olduğunu sübuta yetirməyə çalışırdı.

Süfrə arxasında əyləşənlər - yoldaşım və professorla birgə bize təşrif buyurmuş yaxın dostlarımız - hansıa çöl quşlarını xatırladan mehriban ər-arvad ortaya düşən mübahisənin ətrafa necəsə, təsir etdiyini, görünməz və toxunulmaz olan Nəyəsə toxunub Onu hərəkətə gətirdiyini hiss edib, məsuliyyət dolu sükutla susdular. Sonra süfrənin üstünə hardansa iri bir cırçırama şığıdı, nəlbəkinin kənarına qonub, muncuq gözlərini professorun üzünə zillədi.

...Professor pərt idi. Özünəxayın aramlıqla Həcc ziyarətinin savabından danışsa da, gedib-qayıtdığı yolda nəyisə itirdiyini, hansıa keçilməz, yasaq qadağalara toxunduğuunu anladıği, içi günah və təəssüf dolu gözlərindən bilinirdi.

Mübahisə mənim qələbəmlə - insanın öz müqəddəsliyini ziyarətsiz də sübuta yetirə bilməsinin kütləvi təsdiqi ilə sona yetdi. Bundan professorun, onsuz da yaxşı olmayan ovqatı lap pozuldu. Əli, qarnı ağrıyrımış kimi, mədəsinin üstündə gəzdi, dodaqları səyridi. Ömrünü yaxşı yaşamaq uğrunda mübarizələrə həsr etmiş bu adamın nə isə, çox həllədici və qaçılmasız həqiqətlə üzəbzə, təkbətək qaldığı hamıın diqqətini cəlb elədi. Ortaya düşən pərtliyi aradan qaldırmağa çalışanlar söhbəti dəyişmək üçün ayrı söz saldırlarsa da,

professorun hali düzəlmədi. O, gecədən keçdiyini bəhanə gətirib, ayağa qalxdı və ölüm hökmü oxunmuş məhbəs vücudu ilə darvazaya sarı addımladı.

Bir həftədən sonra biz professorun vəfat etdiyini eşitdik. Bu xəbərdən sarsılmış yoldaşım ittiham dolu baxışlarla üzümə zilləndi.

Həmin axşam bağın ağacliğina çəkilib, o axşamkı söhbəti, professorun ölümünə aparan o taleyüklü mübahisəni xatırlayıb, günah hissəleri ilə dolub daşdıqca, həyətimizə daxil olub səssiz addımlarla yaxınıma gələn, ağacliğın sıx yerində qərar tutub, sevgi və mərhəmət dolu gözlərlə üzümə zillənən nəhəng, qara itin lal baxışlarından diksinib uçundumsa da, elə həmin dəqiqə bu sırlı təşrifin mənə bəraət və sevgi işarəsi olduğunu anlayıb kövrəldim.

BIC ÖLÜ

Yaxın bir qohumum - dünyasını ötən il dəyişsə də, qəribə bir diriliklə mənim və uşaqlarımın yuxularında dolaşan doxsan iki yaşılı, həyatsevər bir qoca neçə vaxtdan bəridi ki, bizə rahatlıq vermir. Qızımın yuxusunda o, hamama girib, qapını o üzdən kilipləyir, qızım qapını döyüb silkələsə də, ordan heç cür çıxmır, mənim yuxularımda isə diz çöküb uşaq kimi ağlayır, onu bir daha hamama salmamağı xahiş edir.

Olsun ki, o, bizim yuxularda dolaşmağa bəhanə axtarır.

EMİQRANT ƏDİBLƏR

Niyəsə rusdilli yazıçılarımıza həmişə ürəyim ağrıyrı. Vətənlərini sidq ürəkdən sevən bu insanlar əsasən, Bakının mərkəzində doğulsalar da, şəhərin ən qədim, mərkəzi tikililərində yaşasalar da, yenə yad ellərdə qərib ömrü sürməkdən vətən nisgili bəbəklərinin dərinliyinə hopmuş ürkək emiqrantlara bənzeyirlər.

Bu sayaq emiqrasiyalar da olur.

YUXUNUN HƏQİQƏTİ

Oğlum anadan olandan bəri tez-tez yuxuda gördüm ki, evimizdə sən demə, oğlumdan savayı ayrı bir uşaq da yaşayır. Xəstə, çəlimsiz, sarışın bir uşaq. Biz isə ondan xəbərsizik. O, eynilə oğlum yaşındadı, elə o boydadı, amma rəngi solğunu, dişləri çürük... Yuxularımda o, solğun bənizi ilə otaqdan-otağa keçir, çəkisiz addımlarla ruh kimi aramızda dolaşır, sönük gözlərini qapı şüşələri arxasından üzümüzə zilləyib nə isə demək istəyirsə də, danişa bilmir, səsi çıxmır...

Hər belə yuxudan sonra halım pisləşir, yuxularımda dolaşan bu xəstə uşağın oğlumun səhhətinə işarə kimi qəbul edir, nigarانlıq çəkirdim.

Günlərin bir günü isə necəsə, yuxularımda dolaşan o xəstə uşağın mən özüm olduğunu anladım və onu daha yuxuda görmədim.

ÖLÜM NÖVLƏRİ

Nədənsə cavanlar qocalardan rahat və təmənnasız ölürlər.

BALACA BÖYÜKLƏR

Bizim “böyük adamların” balacalığını anlamaqdan ötrü müharibə, acliq, epidemiya kimi, ekstremal hallara ehtiyac yoxdur. Onların ölkə prezidenti ilə görüşünə baxmaq kifayətdir.

AŞIQ ƏDİBLƏR

Prezidentin yaxınına can atan, imkan düşdükçə onun ətrafında – dayandığı, ya oturduğu yerlərin yaxınlığında daldalanın, nəfəsi, qoxusu eşidilən yaxın məsafələrdə az qala, havadan asılan, cansız fotolarda ha tərəfindənsə boyunan bir sıra qocaman ədiblərimiz ondan fəxri adlardan və təltiflərdən də əlavə, elə bil daha nə isə də istəyirlər.

GÜNLƏRİN BİR GÜNÜ...

Günlərin bir günü dilini, xislətini anlamağa çalışsam da anlaya bilmədiyim, darısqallıqlar dolu yadlıqlarında darixib üzüldüyüm insan kütlələrindən qaçıb, qurtulub, gizləndiyim ən məhrəm sığınacağım olan övladlarımın da, dilini, xislətini heç cür anlaya bilmədiyim həmin o Kütlədən olduğunu anladım.

PROSES ADAM

Ən doğma yaxınlarımın, gözlərinin həqiqətinə, özlərindən çox inandığım ən sadıq məslək və əqidə dostlarının belə, zaman ötdüucə, ha tərəfəsə çöndüyünü, yön alıb, hansısa proseslərə qoşulduğunu duyuram. Dörd bir yanım proseslə doludu. Sağlam, xəstə, gümrah, çevik, miskin, neytral proseslər... Bəzən o proseslərin isti hava burulğanlarını andıran qayanar axıntılarını, bu axıntıların axma sürətini, başlanğıc və qurtaracaq nöqtələrini və nəticələrini duyuram...

Mənimse heç hara getmək həvəsim yoxdu.

Mən özüm Prosesəm.

INTİHAR

Dünyani elmi-nəzəri aspektdən yox, zəngin duyu radarlarıyla qavrayan romali filosof Senekayla ilk tanışlığım - ingilis filosofu Frencis Bekonun duyu aləmindən uzaq, soyuq beyin məhsulu olan "Hər şey barədə" adlı traktatlar kitabının arxa səhifəsindəki izahlı lügəti gözdən keçirərkən baş tutmuşdu. Onun, xırda, solğun şriftlərlə yazılmış yüzlərlə informativ sözlər arasından necəsə, fərqlənən qısa, lakin hədsiz duygusal kəlami, yadımdadı ki, o zaman məndə, akademik sakitliyi ürək üzən dərixdirci qiraət zalının ortasında, beyinləri elmi-nəzəri məlumatlar yiğinıyla yüklənmiş minlərlə eynəkli oxucunun gözü qarşısında qəfildən intihar edən aşiq təəssüratı yaratmışdı.

KÜTLƏ MƏHƏBBƏTİ

Kütlə məhəbbəti – dibinin, dərinliklərinin ölçüsü bilinməyən bulanıq dənizin burulğanlar dolu yarıqaranlıq ağusunu xatırladır.

NARINCI HÖRÜMÇƏK

Srağagünkü yuxumda balışımın üstü ilə büdrəyə-büdrəyə qaçan axsaq, narinci hörümçəyi bu səhər idman elədiyim otağın divarıyla qaçan gördüm. Balaca hörümçək yuxumdakı həmin o solaxay yerişiyələ büdrəyə-büdrəyə, elə bil çəşib çıxdığı yuxunun girəcəyini axtarırı.

TİTRƏTMƏ

Yaxın günlərdə ziyarət elədiyim qəbiristanlıqda başdaşılara həkk olunmuş üzlərin hamısı birdən birə mənə tanış gəldi.

İllər uzunu dönə-dönə küçələrdə, parklarda, teatr tamaşalarında, ən yaxın doğmalarımın arasında görüb tanıdığım, sanki halına, xasiyyətlərinə bələd olduğum bu adamlar idi... Əsəbi, ariq kişilər, çənəsi xallı qadınlar, məsum qızlar, peşman üzlü, yorğun qarilar... Qızıma, oğluma, ərimə oxşayan mərhumular... Bircə öz üzümü tapa bilmədim bu üzlər arasında.

TOZLU QONAQLAR

Qonaqların bir növü də var ki, onlar, sən imkan versən də, verməsən də, sizə gəlirlər. Evinə daxil olub, ləng böcək yerişləriylə bir otaqdan o birinə kesir, divarlara dırmaşıb tavandan asılır, sənə də, uşaqlarına da ordan baxırlar.

Belə qonaqlar çıxıb gedəndən sonra uzun müddət tavanda və divarlarda onların tozu qalır.

CƏHƏNNƏM SİRLƏRİNDE

Cəhənnəmi adamsız təsəvvür eləyəndə, ora bir o qədər də vahiməli görünmür.

IMPROVİZƏ

Niyəsə, son vaxtlar insanların maddi vücudu məndə qəribə, anlaşılmaz ikrah hissi yaradır. Səbəbi hələ ki, anlaya bilmirəm. İnsanın əzilməyə, qırışmağa, sınmaga qabil vücudunun gözəgörünməz, əlegəlməz, havaya, şüayabənzər ruhu ilə heç cür uyuşmayan kobudluğunu bəlkə?..

MƏNİM KƏŞFİM, YAXUD, LUKRETSİNİN HOQQALARI

Yaxın günlərdə tərcümə elədiyim Roma filosofu Lukretsinin belə bir dahiyənə fikrindən sarsılıb qələmimi saxladım:

“İnsanın ruhu idarəolunmazdır. Buna səbəb - onun özüdür.”

İnsan mahiyyəti ilə bağlı bu unikal fikirdən elə bir təlatümə düşdüm ki, tərcüməni dayandırıb, uzun müddət bu mülahizənin dərinliyinə vardım.

Deməli, biz - ruhuq, ağıl deyilik. Ağilsız ruh - dəlilik deyil. Bəs nədir?.. Heç bir Yer qanununu tanımayan, məntiqi əsası olan heç nəyə dayaqlanmayan, dünya qorxularından xəbərsiz, ölçüsüz, sərhədsiz, sırlı-sehrlı varlıq... O, bizdədir. Başı-ayağı, hali-xasiyyəti bilinməyən, idarəolunmaz, naməlum ruh. Deməli, əgər biz ağlımızın idarəesindən çıxarıqsı...

Bütün axşamı Lukretsinin bu fikri məni rahat buraxmadı. Bu barədə həmin axşam evdə, səhəri günü işdə danışıb bir az da həyəcanlandım.

O biri gün isə materialın korrekturasını oxuduğum zaman məni heyrətə salmış bu fikri mətnədə tapmadım. Onu əlyazmada axtardım və fikir orda da tapılmadı. Lukretsinin insan ruhu ilə bağlı bütün fikirləri yerli yerində idi. O fikir də burda – həmin bu parçada olmalıdır...

Məcbur olub orijinala qayıtdım. Mətni əvvəldən axıracan hissə-hissə, sonra cümləbəcümlə oxudum və dəhşətdən az qaldı nəfəsim kəsilə...

Belə bir fikir orijinalda da yox idi...

XİLAS

Bu yayın adamboğan istilərində - beynimin bürküdən əridiyi, yeməklərin zəhərə çönüb qapqara axıntılarla qanıma işlədiyi, havasızlığın dörd bir yanımı daralda-daralda dünyani çıxılmaz tələyə çevirdiyi günlərin birində necəsə birdən, bütün bu mümkünzsüzlüyü və məşəqqəti istənilən an yazıya köçürüb qurtula biləcəyimi anladım...

ŞƏRQ ƏDƏBİYYATI

Bu yayın dözülməz bürkülərində anladığım həqiqətlərdən biri də bu oldu ki, isti ölkələrdə realist ədəbiyyatın yoxluğunun səbəbi - istinin insan şürurunun bütün ayıq nöqtələrini sıradan çıxarmasıdır.

İSTİ VƏ İLAHİYYAT

Bir də bunu anladım ki, insan İlahiyyatı məhz müəyyən temperaturdan sonra hiss etməyə başlayır. Bu günəcən yazılmış dini kitabların məhz isti ölkələrdə yaranmasını da bura əlavə etsək, elə bilirəm, daha möhtəşəm bir sirrin astanasına çatdığınımı anlayarıq.

BU DÜNYANIN SİRLƏRİNDE

Bir qoca tanıyırdım ki, ömrü uzunu ailəsinə, qohum-əqrəbasına zülm və haqsızlıqlar edə-edə, əclaflıqlar və murdarlıqlar bataqlığında üzə-üzə, uzun-uzadı, xəstəiksiz, ehtiyacsız, rahat bir ömür yaşadı. Öləndə isə o qədər nurlanıb, incələşib gözəlləşdi ki, çöñüb on altı yaşında genç, məsum oğlana bənzədi... və həmin o yaraşıqlı, bakirə üzü ilə də bu dünyani tərk etdi.

HƏŞƏRAT NORMALARI

Son vaxtlar gəldiyim qənaətlərdən biri də budur ki, bu dünyada cismən məhv olmamaqdan ötrü hansı həşəratlarında yaşayış normaları mənimseilməli və bu sınaanmış qanunlar üzrə yaşanılmalıdır.

ASTAR BARƏDƏ

Dünən Fəvvərələr meydanının fransız ətri və Braziliya qəhvəsi qoxuduğu, ecazkar əcnəbi musiqilərinin və coşqun fəvvərələrin şahə qalxdığı mərkəzi ilə yeridikcə qəfildən, bütün bu gözəlliyyin və bayramsayağı təntənənin tən ortasından tələsik, xırda addımlarla qaçıb kolluğa soxulan küçə pişiyinin amansız küçə həyatından zədələnmiş balaca, kirli üzü bütün bu dəbdəbənin qorxunc astar üzündən xəbər verirdi.

TƏRAVƏT TƏNTƏNƏSİ

Təntənəli yiğincəqlarda, rəsmi dövlət ziyafətlərində xüsusi etiketlə bəzədilmiş banket süfrələrinə, qonaqların məsul ciddilik saçan vücundlara, bütün bu sayıqlıq və ehtiyat dolu gərginliklərə məhəl qoymayan daha ali bir təntənənin qoxusu duyulur. Bu, qəlyanaltıların böyür-başına doğranmış təzə xiyanın qoxusudur.

ÖLÜM QORXUSU

Ölüm barədə fikirləşdikcə, döşəmənin altıyla uzanan darısqal, qaranlıq yollarla sürünen-sürünen, ürəyim partlayıb ağızma gələ-gələ, sıvrlıb harasa daha qaranlıq və havasız dərinliyə sovrulmağın sixintisini duyuram.

AHILLIQ NÖVLƏRİN DƏN

Qocalıb ağbirçəkləşməyin bir növü də var ki, insanların saç-saqqalının bir-birinin ardınca ötürdükləri qayğılı, əzablı illərindən çox, uzun müddət hardasa, günün altında qalıb ağardığına şübhələnirsən.

EDAM

Dünən gecədən xeyli keçənə qədər qızımla mətbəxdə oturub, çətin həyatlarının acı nəticələrindən - yaşam uğrunda mübarizələrdə sınıb, kiçilib, tanınmaz hala düşmüş tanış-bilişdən, qohum-əqrəbadan danışıb, kimini qınadıq, kimiyyə acıdıq.

Səhəri gün qızım bütün gecəni yuxuda başlarının balta ilə vurulmasına növbə gözləyən insan axınıını gördüğünü dedi.

SİRLİ FOTOQRAF

Bir dəfə metro qatarının bomboş oturacağında yaşlı, tosqun bir kişiylə yanaşı oturub, üzbəüzdəki şüşəyə düşən cüt əksimizə baxa-baxa yol gedəndən sonra anladım ki, bayaqdan bura bütün yolu onunla, fotoqrafin qarşısında cütləşib şəkil çəkdirəntək gedirmişik.

QARIMIŞ QIZLAR

Niyəsə, istedadsız yazıçılar mənə, yaşı ötmüş, qarımış qızları xatırladır. Bakırə könülləri zədələnməsin deyə, onlarla mümkün ehtiyat və ehtiramla dolanılmağa, həyat eşqinin qorunub saxlanması naminə əsərləri qeyri-səmimi də olsa, arada bir təriflənməyə ehtiyaçı olan bu adamlarla ünsiyyət bəzən adamı zinhara gətirir.

IMPROVİZƏ

Bir qisim adamlar var ki, onlar mütəmadi olaraq küçələrdə rastıma gah ahil, qoca, xəstə halda, bəzənsə gəncləşib təravətlənmiş şəkildə çıxırlar. Elə bil onlar dünyalarını dəyişmədən, elə burdaca ölüb-dirilir, qocalıb, bir də yenidən doğulurlar.

CASUSUN ETIRAFI

Ətrafımda baş verənləri, yaxud baş vermədən, hələ həyata keçəcəyini gözləyənləri, eləcə insanları və heyvanları, təbiəti və iqlimi, bir sözlə, gözümə sataşan və sataşmayan hər şeyi, daim gizli dövlət tapşırığı alantək, qəribə bir məsuliyyətlə müşahidə etməyimlə, özümü hansısa dünyanın bu dünyaya atdığı təhlükəli casusa oxşadıram.

YUXUYA GETMƏYİN SİRLƏRİNDƏN

Yuxuya getməyin ən həllədici anı - əyin-başını soyunub, yorğanın altına gırıb, yuxuya gedəcəyin anı, qurbanlıq qoyun başının kəsiləcəyini gözləyəntək, gözləməkdi.

SÖZLƏR BARƏDƏ

Son bir neçə ayı, qələmimin ucuna saç qırğıtək ilişib yazıdan-yaziya köçən bir neçə ifadədən heç cür yaxa qurtara bilmirəm: "qorxulu", "sırılı", "məkrili". Görünür, sözlər də insanlar kimidi. Bəzən iki-bir, üç-bir, sezilmədən, sənə yaxınlaşırlar, ətrafında dolaşib həyatına daxil olurlar, sonra sezilmədən aralanıb uzaqlaşır, o birilərə qarışib hardasa, kənarlarda yaşamaqlarına davam edirlər.

KƏŞF

Ədəbiyyatın bir təhlükəli məqamı da insanı tədricən danışmağa yadırğadıb, ətraf mühitlə yalnız yazı vasitəsilə əlaqə saxlamağa təhrik etməsidir.

Bu yaxınlarda özümü bir də onda tutdum ki, qonşu otaqlardakı əməkdaşlarla məktublaşmaq üçün zəmin yaradıram.

MÜLK¹ VƏ MƏLƏKÜT²

¹ Mülk dünyası - maddi məkan, hissərlə qavranılan bədənlər dünyası. İnsanların realizə olduğu dünya.

² Mələküt dünyası - ilahi məkan, qeyri - maddi obyektlər və arxetiplər dünyası.

Məni qəribə, anlaşılmaz sevgilərlə sevən, nə əsərlərimi, nə şifahi, nə yazılı müsahibələrimdə dediklərimi anlamadıqlarını səmimiyyətlə boyunlarına alsalar da, küçələr boyu mənimlə yanaşı dinməz-söyləməz addımlamaqdan izaholunmaz zövq duyan, üzümü sezməsələr belə, arxadan-arxaya səsimdən tanıyan və bu qəfil görüşlərdən titrədib uşaqtək ağlayan insanların bu halı mənə böyük sufi Əziz-əd-din Nəsəfinin sirlər dolu bir kəlamını xatırladır:

«Mülk- Mələkütə aşiqdi...»

QƏSSABLIQ FƏSADLARI

(hekayə əvəzi)

Bu yaxınlarda köhnə bir tanışımızın - bütün gəncliyini gecələrlə oxuyub, gündüzlər atasız qalmış bir böyük balaca bacı-qardaşını saxlamaqdan ötrü çirkli ət dükanlarında qəssablıq edən, gecə-gündüz quzu şaqqlamamaqdan sol əlinin baş barmağını baltalayıb yoxa çıxaran, bacı-qardaşları böyüdükcə, təhsilini bir təhər başa vurub, işini genişləndirən, dükanlar, restoranlar şəbəkəsi yarada-yarada, saç-saqqalını ağardan, taleyin hökmüylə boynuna düşmüş «atalıq» borcu bitib başa çatsa delə, varlanıb, dövlətlənin imkanlı bosa çevrilsə belə, quzu şaqqlamamaq nisgilindən qurturmayan saf qəlbli bir iş adamının evində qonaq olduğum axşam, neçə illərdən bəri görmədiyim uşaqlarının – üzləri mistik bir dəyişkənliliklə tanınmaz şəkil alan üç oğlunun ağız-burunları, gözləri şaqqlanmaq qorxusundan səyriyən quzulara oxşadığından heyrətə gəldim...

O, MƏNİ SEVİR...

Tez-tez, xüsusən axşam saatlarında şəhərin adamlı dolu qaranlıq küçələrindən ötüb keçdikcə, ara-sıra kəsik şüalarla bərq vurdugumu duyuram.

Mən bərq vururam...

YADLAR

Qapılarımızın kilidlərini möhkəm-möhkəm bağlayıb yeni-yeni tanışlarla ehtiyatla davrana-davrana, köhnə dostlarımı, doğmalarımı zaman-zaman, döne-dönə o üz-bu üzə چevirib «yadlara» və «doğmalara» ayıra-ayıra, həmin o tanımadığımız «yadların» artıq çoxdan bəri bizlərlə bir yaşıdagından, məsum gözlərini üzümüzə dikilib, doğma səslərlə: «ana», «ata» deyən övladlarımızı olduğundan xəbərsizlik.

KASIBLIQ TƏNTƏNƏSİ

Uzun, ağır xəstəlikdən sonra dünyasını dəyişmiş orta yaşı, kasib bir qadını son mənzilə yola salarkən, çətin, ehtiyaçı illerdən qalmış köhnə palazın, içindən dörd-beş çatlaq fincan-nəlbəkidən və qədim neft lampasından savayı ayrı bir əşya boylanmayan əski bufetin, yarıqaranlıq otağı ortadan iki yerə bölən nimdaş pərdənin, bir sözlə, köhnəlik və nimdaşlıq dərəcələri ilə öz maddiliyini və əşyalığını itirmiş bütün bu əşya ilgimənin solğunluğunda gözə dəyənin, canlılığı və möhtəşəmliyi ilə görünənin tək bir İNSANLAR olmasından, izaholunmaz bir qürur duyдум.

QƏBİR ZİYALILAR

Vaxtı ilə yazdıqları ibretamız əsərləri, dəyərli fikirləri, işıqlı əməlləri ilə qəlblərimizə hopan, lakin sonradan-sonraya zamanın axarıyla əzilib, sınbı miskinləşən, kimyəvi reaksiyalara məruz qalmıştək rəngini, tərkibini, molekulyar quruluşunu dəyişib, rəzil, qorxaq xudbinlərə çevrilən bir sıra ziyalillarımıza həmin hörmət və ehtiram göstərməyimiz mənə, bu dünyadan köçmüş əzizlərimizin qəbirlərini ziyarət edərkən, kədərli sükuta dalaraq, özümüzü onların hələ də aramızda olduğuna inandırmağımızı xatırladır.

GÖDƏN SEVGİSİ

İllər uzunu gödən həzlərindən usanmayan - sütlül quzu budlarından, təzə bişmiş peşmək çörəklərdən və daha nələrdən və nələrdən yedikcə yeyib-doyub bir də acan, sonra yenə və yenə bütün vücuduyla şirələnib, milyonlarla yeni-yeni ac toxumalarıyla şahə qalxan, bu ləzzət və nəşə dənizinin sularında aylar və illərlə yırğalanan, zama ötdükcə, kökəlib, piylənib ağırlaşan, dişləri, saçları seyrəlib, qaşsız-kirpiksiz qalan tanış bir qadını gördükcə, yeməkdən qorxuram.

QƏFİL XİLASLAR BARƏDƏ

İllər uzunu müxtəlif ölçülü məngənələrində gərildiyimiz cəmiyyət qanunları içrə, özümüzün özümüz üçün düzüb-qoşub, müəyyənləşdirdiyimiz gündəlik yeknəsəq həyat marşurutu üzrə yaşaya-yasaya – səhərlər eyni yollarla işə gedib, axşamlar həmin yollarla

geriyə qayıda-qayıda, işiqlı evlərimizdə eyni üzlərin və hadisələrin əhatəsində yaşaya-yaşaya bu nizamlı həyatımızı istənilən an dağdırıb hər şeyi yenidən qurmağa qadir olduğumuzdan xəbərsizik.

ŞAM QALİBİYYƏTİ

(hekayə əvəzi)

İstirahət günlərinin ənənəvi şam mərasimlərindən birində – «Söz»ün sirlə ecazından, talelərə və hadisələrə təsir etmək qüvvəsindən, ilahi qüdrətindən danışib öz-özümə kövrəldiyim məqamların birində qəfildən, süfrə arxasında oturanların – ərimin və uşaqlarının üzümə baxıb başlarını yekdilliklə tərpətsələr də, dediklərimi eşitmədiklərini, yedikləri təamın ləzzətini qədərincə almağa əngəl törədən bu «lüzumsuz fəlsəfəcilikdən» tezçə yaxa qurtarmağa tələssələr də, bunu ustalıqla gizlətməyə çalışdıqlarını anlayıb susdum.

Hamının həmin dəqiqliqə asudə rahatlığa çıxdıqlarını müşahidə etdikcə, özlüyümdə bu «rəzil insan dəstəsinin» halına acıdım.

Azadlığa çıxanlar – böyük qızımla, həyat yoldaşım nəhayət ki, susduğumu görüb, sapanddan qırılan tək, qəribə bir tələskənliliklə öz sevimli mövzularına – hüquq sahəsinə dair hansısa qanunların müzakirəsinə kecdilər. Hamının iştahı artdı, bayaqdan bura mexaniki hərəkətlərlə yediklərinin tamını elə bil yalnız indi – mən susandan sonra hiss etdilər. Və mən, insanın tək bir yeməklə doyan varlıq olmadığı, ümumiyyətlə, «yemək» adlandırılan bütün bu təamların, əslində, insan varlığıının əsasını təşkil edən ruhuna heç bir aidiyyatı olmadığı barədə demək istədiklərimi demədim.

Şam yeməyi davam edir, mənim «aktiv sükutum» bir kəsi narahat eləmir, söhbət yenə hüquqa dair qanunlardan gedirdi.

Söhbət qızışdırıqca, bu «qanunşunaslarının» xüsusi bir ciddiliklə şişirdib böyütdükləri həmin o qanunların tədricən oturduğumuz çox da böyük olmayan otağın tavanından qara, ağır bayraqlar kimi asılıb yellənməyə başladığını, bu qara tərpənişdən ürəyimin pis-pis sıxıldığını hiss edib:

– Əslində, dediyiniz o qanunların da mahiyyətində Söz dayanır!.. – dedim və müzakirəyə son qoydum.

QUZU YAZIÇI

Bu səhərin ala-toranında yatağımda uzanıb heç nə haqda fikirləşmədən, yenidən yuxulamağa hazırlaşdığını yerdə qəfil şimşek çaxıntısıyla üstümə yağıb, həm də necəsə, içimdən püşkürən möhtəşəm duyğu həmləsindən arı çalmış kimi, ayağa qalxdım... Yazı masamın arxasına keçib, "gələnləri" hürkütəndən, qırıq-qırıq qeydlərlə vərəqlərə köçürməyə başladımsa da, «gələnlərin» bir çoxunu yazı prosesində itirdim. Bir qədərdən sonra qısaca mahiyyətini qaralamağa müyəssər olduğum, fikrimcə, əsrarəngiz

duyğularımın bir hissəsini cilalaya-cilalaya, mümkün kamil həddini ala-alə, növbəti silsiləmi yazıb başa çatdırdım. Nəfəsimi dərib, səhərin bu sübh çağında az qala, bütöv şəhər salmış adamın qürur və şərəf dolu yorğunluğunda əriyə-əriyə yazdıqlarımı bir də gözdən keçirdim və özümü dünyanın ən xoşbəxt, ən ali varlığı sanmağa hazırlaşırdım ki, bayqdan bura yaza-yaza damağım boyu gəzdirdiyim dilimlə ağızımın içində kəşf etdiyim növbəti əcayiblikdən duruxub dayandı. Uzun-uzadı illər ağızında gəzdirdiyim bu mağaravari, əcaib ünsür əsasən qış fəsillərində, soyuq, qarlı havalarda yeyilən kəllə-paçanın bozumtul şirəsi içrə qəzaya uğramış balaca qayıq kimi, görünüb - yox olan quzu damağı idi...

PİS QOCANIN NAĞILI

Bir qoca tanıyıram ki, yaşı yetmiş adlasa da, Allahı tanımır. Peşəsi yazmaq olsa da, O dünyanın, Ruhun mövcudluğuna, bu dünyanın yüksək vəzifəli şəxslər tərefindən yox, İlahi qanunlarla – Qüdrətli və Dəyişməz Yazıyla idarə olunduğuına inanır. Başı, gözü ağarıb beli büküsə də, bu qoca dünyani əvvəlki cavanlıq acgözlüyü və təmənnasıyla sevməyə davam edir. Bütün ömrünü və qüvvəsini sərf edib dəridən-qabıqdan çıxa-çıxa, daxıla yiğan tək, yiğdiği şöhrət dağarcığının son nəticədə dəbdən düşmüş köhnə palto kimi dəyərsiz olduğunu billə-bilə, yenə şöhrət axtarır. Ömrünün sayılısı günləri son mənzilinə dirənsə də, bu qoca müdrikləşmək bilmir, həlimləşib saflaşır, əksinə, düyünlənib itilənir, onu təbii mövsüm axarıyla kölgəyə qışan yeniliyə və gəncliyə şıltaq yeniyetmə kiniylə nifrət edir. Bircə an ayaq saxlayıb, nəfəs dərib, özü barədə, uzun, kəşməkəşli illərlə hədsiz «qayıq» beyninin, xəstə bədəninin əsirinə çevirdiyi Ruhu barədə düşünmür, Onu bircə anlığa belə dincliyə, azadlığa buraxmaq fikrinə gəlmir. Olsun, gizli yaddaşının hansı oyaq tərəfiyləsə o yaxşı bilir ki, bütün həyatı, gizli tamahları və iddiaları ilə çürüdüb irinlətdiyi Ruhu azadlığa çıxacağı təqdirdə bir daha geriyə qayıtmayacaq.

SEVİMLİ "Ə"

Neçə vaxtdan bəri yazıb qaraladığım, cümlələrinin altından, böyük-başından ciziqlayıb oxladığım köhnə əlyazmalarımı nəzərdən keçirərkən, qəfildən gözüm, sətirlərin bitdiyi, hərflərin, nöqtə-vergüllərin keçə bilmədiyi haşiyənin o biri üzündə yağışdan islanmış kimsəsiz adam kimi büzüşüb bir kənardə dayanan balaca "ə" hərfinə sataşanda çəşib qaldım. Necəsə, özümdən xəbərsiz, əlimin ya qələmimin hökmüyle yazdığını bu incə hərfi bir qədər yaxından və diqqətlə gözdən keçirdikcə, tükənməz səbr və dözüm payından yoğrulmuş həyatlarını Ədəbiyyat tozanağından kənarlarda – təmiz, səssiz bir ərazidə təkbaşına yaşayan zərif qələm adamlarını xatırladım...

PALTAR ŞKAFINDA

Bir növ insan cəmiyyəti var ki, orda özünü nimdaş geyimlər asılmış köhnə paltar şkafında hiss eləyirsən.

HAVA GƏMİSİNDƏ

Hər bir şeyin yorulub susduğu, gücünü, heyini itirib taqətsiz həlimliklə öz yerinə çökdüyü ən səssiz gecələrlə Yer kürəsinin sezilməz tərpənişindən laxlayıb, qədim qərinələrin dərin suları altında hərəkətə gələn nəhəng, avarlı gəmi tək, cirildayan çardaq millərimizin səsini dinlədikcə, Hədis ül Qüdsdən çevirdiyim «Gizli xəzinə tək, yaşadıqca bir gün dərk olunmaq istədim və dünyani yaratdım...» - misralarını xatırladım...

SEÇİLMİŞ ƏSƏRLƏR

İKİNCİ CILD

MÜNDƏRİCAT

ROMANLAR

Azadlıq
Dəfn

PYESLƏR

Can üstə

O məni sevir
Aktrisa

DUYĞULAR İMPERİYASI

ESSE VƏ MƏQALƏLƏR

Natiq Səfərova məktublar
Qəm çatının işığında
Müəllimsiz
Göz yaşıyla axan şair
İlyas Əfəndiyev
Əməli saleh alim
Dost
Öz üzünü yazan şair
Tofiq Kazımov
Afinalı Timonun Azərbaycan zədələri
Yolun ha yanadır, qardaş?..

MÜSAHİBƏLƏR

«ƏDƏBİYYAT HADISƏLƏRİN YOX, HİSSLƏRİN SÜJETİDİ...»

- Sizə elə gəlmir ki, öz əsərlərinizlə artıq çoxdanın Azərbaycan ədəbiyyatında qəbul olunmuş çərçivələri dağtmışız?

- Nəyinsə dağıdılmasının tərəfdarı deyiləm. Üstəlik də ədəbiyyatda. Dediiniz o dağıdıcı proses, ola bilsin ki, əsərlərimin milli ədəbiyyatımızın ənənəvi normalarından bir qədər kənara çıxmışdır. Mən bunu, milli təfəkkürə tam yad dildə yazmağımla bağlayıram. Dediiniz dağıdıcı təsir təəssüratını yaradan olsun ki, budur. Lakin istənilən halda azadlığın dağıdıcı nəticələri olur. Əslində, buna ədəbi qayə də demək olmaz. Məncə, ədəbiyyat - hadisələrin yox, hissələrin süjetidi.

- Ölkədə baş verən hər hansı mühüm hadisə, siyasi dəyişikliklər o andaca yaradıcılığınızda özünə yer tapır. Bunu bir növ baş verən hadisələrə yazıçı prizmasından verdiyiniz qiymət kimi başa düşmək olarmı? Söhbət «Azadlıq» romanından gedir...

- Bunu «yazıcı prizmasından verilən qiymət» kimi də başa düşmək olar. Amma əslində, «Azadlıq» son illər ölkəmizdə baş verən siyasi-ictimayı proseslərə reaksiya kimi, yaranmayıb. Mən, sadəcə, qədim tarixi, zəngin mədəniyyəti və ənənələri olan bir millətin uzun-uzadı tarixi dönenmlər və «tərəqqilər» mərhələlərindən ötüşüb, yenə həmin «Nehrəm kəndinin sakinləri» olaraq, qalmaları barədə yazmaq istədim, əvəzində bu alındı. Romanın nəşrindən sonra inciyib küsən çox oldu. Çox adam burda özünü gördü və olduğu kimi, yazılmış həqiqətlərdən incidi. Mənə isə bu, qəribə gəlir. Bioqrafiyamın ən mübhəm incəliklərini qadına xas olmayan cəsarət və səmimiyyətlə bölüşdüyüm hekayələrimi ləzzətlə oxuyub, bu açıqlıdan və səmimiyyətdən zövq duyduqlarını bildirənlər, burda özlərini görəndə qeyzləndilər. Ortaya sual çıxır: ədəbiyyatda qadağa varmı?.. Və bu qadağaları kim müəyyən edib?

- "Azadlıq" romanınızla nə iləsə tərcümə etdiyiniz əseri - Qabriel Qarsiya Markesin "Patriarxın Payızı" arasında oxşarlıqlar var, bir qədər də təhkiyəsində. Bunu tərcümənin təsiri kimi anlamaq olar, yoxsa?..

- Bilirsiz ki, Markesin "Patriarxın Payızı" nağıl üslubunda - «deyirlər», "deyilənə görə" kimi köməkçi vasitələrlə nəqletmə üzərində qurulub. Əslində, bu üslubu Markes kəşf etməyib. Bundan, dünyanın bir çox yazıçıları - ən yaxın keçmişdən bizi bəlli olan, XX əsrin əvvələrində yaşamış amerikalı Tomas Vulfacan bəhrələniblər. Deməyim odu ki, əslində bu, kifayət qədər işlənmiş ədəbi üslubdur ki, ona zaman-zaman ehtiyac gələrsə, müraciət olunur. Bir də, dediyiniz həmin o oxşar nəqletmə üslubu on dörd çap vərəqi həcmli «Azadlıq» romanın yalnız birinci fəslində - əsərə giriş xarakteri daşıyan qırx beş səhifəlik hissədə yer alıb və fikrimcə, bunu, bir patriarchdan-o birinə kecid kimi də qəbl etmək olardı. Çox adam bunu elə belə də qəbul etdi. «Azadlıq»ın bu sayaq ədəbi fəndlə başlamasını səbəbi, əslində, irihəcmli ayrıca əsərə sığacaq o hadisələrin mümkün qədər qısa çatdırılması niyyəti idi. Hakimiyyəti elə keçirmiş bir qrup naşı «inqilabçıların» az qala iki il ərzində ölkədə törətdikləri ağlaşımazlıqları təsvir etməyin yolu bircə bu idi. Ayrı halda, roman onların «yaradıcılığına» həsr olunmalıydı ki, bu da yolverilməz idi. Mənə sadəcə, romanın əhatə elədiyi zaman kəsiyinin mənzərəsini bildirmək lazım idi. «Azadlıq» romanıyla Markeçin «Patriarxi» arasındaki oxşarlığa gəlincə, romanlar tam fərqli nəsrlərdir. Onlar ümumiyyətlə nəsrin ayrı-ayrı janlarında yazılıblar. «Azadlıq» - mistik psixoloji roman, Markesin «Patriarxi» isə «balaqan janrı» deyilən üslubda yazılmış müasir nağıldır. Markes öz Patriarxını və onun gülməli işləklərini seyrçi mövqeyi ilə qələmə alıb. «Azadlıq» isə Generalın keçilməz iç dünyasında, sirlər və müəmmələr dolu şüuraltısında baş verənlərlə məşğuldur. Burda baş qəhrəmanlar da tam fərqlidir. Markesin Patriarxi qocalıqdan və huşsuzluqdan zaman və məkan əraziləri arasında azmiş, bədən istəklərinin əsirinə çevrilmiş «qunduz iyi qoxulu» gülməli bir qocadır. Mənim Generalım - həyatını xalqının, ölkəsinin rifahı uğrunda çarışmalara sərf etsə də, ölkədən getməyi ilə unudulmuş, xəyanətlər və riya dolu əhatəsi ilə üz-üzə qalmış, içi ağrılı xatirələr, zədəli yuxularla dolu dövlət başçısıdır. Romanla bağlı bütün bu incəlikləri əslində, əlbəttə ki, ədəbi tənqid araşdırılmalı idi. Amma bizdə nədənsə, bu barədə susdular. Elə bil söhbətin nədən və kimdən getdiyini anlayıb fikir deməyə ehtiyat elədilər. Odu ki, neçə illərdir ki, bu romanla bağlı ortaya çıxan sualları özüm cavablaşdırımlı oluram.

- Sonuncu müsahibənizdə belə bir söz demisiniz ki, "Ədəbiyyatın predmeti insandır. Amma insan daha köhnəlib". Bu fikrin çılpaq mənası ədəbiyyatın köhnəlməyi deməkdir. Sizcə, ədəbiyyat köhnələ bilər?..

- Mən «insan köhnəlib» deyəndə, əsla ədəbiyyatı nəzərdə tutmuram və «Ədəbiyyatın predmeti insandır» yanaşmasının özünə də bir qədər fərqli baxıram. Əksər əsərlərim - «İzdiham», «Sərcələr», «O məni sevir» və sair əslində, Yeni İnsana ünvanlanmış ədəbiyyatlardır. Bunlar ədəbiyyatımızda yeni fazadır. Mən «ədəbiyyatın predmeti olan» insanın özüyle yox, onun dünya dönəmində üz-üzə, göz-gözə qaldığı məhkumluqların, aşılımaz qanuna uyğunluqların özünü açmağa cəhd eləmişəm. İnsanın özünə gəlincə bu, Kainatın diqtəsi üzrə gedən sırlı proseslər axarında daim dəyişkənliliklərə uğrayan ilahi substansiyadır və zamaın axarıyla o, mahiyyətini, dəyərlərini köklü şəkildə dəyişib. Dünyaya yeni insanlar gəlməkdədir. Bu, tamamilə yeni baxışlı, yeni təfəkkürlü sülhsevər, azad varlıqlardır. Bu mənada, ədəbiyyatın insan predmeti də köklü şəkildə dəyişməlidir. Bu, qaçılmaz prosesdir.

- Yenə «Azadlıq» romanı üzərində dayanmaq istərdim. Realist - surrealist əsasda altı fəsildən ibarət romanda cəmiyyətə yuxu, halüsinasiya və «deyirlər», yəni, fərziyyələr arxasından baxılır. Və bu, birinci fəsilde daha çox hiss olunur. Düşünmək olarmı ki, orada real tarixi hadisələr və cəmiyyətdə baş verən proseslərdən bəhs olunduğu üçün səhv etməkdən çəkinmiş və dolayı münasibətə üstünlük vermişiz?

- Birinci fəsilde yer almış hadisələr yaxın keçmişimizdə gözümüzün qabağında baş verənlərdir. Bir sıra komik situasiyalar o günlər camaatın dilində anektoda çevrilmiş reallıqlardır. Roman özü isə o dövrlər dillərdən düşməyən «azadlığın» absurdluğu, insanın nəyinki, reallıqda, yəni yaşadığı cəmiyyətdə, öz ailəsində, hətta təklikdə, öz yatağında yatıb gördüyü yuxularında belə, azad ola bilməməsi barədədir. Dediiniz həmin o «dolayı münasibət», yəni konkret olaraq, yuxular insanın sonradan qazandığı həyatı faktorlardan qat-qat əzəli, ibtidai və ən real həyatıdır. İnsan məhz yuxularda tam özüdür. Ziqmund Freyd yuxuların gün ərzində insan yaddasına köçürürlən assosiativ görüntülərdən savayı ayrı bir şey olmadığını sübut edirəm də, mənə görə bu ayrı bir reallıqdır.

- «Azadlıq» bədii cəhətdən istedadla yazılsa da, 1988-1993-cü illərdəki prosesləri, xüsusən, Xalq Hakimiyyətinin fəaliyyətini birtərəfli təsvir edir. Ayrı sözlə desək, müəllifin hərəkata münasibəti özünü bürüze verir.

- «Azadlıq» tarixi roman deyil və dediyiniz həmin o qısa, tarixi mərhələni təsvir etmək məqsədi ilə yazılmayıb. Kimisə müəllifin xalq hərəkatına münasibəti qane etməyə bilər, bu, ayrı məsələdi. Mən isə duyub anladıqlarımı yazmışam. O illər «Azadlıq» meydanına yiğişan yüz minlərlə azərbaycanlıların birlik təntənəsi, hamı kimi məni də sarsıtmışdı. Həmin o izdihamlı mitinqlərə mən də gedirdim, orda saatlarla dayanıb deyilənlərə qulaq asır, hamıyla bir həyəcanlaşdır, nəyinsə baş verəcəyini gözləyirdim. Lakin günlər keçir, mitinq təntənəsi, vətəpərvərlik pafosu gündən-günə artıb çıxalır, mahiyyət etibarı ilə isə heç nə dəyişmirdi. Günlərin biri mən həmin o baş verməli olanı gözləməyimin mənasız olduğunu, tribunadan oxunan bütün o təsirli şeirlərin, Vətənin, milletin sağlığına ucaldılan təriflərin nə erməni işgalçılara, nə də uzaq, qarlı Rus meşələrinin möhtəşəmliyinə zərrə qədər təsiri olmadığını anlayıb pərt oldum. Bu, dəhşətli, acı həqiqət idi. Günlər ötür, meydanın ab-havası geidikcə dəyişir, əcyayıb «meydan dövləti» yaranmağa başlayırdı. Bu dövlətin öz daxili qanunları, ierarxiya sistemi, öz ərzaq qovşağı formalaşır, hər şey qapanır və

yuvarlaqlaşırdı. Məsələnin ən faciəvi tərəfi bu kiçik «dövlət»in hakim dairələrinin, 18-ci ildə olduğu kimi, az savadlı fəhlə-kəndli zümrəsi olması idi. Teatral pafos, millətin sarı siminə toxunan təsirli sözler insanları ele bir eyforik həddə çatdırmışdı ki, onları istənilən məqam kütləvi şəkildə meydanın arxa tərəfində dalğalanan dənizə sürükləmək olardı. Yüz minlərlə azərbaycanlı öz milli həmrəyliyini sübuta yetirməkdən ötrü, bu gün əli cibində küçələrlə boşbekar veyillənən bir neçə adamın əmrinə müntəzir halda çöməlib-qalxır, deyilənlərə riayət edirdi. Bütün bunlar bir tərəfdən gülməli, digər tərəfdən ağlamalı idi. Biz hədsiz sadəlövh və səmimi xalqıq. Xüsusən, hissə qapılanda ağlımızı tamam itiririk. Xalq birliyini, milli özünüdərki ifadə edən bu meydan hərəkatı olsun ki, lent yazılarında, arxivlərdə tarixi sənəd kimi saxlanılacaq və bəlkə də gələcək nəsillərimizin qürur mənbəyinə çevriləcək. Lakin, gəlin indi o hadisələrə bir qədər soyuq başla yanaşaq. Dediiniz o xalq hərəkatının Azərbaycanın müstəqillik qazanmasında, yaxud o illər addimbaaddım torpaqlarımıza yeriyən erməni işğalçılarının qarşısının alınmasında hansı rolu oldu?.. Tribunadan Vətən, torpaq barədə deyilən o bəlağətli şüarlar, insanları kövrəldib ağladan o milli ruhlu şeirlər, saz havaları nəyə nail ola bildi?.. Azərbaycanın müstəqil dövlət statusu qazanması, bilirsiz ki, o dövrlər tarixi labüdüük idi. Sovet ittifaqı dağılmaq ərəfəsindəydi və eyni proseslər bildiyiniz kimi, qonşu respublikalarda da gedirdi. Sosial-ictimayı uzaqgörənliyimin qənaətbəxş olub-olmadığına gəlincə, xalq hərəkatı önderlərinin 1992-93-cü illerdə qurduqları əldəqayırma hakimiyət, bütün o biabırçılıqlar, Allaha şükür, hamımızın yadındadı. Bilirsiz, bir var xalq, bir də var, xalqı ifadə edən yiğma kütlə. Son illər baş verən kütləvi aksiyalar bu iki məfhumun fərqli bir şey olduğunu göstərdi.

- Ümumiyyətlə, son illərin gerçek ictimayı-siyasi proseslərini əks etdirən əsərlərin əksinde «Azadlıq» da daxil olmaqla, fəlsəfi-psixoloji ümumiləşdirmələrə rast gəlinir, təsvirçiliyə, hadisələrin çöldən seyrinə üstünlük verilir. Bəlkə bu suala indi cavab verəsiz: Sizcə, Xalq Hərəkatının fəlsəfəsi nədə idi?

- Xalq hərəkatı barədə mən öz fikrimi dedim. «Partiya», «hərəkat» dediyiniz o kütləvi proseslərin, qurumların heç bir fəlsəfəsi ola bilməz. Burda ümumiyyətlə, fəlsəfə sözünü işlətmək absurdur. Kütlənin hansı fəlsəfəsi ola biər?.. Fridrix Nitsşenin kütlə barədə gözəl bir fikri var. «İki insan ki, bir-birinin yanında dayandı, biri öz ağlını o birinə ötürür». Xalq hərəkatının fəlsəfəsi budur. Xalq ölkənin çətin məqamında Azadlıq meydanına çıxıb, əvvəl ağıllı adamlarını dinlədi, sonra özü öz birliyindən kövrəlib qürürləndi. Bir müddət sonra bu birlikdən ilhamlanan xalq kütlələri həmin o «durbinədə» ağıllı adamları tapmasa da, meydan həyatına öyrəşdilər. Yəni dediyim odur ki, hadisələrin bu şəkli almasında indi günahkar axtarmağın yeri yoxdur və burda, inanın mənə, heç bir fəlsəfə də yoxdur.

- Mən burası qədər «Azadlıq»ın ictimayı fikirdə doğurduğu rəylərdən çıxış etdim. Onun bədii uğurları da çoxdur. Amma təəssüf ki, ədəbi rəy ictimayı rəydən çox passivdir. Ədəbi tənqidin vəzifəsini açıq cəmiyyətin öz üzərinə götürməsi sizin gələcək yaradıcılığınızda faktoloji məsələlərdən gəndə durmağa sövq etməyəcək ki?

- Dediiniz «açıq cəmiyyətlə» peşəkar tənqidin fərqi, şəxsən mənim üçün, deyilən fikrin nə dərəcədə əsaslı və konstruktiv olmasına dairdir. Neçə-neçə peşəkar tənqidçi yaradıcılığımla bağlı o qədər səthi təhlillərlə təriflər yazıb ki. Yaxud, əksinə. Ədəbiyyatdan tam uzaq, lakin, duyğulu oxucularından o qədər faydalı iradlar qəbul etmişəm ki. Ədəbiyyat qəлиз sahədir. Hər bir ədəbi əsər, onu oxumaq və qavramaq iqtidarında olan hər bir kəs üçün fərdi mənə daşıyır. Bu səbəbdən məni heç vaxt nə tənqid, nə iradlar qorxutmayıb. Son vaxtlar haqqında yazılın qıcıq və ikrah dolu yazıları da maraqla oxuyoram. Düzdü,

gündəlik qəzet oxumaq adətim olmadıqından, bəzən barəmdə yazılınlardan xəbər tutmadığımdan, onları bir neçə aydan, bəzən ildən sonra oxuyuram. Bütün bu yazılınlar mənim üçün, hər şeydən əvvəl, öz müəllifləri barədə verdiyi məlumat kimi maraqlıdı. Oxucu auditoriyam müxtəlifdir. Bəzi oxucularım mənə psixi müayinədən keçməyi məsləhət görür, digərləri məni filosof, o biriləri həddən ziyanə qəddar yazıçı sayır. Əsərlərimdə milli kolorit axtarıb tapmayanlar, məni dünyanın ən böyük yazarı hesab edib, təcili surətdə dillərə tərcümə olunmağı təkid edənlər, yaxud, çox çalışsalar da, yazdıqlarından heç nə anlamadıqlarını deyib təəssüflənənlər... Məgər bu pisdi? Siyasi, hüquqi, milli azadlıq, üstə gəl, daxili azalıq. Yuxu və ölüm azadlığı. «Azadlıq» romanının altı fəslində bütün bu azadlıqların mahiyyətinə varılır. Bütün bu azadlıqlardan keçilərək, insanın, əslində, hər bir sahədə azadsızlığı, qəbul olunmuş qadağalar və çərçivələr formatında yaşamaq məhkumluğunu üzə çıxır. O illər meydana yiğisan insanlar «azadlıq» deyəndə nəyi nəzərdə tuturdular?.. Azərbaycanın Rusyanın tərkibində çıxarılb müstəqil ölkəyə çevrilmə tələbi idi bu?.. O günlər gözləri qorxu və kədər saçan o adamları üzüb kövrəldən həqiqətənmə, yaşıdlıqları məmləkətin Rusyanın tərkibində olması idi?.. Yoxsa, onlar «azadlıq» deyəndə, erməni işgalçılırı üzərində qalibiyəti nəzərdə tuturdular?.. Mənsə hiss edirdim... Nə baş verdiyini anlamasam da, burda – hadisələrin alt qatında işləməkdə olan sirli, ilahi bir prosesi duyurdum. Bu, «şəfqətli» azadlığı dörd bir yanında axtaran həyəcanlı insan kütlələrinin çıxılmazlıqlar dolu azadsızlığı idi...

A Z A D L I Q

ROMANI YAZMAĞIM BARƏDƏ

Romanın ilk üç fəsli üzərində iş qurtarmaq üzrəydi. Uzun müddətli fasiləsiz yazı rejimi məni yorub əldən salmışdı. Divarlar, bağlı qapılar artıq televizorun və küçə səslərinin, qonşu mənzillərdən axan hənirtilərin qabağını saxlaya bilmirdi. Binamızla üzbəüzdəki

balaca səsyazma köşkündən qoşa gücləndirici ilə küçəyə yayılan «Xoçu umeret molodım...» mahnısı da bir yandan...

Əsərin son fəsilləri məni dünyanın ən səssiz, keçilməz laylarına saldıqca, ətrafin səs-küyükə məkrli bir qəsdə birə-on artıb çıxalar, nə yanvar ayının qar - çovğunu, nə televiziya kanallarının Axırət barədə yaydığı əturpədən «yeniliklər» ətrafin bu xəstə aktivliyini səngidə bilmirdi. Yazını yarımcıq saxlamaq - sürətlə qaçan adamı yüyürdüyü yerdə dayandırıb, ağız-burnunu qapamaq qədər təhlükəli və öldürүү iddi. Yeganə çıxış yolu qalırıdı: Mərdəkandakı bağ evimizə köçmək və işi orda davam etdirmək.

İlk əvvəl həftənin üç günü - cümbə, şənbə və bazar günləri Mərdəkandakı evdə - qızdırıcı sistemi olmayan, işıqları dəqiqdə bir sənən ikimərtəbəli bədheybət bir binada tənha qalmağı qərara aldığım üçün evdə mübahisə düşdü. Lakin çox keçmədi ki, «evin içində barmaqlarının ucunda gəzməyi ilə belə fikirlərimin dağılmasına səbəb olan» yoldaşım, axır ki, Mərdəkana köçməyimə razılıq verdi. Amma orda tək yox, kiçik qızımla birgə qalmaq şərti ilə.

Bələliklə, yanvar ayının axırları mən kiçik qızımla birgə bir müddət küləklərin qorxunc-qorxunc uğuldadığı, gecələrlə qaranlıq otaqlarının hər küncündən əcaib səslərin eşidildiyi sakit və kimsəsiz evdə yaşamalı oldum.

Günlər anlaşılmaz sürətlə keçir, mən hər səhər yeməyindən sonra mətbəxin qapısını bağlayıb qaz pilətəsinin gözlərinə güc verərək, özümə qapılır, əlimdə qələm, bir gözüm saatda sübhün açılmağıyla gecə qapanmaları arasında sırlı yazı əraziləriylə sürətlə irəliləyir, nahar və şam yeməyində fasılə verib qızımla qısa, ötəri söhbətlərdən sonra dərin, qaranlıq sulara baş vuran tək, yenidən yazıya girisi, gecədən xeyli keçənə qədər işləyir, yazılı səhifələri səliqəylə üst-üstə yiğir, şəhərdə bir aya bitirib başa çatdıracaqlarımı burda bir neçə saatda əldə etdiyimdən gizli qürur duyurdum...

Balaca qızım gününün əksər hissəsini qarovalçunun komasında keçirir, saatlarla küləklər viyiltisiylə dolu çılpaq ağacların arasında tək tənha gəzişir, küçə itləriylə oynayırdı.

Beləcə, əsərin dördüncü fəslini başa vurdum. Sonuncu – əsas fəsil qalırıdı... Gözlərimin, yaddaşımın taqətsizliyini hiss etsəmsə də, işi yarida saxlamaqla, mahiyyətini özüm də dərk etmədiyim bağışlanmaz səhvə yol verəcəyimi anlayırdım.

Günlərin biri axşama yaxın göyün üzü qəfildən qaramtıl buludlarla örtüldü... hava qaraldıqca xırda-xırda qar çılgınlığına başlıdı.

Dəniz tərəfdən əsən şiddətli xəzri damın dəmirlərini, pəncərə çərcivələrini qorxunc-qorunc əsdirməyə, qaranlıq yataq otağının ikigözlü çarpayısında böyrümə qıṣılan qızımı vahimələndirməyə başladısa da, şəhərə zəng vurub, kimsəsiz bağ evlərinin arasında, tufanlı dənizin ortasında tənha qayıq kimi çıxalanan bu soyuq evi tərk etmək fikrini beynimdən qovub çıxarddım. Bir qədər keçmişdi ki, ərim zəng vurdu və bizi şəhərə aparmaq üçün gəlməyə hazırlaşdığını dedisə də, mən işi yarımcıq qoya bilmədiyimi bildirib şəhərə qayıtmaga razılıq vermədim və biz bütün gecəni qucağıma qıṣılan qızımla birgə başlamaq üzrə olan qasırğanın qorxunc ugultuları altında yatdıq.

Gecədən xeyli keçmiş işıqlar söndü. İşıqlarla bir yataq otağımızı qızdırıran elektrik sobası da sönüb soyudu.

- Mama... - uşağın soyuqdan, ya qorxudan xırılılı səsi eşidildi.

- Hm.

- Yatmışan?..

Sözləri, ağızında qoz tutmuş kimi deməyindən bildim ki, boğazı gəlib. Bütün günü çölün soyuğunda yaxası-başı açıq oynayıb gecələr pallı-paltarlı nəm yorğan-döşəkdə yatmağın axırı belə də olmaliydi.

Əlimi alnına toxundurdum. Azca istisivardı.

- Yox, yatmamışam, nədi ki?..

- Eşidirsən?..
- Nəyi?..
- Səsləri.
- Hansı səsləri?
- O biri otaqda kimsə gəzir, – qızım dedi və başını yorğanın altında gizlədi.
Nəfəsimi saxlayıb o biri otağa qulaq kəsildim...
Səs-səmir gəlmirdi.
- Küləkdi, - dedim, - qorxma, gözünü yum, yat.
- Mən qorxmuram. Deyirəm, sən qorxmursan ki?..
- Yox, - dedim, amma əslinə qalsa, qorxurdum. O biri otaqdan gələn hənirtilerdən çox, hər qış qar yağanda qarovulçunun dərin yuxuya getməsindən, çölün tufanından istifadə edib hasarın üstündən, pəncərələrin laxlaq taylarından evlərə soxulan bağ oğrularından qorxurdum. Gecələr mətbəxin və artırmanın işığını da ondan ötrü yanılı qoyurdum ki, kənardan baxanda, evdə adam olduğunu başa düşüb bu tərəflərə hərlənməsinlər. İndi tərs kimi, işiqlar da sönmüşdü...

...Şəhərin ala qaranlığında qapının əsəbi-əsəbi döyülməsinə ayıldım... Gələn yoldaşım idi. Saçları, bişələri qar lopalarıyla dolu içəri girib salamsız-kalamsız, birbaş yataq otağına keçdi, uşağı yuxudan oyadıb dodaqlarını alına toxundurdu, sonra çönüb əyri-əyri üzümə baxdı:

- Sənin bu yazıların hamımızın axırına çıxacaq, - dedi.

Şəhərə qayıtdıqca, bütün yolu ağılayırdım... Şəhərə həmin gün qədər nifrət elədiyim olmamışdı... Məni sırlar dolu sakit, əfsanəvi ərazidən, sintetik qoxulu, səs-küylü zavoda aparırdılar...

Ərimlə yolda mübahisə elədik və o, bütün yolu gözlərinin altına günahlı, qaramtıl kölgələr çökə-çökə, dinməz-söyləməz sükanı elə sıxdı, elə bil, onu iki yerə bölüb sindirmaq istəyirdi.

Mənsə, arxa oturacaqda yırğalana-yırğalana, gözüm yaşıla dolub boşala-boşala fikirləşirdim ki, kaş ki, o, sükanı iki bölgəydi... Maşın da iki yerə bölünəydi... hər yarısı bir tərəfə gedəydi. Birində o - şəhərə, o birində mən - geriyə...

I FƏSİL

...Gecəki hadisədən sonra şəhərin havası qəfildən dəyişmişdi. Yazın məsum sıfəti bir günün içində qeybə çəkilmiş, göyün üzü acı-acı bozarmış, təzə-təzə çırtlamağa

başlayan tumurcuqların rəngi dönmüşdü. Səkilərin tozunu göyə sovuran külək, torpağın yaz qoxulu ətrini gözlənilmədən sivirib harasa aparmışdı.

Yazın dünənəcən bu şəhərdə olduğu, elə bil, adamların da yadından çıxmışdı. Dünənəcən küçələrdə, yaxası açıq, yüngül pencəklərdə gəzişənlərdən əlamət yox idi. Şəhərin mərkəzində, əsasən, güc nazirlikləri və dövlət aparatı yerləşən məhəllələrdə, ümumiyyətlə, gözə adam dəymirdi. Arada bir maşın yollarında, göy-sarı işıqlarını hərlədə-hərlədə əcaib səslər çıxaran polis maşınları görünür, tez də yoxa çıxırı.

Evlərdə, idarələrdə, dükan-bazarda altdan-altdan, ximər-ximər bircə söhbət gedirdi: deyirdilər, bu gecə, şəhərdən uzaq kazarmada günahsız öldürünlərə görə dövlət çəvrilişi olacaqdı, hakimiyyətdə olan əldəqayırma iqtidar, axır ki, devriləcəkdir...

Deyilənə görə, hərbi şəhərcikdə ölenlər - eyni qandan, eyni millətdən olan həmvətənlər idi. İqtidar tərəfindən gece ilə gizləcə, şəhərdən uzaq kazarmaya göndərilen silahlı dəstə, deyilənə görə, dövlətin tabeçiliyindən çıxan N sayılı hərbi hissəni tərksilah etmək məqsədi ilə qəfildən kazarmaya daxil olmuş, nəticədə qardaş qırğını törənmişdi. Deyirdilər, bu qanlı qiymətdən təşvişə düşən hökumət üzvləri başlarını itirib hərəsi bir yana qaçmışdı. İtkin düşmüş iqtidar nümayəndələrini tapıb xalqın məhkəməsinə vermək üçün təcili surətdə komissiyavari dəstə seçilmiş və faciənin mahiyyətini aydınlaşdırmaq məqsədi ilə hadisə yerinə göndərilmişdi. Komissiyanın tərkibi - ağısaqqal yazıçılardan, alim və hüquqşunaslardan, təqaüdçü hərbiçilərdən, bir də bir dəstə televiziya jurnalistlərindən ibarət idi.

Günortaya yaxın parlamentin növbədənənər təcili iclası çağırılmış, ölkədə yaranmış böhranın qarşısını almaq məqsədilə, Milli Məclisin üzvlərindən, hərbçilərdən və hüquqşunaslardan ibarət müvəqqəti rəhbərlik qərargahı yaradılmışdı.

Hakimiyyət kürsüsündə cəmi ikicə ilə davam getirən iqtidarin fitnə-fəsadından cana yiğilmiş camaatın isə ağızı yumulmaq bilmirdi... Əksəriyyətin fikri bu idi ki, onların axırı eləbelə də olmalıydı. Hakimiyyətə gələndən bəri ölkənin başına açdıqları oyunları dünya yaranandan üzü bəri, nə bu məmlekətin daşı-torpağı görmüşdü, nə də adamları belə müsibətlər haqqında o biri məmlekətlərin tarix kitablarında oxumuşdular.

- Bu, nə idisə, görünməmiş lənət idi, - camaat danışındı. – Bir növ, taxıl zəmilərinə daraşılıb hər yanı lüt-üryan qoyan ceyirtkə sürüsünün hücumunu andıran, əcaib, əcayıb olduğu qədər də qorxunc bir mənzərə idi. Çox güman ki, - deyirdilər, - onların hamisini tutub dama basacaqdılar. Hələ ola bilsin, lap güllələyəcəkdilər.

- Əcəb də eləyəcəkdilər, - qadınlar deyirdi. Axi gör bir neçə illərdi, bu «millət fədailəri», «azadlıq aşıqları» millətin ana-bacılarını ağladırdı, övladlarını yalnız-çilpaq halda, dəqiq səmtini özləri də bilmədikləri müharibə bölgələrinə göndərib qırıldırdı?!

- Bir dəfə camaati, qanlı yanvar gecəsi həmin o lənətəgəlmış «azadlıq» sözü yazılmış bayraqlar altında evlərindən çıxarıb tankların altına saldılar. Dünən də bir ayrı cür qırıldılar... silahı beyni qan cavanlarının əlinə verib qardaşı-qardaşa güllələtdilər. Müharibə də ki, bu tərəfdən... xalxin uşağını ət maşınından keçirən kimi, bir ucdn doğrayıb tökür...

- ...Qəribə burasıdı ki, özlərinə heç nə olmur, - camaat deyirdi, - iki gündən bir bu başıpozuq adamlar döyüş bölgələrindən yayılmış reportajlarda qanlı-qadəli barrikadalardan döyüşçülərlə ciyin-ciyinə dayanıb müsahibələr verirdilərsə də, həmin o bölgə yarımcə saatdan sonra düşmən bombaları altında darmadağın edilirdi də, ordan, bir nəfər belə olsun, salamat adam çıxmırdısa da, bunlara heç nə olmurdu. Bir müddətdən sonra yenə məlum olurdu ki, nə ölenlərin, nə də yaralananların arasında bunların bircəciyinin belə, adı yoxdu.

- Ona görə ki, bu adamlar Allaha da lazım deyillər, bala... – qarilar deyirdi.

Amma xalqı necə gözbağlıcaya salmışdılar, hamiya elə gəlmişdi, dara düşən ölkəni, hüququ tapdanıb, mənəviyyatı illərlə təhqir olunan xalqı, düşdüyü bu dərin quyunun dibindən bu adamlar xilas edəcək.

- Qəribədi... - camaat danışındı, - axı bu, necə olmuşdu?!.. Üzlərini tanımadıqları, şəxsiyyətlərinə bələd olmadıqları, ölkənin hansı səmtindən hansı möcüzəylə pırtlayıb çıxdıqları məlum olmayan bu adamlar bu boyda millətin inam və etimadını nə vaxt və necə qazana bilmüşdi?!..

- Əslində hər şey - naxələf ermənilərin, beş-on nəfər bunlar ağında olanların yandırıb kül yağırdığı meşədən başladı... - bir çoxu xatırlayırdı.

- Belə cəhənnəmə-gora qalaydı o meşəni... Hər şey elə onun badına getdi. Torpaqlar da, big yer yenicə tərləməmiş cavanlar da.

- Belə bilsəydik, o meşəni gedib əvvəlcədən elə özümüz qırardıq, təki bu heyvərələrin cənginə keçməyəydik. O cür meşələrdən azmi qırılıb?.. Qişın soyuqlarında odun əvəzinə azmi yandırılıb?!.. Noldu, bu vaxtacan nə o ağacların, nə o hektar-hektar yandırılıb külü göyə sovrulan meşələrin taleyi heç kimi maraqlandırmadı, qəfildən hamı təbiət aşığı oldu?!

- Meşə məsələsi bəhanə idi, - siyasetdən az-maz başı çıxanlar deyirdi, - avam xalqı qıcıqlandırıb yerindən oynatmaq, ölkəyə qarışılıq salıb hakimiyyəti əldə etmək istəyən bir dəstə nankorun usta qurğusu idi. Bu da nəticəsi...

- Bir prezidentə imkan vermədilər işə girişsin. Prezidentlik andını içməyi ilə tətillərin başladığını bildirən ürəküzən fitlərin işe düşməyi bir olurdu. Bəhanə də gah bu olurdu ki, ölkədə əcnəbi təhsilli məktəblərin sayı altdan-altdan artır və bu, bizim milli «mən» imizi təhlükə altına alır. Guya bu vaxtlaracan bunların milli «mən»i olmuşdu. Gah bəhanə bu olurdu ki, hansısa ölkənin hansı qəzetindəsə, millətin qeyrətinə toxunan məqalə nəşr edilib, amma satqın iqtidar buna biganədi. Bəli, yeddi gün - yeddi gecə bir dılğır məqaləyə görə bütün ölkə ölüm bataqlığına qərq olurdu, idarələrdə, məktəblərdə iş dayandırılır, çörək zavodları sobalarını söndürür, avtobus sürücüləri küsüb evlərində gizlənirdilər. İndi də bu çıxdı ortaya – hansısa, ütük meşəni amansızcasına qırıb məhv ediblər. Özləri isə şəhərin ağaclarını sindirib küleklə mitinqlərdə qızınmaqdan ötrü tonqallarda yandırırdılar.

Xalq yekdil avamlıqla vətənin, millətin taleyini bir yiğin «vətəndaş qeyrəti» fırıldaqçıya etibar etdiyinə görə bağışlanmaz səhvə yol verdiyini anlamışdı.

- Bu milletə nə olursa, əcəb olur, - camaat pərt üzvlərlə danışındı, - bizlərə, vallah, bu da azdi. Bir yiğin burnufirtdiqli uşağın felinə uyub arvadlı-uşaqlı küçələrə tökülməyin, bir-birinin ağızına baxa-baxa, dəli kimi: «Azadlıq!..» çığırmağın axırı elə belə də olmalıydı.

- Baş qatmağa, vaxt keçirməyə özlərinə yer tapmışdılar. Babat havalarda orda-burda yiğilib boğazlarını cır-a-cır agh himn oxuyurdular, gah da «Birlik!», «Birlik!..» - çığırı-çığırı, qıçları əyilənəcən oturub-dururdular. Guya bunları bu vaxtacan bir-birindən ayıran vardi. - mitinqlərdə asayışı qoruyan polislər danışındı.

...Çoxu bura qayışının altını bərkitməyə gəlir, - Azadlıq meydanında qəzet satan ariq arvad deyirdi, - mitinqin şidirgə vaxtı bir də göründün budu ha, gəldilər. Üç-dörd yük maşını öküz palçığa girən kimi, camaatı yara-yara, ləngər vura-vura düz yuxarı başa - meydanın əsas qərargahına keçib lövbər saldı. Bəli, maşınların yük yerindən yeşik-yeşik ərzaq düşürülməyə başladı. Bunlara deyən gərək, balam, belə imkanınız vardısa, bunu bayaqdan niyə eləmirdiz, millət nə gündə yaşayırdı, indi nə yaxşı yadınızı düşdü, gün ha yandan çıxdı, hə?..

- «Azadlıq!» çığırmaqla döyük kisi?!.. Əslində, bura hərə bir şey üçün gəlirdi... - eyvanları medana baxan binaların sakinləri danışındı. - Biri direktorundan narazdı, o biri neçə il idi, ev ala bilmirdi, bu biri jek müdirinin əlindən zəncir çeynəyirdi, bir başqası - günlərlə binalarına işığın verilməməsindən narazı idi, o biri uşağını institutun həndəvərinə

yaxın qoymayan rüşvətxor müəllimlərə qarğış yağdırırı... Amma elə ki, gəlib bura yiğışırılar, hamının dərdi bir olurdu, bir-birinə qoşulub «Azadlıq!» çıçıırı... Uzun illerdən bəri canlarına sıxdıqları kin-küduretlərini, üst-üstə yiğilib daşlaşmış ağrı-acılarını orda daş əvəzinə yumruqlarında sıxmaqla rahatlanırdılar...

- O mitinqlərə yiğisanların arasında yerdən, göydən, öz ugursuz şair talelərindən narazı yazıçı-şairlər də var idi... - görkəmli şairlər televiziya kanallarına verdikləri müsahibələrində ciddi üzlərlə danışırılar. – ...ışiq üzü görməyən zəif şeirlərini tribunadan oxuymağa imkan tapan bu bədbəxtlər oranı öz yaradıcılıq meydanına çevirməyə cəhd göstərsələr də, son ucda ordan vətənini öz cızma-qaralarına qurban verən kimi qovulurdular.

- ...orda kimi desən, tapmaq olardı. Bu, bir növ xalq təntənəsini xatırladan kütləvi bayramısağı bir mərasim idi. Orda hərə öz qabiliyyətini nümayiş etdirir, gənc şairlər yenicə yazdıqları şeirləri deyir, müğənnilər mahnı oxuyur, filosoflar bəşəriyyət və millət haqqında gəldikləri son qənatlarını bölüşür, sinoptiklər hava haqqında məlumatları söyləyir, həkimlər isə izdihamın sıxlığında artan ürəkkeçmələrin qarşısını almaq üçün müvafiq tədbirlər görürdülər.

- Uşaqları dərsdə saxlamaq mümkün olmurdu, - müəllimlər danışırı, - dərsdən qaçanlar birbaş mitinqlərə yollanır, orda ağaca dırmaşıb budaqlardan sallaşır, əllərinə keçəni camaatın təpəsinə ilişdirə-ilişdirə: «Azadlıq!» - deyib hırıldışırılar. Hərdən büdrəyib adamların üstüne yixılıldılar. Amma bütün bu kütləvilikdən, həmrəylik və birlik bayramından, hətta matəm sükütlərindən və ağlaşmalardan belə adamin ürəyi açılırdı...

Axır vaxtlar camaat bu mitinqlərə o qədər öyrəşmişdi ki, mitinq olmayıanda, hamının canına bit-birə daraşırı, elə bil. Belə günlər çox adam qanıqara gəzir, durduğu yerdə dövləti söyür, onu-bunu acılayır, bəziləri həyatın maraqsızlığından və məntiqsizliyindən, bəziləri isə coşqun kütləviliyin şövqündən intihar etmək fikrinə düşür, ya da zahidliyə qapılırdılar. Bir sözə, mitinqlər məmləkətin dənizi və havası kimi, həyatəhəmiyyətli, vacib atributuna çevrilmişdi...

- Axi nə qədər canını dışınə tuta-tuta idarənin yeknəsəq işləriyle baş qatmaq, axşamlarsa küftə yeyə-yeyə, duzsuz verilişləre baxmaq olardı?!.. Nə qədər ölkəyə gəliş-gedişinin səbəbi bilinməyən ecnəbi dövlətlərin rəhbərlərini gülümsər üzlərlə qarşılıamaq üçün saatlarla küçələrdə dayanıb, gün təpəni deşə-deşə, yaxud soyuqdan göyərə-göyərə, gəlib-gedənə əl eləmək olardı?!.. Nə qədər ölkədə, şəhərdə baş verənlərə kənardan, seyrçi kimi baxmaq olardı?.. Nə qədər başdan ayağa qanun və qərarlardan ibarət ütülü qəzetlər oxumaq olardı?!.. Bəli, bütün bu bataqlıq və kif qoxuyan yeknəsəq məzmunsuzluğa mitinqlər son qoydu. Hər kəs, nəhayət ki, bu məmləkətin tam hüquqlu vətəndaşı olduğunu, hansı məsələ ilə razılaşa, hansıyla razılaşmaya bildiyini, nəyin uğrundasa mübarizə apara bilmək qabiliyyətini hiss etdi... Məgər bu azdı?.. - bəziləri deyirdi. - Camaat nəyə qadir olduğunu məhz bu mitinqlərdə anladı. Hamı hər şeyə, hətta öz evində, öz ailəsində belə, ictimai nöqtəyi-nəzərdən, milli mənəfe baxımından yanaşmağa başladı. Xalq qəflət yuxusundan oyandı. Bu böyük oyanma bütün ölkəni lərzəyə gətirdi. Şəhərlərdən, kəndlərdən göylərə yeraltı təkanları xatırladan möhtəşəm uğultu ucalmağa başladı... xalqın uğultusu...

Xalq hərəkatının ön cərgələrində əllərində bayraq, işıqlı üzlərlə addımlayan bir neçə ziyalı admanın təsiri altına nə vaxt və necə düşdüyüünü indi hərə bir cür xatırlayırdı...

Bəziləri deyirdi ki, bir neçə il bundan əvvəl qəfil gözlənilməzliklə «Azadlıq» meydanının uca kürsüsündə «zühur edən» bu adamlar uzun illerdən bəri görə-görə gəlinən toxunulmaz nomenklatura ehkamlarını dağıdıb, nəhayət ki, camaatla adam dilində - səmimi xalq dilində danışmışdı və məhz bu səbəbdən də qısa müddət ərzində xalqın inamını və etimadını qazana bilmışdi.

Bəziləri isə deyirdi ki, onlar sadəcə, bu coşqun təbiətli qədim Qafqaz xalqının incə damarını tuta bilmisdilər. Hakimiyyəti əldə etməyin tarix boyu işlədilmiş məlum fəndlərini işə salmış - xalq kütłələrinin bineyi-qədimdən gizli yaddaşla əbədi nifrət bəslədiyi üst zümrəni - yüksək vəzifə sahiblərini, tanınmış alim və yazıçıları kütłəvi surətdə təhqir etməklə, milli birlik adı altında kütłəvi iğtişaşlar yaradıb mağaza vitrinlərini, idarə girəcəklərini daşıtmışla, avtomobiləri çevirib, əsas meydanları zəbt etməklə, öz çırkin niyyətlərinə nail ola bilmisdilər.

- Bir çox dünya xalqları bu mərhələlərdən eynilə belə keçib, - tarixçilər çıxışlarında xüsusi olaraq, qeyd edirdilər, - uzaq əsrlərdən bəri meydanların edam tamaşalarına baxabaxa yetişən və bu ibrətamız mənzərədən özünəməxsus güc alan xalqın qan yaddası sözsüz ki, onu bu heyrətamız, kütłəvi qalibiyyət aktlarına cəlb eləməyə bilməzdi...

- Coşqun demokratiya dalğasının keçmiş sovetlər birliyinin, az qala, bütün regionlarını çalxaladığı bir dövrdə küləkli meydanları özləri də gözləmədən, peşə ixtisaslarına görə azmaz iyələndikləri səthi bilikləri ilə idarə eləməyə nail olmuş kənd mənşəli uğursuz alımlerin sonradan heç bir dövlət quruluşuna, siyasi rejimə uyğun olmayan, əndirəbadı «bolşevik-qolçomaq» dövləti quracağına kim inanardı ki?!.. - ziyalilar ürkək səslərlə, hələ də nədənsə ehtiyatlana - ehtiyatlana danışırdılar.

- Bunların işindən heç Allah da baş açmaz, - camaat deyinirdi, - Allah onların evini yıxsın, necə ki, elə yıldır!.. Bu bir ili daha nələr görmədik?!.. Camaatı Allahın çörəyinə də həsrət qoydular. O nə günlər idi, ilahi?!.. Getsin o günlər, bir də qayıtməsin. Çörək növbəsinə düşməkdən ötrü, məhəllə-məhəllə yiğilib axşamdan püşk atırdıq, sonra da səhərin ala-qaranlığında, payımıza düşən nömrələrlə dəli kimi dükanlara cumurduq. O günlər şəhərin küçələri rəhmətlik Qorkinin əsərlərindəki inqilabdan əvvəlki fəhlə qəsəbələrini xatırladırdı...

- Bir ara xəbər yayıldı ki, təzə hökumət hansısa xarici dövlətdən xeyli miqdarda un alıb və daha çörək sarıdan problem olmayıcaq. Biz də sevinib dərindən nəfəs aldıq. Amma elə ki, çörəklər bisirilib dükanlara paylandı, çəşib qaldıq. Çörəyi ağızına qoymağınla, tikənin sabun kimi sürüşüb damağına yapışlığı bir oldu. Sonradan məlum oldu ki, bu başıbatmışlar hansısa xarici şirkətlə müqavilə bağlayıb, şəhər camaatının qarnını doyurmaq üçün, ucuz başa gəlsin deyə, un əvəzinə, mal-qaraya yedirdilən kombikorm alıb.

- Bu günü də gördük, - qocalar dərdli-dərdli danışırdılar, - ...bu imansızlar bizə donuz yemi də yedirdilər.

- ...Elmlər Akademiyasının binasını doğum evinə, Yazıçılar Birliyini Çin səfirliyinə, teatr binalarını əmək birjalarına verməyə hazırlaşırdılar. Simfonik orkestri ləğv edib çəlimsiz, eynəkli skripkaçıları müharibəyə göndərdilər ki: «İndi simfoniya vaxtı deyil». Orda öleni öldür, qalanı qumbara səsindən kontuziya aldı, - mədəniyyət nazirliyinin işdən qovulan qocaman əməkdaşları danışındı. - mədəniyyət naziri - keçmiş aqronom, violençeli rəsmi qərarla, bir instrument kimi ləğv elətdirdi: «Skripkadı, trambondu, cəhənnəm, yenə nəyəsə oxşayır. Bu violonçel nəyə lazımdı axı?!.. Həmin yekə skripkadı, fərqi bir odu ki, onu ayaqlarının arasına salıb çalırsan».

- ...Bir də gördük, yeraltı keçidlərin pilləkənlərini sökürlər... Burdan, camaatın bir qulağı, bu dəqiqə hardasa yaxında atılacaq düşmən toplarının səsinə kəsilib, bu biri qulağı çörək növbəsinə gecikməsinlər deyə, gecədən qurduqları saatın zəngini güdür, balalarını müharibəyə göndərən ana-bacılar səhəri diri gözüyle açır, bunlar keçidlərin pillələrini söküb yeraltı maşın yolları düzəldirlər ki, öz müşayiət dəstəsi ilə küçələrdən gülə kimi ötüşməyə bir növ adətkərdə olmuş Daxili İşlər Naziri yolda ləngiməsin. Guya işə vaxtında çatanda, ölkənin bir-birinin üstünə dağ kimi yüksəlmış problemlərini həll edəcək.

- Heç hənanın yeridi?!.. Dünyanın bu qatmaqarışq vaxtında yeraltı keçidləri rekonstruksiya eləmək bunların ağlına hardan gəldi?.. Sonradan belə məlum oldu ki,

keçidlərin pillələri nazirin şəxsi göstərişi ilə sökülmər. Deyilənə görə, nazir bu sərəncamı şəhər sakinlərini, xüsusən qocaları və uşaqları, pillələri düşüb-qalxmaq əziyyətindən qurtarmaq və yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə veribmiş. Bu, pis idi, ya yaxşı idi, heç kim bilə bilmirdi. Daha doğrusu, bu barədə fikirləşməyə imkan yox idi. Çünkü o biri gün xəbərdarlıqsız-filansız, təcili surətdə binaların novalçalarının söküntüsünə başlanıldı. Deyilənə görə, novalçaların sökülməsinə səbəb - sinirləri müharibə bölgəsindən axan qara xəbərlərdən onsuza da tarıma çəkilmiş paytaxt əhlini güclü yağışlar vaxtı səs salan novalçaların yaratdığı rahatsızlıqdan qurtarmaq idi. O biri gün isə bütün şəhər - binalar, dükanlar, maşınlar, az qala, adamlar da, millilik əlaməti olaraq, milli bayraq rəngində rənglənməyə, eyvanlara və işiq direklərinə, pəncərə və vitrin şüşələrinə kiçik ölçülü milli bayraqlar vurulmağa, rəsm şəklində çəkilməyə başladı. Ta o biri gün əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədiylə evlərə, zibil yiğmaq üçün parlıtlı etiketli ciğaralar paylandı...

- Yeməyə bir şey var ki, tullamağa da zibil olsun?!.. - deyən camaat bu parlıtlı ciğaraları səliqəylə qatlayıb bir kənara qoydular.

Sonra da məlum oldu ki, sən demə, bu cazibədar ciğaralar zibil üçün yox, hansı xarici dövlətinsə müharibə bölgələrinə göndərdiyi humanitar yardımın - əsgərlərin ərzaq paylarının torbaları imiş.

- Bu da bunların azadlığı. «Azadlıq» dedikləri buydusa, lənətə gəlsin belə azadlığı!.. Belə azadlıqdansa, həbslərdə çürümək yaxşıdı... - camaat deyirdi.

Lakin bütün bunlarla yanaşı, son illər ölkədə baş verən bütün bu əcaibliklərin, qeyri-müəyyən naməlumluqların ən sırlısı – çəşqinqılığa düşmüş xalqın beyinlərini yora-yora, gecə-gündüz dönə-dönə təhlil edib çözəsələr də, son nəticədə aydın təsəvvür hasıl edə bilmədikləri – məşum «Azadlıq» partiyasının keçmiş sədri, partiya fəallarının yekdilliliklə taxta oturduğu uca boylu, şiv qamətli prezidentn özü idi...

Bir qisim adam prezidentin həmin əcaib qəribəliyini, xarakterindəki bəzi xüsusiyyətlərin normal insan ölçülərinə gəlməməsini, onun romantik təbiəti, şair xisəti, vətənini, millətini dəlicəsinə sevdiyindən, ömrünü onun azadlığı uğrunda mübarizəyə fəda eləməsi, bu yolda təqiblərə və uzun müddətli həbslərə məruz qalması ilə bağlayırdı. Bu qəribəlikləri və bənzərsizliyi ilə onu - gözü dünya nemətlərini seçməyən müqəddəs İsaya bənzədənlər də vardi...

- Doğrudan, qəribə idi, - camaat dnişirdi, - ömrü boyu Elmlər Akademiyasında, sonralar Əlyazmalar institutunda elmi işlərdə çalışan 56 yaşlı dörd uşaq atasının, hər şey bir yana qalsın, adicə evi belə yox idi...

Onu ilk gənclik dövrlərindən tanıyan yaxın adamları, dostları və doğmaları da, bu keçmiş elmi işçinin, evlənib oğul-uşaq sahibi olmasına baxmayaraq, ev, yaxud insan həyatına yararlı olan başqa nə isə barədə fikirləşdiyini xatırlamırdılar. Deyilənə görə, hakimiyyətə gələnə qədər ailəsi daim qayınanasının yanında - uzaq kəndlərində, özü isə onun-bunun evində, çox vaxt da yataqxanalarda qalan bu adamın, tez-tez o üz-bu üzünə çevirdirdiyi nimdaş qara kostyumundan, geyilməkdən balaqları üzülən qara idman formasından, bir də cildləri üzülmüş tarix və ədəbiyyat kitablarından savayı, heç nəyi yox idi...

- Alım kimi o, alınmadı... - dilçilər danışındı, - ...özü dilçi ola-ola, niyəsə tarixə girişdi. Orda da ortaya elə bir təqdirəlayıq iş çıxarmadı. Qədim tarixdən seçib araşdırıldığı dövrlərə təhlil verməkdən çox, ürəyinə yatan faktları, hadisələri bədii ifadələrlə cilalamağa üstünlük verərək, o dövrdə yazış yaratmış qədim şairlərin yaradıcılıqlarının tədqiqinə girişdi.

- Olsun ki, bu, onun ədəbiyyata olan dərin sevgisindən irəli gəldi. Bu, qəribə novator vəhdəti idi. Tarixi mövzuları tədqiq edən dilçi-şərqşünasın bədii istedadı. Nə isə qəliz alınırdı...

Bir qisim adamın dediyində olan növbəti həqiqət bu idi ki, əger ölkədə baş verən bütün hadisələr deyilən kimi, həmin bu «xəstəhal», «yazıq» alimin özü üçün qurub yaratdığı uydurma «azadlıq» programının nəticəsi idisə, onda bunun harası yazıq idi ki?!.. Azadlıq sevdalı gənclik xəyallarını bu qədər ili pusub gözləyə-gözləyə canında saxlamaq, vaxtı yetişəndə püskürüb bütün ölkəni çalxalamaq, yeddi milyonluq xalqı ayağa qaldırıb bir-birinin ardınca üç prezidenti aşırmaq və qalib addımlarla keçib taxta əyləşmək hansı zəifliyin, yaxud xəstəhallığın əlaməti idi?..

O birilərin dediyinə görə isə son illər ölkəni çulğamış qeyri-iradi, kütləvi iğtişaşlara bu adamın, ümumiyyətlə, qarışacağı yox idi. «Bu, bir növ yaz gününün buludsuz göydən dolu yağıdırmağına bənzər heyrətamız hadisələr burulğanı idı. Hüququ uzun illərdən bəri tapdanmış, torpaqları zaman-zaman gizli -gizli düşmənə ötürülmüş qəzəbli xalqın içində saxladığı total hiddətin püskürməsi idi... Sadəcə, iş elə gətirmişdi ki, bu püskürmə illərlə öz gözə görünməz iynəsi ilə «gor qazan» xəyalpərəst üçün əlverişli məqam rolunu oynadı və əslində, heç bir real əsası olmayan vətənpərvərlik ideyalarının, necəsə, özü-özünə, ya nəyinsə hesabına ətə, qana dolma məqamına çevrildi...»

- Mitinqlərin ilk günləri onu orada görən olmamışdı. Deyilənə görə, bütün bu hadisələrdən onun, ümumiyyətlə, xəbəri yox idi...

Həmin vaxtlar o, ümumiyyətlə, heç harada görünmürdü. Deyilənə görə, həmin dövrlər o səhərdən-axşamacan Əlyazmalar institutunun tozlu arxivində itib-batır, çox vaxt elə oralarda da gecələyirdi. Hətta danışındılar ki, institutun qarovalucusu bayram günlərində evində oturduğu yerde qəfildən ötən həftənin axırlarında arxivə daxil olmuş bu fağırı xatırlamış, özünü başıalovlu halda instituta yetirdikdə isə onu arxivin yarıqaranlıq zirzəmisində üç gün bundan əvvəl qoyub getdiyi vəziyyətdə – gözündə eynək, üç günün acliğindan üzülmüş vücuduyla tozlu əlyazmaların arasında oturan yerde tapıbmış...

- Əgər ölkəni başına bürüyən o kütləvi hərəkat dalğaları işə düşməsəydi və onun parlaq ideyaları altında hakimiyyətə can atan bir dəstə «millət fədaisi» coşqun xalq kütlələrinin aparıcı qüvvəsi arasında özlərinə yer eləməsəydi, bu elm pərvənəsi öz nəzəriyyələri ilə ömrünün axırınadək həmin o kifsəmiş arxivlərdə, saralmış kağız-kuğuzun arasında eşələnə-eşələnə də qalacaqdı. Yazdığını yazacaq, oxuduğunu oxuyacaq, işdən yolculunda beş-on özü ağılda adəmi başına yiğib şam işığında gizli dərnəklərini aparacaq, bununla məmləkəti və milləti üçün əvəzsiz xidmətlər göstərdiyini zənn edəcəkdi. Günlerin bir günü də heyi, gücü tükənəndə, qocalıb əldən düşəndə üzündəki həmin o mübariz ifadəylə, ələgəlməz arzuları və xəyalları içrə o arxivlərdəcə, tozlu əlyazmaların üstündəcə oləcəkdi... - institutun əməkdaşları üzlərində qəribə, gizli günah ifadələri ilə danışındı.

Qara camaat isə keçmiş prezidentdən hövsələləri darala-darala, əsəbilikdən və heyrətdən nəfəsləri kəsilə-kəsile danışındı...

- Bu adamın işindən baş açmaq olmurdu. Başa düşmək olmurdu, onun elədikləri düzdü, ya səhv. Taxta çıxdığının səhəri günü o, ilk növbədə, qonşu dövlətlərlə müqavilə bağlayıb şəhər əhalisi üçün içi maqnitofonlu, ikimərtəbəli avtobuslar gətizdirdi. Ərzaq məhsullarının on dəfə artmasına kompensasiya əvəzi, şəhər nəqliyyatının qiymətini beş dəfə aşağı endirdi. Guya bununla camaatın yarası sağalacaqdı... Bahalıqdan, ehtiyacdən başlarını itirənlər, əsəbləri zəiflər günlərini bu ucuz və rahat avtobuslarda keçirir, küçələrə tamaşa eləyə-eləyə, dərdlərini musiqidə əridə-əridə şəhərin bir başından o biri başına gedə - gedə vaxtlarını öldürürdülər.

Bəziləri deyirdi ki, bu, prezident tərəfindən atılan humanist bir addımdı. Bir qisim isə, iş gününün axırına yaxın bu ucuz, havasız avtobuslardan iki-bir, üç-bir acıdan, ya havasızlıqdan, ya da adı qan təzyiqindən keçinən adamları xatırlayır, milli bayraq rəngində bəzədilmiş bu avtobusların ölkənin ağır vəziyyətinə qatlaşmaq üçün bir növ musiqili, poetik istirahət salonlarını əvəz etdiyini yada salırdılar.

Döyüş bölgələrində qırılanların sayı həddini aşanda isə daha nazirliyin onsuza da məşğul işçilərinə, iş-güclərini atıb bir-bir evləri gəzmək, çağırış vərəqəsini alıb orda-burda gizlənənləri tapıb üzə çıxarmaq lazımlı gəlmirdi. Bircə sürücünü və avtobusun hərəkət cədvəlini dəyişmək kifayət idi ki, bu musiqili avtobuslar arvad-uşağı düşürüb, şəhərin mərkəzindən burulub vətənpərvər melodiyalı musiqiləri küçələrə yaya-yaya ordan birbaş sərhəd bölgələrinə yollansın.

Ümumiyyətlə, deyirdilər, ilk baxışda sadəlövh insan, romantik şair təsiri bağışlayan prezident, əslində, heç də elə-belə, sadə adam deyildi. Deyilənə görə, bir vaxtlar arxiv zndanlarının qaranlığında havasızlıqdan göyərməyə alışmış bu elm fədaisinin, dünya siyaseti tarixində rast gəlinməyən, uzaqqorən siyasi gedişləri ehtiva edən usta diplomatik taktikaya malik olması sonradan aşkara çıxmışdı. Məsələn, kənd təsərrüfatı problemlərinə həsr olunmuş dövlət müşavirələrində, yaxud beynəlxalq əhəmiyyətli sülh konfranslarında prezidentin gözlənilmədən çəkisiz, ucaboy qaməti ilə kürsüyə qalxması, ordan qəribə bir coşqunluqla milli heyvandarlığın problemlərindən, xüsusən iribuynuzlular sahəsində yaranan kəskin fəsadlardan danışmağa başlayarkən qəfildən gözlənilməz, çevik bir reveransla ədəbiyyata, ordan birbaş poeziyaya keçməsi, yanaqları allana-allana saatlarla kürsüdən asılı qalaraq, qədim şairlərin qəmli qəzəllərindən oxuması, onların elmi təhlilini verməsi, üstəlik, hələ bu azmiş kimi, mətnlərdə işlənən mürəkkəb ərəb sözlərinin mənalarını xüsusi həvəslə izah etməsi həmin usta taktikanın yalnız səthi görüntüləri idi.

Yeni prezidentin bu orijinal «gedişlər»-indən çash-baş qalmış müşavirə əhli, deyilənə görə, məruzəni boğazları quruya-quruya, diqqətlə dinləyir, bu dərin və mürəkkəb mənali qəzəllərdə ölkənin siyasi durumu, kənd təsərrüfatı sahəsinin problemləri ilə bağlı üümümləşdirici nələrsə axtarır, başibilen arıflər özlərinə dair atmacaları havadaca tutub çinədanlarına atır, müşavirə bitdikdən sonra otaqlarına çəkilib orda yekdil birliliklə prezidentin ərəb qəzəlləriylə onlara ünvanladığı «incə eyhamlarının» gizli mənalarını xırdalamağa başlayırdılar.

Bələ müşavirələrdən sonra ölkənin bir sıra sahələrində bir çox şeyin rəngi, yönü dəyişilir, hər şeydə bir poetiklik, incəlik duyulmağa başlayırdı...

Paytaxta iki daşın arasında bu ikimərtəbəli, rahat avtobusların gətirilməsi də prezidentin uzaqqorən siyasetinin bir şaxəsi idi və deyilənə görə, heç də elə-belə adı məsələ deyildi. Bunun nə üçün olunduğu yalnız sonralar, «Böyük həqiqət, nəhayət ki, öz qələbəsinin təntənəsini çalanda» məlum olacaqdı, – prezidenti sidq ürəkdən sevən və dəstəkləyən bir sıra tərəfdəşləri deyirdi.

...Ölkə başçısının ən dərin gedişlərindən biri də onun, Nazirlər Kabinetinin strukturunda ildirim süretilə apardığı dəyişikliklər oldu.

İlk növbədə, o, bivec İqtisadiyyat nazirliyi ilə, Aqrar sənaye və digər bu sayaq xırda-xuruş nazirlikləri birləşdirib, Kənd Təsərrüfatı nazirliyini ayrı-ayrı nazirliklərə, ayrıca İribuynuzlu Maldarlıq, Xırda buynuzlu Maldarlıq, Quşçuluq, Baramaçılıq, Ariçılıq, Çəltik, Taxıl, Silos nazirliklərinə böldü.

Bir qisim adam deyirdi ki, ölkə başçısının bu gedişlərində əsas məqsəd - hakimiyyətə yenicə gəlmiş «Azadlıq» partiyasının gecə-gündüz prezident iqamətgahında vurnuxan, imkan tapdıqca, prezidentin otağına soxulub orda stolun üstünü yumruqlaya-yumruqlaya ondan vəzifə istəyən kənd məşəli üzvlərinin müvafiq iş yerləri ilə təmin edilməsi idi.

Digər qismin rəyi isə belə idi ki, zahirən sadəlövh, çılgın yenilikçi təsiri bağışlayan prezidentin bu gedişləri, əslində, onun uzaqqorən siyasetinin bir qolu idi, nəticəni isə illər göstərəcəkdi və hamı hər şeyi dərindən başa düşəcəkdi. Necə ki, bir vaxtlar, hələ prezidentliyindən çox-çox qabaq uzaq ərəb ölkəsində tərcüməçi işlədiyi dövrlər bəzi «əhvallı» gecələrlə küçəyə çıxıb cibinin son qəpiyini küçədən keçən diləncilərə verərək: «A bəy, götür bu pulu, sən əzizinin canı, səsin gəldikcə «Qışqır, denən «yaşasın azadlıq!..» -

deməyini dolayıb ələ salanlar, azadlığın nə demək olduğunu yalnız çox-çox sonralar - milli azadlıq hərəkatının coşqun dalğaları ölkəni başına bürüyəndə anladılar...

O dövrlər həmin o uzaq ərəb ölkəsində bu millət fədaisi ilə işləyənlərsə danışıldılar ki, o, öz izaholunmaz qəribəliyi, anlaşılmaz vətən eşqi ilə qısa bir müddətdə hamida özünə qarşı maraq oyatmışdı. Deyilənə görə, orda o, heç kimlə əlaqə saxlamır, boş vaxtlarını qədim kitabxanalarda keçirir, axşamlarsa paytaxtın ən bahalı restoranlarında şam edirdi... Restoranın xidmət personalı onu əcnəbi milyoneri kimi tanır, o, foyedə görünəndə, ofisiantlar qollarında nişastalı dəsmallar onun qabağına qaçırlar, musiqiçilər çaldıqları havanı dəyişib, onun şərəfinə sevdiyi «Qaragilə»ni öz milli çalarlarında ifa eləməyə başlayır, rəqqasələr oynaya-oynaya pişvazına çıxır, onu araya alıb, çalıb oxuya-oxuya, restoranın ən mötəbər stoluna ötürürdülər. O da, gözündə qara eynək, boynunda güllü şərf, şərəfinə bəzədilmiş bahalı süfrənin arxasında təmtək otura-otura, bütün axşamı dilinə heç nə vurmadan hey sifariş verib gətirdirdiyi bahalı içkilərdən içir, doğma xalq havalarını çaldırıb ay ərzində qəpik-qəpik yiğdiyi maaşını rəqqasələrin başına ələyir, səhərə yaxın isə – restoran boşalanda, musiqiçilər alətlərini yiğişdirib evlərinə dağlışında o, içkinin süstləşdirdiyi bədənini zorla stolun arxasından çəkib çıxarırlar, kədərli üzü ilə, sallaq qollarıyla restoranı tərk edirdi...

Səhəri gün isə onu uzun müddət acliq çəkməkdən altı qaralıb çuxura düşmüş gözləriyle, tüklü, əzgin üzü ilə səfirliyin xidmət personalının ucuz yeməkxanasında, turşumlu borşu yeyən görürdülər.

Deyirdilər, ümumiyyətlə, həmin o azadlıq dərdinə o hələ lap cavan yaşlarından - universitetdə oxuduğu illərdən tutulmuşdu. Dövlət Təhlükəsizlik Xidmətinin nəzarətinə düşməsinə baxmayaraq, gizli dərnəklər təşkil edir, uzun illər kölə halında yaşmaq məcburiyyətində qalmış xalqının öz azadlığına qovuşması, «ışıklı geləcəyə aparan magistrala çıxmışından» ötrü minimum-maksimum proqramlar hazırlamaqdan yorulmurdu. Deyirdilər, 70-ci illərdə Bayıl həbsxanasına düşməsi də həmin bu azadlıq proqramlarının nəticəsi idi. Danışıldılar ki, prezident həmin bu işıqlı fikirləri ilə dustaqxanadakıları da zinhara gətirib dünyadan bezdirmişdi. Deyirdilər, qəlbi vətən eşqiylə çırpinan bu usanmaz fədai orda da gecələrlə kölgəli üzü ilə barakların arasında gəzişir, altı kölgəli gözlərini dustaqların üzünə zilləyir, bu zavallı görkəmiylə çoxlarının «saqqızını oğurlayır», «toruna düşən» məhbusları bir kənara çəkib onlarda milli ruhun oyanmasına zəmin yaratmaqla məşğul olurdu. Deyilənə görə, bu azadlıq divanəsi dustaqxanada da özü üçün, kiçik də olsa, dərnəkvəri bir auditoriya yaratmağa nail olmuşdu.

- O, maraqlı tarixi hadisələrdən danışır, bununla da məhbusların diqqətini də özünə cəlb ələyirdi... - dustaqxanada onunla bir dövrdə yatan məhbuslar danışındı, - ...sonra mövzunu üsulluca dəyişib birbaş bu günə – «hüquqları tapdanmış xalqın ağır milli dirçəliş yolu»nun çətinliklərinə keçir, «öz halal torpaqlarında ikinci dərəcəli millət kimi yaşamağa məhkum edilmiş» millətin bəxtiqara taleyindən danışmağa başlayırdı.

- Dustaqxanada onun toruna düşməyənlər də vardı. Elə ki, bu divanə «kürsüyə» qalxırdı, onlar üzlərini divara çevirib: «Bunu bura salanın...» - deyirdilərsə də, hər «moizənin» sonunda oxunan milli himnin vaxtı çatanda, o birilərə qoşulub himn oxumağa məcbur olurdular ki, milli oyanışın incəliklərini dərk etmiş dustaqların təpiyi altına düşməsinlər.

- Bu başdan xarab bura düşəndən camaatın da başı xarab olub. Hami insan hüququndan, müstəqillikdən dəm vurur, bir adama: «gözün üstə qasıın var» demək olmur»... - dustaqxana nəzarətçiləri danışıldılar.

- O məşğələlərdən sonra o, uzun müddət özünə gələ bilmirdi. Coşqun ehtirasla danışığı işıqlı ideyalarının, işıqlı fikirlərinin təsiri altında bir müddət çıxa bilmir, üzünü

divara söykəyib dinməzcə ağlayır, yaxud məhbuslardan hansı birinisə kətilin üstə çıxardıb «Yaşasın azadlıq!» - şüarıyla bağırmağa məcbur edirdi...

-Başa düşmək olmurdu, hansı daha təsirlidi, - dustaqlar danışındılar, - onun ideyaları, yoxsa özü?..

Axır günlərsə, danışındılar ki, hər belə məşğələdən sonra, siyasi cəhətdən maariflənmiş dustaqlar himni artıq ayaq üstə oxuyurdular və deyilənə görə, himnin səsinə, o biri kameraların dustaqları da qoşulurdular. Son aylar isə deyilənə görə, himn mərasimində dustaqxananın nəzarətçiləri də qoşulurdular, himnin zamanı yetişəndə hərə öz yerindəayağa qalxır və öz otağında himn oxuyurdular... Odu ki, deyirdilər, sakit gecələrlə şəhərdən bir qədər aralıda, ağıacsız-kolsuz çöllük'lərə uzanan dustaqxanının üçmərtəbəli, yarıluçuq binasından göylərin qaranlığına əzəmətli himn səsi ucalmağa başlamışdı...

Deyirdilər, bu tükürpədən gecə mərasimlərindən, qorxunc «azadlıq» şüarlarından təşfişə düşən müdürüyyət məsələləri araşdırmağa başlamış, dustaqların məhz hansı azadlığa can atdığını, ölkənin rəsmi himni olan bu əzəmətli mahnını niyə bu qədər sevgi və həvəslə oxuduqlarının mənasını anlamağa çalışmışdırda da, dəqiq bir məlumat əldə edə bilməmiş, dustaqlarla ayrı-ayrılıqda məxfi iş aparmaq qərarına gəlmışdilər.

Kameralardan alınan gizli məlumatlara görə dustaqların son məqsədi – «uzun illər yad xalqın tapdağı altında inleyən doğma millətinin, əsirlikdə olan dilinin azadlığını» əldə etmək uğrunda ölkə üzrə işe düşməli olan xalq hərəkatını hərəkətə getirmək idi.

Bu məlumatlardan sonra deyilənə görə, yalan-doğru, bu milli oyanış aktlarında arada bir milli heysiyyəti oyanmış dustaqxana müdirinin özü də gizli şəkildə iştirak etməyə başlamışdı...

- Günlərin bir günü o yenə təsirlənib qəhərdən boğula-boğula dustaqlardan birini kətilin üstə qaldırib «Yaşasın azadlıq!..» - çıçırtdıranda, deyirlər, dustaqxana darısqallığına məhkum olunmuş, acı taleyinə onsuz da acıyan dustaqlardan hansı birisə üstünə cumaraq, əllərini xırdəyinə keçirib, onu az qala boğa-boğa:

- Denən, yaşasın rahat, firavan həyat, ay yaramaz!.. - deyə çıçıribmiş.

Deyirlər, onu dustağın əllərindən zorla dartıb alıblarmış, dustağı isə heç cür sakitləşdirə bilməyiblərmiş, o, bütün axşamı hirsində göyərə-göyərə, - «tox firavanlığın» adını «azadlıq» qoymağı, bu avam camaata sən və sənin kimi qurumsaqlar öyrədir!.. – deyə bağırırmış, - bilə-bilə ki, azadlıq adında bir şey yoxdu bu dünyada!..

Yaxın adamlarının dediyinə görə, uzaq illərin bu unudulmaz xatirəsi - əsəbi dustağın bağlılığı bu mənası qəliz sözlər dərin zəkalı, həssas qəlblə insanı qəribə bir cəkisizliyə salmış, bu cəkisizlik halı sonralar da – o, prezidentlik kürsüsündə əyləşəndə də onu tərk etməmişdi. Azadlıq barədə təsəvvürlərində köklü dəyişikliklər yaratmağa müvəffəq olmuş həmin bu hadisə, görünür ki, bu təəssübkeş alimə, azadlıqdan da dərin olan hansısa daha ince mətləbləri anlatmış, dünya və siyasetlə bağlı bir sıra çıxılmaz məqamların sırlarını açıqlamışdı. Deyilənə görə, o, bu hadisəni ürək qızdırıldığı adamlarına dönə-dönə, hər dəfə də həyəcanlanıb səsi titrəyə-titrəyə danışır, sonra siqaretləri bir-birinə calaya-calaya, tüstülədə-tüstülədə, uzun-uzadı fikrə dalırdı... Deyirdilər, həmin o iğtişasdan sonra o həmin filosof-dustaqla dostlaşmış və dustaqların da ona azadlıq haqqında öz qəribə moizələrini oxuyurmuş. Məsələn, onun danışlığına görə, dustaqlar ona azadlığın mahiyətini belə izah edibmiş ki, tarix boyu heç bir xalq, əslində, öz azadlığı uğrunda mübarizə aparmayıb. Nələrsə əldə etməyin adı isə həmişə «azadlıq» olub.

- Axı bir millət kütłə şəklində, kollektiv surətdə necə azad ola bilər ki, ayrı-ayrılıqda hər bir fərdi öz yaranışından, cismani və ruhu varlığı ilə kölə yaradılıb?.. Hamidian Uca Allahın köləsi... - müdrik dustaqlar deyirmiş, - əgər səhbət bir xalqın, ayrı bir xalqın, ya dövlətin əsarətindən azadlığa çıxmışından gedirsə, bu, canım-gözüm, bizə aid deyil. Biz dünya tarixinə böyük filosoflar və şairlər, rəssam və bəstəkarlar vermişik. Lakin əfsuslar

olsun ki, qanımızda, canımızda bineyi-qədimdən cücerən, əsrlər, qərinələr ötdükcə, iliyimizə, sümüyümüzə yeriyən köləlik xislətini dana bilməmişik. Əsarəti altında yaşadığımız dövlət, işdi, bizdən imtina edərsə, biz o dəqiqə təşfişə düşüb başımızı itirər və təcili surətdə özümüzə təzə bir ağa axtarış taparıq. Bu, bir millət olaraq, bizim mahiyyətimiz, qan qrupumuzun göstəricisidi, xəmrimizin mayasıdı. Olsun ki... - dustaq deyirmiş, - Allahın izniylə kök salduğımız torpaqlarımızın həyat üçün hədsiz əlverişli şəraiti də burda özünü biruzə verib. Axi bu millətin heç bir vaxt yaşamaq uğrunda mübarizə aparmaq ehtiyacı olmayıb?!.. Ömrümüz boyu da özümüzün istifadə edə bilmədiyimiz min bir sərvətimizə yiyə durmağa ağıllı adamlar tapılıb. Yeyiblər, içiblər bizləri də yedirdib-içirdiblər. Tox adama isə nə lazımdı ki?!. Odu ki, akademik, özünü əbəs yerə yorma. Bütün bu «vətən yanğısı», «milli ruh oyanışı» boş və əbəs vaxtoldurmədən savayı, ayrı bir şey deyil. Bizimki belə gəlib, belə də gedəcək. Sənin o sevimli «azadlıq» şuarın isə tarix boyu «hakimiyyət» deyilən əlçatmaz qalanın bağlı qapılarını aça bilən lazımlı açar kimi həmişə istifadə edilib...»

...O dustaq deyilənə görə, orta savadı belə olmayan, həyatı boyu oğurluqla məşğul olub, ömrünün çox hissəsini dustaqxanalarda keçirən yeddi uşaq atası imiş. Deyirlər, onu xatırlamağı ilə fikir dəryasına qərq olmayı bir olan prezidenti hələm-hələm o dumanlı dəryadan çəkib çıxarmaq olmurmuş. Heç kim də prezidentin bu kədər dəryasının sırrından baş açılmış...

- Dəqiq müəyyən etmək olmurdu, onu bu hala salan nədi, dustağın azadlıq barədə dediyi fikirləriyle razıdı, ya yox.

- Bəzən adama elə gəldi ki, o, dustağın azadlıq barədə dediklərinin dərinliyinənən gedə bilmir, o sözləri öteri səhbət kimi qulaqardına vurub unuda da bilmir. Hər dəfə də bu səhbətin axırına gəlib çıxanda, adamın gözünün içində elə baxırdı, elə bil, xilas ipinin ucunu orda tapacaqdı...

Bu gizli dustaqxana epizodundan xəbəri olan bir sıra xalq siyasetçiləri bu səhbətə ciddi əhəmiyyət verirdilər. Prezidentin hər bu xatirədən sonra düşdüyü kədərli trans vəziyyətini bununla izah edirdilər ki, dustağın bu «azadlıq nəzəriyyəsi» uzun müddət öz al-əlvan xəyallarının qoynunda üzən və camaatı da həmin bu «xəyallar bataqlığında» üzdürən prezidenti, sadəcə, çəsdirmişdi. Dustağın dediyindən belə çıxırdı ki, prezident bütün ömrünü, cavanlığını, istedadını öz təxəyyülündə qurub düzəltdiyi xalqın azadlığı uğrunda, əslində isə, mahiyyət etibarı ilə absurd, cəfəng bir sevda yolunda qurban vermişdi. Və burda prezident iki şeyi qarışdırırdı da, hər iki variant ayrı-ayrılıqda da, cəm halında da dustağın dediyi ilə üst-üstə düşürdü. Birinci variant bu idi ki, yaranışından bura başının ağrısını bilməyən, düşündüyünü deməyi bacarmayan xalq öz irili-xirdalı dərdlərinin səbəbini həyatdan narazı üzüylə hamiya doğma gələn bu adamın ayağa qalxaraq, üsyankar nidayla dediyi: «Azadlıq!..» kəlməsində tapmışdır. Yaxud bütün faciələrin həll yollarını öz coşqun xəyallar dumanında, parlaq ideyalar şüarları altında görməyə alışmış romantik prezident bir qarnı ac, bir qarnı tox xalqının dərdini düzgün başa düşməmişdi.

- ...Ona, nəhayət, çatmışdı ki... - bəzi ticarətçilər gözlərindən qığılçım çıxa-çixa dinişirdilər - ...sən demə, xalqa siyasi, mənəvi, hüquqi azadlıq yox, adicə qarın azadlığı lazımlı imiş...

İndi əger məsələlər gəlib bu yerdə beləcə yoğunlaşmışdısa, onda belə çıxırdı ki, prezident çəşib atalar demişkən, «eşşəyə minmişdi». Odu ki, indi istəsə də, istəməsə də, Allahın bu yazışq, tərs bəndəsini harasa sürməliydi. Lakin, hara?..

- Bax, prezidenti də çasdırıban elə bu idi, - camaat içi şübhə dolu gözlərlə elə danışındı, elə bil, səhbət onlardan yox, hansısa ayrı ölkənin vətəndaşlarından gedirdi.

- O, orta və yaxın əsrlər tarixindən, o dövrlər yaxın və uzaq Şərqdə gedən daxili ixtiashaşlardan, siyasi, sinfi mübarizələrdən, şah üsul - idarəsinin incəliklərindən, hakimiyyətin devrilmə yollarından və sairədən saatlarla, bəlkə günlərlə danışa bilərdi, amma əmələ

gələndə, bu bir ovuc xalqına gün ağlaya bilmirdi. Bunu o, əfsuslar olsun ki, nə təhsil aldığı ali məktəbdə, nə də sonralar sevə-sevə oxuduğu qalın kitablardan, aralarında eşələnməkdən qoxusu dərisinə hopmuş qədim əlyazmalardan oxuyub öyrənə bilməmişdi. Dünya tarixində baş vermiş inqilabi hərəkatları, sinfi mübarizələri sənədli faktlarla açıqlayan bu ədəbiyyatlarda, olsun ki, xalqın həmişəac gödənini doyurmaq yolları təsvir olunmamışdı.

- prezidenti sevən bir qisim ziyalılar ürək ağrısıyla danışırılar.

- ...Monarxiya quruluşundan respublika üsul-idarəsinə keçid mərhələsinin çətinlikləri, xalq Kütlərini hansı ideyalar və bayraqlar altında istiqamətləndirməyin bicikləri, ölkədaxili qarşıdurmalar zəmnində xalqın siyasi baxışlarında dəyişikliklər yaratmağın üsulları və sair bu kimi mövzularla bağlı ədəbiyyatlara o, hələ gənc yaşlarında, Elmlər Akademiyasında kiçik elmi işçi işlədiyi dövrlər yiyələnmişdi... - akademiyann qocaman əməkdaşları danışırılar.

- ...Onun qədim əlyazmalara olan xəstəhal münasibəti, düzünü deyim, məni həmişə narahat edirdi. Bu adamı həftələr, bəzən aylarla institutun havasız arxivindən çıxarmaq olmurdu. O iş gününü oralarda keçirir, axşamlar institutun qapıları bağlanan-bağlanmaz, əlyazmalardan bir-ikisini çırçısdırıb özü ilə aparırdı, - əlyazmalar institutunun direktoru sonralar televiziya ilə verdiyi müsahibədə danışırı.

- ...O gündən-günə ariqlayırı... Rəngi solur, ovurdları bir-birinin içiñə keçirdi, gözlerinin altındakı kölgələrdən, nədənsə gizli iztirablar çəkdiyini bilinirdi... - yataqxana yoldaşları danışırılar, - özü ilə gətirib gəldiyi əlyazmaları o, gecələrlə ac adam tamahıyla oxuyur, gecənin bir yarısı hamımızı yuxudan oyadır, səhərin gözü açılanan gözlərindən qıgilcım çıxa-çixa kiminsə - hansısa sərkərdənin, ya şahın siyasi gedişlərindən danışır, səhərəcən heç birimizi yatmağa qoymurdu...

- Dilçi olmağına baxmayaraq, o, tarixi dəlicəsinə sevirdi. Sonradan onun bu sevgisinin siyasi fəaliyyətə keçməsi, açığını deyim, bizi çox təəccübləndirdi. Olsun ki, siyasetə meyli onun, hər şeydən əvvəl, tarixi şəxsiyyətlərə olan böyük sevgisindən irəli gəlirdi...

- ...Camaati yoldan çıxaran o idi... - liberallar partiyasının sədri «r» hərfini yeyə-yeypə, sağ gözü kukla gözü kimi, necəsə, öz-özünə bağlana-bağlana danışırı, - rus qəsbkarları ölkədə yaranan daxili gərginliyi yatırmaq adıyla şəhərə daxil olan gecə də, camaati evlərindən çıxarıb ordunun qabağına düzdürən, ətdən çəpər düzəltdirən o idi. O gecə yüzlərlə adam qırıldı, ona isə heç nə olmadı. O dəhşətli, qarlı qış gecəsi əliyalın, dinc şəhər sakınlarını tankların, top-tüfəngin qabağına tökən bu millət fədaisi qaçıb dostunun evində gizləndi və yalnız o müdhiş hadisədən üç gün sonra - küçələrə tökülen meytılər yiğilib ölüxanalara daşınandan, qan gölməçələri yuyulub qurudulandan sonra üzə çıxdı.

- Bu adam ikicə ilin ərzində iki qanlı millət qırğını törətdi. O hadisədən sonra bu adam haqqında artıq nəticə çıxarmaq olardı. Lakin xalq kütləleri, hipnoza düşmüş müsəlləh ordu kimi, yenə onun ardınca getməyinə davam elədi. Bu da axırı. Camaati elə bil qan çəkib aparırdı. Tarix təkrar olunur. 1920-ci ildə acliq və səfalet bataqlığında inləyən xalqın köməyinə gələrək, şəhərə daxil olan rus ordusu və başlarını götürüb aradan çıxan milli azadlıq hərəkatının «qeyrətli» liderləri.

-Bütün bu söhbətlərdən adamın başının tükləri biz-biz durur... - camaat deyirdi, - bu necə adam imiş, ilahi?!... Onun haqqında hərə bir söz deyir və işin qəribəsi də odu ki, bütün deyilənlərin hamısı da həqiqətdi. Bütün bu deyilənlərə və danışılanlara görə belə çıxırı ki, prezident - vicdanlı, qorxaq, simasız, təvazökar, riyakar, mənəviyyatlı, xudbin, millətini dəlicəsinə sevən xəstəhal, lakin cəsur adamdı.

Prezidentə ürəyi yanalarasa deyirdilər ki, gərək o, xalqının azadlığı, vətəninin müstəqilliyi uğrunda apardığı İlahi missiyasının başa çatdığını, hakimiyət xalqın özünə veriləndə anlayayıdı...

-...amma qəribədi... - camaat danışındı, - o, sonralar da, Azadlıq partiyası hakimiyyətə gələndən çox-çox sonralar da - ölkə günbəgün, aybaay, kərpic-kərpic sökülməyə başlayanda da, elə bil uduzuğunu hiss eləmirdi. Ya bəlkə, hiss eləyirdi, özünü o yerə qoymurdu?!..

Deyirdilər, hakimiyyətdə olduğu vaxtlar da o, ömrü uzunu milli azadlıq yolunda çəkdiyi əziyyətləri, təqib və işgəncələri, ağır acliq günlərini həyatının ən işqli anları kimi xatırlayır, bu kəşməkəşli dövrlərlə gizlicə fərəhlənir, bütün o əzab-əziyyətlərin əbəs getməməsində, iztirablar və mərhumiyyətlər dolu həyat yolunun, nəhayət ki, xalqının işqli, xoş həyatı ilə nəticələnməsində təskinlik tapır, amma sonra siqaretini tüstülədə-tüstülədə kədərli xəyallar dumanına qərq oldurdu...

- Görən onda o, nə fikirləşirdi?.. - «Azadlıq» partiyasının cəfakes üzvləri narahat üzlərlə bir-birinə zillənirdilər, - bəlkə «azadlıq» deyilən işqli genişliyə uzanan bu yolun, hansısa tamam ayrı - qarmaqarışıqlıqlar dolu sistemsiz yataqxana həyatını andıran anlaşılmaz yaşam üsul idarəsinə gətirib çıxarmasının səbəblərini arayıb axtarırı?..

Ya bəlkə, millətin işqli gələcəyi ilə bağlı əbədi ümidi lərlə yaşayan bu həssas qəlbli insan ölkədə baş verən bütün o əcaibliklərdən sonra hələ yenə də nəyəsə ümidi idi?!.. Bəlkə, ölkədə yaranmış ağır böhranı da o, «millətin aydın sabahına aparan müqəddəs yolun» növbəti mərhələsi hesab edirdi?!. Ya bəlkə, həyatını mübariz ideyalar üzrində qurmuş prezident heç cür başa yetməyən, alınmayan ideyalarından, axır ki, cana doyub yorulmuşdu?.. Və indi artıq özü haqqında - insan taleyindən çox, quş taleyini andıran qəribə ömrü haqqında fikirləşməyə başlamışdı, quş kimi qanad çalıb buralardan - heç cür oyanmaq istəməyən bu ölü torpaqlardan uçub getməyi gəlmüşdi?!..

Bu sayaq ehtimallardan bir qisim adam kövrəlir, bəziləri əsəbiləşir, yorğun bezginliklə:

- Axı özünü niyə o günə qoyurdu ki, sonra da uçmağı gələ?!. - deyirdilər.

- Axır ki, bütün bu söz-söhbətdən, bir-birinə uyuşmayan yarıhəqiqəti, yarıuydurmanın andıran ehtimallardan belə çıxır ki... - sonsuz mükəlimələrdən başları şişən və axır ki, bir nəticəyə gəlməyə cəhd edən paytaxt sakinləri danışındı, - ...ilk baxışda sadəlovh şair təsiri bağışlayan prezident, elə də sadə adam deyildi. Hakimiyyətdə olduğu dövrlər də, hələ ondan əvvəlki illər də, onun gizlidə, yaxud aşkarda apardığı qəliz siyasi gedişlərinin sırrını, demək olar ki, heç kim aça bilmirdi... .

- ...Onun, ölkənin şimal-qərbində gedən müharibə ilə əlaqədar özünəməxsus uzaqqorən siyasetindən - uzun müddət içində zərgər incəliyi ilə özlüyündə bişirdiyi və heç bir vəchlə heç kimə açıqlamadığı «sirli planlarından» bir çoxları agah idi. Ölkə əhalisi isə bu planın «öncəgörənlərini» onun müharibənin vəziyyəti ilə əlaqədar hansı telekanalasa verdiyi unikal müsahibəsindən anlamışdı... .

Müsahibədən əvvəl döyüş bölgələrindən çəkilən reportajlarda - necəsə qəfildən düşdükləri müharibə bölgələrində gülləbaranın, qulaqbatarıcı yayım atəşlərinin səsindən döyüküb çəşən, ayaqlarındaki nazik idman ayaqqabılarda yarımaçıq ağızlarla, böyümüş gözlərlə yan-yörələrinə boyhana-boyhana qarlı barrikadalarla o yan-bu yana sürünen «igid döyüşçüləri», köhnə dizel xırıltısıyla xırıldayıb işə düşüb, mərmilərini köndələn uçura-uçura hansı yaxınlıqlara endirse də, heç haranı partlatmayan ağır artilleriya qurğularını göstərmişdilər. Daha sonra ekranada prezidentin özü görünmüdü. Kostyumunun rəngini, dərisinin qaralığından ayıran ağ qolçaqlı uzun qollarıyla dəyirmi stolun üstündəki külqabını dövrəye alaraq:

- Demək, biz belə edəcəyik... - demişdi, - həm irəlidən, həm də geridən.

O verilişdən sonra çox adam prezidentin bu həddən ziadə qısa və qabaqcıl fikirlərinin qəlizliyindən, külqabının və qolların, gətirilən misalda kimi və nəyi təmsil etdiyini

axıracan müəyyən edə bilmədiyindən gileylənirdi də, xalqın əksər hissəsinin, üzü mərhəmət və dözümlük saçan bu adama inamına xələl gətirmirdi.

- Əgər külqabı düşmən ordusuydusa, onda bu ordu, onların mühasirəsinə nə vaxt, necə və hardan düşmüdü?!.. Yox, əgər külqabı onlar idisə, onda demək, kitabları bağlanmışdı... - siyasetdən az-maz başı çıxan futbol azarkeşləri danışırkı, - elə olan halda əgər kitabları bağlanmışdısa, onda bəs prezidentin üzündəki o nikbin qalibiyət ifadəsi hardan idi?..

O müsahibədən bir qədər keçmişdi ki, şəhərə ayrı bir vəlvələ düşdü... Deyilənə görə, prezident, hansısa xarici radioya verdiyi müsahibədə gözlənilmədən coşub özündən çıxmış, yumruğunu mikrofon bərkidilmiş stola çırparaq, efirdə partlayış gurultusuna bənzər uğultu yarada-yarada yaxın günlərdə milli ordunun millətin böyük bir qisminin uzun illərdən bəri kölə vəziyyətində yaşıdığı qonşu dövlətin ərazisinə hücuma keçəcəyi, ordakı həmvətənlərini azadlığa çıxaracağı barədə rəsmi bəyanat səsləndirmişdi. Səhəri gün «təcavüze məruz qalmaq ərəfəsində olan» möhtəşəm qonşu dövlət hərb maşının işə salmış - ağır artilleriyasını, hava və dəniz desantını sərhədlərdə yerləşdirmiş, müharibəyə hazır olduqları barədə ölkəyə cavab notası göndərmişdi. Bu təhlükəli notadan təşvişə düşmüş ölkə əhalisi - kapitanı havalanıb sükani başlı-başına buraxan gəminin sərnişinləri tək, özlərini bir ucdn dənizə atan kimi, hər anı ölüm və təhlükə saçılan bu qorxunc ölkədən baş götürüb qaçmaq üçün tədbirlər tökməyə başlamış, dünyanın bütün informasiya mərkəzləri torpaqlarının, az qala, yarısı düşmən taptdağının altında olan, hərbi potensialı isə təəssüf doğuran bu balaca məməkətin belə bir ağır siyasi, iqtisadi böhran keçirdiyi vaxtında ərazisinə, əhalisinin sayına, hərbi və iqtisadi gücünə görə müqayisəyəgelməz dərəcədə möhtəşəm bir dövlətə müharibə elan etməsini fövqəladə xəbərlər sırasında dünyaya yayılmışdı...

Səması gün-gündən qaranlıq buludlar bağlamaqda olan bu məməkətdən qaçıb canını qurtarmaq istəyənlərin sayı gün-gündən artmaqda idi. Qaçqınlar sırasında çoxlu sayda məşhur sənət adamları, həmcinin müstəqilliye yenice qədəm qoymuş ölkənin müflis iqtisadiyyatını dirçəltmək məqsədi ilə həvəslə işə başlamış işgüzarlar da var idi...

- Qoy getsinlər... - deyilənə görə, prezident opera müğənnilərinin, rəssam və yazıçıların xaricə köçməyindən narahat olan jurnalistlərin suallarını belə cavablandırılmışdı, - Xalq hərəkatı öz sənətkarlarını - milli ruhlu sənətkarları yetişdirəcək!..

- Bu, ləp Oktyabr inqilabı dövründə bolşeviklərin əsil sənətçiləri, ziyalıları güllələyib, əvəzinə, sovet ideologiyasını yerlərdə bərqrər edən yeni növ fəhlə-kəndlə mənşəli sənətkarlara, «sosialist-realizmi ruhunu aşlayan» yazıçı-şair tayfasına meydən verməyini xatırladırdı... - yazıçılar ürkək üzlərlə danışırdılar.

Bəziləri də deyirdi ki, tələsik nəticələr çıxarmaq lazımdı, yetmiş il bu çürük sistemdə kölə vəziyyətində yaşaya-yasaya, ayıq düşüncəsini, qıvraq qavrayış qabiliyyətini itirmiş, siyasi cəhətdən cahil bir xalq üçün tamamilə yeni düşüncənin sahibi olan prezidenti anlamadı hələ çox tezdi. Bunun üçün xalq ilk növbədə intellekt baxımından öz üzərində bir qədər işləməlididi...

...Camaatı bir də ən çox çasdırıan - dörd uşaq atası olan bu əlli altı yaşlı prezidentin bu yaşa çatsa belə, hələ də dərzi iynəsi tək, əyin-başsız, yəni evsiz-eşiksiz olması idi. Bu barədə söz düşərkən, bəziləri ağızlarını düzə-bütə üzlərini yana çevirir, o birilər dünyadan bezmiş üzlərlə: «bir adam ki, bu yaşa gəlib çata, nə özünə, nə arvad-uşağına bir gün ağlaya bilməyən bir adamın ki, başının üstə damı, yixılıb yatmağa küncü olmaya, bu boyda xalqa o nə gün ağlayacaq?!..» - deyirdilər.

Bu qəribə adəmi yaxından tanıyanlar danışırdılar ki, ümumiyyətlə onu, hələ o prezident olmamışdan əvvəl də, sonralar da nə dünya malı, nə pul, nə şöhrət, nə vəzifə, bir sözlə, insanın ağızını şirələndirən bu kimi dəyərlər maraqlandırmamışdı. Ömrünü, əlinə

gələn cüzi qazancla, o qazancın böyük hissəsini kitablara və onları oxumağa heyi olsun deyə, kasıbyana ərzağa verməklə yaşamış prezident, deyilənə görə, prezidentlik kreslosunda özünü çox narahat hiss eləyirdi...

...Elə üzündən də görünürdü ki, özünü pis hiss eləyir, gün-gündən arıqlayır, gözləri çuxura düşür, arıqlıqdan ovurdu-ovurduna keçir, əynindəki pencək-şalvar külək vurduqca, çubuğa geydirilmiş bayraq kimi dalgalanır...

- Biz görmüşük, adamı vəzifədən çıxaranda qəm-qüssəyə düşər, fikir çəkib şam kimi əriyər. Taxtda otura-otura əriyən adamı da gördük, məsləhətinə şükür!.. – camaat danışındı.

- Qəbul olunmuş protokol üzrə davranışlı qaydaları onu çox darixdirdi, - prezident müşayiətinin əməkdaşları danışındı, – bir də göründük, iş gününün axırına yaxın o yoxa çıxdı. Axtarmağa başlayanda, bir də xəbər tuturduq ki, o pay-piyada, maşinsız-müşayiətsiz evə yollanıb. Təsəvvürünüzə gətirirsiz?.. Qoyma, getdi!.. - deyib biz də ardınca götürülürdü. Özümüzü ona güclə yetirirdik. Zalim elə də becid yeriyirdi ki, küçəyə çıxmışıyla gözdən itməyi bir olurdu. Bizi görəndə isə... Bax, elə ki, müşayiət kortejinin - motosikllərin, maşınların səsini eşitdi, addımlarını yeyinlədib özünü adamların gur yerinə salırdı. Ayaqları da uzundu deyə, onu haqlamaq olmurdu... camaata qarışib gözdən itirdi. Nə isə, axır ki, onu bir təhər axtarış tapırdıq... küçənin ortasında camaati aralayıb həbs edən tək, mühasirəyə alır, qabağımıza salıb maşına oturdurduq. O da yaziq, cinayət üstündə yaxalanan kimi, başını aşağı salıb uşaq kimi qabağımıza düşürdü, dinməz-söyləməz keçib maşına əyləşirdi. Amma elə də olurdu ki, əsəbiləşib özündən çıxırdı, əl-qol ata-ata üstümüze qışqırırb onu rahat buraxmağımızı, cəhənnəm olub yaxasından əl çəkməyimizi əmr edirdi, bizi «nomenklatura nökerləri» adlandırdı...

- Andığmə mərasimindən sonra biz onu, çığıra-çığıra da olsa, axır ki, gətirib iqamətgahın vestibülüne sala bildik, - mühafizə xidmətinin əməkdaşları danışındı, - qapıları da arxadan möhkəm-möhkəm bağladıq ki, ordan çıxa bilməsin. Mühafizə dəstəsinin sayını birə-beş artırıb iqamətgaha aparan yolları da, hər ehtimala qarşı kəsdik ki, işdi, birdən pəncəredən, ya ayrı bir yerdən çıxıb qaçsa, uzağa gedə bilməsin.

- ...O gecə o, başımıza nə oyunlar açmadı?!.. Sarayın şüşə qapılarını yumruqlarıyla döyəcləyib ətini kəsirləmiş kimi bağırmağa, «Məni bu imperiya qorxulu qaladan azad eləməsəniz, intihar edəcəyəm!..» -deyib bizi qorxutmağa başladı. Eləsə də eləyərdi, gözlərinin dərinliyindəki anlaqsız ifadə bu adamın ən ağlışmaz addım ata biləcəyindən xəbər verirdi ...

Deyilənə görə, daha doğrusu, mühafizə xidməti əməkdaşlarının ifadələrinə görə həmin gecə prezident iqamətgahın ikinci mərtəbəsinə - onun üçün orda hazırlanmış otağına qalxmamışdı, bir müddət iqamətgahın qapılarını döyəcləyib usyankar şúarlar bağırmış, sonra çığırmadan yorularaq, elə vestibüldəcə aq dəri üzlü kreslolardan birində yuxulayıbmış. Deyilənə görə, hökumət üzvləri prezidenti saraya öyrəşdirmək məqsədi ilə təcili surətdə onun şəhərdən uzaq dağ kəndlərinin birində yaşayan ailəsini də iqamətgaha köçürmək qərarına gəlmış və yaxın günlərin birində prezidentin, həyətyanı bostan sahəsində əkilib-becərilən tərəvəzle dolanan ailəsini maşınlara doldurub təcili surətdə iqatməgaha çatdırıbmışlar. Sonradan bu iqamətgahda baş verənlər haqqında camaat arasında gəzən gülməli lətifələrin tarixçəsi də məhz həmin o günlərdən başlamışdı...

Deyilənə görə, elə həmin həftə iqamətgahın mərmər sütunlu qəbul otağı, nadir Şirvan xalılılarıyla döşənmiş vestibülü prezidentin xanımının uzaq kənddən özü ilə gətirib gəldiyi şoraba balonları ilə doldurulmuş, içiñə nehrə yağı və pendir yiğilan matal dərilərin iyi isə iqamətgahın yaxınlığında yerləşən Mərkəzi xəstəxananın dəhlizlərinən gedib çıxmışdı... Deyirdilər, bürkülü gecələrlə şorabalardan bəziləri qıcqırıb qapağını gülə kimi tavana atanda və sirkəni hələ canına çəkməmiş yarıduzlu badımcanlar balonlardan sıçrayıb qara, kök zəlilər kimi aq, mərmər sütunlara yapışanda, prezidentin mühafizə dəstəsi təşvişə

düşərək, sarayın vestibülündə qəfildən başlanan «gülləbaranın» «qıcqırılmış şoraba əməliyyatı» olduğunu aydınlaşdıracaq, az qala, bütün şəhəri ayağa qaldırıbmış... Həmin dəqiqə sarayın dörd bir yanı silahlı dəstələrlə dolmuş, küçələrdə, şəhərin girişlərində hərbi postlar yaradılmış, sərhəd qoşunu gizli göstərişə əsasən sərhəd zolağını gücləndmiş, güc nazirləri öz müşayiət dəstələri ilə hadisə yerində peyda olubmuşlar...

Adamlar danışındı ki, vestibülün ağı, mərmər sütunlarından biri isə prezidentin xanımının adam hündürlüyündə nəhəng saxsı küpdə tutmuş üzüm sirkəsinin badına getmişdi. Deyilənə görə, yayın bürküsündə yük maşınının arxasında uzun müddət çalxalana-çalxalana yol gələn bu nəhəng küp ağızı möhkəm tixalandıqından köpüklənib necə partlamışdısa, iqamətgahın bir sütununu yaralımışdı.

- ...O gurultuya biz hərbi vertolyotları çağırıldıq... - mühafizə dəstəsinin rəisi danışındı, - vertolyotlar dama xüsusi qumbarayoxlayıcı radarlarla qondu. Biz isə birinci mərtəbəni mühasirəyə aldıq, pəncərələri dağdırıb içəri daxil olduq.

Deyirdilər, saraya daxil olan silahlı dəstə qatı sirkə iyindən boğula-boğula, gözləri acışa-acışa, əvvəl bu şübhəli, kəskin qoxunu gözyaşından zəhərli qaz hesab edərək, geriyə çəkilmək istəmiş, sonradan vestibülün yuxarı başında dizi üstə düşüb döşəməyə dağılmış sirkəni iri əskilərlə yiğan xidmət personalının əməkdaşlarını gördükdə, çəşib qalmışdilar...

- Hamısı da prezidentin və onun ailəsinin sadəlövhəyindəndi. Kişi xalq adamıdır... - camaat deyirdi.

Deyirdilər, prezident aparatının yenice tikilmiş binasının qısa müddət ərzində pis günə düşməsi də, prezidentin həmin bu sadəlövhə xislətinin nəticəsi idi...

Prezident aparatına yolu düşənlər oraların mənzərəsindən uzun müddət özlərinə gələ bilmirdilər. Deyirdilər, binanın foyesindəki gül-ciçəklə dolu bürünc dibçəklərdən əsər-əlamət qalmamışdı... güllər, siqaret kötükərinin zəhərindən yanıb qaralmış, adamboylu pəncərələrin şüşələri küləkli havalarda açıq qalmaqdan sınıb tökülmüş, dəhlizlərin tavanı və divarları siqaret tüstüsündən his çəkmiş, qranit sütunlar, biçaqla çizilib qaralanmaqdan, tanınmaz hala düşmüdü. Deyirdilər, bir vaxtlar şəffaf buz parçalarını andıran sütunların üstünə o qədər soyuş, adam adları və doğum tarixləri və «azadlıq» sözü çizilmişdi ki, sütunlar xarabaliq başdaşlarını xatırlatmağa başlamışdı... Pilləkənlərin, dəhlizlərin xalçaları top-top daşınib binadan çıxarılmış, qızığın mübahisələrin sonuna yaddaqalan nöqtə qoyan siniq stul qalaqları künclərə qalanmış, bir vaxtlar dəhlizlərin divarlarını bəzəyən işiq plafonlarını, uclarından lampa asılan elektrik şnurları əvəzləmişdi...

Deyirdilər, ölkə müstəqillik qazanandan, xalq öz tale yoluna qədəm qoyandan çox-çox sonralar da, qəribə idi ki, prezident artıq müstəqil yaşayışının müstəqilliyi, azad xalqının azadlığı haqqında yenə əvvəlki qaydada - on beş-iyirmi il əvvəl universitetdə təşkil etdiyi gizli dərnəklərdə danışan tək, coşqun əzmlə danışib kövrəlir, yenə yanındakılardan kimisə stulun, ya stolun üstünə çıxartdırıb: «Yaşasın azadlıq!» - çığırmağa məcbur edir, özü isə əlləri ilə üzünü qapayıb, səssiz-səssiz ağlayırdı...

- Balam, bu adamı heç cür o «azadlıq» bataqlığından çıxartmaq mümkün olmurdu da... - prezidentə əkiz tayı kimi oxşayan böyük qardaşı deyirdi, - bu adamı nə uşaq, nə arvad, nə yaşayış, heç nə, heç nə maraqlandırmırıdı. Nə qarnının hayna qalırdı, nə ev-eşiyinin. Cavanlığından beləydi, bədbəxt. Elə «azadlıq» deyib özündən gedirdi, vəssalam...

- Belə çıxır ki, - müxalif partiyaların rəhbərlərindən biri deyirdi -...presidentə xalqın azadlığı, dövlətin müstəqilliyi yox, bu azadlıq və müstəqillik yolunda əbədi mübarizə əhvalı lazımmış.

Bəziləri isə danışındılar ki, prezident uzun illərin arzularının həyata bu sayaq keçməsinə, ölkəsinin əslində, bu kağız üstə müstəqilliynə, yalançı azadlığına ağlayırdı, son vaxtlar keflənəndə boğazını tutan qəhəri zorla udub:

- Bu o deyil, - deyirdi, - bu, o azadlıq deyil, - deyib sümüklü yumruşunu stola çırpir, sonra başını qolunun üstə salıb o ki, var ağlayındı...

- ...başa düşmək olmurdu, bu bədbəxt hansı azadlığı deyir... - camaat çəşqin üzlərlə, nəfəsləri darala-darala, bir-birinin üzünə baxırdılar, - o deyən hansı azadlıqdı?.. Əgər azadlıq bu deyildisə, o hansı azadlığı deyirdi?..

Deyirdilər, yeni hökumət üzvləri arasında prezidenti ən çox sevən, ona ana qayğısıyla yanaşan yeganə adam - həlim xasiyyətli, gülümsər üzlü, nəzakətli müdafiə naziri idi... Nazir olmazdan əvvəl, ömrü boyu yol yeməkxanalarında aşpzəlq edən bu qayğıkeş insan, deyilənə görə, düşmən ordusu ölkənin daha bir bölgəsini zəbt eləyən vaxtlar belə, prezidenti baxımsız qoymur, özünü gözlə-qavaş arasında iqamətgahda yetirir, nahar saatlarında mətbəxə enib orda prezidentin sevimli xörəyini – yaşılı lobya ilə göbələk qovurmasını hazırlayırdı, onu prezident xoşlayan kimi, lavaşa büküb otağına aparırdı.

Meşə göbələyinin həvəskarı olan prezident yalnız bu ləzzətli bükməni yeyib qurtarandan və naharin üstündən bir stəkan pürrəngi çay içib rahatlanandan sonra, nəzakətli nazır tədricən işgüzar görkəm alır, bir əli ilə naharin qırıntılarını stolun üstündən yiğə-yığa, yenicə zəbt olunmuş bölgə barədə qara xəbəri prezidentə üstüortülü eyhamlarla, baş vermiş qanlı faciələrə çəhrayı rənglər artırı-artırı, ehtiyatla elə təqdim edirdi ki, canı, onsuz da, ölkə daxilində baş verən qeyli-qaldan üzülmüş prezidentin əhvalını korlaması.

Təhlükəsizlik naziri isə, deyirdilər, prezidenti hələ o prezident olmamışdan əvvəl də, öz qüvvətli əzələli qollarıyla bütün təhlükələrdən, çox vaxt prezidentin iş otağında baş verən qəfil əlbəyaxa savaşlardan layiqincə qorumağı bacaran sağlam bədənli, alyanaqlı gümrəh dağ adam idi.

- Ölkənin təhlükəsizliyinə xidmət edən gizli dövlət məsələlərinin, məxfi sənədlərin kənd toyalarında qarmon çalmağı, ahəstə səslə muğamat oxumağıyla məşhurlaşmış bu xanəndəyə həvalə olunması o dövrlər hamını çəş-baş qoymuşdu... - camaat danişirdi.

«Azadlıq» partiyasının vəzifə etibarı ilə daha samballı nümayəndələri bədəncə onlardan qat-qat iri olan bu adamlı ehtiyatla davranır, dedikləri sözü üreklerində götür-qoy edir, ölçüb-biçirdilər. Deyilənə görə, nazir Azadlıq partiyası hakimiyyətə gələnəcən, uzaq kəndlərin birində idman müəllimi işləmiş, ağır çəkili güləşçi olmuşdu. Odu ki, deyirdilər, prezidentin otağında cari məsələlərin müzakirəsi zamanı yeni hökumət üzvləri arasında narazılıq düşəndə və çəlimsiz prezidentin həyatı təhlükə altında qalanda bu alyanaq təhlükəsizlik naziri göz qırpmında özünü saraya yetirir, gözlənilmədən otağın pəncərəsindən, yaxud stolun altından peyda olub məşhur «dövlət-prezident, prezident-dövlət!» - şuarını bağırı-bağırı söhbətlərə bircə dəfə kəllə atmaqla son qoyurdu.

Deyirdilər, belə günlərin birində həmin bu ağır çəkili güləş ustası prezidentlə hansı məsələyə görəsə mübahisəsi düşmüş baş nazirə necə kəllə atmışdır, o biri milçək kimi divara yapışmışdı... Deyirdilər, o hadisədən bir müddət sonralar da nazirin divara həkk olunmuş biabırçı qövsvari silueti nə qaşınmaqla, nə də yuyulmaqla getmədiyindən, məcbur olub otağın bütün divarlarının məxmərini dəyişmişdilər...

- ...O günün səhərisi isə... - camaat danişirdi, - Milli İstiqlal bayramı günü, onlar hər üçü heç bir şey olmayıbmış kimi, dəyirmi stolun arxasında yanaşı oturub bir-birini tərifləyə-tərifləyə, millətin azadlığına, dövlətin müstəqilliyinə aparan təbii tarixi qanuna uyğunluqlardan danışır, biri o birini və xalqı bayram münasibəti ilə səmimi qəlbdən təbrik edirdilər.

-...Bir sözlə, bu dəlixanadan baş açmaq olmurdu. Səhərlər nazirlər televiziyanın canlı yayımıla verdiyi müşavirələrdə söyüşür, günortalar bir yerdə ailəvi nahar edir, parlamentin axşam iclaslarında təpikləşir, axşamlarsa bilyard oynayırdılar...

- Şükür Allaha!.. - camaat deyirdi, - axır ki, Allah bu binəva camaatın səsini eşitdi...

Deyirdilər, şəhərdən uzaq kazarmada baş vermiş faciədən sonra prezident gecəylə başını götürüb harasa qaçmışdı...

- Axı belə baxanda, - camaat deyirdi, - prezidentin nə günahıvardı ki?!.. Sonradan acgöz nazirlərə, quldur müşavirələrə çevrilən bu sadəlövh kənd adamlarına o bədbəxt kimi, onlar da inanmışdı axı?!..

Bir qism adam deyirdi ki, prezident ölkədən, baş nazirin əlindən baş götürüb qaçmışdı. Baş nazir özü isə deyirdilər, Afrikaya qaçmışdı... Niyə məhz Afrikaya, burası heç kimə məlum deyildi. Məlum olanı bircə bu idi ki, baş nazirin hələ nazir olmamışdan çox-çox əvvəllər coğrafiyadan dərs dediyi kənd məktəbində Afrikadan danışında qəribə, anlaşılmaz bir niskillə doluxsunmayı hələ o vaxtlar hamıya – əsasən, əkinçilik və maldarlıqla məşğul olan kənd camaatına qəribə gəlmiş... Şəhərə yayılan bu xəbərdən sonra bəziləri yarıdoğru-yarızarafat, deyirdilər, guya baş nazirin ulu babaları o torpaqlardandı. Bəziləri isə bu Afrika söhbətinin, baş nazirin zənci dərisinə oxşar qəhvəyi dərisi, xırda qırımlı, cod saçları, həbəş dodaqlarını andıran qalın dodaqları və iri pərəkli enli burnuna görə ortaya çıxdığını zənn edirdi. Həqiqətən də, baş nazirin Afrikaya qaçması xəbəriylə zahiri görünüşündə qəribə uyarlıq, mistik romantika yaradan nə isə də var idi...

Çoxu isə, ümumiyyətlə, bu fikirdə idi ki, nazir qaçmamışdı, onu qaynar qumlu, doğma vətəni - ətirli kakos və manqo ağacları arasında qayğısız bolluq dünyasında, Günəşin istisinə sevinə-sevinə yaşayan qardaş-bacılarının qaynar qanı çəkib aparmışdı...

Amma... - deyirdilər, - Afrika olmur, lap belə Antraktida olsun, xeyri yoxdu, onu, harda olsa, tutub dərisini boğazından çıxaracaqlar. Çünkü, deyirdilər, bu bir il ərzində baş nazir ölkənin neçə illik yanacaq ehtiyatını ata malı kimi vaqon-vaqon xarici şirkətlərə dəyer-dəyməzinə satıb pulunu altına vurmuşdu. Dünənki hadisədən sonra da, olsun ki, həmin o yiğdiqlarını qoltuğuna vurub, çantasına basıb, qorxaq fərari kimi aradan çıxmışdı. Allah bilə, indii, ölkənin başını qara buludlar aldığı bu vaxtında - yaz fəslinin yamyasıl təravətiylə tumurcuqlanıb pardaxlanmaq əvəzinə, donuxub, döyüküb bozardığı, ölkə iyirmi yeddi ildinə görə qara matəm libası geyib qəm dəryasına qərq olduğu bir məqamda baş nazir öz günəşli Afrikasında şirin banan və baobab ağaclarının kölgəsində şellənir, məmləkətində qarət elədiyi pullarını bu ucuz və azad məmləkətdə nəyə xərcleyəcəyini götür-qoy eləyirdi...

- Burnundan gəlsin!.. - camaat deyirdisə də, hamı başa düşürdü ki, afrikalı baş nazirin burnundan heç nə gəlib eləməyəcək.

...Günortaya yaxın isə paytaxtı yeni xəbərlər dalğası çalxaladı. Deyilənə görə, bir saat bundan əvvəl Daxili İşlər nazirini - qara eynəkli, çəlimsiz, əsəbi generalı həbs etmişdilər.

Bir qism adam deyirdi ki, naziri aeropordda - iki konteyner silahı uçuş xəttinə keçirərkən tutmuşdular. Guya nazir aeroportu zəbt etmək istəyirmiş. Bəziləri də deyirdi ki, generalı şəhərin mərkəzi küçələrindən birində, kiməsə şillə vuran yerdə yaxalayıblar. Əgər elə idisə, onda belə çıxırdı ki, dünənki qanlı faciə də, yeni hökumətin əldəqayırma üzvlərinin qəfil zərbə almış bilyard şarları kimi pərən-pərən olub hərənin bir deşikdə gizlənməsi belə, əsəbi nazirin «şilləvuranlıq» şakərini tərgidə bilməmişdi.

Deyirdilər, nazir öz müşayiət dəstəsi ilə - altı polis maşını, dörd motosikllə yoldan güllə kimi ötərkən, yol maşınlarından biri təsadüfən onun müşayiət karvanının karşısından viyiltilə ötüşərək, balaca nazirin əsəblərinə toxunubmuş. O, həmin dəqiqə «cəsarətli» maşın sahibinin izinə düşərək, onu xüsusi radarların köməyi ilə saxlatmış, maşından enib balaca, nazik bədəniylə ona yaxınlaşmış, məşhur qara, dəri əlcəyini tarıma çəkib qanacaqsız sürücüyə öz əlamətdar şilləsini ilişdiribmiş...

Nazirin bu şillə xəstəliyi, deyilənə görə, onu hələ lap tələbəlik illerindən məşhurlaşdırılmış. Deyirdilər, nazirin özünün dediyinə görə balaca bədəninə uyuşmayan yekə, əzələli əlləri hələ lap tələbəlik vaxtlarından sözünə baxmir, ona tabe olmurmuş.

Deyilənə görə, nazir hələ o vaxtlar da - Daxili İşlər nazir olacağı ağlına gəlməyən dövrlərdə belə adamlarla əsəbsiz-filansız, müləyim səslə danışlığı yerdə əlləri necəsə, qəfildən özü-özünə cinlənirmiş, cəreyan vuran tək, atılıb üzbezəzdəkinin sıfətinə ilişirmiş. Deyirdilər, guya nazir özü də bu tərbiyəsiz əllərinə görə xəcalet çəkdiyini bildirir, həmsöhbətləriyle əllərini arxasında iplə sarıyan tək, bir-birinə sarınan halda ünsiyyətə girsə də, bu dikbaş əllərini heç cür ram eləyə bilmədiyindən gileylənmiş.

Bəziləri isə deyirdi ki, əlləri haqqında qurub düzəltdiyi bütün bu nağıllar nazirin öz uydurmasıydı.

- Əgər həqiqətən eləydişə, əlləri, doğrudan da, ona tabe olmurdularsa, onda niyə bir dəfə də şillənin biri çəşib onun öz sıfətinə dəymirdi?!.. Bu, ətrafdakıların bir növ gözünün odunu almağın, təhlükəli ola biləcək fikirlərin, hələ fikir olmaq ərefəsində yoldaca yönünü dəyişməyin, hamını öz cılız vücuduna tabe elətdirməyin bir üsulu idi, - camaat deyirdi.

Bir qisim adam da deyirdi ki, nazir lap uşaqları kəndlərindəki mal tövləsinin damından yixilaraq başından zədə alıbmış və hər şey də, deyilənə görə, bu zədədən sonra başlayıbmış. Odu ki, deyirdilər, onu yaxalayarkən, bu hadisədən hali olan hərbçilər birinci növbədə onun əllərini bağlayıblarmış.

Deyirdilər, nazirin bu ədəbsiz adətindən nazirliyin qalan işçiləri də yoluxubmuşlar. Nazirliyin «daxili işlərinin» çox vaxt nazirliyin otaqlarında, dəhlizlərində şilləyle həll olunması, ölkənin daxili asayışını gözləyən bu vacib əhəmiyyətli qurumun, deyilənə görə, bir növ gündəlik ünsiyyət vasitəsinə əvvəlibmiş. Deyirdilər, bəzən bu şillə anlaşılmaları yoğunlayıb polislərin əlbəyaxa döyüşü, bəzənsə gülle-baranla nəticələnmiş.

- Bir də görürdün, - nazirliyə yaxın ərazilərdə yaşayın şəhər sakinləri danışırı, - gecənin bir aləmi nazirliyin binası mühasirəyə alındı. İçəridən atışa-atışa çıxan silahlı dəstə yuxarı mərtəbələrinin pəncərələrindən atılan gülələrə cavab atəsi aça-aça kol-kosun dibində gizləndilər. Deyirdik, olsun ki, şəhərdə düşmən var, ya da hərbi vəziyyət elan olunub, xəbərimiz yoxdu. Sonra məlum olurdu ki, atışanlar nazirliyin müxtəlif şöbələrinin sözləri bir-birinin boğazından keçməyən əməkdaşlarıymış. Sən demə, bunlar mübahisələrini belə həll edirləmiş...

- Bu, ağıllı-başlı döyüş idi. Amma qəribə olanı o idi ki, burda nə ölü, nə də yaralanan olmurdu, - camaat danışırı, - başa düşmək olmurdu, gülələr kimisə qorxutmaq üçün havaya atılırdı, yoxsa atılan gülle idimi?..

Belə döyüşləri, adətən, balaca, əsəbi generalın nazirliyin yuxarı mərtəbələrindən birində yerləşən otağının döşəməsinə aćdıgi irikalı gülə sakitləşdirirdi. Yalan-doğru, deyirlər, generalın güləsi yeddi mərtəbənin tavan-döşəməsindən keçə-keçə, gəlib vestibülün mərmər döşəməsinə düşənəcən gülə-baran davam edir, yalnız əlamətdar Atəş eşidiləndən sonra atışma səsi kəsilir, kol-kosda gizlənənlər ayağa qalxıb üst-başlarını çırpa-çırpa binaya daxil olur, heç bir şey olmayıbmış kimi, hərə öz otağına çəkilirdi.

Deyilənə görə, prezidentin özü də, prezidentliyə həmin bu cinli generalın qorxusundan razılıq vermişdi. Bədnəm «Azadlıq» partiyasının hakimiyyətə gəldiyi günün səhəri yenice zəbt olunmuş prezident aparatında keçirilən yiğincəqda, deyilənə görə, prezident ariq, uzun qıçlarını bir-birinin üstünə aşırıb azad asudə oturduğu yerdə, qəfildən gözü cinli generalın üzbezəzdəki künclənən kor eynəyini xatırladan, qara eynəyinin arxasından üzünə zillədiyi qorxunc baxışlarına sataşmış və o, həmin dəqiqə prezident olmağa razılıq vermişmiş...

Deyilənə görə, dünən şəhərdən uzaq kazarmada baş vermiş faciənin hərbi əməliyyatı da hazırlanarkən, prezident iqamətgahda keçirilən gizli yiğincəqda əsəbi generalın həmin o qəzəbli baxışlarına tuş gəlmiş, insan qırğını ilə nəticələnəcəyindən ehtiyat etsə də, deyilənlərlə dinməz-söyləməz razılaşmalı olmuşdu.

Mühafizə alayının dediyinə görə, o gecə - gizli yiğincağın sonuna yaxın prezident ani görüntülər iqamətgahın cıqqavari artırmasında görünmüştür, üzünü şəhərə sarı tutub qəhərlili səsiylə qışqırı-qışqırı:

- Ay camaat, eşidin məni!.. Mən belə demirdim!.. - demişdissə də, əsgərlər and içirdilər ki, artırmanın məhəccərindən asılıb, elə bil, özünü aşağı atmaq istəyən prezidenti, içəridən eyvana atılan bir neçə adamın sürütləyib içəri apardıqlarını öz gözləriylə görmüşdülər. Qaranlıq düşdүyündən əsgərlər bu adamların kimliyini müəyyənləşdirə bilməsələr də, onların yeni hökumətin üzvləri olduğunu da istisna etmirdilər. Əsgərlərin bu ehtimalının səbəbi isə, yiğincaq vaxtı iqamətgahın arxa qapısından oğrun-oğrun həyətə çıxaraq, orda kol-kosun dibində xisənlaşan, arada bir gizli-gizli künc-bucağa qusan adamların güc nazirliliklərinin rəhbərlərinə oxşaması olub.

- Allah bilir, onların ürəyini o axşam çıxardıqları ədalətsiz qərarın vahiməsi bulandırmışdı, - camaat deyirdi, - bu qərarla, olsun ki, özlərinə oxuduqları ölüm hökmünün havasını da anlamışdılar.

Deyilənə görə, həmin o gecə nazirlər coşub özündən çıxan prezidenti uzun müddət sakitləşdirə bilmirdilər. Prezident onların əlindən çıxıb düz divara dırmaşır, stolun altına girir, pərdələri ip əvəzinə boğazına dolayıb: «Öldürün məni!.. Məni öldürün!..» - deyə-deyə, səsi geldikcə bağırırdı. Deyirlər, bu ürəkgöynədən mənzərəyə tab gətirməyən, əsəbləri zəif daxili işlər naziri o gecə dözməyib, müdafiə nazirini şillələmiş, müdafiə naziri kəllə atıb baş nazirin gözünün altını göyərtmiş, təhlükəsizlik naziri - keçmiş idman müəllimi havalanmış nazirləri sakitləşdirmək məqsədiylə ortaya girməyə məcbur olmuş, bir-iki qapaz alandan sonra püşkürüb nərildəyə-nərildəyə döyüş meydanına atılmış və bircə yumruğuyla azğın nazirlərin ikisini birdən yerə sərmişdi.

- O gecə iqamətgah uçulurdu, - mühafizə xidmətinin əməkdaşları danışındı, - pəncərələrdən, əlbəyaxa olub otaq boyu o baş-bu başa süpürləşən nazirlərin kölgələrindən başa düşürdü ki, içəridə əməlli-başlı döyüş gedir.

- Bir də gördük, kimsə top kimi pəncərəyə dəydi, şüşəni başıyla yarib, yuxarıdan kəlləsi üstə həyətə düşdü. Özümüzü ora yetirəndə baxıb gördük, cinli generalın özüdu.

Deyilənə görə həmin axşam gecədən xeyli keçmiş nazirlər aşağı düşüb bir müddət də həyətin qaranlığında söyüşüblərmiş, sonra haçandan - haçana maşınlarına minib bir-birinin ardınca yola düzəliblərmiş. Bir qədər sonra isə iqamətgahın işıqları sönəndən, ətrafa yuxulu sakitlik çökəndən sonra içəridən idman geyimində, ayaqlarında yumşaq idman ayaqqabıları oğrun-oğrun çıxıb pay-piyada şəhərin yuxarı məhəllələrinə - dağətəyi parkda salınmış Şəhidlər xiyabanına yollanan prezidentin özü görünübmiş...

- Bu, ləp «Min bir gecə»nin qorxulu nağıllarını xatırladırdı... - mühafizə dəstəsinin əsgərləri danışındı, - ...ətraf qaranlıq, sakitlik idi... bir də gördük, iqamətgahın birinci mərtəbəsindəki mətbəxin pəncərəsindən çölə uzun, ariq ayaq uzandı... ayağın ardınca çölə idman geyimi geymiş ariq, uzun bədən sivişib çıxdı. Əvvəl biz atəş açmaq istədik, sonra baxıb gördük ki, prezidentin özüdü... idman formasının üstündən geydiyi yüngül gödəkçədə pəncərədən düşüb özünü ağacliğa saldı. Dedik, olsun ki, onun da ürəyi bulanır. Amma bir də gördük, o, ağacliğın o biri başındaki hasarı aşıb şəhərə aparan maşın yoluna çıxdı. Onda təcili surətdə rəisə xəbər verdik və həmin dəqiqə də göstəriş aldıq ki, hay-küy salmadan, prezidenti hürkütmdən, gizlicə onun ardınca gedək. Biz də getdik...

- İqamətgahın hündür hasarını o necə aşdı, başa düşmədik... izinə düşüb səs salmadan ardınca getdik, görək bu vəqəenin sonu nəyle bitəcək. O, küçəyə çıxıb oğrun-oğrun yan-yörəsinə baxdı və divarlara qışla-qışla harasa, üzüyuxarı addımladı. Bir qədərdən sonra Şəhidlər xiyabanına döndüyünü görüb, biz də özümüzü xiyabana saldıq. Qaranlıq idi deyə, bir müddət onu orda, six ağacliqların arasında ha axtardıqsa da, tapa bilmədik. Onda ayaq saxlayıb sakitliyə diqqət kəsildik, bəlkə hənirtisini eşidək. Elə bu

məqam hardasa, ləp yaxınlıqdan eşidilən iniltidən onun hardasa, ləp buralarda olduğunu anladıq... kolların arasıyla sürünə-sürünə səs gələn tərəfə getdi və gördüyüümüz mənzərədən çəşib qaldıq... O mənzərə indiyə qədər heç birimizin yadından çıxmır. Siz bir təsəvvür edin: o boyda ölkənin prezidenti üstü yalançı, dəmir güllərlə bəzədilmiş qəbirlerin arasında üzüqoyulu yerə uzanmışdı... üzünü torpağa sürtə-sürtə, uşaq kimi ağlayırdı... Bunu görəndə, biz elə günə düşdük ki, dizi üstə düşüb onunla bir hönkürüb ağlamaqdan özümüzü zorla saxladıq. O, bizi görəndə, dikəlib torpağa dirsəkləndi, ağızına dolan palçığının arxasıyla silə-silə:

- Öldürün məni... Mən ölməliydim... Mən – yaramaz!!! – deyib hönkürməyə, gözünün suyu ağızına dola-dola ağlamağa başladı...

Paytaxt sakılının dediyinə görə, ümumiyyətlə, prezident Şəhidlər xiyabanına tez-tez, əsasən də gecələr - bütün şəhər dərin yuxuya qərq olandan, küçələrdən əl-ayaq çəkiləndən sonra gedirdi. Bəzi gecələr isə onu şəhərin küçələrində pencəyi çıynində, bomboş maşın yollarıyla tək-tənha veyilləndiyini, veyillənə-veyillənə mahni oxuduğunu görənlər də vardi. Bir dəfə isə, deyilənə görə, mühafizə dəstəsinin əsgərləri onu şəhər bazarlarının birinin çirkli qaroval köşkündə qoca, sərxaş qarovalcu ilə oturub çaxır içdiyi yerdə tutmuşdular. Deyirdilər, onu qaroval köşkündə tapanda, o, azadlıqdan danışmış... Əynində sıriqli kürk, başında kirli, dəri papaq yarım kilometrdən soğan iyi verən kefli qarovalcu da, deyirlər, ona qulaq asa-asə ağlayırmış...

Bir qisim adam prezidentin bu gecə sərgərdanlığını, onun kiməsə aşiq olmasına əlaqələndirirdi də, onu yaxından tanıyanlar - bütün vücuduyla hansısa ayrı dünyadan vətəndaşı olan bu qəribə adəmin aşiq olub sevdiyinin, sevə-sevə başını itirdiyinin və heç cür qovuşa bilmədiyinin həmin o zəhirmara qalmış azadlıq olduğunu müxtəlif qəлиз vasitələrlə sübuta yetirməyə çalışırdılar.

- Axi bu azadlıq nə olan şeydi ki, o boyda adəmi havalandırı?!.. - camaat təəccüblənirdi.

Həmin o gecə, şəhərdən uzaq kazarmada baş vermiş qanlı faciənin hərbi planı təsdiqlənən həmin o taleyüklü, məşum gecə, nazirlər prezidentə verdikləri sözün üstündə durdular və deyilənə görə, səhəri gün prezident iqamətgahının həyəti, əlləri kameralı, mikrofonlu çəkiliş qruplarıyla, nəhəng efir ötürüçüləri avadanlıqlarıyla dolmuşdu. Projektorlar, mikrofonlar prezidentin otağında qurulmuş, kameralar işə düşmüşdə... Deyirdilər, o gün prezident hündür, çəkisiz bədəniylə otağına daxil olub, törədilmək üzrə olan qanlı cinayət barədə bütün ölkəyə bəyənat verməkdən ötrü yuxarı başa - öz kreslosuna keçəndə, hamının ona ürəyi ağırmışdı...

- Prezidentin üzü eləydi, elə bil, uzun müddət yatdığı işgəncə kamerasından yenice buraxılmışdı... - operatorlar danışındı.

Deyirlər, prezident bir müddət projektorların gur işığından qamaşan üz-gözünü yiğib don vurmuş kimi, susub qalmış, bir qədərdən sonra günah və əzab saçan titrək səsiylə çıxışına başlamışmış...

- Əziz xalqım!.. - prezident öz müraciətinə belə başlayıbmış, lakin həmin an boğazına dolan qəhərdən sözünü yarımcıq kəsmiş, çıxışının ardını bir neçə saniyədən sonra davam etdiribmiş, - indi deyəcəklərim qoy qəlblərinizi ağırtmasın. Mən... - deyirlər bu yerdə prezident yenə sözünə ara vermiş, gözlərinə dolan yaşı barmağının ucuyla silib, özünü toplayıb sözün ardını gətiribmiş, - ...ömrümün əsaslı hissəsini millətimin azadlığı, ölkəmin müstəqilliyi uğrunda gizli və aşkar mübarizələrə həsr etdim. Bu məslək uğrunda başım min bir bəla çəkdi, həbsxanada da yatdım, bilirsiz... və bununla yalnız qürur duyuram. İstəyirəm bunu da biləsiz ki, o vaxtlar Dövlət Təhlükəsizlik Komitəsinə dindirmələrə çağırılanda mən, hamiya məlum səbəbdən tutulmaya da bilərdim. Tutduğum yoldan əl çəkib tövbə etdiyimi rəsmi izahatla bildirərək, canımı həbsxana əzablarından

qurtara da bilərdim. Lakin mən bunu eləmədim. Ona görə eləmədim ki, istədim xalqımın adam öldürmək, ev qarət eləmək, fırıldaq və zor üstə tutulub dustaqxanalarda yatmaqdan çəkinməyən oğulları siyasi məhbusluqdan qorxmasın! Xalq, nəhayət, başa düşsün ki, bu dünyada «siyasi mübarizə» adında da «cinayət» var və bu «cinayətin» o birilərindən fərqi budur ki, onu törədib məhbəslərdə çürüyənlər, özlərini müqəddəs amal uğrunda - xalqın azadlığı və müstəqilliyi yolunda qurban verirlər və milyonlarla xalq kütləlerinin işıqlı gələcəyinin təməli məhz bu şəhidliklə qoyulur! İstəyirəm, bunu da biləsiniz ki, mən özümü, keçib gəldiyim həmin o həyatımla, çəkdiyim min bir işgəncə və əzablarımla xoşbəxt hesab edirəm. Bu gün biz artıq müstəqillik yoluna qədəm qoymuşuq, öz taleyimizi özümüz həll etməyə qadırıq. Lakin bu qadırılık hələ müstəqillik demək deyil. Əziz xalqım, istəyirəm, məni düzgün başa düşəsən və əgər günahkaramsa, cəzamı durmadan, bu dəqiqə ver. Mən... - deyirlər, bu yerdə prezident danışmağa çətinlik çəkdiyindən, ya nədənsə, yenə susubmuş, sonra altı kölgələnmiş gözlərini utancaqlıqla döşəməyə endirib günahkar səslə, - xalqımı azadlığa çıxaracaq yolları arayıb axtararkən, son ucda müstəqillik əldə edəcək vətənimin taleyi etibar ediləcək rəhbər haqqında fikirləşməmişəm. Mənə inanın, mən... - deyirlər, bu yerdə prezident susub başını aşağı salaraq, elə bil deyəcəyi sözdən xəcalət çəkibmiş, - bu, mən deyiləm...

Deyirlər, bu yerdə çəkiliş meydanına səssiz çaxnaşma düşmüşdüsə də, prezident sözünə davam eləmişdi:

- Məni bağışlayın. Bağışlayın ki, nə o qanlı yanvar gecəsi, nə ondan sonra, müharibə bölgələrində ölmədim. Bağışlayın ki, xəyalimdə qurduqlarımı həyata keçirə bilmədim. Buna qadir olmadım. Bağışlayın ki...

Prezidentin bu qısa, lakin təsirli çıxışı, deyirlər, hamını - çəkiliş qrupunu da, onların arxasında, əlləri qoyunlarında dayanan iqtidar nümayəndələrini də kövrəltmişdi. Ortaya düşən hüznü sakitliyə, deyilənə görə, nazirlər də riayət etmiş, incə qəlblə müdafiə naziri alınını divara söykəyib səssiz-səssiz ağlamışdısa da, deyirdilər, ölkə həyatını təlatümə gətirə biləcək bu bəyənat nə o gün, nə də sonralar nə efirə buraxılmış, nə də mətbuat səhifələrində yer almışdı. Deyirlər, prezident çıxışını başa vurduqdan və sarsılmış vücuduyla adamların arasından keçərək yuxarı qalxdıqdan sonra, qəfil gözlənilməzliklə çəkiliş yerində peyda olan bir dəstə vətəndaş geyimli adam çəkiliş kasetlərini necəsə ələ keçirmiş, adamları isə prezident alayının köməyi ilə iqamətgahdan kənarlaşdırılmışdır. Yeni hökumətin bu azgınlığından hiddətlənmiş tele və radiojurnalistlər iş yerlərinə qayıdır şirkət rəhbərlərinə şikayət etmişdilərsə də, sədrdən - «Azadlıq» partiyası hakimiyyətə gələnəcən, ölkənin dağ rayonlarında aşiq kimi məşhurlaşmış sənətpərvər adamdan aydın bir cavab ala bilməmişdilər...

Danişirdilar ki, Dövlət Televiziya və Radio Komitəsinin alçaq boylu, kürən sədri bir vaxtlar kənd toylarında aşıqlıq etməyi ilə, sazi sinəsinə basıb partiyaya, xalqlar dostluğununa qoşduğu mahnilardan oxuyub ayaqlarını dümbək çubuqları kimi becid-beqid tərpədə-tərpədə oynamaqla ad qazanmışdı. Bir vaxtlar Oktyabr inqilabının qələbəsinə qoşduğu məşhur «Oktyabr» mahnisini oxuyarkən isə, deyirlər, o sazi sinəsinə basıb, gözünü yumub:

-Oktu... Oktu... - deyə-deyə, bir müddət hamını gözlədir, camaat çəpik çalış qışqırışından sonra sözünün ardını gətirə-gətirə:

- ...yabr qadan allam, yabr qadan allam!.. Uh-hey!.. - deyib yayın cırhacırında da dizlərinin ağızınacan çəkdiyi qara, meşin uzunboğazlı ayaqlarını çevik oynaqlıqla tərpədə-tərpədə rəqs edir, bu «uh-hey» - siz də heç cür keçinə bilmirmiş.

Deyirdilər, sədr parlamentin iclaslarına, dövlət müşavirələrinə və konfranslara da həmin bu uzunboğazlarında, ciyinə aşırılığı saziyla gedir, oralarda söz vətəndən, ya millətdən düşəndə, qəfil çılgınlıqla coşub özündən çıxır, sazi sinəsinə basıb, gözlərini yumub bir ucdnan vətənə qoşduğu «gülli-bülbülli» şeirləri bir-birinin ardına düzməyə

başlayırmış. Belə məqamlar, deyirdilər, sazi onun əlindən almaq bir kəsə müyəssər olmurdu. Sədr:

- Bu, mənim silahımdı!.. - deyib əzmlə kürsüyə qalxır, gözünü yumub səsini əsdirə-əsdirə zilə qalxırıdı. İclasa diğ-diğ düşür, bəziləri yerə tüpürüb salonu tərk edir, o birilər iki bir, üç-iki bufetə axışır, qalanları qəzet oxuya-oxuya mürgüləməyə başlayırdılar.

Deyirdilər, sədrin bu yanıqlı mahnılara bircə prezidentin özü sonacan, sədr uhuldamaqdan yorulub susana qədər xüsusi diqqətlə qulaq asırıdı. Prezidiumun arxa kreslolarında tək-tənha oturub siqaretini tüstüldə-tüstüldə, gözləri yol çəkə-çəkə fikrə dalır, bəzənsə başını qollarının üstə qoyub, elə bil, yuxulamağa çalışırı...

...Devrilməkdə olan əldəqayırma iqtidar barədə söz-söhbət saatbasaat artır, yeni-yeni xəbərlər, ağlaşılmaz şaiyələr mayası qıcqırmaqdə olan xəmir kimi aşib-daşır, bir ucdn yeni-yeni «xoruz səsi eşitməyən» xəbərlər dalğası axıb gəlir, xəbər çeşidi artıb çoxaldıqca, son aylar ölkədə baş verənlərdən onsuz da başlarını itirmiş paytaxt əhlinin çəşqinqılığı bir az da artırdı... Axşamlarsa, hava qaralar-qaralmaz şəhərin canına kütləvi xof yeriməyə başlayır, qapısız-bacasız ölkəni bürüməkdə olan acı yyıysızlık qoxusu tutqun duman kimi məmələkətin başının üstünü alırı...

Şəhərdən uzaq kazarmada baş vermiş faciədən sonrakı gecə küçələrdən əl-ayaq çəkiləndən sonra paytaxta daha qorxunc bir sakitlik - ölüm sükutunu andıran ağır matəm sükütu çökdü. İnsanlar evlərinə çəkilib, hərə öz qaranlıq otağında, tənha yatağında, gün ərzində şəhəri dəmə qoyulan xörək tək, ahəstə-ahəstə qaynadan söhbətləri - hakimiyyətə öz çıyılınlarında gətirib gəldikləri, yaxın günlərədək ümid bağlayıb göz dikdikləri bir dəstə nankorun törətdikləri bir-birindən əcaib əməllərini yadlarına salıdıqca, özlərini nəyinsə, hansısa daha qorxunc təhlükənin astanasında hiss etməyə başladılar. Bu qədər əcaibliyi, cəmi bir ilin ərzində ölkə boyu törənən ağlaşılmazlıqları saf-çürük eləmək, kimin doğru, kimin əyri olduğunu ayırd eləyib ümumi mənzərəni aydınlaşdırmaq, başı gün ərzində şəhərin dörd bir yanından axıb gələn söz-söhbətlərdən işmiş şəhər əhalisi üçün bir o qədər də asan deyildi.

- Hər şey olduqca qəliz və anlaşılmaz idi... Aydın olan bu idi ki, ölkə dərindən-dərin bir quyuya düşmüşdü və bu, indi belə məlum olurdu ki, illərlə coşqun vətən yanğısıyla küçələrə, meydanlara töklüb orda yayın istisində, qışın soyuğunda yumruqlarını havaya döyə-döyə tələb etdikləri və qazandıqları həmin bu «azadlığın» nəticəsiydi, – məşhur politoloq eynəyini əsəbi hərəkətlə hey geriyə itələyə-itələyə danışırı.

Bu və bu sayaq qaranlıq qənaətlərlə əli hər yandan üzülmüş insanları, ertəsi günün sübh çağrı növbəti möhtəşəm xəbər dalğası çalxaladı...

Bütün deyilənlərə, uzaqdan-yaxından alınan irili-xırdalı məlumatlara görə, ortaya belə bir ehtimal çıxırdı ki, yaranmış bu çıxılmaz vəziyyətdən qurtulmağın yeganə və ən optimal yolu - bir vaxtlar ölkəyə rəhbərlik etmiş və həmin illər ölkəni hər sahədə, sözün əsil mənasında çıxəkləndirmiş qəzəbli, qüdrətli Millət Atasının ölkəyə gətirilməsi idi. Bu qəfil ehtimal ölkədə baş verən son hadisələrdən sonra hər şeydən xoflanmağa başlamış paytaxt sakinlərini sevindirmək əvəzinə, daha çox qorxutdu... və şəhərin bozarmaqdə olan əsəbi sakitliyinə, içi təhlükə və nigaranlıq dolu qəribə bir vahimə sükütu da qatıldı...

Qorxunun əsas və başlıca səbəbi - Atanın idarəciliyi dövründən yaddaşlara həkk olunmuş təhlükə və qəzəb saçan boz gözləri idi. Camaat danışırı ki, ölkədən gedəndən sonra uzun illər paytaxtdan bir neçə yüz kilometr uzaqda, anadan olduğu kəndində təvazökar kəndlə həyatını sürə-süre ölkədə baş verən hadisələri elə ordan yetərincə izləyən bu ahil yaşılı, təcrübəli dövlət məmuru neçə illərdən bəri idi ki, faciələr burulğanında çabalayan «qədirbilən xalqının» düşdüyü vəziyyəti izləyir, o dayanıb dura-dura, dünənin

uşaq-muşağıni hakimiyyətə gətirib uçuruma yuvarlanan xalqıyla üz-üzə, göz-gözə qalacağı əlamətdar günü səbrsizliklə gözləyirdi.

- Ata belə şeyləri bağışlamır, - hamı bir ağızdan hüznə deyirdi.

Bəziləri də deyirdilər ki, xalqın burda təqsiri nədi?!.. Millət Atası yəqin gözəl bilir ki, tarix boyu bütün dövrlərdə və məmləkətlərdə ölkənin və millətin taleyi həll olunan ən həllədici məqamlarda xalq kütlələri ya icraçı, ya da seyrçi rolunu oynayıb.

Deyirdilər, Millət Atasının ölkədə gedən bütün gizli və aşkar hadisələrdən, xüsusən son ilin «möcüzələrindən» bütün incəliklərinənən xəbəri vardı.

- Bu, onun neçə illik peşə təcrübəsindən irəli gələn vərdişlərindən biridi. Dünyanın istənilən tərəfində baş verən hər hadisədən xəbərdar olmağa o hələ lap gənc yaşlarından - Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi qorxunc sovet dövrlərindən alışib, - onunla bir vaxtlar işləmiş təqaüdçü hərbçilər deyirdi.

Deyilənə görə, ölkədə sırávi ardıcılıqla baş verməkdə olan bütün bu «tamaşalara» Millət Atası günəşli paytaxtdan çox-çox uzaqlarda - başı qarlı dağların ətəyində yerləşən balaca, yaşıl kəndindəki təmirsiz evində - axşam çağları dağ ətəyindən yiğilan kəkotu çayından içib asta-asta öz yırğalanan kreslosunda yellənə-yellənə televizorda baxıbmış. Odu ki, deyirdilər, o, nəinki ölkədə gedən hadisələrin gedışatından, hər bir adamın qarnının içindəkilərdən, qəlbinin «dəruni guşələrində» daşıdığı gizli mövqeyindən belə, xəbərdardı. Onunla son vaxtlar görüşənlər danışındılar ki, əfsanəvi duyum qabiliyyəti, analitik düşüncə çevikliyi, boz gözlerinin ovsunu olduğu kimi qalmış, hələ üstəlik, yaşılandığından, ya nədənsə, bir az da dərinləşib qəlizləşmişdi... Xalqın dəvətini çatdırmaqdən ötrü uzaq kəndə onunla görüşməyə yollananlar, evinə daxil olub üzəbzə üzə oturmağa müvəffəq olanlar, deyilənə görə, görüş vaxtı, yenə uzaq illərdə olduğu kimi, harda olduqlarını, kimliyini unutmuş, bütün vücundlariyla onun boz baxışlarının sehrinə düşmüşdülər...

- Ən qorxulusu da elə budu, - camaat deyirdi, - onun ölkəyə qayıdışı bizlərə elə-belə, havayı başa gəlməyəcək.

Odu ki, uşaqtan böyüyə hamı bir nəfər kimi, son dövrlər atddıqları hər bir addımı, elədiyi bütün hərəkətləri, dedikləri sözləri bircə-bircə yadlarına salır, götür-qoy edib öz-özlərindən xoflanırdılar. Bəziləri isə Millət Atasının, olsun ki, hardansa, hansı deşikdənsə gizlice onlara qulaq aslığından ehtiyatlanıb, dil boğaza qoymadan, onun bir vaxtlar ölkə üçün gördüyü böyük quruculuq işlərindən - tikdirdiyi nəhəng zavodlardan, konsert və teatr binalılarının gözəlliyyindən, salındığı körpülərdən danışır, xalqın rifahını yüksəldən bu əvəzsiz xidmətləri gah «Azadlıq» partiyasının ütük komandasının biabırçı əməlləri ilə, gah da onlardan əvvəlki prezidentlərin vecsiz üsul-idarəsiylə müqayisə edir, bundan, az da olsa, müəyyən rahatlıq əldə edirdilər...

- Biz dərisi soyulan millət olduğumuzu öz tarix kitablarımızda oxumuşuq, amma daha bunu öz gözlərimizlə gördük, - camaat deyirdi, - qoy gəlib bizim dərimizi soysun, «azadlıq» deyən dilimizi kəssin. Ən gözəl günlərimizi, sən demə, o kişinin vaxtında yaşamışıq, amma bunu bilməmişik, qanmamışıq!.. Hər şey bir yana, evimizdə rahat yatıb-durmağın böyük səadət olduğunu anlamamışıq. O qurbanoldugum burda olanda, balam, bilirdik ki, dövlət var, evimizin, canımızın keşyini çekən işlək qanunlar var. Bu nə od-alov idi özümüzü saldıq?!.. Gəlsin, iyə dursun iyəsiz qalmış millətinə. Allahdan buyurulan sahibliyini eləsin...

- Bunu daha uşaqtan-böyüyə hamı birdəfəlik başa düşdü ki, bu əlindən bir iş gəlməyən, başsız, köməksiz millətin bircə iyəsi odu. Bu böyük Yer kürəsinin bircə Allahı olduğu kimi, bu məmləkətin də bir Allahı odu. O kişi zülümkardısa da, əmməlləri göz qabağındadı. Evlər, imarətlər ucaldı, yaşıllıqlar salındı, şəhərlərə su çekdirdi, körpülər tikdirdi, yolları abadlaşdırıldı. Bu başıbatmışlar neylədi?.. Tikilənləri söküb xalqı qarət elədi, trolleybus xəttlərinənən qoparıb qonşu ölkələrin yol alverçilərinə satdilar...

- İlk dəfə ana dilimizi o, dövlət dili elan elədi, - ziyalılar xatırlamağa başladılar.
- Ona qədərki prezidentləri də, ondan sonrakları da, Allaha şükür, gördük, - camaat Millət Atasının ölkədən gedişindən sonra hakimiyyətə gələnləri xatırlayırdı, - ağ gül, qırmızı gül, bir də sarı gül...

- Birinci balığa oxşayırıdı. Sarı, domba gözləriylə dağ-divarı yalaya-yalaya, ağızını balıq ağızı kimi aramla açıb-bağlaya-bağlaya, elə bil söz yox, bomboş hava qabarcıqları buraxırdı. Onun rəhbərliyi dövründə ölkə, mühərriki qəfildən yolu ortasında sönüb asta-asta harasa, üzü aşağı diyirlənən köhnə maşının vəziyyətinə düşdü. Getdikcə hamının, hər şeyin gücү azalırdı, səsi, heyi tükənirdi... O dövrlər ölkənin özü də durğun gölə, adamlar isə ağızlarından qabarcıq buraxan ləng balığa oxşamağa başlamışdı...

- O birisininsə nazlı işvələrindən adamın əti töküldü. Cənəsinin yumru çuxurundan, bir də fəxr elədiyi ləhcəsiz rus nitqindən savayı, ondan da bir şey görmədik. Deyirlər, balerun hərəkətlərini andıran qadınsayağı ədaları Rusiyada yaşadığı dövrlər balet məktəbində oxuması ilə əlaqədar idi.

- Bu bərisi isə aq dəli idi. Kişi, iraq olsun, elə bil ipləməydi. Gecə-gündüz, dalınca qaçırlar kimi, tələsə-tələsə, göz vurub az qala dombalaq aşa-aşa, qaça-qaça, yarrus, yarıazərbaycan sözlərini, axırlarını yeyə-yeyə havaya tullayırdı, dediklərindən, deyəsən, özü də baş açmırı...

- Axırıncısı da ki, millət aşiqi, axır-axıra lap qan elədi. «Millət» deyə-deyə milləti qara günə qoydu.

Deyirdilər, Millət Atasını paytaxta getirmək üçün, dünəndən bəri dörd nümayəndə heyəti paytaxtdan uzaq şəhərə yollanmışdı. Elçilərin bir hissəsi təyyarə ilə, o birilər, maşınla getmişdilər. Adlı-sanlı sənət adamlarından, qocaman akademiklərdən və hərbçilərdən ibarət nümayəndə heyətləri, deyilənə görə, heç cür onu paytaxta qaytarmaq üçün yola gətirə bilməmişdilər.

- Bu o demək idi ki... - camaat deyirdi, - kişi xalqından üz döndərib.

Telekanallar səhərin gözü açılmamış, ölkədə yaranan ağır böhran vəziyyətinin aradan qaldırılması məqsədiylə Millət Atasının təcili surətdə paytaxta çağırışına dair idarə kollektivlərinin, əmək veteranlarının bəyənatlarını və müraciətlərini yayılmışa başladılar, radio ilə görkəmli elm və sənət xadimlərinin həyəcanlı telegram mətnləri oxunmağa başladı.

Bəzilərinin dediyinə görə, Millət Atası paytaxta gəlisi qəsdən gecikdir ki, mitinqlərdə «birlik!-birlik!» deyib çıçıran xalq, həmin o birlik qabiliyətinə dərindən qiymət versin, avam cahilliyyi üzündən yaratdığı toxuma düyünləri aça bilirsə, özü açsın.

Bəziləri bu fikirdə idilər ki, ölkədən gedəndən sonra uzaq kənddə tənha zahidlik həyatını yaşadığı dövrlər doğma xalqından, bir vaxtlar kömək əlini uzatdığı yaxın-uzaq adamlardan gördüyü münasibət Millət Atasını bu xalqdan, ümumiyyətlə, iyrəndirib... və onu gözləməyin mənası yoxdu. O birilərsə deyirdilər ki, «Azadlıq» partiyasının qara günə qoyduğu bu balaca, qarmaqarışlıq məməkətə gəlib hər şeyi bir də yenidən qurmaq uzun müddət böyük Sovetlər İttifaqının rəhbər kürsülərində işləmiş və o illər sağlamlığını itirib zəifləmiş Millət Atasının nəyinə gərək idi axı?..

Atanın ölkəyə gəlişi ilə bağlı söz-söhbət getdikcə bölgələrə yayılır, paytaxtda gərginlik artmaqdə davam edirdi. Televiziyanın xəbərlər bülleteni axşama yaxın müharibə bölgələrində yaranmış ağır vəziyyətin nəzarət altında çıxmاسını, son tonları işlənib qurtarmaq üzrə olan taxıl ehtiyatının sabahki gündən şəhər əhalisini təmin edə bilməyəcəyini, yanacağın çatışmamazlığı üzündən yolların kənarlarına, nəhəng dalğaların sahilə atlığı ölü balıqlar kimi yiğilan maşınların dəmiryolu nəqliyyatının dövriyyəsində qəzalar yaratmasını və digər bu kimi xəbərləri hər yarım saatdan bir yayır, siyasi icmalçılardır, hüquqşunaslar ölkədə yaranan ağır siyasi-iqtisadi-sosial vəziyyətin təcili surətdə aradan qaldırılması yolları tapılmadığı halda ölkənin ciddi təhlükə qarşısında qalacağını elmi

dəlillərlə sübuta yetirir, bütün bu mənzərənin yaradıcısı olan yalançı iqtidarı «cinayətkarlar» adlandırdılar ...

- Son illər ərzində işgal olunmuş torpaqlardan ayaqyalın, başıaçıq qaçib gələn həmyerililərimiz neçə vaxtdan bəri yaşadıqları natəmiz, antigigiyenik çadırlarda qazandıqları yoluxucu xəstəlikləri ölkə əhalisi arasında yaydılar. Ölkəni kütləvi epidemiyə təhlükəsi altında qoyan bu vəziyyətlərlə mübarizə aparmağa - qonşu dövlətlərdən, yaxud xarici ölkələrdən dərman ləvazimatları gətirdirməyə isə nə xəstəxanaların, nə də Səhiyyə nazirliyinin imkanı yoxdur. Belə gedərsə, yaxın aylar ərzində ölkə əhalisinin sağlamlıq durumu ciddi təhlükəyə məruz qalacaq...

- ...Torpaqların dörrdə bir hissəsi düşmən tapdağı altındadır...
- ...Təbii ehtiyatlar dəyər-dəyməzinə əcnəbi ölkələrə satılıb...
- Bölgələrdə quldurluq və qarət adı hal alıb... kənd təsərrüfatı bərbad vəziyyətdədir....

- ...Ümumölkə aclığı gözlənilir... Şəhər əhalisini təmin edəcək çörək istehsalına cəmi iki günlük un ehtiyatı qalır...

-...Ölkənin cənub bölgələrində əhali ilə hərbçilər arasında silahlı toqquşmalar baş verir... ölənlər və yaralananlar var...

- ...Dövlət parçalanmaq təhlükəsi altındadır!.. Uzun illər çiyin-çiyinə yaşamış azsaylı xalqlar arasında düşmən hiyləsiylə qurulmuş milli qarşıdurmalar zəmnində siyasi çaxnaşmalar qeydə alınır...

- İndi, ölkənin bu vəziyyətində eger Millət Atası Allah eləməmiş, ölkəyə qayıtmaqdan imtina etsə, yaxın bir neçə gün ərzində paytaxta gəlib ölkəni bu ölüm uçurumundan çıxarmağa razılıq verməzsə, ölkənin taleyi necə olacaq?.. Bu binəva xalqa, dəqiqəbədəqiqə qaranlıq, dibsiz dərinliklərə çökəmkəndə olan məmləkətə kim yiyə duracaq?!.. – camaat udquna-udquna danışındı...

Yalnız o biri gün, axşama yaxın dövlət televiziyası Millət Atasının uzun yalvar- yaxardan sonra, axır ki, paytaxta qayıtmağa razılıq verdiyi barədə xəberlər yaydı. Xəbərdə deyilə görə, Atanın sabah günortadan sonra təyyarə ilə paytaxtin hava limanına düşəcəyi gözlənilirdi.

Bu xəbərdən sonra paytaxt əhli azacıq da olsa, toxtadı, neçə gündən bəri şəhəri tarıma çekmiş gərginlik də elə bil səngidi... Ya da olsun ki, camaat özü yoruldu...

* * *

Uzun illərdən sonra vətəninə dönen Atanı qarşılamaqdan ötrü şəhərdən uzaq hava limanına axışan adamların sayı-hesabı yox idi. Atanı layiqincə qarşılamaq üçün şəhərin özündə də ciddi hazırlıq işləri gedirdi. Ölkədə rəhbərlik etdiyi dövrlər çəkdirdiyi foto-portretləri böyüdüüb haşiyələrə salınır, çoxaldılıb şəhərin dörd bir tərəfinə vurulurdu. Atanın iri həcmli, rəngli portretinin çəkilməsi üçün idarə və təşkilatlardan təcili sifarişlər alınır, əldə olan foto-şəkillər ipək parçalara köçürürlür, «Var olsun!» «Yaşasın!» şüarları yazılmış plakatlar hazırlanır, yol kənarları, işıq direkləri, eyvanlar milli bayraqlar və işıqlarla bəzədilirdi.

Günortaya yaxın şəhərdən uzaq hava limanında adam dənizi yarammışdı... Bir yanda - Atanın ayağı altında kəsilecək qoyun sürünləri, o biri tərəfdə - uçuş xəttinin yaxınlığında əlləri gül-çiçək, transporant və portretlər dolu camaat dayanmışdı...

Transporatlarda yazılmış: «Gəl ey xilaskar!», «Sən gələn yollara qurban olaq!...» - sözlərini oxuyanda, deyirdilər, çoxlarının boğazını qəhər tuturdu...

Deyirlər, axşama yaxın hava limanına axışan adamların sayı birdən-birə birə-on artmışdı, aeroportun ikimərtəbəli binası ağızınacan adamlı dolmuş, bütün girişlər bağlandıından, çamaatın bir hissəsi şəhərə aparan maşın yolunun ağızına yiğisib dayanmışdı...

Deyirlər, Atanı gətirən təyyarənin limanın üzərində görünməyi ilə, camaatın bağırmağı bir olmuşdu... Təyyarə bir müddət ağır ləngərlər vura-vura limanın üstüylə hərlənmiş, sonra tədricən yerə enmişdi. Deyirlər, hamı göydə qalib ucuşla sözən təyyarəni alqışlamağa başlamış, səsləri gəldikcə «Var ol!» - deyib qışqırılmışdı. Təyyarə çarxlarını açar-açmaz isə kütlənin içindən göye buraxılan əlvan fişənglərin tüstüsü limanı dumana qərq eləmişdə də, təyyarə dumani yara-yara eniş zolağına enmişdi...

Həmin gün qarşılanma mərasimində iştirak edənlər danışıldılar ki, Atanı paytaxta gətirən təyyarə yerə enəndən sonra bir müddət də eniş xətti boyu hərlənib, axır ki, dayanıbmış... Eniş xəttində yaranan nigaranlıq uzun çəkməmiş, təyyarənin qapıları aralanmış və trapın qənşərində Atanın zəhmlili cüssəsinin - yorğunluq və qəzəb saçan boz gözlərinin görünməyi ilə əlvan fişənglərin havadaca sönməyi, camaatın qışqırığının kəsilməyi bir olmuşdu...

Deyilənə görə, Ata bir müddət təyyarənin açıq qapısında - arxasından çevik-çevik ətrafa boyunan mühafizəçilərin qarşısında dayanıb durmuş, qarşılanma zolağında sıxlış ib əllərindəki gül dəstələrini, transporantları və onun portretlərini havada yellədən camaata, sonra başını qaldırib göye zillənibmiş...

- Kişi elə bil şəhərin göyü üçün darixmışdı.

Deyirlər, Ata bir müddət göylərə zillənib qaldıqca, hava limanına vahiməli sükut çökübmüş...

Camaat and içirdi ki, Atanın həmin o baxışlarından sonra göyün üzü qəfildən dəyişmiş, paytaxt səmasını neçə gündən bəri bürümüş qalın buludlar əfsanəvi qala darvazasının qapıları kimi öz-özünə aralanıbmış... və həmin dəqiqə göyün dərinliklərdən sızmağa başlayan axşam günəşinin zəif şəfəqləri hava limanına qəribə məhrəm bir ilqliq axıdıbmış...

Sonra deyirdilər, Ata tələsmədən, bir növ həvəssiz addımlarla təyyarənin pillələrini enərək, təyyarənin önünə salınmış nəhəng, sumağın xalının üzərinə çıxmış, orda xalqla görüş mərasimi üçün qoyulmuş kürsünün arxasına keçərək, qəzəbli gözlərini bir müddət də ordan camaata zilləyibmiş...

- ...Onun o vahiməli baxışlarına davam gətirmək çətin idi... - görüşdən sonra bir neçə gün özünə gələ bilməyən bir qadın danışındı, - ...baxdıqca, elə bil hamımız, ayağımızın altından yer qaça -qaça ona tərəf sürüşürdü. Bizi elə bil yerin özü ona sarı çəkib aparındı...

Deyirlər, Ata camaata bir müddət beləcə, dinməz-söyləməz baxandan sonra üzünü mikrofona yaxınlaşdıraraq sakit səslə:

- Yaşasın azadlıq!.. - deyibmiş...

Deyirlər, onun bu sözündən çəşib donuxan camaat matdəm-matdəm bir-birinin üzünə baxmış, sonra nəfəslərini dərib xof dolu nagümanlıqla:

- Yaşasın... - deyərək, asta səslərlə qışqırışmışdılardı...

II FƏSİL

...Şəhərin tanınmış psixiatri, professor N.Veyisov həmişəki kimi, bu gün də yuxudan dan yeri sökülməmiş, havasızlıqdan qulaqları uğuldaya-uğuldaya ayıldı... bir müddət yerinin içində vurnuxa-vurnuxa, bu gecəki yuxusunu yadına salmağa çalışdı və tam da olmasa, bəzi məqamları xatırladı...

Bu gecə professor yenə yuxunun ən ürəkdağıdan yerindən - özünü zorla yetirdiyi qapılarının ağızından, bir qulağı qaranlıq blokun aşağısı mərtəbələrindən eşidilən hənirtiyə kəsildiyi an oyanmışdı. Hər dəfə yuxunun bu məqamına çatanda professor dənizin qaranlıq dibindən təkan alıb suyun üzünə atılan kimi, özünü yuxunun ən çıxılmaz yerindən, havasız döngəsindən çəkib çıxarmağa bir növ adət eləmişdi və bunu, yəni yuxunun istənilən məqamından silkinib çıxmağı son bir neçə ayı necəsə, elə yuxunun içinde öyrənmişdi.

Son günlər isə bu «yuxu sıçrayışları» professor üçün o qədər asanlaşmışdı ki, o, yuxunun ən «bağırçıtladan» məqamlarında belə özünü itirmir, bədəninə sulu sarmaşıq kimi sarılan soxulcanvari, əcaib canlıları boyun-boğazından tələsmədən, ehmalca qoparır, onları çantasında gəzdirdiyi xüsusi kolbanın içində yiğir, yaxud gecənin bir aləmi, hansı möcüzəyləsə peydə olduğu kimsəsiz, küləkli səhralarda vahimədən bağırı yarıla-yarıla çıçırməq əvəzinə, sakitcə narın qum təpələrinin birinin üstə oturur, səbrlə buralara necə, hardan, hansı yollarla gəlib çıxdığını müyyənləşdirməyə çalışır, yaxud da zülmət qaranlığın içiylə evə daxil olub pərdələrin, şkafların arxasıyla qorxunc kölgə kimi sürünən oğrunu yaxalamaq əvəzinə, işığı yandırıb onunla söhbətə girişir, onu, evdə köhnə mebeldən və tozlu kitablarından savayı, heç nə olmadığına inandırıb dilxoşluqla qapıdan yola salırı.

Bəzi hallarda isə - yuxunu istədiyi səmtə yönəldə bilməyəndə və qorxunc yuxu məngənəsi professorun fantaziyasını üstələyib bədəninə soyuq vahimə cərəyanları yeritməyə başlayanda, professor dərhal yuxunu tərk etməyin zəruriyyini anlayır, həmin dəqiqə nəfəsini içində yiğib, ürəyi havasızlıqdan partlayanacaq, ürək döyüntüləri zəifləyib susanacan səbrlə gözləyir, sonra bədəninin min bir həyat eşqli toxumalarıyla tapançadan açılan güllə kimi yuxudan sıçrayırdı.

Belə yuxulardan sonra ala-bula xırdaçılıqlarından bezib zinhara gəldiyi yeknəsəq həyatı professor üçün təzələnir, hər bir şeyin rəngi, dadı dəyişir, qəribə, sirlə mənalar kəsb etməyə başlayırdı... Son vaxtlarsa, professor özünü artıq günortadın gecə yuxusuna hazırladığını tutur, bu ucsuz-bucaqsız yuxu ərazisində ötrü darıxdığını, işinin ən qızmar məqamlarında belə, yaxud evləri ilə üzbüüzdəki yaşıl xiyabanda gəzdiyi yerdə qəfildən qəribəyib, gecədən-gecəyə dəyişə-dəyişə, təzələnən yuxu həyatına tezcə qovuşmaqdən ötrü səbrsizliklə gecənin düşməyini gözlədiyini hiss edir, hava qaralar-qaralmaz, özünü evə çatdırıb şam yeməyini tələm-tələsik başa vurur, iş otağına çəkilib orda saatlarla qədim kitabların arasında eşələnə-eşələnə, yuxular və ruhlarla bağlı qərq olduğu ədəbiyyatları çarpayısının içində, stolüstü lampanın zəif işığında oxumağa başlayır və eləcə oxuya-oxuya da, kitab sinəsində, eynəyi burnunda, sirlə yollarla, yarıqaranlıq, dumanlı ciğirlərlə, asta-asta yuxuya gedirdi... Lakin gərgin iş gündündən sonra maraqdan nəfəsi tutula-tutula, səylə apardığı bu yuxuqabağı hazırlıq işləri hər dəfə professorun gözlədiyi nəticəni vermirdi. Məsələn, bir neçə ay bundan əvvəl yuxuya getməzdən, ötən əsrin axırlarında Rusyanın uzaq Saxalin dustaqxanasından ətli-canlı dustaqları «azadlıq» fitvasıyla yoldan çıxarıb qarlı Tayqa meşələriyle guya azadlığa buraxan və zavallıları elə yoldaca, Tayqanın qarlı uçqunları arasında diri-diri yeyib geriyə qayıdan Qubar adlı birisi haqqında oxuyandan və kitabın saralmış səhifələrinin birində, adamyeyən olduğu bilinsin deyə, başının tən yarısı ülgüclə qırılmış, öküzbənzər casusun səhifə ölçüsündə vahiməli şəklinə uzun-uzadı baxdıqdan sonra professor yuxuda niyəsə, bir neçə il bundan əvvəl itirdiyi balaca qarısını görmüşdü... Qarısı bütün yuxunu ona baxa-baxa, titrək əlləriylə xırçhaxırçla başını qasımişdi... sonra seyrək saçlarının arasından tapıb çıxartdığı rəngbərəng bitləri stolun

üstünə buraxıb, onları professorun heç vaxt eşitmədiyi dəli bir civiltiyə gülə-gülə bir-bir öldürməyə başlamışdı...

O yuxudan sonra professor bir müddət gecələrlə tənha evinin dəhlizindən, qaranlıq mətbəxdən eşidilən hənirtilerdən vahimələnir, səhərlərin gözünü bu sırlı yuxu vaqıəsinin heç bir izaha gəlməyən tilsimi haqqında fikirləşə-fikirləşə açırdı.

Başqa bir yxusunda isə professor hardasa, bomboz, firtinalı dənizin sahilində peyda olmuş, bozluğu göz ağrından ağır dalğaların arasıyla sahilə yan alan nəhəng gəmiyə iri yeşiklərdə daşınan adamların iniltilərini öz qulaqlarıyla eşitmışdı... Onda professor bu əcaib «daşınma əməliyyatına» nəzarət edən iri gövdəli, nəhəng məxluqlardan birinə yaxınlaşmağa heç cür ürək eləməmiş, sahildə baş verənləri, külək pal-paltarını əynində soyub çıxara-çıxara, sahilin qumu ağız-burnuna dola-dola nəyinsə arxasından müşahidə etməklə kifayətlənmişdi.

Bu yaxılarda isə...

Hər dəfə professor bu yerə çatanda, ürəyinin pis-pis bulanmağa başladığını hiss edirdi. Son bir neçə ayı gecələrlə iştirakçısı olduğu bu yuxu silsiləsindən qabaq nə oxuduğu yadında qalmasa da, gecədən-gecəyə məntiqi ardıcılıqla davam edən bu qəribə görüntülərin hər birini professor necəsə, bütün xirdalığıyla xatırlayırdı...

Hər şey ondan başlamışdı ki, professor yuxularının hansı birindəsə hansı naməlum səbəbdən, qətiyyən tanımadığı, həyatında belə rastlaşmadığı naməlum bir kəsin təqibinə girişmişdi... Yuxunun hansı məqamı isə həmin o naməlumun izinə düşən professor «ovunu» qan-tərdən boğula-boğula, vahimədən dizləri əsə-əsə, yarıqaranlıq tinlərin və çardaqların arasından sıvişib kimsəsiz dalanlara soxula-soxula izləyir, hər ifin diqqətini cəlb eləməməkdən ötrü maşınların altında, küçə izdihamının arasında gizlənirdi. İşin qəribəsi o idi ki, yuxunun bir yerində professor, inadla təqib elədiyi bu adamın özünün də, kimisə inadla təqib etdiyindən - onun da, qaranlıq dəhlizlərdən adlayıb meşin qapılarının arxasında gizlənə-gizlənə, oğrun-oğrun geriyə qanrıla-qanrıla kimisə güddüyündən duyuq düşmüş, bundan qorxusunun bir az da artığını hiss eləmişdi...

Professor gərnəşib sol böyü üstə çöndü və qəfildən yuxularında təqib elədiyi bu naməlum adamı hansı səbəbdən güddüğünü yuxuda bildiyini və o adamın gözünə məhz həmin o səbəbdən çarpmaqdən dəhşətli dərəcədə qorxduğunu anladı... Sonra yadına bu gecəki dəhşəti – bütün yuxunu xəbis inadla təqib etdiyi həmin o adamın İstiqlaliyyət küçəsindəki Elmlər Akademiyasının Rəyasət Heyətinin qədim binasına daxil olarkən, qəfildən ayaq saxlayıb geriyə çönməyini və üzbeüz səkidəki qəzet köşkünün arxasında gizlənmiş onu, necəsə gördüğünü xatırladı...

Bu xatırlamadan professor nəfəsinin təngidiyni, bədənini bürüyən soyuq tərdən üşüdüyüni hiss edib adyalı üstünə çekdi və yaddasını gərib yuxunun ardını xatırlamağa çalışdı...

...Professoru görəndən sonra həmin o naməlum adam binaya daxil olmamışdı... binanın girəcəyinə aparan mərmər pillələri enib onun dayandığı səkiyə sarı addımlamağa başlamışdı... İndi yuxudan həmin o sıvanmış tıxac əsuluya sıçrayıb ayıldandan sonra belə, professor yuxudan özü ilə gətirib gəldiyi vahimənin hələ də bədənidə dolaşdığını, balışının, çarpayısının üstündən qaranlıq duman kimi asıldığını duyurdu...

Kürəyi üstə uzanıb bozgödəkçəli adamın üzünü yadına salmağa çalışısa da, yaddası susdu, vahimənin bilavasitə törədicisi olan o üz çizgilərinin bircəciyini belə yadında saxlaya bilmədiyindən, ürəyi sıxıldı... bir müddət yerinin içində qulaqları uğuldaya-uguldaya uzanıb qaldı... sonra ayağa qalxıb işığı yandırdısa da, qabırğalarının altyıla soyuq giziltılərlə o yan-bu yana axan qorxu cərəyanlarından qurtula bilmədi... Onda professor məcbur olub bütün otaqların pəncərələrini taybatay açdı, evin dörd bir tərəfinə çökmüş ölüm sakitliyini,

hava işıqlandıqca küçədən ara-sıra eşidilməyə başlayan tək-tük maşın səsləriylə dağıtmağa çalışdı və elə həmin məqam xatırladı...

Həmin o əlamətdar rastlaşmadan sonra məsələlərin bir ayrı cür qəlizləşdiyini, o gecədən başlayaraq professorun özünün təqib obyektiనə çevrildiyini, təqib edənin, professorun bir gecə əvvəl yuxuda güddüyü həmin bozgödəkçəli olduğunu xatırladı...

- Ən qorxulusu bu idi ki, - professor ürəyi çırpına-çırpına fikirləşdi, - hər gecə gördüyü bu yuxuların məzmunu qəribə məntiqi ardıcılıqla inşaf edir, növbəti yuxu ondan əvvəlki gecə sıvişib çıxdığı yerdən davam edirdi... Son günlər isə yuxuda havanın temperaturunu, ağacların ətrini, becid yerisindən tərləyən bədənin qoxusunu, ayağının altında əzilən torpağın xışlıtisini və sairəni hədsiz dəqiq hiss eləməyə, ən xırda, əhəmiyyətsiz detalları belə, sezməyə başlamışdı... Məsələn, dünənki yuxudan hansı möcüzəyləsə yaddasına ilişib qalmış adda-budda görüntülər - boz gödəkçəlinin sağ yanağındaçıçapığın quruluşu, qaranlıq həyətlərinə daxil olarkən, ayağının altında qalıb onu büdrətmış düyməyəbənzər dəmir qırığı, bloklarına çatar-çatmaz, dördüncü mərtəbədə gedən təmirin qoxusu və sairə bütün gecəni yerinin içində qovrula-qovrula iştirakçısı olduğu bütün o vəqidlərin yuxuda yox, hansısa sırlı reallıqda baş verdiyinə şübhə yaradırdı.

...Qonşu mənzildə ağır nə isə yerə dəyib guruladı və professor son bir neçə gecənin yuxusuzluğundan gicisib acışan gözlərini ova-ova fikirləşdi ki, bu davamlı yuxuları onu hansı sırlı qanuna uyğunluqlar, nizamlı ardıcılıqlar üzrə harasa aparır. Amma hara?.. Yuxuların iblisanə məzmunu, hadisələrin bir-birini qəribə, nizamlı ardıcılıqla əvəzləməsi bir şeydən xəbər verirdi: professor öz yuxularındaca hansısa sırlı məkanın əsirinə çevrilir. Bu məkanın reallığı, ilğimvari görüntülərin həqiqiliyi bu ərazinin professorun təsəvvüründən çox-çox uzaqlarda, öz sərhədləri və qanunları olan bir müstəvidə baş verdiyindən xəbər verirdi...

Bu gecəki yuxudan isə professor, demək olar ki, ürəyini tam dayandırandan sonra, gözləri yuxudaca qaralıb huşu itəndən sonra aylımışdı...

Bu gecəki yuxusu professorun iş otağından başlamışdı. Həmin o boz gödəkçəlini professor qəbuluna yazılmış xəstələrin müayinəsi vaxtı, kabinetinin dəhlizə açılan qapısının arasından görmüşdü... və onu həmişəki kimi, ucuuti, sumağrı ayaqqabılarının xəstə parıltısından və bozluğu canavar kürkünün rəngini andıran gödəkçəsindən tanımışdı... Yuxuda professorun kabinetinin ağır qapısı qəfildən, necəsə, öz-özünə aralanmış, qapının arasından, dəhlizdə kiminləsə, elə bil, onun barədə astadan danışan boz gödəkçəlinin tanış silueti görünmüştü... Professor müayinə elədiyi xəstəni unudub ehtiyatla ayağa qalxmış, dəhlizə çıxbı orda nə qədər o baş-bu başa boylanmışdisa da, bozgödəkçəlini tapmamışdı. Boz gödəkçəli ilə professor bir də işdən çıxanda - xəstəxananın səkisindəki tramvay dayanacağında rastlaşmışdisa da, özünü o yerə qoymamış, mədəsini oyan həyəcanını içində qısbı bir müddət yağış çətirini döyəcləyə-döyəcləyə tramvayı gözləmişdi... Tramvay dayanacağa çatıb dayanandan sonra baş verənlər isə, professorun əvvəlki gecələr gördüyü yuxulardan nə iləsə, olsun ki, hədsiz canlılığı və yaddaşa hopma qabiliyyəti ilə seçilmişdi....

Yuxuları ilə əlaqədar professoru narahat eləyən digər əsaslı səbəb - yuxudan-yuxuya dəyişən sonluqlar - professorun oyanmaq fəndlərini yaxına buraxmayan, yuxudan sıçrama məqamını hansı möcüzəyləsə gecikdirən anlaşılmaz hərəkət və hadisə ləngliyi idi... Əvvəllərdən fərqli olaraq, son yuxularda professorun peşəkar «sıçrayış» üsulları kara gəlmir, yuxunun sonuna yaxın özünü tövşüyə-tövşüyə çatdırıldığı blokun ağızında əvvəlki yuxulardan daha çox ləngiyir, pillələri qalxmağa heyi, zəngi vürmağa əli çatmir, ayıldan sonra isə yuxuda dayandırıldığı ürəyini elə də asanlıqla hərəkətə gətirə bilmirdi...

Bu gecəki yuxuda isə – professor qaranlıq dalanlarla qaçıb özünü tövşüyə-tövşüyə qapılarının ağızına çatdıranda, həyəcandan əl-ayağı əsə-əsə məlum «açaraxtarma» əməliyyatına girişəndə, digər yuxularda aşağı mərtəbələrdən eşdilən hənirtilər professorun,

az qala, qulağının dibində eşidilmiş, geriyə qanrilmağa macal tapmamış arxada dayanan kiminsə zindan əli onun vahimədən keyimiş ciyinə qonmuşdu...

Bu o demək idi ki... - professor nəfəsini dərib yuxularla gerçəkliyin bir-birinə qatıb qarışdırıldığı fikirlərinə aydınlıq gətirməyə çalışdı, - ...hə, bu, yenə o demək idi ki, yuxuları, gecədən-gecəyə hansı qanuna uyğunluq üzrəsə dəyişirdi, ha yanasa yön alırı...

Yorğanı üstündən atıb fikirləşdi ki, səmtini dəqiqləşdirməyə çalışdığı o yön olsun ki, Ölümün özü idi... Belə gecələrin birində o qorxunc kəs, axır ki, özünü ona yetirəcəkdi, ağız-burnunu zindan əlləriylə qapayıb, onsuz da xəstə ürəyini əbədilik susduracaqdı.

Bu fikirdən professor ürək döyüntülərinin sürətləndiyini hiss etdi və fikirləşdi ki, bu amansız ölüm tələsindən qurtarmağın yeganə yolu - bütün iradəsini toplayıb yuxunun ən müvafiq məqamı o adama yaxınlaşmalıdır, ruhi xəstələrə tətbiq etdiyi peşəkar ünsiyyət üsullarını işə salmalı, onu yuxuda təqib etdiyinə görə üzrxahlığını bildirməli, bu şüursuz təqibin səbəbi onun özünə də məlum olmayan əcaib anlaşılmazlıqdan savayı, ayrı bir şey olmadığına inandırmaqdı. Əslinə qalsa, professor bu hərəkəti hələ srağagünkü yuxusunda eləməyi qərara almışdı, lakin yuxunun məzmunu üzrə aralanan qapının o üzündə, dəhlizin aşağı başında sehrli piçiltisini işə salmış bozgödəkçəlinin siluetindən yerindəcə donub qalmış, otağından çıxmaga necəsə cürət eləməmişdi. İş gününün sonunda isə həmişəki kimi yollandığı dayanacaqda boz gödəkçəliyə tuş gəlmış, yuxunun qalan hissəsini onun inadkar təqibinə məruz qalmış, qaranlıq dalanlarla çəkməsinin dabarı sürüşə-sürüşə, ayaqları sıx ağacliqların arasıyla bir-birinə dolaşıb dəqiqədə bir onu büdrədə-büdrədə qaçıb canını qurtarmaqla məşğul olmuşdu.

...Divar saatı kəfgirini işə salıb yellənməyə başladı və səkkiz hüznlü zəng çaldı.

Saat səkkiz idi. Ayağa qalxıb başmaqlarını geyindi. Nəbzi getdikcə uzaqlaşan qatarın səsi kimi zəifləyibitmək üzrəydi. Dolabın siyirtməsini çəkib ürək həbini dilinin altına qoydu, yorğanı ciyinə salıb ayaqlarını ardınca sürüyə-sürüyə eyvana çıxdı.

Günəş çıxmışdısa da, göyün üzünü bağlamış buludların sıxlığından, ha tərəfdə olduğu bilinmirdi. Həyətə süd gətirmişdilər. Qonşulardan bir neçəsi əllərində süd şüşələri maşının yanında yiğisib növbə ilə süd alırdılar...

Sübəhün şəh qoxulu havasını ciyərlərinə çəkib məhəccərə dirsəkləndi. Fikirləşdi ki, o qaranlıq yuxu labirintlərinin düyününe onu özü salıb. Həmin o inadkar yuxu tədqiqatlarıyla...

Alınıni eyvanın şüşəsinə söykəyib içəri - yataq otağının bir küncündə saralan tənha çarpayısına, rəflərdə üst-üstə qalanmış tozlu kitablara, yazı masasının üstə gecədən yanış qalmış stolüstü lampasına baxdı...

* * *

Klinikanın hay-küylü dəhlizlərinin, həmişəki kimi, elə bil, şəhərin yuxulu küçələrinə aidiyatı yox idi. Kimlərəsə rastlaşmağın, saxta təbəssümle salamlaşmağın üzüntülərindən xilas olmaqdan ötrü professor döşəməsi ağ neftlə yağılanmış yarıqaranlıq dəhlizlərdən tələm-tələsik ötüşüb özünü qurtaracaqdakı kabinetinə saldı. Qapını arxasında bağlayıb bir müddət nəfəsini nizama sala-sala, dəhlizə diqqət kəsildi.

Dəhliz sakit idi...

Paltosunu soyunub səliqə ilə asılıqana keçirdi, şkafdan çıxardığı ağ, nişastalı xalatını əyninə geyinəndə yenə üç il bundan əvvəl itirdiyi qarışının mehriban üzünü xatırladı...

Qarışının vəfatından sonra professor xalatını klinikanın xadimələrinə yudurdurdusa da, hər səhər bu xalat professora əziz qarışını xatırlatmaqdən yorulmurdu.

Bu məqam otağın qapısı ehtiyatla açıldı və aralıqdan qeydiyyat şöbəsinin ağ papaqlı tabelçisinin başı göründü:

- Sabahınız xeyir, professor.

- Sabahın xeyir, - professor qızın salamını ona sarı gözünün ucuyla belə baxmadan, stolunun arxasına keçib üstündəki kağız-kuğuzu sahmana sala-sala, həvəssiz halda aldı.

- Sizə kimsə zəng vurmüşdu, professor. Adını dedi, yaxşı eşitmədim. Soruşdu bu gün qəbul saatınız neçədədi, mən də dedim.

- Yaxşı elədin, - professor dedi və qızı yola salmaqdan ötrü eynəyini gözünə taxıb stolun bir tərəfinə yiğilmiş xəstəlik vərəqələrini bir-bir gözdən keçirməyə başladı. Son vaxtlar ətrafındakı insanların dəli həyatsevərliyi, becid yerişləri, gümrah səsləri professorun onsuz da zəif əsəblərini laxladırdı.

Tabelçi bir müddət kandarın ağızından asılı-asılı professora baxıb qapını örtdü, bir qədər keçmiş dəhlizdən qızın isterik gülüşü eşidildi və professorun yadına, srağagün kabinetinin qapısını içəridən açıralayıb gün ərzində içəri bir kəsi buraxmayan, daxili telefonun zənglərinə, qapı döyülməsinə cavab verməyən, iş gününün axırında isə içəridən ağarmış bəniziylə çıxıb heç nə olmayıbmış kimi evinə yollanan baş həkim düşdü...

Klinika yavaş-yavaş öz xəstələrinə oxşamağa başlayırdı... - professor fikirləşdi və əlinin altına keçən sarımtıl üzlü xəstəlik vərəqəsini oxumağa hazırlaşdı ki, qapı yenə xirdə-xirdə döyüldü və içəri, nurani üzü, səliqəylə geriyə daranmış hamar, çal saçlarıyla çar dövrünün həkimlərini xatırladan ortaboylu, ariq bir qoca daxil oldu. O, xirdə addımlarla irəli yeriyib professorun yazı masasının yaxınlığında dayandı.

- Siz qəbula yazılmışınız? – professor deyib, eynəyini alnına qaldırdı.

Qoca professorun sualına cavab vermək əvəzinə, əlindəki içi dolu çantani döşəməyə qoyub, müayinə kreslosuna əyləşdi, xirdə, mavi gözlərini professorün üzünə dikib qəribə, tanış səslə:

- Tanış olaq, akademik Siracov. Camal Siracov, - dedi.

«Qonağın» üzü professora tanış geldisə də, onu harada gördüyüünü o, heç cür yadına sala bilmədi.

- Mən bura, sizin yanınızza xəstə kimi gəlməmişəm, – qoca deyib pərt-pərt udqundu.

– Sizinlə həmkar kimi görüşüb danışmağa ehtiyacımvardı, odu ki, gəldim.

Professor qocanın səliqə ilə kəsilmiş ağappaq dırnaqlarına baxıb:

- Yaxşı elədiniz. Buyurun, dinləyirem.

- Mən də sizin kimi elm adamıym, amma sizin kimi praktik yox, daha çox nəzəriyyəciyəm, - akademik deyib susdu, günah və iztirab kölgələri dolaşan üzündən, nədənsə həyəcanlandığı bilinirdi.

Akademik danışdıqca, professor vaxtı fövtə verməmək məqsədilə masanın kənarında üst-üstə yiğilan müayinə vərəqələrini stolun üstünə yaydı, onların arasında akademikin familiyasını axtardısa da, tapmadı.

Müayinə vərəqi akademikin özündə idi. Akademik onu çantasından çıxarıb masanın üstünə qoydu:

- Dedilər, vərəqəsiz qəbul etmirsiz, mən də hər ehtimala qarşı aldım.

Professor vərəqəni qabağına çəkib oxudu:

«Siracov C.N. - 1918 - ci il. Təqribi diaqnoz: maniakal depressiv psixoz.

simptomlar: təqib və təhlükə hissi, skleroz».

- Professor, - akademik altındakı stulu irəli çəkmək istədisə də, çəkə bilmədi, olsun ki, pianoçu əllərini andıran balaca əllərinin buna gücü çatmadı, - sizdən bir xahişim var, mənə xəstə kimi yanaşmayın. Mən sizin yanınızza müalicə üçün gəlməmişəm.

Akademikin bu sözlərindən professorun ürəyi sıxlıldı.

- Məni düzgün başa düşün, biz hər ikimiz elm adamıyiq, - akademik elə danışırkı, elə bil, harasa tələsirdi, - siz insanların ruhi durumuyla məşğulsuz, mənsə, qavrayışıyla. Peşələrimiz hardasa qohumdu.

- Narahat olmayın, danışın, mən sizi dinləyirəm, – professor deyib eynəyini geriyə – burnunun üstünə qaytardı.

Qoca akademik bu sözdən, elə bil, azca toxladı, əlini daraq əvəzi saçlarına keçirib geriyə hamarladı, sonra lap astadan:

- Mən tələyə düşmüşəm, – dedi.

- Nə mənada?.. – professor deyib mexaniki cəldliklə yenidən akademikin müayinə vərəqinə zilləndi.

- Mən qorxulu yuxular görürəm, professor, – akademik dedi və bu dəfə professorun gözünün içində elə baxdı, elə bil, bu dəqiqə, indilərdə nə isə baş verəcəkdi.

- Qorxulu yuxular görmək bizim peşəmizdi, əziz Camal müəllim, bundan narahat olmağa dəyməz.

- Yox, elə deyil, - akademik dedi və bu sözdən sonra, elə bil, yumaq kimi büzüşdü. - Mən vahiməli yuxular görürəm. Yuxudan qan-tər içində, bəzən ürəyim, az qala, dayanadaya ayılırəm. Bəzən elə olur ki, ayıla bilmirəm. Ordan özümü, ürəyim partlaya-partlaya, boğula-boğula sürüyüb çıxarıram. Sonra nə qədər dava-dərman içirəmsə də, xeyri olmur. Ötən ay həmin bu yuxuların birində bağırsaqdan infarkt keçirmişəm...

Akademik danışdıqca, professor fikirləşirdi ki, sən demə, tək bir o bu vəziyyətdə deyil. Demək alim qocalığının axırı budu; isterik psixoz. Belə bir durum onu da gözləyir. Bəlkə də, artıq «karzusuna» çatıb. Hansı dəli öz dəliliyini boynuna alır ki?!.. Axır günlər bütün klinika kimi, o da öz yuxularıyla yavaş-yavaş xəstələrinə oxşamağa başlayır...

...Akademik həyəcanlı idi... danışdıqca, həyəcanı vahiməyə, ölümqabağı vurnuxmanı andıran qəribə çabalamaya keçirdi...

- Arvadım demək olar, hər gecə evə təcili yardım çağırır. Onlar da ürəyimi yoxlayandan sonra üzümə elə baxırlar, elə bil, axırıncı dəfə görürlər məni, – akademik bunu deyib susdu, mələlə baxışlarını professorun üzündə gəzdirdib yarpaq kimi titrədi, - mən qorxoram, professor.

Professor akademikin uşaqlığını andıran balaca üzünü, quş caynağını xatırladan xırdaça əllərinə baxıb:

- Sakit olun, əzizim, - dedi, - burda ki, Allaha şükür, qorxmursuz?!.. Qorxu hissi gərgin beyin fəaliyyətinin, əsəb pozğunluğunun, yaxud uzun müddətli depressiyaların yaratdığı normal bir haldır, özünü qorxutmayın. Bir qədər əsəbsəkitləşdirici frankfelezatorlar kursu keçsəniz, hər şey öz qaydasına düşəcək.

- Bu, xəstəlik deyil, professor, – akademik deyib çantasını niyəsə döşəmədən qaldırib dizlərinin üstünə qoydu və niyəsə, lap astadan:

- Məni güdürürlər, professor, - dedi.

Akademikin bu sözündən, professorun ürəyi düşdüsə də, özünü o yerə qoymadı:

- Güdürürlər?..

Akademik professorun sualını bu dəfə başıyla təsdiqlədi.

- Deyə bilərsiniz, o yuxuları nə vaxtdan görməyə başlamışınız?..

- Nə vaxtdan? – Akademik yuxudan ayılan kimi, özünü dikəltdi, bir qədər fikrə getdikdən sonra, - bəlkə də, dörd ay olar.

Professor ürəyininin, artıq akademikin hər sözünə titrədiyini hiss edib özünü elə aldı.

- Danışın, nə görürsüz yuxuda, nədən qorxursunuz... sizi güdən... - bu yerdə professor içindən ötüşən cərəyanları hiss edib sözünə ara verdi. - Onu tanıyırsız?..

Akademik bayaqdan bu suali gözləyirmiş kimi, bütün bədəniylə professora sarı əyildi, sanki kiminsə onu eşidəcəyindən ehtiyat edə-edə, astadan:

- Onun üzünü görmək heç vaxt müyəssər olmur, – deyə piçildədi.

- Deməli, onu tanımırısz, – professor vaxt udmaq üçün dedi, özü isə akademikin dedikləri ilə öz yuxuları arasındaki qorxunc paralellərin arasında azib qaldı. - Kimdənsə şübhələnirsiz?.. Məsələn, ola bilər, həyatınızda, lap elə cavanlıqda kimsə ürəyini sindirmisiz, ya kiməsə borclu qalmış...

Akademik nə isə demək istədi, amma demədi, susub bulanıq gözlərini professorun üzünə zillədi.

- Deyirəm, yəni belə şeylər ola bilərmi, ümumiyyətlə?.. - professor bir-birinin ardınca beyninə dolan təhlükəli fikirləri başından qovub səs tembrini yumşaltdı, karandaşı əlinə alıb heç nə olmayıbmiş kimi, akademikin müayinə vərəqəsində yazılmış «maniakal depressiv» sözlərinin altından xətt çəkdi.

- Xeyr, olmayıb, ola da bilməz, - akademik dedi və elə bil professorun bu sualından tutulan kimi oldu.

- Mən istəyərdim ki, yuxularınızı danışasınız. Heç olmasa, bircəciyini.

Akademik ciyinlərini çəkib fikrə getdi, sonra elə fikirli-fikirli, qəribə bir hüznə:

- Onların hamısı əslində, bir şeydi... - dedi və elə bil, dediyindən özü də xoflandı.

Akademikin bu sözündən sonra professorun qanı əməlli başlı qaraldı, stolun siyirtməsindən çıxardığı qəlyanı doldurub dişlərinin arasına basdı:

- Danışın, tələsməyin, – deyib alışqanı yandırdı.

Akademikin vahiməsi bircə anın içində sanki bəbəklərinə yiğildi, üzündə qaramtil kölgələr dolaşdı:

- Mən onu həmişə tramvay dayanacağında görürəm. Dayanacaqda adamların arasında dayanıb guya kiminləsə danışır, amma, əslində, biliyəm, fikri məndədi. Görürəm axı, necə arada bir yana qanrlıb gözücü mənə baxı...

Professorun, akademikin bu təsvirində ürəyi qırıldısa da, ürək döyüntüləri qəribə bir tələskənliklə sürətləndisə də, bunu biruzə vermədi, qəlyanın tüstüsündən acısan boğazını arıtlaya-arıtlaya, boğula-boğula öskürdü...

Professorun öskürəyi akademikin fikirlərini yayındırmadı... o, danışdıqlarını, zilləndiyi məchulluqda görən tək, aramla danışır, arada bir fikri qırılır, cümlələrin arasında büdrəyb susurdu. Akademik həm də, elə bil, üzüyürdü. Danışdıqca, balaca əllərini gah qoltuğuna, gah da sümüklü dizlərinin arasına basıb qızdırımalı adəmin üzütməsiylə titrəirdi.

- ...O həmişə eyni yerdə dayanır, həmişə də guya kiminləsə danışır... sonra tramvay gelir... mən tramvaya minirəm... O da minir, özü də ayaq üstə dayanır, həmişə də hardasa, lap arxalarda dayanır... bütün yolu da həmin o arxalardan mənə zillənir...

Professor hiss elədi ki, akademikin dediklərindən gözləri qaralır... bir qədər sonra nə baş verdi, akademikin dedikləri eşidilməz oldu... və professor bədəninin, bir neçə il bundan əvvəl ağır cərrahi əməliyyatdan əvvəlki tək, ölüm qorxusunun soyuğundan soyuduğunu hiss etdi... qəlyanının sönük külünü ehtiyatla külqabıya boşaltdı və hiss elədi ki, əlləri titrəyir.

- ...axır mən düşürəm, o da düşü,. – akademik danışdıqca haldan-hala düşür, dil-dodağı quruyurdu, – küçələrin qaranlığı ilə məni kölgə kimi qarabaqara izləyir... mən onu evin yan-yörəsində azdırmağa çalışıram ki, mənzilimin yerini bilməsin... özümü gah ağaçlığın sıx yerinə salıram, gah dalanlıarda gizlənirəm... o isə bilir... o hər şeyi bilir...

Akademik professorun bu gecəki yuxusunu danışındı... boz gödəkçəlinin təqibindən qurtulub özünü kimsəsiz bloka salmağını, pillələri ürəyi partlaya-partlaya iki-iki qalxıb qapının ağızında əl-ayağı əsə-əsə qapının açarlarını axtarmağını xatırladı...

- Bu gecə isə, - akademiki bu yerdə öskürək tutdu, - ...o, lap yaxındaydı, qapımızın ağızına çatıb arxamda dayanmışdı, səsini çıxartmadı ki, arxamda dayandığını hiss eləməyim... Mən zəngin düyməsini basıram... eşidirəm, zəng çalınır... içəridən arvadımın hənirtisini eşidirəm... qapı isə heç cür açılmır ki, açılmış... Axırda əlacsız qalıb qapını var

gücümlə döyürem, qışqırıb arvadımı köməyə çağırıram... arvadım qapıya yaxınlaşır, qapının o üzündən - içəridən nə isə deyir, mən anlamırıam... - bu yerdə akademik susdu, boğazına dolan qəhər danışmağa imkan vermədi. Sonra haçandan-haçana, – Mən ağlayıram... «havam çatmır...» - deyirəm, arvadımsa, «gözlə» deyir, «indi açıram» deyir və qapını açmır...

...Professor hiss elədi ki, o da ağlamaq istəyir... Boğazını sıxan qəhəri udub özünü elə almağa çalışdı.

- Mənə kömək edin, professor... - akademik qəfildən yuxudan ayılan kimi, professorun əllerindən yapışdı, - bu, bütün bu danışdıqlarım heç bir yorğunluğun, gərginliyin nəticəsi deyil, inanın mənə. Bu, mənim öz yuxumdaca düşdüyüm qorxunc bir tələdi. Məni o tələdən bircə siz qurtara bilərsiz. Yalnız siz...

- Siz nəyi deyirsiz, anlamırıam, – professor da elə bil yuxudan ayıldı, özünü kreslonun söykənəcəyinə atıb akademikə baxdı.

- Mənə deyiblər, siz insanın şüuaraltı yaddaşına yol tapan yeganə mütəxəssissiniz.

- Şüuraltıının bura nə dəqli var?.. – professor dedisə də, yuxunun birbaş şüuraltı yaddaşla idarə olunduğunu xatırlayıb, – yəni demək istəyirsiz ki...

- Bəli, onu demək istəyirəm. Hər şey sizin əlinizdədir.

- Bir dəqiqə, bir dəqiqə, - professor akademikin sözünü yarımcıq kəsdi, - sizə, olsun ki, səhv məlumat veriblər. Mən, heç bir şüuraltıyla məşğul olmuram. - professor dedi və nədənsə özünü bu balaca, çalsاق adəmin qarşısında günahkar hiss etdi.

- Siz mənə inanmırısz, - akademik sakitcə dedi və yenə qırıq-qırıq öskürdü, sonra peşman halda professorun üzünə zilləndi, xırda gözlərinin dərinliyində köməksiz çıxılmazlıq həyəcanını andıran qorxunc kölgələr oynadı, - mənimse, sizdən savayı üz tutmağa adamım yoxdu.

- Əvvəla, mən demədim ki, sizə kömək eləmək istəmirəm, - professor deyib əllərini xalatının cibinə saldı və fikirləşdi ki, akademik, olsun ki, dediyi həmin o ürək çatışmazlığından öskürür, - Sadəcə, istəyirəm biləsiniz ki, şüuraltıya daxil olmaq və orda hansısa əməliyyatı aparmaq mümkün olan iş deyil. Mənim köməyim bir bu ola bilər ki, sizə, müəyyən seanslar təyin edim, şüuraltı yaddaşı dondurmaq üçün.

- Nə istəyirsiz eləyin, - akademik təslim olan tək, başını aşağı salıb susdu, sonra ləp astadan, elə bil, öz-özünə, - təki məni xilas edin, – dedi.

- Siz demək istəyirsiz ki...

- Hə, hə, mən demək istəyirəm ki, elə edin ki, mən daha o darısqal yuxulara düşməyim. Yalvarıram sizə, - akademik deyib professorun gözlərinin içində elə baxdı, elə bil bu dəqiqə oturduğu kreslonun altı açılacaqdı və akademik kreslo qarışq sonu, dibi görünməyən qaranlıq, qorxunc uçuruma yuvarlanacaqdı, - onlar məni yuxuda aparacaqlar, professor, - dedi və elə bil, oturduğu yerdə qəribə bir çəkisizliklə yelləndi.

- Kim - onlar?..

- Sizə bir sərr açım, professor, - akademik deyəsən, professorun sualını eşitmədi, - bu yuxular, əslində yuxu deyil.

- Yuxu deyil?.. - professor akademikin gözünün içində baxdı.

Akademik dəliyə oxşayırıdı...

* * *

- Bütün bu danışdıqlarım, bilmək istəyirsinizsə, əslində, yuxu deyil, - akademik deyib, sırkı eyhamla başını yellədi. - bunu mən son yuxularımında anlamışam. Bütün bu danışdıqlarımı mən, əlbəttə ki, yatandan sonra görürəm. Amma, bunlar yuxu deyil. Bu... - akademik bu yerdə susub professora zilləndi, sonra gözlərinin dərinliyində xəstə parıltılar oynaya-oynaya - ...ora aparan yolun başlanğııcıdı.

- Hara, ora?..

- O biri dünyaya... - akademik şəhadət barmağını haranısa arxaya tuşladı. - Mən ölümdən qorxmuram, professor. Mən... - akademik yenə piçiltiya keçdi, - bu qorxunc səyahətin yollarında itib-batmaqdan qorxuram. Yuxuda Ölümün ərazisinə keçməyin vaxtı da, məsafəsi də hüdudsuzdu, professor... Mən həmin o sırlı, sosuz hüdudsuzluqda əbədi qalmaqdan qorxuram... başa düşürsüz?..

- Başa düşürəm, - professor dedi və anladı ki, heç nə başa düşmür.

Akademikin yuxuları onun yuxularına qarışib anlaşılmaz və vahiməli olan hansısa sırlı aləmin mövcudluğundan xəbər verirdisə də, bu mövcudluğun hansı şəkildə, ha tərəfdə olduğunu təsəvvürə gətirmək, professora mümkünüsüz gəlirdi.

- Mən başa düşürəm, bu, axırdı. Bu yuxular mənim sonumdu, - akademik təslim səslə dedi. - Amma, qorxulu olan, bu deyil. Qorxulu olan – bu ərazidə azib qalmaqdı... - akademik bunu deyib susdu, elə bil danışmaqdan yoruldu, gözlərinin işığı da elə bil söndü, heysiz səslə, - bu yuxular Cəhənnəmin özüdü. - dedi və sözük gözlərlə professora elə baxdı, elə bil, onunla vidalaşdı.

Professorun qəlyanı stolun üstündə, dəyirmi, büllur külqabının kənarında tüstüləyirdi...

- Neçə illərdi bir mövzu üzərində işləyirdim... - akademik, qəlyanın tüstüsünə baxa-baxa danışındı. - İndi anlayıram ki, məni həmin o əsərə görə ilişdirilər. Özü də gör bir harda... Ötən ay əlyazmanı yandırmaq istədim, əlim gəlmədi... - akademik yenə məlul baxışlarla professora zillədi. - Orda bu dünyani o dünyadan ayıran əraziyə bağlı müəyyən qadağa mətləblərə toxunulur...

- Qadağa mətləblər?.. Siz nəyi deyirsiz?..

Qapı astaca döyüldü və açıldı, aralıqdan tabelçi-qızın ağ papaqlı başı göründü:

- Professor, burda xəstələr maraqlanırlar, bu gün qəbul olacaq, ya yox?..

Professor bir müddət qızın üzünə baxdı... elə bil, nə dediyini anlamadı.

Akademik, deyəsən, sözünü bitirmişdi... əldən düşüb süst təslimliklə kreslosunun söykənəcəyinə dayaqlanmışdı.

Professor üz-gözünü iki əli ilə ovuşdurub fikirlərini sahmanlamağa çalışdı.

Onun da bağırtı yarmağa, akademik deyən tək, cəhənnəmi andıran o yarıqarnılıq ərazilərdə axırına çıxmış yuxuları akademikin yuxularına qarışib təsəvvüründə müdhiş bir mənzərə canlandırdı...

Hələ ki, aydın olan bir bu idi: akademik xəstə deyildi. Amma o, həm də dəliyə oxşayırdı...

Professor bayaqdan bəri akademiki dirlədikcə, yuxulara və şüuaraltı yaddaşa dair oxuduğu ədəbiyyatları, nəzərində saxladığı bir neçə yazını yadına saldıqca, iki adamın eyni bir vaxtda eyni yuxu məkanına düşməsi barədə hansıa məlumatı, ya heç olmasa fikri xatırlamağa çalışmışdı da, yadına heç nə düşməmişdi.

- O adamı təsvir edə bilərsiz?.. - professor deyib, ayağa qalxdı, pəncərənin qabağına keçib pərdəni araladı.

- Siz nə dediniz?.. - akademik elə bil yuxudan ayıldı.

- O adəmin... sizi təqib edəni deyirəm, görünüşü barədə nə isə deyə bilərsiz?

- O çox qorxundu, - akademik fikirləşmədən dedi, - üzünü dəqiq yadına sala bilmirəm... daha doğrusu, mənə o üzü görmək heç vaxt müyəssər olmur. Yadımda qalan – bircə onun gödəkçəsidi. Bozumtula çalan dama-dama gödəkçəsi...

Professor daha heç nə deyə bilmədi... üzünü akademikdən gizləməkdən ötrü kənara çevirib alını pəncərənin şüşəsinə dirədi.

- Yalvarıram sizə, professor, məndən heç nə gizlətməyin, - akademik gəlib arxasında dayanmışdı, həyəcandan təngiyən nəfəsini nizamlamağa çalışırı.

Professorun anladığı bircə bu idi ki, o bu dəqiqə akademikə heç nə deyə bilməzdi. Ən azı ona görə ki, burda, işin bu saatında müayinəsinə gələn pasientlə təref müqabili kimi danışmağa ixtiyarı yox idi. Hər şey bir yana qalsın, bu, onun ömrü boyu hər şeydən üstün tutduğu həkimlik ləyaqətinə yaraşmazdı.

Çönüb akademikin çölün işığında açıq maviyə çalan gözlərinə, üzünün solğun qırışlarına baxdı...

Hə, o, akademikə heç nə deyə bilməzdi. Akademikin səhhəti onsuz da ürəkaçan halda deyildi. Odu ki, akademikin çəlimsiz çıyinlərini qucaqlayıb mümkün qədər mülayim:

- Gəlin əyleşək, - dedi və gətirib onu bayaqkı yerinə oturtdı, yazı masasının arxasına keçib qollarını qoltuğuna vurdu.

İndi o, akademiki öz peşəkar üsulları ilə ovundurub yola salacaqdı, özü isə burda - dörd bir yanı ruhi xəstələr dolu xəstəxanada, yarıqaranlıq yuxularının əsirliyində qalacaqdı...

Fikirləri yenə bir-birinə qarışdı. Aydın olan bir bu idi ki, o heç kimə dəyişdənmişdən, öz yoluyla gedib-gəldiyi yerdə, öz evindəcə, yorğan-döşəyindəcə sirli, çıxılmaz yuxu quyusuna düşmüştü və həmin o quyuda ondan savayı bir adam da vardı. O da həmin bu mavi gözlü, kövrək akademik idi...

Boğazının quruluşunu yumşaltmaq üçün stolun üstündəki qrafindəki sudan stəkana süzüb, akademikə təklif etmədən iri qurtumlarla başına çəkdi.

Baş həkimin selektorunun yanğıın maşınının siqnalına oxşar zəngi çalındı, sonra opera müğənnilərinin səsini andıran bas səsi eşidildi:

- Kolleqa?!.. Camaatı niyə qəbul eləmirsen?.. Bu da təzə çıxdı?.. - baş həkimin səsi elə idi, elə bil onunla uzanan yerdə danışındı.

- Xəstəm var. Vəziyyəti ağırdı.

- Lap elə ağırdı?..

- Ağırdı-ağırdı, - professor tələm-tələsik dedi.

- Nə deyirəm. Deyirsənse, demək ağırdı. Boşalanda xəber elə.

Dəstəyi yerinə qoyub akademikə baxdı:

- İndi mənə qulaq asın, görün nə deyirəm. Sizə bir qədər dincəlmək, bir sıra yüngül trankfilizatorlar qəbul eləmək lazımdı. Bir də pis olmaz ki...

- Professor, - akademik qəfildən professorun sözünü kəsib yuxulu gözlərini onun üzünə zillədi, - demək, siz mənə inanmırısz.. – dedi və cavab gözləmədən ayağa qalxdı, boğazını yenə qəhər tutdu. Yoxsa bu, professora elə gəldi?..

Akademik çantasını əlinə alıb xırda addımlarla qapıya sarı yeridi, orda ayaq saxlayıb geriyə çöndü, qorxu və iztirab dolaşan üzüylə professora baxdı, sonra dinib-danışmadan, ehmal addımlarla otaqdan çıxdı.

Akademikdən sonra professor bir müddət yazı masasının arxasında tarazlığını itirmiş kimi, yönəmsiz vəziyyətdə qaldı. Başını əlləri arasına alıb beynində bir-birinə qarışan fikirlərini sahmanlamağa çalışdısa da, akademikin uşaq üzünü andıran nurani siması bunu eləməyə imkan vermədi.

...Professor xəstəxanadan çıxanda yağış yağırıdı... Tramvay dayanacağı həmişəki kimi adamlı dolu idi deyə, professor bir kənarda - qəzet köşkünün yanında dayanmışdı.

Çox keçmədi ki, necəsə, gözünün, yoxsa üzünün ha tərəfiyləsə bir qədər aralıda - adamların sıx yerində qaralan gödəkçənin tanış ala-bulalığından ürək döyüntülərinin tezleşdiyini hiss elədi... Yox, bu dəfə nəyin bahasına olursa-olsun, özünü ələ almalıdır, həyasız təqibləriyle gününü qaraldan bu adama yaxınlaşmalı, adamların sıxlığından istifadə edib yaxasından yapışmalı, silkələyə-silkələyə ondan nə istədiyini, bu aramsız təqiblərinin səbəbini soruşmalıdır.

Professorun dayandığı yerdən bozgödəkçəlinin üzünün bir hissəsi görünürdü... O kiminləsə lap astadan danışır, arada bir ötəri nəzərlərlə yolun o biri üzünə boyhana-boyhana olsun ki, tramvayın gəlişini gözləyirdi.

...Bədəninə yeriyən titrəməni gizləməkdən ötrü paltosunun boyunluğunu qaldırdı, gölməçələrin üstündən adlayıb boz gödəkçəliyə yaxınlaşdısa da, qəfildən tramvayla gedəcəyi yolun marşrutunu – bir neçə dayanacaqdan sonra düşəcəyi küçənin qaranlığını, həyətlərinə aparan yolun kənarlarıyla sıvíşəcəyi dalanları, nəfəsi kəsilə-kəsilə divarlarına qışılacağı darisqal döngələri xatırlayıb duruxdu.

Sonu ölüm təhlükəsiylə bitəcək bu qorxulu tamaşaşa son qoymağın vaxtı çatmışdı... İndi o nəyin bahasına olursa-olsun, toparlanmalı, bütün vücuduyla təhlükə saçan bu şiv qamətli adama yaxınlaşmalı, yaxasından tutub silkələyə-silkələyə, yaxud, dönə-dönə üzr istəyib üzbeüz dayana-dayana, nəzakətlə bu anlaşılmaz «gizlənpaç oyununa» bir aydınlıq getirməlidir...

Bu fikirlərlə bozgödəkçəliyə sarı addımlamağa hazırlaşırkı ki, qəfildən bayaqdən bəri adamların sıx yerində dayanıb tramvay gözləyən cavan gəlin əlindən çıxb yola qaçmaq istəyən qız uşağının ağızının üstündən şillə vurdu... uşaq şillənin təsirindən səndələyib yerə oturdu, ayaqlarını yerə döyüb, üst-başının palçığını üz-gözünə yaxa-yaxa, əti kəsilmiş kimi çığırib ağlamağa başladı...

Bu çığırtıdan, ya nədənsə, professor içinde qəribə bir rahatlığın yarandığını hiss etdi, özünü toplayıb bozgödəkçəliyə sarı bir neçə addım da atdı və fikirləşdi ki, indi onu necə çağırmalıdır, adını ki, bilmirdi?!.. Nə deməliydi, «ay oğlan», yoxsa «vətəndaş», ya «a bala»?!. Müraciətlərin heç biri düz gəlmirdi. Biri köntöy səslənirdi, o biri rəsmi, bu biri... Yaxşısı budu, - professor boz gödəkçəliyə çatıb ayaq saxladı, - ehmalca onun kürəyinə toxunsun. Onda oğlan geriyə qanrilib ona baxacaqdı. Sonra professor bunu təsəvvürünə də getirdi... necə bozgödəkçəli aramla geriyə çönürl, necə canavar gözlərinə bənzər qaramtil bəbəklərini üzünə zilləyir... necə bədəni üzünə yaxından tuşlanan qorxunc üzün vahiməsindən uçunur, qabırğalarının altıyla soyuq cərəyanlar ötüşməyə başlayır...

Bozgödəkçəli arxası professora dayanıb hələ də yanındakı kiminləsə danışırkı...

Tinin başından tramvayın zəngi eşidildi və professor tini burulub dayanacağa yaxınlaşan tramvayın qırmızılığından nəfəsinin təngidiyini hiss elədi...

Tramvay dayanacağa yaxınlaşıb qapılarını açdı və professor bozgödəkçəlinin yanındakı ariq, donqar adamlı danışa-danışa tramvayın arxa qapısından içəri daxil olduğunu, salondakı adamlara qarışıb gözdən itdiyini müşahidə elədi.

Yox, o bu dəfə tramvaya minməyəcəkdi, yerində dayanıb dura-dura, səbrlə tramvayın qapılarının bağlanması gözləyəcəkdi.

Professor elə də elədi. Tramvayın qapıları, axır ki, bağlandı və tramvay zəngini çalıb bozgödəkçəliyə bir dayanacaqdan uzaqlaşdı...

Ürəyi çırpına-çırpına fikirləşdi ki, bunu çıxdan eləyə bilərdi. Bozgödəkçəlini beləcə, usta fəndlə tramvaya ötürüb özünü evə çatdırıa bilərdi, orda qapı-bacاسını kip bağlayıb bu qorxunc qaçdı-tutdu mərasimindən qurtula bilərdi...

Əllərini paltosunun ciblərinə saldı və becid addımlarla şəhərin mərkəzinə aparan tərəfə üz tutdu.

Qəribədi, – professor palçıqlı gölməçələrin üstündən adlaya-adlaya, içi yüngülləşə-yüngülləşə fikirləşirdi, - hər şey dəyişmişdi... bu dəfə o biri yuxularından fərqli məqamlar ortaya çıxırı. Məsələn, adamların sıx yerində peyda olub uşağının ağzının üstündə şillə vuran gəlin o biri yuxularında yox idi...

...Yolunu qısaltmaqdan ötrü professor təxminən o tərəflərə aparan marşrut taksilərindən birinə mindi və bütün yolu işlətdiyi bu usta fəndi bu vaxtacan işə salmadığına görə ürəyində öz-özünə acığı tutdu.

Taksini həyətlərinin yaxınlığında saxladıb düşdü və qalan yolu havanın yağışdan sonrakı təmizliyini ciyərlərinə çəkə-çəkə getdi. Evlərinə çathaçatda çönüb hər ehtimala qarşı geriyə baxdı. Küçə bomboş idi. Yaş asfaltın üstü küçə işıqlarının altında par-par parıldayırdı... Yolun kənarıyla uzanan ağaclar küləyin asta müqaviməti altında aramla yellənirdi...

Professor bir qədər də yeridi, həyətlərinə çatmağ'a azca qalmış arxadan eşidilən xəfif hənirtiyə geriyə boylandı... və az qaldı vahimədən bağrı yarıla...

Yenə o idi... dama-dama gödəkçəsinin bozluğu küçənin yarıqaranlığında qaraya çala-çala, ayaqqabılı yaşı asfaltın üzəriylə, buzda sürüşən tək sürüşə-sürüşə ona sarı axırdı...

Bu mənzərə professorun həyatı boyu gördüyü mənzərələrin ən vahiməlisidir...

Ttini burulub nəfəsi darala-darala, ayaqları bir-birinə dolaşa-dolaşa özünü həyətə saldı...

Həyət, həmişəki kimi, zülmət qaranlığa qərq olmuşdu... İndi binaya daxil olmaq, bu ilgimvari casusu mənzilin qapısınاقan ardınca aparmaq olmazdı... - professor tövşüyə-tövşüyə həmişəki qənaətinə gəldi, - onu ötən gecələrdəki kimi, həyətin ortasındaki sıx ağacliqda azdırımlı, yalnız bundan sonra sivişib bloka daxil olmalydı...

Həyəcandan, ya yüyrək gəldiyindən, ayaqları sözünə baxmirdı, dəqiqədə bir birinə dolaşıb onu büdrədirdi...

...Özünü ağacliğa zorla çatdırıldı... ağacların iti budaqları üz-gözünü ciza-ciza çöməlib nəfəsini içinə qısdı, həyətə diqqət kəsildi...

...Deyəsən, həyətə ondan sonra heç kəs daxil olmadı. Hə, həyətə qaranlığın özü kimi ağır sakitlik çökmüşdü... arada bir sakitliyi binaların arasıyla əsən küləyin səsi, bir də vahiməli-vahiməli yırğaladağı budaqların xışlıtı pozurdu...

-Professor!.. – hardansa, lap yaxınlıqdan eşidildi...

Professorun ürəyi qırıldı...

- Yalvarıram, mənə kömək edin, professor...

Professor bir anlıq duruxdusa da, qəfildən səsi tanıdı. Bu, akademikin səsi idi... soyuq dəymmiş kimi, xırıldayırdı...

- O yenə burdadır, professor. Mənim ardımca gəlib...

- Siz... - professor vahimədən nəfəsi tutula-tutula yan-yörəsinə boylanıb akademiki qaranlıq ağacliq boyu axtardısa da, tapmadı, - ...siz hardaşız?.. Mən sizi görmürəm...

Professor sözünü bitirməyə macal tapmadı... həyətin o biri başından tini burulub qaça-qaça özünü birbaş ağacliğa salan kiminsə lap yaxınlıqda – ağacliğın ən sıx yerində kiminləsə süpürüşdüğünü, bunun ardınca akademikin güclə eşidiləcək boğuq səslə:

- Professor!.. – deyə xırıldadığını eşitdi...

Akademik daha piçildamırdı... boğuq xırıltılarla xırıldayıb qışkırmaga çalışırdısa da, səsi ağızını qapayan nəyinsə ağırlığı altında əriyib itirdi...

- ...kömək... ed... profes... - akademikin səsi getdikcə itib yoxa çıxdı və ağacliğın həmin sıxlığına sakitlik çökdü.

Professor bir anlıq heç nə düşünmədən, bədəni vahimədən üçuna-uçuna ani sıçrayışla ağacliqdan çıxdı... qorxudan keyimiş ayaqları bir-birinə dolaşa-dolaşa bloka sarı götürüldüsə də, bloka aparan yolu qət etmək bu dəfə ona hədsiz çətin gəldi... beş-on addımlıq məsafə gecənin vahiməli qaranlığıyla uzandıqca uzanır, ayaqları, bataqlıqla yeriyirmiş kimi, ağırlaşırdı...

Pillələri bir təhər, nəfəsi, az qala, kəsilə-kəsilə qalxıb, nəhayət ki, qapılarına çatdı, bir müddət də orda - qapının ağızında əl-ayağı vahimədən əsə-əsə açarları axtardı...

Açarlar həmişəki kimi, professorun paltosunun astarından tapıldı... qolunu astarın içində, az qala, dirsəyinəcən salıb cibin dar yırtığına ilisən açarları bir təhər çəkib çıxartdı, mənzilin açarını qapının dəliyinə keçirib iki dəfə burdu və... dəhşətdən yerindəcə donub qaldı...

...Arxasında kimsə dayanmışdı... buz kimi soyuq əlini onun ciyninə qoymuşdu...

...Professor əlini açardan çəkib geriyə çönmək istədisə də, ciyninə qonan əlin ağırlığından yerindən tərpənə bilmədi, boğazının yoluna dirənən nəfəsini udub astaca:

- Nə isteyirsən?.. - dedi və hiss elədi ki, boğazını qəhər tutdu.

Arxadan cavab gəlmədi... Onda professor keyi heç cür açılmayan çənəsini zorla hərəkətə gətirib bir də:

- Nə isteyirsən məndən?.. - dedi və ciyninə qonan zindan əlin ağırlığı altında bir müddət vurnuxa-vurnuxa it kimi zingildədi, sonra qəfildən vəhşi səslə elə bağırkı ki, az qaldı ürəyi dayana... və öz səsinə ayıldı...

...Əcaib səslər və uğultular dolu yarıqaranlıq yuxudan sonra yataq otağının suvağı tökülmüş hisli tavanı professorun vahiməsini bir qədər səngitdisə də, titrəməsini ovuda bilmədi.

Otaq sakit idi... Aşağıda həyəti süpürürdülər. Olsun ki, səhərə az qalırdı...

Professor yorğanı üstündən atıb ayağa qalxmaq istədisə də, qorxunun və vahimənin ağırlaşışb keyitdiyi qollarını tərpədə bilmədi...

Ürək döyüntülərinin getdikcə zəiflədiyini, nəfəsinin arada bir ciyərlərində ləngiyə-ləngiyə sinəsinə qırıq-qırıq sizdiğin hiss edib əlini sinəsinə qoydu.

Neçə vaxtdan bəri yuxuqabağı atdığı yuxu həblərinin təsiridi... - fikirləşdi, - bir də gecələr yuxuda keçirdiyi qorxuların nəticəsi...

Əlini ehmalca uzadıb dolabın üstündən eynəyini götürdü, gözünə taxıl üzbeüzdəki divardan asılmış saatə baxdı.

Beşə on dəqiqli işləyirdi...

Düz yeddi saat yatmışdı... yeddi saat idi, yenə həmin qaranlıq dalanların arasıyla vurnuxmaqla, lənətəgəlmış bozgödəkçəlinin təqibindən qaçıb qurtarmaqla məşğul idi...

Qəribədi, - professor nəfəsini nizama sala-sala fikirləşdi. - klinikadan evinə aparan gündəlik marşrut olsa-olsa bir saatlıq vaxt aparındı. Burda isə düz yeddi saat... Yuxuda zaman hüdudunun ölçüsü yoxdu... - professor fikirləşdi və qollarını asta-asta ovub keyini aça-aça bir təhər dikəldi, yorğanı ciyninə salıb başmaqlarını sürüyə-sürüyə pəncərənin qabağına gəldi, qaranlıq həyətə zilləndi.

Həyətin tən ortasında hündür kol kimi bir yerə sıxlışan ağaclar binaların arasıyla sürünen küləyin müqaviməti ilə yırğalanır, bayaq yuxudakı kimi vahiməli-vahiməli xışıldayırdılar...

Üşüdüb geriyə çekildi, yorğanı ciynində ehmal addımlarla mətbəxə getdi, orda işığı yandırıb dərman rəfini açdı, ürək dərmanından fincana damızdırı-damızdırı fikirləşdi ki, bu gün mütləq akademiki tapmalıdır... onunla təcili surətdə görüşüb bu dəfə hər şeyi ona olduğu kimi danışmalı, hər ikisinin düşdüyü bu çıxılmaz vəziyyətdən çıkış yollarını onunla birgə axtarmalı. Bu, hər şey bir yana qalsın, onun həkimlik və insanlıq borcudu.

Divar saatı ağır kəfgirini işe salıb altı dəfə vurdu və professor akademiklə dünənki görüşünü xatırladı... onu necə, hardan tapacağı barədə fikirləşib xatırladı ki, akademikin şəxsiyyət vərəqəsinin göstəriciləri və yeqin ki, ev ünvanı klinikanın qəbul şöbəsində olmamış olmaz. Ən azı, bunsuz akademikə xəstəlik vərəqəsi açmazlar, - professor fikirləşdi və bu fikirdən ürəyinin ağrısı elə bil bir qədər azaldı.

* * *

Akademikin şəxsiyyət vərəqəsinin göstəriciləri və ünvanı qeydiyyat kitabçasında, uzun bir siyahının ortasında, cürbəcür ad-familiyaların arasında səliqəli xətlə yazılmışdı...

Professor bu rəqəmləri kibrət qutusu böyüklüyündə bloknot vərəqinə köçürüb cibinə qoydu, otağına qalxıb paltosunu soyunmadan, yazı masasının arxasına keçdi, telefonun dəstəyini qaldırıb arayış xidmetinə zəng vurdu, akademikin ünvanını deyib bir müddət gözlədi, bir qədərdən sonra dəstəyin o başında eşidilən nömrəni həmin kağıza - akademikin familiyasının altına köçürdü və həmin dəqiqə də nömrələri yiğdi.

Telefona, uzun-uzadı çağrıış zənglərindən sonra cavan oğlan səsi cavab verdi:

- Bəli.

- Alo, sabahınız xeyir, – professor nəzakətlə dedi.

- Sabahınız xeyir, – telefonun o biri başından səs gəldi.

- Mənə akademik Siracov lazımdı.

Telefonun o başında bir müddət susdular, sonra sakit səslə:

- Kimdi soruşan?.. - dedilər.

- Bu, həkimdi. Onun həkimi. Professor Veyisov. Dünən o, bura gəlməşdi, mənim yanımı...

- Bəli.

- Mən onun özüylə danışmalıym. Mümkünsə, təcili, - professor boğazını arıtlayıb mümkün qədər nəzakətlə dedi.

Telefonun o başında yenə susmuşdular.

- Alo?!.. - professor bir də dedi. - Əgər o, evdə yoxdusa, onda iş nömrəsini verin, mümkünsə...

- Bilirsiz, - oğlan tərəddüb içində susdu, sonra qəribə rəsmi tonda, - ...o, bu gecə vəfat edib. – deyə əlavə elədi.

- Vəfat edib?.. Akademik Siracov? Vəfat edib?.. - professor dedi və sualının yersizliyini həmin dəqiqə də başa düşdü... bu gecəki yuxusunu, qaranlıq, sıx ağacliğın dərinliyində, sirli vurnuxmada kiminləsə süpürləşən akademikin xırıltılı səsini xatırladı...

- Cənazə bu gün saat beşdə Elmlər Akademiyasının binasından götürüləcək, – telefonun o biri başındaki səs dedi və bir müddət hüznə susdu.

Professor nə deyəcəyini unudub ağızının içində nə isə mızıldadısa da, telefonun o başında dəstəyi asdilar...

Bir müddət gözü qara telefon aparatının aq gözlər kimi dövrələnmiş nömrələrinə zillənmiş vəziyyətdə oturub qaldı... Akademikin qəfil vəfati, ağacların budağını vahiməli-vahiməli yırğalayan küləyin səsi, yaş asfaltın üzəriylə acıqlı bəbir yerişi ilə yeriyən bozgödəkçelinin silueti bir-birinə qarışdı...

Bu, necə ola bilərdi?..

Cibindən çıxardığı burun yaylığını üz-gözünün tərinə hopdurub dəstəyi əlinə aldı və bayaqqı nömrələri bir də yiğdi.

Bu dəfə dəstəyi ikinci zəngdə qaldırdılar. Danışan yaşılı qadın idi.

- Bu, yenə mənəm... - professor astadan dedisə də, telefonun o biri başından səs gəlmədi. - Mən üzr istəyirəm... Bu, akademik Siracovun evidi?.. Fəlsəfə elmləri doktoru, akademik Siracovun mənzilidi?..

- Bəli, - qadın hüznlə dedi.

- Bayaq bu nömrədən mənə kədərlə xəbər dedilər. Bilmək istəyirdim ki...

- Bəli, cənəzə bu gün saat beşdə Elmlər Akademiyasının binasından götürüləcək.

- Sağ olun, - professor dedisə də, sonradan nəyişə xatırlayıb dəstəyi asmadı, - üzr istəyirəm, danışan professor Veyisovdu.

Qadın səsi güclə seziləcək ehtiramla:

- Veyisov?!..

- Mən həkiməm. Psixiatr Veyisov.

- A-ah, - səs endi, - professor Veyisov... Onun son ümidi...

- Mən... - professor hiss elədi ki, pörtdü, – bilirsiz o gün...

- Sizdən sonra o bütün ümidi itirdi. Axır ki, apardılar... - qadının sonrakı sözləri telefon xəttində yaranan xırıltılara qarışdı.

- «Apardılar» deyirsiz?.. - professorun içi titrədi...

- O elə bunu deyirdi. Sizin də ayağınza bundan ötrü getdi... amma əliboş qayıtdı... – telefonun o biri başına sakitlik çökdü, qadın nəfəs dərib sözünün ardını getirdi. - Ona heç kim kömək edə bilmədi. Dərdinə əlac tapılmadı.

- Günah məndədi, – professor qətiyyətlə dedi və bu qısa etirafdan içinde yüngüllüyə oxşar nəyinsə yarandığını duydı.

- Onu, özü deyən kimi, yuxuda apardılar... - qadın onu eşitmirmiş kimi, ahəstə-ahəstə danışırı. - Saat üçlə dörd radələri arasında... Özü dediyi kimi, gecəylə sübhün kəsişməsində.

- Yuxuda?..

- Özü də həmişə deyirdi. Bunu deyirdi. «Bu - mənim axırımdı.» - deyirdi. - Qadın sonra yenə nə isə dedi, professor daha heç nə eşitmədi. Professorun beyni ağappaq, sopsoyuq dumanın içindəydi...

Akademik bu gecə saat üçlə dörd arasında yuxuda keçinmişdi... Bu xəbis ölüm aktı həmin radələrdə həm də necəsə, onun yuxusunda baş vermişdi... Bu, necə ola bilərdi?..

Professor hiss elədi ki, gicgahına yayılan soyuq gizilti bütün bədəninə yayılır.

- ...elə deyirdi, yanında yat, qorxuram. O, qorxacaq deyildi, onu yuxuları o günə salmışdı. Gecənin bir aləmi xırıltısına ayıldım. Yazıq yuxuda da sizi çağırırdı. «Kömək edin, professor...» - deyib suda boğulan tək, çabalayındı... - bu yerdə, deyəsən, qadının boğazını qəhər tutdu. - Elə bil kiminləsə əlbəyaxa əlləşirdi. Ha çalışdım oyadam, oyanmadı ki, oyanmadı... Elə əlləşə-əlləşə də getdi...

Professor hiss elədi ki, daha danışmaq istəmir. Danışmağa heyi yoxdu. Bir də qadın kövrəldikcə, səsi əsəblərinə toxunur. Odu ki, söhbəti yekunlaşdırıb dəstəyi asdı.

Paltosunu soyunub əlüzyuyanın qarşısına keçdi, kranti açıb bir müddət suyun səsinə diqqət kəsildi, soyuq sudan üzünə vurub əlüzyuyanın üstündən asılmış balaca, dördkünc güzgüyə zilləndi...

Rəngi avazımış, gözlərinin altı neçə vaxtın yuxusuzluğundan dərin çuxurlara düşmüşdü...

Siyirtməni çəkib qəlyanını çıxartdı, içini doldurub alışqanı yandırdı, kürəyini kreslonun söykənəcəyinə söykəyib qəlyanı tüstületməyə başladı... və dünənin axşamından bura baş verənləri – akademikin onun qəbuluna gəlisi, bu gecəki yuxuda baş verən sırlı qətlini, arvadının dediklərini bir-birinin ardınca sıraya düzüb bütün bu mənzərənin məntiqini müəyyənləşdirməyə çalışdısa da...

...Akademiki yuxuda öldürmüdüller. Dəqiq olanı, hələ ki, bu idi. Digər müəmma – bu amansız qətlin həm də necəsə, onun yuxusunda baş verməsi, yaxud onun hansı möcüzəyləsə akademikin yuxusuna düşməsiydi.

Bütün bu anlaşılmaz qarmaqarışılıqlığa aydınlıq gətirməyin vaxtı çatmışdı, hələ bəlkə də, ötmüşdü... Bu gecəki hadisə yuxu kimi qavradığı bütün o əlegəlməz görüntülərin sadəcə yuxu yox, hər döngəsi insan həyatı üçün təhlükə saçan sırlı ərazidə baş verməkdə olan reallıqlar olduğunu təsdiq edirdi... İndi bu gecəki yuxunun hardan başladığını yadına salmalı, onun akademikin, yoxsa akademikin onun yuxusuna düşdüğünü dəqiqləşdirməli idi. Bu gecəki yuxuda, dəqiq yadında qalanı - onun gündəlik marşrutu ilə - 12 nömrəli tramvayla gedib öz küçələrində düşməsi idi... - professor fikirləşdisə də, qəfildən bu gecəki yuxuda evə tramvayla yox, marşrut taksisində yollandığını xatırladı... həyətlərinə aparan yolun yaşı səthi ilə yeriməyini, arxadan eşidilən hənirə geriyə qanrlıb bozgödəkçəlinin qorxunc siluetini görməyini, özünü təngənəfəs halda həyətə, ordan ağacliğın sıx yerinə salmağını yadına saldı... Evə marşrut taksi ilə yollanmayığını çıxmaq şərtiyələ, bu gecəki yuxusu, o birilərin təkrarı idi. Bu gecə onun yuxusunda baş verənlər, elə ondan əvvəlkilər də olsun ki, akademikin dediyi kimi, yuxuda yox, ayrı bir ərazidə baş vermİŞDİ... Və əgər eləydisə, onda şəhərin o biri başındakı mənzilində, öz yorğan-döşəyində yatan akademikin onların həyətində qətlə yetirilməsini hansı məntiqlə, hansı məkan, yaxud zaman ölçüləriylə hesablamalıydı?.. Ya bəlkə... - professor şlyapasını çıxarıb stolun üstünə qoydu, - hər şey o düşündüyündən daha sadə idi?.. Akademik də, o da, klinikada ahilliq psixozu üzrə qeydiyyata düşən yüzlərlə ruhi xəstələrdən biri idilər?..

Akademik solğun üzü ilə, içində sönük işaretlər oynayan qonur gözləri ilə professorun gözlərinin qabağına gəldi...

Yox, akademik xəstə deyildi. Sadəcə, nə isə baş verirdi... və onlar hər ikisi həmin o baş verənin qurbanları seçilmişdir. Belə olmasayıdı, bu gecə həyətin qaranlıq ağacliğında ağlaya-ağlaya onu köməyə çağırın akademikin dediyi son sözləri şəhərin ayrı bir başındakı mənzildə əriyle yanaşı yatan arvadı eşidə bilməzdi. Yox-yox, hər şey aqlasılmaz dərəcədə sırlı və qəliz idi... - professor fikirləşdi. Təşfişə düşüb tələsik nəticə çıxarmaqla heç bir şey əldə edilməyəcək. Soyuq ağıl və səbr – bütün düyünlərin və kələflərin açarı budu... - professor fikirlərinə beləcə aydınlıq gətirməyə çalışdı, bu məqsədlə masanın kənarına qoyulmuş su qrafininin qapağını açıb stekana su süzdü.

Birinci ehtimal budu ki, akademik xəstə deyildi və indi belə məlum olurdu ki, o, həqiqətən, dediyi tələyə keçmişdi. Akademiki həmin o ölüm tələsinə özü dediyi kimi, elmi işində toxunduğu «bəzi qadağa mətləblərə» görə salmışdır. Bu gecəki qətl tezliklə onunla da belə bir hadisənin baş verə biləcəyindən xəbər verirdi. Akademiki neçə vaxtdan bəri kölgə kimi təqib edib, axır ki, canını alan sırlı yuxu casusunun cənginə, belə çıxır ki, həmin o yuxuda – bozgödəkçəli Elmlər Akademiyasının binasına daxil olmaq istəyərkən, hansı sırlı duyumlaza geriyə qanrlığı məqam düşmüşdü...

Bozgödəkçəli yuxu casusunun onda Elmlər Akademiyasının binasına məhz akademikdən ötrü girdiyini və elə onda da necəsə, həmin o sırlı əraziyə düşdüğünü professor yalnız indi anlamağa başladı və bundan ürəyi pis-pis sıxıldı.

Bu gecə isə Ölüm elçisi akademikin danışdığı kimi, onun da mənzilinin ağızına çatmışdı və zindan ağılığında soyuq əlini onun da ciyinə qoymuşdu... Bu, o demək idi ki, onun da vaxtına az qalırdı...

Bu fikirdən, ya bayaq üzünü yuduğu suyun soyuqluğundan, saçlarının dibi gizildədi... Ani bir məqam qapını açıb dəhlizə sıçramaq, səsi gəldikcə bağırıb adamları başına yığmaq, onların arasında gizlənmək istədi... özünü başına yığışacaq insanların arasında təsəvvür elədi və gözləri qarala-qarala bu insan dəstələrinin onu qucaqlarına alıb qabırğalarının altında gizləsələr belə, bozgödəkçəlidən gizləyə bilməyəcəklərini anladı... Yuxuda heç

kimin heç kimi qorumaq gücü yox idi... Bu fikirdən elə bil otağın tavanı bir neçə pillə aşağı endi, yoxsa bu, professora elə gəldi?..

Günahı nə idi axı?.. – yazı masasına dirsəklənib başını əlləri arasına aldı. - O ki heç nə yazmırkı ki, hansısa qadağalı mətləblərə toxuna?..

Əllərini qoltuqlarına keçirib bir müddət gözləri yol çəkə-çəkə son illər olub keçənləri - dediyi bütün sözləri və hərəkətləri, getdiyi yerləri və görüşdüyü adamları yadına salmağa çalışdısa da, qarısının ölümündən sonrakı son üç ili xəstələrindən və kolleksiyasına əlavə elədiyi son cücü qurularından savayı, heç nəyi xatırlamadı...

Bəlkə, günahı o idi ki, o da necəsə, hansısa qadağaya sərhədləri öz xəstəhal yuxu aludəliyi ilə pozmuşdu?.. Yuxuda nəyinsə - örtülü, qapalı olan haranınsa səddini aşılı özü də bilmədən, akademiki təqib edən bozgödəkçəlinin izinə düşmüdü?..

Yaddasını cilovlayıb həmin gecə bozgödəkçəlinin izinə yuxunun məhz hansı məqamı, hansı səbəbdən düşdүünü, bütün yuxunu kimliyini bilmədiyi bu adamı, qorxudan az qala, bağırı yarıla-yarıla, addimbaaddım izləməyinin səbəbini yadına salmağa çalışdısa da, dəhşət filmlərinin kadrlarını andıran bu ikili təqib prosesinin mexaniki ardıcılığından savayı, yadına heç nə düşmədi...

Qapı astaca tiqqildədi və aralandı. Qapının o üzündən ədəbli səs:

- Gəlmək olarmı? - dedi və içəri səliqəli geyimli, orta yaşlı, yaraşıqlı bir adam daxil oldu. Qapını ardınca bağlayıb qollarını tələbə utancaqlığı ilə arxasında çarpzadı.

Professor fikirdən ayılıb cib saatına baxdı.

On birin yarısı idi.

- Buyurun, əyləşin, – dedi, xəstəyə yer gösiərdi, özü isə vahimədən keyi hələ də açılmayan əlləri bir-birinə dolaşa-dolaşa paltosunun düymələrini açmağa başladı, paltonu ayağa qalxmadan, yaxındakı divanın üstünə atıb masanın üstünə səpələnmiş kağız-kuğuzu sahmanlaya-sahmanlaya fikirləşdi ki, xəstəni nahaq qəbul elədi.

Xəstə professorun təklifi etdiyi stula əyləşib əllərinin üzündə çarpzadı və professora edə baxdı, elə bil bura professorun dəvətiyle gəlmişdi.

- Müayinə vərəqəniz var?.. - professor candərdi soruşub kağızları necə gəldi, üst-üstə yiğdi.

- Bəli-bəli, gərək ki, burda - sizdə olmalıdır. Mən dünən gəlmişdim, dedilər günün ikinci yarısı olmuşunuz.

- Familiyanızı deyin.

- Qurbanov.

- Qurbanov... - professor ağzının içində deyə-deyə, xəstəlik vərəqələri arasında «Qurbanov» familiyasını axtardısa da, tapmadı, artıq sual-cavab yaranmasın deyə, - Buyurun, danışın, şikayətləriniz nədi, – dedi, özü isə siyirmədən çıxardığı tənbəki qutusunu masanın üstünə qoyub kibrit çöpü ilə qəlyanının qarasını təmizləməyə girişdi.

- Şikayətim çoxdu. Başınızı ağırtmaq istəmirəm. Məncə əsəb pozğunluğu.

- Sizcə?..

- Həyat yoldaşım da deyir, - xəstə dedi və elə bil pörtdü. - Dostlarım, tanış-biliş də neçə vaxtdan bəridi bunu hiss edir. Son vaxtlar özüm də hiss eləyirəm. Bura da məni, düzünü desəm, yoldaşım göndərdi.

- Onlar nə deyir, özünüz nə hiss edirsiniz?.. - professor qəlyanı ehtiyatla masanın üzərinə qoydu, özü isə kreslonun söykənəcəyinə söykəndi.

- Arvadım deyir, yuxuda danışıram... Bəzən elə olur ki, dəli kimi bağırıram... - xəstə deyib susdu, dovşan gözlərini andıran dəyirmi gözlərini professora zillədi.

- Davam edin, davam edin, - professor deyib qəlyanını tütünlə doldura-doldura fikirləşdi ki, əgər bu dovşan gözlü adam da bozgödəkçəlidən danışsa, havalanacaq.

- ...özüm isə bir onu hiss eləyirəm ki, son vaxtlar məndə tənhalığa qəribə meyl yaranıb. Son vaxtlar ən yaxşı dostlarımdan belə, qaçmağa başlamışam. İşdə də qapını arxadan açarlayıram ki, içəri girən olmasın. Başa düşürəm, düz eləmirəm, belə olmaz, amma özümlə bacara bilmirəm.

- Adamlardan niyə qaçmağa başlamışınız, səbəbi özünüzə aydın?..

Xəstə ciyinlərini çəkib susdu, sonra nagümanlıqla:

- Məncə onlardan əsəbileşirəm, - dedi.

- Nə səbəbə axı?..

- Orasını bilə bilmərəm. Məncə odu ki, mənimki onlarla tutmur.

- Bəs dostlarınız? Onlarla da tutmur?

Xəstə başını yellədi:

- Onlar da məni darıxdırırlar. Bura da məni arvadım göndərdi.

Xəstənin səsi professoru birdən-birə darıxdırdı:

- Tənhalıq dediyiniz saatlarda nə edirsiz, nə ilə məşğul olursuz? – deyib qəlyanı alışdırıldı.

- Əsasən kitab oxuyuram, dini kitablar.

- Belə de. Peşəniz nədi?

- Əlyazmalar institutunda işləyirəm. Özüm dilçiyyəm, amma tərcümə ilə də məşğul oluram. Bu dəqiqə əlimdə qədim Misir rəmmallarının «Yuxu məkanı» adlı maraqlı əlyazmasını tərcümə edirəm. Düzünü deyim, əsəblərim çoxu da elə o əlyazmaya girişəndən pozuldu.

«Yuxu» sözündən professorun ürəyi düşdü.

- Deyirsiz əsəbləriniz bundan pozulub. İzah edə bilərsiz, niyə?..

- Niyə?.. - xəstə professorun bu sualından çasan kimi oldu, bir qədər fikrə gedib, - Onu deyə bilmərəm, – dedi.

- Sizcə, bu əlyazmayla bağlıdır, hə?..

- Məncə hə. Bu sehrli bir mətnmdir. Özü elə də böyük deyi. Yüz səhifədən artıq olmaz. Düzdü, bəzi səhifələri itib, bəzilərində mətn pozulmaları müşahidə olunur, amma o sehr olduğu kimi saxlanılıb.

- Maraqlıdı, - professor həyəcanlandığını duyub özünü elə aldı, bayaqkı təmkinlə, - düzü, mən özüm də qədim əlyazmaların həvəskariyam. Babat kitabxanam da var. Amma yuxular barədə məndə olanlar, əsasən, tibbi ədəbiyyatlardı.

- Yox, professor, mən dilimdə «Misir» deyirəm. Qədim, əfsanəvi Misir... - bu sözdən nədənsə, xəstənin gözlərindən sərxoş bir dalğa axdı və elə həmin an yanaqları qızardı...

Yoxsa bu, professora elə gəldi?..

- Bu, əlyazmanın əslİ deyil, surətidi... - xəstə həvəslə sözünə davam elədi. - Bunun əslİ elə düşməz. Təsəvvür edin, bu əlyazmanın tarixi bilinmir. Orda yuxular - insanın fizioloji halı kimi yox, sağ ikən onu o biri dünyalarla bağlayan körpü kimi təqdim edilir...

Professor xəstəni dinləyə-dinləyə fikirləşdi ki, gözündə zərrə qədər xəstəlik əlaməti olmayan bu gümrah adamın bura təşrifli də, olsun ki, onun yuxuları kimi, hansısa mistik məqsəd daşıyır və bu fikirdən bədəninə dolan titrəmədən üzütdü, bayaq divanın qoltuqluğuna atdığı paltosunu çıynıñə salıb, bərk-bərk özünə bürüyə-bürüyə fikirləşdi ki, hər şey bir yana qalsın, o, ilk növbədə, həkimdi və qəbul saatlarında öz vəziyyətini, xəstəhal yuxularını bir kənara qoyub unutmalıydı.

- Maraqlıdı... - professor sönmüş qəlyanını yenidən alışdırıb xəstənin üzünə zilləndi.

- Çox maraqlıdı, - xəstə getdicə, elə bil daha da həvəslənirdi, - orda yuxu - insan ruhunun bədəni tərk edib görünməz aləmlərlə əlaqəyə girmə məqamı kimi təsvir edilir. Bu aləmlərin, daha doğrusu, bu məkanların mövcudluğu orda elmi dəllişlərlə sübuta yetirilir. O dəllişlərə görə yuxu, bu dünyayla o dünya arasında asılan görünməz, şəffaf laydır...

...Bu gecəki yuxusu, yarıqaranlıq ağacliq, akademikin köməksiz səsi hardansa ləp yaxından - professorun arxa tərəfindən ötüb keçdi... Əgər bu xəstə tərcüməçinin sözündə həqiqət var idisə, demək, professor həmin o Yerə akademiklə bir düşmüşdü...

- ...odu ki, adəm əhlinə qadağan edilir.

- Üzr istəyirəm, fikrim yayındı. Deyirsiz, nə qadağan edilir?..

- Yuxuları yadda saxlamaq. Orda deyilir ki, insan yuxusunu yadında saxlasa, istər-istəməz o adamın bir ayağı bu dünyadan üzülməyə başlayır. Odu ki, siz bir fikir verin, görün hansı birimiz gecənin neçə saatı ərzində gördüyü yuxusunu yadında saxlaya bilir?.. Orda elə belə də yazılır ki, yuxu ərazisinə aludə olanların burda, yəni Yer üzündə yaşamaq limiti başa çatır.

- Nə mənada?..

- O mənada ki, insan özü də bilmədən, daim ora - yalnız yuxuda düşə bildiyi həmin o məkana can atır. İndi görün bu, necə bir yerdi ki, insanın əlini bu dünyadan üzür.

Bu yerdə xəstə bir anlıq susub elə bil fikrə getdi, sonra gözləri yol çəkə-çəkə, ovsuna düşmüş kimi:

- Mən bunu başa düşürem... – dedi. - Olsun ki, burda - Yer üzündə axtardığımız azadlığa biz yalnız orda – həmin o məkanda qovuşuruq. Axı orda biz, hər şey bir yana qalsın, bədənsiz oluruq?!..

- Nə mənada?.. - professor elə bil diksindi.

- O mənada ki, yuxuya aludə olan bizim bədənimiz deyil... - xəstə deyib mənalı-mənalı professora zilləndi. Elə bil, daha nə isə deyəcəyini yadına salmağa çalışdı...

Professor isə yenə dünənki günortanı, xəstənin oturduğu həmin bu kresloda oturub, ona dərdini danışan bədbəxt akademiki xatırladı....

İndi o xəstədən çox, münəccimə oxşayan bu adama nə deməliydi?.. Anladığı bir o idi ki, hər şey durulub aydınlaşmaq əvəzinə, getdikcə, bulanıb düyünlənirdi...

- ...orda bu barədə dəqiq bir şey yazılmır, - xəstə hələ də əlyazma barədə həvəslə danışmağına davam edirdi, - bu, mənim şəxsi qənaətimdi. Məncə orda burdakı həyat normaları çərçivələri və qanunları işləmir. İşləyə də bilməz... - xəstə deyib bir qədər susdu, elə bil professorun nə deyəcəyini gördü, sonra qəfildən, - Hə, yadına düşdü, orda bir də yazılır ki, həmi o Məkainin... yuxu məkanının yəni, insan həyatı üçün təhlükəli olan əraziləri də var. Bax, ən dəhşətli də budu...

Xəstənin bu sözündən sonra professor gözlərinin qaraldığını hiss edib udqandu:

- Nə mənada?..

- Həmin o ərazilərin ixtiyarına keçənlər də olur. Düzdü, bu, çox nadir hallarda baş verir, amma olur... – xəstənin üzündə bu yerdə hüznlu kölgələr dolaşdı. – Bax, ora düşən insana xilas yoxdu. Orda həmin o ərazilər barədə yazılanları oxuyanda, anlayırsan ki, bu, təxminən Cəhənnəmin özüdü. Ya da ən azı, oraların astanasıdır... - xəstə artıq müəllim kimi danışındı. - Orda bir fəsil ancaq bu barədədi. Əlyazmanın ən sehrli yeri də budu. Orda deyilir ki... - bu yerdə xəstə səsini azaltdı, nədənsə ehtiyat edən kimi, az qala, piçilti ilə - həmin o ərazilərin ixtiyarına keçmək, İblisin nəzarəti altına - Zonaya düşməkdir.

Xəstə bu sözləri qəribə ehtiyatla, elə bil otaqda onların ikisindən savayı olan kiminsə eşidəcəyindən çəkinə-çəkinə dedi. Yoxsa bu, professora elə gəldi?!..

- Yuxuya aludəlik, yəni yuxu asılılığı bu dünyaya üz çevirmək kimi bir şeydi... - xəstə deyib kreslonun söykənəcəyinə yayxandi. - Bu sayaq yuxu aludəliyi orda Allahı qəzəbləndirən intiharla müqayisə edilir. Yuxuya can atmaq, yuxuda yaşamaq Allahın yaratdığı bu işqli dünyadan, yəni bizlər üçün yaradılan bu gözəl nemətdən üz çevirmək kimi qiymətləndirilir.

- Maraqlıdı... - professor süni laqeydiliklə dedi və hiss elədi ki, başı gicəllənir.

- Orda o da yazılıb ki, həmin o ərazilərə, əsasən, bağışlanmaz günah sahibləri düşür. Daha doğrusu, onları oralara necəsə çəkib aparırlar.

«Akademik öz günahını biliirdi. - professor xəstənin dediklərini daha eşitmirdi, - onun günahı nə idi?..

- ...bunlar xırda şeylərdi, - xəstə danışmaqdan yorulmurdu. Elə bil, neçə vaxtdan bəri həsrətlə ona bu əlyazma haqqında mühazirə deməyə hazırlaşmışdı.

Professor fikirləşdi ki, akademikin həmin o elmi işini nəyin bahasına olursa olsun, əldə etməlidи. Bu qarmaqarışlıq, kilkəli tilsimdən çıxmağın yolunu ona, həmin o «qadağalı mətləblər» göstərəcəkdi.

- Ordan geriyə yol yoxdu. - Xəstə deyib, qəribə bir hüznlə professora baxdı. - Orda elə-belə də yazılıb.

Professor fikirləşdi ki, qəribədi ki, bu gümrah üzlü xəstənin onun beynindən keçənləri həmin dəqiqə oxuması, ürəyində bitən ani suallara o andaca cavab verməsi bayaqdan bəri diqqətini cəlb eləməyib. Elə bunu fikirləşmişdi ki, qəfildən, xəstəlik vərəqəsi tapılmayan, nazik burnu, qövsvari qaşları, qulaqlarının iti uclarıyla balaca, fitnəkar şeytanı andıran bu adamın üzü professora tanış gəldi... və professor ürəyi sıxıla-sıxıla, bura gələndən yalnız yuxulardan danışan bu adamın bura əslində, nə məqsədlə təşrif buyurduğunu müəyyənləşdirməyə çalışdısa da, xəstə buna imkan vermədi, ayağını ayağının üstə aşırıb:

- Belə-belə işlər... – dedi və gözlərini professordan yayındırmaq üçün harasa, döşəməyə zilləndi.

Professorun nə isə deməyə heyi yox idi.

«Hamısı yorğunluqdu, beynin və sinir yorğunluğu...» - professor beyni dumanlanan dumanlana fikirləşdi və eynəyini çıxarıb üz-gözünü ovuşturdu. – «Bir də son həftələr az qala ovuc-ovuc qəbul elədiyi ağır frankfilizatorların təsiri.»

- Maraqlanırsızsa, mən o yazının üzünü çıxarıb sizə gətirə də bilərəm. - xəstə dedi.

Professor nə isə demək istədiše də, dilini tərpədə bilmədi... üzbeüzdəki xəstə də, onun arxasındaki kitab şkafı da yerini dəyişib ha yanasa axdı...

Professor gözlerini bir neçə dəfə yumub-açıda da, başgicəllənməsi səngimədi.

- Elə bil özünüzü pis hiss edirsiz, professor, - xəstə deyib ayağa qalxmaq istədi... sonra elə bil ayağa qalxdı da... stolun üstündəki qrafini əlinə alıb stəkana su tökdü... yoxsa stəkanı professora uzatdı?..

«Olsun ki, qan təzyiqi qalxdı...» - professor gözlerinin qabağına tədricən qaranlıq çökə-çökə fikirləşdi və əlini ona sarı uzanan stəkana atdısa da, onu heç cür əlinə ala bilmədi... gözü stəkanın içində xırda titrəyişlərlə çalxalanan suyunu zillənib qaldı. Sonra nə oldusa, professor oturduğu yerdə elə bil harasa, arxaya getdi... orda nəyəsə söykənib, ya arxası üstə yixilib, otaq başına hərlənə-hərlənə qaldı... və getdikcə işığı azalan bulanıq gözləriylə sıvri burunlu xəstənin qəribə, qorxaq addımlarla ona yaxınlaşdığını, üstünə əyilib qırmızı gözləriylə üzünə yaxından baxdığını gördü və bundan zəif-zəif titrətdi... gördüyü son mənzərə sumağı ayaqqabıların ehmal-ehmal döşəməyə basila-basila qapiya sarı getməsi və orda dumanabənzər ağılığın içində yoxa çıxması oldu...

...Bir qədər sonra professor sallaqxanani andıran yarıqaranlıq bir yerdə başıashağı asılmışdı... Bədəninin qanı, uzun müddət başıashağı asıldığından beyninə dolmuşdu, orda nəbziyle bir aramla lükküldəyirdi... çox kecmədi ki, beyninin ən yoğun damarı qan lükkültüsünə davam gətirməyib çatladı... və qanı ağır damcılarda harasa aşağı - sonu, axırı görünməyən dibsiz dərinliklərə damcılıaya-damcılıaya çıqqıldıamağa başladı...

Damcılardın səsi hardansa uzaqdan, elə bil Yerin o üzündən eşidildi... sonra qəfildən hava soyudu və professor eləcə başıashağı asıldığı yerdə üzüdü... çənəsi bədəninə yeriyən

soyuqdan titrəyib dişlərini bir-birinə vurdu... bu məqam ha tərəfdənsə soyuq, sürüşkən bədənləriylə sürünb biləklərinə, topuqlarına sarılan ilanabənzər əcaib məxluqların kor başlarını onun biləklərinə sancıb qanını acgöz-acgöz sümürməyə başladığını duydı... lakin nə tərpənməyə, nə qışqırmağa heyi yox idi... Tərpəndikcə, gicgahından sözüllən qanın axını güclənirdi, biləyinə sarılmış kor ilanlar dişsiz ağızlarını bir az da dərinə yeridirdi...

Bütün bu müdhişlikdən xilas olmağın yeganə yolu - gözlərini yumub özünü soyuq ölüm yuxusuna vermək idi... Qan itkisinin - ölümə aparan ən qısa və ağırsız yol olduğunu professor yaxşı bilirdi, odu ki, gözlərini yumub təsəvvürünə yadında qalan xoş xatirələri salmaq istəyirdi ki, qəfildən bədənin silkələnməsinə dik atılıb gözlərini açdı...

Canı sızıldı... kiminsə sümüklü əlləri ciyinlərindən yapışdır onu kobud-kobud silkələyirdi... sonra ha tərəfdənsə üzünə soyuq su çiləndi...

Gözlərini açdı...

Klinikanın bir neçə həkimi, tibb bacıları, ətrafına yiüşmişdilər. Qolları, yalnız topuqları kardioqram cihazının sulu əmzikləriylə dolu idi...

Bayaqkı xəstə də burdaydı, həkimlərin arasından ağırmış bəniziyələ ona baxırdı... qulaqlarının da burnunun da ucları bayaqkı kimi sivri deyildi...

- Özünə gəldi... - kimsə dedi, sonra üstünə əyilib üzünə lap yaxından baxdı:

- İndi necəsiz, professor?.. - dedi.

Baş həkim də burdaydı, qapının ağızında dayanıb qəhərlı səslə astadan kiminləsə danışındı.

- Hamımızın axırı budu... – professor baş həkimin dərin ahla bitirdiyi axırıcı cümləni eşitdi.

Gözlərinin qabağı hələ də bulanıq idi. Başı daha hərlənmirdi.

Həkimlər köməkləşib onu xərəyə keçirmək istədilər.

- Lazım deyil... - professor keyimmiş dilini bir təhər hərəkətə gətirdi.

- Bəlkə sizi evə aparaq, professor?.. - bayaqkı xəstənin üzündəki günah ifadəsi hələ də sovuşmamışdı. - Sizi mən yordum.

Professor heç cür evə gedə bilməzdi, özünü o ölüm qoxulu yuxularının ixtiyarına verə bilməzdi. Odu ki:

- Yaxşıyam, narahat olmayın, – dedi və özünü dikəltdi.

Xəstə həkimlər dağılışandan sonra da getmədi, qapının ağızında dayanıb bir müddət günahkar üzlə professorun üzünə zilləndi:

- Məni bağışlayın, professor, yordum sizi. İşiniz onsuz da ağırdı, mən də bu yandan... – dedi və ehmal addımlarla otaqan çıxdı.

«Hər şeyin izahı olduğu kimi, bunun da izahı tapılacaq...» professor beyni tədricən aydınlaşdırıqca fikirləşirdi ki, yenə hardansa gözlərinin qabağına boz gödəkçəli yuxu casusunun İstiqlaliyyət küçəsindəki Elmlər Akademiyasının girəcəyində ayaq saxlamasını, geriyə qanrlılıb bozumtul üzünü uzaqdan-azağa ona zilləməsi gəldi...

Tez ayağa qalxıb pəncərəni açdı və bir müddət çölün havasını ciyərlərinə çəkə-çəkə küçəyə baxa-baxa, sinəsinin sol tərəfinə qışilan nəfəsini nizamlamağa çalışdı...

Yağış yağırdı...

Hər şey dahiyənə ustalıqla işlənmiş simmetrik naxışlarla böyür-böyürə, üst-üstə sıralanan sırlı məntiqlər dolu vahiməli mənzərə yaradırdı. Bütün bunları əsassız fərziyyəyə, uğursuz təsadüfə, yaxud anlaşılmaz uyğunluğa çevirməyə xirdaca da olsun, səbəb, ya bəhanə yox idi. Bütün bu baş verənlərdən sonra o, başını aşağı salıb qurbanlıq qoyun kimi evə yollana bilməzdi, özünü qırmağı iti yuxuların ixtiyarına verə bilməzdi... - professor ürəyi sıxıla-sıxıla fikirləşdi. Bütün bu qəliz izaholunmazlıqlara müəyyən aydınlıq gətirəcək bir şey qalırdı - akademikin əlyazması... O əlyazmanı mütləq əldə etməliydi.

Stolunun arxasına keçib siyirməni çəkdi, qəlyanı əlinə alıb dayandı, döyüntüsü hələ də səngiməyən ürəyini xatırlayıb qəlyanı siyirmənin dibinə itələdi.

Qapı yenə xırda-xırda döyüldü.

Gələn yenə tabelçi idi, armudu stekanda gətirib gəldiyi çay professorun yazı masasının üstünə qoyub astaca:

- Limon tapa bilmədim... - dedi və bayaqkı xəstə kimi, ehmal addımlarla otaqdan çıxdı.

Akademikin cənazəsi Akademianın böyük iclas salonunun gur işıqlı səhnəsində - qırmızı məxmər üzlü hündür pycedestalın üstündə, gül səbətlərinin və əklillərin ortasında qoyulmuşdu. Cənazənin içində rəngsiz bəniziylə uyuyan akademikin sarımtıl əlləri bircə gecənin içində ağlaşızmaz dərəcədə şişib üfürlənmiş qarnının üstə çarpanmışdı, ötən gecəki yuxuda keçirdiyi qorxular və iztirablar dolu vahimə ifadəsi üzünən hər əzəsində olduğu vəziyyətində qalmışdı. Burun pərələri iri-iri açılmış, nazik dodaqları ağlamsınan tək, büzülmüşdü.

Eyni ilə həmin bu ifadəylə bir gün əvvəl akademik onunla klinikadakı otağında üzbəüz oturmuşdu, saman çöpündən yapışan tək, içi çıxılmazlıqlar dolu gözləriylə yaxasından asılmışdı... - arxa cərgələrin birində bir neçə qoca, eynəkli qarının arasında oturmuş professor səhnəyə baxa-baxa fikirləşirdi... - Akademikin ölümündə o da təqsirli idi və bundan sonrakı ömrünü bəlkə də artıq barmaqla sayılmış günlərini bu günah hissi ilə yaşamağa məhküm idi.

Salonun qabaq cərgələrində oturan bir neçə qadından və beş-on kişidən, onunla yanaşı oturub ciyərlərini xışıldada-xışıldada ağır-ağır nəfəs alan qarılardan, bir də cənazənin ətrafında fəxri qarovalda dayanmaqdən hərəsi bir tərəfə əyilən və dayandıqca, getdikcə tabutda yatan akademikə oxşamağa başlayan sinəsi ordenli qoca alımlerdən savayı, heç kəs yox idi.

Salona gücləndirici ilə ötürürlən həzin simfonik musiqiləri növbələndikcə, akademikin cəsədindən saçan formalinin iyi cərgələr boyu daha sürətlə yayılır, hardasa, professora ən yaxın məsaflərdə havadan asılıb qalır, onun onsuz da hüznü əhvalını bir az da ağırlaşdırırı.

Cərgələr getdikcə adamlı dolurdu. Adamlar iki-bir, üç-bir salona daxil olur, bəziləri qabaq cərgədə oturan qadınlarla görüşüb salonda yerlərini tutur, digərləri salona daxil olar-olmaz birbaş səhnəyə qalxır, əllərindəki gül dəstələrini ehtiramla cənazənin ətrafına düzüb aşağı enirdilər.

Professor səhnədə əlvan gül dağının altında uyuyan akademikin sarımtıl əllərinə baxdıqca, bütün bu çıxılmazlıq dolu matəmin cənazədə uyuyan akademiklə bərabər, ona da aidiyyatı olduğunu necəsə, hiss eləyirdi. Əslinə qalandı, gül-çiçəklə bəzədilmiş tətənəli səhnənin tən ortasında saralan bu cansız vücudun özünün də, elə bil, dünən onunla üzbəüz oturub danışan və danışdıqca, gözleri dəqiqədə bir yaşıran akademikə elə bir aidiyyatı yox idi... - professor bığlarının uclarını çeynəyə-çeynəyə fikirləşdi. Akademik indi Allah billir, hardaydı...

Saatına baxdı. Dördə az qalırdı. On-on beş dəqiqədən sonra cənazə götürüləcəkdi.

Ayağa qalxıb ehmal addımlarla irəliyə keçdi, qabaq cərgədə oturan qara örtüklü qadınların arxasında əyləşib bir müddət də səhnəyə ordan baxdı.

Akademikin cəsədi yaxından baxanda qətiyyən özünə oxşamırı...

Bəlkə heç bu, o deyildi?!.. -- professor fikirləşdi və bu fikirdən içiñə qəribə bir üzüntü çökdü...

Gül-ciçyeyin içində itib batmış cənazədə uyuyan akademik indi özündən çox, ömrü uzunu yüksək dövlət vəzifələrində çalışmış hansısa tanış məmuru andırırdı. Yoxsa bu, ona elə gəlirdi?..

Musiqi kəsildi. Birinci cərgədə oturanlar səhnəyə elə baxırdılar, elə bil, bu dəqiqə orda nə isə baş verəcəkdi...

Professor musiqi fasıləsindən istifadə edib irəliyə əyildi, qara örtüklü qadınların tən ortasında oturan yaşlı qadının qulağına mümkün qədər astadan:

- Allah rəhmət eləsin, axır qəminiz olsun... – dedisə də, qadından səs çıxmadi. Onun əvəzinə, yanında oturan o biri qadın geriyə qanrlıb yaşlı gözlərlə professora elə baxdı, elə bil indicə professordan nə isə biədəb bir söz eşitmışdı. Sonra üzündəki incik ifadəylə, başında qara tül örpek, o biri tərəfində oturmuş qadına işarəylə:

- Mərhumun yoldaşı budu... - dedi.

Akademikin yoldaşı orta yaşlı, yaraşlıqlı bir qadın idi. Üzünün sıvri cizgiləriylə bir qədər akademikin özünü də xatırladırdı. Professora sarı çönüb astaca:

- Sizi səsinizdən tanıdım, - dedi.

- Mən... - professor dedi və həmin dəqiqə də nə deyəcəyini unutdu. - Allah rəhmət eləsin, axır qəminiz olsun, - deyib geriyə söykəndisə də, nə deməli olduğunu xatırlayıb yenidən irəliyə dartındı. - Üzr istəyirəm, biliyəm yeri deyil, amma mən... - bu yerdə professor ətrafına baxıb, heç kəs eşitməsin deyə, lap astadan, - biz mütləq sizinlə görüşməliyik. Mümkünsə, təcili... – deyə piçildədi.

- Mənimlə?.. - qadın geriyə çevrilmedən, harasa kənara piçildədi.

Professor yenə yan-yörəsinə baxdı:

- Xahiş edirəm.

- Axı indi...

Qabaq cərgədə oturan qara örtüklü qadınlar çönüb ikrahla professora, sonra akademikin arvadına baxırdılar.

- Qulaq asın, əgər bu, belə bir müşkül məsələdirse, istəyirsiz, elə burda danışaq. Bilirsiz, məsələ burasındadı ki... - bu məqam professor cənazədə mum rəngli bənizlə yatan akademikin qarnının üstə çarpazlaşlığı əllərindən birini necəsə, tərpətdiyini, bu cansız, sarımtıl əlin kiməsə əl eləyən kimi, ehmələ qalxıb-endiyini öz gözləriylə gördü...

Özünü elə alıb ətrafdakılara göz gəzdirdi.

Hamı bayaqqı hüznlü səbrlə səhnəyə zillənmişdilər. Professor bundan ürəklənib akademikin arvadının qulağına sarı əyildi, mümkün dərəcədə astadan:

- Mənə həmin o əlyazma lazımdı, – deyə piçildədi. - mümkünsə təcili.

Akademikin arvadı professorun son sözlərindən diksənən kimi oldu, çönüb kömür bəbəklərini professorun gözünün içində zillədi və eynilə onun kimi astadan:

- O, sizə əlyazma barədə nə isə deyib?.. – dedi.

- Bəli, - professor piçildədi, - daha doğrusu, belə demək olar.

Bu sözdən sonra akademikin arvadı bütün bədəniylə professora sarı çöndü, başını professorun qulağına sarı əyib qəribə bir hüznələ:

- Təəssüf ki, bunu edə bilməyəcəyəm... - dedi.

- Niyə? Bəlkə, siz düşünürsüz...

- Mən onu yandırımışam... - akademikin arvadının professoru axıra qədər dinləməyə səbri çatmadı. – Dünən. O keçinəndən sonra.

Akademikin arvadının bu sözündən sonra matəm musiqisi kəsildi və milli himn çalınmağa başladı.

Professor geriyə söykəndi və qulaqları uğuldaya-uğuldaya səhnəyə zilləndi.

Akademikin əli daha tərpənmirdi.

«Burdan təcili surətdə çıxmaq, çıxılmaz darısqallıqlar dolu bu havasız salonu mümkün qədər tez tərk etmək lazımdı...» – professor ürəyi sıxıla-sıxıla fikirləşdi və bu fikirlə ayağa qalxıb paltosunun ətəkləri cərgələrinin tinlərinə ilisə-ilisə salondan çıxdı.

Vestibül adamla dolu idi.

Ürəyi bulanırdı. Paltosunun cibindən çıxardığı yaylığı ağızına basıb birinci mərtəbəyə aparan yolun başındakı sütuna söykəndi.

«Əlyazmanı olsun ki, akademikin arvadına yandırılmışdır. İndi o neyləməliydi?..» – professor vestibüldə o baş-bu başa gəzişə-gəzişə asta-asta söhbətləşən adamlara baxabaxa fikirləşirdi. – «Kəfən alıb bədəninə sarımlı və yatağına girib boz gödəkçəli Ölüm elçisinin yolunu gözləməliydi?..»

Qəfildən dəli kimi bağırmaq, səsi gəldikcə ulayıb vestibülün səliqəli, akademik sakitliyini pozmaq istədi... pillələri asta-asta qalxan iki yüksək rütbəli hərbçi öz aralarında nə haqdasa astadan danışa-danışa salona daxil oldular.

«Hamısı əsəb pozğunluğu və yorğunluqdu...» - professor fikirləşdi. – «evə gedib sakitləşdirici həblər qəbul etmək və hava qaralanacaq yatıb dincəlmək lazım id.»

Hərbçilərin salona daxil olmayıñdan çox keçmədi ki, salonun ikilaylı qapıları taybatay açıldı, içəridən bir neçə nəfər vestibülə çıxdı və çox keçmədi ki, salonun adamboylu giriş qapılarında üstü atlaz lentlər və güllərlə bəzədilmiş cənəzə, ardınca əklillər və qalan camaat göründü.

Cənəzə professorun lap yaxınlığından ötdü və professor ağır gül dağının altından körpə usaq iniltisinə bənzər köməksiz səslə inildəyən akademikin: «Professor...» - deyən səsini elə bil, öz qulaqlarıyla eşitdi.

Cənəzənin ardınca ehmal addımlarla yeriyən qara örtüklü qadınların acıqlı baxışları da hardansa, professorun lap yaxınlığından ötüb keçdi.

- Professor...

Akademikin arvadı idi, vestibülə dağılan adamların arasından narahat gözlərlə ona baxırdı...

Küçənin bir hissəsində maşınların hərəkəti dayandırılmışdı. Cənəzə İstiqlaliyyət küçəsinin mərkəziylə - professorun bir neçə gün bundan əvvəlki yuxusunda bozgödəkçəlinin nəzarətinə düşdüyü küçənin tən ortasıyla harasa üzüyuxarı üzürdü...

Cənəzədən yayılan formalinin iyi, deyəsən, akademikin arvadının saçlarına və paltarına hopmuşdu.

Qadın addımlarını bilərkəndə yavaşıtmışdı, indi onunla yanaşı addımlayırı.

«Olsun ki, bütün gecəni ərinin formalinlənmiş meyiti ilə bir otaqda keçirib...» - professor addımlaya-addımlaya fikirləşdi və özünü də gecələrin birində beləcə formalinlənmiş, cansız bədənlə kimsəsiz mənzilinin tən ortasına qoyulmuş tabutda gördü...

- Professor, - akademikin arvadı balaca əl sumkasını sıxısinə sıxıb xırda addımlarla yanaşı yeriyirdi, - siz heç demədiniz, əlyazma nəyinizə gərəkdi?..

- Mən sadəcə... - professor hiss elədi ki, bütün bu təntənədən, yuxularının davamını andıran bu qara bəbəkli qadından tezçə qurtulmaq istəyir, - onun son işini oxumaq istəyirdim. Daha doğrusu, bunu o özü istəyirdi.

- Amma mənə elə gəlir, - akademikin arvadı ovcunun içində sıxdığı yaylığı nəzakət xətrinə burnunun ucuna toxundurdu, - siz məndən nə isə gizlədirsiz. O da son vaxtlar nə isə gizlədirdi məndən.

Professor cavab vermedi. Bunu lüzumsuz hesab etdi. Neçə həftənin yuxusuzluğundan keyiyib ağırlaşmış ayaqlarını ardınca zorla sürüyə-sürüyə fikirləşdi ki, hansı ağılla bura gəldi?..

- Başa düşürəm... - qadın gözlərini qayıb indi də harasa uzaqlara baxırıdı, - hər şey onun o son işindən sonra başladı. Bunu özü də deyirdi həmişə. Hər şey, o yazını yazmağa başlayandan başladı. Bədbəxtin yuxularına haram qatıldı.

«Yuxularına haram qatıldı...» - professor ürəyində bir neçə dəfə təkrar elədi. Görünür ki, yuxularına haram qatılan tək bir o və bədbəxt akademik deyilmiş. Bu barədə zərb-məsəl də varmış...» - fikirləşdi və ayaq saxladı.

Akademikin arvadından yayılan formalinin iyi elə bil paltosunun dəri boyunluğuna hopmuşdu. Qadının üzünə baxmadan, nəzakətlə:

- Məni üzürlü hesab edin, - dedi, - dəfndə iştirak edə bilməyəcəyəm. İşə qayitmaliyam... - və çönbər izdihamın əks istiqamətində üzüyuxarı – trolleybus dayanacağına sarı addımlamağa başladı.

- Professor!.. - akademikin arvadının səsi hardansa arxadan eşidildi. – Dayanın, görün bir nə deyirəm, – qadın hündür dabanlı ayaqqabılarının üstündə büdrəyə-büdrəyə, tələsik addımlarla ardınca gəldi, - bu, onun qeyd kitabçası... - deyə çantasından çıxardığı balaca qeyd kitabçasını professora uzatdı: – O, qeydlərini burda aparırıdı. Bəlkə, burdan bir şey anlaysırsız.

Ayaq saxlayıb qadına sarı çöndü, nimdaş cildli sumağın kitabçanı əlinə alıb o üz-bu üzə çevirdi. Kitabçanın vərəqləri saralılmış, coxu dibindən qopmuşdu... köhnəliyi, ya nəyi iləsə onun yuxularını xatırladırdı. Elə bil, həmin o yarıqaranlıq yuxudaki ağacliqda bozgödəkçeli casusla süpürləşən an akademikin cibindən sürüşüb düşmüdü...

- Son günlər elə ölümdən danışırı... deyirdi «məni əlyazmamlı basırdın». Mən-axmaqsa, elə bil ağılımı aldılar... - qadın qəhərləndi. - Bunu əlyazmanın yerinə tabutuna qoymaqdan ötrü götürdüm... – professorun vərəqlədiyi bloknota işaret ilə dedi. - Nə qədər olmasa...

Professor bloknotu vərəqləyə-vərəqləyə fikirləşdi ki, kitabçanı ona vermək - elə torpağa basdırmaq kimi bir şeydi.

- Professor, söz verin ki, mənə hər şeyi izah edəcəksiz.

- Söz verirəm, - professor bloknotu paltosunun döş cibinə basıb qadınla xudahafizləşdi, addımlarını yeyinlədib yolu o biri üzünə keçdi, arxada qoyduğu qadının narahat baxışlarını kürəyində hiss edə-edə küçənin qurtaracağıyla uzanan xiyabana sarı addımlamağa başladı.

Xiyabana çatanda, cənəzənin ardınca uzanan izdihamın uğultusu artıq uzaqlardan eşidilirdi. Professor bağa aşağı girişindən daxil oldu, küknar ağaclarının arasında uzanan ensiz ciğırla addımlayıb boş skamyalardan birinə əyləşdi, soyuqluğu sinəsinə yayılan bloknotu paltosunun döş cibindən çıxarıb açdı, hər iki üzü yarımcıq sözlər və cümlələrlə dolu yarıqopoq səhifələrini o üz-bu üzə çevirə-çevirə oxumağa başladı.

Sözlərin coxu əski əlibayla, ixtisarla yazılılığından oxunmurdu. Bəzi səhifələrdə hansısa qurğunun sxemini andıran kiçik sxemlər və işarələr çizilmiş, əcaib xəritələri andıran cədvəllər çəkilmişdi... Ortada bir neçə boş səhifə saxlanılmış, ardınca gələn səhifələrdə qırıq sözlər və rəqəmlər yazılmışdı.

Eynəyini gözlərinə yaxınlaşdırıb sözlərdən bir neçəsini oxumağa çalışdı.

«...dərk olunmaz de...» ardınca yenə yarımcıq yazılığından, anlaşılmayan sözlər, qövsvari xətlər, kubşəkilli, rombvari figurlar və oxlar gəlirdi...

«...Ondan olan bir ruhdur... » burda cümlə qırılırdı və xırda rəqəmlərə oxşar əcaib işarələr gəlirdi. Bir neçə səhifədən sonra «naqis...» sözü oxunurdu. Səhifənin kənarında

yanbayan iki nida işarəsi qoyulmuş, ardınca güclə oxunacaq pozuq xəttlə «ruh - bədən... ruh – şüur... bağlı...lar» sözləri yazılmışdı.

Professor «bağı...lar» kimi oxunan son sözü heç cür oxuya bilmədi.

«Barmaqlar», yoxsa «bağbanlar», yoxsa... «Bağırsaqlar». Özüdü ki, var, «bağırsaqlar...» Professor dönə-dönə höccələdi: «ruh - şüur və bağırsaqlar.» Şüur və bağırsaqlar?.. Bu nə demək idi?!.. Sonra ardını oxudu: «vəhdət köləliyi...» - fikir qırılırdı, sonra: «O-nun kö-ləsi... heç vaxt azad... etmə...»

«Azad etməyəcək» - professor yarımcıq fikirləri sıraya düzüb bir neçə dəfə ürəyində təkrar elədi, sonra o biri səhifələrin bir neçəsini o üz-bü üzə çevirib son cümləni bir də oxudu və dumanlı da olsa, nə isə anladı.

«Bəlkə də... Bəlkə yox, həqiqət budu - insan azad deyil...» - professor fikirləşdi və bu fikirdən, nədənsə bədənində qəribə bir soyuqluğun gəzişdiyini duydu... - «hətta yuxularında belə».

Akademikin qənaətləri bu idi: insanın hissələri və bağırsaqları. Buna acı istehzadan savayı, ayrı nə ad vermək olardı?.. - professor fikirləşdi və başını qaldırıb, getdikcə qaralan göyə baxdı.

Üzbəüz ağacliğın sixlığından ona dikilən cüt gözün işıltısından bədəni gizildədi... Yoxsa bu, ona elə gəldi?!..

Bloknotun içindən yerə səpilmiş qopuq səhifələrdən birinin üstündə ilbizvari, əcaib böcək oturmuşdu, balaca, kor başıyla aşağıdan-yuxarı ona zillənmişdi...

Cərəyan vurmuş kimi ayağa sıçradı... bloknotu əlindən yerə saldı...

Ağacların arasıyla sırlı axıntılarla axıb ac canavar ularsıyla skamyanın ətrafına dolanan külək qopuq səhifələri havaya qaldırıb bağın içİNƏ dağdı... Xırda, sarı vərəqciklər - akademikin artıq ölü beyninin son izləri küləyin içiylə burula-burula, bağın dörd bir yanına uçu... Professor səhifələrdən bir-ikisini havada tutdusa da, çoxunun uçub gizləndiyi qaranlıq ağacliğə girməyə ürək eləmədi.

Hava nə vaxtsa elə bil qəfildən qaralmışdı... həm də soyumuşdu.

Paltosunun yaxalığını qaldırıb oğrun-oğrun ətrafına baxdı.

Bağ sırlı qaranlığın içİNƏ çökməkdəydi...

İllər uzunu yolu düşdürüyü bu məhəllədə belə bir bağın olduğunu bu vaxtacan bilmədiyi birdən-birə professora qəribə gəldi. Odu ki, ayağa qalxıb onu xiyabanın tam mərkəzinə gətirən küknarlığa sarı addımladı.

«Qəribə olan bir də bu idi ki, axşamın düşməyinə baxmayaraq, bayaqdan bəri buralara ondan savayı bir kəs ayaq basmamışdı...» - professor fikirləşib qəfildən öz-özünə vahimələndi. - «Yoxsa bu xiyaban ümumiyyətlə, xiyaban deyildi, tək bir onun daxil ola bildiyi sırlı yuxu məkanının davamı, ya əvvəliydi?!...»

Hava qaraldıqca, ağacların xışlıltısı böyükür... professorun yadına, bu gecəki yuxusunu, eynilə bu xışlıtinin içində boğula-boğula xırıldayan akademikin qətlini salırdı...

Küknarlığa çatıb bayaq gəldiyi yolla bağın girişinə tərəf addımladısa da, girişə çata bilmədi. Girişə aparmalı olan qısa, çıraqlı yol onu iri gövdəli qovaq ağaclarının sıralandığı ayrı bir xiyabana saldı... Bura dəniz dibinin yaşılıqlarını andıran əcaib bitkilərlə dolu idi... külək də, qəribəydi ki, burda tamam ayrı cür əsirdi. Ağacların budaqlarını tərpətmədən, hardasa aşağılarda uguldayırdı.

Professor ayaq saxladı, bir müddət qovaqların arasıyla harasa qaranlıqlara uzanan yolin tən ortasında dayanıb dura-dura, dörd bir yandan sırlı duman kimi axmağa başlayan uğultuya qulaq asdı... Bura hara idi?..

Bir qədərdən sonra professor xiyabana daxil olduğu qısa yolu axtara-axtara ağacların səmti ilə geriyə addımlayındı...

Giriş hardasa, bu tərəflərdə olmaliydi. Çünkü yaxşı yadındaydı ki, xiyabana daxil olduqdan sonra bir o qədər də dərinə getməmişdi, daha doğrusu, buna hövsələsi çatmamışdı, müəyyən məsafləni qət etdikdən sonra özünü yaxınlıqdakı skamyalardan birinə salmışdı...

Professor bir qədər də addımlayıb girişi bağın ayrı səmtlərində axtardısa da, girişin bənzərinə oxşar yerdən əlamət tapa bilmədi. Xiyabanın içində aparan sütunlu giriş necəsə, yoxa çıxmışdı... Yoxsa girişi bağın dörd bir yanına çökmüş bu sırlı qaranlıq yoxa çıxarmışdı?..

...Külək, getdikcə bərkiyirdi. Professor xiyabanın mərkəzi hissəsinə qayıdır ayaqlarının yaddaşıyla bura ha tərəfdən, bağın hansı səmtindən daxil olduğunu yadına salmağa çalışdısa da, yadına, əski bloknotun qopuq səhifələrində gördüyü bir neçə əcaib işarədən savayı, heç nə düşmədi...

Sonra nə oldusa, professor qəfildən anladı... Xiyaban - zülmət qaranlığın içində bitmiş çıxışsız, girişsiz ada idi... Sonra necəsə qəfildən, hardansa yaxınlıqdan, professorun qulağına trolleybus siqnalını andıran qəribə səslər, adda-budda maşın uğultusu dəydi...

Addımlarını yeyinlədib səs gələn tərəfə getdi və yarı yolda dəhşət içində donub qaldı...

...Qarşıda yenə həmin six qovaq ağacları idi... küləyin müqaviməti altında sırlı-sırlı yellənib xışıldayırdılar...

Gözləri vahimədən qarala-qarala ətrafına baxdı.

Bağın dörd bir yanı, həmin eyni bicimli six qovaq ağacları idi...

Yaxın küçələrdən gülə viyiltisiylə ötüşən maşın kortecinin səsi eşidilirdi. Ruporda kiminsə qalın tembrli səsi həyəcanla:

- Yolları boşaldın!.. Yol verin!.. Yol verin!.. - deyirdi.

III FƏSİL

«Hökmdarların qəlbi oxunmur...»

Bibliya-Solomonun hekayətləri- XXV fəsil, 3-cü bölmə.

- Allahum məsəlli əla Mühəmmədin və Ali Mühəmməd. Lillahi həmd... Allahu Əkbər kəbirə...

...Dizi üstə düşüb namazın divarlar boyu əks-səda verən duaları altında səcdəyə getdi, duanın sözlərini deyib dikəldi, sonra bir də təzim elədi və dizi üstə düşüb alınıni döşəməyə qoydu.

Xalçadan qaxsımiş yağ iyi gəlirdi...

- Sübhan Allah!.. Sübhan Allah!.. Sübhan Allah!..

Hamiyla bir ayağa qalxdı, gözünün yanıyla sağ tərəfində dayanıb duanın sözlərini ağızının içində deyə-deyə, harasa tavana zillənən hərbi nazırın uşaq üzünə bənzər kök, tüksüz sifətinə zilləndi.

Nazırın gözləri qayğılı, üzünün əzələləri gərgin idi.

Fikirləşdi ki, qəribədi, illər ötdükcə, hamı yaşa dolub qırış atdıqca, bu uşaq üzünlü nazır ildən-ilə elə bil gəncləşir, gözləri durulur, üzü aydınlaşır, təmənnasız təbəssümü üzünü

körpə üzünə bənzədir. Nazir bütün bu illeri ona sadiq qala-qala, uzaqdan-yaxından irili-xirdalı əmrlərinə tabe olub həzurunda müntəzir dura-dura, həm də sən demə, altdan-altdan gəncləşirmiş... Nazirin bu gəncləşməyində onun əleyhinə yönələn fitnəkar qoxulu nə isə vardı elə bil...

Şeyx sol tərəfində, həmişəki kimi, qəsdən bir addım qabaqda dayanmışdı ki, onu namazın müntəzir icrasında görməsin. Şeyxdən bir addım arxada, balaca, cansız başı, oyuncaq əllərinə oxşar bükülməyən qollarıyla əyilib-qalxan daxili işlər nazirinin ifadəsiz üzü, tükdən çox, qara mərmərdən papağa oxşar şəvə saçları, başının oyuncaqvari, yalançı hərəkətləri namazın rəvan ahəngiyələ heç cür düz gəlmirdi.

Fikirləşdi ki, nazirin namazı daha çox təxirəsalınmaz gizli hərbi tapşırığın icrasını andırır və bu fikirdən içindən ani gülüş keçdişə də, özünü toparlayıb gülüşü üzünə buraxmadı.

- Qulhu vallahu əhəd, Allahu saməd, ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd. Sübhan Allah...

Yenə hamıyla bir dizi üstə düşüb alını döşəməyə söykədi və fikirləşdi ki, bəndələrini gündə beş dəfə dizi üstə çökdürmək, köləliyini yadına sala-sala, başını döşəməyə vurdurmaq Allahın nəyinə gərəkdi görən?.. Bəlkə, Allah bundan güc alır?.. Bəlkə, Allah elə bundan güc alır?..

Dikəlib əllərini açdı, duanın sözlərini ağızının içində dedi.

Arxada onunla bir dizi üstə oturub dua oxuyanların bütün diqqəti onda idi, bilirdi. Odu ki, bütün hərəketləri dəqiqliyinə qədər düzgün eləməyə çalışırdı.

Arxada, hamidan qabaqda baş nazir dayanmışdı. Son illerin hadisələrindən sonra gərginlik və qorxudan böyüyüb daha kiçilmək bilməyən iri, qara bəbəklərini bu dəqiqə onun peysərinə zilləmişdi. Son vaxtlar baş nazirin bu şəvə bəbəkləri hara zillənirdisə, oralara kölgə salırdı.

- ...və əla ali Seyyidi Mühəmməd və əla Əshahi Seyyidinə Mühəmməd... və əla Ənsari Seyyidinə Mühəmməd...

Sözsüz ki, baş nazirə hələ onun ölümü lazım deyildi... - fikirləşdi, - nə baş nazirə, nə də böyük-başında dayanan o biri «sadiq» nazirlərə. O səbəbdən ki, onun yoxluğu bu dəqiqə arxasında yetim üzlərlə daynaib xoşbəxt həyəcanla namaz qılan bu məmurlar tayfasının həyatında xoşagəlməz dəyişikliklərə səbəb ola bilərdi, onları, durğun gölün üzünə yiğişən qurd-quşu dağından kimi, bircə həmləyə qovub dağıdardı.

...Arxada kimsə öskürdü. Elə bil beynindən keçənlər arxada dayananlardan hansınınsa boğazında qaldı.

Gölün özü də şübhəli vəziyyətdə idi... - təzim edə-edə fikirləşdi.

Yox, onun ölümü bu dəqiqə heç kimə lazım deyildi. Qocalmağı isə lazım idi.

Növbəti ayənin icrasıyla hamıyla bir ayağa qalxıb salavat çevirdi.

...Hə, qocalıb zəifləməyi bu dəqiqə hamiya hava və su kimi lazım idi. Odu ki, arxasında əyilib qalxa-qalxa dua oxuyanlar neştər gözləriylə kürək əzələlərinin vəziyyətini güdürdüler, qocalığından xəbər verəcək ləngimələrini və büdrəmələrini altdan-altdan izləyir, xirdaca ləngiməni, ya büdrəməni, susuz balıq su dammasını dərisiylə içən tək, acgöz-acgöz canlarına çəkirdilər. Olsun ki, bu tədbirli böcəklərin canlarındakı xofu bircə qocalmağı əridirdi...

Həm də qəribə burasıydı ki, bu şüursuz sürüünün hər üzvü onunla təmasda səbəbi özlərinə də məlum olmayan lal bir təhlükə hiss edirdilərsə də, həm də necəsə, onuz bacarmırdılar.

- La İlahə İlləlahu və Həzəmən Əhdə ba Vəhdət. La İlahə İlləlahu və la nabdū.

Hamıyla bir dizi üstə oturdu.

Şeyxin kök budları ona dizi üstə oturmağa mane olurdu... Baldırlarının piyi dizlərinin arxa büküslərinə dolub bədənini dabanlarının üstünə salmağa imkan vermir, onu oturduğu yerdə laxladıb böyrü üstə yixmağa cəhd edirdisə də, tədbirli Şeyx ehtiyatı əldən vermir, bədəninən olan-qalan qüvvəsini toplayıb tarazlığını mümkün sərrastlıqla saxlayırıdı.

Ürəyi sıxlıdı...

O bu adamlara onların öz rahatlıqlarına görə, balaca canlarının, canlarından da əziz əmlaklarının toxunulmazlığı naminə lazım idi... Bunu özləri də utanmadan, açıqca deyirdilər: «Bu ölkəni müharibənin cəngindən qurtarsanız, siz qurtaracaqsınız! Aclığın qarşısını alsanız, siz alacaqsınız!.. Balalarımızın taleyi sizin əlinizdədi. Yiyə durun bizə...»

Alnını döşəməyə söykəyib fikirləşdi ki, min bir nəfəs qoxuyan bu tünlüün içində bu şüursuz böcəklərlə yanaşı oturmağı onun alın yazısıdır mı?..

Bu havasız məscid, bu tünd sumağı butalar, iniltili azan səsi, sözləri heç cür dilinə yatmayan anlaşılmaz ərəb duaları hər şey – hər şey ona yaddı...

...Arxada kimsə dalbadal üç dəfə asqırdı, sonra finxırıb burnunu açarı buran kimi burub bağladı.

Məscidin xırda, zərli naxışlarla işlənmiş dar nəfəslikli tavanına baxdı...

Tavan üzüyuxarı qalxdıqca daralırdı və bu daralmanın özü məscidin içində qəribə bir darısqallıq ovqatı çökdürürdü elə bil. Yoxsa onun ürəyi sıxlırdı?..

Dikəlib oturdu, əllərini kitab oxuyurmuş kimi, sinəsinin qarşısında cütləyib duanın sözlərini deyə-deyə fikirləşdi ki, indi bu qorxaq böcəklərlə bir bu darısqallıq qoxulu yerdə namaz qılmasayıd belə, bir şəhərdə onlarla bir yaşamalı, əvvəl-axır torpağa da onlarla bir gömülməlidir.

Ayağa qalxıb təzim etdi və torpaqda onunla yanaşı yatacaq adamlar haqqında fikirləşdi.

Torpaqda onunla yanaşı olsun ki, ömürlərini öz səthi anlayışlarında qurduqları cılız dünyalarını ucuz naxışlı sözlərlə təsvir etməyə həsr etmiş yazıçıları, ya da öz köləgələrindən qorxan, bacarıqsız dövlət xadimlərini basdıracaqdılar.

Bu fikirdən burnuna Fəxri xiyabanın dörd bir yanında, qəbirlərin böyük-başında, ölü sümüklərinin toxumalarından şirələnib saralan xırda, sarı ləçəkli çiçəklərin zəhər qoxulu acı etri dəydi...

Namaz sona yetdi. Ardıcıl səcdələrdən pörtüb tərləmiş Şeyx altı kölgəli gözləri ilə yaxına gəldi, qısa qollarını ona sarı uzadıb əlini, kök əllərinin içində yumşaq-yumşaq sıxlı, arada elə bil əyilib öpmək də istədi:

- Büyük savabdı. Cümə axşamı şəhidlərin ruhuna dua oxumaq böyük savabdı. - Şeyx kök dilini ağızının içində zorla hərlədi. - Bu gün, bu əziz gündə bura təşrif buyurmağınız, qiymətli vaxtinizdan ayırib...

...Şeyxin əlləri tərli idi... onun əlini ətli əllərinin içində saxlayıb buraxmaq bilmirdi və get-gedə daha məhəbbətlə sıxlırdı, sıxlıqca gözləri parıldayırdı.

Əlini Şeyxin əlindən bir təhər sıvirib çıxartdı, məscidin hündür hasarlarına dırmaşıb qapılarından asılıb dəli gözlərlə hərəkətlərini izləyən adamları əliylə salamlaya-salamlaya, kameraların və qıvraq mühafizəçilərin müşayiəti altında məsciddən çıxdı, məscidin həyətinə onun tamaşasına yiğilan camaata da əl edib pillələri endi, küçənin orta hissəsini tutmuş qara kortecin arasında yolunu gözləyən maşına mindi və kortec darısqal küçələrin izdihamını aramlı yara-yara irəliləyib tini buruldu, üzüashağı enib geniş prospektə çıxdı və sürətini artırdı.

- Yolları boşaldın!.. Yolları boşaldın!.. - hardansa, qarşı tərəfdən ruporun səsi eşidildi.

- Birbaşamı gedirik, cənab general?.. - qabaq oturacağa yanpörtü qıṣılmış köməkçi geriyə çönmədən, yolun sağ cinahına baxa-baxa dedi.

- Birbaşa, – astaca dedi və sol tərəfində gərginlikdən ağarmış bəniziylə əyləşmiş nəhəng gövdəli, cavan cangübənin üzünə zilləndi.

Cangübəndən yenə qatı odekolon iyi gəlirdi.

Düyməni basıb pəncərənin şüşəsini endirdi. Fikirləşdi ki, niyə hər dəfə məsciddən çıxandan sonra bir müddət ürəyi bulanır?.. Bu ürəkbulanma məscidin illərlə üzü gün görməyən nimdaş xalçalarının iyindəndi, yoxsa Şeyxin ətli əllərinin tərindən?..

Əlini iyladı. Əlindən Şeyxin iyi gəlirdi...

Cangübən cibindən ətirli salfet çıxarıb onun əllərini sildi.

Qəribədi ki, son vaxtlar qoxular ona necəsə ayrı cür təsir əleyir. Bədənində zəhərlənmə gedir, nədi?..

Bu fikirdən içindən soyuq cərəyanı andıran xoşagelməz gizilti keçdi, əlləri soyudu. Əllərini ovuşdurub son zamanlar yediyi ayrı-ayrı yeməklərin dadını, vətənə qayıdanınan bəri baş nazirin təqdimatiyla işə qəbul etdiyi alçaqboy aşpazın, qadın gülümşəməsini andıran şit təbəssümünü yadına saldı. Yox, bu, yemək zəhərlənməsinin ürəkbulanması deyildi.

...Səkilər adamla dolu idi. Adamlar maşının pəncərələrinə zillənsələr də, günkeçirməz şüşələrindən onu görmürdülər, Küləyə, çişkinə məhəl qoymadan, nə isə qışqırışa-qışqırışa kortecə əl əleyirdilər...

Qəfildən səkilər boyu sıralanmış insan üzləri ona tanış gəldi... uzaq uşaqlıq illərini, kəndin dar məhəllələrində ənzəli oynayıb bellərinə atıldığı uşaqların üzlərini xatırlatdı... Sonra o uşaqlardan da, oyunlardan da necəsə, birdən-birə bezməyini, kəndin eniş-yoxmuşlu yollarında sıxlıb darihan ürəyini xatırladı...

Fikirləşdi ki, qəribədi, o illər uşaq oyunlarından, elə uşaqların özündən də soyudu, amma böyüklərə də isinişmədi... Yalquzaq tənhalıq yolunu seçdi. Yox, yalquzaqlıq sonra başladı... – fikirləşdi. – O, institutu bitirib Dövlət Təhlükəsizlik Komitəsində işə başladığı dövrlər... Ən yaxın, etibarlı adamlarını bir-biri itirdiyi həmin qorxunc dövrlər...

Köməkçi geriyə könüb hürkmüş üzüyle:

- Sizi külək vurmur?.. - dedi, sonra könüb bayaqkı vəziyyətində oturdu.

Köməkçi səliqəli saç düzümü, aq, nişastalı boyunluğu ilə uşaq vaxtı müharibə filmlərində gördüyü xain obrazlarını xatırladırdı...

Sonra qəfildən elə həmin illərdə doğulub böyüdüyü doğma yerlərində, ən yaxın doğmalarının, qohum-əqrəbasının arasında belə artıq özünü yolunu azib səhvən kəndin içində - adamların tələsinə düşmüş tənha yalquzaq kimi hiss elədiyini xatırladı... Sonra bu mübhəm tənhalığı, bu anlaşılmaz, izaholunmaz yalquzaqlığı ömrünün bütün qalan hissəsi – çılgınlıq və sevgi dolu gənclik illəri və ondan çox-çox sonralar da - o, müxtəlif dövlət vəzifələrində işlədiyi dövrlər də, ətrafindakılarla qurduğu saxta doğmalıq münasibətləri içində əridib gizlədiyini xatırladı...

Bu nə bədbəxtlik idi?.. Axı ulu babalarından üzü bu yana bütün nəсли həmin o yerlərdə, həmin o adamların arasında öz əziyyətli kasıbcılıq talelərindən qane ola-ola, xoşbəxt, dinc kəndli ömürlərini yaşamışdır?!.. Bəs o niyə yaşaya bilmədi?.. Hansı ulduz altında dünyaya gəlmişdi axı?!

Bu barədə həm də elə bil nə isə bilirdi. Hansı ulduz altında dünyaya gəldiyini də, o ulduzun rəngini də. Elə bil, o ulduzda olmuşdu da...

- ...bir də Sadıqov... - köməkçi sözünü bitirdi və könüb onun üzünə zilləndi. Köməkçinin üzünün miskin köməksizlik ifadəsi dəyişməmişdi.

- Sadıqov sonraya qalsın. İndi heç cür imkan yoxdu. O birini də keçir gələn həftəyə. Denən, hələ baxa bilməmişəm.

- Bir də çıkış edənlər məsəlesi.

- Ölənlərin bir-iki qohumuna söz verərlər. Elə bilirəm, bəs edər.

Saatına baxdı. On birə işləyirdi.

Cangüdən də qolunu çirmələyib saatına baxdı.

Cangüdən hansısa gözə görünməz tellərlə ona bağlı idi. O yatanda yatırıldı, duranda dururdu, vaxtı da onunla bir izləyirdi. Dəfələrlə kiminsə naqolay hərəkətindən, qəfil baxışından, ya şübhəli tərpənişindən, onunla bir bu cavan cangüdənin də içində yaranan qoruyucu titrəyişi hiss eləmişdi... Son günlərin hansı hadisəsindən sonra cangüdənin canına hopmuş titrətmə elə bil ani də olsa, onu rahat buraxmırıldı. Olsun ki, bu titrətmə ona canı dildən bağlanmış bu sayıq cangüdənin adı halına çevrilmişdi.

Gözaltı cangüdənin bir tərəfi görünən üzünə baxdı.

Paytaxta gəldiyi ilk günlərdən işə götürdüyü bu cavan adam həmin o isti xatirələr və doğmaliqlar dolu uzaq kənddən, uzaq qohumlarından idi. Otuz yaşına yenicə qədəm qoymasına baxmayaraq, işə başladığı bu son bir neçə ayın içində, elə bil, on il yaşılanmışdı. Yanaqlarının çəhrayılığı solmuş, gözlərinin altına dərin cuxurlar çökmüşdü.

Hamısı son ayların gərginliyinin, hər dəqiqəsi ölüm və sui-qəsd qoxuyan təhlükəli görüşlərin, sayı gün-gündən artan duzsuz mərasimlər zamanı yaşınan məsuliyyət dolu gərginliklərin nəticəsiydi... - fikirləşdi. – Olsun ki, sayıq cangüdən onun son vaxtlar gördüyü, sırı təhlükə saçan yuxularını da görürdü.

Gözünün ucuyla cangüdəni bir də nəzərdən keçirdi.

Cangüdən yorğun gözlərini pəncərəyə zilləsə də, fikrinin onda olduğu bilinirdi.

Yox, cangüdən onun gördüyü yuxuları görmürdü. Görseydi, bunu o həmin an, elə yuxuda hiss eləyərdi. Ona aid olan və ola biləcək hər bir şeyi hiss elədiyi kimi... Paytaxtdan uzaq hərbi kazarmada nə baş verəcəyini, baş verəcək o taleyüklü faciənin nə ilə nəticələnəcəyini hələ bir neçə ay əvvəl paytaxtdan uzaq şəhərdəki tənha evində hiss etdiyi kimi...

Həmin o sehri məqamı - paytaxtdan çox-çox uzaq, zirvəsi qarlı dağların yaşıllı ətəyinə yayılan balaca əyalət şəhərində yaşadığı miskin tənhalıq dolu günlərin birində yuxudan səhərin ala-toranında oyanıb sübhün səssizliyinə diqqət kəsildiyi yerdə, qəfildən gözə görünməz, nəhəng çarxbənzər nəyinse hərəkətə gelib işə düşdүünü, hansısa dumanlı uzaqlıqlardan ilgim çəkisizliyilə gizli-gizli ona sarı sürünməyə başlayan Nəyinsə yaxınlığından, az qala, bayıldıği həmin o taleyüklü, unudulmaz məqamı xatırladı... Bağılı pəncərələrin çərcivələrindən içəri sızmağa başlayan havanın qəfildən soyumağı, qonşu evin radiosunda çalışınan milli himni izaholunmaz əzəmetlə Caldırın həmin o qəribə məqam yenə yadına düşdü... qarşıda təntənəli, nizamlı ordu kimi irəliləyən bütün olacaqları elə orda - həmin o balaca, kimsəsiz evində, yorğan-döşəyinin içində uzandığı yerdə görüyü, ürəyi, qapını döyən kimi, sinəsini döyüb çölə atılmaq istədiyi möhtəşəm anı xatırladı...

...Maşınlar dayandı. Köməkçi becid sıçrayışla maşından düşüb onun tərəfdən qapını açdı.

Maşından enib dağın gül-çiçək qoxuyan saf havasını ciyərlərinə çəkdi, əlini gözünün üstünə qoyub zirvəyə zilləndi... çəkmələrini çıxarıb cangüdənin səliqəylə cütlədiyi uzunboğazları geyinə-geyinə:

- Burda gerek ki, ciğir olmalıydı... – dedi və ayaqları kol-kosa ilişə-ilişə, dağın döşü ilə üzüyuxarı qalxmağa başladı.

- Çoxdandır gəlmirik, cənab general, ciğiri ot basib ola bilsin.

Köməkçinin səsi hardansa, arxadan gəlirdi, ardınca tez-tez qalxdığından, nəfəsi təngiyirdi.

Fikirləşdi ki, bu uşaq hardan bilir ki, buralara çoxdan gəlmir?.. Sonra bura axırıncı dəfə nə vaxt gəldiyini yadına salmağa çalışdısa da, qəribədi ki, yadına heç nə düşmədi. Yaddaşı bulanıq xatirələrlə dolu idi...

Dikdiri yarıyacan qalxıb dayandı, geriyə çönüb yuxarıdan-aşağı dağın ətəyi boyu tövşüyə-tövşüyə, pörtüb tərləyə-tərləyə ardınca yuxarı dırmaşan yöndəmsiz əshabələrinə baxdı. Tövşüyüb tərləməyən bircə özü idi.

...Zirvəyə çatar-çatmaz dikdirdən eşidilən daşyanan dəzgahların səsindən ürəyi çırpındı... Məqbərənin möhtəşəm sütunlarını yonan dəzgahlar uğuldayır, bənnalar iç hissəni hörür, bir ucdn tikintiyə qum və çinqıl daşınırı...

Məqbərənin tikintisi başa çatsayıdı, rahatlanardı. Burda, bu balaca, iliq küləkli məmləkətdə, bu vecsiz adamların arasında - yekə böcəklərin, kök ilbizlərin içində yaşamaq və ölmək sixintisi olsun ki, bir qədər sovuşardı.

...Nazirlər dikdирə çatıb tikilinin etrafına yiğişmişdilar, nəfəsləri təngiyə-təngiyə torpağa tirlənən nəhəng, mərmər piltələrə, sütunlara baxa-baxa öz aralarında nə isə danışırıdlar...

...Məqbərənin hələ suvanmaqdə olan geniş salonuna daxil olub tən ortada yerləşdirilmiş tunc pyedestala sarı addımladı.

Pyedestal hardansa yuxarıdan süzülən gün şüası zolağının altında nəhəng büllur külqabı kimi par-par parıldayırdı...

Şəhər bələdiyyəsinin rəisi qəfildən böyründə peyda oldu, Məqbərənin naxışlı döşəməsinə işarə ilə:

- Su çıxırdı, cənab general, iş çoxusu elə buna görə uzandı... - dedi.

- Su?.. Burda?.. Bu yüksəklikdə?.. Qəribədi...

- Təsəvvür edin. Olsun ki, yeraltı çaylardan hansınınsa yolu bu hündürlükdən keçir.

Ya da ola bilər, bura nəhəng bulağın çökəyidi.

Rəislə danışmağa hövsəlesi çatmadı:

- İndi neyləmək fikrindəsiz?..

- Pyedestalın yerini dəyişdik. Fundamenti atmazdan, yeri iki yüz metrəyəcən qazdırırdım ki, tam arxayıncılıq olsun.

Rəis elə danışırıdı, elə bil söhbət nə vaxtsa, onun cansız bədəninin saxlanacağı hüznlü Məqbərədən yox, bu yaxınlarda xoşbəxt sakınlərə təhvil veriləcək yaşayış binasından gedirdi.

- İndi necə, arxayıncılıqdı?..

- Bəli, cənab general, - rəis dedi və nazlı təbəssümə gülümşünə-gülümşünə qızardı.

- Arxayıncılıqdı demək... - dedi və rəisin gözlərinin içində baxdı.

Rəisin qoyun gözlərini andıran xırda gözlərinin dərinliyində yenicə çırtlamaq istəyən sevinc işaretisi onun qəfil baxışından, ya nədənsə, həmin andaca yoxa çıxdı, bəbəkləri kiçilib cansız nöqtələrə döndü...

- Mən... - rəis miqqıldayıb susdu, elə bil, qalan sözlər yadından çıxdı.

Məqbərədə ikisi idilər... Fəhlələr alətlərini yerə qoyub harasa çıxmışdilar. Danışdıqca, səsləri Məqbərənin çılpaq divarlarına dəyib əks-səda verirdi.

Rəis dinmirdi, burun pərələri xırda-xırda titrəyə-titrəyə, niyəsə onun hülqumuna baxırdı, arxasında cütlədiyi kök əlləri bir-birini didişdirirdi.

- Sənnənəm, üzümə niyə baxırsan?.. De də...

Rəis tələyə düşmüş kimi yerində vurnuxdu, peşman köməksizliklə çiyinlərini çəkib yazıq səslə:

- Nə deyim?.. - dedi.

- Bayaq dediyini.

- Nəyi?.. - rəisin səsi əsdi.

- Denən, «meyitinizi su aparmayacağından daha tam arxayıniq, indi rahat olə bilərsiz.» - çöldəkilər eşitməsin deyə, astaca dedi.

- Mən... - rəisin üzü onun bu sözündən yiğilib kiçildi, ağızı büzülüb nazıldı.

- Hə, nədi?.. Bəlkə, arxayın deyilsən?.. – dedi və içi qıcıq dolu ləzzətlə rəisin rəngi qaçmış üzünə zilləndi.

- Arxayınam, niyə ki?.. Arxayınam... - rəis təşvişlə dedi.

- Onda de.

Rəis başını aşağı saldı, əllərini arxasında cütlədi, ayaqlarını, cəzasını almış uşaq kimi, növbə ilə götürüb qoya-qoya səssizcə ağladı.

Çöldən ayaq səsləri eşidildi... Hövsələsi daraldı:

- Di qurtar.

Rəis ağlayırdı... Kök, qısa ayaqlarını nizamlaya bilmir, şüursuz hərəkətlərlə gah gözlərinin yaşını, gah da alnının tərini silirdi...

- De.

- Meyitinizin... - rəis boğula-boğula deyib susdu, ardını gətirə bilmədi, sonra dodaqları, körpə dodağı kimi büzülüb yiğildi, qəfildən qarşısında dizi üstə düşüb gözləri hədəqəsindən çıxa-çıxa:

- Keçin günahımdan, əla həzrətləri... - deyib ayaqlarına sarılmaq istədisə də, geriyə çəkildi.

Rəisdən palçıq iyi gəlirdi... o geriyə çəkildikcə, dizin-dizin qabağına süründü:

- Mən sizi sevirləm... Əfv edin əla həzrətləri... Zat aliləri, əfv edin!.. – deyib, başını namaz qılan tək, yerə qoydu, ciyinləri əsə-əsə hönkürdü.

- Ayağa qalx! - çöldəkilər eşitməsin deyə, astadan bağırıldı. - Qalx, deyirəm sənə, axmağın biri axmaq, gələn olar.

Rəis onu eşitmədi, kök budları bir-birinə sürtülübü onu yerində laxlada-laxlada ona tərəf süründü:

- Məni onlar yoldan çıxartdılar, cənab general! Ağlımı oğurladılar... Mən sizi sevirləm!.. Axı sizdən savayı kimi sevə bilərəm?!.. Əfv edin!..

Əsəbilikdən, ya canına qara duman kimi çbkən acı nifrətdən ağızına zəhər tamlı acılıq geldi... Gözlərindən xainlik yağan bu miskin icraçını, sulu böcəyi əzən tək, tapdayıb əzməyi gəldi...

- Özün necə bilirsən, əfvə layiqsən?..

Rəisin başı hələ də yerdəydi, ciyinləri titrəyə-titrəyə hönkürməyinə davam edirdi... Yoxsa o gülürdü?..

Bir də onu gördü ki, əlləri rəisin xirtdəyinə keçib... barmaqları, ovunu havadan qamarlayan qortal caynağı tək, ətli boğaza sarılıb gücü gəldikcə onu sixır... Sixdılqa, rəisin piyli buxağının qəribə yumşaqlıqla nazilməsindən, dəyirmi sıfətinin şişib üfürlənməsindən qaralmış dilini zorla hərlədə-hərlədə:

- Səksən yeddi... səksən yeddi... - deyə-deyə xırıldamasından dəhşətə gəldi... əlini geriyə çəkdisə də, rəis özünə gəlmədi, üzüqoyulu döşəməyə sərilib, nəfəsi boğazının yolunda çalxalana-çalxalana xırıldadı və susdu...

...Dik atıldı...

- Deyirəm, şəhərdən saysaq, təxminən səksən yeddi kilometrdən çox olmaz... - sürücü cangudənlə qabaq güzgündən danışındı.

Ürəyi sıxlırdı...

Demək yuxulamışdı. Amma həm də elə bil bu sürücü də orda - yuxuda, hardasa yaxınında idi... sükanın arxasında beləcə otura-otura, bütün olanlara necəsə, şahidlik eləyirdi...

Özünü dikəldib saatına baxdı.

Cəmi səkkiz dəqiqə...

Yuxunun zaman ölçüsü anlaşılmazdı... – fikirləşdi. - Bir neçə saat, bir neçə gün ani dəqiqliklər ərzində yaşanır...

...Pəncərədən görünən bozumtul çöllüklərə baxdıqca, bayaq yuxuda əsəbilikdən nəfəsi kəsilə-kəsilə boğduğu adamın üzünü yadına salmağa çalşdisa da, yaddaşının, mərmər pillələr və sütunlarla dolu palçıqlı tikilidən savayı, heç nəyi saxlamadığını anladı.

Bəs o boğduğu kim idi?.. Niyə onu o cür qəzəblə, hikkədən ürəyi az qala ağızına gələ-gələ boğurdu?.. Dəqiq yadında qalan, əsəbilikdən gərilmış əllərinin arasında plastilin kimi yumşalıb nazılən yoğun boyun idi ...

- Hələ çox qalıb?.. – güzgündən sürücünün üzünə zilləndi.

- Otuz-otuz beş kilometr ancaq olar.

Sürəc yola baxırdı. Üzü elə idi, elə bil, yuxuda baş verənləri o da görmüşdü... və nəinki görmüşdü, boğduğu o naməlumu tanıydırdı da...

Yenə məqbərə... - ürəyi sıxıla-sıxıla fikirləşdi və nəbzinin nizamsız döyüntülərlə axdığını hiss etdi. Bir ara yadına gəlir, bu məqbərədən canını qurtarmışdı. Orda - paytaxtdan uzaq, sakit şəhərcikdə, gecələr taxtaqurdlarının altdan-altdan gəmirdiyi köhnə şkafların qırıq ciriltalarından savayı, ayrı bir səsin eşidilmədiyi tənha evində qəribəydi ki, tamam ayrı yuxular göründü... O günlər yuxularında nə gördüyüünü indi dəqiq xatırlaması da, bircə o dəqiq yadındaydı ki, hər səhər yuxudan oyanmasına peşman olurdu. Yuxudan ayılmaıyla, yataq otağının bozumtul-çəhrayı butalarla dolu divarları kor pəhləvanlar kimi üstünə şığıyb ürəyini darıxdırırdı. Onda yadına gəlir, çönüb geriyə - həmin o yadında saxlaya bilmədiyi yuxularına qayıtmagi gəlirdi...

Pəncərədən görünən duz gölünə baxa-baxa yuxular barədə oxuduğu ədəbiyyatları yadına saldı. Yuxuları gün ərzində baş vermiş hadisələrin, yaxud daxili yaşantıları və xatirələri insanın şüuraltı qatına ötürən görüntülərin asosassiyası kimi izah edən bu ədəbiyyatlara istinad etsə, belə çıxır ki, neçə illərdən bəri yuxularında gecədən-gecəyə iblisanə ardıcılıqla tikilib ucaldılan o Məqbərə onun şüuraltısında və eləcə də yuxularında elə belə, ötəri təsadüf nəticəsində yer almayıb.

Başını oturacağın kürəkliyinə atıb gözlərini yumdu. Olsun ki, nə vaxtsa, hardasa, hansı ölkədəse görüyü, görüb valeh olduğu, bir vaxtlar belə bir möhtəşəmliyin onun xatirəsinə də tikilə biləcəyi o Məqbərə barədə o, uzun illərdir ki, özündən xəbərsiz halda, hansısa gizli yaddaşıyla düşünməyə davam edir və bütün o düşündüklərini necəsə, unudur...

...Köməkçi geriyə qanlılib ovcunun içində buğlanan çayı ona uzatdı. Balaca armudu stəkanı ona hədsiz səylə ötürdüyündən, ya nədənsə titrəyən əli çayın bir hissəsini nəlbəkiyə dağıtdı.

- Üzr istəyirəm... - köməkçi pərt səslə deyib, çayı geriyə çəkmək, sanki özünü cəzalandırmaq üçün onu öz üstünə dağıtmaq, ya elə buğlana-buğlana başına çəkmək istədisə də:

- Eybi yox, sağ ol, - deyib çayı oğlanın əlindən aldı, burnuna yaxınlaşdırıb ehtiyatla iyli.

Çay darçın ətri qoxuyurdu...

- Darçındı. Siz xoşlaysırsız... - köməkçi pərtliyini gizləmək üçün yola baxa-baxa dedi.

Çaydan xırda qurtum alıb, - köməkçi nəyisə qarışdırır... – fikirləşdi, – o ki ümumiyyətlə, ədvalı çay seymir.

Çayın nəlbəkiyə dağılan hissəsini stəkanə sözüb fikirləşdi ki, hər halda bu, yaxşı əlamət deyil. Baş verməkdə olan hansı bir hadisəninse yuxudan-yuxuya ardıcıl xətt üzrə məntiq ardıcılılığı ilə inşaf etməsi yuxunu bir növ yuxuluqdan çıxarıır.

Çayı axıracan içib stəkanı nəlbəkiyə qoydu və fikirləşdi ki, nə Rusiyada yaşadığı, Moskvada işlədiyi dövrlər, nə ondan əvvəllər - burda ölkəyə rəhbərlik etdiyi illər yuxularla bağlı hər hansı problemi olduğu yadına gəlmir. O illər yadına gəlir, yuxuları ehtiyat dolu sayıqlıq tələb edən gərgin ictimai həyatının davamı idi... Yaddaşı o illərin bir neçə

əlamətdar yuxusunu - kimlərisə öz qalstukuyla, yaxud telefon şnuruyla boğduğu, təntənəli dəfn mərasimlərində mötəbər pyedestallarda uyuyan rəsmilərin ölü qulaqlarına vidas kəlmələri piçildadi, fəxri qarovul qismində dayandığı gur işıqlı səhnələrdən seyr etdiyi adam dolu salonları qəzəbli baxışıyla qaranlıqlara qərq etdiyi yuxularını qəribədi ki, olduğu kimi qoruyub saxlamışdı. Amma məsələ burasındaydı ki, - özünü dikəldib əlini pencəyinin döş cibinə atdı, ordan çıxardığı ürək dərmanının birini dilinin altına saldı, - o yuxuları indiki yuxuları kimi, hansısa sırlı qanunauyğunluqlar üzrə nizamlanmırkı, biri o birini davam etdirmirdi, tamamlamırdı, heç birinin o birisi ilə əlaqəsi yox idi...

...Cangüdənin gözü, bayaq köməkçinin qabaq oturacaqdan arxaya ötürdüyü və indi onun ehtiyatla ovcunda saxlayıb arada bir qurtum aldığı növbəti qaynar çayda idi idi.

Cangüdənin əsəbləri olsun ki, korlanmışdı... - fikirləşdi, - son vaxtlar onun həyatına və sağlamlığına təhlükə ola biləcək hər bir xırda şey bu həddən ziyanlı tədbirli cavanı qıcıqlandırır, içiñə yersiz şübhə toxumu səpirdi.

- İsti deyil, qorxma, – yarı ciddi, yarı zarafat deyib, əlini cangüdənin dizinə qoydu.

Cangüdənin dizi əlindəki çaydan qaynar gəldi ona... əzələli dizin qaynarlığı yaddaşına, onun uzaq kənddə öz kasib kəndli həyatını yaşıyan bir böyük ailə üzvləri - tutumlu yemək yemədiklərindən solğun bənizləriylə, cılız bədənləriylə xəstə yeniyetmələri andıran doğma üzlü adamları gətirdi... onların arxasınca, qocalıqdan, ya üzünün dərin qırışlarından ağızını zorla tərpədə-tərpədə danışan ağbirçək Çiçək qarı gəlib üzbəüzdə dayandı, balaca ağızını bilinər-bilinməz tərpədə-tərpədə:

- Atam-anam saa qurban, gözümün işiği... - dedi.

...Çay soyumaq əvəzinə, get-gedə elə bil isinirdi, bugunu artırıb pəncərənin şüşəsini tərlədirdi. Yoxsa şüşə həssas cangüdənin həyəcanlı yaşantılarından tərləyirdi?!..

Cangüdənin ürəyini almaq üçün çay dolu stekanı ona uzadıb:

- İç, - dedi.

Onun bu qəfil təklifindən donuxmuş cavan stekanı əlindən alıb xırda qurtumlarla başına çəkdi... çayın buğu cangüdənin burnundan çıxdı. Ya hava soyumuşdu?!

Pəncərədən yol boyu uzanan yalın səhralara, əyri-üyrü, paslı buruqlara baxdıqca sağ gözü acışib bulanırdı...

Cib yaylığını çıxarıb sağ gözünə basdı.

Sağ gözü son vaxtlar gizli düşmən xəbisliyi ilə altdan-altdan acışib-gizildəyirdi... Yadına gəlir, hələ bir neçə il bundan əvvəl paytaxtdan hava limanına uzanan qarlı rus meşələrinin arasıyla, yarıqaranlıq, buzlu yollarla gəldiyi gecədən bulanmağa, durduğu yerdə acışib gizildəməyə başlamışdı...

Fikirləşdi ki, olsun ki, bu gözü taleyinə yazılmayan, alına həkk olunmayan, gözlənilməz dönüşə tab gətirməyib içiñə qaynar su tökülen çini kimi çatlamışdı. Gözünün ən incə damarını, olsun ki, nəhəng rus küknarlarının o gecəki qüdrətli əzəməti çatlatmışdı...

* * *

Son illər heç bir damlanın, yaxud dərmanın kar eləmədiyi sağ gözünün dərdini müəyyənləşdirmək məqsədi ilə təpib oxuduğu tibbi ədəbiyyatlarda da bu barədə heç nə yazılmamışdı. Bircə ötən həftə hansı təsadüfləsə əlinə keçən «Elm» jurnalının sonuncu nömrəsində sağ gözün tutulmasından nurunu itirən sol göz haqqında xırda bir yazıya rast gəlmişdi. O yazını oxuyandan sonra, bir müddət sağ gözü, elə bil, özünü yığışdırıb acışmağı, bulanmağı tərgitmişdi.

Gözünü yumub bir müddət qaranlığa - göz qapaqlarının içinin zülmət qaranlığına zilləndi... Korluq, təxminən belə bir şeydi... - fikirləşib udqandı. - Hər halda ölüm deyil. Ölüm - bircə oralar idi... İki ay bundan əvvəl ölü balığın havasız qarnını yırtıb işığa çıxan kimi, sivrilib çıxdığı həmin o paytaxtdan uzaq şəhər... səs və havakeçirməz, tənha evi...

Dəqiq yadına sala bilmədi, hardasa oxumuşdu ki, Cəhənnəmin bir üzü - harasa mixlanıb burnunun ucundan ötüb keçən adamların gözünə görünmədən, yadına düşmədən, həmin o asılı vəziyyətdə əbədi yaşamaqdı. Sonra yaddaşını gərib bu fikri harda oxuduğunu yadına salmağa çalışdı və yadına düşdü... Klinik ölüm keçirmiş alman meşəbeyinin O dünya barədə yazdığı xatirələrində. Sonra müxtəlif dini və elmi kitablarda, ezoterik ədəbiyyatlarda O dünya barədə oxuduqlarını yadına sala-sala fikirləşdi ki, bütün təsvirlərə və təhlillərə görə, O dünya elə bu dünyanın özündədi, onun astar üzüdü.

Məsələn, bütün o təsvirlərə istinadən Cəhənnəm təxminən belə bir məxfi yerdi... - pəncərənədən uzandıqca uzanan qupquru, boz çöllüklərə baxa-baxa fikirləşdi.

Bir də ən ürkədəğidən, bütün bu mənzərələrdən, insan ayağı dəyməyən bu yalnız, boz çöllüklərdən də dəhşətlisi onun ətrafi - gözləri gözünün içində baxa-baxa, hüzurunda müntəzir dura-dura, həm də elə bil onu eşitməyən və görməyən böcək məmurlar ididir...

Bəs onu kim gördü?!!.. – fikirləşdi və çönüb böyründə yırğalanan cangudənin üzünə zilləndi.

Cangudən yorğun idi deyə, onun baxışını hiss etmədi, gözləri yol çəkə-çəkə çöllüklərə baxırdı.

Həm də elə bil kimsə də gördü onu... Bütün olub keçənləri, hərəkətlərini və fikirlərini səbrlə izləyir, uğurlarına sevinir, uğursuzluğunu sükutla qarşılıyır...

Bu fikirdən sağ bəbəyinin içində elə bil neşter batırdılar.

Yaylığı gözünə basıb sıxdı. Gözünün yaşı yanağı boyu süzülüb köynəyinin yaxalığına hopdu. Yaylığı yaxalığına hopdurub fikirləşdi ki, sağ gözü alnınaya yazılın uğurlu ölüm programını oxundan döndərmək istəyən təhlükəli qohumuna çevrilib. Son vaxtların ən həllədici məqamlarında - rəsmi mərasimlərin ən gərgin, kulminativ dəqiqələrində - ona tuşlanan kameraların sayiq obyektivi üz cizgilərini irildib hər sözünü, gözünün ən cüzi tərpənişini bütün ölkəyə, dünyaya yayılamağa başlayanda sağ gözü xəbis-xəbis acıış bulanmağa, yaşını axıdib ətrafdakıların diqqətini özünə cəlb etməyə başlayırdı.

Gözündən axan yaşı heç kim görməsin deyə, yaylığı tərini silirmiş kimi alında gəzdirdi, gözaltı yan oturacaqda əsgər şivliyi ilə oturmuş cangudəninə nəzər saldı.

Cangudənin rəngi yorğunluqdan, ya nədənsə saralmışdı.

Son vaxtlar bu hədsiz çalışqan cangudənin sağlamlıq durumu onu niyəsə narahat etməyə başlamışdı. Buna səbəb, son bir neçə ayı hər ikisinin sapdan asılı olan naməlum kimə, ya nəyə görəsə birlikdə məsuliyyət daşıdığını hansı toxumasıyla hiss etməsi idi. Nəydi o?.. Onun ölümü?.. Yoxsa ondan da qoxulu və təhlükəli olan ayrı bir şey?.. Yox, bu, elə bil, onun ölümündən o tərəfə olan nə idisə... Amma nə?..

Nəbzi ləngiyib qarşıq döyüntülərlə döyündü. Düyməni basıb pəncərənin şüşəsini endirdi.

Nəbzi ləngiyirdi... Nəbzi son ayların yorğunluğundan, məsuliyyət və gərginlik dolu yuxusuz gecələrlə yatağında və iş otağında saatlarla apardığı nəzəri əməliyyatlardan zəifləyib ləngiməyə, döyüntüsünün nizamını itirməyə başlamışdı.

Pəncərədən əsən iliq mehi ciyərlərinə çəkdiyi yerde, qəfildən nəbzinin beləcə maşının rahat arxa oturacağının yumşaqlığında yırğalandığı məqam əbədilik dayanacağı an - son nəfəsinin xırdəyinə dirənib harasa, geriyə sümrüldüyü, gözlərinin əbədilik yumulduğu təlatümlü mənzərə gözünün qabağına gəldi... sağında, qabaq oturacaqlarda qayğıkeş üzlərlə əyleşmiş bu ədəbli adamların təşfişə düşüb maşını saxlatdırmaqları, bənizləri həyəcandan ağara-ağara onun cansız bədənini hərəkətə gətirməyə çalışmaqları təsəvvürünə gəldi... sonra bütün bu mənzərəni necəsə, gördü də...

...Maşının arxa oturacağında hərəkətsiz qalmış mum rəngli cansız vücutunu... harasa yuxarı dirənən ifadəsiz gözlərini, yarımaçıq rəngsiz dodaqlarını... çevik cangudənlə çəşqin köməkçinin qızdırımlı sayıqlamalarla ətrafında vurnuxmağını və sair və ilaxırı...

Onu maşının oturacağına uzadırdılar... guya belədə ona rahat olacaqdı... maşını işe salıb qəfil ölümü ilə bağlı fövqəladə xəbəri paytaxta göndərə-göndərə geriyə qayıdırıldılar...

...arxa oturacağıñ künçünə dirənmiş başı maşının sürətli hərəkətindən, kənd yollarının çala-çuxurlarında atılıb-düşməkdən, qapının orta hissəsinə pərcimlədilmiş dəmir külqabının qapağına dəyə-dəyə getdiyi uzun-uzadı palçıqlı yolu da gördü... qabaq oturacaqda üzü arxaya oturan köməkçinin vahimədən əyilib ağarmış üzlə ona zilləndiyini, ağırlaşmış başını yerinə qaytarmaq istəsə də, gücü çatmadığını, şoka düşmüş cangüdənin yerində qırılmasını, qurğuşun doldurulmuş kimi ağır başını, axır ki, bir təhər qaldırıb dizinin üstə yerləşdirməsini də necəsə, lap dəqiq gördü...

- Soyuq olar, cənab general... - sürücü geri çönmədən dedi.

Kürəkliyin orta hissəsindəki qoltuq balışını açıb üstünə dirsəkləndi. Belədə kürəyinin əzələləri rahatlanırdı. Həm də elə bil belədə daha rahat fikirləşirdi.

Fikirləşdi ki, yol getməyi ona görə sevir ki, burda qəbul otağının gündəlik gərginliyindən, üstünə az qala tavandan yağan lüzumsuz məlumat axınından azad olur...

- ...etiraz etmirsiz, cənab General?.. - köməkçi geriyə qanriləmdən, yola baxa-baxa dedi.

- Nə deyirəm?.. Amma tədbir məsələsində tələsmisən. Bu tələsmək adətindən birdəfəlik əl çek. O siyahını da saxla şəhərə, - dedi və fikirləşdi ki, köməkçi niyə bu qədər danışır?!.. Görünür, düşünmək vərdişi yoxdu hələ. Yoxsa, yada salınmalı xatirəsi yoxdu?..

Onunsa yaddaşı iməcilik aparılmasına ehtiyaclı idi... lazımları müvafiq hücrələrə ötürülməli, qalanları - illər uzunu hafızəsinə damla-damla süzülüb daşlaşmış zəhərli xatirələr yerli-dibli məhv edilməli idi... Dünyaya göz açandan bəri görüb tanıldığı, duyub anladığı hər bir şey olduğu rəngində və çəkisində yaddaşının heç cür korşalıb sayıqlığını itirməyən ayıq məsamələrində dayanıb durmağındaydı.

Burun yaylığını qatlayıb pencəyinin cibinə qoya-qoya fikirləşdi ki, bu nə yaddaş idi verilmişdi ona ki, hüdusuz ərazisi hər şeyi anlaşılmaz mühafizəkarlıqla qoruyub saxlamaqdan yorulmurdu?!.. Bu qədər ili, bu qədər günləri və saatları, bu qədər adamları və üzləri, hadisələri və sirləri, cümlələri və ayrı-ayrı sözləri, hətta qırıq səsləri belə, olduğu kimi, bütün dəqiqliyinəcən yadda saxlamaq, hər adama nəsib olan xoşbəxtlik deyildi.

Bəlkə də, bədbəxtlik idi?.. – fikirləşdi və başını oturacağıñ kürəkliyinə atdı. - İnsanlarında hafızəsi yox idi...

Yadına, paytaxtdan uzaq şəhərdə yaşadığı havasız illər - insanların onu uzaqdan- uzağa necəsə, tədricən, heyvani unutqanlıqla unutmağa başladığı, yaddaşlardan aramla silindiyinin əzabından üzüldüyü darısqal zamanlar düşdü...

Onda yadına gəlir, unudulduğunu, adamların bulanıq yaddaşlarında əriyib, vecsiz, dumanlı xatirələrə qarışdığını anladıqca, üçgözlü balaca evinin yarıqaranlıq, dərin mağar kimi böyüdüünü, gözlərini xəstə sarımtılılığıyla ağrıdan zəif işığa boylandığını əlini, ayağını hiss edən kimi, dəqiq hiss edirdi... Illər ötdükcə, insanların xatırlama qabiliyyəti zəiflədikcə, ölkəyə rəhbərlik etdiyi illər şəhərin ən mənzərəli yerlərində ucaldılmış neçə-neçə möhtəşəm tikililərin, şəhərlər və kəndlərarası salınan geniş yolların, nəhəng körpüllerin müəllifi unudulmağa, bulanıq su çöküntü verən tək yaddaşların qaranlıq dərinliklərinə çökdükcə, yadına gəlir, «mağarın» xəstə işığı getdikcə oləziməyə, mənzilinin dörd bir tərəfini ölüm havalı qaranlıqlarla doldurmağa başlayırdı...

Fikirləşdi ki, olsun ki, həmin o əlamətdar tarixi gecə - şəhərdən uzaq kazarmada baş verən milli faciə hansısa sırıli ali qüvvənin hökmüylə xalqın taleyinə yazılmışsaydı, heç nəyin təhərini əzəldən bilməyə qadir olmayan bu əldəqayırma hökumətin südəmər üzvləri xofa düşüb sapi qaçmış mirvari dənələri kimi dörd bir yana dağılışmasaydı, neçə illərdən bəri yaritmaz hökumət əvəzlənmələrindən cana doymuş xalq hiddətlənib ayağa qalxmasaydı, o elə ordaca - gözdən-könüldən uzaq tənha evində, həmin o sarımtıl işığın ölüm qoxulu

işartları içində yoxa çıxacaq, unudulub gömüldüyü həmin o qaranlıqlar dolu heçliyə qovuşacaqdı...

...Yenə dağı qalxırdı... Hava qaralmışdı deyə, ayağının altını yaxşı seçə bilmirdi... Uzunboğazlarının sıvri burnuna ilışib onu dəqiqədə bir yerində laxladan kol-kosu əlindəki ucuti tiyəylə kəsib bir kənara ata-ata, özünə yol aça-aça üzü yuxarı - dağın dikdirindən yayılan zurna-qavalın səsinə tərəf irəliləyirdi... havanın qəfil qaralmasından, yoxsa ayaqlarındakı uzunboğazların hədsiz ağırlığından, dağın zirvəsinə aparan yol bu dəfə ona hədsiz uzun gəldi... irəlilədikcə, bitib uzandı... Bir qədərdən sonra dağın acıqlı küləklər oynayan zülmət qaranlıq zirvəsində ucuti, mavi qüllələri qaranlıq göyün içində dirənən möhtəşəm Məqbərənin qızılı sütunları görünməyə başladı...

...Məqbərənin dörd bir yanı dövlət maşınlarıyla dolu idi... Musiqi səsi hardansa, içəridən gəlirdi...

Bir istədi qapıları açıb içəri daxil olsun, sonra nə fikirləşdisə, Məqbərənin arxa tərəfinə keçib qülləyə aparan hörmə pillələrlə yuxarı qalxdı. Orda nəfəsliyəbənzər balaca pəncərədən aşağı boylandı...

...Məqbərənin gur işıqlı, geniş zalı təntənəli qiyafəyə bürünmüdü, üstü naz-nemət dolu süfrələrlə bəzədilmişdi... Ortada kim idisə, bükülməyən qol-qıcı ilə atılıb düşür, o birilər ona əl çalırdı...

Bürünc pyedestalın üstünə qoyulmuş havakeçirməz şüşə qutunun üstü, yan-yörəsi gül-çiçəklə, qara lentli əklillərlə dolu idi...

...Əlini pencəyinin döş cibinə atıb eynəyini çıxardı, ehmalca gözünə taxıb pyedestalın üstündəki havakeçirməz şüşə qutunun içində mum rəngli üzü ilə yatan mərhuma zilləndisə də, bunun kim olduğunu bilə bilmədi... Ürəyi şiddətlə döyüñə-döyüñə, bu özbaşinalığın kimin tərəfindən törədilə biləcəyini ayırd etmək istəyirdi ki, musiqi kəsildi... Məclisin aşağı başından meşə göbələyini andıran balacaboy bir adam ayağa qalxbı:

- İndi isə gəlin, bir ağızdan çağırıraq!.. – dedi və arvadlı-uşaqlı hamı xorla:

- Θ-ziz a - ta!.. A - ta - can! – deməyə, deyəsən, onu çağırmağa başladılar...

...Nəfəslikdən geriyə çəkilib Məqbərənin əsas foyesinə aparan adamboylu arakəsmədə dayandısa da, aşağıdakılar onu necəsə, gördülər, ayağa qalxbı qışqırışmağa:

- Gəldi!.. Gəldi!.. Urra!.. - deyib əl çaldmağa başladılar....

...sonra kimsə kimisə dümsükləyib:

- Di başla, - dedi və ortaya başında ağ bant, doqquz-on yaşılı balaca qız uşağı çıxdı, əllərini arxasında çarpezlayıb ucadan şeir deməyə başladı...

Bu gün bayramdır, ata!..

Bu gün bayramdır, baba!..

Məqbərən də bərq vurur!..

Dünya durduqca, durur!..

Qız şeiri bitirib əl çalanlara utancaq təbəssümlə gülümsədi və yerinə qaçı.

Məqbərə gurultulu alqışlardan titrəyib uğuldadı...

Dişlərini qıçayıb ağızının içində:

- Kim icazə verib?.. – dedisə də, səsi necəsə, bərkdən eşidildi... Məqbərənin divarlarını titrətdi...

Nəfəsliyi taybatay açıb yuxarıdan-aşağı:

- Sizinləyəm!.. - deyə çımxırdı.

Milli Akademianın prezidenti ağarmış bəniziylə ayağa qalxbı:

- Bu, xalqımızın sərvətidir... – dedi.

- Nə xalqımızın sərvətidid?..

- Bura. Bu məqbərə... - yerdəkilər səs-səsə verib qoyun-quzu kimi mələşdilər.

- Siz də... - kimsə stolun o biri başından ürkək səslə dedi.

- Nə – mən də?..

- Xalqımızın sərvətisiz.

Gözlərini qıyb stolun aşağı başından danışan kenquruvari, ariq adama baxdı...

- Biz sizi sevirik, cənab general... - stolun başqa bir səmtindən kimsə quqquldadı...

O birilər də ona qoşuldu... hamı ayağa qalxıb yer-yerdən:

- Sevirik!.. Sevirik!.. Sevirik!.. - deyə-deyə yer-yerdən inildədilər...

...Ürəyi pis-pis bulandı... ağızına dolan acı suyu kənara tüpürüb dişlərinin arasından:

- Nifrət eləyirəm... - dedi, sonra bərkdən, - Eşidirsiz?.. Nifrət eləyirəm hamınıza!.. - dedisə də, elə bil onu eşidən olmadı...

...Yuxudan dik atıldı... alnı yüngülçə tərləmişdi... ürəyi tələyə düşən quş kimi, zəif-zəif çırpinirdi...

Köməkçi, deyəsən, bayaqdan onun ayılmağını gözləyirdi, gözünü açan kimi, geriyə qanrilib əlindəki qəzetləri ona uzatdı:

- Təzə qəzetlərdi... - dedi və gözünün içindən elə baxdı, elə bil bəbəyinin içindən sıvişib yoxa çıxmada olan nəyinsə ucundan tutmaq istədi...

Qəzetləri oturacağın üstünə qoyub nəfəsini nizamlamağa çalışdı.

Oturduğu yerdə yuxulamağı da təzə çıxdı... – fikirləşdi. - Hər halda bu, qocalıq mürgüsü deyildi... İnsan qocalmamışdan əvvəl yuxuları da qocalır... rənglər, yuxuda baş verənlər soluxub saralır... Onun yuxuları isə qocalıb heydən düşmək bilmirdi, əksinə, getdikcə daha qəлиз və əlamətdar olurdu...

Yuxunun gərginliyi hələ də sovuşub getməyən üzünü, hər iki əliylə ovuşturub nəfəsini dərdi... və indicə ötəri mürgü içində gördükərini yadına salmağa çalışdısa da, yadına qaranlıq göyün dərinliklərinə dirənən qızılı-mavi qüllələrdən savayı ayrı bir şey düşmədi...

Dincəlmək lazımdı... - gicgahı lükküldəyə-lükküldəyə fikirləşdi.

Köməkçi hələ də danışındı... geriyə qanılmadan ona guya vacib əhəmiyyətli, əslində isə, lüzumsuz məlumatlar ötürürdü...

Qəribədi ki, köməkçi ona qulaq asmadığını biləndə, elə bil daha çox danışındı... - fikirləşdi. - Ümumiyyətlə, son illər, onun respublikadan kənarlarda olduğu dövrlər əhalinin mənəvi durumunda xoşagəlməz dəyişikliklər getmişdi. Bir-birini nizamsız ardıcılıqla əvəzləyən ictimai-siyasi hadisələr, bir-birindən bacarıqsız hakim qurumların əndirəbadı dövlət siyasəti binəva xalqı çəşqinqılığa salmış, tarix boyu çətinliklərə tuş gəlmış saf qəlblərinə qəribə inamsızlıq toxumu səpmişdi.

Hər şey əvvəlkindən qat-qat çətin olacaqdı... - fikirləşdi, - ölkədə olmadığı son bir neçə ili burda o qədər sular axmış, o qədər əcaibliklər baş vermişdi ki, meydana o qədər yalançı padşahlar, bir saatlıq xəlifələr, bir-birindən səfəh siyasetçilər çıxmışdı ki, indi bütün bu məşəqqəti xalqın yaddaşından, bit-birə salmış üfunətli evi təmizləyən səbrli qadın səliqəsiylə təmizləməli, bu xarabalıqlar diyarını sahmana salmalı olacaqdı...

Sahmana ən çətin gələni - on beş il əvvəl nizamlı ordu kimi qoyub getdiyi, gələrkən tanınmaz halda taplığı, qorxunu, itaət və pərəstiş qabiliyyətini itirmiş xalq idi... - fikirləşib yaxalığını səliqəyə saldı. - Yaxın bir neçə ili beyinlərinə yeridilmiş səfəh azadlıq arzularıyla, çılgın vətəndaşlıq hüquqlarıyla hər işə qarışmağa, başları çıxmayan yerə burunlarını soxmağa öyrəşmiş bu miskin vətəndaşlar ordusunu «coşqun fədailər» obrazından çıxarıb əvvəlki vəziyyətinə qaytarmağa, yerinə oturdub dinləmək və əməl eləmək mədəniyyətinə alışdırmağa bir xeyli vaxt və hövsələ lazım olacaqdı... Bu, bir növ sərgərdan həyata, ucsuz-bucaqsız çöllüklərdə başlı-başına yaşamağa öyrəşib hər hərəkətə soncuqlayan atın, ağızını çəkib belinə minməyi andıran, zaman və incə siyaset tələb edən çətin məqamlardan biri idi...

...Cangüdəni yenə öskürək tutmuşdu... Xəcalətdən, az qala, boğula-boğula, pörtüb qızara-qızara öskürəyini harasındasə əzib-gizləməklə məşğul idi...

Keçmiş iqtidar nümayəndələrinin ədəbazlıqdan gərilib tarıma çəkilmiş şüursuz sifətləri bir-bir gözünün qabağına gəldi...

Yaxın günlərəcən tələbə yataqxanalarında qayğanaq yeməkdən qaşınmaya düşən, tərli corablarını stilların kürəkliyində qurutmağa, ütüşüz şalvarlarını döşəklərinin altında hamarlamış bu kasib kənd adamlarının təsəvvürlərində hakimiyyət - yuxularında belə görməyə qabiliyyətləri çatmadığı şirin xəlifəlik həyatından savayı, ayrı bir şey deyildi, görünür, – fikirləşdi və gözünün qabağına keçmiş iqtidarın bir neçə «qabaqcılının» yaşamaq eşqiylə alışib-yanan xəstə gözləri gəldi...

Bu, uzun müddətli yalquzaq həyatının qəddar çöl qanunlarında bərkimiş, hər an məhv olmaq təhlükəsində yaşamağa alışmış, daim təqib olunub döyülen zədələnib yaralansa da, dizinin son qüvvəsiyle sıçrayıb ayağa qalxan bir sürü canavar gözü idi...

Fikirləşdi ki, sədd heyflər olsun ki, bəlkə də, nə vaxtsa gözəl alim, ya mühəndis, dilçi, yaxud müəllim ola biləcək bu istedadlı və bacarıqlı cavanları, bütün bu hadisələrdən sonra artıq itirilmiş nəsil hesab etmək olar. Bir illik ecazkar hakimiyyət eyforiyasında yaşamış bu fəndgir kəndçilərin əvvəlki həyatı – yenicə qurtulduqları həmin solğun miskinliyə qayıtmazı, dalğanın vurub sahilə atlığı balıq sürüsünün yaşamaq ehtimalı qədər cüzi idi.

Bircə keçmiş prezident, deyilənə görə, özünü gümrəh və rahat hiss eləyirdi.

Keçmiş prezident - uca boyu, ariq, şiv qaməti, qarayanız üzünün həyatsevər ifadəsi və əlli illik ömrünün qəribə bioqrafiyası ilə həmişə ona sevimli ədəbi qəhrəmanını - dahi Servantesin Don Kixotunu xatırladırdı...

«Don Kixot», qəribəydi ki, nə bu cəmiyyət bataqlığının, nə də məmlekətin uzunuzadı keçdiyi bulanıq dövrlərinin məhsuluna oxşamırdı... - fikirləşdi, özünü dikəldib köməkçinin növbəti sualını başıyla təsdiqlədi. - Son məlumatlara görə keçmiş prezident - ömrü boyu azadlığı və müstəqilliyi uğrunda guya canını fəda eləməyə hazır olduğu millətini dar gündündə atıb, biabırçı vəziyyətdə uzaq kəndlərinə qaçmışdisa da, orda hamının gözlədiyi kimi, çıxılmazlıqlar və sarsıntılar içində üzülərək içkiyə qurşanmamış, deyilənə görə əksinə, gün-gündən gümrəhlaşış gəncəşməyə başlamışdı...

Kənd camaatının dediyinə görə, səhərlər o, pencəyi ciyində dağlara qalxır, orda bir müddət dağ ətəyinin etirli çiçəklərindən yişa-yişa gəzışır, zirvəyə dırmanıb ordan uzaq sərhəd məntəqələrinə zillənir, evə qayıtdıqdan sonra otağına çəkilib orda yazı-pozuya məşğul olur, axşamlarsa, kənd camaati üçün mətbuat konfransları keçirirdi.

...Gülməyi tutdu... özünü saxlaya bilməyib güldü də. Nə sağ tərəfində oturan cangüdən, nə də qabaqdakılar onun gülüşünə reaksiya verməyə ürək eləmədilərsə də, yerlərində narahat-narahat qurcalandılar.

- Bir şey yadına düşdü, – deyib üzünü pəncərəyə tutdu, keçmiş prezidentin alım üzündən çox, əzabkeş daşyovan üzünü xatırladan dərin qırışlar və ağrılar dolu doğma sifəti gözünün qabağına gəldi...

Uzaq uşaqlıq illərində, kəndin daş-kəsək yollarında gün başına döyə-döyə, arxa həyətlərindəki yiğcam bostandan yiğdiyi yaşıl loba, tum və yumurta satan bu həlim adamın yay-qış ayaqqabısız gəzməkdən qaralıb diriliyini itirən qara, sümüklü ayaqlarını xatırladı...

Köməkçi radionun səsini azaltdı.

-...faciə qurbanlarının ailələri ilə görüşü olacaq. Görüşün respublika televiziyası ilə birbaşa yayımına saat on iki radələrində baxa bilərsiz... - diktoranın son cüməsini tutdu.

Deyilənə görə, keçmiş spiker də özünü yaxşı hiss edirdi. Hələ də partiyasının binasındaki səliqəli otağında heç bir şey olmayıbmış kimi, həmin o ədəbaz üzüylə, dəyişməz, sabit inadla öz işini davam etdirməyindəydi. Həmin o təmkinli, asta səsiylə

həftəasırı mətbuat konfransları, müşavirələr keçirir, əcnəbi ölkələrin nümayəndələrini bu tədbirlərə qatıb yenilməz mübarizə yollarında işlədəcək proqramlarını bəyan etməkdən yorulmurdu.

Keçmiş spikerin bu siyasi mübarizəsi - bir o qədər də hündür olmayan məsaflərdən ləng damlalarla daman suyun, daşı oymasını andıran uzun və yorucu bir proses idi... - fikirləşdi və əsnədi.

Yenə göz qapaqları ağırlaşırıdı... Yuxusu gəlirdi...

Fikirləşdi ki, xəlifəlik həyatının dadı keçmiş spikerin damağında o biri iqtidar üzvlərindən daha əsaslı şəkildə qalıb. Bir də keçmiş spikerin gizli niyyətində, o birilərdən fərqli olaraq, xəlifəlik həyatından savayı, daha nə isə də vardı elə bil...

Bu fikirdən azca əsəbileşdisə də, yuxusu qaçmadı. Fikirləşdi ki, bu səfəh özünəbədgümanlıq hardandı bunlarda?!.. Hələ özləri bəs deyil, bu bədgümanlıq azarını, bədnəm xüdpəsənlik vərdişini epidemiyə kimi bütün ölkənin canına yayıblar. Hər yerindən duran prezidentlikdən dəm vurur, hərənin bir partiyası, bir dövlət proqramı var.

Yadına dünənki mətbuat konfransına jurnalist sıfətində qatılan 17-18 yaşılı cavanların iddialar dolu, həyəcanlı üzləri düşdü...

Bu uşaqları daha acınacaqlı tale gözləyir... – fikirləşdi, - ölkənin canına zəhərli neşətər kimi sancılmış «demokratik anarxiya», yaxud «anarxik demokratiya» iynəsindən az qala genetik kodları dəyişilmiş bu binəva uşaqları düşdükləri eyforiyadan çıxarmaq – məsələlərin ən çətinini olacaqdı. Hüquqi, yaxud milli azadlığı daxili azadlıqla, davranış azadlığıyla qarışdırıran bu təcrübəsiz cavanları əvvəlki vəziyyətlərinə qaytarmaq üçün də bir xeyli vaxt və gənclərin şüurunu formalasdıracaq islahatlar lazımlaşırırdı... - fikirləşdi və oturacaqdakı qəzetlərdən birini əlinə alıb birinci səhifəsindəki başlıqları gözdən keçirdi.

Dünənki konfransda söz alıb mikrofon arxasına keçən 16-17 yaşlarında tələbə qızın həyəcandan, ya projektorların gur işiğindən qurmuş balaca dodaqlarını dəqiqədə bir yalaya-yalaya, körpə səsinə uyuşmayan qəribə bir ədayla ona ünvanladı:

- Siz kimsiz, cənab general?.. - sualını xatırladı... Ürəyi pis-pis sixıldı.

Bu balaca, balaca olduğu qədər də yaraşıqlı azərbaycanlı qızına maraqlı olan - sualın cavabı yox, generalla üzbəüz dayanıb həmsöhbət statusu qazanmağın özü olduğunu anlayan konfrans iştirakçıları bu qəfil sualın nə ilə bitəcəyini maraq və məzə dolu gözlərlə izləməyə başlayanda, günahsız uşağa ürəyi ağrımışdı...

Cavanlarda təqsir yox idi... - fikirləşdi və qəzətin o biri səhifəsini açdı. İkinci səhifə iri hərflərlə yazılmış «Böyük Qayıdış» başlıqlı yazıyla başlayırdı.

Yazısını gözdən keçirə-keçirə fikirləşdi ki, ölkənin, millətin müstəqilliyini xalqa fərdi azadlıq kimi təlqin etməyin, daha doğrusu, «azadlıq» deyilən mübahisəli absurdluğun insanlara bu sayaq köndələn naqışlılaşdırmaq olunmasının məsuliyyəti birbaşa «azadlıq aşıqlarının» çıyılınan düşsə də, ölkəni düşdürüyü bu qaranlıq durumdan o çıxarmalıdır. Xalq bu sahədə maarifləndirilməli, yuvarlanması ərefəsində olduğu dərin uçurmun ağızından geriyə qaytarılıb aydın düzənlilikə çıxarılmalıydı ki...

- Səfirlə görüşü neçəyə keçirim, cənab general?.. - Köməkçinin səsi fikirlərini qırdı.

Səfirin tranzistoru andıran dördkünc sıfəti gözünün qabağına gəldi...

- Dördə. O da, hələ işimizi yekunlaşdırıra bilsək... - dedi.

Fikirləşdi ki, indi bu «Azadlıq» şüarı altında azgınlaşmış xalqa necə başa salasan ki, ümumiyyətlə, «azadlıq», «müstəqillik» deyilən məfhumun özü də nisbidi?!.. Dünyanın hansı dövlətinə - tam müstəqil dövlət, hansı xalqına - tam azad xalq demək olar ki, bütün dövlətlər və millətlər bir-birindən iqtisadi, ya siyasi baxımdan asılıdır?

- Ölənlərin ailələrinə xəbər vermisiz?..

- Bəli, cənab general.

- Neçə nəfərdilər?..

- Təxminən otuz yeddi.
- Yenə təxminən.
- Köməkçinin rəngi qaçıdı, azca kəkələdi:
- Dəqiq otuz altıdı. Bir nəfər...

Fikirləşdi ki, bir az da dərinə getsə, doğurdan, bu «azadlıq» nə deməkdi axı?.. Qəribədi, bu «azadlıq» haqqında elə bil heç özü də əməlli-başlı fikirləşməmişdi. Buna vaxtı olmamışdı, yoxsa hər bir şeyi xirdalayıb kökünə getdiyi kimi, «azadlığı» xirdalamaq yadına düşməmişdi, ya buna sadəcə, ehtiyac yaranmamışdı?.. Amma elə bil həm də ömrü boyu can atlığı bütün o qaçıdı-qovdular, irili-xirdalı sıçrayışlar, enişlər və yoxuşlar, təhlükə və vahimə dolu gecələr və gərgin günortalar - hər şey, hər şey, əslində, həmin bu «azadlıq» deyilən əlçatmaz və ali pilləyə görə olmuşdu... Olsun ki, hələ lap uşaqlıq illərindən, özünü nələrdənsə məhrub edib, elə hey nə isə qura-qura, güclənib bərkiyə-bərkiyə, əslində, özünə müəyyən azadlıqlar əldə etməklə məşğul olmuşdu?!

Pəncərədən yenə sahili duz örtüyü bağlamış boz göl göründü...

Kortec havanın bozluğundan tutqunlaşmış, sinq-salxaq tikililəri ilə, şəhərdən çox, fəhlə qəsəbəsini andıran rayon mərkəzinə daxil olanda, cangudən pəncərələrin şüşələrini qaldırdı və o, yolların kənarı boyu sıralanmış qışqırışa-qışqırışa ona əl eləyən kənd adamlarına günkeçirməz şüşənin o biri üzündən baxdı.

- Yaşasın! Var olsun!.. Var olsun!.. – insanlar əllərindəki kiçik ölçülü kağız bayraqları yellədə-yellədə, fərəh və inam dolu üzlərlə qışqırır, kortejə əl eləyirdilər.

- Bir də, cənab general, səhər şair zəng vurmuşdu... - köməkçi pəncərəyə baxmadan cib telefonunun düymələrini tez-tez basa-basa dedi, - icazə versəydiz, görüşə o da gələrdi.

- Ehtiyac yoxdu, - dedi və fikirləşdi ki, bu adamın da nə istədiyi bilinmir. Bütün dövrlərdə və zamanlarda bu şair mövcud olan və olmayan bütün fəxri adları, orden və mükafatları almışdısa da, yenə də elə bil nə isə istəyirdi. Almaq istəyi o növbəti nəinsə gizli ağrılar dolu sevdası, şairin qocalıqdan xal düşmüş bozumtul bəbəklərinin lap dərinliyində, bir də, təntənəli yığıncaqlarda vətən yanğısıyla oxuduğu şeirlərinin bəzi sətirlərində duyulurdu...

Fikirləşdi ki, şairin növbəti narahatçılığı Fəxri Xiyabanda onun üçün ayrılacaq qəbrinin yeri və qəbrin üstündə ucaldılacaq abidəsi ola bilər. Bəlkə, bu narahat şairi şübhəli üzüntülərdən qurtarmaq üçün Fəxri Xiyabanın ən gözə görümlü yerlərindən birində ona elə inididən yer ayırdırsın?.. Abidəsini də özü istəyən kimi sifariş verdirib özünə bəyəndirsin?.. Əlində kitab, ya qələm kreslədə oturub yazan, ya oxuyan yerdə, ya da ayaq üstə dayanıb uzaqlara baxdıqca, küləyin havaya uçurduğu şərfi boynuna dolanan yerdə...

Şairin iztirab saçan qarayınız üzü, içi ehtiyat və həyat yanğısı dolu narahat gözləri gözünün qabağına gəldi. Üzünün gümüşü rəngi, dərisinin qalın büküsləri ilə şair tunc heykəli andırırdı...

...Kortec üstündə iri, paslı hərflərlə «Mədəniyyət sarayı» yazılmış ikimərtəbəli binanın qarşısında dayandı. Qapılar açıldı. Gülümsər üzlər bir-birinə mane ola-ola, ona yol açıdalar:

- Xoş gəlmisiz. Buyurun, bura. Buyurun-buyurun...

Sarayın girəcəyinə yiğişan adamlar onu görüb əl çalmağa, «Var ol!» - deyib qışqırışmağa başladılar.

İcra hakimiyyətinin başçısı hamidan irəlidə ona yol göstərə-göstərə, hörmət əlaməti olaraq yanpörtü gedirdi deyə, ayağı dəqiqədə bir yönəmsiz burxulmayla büdrəyirdi.

Zalın divarlarına matəm əlaməti olaraq qara örtük çəkildindən, ya nədənsə, burda çıçıran olmadı.

Adamların arasıyla keçib səhnəyə qalxdı, rəyasət stoluna tərəf yeriyə-yeriyə, hardasa aşağıda - qabaq cərgələrin arasıyla, asta səslərlə xisənlaşıb: «Şükür Allaha...», «Allah, sənə çox şükür...», «Allah, sən ömrümüzdən kəs, onun ömrünə cala...» - deyənlərin səsini eşitdi.

Rəyasət stolunun arxasına düzülən stulların mərkəzində onun üçün qoyulmuş məxmər üzlü kresloya eyleşib fikirləşdi ki, şair də, elə o biri «ünlü» sənətçilər də onun hüzurunda öz sənət dünyalarının xırda ölçülərini daha yaxşı hiss edirlər... Bu dünyadan almaq istədiklərinə – arzusunda olduqları fəxri adlara, yubiley təntənələrinə, əbədiliyə qovuşma körpüsü saydıqları Fəxri Xiyabana, dövlət səviyyəli dəfnlərə və sair və ilaxıra onuz yetə bilməyəcəklərini o, ölkədə olmadığı iztirablı illər yaxşıca dərk etmişdilər deyə, onu «sevməyə» məhkum olduqlarını anlamışdır.

- Camaatımız adından, qardaş qırığında həlak olanların yaxınları adından öz qiymətli vaxtından ayırib bura təşrif buyurduğu üçün möhtərəm generala öz təşəkkürümü bildirirəm... - qəsəbə ağsaqqalarından olan kələ-kötür üzlü, ağ saçlı qoca vücudunu saran fərəhindən uçacaqmiş kimi, kürsünün məhəccərlərindən möhkəm-möhkəm yapışb danışırı...

Fikirləşdi ki, həmin o əlamətdar gecə – qışın oğlan çağı Rusyanın qarlı yollarıyla vətəninə döndüyü o qara gecə möhtəşəm ordunu xatırladan qaranlıq rus meşələrinin qüdrəti qarşısında sarsılmağının bir səbəbi də bu adamlar id... Bir vaxtlar, uzaq usaqlıq illəri əsərlərini məktəb dərsliklərdə sevə-sevə oxuduğu, ölkənin rəhbər vəzifələrində işləməyə başlayan dövrlər isə ara-sıra təmaslardan sonra qırıq zatlarından heyrətə gəldiyi bu simasız şöhrət xəstələri idi...

Çıxışçının sözlərini başıyla təsdiqləyə-təsdiqləyə yenə həmin o qarlı gecəni, hava limanına aparan buzlu yollarla görüşünə tələsdiyi adamsız Vətənin miskinliyindən canının darixmağını, özünü tarixə qovuşmuş böyük simalarla sakitləşdirməyə çalışdığını xatırlayıb fikirləşdi ki, İlahinin ağıldan savayı bütün nemətlərə layiq gördüyü bu millətə tarix boyu göstərdiyi böyük lütfkarlıqların səbəbi nədi görən?..

Tənhalıq olsun ki, onun alın yazısıdı. Bəlkə də, gücü elə bunda, bu tənha yalquzaqlığındadı?!..

- İndi isə söz qəsəbəmizin ağsaqqalı, Böyük Vətən müharibəsi əlili Həmid kişiye verilir... - ondan bir neçə stul aralıda ayaq üstə dayanan icra başçısı deyib, ehmal hərəkətlərə yerinə əyleşdi.

Fikirləşdi ki, «xalqın bu düşünən beyni», «həssas qəlb sahibləri» niyə bu gündəydi axı?!..

Zalda kimsə öskürdü, sonra öskürək tutmasında boğula-boğula ayağa qalxb, ehmal addımlarla zalı tərk etdi.

Ötən həftənin qanqaraldıcı, əli qələmli söz əhlinin qan yaddaşına həkk olunacaq hadisəsini xatırladı... İki aylıq ağır xəstəlikdən sonra dünyasını dəyişmiş qocaman xalq yazılıcısının ibrətamız dəfn mərasimdən sonra, deyilənə görə, ədəbi mühitə içi xof dolu süst bir sakitlik çökmüşdü... dəfnə gəlməkdən ehtiyat etmiş orta və yaşılı yazıçı nəslinin hər üzvü bütün ölkənin gözü qarşısında baş vermiş bu yiğcam mərasimdən öz payını götürmüştü. Hər kəs o, ölkədə olmadığı illər biruzə verdiyi vətəndaşlıq mövqeyini bir də dönə-dönə, yuxusuz gecələr və gərgin günortalarla araşdırıb təhlil etmiş, canlarına bit-birə kimi daraşmış qorxu dolu xofunu uzaqdan-azağa gizli-gizli bir-birinə ötürmüştü...

Ömrünü cild-cild qalın kitablar yazmağa sərf etmiş qocaman yazılıçının o, paytaxtdan uzaq dağların ətəyindəki kimsəsiz evinə sığındığı vaxtlar çıxışlarının hansı birindəsə hərzə-hərzə danışaraq, onu «əzazıl diktator» adlandırmاسının nə ilə nəticələndiyi nəinki yazı əhlini, ümmülikdə, bütün ölkəni sarsılmışdı... Onun paytaxta gəlişi ilə qorxudan azarlayıb yorğan-döşəyə düşən, ötən həftənin sonlarında isə şəhər xəstəxanalarından birinin

küncündə məglub əsgər ölümü ilə ölen qocaman nasirin vəfatının ictimaiyyətə açıqlanmaması, qədirbilən oxucularının bu fövqəladə hadisədən uzun aylardan sonra xəbər tutması, cızığından çıxmış məmləkətin hər üzvü üçün tutarlı həyat dərsi oldu... – fikirləşdi və adəti üzrə gərginliyini sovuşdurmaq üçün sol əlinin şəhadət barmağını qaşdı.

- Şükür!.. Min şükür!.. Ya xuda! Fəhminə bütün xalq baş əyir!.. - Büyük Vətən müharibəsi əlili tüpürcəyini dörd bir yana sıçrada-sıçrada danışındı...

Üzünü iki əli ilə ovuşturdu.

Son vaxtlar üzünün dərisi quruyurdu...

Xalq öz yazılışının ölümündən çox-çox sonralar, bəlkə, illerdən sonra xəbər tutacaqdı. Bəlkə də, heç xəbər tutmayacaqdı. Uzun müddət səsi-sorağı gəlmeyən bu özündən bədgüman ədibi minlərlə istedadsız sovet yazılışı kimi ölümündən xəbər tutmadan unudacaqdılar.

Fikirləşdi ki, əslinə qalsa, xalq bu yazılışını təntənəli dəfnlə belə, bir müddətdən sonra unudacaqdı... Bircə cümləsiylə yaddaşlarda qalmayan duzsuz əsərləriyle birgə unudacaqdı və baş tutacaq dəfənin özü belə, onun cəsədinin yox, illər uzunu qənirsiz istedadsızlığıyla yazış yaratdığı bivec «həqiqətlərin» dəfəninə çevriləcəkdi.

- Çox sağ olun... - bayaqdan bəri kürsübən sözlərin axırını yeyə-yeyə danışan müharibə əlili irəli çıxıb əvvəl zalda oturanlara, sonra çənub ona baş əydi... elə bil dizi üstə düşmək də istədi, qoluna girib kişini bir təhər səhnədən sürdüdülər.

Ayağa qalxıb kürsüyə addımladı. Salona çaxnaşma düşdü. Yaddaş instinkti işlədi. Hami ayağa qalxıb on-on beş il əvvəlin nizamı ilə ona əl çalmağa başladıllarsa da, əlini yuxarı qaldırıb:

- Əyləşin xahiş edirəm, lazım deyil, - dedi və hiss elədi ki, adamla dolu matəm örtüklü bu salondan, qara çatmaqaşları, dəyirmi sıfətləriyle yaddaşının hansısa sarımtıl hücrəsini oyadan bu adamlardan ürəyi bulanır.

- Məni bura gətirən, ilk növbədə vətəndaşlıq heysiyyətim, vətən ağrılarımdı. Bu gün hamımız üçün ağır bir gündü... – zəlin dörd bir tərəfinə quraşdırılmış gücləndiricidən axan səsi salona yayıldıqca, kövrəldi... İlin, günün bu vaxtında, yaşıının yetmiş haqladığı, dizlərinin taqətsizliyi günbəgün artdığı belə bir çətin zaman kəsiyində, salondan yüzlərlə gözü ilə üzünə zillənmiş bu minbaşlı heyvanın cilovunu yiğib saxlamağa qadir olan bir şey vardısa, o da səsiyidi... Ən etibarlı, sınañmış silahdaşı.

- ...vətənin bu ağır gündündə, düşmən torpaqlarımızın canına yeriyən bir vaxtda!.. Bu qardaş qırğınıını törədənlər öz cəzalarına çatacaq!.. Onlar xalqın qarşısında cavab verməli olacaqlar! – dedi və salondan səhnəyə axmağa başlayan pərəstiş axıntılarından gözlərinin qaraldığını duydu...

Olsun ki, bu min bir başlı nataraz heyvandan - bu «qədirbilən», «sadiq» həmyerililərdən nə vaxtsa, lap çoxdan sinnmişdi. Ya iyənmişdi?.. – fikirləşdi. Bu şüursuz insan yiğnağıyla bağlı yaddaşının hansı tərəfindəsə çatlara, yaralara bənzər saqlamaz zədələr vardi elə bil. Dəqiq bildiyi bir bu idi ki, bu min üzü löndəmsiz heyvan lazım gəlsəydi, bu dəqiqənin içindəcə onu qırxayaq ayaqlarını andıran min bir əlləri üstə qaldırardılar, sonra nədənsə cuşa gəlib elə ordan da kəlləsi üstə yerə cirpar, tapdaq altına salardılar.

Qabaq cərgələrin hansındansa qəribə, tanış səs axdı elə bil... Ya ona elə gəldi?!.. Elə bil kimsə astadan, lap yaxından onun adını çəkdi...

Nitqinə davam edərək, qabaq cərgələrdə oturanların üzlərinə baxdı.

İrəlidə həmin çatmaqaş adamlar oturmuşdu.

- ...o səbəbdən ki, ölkə bu gün çox ağır vəziyyətdədi. Müharibə, son illerin hakimiyyət dəyişkənliyi, dövlətçiliyi onsuz da laxlamış respublikanın vəziyyətini daha da ağırlaşdırıb. İqtisadiyyat, kənd təsərrüfatı iflic vəziyyətdədir. Ordu quruculuğu haqqında heç

danişmağa dəyməz. İnflyasiya, aclıq, anarxiya, ölkəni başına götürüb. Lakin biz mübarizliyimizi və sayıqlığı itirməməliyik. Hər bir vətəndaş öz yerində, iş başında... - fikirləşdi ki, bəlkə də bu qədər ümidsiz olmağa dəyməz. Bəlkə elə burda, üzləri, səhnənin gur işığından kölgələnmiş bu çatmaqaşların arasında hələ neçə-neçə sədaqətli, nəcib insanlar var?!.. Elə həmin an da gicgahı lükküldəyə-lükküldəyə fikirləşdi ki, axı niyə yenə nəcib adam axtarır?.. Niyə adam axtarır?.. Yenə noldu?!

...İkinci sırada qara eəlağayılı qadınların arasında gözünə tanış üz dəydi elə bil...

Otuz-otuz beş yaşlı qısa saçlı, aydın, yaraşıqlı üzlü, cavan bir qadın idi, bulanıq üzlərin arasından tanış gözlərlə ona baxırdı...

Yaddasını əlek-vələk edib bu qadını hardan tanıdığını, onunla harda, nə vaxt görüşdüyünü yadına salmağa çalışdısa da, yadına heç nə düşmədi. Qadınsa, o danışdıqca elə bil gülümsəyirdi və gülümsədikcə, ona daha çox tanış gəlirdi...

- ...mühəribənin qarşısını almaq!.. Bu məqsədlə bir sıra dövlətlərarası sazişlərin bağlanması, kənd təsərrüfatı, iqtisadiyyat və eləcə də digər sahələr üzrə köklü islahatların aparılması həlli vacib məsələlər sırasındadır...

Qadın olsun ki, bayaqdan bura ona baxırdı. Məlum məsələydi, kürsüdə danışana baxmayıb, kimə baxmalıydı ki?..

Ürək döyüntülərinin nizamını itirdiyini hiss etdi.

- ...həmin o dövlətçilik baxımından. İstəyirəm, bunu hamı bilsin!.. Artıq belə qanunsuzluqlara yol verilməyəcək!..

Fikrini ha yayındırmağa çalışırdısa da, gözlərini ikinci cərgədən – qara kəlağayılı qadınların arasından ona ağappaq şümal üzü ilə baxan qadından ayrılməq istəmirdi...

Bu qadını elə bil çoxdan, lap çoxdan tanıyor... Uzaq gənclik illərindən... yox, ondan da əvvəl – o əlində çubuq daşlı-kəsəkli kənd yollarında yüyündüyü zamanlardan...

Hə, hələ məktəbə getdiyi, orda verdiyi tapşırıqlarına diqqətlə qulaq asdı, gecələr isə yuxuda yanağından öpüb saçlarını sığalladığı həmin o cavan gəlin – tarım geyimi, dikdaban ayaqqabılı, kəsik saçları ilə kənd camaatından seçilən rus dili müəlliməsi Gülşəd bacı idi...

Ürəyi düşdü. Canının hansısa əlcətməz dərinliklərində nə vaxtsa, lap çoxdan qaysaq bağlamış zədələrinin hansındasa tumurcuğabənzər nə isə çırtladı elə bil... Bu çırtlamadan, matəm örtüklü zalın rəngi dəyişdi.

Sonra qəfildən yenə salona, yoxsa gözlərinin qabağına qaranlıq çökdü...

O illər təqribən bu gəlinlə bir yaşıda olan Gülşəd müəllimənin qocalıb, qarıyb dünyasını dəyişdiyi, Allah bilir, artıq sümüklerinin belə, çüründüyü barədə düşünüb hövlləndi...

- ...hər birimiz bilməliyik. Bu, bizim qan yaddaşımızdı!.. – deyə yumruğunu dediklərini təsdiqləyən möhür əvəzi kürsünün məhəccərinə vurdu.

Salondan gurultulu alqışlar qopdu... Qadın da əl çaldı. İmkanı olsaydı, özü də əl də çalardı. Bu doğma, qənirsiz gözəlliye... bayaq gözlənilmədən canının ha tərəfindənsə çırtlayan həmin o bapbalaca, çəhrayı tumurcuğaya...

- Saq olun, - deyib əllərini yuxarı qaldırdı, kürsüdən çıxıb yerinə qayida-qayida qabaq cərgələrə nəzər saldı.

O, niyəsə əl çalmırdı... camaatla bir ayaq üstə dayanıb qəhərli gözlərlə guya səhnəyə, əslində isə, hansıa məchulluğa baxırdı... Baxdıqca badamı gözlərinin dərinliyi böyükür, rəngi soluxurdu...

...Başı hərləndi. Səhnədən enib iri addımlarla salon boyu yeridi. Hə, bu Gülşəd müəllimin oxşarı idi... elə bil o illər yuxularında gördüyü də Gülşəd müəllimə yox, həmin bu ağ bənizli qadın idi...

Mühafizəçilər ətrafında toxunulmaz dəhliz yarada-yarada onunla bir irəliləyirdilər. İcra başçısı yenə yanpörtü yerişlə hardasa irəlidə gedirdi:

- Şəhidlərin qohumları ilə görüşmək istəmirsiz, cənab general?..

Camaat ayaq üstəydi deyə, cərgələr bir-birinə qarışmışdı. Qadının üzünün ağlığı qarışq bozluğun arasıyla ara-sıra işarib yoxa çıxırı.

- Mərhüm leytenant Yusifovun anası, - başçı birinci cərgənin qarşısında ayaq saxlayıb aq saçları kəlağayının altından qıvrılan qarını təqdim etdi.

Qarı gözlənilmədən sümüklü qollarını havaya qaldırıb:

- Allah ömürümü sənə versin, bala!.. – dedi, sonra qəfildən boynuna sarılıb səssizcə hönkürdü, dışsız ağızını qulağına dirəyib astaca:

- Düzünü de, bütün bunlar sənin üçün idi?.. – deyə piçildədi.

Qarını özündən kənarlaşdırıb bədənini soyuq tər basa-basa yoluna davam elədi...

- Düzünü de, mənim balam, bütün bunlar nə üçün idi?.. - qarı ağlaya-ağlaya ardınca xırıldadı. - Qardaş da qardaşa əl qaldıramı?..

Başçının bilinməz işaretisi ilə qarının qoluna girib ehmal-ehmal ha yanasa sürüdülər.

- Oğlunu itirəndən havalanıb yazılq... - başçının pərt səsi hardansa, arxadan eşidildi.

- Bu kişinin də oğlu ölenlər sırasındadı... - başçı təqdimat növbəsini gözləyən yekəpər kişini elə arxadan təqdim etdi.

- Familyam Salmanovdu, - kişi deyib sinəsini qürurla qabağa verdi.

- Allah rəhmət eləsin, - dedi və gözünün ucuya növbəsini gözləyən Ona baxdı.

- Serjant Maisovun anası...

- Allah rəhmət eləsin.

- Böyüyü idi, cənab General, – qadın qəhərli səslə deyib yaşmaqlandı, - indi bircə oğlum qaldı, o da işləmir. Güzəranımız ağırdı.

- Qeyd eləyin, - arxadakılara atdı və fikirləşdi ki, bu millət ölüsüylə də alver eləyir.

- Leytenant Ələsgərovun yoldaşıdı.

- Allah rəhmət eləsin.

- Polkovnik Seyidovun həyat yoldaşı...

Onun gözleri indi lap yaxındaydı... Dustaqxana qəfəsindən boylanan doğma adamın üzünü andırırdı...

«Sən kimsən?..» - qadının sopsoyuq, yumşaq əli əlinin içində əriyib soyuğunu bədəni boyu yayırdı... - «Kimsən sən?..»

Ovcu da qadının əlini tanıydı... yumşaqlığını içində əzə-əzə dincəlirdi...

- Leytenant İslmayilovun atası, – növbəsini göləyən orta yaşılı ariq, çəlimsiz adam ona əl uzatmadı, başını aşağı salıb səssizcə ağladı...

Bir qədərdən sonra mühafizəçilərin müşayiəti ilə zaldan çıxanda yağış çəlyirdi... Maşının başına yağılan qəsəbə əhalisi ilə vidalaşdıqca, qulağına ha tərəfdənsə mərhum arvadının səsi dəydi...

Arvadı aşiq olduğundan duyuq düşdüyü vaxtlarda elədiyi kimi yatağına dirsəklənib heysiz səslə:

- Qoy heç olmasa, rahat ölüm... – dedi.

- Şəhərə neçə vaxta çatarıq?..

Qabaq oturacaqda arxası pəncərəyə köndələn oturmuş köməkçi onun qəfil sualından diksinib bloknotunu vərəqlədi:

- Səkkizə çatmalyıq, – dedi, sonra geyirə qanrlıb, - Alman səfirinin qəbulunu sabah saat 5-ə keçirdim. Hərbi kollegiyanın iclasının vaxtı da dəyişildi, – əlavə etdi, - özünüzü necə hiss edirsiz?..

- Mən?.. Necə ki?.. - maşının yan güzgüsündən üzünə baxdı.

Rəngi avazımışdı... Sağ gözü sol gözünün sayıqlığına uyuşmayan qəribə sərəxosluqla sözüldürdü. Yorğun gözlərinin dərinliyində qəribə bir işltı yaranmışdı...

Köməkçi ayağa qalxdığını görüb irəli sıçradı, kreslosunun başına keçirdiyi pencəyini əlinə alıb tutmaq istədişə də:

- Lazım deyil, mən özüm, – dedi, əllərini şalvarının cibinə salıb güzgünü qabağına keçdi.

Dağıniq saçları, qalstukunun boşaldılıb böyüdülmüş düyunü ona 60-70-ci illəri – evə səhərə yaxın, yuxusuzluqdan acışan gözləri, ağırlaşmış başı ilə qayıtdığı dövrləri, yolunu səhərə qədər gözünə yuxu getmədən gözləyən arvadının xəstəhal üzünü xatırladırdı...

Saçlarını geriyə hamarlayıb:

- Gələn var?.. - dedi.
- Hamı burdadı, cənab general.
- Dəvət olunanları soruşuram.
- Onlar da gəliblər.

Ürəyi atıldı:

- Hardadılar?..
- Aşağıda.
- Deyirəm, basket zalına keçirmisiniz, yoxsa...
- Xeyr, cənab general, hələ ki, hamı vestibüldədir, sizi gözləyirlər.

Banketə dəvət olunan qonaqlardan bir qədər aralıda, mərmər sütunların hansı birininsə yanında həmin qara, ipək paltarında dayanıb ürkək gözlərlə üzünə zillənmiş o qadını gördü...

Qalstukunu çəkib düyunünü bərkitdi:

- Zala keçirin, gəlirəm... - dedi.

...Basket zalinin gur işığından ilk əvvəl uzunsov stolun ətrafında dayananların üzlərini aydın görə bilmədi. Odu ki, aşağıdan yuxarı hamıyla bir-bir əl tutub görüşə-görüşə stolu dövrə vurdu. Axırıncı qonaqla da görüşüb yerinə keçdi.

O gəlməmişdi...

Ayağa qalxbıb:

- Bir də hamınıza «xoş gəlmisiniz» deyirəm, - dedi, sonra stolun arxasında boş qalan iki kresloya baxa-baxa, yenə bir neçə ay bundan əvvəl şəhərdən uzaq kazarmada törədilən bədnəm qardaş qırğınlından, tökülmüş günahsız qanların yerdə qalmayacağından, bu qanlı faciəni törədənlərin ağır cəzaya məhkum ediləcəklərindən, ölkənin ağır ictimai-siyasi durumundan, ümumxalq mənafeyi üçün görüləsi vacib işlərdən danışdı.

Uzun illərdən bəri istənilən mövzuda saatlarla sözləri mirvarini sapa düzən tək, məntiqi ardıcılıqla düzə-düzə söylədiyi nitqlər zamanı paralel olaraq, dediklərinə dəxli olmayan digər mətləbləri çözələmək bacarığı, ölkəyə rəhbərlik etdiyi dövrlər, ondan daha sonrakı daha gərgin dövrlər – Rusyanın aparıcı vəzifələrində çalışdığı mürəkkəb zamanlar qazandığı unikal vərdişlərdən biri, bəlkə də, ən mühüm əhəmiyyətlisi idi...

Ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan obyektiv və subyektiv səbəblər ətrafında təfərrüatlı izahat verdiyi yerdə birdən-birə yorulduğunu, daha nə düşünə-düşünə danışmaq, nə danışa-danışa düşünmək gücünü itirdiyini hiss etdi... Sözünü yekunlaşdırıb:

- Bu qədər, - dedi və yerinə əyləşdi.

Süfrə başına yiğişanlar bir müddət dinməz çəşqinqılıqla ona zillənib qaldılar. Elə bil təəccüblənməyə ürək eləmədilər.

- Buyurun, şam edək, - dedi və yaxınlıqda əlləri arxasında dayanıb onun buyruğunu gözləyən xidmətçi, badəsinə içki süzməyi işaret etdi, sonra dilinə heç nə vurmadan iki qurtum alıb çəngəl-bıçaqlarını tədricən ehmal-ehmal işə salan qonaqlara ötəri göz gəzdirdi, yarıciddi-yarızarafatla:

- Bu gün nə isə gözümə az dəyirsiz, - dedi.

Qonaqlar onun bu sözündən sonra bilmədilər gülümsəsinlər, yoxsa ciddiləşib həyəcanlısanınlar. Bir-birinə zillənib qaldılar, sonra kimsə süfrənin aşağı başından ayağa qalxıb nə isə mizildadi.

- Nə?.. - dedi və hiss elədi ki, hövsəlesi daraldı. - Bərkdən danış görüm, nə deyirsən, - dedi.

Stolun sağ cinahında əyləşmiş çalsاقlı, yaşılı bir adam ayağa qalxıb dərsə cavab verən kimi əllərini arxasında çarpmazdı:

- Leytenant Müslümovun atası gəlməyib. Ağır xəstədi. Oğlundan sonra lap düşüb yaziq, - dedi, - bir də polkovnik Seyidovun yoldaşı yoxdu.

Üzünü yiğib yanağını qaşdı:

- O da xəstədi?..

- Yox, o, xəstə deyil. - Kimsə dedi.

- Bəs niyə gəlməyib?.. - dedi və fikirləşdi ki, burda lap ağını çıxartdı, həm də çox gözəl bir şey alındı.

- Onun da anası xəstədi. Olsun ki, qoyub gələ bilməyib... – kimsə böyürdən dedi və boğazını arıtladı.

...Dəhlizin yumşaq xalıları boyu addımladıqca, hiss elədi ki, başı hərlənir. Köməkçini dəhlizdə ixtisara salıb üzünü geriyə çevirmədən:

- Gecən xeyrə qalsın, - dedi.

- Xeyrə qarşı, cənab general. Yadınızdan çıxmasın, sabah...

- On tamamda.

- Oldu. Sağ olun, cənab general.

Ardınca pişik kimi yumşaq addımlarla yeriyən mühafizəçilərin yumşaq xalılarının üstü ilə xışıldayan ayaqqabılılarının səslərinə diqqət kəsilib geriyə çönmədən:

- Gecəniz xeyrə qalsın. - dedisə də, arxasında sürünən ayaq səsləri kəsilmədi.

Ayaq saxlayıb geriyə çöndü, mühafizəçilərin istidən tərləyib pörtmüş üzlərinə zillənib:

- Gecəniz xeyrə qalsın, uşaqlar, - dedi.

- Xeyrə qarşı, cənab general... - mühafizəçilər dedilərsə də, dayandıqları yerdən aralanmadılar.

Qapını açıb otağına girdi. Bir müddət qapının o üzündən, nə haqdasa astadan danışa-danışa o baş-bu başa var-gel eləyən mühafizəçilərin səsləri eşidildi və kəsildi.

Kostyumunu soyunub qara zolaqlı ipək xalatını geydi, hamama keçib suyu açdı.

Soyuq su üzünü, boynunun dərisini islatdıqca, yadına bir vaxt səhərlər bədəni havanın şaxtasından qızara-qızara bumbuz suya girib nəfəsi daralanacaq, az qala, üfüqə qədər üzdüyü günləri düşdü... içindən qorxular və təhlükələrlə müşaiyət olunan o uzaq illərin ehtiraslar və cilgilənlər dolu şipşirin, ecəzkar havası keçib getdi...

Suyu bağlayıb hamamın dəyirmi güzgüsü qarşısında sulu saçlarını narın dişli daraqla geriyə daraya-daraya üzünə, iri ölçülü ipək xalatda cüssəsiz görünən bədəninə, qığılçımı sönük gözlərinin içində baxdıqca, bəbəklərinin lap dərinliyində yaddaşının ən toxunulmaz, ən gizli nöqtələrinə aparan namnazik, qaranlıq yolların başlanğıclarını gördü...

Bu, o demək idi ki, yaddaşı qoruma qabiliyyətini olduğu kimi saxlamışdı.

Otağa keçib televizorun qarşısındaki kresloya əyləşdi, televizoru yandırıb mizin üstünə yiğilan qəzetlərdən birini açdı.

Birinci səhifədə onun milli bayrağın önündə danışan yerdə şəkli və qəzetiñ qoşa səhifəsini tutan çıxışı dərc edilmişdi. Qəzeti əlini darıxdırdığından kənara atdı.

Televizorda «Xəbərlər» programının gecə buraxılışı gedirdi. Diktor hüznlü səslə kazarmada baş verən faciənin qurbanlarından danışındı. Diktor mətnindən sonra ekranda faciə qurbanlarının şəkilləri sıralanmağa başladı. Şəkillərdən sonra ekranda yenə diktorun üzü göründü:

- Əziz həmvətənlər, bir neçə dəqiqədən sonra siz həlak olanların yaxınları ilə görüşdən hazırlanmış reportaja baxacaqsınız... - dedi.

Reportaj onun iri addımlarla binaya daxil olmasından başladı. Üzü iri planda göründü. Sonra iri planda bir-bir onun nitqinə qulaq asanların üzleri görünməyə başladı. İnsanlar qulaq asmaqdan çox, elə bil ona tamaşa edirdilər...

Kreslonun kürəkliyinə söykənib əllərini ovuşdurdu. Əlinin biri o birindən isti idi.

Televizorda indi də üzüm tarlalarını göstərirdilər...

Bu həftə ərzində həll etməli olduğu işləri, gedəcəyi yerləri, görüşəcəyi adamları, söyləyəcəyi nitqləri yadına salıb ürəyini bulandırdı.

Yorulmuşdu, nədi?.. Yoxsa zəifləmişdi, rahatlıq istəyirdi?.. Daha doğrusu, rahatlıq istədiyini indi hiss eləyirdi. Sonra elə bil bunu kimsə qudağına da piçildədi... yoxsa qapı döyüldü?..

Hə, qapını astaca tiqqıldadırdılar. Olsun ki, mühafizəcilər idi.

Özünü dikəldib:

- Gel, - dedi və fikirləşdi ki, bu da rahatlıq.

Qapı astaca aralandı və aralıqdan içəri hərbi geyimli adam boylandı:

- Üzr istəyirəm, cənab general...

Ürəyi düşdü:

- Sən kimsən? - deyib ayağa qalxmaq istədisə də, hərbçi içəri girib qapının ağızında dayandı:

- Selektorunuz cavab vermədi, cənab general. Dedim, bəlkə lazımmam, odu ki, yuxarı qalxdım.

Gözlərini döyüb hərbi geyimli adamın üzünə baxdı:

- Sən kimsən?

- Mən axşam növbəsinin rəisiyəm. Leytenant Heydərov.

- Nəyin axşam növbəsinin?..

- Qarovalun, cənab general. Gecə qarovalunun növbə rəisiyəm.

- Nə istəyirsən?..

- Sizi aşağıda bir qadın görmək istəyirdi, dedim istirahət edirsiz.

- Qadın?.. Nə qadın?!.. - dedi və hiss elədi necə ürəyi titrədi.

Növbə rəisi ürəklənib bir addım da irəli gəldi:

- Familiyası Seyidovadır. Üstündə sənədi də var. Yoxladım. Deyir, siz dəvət eləmisiz, o isə gecikib, deyir. Bayaqkı qonaqlığa gecikib, deyir. Üzrxahlıq eləyir.

Ayaqlarının altından dizləri ilə üzüyuxarı, soyuq gizilti yayıldı...

- Hardadı o?.. - deyib yenə ayağa qalxmaq istədisə, qalxa bilmədi.

Növbə rəisi elə bil onu eşitmədi, fikri hardasa ayrı yerdə mat - məəttəl üzünə baxdı.

- Deyirəm o... qadın, hardadı?..

- Burda aşağıdadı, cənab general.

- Burax, gəlsin.

- Hara, bura?..

- Bura.

- İndi gəlsin?..

Çönüb növbə rəisinin üzünə baxmaq istədisə də, növbə rəisi yoxa çıxmışdı.

Xalatını tələsik soyunub kənara tulladı, siyirmədən çıxartığı qara üçdüməni və şalvari tələm-tələsik geyinə-geyinə fikirləşdi ki, banketə gəlməməyi, bəlkə, elə buna görəydi?..

Qapı yenə astaca döyüldü.

- Buyurun, - deyəndə, o, artıq tarım geyimində, saçları səliqə ilə geriyə daramış vəziyyətdə kreslosunda oturmuşdu.

Qapı açıldı... və içəri hansısa uzaq illərin tanış, ecazkar qoxusu doldu...

O yenə həmin qara, ipək paltarında idi... içəri girib qapının ağızında ayaq saxladı, yanaqları qızara-qızara:

- Axşamınız xeyir... - dedi.

Ayağa qalxıb çəkisiz addımlarla ona yaxınlaşdı:

- Axşamın xeyir. Buyur, keç, - dedi, - istədiyin yerdə əyləş. Özünü rahat hiss elə.

- Mən... - qadın həyəcanlı idi. Bunu, hələ qapı təzəcə açılında hiss eləmişdi. - Gecikdiyim görə üzr istəyirəm, - dedi və susub günahkar gözlərlə döşəməyə zilləndi.

- Belə daha yaxşıdı. Yaxından tanış olarıq... - deyib susdu və hiss elədi ki, qadına deməyə sözü yoxdu. Ümumiyyətlə, bütün sözləri, fikir və duyğuları harasa yoxa çıxıb. Odu ki, ayağını ayağına aşırıb qollarını qoltuqlarında çarpzıladı.

- Siz yaxşısı budu, özünüzdən danişın. Danişın, necə yaşayırsız, nə kimi problemləriniz var, çətinlikləriniz nədi... - dedi və fikirləşdi ki, bu nə suallardı verir gəlinə?.. Ümumiyyətlə, niyə özünü belə itirib? Qadın qəlblərinin ən incə, gözə görünməz tellərini havadaca tutan, əhvallarının temperaturunu, ovqatlarını gözlərinin rəngindən oxuyan o deyildi?..

Qadın dinməz-söyləməz döşəmədə tutduğu məchul nöqtəyə baxa-baxa, elə bil ona nə isə deməyə hazırlaşırıdı. Olsun ki, şəhid olmuş ərinə görə təqaüd, ya mənzil almaq istəyini mümkün qədər nəzakətlə bildirməyin yollarını aryıb-axtarırdı... - fikirləşdi.

Uzun-uzadı pauzadan sonra qadın, axır ki. başını qaldırdı, gözlərini o dəfəki kimi gözünün içində - üreyinin başına sancı və:

- Heç bir problem yoxdu, - dedi. - Dəvətinizi alıb gəlməməyim düz olmazdı. Odu ki, gəldim. Gəldim, minnətdarlığımı bildirim, - dedi və ayağa qalxdı, elə bil yenə qızardı. - Bizə göstərdiiniz qayğıya görə çox sağ olun.

Birdən-birə içində nə isə burxuldu elə bil... Ayağa qalxıb qadına yaxınlaşdı, əlini əllərinə alıb yumşaq -yumşaq sıxa-sıxa:

- Borcumuzu, - dedi.

Qadının əli isti və yumşaq idi. Başı hərləndi... Əli necəsə, öz-özünə, qadının belinə dolandı, üzü üzünə toxundu, dodaqları qulağında gəzdi...

- Sən kimsən?.. - qadının qulağına piçildədi.

Qadın dinmirdi... üzünü onun boynuna qısılıb balaca dovşan kimi asta-asta nəfəs alırdı... sonra ürəklənib dodaqlarını onun qulağına yaxınlaşdırırdı və asta piçiltıyla:

- İş başa çatıb daha... - dedi, - ordan bütün şəhər, bütün ölkə görünür... Dəniz də görünür... Dənizin ləpələri də, içindəki balıqlar da... Balıqların qarnındakılar da...

Qadının dodaqları elə qaynar, sözləri elə yandırıcı idi, az qaldı qulağını yandıra... Qadını özündən kənara atıb qorxudan keyimiş dilini ağızının içində zorla hərlədə-hərlədə:.

- Nə deyirsən?... - dedi, - nə dəniz, hansı balıqlar?..

Qəfildən beynində ildirim çaxdı... Yoxsa, ildirim çöldə çaxdı?!.. Otağın işığı da azaldı...

- Sən nəyi deyirsən?.. - qadının qollarından tutub silkələdi. - Nə demək istəyirsən?..

- Yaxşı bilirsən nəyi deyirəm... - qadının üzü dəyişmişdi, bayaqkı məsum çohrədən əlamət qalmamışdı, qara saçları uzanıb əfi ilanlar kimi çıyılindrında qırılırdı...
Çöldə ildirim çaxdı... ildirim həm də elə bil qadının qapqara, iri bəbəklərində çaxdı...
Yuxudan, şimşəyin səsinə ayıldı...
Verilişlər başa çatmışdı... ekran ağ-qara nöqtələrlə qaynaşırıdı....
Olsun ki, səhərə az qalırdı...

Nazirlər Kabinetinin yiğcam iclas zalı Kənd Təsərrüfatı Nazirliyinin və İcra aparatının hürkmüş əməkdaşlarıyla dolu idi.

- ...bununla bağlı əger yadınızdadırsa, bir neçə ay bundan əvvəl həmin bu salonda deyilmişdi. Nəticə göz qabağındadı. Hələ onda demişdik ki, bu gün respublika büdcəsinin əsaslı bir hissəsini məhz bu sahələrdən gələn gəlir doldurur. Onu da demişdik ki, yiğimi düzgün təşkil olunmadığından, çox hissəsi yağışın, günün altında tələf olan bu məhsulu yoldan ötənlər, qonşu respublikaların işgüzar təsərrüfatçıları daşıyıb aparırlar... - baş nazir aramlı danışındı.

Ömrünün çox hissəsi elmi əsər yazmaqdə keçən bu ədəbli baş nazir elə danışındı, elə bil üzümçülüyün və tütünçülüyün tələf olmasından, həqiqətən, narahat idi... - fikirləşdi.

Gecəki yuxusunun vahiməsi hələ də canında, qadının şumal belinin ilqlığı hələ də ovcunun içindəydi...

Bu yuxular adı görüntülər deyildi... - karandaşla karşısındaki kağızda qarışq fiqurlar çəkə-çəkə fikirləşdi, - bunlar nə idilərsə, yaddaşının qapalı hissələrindən süzülüb gəlirdillər...

Bu barədə nə vaxtsa lap bu yaxnlarda hansısa qəzətdə də oxumuşdu. Həmin o məqalədə insanın şüuraltı yaddaşına daxil olub orda müxtəlif vacib əməliyyatlar aparan professor haqqında oxuduğu yazını da xatırladı...

- ...onda biz təcili surətdə nazirliyin bir qrup əməkdaşını həmin bölgələrə ezam etdik, lakin nə oldu?.. Bütün bunlar nə ilə nəticələndi?.. Məhsulun yiğiminin təşkili barədə qərarı isə biz yalnız bu yaxnlarda qəbul etdik. Onda bütün o hazırlıqlar nə üçün idi?.. - baş nazir, deyəsən, doğrudan-doğruya həyəcanlanırdı.

...Salonun ha tərəfindənsə, deyəsən, alt mərtəbədən uğultu səsi gəlirdi... Elə bil hardasa yaxınlıqda yeri eşirdilər...

- Bu nə səsdi belə?.. - sağ tərəfində oturan müşavirə sarı əyilib qulağına piçildədi.

- Nə səs?.. - müşavir diksinib ətrafına baxdı.

- Səsi eşitmirsən?.. Elə bil yeri eşirlər.

Müşavir yaxınlıqlara diqqət kəsilib:

- Xeyr məncə... - dedi, sonra hər ehtimala qarşı başını bir də sağa-sola çevirib nə isə eşitməyə çalışdısa da, deyəsən, heç nə eşitmədi, qorxudan gözləri böyükə-böyükə:

- Mən eşitmirəm, zat aliləri. Heç nə eşitmirəm... - dedi.

Baş nazir sözünü yekunlaşdırıb yerinə qayıdanan sonra ayağa qalxıb ləng addımlarla kürsüyə sarı addımladı.

Salona ölüm sükutu çökdü.

Kürsüyə keçib yarıqaranlıq zala göz gəzdirdi.

- Bayaqdan hamınıza qulaq asıram, təəccüb qalmışam. Bütün bunlara nə ad vermək olar?.. - dedi və hiss elədi ki, qəzəblənməyi vacib olsa da, heç cür heç bir vəchlə qəzəblənə bilmir... daim ehtiyatda saxladığı qəzəbinin, hırsının, hikkəsinin ucundan tutub üzə çıxara bilmir. - Bu vaxta qədər nə ilə məşgulsuz, deyə bilərsiz?.. Əgər ölkənin belə ağır

məqamında da heç nə eləmək istəmirsinzsə, buna həvəsiniz, daxili ehtiyacınız yoxdursa, onda niyə o kabinetlərdə oturursunuz?..

Qabaq cərgədə əyləşmiş nazirlər onun bu sözündən hərəkətə gəlib yerlərində narahat-narahat qurcalandılar.

- Yığışdırın, bu hərc-mərcliyi!.. Bu da sizin üçün o «Azadlıq» partiyasının qurub düzəltdiyi qurama hökumət deyil!..

...Yenə elə bil hardasa yeri eşməyə başladılar... Hardasa yox, lap yaxında, budu burda, kürsünün altında... sonra necəsə, qəfildən yeresən qurğunun uğultu dolu titrəyişini düz ayağının altında hiss elədi... alnına soyuq tər gəldisə də, özünü ələ aldı...

- Nə qədər olar bu vecsizlik?.. İndi ki, biz kiminsə, hansı dövlətinsə qoltuğuna sığınmamışq?!.. Heç kimin buyruğuyla yox, özümüz üçün, xalqımız, vətənimiz üçün çalışırıq?!.. Əgər bu cür ağır duruma sürüklənmiş xalqınıza bu gün də kömək əlinizi uzatmaq istəmirsinzsə, onda siz kimə və nəyə lazımsız?..

İclas iştirakçıları elə bil onun dediklərini eşitmirdilər, fikirləri nə isə tamam ayrı bir yerdə idi... Yoxsa bu, ona elə gəlirdi?!

Qabaq cərgələrdə baş nazirin iki müavini, onlardan bir az arxada kənd təsərrüfatı və müdafiə nazirləri əyləşmişdilər, heç nə ifadə eləməyən üzlərlə ona elə baxırdılar, elə bil dediklərinin onlara heç bir dəxliyyəti yox idi...

Sözlərinin təsirini artırmaq üçün işə saldığı əlləri sözünə baxmır, yönəmsiz jestlərdə danışmağa həvəssizliyini nümayiş etdirə-etdirə dəqiqdə bir yayralı quş kimi kürsünün məhəccərinə enirdi.

Məcbur olub əllərini arxasında çarpezladı.

- Bu sözlər, ilk növbədə, hörmətli cənablara aiddi, – deyib ikinci cərgədə oturmuş Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarına zilləndisə də, onların heç birinin üzünüñ bircə əzələsi belə tərpənmədi... Üzlərinin hansı cizgiləri iləsə iri buynuzlu ev heyvanlarını andıran təsərrüfatçılar onun bu sözündən sonra da həmin bivec ifadəylə, gözlərini belə qırpmadan, aşağıdan-yuxarı üzünə zillənməyə davam etdilər... sonra nazirlərdən biri oturduğu cərgənin söykənəcəyinə yayxanıb qəribə ədəbaz baxışlarla yanındakılara baxdı... və o birilər də qarınlarını qabağa verib söykənəcəyə yayxandılar... nazir özü isə gözü onun üzündə, ağızını iri-iri açıb bütün salona səs sala-sala nərliyilə əsnədi...

...Əsəbilikdən, ya nədənsə gözləri qaraldı...

Yeresənin uğultusu getdikcə artırdı... Ya bu, ona elə gəlirdi?!

Ürəyi əsəbi-əsəbi döyündü... sözünü yarımcıq saxlayıb gözlərini qıya-qıya salonu nəzərdən keçirdi...

Arxa cərgələr də söykənəcəyə yayxanıb qarınlarını qabağa vermişdilər, ədəbazlıq dolu həyasız baxışlarla üzünə zillənmişdilər... Bütün zal onun gözləri qarşısında qarnını qabağa verib yayxanmışdı...

Çönüb rəyasət stolunun arxasında oturanlara baxdı... Orda da oturanlar ona zillənmişdilər... kürsünün altını hardansa altdan eşən inadkar qurğunun səsinə diqqət kəsilmışdilər...

Hamı hər şeyi bilirdi... Ehtiyatda saxladığı qəzəbini nə vaxtsa, necəsə, hardasa itirdiyini, canlarına bit-birə salan o qaprara kinini artıq işə sala bilmək qüdrətində olmadığını hamı necəsə anlamışdı... Odu ki, qollarını qoltuqlarına vurmuşdular, söykənəcəklərə yayxanıb bütün bu tamaşanın nə ilə sona yetəcəyini gözləyirdilər...

Dəhşətdən qulaqları uğuldadı... Sözünü yekunlaşdırmadan, kürsüdən çıxıb səssiz addımlarla yerinə qayıtdı.

Dizləri əsirdi...

Uğultu kəsmişdi.

- Nə deyirsiz, deyirəm bəlkə, bu günlük bəsdi, bitirək iclası?.. Yoruldunuz, deyəsən... - sol tərəfində oturan baş nazir qulağına sarı əyilib piçildədi və cavab gözləmədən, səhnənin o başında kiməsə işarə elədi.

* * *

...Məqbərənin adamboylu ağır kapıları kip bağlı idi... Qapıların qabağında əlində ucu süngülü silah, ayaqlarını çıyinləri bərabərində aralı qoyaraq dayanmış cüssəli əsgərin üzünüñ bircə əzələsi belə tərpənmirdi...

Məqbərəni ziyaretə gələnlərin növbəsi tikilini əjdaha quyruğu kimi dövrəyə almışdı... soyuqdan büzüşmiş adamlar narazı üzlərlə yerlərində vurnuxa-vurnuxa, itələşə-itələşə deyinirdilər...

- ...elə bil ora girənin qarnını doyuracaqlar... – irəlidə dayanan başı yaylıqlı arvadlardan hansısa deyib hikkəylə güldü.

- Di açon görək də-ə... Biz görmüşük, fasılə mağazada olar, qastronomda olar. Fasılə onun nəyinə gərəkdi axı?!.. Bəlkə deyəcəksiz, durub oturub narah edir?.. – növbə əhlinin arasından kimse hikkəylə deyib əsəbi, qırıq gülüşlə güldü... o birilər də ona qoşulub əsəbi gülüşlə hırıldadılar...

Növbədə baş verənlər nəhəng oyuncağı andıran çəhrayı bənzili əsgərin üzünüñ ifadəsini dəyişmədi. Əsgər elə bil ebonitdən idi.

Çox keçmədi ki, kimse növbədən kənara sıçrayıb əsgərlə üzbəüz dayandı, əllərini belinə vurub:

- Bura bax, sən özünü ələ salırsan, ya bizi?.. - dedi. – Səhərdənnən gözləyirik, deyinib-danışrıq, sənsə rus allahı kimi elə dayanıb durmusan. İndi guya bu boyda camaati görmürsən də, hə?.. Görmürsən, yazıqlar soyuqdan necə gömgöy göyəriblər?.. İnsanda bir insaf olar, mürvət olar. Gör ki, sözlərin özü də oxşardı: in-san, in-saf...

Kişinin bu sözündən gizli əmr almış tək cuşa gələn növbə əhli əsgərin üstünə cumub onu əlləri üstə qaldırdılar... burda məlum oldu ki, sən demə, əsgər, doğurdan, ebonitdən imiş... və qışqırışa-qışqırışa onu harasa üzüshağı apardılar...

Məqbərənin ətrafi bomboş boşaldı...

Əllərini şalvarın ciblərinə salıb Məqbərənin giriş qapılarına yaxınlaştı, ağır bürunc qulpundan yapışib özünə sarı çəkdisə də, qapılar yerindən tərpənmədi...

Arakəsmənin ensiz zolağından içəri baxıb gördü ki, qapılar arxadan qala darvazalarının kilidini andıran yoğun kilidəbənzər nə iləsə möhkəm bağlıdı...

Üzünü qapının arakəsməsinə dirəyib içəri zilləndi...

İçəri yarıqaranlıq idı... ədəva qoxusunu andıran qəribə tüstü qoxusu gəlirdi...

Gözlərini qıyıb içərinin yarıqaranlığına diqqətlə baxdı...

Solğun şam işığının işıqlandırdığı yarıqaranlıq boşluqda uzunətəkli, qara əbalarda o baş-bu başa gəzişən adamları tanımadı... Sonra kiminsə gözü, qapının o üzündən, elə həmin arakəsmədən onun gözünə zilləndi və gözün sahibinin:

- Gəlmisən?.. - deyən qaynar piçiltisi eşidildi.

- Hə... - o da niyəsə piçildədi.

Qapının ağır kilidi yerindən oynadı və qapılar ciriliyyələ aralandı...

Konusvari ağ papağı, sinəsində işıldayan gümüşü xaçıyla pravoslav keşışlərini xatırladan üzünətəkli əbalı, calsaaqqallı qocanı görəndə ürəyi qırıldı...

Keşış İosif idi, onu içəri ötürüb qapını bağladı, kılıdin ağır qırmağını yerinə oturtdu, sonra çönbü mərhəmət və sevgi dolu gözləriylə üzünə baxdı, əlini çıyinə qoyub həmin müləyim səslə:

- Ardımcı gəl... - dedi və qəribə bir rahatlıqla, xırda, yumşaq addımlarla Məqbərənin dərinliyinə addımladı.

Keşisin ardınca yeridikcə, ani tələskənliliklə bu xristian təriqətli din xadiminin bura necə, hardan gəlib düşdүүнү müəyyənləşdirməyə çalışdısa da, yaddaşı Moskvanın mərkəzi kilsələrinin şam işığıyla işıqlandırılan yarıqaranlıq otaqlarından savayı, heç bir görüntünü oyatmadı...

...Bürüncü pyedestal qoyulmuş əsas zal adamlı dolu idi... Adamlar Məqbərənin sədəf və gümüşlə işlənmiş naxışlı divarlarına, minalı işləmələrlə dolu uca tavanına tamaşa edə-edə, asta-asta gəzisir, zalın mərkəzi hissəsində yerləşdirilmiş pyedestalın önündə ayaq saxlayıb şəkil çəkdirirdilər.

Keşiş İosif pyedestalın baş tərəfinə keçib ayaq saxladı, bir neçə dəfə xaç çəkib ağızının içində eşidilməz dua oxudu....

...Zalın işığı zəif idi deyə, şəffaf qutunun içində uyuyanın üzü dəqiq görünmürdü...

Şüşənin üstünə əyilib mərhumun üzünə yaxından baxmağa ürək eləmədi... əllərini arxasında çarpzayıb fəxri qarovulunda dayanan tək matəm sükutuna daldı...

Keşiş İosif də susdu... bir müddət onunla bir sanki matəm sükutuna daldı... sonra bir də xaç çəkib təzim etdi və çönbü səssiz addımlarla ha yanasa uzaqlaşdı...

...Oğrun-oğrun ətrafına baxdı... yaxınlıqda heç kimin olmadığından arxayanlaşış şüşənin üstünə əyildi və qutunun içində yatanın üzünə yaxından baxdı...

Dəhşətdən az qaldı ürəyi dayana...

- Bu ki...

- Bəli, bəli, - kimsə amiranə səslə arxadan dedi, - belə alındı. O öldü, onu da əbədiləşdirdilər...

- Axı bəs...

Danişan kim idisə, sütunun arxa tərəfində dayanmışdı... üzü aydın görünmürdü. Səsi də tanış deyildi.

Ürəyi sıxıldı... Fəxri xiyabanda basdırılmaq arzusuyla yanıb-yaxılan tədbirli xalq şairinin bu qəfil ölümü elə belə deyildi... Bu, onun şəxsiyyəti əleyhinə yönəldilmiş tədbirli düşmən siyasetinin bariz göstəricisi idi... - dişlərini qıcıqa-qıcıqa fikirləşdi... - ...sivişib bu dəqiqə bu yarıqaranlıq darısqallıqdan çıxmış, bu şübhəli ölüm aktının mahiyətini araşdırmaq üçün iş yerinə qayıtmalı, Dövlət Təhlükəsizliyi nazirini təcili çağırtdırıb onunla bir sıra şübhəli məqamlara aydınlıq gətirməlidи...

Pyedestaldan kənarlaşış çıxışa aparan sağ cinaha yönəlmək istədisə də...

- Olmaz-olmaz, camaat bayaqdan sizi gözləyir, – tanış qaramtıl üzlü adam yolunu kəsib ehtiram dolu hərəkətlərlə onu Məqbərənin mərkəzində qoyulmuş mikrofona sarı ötürdü:

- Buyurun, lütfən. Xalq sizi eşitmək istəyir.

Bayaqdan zal boyu dağınıq nizamsızlıqla gəzişənlər ayaq saxlayıb bir yerə toplaşmışdilar... həsrət və nigaranlıq dolu gözlərlə üzünə zillənmişdilər...

Mikrofonun arxasına keçib boğazını arıtladı, parlaq natıqlik istedadını işə salıb:

- Mərhumun sətirləri yadına düşür... - dedi və ...

...Şüşə qutunun içində yatan xalq şairinin vətən sevgisinə həsr olunmuş məşhur şerindən deməli olduğu sətirlər hansı möcüzəyləsə yaddaşından silinmişdi...

Yaddaşı, verilişleri bitib başa çatmış televizor ekranı kimi, bomboz bir bozluqla bozarmaqdaydı...

...Camaatın diqqəti onda idi... Adamların arasından kimsə, bayaq Məqbərənin qabağına yiğilmiş növbədə hay-küy salan ariq kişisinə oxşar civiltili səslə:

- Danış də, noldu?.. Həmişə bulbul kimi ötən sən döyildün?.. – dedisə də, bir adam gülmədi...

...Əsəbilikdən başı hərləndi... Yoxsa yer tərpəndi?..

Dayandığı yerdə sərxoş büdrəmələrlə harasa geriyə səndələdi... gözlərini açıb yuxulu-yuxulu ətrafına baxdı...

...Maşının qəfil zərbəsindən qabaq oturacaqdakıların alınları qanamışdı... köməkçinin alının qanı üzünü bir tərəfi ilə axıb yaxalığının qızartısını bir az da artırırdı...

Sürəcü burun yaylığını alına basıb maşından düşdüsə də, bir neçə addım atıb taqətsizlikdən dizi üstə düşdü...

Müşayiət polisi maşını dörd bir yandan əhatəyə almışdı... maşının salonuna soxulmuş mühafizəçilərin gövdələri arasından böyükəşmiş gözlərlə içəri boyanırdılar...

Hardansa uzaqdan, yaxınlaşmaqdə olan vertolyotun uğultusu eşidilməyə başladı...

Maşının rabitə xəttində kiminsə bağıra-bağıra:

- 62!.. Cavab ver!.. 62!.. Cavab ver!..

- Sizə heç nə olmayıb, cənab general?.. – mühafizəçinin əlleri əsirdi... onun qabırğalarını, dizlərini yoxlayırdı...

İrəlidə, müşayiət motosikletlərindən biri aşmışdı... sürücüsü gözə dəymirdi... olsun ki, zərbədən harasa, kənara atılmışdı... Bir də müşaiyət maşınlarından biri yolun kənarındaki iri gövdəli palıda dirənib qabaq hissəsini əzmişdi...

Özünü dikəldib:

- Burda nə baş verib?.. – deyə soruştusa da, səsindəki həlimliyə özü də məəttəl qaldı.

- Siz maşında qalın, xahiş edirəm, - mühafizəçi deyib salondan sıvişdi.

- Sol yoldan qəfildən yüksək maşını çıxdı... - yanında döyükmüş gözlərlə oturmuş cangüdəni dedi, - elə bil yerin içindən pırtladi...

- Heç nə başa düşmədim. Burdan ki, maşın yolu yoxdu?!..

Cangüdən böyükəşmiş gözlərlə yolun sol hissəsinə baxıb çiyinlərini çekdi... ona nəyisə anlada bilmədiyi üçün elə bil pərt oldu.

- Geriyə qayıdırıq, yolları nəzarət altına alın!.. - köməkçi hardasa, arxada alının qanını yaylığına hopdura-hopdura, deyəsən, telefonla danışındı, - tünd yaşıl yüksək maşını... Nömrəsini dəqiq görə bilmədim. Axır nömrəsi əlli altıydı, deyəsən... Əlli altı!..

Vertolyotun uğultusu ağız deyəni eşitməyə imkan vermirdi...

Sürəcü yerinə qayıdırıb maşını işə saldı, qanı qurumaq üzrə olan yaylığını oturacağın yan qutusuna atıb heysiz səslə:

- Bunların işindən Allah da baş açmaz, - dedi.

Kortej yolun ortasından burulub geriyə – paytaxta aparan yolla şəhərə sarı götürüldü... Əzilmiş müşaiyət maşını və motosikl arxada qaldı.

Yan güzgündən arxaya – ətrafi getdikcə adamla dolan polis maşınına baxa-baxa:

- Onlarla kim qaldı? - soruşdu.

- Orda adam var. Rayona xəbər vermişəm, indi gələcəklər, - köməkçi nəfəsi təngiyə-təngiyə dedi.

Onunsa burnuna təntənəli dövlət dəfnlərində yenice basdırılmış tanınmış mərhumuların məzarları üstə qalanın matəm əklillərinin iyi gəldi...

Qalstukunun düyünü boşaldıb fikrini dağıtmaga çalışdı.

...Sürəcü dinib danışmındı, bayaqqı vahiməni canında əridə-əridə, saralmış bəniziylə yola baxırdı...

Cangüdən də dinmirdi... heç yeri əzilmədiyindən, ya ayrı nədənsə pərt olmuşdu elə bil...

İrəlidə yolun ortasına doluşub maşınların qarşısını kəsən ala-bula qoyun sürüsü göründü... Qoyunlar yolun mərkəzi hissəsinə toplaşıb balaca üzlərini maşınların pəncərələrinə vura-vura, şüursuz gözlərlə içəri baxırdılar, itələşə-itələşə yolun o biri üzünə yeriyirdilər...

Köməkçi geriyə çönüb günahkar üzlə:

- İrəlidəki postu ala bilmədim, - dedi, - yol təmizlənməyib...

Sürü maşınları içində salıb, qapılarını, təkərlərini taqqıldada-taqqıldada, təzəcə qırxılmış xırda, cod tükləriylə toz-torpağını təmizləyə-təmizləyə keçib gedirdi...

Otağına daxil olanda canında bayaqkı hadisənin ölüm qoxulu havasından zərrə qədər əlamət qalmamışdı... İqamətgahın ətirli akasiya kollarıyla, məxmər yarpaqlı şam ağaclarıyla dolu həyəti sinirlərini bayaqdan bəri tarımda saxlayan qorxusunu bircə anın içində əridib yoxa çıxarmışdı.

...Dəhlizin adamboylu güzgüsündə yorğunluqdan altı torbalanan gözlərinə baxdıqca, bu səhərki iclası, cərgələr boyu qənbər sıfətlərlə üzünə zillənən nazirlərin bivec vücuḍalarını, günorta qəzasında yaralanan polis əməkdaşlarının, köməkçinin və sürücünün qanlı sıfətlərini xatırladı...

Pencəyini soyunub stulun başına keçirdi, otağın bir tərəfində dinməz müntəzirliklə dayanıb əmrini gözləyən xidmətçi qadına:

- Sən get, – deyib, hündür söykənəcəkli kreslosuna əyləşdi, üz-gözünü ovub anlaşılmaz sərəxoş ahənglə ləngiyən ürək döyüntülərinə diqqət kəsildi...

Vaxtı ilə şəhərin bu əlcətməz hündürlüyündə alınmaz qala kimi ucalıldığı bu dörd bir yanı əlisilahlılar dolu iqamətgahın səskeçirməz divarlarının kövrəkliyindən, bircə həmləyə ovulub qum kimi yerə səpiləcək arakəsmələrin davamsızlığından içi titrədi... Son günlərin qarmaqarışıq yuxularını... altı su çekən möhtəşəm tikilini xatırladı...

Yuxuları, laqeydiliklər və saymazlıqlar dolu iclaslar, bayaqkı qəza... hər şey bir-birini sırlı ardıcılıqla tamamlayırdı...

...Yuxusuzluqdan gözlərinin içi acışı.

Yenə yuxusu gəldi... Bu nə yuxu azarı idi, yaxasından əl çəkmək bilmirdi?!.. - göz qapaqları ağırlaşa-ağırlaşa fikirləşdi, yuxusunu qaçırmadıqdan ötrü ayağa qalxıb hamama keçdi, orda kranti açıb üzünü soyuq suyla bir xeyli yudu, sonra əlüzyuyanın üstündən asılmış güzgüdə suyun çəhraylaşdırıb təravətləndirdiyi üzünə baxdı...

Yuxu suyun soyuqluğundan göynəyən sıfətinin gözə görünməz kapılıyarlariyla basmaya hopan kimi dərisinin alt qatna çəkilirdi... göz qapaqlarının, qaşlarının altına dolurdu, acı zəhər tamlı badam iyi qoxyurdu...

Gözü qəfildən köynəyinin yaxasına - sinəsinin üstə qızaran kiçicik qan damlasına sataşdı...

Barmağını suya batırıb ləkəni yumaq istədisə də, sulu ləkə böyüyüb qanı bir qədər də genişliyə yaydı... həm də elə bil təzələndi.

Burnuna qan iyi dəydi... eti çırmışdı və yadına düşdü...

Köməkçinin qanı idi, olsun ki, qəza vaxtı köynəyinə sıçramışdı.

Köməkçinin üzünün çəşqin ifadəsi, bunun ardınca bayaqkı iclasda ifadəsiz üzlərlə ona zillənən nazirlər gözünün qabağına gəldi...

Sui-qəsddən hamidan əvvəl bu tamahkar əbləhlər xəbər tutmuşdu... onların bayaqkı o özünəarxayınlıq dolu yekəxana oturuşları bundan xəbər verirdi... - gözləri qarala-qarala fikirləşdi, - bu dəqiqə Prezident aparatı da, ondan bir neçə məhəllə aralıda ucalan Nazirlər

Kabinetinin möhtəşəm tikiisi də otaqlar boyu vurnuxub orda-burda məlumatlar dolu son xəbərlər barədə xisənlaşan aq köynəkli, çevik adamlarla dolub daşırdı... onun əleyhinə gizli planlar çizir, nə isə hazırlayırıldar...

...Onunsa yuxusu gəlirdi... Gözlərinin içi aylarla yuxu görməyən kimi şirin heysizliklə acışır, dirsəkləri dizləri ilə bir boşalır, beyni vücuduna yayılan iliq rahatlığın içində yumşalıb əriyir, bədəni yumşaq-yumşaq gizildəyirdi...

Kabinetə keçib yazı masasının arxasında əyləşdi, stolüstü lampanın düyməsini basıb yarıqaranlıq dəhlizə diqqət kəsildi...

Qapının o üzündən - dəhlizdən asta-asta söhbətləşən mühafizəçilərin səsi gəlirdi...

Mühafizəçilər - xüsusi təhlükəsizlik təlimi keçmiş 25-30 yaşlarında cüssəli cavanlar qapının o üzündəki kreslolarda əyləşib danışırdılar...

Ayağa qalxıb ehmal addımlarla qapıya yaxınlaşdı...

- ...dünənki qəbuldan sonra... – hansı birisə yarıçıltıyla deyib susdu, – hələ heç kim bilmirdi. Heç bizimki də bilmirdi.

- Onu hələ bilmək olmaz. Onun işindən, Allah da baş açmaz, - o biri daha astadan piçıldı.

- ...çörək də olmaz, – birincinin uzun-uzadı cümləsinin yalnız sonunu eşitdi, - elə deyirlər.

- Demək ayrı, eləmək ayrı. Məlum məsələdi, - o biri piçiltıyla danışsa da, səsi aydın eşidilirdi... - O da insandı. Bütün insanlar qocalır.

Mühafizəçinin güclə də olsa, eşidilən axırıcı sözlərindən sağ gözü yiğilib pis-pis bulandı... sonra bulantı o biri gözünə keçdi və otağın işığını azaltdı.

Son günlər onu sırlı casus kimi qarabaqara izləyən yuxu hücumlarının keyləşdirib səngitdiyi sayıqlıq qabiliyyətini itirəndən sonra yol verdiyi səhvlər, kütləvi tədbirlərdə, rəsmi görüşlərdə buraxdığı irili-xirdəli səhvlər zəncirvari nizamla bir-birinin ardına düzüldü...

Daimi yuxulu hallarla müşayiət olunan son bir neçə ay özünə yaraşmayan başdansovdu hövseləsizliklə yekunlaşdırıb yaxa qurtardığı, yaxud axıra çatdırımadan, yarımcıq saxladığı həlli vacib məsələlər, bu səhərki müşavirədə oynadığı uğursuz qəzəbi, qabaq cərgələrdən üzünə gizli istehzayla zillənən nazırlər, ölümüylə nəticələnməli olan yol qəzəzi, yersiz ehsan ziyanı...

- ...həkimi deyib, - qapının o üzündə xisənlaşan mühafizəçilərdən hansısa yenidən dilləndi.

- Heç inandırıcı deyil, – o biri dedi və kreslonun dəri oturacağını xışıldada-xışıldada, deyəsən, yerini rahatladi.

- Nə inandırıcı deyil?..

- Sən dediyin. Görən özü bilir?..

- Bilər yəqin, nə bilim?!.. Bəlkə də, bilmir. Bunu kim bilə bilər ki?..

Mühafizəçilərin danışığı gicgahının əsəbi lükkültüsü içində eşidilməz oldu... qulağı qəribə bir uğultuya doldu və o, demək olar, daha heç nə eştirmədi...

Qapının dəstəyini ehtiyatla burub dəhlizə çıxdı.

Mühafizəçilər ayağa sıçrayıb çəşqin hərəkətlərə üst-başlarını sahmana saldılar.

Bir anlıq gicgahı əsəbi lükkültülərlə döyüne-döyüne qapının ağızındaca dayanıb cavanların pərtlikdən ağarmış bənizlərinə zilləndi.

Mühafizəçilərdən birinin ürəyi şiddetlə vururdu. Bunu oğlanın ürək kimi döyünen sol gicgahından hiss elədi.

- Gedin, uşaqlar, gecdi daha, - dedi və deyəsən, gülümsədi. Sonra çönüb içəri keçib qapını bağladı və bir qədər də dəhlizdə dayanıb qaldı.

Qapının o biri üzündən eşidilən xəfif xışltı səsindən mühafizəçilərin qapıdan uzaqlaşsalar da, elə də uzağa getmədiklərini anladısa da, geri qayıtmadı, otağa keçib yazı masasının arxasına əyleşdi.

Masanın kənarında səliqə ilə üst-üstə yiğilmiş qəzetlərdən birini əlinə alıb açdı. Qəzətin arasından sürüşüb döşəməyə düşən bağlı zərfi qaldırıb qaldırıb, üstünə yazılımış «Polkovnik Süleymanovdan» sözlərini oxudu. Məktubun onun masasının üstünə hansı möcüzəylə düşdүünü fikirləşməyə hövsələsi çatmadı.

...Boz polkovnik... Dağıdılmış hərbi hissənin komandiri. Beş-on əlisilahlı ütük kəndçi-kündçüdən özünə «qoşun» düzəldib başıpozuq iqtidarın «zülmü altında inləyən» xalqı xilas etməkdən ötrü «cəngavər-sərkərdə» rolunda paytaxta soxulan əfsanəvi Boz polkovnik...

Polkovnikin dinməz əsəbilikdən gərilən damarlı üzü, məkr dolu inadkarlıqla bir-birinə sıxlın dördkünc dodaqları gözünün qabağına gəldi...

Polkovnikin gizli istəyinin mahiyyəti gün işığı kimi aydın idi. Yaxın günlərəcən, əyalət şəhərlərindən birində kustar ticarətlə məşğul olmuş bu otuz beş yaşı xırda iş adamı olsun ki, mühəribə bölgələrindəki miskin qələbələrinin layiqincə mükafatlandırılması arzusundaydı.

Gecəylə şəhərdən uzaq hərbi hissəyə göndərilən əlisilahlı dəstəni darmadağın edib keçmiş iqtidarın burnunu ovduğuna görə, bu cəsur adam, həqiqətən, mükafata layiq idi, - fikirləşdi və məktubu açıb oxudu:

«...Cənab General!..

Dəfələrlə Sizə yazdım məktublarımı, telegramlara, telefon zənglərimə cavab verməmənizi özümə təhqir hesab edirəm. Keçmiş iqtidarın ölkədə yaratdığı hərc-mərcliyin qarşısının alınmasında, haqqın, ədalətin zəfər çalıb Sizin - xalqımızın yeganə, əvəzolunmaz rəhbərinin hakimiyyətə qaytarılmasında mənim xidmətlərim danılmazdır. Bu və digər xidmətlərimi nəzərə almanızı, həmçinin mühəribə bölgələrində yaranmış acınacaqlı durumun aradan qaldırılması ilə bağlı məni qəbul etmənizi rica edirəm.

Hörmətlə: Polkovnik Süleymanov S.N.»

Selektor bippildədi. Dəstəyi qaldırdı.

- Cənab general!.. - mühafizə alayının rəisi idi.

- Eşidirəm.

- Polkovnik Süleymanov buradı. Sizi görmək istəyir.

İçindən bumbuz gizilti keçdi, boğuq səslə:

- Kim buraxıb onu bura?.. - dedi.

- Deyir, sizin göstərişinizlə gəlib. Buraxılış vərəqəsi də var.

- Hansı göstəriş?.. Hansı vərəqə?.. Mən heç bir göstəriş verməmişəm!..

- Aydındı, cənab general.

Dəstəyi asıb gözləri qarala-qarala, polkovnikin qəbulu barədə göstəriş verib-vermədiyini yadına salmağa çalışdısa da, yadına son həftələr bir-birinin ardınca verdiyi saysız-hesabsız göstərişlər düşdü...

Qapının kilidi tərpəndi... Yoxsa ona elə gəldi?..

Əlini selektorun düyməsinə atdı.

O üzdə dəstəyi qaldıran olmadı...

Tələsik hərəkətlərlə pianoda çalan tək, o biri düymələri də basdı.

Nömrələrin heç biri cavab vermirdi...

Alt mərtəbələrdən yeraltı təkanları xatırladan uğultu səsləri eşidilirdi...

Aşağıının uğultusundan döşəmə və divarlar, pəncərə şüşələri və büllur çılcıraq xırda-xırda titrəyirdi...

Bu, zəlzelə deyil... - yerindən tərpənmədən fikirləşdi və hiss elədi ki, alt mərtəbənin uğultusundan döşəmə ilə bir dizləri titrəyir...

Qəfildən anladı. Boz polkovnik... Son ayların uğursuz sui-qəsdlərinin gizli müəllifi...

Bir anın içində iqamətgahı dörd bir yandan əhatəyə alan əlisilahlı dəstələrin səssiz hücumlarla vestibülə daxil olmasını, pillələr boyu dəstə-dəstə axışan qara ləçəkli əsgərlərin dəhlizlərə doluşub arakəsmələri zəbt eləməklərini necəsə, öz gözləriyle gördü...

Qapının dəstəyini o üzdən elə bil yenə tərpətdilər... və o, qapının o tayında qaramtıl kölgə kimi dayanıb qapının qulpunu xəbis-xəbis tərpədən Polkovnikin hikkədən qaralıb gərilmış üzünü gördü... əli özündən xəbərsiz masanın alt siyirməsinə sürüşdü... siyirməni çəkib rəfin içində sivisdi, bir müddət oraları səssiz vurnuxmalarla əlek-vələk edib xırda ölçüsü və şümallığı ilə alışqanı andıran tapançanı tapdı... O biri əlini də siyirmənin içində salıb ilan xışiltısıyla arxa küncünə süründürdü, orda barmaqlarının yaddaşıyla tapdığı şəffaf qutunun üstünə qonub içindəki soyuq gülləleri bir-bir o biri əlindəki tapançanın içində yiğdi... gözü yarıqaranlıq girəcəkdə, ehmalca ayağa qalxıb nəfəsi darala-darala, səssiz addımlarla girəcəyə sarı yeridi...

Girəcəyin qapısı aralandı...

Özünü cəld kənara atıb divar şkafının böyrünə qıslıdı... nəfəsini saxlayıb dəhlizə diqqət kəsildi...

Hardansa alt mərtəbələrdən hərbi çəkmələrinin kobud dabanlarını yerə vura-vura, dəstə-dəstə yuxarı qaçan əsgərlərin nəfəsləri eşidilirdi...

Dəhlizdə də kimse vardi...

Bədənini mümkün tarımlıqla qapının arxasına qısbı gözlədi...

Dəhlizin yarıqaranlığında aralanan qapının arxasında kimse vardi...

Tapançanın tətiyini çəkib hazır vəziyyət aldı. Bədənini keçmiş illərin xüsusi təlim keçmiş hazırlıqlı əzələlərinin yaddaşıyla gərib qıvrıq bəbir sıçrayışıyla dəhlizə atıldı... Sağ əlinin şəhadət barmağı tətiyi ardıcıl nizamlı basa-basa, qaranlıq dəhlizin mümkün tərəflərində qurşaqdan yuxarı, yanpörtü, çöməli vəziyyətlərdə dayana biləcək Polkovnikin bədənini güllələdi...

...Güllələr hədəfi aldı və dəhlizin sol küncünə qıslımiş kiminsə əlindən taqqılııyla yerə dəyən tapançanın səsi eşidildi... və kimse yarıbükülli vəziyyətdə ləngər vurub qapiya söykəndi, sonra dəhlizin divarlarına sürtülə-sürtülə bir neçə addım atdı və içi qənbər dolu cuvalın ağırlığıyla yerə sərildi...

... Əlini, vahimədən vücudu soyuya-soyuya divar boyu gəzdirib işiq düyməsini tapdı... düyməni basdı və gördüyü mənzərədən az qaldı ürəyi dayana...

Tapança keyimiş əlinin içindən yerə düşdü... boğazı qəhərdən tutula-tutula dizi üstə yerə düşüb qaldı...

...Sevimli arvadı sönməkdə olan donuq gözlərini tavan boyu hərləyib onun üzündə saxladı... sıñesinin qanına bulaşan əli qanı yanaqlarına yaxa-yaxa:

- Axı niyə... niyə belə elədin?.. – deyib ağrı dolu səslə zarındı...

...Dəhşətdən başının tükləri qabara-qabara, diz-dizi sürünen neçə illərdən bəri görmədiyi doğma üzə yaxından baxdı... Bir qədər də yaxına gəlib qadınının başını dizləri üstə qoydu, yanağının qanını barmaqlarıyla silə-silə ağladı... Dəhlizə dolan ayaq səslərinin getdikcə yaxınlaşdığını, girəcəyə doluşub onu dörd bir yandan əhatəyə alan kobud əsgər uzunboğazlarının tələsinə düşdүünü hiss edib başını qaldırmadan, səssizcə ağlaya-ağlaya:

- İstəmirəm... heç nə istəmirəm... - dedi. - Nə isteyirsiz, edin. Daha mənə heç nə lazım deyil.

...Hamidan arxada - qapının ağızında uzun, boz shineldə dayanan Polkovnik rəhm və qələbə dolu gözlərlə ona zillənmişdi.

- Çıixin gedin... – hiss elədi ki, səsi titrəyir. - Gedin, deyirəm sizə!.. - bu dəfə əmr etdi.

Onda polkovnik həmin o rəhmlı üzüylə yanındakılara işarə verdi və əlisilahlı əsgərlərdən biri dəhlizə qaçıb tez də geriyə qayıtdı.

Çox çəkmədi ki, içəri uzun ətəkli əbada keşış İosif daxil oldu... əlindəki zəncirdən asılmış dəmir gürzü tüstüldə-tüstüldə, qalın səsiyle oxumağa başladı... sonra hansısa uzaqlıqlardan kilsə zənglərinin səsi eşidilməyə başladı... və o, başını yuxarı qaldırıb tavan əvəzinə, son ucu göyün ucqar dərinliklərində bitən qüllələlərin işləmələr dolu mavi naxışlarına, tanış sütunların üstə bərkidilmiş məşhur tarixi şəxsiyyətlərin barelyeflərinə baxdı...

Sonra əsgərlərdən daha ikisi iti addımlarla üstünə yeriyb üzbəüz dayandılar, əllərindəki tūfənglərdən atəş açıb onu güllələdilər...

...Yuxudan dik atılıb dodaqlarını yalamaq istədisə də, dilini tərpədə bilmədi. Ağrızı uzun müddət mürgü içində yariaçıq qaldığından dilini qurutmuşdu...

Stolüstü lampanın işığı sübhün sütül şəfəqlərinin xərif bəyazlığında əriyib itməkdəydi...

Məktub bağlı vəziyyətdə qəzetlərin arasındaydı.

* * *

...Səhnəyə qalxanda, zalda piçilti gəzdi... Yoxsa ona elə gəldi?!

Keçib rəyasət stolunun arxasındaki yerini tutdu.

Kürsüdə bəlağətli nitqlə danışan müdafiə naziri sözünü kəsib narahat gözlərlə ona sarı çöndü.

- Davam edin, – amiranə səslə dedi və gözaltı zala göz gəzdirdi.

Müdafiə naziri döyüş bölgələrindəki vəziyyətlə bağlı təfərrüatlı məlumat verirdi.

- İndicə başlayıb, – dövlət müşaviri müdafiə nazirinə işarə ilə qulağına piçildədi.

Müşavirdən dağ bitkisinin ətrini andıran qəribə tanış ətir qoxusu gəlirdi...

Elə bil dünən o, bomboz yollarla şəhərdən uzaq kazarmaya yollananda, bu tədbirli müşavir burda ətirli-çiçəkli dağ ətəyinin iliq çəmənliklərində dincəlməklə məşğul olmuşdu.

Müşavirin gözünün içində zilləndi.

Bitib-tükənməz təşkilati məsələlər bolluğuunda çabalamaqdən üzü daim faşist düşərgəsi əsinin üzünü xatırladan müşavir, elə bil, bu bir neçə günün içində özünə gəlmişdi, yanaqları qəribə çəhrayılıqla allanmış, gözlerinin içi aydınlaşmışdı. Qəfil baxışından, ya nədənsə çəşib yönəmsiz təbəssümə gülümsündü:

- Hər məruzəyə on dəqiqə vaxt ayrıldı, - dedi.

Zalın diqqəti həmişəki kimi onda idi. Ona tamaşa elədikcə, elə bil, hamı nədənsə doyurdu...

Sağ tərefində ciddi görkəmlə oturub başını qaldırmadan qarşısındaki kağızda nə isə yanan baş nazir onun baxışlarını hiss eləsə də, başını qaldırmağa, çönüb üzünə baxmağa deyəsən, ürək eləmədi.

Uzaqqorən və tədbirli... – fikirləşdi, - yoxsa, bu neçə ili o, paytaxtdan uzaq şəhərdə, dağların döşündə bitmiş kimsəsiz evinin tənha yalquzaqlığını yaşadığı vaxtlar, ona o sevgi dolu, kövrək məktubları yazmadı.

- ...adi yanacağın çatışmaması, əlavə döyüş sursatının ordu hissələrinin yerləşdirildiyi bölgələrə atılmasına ciddi əngəllər törədir... - müdafiə naziri eynəyinin altından oxuduğu vərəqi o biri üzünə çevirdi.

- Yanacağın çatışmaması səbəbi sizi, ümumiyyətlə, maraqlandırıbmı?.. - qəfildən müdafiə nazirinin sözünü kəsdi.

Nazir döyüküb eynəyini burnunun ucuna endirdi, çönüb xoflu baxışlarla onun üzünə zilləndi. Elə bil, sualın ona ünvanlandığıni dəqiq anlamadı.

- Bəli-bəli, sizinləyəm. Bir az da bu barədə danışın, - dedi və qollarını qoltuğuna vurub stulun kürəkliyinə söykəndi.

- Mən, əlbəttə ki, maraqlanmışam, zat-aliləri, - müdafiə naziri özünü bir qədər dikəldib kəkələdi. - Dəfələrlə bu barədə Yanacaq Komitəsinə müraciət də etmişəm, amma... - deyib sözün dalını gətirə bilmədi.

Üçüncü cərgənin sol cinahında oturan Yanacaq naziri yerində narahat-narahat qurcalandı.

- Danışın-danışın. Siz müraciət etmisiz və...

- Onlar hər dəfə, bizə lazım olacaq yanacağı verməyə imkanlı olmadıqlarını bildirirlər və mən düşünürəm ki...

- Siz maraqlanmışınızni niyə, səbəb nədi?.. Bəlkə bu, Komitə rəhbərliyinin şəxsi şıltəqlığı, yaxud, sizin şəxsiyyətinizə olan qərəzli münasibətidi?..

Müdafiə naziri xırda gözlərini, bir-birinin ardınca havaya atılan xirdalıqları tələsik oxuyan tək, o yan-bu yana qaçıra-qaçıra, gah ona, gah da pərt üzü ilə üçüncü cərgənin sol cinahından səhnəyə zillənən Yanacaq sədrinə tuşlaya-tuşlaya köntöy sükütlə susub qaldı...

Müdafiə nazirini çəşqinqılıqdan qurtarmaq üçün:

- Məsəl üçün deyirəm... - dedisə də, nazir özünə gəlmədi.

Nazirin bu vəziyyətindən sağ tərəfində oturanlar da yerlərində narahat-narahat qurcalandılar. Zala piçhapiç düşdü...

- İstəyirəm onu da biləsiz ki, yanacaq çatışmazlığı ilə bağlı indicə dedikləriniz sizə şərəf getirmir.

Müdafiə naziri balıq ağızını andıran balaca ağızını açıb, elə bil, nə isə də demək istədi... amma demədi.

- Buyurun, nə isə demək istəyirdiz.

- Mən?!.. - nazirin üzü vahimə dolu gərginliklə əyildi.

Naziri sona qədər dinləməyə səbri çatmadı:

- Əyləşə bilərsiz, - deyib sağ tərəfində, ətrafi nigaran baxışlarla seyr edən baş nazirə baxdı.

Müdafiə nazirinin titrek əlləri məruzənin mətni yazılmış vərəqləri sahmanlaya bilmədi, səhifələri necə gəldi komalayıb bir yerə yiğdi və saralmış bəniziylə kürsünü tərk etdi.

İclas salonuna uzun-uzadı gərgin sakitlik çökdü.

Baş nazir başını aşağı salıb qarışındakı təmiz vərəqdə nə isə qaralamağına davam etdi.

İclas əhli ortaya düşən pərt sakitlikdən, ya onun cərgələrarası gəzişən təəssüf dolu baxışlarından yiğilib balacalaşdırılar, girdə başlarıyla, gərginlik və qorxu saçan rəngsiz üzləriylə bir-birinə oxşadılar...

- Kimin nə ilə məşğul olduğu hamiya məlumdu, – çıxdan bəri itirdiyi tanış kini hansı möcüzəyləsə geriyə qayitmışdı. - Kim nə ilə nəfəs alır, o nəfəsi necə alır, o da məlumdu.

Baş nazirin əlinin əsəbi hərəkətiylə sol gözünü ovduğunu gözünün yaxıyla tutdu. Gərgin vəziyyətlərdə sol gözünü ovmaq adəti baş nazirin çıxdankı vərdişiyydi. Ən gərgin məqamlarda baş nazirin gözlərini acışdırıran, olsun ki, içində qəfil həmləylə dolub damarlarını donduran xof dolu qoxudan, ya nədənsə toxumabatoxuma böyüyüb genişlənən, irilib gözünün ağını tutan bəbəkləridi... - fikirləşdi.

Baş nazir başını mikrofona yaxınlaşdırıb boğuq səsle:

- Hərbi hissədə baş verən faciənin neticələri ilə bağlı çıxış üçün söz - istintaq komissiyasının sədri... - bu yerdə baş nazirin səsi tutuldu. Mikrofonun ağızını ovcuyla bağlayıb gözləri yaşara-yaşara, boğula-boğula harasa kənara öskürdü, sonra gözünün suyu axa-axa:

- Əhməd Məlikova verilir, - dedi və stolun üstündəki qrafindən stekana su sözüb ehtiyatlı qurtumlarla içdi.

İstintaq komissiyasının sədri keçmiş iqtidar nümayəndələrindən olan çəlimsiz vücudlu, uzunburun bir adam idi, yönəmsiz hərəkətlərə yeridiyindən, bədənidən xeyli iri ölçülü kostyumunu əynində çalxalaya-çalxalaya səhnəyə qalxıb kürsüyə keçdi.

Qəfildən yenə ürəyinin təyyarədəki kimi enib-qalxdığını, uzun-uzadı fasılərlə susub nizamsız döyüntülərlə axdılığını hiss etdi...

Hamısı neçə ayların, hələ bəlkə ondan da əvvəllərin psixi yorğunluğunun nəticəsi idi... Uzaq əyalət şəhərciyində keçirdiyi üzücü fasilənin, ondan əvvəlki gərgin Moskva dövrləri canına yiğdiyi təhlükələr və şübhələr dolu yorğunluğun nəticəsiydi... — fikirləşdi, çıxışçının tütək səsini andıran həlim səsini dinlədikcə, yadına bu gecəki yuxusunu - əlində tapançası yarıqaranlıq otağının vahiməli kölgələr dolaşan küncləri ilə casus xofuya sürünməyini, qapının aralığından içəri sıvişən naməlum qaraltını amansız güllə-barana tutmağını xatırladı... qan izi yanağında qurumuş donuq gözülü naməlum qadının üzünü xatırlamağa çalışdısa da, yaddaşı bir-birinə dəxli olmayan qırıq epizodlarla dolub daşdı...

Yaddaşını gərib neçə illər bundan əvvəl dünyasını dəyişmiş sevimli həyat yoldaşının üzünü xatırlamağa çalışdı və çəşib qaldı...

Ömrünün, az qala, əlli ilini birgə yaşıdığı qadının üzü yaddaşından yerli-dibli silinmişdi...

Geriyə söykənib üzünü hər iki əli ilə ovuşdura-ovuşdura fikirləşdi ki, yuxuda öldürüyü görən kim idi?.. Əgər həyat yoldaşı deyildisə, onda niyə dizi üstə düşüb o qədər ağlayırdı?..

...Yenə gözləri acıçırdı... acışa-acışa göz qapaqlarını ağırlaşdırırı. Yenə dincəlməyi gəlirdi... bütün bədəni iliq rahatlığın içinde əriyə-əriyə, balışını qucaqlayıb yuxuya getməyi gəlirdi...

- ...elə deyilmə, cənab general?.. - istintaq komissiyasının sədri sözünü yarida saxlayıb ona zillənmişdi...

Komissiyanın sədriylə bərabər, bütün zal ona zillənmişdi... hamı ölkə üçün həyatəhəmiyyətli olan nəyinsə həlli barədə onun nə deyəcəyini gözləyirdi... Olsun ki, komissiya sədri baş vermiş faciə ilə bağlı hansıa əsaslı mətləbə toxunmuşdu...

- Bəlkə də elədi, - özünü toplayıb təmkinlə dedi. - Amma belə bir ciddi məsələ ilə bağlı bu cür tələsik nəticə çıxarmaq olmaz. Təqdim etdiyiniz materiallar, hadisə haqqında hələ tam təsəvvür yaratmir. Bu hadisə daha ciddi araşdırımlar, dəqiq faktlar, situasiyaya incədən-incə yanaşma tələb edir, - dedi və hiss elədi ki, əlləri soyudu. İlk dəfəydi ki, fikirləri çıxışçının dediklərini eşitməyə imkan verməmişdi... Bu necə olmuşdu?.. - zala göz gəzdirə-gəzdirə fikirləşdi.

İstintaq komissiyasının sədri onun cavabından məmnun olub çıxışına davam elədi.

Gözlərini qiymadan, üz əzələlərini gərginlətmədən, qabaq cərgədə oturanları nəzərdən keçirdi, sonra gözəcək yanında oturanların da vəziyyətini yoxladı.

Hamı bayaqkı kimi, yenilməz səbr və təmkinlə natiqi dinləyirdi.

Fikrini toplayıb diqqətini çıxışçının nitqində cəmlədisə də, bir qədərdən sonra özünü onda tutdu ki, yenə bayaqdan bəri danışılanları eşitməyib.

Ürəyi sıxlıldı... elə bil əlləri bir az da soyudu.

Son vaxtlar əlləri yaman tez-tez soyuyurdu. Qanı pis işləyirdi, nədi?..

Əllərini yaxşı-yaxşı ovuşdurdu ki, qanını hərəkətə gətirsin, sonra stolun üstünə qoyub qocalığın əyib tanınmaz hala saldığı barmaqlarına zilləndi.

Barmaqları uzaq uşaqlıq illəri ara-sıra yolu düşdükcə kəndlərində qonaq olan, qocalıqdan beli əyilib dizləri bükülmüş qozbel qaraçı qarını yadına saldı... Ömrü uzunu yadına düşməyən bu yad qarını hansı möcüzəylə xatırladığını düşünüb əsnədi... Daha

doğrusu əsnəmək istədisə də, ağızına yiğdiği hava, əsnəyinə dolmadı. Zaldan maraq dolu neşterli baxışlarla üzünə zillənənlərin üzü əsnəməyinə mane oldu.

Fikrini adamlardan yayındırıb, axır ki, əsnədi... əsnədikcə, üzbəüz cərgələrdən ona qoşulub ağızlarını iri-iri aça-aça əsnəməyə başlayanları sezdisə də, əsnəməyini kəsə bilmədi...

Yuxusu gəlirdi... Zal boyu yuxulu üzlərlə cərgələnənlərə baxa-baxa, yuxunun cəngindən bir də heç vaxt qurtara bilməyəcəyini anladı... Yatdıqca yuxudan doymayan, yuxularına real həyatdan çox bağlanmağa başlayan genaralın ölkəsində baş verənləri – onu yuxulu vəziyyətdə devirib dəli azadlıq sevdasıyla binaların, maşınların üstünə dırmana-dırmana vəhşi bağırtılarla bağırılanların qalibiyyət dolu üzlərini gördü...

Yuxular onun axırı idi... – fikirləşdi və yuxuların sümräcü təsiri barədə oxuyub eşitdiyi məlumatları yadına salmağa çalışdısa da, anladı ki, bu barədə heç nə oxumayıb.

Bu, nə xəstəlik idi, nə qocalıq. Bəlkə, adı yorğunluq idi?.. - sağ əliylə sol ovcunu qaşıya-qaşıya fikirləşib çıxışçıya baxdı və onun dediklərini başıyla təsdiqlədi. - Əgər yorğunluq idisə, yuxudan-yuxuya tikilən o Məqbərə nə id?..

Sonra gözü çıxışçıda, yaxın günlər əlinə keçən hansı qəzetdəsə oxuduğu bir məktubun mətni düşdü...

Məktubu naməlum familiyalı bir ana yazmışdı. Qadın narkomaniya azarına düçər olmuş oğlunu bir neçə hipnoz seansıyla müalicə etdiyinə görə kiməsə öz minnətdarlığını bildirirdi... Səhv eləmirdisə, bu, psixiatr idi. Özüdü ki, var, axır ki, xatırladı... amma familiyasını yadına salmağa çalışdısa da, yadına düşmədi. Məktubun altında redaksiyadan verilən P.S. - də yuxularla bağlı əlavə olunmuş cümləni isə dəqiq xatırladı... «...həmçinin yuxu qarabasmalarını yaradan xəstə nöqtələrin də müalicəsini həyata keçirən qocaman professor...» ...familiya ilə isə yaddaşında yer almamışdı. Veysəlov idi, yoxsa Verdiyev?..

Sonra professorun məktubun yan tərəfində yerləşdirilmiş şəklini – dalğın gözlü, dəyirmi eynəkli üzünü xatırladı və çıxışçıya sarı çönbü:

- Size deyim ki, sayığınız o artilleriya qurğuları dediyiniz mənbələrdən yox, yaxın qonşuluqda yerləşən respublikalardan alınır. Silahların bir hissəsi isə son məlumatlara görə, bölgələrə xarici təyyarələrlə gətirilir. Sözünüzə davam edin, - dedi və hardansa yadına bir vaxtlar yolu düşdürüyü əcnəbi ölkələrin birinin vağzalında rastlaşlığı, boş vaxtını öldürmək xatirinə falına baxmağa icazə verdiyi beli bükük qaraçı qarının onun ölümü ilə bağlı dedikləri düşdü...

- Buna ölüm də demək olmaz, bala!.. Şəkli o üzünə çevirən kimi, sənin də üzünü o biri dünyaya çevirəcəklər...

IV FƏSİL

- ...Professor!.. Professor!.. Professor!..

...Professor yuxudan dik atılıb etrafına baxdı... Otağın işığı gecədən yanılı qalmışdı. Gün artıq yuxarıda idi. Üzbəüz divardakı kəfgirli saat doqquzun yarısını göstərirdi.

Qəribəydi ki, bədənində elə bir rahatlıq, gümrəhliq hiss eləyirdi, elə bil birdən-birə on il cavanlaşmışdı. Həm də elə bil bu gecə... - professor bunu fikirləşəndə, saçlarının dibi gizildədi... Həm də bu gecə yuxuda elə bil bütün ömrünü yaşamışdı.

Böyrü üstə çönüb yuxuda gördüklerini yadına salmağa çalışdısa da, yadına demək olar, heç nə düşmədi. Nə isə ara-sıra yumşaq-yumşaq əlinə, ayağına dəyən ağ buludları, qəribə tülvari örtükleri xatırlayıb qırıq-qırıq əsnədi.

Dəqiq olanı bir bu idi ki, professor bu gecəki yuxudan sonra ömrünü artıq başa vurduğunu, onu bu dünyayla daha heç nə bağlamadığını əlini, ayağını hiss eləyən kimi, qəribə bir rahatlıqla hiss eləyirdi. Bu gecəki yuxusunun hələ də canında qalan izləri professorun uşaqlıqdan bura görüb-tanıldığı, bacardığı qədər qavrayıb anladığı bu dünyadan artıq doydugundan xəbər verirdi.

...Dəhlizdən telefonun zəif zəngləri eşidilirdi...

Ağzına zəhər tamlı acılıq gəldi.

Olsun ki, klinikadan zəng vururdular.

Ayağa qalxıb döşəmənin soyuğu topuqlarını üzüdə-üzüdə dəhlizə çıxdı.

- Sabahınız xeyir, professor!.. - baş həkimin katibəsi idi. – Hardasız, professor?..

- Mən?.. - qızın köntöy suallarına öyrəncəliydi, - evdə.

- Deyirəm, xəstələnməməsiz ki?.. – katibə dedi və elə həmin dəqiqə onun cavabını gözləmədən, - bütün klinika bir-birinə dəyiб. Hami sizi axtarır. İşə niyə çıxmamısız?..

- Nolub ki, məni axtarırlar?..

- Heç nə olmayıб. Bəydadaş (baş həkimi klinikada belə çağırıldır) sizi axtarır. Səhərin gözü açılandan: «Veyisov» deyiб, dad eləyir. Bu gün səhərdən o vəziyyətdədi. Elə bil dəli olub. Soruşuram: «nolub?», demir. Elə deyir: «tap onu», vəssəlam. İndi nə deyim, geləcəksiz?..

Baş həkimin dana üzünü xatırladan donuq sıfəti gözünün qabağına gəldi...

- Denən gəlirəm, - deyiб dəstəyi asdı.

Olsun ki, yenə yuxarılardan zəng olub. Yenə kimsə xəstələnib, - fikirləşdi və bir müddət yorğanı çıynində dəhlizin ortasında dayanıb qaldı... sonra mətbəxə keçib işığı yandırdı və gözü srağagünün axşamından stolun üstüne səpilib qalan cücü tozuna sataşdı.

Ketilə əyleşib başını əlləri arasına alıdı və xatırladı...

Sumağın rəngli cildi qopuq bloknot... hər kolunun altı vahimə saçan girişsiz bağ...

Ürəyi pis-pis bulandı. Ayağa qalxıb krantın dəstəyini burdu. Krantdan nazik şırımla qəhvəyi rəngli şirkli su axdı...

Son iki gün ərzində nələr baş verməmişdi?.. Bunların hansının yuxu, hansının gerçək olduğunu müəyyənləşdirmək ala-toranlıqla ağ sapı qara sapdan ayırməq qədər müşkül idi.

Çox güman ki, «xəstə tərcüməçi» haqlı idi. Dediyi o qədim əlyazmaya görə də belə çıxırdı ki, akademiklə o, eyni bir yerdə - həmin o «Astana» deyilən təhlükəli zonada olmuşdular. Akademik ölmüşdü. O isə hələ ki, sağ idi... hələ ki, müvəqqəti olaraq, qorxunc ölüm elçisinin ona sarı uzanan əlinin nəhəng kölgəsi altında zamində idi...

Sonra qəfildən nə oldusa, həmin o sirli kölgəni professor birdən-birə elə ordaca – krantın qabağında dayandığı yerdə, dörd bir yanı qarışını xatırladan doğma əşyalarla dolu balaca mətbəxin hər kündəndə hiss elədi...

Mətbəxin bir tərəfinə - professorun dayandığı hissəyə birdən-birə, elə bil, axşam düşdü... Ya bu, ona elə gəldi?..

Vahimədən bədəni yığıldı...

Günlərin bir günü insandan çox nəyinsə - hansısa əcaib çöl heyvanının siluetini andıran bu sirli kölgə küçə ilə getdiyi yerdə, ya evindəcə oturub günəşin erkən şəfəşqlərinin gecənin vahiməsini dağdıracağıni gözlədiyi məqam quzğun kimi üstünə şığıyıb iti caynaqlarını xırdəyinə keçirəcəkdi, onu yorğan-döşəyindən, ya oturduğu kreslosundan qoparıb, özü ilə Ora - bozumtul dibsiz burulğanların kövən etdiyi həmin o sarımtıl, gedərgəlməz məkana aparacaqdı.

Bu fikir professoru dayandığı yerdən laxladıb irəliyə atdı...

Kölgə göz qırpmında sivişib ha yanasa yox oldu.

Bir müddət mətbəxin ortasında dayanıb dura-dura qaldı, sonra üşüyə-üşüyə otağa qayıdıb çarpayısının kənarına oturdu, gecədən çıxarıb yerə atdığı soyuq corablarını ayaqlarına keçirə-keçirə dünənki axşamı - dörd bir yanı qorxunc simmetriya ilə bir-birini təkrarlayan yarıqaranlıq, vahiməli bağı xatırladı... Bədəni damarları boyu yeriyyən qorxudan uçuna-uçuna, küləkli-fırtınalı bağın qaranlıq ciğırlarıyla çıxışı axtarmağını, quş səsləriylə dolu darışqal qaranlıqlarla gizli casus kimi ehtiyatla irəliləməyini, onu sırlı itaətlə müşaiyət edən adamüzlü, qara iti xatırladı...

Evə çatıb qapını möhkəm-möhkəm açarlaması, gecədən xeyli keçənəcən televizorun qabağında oturub bütün kanalların verilişləri bitənəcən gözləməyi, hey otağın ha tərefindənsə iliq hava axıntılarıyla sızıb əlinə, ayaqlarına dolanan yuxularının cənginə keçməməkdən ötrü səhərin gözü açılanan qəhvə içməyi və yalnız dan yeri söküləndə - günəşin kal şəfəqləri göylərin qaranlığını dağıtmaya başlayanda yuxusuzluqdan ağırlaşmış vücuduyla özünü çarpayısına salması da yadına düşdü.

Bu gecəni belcə zülümlə başa vurub boz gödəkçelinin qarmağından qurtula bilmədi.

Krantın suyu axdıqca durulurdu...

Dünənki bağ yuxularında düşdürü həmin o vahiməli qaranlıqlar dolu sırlı ərazinin davamına oxşayırıdı...

Professor çaydanın qapağını açıb krantın altına tutdu, su çaydanın içini doldurduqca, dünənki bağla yuxularında düşdürü həmin o «astana» deyilən məkanı ümumiləşdirən əlamətlərin nə olduğunu dəqiqləşdirməyə çalışdısa da, bununla bağlı təsəvvüründə zərrə qədər olsun, aydınlıq yaranmadı.

Təsəvvürü bulanıq su kimi tutqun və qaranlıq idi...

Çaydanın qapağını bağlayıb qaz pilətəsinin üstünə qoydu, kibriti əlinə alıb alışdırıldığı yerdə qəfildən ağılna gələn növbəti fikirdən, diksinib yanar çöpü əlindən saldı...

...Bu gecəki yuxusunu qətiyyən xatırlamırdı...

Bu gecəki yuxusunu onun yaddaşından qəsdən silmişdilər. Hələ ola bilsin, bu gecə onunla nə isə eləmişdilər.

Hə, dəqiq nə isə eləmişdilər, - professor nəbzi ləngiyə-ləngiyə fikirləşdi, - yaddaşını dəyişmişdilər... ya da ruhunu oğurlamışdılardı...

Ya da olsun ki, bu gecə Bozgödəkçeli, axır ki, özünü ona yetirmişdi, qapılarının ağızına çatıb orda Allah bilə nələr eləmişdi?!.. Bəlkə də, artıq öldürmüştü onu?!..

Bu fikirdən ürəyi sıxıldı... Çaydanın altını yandırb üzbüzdəki pəncərənin şüşəsinə düşən əksinə baxdı.

...Pəncərənin tozlu şüşəsindən ona yasti burnu, qalın, çal bığları və girdə gözlüklü eynəyi ilə qoca boz bayquş baxırdı...

* * *

...Baş həkimin selektorunun həyəcan siqnalını xatırladan səsi klinikanın bütün dəhlizləri boyu eşidilirdi. Baş həkim özü isə əlləri, az qala, dirsəyinəcən xalatının ciblərində, əsəbilikdən qaralan üzüylə kabinetinin girəcəyində dayanmışdı, onu görən kimi:

- Belə olmaz, professor, işə gecikirsiz.
- Gecəni pis yatmışam.
- Həkimlərə gecələr yatmaq buyurulmayıb.
- Elə niyə?.. – professor deyib eynəyinin altından baş həkimin üzünə zilləndi.
- Elə belə, söz gəlişi dedim, – baş həkim deyib pərt-pərt gülümşədi, sonra qəfildən ciddiləşib bir qədər astadan:

- Sizi axtarırlar, professor. Bayaqdannan düz üç dəfə zəng vurublar.
- Kimdi yenə?..

Baş həkim başını onun qulağına yaxınlaşdırıb ləp astadan:

- Nazir özü zəng vurmuşdu. – dedi və gözləri ilə nəyəsə işarə elədi.
- Nazir?..

- Bəli, nazir özü. - baş həkim deyib kabinetinə daxil oldu, başıyla pəncərədən görünən həyətə işarə edib. – Sizi aparmağa maşın da göndərib. Bayaqdan budu burdadi, – dedi.

Səhiyyə nazirinin köpək baliğının üzünü xatırladan qaramtlı kölgələr dolu yırtıcı üzü gözlərinin qabağına gəldi.

- Yenə evinə getməliyəm?.. – professor dedi və ciblərini eşələyib kabinetinin açarlarını axtardı.

- Yox, hələ ki, nazirliyə.

- Nazirliyə niyə?.. - kabinetin açarı elə bil cibindən buxaranmışdı.

- Bilmirəm, - baş həkim çıyılernini əsəbl-əsəbi atdı.

- Başa düşmədim, - professor dedi və fikirləşdi ki, kabinetin açarını hardasa salıb itirə bilərdi.

Baş həkim çəşqin üzlə:

- Mən də bayaqdan onu deyirəm, - dedi və bu dəfə çıynı elə bil öz-özünə atıldı.

Səsini yavaşdırıb başıyla haranısa yuxarıları göstərə-göstərə:

- Deyirəm, bəlkə, oralarda nə isə olub?.. -

- Haralarda?..

Baş həkim «oralara» indi də gözləriylə işaret edib:

- Yuxarıları deyirəm, - dedi, - elə bil nazir özü də bilmir nə məsələdi.

Baş həkimin bu hərəkəti professora balaca akademiki - onun «oralar» deyə-deyə, gah balaca şəhadət barmağıyla, gah gözləriylə haranısa arxanı göstərməyini xatırlatdı...

Baş həkim «yuxarılarla» bağlı yenə nələrse dedisə də, professor onun dediklərini eşitmədi.

Olsun ki, beyni hələ uzun müddət bu vəziyyətdə olacaqdı, - baş həkimin üzünə baxa-baxa fikirləşdi, - indi həmin bu durğunluq halında olan beyni ilə o kiməsə diaqnoz qoymalı, kimisə müalicə etməliydi. Ən pisi də o idi ki, kabinetinin açarları yoxa çıxmışdı və bu dəqiqə professoru hər şeydən çox bu darıxdırırdı.

Açarı bayaq qapıdan çıxar-çixmaz paltosunun cibində yoxladığını, sonra bütün yolu cibində saxladığı ovcunda sıxmayı xatırladı...

-...məndən dönə-dönə soruşdu ki, «bu, həmin o Veyisovdu?..» Mən özüm də çəşbaş qaldım. Dedim, hansı - «həmin»?.. O özü də, deyəsən, heç bilmədi söhbət kimdən gedir. Dedi «təcili gəlsin». Maşını düz bir saatdı burdadi.

Professor sağ əlini bir az da dərinə saldı, cibinin dəlmə-deşiksiz olduğunu yəqin edəndən sonra fikirləşdi ki, açarı cibində itməyinin tək bircə variantı qalırdı: açarı o özü, klinikaya gəldiyi yolun hansı döngəsindəsə, öz əliylə cibində çıxarıb atmışdı...

- Başa düşmədim, indi məni çağırıan kimdi?.. - professor hövsələsi darala-darala dedi və əlindəki çantanı yerə qoydu.

- Onu, vallah, mən də bile bilmədim.

Baş həkimin domba gözləri həyəcandan qan çəkib qabarmışdı.

Professor fikirləşdi ki, gərək bayaq katibə evə zəng vuranda zirək tərpənib ya xəstələndiyini, ya da nə isə ayrı bir səbəbi bəhanə gətirib işə çıxmayıyadı.

- ...onu bu vəziyyətdə birinci dəfədi görürəm, - baş həkim deyib fikrə daldı.

- Hansı vəziyyətdə?..

- Belə çəşqin... – baş həkim fikirli-fikirli dedi, sonra qəfildən başını yuxudan ayılmış kimi qaldırıb, - deyirəm bəlkə işdən çıxarılmış səhbəti var, hə?.. - dedi və şüursuz gözlərlə professorun üzünə zillənib qaldı.

Professor baş həkimin heykəlləşmiş vücuduna baxıb başa düşdü ki, heç bir bəhanəylə bu çağırışdan boyun qaçıra bilməyəcək. Odu ki:

- Yaxşı, mən hara getməliyəm?.. - dedi.
- Elə bilirsiz, bilirəm?..

* * *

...Professorun səhiyyə nazirinin əntiq xalılar döşənmiş geniş qəbul otağına daxil olmayıyla, otağın bu nəhayətsiz genişliyi içində hədsiz balaca və çəlimsiz görünən incə bədənli, gülümser üzlü katibənin selektorun dəstəyini qaldırıb qısa, anlaşılmaz mətnlə nə isə deyib dəstəyi asmağı bir oldu. Elə həmin dəqiqə də ayağa sıçrayıb nəzakətlə onu nazirin otağına – qəbul otağından xeyli yiğcam, səliqəli otağa ötürdü.

Nazir onu işqli otağın yuxarı başında – dəyirmi masanın önündə ayaq üstə gözləyirdi. Onu görüb, bəzi hissələri döyülmüş kimi qançır olub qaralan uzunsov sıfətiylə gülümsədi və iri addımlarla qabağına yeridi, əlini hər iki əlinin içində bərk-bərk sıxa-sıxa:

- Xoş gəlmisiniz, professor... - deyib, ehtiramla ona yer göstərdi.

Professor üzünün hansı əzalayırlasa köpək balığını andıran bu naziri birinci dəfəydi görürdü. Qırx beş illik həkimlik praktikasında, bundan əvvəlki naziri çıxməq şərti ilə nazirlərin heç birinin üzünü görməmişdi. Bu nazir professorun klinikada işlədiyi qırx beş ilin ərzində hər beş-altı ildən bir dəyişilən nazirlərin, deyəsən, səkkizincisiydi.

- Sizi görməyimə şadam, professor. Necəsiz, işləriniz necədi?.. - nazir yağılı bas səsiylə dedi və cavab gözləmədən:

- Məni olsun ki, xatırlamırsız, mən isə sizin qızıldan qiymətli öyüdlərinizi həmişə xatırlayıram, - deyib gözlədi, sonra, – ən sevimli müəllimim siz olmuşunuz, – deyə əlavə etdi.

- Ola bilsin, – professor deyib dəyirmi stolun ətrafına düzülmüş hündür söykənəcəklə stillardan birinə əyləşdi.

- Təəccübülu deyil. O qədər tələbəni yadda saxlamaqmı olar?.. – nazir deyib, acı bir təbəssümə gülümsündü və keçib dəyirmi stolun o biri üzündə professorla üzbəüz əyləşdi.

Əsas mətləbə girişi doldurmaq üçün nazirə söz axtarmaq lazım olmadı.

Olsun ki, onun gəlişinə ciddi hazırlaşmışdı, ya da ola bilər, nazir həm də «boşluq doldurmaq üzrə» mütəxəssis idi... - professor yerində qurcalana-qurcalana fikirləşdi, sonra nazirin qan çekmiş gözlərinə, yüngülə tərləyən alnına baxa-baxa, bu tədbirli adamı qorxudub həyəcanlandıra biləcək mümkün və qeyri-mümkün səbəblər barədə fikirləşdi.

Nazir heç cür əsas mətləbə keçməyə ürek eləmirdi, tələbəlik illərinin çətinliklərindən, imtahanqabağı keçirdiyi həyəcanlardan danışır, danışdıqca, elə bil bir az da qaralırdı.

- ...Mühazirələrinizi bu gün də yadma salanda, özümü o illərdə hiss eləyirəm...

Nazir danışdıqca, professor məkr və qəddarlıq dolu bu xoşagəlməz vücutla nə vaxt, neçənci ildə, harda rastlaşdığını xatırlamağa çalışdısa da, yaddaşı minlərlə tanış-yad sıfətlər arasında axtardığı bu üzü tapa bilmədi.

- Professor!.. – nazir, axır ki, səhbətin giriş hissəsini yekunlaşdırıb əsas mətləbə keçmək qərarına gəlmişdi. - Baş həkim sizə ucundan-qulağından deyib yəqin, - deyib professorun gözünün içində zilləndi və üzü qəfil dəyişkənliliklə ciddiləşdi, bayaqdan bəri gözlərinin üstündə yoğun, qara zolaq kimi qaralan cod qaşları hərəkətə gəlib əsəbi titrəyişlərlə dalgalandı. - Sizi bura çağırmaqdə məqsədim... - nazir bu yerdə yenə susub

qəribə casus baxışlarıyla harasa, kənara baxdı, nə isə fikirləşib sözünə bir də yenidən başladı. Səsini mümkün qədər endirib, – ...indi sizə deyəcəklərim bir qədər konfidensial xarakter daşıyır. Burda məxfilik məsələnin ilkin şərtlərindən biridir, – nazir deyib içi nigarانlıq dolu sınaycı baxışlarla professora zilləndi.

Professor söhbətin nədən getdiyini anlamadan, sakitcə:

- Buyurun, – dedi, özü isə dünənin axşamından silinmiş yaddasını necə bərpa edəcəyi barədə fikirləşdi.

- Siz, sahibi gizli saxlanılmalı olan çox mötəbər bir ünvana getməli olacaqsız... – nazir qısa tərəddüd fasiləsindən sonra dilləndi, sonra səsini bir qədər də azaldıb, - bu axşam saat on səkkiz otuzda sizin həyatə «10 – 00» nömrəli maşın gələcək. Siz o maşına minib dediyim həmin o ünvana gedəcəksiniz. Təəssüf ki, o ünvanın dəqiq yerini və xəstənin kimliyini sizə deyə bilmirəm... – dedi, sonra professora sarı əyilib qəfil həyəcanla - Bircə bunu deyə bilərəm ki, bu, şəxsən onun öz xahişidi... - deyə piçildədi.

- Kimin - onun?.. – professorun hələ də dumanlı beyni söhbətin nədən getdiyini anlamaya imkan vermirdi.

- Onun!.. - nazir bu dəfə şəhadət barmağıyla yuxarıları göstərib gözləri bərələ-bərələ piçildədi və professor, nəhayət ki, anladı...

...Ölkəyə rəhbərlik etdiyi uzun illərlə uzaqdan-uzaga rəğbət bəslədiyi, şiv hərbi qaməti, unikal natiqlik qabiliyyəti, məmurluq həddini aşan cəsarəti və mərdliyi ilə həmişə ona qədim yunan əsatirlərinin əfsanəvi qəhrəmanlarını xatırladan qəzəbli Generalın güc və vahimə saçan yorğun üzü gözlərinin qabağına gəldi...

Professor nazirlikdən çıxanda hava yenə çiçkinləyirdi...

Paltosunun yaxalığını qaldırıb nazirin geniş, ağ salonlu maşınınə əyləşə-əyləşə fikirləşdi ki, yuxuları, deyəsən, yavaş-yavaş bu üzə keçir...

Niyə məhz onu çağırırdılar?.. Onu hara aparacaqdılar?.. Niyə maşını klinikaya yox, birbaş həyətlərinə göndərirdilər?.. Niyə axşam?..

Bütün yolu havanın çiçkinindən bozaran küçələrə baxa-baxa, yenə akademik haqqında fikirləşdi.

Akademik indi hardaydı?.. Elminə sadıqlıyi üzündən şəhid olmuş bu çalsaq adamın düşə biləcəyi sırlı məkanı təsəvvürünə gətirməyə çalışdı... və hansı möcüzəyləsə, bulanıq da olsa, Yer kürəsinin üstünü şəffaf qabıq kimi bağlayan kölgələr dolu sarımtıl dumanlı qatı gördü...

Ən əsası o idi ki, akademikin ardınca yollanmağa məhkum olunduğu bu ilgimvari məkandan yayınmağın yolunu tapmışdı. Yuxuya yalnız sübhə yaxın, günəşin sütlü şəfəqləri gecənin tilsimini qırıb küçənin səsini evin içinə doldurmağa başladığı vaxt getmək vərdişinə yiylənmək.

Bu fikirdən beynində azca da olsa, səliqə-sahmana bənzər nə isə yarandı və professor beyninin dumanı çəkildikcə, bir neçə gün əvvəl əlinin altına keçən üç cildli «Psixiatriyanın əsasları» kitabında təqib kompleksi barədə oxuduğu fəsli xatırladı.

Beyin qabığının qidasızlığından, ümumi yorğunluqdan və sinir gərginliyindən yaranan bu kompleksin özünü, əsasən, xəstənin yuxularında daha qabarlıq şəkildə bürüzə verməsi, bunun ayrı bir şey yox, məhz ahilliq psixozunun əsas göstəricilərindən olması barədə karandaşla çərçivəyə aldığı bəndi bir də, dönə-dönə yadına saldı...

...Evə daxil olanda hava artıq qaralmaq üzrəydi.

Professor qapını bağlayıb yenə kabinetinin itmiş açarını xatırladı və dəhlizin işığını yandırmadan, açarları çöl qapısının ağızındaki divar şkafında – bir-birinin üstünə necə gəldi atılmış köhnə şalvar-pencəklərinin ciblərində axtardısa da, tapmadı.

Professor açarları bir qədər sonra – yataq otağının şkafında da axtardısa da, orda açarların əvəzinə, bir vaxt qarışının onun ad gününə bağışlığı, ciğarası belə açalmayan, ağ kətan köynəyini tapdı...

Köynək ciğaradan çıxarıllıb ütülənməliydi. Əynindəki köynəyin, elə o birilərinin də yaxalıqları illər uzunu yuyulub-ütülənməkdən yeyilib pürşüklənmişdi.

Bir də çəkmələrinin palçığını yumalı, üzünü qırxmaliydi.

Paltosunu soyunub çarpayının üstünə atdı, köynəyin ciğarasını açıb mətbəxə apardı. Orda işığı yandırib köynəyinin bükülməsinə işlədilən xırda iynələri tikanı çıxaran kimi, hövsələsi darala-darala, bir-bir dırnaqlarının ucuyla çəkib çıxartdı, sonra mətbəxə keçib ütünü xəttə qoşdu, köynəyi köhnə adyalın üstünə sərib ütüləməyə başladı.

Ütülədikcə, ağ kətandan üzünə qəribə, tanış qoxu yayılmağa başladı.

Əlini saxlayıb köynəyi iyldedi.

Köynəkdən kəfən iyi gəlirdi...

* * *

Bir qədərdən sonra professor ucu az qala buludlara dirənən sıx küknar və çinar ağaclarının, ətirli akasiya kollarının arasında ağaran, mərmər sütunlu, möhtəşəm binanın qarşısındaydı.

Bu nağılvari məkana necə gəlib düşdüyünü, burda nə vaxt, necə peyda olduğunu professor, bütün dəqiqliyi ilə xatırlaması da, yadında qalan bir o idi ki, üfunətli zibil yesiklərinin, sınaq-salxaq skamyalarda hərəsi bir yana əyilmiş qarılın böyründən ötüb həyətin gözdəniraq kölgəliyində, pusquda dayanan kimi, onu gözləyən qara dövlət maşınınə əyləşmişdi... maşın yola düzələndə, salonun qəribə ədəva qoxusundan başı hərlənmiş, qabaq oturacaqda əlləri ilə sükana suvadılmış kimi oturmuş sürücünün robotsayağı qırıq hərəkətlərindən xoflanmışdisa da, maşın prezident iqamətgahının Cənnəti andıran yaşıllıqlar və fəvvərələr dolu ərazisində daxil olanda, bütün xofu, qorxusu necəse, öz-özünə ərimiş, onu ünvan başına çatdırıb harasa geriyə sovrulan maşınla bir yoxa çıxmışdı ...

Professor bir müddət yüngül mehin yırğaladığı ağacların və quşların civiltisindən savayı, ayrı bir səsin eşidilmədiyi kimsəsiz, sakit həyətin ortasında dayanıb qaldı...

Deməli, baş həkimin də, nazirin də nagüman nigaranlıqla dedikləri mötəbər ünvan bura idi... – fikirləşdi, sehri nağılları andıran həyətin bürünc skamyalarını, ağ mərmərdən tökülmüş fəvvərələrini, bir ucu sıx meşəliyin dərinliyində itib-batan döşəmə ciğirlərini gözdən keçirib, reallıqdan çox, yuxunu andıran bu ilqimvari məkanda xəstələnə biləcək adamları müəyyənləşdirməyə çalışıdsı da, beyninin dumanının çəkilmədiyini anladı və başını qaldırıb göyə baxdı.

Göyun üzü, küləyin ha tərəfdənsə qovub gətirdiyi nəhəng bulud topalarıyla örtülməkdəydi...

Buranın göyü də necəse, ayrı cür idi... - professor fikirləşdi və yadına öz həyətlərinin göyünü salmağa çalışıdsı da, nə vaxtsa həyətdə ayaq saxlayıb göye baxdığını xatırlamadı... Dəqiq olanı bir bu idi ki, professor heç vaxt, heç bir yerdə belə bir göy görməmişdi...

Nə vaxtsa, ləp çoxdan göy haqqında Konstitusiyada oxuduğu bəndi xatırladı. «Ölkənin sərhədləri arasındaki göyün ərazisi də onun sərvətidir və ona məxsusdu».

Onda yadına gəlir, Konstitusiyanın bu gülməli bəndini qarısına da oxumuşdu. Sərhəd və ərazi tanımayan göyü hansı ərazilərə və necə bölmək olardı?.. Və əgər bölmək olardsa da, ərazisi dəqiqləşdirilmiş həmin o göydən keçib gedən və bir neçə saatdan sonra o biri ölkələrin əraziləriyle üzən buludlar kimə məxsus idilər?..

Göyün əraziyə, ərazinin göyə nə qədər aidiyatlı olduğunu o vaxtlar dəqiq anlamamışdı. İndi isə anlayırırdı. Hər ərazinin öz göyü var və o ərazi bir növ həmin o göyun bir növ əksidi. - professor fikirləşib paltosunun yaxalığını axıracan düymələdi. Konstitusiyanın həmin o bəndi düz qurulmamışdı, göy əraziyə yox, ərazi göyə məxsus idi...

İqamətgahın nəhəng şüşəli girişində başlarında beret, əllərində süngülü silah, cansız vitrin manekenləri tək, hərəkətsiz dayanıb duran əsgərlər elə bil bayraqdan bəri onu görmürdülər. Gözlərinin qabağında buralara hardansa atılmış kimi dayanıb dursa belə, heykəl donuqluğuya yalnız bir-birinin üzünə zillənməklərinə davam edirdilər.

Binanın girişinə sarı addımladıqca, girişin şüşəli keçidindən gur işıqlı foyenin bir hissəsi görünməyə başladı.

Binanın içi də cölü kimi kimsəsiz idi. Elə bil indicə buralarda nə isə baş vermişdi... dövlət çevrilişi olmuşdu... yaxud binanın başıalovlu sakinləri hansısa qəfil xəbərdən yiğisib təcili surətdə buraları tərk etmişdilər...

Pillələri qalxıb dayandı. İqamətgahın birinci mərtəbəsinə açılan şüşə keçidin o biri üzündən tavanın saysız-hesabsız işıqları altında nəhəng, ağ gəmi kimi bərq vuran mərmər döşəməli geniş vestibül görünürdü.

Hərbçilərin böyründən adlayıb içəri girdi, dabanı yeyilmiş ayaqqabılarını döşəmənin mərmər səthi ilə sürüyə-sürüyə vestibülün tən ortasınacan yeri yib dayandı, eynəyini çıxarıb dörd bir yandan döşəməni tavanla birləşdirən nəhəng, qızılı sütunlara, zalın hər iki tərəfindən dairəvi burmalarla ikinci mərtəbəyə aparan qranit pillələrə, üzbəüzdəki şüşəli divarın o üzündə zərli qara parça kimi sayışan şəhərə baxdı...

- Professor Veyisov?!..

...Vestibülün ha tərəfindənse peyda olmuş qara, tarım kostyumlu, qıvrıq yerişli kimse ona tərəf addımlayırdı... professor bunun iqamətgahın xidmət personalından biri – Generalın şəxsi köməkçisi, ya mühafizə xidməti olduğunu anladı.

- Çox-çox üzr istəyirəm, sizi qarşılıamağa gecikdim, – köməkçi ədəblə dedi və professora yaxındakı kreslolardan birində yer göstərdi:

– Siz buyurun, əyləşin. İndi məruzə edib qayıdıram.

Köməkcidən sonra professor vestibülü indi oturan yerdə nəzərdən keçirdi.

Belədə vestibül daha geniş və əzəmətli görünürdü. Hansı elementləri iləsə kosmik gəminin içini, mərmər və qızı işləmələri ilə orta əsrlərin şah saraylarını andıran bu soyuq sarayın kimsəsizliyi buranın hər küncündə - sırlı parıltıyla necəsə, öz-özünə bərq vuran gövdəli sütunların işləmələrindən tutmuş, divarlardan asılmış rəqli tablolardan sızan mistik axıntınlara qədər, az qala, hər əşyasında duyulurdu...

Yaxın divarlardan birinin mərkəzi hissəsində asılmış iri ölçülü tablo professorun yuxularını andıran ucsuz-bucaqsız səhralığı əks etdirirdi. Bu səhralıqda çatışmayan bircə şey vardısa, o da bu sarımtıl qumsallığın arasında azlığı yerdə qanlılib ona zillənnən gözüyaşlı akademik idi... - professor şəklə baxa-baxa fikirləşdi və bu fikirdən, ya üzbəüzdəki tablonun böyüyüb, az qala, bütün divarı tutduğundan, göz qapaqları ağırlaşdı... yuxusu gəldi. Elə bil arada yuxuladı da... bədəninin yuxunun ləpədöyənində üçünmağa başladığı qısa mürgünün içində, dəmir çarxlarını relslərin üstü ilə taqqıldada-taqqıldada hardansa, yaxınlıqlardan ötüb keçən tramvayın səsini də eşitdi... yarıqaranlıq salonun tutqun pəncərələrindən ona zillənən boz gödəkçəlinin qaramtil üzünü də gördü...

...Dik atılıb ətrafına baxdı.

Hava qaralmışdı...

Saatına baxdı. İqamətgaha gəldiyi qırx dəqiqə idi.

Köməkçinin başı olsun ki, hələ ayılmamışdı... – fikirləşdi və ürəyi sıxıldı.

İndi o, burda - dörd bir yan soyuq əzəmət saçan bu sarayın vestibülündə nə qədər oturmaliydi?..

Tavanın işığı beynini yorurudu, gözlərini ağrıdırı... .

Gərək bayaq köməkçiye yorğun və yuxusuz olduğunu deyəydi... – fikirleşib qollarını qoltuğuna vurdu. – Onda olsun ki, bu məşğul köməkçi onu bu qədər gözlətməzdi.

Sonra ürək döyüntüləri ləngiyə-ləngiyə fikirləşdi ki, bütün bu mənzərə – bu əcaib qarşılanma mərasimi həkim çağırışından çox, gizli dövlət təhlükəsizliyinin məxfi dindirmə aktının başlanğıcını andırırdı... Yox, onun hər döngəsi sərr və təhlükə saçan yarıqaranlıq yuxularının davamını andırırdı... – professor qəfildən ağlına gələn fikirdən ayılıb özünü dikəltdi.

Özüdü ki, var... hər şey – dörd bir yan ilgimvari gözəlliklər saçan bu möhtəşəm saray, bu qəribə qarşılanma mərasimi, tilsimə düşmüş tək əsirinə çevrildiyi bu gur işıqlı təntənə, üstünə çağırıldığı «xəstənin» kimliyinin bilinməməsi, bu nağilvari məkana niyəsə, yalnız hava qaralandan sonra, az qala, yeraltı yollarla gətirilməsi, indi də bütün bu əzəmətin bir küncünə qıslıb unudulmuş qonaq kimi, öz saatını gözləməsi, hər şey, hər şey anlaşılmaz sırlar və müəmmalalarla dolu idi...

İçindən – hardasa, mədəəlti vəzisinin altından soyuq cərəyanə bənzər gizli keçdi. Paltosunun döş cibində ehtiyatda saxladığı həbdən çıxarıb dilinin altına saldı, qollarını qoltuğuna vurub tavanın gur işığı altında bərq vuran döşəməyə zilləndi.

Bu nə müsibət idi, başına gəlirdi?.. Hansı günahın sahibi olmuşdu?.. Niyə ömrünün bu çağında ona bütün insanlar kimi sakit yaşamaq, qarışından sonra onsuz da dadını itirmiş həyatını dincliklə başa vurmaq yazılmamışdı?.. Yuxuları o tərəfdən, bu əcaib dəvət bu yandan...

İçi tibbi ləvazimatlarla dolu ağır çantasını qucağından yerə endirib ayağa qalxdı, əllərini arxasında çarpezlayıb asta addımlarla vestibül boyu gəzişməyə başladı.

Ya bəlkə... - ağlına gələn növbəti fikrin dəhşətindən, yeridiyi yerdə büdrədi...

Bəlkə, bu təşrifdən Generalın, ümumiyyətlə, xəbəri yox idi?!.. Bəlkə o, necəsə, özü də bilmədən, taleyin hansısa acı istehzasıyla, son vaxtlar Generalın ətrafında bir-birinin ardınca baş verən amansız sui-qəsdlərdən birinin iştirakçısına çəvrilmişdi?.. Və indilərdə hardasa yuxarıda – Generalın otağın baş tutmaqdə olan, yaxud artıq baş vermiş cinayətin izini həkim qismində itirməli olan qurbanlıq seçilmişdi?..

Bədəninə soyuq tər gəldi... beynində qəfil ildirim kimi çaxan bu qorxunc mənzərə gözünün qabağına gəldi...

...İkinci mərtəbənin xalıllarla döşənmiş zəngin otağında qətlə yetirilmiş, qanı yatağının bəyaz ipəyinə dağılmış əfsanəvi Generalın üzüqoyulu qalmış cansız bədənini gördü...

Vestibülün aşağı başından ehmal şıqqılıt səsi eşidildi...

Səs gələn tərəfə diqqət kəsildisə də, vestibülün ağır sakitliyini pozanın nə olduğunu anlamadı.

Paltosunun cibindən çıxardığı yaylığını alının tərinə hopdura-hopdura fikirləşdi ki, beynini, bədənini yorub əldən salan bütün bu cəfəng fikirlər neçə vaxtın yorğunluğunun və yuxusuzluğunuñ nəticəsidi. Günü sabah baş həkimdən icazə alıb bir müddət dincəlməli, bir az da xəstələrinə yazdığı əsəbsakitləşdiricilərdən içməlidı.

Cib saatını çıxarıb düyməsini basdı.

Səkkizə on beş dəqiqə qalırdı...

Yox, bu, daha lap ağ oldu... - professor səbri darala-darala fikirləşdi və qəti hərəkətlə çönüb bayaq oturduğu kreslosuna sarı addımladı, çantasını əlinə alıb çıkış qapılarına yönəldi.

Çıxışa aparan şüşəli keçidin o biri üzündə oyuncaq başını andıran dəyirmi başlarla donuxmuş əsgərlər hələ də həmin hərəkətsizlikdə qalmaqlarındaydılar...

Odu ki, professor keçidi rahatca adlayıb cansız əsgərlərlə xudahafizləşmədən, çölə çıxdı.

Hava dəyişmişdi... Bircə saat bundan əvvəlki sakit «cənnətdən» əsər-əlamət qalmamışdı. Bayaqqı yüngül mehin müqavimətindən həzin-həzin yellənən ağaclar bir-birinə çırpıla-çırpıla canavar sürüsü kimi ullaşır, güclü külək iqamətgahı dövrələyən küknar meşəsini çalxalayıb uğuldadır, fəvvərələrin suyu həyətin dörd bir yanına sovrulurdu...

Pillələrin üstə ayaq saxlayıb bir istədi əsgərlərdən köməkçinin yerini soruşsun və elə həmin dəqiqə də fikrindən daşındı, paltosunun boyunluğunu qaldırıb şlyapasını gözünün üstünə basdı, pillələri enib yeyin addımlarla bayaq maşınla gəldiyi yolla şəhər tərəfə üz tutdu.

Narın-narın sulu qar çıləməyə başlayırdı...

Şəhərə çıxış hardasa, buralarda olmaliydi... - professor iqamətgahının çıxışına aparan yolla addımlaya-addımlaya fikirləşdişə də, bir qədərdən sonra yolun son ucunun, başları göyə direnən six küknar meşəliyinin qaranlığında bitdiyini görüb ayaq saxladı, geriyə çönüb gəldiyi yola baxdı...

Əsil mistika idi. Bayaq onu İqamətgahın qarşısına getirən yolun geriyə çıxışı yox idi...

Çantasını yerə qoyub ətrafına baxdı.

Eynilə həmin bu uğultuya uğuldayıb bütün girişlərini qapadan həmin o bağı, onu çıxışa qədər müşaiyət eləyən adamüzlü, nəhəng iti xatırlayıb duruxdu...

...İqamətgahın ikinci mərtəbəsində bir neçə otağın işığı yanındı...

General bu işqli otaqlardan birində idi... hansısa məxfi sənədləri imzalaya-imzalaya, yaxud kimlərləsə gizli danişqılar apara-apara onun təşrifini gözləyirdi... - fikirləşdi.

İndi – bir qədər keçmiş, qırvraq yerişli köməkçi onu yuxarı mərtəbəyə dəvət etmək üçün vestibüldə peyda olacaqdı, onun boş kreslosuna baxıb əl telefonu ilə yuxarıya məlumat ötürəcəkdi...

Baş həkimin və nazirin təəssüf və çəşqinqılıq dolu üzləri gözünün qabağına gəldi...

Sabah, ya olsun ki, elə bu gecə evə çatmağıyla, baş həkimlə nazirin telefon zəngləri bir-birinə aman verməyəcəkdi... onu sorğu-suala tutub mötəbər qəbuldan yayınmağının səbəbi öyrəniləcək, verilən cavab heç birini qane etmədiyi üçün, dəstəyin o biri başına ölüm sükütunu andıran vahiməli sakitlik çökəcəkdi... Olsun ki, səhəri gün, hələ bəlkə, lap elə bu axşam o gizli əmrlə işdən də azad ediləcəkdi... - professor ürəyi sıxıla-sıxıla fikirləşdi və ürəyində, telefon zənglərinə verəcəyi cavabları götür-qoy elədi...

- Mən getdim və iki saatəcan orda, iqamətgahın foyesində oturub gözlədim... – o deyəcəkdi. - Mən çox gözlədim. Çağırın olmadı.

- Gərek siz bir az da gözləyəydiniz. Lazım gələrdi, lap belə sabahacan gözləyəydiniz. Bu, sizin vətəndaşlıq borcunuzdu... - nazirin narazılıqdan xırıldayan yoğun səsi qulağında uğuldadı. – Bir az dərindən düşünün, görün bir siz harda, kimi gözləmisiz?!.. Bir də axı iki saat?!

- Bilirsiz, nə var, məni rahat buraxın, - onda o, deyəcəkdi. - Dediniz «getmək lazımdı», mən də getdim. Üstəlik, iki saat da gözlədim. Bundan artıq nə edəcəyimi anlamıram. Belə narahatsınızsa, özünüz gedin, ya ayrı birisini göndərin.

Onda nazir dəstəyin o başında kinli-kinli susacaqdı, bu fövqəladə «anlaşılmazlığın» heyfini isə tək ondan yox, bütün klinikadan alacaqdı.

...Baş həkimin qorxudan bəbəyi irilən gözləri, klinikanın solğun bənzili, qocaman həkimlər ordusu gözünün qabağına gəldi...

Hardasa lap yaxında – ağacliğın sıx yerində bayqus uladı... və professor, daha bu barədə fikirləşməməyi qərara aldı.

Tozanağın içinde alınmaz qala sakitliyi ilə ucalan iqamətgahın xırda, sarı düymələr kimi işaran pəncərələrinə baxıb fikirləşdi ki, bəlkə, geriyə qayıtsın?.. Onsuz da çıxışı tapa bilmir. Qayıdib nazir deyən kimi bir qədər də otursun.

Bayquş bir də, bu dəfə elə bil ayaqlarının altından buppuldadı və professor başının tükləri qabara-qabara, indi, bu dəqiqələrdə çölün qaranlıq fırtınası içində balaca, kimsəsiz ada kimi qaralan balaca evini, yolunu yumşaq qəbir kimi gözləyən nimdaş yorğan-döşeyini xatırladı...

İndi o, bu sırlı saraydan baş götürüb həmin o uçurumlar dolu soyuq mənzilinə - hətərəfiyləsə bu dünyadan qopub sınıq körpü kimi havadan asılı qalmış balaca ölüm kamerasına yollanırdı...

Bu fikirdən gözleri qaraldı.

Yolun bir başı – gur işqli, əfsanəvi iqamətgaha, o biri başı - onun ölüm havalı yuxularına aparırdı... Dünənki yuxuda özünü, axır ki, mənzilin qapısına yetirib sağ əlini onun çıynınə qoyan inadkar ölüm elçisi indi onu evin yaxınlığındakı yarıqaranlıq dalanlarda, ya da olsun ki, həyətin ortasındaki sıx ağaclarlıqda gözləyirdi...

Yox, o, evə gedə bilməzdi... - paltosunun boyunluğunu ovcunun içində yiğisdirib çöndü və yeyin addımlarla iqamətgaha sarı addımlamağa başladı.

Evə mümkün qədər gec getməliydi. Sübhün açılmağını yuxularından tanış kölgələr dolaşan divarların arasında tək-tənha oturub gözləmək, elə də asan məsələ deyildi.

...İqamətgahın ikinci mərtəbəsindəki işqli pəncərələrdən birinin o üzündən kimsə ona zillənmişdi...

Professor bunu iqamətgaha çathaçatda, pəncərələrdən birinin tülü astaca tərpənəndə hiss etdi. Yoxsa gözünə göründü?..

İndi o, iqamətgaha çatıb vestibülə daxil olacaqdı, orda ağ dəri üzlü kreslolardan birinə oturub Generalın dəvətini gözləyəcəkdi.

Generalın, yoxsa, ayrı bir kimsənin?.. Burası hələ dəqiq məlum deyildi.

Bu naməlum dəvətin özünü nə qədər gözləməli olduğunu özü də məlum deyildi və bütün bu qeyri-müəyyən naməlumluqlar artıq professor üçün elə bir əhəmiyyət də kəsb eləmirdi. Bura sırlı və müəmmalı, mənzili - qaranlıq və təhlükəliydi...

İqamətgaha çatar-çatmadı professor onu da fikirləşdi ki, bəlkə də, hər şey elə belə də olmalıdır. Bəlkə də, ona şübhəli gələn bu müəmmalı donuqluq iqamətgahın qəbulolunmuş gündəlik mənzərəsi. Ya da ola bilsin, bayaq həyətlərinin gözdəniraq tərəfində qapqara kabus kimi peyda olmuş dövlət maşını onu bura, təyin olunmuş vaxtdan bir qədər əvvəl getirmişdi... - professor fikirləşdi və girəcəyə uzanan pillələri qalxmağa başladı.

...Vestibülün işqlarının yarısı sönmüşdü...

Onları olsun ki, o gedəndən sonra söndürmüştürlər... - professor ürək döyüntüləri sürətlənə-sürətlənə fikirləşdi. Yoxsa işqlar çöldəki fırtınanın dağıdıcı həmlələrindən sönmüşdü?!..

Axır, nəydisə, bütün bunlar yaxşı əlamət deyildi. Kimsəsiz iqamətgah, almansayağı dəqiqliyi çıxdan hamiya bəlli olan Generalın görüşü bu qədər ləngitməsi, indi də bu işqlar... Hər şey xoşagəlməz sonluğun başlanğıcına aparırdı... - professor fikirləşdi və bayaqkı yerində, girişin yaxınlığındakı ağ dərili kreslolardan birinə oturdu, çantasını açıb ləvazimatların arasında qaralan qəlyanını və tənbəki kisəsini çıxartdı, kisənin ipini boşaldıb, içindəki tənbəkidən bir çımdık götürərək qəlyanın içini doldurmağa başladı.

Əlləri əsirdi.

Olsun ki, General məşğuldu... - alışqanı yandırıb qəlyanı tüstülətdi və tüstünü ciyərlərinə çəkə-çəkə fikirləşdi. - Bəlkə bu dəqiqə telefonla hansısa dövlətin başçısıyla danışır. Yaxud, kimlərəsə vacib əhəmiyyətli dövlət tapşırıqları verir.

Çönüb girəcəyin şüşəli keçidində bayaqkı donuqluqda dayanan çəhrayı üzlü əsgərlərə baxdı.

Generalın iqamətgahı da özü kimi qəliz və tilsimli idi... - fikirləşdi və hardansa yadına, on-on beş il bundan əvvəl, neçə-neçə dövlət mükafatlarının və təltiflərinin sahibi, məşhur xalq rəssamının dəfnində baş verən unikal hadisə düşdü.

Fəxri xiyabanda baş tutan həmin o mərasimdə camaatdan xeyli irəlidə rəiyiyəti və ölkənin tanınmış yaradıcı simaları arasında, arxası camaata dayanmış Generalın onun beynindən ötən ani fikri hansı möcüzəyləsə uzaqdan-azaq tutmasını, qəfildən geriyə qanrilib iti canavar baxışlarını onun düz gözünün içində zilləməsini xatırladı...

Həmin o dəfn mərasimində, yadına gəlir, kütlənin arasında dayandığı yerdə arxadan atılan qəfil güləylə qətlə yetirilən yüksək rütbəli məmur haqqında bir neçə ay əvvəl oxuduğu mənasız detektiv hardansa yadına düşmüş, hansı ağıllasa, kütlənin arasında gizlənən ədəbi casus kimi, nəhəng cüssəsi, güleşçi boynunu andıran gövdəli boynu ilə yanındakılardan fərqlənən Generalın başını nişangah seçərək, əlindəki uydurma tapançadan ona «güllə açmışdı...» Onda, içindən ani qığılçımla ötüşən bu gizli niyyəti hansı möcüzəyləsə, həmin andaca Generala əyan olmuş, o, peysərinə sarı uçan gülləni havada tutmuş kimi, qəfildən geriyə çönüb intiqam və qəzəb saçan boz gözləriylə onun minlərlə adamın arasından təpib seçdiyi gözlərinə zillənmişdi...

Yadına gəlir, vahimədən dizləri boşalmış, qəfil gözlənilməzlikdən heysizləşmiş bədənini adamların arasında yerə sərilməkdən zorla saxlamış, özünü bir təhər, ürək döyüntüləri zəifləyə-zəifləyə çəkib izdihamın içində çıxara bilməşdi...

Uzaqdan-azaq təhlükə kimi duyduğu bu təsadüfi səfəh fikirin, öteri, boş xəyaldan savayı, ayrı bir şey olmadığını həmin dəqiqə - gözü onun üzünü minlərlə adamın arasından təpib seçəndə anlamışdısa da, mərhumun xatırəsi haqqında söylədiyi vida nitqində bu «zərərsiz təhlükə» ilə bağlı rəyini qeyd eləməyi də unutmamışdı. Generalın vida nitqində dediyi sözlər nöqtə-vergülünəcən professorun yadındaydı...

- Bəzi siyasi kəmsavadlar, adı tüfeylilər belə, mənim müqəddəratım haqqında fikirləşməyi özlərinə ar bilmirlər. Əllərindən heç nə gəlməsə də, heç olmasa, bu barədə fikirləşirlər. Onlardan burda sizin aranızda da var. Qoy onlar qulaqlarını açıb yaxşı-yaxşı eşitsinlər: Məni fiziki məhv etmək mümkün deyil!.. - General dağüstü yüksəklikdə qurulan kürsüdən düz onun gözünün içində baxa-baxa, havada yellətdiyi şəhadət barmağıyla onu hədələyə-hədələyə demişdi...

«Məni fiziki məhv etmək mümkün deyil...» - professor Generalın bir neçə il bundan əvvəl söylədiyi həmin qısa nitqinin son cümləsini yenə, hardansa ləp yaxından eşitdi... Bu nə demək idi?.. «Fiziki», yəni bədən xəsarəti ilə?..

...Cölün fırtınası, elə bil, bir az da şiddetlənmışdı. Külək vestibülün şüşə divarını, iri, dördəyli pəncərələrini titirədib, vestibülün boşluğununa müharibə gurultusunu andıran əcayib gurultu salırdı. Sonra elə bil hardasa yuxarıda - ikinci mərtəbədə qapı açıldı... Yoxsa qulağına səs gəldi?.. Həmin o səsdən oldu, ya qəfildən ağılına gələn növbəti fikrin təsirində boğazını qəhər tutdu...

Professorun ağılına gələn növbəti fikir isə bu idi ki, unikal yaddaşıyla hamını heyrətə salan General, həmin o təhlükəli günü, son ayların alınmayan sui-qəsdləri sırasında yenidən xatırlamışdı...

Saatına baxdı. Doqquzun yarısı idi...

Cölün qaranlığı tədricən vestibülə axmağa, ətrafin bəyaz parlaqlığını bozardıb qaraltmağa başlamışdı... Yoxsa getdikcə qaranlıqlaşış rəngələri bulandıran – onun gözləri idi?..

...Sütunlarının hansınınsa arxasından addım səsləri eşidildi və çox keçmədi ki, iti addımlarla ona sarı tələsən köməkçi göründü, ona yaxınlaşış bayaqkı adamın səsinə oxşamayan tamamilə ayrı bil səsle:

- Çox-çox üzr istəyirəm, cənab General bu günə planlaşdırıldığı qəfil bir məsələyə görə, qəbulunuza gecikdirdi, sizi gözlətməli olduq, - köməkçi deyib professorun kreslosunun yanında döşəmədə duran çantanı əlinə aldı, ehtiramla vestibülün sol cinahındaki pilləkənə işaret ilə:

– Buyurun bura, zəhmət olmasa, – deyib yola düzəldi.

Ayağa qalxıb, - olsun ki, bu, bayaqkı adam deyil... – fikirləşdi və ayaqqabılarını sürüyə-sürüyə köməkçinin ardına yerdi.

İkinci mərtəbəyə qalxıb sol tərəfə buruldular və nə iləsə qatar perronunu andıran yumşaq döşəməli dəhlizə çıxdılar.

Dəhliz həm də nə iləsə, məxfi məqsədlər üçün istifadə olunan yarıqaranlıq tuneli xatırladırdı... İap qurtaracağında hardansa, sağ tərəfdən sızan işıq zolağına yaxınlaşdıqca, kiminsə sanki professora ünvanlanan asta danişığı eşidilməyə başlayırdı...

- Ürəkli ol, əzizim... - səs deyirdi, - ...səfeh-səfeh fikirlərə dalmaqdansa, mənə qulaq as... eşit məni... sən ki, ağıllısan?!.. Özün də bilirsən ki, ağıllısan. Onu da bilirsən ki, ha yana da getsən, əvvəl-axır yanımı gələcəksən...

Professor duruxub ayaq saxlamaq istədisə də, irəlidə iti addımlarla yeriyən köməkçi geriyə yönəldən:

- Buryurun bura, - dedi və professoru içəri otağa açılan yarımaçıq qapısının aralığından televizorun səsi eşidilən girecəyə ötürüb, özü də ardınca daxil oldu.

İçəridən kimsə nəfəsi təngiyə-təngiyə yandırıcı piçiltıyla:

- ...axı hara qaçacaqsan?.. Hara sivisəcəksən?.. Yaxın gel... yaxın gel... - deyirdi...

Bir müddət yarımaçıq qapıdan bir hissəsi görünən ekrandan ona zillənmiş gözə baxa-baxa, təngiyən nəfəsini nizama salmağa çalışısa da, ürəyi getdikcə daha şiddətlə döyünməyə başladı...

Qapının aralığından görünən şəbəkəli döşəmə, professora uzaq gənclik illərində nəhəng zallarını ayaqqabısının üstündən geydiyi yumşaq, kətan üzünlüklerdə gəzdiyi Ermitajın güzgü döşəmələrini xatırlatdı...

Kömürəkçi otağa birdən-birə daxil olmağa ürək eləmədi, bir müddət pusquda duran tək, dayanıb nəfəsini içinə qisdı, sonra qapını barmaqlarının ucuyla ehmalca tıqqıldatdı.

- Buyurun, - içəridən Generalın tanış səsi eşidildi.

Kömürəkçi kənara çəkilib professoru içəri övdürdü, özü də ardınca otağa daxil olub hardansa, arxada dayandı.

Professor gur işqli, geniş otağa daxil olub dayandı, ətrafına göz gəzdirməyə macal tapmamış, hardansa yuxarı başdan Generalın:

- Axşamınız xeyir, professor, – deyən səsi eşidildi.

- Axşamınız xeyir... – professor dedi və səs gələn tərəfə baxdı.

Otağın yuxarı başındaki hündür söykənəcəkli kresloda uzunətəkli, ipək xalatda canavar gözülü Generalın özü oturmuşdu...

Generalın görünüşündən, yoxsa bayaqdan bura keçirdiyi gizli həyəcanlarının təsirindən, başının gicəlləndiyini hiss etdi... bir neçə addım da atıb dayandı.

Gözlərinin qabağı yenə bulanmağa, axşam düşürmüş kimi, qaralmağa başlayırdı...

General nə vaxtsa ayağa qalxıb ona yaxınlaşmışdı, soyuq əlini əllərinin içinə alıb onunla üzbeüz dayanmışdı...

...Generalın əli yumşaq və isti idi. Gərginlikdən, ya əsəb pozğunluğundan idi, nəydisə, professora elə gəldi ki, bütün vücuduyla Generalın isti ovcunun içinə düşdü... və Generalın ovucusu onu isti yumşaqlığını içində ovub əzdi...

- Bilirom, yorgunsuz. Men de sizi gozlətdim... - Generalin səsini uzaqdan eşidilirdi... - Buyurun bura-a-a... - General deyirdi və səsi otağın divarları boyu əks edib qulaqlarına dolurdu...

...Özünü yaxındakı qara, meşin divana çatdırıb əyləşdi.

Köməkçidən əsər-əlamət yox idi. Otaqda ikisi idilər.

General gümrah vücuduyla onunla üzbüzdəki hündür söykənəcəkli kreslosunda əyləşmişdi, aydın gözləri, rahatlıq saçan sağlam üzü ilə ona zillənmişdi.

- Gərək günahımızdan keçəsiz... - deyib gülümsəyirdi.

- Men... - professor hiss elədi ki, quru dili danışmağına mane olur, odu ki, qısaca, - Mümkünsə su, - deyib udqandu.

General üzündəki məmənun təbəssümlə ayağa qalxdı. Elə bil onun susamağı ürəyinə yatmışdı. Yazı stoluna yaxınlaşış orda hansıa gizli düyməni basdı, stolun yaxınlığında nəyəsə:

- Su gətirin, - dedi, sonra geri qayıdib bayaqqı yerinə əyləşdi və su gəlib çıxanacan, qəribə mərhəmətli baxışlarla professora zilləndi.

Suyu həmin dəqiqə, bayaqqı plastilinvari sürücүe oxşayan cavan bir adam gətirdi. Professorun qarşısında dayanıb stəkanı ona uzatdı və professor suyu içib qurtaranan, əlində balaca məcməyi dayanıb gözlədi.

General indi də ona təzə, məzəli oyunçağa baxan kimi baxırdı...

General professor suyu içib stəkanı ehmalca məcməyi qoyandan bir mddət sonra da, ona bayaqqı maraqla baxmağına davam etdi. Elə bil professora baxa-baxa ondan nə düzəldəcəyi haqqında fikirləşdi.

- Men sadəcə, bir az halsizam... - professor astadan deyib yerində qurcalandı.

- Bilirom-bilirom. İşiniz həddən ziyanə gərgindi...

Bu məqam Generalın boz baxışlarından oldu, ya nə oldusa, professor birdən-birə yaddaşının hansı gizli ehtiyacılısa, bütün ömrü ərzində tutduğu səhvərini, bağışlanmaz günahlarını xatırladı... və oturduğu yerdə bütün o olub keçənlərə görə, günah və xəcalət tərində boğuldı... bir qədər sonra isə sinəsinin hansı dərinliklərindən baş qaldıran vicdan əzabı bütün vücudunu sıxb əzdı...

- Siz soyunun, - General olsun ki, onun narahatlığını hiss eldəmişdi. - Özünüzü rahat hiss edin. - dedi və ağızının bir tərəfi ilə gülümsədi.

General çox vaxt niyəsə, məhz belə - ağızının bir tərəfi ilə gülümsəyirdi. Elə bil o biri tərəfini işə salmağı lüzumsuz hesab edirdi.

Professor paltosunu soyunub divanın bir tərəfinə qoydu, şlyapasını çıxarıb bayaqqı tufanın qatıb qarışdırıldığı seyrək saçlarını sahmana saldı və yenə Generalın boz gözləriylə üzbüüz qaldı...

Gözləri onu unutmamışdı, görünür... - ürəyi döyüne-döyüne, bayaqqı qorxulu xatirəsini - həmin o əlamətdar dəfn mərasimini, Generalın havada yellənən qəzəbli barmağını xatırladı. Bəlkə də, bura gətirilməyinin sırlı səbəblərindən biri də bu idi.

- Sizin gördüğünüz işləri, həqiqətən, möcüzə adlandırmaq olar... - General dedi və nədənsə sözünün ardını gətirmədi.

- Men adı həkiməm... - professor hiss elədi ki, gərginlikdən səsi titrəyir. - Elə bir möcüzəli işim də yoxdu. Bizim camaat hər şeyi bir qədər şisirtməyi sevir... - dedi və əllərinin titrəyişini gizləməkdən ötrü onları dizlərinin arasında cütlədi.

- Hədsiz təvazökarlıq da bir şey deyil, professor. Men «möcüzə» deyəndə, sizin sanballı elmi işlərinizi nəzərdə tutmuram... - Generalın üzündəki təbəssüm nə vaxtsa yoxa çıxmışdı. - İnsanın şüuraltısına uğurlu müdaxilələrinizdən danışıram...

...Professor yenə akademiki xatırladı... Möcüzə adlanacaq bir şey vardısa, o da akademikin onun yuxusunda baş vermiş ölüm aktı idi. Sonra qəfildən aqlına gələn fikirdən qulaqları uğuldadı...

Bəlkə, General «möcüzə» deyərkən, akademikin ölümünü nəzərdə tuturdu?..

- Siz qeyri-mümkün işlər görürsüz, professor. İnsanın şüuraltı yaddaşına müdaxilə etmək, orda hansısa xəstə nöqtələrlə işləmək - sehrkarlıqdır.

General çox güman ki, son illər ağır narkoasiılıqdan qurtardığı xəstələrdən danışındı. Bu haqda mətbuatda çox yazırdılar...

- Məni ən çox heyrətə getirən - sizin son əməliyyatınız oldu. Qorxudan yerişini itirmiş balaca qız uşağıyla apardığınız əməliyyati deyirəm, - General deyib susdu və daha professora baxmadı. Dərin fikrə getdi və beləcə, fikirli halda professora, portretlərində, qəzet səhifələrində və təqvimlərdə nəşr olunan şəkillərindən çox-çox cavan və gümrah göründü.

- Nərdə aranız necədi, professor? – General qərq olduğu fikir dəryasından elə həmin an ayılmışdı, yenə mərhəmət dolu gözlərlə professora zillənmişdi.

- Nərd?... - professora əvvəl elə gəldi ki, nəyi düz eşitmədi. - Mən nərd oynaya bilmirəm... - dedi və ürəyi düşdü. Nədən qorxdu, orasını bile bilmədi.

- Demək nərd oynaya bilmirsiz... - General fikirli-fikirli dedi və barmaqlarının ucuyla kreslosunun taxta qolunu aramla taqqıldatmağa başladı.

...Ürəyi sıxlıdı. Bütün bunlar nə demək idi?.. Onu bura nədən ötrü çağırtdırmışdır?.. Bu gümrah üzlü, sağlam gözlü adam ondan nə isteyirdi? Bəlkə o... - professorun fikirləri yenə bir-birinə qarışdı... Bəlkə o, özü də bilmədən, xəbəri olmadan bu möhtəşəm, sirli saray tərəfindən, necəsə alınmışdı?.. Generalı əyləndirmək, onun fikirlərini bölüşdurmək məqsədiylə seçilmiş saray həkiminə, Generalın şəxsi həkiminə çevrilmişdi?!..

- Şahmat necə?... - General bu dəfə professora qəribə sınaçı nəzərlərlə baxdı.

- Şahmat da oynaya bilmirəm... - professor dedi və hiss elədi ki, qorxudan, ya gərginlikdən saçlarının dibi gizildəyir.

- Əslində bu, bir o qədər də vacib deyil. Elə belə, istədim, sizinlə birlikdə bir şey edək, görək necə alınır, - General deyib gülümsündü, sonra nə fikirləşdi, ayağa qalxıb pəncərəyə yaxınlaşdı, pərdəni azca aralayıb çölə baxdı.

...Çölün firtınası Generalın səliqəli otağında da eşidilir, səskeçirməz divarlarının arxasından gizli-gizli uğuldayırdı.

- Hava yaman dəyişdi... - General çölə baxa-baxa dedi, sonra professora sarı çönüb qəribə gümrah səslə:

- Professor, sizin yuxularla bağlı, sözsüz ki, öz qənaətləriniz olmamış deyil... - dedi və yenə professordan nə isə istəyirmiş kimi, gözlərinin içində zilləndi. - Yəni insan hər gecə yuxuda eyni bir yerdə olursa və o yerin cəngindən heç cür qurtula bilmirsə...

Professorun «yuxu» kəlməsindən ürəyi düşdüsə də, özünü o yerə qoymadı:

- Siz hansı yuxuları deyirsiz?..

- Mən hal-hazırda özümdən danışıram, - General dedi və kreslosona əyləşib kürəkliyinə söykəndi. - Söhbət məndən gedir, mənim yuxularımdan.

- Aydındı... - professor dedi və hiss elədi ki, danışanda dili dolaşır.

- Son aylar mən, demək olar, eyni bir yuxunu görürəm. Qəribəsi odu ki, ömrüm boyu altı saatdan artıq yata bilməyən adam - yəni mən, indi gecə-gündüz yatmaqdən doymuram.

General danışdıqca, professor fikirləşdi ki, əgər indi General da tramvay dayanacağından başlasa, o, dəli olacaq, başına hava gələcək... Getdikcə, aydınlaşmaq əvəzinə, daha da qəlizləşib düyünlənən bütün bu qarma-qarışqlığı ayırd eləməyə daha taqəti yox idi.

Çantasını dizlərinin üstə qoyub ağızını açdı, qəlyanını və tütün kisəciyini çıxarıb çantanı bayaqkı yerə – döşəməyə qoydu, qəlyana işarə ilə Generala:

- Burda çəkmək olar? - dedi.

- Buyurun, çəkin. Cavanlıqda mən də çekirdim, amma sonradan tərgitdim, - General deyib, jurnal mizinin üstündəki külqabını barmaqlarının ucuyla professora sarı sürüşdürüdü, sonra geriyə söykənib, - Bunu nə ilə izah edərsiz?.. – dedi.

Professor qəlyanın külünü külqabıya çırpıb içini tütlənə doldura-doldura:

- Siz yaxşı olardı ki, yuxularınızı danışasınız. Heç olmasa birini... - dedi.

General bir müddət dinmədi, elə bil ürəyində yuxusunu danışmalı olub-olmadığını götür-qoy elədi, sonra:

- Danışım, – dedi. - Bu, Məqbərəni andıran qəribə, yaritikili bir yerdı...

«Məqbərə» sözündən professorun ürəyi bir qədər yerinə gəldi, alışqanı alışdırıb qəlyanını odladı.

Generalın bayaqkı mərhəmət ifadəsindən əlamət qalmamışdı.

- Dediiniz o məqbərəyəbənzər yerdə nə vaxtsa olmusuz?.. - professor dedi və həmin dəqiqə də cavab gözləmədən, – Ölkdən kənarlarda, ya hardasa, başqa bir yerdə? – deyə əlavə elədi.

- Dəqiq xatırlamıram. Bəlkə də.

- Belə hallar olur... – professor deyib qəlyanını asta-asta tüstületdi. - İnsan nə vaxtsa olduğu, ya gördüyü bir yeri sonradan dəfələrlə yuxularında görür.

- Dediinzdən belə çıxır ki, indi mən ömrümün sonunacan bu nə vaxtsa, hardasa gördüğüm tikilini yuxularımda görməyə məhkumam, hə?.. - General dedi və gizli narahatlıq dolu gözlərini professorun üzünə zillədi.

- Bilirsiz, bu sayaq halları, adətən, uzunmüddətli stresslər, yaxud fasılısız, gərgin iş rejimi yaradır. İstənilən halda ətraflı müayinəyə ehtiyac var.

Professorun bu sözündən sonra Generalın üzündə qaramtil kölgələr dolandı.

- Bu, əsasən, gizli yaddaşın oyanışı ilə əlaqədar olur. Bəzən hansısa təsadüfi söz, ya ötəri qoxu şüuraltı yaddaşda nə vaxtdan bərisə gizli qalmış görüntünü oyada bilir.

- Məsələn...

- Məsələn, nə vaxtsa, uzaq uşaqlıq illəri keçirdiyiniz hiss, ya görüntü illər ötdükcə, yadınızdan çıxsa da, şüuraltı yaddaşınızda saxlanılır və hər hansı uyğun assosiassiya ilə yenidən hərəkətə gələ bilir...

...General harasa, kənara zillənmişdi, elə bil eşitdiklərini əyani surətdə həmin o «kənardan» seyr edirdi. Sonra nə oldusa, professor qəfildən gözlərinin içində iti iynələrlə sancılan boz baxışlardan cərəyan vurmuş kimi dik atılıb titrətdi...

...General indi də ona əcaib nəyəsə baxan kimi baxırdı... gözlərinin dərinliyi getdikcə qaralır, üzü kölgələnir, onu içi ləvazimatlar dolu ağır, nimdaş çantasıyla bir havaya qaldırıb özünə sarı – bomboz, dibsiz uçurumu andıran gözlərinin içində sovururdu...

- Bu barədə heç kim heç nə bilməməlididi. Dədiklərimi və deyəcəklərimi. Yoxsa...

Pofessor keyimmiş dilini ağızının içində zorla hərlədi:

- Söz ve... ri... rə...

...General bayaqkı kimi, bir ayağını o birinin üstə aşırıb mərhəmət dolu gözlərlə ona baxırdı.

- Bu barədə mən çox fikirləşmişəm. Yəni siz deyəni. Axı görün bir haralarda olmamışam?!.. Əfsanəvi saraylar, sultanların məqbərələri... Amma məsələ burasındadı ki, ora- mən gördüğüm tamamilə ayrı bir yerdidi. Son bir neçə günü isə səfəh bir fikir məni rahat buraxmir. Elə bil mən... - General bu yerdə sözünü yarımcıq saxladı, elə bil ardını gətirməyə ürək eləmədi.

- Siz yaxşı olar ki, mənə yuxunuza danışaydınız. – professor qəlyandan bir qurtum da alıb divanın kükrəkliyinə söykəndi.

General ayağa qalxıb ehmal addımlarla o biri otağa keçdi və ordan bir əlində içki dolu balaca, büllur qrafin, o biri ovcunda bir cüt gümüş qədəh geriyə qayıtdı, kreslosuna əyləşib gətirdiklərini səliqə ilə alçaq mizin üstünə düzdü, qrafinin qapağını açıb qədəhlərə sözə-süzə:

- Viski necə, içə bilirsiz?.. - dedi və cavab gözləmədən, qədəhin birini professora uzatdı.

Professor qədəhi dodaqlarına yaxınlaşdırıb iyldədi.

- Məsələnin qəribəsi odu ki, yuxularım heç vaxt yadımda qalmazdı. İndi isə... - General deyib, sual dolu gözlərini yenə professorun gözünün içini zillədi... - mən demək olar, hər gecə həmin o tikilidə oluram. Gah adamlarla, gah tək... Yuxulu vəziyyətlərim isə məni yorub əldən salır. Mən artıq iclaslarda da yatıram. Bu, elə belə məsələ deyil, professor, - bu yerdə General susub kiməsə təslim olan kimi başını aşağı saldı.

Cölnün firtınası sulu qar dənəciklərini pəncərələrin şüşəsinə çırpır, şüşələri titrətməyinə davam edirdi.

- Siz mənə hər şeyi danışmalısız, cənab general. - professor dedi və nədənsə, gözünün qabağına yenə səhiyyə nazirinin qaramtil üzü gəldi.

- Nəyi, hər şeyi?.. – professor Generalın səsindəki gizli qıcığı hiss edib qədəhi mizin üstünə qoydu.

- Mən size yalnız bu halda kömək edə bilərəm.

- Mən neyləməliyəm?..

- Hər şeyi danışmalısız.

- Məsələn, nəyi?..

- Həyatınızın ən həllədici anlarını...

- Kimin barədə nə fikirləşdiyimi, nə barədə, hansı qərar qəbul etmək istədiyimi, hə?..

– General professora sözünü bitirməyə macal vermedi:

- Siz bunları bilmək istəyirsiz, eləmi?..

- Yox, mənə sizin şəxsi həyatınızda baş vermiş...

- Mən bu barədə danışmaq istəmirəm. - General yenə professorun sözünü kəsdi və qəfildən bozarıb irilən qorxunc bəbəkləriyle onun gözünün içini zilləndi.

Generalın bu qəfil baxışından professorun ürəyi sıxıldı. Gizləməyə yer tapmadığı əllərini pencəyinin ciblərinə salıb fikirləşdi ki, elə isə, bircə yol qalır... bu anlaşılmaz yönəmsizlikdən bir təhər sıvişib çıxməq...

Odu ki, Generalın növbəti «hücumundan» qorunmaqdan ötrü harasa, kənara baxabaxa:

- Əks halda, mən acizəm... – dedi və kreslosunun hündür söykənəcəyindən onu amiranə sükutla müşahidə edən Generala baxmadan, harasa kənara, - icazənizlə, mən gedim. - dedi və ayağa qalxdı.

General dinmirdi. Bilmək olmurdu, onun getməyinə razıdı, ya yox. Bunu professor bir neçə an ayaq üstə dayanıb qaldığı yönəmsiz vəziyyətdə götür-qoy elədisə də, Generaldan səs çıxmadi. Odu ki, meşin divanın dirsəkliyində yatan paltosunu ehmalca geyinib, şlyapasını başına qoydu, çantasını əlinə alıb:

- Sağ olun, cənab General... – dedi və cavab gözləmədən qapıya sarı addımladı.

Dəhlizə çıxbı sola buruldu, bir neçə addım atmışdı ki, Generalın arxadan eşidilən səsinə ayaq saxladı...

- Professor!..

* * *

...Gün artıq yuxuda idi. Mətbəxdən yenə telefonun uzun-uzadı zəngləri eşidilirdi...

Professor yuxudan oyanıb başını qaldırmaq istədişə də, boynunu tərpədə bilmədi. Başının içini ağır qənbərlə doldurmuşdular, elə bil...

Odu ki, dəhlizdən eşidilən telefon zənglərinə yerində uzana-uzana qulaq asdı. Telefon bir müddət də cingildəyib, axır ki, susdu.

Bütün gecəni ağızı açıq qaldığından, ya nədənsə, qurumuş dilini ağzının içiyə gəzdirə-gəzdirə yadına bu gecə gördüyü yuxusunu salmağa çalışdısa da, yadına yuxunun əvəzinə, otağın hansı küncündənsə üzünə zillənən bir cüt boz göz düşdü...

- Azad olmaq istəyirəm... - General hansısa yaxınlıqdan dedi və üzünü nədənsə incimiş tek, kənara çevirdi... və professor xatırladı...

Dünənki axşamı, sırli iqamətgahın həyətini qatıb-qarışdırın firtınanı, Generalın hər an anlaşılmaz dəyişkənliklərə uğrayan üzünü...

Aşağıda kimse:

- Dala çək, dala-dala!.. - deyib çıçırdı və adətən, bazar günləri həyətin zibilini yiğisdirmağa gələn maşınının viğiltisi eşidildi.

Balışın altında ehtiyatda saxladığı xırda pambıq tixacları qulaqlarına keçirib yorğanı başına çəkdi, gözlərini yumub dünənki axşamı, Generalın çıxılmazlıqlar dolu əsəbi üzünü, boz gözlərinin o biri üzünə keçə bilmədiyi uğursuz seansları xatırladı...

Ayağa qalxbı dəhlizdəki divar şkafının yuxarı rəfinə dırmaşmaq, orda bir neçə ay bundan əvvəl yeşiklərə yiğib gizlətdiyi qədim əlyazmaların arasından şüuraltı yaddaşın oyanışına dair bütün materialları tapıb çıxarmaq lazım idi... - fikirləşdi. - Dünənki seansın alınmamasının səbəbi - Generalın yorğun gözlərinin hansısa sırli mühafizə qatıyla örtülü olmasıydı. Bunu o yalnız dünənki seansın axırına yaxın – heç cür hipnoza sala bilmədiyi Generalın qəribə sayıq halından anlamışdı. Yoxsa səbəb ayrı idi?.. - professor ürəyi sıxıla-sıxıla fikirləşdi. Bəlkə, onu bu sırli gözlərin o biri üzünə buraxmayan, onun anlamaq iqtidarında olmadığı nə isə tamam ayrı bir şey idi?!

Bir müddət də yerinin içində vurnuxa-vurnuxa, hər şeyi bir də yenidən xatırlamağa, yeknəsəq həyatının son bir neçə həftəsi ərzində baş verənlərin aqlasığmaz, fantastik sıçrayışlarla getdikcə, hardasa daha qəлиз anlaşılmazlıqlarla əvəzlənməyinin səbəblərini arayıb, araşdırmağa çalışdısa da, bu barədə düşünməyə halı olmadığını anladı.

Qəribəydi ki, bütün bu qatma-qarışqlıqdə həm də, lənət şeytana, qəribə bir qanuna uyğunluq, anlaşılmaz bir uyarlıq var idi. Bu vaxtacan yuxularında təqib edildiyini düşündüyü halda, indi belə çıçırdı ki, sən demə, reallıqda da özü də bilmədən təqib obyektinə çevrilmişdi. Generalın onun barədə ən xırda incəlikləri belə, bilməsi, az qala, evinin içində baş verənlərdən agah olması, professora hələ dünənki seansları vaxtı qəribə gəlmişdi. Bir-birinə deyib toxunmadan, qəribə mistik paralelliklər üzrə inkşaf edən bu sırli təqibləri ümumiləşdirən nə idi?.. - professor yenə içi qum tökülmüş kimi acısan gözlərini ova-ova fikirləşdi. Həm də bütün bu hadisələrin arasıyla nə isə tamam ayrı - ay şüası kimi ələgəlməz, namnazik bir proses də gedirdi elə bil... Bu, proses idi, ya professorun heç cür tuta bilmədiyi səs, ya dalğa idi?.. Yoxsa hansısa naməlum zaman ərazisinin ona bəlli olmayan qanuna uyğunluqları idi?..

Axır, nəydisə, hardasa lap yaxında, bütün mənzərələrin rəngində, adamların gözlərində, səslərində də hiss edilməkdə, günbəgün, saatbasaat ona yaxınlaşmaqdı... və ən qəribəsi də o idi ki, həmin o dalğavari nəyinsə yaxınlaşmağıyla, professor qəribə bir rahatlıq, bütün vücudunu sakitləşdirən izaholunmaz bir arxayınlıq hiss edirdi...

...Telefon yenidən işə düşmüşdü... aramsız zənglərlə dəhlizin sakitliyinə ətürpədən cingilti salırdı...

Saata baxdı. On birin yarısı idi. Olsun ki, baş həkim idi. Dünənki görüşün nəticəsi ilə bağlı ona veriləsi sualları sinəsini yandırırdı.

Ayağa qalxıb telefonun həyəcanlı zəngləri altında tələsmədən geyindi, dəhlizə çıxbıb, bir müddət əlləri cibində, zəngini hələ də inadla çalan telefonun qarşısında dayandı.

Dəstəyi qaldırsayıdı, baş həkimin yönəmsiz suallarını bir-birinin ardınca yağıdırmağı bir olacaqdı. O isə nə baş həkimə, nə də nazirə dünənki görüşlə bağlı heç nə deyə bilməzdi. Bunu professor hələ dünən, Generalla görüşü zamanı anlamışdı. Generalın ona açıqladığı həqiqətləri professor, əlli ilə yaxın müddət ərzində ona açıqlanan neçə-neçə sirlərlə bir özüylə qəbir evinə aparacaqdı.

Bu axşam yenə dünənki «casus-maşın» onu həmin o sırlı iqamətgaha - Generalın hüzuruna aparmaq üçün həyətlərinə gələcəkdi, həmin o gözdəniraq, adamsız yerdə dayanıb səbrlə yolunu gözləyəcəkdi.

...Telefon bir müddətdən sonra yorulub, axır ki, susdu və evə qəribə, lal bir sükut çökdü.

Professor mətbəxə keçib orda çaydana su doldura-doldura dünən bütün axşamı Generalın danışlığı acı xatirələr boyu açıq boz gözlərinin dərinliyində işaran nisgilli-ağrılı dalğaları xatırladı...

Bütün o möhtəşəmliyin və əzəmətin yuxular qarşısındaki acizliyi professorda bu yenilməz insana səbəbi özünə də aydın olmayan qəribə mərhəmət hissi oyadırdı.

...Telefon yenə aramsız zənglərlə cingildəməyə başladı...

Zənglərə məhəl qoymadan eyvana çıxbıb, ordan külək vurub salmasın deyə, iplə məhəccərə sarılmış nərdivanı içəri keçirdi, sürüyə-sürüyə dəhlizə çıxarıb divara söykədi, pillələri ehtiyatla qalxıb divar şkafının arxa küncündə bir vaxtlar qəzetlərə büküb gizlədiyi bir neçə əlyazmanı üst-üstə qucağına yiğib aşağı düşürdü.

Ciliidləri pürşüklənmiş içi dolu qovluqları yazı masasının üstünə düzüb stolüstü lampanı yandırdı, kresloya əyləşib qovluqların birini açdı və birinci səhifəni oxudu:

«Həyatımız - əbədi ölümümüzdə qısa fasılədir...»

V FƏSİL

...Professor içəri daxil olanda, yenə ürəyinin sol nahiyyəsindəki həmin toxuma sancıdı. Elə bil o toxuma məhz qoca psixiatra reaksiya verirdi, onu görəndə xəstələnirdi, şıltaq-şıltaq sizildiyib göynəməyə başlayırdı.

Professor çal bölgərə, girdə gözlüklü eynəyi, tünd göy mahuddan şlyapasiyla bu dəfə ona uzaq gənclik illərində ləzzətlə baxdığı sovet filmlərinin qəhrəmanlarını - çar dövrünün zadəgan həkimlərini xatırlatdı...

Professor bir neçə addım atıb qapının ağızında dayandı. Elə bil içəri girməyə ürək eləmədi.

- Buyurun, içəri keçin, - deyib ayağa qalxdı, - sizi görməyimə şadam. – və professora, dünən divanda oturduğu həmin yeri göstərdi, – əyləşin.

Professorun fikri yenə dağınıq idi... elə bil indilərdə əlindən salıb itirdiyi həyat əhəmiyyətli nəyinsə nigarançılığını çekirdi. Paltosunu soyunmadan divana əyləşib bir müddət huşsuz hərəkətlərlə çantasının içində nə isə axtarmaqla məşğul oldu.

Kreslosuna əyləşib:

- Açığı, gözləmirdim ki, bu tezliklə nə isə eləmək mümkün olacaq, - dedisə də, professor elə bil onu eşitmədi, dəri çantasının içindən bir-birinin davamı kimi çıxardığı müxtəlif ölçülü kağız bağlamaları səliqə ilə jurnal mizinin üstünə düzdü.

- Siz orda neyləyirsiz, professor?..

- Bunlar bizə lazımla olacaq... – professor fikri hələ də çantanın içində, həyəcandan, ya nədənsə, nəfəsi təngiyə-təngiyə dedi.

Professorun zahiri görünüşündə də, nəcib ədalarında da doğma olan nə isə var idi... Elə bil bu səbrsiz, qaradınməz adamlı nə vaxtsa, hardasa həyatının ən ağrılı anlarını yaşamışdı... Ya bu doğmaliq dünənki axşamdan – həyatının ən ağrılı, gizli sırlarını onunla bölüşməsindən yaranmışdı?..

Qəribəydi ki, dünən professoru iqamətgahının yarıqaranlıq, küləkli həyəti ilə ötürəndən sonra da, ürək qızdırıb danışdıqlarına, gizli etiraflarına görə zərrə qədər olsun, peşmançılıq çəkməmişdi. Bütün gecəni də rahat yatmış, nəinki məqberəni, ümumiyyətlə, yuxu görməmişdi. Bu səhər isə professorun dünənki ovsun seanslarında əməlli başlı hipnoza düşdüyüünü anlamışdı. Elə olmasayı, o, özünə yaraşmayan miskin sadəlövhüklə bütün həyatını, ən gizli hadisələri və hissələrini, əsgər zabitə hesabat verən tək, bütün axşamı ona danışmadı..

- Demək, deyirsiz, yuxu - insanın azad ola bildiyi yeganə vəziyyətdi.

- Bəli, bəli, elədi ki, var... - professor candərdi dedi. Başı indi də dizlərinin üstünə yiğdiği sarımtıl səhifələri bir-birindən ayırmaya qarışmışdı.

Professor dünən də, burda – həmin bu qara meşin üzlü divanda oturub onun kövrək etiraflarına qulaq asanda da bu vəziyyətdəydi. Özü burda - onun hüzurunda ola-ola, elə bil həm də hardasa, uzaqlarda – ünvani, səmti bu iqamətgahdan görünməyən hansısa, tamam ayrı ərazilərdəydi... Kağızları bir-birindən ayıran tələsik hərəkətlərindən, boynuna düşəni tezçə başa vurub buralardan qurtulmaq istədiyi göz qabağında idi.

Bir qədərdən sonra, deyəsən, professor axır ki, istəyinə nail oldu.

Sarımtıl səhifələrlə qalaqlanmış kağız bükülüləri müxtəlif həcmələrə bölünmüş hissələrlə mizin üstündə yanaşı dayanmışdılar. Professor da, nəhayət ki, paltosunu soyunmaq qərarına gəlmişdi.

- Dünənki axşamdan sonra başa düşürəm ki, sən demə, özüm barədə heç nə bilmirəmmiş?!.. – deyib professora zilləndi.

- Əslinə qalanda, biz heç birimiz özümüz barədə heç nə bilmirik, - professor paltosunu divanın qoltuqluğuna atıb, yenə mizin üstünədəki vərəqlərə qayıtdı. - Dünən özünüz də gördünüz ki, sizi hipnoza salmaq mümkün olmadı. Şüuraltı yaddaşınız möhkəm qorunur. Ora müdaxilə etmək olmur. Yol yoxdur... Ən təsirli hipnoz üsulları belə, o yola qoşulmağa imkan yaratmır. Mümkün deyil... - professor deyib ciyinlərini çekdi, sonra qəfildən güclə seçiləcək təbəssümlə:

- Açığını deyim, belə bir hal mənim qırx beş illik praktikamda ilk hadisədir. Mənim özüm üçün də maraqlıdır.

Hipnoz alınmışdı... - General ürəyindən qara qanlar axa- axa fikirləşdi, - ...professor yalan deyirdi. Olsun ki, professor onu düz hesablamamışdı... yaddaşlarında, qəlblərində, paltar şafının siyirmələrində eşələnən tək eşələnməyə alışlığı yüzlərlə xəstələriyle qarışq salırdı...

- Məni ən çox narahat edən isə bu deyil. Sizin, insanlara, ümumiyyətlə, hər şeyə inamsızlığınızdır. Olsun ki, şüuraltı yaddaşınızı qapalı saxlayan da həmin bu qatı inamsızlıqdır. - professor bu yerdə susub fikrə getdi, sonra divanın ayağına söykədiyi çantasının içində boylandı. - İnsanlara qarşı yadlığını mütləq hansısa, əsaslı səbəbləri var. O səbəblərdən çox olsun ki, siz özünüz də məlumatızsınız. İlk əvvəl biz bunu aydınlaşdırımlıyalıq.

Hələ öten həftədən aldığı məlumatlardan, professorun şəhərdənkənar qəsəbələrin birində, qarısının ölümündən sonra tək-tənha yaşıdığından xəbərdar idi. Məlumatlara görə, qoca professorun nə klinikada, nə ayrı bir tərəfdən heç bir ünsiyət əlaqəsi yox idi, heç bir nəzəri fəaliyyətlə məşğul olmur, elmi əsər üzərində işləmir, yalnız praktiki müalicə ilə məşğul olurdu.

Eləydisə, professor niyə belə tələsirdi, onunla candərdi danışa-danışa niyə buralardan - hər ölkə vətəndaşının maraq və pərəstiş dolu sevgiyilə can atdığı bu iqamətgahdan tezcə qurtulmaq istəyirdi?.. Bu dünyagörmüş, səbsiz alimin tələsdiyi yer hara idi?.. - professoru dirləyə-dirləyə fikirləşirdi.

- ...O ki, qaldı Məqbərəyə... burda müəyyən qədər nə isə başa düşülür... - professor deyib, ondan bir qarış kənara - sanki hansısa uzaqlarda qaralan möhtəşəm Məqbərəyə zilləndi. - O Məqbərəni, mən belə başa düşdüm ki, siz özünüz tikdirirsiz. Yuxularınızda yəni...

- Belə çıxır. Amma axı mənim heç bir Məqbərə tikdirmək niyyətim yoxdur?!.. - dedi və həmin dəqiqə də, yuxularında gördüyü Məqbərəyə necəsə, isinişdini anladı.

- İndi bunun bir o qədər də əhəmiyyəti yoxdu. Bunu dünən də danışdıq. Bizim şüuraltımızda baş verənlərdən çox vaxt özümüz xəbərsiz oluruq. - professor eynəyini düzəldib gözlərini qayıdı. Elə bil bununla fikirlərində sahman yaratmağa çalışdı. - Dünən bütün axşamı bu barədə fikirləşmişəm. Sizin şüuraltınıza müdaxilə eləməyin mümkünşülvü barədə. Dünən bunun səbəbi mənə məlum deyildi...

- Sözün qisası, vəziyyət - əlacısızdı.

Professor elə bil əvvəl onun nə dediyini anlamadı, sonra fikrini toplayıb:

- Mən, elə demədim. - dedi və divanın kürəkliyinə söykəndi. - Bu dəfə biz ayrı yolla gedəcəyik. - dedi və çantasının içindən, dəstəyi üst-üstə çirkli tənziflə sarılmış ucuəyi, qaramtil bıçağı və bir neçə sarımtıl səhifəni çıxarıb dizlərinin üstünə qoydu.

- Bu bıçaq misdəndi. - dedi - Bunu siz hər iki ovcunuzda saxlamalısız.

...Bıçağı əlinə aldı. Bədənidən soyuq cərəyanabənzər nə isə ötüb keçdi... Barmağını ucuna toxundurub itiliyini yoxladı.

Bıçaq, küt və iliq idi... işlənməkdən, ya köhnəldiyindən, misi qaralmış, dəstəyi yeyilmişdi...

- Bu, lap casus bıçağına oxşayır. - bıçağı əlinin içində o üz-bu üzə çevirə-çevirə dedi.

- Gözünüzü yumun və mənə qulaq asın. - professor yenə elə bil harasa tələsirdi. - İlkin şərt - sizin daxilən rahat olmağınızdı.

...Gözlərini yumub dünənki kimi rahatlanmağa çalışdısa da, içini gəren narahatlıq sovuşmadı. Bütün bu seanslardan sonra bu tədbirli, uzaqqorən qocanın, həyatı boyu doğmalarına belə aćmadığı sirlərini özüylə kənarlara - dörd bir yanı adamlı dolu açıqlıqlara aparacağını bilə-bilə, hansı rahatlıqdan danışmaq olardı?..

- Hər şeyi unudun. - professor öz səsinə oxşamayan, ayrı səslə dedi. - Siz heç nəyi xatırlamırsız. Sizi heç nə narahat etmir. Tam sakitsiniz. Siz tam rahatsız... Ovuclarınız isti və yumşaqdır...

Professor dünən də eynilə bu sözləri deyirdi. - bıçağı ovuclarının içində bərk-bərk sıxa-sıxa fikirləşdi. - onunsa, eynilə dünənki kimi, yuxusu gəlmirdi...

- ...Ayaqlarınızın altı yumşalır, dabanlarınız ilqidir...

Bıçağın tiyəsinin itiliyini indi də ovuclarıyla yoxladı.

Bıçaq, sən demə, bir o qədər də küt deyildi. Ən aži, çörək doğramağa yarayardı... Sonra elə bil o çörəyi kəsdi də... bıçağın əyri ucunu yaxşı bişməkdən qupquru qabarcıqlar bağlamış ətirli, qara çörəyin içində salıb dilim-dilim doğradı... və professorun həzin səslə, qulaqyoran ahənglə dediyi sözlərdən, ya nədənsə qollarının süstləşdiyini hiss etdi... Sonra

dabanları isindi... ovuclarının içinde getdikcə ağırlaşan mis bıçağın, insan temperaturunu xatırladan qəribə, diri bir istiliklə isinməyə başladığını hiss etdi...

- ...ətraf sakitlikdi... boşluqdu... bizi heç nə narahat etmir... - professorun səsi getdikcə uzaqlaşırdı...

Gözlərini açmaq, professorun ha yana, hansı tərəfə çəkildiyinə baxmaq istədisə də, göz qapaqlarını qaldırı bilmədi... eşitdiyi son sözlər anlaşılmaz, yad dialektin, qorxunc fışılıtlar dolu səslərin arasında əriyib itdi... və o tanış ciyirlərin, namnazik şirimpli arxlərin, kənarları paslı məftillə bərkidilmiş taxta körpülərin böyür-başından qəribə bir sürətlə ötüb nə vaxtdansa, lap çıxdan görmədiyi doğma mənzərələri - doğulub böyüdüyü kəndi... tez-tez ciğallıq edib dava saldığı kənd uşaqlarını, tənəffüslerdə məktəbin arxa həyətində qoyun qırxan dazbaş coğrafiya müəllimlərini gördü... elə həmin dəqiqə də məktəbdən bir az aralıda, belində dama-dama yun şalı, örüşə aparan yolun bostanlığında çöməlib torpaqla əlləşən anasını gördü...

Anası yenə hamilə idi... və elə ordaca doğulan körpəni qucağına sıxb ona sarı yeriyən nənəsini gördü... Nənəsi qucağındakı bələyin içindən qara muncuğa bənzər gözlərlə sakit-sakit ona zillənən körpəni ona göstərə-gəstərə, tənbəkidən qaralmış dodaqları fıştırıq çalan kimi, qabağa uzadıb xırıltılı səsiylə:

- Sən bunnardan döyilsən, bala!.. - dedi. - Sən tamam ayrı ulduz altında gəlmisən bu dünyaya. Ən nəhəng, ən işiqli ulduzun altında!.. O ulduz buralardan görünmür, bala!.. Amma onu sən mütləq görməlisən!.. Yoxsa kim olduğunu bilməyəcəksən. Vallah bilməyəcəksən, bala...

...Ayaqlarının altı gizildəyirdi... yandırırdı...

Əlini ayağının altına atmaq istəyəndə qolu gizildədi... İstidən, havasızlıqdan nəfəsi kəsilə-kəsile:

- Çıraqları yandırın! Yandırın çıraqları!.. - dedisə də, səsinə eşidən olmadı.

Səsi yaxınlıqda xırda ləpələrlə ləpələnən hovuzun səsinə qarışdı...

Dartınib özünü dikəldi.

Məqbərənin içi boğanaq idi...

Arxada dayananların isti nəfəsindən idi, ya nədənsə, havası çatmırıldı...

Arxadakılar da elə bil qızdırılmışdılar... Arxadan ona sarı qızdırımlı nəmişlik axırdı elə bil... Yoxsa bu boğulma tutması, son həftələrin əsəb gərginliyinin bəhrəsi idi?..

Bədəni əyləci sıradan çıxmış mühərrik kimi, canının istisini qarnının içində yiğmağa başlamışdı...

...Çıraqları, axır ki, yandırdılar... Məqbərənin divarları, içərinin istisindən, ya nəmişliyindən tərləyib damla-damla su axırdı... Yoxsa yağış yağırdı?..

- Açıñ pəncərələri... - ürəyi sıxıla-sıxıla dedi, sonra qəfildən bərkədən - Pəncərələri açı-İN!!.. - deyib bağırıldı.

- Rütubət özüldən gəlir, əla həzrətləri... - kimsə lap böyründə, astadan dedi.

Çaqqala bənzər balaca, ariq adam idi, qaranlıqda işaran tülükü gözlərini üzünə zilləmişdi.

...Qəsdən bu yeri seçmişdilər... - zəqqutun tamlı acı qəzəb içini oya-oya fikirləşdi. - Qəsdən məhz buranı seçmişdilər ki, zəlzələ də sökə bilməsə, nəmişlik söksün. Söküb çökdürsün... yerlə yeksan eləsin...

Nəmişlik daşların canına yermişdi, gün şüaları buz sarayı əridən kimi, divarların içini oya-oya Məqbərəni əridirdi... Əridirdi ki, onu onun taxt-taciyla bir Yer üzündən itirsin...

- Bu yeri seçəndə başınız hardaydı?.. - Məqbərənin divarları o danışdıqca, səsini canına çəkirdi, suya çevirib damla-damla ha yanasa axırdı.

Səsi də itirdi burda... –fikirləşdi, dişlərini qıçayıb:

- Sizinləyəm!.. – dedi.

Arxadakılar səmtini dəyişən sürü kimi, yerlərində tərpəşdilər...

- Mən dedim, sözümüz eşidən olmadı. - kimsə arxadan dedi.

Divarların nəmişi hardansa, arxa tərəfdən - sütunların o biri üzündən sizirdi... mərmər döşəmənin altıyla, torpağın içiyə sürünə-sürünə divarların canına yeriyirdi... özülü damla-damla, hissə-hissə yuya-yuya, Məqbərəni pillə-pillə çökdürürdü...

Geriyə qanrlıb arxadakıların üzlərinə zilləndi...

İçərinin qaranlığı heç kimin üzünü görməyə imkan vermirdi... çıraqların zəif işığı altında hamı bir-birinə oxşayırdı...

...Yadına, iki gün əvvəl, nahar vaxtı taleyin buyuruğuyla içirdiyi kəhrəba rəngli şərbətdən bircə göz qırpmında dayandığı yerdəcə dünyasını dəyişən - əlində qab-qacaq dolu məcməyi büküllüb əlindəkiləri yerə salan, qarala-qarala qovrulub döşəməyə yixılan xidmətçinin xain zəhərlənməsindən qaralıb kül rəngini alan üzü düşdü...

Bütün bunlar elə belə deyildi... - gözünün ucuyla, hovuzun ətrafında hürkmüş üzlərlə, xain gözlərlə, pusquda duran kimi dayananlara baxa-baxa fikirləşdi. Bəlkə də, bu dəqiqə, bu an - o, burda - Məqbərənin tikilişinin seyrinə çıxdığı məqam hansısa yaxınlıqlarda ölümünə gizli hazırlıq işləri gedir, məkr və intiqam dolu sui-qəsd planları hazırlanır. Odu ki, nəfəsləri belə istidi... Odu ki, qızdırımalıdırılar. Odu ki, divarlar tərləyir... Divarları tərlədən – xainlikdən isinən qəlblərinin nəfəsləridi!..

...Ürəyi sıxıldı. Ötən həftənin sonu gördüyü yuxusunu xatırladı...

Yarıqaranlıq, darisqal dəhliz... kişnəyə-kişnəyə qaçıb çöllüklərdə itən atından ovuclarında qalan cilov... iniltisinə dəhlizə çıxb köməyinə qaçıdı, qucağına alanda cansız olduğunu anladığını ölü usaq...

...Üzbəüz sütunun arxasında kimsə vardı... Yoxsa ona elə gəldi?..

Hardansa uzaqdan, aramlı Məqbərəyə yaxınlaşan ilxının səsi eşidilməyə başladı...

Ürəyi qəfil zədə almış kimi, sopsuq giziltiyə göynədi...

Bu, ilxi deyildi... Atlı qoşunun səsi idi...

- Bu nə səsdi belə?.. - səsi də zədəli idi...

- Nə səs, əla həzrətləri?..

Nəfəsini içinə qısılı sakitliyə diqqət kəsildi...

Hə, özüdü ki, var... atlı qoşunun səsi idi... Aramlı məqbərəyə yaxınlaşırdılar...

Ürəyi əsəbi-əsəbi döyündü, geriyə qanrlımadan:

- Guya eşitmirsiniz? – dedi.

- Xeyr, heç bir şey eşitmirik. – arxadan səs gəldi.

...Hamının rəngi saralmışdı... Yoxsa, ona elə gəldi?!..

...Sonra o qoşunu gördü də... Eləcə oturduğu yerdə... Məqbərənin səskeçirməz divarları arasından... sinəsinin içində bitən gözleriylə gördü...

...Ucubiz dəbilqələri, gümüşü nizələri, pullu döyüş libaslarıyla nəhəng, dəmir dalğa kimi şahə qalxan atlı qoşun toz dumanının içiyə Məqbərəyə yaxınlaşırıdı...

- Demək heç nə eşitmirsiniz. - deyib ayağa qalxdı.

- Xeyr, zati-aliləri, heç nə eşitmirik. - hamı bir ağızdan mələşdi.

- Bəs onda niyə belə saralmışız?..

...Bu sözdən sonra nə oldusa, hamı əmr almış kimi, geriyə çekildi... üzbəüzdəki qızılı sütunun arxasından sıçrayan üzü niqablı, əlisilahlı iki əsgər quzğun kimi üstünə şığıdı... Əsgərlərdən biri qollarını geriyə qarib onu göz qırpmında dizi üstə çökdürüdü, o biri - yasti xəncərini boğazına yeritdi...

...Xəncərin itiliyindən bədəni uçundu... boğazının qanı nəfəs yoluna dolub onu boğdu... və o, o biri sütunun arxasından, sütündən qopan qəlpə tək, ayrılib ləng addımlarla üstünə yeriyən Minbaşının nifrət və qələbə dolu cavan üzünü gördü...

Minbaşı ona yaxınlaşdıqca, elə bil yuxarı qalxırdı, havayla gəlirdi...

Yoxsa o, aşağı çökürdü, qanından islanıb ağırlaşan ipək arxalığının dibinə yatırıdı?!..

Minbaşı ona çatıb dizi üstə oturdu, bir müddət ağır-ağır nəfəs ala-alə, üzünə yaxından baxdı... sonra ehmal hərəkətlərlə əlini əlinə alıb şəhadət barmağındakı dövlət möhürlü üzüyünü sivirdi, ovcunda sıxıb ona bir az da, bu dəfə mərhəmətlə baxdı...

... Minbaşının üzü tərli idi...

- ...Cənab General!.. Cənab General... - professorun dil-dodağı qurumuşdu.

...Generalın nəbzi itmişdi, rəngi avazımış, dırnaqları göyərmişdi...

...Bu, necə ola bilərdi?!.. - professor vahimədən başının tükləri qabara-qabara fikirləşdi. – O ki hər şeyi düzgün eləmişdi?!..

Əlləri titrəyə-titrəyə Generalın göz qapaqlarını aralayıb bəbəklərinə baxdı.

Generalın bəbəkləri tünd və cansız idi...

Nəfəsi tutula-tutula köynəyinin düymələrini açıb qulağını sinəsinə dirədi.

Generalın sinəsi, divar kimi soyuq və səssiz idi...

...Gözü Generalın yazı masasının böyründəki mizin üstündə qaralan nömrəsiz telefon aparatına sataşdı...

Özünü aparata atıb dəstəyi qaldırdı...

Dəstəyin o başından:

- Bəli, cənab General. - səsi eşidildi.

- Mən Veyisovam... professor Veyisov... - professor hiss elədi ki, dili söz tutmur, - ... cənab General...

...Bir dəqiqə keçmədi ki, dəhlizdən tarappılı səsləri eşidildi... bir neçə əlisilahlı hərbi hövlnak içəri daxil oldu, professoru kənara itələyib divara dirədilər. Onların ardınca otağa vətəndaş geyimində bir neçə adam və əli ləvazimatlı həkim dəstəsi doldu, nəfəssiz Generalın başına yiğışıb cəld hərəkətlərlə onun vəziyyətini yoxladılar, ağırlaşmış bədənini ehtiyatla kreslodan qaldırıb yaxındakı divana keçirdilər.

Dəhlizdə kiminsə telefonla:

- ... Nəfəsi eşidilmir... - deyən həyəcanlı səsi eşidildi və çox keçmədi ki, otağa əlləri kardioloji cihazlarla, çantalar və qutularla dolu ayrı həkim briqadaları doluşdu... ağarmış bənzılrlə Generalın nəbzini, bəbəklərini yoxlamağa, özləri gətirib gəldikləri cihazları tələsik hərəkətlərlə quraşdırmağa başladılar.

Generalın şəxsi mühafizəçiləri də burda, həkimlərin arasında idi.

Biri həkimlərdən aralanıb professora yaxınlaşdı, əl atıb professorun üzünü, kağızı əzən kimi, eynəyiqarışq əzdi...

Eynəyin qırıq şüşəsi professorun qaşını kəsdi... qanı gözünün içində yayılıb otağı qıpçırmızı göstərdi...

Mühafizəçini kənara itələyib ondan araladılar...

Burnu da əzilmişdi... mühafizəçinin əlindən, ya ağızına sızan qanın qoxusundan, professor damağında qəribə, kimyəvi dad hiss elədi...

* * *

Maşın şəhərin kimsəsiz küçələrindən ötdükcə, təkərləri yolların çala-çuxuruna düşüb içindəkiləri çalxaladıqca, professorun qaşının qanı daha şiddetlə axırdı.

Qabaq oturacaqda oturan mülkü geyimli şəxslərdən biri, deyəsən, qrupun başçısı maşının güzgüsündən geriyə – profesorun üzünə zillənib:

- Olsun ki, damara düşüb. - dedi.

Bayaqkı mənzərə – seansın gözlənilməz məqamı Generalın qəfil zərbə almış kimi, ağırlı iniltiyə inildəyib əllərini xirdəyinə atması, boğazından yapışib özünü boğan tək, boğması, sonra cansız bədənin bütün ağırlığıyla kreslonun dirsəkliyinə yixilması hələ də gözünün qabağındaydı...

Ürəyi bulanırdı... Ürəyi yenə içiñe dolmağa başlayan dumanabənzər nədənsə bulanırdı... Dünənin axşamını - bütün gecəni fövqəladə hallarda tətbiq olunan hipnotik əməliyyatlar barədə çardaqdən təpib çıxardığı qədim əlyazmada oxuduqlarını, daha sonra bu əlyazmanı hardan və necə əldə etdiyini yadına salmağa çalışdı və xatırladı...

Bu əlyazmanı ona uzun müddət Tibetdə işləmiş, sonradan hansıa səbəbdən ordan da yoxa çıxmış keçmiş həmkarlarından biri – insanların şüuraltı yaddaşının sırlarınə dair yazdığı unikal əsərləri ilə dünyanın bir çox ölkələrində məşhurlaşmış Dementiy Nikiforoviç bağışlamışdı...

Əlyazmanın saralmış səhifələri, cadu və dua mətnlərinin oxunuş qaydaları, paralel zaman ölçülərinə ötürülmə üsulları, əlaqə cədvəlləri, energetik qütblərin bölünmə əmsalları bir-birinə qarışib başını hərləndirdi...

Qaşının qanı hələ də gicgahıyla sızırdı...

Əlini cibinə salıb burun yaylığını çıxartmaq istədisə də, çantasının və əlyazmaların iqamətgahda - Generalın otağında qaldığını xatırladı...

- Mənim çantam...

Başçı geriyə yönüb:

- Nə dediniz, professor?... - dedi.

- Çantam orda qaldı.

- Narahat olmayın, professor, çantanıza heç nə olmayacaq... – dedi, sonra geriyə qanrlılıb maşının, ya özünün ha tərəfindənsə çıxardığı xırda tənzif bükülüsünü ona uzatdı.

Eynəksiz olduğundan, ona ötürülənin nə olduğunu seçə bilmədi və sol böyründə oturan o biri mülkü geyimli adamın onu çıxardığını yalnız indi anladı.

«Çantanıza heç nə olmayacaq, sizə isə olacaq.» - professor bir neçə dəfə ürəyində təkrarladı.

Maşın şəhərin mərkəzindən ötüb üzüasağı - sahil parkına sarı buruldu.

Küləyin toz-torpağını göye üfürdüyü yarıqaranlıq küçələr bomboş idi.

Onu evə aparmırdılar... Məlum məsələydi ki, evə aparmırdılar. – ürəyi sıxıla-sıxıla fikirləşdi. - Generalı öldürən adamı hansı məntiqlə evə apara bilərdilər axı?!...

...Maşın bir də burulub, professorun hələ cavanlıq illərindən yaxşı tanıdığı, içində baş verən qorxunc hadisələrdən uzaqdan-uzağa xəbər tutduğu Dövlət Təhlükəsizlik Komitəsinin həyətinə daxil oldu və dəmir çərçivəli hündür qapılardan birinin qarşısında dayandı.

Uzun illərlə, yolu bu dövlət əhəmiyyətli binanın qarşısından düşdükcə, qaramtil şüşələrinin arxasından işığın yanıb-yanmadığı bilinməyən bu tikilinin içəri üzündə nələr baş verdiyini təsəvvüründə canlandırmağa çalışdığını dövrləri xatırladı... İndi hər şeyi öz gözləiyə, əyani surətdə görəcəkdi.

...Professoru maşından binanın girəcəyində dayanmış ayrı iki nəfər – olsun ki, bu binanın mülki geyimli əməkdaşları düşürüb içəri ötürdülər.

Vestibül zırzəmini andıran pəncərəsiz, qapalı bir yer idi.

- Veyisov. – sağ tərəfdən qoluna girmiş əməkdaş girəcəyin yaxınlığında şübhəli arakəsmənin arxasında oturmuş kiməsə atdı və onu vestibülün sağ cinahında qaralan liftə sarı apardılar.

Liftdən elektrik məftilinin yanığı iyi gəlirdi... düymələrinin üstündə mərtəbələri göstərən rəqəmlər yox idi. «Qrupun başçısı» liftə hamidan axırda daxil oldu, professorla üzbəüz dayanıb nömrəsiz düymələrdən birini basdı və lift professorun gözlədiyi kimi, yuxarı yox, harasa, aşağı getdi...

Alt mərtəbələrdən birində liftin ağızında professoru iki nəfər əlisilahlı əsgər gözləyirdi. Onu mülkü geyimlilərdən təhvil alıb yarıqarınlıq dəhlizlərdən keçirə-keçirə binanın daha havasız və qaranlıq dərinliklərinə apardılar.

Binanın alt qatı üst qatından xeyli böyük, üst hissəsinin mərtəbələri, çoxhücreli alt hissəsinin bir növ ayzberqvari başlanğıçı idi... - professor əsgərlərin arasıyla yeriyə - yeriyə fikirləşdi.

Əsgərlər tünd yaşıl rəngli alçaq qapılardan birinin qabağında dayandılar, qədim qala darvazalarının açarlarını andıran iri, qara açarlarla qapını açıb professoru içəri ötürdülər, qapını arxadan kilidləyib elə bil bir mərtəbə də aşağı endilər. Yoxsa yuxarı qalxdılar?.. Axır ki, əsgərlərin getdikcə uzaqlaşan addım səsləri bir müddət hardansa, aşağı mərtəbələrdən eşidildi və kəsildi...

Bura alçaq tavanlı, darısqal bir otaq idi. Üstünə boz adyal çəkilmiş dəmir çarpayıdan, aşağı küncdə divara bərkidilmiş qazana oxşar dəmir ləyəndən və bir kətildən savayı, heç nə yox idi.

Ayaqlarını ardınca sürüyüb özünü çarpayıya saldı.

Dizləri əsirdi. Olsun ki, açıqdan idi... həm də keçirdiyi bayaqqı qorxudan.

Özünü dikəldib toparlanmağa çalışdısa da, dizlərinin, qollarının tanış süstlüyündən dərmansız keçinə bilməyəcəyini anladı.

Gərək bayaq ona tənzif bükülüşü ötürən başçıya şeker xəstəsi olduğunu, dərman asılılığıyla yaşadığını deyəydi...

Qalxb qapiya sarı yeridi, orda özünü divara söykəyib qapını zəif-zəif döyəclədi.

Gərək başa salayıdı onu ki, dərmansız keçinə bilmir... Xəstədi.

Ürək döyüntüləri getdikcə, zəifləyirdi... Nəfəsi arada bir ciyərlərində ləngiyib gözlərini qaraltdı... və yenə bayaqqı mənzərə – tiyəsi sarıqlı bıçağı iki yerə böləcək kimi, sıxıb saxlayan Generalın cansızlaşdır sinəsinə asılan başı, boğazının yoluna dolan son xırıldalarla xırıldaması gözünün qabağına gəldi...

Seansa başlamazdan, yadına gəlir, cib saatında vaxtı dəqiqləşdirmişdi. Ölüm - düz yeddi dəqiqlidən sonra baş vermişdi... General onu boğurmuşlar kimi, əllərini xirtdəyinə atmış, bir müddət nəfəsi kəsilən tək, cabaladiqdan sonra başı kəsilmiş kimi, xırıldamağa başlamışdı...

...Bu nə demək idi?.. – qapını bir də döyəclədi və hiss elədi ki, necə bədəni boyu qanı ləngiyib donmağa başlayır...

Olsun ki, bu, fiziki ölüm deyildi... Olsun ki, Generalın şüuraltı yaddaşında nə isə baş vermişdi... Nə olmuşdusa, orda olmuşdu...

Generalı ordan – şüuraltı yaddaşının hansı döngəsindənse bündəyib düşdüyü o qaranlıq ölüm uçurumundan çıxarmağın yolları barədə əlyazmada heç nə yazılmamışdı...

Yaddaşını gərib şüuraltı ilə əməliyyatlarda baş verə biləcək bu sayaq hallarla bağlı gözüne sataşan hər hansı cümləni xatırlamağa çalışdısa da, anladı ki, əməliyyatın bu tərəfi ilə bağlı bəlkə də, yazılmış hissəsini oxumayıb. Buna, sadəcə, vaxtı çatmayıb...

İndi məsələnin bu qəliz mahiyyətini o kimə və necə başa salayı?.. – qapını döyəcləməkdən yorulub yerinə qayıtdı.

Baş vermiş hadisə ilə bağlı danışib anlatmağa çalışacaqları, dindirilmə protokollarına köçürülməkdən savayı, ayrı heç nəyə yaramayacaqdı və o, ömrünün qalan hissəsini burda – qəbr evini andıran bu pəncərəsiz, darısqal otaqda, bu gecəki seansdan qazandığı casus statusuyla başa vurmali olacaqdı...

Ürəyi laxlayıb elə bil dayandı... Ayağa qalxıb nəfəs dərdi, ehmal addımlarla yeriyb dargözlüklü havaçəkənin altında dayandı.

Yoxsa, məsələlər tamam ayrı cür idi?.. Generalın taleyinə yazılmış ölüm aktı hansı gizli qüvvələrin hökmü iləsə seans vaxtına salınmışdı?..

...Dəhlizdə elə bil qapı açıldı... ya bağlandı?.. Və professor yenə yuxularını... akademikin sırı qətlini xatırladı... Əlini jiletinin cibinə saldı.

Saatı yoxa çıxmışdı...

Saatını harda qoya biləcəyini yadına salmağa çalışdı və yadına düşdü ki, saatını heç yerdə qoya bilməzdi...

Əlini toqqasına atdı. Zəncir həmişəki yerində - toqqanın ilgəyindən asılı vəziyyətdə qalmışdı, saat isə yoxa çıxmışdı.

Ola bilsin, qırılıb harasa düşmüşdü. - fikirləşdi və çarpayının kənarına əyləşdi. - Bundan sonra saat nəyinə lazım idi?.. İndi onu burdan, bu havasız, dar kameradan azadlığa buraxsalar belə, yaşamağa qoymayacaqdılar.

Hardansa yadına, "Lenin 1918-ci ildə" filminin ağ-qara kadrları - Lenini qəfil gülə ilə öldürmiş əks-inqilabçı Kaplanın xalqın təpiyi altında vəhşicəsinə döyülməsi səhnəsi düşdü...

İndi o da təxminən həmin vəziyyətdəydi. - gözləri yuxusuzluqdan acışa-acışa fikirləşdi və çarpayının adyalını açmadan böyrü üstə uzandı.

Hər şey hansısa sırı qanuna uyğunluqlarla, səliqəli ardıcılıqla bir səmtə doğru gedirdi. Onu hər tərəfdən sıxa-sıxa, darısqal yollarla edama aparırdılar...

...Çarpayının dirəndiyi əhəngli divarın o üzü xırda-xırda döyüldü... Yoxsa, bu, ona elə geldi?!

Dikəlib sakitliyə diqqət kəsildi.

Üstü cürbəcür rəqəmlər və sözlərlə çizilmiş sarımtıl divarı o üzdən kimsə xırda-xırda döyürdü...

Dizi üstə dikəlib qulağını divara diredi...

Divarın o üzü sakitlik idi... sonra elə bil o üzündə nəfəs aldılar... Yoxsa, qulağına səs gəldi?!

Barmaqlarının ucuyla divarı astaca tıqqıldatdı.

- Professor!.. – qəfildən hardansa, az qala, qulağının dibindən tanış səs eşidildi... - Bu sızsız?!

Qulağında yandırıcı gülə kimi partlayan səsin vahiməsindən gözləri qaraldı...

...Bu, bir neçə gün bundan əvvəl mum rəngli bənizi, sarımtıl əlləriylə Elmlər Akademiyasının işıqlı iclas salonunda – gül səbətləri və qara, atlas lentlərlə bəzədilmiş hüznlü səhnədə, qırmızı məxmər örtüklü tabutun içində yatan akademikin səsiyidi...

Nə isə demək istədisə də, səsi çıxmadı...

- Professor, mənəm... Yadınıza düşdü?..

Özünü toplayıb başıyla "hə" dedi.

Divar bir də, bu dəfə əməlli-başlı döyüldü...

- Professor?!.. Siz məni eşidirsiz?..

- Eşidirəm.. - özünü bir təhər ələ alıb piçıldadı.

- Siz niyə piçıldayırsınız?.. Bizi heç kim eştmir. – akademik deyib susdu. Elə bil onun nə deyəcəyini gözlədi, sonra həmin boğuq səslə:

- İndi inandınız mənə?.. Heç olmasa, indi başa düşdüz ki, bütün o dediklərim havalı adamın sayıqlamaları deyil?.. – deyib elə bil qəhələndi.

Bütün bunlar nə demək idi?.. - akademikin boğuq səsini dinlədikcə, ürəyi vahimədən sıxıla-sıxıla fikirləşdi... Akademiki bura kim salmışdı?.. Əgər bu dəqiqə divarın o biri üzündən danışan adam, həqiqətən, akademik idisə, onda Elmlər Akademiyasının Rəyasət zalının güllər içində itib batan səhnəsindəki cənazədə mum rəngli üzü, sarımtıl əlləri ilə yatan kim idi?..

«Bütün bunlar əslində yuxu deyil, professor.» - deyən akademikin vahimə saçan balaca üzü gözünün qabağına gəldi... və bu görüntübədən bədənində xoşagəlməz bir gizli ölüb keçdi...

Əgər bütün bunlar akademik deyən kimi, yuxu deyildisə, onda həmin o müdhiş gecə yuxunun ən dərin, keçilməz məqamı ikicə addım yaxınlığında baş verən o əlbəyaxa vurnuxmada bogula-boğula onu çağırıan kim idi?..

Fikirləri yenə bir-birinə qarışdı... Yaddaşını gərib dəfn günü səhnədə - gül dağının içində itib-batan akademikin üzünü xatırlamağa çalışdısa da, yadına ömründə birinci dəfə gördüyü sarımtıl dərili, yad sıfətdən savayı, ayrı bir şey düşmədi... və dəhşət içində anladı ki, hansı möcüzəyləsə o daha akademikin üzünü xatırlamır... Yaxın dəqiqələrəcən üzünün az qala, ən xırda əzələsi belə yaddaşında közərən akademikin üzünü yaddaşından yerli-dibli silmişdilər...

Akademikin səsi ha yanasa uzaqlaşdı...

Qulağını divara dirəyib vahimədən bədəni üçuna-uçuna, o üzdən qırıq piçiltilarla sızan səslərə diqqət kəsildi...

Divarın içi anlaşılmaz piçiltilarla təngiyən insan nəfəsləri ilə dolu idi...

...Cərəyan almış kimi geriyə sıçradı...

Hər şey aydın idi... Bayaqdan hey aşağı enə-enə gəlib çıxdığı bu darisqal məkan olsun ki, yuxularında sümrüldüyü həmin o Astananın özüdü... - qulaqları uğuldaya-uguldaya fikirləşdi.

Divar yenə bayaqkı ehmal tiqqıltılarla xırda-xırda döyüldü...

- Professor?!.. Siz hara getdiz?.. - akademikin səsi bayaqından xeyli aydın eşidildi.

Akademik indi elə bil divarın içindən danışındı... - Siz məni eşidirsiz, professor?..

- Eşidirəm-eşidirəm. - deyib udqundu.

- Mən sizə deyirdim, sizsə inanmırıdz. Deyirdim axı, onlar məni aparacaqlar... - akademik dedi və elə bil qəhərdən boğuldı.

...Başının tükləri qabardı... vahimədən keyimş dilini ağızının içində zorla hərəkətə gətirib:

- Mən... elə bilirdim, siz ayrı qüvvələri deyirsiz...

- Qüvvələri?.. Hansı qüvvələri?..

- Ali... ilahi qüvvələri. - dedi və özü də fikirləşdi ki, niyə sərək-sərək danışır?..

- Bəli, mən bunları deyirdim, professor. Ali olanları... Axı mən onun haqqında yazırdım?!.. - akademik bu yerdə piçiltiya keçdi. - Onlar o dəqiqə xəbər tutdular...

- Kimin haqqında?.. - piçıldı.

- Onun haqqında.

- Axı kimin - onun?..

Bu an nə baş verdi, akademikin isti nəfəsini hardasa lap yaxınlıqda - qulağının içində hiss etdi... Elə bil akademikin seyrək, çal bölgələri qulağının mərcəyinə də dəydi...

Akademik qaynar piçiltıyla:

- Sizin beşcə dəqiqə bundan əvvəl öldürdüyünüz adam haqqında. – deyib susdu.

...Akademikin bu sözündən gözləri qaraldı...

- Mən heç kimi öldürməmişəm. - deyib divardan aralandısa da, akademik:

- Öldürmüsüz-öldürmüsüz. – deyə piçildadi - Bu məqamı ömrünüz boyu gözləmisiniz. Özünüzdən xəbərsiz. Dediiniz həmin o şüuraltı yaddaşınızla...

Akademik sonra yenə nə isə dedi, qulaqları uğuldadığından, başa düşmədi... Akademikin səsi uzaqlaşın bayaqqı piçiltilərə qarışdı və professor divarın o üzündə kiminsə pis-pis güldüyünü öz qulaqlarıyla eşitdi...

- Siz orda tək deyilsiz?.. – professor dedi və nəyə görəsə qızardı.

...Divarın o üzünə yenə sakitlik çökdü...

Fikirləri bir-birinə qarışdı... Nəhəng cüssəli General yenə geriyə qanrlıb boz gözlərini nizə kimi üzünə sancdı...

- Sizi günü sabah, gəldiyiniz dəhlizlərdən keçirib bir mərtəbə də aşağı düşürəcəklər. Orda meşin divarlı balaca otağa salıb xirdaca dəlikdən güllələyəcəklər... – akademikin səsi dedi.

- Nəyə görə?.. - professor bir şüşəsi çatlaq eynəyini gözünə sıxdı. Elə bil akademiki eynəksiz eşidə bilmirdi.

- Nəyə görə?.. Guya özünüz bilmirsiz?.. Axi siz qatilsiz, professor. Generalın qatili. - akademik bunu deyib o üzdə piqqıldıdıcı elə bil.

- Siz... Siz orda gülürsüz?.. - professorun dili dolaşdı.

- Kim, mən?.. - akademikin səsi qəfildən qəhərlə dolub açıldı. – Siz nə danışırsız, professor, mənim ağlamaqdən savayı, ayrı əlacım yoxdu. Hansı günümə gülə bilərəm?!..

Sizdən sonra məni də həmin o otaqda güllələyəcəklər. Ya da olsun ki, artıq güllələyiblər?!

- akademik ağlamsına-ağlamsına dedisə də, çox keçmədi ki, yenə divarın o üzündən xisinxisin gülüş səsləri eşidildi...

Akademikin son cümləsindən, az qala, nəfəsi kəsildi... sonra fikirləri bir-birinə qarışdı... Nəhəng cüssəli General otağın sol küncündən ona zillənmişdi...

Ürək döyüntüləri zəifləyib itə-itə başını divara söykədi...

...Divarın o üzünə yenə sakitlik çökmüşdü... Elə bil daha oralarda heç kəs yox idi.

Divarı tiqqıldıdıcı:

- Siz ordasız?.. - soruşdu və həmin dəqiqə də divarın o üzündən akademikin asta səslə dediyi:

- Burdayam. – kəlməsi eşidildi.

- Mən... qorxuram. – professor dedi və hiss elədi ki, boğazını qəhər tutur...

- Mən də. - akademik piçildadısa da, professor onun səsində zərrə qədər olsun, qorxuya bənzər nə isə hiss eləmədi. Sonra divarın o üzündən xışılı səsi gəldi... olsun ki, akademik oturduğu, ya dayandığı vəziyyətini dəyişdi. - Burdan xilas olmağın bircə yolu var, professor. Burdan qaçmalıq.

- Qaçmalıq?.. Burdan qaçmaq... - professor deyib duruxdu...

- Biz hamısını fikirləşmişik.

- Biz?!..

- Hə, burda mənim iki adamım var. Onlar bizə kömək edəcəklər. Əslində, mən dünən getməliydim, sizi gözlədim. Bilirdim, əvvəl-axır gələcəksiz.

- Siz...

- Qulaq asın, indi sizin kameranın qapısını o biri üzdən açacaqlar. O dəqiqə çıxmayın. Qırxaçan sayın, sonra dəhlizə çıxb sol tərəfə gedin. Orda sizi qarşılayacaqlar.

- Bes heç siz demədiz axı... - dəhlizdən eşidilən ayaq səsləri, professorun sözünü yarımcıq qoydu. Kimsə oğrun-oğrun kameranın qapısına yaxınlaşırıdı...

Dizlərini qucaqlayıb divara qıṣıldı...

Çox keçmədi ki, kameranın qapısına açar saldılar... nəhəng kilidinin içində üç dəfə burdular. Sonra yenə sakitlik çökdü. Qapının arxasındaki adam niyəsə çıxb getmədi. Yoxsa, onun çəkisiz yerişini, həyəcandan tutulan qulaqları eşitmədi?!

Bir müddət bədəni üçuna-uçuna çarpayının kənarında oturub akademikin dediyi kimi, qırxacan saydı. Sonra ehmalca ayağa qalxıb qapıya yaxınlaşdı. Bir müddət qapını açmadan, kandarda dayanıb dəhlizə diqqət kəsildi.

Dəhliz sakit idi...

Qapını ehmalca aralayıb çölə boylandı.

Dəhlizin yarıqaranlığında gözə bir kəs dəymirdi... irəlidən sağa və sola burulan dar keçidlərin başlanğıcı görünürdü.

Dəhlizə çıxıb akademikin dediyi kimi, sol tərəfə buruldu, ehmal addımlarla yeridi. Yeridikcə, akademikə verməyə macal tapmadığı sualları düşündü. O akademikdən, bura necə düşdүүнү, arvadının divar sobasında yandırıldığı əsərin Generala həsr olunan həmin o əlyazma olduğunu, onun bu kameraya salınacağını əvvəlcədən kimdən öyrəndiyini soruşa bilmədi... - fikirləşdi, bu fikirdən özünü qəribə yönəmsizlikdə hiss etsə də, addımlarını ləngitmədi.

Dəhlizin qurtaracağında bir yol da sola burulurdu, ordan aşağı mərtəbənin yarıqaranlığı görünürdü...

...Pillələri ehmalca endikcə, bayaq divarın o üzündən eşidilən sırılı pıçılıtları, akademikin iztehza qarışiq qəhərli səsini, arxasından eşidilən acı gülüşləri xatırladıqca, tükü ürpəndi...

...Hardasa irəlidə –dəhlizin qurtaracağında iki kölgə dəydi gözünə. Kolgələrdən biri elə bil əl elədi ona. Yoxsa bu, professora elə gəldi?!..

Pencəyinin düymələrini bağlayıb addımlarını yeyinlətdi.

Kolgələr hərbi geyimli, bulanıq üzlü iki nəfər cavan adam idi, onun yaxınlaşdığını görüb əllərindəki ağır açarları xışıldada-xışıldada haranınsa kilişini açmağa başladılar.

Açılan - zindan ağırlığında balaca çöl qapısının kiliidi idi.

Professor bunu, qaranlıq dəhlizin qurtaracağına qəfildən şığıyan işiq zolağından anladı...

Çölə çıxanda günəşin, ya gur şüaları gözünün içini ağardan nəyinsə işığından büdrəyib ayaq saxladı... əlini gözünün üstünə qoyub ətrafına baxdı...

Süd rəngli işıqla dolu qəribə, iliq boşluq idi...

- Bura... - deyib nə isə soruşmaq istədisə də, soruşacağını həmin dəqiqə unutdu... Onu azadlığa buraxan cavan hərbçilərə təşəkkürünü bildirməkdən ötrü geriyə qanrilanda isə hərbçilərdən birinin kolgələr sarişan qaramtil üzündən, qaranlıqda hərbi uniformını andıran boz gödəkçəsinin tanış damalarından az qaldı ürəyi dayana...

...Bozgödəkçəli idi... başını onu tanıtmış kimi, aşağı salıb qapını bağlayırdı... qapının xırda nəfəsliyə bənzər qəfəslə pəncərsindən, heç nə ifadə eləməyən donuq üzü bir anlıq görünüb yox oldu...

Bir müddət bədəni bu iliq işığın içinde rahatlana-rahatlana dayanıb durdu. Sonra necəsə qəfildən gözü bozgödəkçəlinin çekib bağladığı qapının üstündəki rəqəmlərə sataşdı...

Qapının yuxarı hissəsində gümüşü rəqəmlərlə 21, bir qədər aşağıdakı aq lövhəcikdə isə, qara hərflərlə: Veyisov N.A. yazılmışdı...

- Cənab general!.. Zat alıləri...

- Elə yox, mən özüm. - Kimsə astadan dedi və üstünə əyilib lap yaxından:

- Cənab general. - pıçıldıdı.

Şəxsi həkimi idi, üstündə təcrübə aparan alim sifətiylə, üzünə lap yaxından baxırdı. Ayıldığını görüb mümkün qədər ehtiyatla:

- Özünüüz necə hiss edirsiz, cənab general? - deyib dikəldi.

Nə isə demək istədisə də, dilini tərpədə bilmədi. Dili böyümüşdü, ağızına zorla yerləşirdi.

- Yaman qorxutdunuz bizi. - həkimi rahat təbəssümlə ona hardansa, uzaqdan baxırdı.

Tavan ağappaq işıqlarla dolu idi...

Bura iqamətgah deyildi.

- Qorxulu bir şey yoxdu. Yüngülvari ürək çatışmazlığıdı. - həkim deyib başıyla, arxasında dayanan kiməsə işaretə elədi.

Gicgahı küt alətlə zərbə almış kimi, gizildəyirdi. Dilini bir təhər hərəkətə gətirib:

- Başım ağrıyır. - dedi.

- İynələrin təsiridi. Beyniniz tam dincəlməlidid. Hamısı yorğunluqdu, cənab general.

Həmişə deyirdim. Sızsə qulaq asmırız.

Dikəlmək istədisə də, özünü tərpədə bilmədi. Qolları, kürək əzələləri küt ağrılarla gizildəyirdi...

- Qollarım... onlar şışıb elə bil. - dedi və sol qolunu yorğanın altından çıxarıb o üz-bu üzə çevirdi.

- O sizə elə gəlir. Dərmanların təsiridi. Bir müddət belə olacaq. Zarafat deyil, sizi ölümdən qaytardıq.

"Ölüm" sözündən ürəyi bulandı...

- İki gündü əlləşirik.

- İki gün?..

- Bəli, düz iki gün.

- Demək istəyirsən, iki gündü mən yatıram?..

- Yatmısız deyəndə ki, sizi yatırtmışq. Dərmanların köməyi ilə. Ayrı yol yox idi. Siz elə vəziyyətdəydiniz ki... - həkim dedi və elə bil bəbəkləri irildi.

Ağzı zəhər kimi acı idi, quru dodaqlarını yalayıb:

- Nə vəziyyətdəydim ki?.. – dedi.

Həkim elə bil əvvəl danışmağa ürək eləmədi, sonra bir anlıq tərəddüd edib qəribə hüznələ:

- Ürəyiniz düz səkkiz dəqiqə dayanmışdı. - dedi.

- Səkkiz dəqiqə?..

Həkim başını kədərlə elə yırğaladı, elə bil dediyi həmin o səkkiz dəqiqədən sonra o ölmüşdü, sonra üzünü kənara çevirib elə bil qəhərləndi. Ya bu, ona elə gəldi?!..

- Demək səkkiz dəqiqə. - deyib fikirlərini bir yerə toplamağa çalışıdsa da, fikirləri çəkisiz toz zərrəcikləri kimi havaya dağılıb elə gəlmədilər...

Hafizəsini gərib həkimin dediyi həmin o iki günə siğmiş səkkiz dəqiqənin içini – yaddaşında ordan saxlanan nələrisə xatırlamağa çalışıdsa da, yadına içi buxar dolu dumanlı nəmlikdən savayı, heç nə düşmədi.

- Yadımda deyil... - dedi.

Sonra həkimin dediyi həmin o səkkiz dəqiqəlik «ölümünə» qədərki halını yadına salmağa çalışıdsa da, yaddaşı gur işıqlı səhnələrdə çuğlayan adam üzləriylə doldu...

...Qapı astaca aralandı və həkim kiminsə işaretisiyle ayağa qalxıb:

- Mən indi gəlirəm. – deyərək, otaqdan çıxdı.

Həkim gedəndən sonra otağa əllərində su dolu iri ləyən, iki tibb bacısı daxil oldu. Ləyəni çarpayışının yanındakı mizin üstünə qoyub əllərini, ehmal hərəkətlərlə üzünü yudular.

Tibb bacıları otaqdan çıxanda gümüşü məcməyidə ona yüngül nahar yeməyi və meyvə şirəsi gətirdilər. Məcməyini gətirən ayrı tibb bacısı idi, əlindəkini mizin üstünə qoyub utancaq təbəssümlə:

- İcazənizlə sizə kömək edim. - dedi.

Qızın üzü Generala tanış gəldi. Amma onu harda gördüğünü yadına sala bilmədi.

- Ac deyiləm.

- Sizə damardaxili dərman vurulmalıdır. Acqarına olmaz, həkim dedi... - qız deyib çarpayışının yanındakı stula əyləşdi, içində yarıyacan şorba tökülmüş kasanı əlinə alıb asta-asta qarışdırmağa başladı.

- Bəlkə, bir az dikəldim sizi?.. – qız deyib utancaq baxışlarla üzünə zilləndi.

- Lazım deyil. Mən nə qədər qoca olsam da, dəyərəm min cavana... - dedi və özünü bir təhər dikəldib, balışa söykəndi.

Şorba qəribə şirin tam veriridi... Yoxsa ağızının tamını dərmanlar dəyişmişdi?..

Şorbanı dərmanların təsirindən keyimiş udlağıyla bir təhər uda-uda, yenə həmin sırlı səkkiz dəqiqə haqqında fikirləşdi və qəfildən yaddaşı - gur işıqlı səhnələrlə, bir-birinə bənzər adam üzləriylə doldu... Sonra necəsə, adamların arasında, gözündə eynək, başında tünd göy mahuddan şlayapa, qəhərli üzüylə ona zillənən tanış sifeti gördü... və xatırladı...

Professor...

Şorba nəfəs yoluna doldu... onu gözləri yaşara-yaşara, boğula-boğula öskürdü...

Yaddaşının ən nazik şırımlarıyla həmin o küləkli-firtinalı axşamı, şüşəli sarayın əsim-əsim əsən pəncərələrini, çal saçlı, eynəkli professorun dağınıq hərəkətlərini xatırladı...

Əllərini ćevirib ovuclarına baxdı.

Miss bığçağın qaramtil izi hələ də ovuclarındaydı...

Kətan salfteti sinəsindən yiğisidirib:

- Kifayətdi, daha istəmirəm. – dedi, bığçağı ovuclarında sıxdığı həmin o taleyüklü anı yadına salmaqdan ötrü gözlərini yumub fikirlərini bir yerə toplamağa çalışdı və qırıq-qırıq olsa da, nə isə xatırladı...

...Yarıqaranlıq sarayı andıran havasız yer... hardansa, arxa tərəflərdən eşidilən xain piçılıtlar...

Bütün bunlar, yadına gelir, professorun onu nağılcı səsi ilə yatırmağa başlayandan sonra olmuşdu... Bəs ürəyi nə vaxt dayanmışdı?.. Həmin o havasız sarayda?.. Orda nə baş vermişdi?..

Yaddaşı bu barədə inadla susurdu.

...Tibb bacısı şorba kasasını məcməyiyyə qoyub ayağa qalxdı və asta addımlarla otaqdan çıxdı.

Fikirləri yenə bir-birinə qarışdı... Yuxularında gördüyü Məqbərəni andıran o yarıqaranlıq saray hara idi?.. Ya bəlkə, bütün o gördükəri – yarıqaranlıq sütunlar boyu alovlu dilimlərlə dalgalanan o çiraqlar, şiriltisi dəqiq yadında qalan o hovuz o biri yuxularının davamı olan ayrı yuxu idi, bəlkə?..

Bütün bunlara professor aydınlıq gətirəcəkdi. Öz analitik düşüncə məharəti ilə... - ürəyi darixa-darixa fikrləşdi. Seans vaxtı ürəyini səkkiz dəqiqəlik dayandıran səbəblə bağlı, dörd bir yanı yuxularındaki Məqbərə tək, nəmiş qoxuyan yarıqaranlıq, havasız sarayla bağlı...

Sonra nə oldusa, birdən-birə uzandığı yerdə başı hərləndi... boğazının içi göynədi...

Əlini xirdəyinə atdı və yenə xatırladı...

Həmin o saraya oxşar, yarıqaranlıq yerdə kiminsə zərbəsindən, ya nədənsə, dizi üstə düşdüyüünü, üstünə ha tərəfdənsə şığıyan kiminsə onu döşəməyə sərib xirdəyinə nə isə yeritdiyini xatırladı...

Əlini boğazında gəzdirə-gəzdirə, üstünə şığıyan adamın üzünü yadına salmağa çalışdısa da, qəfildən aqlına gələn növbəti fikrin dəhşətindən gözləri qaraldı...

Bəlkə, xirdəyinə yeridilib ürəyini susduran - professorun qaramtil miss bıçağı idi?..

Nəfəsi sinəsinə ilişib qaldı... əlini çarpayının baş tərəfində divarda qızaran düyməyə uzadıb basmağıyla, qapının açılması bir oldu.

Özlərini hövlnak içəri atanları həmin dəqiqə tanıdı.

Cangüdenləri və mühafizə alayının təhlükəsizlik xidmətinin bir neçə əməkdaşı.

- Professor Veyisovu təcili tapın. - deyib özünü dikəltməyə çalışdısa da, dirsəkləri zəif-zəif titrəyib bədənini yatağın içində saldı.

Gangüdəni özünü irəli atıb ona dikəlməyə kömək elədi:

- Sizə hələ tərpənmək olmaz, cənab general.

- Təcili Veyisovu tapın, dedim. - deyib nəfəsi təngiyə-təngiyə öskürdü.

Hardansa aşağıdan - həyətdən at ayağının səsini andıran səslər eşidildi... və qəfildən yenə xatırladı...

...Gecələrlə xəbis-xəbis yuxularına yeriyən həmin o lənətəgəlmış Məqbərəni - oranın çıraqlı sütunlarını, nəm çəkib qaralmış divarlarını... sütunların arxasından sıçrayıb üstünə şığıyan qara libaslı əsgərləri, onlardan birinin ona sarı uça-uça, havadaca uzunboğazının sol tayından siyirib çıxardığı qısa xəncəri... xirdəyinə işləyib damarlarının arasıyla sürüşən ətürpədən o itiliyi...

Bütün bunlar baş vermişdi... Ürəyi də həmin dəqiqələrdə dayanmışdı... Onu, itiliyini hələ də canında hiss elədiyi xəncərlə öldürmüşdülər, demək...

Yaddaşını gərib, dizi üstə çökdüyü məqam üzünə yaxından baxan, nəfəsi nəfəsinə işləyən üzü xatırlamağa çalışdısa da, yaddaşı bulandı... xəbis piçiltilar və hovuz şırtlısıla müşaiyət olunan qırıq-qırıq yarıqaranlıqlarla doldu...

Professorun «heç cür alınmayan uğursuz seansları» onu, axır ki, "bir addım geriyə» - içində sala bilməşdi... İçi isə bu idi... nə vaxtsa xaincəsinə qətlə yetirilmiş Məqbərədə...

Demək, bütün bunlar olmuşdu... nə vaxtsa öldürülmüşdü... öz sarayında, taxtacında xəbis xəyanət toruna salınıb məhv edilmişdi...

...Yarıqaranlıq Məqbərənin mərmər sütunları boyu dilimlənən zəif alov, hansısa uzaqlıqlardan Məqbərəyə yaxınlaşmaqda olan qoşunun dəniz təlatümünü andıran səslərini eşitdi...

Bütün bunlar nə vaxt olmuşdu?.. Ora hara idi?..

Dəqiq olanı bir bu idi ki, bütün bunlar, həqiqətən, baş vermişdi. Onu xaincəsinə öldürmişdülər və səbəbi məlum olmayan bu sui-qəsd neçə vaxtdan bəri yuxularında qaralan həmin o ölüm qoxulu Məqbərədə baş vermişdi...

Ürəyi zəif-zəif çırındı...

...Qapı xırda-xırda döyüldü və açıldı.

Təhlükəsizlik naziri idi. Qapının arasından əvvəl başı, sonra içi ağac tilişkəsi dolu çuvalı andıran bədəni göründü. Ürkək hərəkətlərə içəri daxil olub çarpayısına yaxınlaşdı, ehmal hərəkətlərə yaxındakı stula əyləşib, yenə ürəyini bulandıran həmin o süni sevincə:

- Allaha min şükür. Şükürlər olsun, o böyük Yaradana. – deyib, içi qorxu dolu gözlərini üzünə zillədi. – Həmişə ayaq üstə.

- Hələ ki, uzanmışam. - ağızının içində deyib üzünü kənara çevirdi.

- Qalxarsız, inşallah. Həkimlə özüm danışmışam. Bu axşam, ətraflı müayinə üçün Almaniyadan yeni briqada gəlir.

Nazirin qonur bəbəklərində, üzünə geydiyi süni sevincdən əlamət yox idi.

- Mən Veyisovu çağırtdırmışdım. - pəncərədən görünən tənha buluda baxa-baxa dedi.

...Həkim də nə vaxtsa içəri daxil olmuşdu, hardansa nazirin arxasından:

- Elə o məsələdən ötrü gəlib, cənab General. – dedi və həmin dəqiqə də bilinməz səssizliklə mürəxxəs oldu.

- Mənə heç nə deyilməmişdi, cənab general. - nazirin rəngi qəfildən dəyişdi. - O gecə sizin vəziyyətiniz elə idi ki... Biz öhdəmizə düşən vəzifə borcumuzu yerinə yetirdik. Biz qanunlar üzrə hərəkət etdik, cənab General. Bunu, hər şey bir yana qalsın, protokol tələb edir.

- Nə protokol?.. Hansı protokol?..

Nazirin sağ yanağı titrədi.

- Sizinləyəm!.. O, indi hardadı?..

- Biz onu o axşam... - nazirin səsi də titrədi. - nazirliyə apardıq.

- Nazirliyə niyə?

- Belə hallarda...

- İndi o hardadı?.. – deyib, dikəlmək istədisə də, qolları yenə bədəninin ağırlığına tab gətirmədi.

- O... Həmin axşam uşaqlar onu idarəyə apardılar.

- İdarəyə?..

Gözləri qaraldı:

- Kim göstəriş verib?..

- Mən. - nazir ölümcul səslə deyib girdə gözlerini tez-tez qırpdı.

- Sən?..

- Bəli, cənab general.

- Axi... - nə isə demək istədisə də, nəfəsi sinəsinə tıxanıb danışmağa imkan vermədi.

- Siz... əsəbiləşməyin, cənab general... - nazir nəfəsi itə-itə kəkələdi. - Məni axıracan dinləyin. Axi o gecə, sizin ürəyiniz... vəziyyətiniz pisləşəndə, otağınızda... kreslonuzun yanında - döşəmədə bıçaq tapılıb. O axşam professordan savayı iqamətgaha ayrı bir adam daxil olmayıb. Siz bir özünüz fikirləşin...

Naziri axıra qədər dinləməyə səbri çatmadı:

- Professoru bura gətirin. Təcili!..

Nazirin rəngi göz qırpmında qaraldı, əlləri əsəbi nəvazişlə bir-birini sığalladı:

- Cənab general, xahiş edirəm... Son dərəcə xahiş edirəm, məni axıracan dinləyin.

- Veyisovu təcili bura gətirin. - dedi və hiss elədi ki, havası çatmir.

Nazir başını aşağı salıb susdu.

- Nə oturmusan?..

- Cənab general...

- Sözünü de!..

Nazirin dodağı səyridi:

- Professor Veyisov həmin gecə...

- Hə, həmin gecə nə?..

- Kamerada... keçinib. - nazir dedi və qorxudan bərələ qalmış gözleriylə üzünə baxdı.

- Necə keçinib?..

- Ekspertin rəyinə görə, üçlə dörd radələri arasında ürəyi dayanıb. Yuxuda.

...Gözləri qaraldı...

Nazir yenə nə isə dedi və sol əliylə sağ əlini, özgə əlini sığallayan tək sığalladı. Sonra qapı açıldı və otağa bir-birinin ardınca, həmin saxta təbəssümlərlə üzünə gülümşəyən nazirlər daxil oldu... çarpayışının önünə düzülüb bir müddət müntəzir şagird duruşuya üzünə zilləndilər, neçə vaxtdan bəri tamarzi qaldıqları əmr və göstərişlərini gözlədilərsə də, o dinmədi...

Bir qədər sonra qapıda, bəbəklərinin qarası, az qala, bütün vücudunu bürümüş baş nazir göründü... xırda, qıvraq addımlarla ona yaxınlaşış yüngül təzimlə əlini sıxdı və çarpayışının yanındakı stula əyləşdi. Onun ardınca, gödək boylu, sarişin müdafiə naziri, dövlət müşavirləri və o birilər ehmal addımlarla otağa daxil olub çarpayışının başına yiğildilər, böcək gözləriylə üzünə zilləndilər... Sonra tibb bacısı gəldi, qolunu rezin sıxacla bağlayıb damarına iynə yeritdi.

Dərman qanına işlədikcə, göz qapaqları ağırlaşmağa, beyni dumanlanmağa başladı...

Beyni dumanlandıqca, otaq narın buludları andıran soyuq hava axıntılarıyla dolduqca, nazirlər ayağa qalxıb bir-bir çarpayışına yaxınlaşır, titrək səsləri ilə nə isə deyə-deyə əlindən öpürdülər.

Nazirlərdən kağız iyi gəlirdi...

Bir qədər sonra... soyuq hava dumanı sıxlaşış bütün otağını dolduran ağappaq buluda çevriləndə, o, çarpayıda yox, aq atlazdan sıyrılmış cənazənin içində idi... üstünə yorğan əvəzinə salınmış milli bayrağın altında uzanmış halda, ucsuz-bucaqsız izdihamın üstü ilə üzürdü...

...Qadınlar və uşaqlar, qocalar və şikətlər, çolaq, iflic xəstələr ayaqlarını çəkə-çəkə, kədərdən, ələmdən üzülə-üzülə cənazənin ardınca irleliləyirdilər... İnsanlar dəli çıçırtılarla qışqırır, qadınlar əyinlərindəki paltarları cirir, uşaqlar ağlaşırıd...

Uzaqdan mavi minalı Məqbərənin naxışlı qulləleri görünürdü...

İnsanlar büdrəyə-büdrəyə, ayaqları, dizləri Məqrəbəyə aparan yoxusun daş-kəsəyində yaralanıb qanaya-qanaya dikdiri qalxır, onun cansızlıqdan ağırlaşmış bədənini Məqbərənin mərmər döşəməli, qızılı sütunlu salonuna salırdılar... Neçə vaxtdan bəri yolunu gözləyə-gözləyə bərq vuran bürünc pyedestalin havakeçirməz, şəffaf qapağı açıq vəziyyətdə idi...

Hardasa aşağılarda Məqbərəyə uzanan yollar boyu tonqallar qalanırdı... Uşaqlı-böyüklü, hamı odun daşıyırdı... Odun daşımışa gücləri çatmayanlar əyinlərindəkiləri cirib, uşaqlarını soyundurub pal-paltarları tonqallara atır, növbəyə düzülüb, yumşaq çarpayıya girən tək, bir-birinin ardınca yalnız ayaqlarıyla yanar tonqalların içində girir, orda şəhid sükütuyla diri-dirili külə dönürdülər...

Tonqalların alovu getdikcə şahə qalxır, istisi bütün şəhəre yayılırdı...

Sonra nə oldusa, onu da cənazədən çıxarıb, milli bayraqqarışq ha yanasa apardılar... Məqbərənin yaxınlığında qalanın ən iri tonqalın içində salıb dəli ehtiraslarla:

- Cənab genera-a-al!!!.. Zat alilər-i-i!!!! – deyə bağırmağa başladılar...

Qaranlıq göyün üzü insan bağırıtlarıyla dolub daşdı...

...O isə heç bir ağrı hiss eləmir... əl-ayağanı yandırıb qaraldan göyümtül alov dilimlərinin arasından Məqbərənin qızılı qüllələrinin tonqalın işığından bərq vurmağına tamaşa eləyə-eləyə əriyirdi...

Tonqalda onunla bir yananolardan kimsə qəfildən lap yaxından:

- Daha yaxsız, cənab general... - dedi...

...Gözlərini açdı...

Həkimi idi, çarpayışının yanındakı stulda əyləşmişdi, həmin saxta təbəssümlə üzünə baxırdı:

- Sabahdan iynələri kəsirik, cənab general. – dedi. - Ürəyinizin vəziyyəti artıq qənaətbəxşdi. İndi sizin müalicə müəyyən qədər hərəkət və təmiz havadan ibarət olacaq. Sizə hava lazımdır, cənab general. Mütləq təmiz hava!..

...Son günlər camaat danışındı ki, qiymətlər daha qalxmayacaq. Bununla da, infliyasiyaya son qoyuldu.

- Daha çörək növbələrində gecədən-sübhəcən keşik çəkib onunla-bununla sözleşməkdən canımız qurtardı. Çörəklər də, Allaha min şükür, daha dədə-baba qaydasıyla, ağıllı-başlı buğda unundan bişirilir və adamın qarnını tay o cür köpdürmür.

- Şəhərin küçələri də elə bil abırə minib. Bu başıbatmışların vaxtında səkilərin kənarına köhnə ayaqqabı tayları kimi üst-üstə qalanan maşınların da, trolleybusların da hərəkəti, Allaha şükür ki, bərpa olunub. Daha camaat hava qaralandan sonra küçələrə çıxmaga qorxmur. Adamların üzündən də, elə baxanda görünür ki, rahatlıq yağır.

Deyirlər, müharibəyə də bununla son qoyuldu. Daha oğul-uşağına baxanda heç kimin ürəyinin başı sökülməyəcək.

- O kişi, Allahın bu məmləkətə göndərdiyi xilasın özüdü... - ağsaqqallar deyirdi. - Xalqının uğrunda ölümə getməyə də hazırkı. Deyirlər, ölkənin, Vətənin müqəddəratı həll olunan yiğincəqlarda onun boz gözlərinin vahiməsindən bütün o rüşvətxor məmurların hali çöñür. Deyirlər, hansısa müşavirin onun bu vahiməli baxışlarından iclasda oturduğu yerdə, hamının gözü qabağında ürəyi gedib...

Bəziləri, Millət Atasını hər an qarabaqara izleyən düşmənlərindən qorumaq məqsədilə, bir çox iclaslarda onun cüt tayının iştirak etdiyinə and içir, həmin o «ikinci tayı» öz gözləriylə gördükərini sübuta yetirməkdən ötrü nədən desən, mərc gəlirdilər. Bəziləri isə danışındılar ki, onun oxşar tayı bir yox, bir neçədi. Deyilənə görə, Millət Atasının oxşar taylarını şəhərin ayrı-ayrı səmtlərində keçirilən rəsmi və qeyri rəsmi tədbirlərdən yayılmışlanan verilişləri izləyənlərin çoxu görmüşdü. Deyilənə görə, dünən axşam saat beş radələrində o, şəhərin uzaq qəsəbələrindən birində yerləşən Maşinqayırma zavodunda olmuş, səhnəyə qalxıb fəhlələrin qarşısında iki saata qədər nitq söyləmiş, həmin vaxt həm də Filarmoniyada qocaman memarın dəfn mərasimində iştirak etmiş, qolunda qırmızı bağlama, sənətkarın cənazəsi önündə fəxri qarovalda dayanmışmış... Qəzetlərse, həmin tarixdə Millət Atasının, ümumiyyətlə, ölkədə olmadığını, iki gün bundan əvvəl hansısa dövlətin başçısının dəvətiylə üçgünlük səfərə yollandığı barədə qısa xəbərlər yaymışdılar...

Yalan-dogru, deyilənə görə, Millət Atasının həmin o əkiz tayları onu yalnız danışmaq lazımlı olmayan yerlərdə əvəz edə bilirdilər. Bəziləri isə deyirdilər, həmin o əkiz tayı, ümumiyyətlə, adam deyil... üstünə dəri çəkilmiş cansız robotdu.

- Qışın sərt şaxtasında, yayın cirhacırında açıq havada saatlarla ayaq üstə, qolları mil kimi yanlarına pərcimlənmiş vəziyyətdə dayanmağından da, üzünün donuq ifadəsindən də bilinir ki, bu, adam deyil.

Deyirdilər, bu sayaq tryukları təhlükəsizlik xidmətinin xüsusi idarəsi, Generalı xəbis düşmənlərini çəşdirmaqdən ötrü həyata keçirirdi.

- Odu ki, kişiyə heç nə eləyə bilmirlər. Üç körpü, dörd bina, yeddi küçə partladıldısa da, kişinin tükünə belə xələl toxunmadı. Göydə Allah var. Odu ki, onu istəməyənlər, adlarını «müxalifət» qoyub əleyhinə səfəh-səfəh təbliğat aparanlar Allahın cəsasına gəldilər. Biri maşın qəzasında öldü, o biri vertalyotda partladı, bu biri içkidən zəhərlənib it kimi gəbərdi...

Camaat danışındı ki, son aylar Generalın yaxın ətrafindan, keçmiş iş yoldaşlarından da bəzi naməlum vəziyyətlərdə yoxa çıxanlar olmuşdu.

- Onlar da, Allah bilir, kişinin ayağının altını qazmaq fikrinə düşənlər olub. - camaat deyirdi.

Deyilənə görə, yaxın günlər prezidentin şəxsi həkimi də – şəhərin məşhur psixiatri professor Veyisov da bir neçə gün bundan əvvəl axşam çəngi həyətlərinə daxil olan qara dövlət maşınınnda naməlum istiqamətə getmiş və bir daha geri qayıtmamışdı.

MƏNCƏ, ƏSƏR BARƏDƏ ƏSƏRİN ÖZÜ DANIŞMALIDI.

- Ədəbiyyatın əzeli və əbədi mövzularından biri də atalar və oğullar mövzusudu. Əslində, bu mövzu çoxdan sırf yaradıcılıq müstəvisindən çıxaraq, həm də ədəbi mühitin bir nömrəli mövzusu statusunu alıb. Gedənin gələni, gələnin gedəni qəbul eləmədiyi bu nəsil qarşılurmaşı bəzi məqamlarda ədəbiyyatımızın xeyrinə, bəzi məqamlarda zərərinə işləyib. Çünkü bu rəqabət heç də həmişə yaradıcı istiqamətdə olmayıb. Doğrusu, əlbəttə ki, hər bir yazı adamı böyük sözün övladıdır və bu mənada, onda bütün sələflərindən ən azı bir çizgi, bir nişanə olmalıdır. Amma bir əsrin üç nəсли özündə təmsil edən ailələr var ki, onlardan biri də sizin mənsub olduğunuz ailədi. Babanız, xalq yazarı Əli Veliyev otuzuncu, atanız, tanınmış tənqidçi Məsud Əlioğlu altmışinci və nəhayət, Afaq Məsud yetmişinci illər nəсли təmsil edir. Maraqlıdı, belə bir ailənin təkcə cismanı deyil, həm də mənəvi davamçısı olan Afaq Məsud bu mühitsiz Afaq Məsud ola bilərdimi?

- Təbii ki, ədəbiyyata gəlmişdə mənsub olduğum tanınmış ədəbiyyatçı nəslinin - Vəliyelər şəcərəsinin, doğulub böyüdüyüm ədəbi mühitin, eləcə də atamın və babamın şəxsiyyətlərinin rolu olub. Lakin sırf qələm adamı kimi yox. Atamın bir çox əsərlərini hələ tələbəlik vaxtı, elə sonralar da oxumuşdum. Bu qəliz üslublu, elmi-nəzəri əsərlərin hər hansı cəhətdən mənə, yaxud, bədii yaradıcılığıma yaxınlığını hiss eləməmişdim. Bu yaxınlarda isə atamın səksən illiyi ilə əlaqədar oxumalı olduğum əsərlər külliyatını bir də, bu dəfə olsun ki, artıq redaktor nəzəriylə yenidən oxumağa başlayanda, atamlı özümdə qəribə bir duyuş doğmaliyi, düşüncə oxşarlığı kəşf elədim. Baxmayaraq ki, o, sırf elmi-ədəbi tədqiqatla, mənsə, bədii yaradıcılıqla məşğul olmuşuq, yanaşı qoyulub oxunanda mətnlərin az qala, bir müəllif tərəfindən yazılılığı təəssüratı yaranır. Fikirlərin deyiliş tərzi, emosional partlayışlar dolu bənzətmələr, sətirlərarası kölgədə saxlanılan gizli fikir qatı o qədər oxşardır ki, oxuduqca, bəzən mənə elə gəlirdi ki, nə vaxtsa yazdım, yazüb unutduğum mətnləri indi öz ölümümdən sonra oxuyuram. Çixılmazlıq nöqtəsindən azadlığa sıçrayışlardan tutmuş, ən xırda hisslerin böyük əzabında qovrulmağa qədər, sən demə, biz nə qədər oxşayırmışq?!.. Həm də bir daha anladım ki, biz nə doğmalarımız, nə də özümüz haqqında heç nə bilmirik. Yazıları oxuduqca, kimin kimi davam etdirdiyini də dəqiq müəyyən edə bilmirdim və düşünürəm ki, az yaşadığına, ya bəlkə tükənməz yaradıcı potensialını istədiyi həcmində və keyfiyyətdə xərcləyə bilmədiyinə görə atam yaza və deyə bilmədiklərini, ayrı cür desək, xərcləyə bilmədiyi enerjini olsun ki, mənə ötürüb. Gənclik illərində "Ulduz" jurnalında nəşr olunan ilk hekayələrim məndən xəbərsiz "Məsud" ləqəbiylə dərc edilməsinin də təsadüf olmadığını yalnız indi anlayıram.

- Necə bilirsiz, yazılıçının böyük söz ehtiyatına malik olması əsərin keyfiyyətinə ciddi təsir edirmi? Məsələn, ötən əsrin ən məhsuldar yazılıçısı, yüzdən artıq romanın müəllifi Corc Simenon ən məhdud söz ehtiyatı olan müəlliflərdəndi. Deməli, ədəbiyyatda əsas qəлиз düşünüb, bər-bəzəkli yazmaq yox, dildə də, düşüncədə də aydınlığa gedən yola çıxmaqdı.

- Yazılıçının dili mütləq qrammatik baxımdan savadlı, ədəbi-bədii baxımdan qüsursuz olmalıdır. Mənə gəlincə, hər hansı bir fikri, yaxud ən izaholunmaz, qəлиз duygunu ifadə etmək üçün demək istədiklərimi, çox az söz ehtiyatımla yaza bilməyim mənə kifayət edir. Düşünürəm, siniri olmayan əsəri heç bir naxışlı dil, yaxud ibarəli cümlə xilas edə bilməz. Ədəbiyyat tarixində yalnız naxışlı ədəbi dilinə görə qalan ədiblərin böyük mənada heç nəyə nail olmadıqları, bədiilikdən çox, riyazi dəqiqlik və məntiq tələb edən nəşr sənətinə məhz bu keyfiyyətləri ilə uduzduqları hamımıza məlumdu. Ciddi yazılıclar ədəbiyyata tanınmaqdan, yazılılığı bahalı kürk kimi ciyinlərinə salmaqdan ötrü yox, keşf edilməmiş əraziləri fəth etmək yanğısıyla gəlirlər. Və burda dediyiniz həmin o dil faktoru nə yazılıçı, nə də oxucu üçün elə bir önəmli əhəmiyyət kəsb etmir. Səlis ədəbi dil əlbəttə ki, yazılıçı üçün üstünlükdür, amma bunu bədii əsərin əsas göstəricisi hesab etmək düzgün deyil. Bərbəzəkli ibarələrlə yazılı ədəbiyyatlar mənə həmişə süni süd məmulatlarından hazırlanmış rəngli tortu andırır. Yazılıçının var quvvəsini sərf edib ərsəyə gətirdiyi «gözyaşardan» ibarələr, epitetlər və məcazlar dolu naxışlı cümlələr ilk baxışda oxucunun ürəyinə yatırsa da, kitab örtülüb kənara qoyulandan sonra o, əvvəlki acliqdan əziyyət çəkdiyini yenidən hiss etməyə başlayır.

- Yenidənqurmanın ilk dövrlərində Rusiyada sərt nəşr adlı bir cəreyan yarandı. İnsan hissələrini və reallığı bütün cilpaqlığıyla ədəbiyyata gətirən həmin nəsil üçün tabu anlayışı yox idi. Doğrusu, sizin əsərlərinizdə də insana heç bir güzəşt yoxdu. Sizcə, yazılıçı nədəse öz təxəyyülünə məhdudiyyət qoymalıdır mı? Ümumiyyətlə, ədəbiyyatda tabu anlayışı ola bilərmı?

- Yazı, ədəbiyyat bəlkə də kimin üçünsə istirahətdi, kimin üçünsə özünütəsdiq vasitəsi. Mənim üçün yazı - heç kimlə, hətta özümlə belə bölüşə bilmədiyim ağrılarımı qələm və kağızla bölüşmək ehtiyacıdı. Bu da dərdləşmənin bir növüdü. Yazmaq stixiyası məndə məhz belə məqamlar, yəni səbəbi çox vaxt özümə də bəlli olmayan gizli ağrılarım baş qaldıran anlar yaranır. Kimsəsiz, sakit bir yerə çəkilib, qələm və kağızla təkbətək, üzbüüz qalandı özümü Allahın dərgahında hiss eləyirəm. İçimin, yaddaşımın gizli hücrəsində yatmış nələrinə gül kimi pardaxlanıb açıldığı, ovucının aydınlığı ilə göründüyü bir əraziyə düşür, bütün təfsilatı və aydınlığı ilə görünənlərdən nəyisə gizləyə biləcəyimin fərqiñə varmadan, yazmağa başlayıram. Əlbəttə, belə məqamlar kağıza düşənləri səhəri gün təmizləməyə həmişə imkan olur. Amma heç vaxt bunu eləməmişəm. O səbəbdən ki, ən qadağalı fikrin, ya duyğunun kağıza köçürüldəndən sonra öz yasaqlığını necəsə, itirdiyini, yumşalıb bəraət aldığıni hiss eləmişəm. 1989-cu ildə yazılmış "İzdiham" romanı ətrafında mübahisələr hələ də səngimir. Biri bunu qaravəlli, digəri təmiz surrealistizm hesab edir. Əsəri anlayanlar da var, anlamayanlar da. Mənim üçün isə önəmli olanı odur ki, artıq otuz ildir ki, əsər maraq dairəsini itirmir. Düşünürəm, bu uğurun bir səbəbi də yuxarıda dediyim həmin o "bəraət almış qadağaların" orda yer almasıdır.

- Sommerset Moyem deyirdi ki, Höte özünün ən yaxşı şeirlərini sevgilisinin bədənində yazıb. İngilis yazılıçı bununla söz adının ikili ömür yaşadığını işaret edirdi. Yəni, yazılıçısansa hətta ən intim, ən məhrəm anlarda belə insanlıq ikinci plandadı. Bu mənada, o, yazılıçını,

hardasa, başqalarının dərdindən belə öz işi üçün faydalanan qeyri-səmimi insan hesab edirdi. Doğrudanmı belədi?

- Mənə gəlincə, nəyinki tanış-bilişi, dostlarımı və doğmalarımı, özümü də əksər vaxtlar ədəbi personaj qismində hardansa, kənardan görürəm. Bu mənada, "İzdiham" tanış-bilişin, qohum-əqrəbanın ən çox incidiyi əsərdi. Bu, şüuraltı yaddaşdan necəsə, öz-özünə süzülüb gələn unikal bir informassiyadır. Onun yazılmama prosesi də mənə, öz üzərimdə apardığım ağrısız cərrahiyyə əməliyyatını xatırladır. Belə əməliyyatlar zamanı kimin hara, hası vəziyyətdə düşdүүünün fərqine varmırısan. Yazı prosesində hiss elədiyim - nə vaxtdan bərisə canımda gəzdirdiklərimdən qurtulmaq eşqi idi. Bu mənada, dəqiq bildiyim budu ki, "İzdiham" məni ölümündən qurtarıb. Əslində, hər əsərimlə mən, nələrdənsə xilas oluram. Havaya qalxdıqca, sərbəst uçmağa mane olan yüksəklərini özündən atan hava şarı kimi, yüngülləşdiyimi hiss eləyirəm. Ağaclar və adamlarla, binalar və əşyalarla dolu olan bu məkan məndən ötrü əvvəli-axırı olmayan yazı materialıdır.

- Markes təxminən yarım əsrdi ki, "Yüz il tənhalıqda" romanının ekranlaşdırılmasına icazə vermir. Səbəb kimi oxucuların təsəvvüründə olan obrazların maddiləşməsini istəmədiyini göstərir. Məsələn, deyir ki, Ursulanın Sofi Lorenə çevrilməsinə razı olmaram. Sözümü nəyə gətirirəm. "Yuğ" teatrı sizin "Can üstə"nizi səhnələşdirdi. Bu sırf psixoloji hekayənin pyes ömrü sizi qane etdimi?

- Əslində, bu hekayə üzərində çoxdannan bəri işlədiyim irihəcmli romandan götürülüb. Roman bədən və ruh vəhdətiylə ayrılmaz birlikdə yaşayan və bu səbəbdən maddi və qeyri-maddi dünyalar arasında tarazlığını itirən insanlıq barədədi. Əsərin yazılıqla, zamanın və hadisələrin gedışatıyla dəyişdiyini, yeni-yeni personajlar və situasiyalarla çoxlıb artmağa başladığını hiss edib, ordan can üstə olan qoca məmur xəttini çıxarmaq qərarına geldim. Hekayə "Yuğ" teatrının bədii rəhbəri Vaqif İbrahimogluğun diqqətini cəlb etdi və biz onunla birlikdə bu eyniadlı əsərin üzərində işləməyə başladıq. Unikal bir tamaşa alındı. Qeyri-təvazökarlıq olsa da, «Can üstə» zənnimcə, Azərbaycan səhnəsi üçün tam fərqli bir hadisədir.

- Azərbaycandan baxanda dünyani yaxşı-pis görə bilirik. Bəs dünyadan baxanda Azərbaycan necə görünür? Söhbət bizim ədəbiyyatdan gedir. Məlum olduğu kimi bu yaxınlarda Vyanada sizin əsərlərinizin geniş təqdimat tədbirləri keçirildi. Təəssüratlarınız necədi?

- Orda müxtəlif səpkili görüşlər keçirildi. "Sərçələr", "Dahi" əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş edildi. Mən ötən il də Vyanadan dəvət almışdım. Vyananın Amerlinqhauz Mədəniyyət Mərkəzindən. Bu dəfə isə dəvəti Avstriyanın Mədəniyyət Departamenti göndərdi. Onlar məni ora Vyana radiosu ilə yayımlanacaq "Sərçələr"in radio-pyesinin oxunuşunda iştirak etməyə dəvət eləyirdilər. Pyes Vaqif Gərayzadənin "Şirvan naxışları" kompozisiyasının pianoda canlı müşayiəti ilə səsləndirildi və gözəl bir gecə alındı. Pyesin translyassiyasından sonra Radio-Hauz deyilən həmin salonda mənimlə görüş keçirildi.

- Sizin yaradıcılığınızın təkcə Avstriyada deyil, digər ölkələrdə də kifayət qədər maraqlı var. Amma nədənsə, bu barədə danışmağı xoşlamırsınız.

- Məncə, əsər barədə əsərin özü danışmalıdı. Mən nə Senanı tanıyırdım, nə onun Azərbaycanda çalışdığından xəbərim vardı, nə də ondan, yaradıcılığımı tədqiq etməyi, əsərlərimi təmənnasız tərcümə eləməyi xahiş eləmişdim. Eləcə, Vyana Mədəniyyət Departamentinin direktoru Anni Mariya Türkü də tanımadım. Senanın 2000-ci ildə Vyana Universitetində yaradıcılığımla bağlı müdafiə elədiyi doktorluq işi barədə məlumat yalnız ötən il yaradıcılığım üzrə doktorluq işi müdafiə edən gənc azərbaycanlı alim Sevil Məmmədəliyeva tərəfindən açıqlandı. Ümumiyyətlə, belə hesab edirəm ki, yazıçının özünüreklamla məşğul olması mənasızdır. Reklam - əsər özüdür. Əsərlərimin hansısa ölkədə nəşr edilməsi barədə yalnız internetdən məlumat alıram və əlbəttə ki, bu, məni sevindirir.

- Necə bilirsiz, Nobel xülyası azərbaycanlı yazarlar üçün gerçəkləşə bilərmi?

- Əsər yazmaq və eyni zamanda Nobel mükafatı kampaniyasını aparmaq bir müstəviyə sığan işlər deyil. Bu sayaq dünya ödüllərinə təqdim olunan əsərlərin arxasında mütləq dövlət dayanmalıdır. Bu, böyük maddi və mənəvi dəstək tələb edən millət və ölkəəhəmiyyətli, ciddi bir məsələdir. Son illər mili ədəbi məkanımızı çulğamış Nobel qalmaqlarını isə gündəmə mənim "Can üstə" pyesimin qəhrəmanı - Nobel mükafatı laureati, yazıçı-qadın gətirdi. Amma başqa mükafatlar da var. Buker, Qonkur və s. Oralarda da təmsil olunmaq olar.

- Sonda soruşmaq istərdim: Afaq Məsud yazıçı ömründən başqa ömrü yaşaya bilərdimi?

- Yəqin ki, yox. Amma onu da deyim ki, yalnız yazanda yazıçı olduğum yadına düşür. Qalan vaxtlar ana, idarə rəhbəri, evdar qadınam. Yazmaq azarı canıma dolanda, iş otağımdan, qaz pilətəsindən qəribə bir çəkisizliklə - ruh bədəndən ayrılməq istəyən tək, çəkilmək istədiyimi duyuram və o dəqiqə kövrəlirəm. Özümə yazığım gəlir, nədi?..

DƏFƏ

(roman)

*Hər bədbəxt hadisə - insanın
özü özünü cəzalandırmağıdır.*

...Uzun-uzadı səhralıq idi... Yox, səhralıq deyildi... saç kimi orda-burda pırpızlanıb bozaran kollarla, əcaib daşlarla dolu ucsuz-bucaqsız, bomboz çöllük idi...

Sağ tərəfdə, deyəsən dəniz vardi... Dəniz də boz idi... Dəniz yeqin ona görə belə boz idi ki, göyün özü də ətürpədən bir bozluğun içindəydi...

Ara-sıra, buludların arasından, günün zəif şüaları çırtlamışdı... bu gözağrıdan bozluğun üstüylə gümüşü zolaq kimi, düz dənizəcən uzanırdı və elə orda da əriyb itirdi... Olsun ki, dənizin soyuğu idi, şüa zolağının işığını canına çekib soyuq, qaranlıq dərinliklərinə aparırdı...

...Dənizin səsi idi, yoxsa, külək idi, pırpız kolları bir-birinə çırpıb uğultu yaradan?!.. Ya bəlkə özü idi, nəfəsi təngiyə-təngiyə, ayaqları, yapışqan kimi yumşaq, nəm torpağın içində bata-bata, yeriyə-yeriyə ufulduyurdu?!.. Yenə beli ağriyirdi, nədi?!

Yox, ağriyan gözləriydi, gözləri... Bəbəkləri uzun müddətdən bəri bu bozluğa baxmaqdan bozarıb rəngini itirmişdi, ağı qarasına qarışib hər yanı anlaşılmaz, boz yuxuya bənzətməyə başlamışdı... Dizləri də torpağın nəmliyindən sızıldayırdı... Əlləri də üzüyürdü... barmaqlarının ucları nə vaxtsa, ləp çoxdannan donub keyimmişdi... onları isitməyə cibləri yox idi... Pencəyi də yox idi ki, əllərini qoltuğuna soxub, donunu orda aça...

Bircə sintetik idman formasıydı əynində... Evdə əyninə geyinib rahat kreslosunda oturduğu, divanda uzana-uzana, televizora baxdığı mavi idman forması... Bu formanı nə vaxt keçirmişdi əyninə, necə geyinmişdi, xatırlaya bilmədi... Bura gəlib çıxacağını bilib geyinmişdi, ya bəlkə onu əyninə geydiyinə görə gəlib bura çıxmışdı?!.. Məlum deyildi...

İndi hara gedirdi bu kökdə?!.. Hardasa buralarda idman eləməliydi, nədi?!. Ya bəlkə bu, axırıydı, həyatının sonuydu, yolunun qurtaracağydı, ölmək üçün gəlib çıxmışdı bura?!.. Ya bəlkə ölüm - elə buydu, bu sonu, sərhədi bilinməyən boz çöllüklerdə tək-tənha qalmaq aqibəti idi?.. Bəlkə ömrü boyu «qara» sandığı Ölüm əslində heç qara deyildi, elə həmin bu bozluq idi?..

Bu bozluq da öldürəcəkdi onu... Hə, öldürəcəkdi... Budur, artıq nəfəsi də tədricən, yavaş - yavaş tutulurdu... dili də quruyub damağına yapışındı...

İndi külək var gücünü yiğib onu üzü üstə yerə yixacaqdı, quma basdırıb nəfəsini kəsə - kəsə, boğub öldürəcəkdi... sonra da yumşalıb bahar yeli kimi həlim-həlim üstündən əsəcəkdi...

...Dayanıb arxaya baxdı...

Arxa yox idi... Ora da qabaq kimiydi... həmin boş bozluq... bozluğun sol tərəfiylə uzanan həmin sakit dəniz, həmin toz-torpaqlı, pırpız kollar...

Əyilib ayaqlarına baxdı... ayaqları dizəcən torpağa batmışdı...

Nə vaxt dərinə getmişdi, xəbəri olmamışdı... hələ də qumun yumşaqlığını yara-yara tədricən dibə getməyindəydi...

Torpaq onu içində sümürürdü... yavaş-yavaş, aramlı... Torpaq uzun illərin acı idi, onu udub doyacaqdı...

Əl-ayağı əsə-əsə, yaxınlıqdakı kol-kosdan yapışib, dartınib bir təhər kənara çıxdı...

Əllərinə baxdı...

Kolun tikanları ovuclarına keçmişdi, barmaqlarının arasını qara, zəhərli nöqtələr kimi göynədirdi...

Ağrıdan, soyuqdan sızıldıya-sızıldıya, tikanları bir-bir dırnağıyla çıxarmaq istədisə də, alınmadı... Dırnaqları yox idi... elə bil heç yerli-dibli olmamışdı... Onda ovuclarını ağızına

basıb tikanları dişləriylə çıxarmağa çalışdı... Dişləri də yox idi... Dişlərinin əvəzinə, damağı boyu muncuğabənzər gipgirdə, küt daşlar düzülmüşdü...

...Əlini şor suya salmalıydı... – fikirləşdi. - Şor su hər dərdin dərmanıydı...

...Dəniz budu burda, beşcə addımlığındaydı... Ürəyi üzüyə-üzüyə dənizə sarı getdi...

...Dəniz tərpənmirdi... Donmuşdu, nədi?..

Bir az da yaxınlaşıb baxdı ki, heç bir dəniz-filan yoxdu... Dəniz bildiyi, sən demə, həmin bu boz çöllüyün qorxunc davamıdı... sağlı, solu, bilinməyən, ucsuz-bucaqsız, bomboz sahədi...

Nəydi axı bu?!.. - ürəyi sixila - sixila fikirləşdi. - Stadiondu, ya bəlkə aerodromdu?!. Sonra nə oldusa, qəfildən özünü, bu açıq genişliyin mərkəzində nöqtə tək qaralan qarışqa kimi balaca və çəkisiz hiss eləyib vahimələndi...

...Külək burda - çöllüyün bu ən qorxunc, mərkəzi nöqtəsində necəsə, ayrı cür əsirdi... Ha tərefdənsə şahə qalxan nəhəng dalğalarla üstünə yeriyir, ona gəlib çatmamış hansısa yaxınlıqlarda şəffaf divar kimi dayanıb durur, sonra soyunulmuş paltar kimi yerə səriliirdi...

...Buralara hardan gəlib çıxmışdı, necə gəlmışdı, yadına sala bilmirdi...

Evdən çıxdığı dəqiq yadındaydı... Evdən elə bil sübh tezdənnən çıxmışdı... arvadını oyatmamaqdan ötrü barmaqlarının ucuna qalxıb döşəmə boyu oğrun yerişlə yeriyə-yeriyə dəhlizə, ordan qapını açıb çölə sıvişmişdi... Pillələri düşdükçə, yadına gəlir, qonşu mənzildə yaşayın durnagözlü qızla salamlaşmışdı... o qızı görəndə, hər dəfə olduğu kimi, bədənindən, mənasını özü də dəqiq anlaya bilmədiyi xoflu giziltılər keçmişdi...

...Külək fikirlərini havaya sovura-sovura fikirləşdi ki, axı niyə o qızı görəndə, bədəni o giziltılrlə gizlədir?.. Gəncliyi düşür yadına, ya bu binaya köcməkləri, bir mərtəbədə yaşadıqlarından, isinişib dostlaşdıığı ata-anası düşür yadına?.. Yoxsa, hər rastlaşanda, vücudunu saran anlaşılmaz bir xofla, həddi buluğa çatmış bu gənc qonşusunun körpəliyini xatırlayır?.. Ad günündə onlara qonaq getməklərini, ipək üzlü yatağıqda uzanan körpənin, açıq bələyin içinde əl-ayağını oynada-oynada üzünə gülümsəməyini... körpənin, qızılıgül ləçeyini andıran çəhrayı bədənini, şumal dərisini xatırlayırdı?.. Olsun ki, bu səhər də hər şeyi beləcə xatırlamışdı...

...Amma, yox, o dünən olmuşdu... Özü də onda o, idman formasında deyildi, hər gün işə geyindiyi açıq boz kostyumunda, nişastalı yaxalıqlı ağ köynəyindəydi... Yadına gəlir, qızla salamlaşdıqdan sonra başını aşağı salıb pillələri tələsik enmişdə də, dözməyib geriyə qanrilmiş, azca əyilərək, qızın qısa paltarının altından görünən baldırlarına baxmışdı... sonra birdən-birə hər şeydən iyrənmişdi... Özündən də, qızın baldırlarından da, əynindəki boz kostyumundan da, tələsə-tələsə getdiyi iş yerindən də...

...Bəs bu gün? Bu gün nə olmuşdu?.. Evdən necə çıxmışdı?..

Qapıdan, yoxsa bacadan çıxmışdı?.. Yadına gəlmirdi...

Qəribəydi... çox qəribəydi... qətiyyən xatırlamırdı... heç nəyi xatırlamırdı...

Fikirləşdi ki, görən burdan baxanda, evləri ha yandadı, burdan çıxmu uzaqdadı?..

...Yaxalığını qaldırıb, boyun-boğazını bağladı... üzü tutan səmtə addımlaya-addımlaya, əsas məsələ burdan – bu boz çöllüyün mərkəzindən aralanmaqdı... - fikirləşdi. Bir istiqamətdə yeriyə-yeriyə, əvvəl-axır bir yerə çıxacaqdı...

Istiqaməti daha dəqiq müəyyənləşdirmək üçün başını qaldırıb günəşti axtardısa da, tapa bilmədi... Günəş, günəş üzünü qəribə bir axıntıyla tutmuş bomboz, ütülü buludların o üzündəydi...

...Külək fikirlərini bir yerə toplamağa, nə isə fikirləşməyə imkan vermiridi... kolları bir-birinə vura-vura, yerin qumunu göyə sovurur, qulaqlarına dolub uğulduya-uğulduya, onsz da dumanlı beynini ha yanasa üfürürdü?..

...Haraydı bu, İlahi?!. Yoxsa, yuxuydu, qarabasmaydı?..

Ətrafa getdikcə, qaranlıq çökürdü... Yoxsa bu, ona elə gəlirdi?..

Gözləri acışa-acışa uzaqlara baxdı... və bircə nöqtə, ya xətt deyilən nəisə dəymədi gözünə... Döyüntüsü getdikcə zəifləyən ürəyinin səsinə qulaq asa-asə fikirləşdi ki, olsun ki, yuxu görür... sonra elə həmin dəqiqə də, soyuqdan, ya vahimədən donan iliklərinin sızılıtısından anladı ki, yuxuda deyil...

Fikirləri də donurdu... tozanaq yanaqlarını yandırır, gözlərini sulandırırı... Bax, bu da gözünün suyu...

Barmağını yanağına sızan göz yaşına batırıb dilinə vurdu...

Göz yaşı şor idi...

Ağlayırdı, nədi?.. Hə, ağlayırmış... Sən demə, bayaqdan bu müsibətin içiyə yeridikcə, gözünүn yaşını tökürmüş...

...Göy üzünə qəfil qaranlıq çökdü... Axşam düşdü, nədi?!.. Elə bil göyün üstünə nəhəng, qara qapaq oturdular... çöllüyün üstünü tabutun ağızını bağlayan tək, qapatdilar...

Vahimədən dizləri əsdi... var gücüylə qışqırıldı... sonra qışqırmağından oldu, ya nədən oldusa, elə bil uzaqdan, lap uzaqdan - çöllüyün son ucundan kimsə ona əl elədi və qaramtil pal-paltarı Küləyin altında bayraq kimi yellənə-yellənə ona sarı irəlilədi... Yoxsa, gələn yox idi... ilgim idi gözünə görünən?.. Ya da kol-kos idi... yan-yörəsindəki kollar kimi, tərpənib özünü adam kölgəsinə oxşadırı...

...Yox, kol deyildi... Kimsə gəldi... ona sarı irəliləyirdi... Küləyin müqavimətini bədəniylə yara-yara, qara pal-paltarı, qara matəm bayrağı kimi yellənə-yellənə, narın qumun içine batıb çıxa-çıxa, düz üstünə gəlirdi...

Görən kim idi bu adam?.. Hardan gəlib çıxmışdı buralara?.. Yoxsa, heç adam deyildi, qulyabanı idi, onu bayaqdan bura pusub ovlaya-ovlaya axır ki, təkləmişdi... indi dişinə çəkib yeməyə gəlirdi?..

...Küləyin uğultusu gah azalırdı, gah da elə güclənirdi, elə bil buraları kol-kosuqarışığ yerin qabığından soyub aparmaq isteyirdi...

...Qaraltı yaxınlaşdıqca, ürəyi pis-pis döyünməyə başlayırdı...

Ürəyi olsun ki, gələnin kim olduğunu yaxşı bilirdi... odu ki, döyüñürdü...

Ürəyi qorxurdu... Sonra da fikirləşdi ki, nədən qorxmalıydı axı?!..

Burda, bütün bu məşəqqətin içində qorxmalı bir şey vardısa, o da bu sonuqurtaracağı görünməyən, boz çöllük idi... çöllüyün adamboğan bozluğu idi... Hə, bu bozluğa baxa-baxa ölmək də olardı...

...Gələn - balaca oğlan usağıydı... deyəsən, oğluydu. Hə, özüdü ki, var, oğluydu... İçi atlandı... əllərini ağızının kənarlarına qoyub var gücüylə:

- Sabi-i-ir!!!.. – deyə küləyin içiyə qışqırıldı...

Oğlu onu eşitmədi... Eşitsəydi, mütləq ya əl eləyərdi, ya da yüyürə-yüyürə üstünə qaçardı, boynuna atılıb başını sinəsinə qoyardı...

Hə, oğlu onu eşitmirdi... Bu uğultunun, bu aşılımaz bozluğun içində necə eşidəydi axı?!..

Yoxsa, görmürdü onu?.. Yox, görməyinə göründü... yoxsa, nişan almış tək, düz üstünə yeriyə bilməzdi...

- Sa-a-abii-ir!!!.. – deyə bir də qışqırıldı... daha doğrusu, bu dəfə bağırdı... və oğlunun adından özü də diksindi... fikrini bir yerə toplaya-toplaya, yadına salmağa çalışdı ki, oğlunun adı Sabir idi, məgər?.. Yox axı, deyəsən, ayrı cür idi... Amma «S» hərfiylə başlamağı dəqiq yadındaydı... Odu ki, külək iliyinə işləyə-işləyə, başının tükləri qabara-qabara «S» hərfiylə başlayan bütün adları yadına salmağa çalışdı... və heç birinin, oğlunun adı olmadığını anlayıb dəhşətə gələ-gələ, fikirləşdi ki, necə olmuşdu ki, oğlunun - aman-zaman bircə övladının adını unutmuşdu?..

...Addımbaaddım ona yaxınlaşmaqda olan oğluna baxa-baxa, həyecandan boğula-boğula fikirləşdi ki, indi oğlu gəlib ona çatanda nə desin, adının əvəzinə nə deyib çağırınsın onu, necə baxsıñ üzünə?..

Sonra hardansa uzaqlardan - küləyin, tozanağın içiyən nə isə dəydi ona...

Yaddaşı idi... qayıdış gəldi... oğlunun adını qaytarıb yadına saldı...

Samir idi oğlunun adı... Hə, özüdü ki, var – Sa-mir. Sabir niyə gəlmüşdi dilinə?..

...Hardanca, uzaqdan avtobus səsi eşidilirdi... Avtobus, deyəsən, buralara yaxınlaşırıdı... Yoxsa, uzaqlaşırıdı?.. Sonra lap uzaqdan - toz dumanının içiyən səssiz yuxu kimi ötüb keçən sarı avtobusu, axır ki, gördü... Avtobusun tozlu pəncərələrindən görünən cavan üzünü, səliqəsiz qırxılı başını, nazik tələbə boyununu gördü... pəncərənin yanında oturub yol gedə-gedə, kitab oxuyurdu...

Yadına düşdü... Sabiri oxuyurdu... «Ah bu urus başdılardar...» Oxuyurdu, oxuyurdu, sonra başını qaldırıb, üz tutduğu paytaxtın əlvan xəyallarıyla, tozlu pəncərənin o biri üzündən - tozanağın arasından yaziq gözlərlə ona elə baxırdı, elə bil şəhərə oxumağa yox, gedər-gelməz qaranlıqlara yollanırdı...

...Qışkırmak, atobusu saxladıb, bu alagöz, sütül uşağı geriyə çağırmaq istədisə də... səsi çıxmadı... yüyürüb avtobusun qabağını kəsmək, bu yaziq baxışlı cavanı ordan düşürmək istədi...

Ayaqları getmədi... Ayaqları dizəcən torpağa batmışdı...

...Avtobusu külək aparırdı... ardınca qum topalarını havaya sovurub onu toz dumanında yoxa çıxarırdı... Avtobus uzaqlaşdıqca, çöllüyün uğultusu artır, bədəni, küləyin sümrülməsiylə harasa arxaya sovrulurdu...

Amma yox, ona elə gəlirdi... Ayaqları budu, burdaydı... dizəcən torpağın içində batmışdı... onu dirək kimi yerə basdırılmışdı...

Yox, avtobusun ardınca qaçmalıdı... – fikirləşdi - ...onu bu bozluğun, bu yolsuz, cığırsız çöllüyün içindən çıxarsa-çixarsa, bircə o çıxaracaqdı...

Axi bu, həmin o avtobus idi?!.. Həftənin şənbə günlərinin sübh çağları kəndin yol ayarında dayanıb, salonun şəhərə gedənlərlə dolmasını gözləyən həmin sarı avtobus...

Qəfildən ürəyi əzildi... avtobusun qabaq pəncərəsinin önündə oturub Sabiri oxuyan o nazik boyunlu, tələbə oğlana ürəyi ağırdı...

Boğazını qəhər tutdu... ağlamağı gəldi...

Sonra qışkırdı... Avtobusun ardınca səsi gəldikcə:

- Səi-i-id!!!! - deyib qışkırdısa da, səsi avtobusu itirən toz dumanının içində əriyib yoxa çıxdı...

Qəfildən xatırlayıb bayaqqı səmtə zilləndi...

...Oğlu hələ də ona tərəf gəlməyində idi...

Fikirləşdi ki, gör bir neçə vaxtdı oğlu ona tərəf gəlirdi, gəlib çata bilmirdi... Yerində addımlayırdı, nədi?!..

Torpağın nəmindən ağırlaşan ayaqlarını bir təhər dartıb çıxardı, ayağa qalxıb oğluna sarı addımladı... Yaxınlaşdıqca, baxıb gördü, sən demə, bayaqdan oğlu sandığı qaraltı o deyil...

Bu, qadın idi... başında kələgayı, uzunətəkli paltarda becid addımlarla ona sarı irəliləyirdi... Sonra birdən tanıdı... Şabalıdı kələgayısından, belinə sarıldığı dama-dama, yun şalından tanıdı... Anası idi... həmin becid yerişiyələ ona tərəf addımlayırdı...

Ürəyi titrədi... «Can ana... yenə sən... Yenə sən bildin, oğlun dardadı... Yenə sən bildin, balan bu bozartının içində təmtək, gücsüz, səssiz, köməksiz qalıb... Gəl, ana... gəl, qurtar məni bu zillətdən... Apar məni evimizə... Evimizi istəyirəm, ana...»

...Anası lap yaxındaydı... soyuq küləkələri yarmaqdan gümüşü rəngə çalan üzündə həyat əlaməti yox idi... gözlərinin ifadəsi dəyişmiş, burnu qəribə sıvriliklə nazilib uzanmışdı...

Yalnız kiminsə ölüm xəbəri anasının üzünü bu hala sala bilərdi... - ürəyi sıxıla - sıxıla fikirləşdi. - Görən kimiydi ölü?..

...Anası həmin o dəmir üzüylə gah yaxınlaşır, gah da dərin uzaqlarda addımlayırdı... sonra külək qəfildən necə əsdisə, anasını yerdən qoparıb kağız parçası kimi havaya qaldırdı... hərləyə-hərləyə, başındakı kəlağayışını şabalıdı yelkən kimi yellədə-yellədə götürüb apardı...

Yerindən götürülüb anasının ardınca qaça-qaça:

- Ana-a-a!!!.. – deyib çağırıda da, baxıb gördü, anası budu burda, yerdədi... həmin becid addımlarla ona sarı irəliləyir... küləyin apardığı, sən demə, anasının şabalıdı kələğayışımış...

...Ayaq saxladı... Anası, axır ki, gəlib ona çatdı... içindən keçib becid yerişiyə harasa arxaya getdi...

Cönüb anasının ardınca baxdı... Anası iti addımlarla saniyəbəsəniyə ondan uzaqlaşırıdı...

İstədi yenə qışqırıb anasını çağırınsın, bu dəfə səsi heç çıxmadi...

Səsi batmışdı... yoxsa, uğultu qoymadı eşidə öz səsini?..

Bir də axı anası hara getdi?.. Niyə görmədi onu?

Sonra başa düşdü... az qaldı dizi üstə çöküb ağlasın... hönkürüb səsi gəldikcə ulasın, ulasın...

Başa düşdü, niyə anası görmədi onu... Başa düşdü, niyə anası bayaqdan hey ona sarı gəlirdi, gəlirdi, gəlib çata bilmirdi...

Anası unutmuşdu onu... üzü anasının yadından çıxmışdı... Ya bəlkə...

Başının tükü qabardı... Bəlkə ölü o id?.. Anası həmin o gümüşü üzüylə, becid yerişiyə onu basdırmağa gedirdi?.. Onu... on-on beş il əvvəl şəhərə, oxumağa göndərdiyi aman-zaman bircə oğlunu...

Hə, anası şəhərə gedirdi... onu axtarmağa... gedirdi ki, axtarıb tapıb kəndə gətirsin, quyunun başındakı qoca tutun altında basdırınsın... Babası yaşında ağacı kökündən qoparıb, yerində onu əksin... Basdırınsın, əksin, rahatlansın nəhayət. Daha qapılarının qabağından əlibəş ötən poçtalyonu da güdməsin, şəhərlə danışmaqdan örträ rayon mərkəzinə gedib, orda poçt şöbəsinin adamlı dolu, darısqal kabinetlərinə növbəyə durmaqdan canı qurtarsın...

...Ürəyi ağızına gələ-gələ fikirləşdi ki, axı kim deyib anasına onun ölməyini?.. O ki, ölməyib?!..

...Kimsə qəsdən deyib... anasının bağrını partlatmaqdan örträ... qəbrini vaxtından əvvəl qazdırmaqdan örträ...

Əsəbilikdən boğula-boğula fikirləşdi ki, yüz faiz idarədəkilərin işi idi. Hə, onların işi idi. Ayrı kim olacaqdı ki?..

Sonra alt mərtəbənin isti otaqlarda oturub onu müzakirə edən, selektorunun qəfil çağırışlarına diksinib, suallarına titrək quzu səsiylə cavab verənlərin, qəbuluna, elçiliyə gələn kimi, qapını üç dəfə döyüb saxta təbəssümlə daxil olan «sədaqətli və mehriban insanların» - qulaqlarını illər uzunu döşəməsinin altından addım səslərinə şəkliyib, onun hər hərəkətini siçovul kimi güdənlərin, bu səslərin nəhayət ki, kəsiləcəyi əziz günün həsrətində yaşayanların işi idi...

...Saçları dən-dən qalxdı... elə bil dişləri də böyüdü... çənəsini yarıb çölə uzandı... sonra bədəni gərilib gicisi...
Dik atılıb əl-ayağına baxmaq istədi... nə əlini gördü, nə ayağını...

Bədəni də yox idi... Bəs özü... özü hardaydı?..

...Hardansa görürdü özünü... Hansı dəlikdənsə, ya arakəsmədən... yox, bu, nəyinsə içiydi... dırnaqlarının ucuna qalxıb ordan özünü görürdü... Görürdü, necə anası bomboz səhralıqla yeridikcə, uzaqlaşır ondan... gözdən itir... onu bu kimsəsiz, qorxunc çöllüyün ortasında tək-tənha buraxıb gedir...

Nəfəsi kəsilə-kəsilə dayanıb durdu... anasının ardınca qaçmaq istədi... amma qaça bilmədi... Çünkü yox idi... heç bir gilə də qalmamışdı... bir qırıq da...

...Anası gedib-gedib nöqtə boyda oldu, sonra, deyəsən yerə oturdu... ya yixildi?.. Sonra uzaqdan anasının yanıqlı çıçırtısı eşidildi...

- Can bala!.. Anan ölüydi, bu gününü görmiyeydi!.. Vay bala!..

...Hiss elədi, necə saçları bir-bir ağardı...

Anası tapmışdı onu... orda... Dünyanın o başında... Tapıb dizi üstə çökmüşdü, sinəsini cira-cıra, dizlərinə döyə-döyə ağılayırdı...

...Anası burdan nöqtə boyda görünse də, səsi aydın eşidilirdi...

Elə eşidilirdi, elə bil burda, böyründə idi... ağızını onun qulağına dırayıb ağılayırdı... sinəsinin, üzünün dərisini sıvırən dırnaqlarının, diblərindən qoparılan saçlarının xışlıtsından ürəyi göynəyirdi...

Üzünü göyə tutub:

- Bu nə müsibətdi, İlahi?!.. - dedi və baxdı ki, göyün altı dama-damadı...

...Anasının səsi çıçırmadan, yoxsa qəhərdən batdı... İndi anası onu bayquş səsini andıran qorxunc bir səslə çağırırdı...

- Səi-i-d!.. Vay Səi-i-id!..

- Səid, ay Səid...

...Arvadı idı... ona hardansa yuxarıdan baxırdı.

..Cərrahiyə otağındaydı, nədi?..

Dik atılıb yerinin içində oturdu...

- Ona işləyir... yatıb yuxuya qalmışan. – arvadı dedi.

Arvadının üzü həmişəki kimi, yorğun və əsəbi idi. Bir müddət dayanıb, üzərində aparılan əməliyyata rəhbərlik etmiş mütəxəssis ədasiyla üzünə zilləndi, sonra çekilib, deyəsən, mətbəxə getdi.

Otaq işıqlı və sakit idi... Bayaqkı uğultu dolu bozluqdan və soyuqdan əsər-əlamət yox idi...

...Yuxunun keyi sovuşmamış üz-gözünü ovub fikirləşdi ki, nə yaxşı ki, gördükleri yuxuymuş... Sonra da fikirləşdi ki, o nə qorxunc yer idi, girmişdi yuxusuna?.. O nə müsibətlər idi?..

Belə fikirləşdikcə üzüdü, yorğanı boğazınacan çekib böyü üstə çöndü.

Fikirləşdi ki, indi arvadı mətbəxə çatıb ona səhər naharı düzəldir, əsəbi əlləriylə çörək doğrayır, çay dəmləyir, özü də Allah bilir, ürəyində nə fikirləşir...

Çox keçmədi ki, mətbəxdən arvadının götür-qoy elədiyi boş nimçələrin səsi gəlirdi...

Gözlərinin içi, qum dolmuş kimi acışındı... Gözlərini ova-ova fikirləşdi ki, bəlkə yuxudaki bütün o müsibəti - əcinə saçlarını andıran o qorxunc kol-kosu, içi vahimələr və xoflar dolu o çıxılmaz tənhaliği arvadı yeritmişdi canına?.. Dərmanı şprisə yiğib bədəninə yeridən kimi, o, yuxuda ikən, bütün gecəni başının üstə durub iblisənə bir gülüşlə gülümseyə-gülümseyə, gözlərindən qıqlıcm çıxa-çixa, üzərində hansıa gizli əməliyyatlar aparmışdı?.. Allah bilir, ona nələr eləmişdi, başına nə oyunlar açmışdı?.. Axı yatanda o, demək olar ki, heç nə hiss eləmirdi?.. Arvadı demişkən, sinirsiz, hissiyyatsız müqəvvaya çevrilirdi?!

Sonra arvadını vizlaşmış saçlarla rəngbərəng tüstülərin, qorxulu məhlullarla köpüklənən əcaib kolbaların arasında təsəvvürünə gətirdi... və başının tükəri qabara-qabara fikirləşdi ki, əgər bu dəqiqə arvadı içəri girib, həmin o qığılçım saçan gözləriylə ona baxsa, ordaca ürəyi dayanar.

Arvadı bəzən belə qəfil hoqqalar çıxarırdı... gözləmədiyi halda hardansa peyda olur, ya oturduğu yerdə yoxa çıxırıdı. Heç bir məntiqi ardıcılığı olmayan anlaqsız, əcaib hərəkətlər eləyirdi. Səssiz addımlarla yeridiyi yerdə qəfildən nə isə xatırlayıb dəli hərəkətlərlə qabağa qaçıır, yaxud, danışlığı yerdə susub, hüznlü baxışlarla harasa, uzaqlara zillənirdi... Bəzi küləklili, firtinalı gecələr isə, o dərin yuxuya qərq olub bütün vücuduyla ucunarkən, arvadının içi qovrula-qovrula, qulağına nə isə piçildədiğini eşidir, ha çalışıb yuxudan ayılmaq, arvadını bu vəhşi piçiltiləriylə yaxalamaq istəyirdisə də, yuxuları əl-ayağına sarılıb şirin mürəbbə bataqlığı kimi, onu içənə sümürür, ağır yuxu pərdəsini yarib o biri üzə keçməyə – oyanmağa imkan vermirdi...

Sonra nə qədər eləyirdi, arvadının hər gecə nəfəsi kəsilə-kəsilə, tələm-tələsik qulağına piçildədiği sözlərin bircəciyini belə, yadına sala bilmirdi...

...Əsnəyə-əsnəyə fikirləşdi ki, bəlkə gecələrlə qulağına piçildəyan heç arvadı deyildi?!.. Bəlkə hamısını eləyən, həkimi demişkən, uzun illərlə canını fəda eləyib, çalışıb-vuruşduğu mötəbər idarəsindən qazandığı əsəb pozğunluğuydu?..

Kürəyi üstə çönüb, üzbüüz divardan asılmış saata baxdı.

Əslində indi yolda olmalıydı... O isə hələ əl - üzünü də yumamışdı. Çünkü bezmişdi daha... Vaxtında yataqdan qalxıb gözü saatda, əl - üzünü yumaqdan da, mətbəxə keçib, orda tələm-tələsik nə isə yeyəndən sonra işə yollanmaqdən da... sonra orda, ölüm kamerasını andıran səliqəli otağında oturub, səhər-axşam mənasız cızma-qaralarla məşğul olmaqdən, sıfətlərindən ürəyi bulanan adamlarla yalandan, gülümsəyə-gülümsəyə danışmaqdən da cana doymuşdu... İşə getməyib evdə qalmaq isə daha böyük faciə idi...

Fikirləşdi ki, onda belə çıxır ki...

Ağlına gələn fikrin ardını rahat fikirləşməməkdən ötrü qollarını yorğanın altından çıxarıb gücü gəldikcə gərnəşdi... Gərnəşdikcə də, sinəsi boyu daraqlanan qəribə, kəsici ağrıları hiss elədi...

Əzələ sinirləri idi... onlar da ağrıyıldılar.

Axır vaxtlar, demək olar, bütün sinirlərini - bədəni boyu şaxələnən irili-xirdalı əsəb zoğlarını bircə-bircə hiss eləyirdi... Bu zoğlar beynindən baş alıb qollarıyla üzüaşağı - sinəsindən bədəni boyu ayaqlarınacan, çiyinlərindən əl barmaqlarının ucunacan şaxələnirdi, xırda budaqlarla ovuclarının içində naxışlanırdı... Hamısı da soğan qabığı kimi kövrək və şəffaf idi, çatlayıb qanını sizdirmağa hazır vəziyyətdəyidilər...

...Gərnəşib dartınandan sonra yenə ürəyi döyüne-döyüne fikirləşdi ki, gecələr qulağına piçildəyan arvadı deyildisə, onda bəs niyə o, yuxudan - ölüm bataqlığından vurnuxub çıxan kimi çıxanda, ona o cür mənalı-mənalı baxıb gülümsünürdü?.. Özü də o səhər ki o, yuxudan tər-qan içində ayılları?.. O səhər ki, bütün gecəni yuxunun cəhənnəmində boğulub ölüb, ölümən qayıdırı?..

O idi qulağına piçildəyan... Hər gecə ağızını onun qulağına dirəyib içini, məkr dolu yandırıcı sözlərlə dolduran. İfritə...

...Qulağı göynədi...

Qulağını ovuşturub fikirləşdi ki, bir gün - belə gecələrin birində arvadı qulağına piçildaya-piçildaya, axır ki, azdıracaqdı onu... Həmin o vahimə dolu, nəfəskəsən çöllüklerin birində azdırıb, o sırlı qaranlığa... yox-yox, o qaçılmaz bozluğa təhvıl verib, özü geri qayıdacaqdı...

...Gicgahı elə lükküldəyirdi, elə bil bütün gecəni başında darışqal ayaqqabı yatmışdı... Odu ki, indi başı, kiçik ölçülü ayaqqabı geyməkdən gizildəyən ayaq kimi göynəyirdi...

...Qalxıb yerinin içində oturdu, ayaqlarını döşəməyə sallayıb yadına, dünənki axşamı, yuxuyu getməmişdən nə ilə məşğul olduğunu salmağa çalışdı...

Yox, dünən içməmişdi. Yerinə də, elə də gec girməmişdi. Bəs, onda niyə özünü belə əzgin, sıyıq xəmir kimi yöndəmsiz hiss eləyirdi?..

...O biri otaqdan arvadının səsi gəldi... Arvadı, deyəsən nə isə soruşdu ondan, eşidə bilmədi:

Ağzını dəhlizə sarı çevirib ucadan:

- Nə dedin? – dedisə də, arvadı cavab vermədi, sonra haçandan-haçana səsinin yoğun yerinə salıb:

- Qayğana-a-aq!!! – deyə bağırdı...

Arvadının səsi şillə kimi dəydi üzünə... Ovqatı təlx oldu.

...Yenə qayğanaq... Yenə həmin ağılı-sarılı horra... Yo-ox, daha o, qayğanaq istəmir... nəinki qayğanaq, ümumiyyətlə, yumurtaya aid olan nə varsa, adını belə eşitmək isətmir.

Amma «yox» deyə bilməz... Çünkü «yox» sözünü o birdəfəlik tərgidib. Həm arvadı yadırğayıb, həm də... onun da yadından çıxıb.

Bir də, çəşib «yox» desəydi, arvadının, hər an içində gəzdirdiyi gizli buynuzları üzə çıxaracaqdı... üzü dönəcəkdi, qanın qaraltmağa bəhanəsi tapılacaqdı... Sonra bunu təsəvvürünə də gətirdi... Necə arvadı mətbəxdə əsəbi-əsəbi vurnuxa-vurnuxa qab-qacağı, çəngəl-bıçağı bir-birinə vurub evə ətürpədən cingiltilər sala-sala, sevimli ironiyasıyla:

- Bəs siz nə isteyirsiz, Səid müəllim?.. Nə bişirək sizin üçün, ağa? – deyir, sonra yoğun gövdəsini aşağı əyib qarşısında əyilərək - Bəlkə xətrinizə quymaq, ya südlüplov düşüb?..

...Fikirləşdi ki, görən, arvadı niyə hər səhər qayğanaq yedirdir ona?.. Bişirilməsi asındı, ona görə?.. Yoxsa, qəsdən gündə-gündə o ağır, yağılı zülalı yedirir ona ki, ürəyi bulansın, ödü qatilaşib zəhərini qanına buraxsın.

Arvadı onun ölümünü isteyirdi... Sidq ürəkdən. Odu ki, hər gün ona qayğanaq yedirdirdi.

Fikirləşdi ki, insan o qədər zərif məxluqdu ki, onu nə ilə desən öldürmək olar. Səslə də, rənglə də, yuxuya da, qoxuya da... Qayğanaqla da...

Hə... qayğanaq elə-belə, səhər yeməyi deyildi... - fikirləşdi. Ona görə bütün toyuq-cucəyə, yox, ümumiyyətlə, bütün yumurtalar sinfinə nifret eləyirdi. Bir də qayğanaq yeyəndə həmişə hardansa hərlənib-fırlanıb, yadına kəndləri düşürdü... həyətin zir-zibilində eşələnən arıq, kifir toyuqları düşürdü...

...Mətbəxdə nə isə şarappıltıyla yerə dəydi... və o anladı ki, arvadı nifret eləyir ona. Bunu axır vaxtlar süfrə arxasında onunla üzbeüz oturanda da, gecələr işığı keçirib, dinməz-söyləməz yanaşı uzananda da, yaxud, ayrı-ayrı otaqlarda oturub bir-birinin üzünü görməsələr də, bir-birinə necəsə, mane olanda da hiss eləyirdi. Odu ki, hər səhər qabağına qoyulan qayğanağı dinməzcə yeyirdi...

Arvadının ona olan nifreti bütün evə də çökmüşdü... Otaqların, əşyaların canına yermişdi... Odu ki, divarlardan da, bu yorğan-döşəyin özündən də yumurta iyi gəlirdi... Arvadının nifretiydi... evin hər küncündən xəbis-xəbis yumurta iyi saçırdı...

...Çarpayıla üzbeüzdəki qədim şkafa, şkafın başından tavanacan səliqəyle, üst-üstə yiğilan yorğan-döşəyə baxıb fikirləşdi ki, görən, niyə hər dəfə yuxuda öldüyüni görəndə, özünü, tabut əvəzinə, həmin bu qədim şkafın içində uzandığını görürdü?.. Bəlkə ona görə ki, bu qədim, qara şkaf bu otaqda arvadıyla bir – o, gəlin gələn gündən bitmişdi?.. Və gör bir, neçə illər idi, gecələrlə üzbeüz divardan qara kabus kimi zillənib onun hər sözünü, hər

hərəkətini güdürdü?.. Odu ki, yuxularında canını tapşırarkən, özünü məhz onun o qaramtil darısqallığında hiss eləyirdi... Qəribəydi ki, bu qədim şkaf eninə və uzununa görə də elə onun boyuna biçilmişdi?!..

Fikirləşdi ki, axır, günlərin bir günü yuxuları çin olacaqdı... Neçə illerdən bəri səbr və təmkinlə onu izləyən bu qara kabus zülmət qaranolq gecələrin birində nəhəng, ağır qapılarını aralayıb, onu yorğan-döşəyi qarışq içində sümürəcəkdi... öz havasız darısqallıqlarında boğub öldürəcəkdi...

Sonra bunu bir neçə dəfə yuxuda da gördüyüni xatırladı... Yuxuda bu qaradınməz şkaf ləngər vurub bir neçə addım qabağa gəlmişdi... qapılarını qorxunc bir cırılıyla cırıldadıb aralılmışdı... içinin qapqara, dərin ucurumıyla ona zillənmişdi... Onda yadına gəlir, vahimədən az qalmışdı yuxudaca üreyi dayana...

...Başının tükləri qabardı... Fikirləşdi ki, Allah özü kömək olsun ona. Axır vaxtlar bu nə əcaib yuxulardı görür?! Sonra fikirləşdi ki, əsəb pozğunluğudu. O gün işdən sonra zəng vurub getdiyi əsəb həkimi də - bir suyu arvadına oxşayan, gülümsər üzü cavan oğlan da elə demişdi ona. Dizlərini, dirsəklərini balaca, yumru çekiciliyə tıqqıldıb, incə yeniyetmə səsiylə:

- Əsəb pozğunluğudu. - demişdi, sonra şəhadət barmağını onun gözləri qabağında qabağa-dala tərpədə-tərpədə bəbəklərinin vəziyyətini yoxlamışdı, sonra yenə həmin yeniyetmə səsiylə:

- Bəli-bəli. Əsəb pozğunluğudu. - demişdi və özü kimi balaca, dəyirmi stolunun arxasına keçib orda başını qaldırmadan, nə isə yaza-yaza:

- Saçınız tökülür?.. - soruşmuşdu.

O da qısaca:

- Bəli. - demişdi.

- Dırnaqlarınız necə, ovulur?..

- Bəli.

- Dişləriniz necə?..

- Bəli, onlar da tökülür, ovulur.

- Əsəb pozğunluğudu... - deyib onu yola salmışdı...

...Mətbəxdən yayılan qayğanağın iyi aramlı yataq otağına yayılırdı...

...Sinəsi qaşındı. Sinəsini ikielli qaşışın ovuclarına baxdı...

Barmaqlarının arasında qalan balaca, qırvım tükləri ovuclarından çırpıb yere atdı.

Sinəsini tükü də tökülürdü... Sonra nə fikirləşdi, yerindən sıçrayıb, yorğan-döşəyi yoxladı görsün ki, sinəsinin tükündən ora düşəni var, ya yox... Arvadını hövsələdən çıxaran mənzərəldən biri də bu idi. Döşəküzünün bəzi yerlərində qara vergüllər kimi qaralan tükləri tələm - tələsik çırpı-çırpı fikirləşdi ki, arvadıyla hələ təzə-təzə tanış olub münasibət quranda, çox avamlıq eləyib. Hədsiz səmimiyyətin axırı budu. Gərek ilk gündən məsafə saxlayayırdı aralarında. Elə olsayıdı, bəlkə də indi hər şey ayrı cür olardı...

Sonra fikirləşdi ki, axı necə səmimi olmayıydı?!.. Axı onsuz da günün əksər hissəsi, o hissəsi ki, işdə, cəmiyyət arasında keçirdi, özünü mümkün qədər sıxıb cilovlayırdı, hər sözünə, hər hərəkətlərinə hədd qoyurdu. Başqa cür mümkün də deyildi. Halına-xasiyyətinə bələd olmadığı yad adamlar zümrəsində özünü, olduğu kimi apara bilməzdi axı?!.. Bunu ki, ona, həyatiyla borclu olduğu Səlimovun özü öyrətməşdi?!.. İşə başladığı həftənin elə birinci günü onu yanına çağırıldıb, kollektiv haqqında qısa və müfəssəl məlumat verib, axırda da müəllim təbiri ilə: «O yırtıcılar səmimiyyət anlamır. » - demişdi. Düz də demişdi. Bu gülümsər üzlü, «qayğıkeş» əməkdaşların yırtıcılığını o, çox da uzağa getmədən, şöbə müdürü təyin olunduğunun səhəri günü anlamış, cəmiyyət içində bütün vərdiş və isteklərini, tisbağa qınına yiğilip gizlənən kimi, gizləməyin, bir kəsin daxil ola bilməyəcəyi, qapısız, pəncərəsiz, gipgirdə, qalinqabiq bir vücudə dönməyin vacibliyini anlamışdı. İndi belə olan

halda, öz evində də, bağlı qapı arxasında keçirdiyin bir-iki saatı da, əl-ayağını uzadıb rahat asudəlikdə yaşaya bilməyəcəyi təqdirdə ona nə qalırı?.. Qınına yiğib gizlədiyi əzaları əbədilik içində qalan, miskin tisbağalıq...

Fikirləşdi ki, əslinə qalsa, indiki vəziyyəti, demək olar ki, elə elədi. İndi daha işlə evin gərginliyi arasında elə bir fərq yoxdu. Hələ əksinə, axır vaxtlar özünü idarədə daha asudə hiss edir, hətta bazar günləri işə getməyə bəhanə gəzirdi. Təki arvadının tənə dolu baxışlarından, o biri otaqlarda olsa da, hansısa altıncı hiss üzvü ilə tutduğu qara nifrətindən qaçıb qurtulsun.

Odu ki, asudə rahatlıq barədə xam xeyallarına nöqtə qoysun.

Sonra yatağını səliqəyə salıb, balışını çırpıb yumşalda-yumşalda fikirləşdi ki, bir də, arzusunda olduğu o asudə rahatlığı çatıb neyləyəcəkdi ki?..

Bu barədə dərindən düşünmək istədisə də, qayğınağın iyindən ürəyi bulandı...

Hə, gör ki, indi iş nə yerə çatıb ki, o, daha asudə rahatlıqda nə edəcəyini anlamır... bunu istəsə belə, təsəvvürünə də gətirə bilmir. Çünkü daha nə bir vaxtlar elədiyi kimi - əlinə-əlinə vurub, saqqanaq çəkib ürəkdən gülməyi gəlir, nə də cavanlıqdakı kimi, nədənsə təsirlənib qəhərlənmirdi. Bir sözlə, insanlıqdan çıxmışdı. Amma vaxtı ilə çox gülüb-ağlamışdı, saqqalı əldən vermişdi. Sonra da fikirləşdi ki, yaxşı ki, saqqalı yalnız evdə əldən verib. Səlimov olmasayı, gör indi idarədəkilər başına nə oyunlar açacaqdı?!..

İndi o, bunu da yaxşı bilirdi ki, «insan əsasən, yaxşı tanıldıqından, əyər-əskiyini bildiyindən daha tez bezir.» Özü-özündən bezən kimi. Öz murdar sıfətindən, heç bir mənə ifadə eləməyən xırda gözlərindən, qadın burnu kimi səliqəli burnundan, nə vaxtdansa çənəsinə yapışıb, indi hər güzgüyə baxanda ürəyini bulandıran şabalıdı xalından, səsindən, ağızının tamından bezən kimi.

...Odu ki, arvadı nifrət eləyirdi ona. Çünkü bütün əyir-əskiyini bilirdi. Elə bilirdi, özü doğmuşdu onu... öz əlləri ilə düzəltmişdi... İndi sökmək istəyirdi, alınmırı.

Alınmayacaqdı da. – ürəyində bic-bic güldü. - Bu da özündən mühəndis-arxitektor qondarib səhər-axşam vacib görkəmlə qaraladığı, qaralayıb heç cür başa çatdırı da bilmədiyi layihələr deyildi ki, xoşuna gəlməyəndə lazımsız qəzet parçası kimi, cırıb kənara tullayayıd?!

...Bu yere çatanda əsəbilikdən, ya nədənsə gülməyi tutdu. Üzbəüzdəki şkafın güzgülü qapısında görünən pırpız başının əksinə baxdı...

Sağlarını hamarlayıb yatırmaq istədisə də, tükləri sözə baxmadı. Tükləri elə bil rezindən idi, yastılıdıqca, bir az da qabarırdı.

Fikirləşdi ki, saçları son beş-altı ildə belə olub. İnsan saçından çox, sintetik saçğa oxşayır.

«Saç qəlbdən su içir, bala...» - anasının bir vaxtlar, seyrək hörüyünü açıb hörə-hörə dediyi sözləri qulağında səsləndi...

Fikirləşdi ki, demək, ürəyi rezindəndi...

Xalatını geyinib o biri otağa boylandı...

Arvadı gözündə eynək, pəncərənin qabağındakı yazı stoluna dirsəklənib, deyəsən, yenə lahiyəsinə baxırdı.

Kürəyi ağırdı... beli də qurumuşdu elə bil.

Əlini döşəyin üstüylə gəzdirdi. Döşəyin altında elə bil nəhəng tisbağa yatmışdı. Olsun ki, döşəyin çoxdannan bəri açılıb çırpılmayan yunu idi, düyünlənib altına yiğilmişdi. Ya da ola biler, çarpayının taxtası əyilmişdi. Odu ki, hər gecə yuxusuna ilan-qurbağa girirdi... - fikirləşdi. Arvadının qurğusuydu... çarpayının hansı gözündə yatırdısa, o döşəyin ortasında tisbağavari bir düyüñə əmələ gəlirdi.

O biri otaqdan hicqırıq səsi eşidildi... Dəhlizə çıxb hamama gedə-gedə, yolüstü arvadının otağına boylandı və gördüyü mənzərədən duruxub qaldı...

Arvadı ağlayırdı... Əlini belinə vurub, o biri əliylə alnını tutub sakit-sakit göz yaşı axıdındı...

Ürəyinə qəribə bir sərinlik yayıldı... içində, səbəbini özü də başa düşə bilmədiyi qəribə bir yüngüllük hiss elədi. Fikirləşdi ki, əgər arvadı ağalaya bilirsə, deməli, hələ nəyəsə ümid bağlamağa dəyər.

Sonra hamama girib qapını o biri üzdən bağlaya-bağlaya fikirləşdi ki, axı niyə bu dəliylə evlənirdi?.. Başına qız qəhət idi, nədi?.. Niyə anasının sözünə baxıb, evlənəcəyi qızı kəndlərindən seçmədi?.. Gərək sadə bir kənd qızıyla evlənəydi, özü də sıravi bir işə girib başını dolandırayırdı. Beşdə alacağı, üçdə verəcəyi olmayan sıravi, sakit bir işə. Bax, onda heç bir «səviyyə», heç bir «cəmiyyət rəyi» vecinə gəlməyəcəkdi. Başını aşağı salıb, adam balası kimi işə gedəcək, axşamlar xudmani bazarlığını eləyib evinə qayıdacaqdı, ertədən şamını bitirib, başını balışa atıb yatacaqdı. Bu da olacaqdı, arzuladığı həmin o «asudə rahatlıq». O eybəcər yuxuları da görməyəcəkdi... rəngi də bu cür olmayıacaqdı... Hələ olsun ki, yanağından qan damacaqdı.

Anası da ömrü boyu bunu deyirdi. Deyirdi: «Şəhər qızından arvad olmaz, a bala. Nə qədər gec deyil, ağılıni başına yiğ, gəl, kəndin gül-çiçək kimi qızlarından birini seç, evlən.»

Anası bunu o qədər yanğıyla deyirdi, elə bil kəndin qızlarına öz gözü düşmüşdü. Yadına gəlir, onda anası elə deyəndə, ürəyi sıxılırdı... dünya gözündə qaralırdı... Çünkü o vaxtlar niyəsə, ona elə gəlirdi ki, kəndlərindən qız almaq - elə anasıyla evlənmək kimi şeydi. Çünkü kəndin qızları bölünmüş alma kimi bir-birlərinə, həm də anasına oxşayırdılar. Anası kimi yeriyirdilər, anası kimi danışırdılar...

- Qayğanaq soyuyur!.. - mətbəxdən eşidilən qəfil qıyyadan dik atıldı.

Başına elə bil qaynar su tökdülər. Hamamın divarından asılmış balaca, elektron saata baxdı.

Onun yarısı idi. Gecikirdi...

Tələm-tələsik yuyunub otağa qayıtdı, bir əliylə köynəyini, o biri əliylə şalvarının düymələrini bağlaya-bağlaya geyindi.

Oğlu ara otaqda oturmuşdu. Dərsini yaza-yaza, eynəyinin altından ona elə baxırdı, elə bil güdürdü onu.

Odu ki, otağın qabağından ötəndə, qapının ağızında ayaq saxlayıb ona tərs - tərs baxdı, qalstukunun düyüünü bərkidib:

- Hə, nədi?.. – dedisə də, uşağın əhvalı dəyişmədi, dodağının ucu belə qaçmadı. Oğlu eynəyinin üstündən üzünə zillənib arvadının təbiriyələ:

- Qayğanaq soyuyur. - dedi.

Oğlu, ümumiyyətlə, axır vaxtlar arvadına oxşamağa başlamışdı... Üzünün ifadəsi də, səsi də... o da nə isə ürəyincə olmayıanda, qaşının birini eyni ilə arvadı kimi qaldırıb, gözlərini bərəldirdi.

...Yenə bayaqqı yuxusu yadına düşdü. Fikirləşdi ki, qəribədi ki, oğlu dünyaya gələndə, niyəsə tələbəlik illərinin arzusu - Sabirin adını uşağa qoymağı yadına düşməmişdi. Başı şəhər həyatının bu qurama bər-bəzəyindən gicəllənmişdi, nədi?!.. Ya bəlkə Sabiri unutmuşdu?..

Sonra əllərini ciblərinə salıb, burun yaylığını axtara-axtara fikirləşdi ki, daha ürəyi Sabiri də istəmir.

- Samir, dərsini yaz!.. - mətbəxdən arvadının əsəbi qışqırtısı eşidildi.

Əslinə qalanda, Samirin, dərsini yazıb-yazmamağı arvadı bir o qədər də narahat eləmirdi. Bu da, evdə gərginlik yaratmağın bir üsuluydu. Onu divara qısnayıb evdən sıxışdırmağın, çığıra-çığıra zinhara gətirməyin bir növüydü... - fikirləşdi və qayışının toqquşunu axır ki, bağladı. Yox, arvadı onun ölümünü istəmirdi, amma öldürmək istəyirdi onu...

Divar güzgüsündə özünə baxa-baxa fikirləşirdi ki, axır vaxtlar özü də arvadına oxşamağa başlayıb. Burun pərəkləri, alt dodağının şişkin bir köpüşməylə aşağı sallanması, üzünün ifadəsi... Döş cibindən çıxardığı narın daraqla başını daraya-daraya fikirləşdi ki, əslinə qalanda bu evdə hər şey arvadına oxşayır. Evin divarları da, künclərdən soyuq təmkinlə adama zillənən əşyaları da... Burda hər şey arvadı kimi acıqlı və qəddar idi.

Hər axşam işdən evə qayıdır, qapının ağızında tər-qan içində boğula-boğula, əsəbilikdən ürəyi ağızına gələ-gələ qapının kilidi ilə əlləşsə də, arvadı bu əlləşməni eşitsə də, qapını açmırı... Ta ki, məcbur olub qoltuğundakıları yerə qoyduqdan, bəzən hövsəlesi daralıb, elə qapının ağızındaca soyunub əlləşib, axır ki, qapını açandan sonra belə, evdə yoxmuş kimi, otağında qalmağına davam edirdi. Bəzənsə qapı açılmırı, açar klidin dəliyində ilışib, nə irəliyə, nə geriyə tərpənmək, ha yanasa nə burulmaq istəmirdi... yalnız barmağını döyənək eləyib onu ağladandan sonra hərəkətə gəlirdi.

Ya da, lap hövsələsiz vaxtlarında qapının bu cür tərsliyi tutanda, məcbur olub zəngi vururdu və arvadının qapının o üzündən, içəri otaqların hansındansa iliyinə işləyən səsini dirləyə-dirləyə, kandarın ağızındaca dayanıb-durur, qapı açılanda isə müttəhim qismində evə daxil olurdu.

Fikirləşdi ki, bu da onun axırına çıxmağın bir üsuludu. Hər axşam işdən qayıdan vaxt arvadı qapının kilidi ilə nə isə edir, içini qurdalayıb, ya nə iləsə doldurub otağına çekilir, qapısını bərk-bərk bağlayıb, onun orda qapı arxasında qalıb çabalamığından nəşə dolu həzz alır. Yaxud, əllərini belinə vurub, onun kilidlə «döyüşündən» anlaşılmaz bir təskinlik tapır, təslim olub zəngin düyməsini basmağını, qapı açıldıqda, günahlar dənizində boğulan müttəhim kimi, boynunu burub dayanmağını gözləyir ki, içiñə yiğdiği hirsini, hikkəsini, ətinə yermiş zəhərli tikanları çıxaran təki, çıxarıb rahatlansın, sonra qalibiyyət və nəşə dolu fərəhlə onu başdan-ayağa süzsün...

Belədə arvadı o qədər əzəmətli və nəhəng görünürdü ki?!..

Fikirləşdi ki, ümumiyyətlə, axır vaxtlar arvadı yaman nəhəng görünür. Kökəldiyinə görə, yoxsa, qalibiyyət fərəhindən dağa döndüyünə görə?..

Ya bəlkə o kiçilib?..

Ayaqqablarını geyə - geyə qapıya baxdı...

Bir vaxtlar gördək, nimdaş pencəyiylə, nazik tələbə boynuyla, bir dəstə yoluq gülə arvadiyla tanışlığa gəldiyi həmin qapı idi...

Onda, yadına gelir, bu rəngdə deyildi. Ümumiyyətlə, rəngi yox idi... ovulub tökülmüşdü, tutacağı da belə büründən deyildi, tən ortasında da beləcə, Təpəgözün gözünə bənzər gözlüyü yox idi... Gözlüyün əvəzinə, qapının tən ortasında ensiz poçt dəliyi vardi ki, evlərinə qəzet gətirən poçtalyonlar ordan ara-sıra məktublar atırdılar içəri. Anasının, kiməsə əyri-üyrü uşaq xətti ilə yazdırıldığı nisgil və ağrı dolu məktublar...

Fikirləşdi ki, olsun ki, qapı da bilir, sahibi - arvadı. Bunu oğlu da bilirdi, gecələr böyrü əzilə-əzilə üstündə yatdığı çarpayısı da. Əslinə qalanda, bunu o da bilirdi. Bilirdi, arvadının itidi, quludu, nökəridi.

...Qayğanaq həmişəki yerində, həmişəki ətürpədən vəziyyətindəydi... Elə bil iki dəstə ağı - sarı sapları bir-birinə qatıb yağda qaynatmışdır. İndi o, bu yağlı sapları yeməliydi...

Çəngəli burnuna tutub iyladı. Çəngəldənodekalon iyi gəlirdi... Fikirləşdi ki, nə vaxta qədər bu qayqanağı ürəyi bulana-bulana yeyəcəkdi?!.. Həmin dəqiqə də içindən öz səsinin dediyi:

- Arvadının ürəyi istəyənə qədər. – kəlməsini eşitdi. – Arvadı ona «ye!» desə, yeməli, «yat!» desə, yatmalıydı. Ona görə ki, arvadının itiydi!..

Əyilib süfrəni iyladı və fikirləşdi ki, bu gün-sabah əlli yaşı tamam olacaq, uşaq çağlarından qalan bu xəstəhal iyələmək azarını tərgidə bilmir. Yenə həmin uşaq maraşıyla,

hər bir şeyin mahiyyətini, onun qoxuysuyla müəyyənləşdirməyə çalışır. Bəlkə də, doğrusu elə budu...

Ayağa qalxıb soyuducunu açdı. İçinə qırmızı və qara kürü yiğilmiş qabı burnuna tutub iylədi, sonra çəçələ barmağını kürünün içində salıb əsəbi-əsəbi qarışdırıldı. Bundan eybəcər bir mənzərə alındı.

Ürəyi bulandı... Kürü yeməkdən də bezmişdi. Kürü də yumurtayı... balığın yumurtası. Yenə yumurtalılar sinfi. Füf!

Kürüylə dolu qabı soyuducunun dibinə itələyib qapısını bağlaya-bağlaya fikirləşdi ki, görəsən, ümumiyyətlə, dünyada neçə növ yumurta var?..

...Burdan – mətbəxdən baxanda yataq otağının tən yarısı görünürdü.

Arvadı gecə köynəyində güzgünün qabağında dayanıb özünə nəyə görəsə arxadan baxırdı...

Fikirləşdi ki, nə qədər zəhləsi getsə də, bunu heç cür inkar eləyə bilməz ki, arvadı həm də kifayət qədər ağıllı və dünyagörmüşdü. Uzağa getmək lazım deyil, partiya məktəbinə girmək fikrini kim yeritmişdi beyninə?!.. Qəbul komissiyasına kim yol tapmışdı?.. Kim Səlimova yol tapıb, onun zəif damarını tutu bilmışdı?.. Özü də ən incə şahmat gedişiləri ilə. Ona qalsayıdı... Müəllim ata, savadsız ana...

Ata-anası yadına həmişə nədənsə Seyid Əzim Şirvaninin «Oğluma nəsihət» şeriyələ bir düşündü...

Cəfər, ey nuri-dideyi-Seyyid!
Qönçeyi növrəsideyyi Seyyid,
Üləma haqqını rəayət qıl,
Əhli-elmə həmişə hörmət qıl...

Əhli-elm də dolandırsın səni, görüm necə dolandırır. – fikirləşdi və çörək diliminə yağ çəkdikcə, onu həmin bu naftalin iyi fəlsəfənin həqiqətlərindən, zibilliyyin içindən çəkib çıxaran tək, çıxaranın da arvadı olduğunu bir daha yadına salıb bu nəticəyə gəldi ki, arvadı, ümumiyyətlə, çox şeylərdən qurtarmışdı onu. Odu ki, burda deyiblər: «dili varsa, dilçəyi də var?»..

Burnuna naftalin iyi gəldi... Havanı iyləyib, zəhərli qoxunun ha tərəfdən yayıldığı müəyyənləşdirməyə çalışdısa da, burnu bu qoxunu tutduğundan, onun ha tərəfdən gəldiğini dəqiqləşdirə bilmədi. Dəqiq olanı bu idi ki, iy hardansa, lap yaxından gəlirdi. Amma hardan?..

Yoxsa, bədəni idi, naftalin iyi qoxuyurdu?.. Ya nəfəsindən gəlirdi bu iy?..

Əyilib qayğanağı iylədi...

Arvadı dəhlizdə dayanmışdı... gözləri dəhlizin yarıqaranlığından pişik gözləri kimi işim-işim işildayırdı...

Başını aşağı salıb qayğanağın qalanını tələm-tələsik ağızına dürtdü, qəhvəni yarıyacan içib ayağa qalxdı, hamamxanaya keçib orda əllərini yuya-yuya, ürəyində, arvadının günün bu vədəsi ona verə biləcəyi sualları götür - qoy elədi, dəhlizə çıxıb arvadını görmürmüş kimi, paltosunu geyindi, çantasını əlinə alıb çöl qapısının kilidini açdı, çölə sıvişib pillələri tələm-tələsik enə-enə, fikirləşdi ki, necə olub ki, arvadını coxdannan bəri əzizləmədiyini, cavanlıq illərindəki kimi, qucaqlayıb qulağına şirin sözər piçildamadığını unudub?.. Odu ki, arvadının gözləri, hətta günortalar da pişik gözü kimi işildayıb bərq vurur.

Blokdan çıxanda ayağı büdrədi və o, fikirləşdi ki, başı, deyəsən, yavaş-yavaş doğrudan xarab olmağa başlayır. Bu boyda iş-güçün, dərd-sərin içində gör, bir nə haqda fikirləşir. Sonra həyətə maşına minə-minə, bu axmaq fikrləri başından dağıtmak üçün, bu günə təyin elədiyi görüşlər və heç cür təxirə sala bilməyəcəyi yığıncaqlar barədə fikirləşib sürücүyə:

- İdarəyə. – dedi və bu günə təyin elədiyi görüşlər və yiğincaqları xatırlayb dilxor oldu.

Məntiqi nəticə etibarı ilə sıfıra bərabər olan bütün bu tədbirlərin, «iş prosesi» deyilən yalançı bir görüntünün yaradılmasına xidmət edən mənasız, məzmunsuz tədbirlər yiğnağı olduğunu və bütün bu məzmunsuz mənasızlıqlar zəncirinin baş təşkilatçısının özü olduğunu, necəsə, qəfildən anlayıb xəcalət və günah içində boğuldusa da, özünü həmin dəqiqə ələ alıb, nə vaxtsa uzaq gənclik illərində, bu dünyada heç nəyin təsadüf olmadığı barədə oxuduğu fəlsəfi fikirləri yadına salıb toxtadı.

Bu günə təyin olunan yiğincaqların iştirakçıları - çıxışçılar və dinləyicilər artıq indidən nəyin necə olacağından, kimin nə deyib nədən əsəbiləşəcəyindən, hər şeyin nə ilə yekunlaşış necə qurtaracağından agah idilər. Bundan onlar kimi, o da agah idi, amma «gərgin iş prosesi» tamaşasını qurmağına davam edirdi. Axı niyə?.. Nəyə görə? Kimə görə?

Burası məlum deyildi. Özlərini kimə göstərirdilər, kimin başını aldadırdılar?..

Bu məqam qulağında, Səlimovun müəllim təbiri ilə dediyi sözləri səsləndi: «Bizə nəticə lazımlı deyil. Vacib olanı prosesdi, proses».

...Maşından yenə Ağakərimin corablarının iyi gəlirdi.

Əl atıb şüşənin qulpunu hərlədi, çölün havasını ciyərlərinə çəkə - çəkə fikirləşdi ki, hər səhər təzə corab geyinmək beləmi çətin işdi?..

Sonra da fikirləşdi ki, olsun ki, Ağakərimin burnu bu iyə öyrəşib... bu iyi əlini, ayağını hiss eləyən kimi, özünükü bilib heç bir narahatçılıq hiss eləmir. Hələ olsun ki, bundan, özünəməxsus bir zövq də alır.

Bu məqam qəfildən Ağakərimə ürəyi ağrıdı. Ağakərimin böyüyüb başa çatdığı Hökməli kəndini, arxa tərəfi tövlə olan yarıluçuq daxmalarını, uzun illərin yağış-qarından dörd bir yanı göyərib, qaralan həyətlərini xatırlayıb fikirləşdi ki, olsun ki, bütün uşaqlığını və gəncliyini həmin bu tövləyə bitişik daxmada keçirmiş Ağakərimin burnu bu iyi əlib, görünür. Sonra Ağakərimin anasını, bayram günlərində ona, həmin o evin arxasındaki tövlədə becerdiyi qoyunların südündən hazırlanmış pendirdən, qaymaqdan göndərməyini, sonra qadının ölümünü, sübh tezdənnən evin arxasındaki tövlədə çöməlib qoyun sağlığı yerde dünyasını dəyişməsini, o hadisədən sonra Ağakərimin dəyişməsini, qaradınməz, qarabaq adama çevrilməsini xatırlayıb güzgüyə baxdı.

Ağakərim onun baxışlarını hiss edib:

- Burda yolu bağlayıblar. – dedi – Sahil tərəfdən getməliyik.

...Maşın yolu burulub üzüsağı getdi

- Maşının yağını dəyişdirdin?.. - özü də bilmədi, bunu Ağakərimdən niyə soruşdu. Çox elə lazım idi ona maşının yağı...

- Srağagün dəyişmişəm. - Ağakərim güzgüdən ona baxa - baxa dedi - Dedilər vaxtında gəlmisən, bir az da geciksəydin, mator dağılacaqdı.

Ağakərim matorla bağlı yenə nələrsə dedi, ordan «qluşitel»ə keçib, bir az da o haqda danışdı.

Yol kənarıyla cərgələnən ağaclarla baxdıqca, son vaxtlar danışmaq istəmədiyi adamlarla söhbətlər zamanı fikrinin, dediyi sözlərin mənasında yox, nitqinin ahəngində, ayrı-ayrı sözlərin deyilişində, dilinin, dodağının tərpənişində qaldığını xatırlayıb fikirləşdi ki, bu nə xəstəlikdi?.. Və anladı ki, artıq çoxdannan bəridi ki, daha nə isə istəyib-istəməməyi heç nə həll eləmir. İndi o - gecə-gündüz hansıa qanuna uyğunluq üzrə işləyən nəhəng mexanizmin balaca bir hissəciyidi.

Sonra fikirləşdi ki, əslinə qalsa, iş rejiminin gizli məntiqini hələ də anlamadığı bu mexanizmə tabe olmaya, bu darısqal şərtiliklər rejiminin içindən sıçrayıb kənara atıla, istədiyi həyatını yaşaya bilər. Bir vaxtlar arzuladığı kimi, Elmlər Akademiyasında elmi işçi

vəzifəsinə düzəlib, uzaq gənclik illərindən işlədiyi Sabirin milli ideyaları üzrə doktorluq işini başa çatdırar, asudə vaxtlarında tələbəlik illərində elədiyi kimi, şeir yazıb, şənbə-bazar dostlarını başına yıgar, Sabirin, Füzulinin fəlsəfəsindən qırıldıləb adam kimi yaşayar. Amma məsələ burasındaydı ki...

Hər dəfə bu yerə gəlib çatanda keçilməz, şəffaf şüşəyə dirənən tək, nəyəsə - hansısa ələgəlməz, amma həm də hardasa içində, içinin hansısa dərinliklərdə oturub, onu necəsə idarə edən anlaşılmaz hissələrinin əlinə keçirdi... dizləri qəribə bir təslimlə boşalır... başını toxunulmaz bir yumşaqlığa soxub hər şeyi unutmağı, yuxulamağı gəlirdi...

Məfaülün-failün
Məfaülün-fa - i - lün

Yox, daha şeir yazmaq istəmir... Füzuli də, Sabir də maraqlı deyil daha. Onlar hardasa geridə - onun əvvəlki, mənasız həyatının yarıqaranlıq, yağışlı, küləkli döngələrində ilgimvari duman çöküntüsüylə ha yanasa çökəklərindədilər... Oralara yol yoxdu. İndi oralar, irəlidə gələn gələcək kimi, tamam yad bir ərazidi...

Şəhər tüstü içində, avtobus dayanacaqları, metro girişləri adamlı dolu idi. İnsanların üzündən yorğunluq yağırdı. Tüstü adamların arasıyla yeriyb səkilərə, yollara yatırıldı, şəhəri bozardıb haranisa xatırladırdı... Haranı?..

Qəfildən xatırladı... Bu gecəki yuxusunu. Ora hara idi?..

Yaddaşını gerib xatırılmağa çalışdısa da, yadına tozanaq və külək uğultusu dolu bozumtul çöllükdən savayı, heç nə düşmədi...

...Ağakərim əyləci basıb maşını hər günkü kimi, on beş mərtəbəli binanın mərmər pillələri qabağında saxladı.

Sahil parkına aparan geniş prospektin yuxarı hissəsindən ətrafi, hündür artırımadan seyr edən tək, ucalan on beş mərtəbəli binanın möhtəşəmliyindən hərgünkü kimi, bu gün də sixıldısa da, maşından düşüb girişin mərmər pillələrinə sarı addımladıqca, yoldan ötenlərin ona zillənən maraq və pərəstiş dolu baxışlarından xoşhallanıb eynəyini düzəltdi, çantasının tutacağını ovcunda bərk-bərk sıxb pillələri aramlı qalxa-qalxa, bütün ürəkbulanmalarını, əsməcə və titrəmələrini bu sayaq məqamlar içində əridə bilmək bacarığından xoşhallanıb qıvrıq addımlarla içəri daxil oldu.

Foyenin hündür, ağ tavanının künclərindən salxım-salxım asılan mavi məlakələr, hər səhər olduğu qaydada, yenə yuxarıdan-aşağı ona zillənmişdilər...

Ayaqqabılarının dabanını foyenin mərmər döşəməsi boyu taqqıldada-taqqıldada liftə sarı yeriyb-yeriyə fikirləşdi ki, olsun ki, burda – bütün bu möhtəşəmliyin və rəsmiyətin içində onu tanıyan, dərdini-odunu anlayıb halına, əhvalına yanınan bircə bu gülümşər üzlü, daş məlakələrdi. Bir də, Səlimov...

Liftin qapıları ağızında ayaq saxlayıb düyməni basdı və yenə uzaq məktəb illərində tarix kitablarında oxuduğu xanların saraylarını xatırladan belə bir əzəmətin nümayəndəsi olduğuna görə gizli bir qürur duydu.

Sonra liftin darısqal salonunun avazıyan işığı altında yuxarı mərtəbələrə qalxa-qalxa fikirləşdi ki, qəribə oları həm də odu ki, bütün bu möhtəşəmliyin, bu ali qüdrətin içində özünü bapbalaca sərçə, yaxud, əlindən heç bir iş gəlməyən, köməksiz cırdan hiss eləməyi ilə bu ölçü ziddiyətindən izaholunmaz bir həzz də alır. Bu, nəyin həzzi idi?..

...Katibə həmişəki kimi, balaca əl güzgüsünə baxa-baxa, kirpiklərini rəngləyirdi, onu görüb əlini aşağı saldı, guya utandı, ayağa qalxıb:

- Sabahınız xeyir. - dedi.

Stolun böyründən katibənin bir-birinin üstə aşırılığı qıcıları görünürdü. Katibə, elə bil qəsdən hər səhər belə otururdu ki, qıcıları görünsün. Elə bil bildirdi, o məhz səhərlər gümrəh olur, məhz səhərlər qanı damarları boyu on-on beş il əvvəlki sürətlə qaçır.

Əlbəttə, bildirdi. – fikirləşdi. - Qanının bu qaçma xasiyyətinə o, hələ iki il bundan əvvəl bələd olmuşdu.

Katibənin böyründən ötüb otağına girə-girə həmin o iki il bundan əvvəli... eyni ilə belə bir payız səhəri o, içəri daxil olarkən, həmin bu pozada oturub kirpiklərini rəngləyən bu nazəninin ətəyinin eynilə beləcə, dizindən xeyli yuxarı dərtlib budunun tən yarısını açıq qoymasını... onun özünü itirib, qızın həmişəki «sabahınız xeyir»inə cavab verə bilməməsini, gözlərinin beyninə qan vurmuş kimi qaralmasını, gicgahının əsəbi lükkültülərlə lükküldəməyə başlamasını xatırladı... sonra otağına keçib bir müddət plaşını soyunmadan qapının ağızındaki stula çökəməsini... həmin gün axşamacan gicəllənə-gicəllənə qalmasını, katibəni min bəhanəylə yanına çağırtdı, gah kimlərisə axtarmağa məcbur eləyiib üstünə çıxmırmasını, gah da çay gətirdib üstüortülü eyhamlarla üreyini almasını xatırladı...

İçəridən selektorun həyəcanlı zəngləri eşidildi... Özünü hövlnak içəri salıb, soyunmadan, dəstəyi qaldırdı:

- Sabahınız xeyir, Əziz Mamedoviç. - deyib tövşədiyini gizləmək üçün telefonun mikrofonunu sol əli ilə bağladı.

- Dünənki məsələ nəylə bitdi? – dəstəyin o başından Səlimovun yorğun səsi eşidildi. Səlimov elə bil yorğan-döşəyin içindən danışındı.

Nəfəsini axır ki, nizamlayıb:

- Demək olar ki, heç nəylə. - dedi - Məncə büroya çıxarmaq lazımdı.

- Onda uzatma, gələn büroya hazırla. - Səlimov dedi və elə bil nə isə uddu.

Üzünü yiğib dirnaqlarını dişlərinə vura-vura:

- Yox, gələn büroya heç cür çatdırı bilmərəm. – dedisə də, Səlimov:

- Çatdırarsan. – dedi. - Bu gün həmin o işdən ötrü dörd nəfəri çağırtdırmışam. İkisi nəşriyyat işçisidi, biri müəllifdi, o biri də nəşriyyatın keçmiş direktoru.

- Onu niyə?

- Hər halda işin incəliklərini o bizdən yaxşı bilər. Görək nə deyir. - Səlimov deyib dəstəyi asdı.

Dəstəyi yerinə qoyub fikrə getdi. Bütün bu məzhəkə nədən ötrü idi, kimin üçün idi?.. Onsuz da Səlimov nəşriyyatın direktoruna qarşı hər hansı bir ölçü götürməyə imkan verməyəcəkdi. Niyəsi həmişəki kimi qaranlıq idi.

Sonra da stolun üstündə qalanmış kağızları sahmanlayıb bir tərəfə yiğə-yığa fikirləşdi ki, bir tərəfdən elə qaranlıq olmayı məsləhətdi. Artıq başağrısı nəyinə gərəkdi?..

Siyirtməni açıb ordan, mütaliə eynəyini çıxardı, onu burun yaylığı ilə səliqə ilə siləsilə fikirləşdi ki, bu Səlimov əməlli-başlı məktəbdi. Gör bir bu on-on beş ilin içində nə qədər görüb-götürüb, nələr öyrənib ondan?!.. İnsanlarla ünsiyyətə girmək bacarığını, müvafiq dairələrlə əlaqə yaratmaq üsullarını, sənədlərlə işləmək qaydasını və sair və ilaxı...

Ayağa qalxıb pəncərənin qabağına keçdi, pərdəni aralayıb havanın tutqunluğundan bozaran şəhərə baxa-baxa fikirləşdi ki, Səlimov olmasayı, bu dəqiqə Allah bilir, harda olardı?!.. Səhər-axşam əllərində bayraq, avara-avara küçələri veyillənən bir yığın «həqiqət karşısına» qoşulub, Allah bilir, indi hansı idarənin küncündə küllənirdi?!

Qapı asta-asta açıldı, katibə əlində çay dolu fincan otağa daxil oldu, çayı stolunun üstünə qoyub nə dedisə, o eşitmədi, sonra gülümseyə-gülümseyə otaqdan çıxdı. Katibənin ardınca baxa-baxa fikirləşdi ki, görən, Səlimov bu virtuoz idarəcilik məharətini harda, kimdən mənimsəmişdi?!.. Kiminlə necə danışmaq, nə vaxt əsəbileşmək, nə vaxt özünü eşitməzliyə vurmaq, nə vaxt həyəcanlanıb pörtmək və sair və ilaxı... Zalimin oğlu bu sahə üzrə elə bil xüsusi akademiya bitirmişdi.

Qaşığı çaya salıb, limon dilimini əzə-əzə fikirləşdi ki, bu da Allah vergisi. Yoxsa, o niyə mənimsəyə bilmirdi o məharəti? Neçə illər idi ki, Səlimov kimi əjdahanın əlinin altında işləyirdi?!.. İndinin özündə də, həmin o sarsaq səmimiliyini, hamiya sidq-ürəkdən inanmaq şövqünü ki, canından çıxara bilmirdi?!.. Odu ki, Səlimov hələ də ona gizli məhəbbət dolu dostyana istehzayla baxa-baxa: «Lap azca qalıb dəyməyinə...» deyirdi. İnşallah «dəyəndə», Səlimov verdiyi sözün üstündə duracaqdı, onu bir mərtəbə də yuxarı çıxaracaqdı...

Qalstuku yenə əfi ilan kimi qırılıb xirtdəyinə keçmişdi.

Qalstukun düyününü boşaldıqca, qəfildən vücudunu saran səbrsiz bir təlaşa fikirləşdi ki, axı nə vaxt dəyəcək?.. Sonra siyirtmədən çıxardığı balaca əl güzgüsündə üzünə baxıb özünü hansısa ev heyvanına oxşatdı. Güzgünü yerinə atıb, hövsələsi darala-darala fikirləşdi ki, olsun ki, heç vaxt dəyməyəcək. Həmin bu kal sıfətlə qocalıb təqaüdə çıxanacaq bu məxmər döşəməli, balaca otağında da oturub qalacaq.

Sonra ayağa qalxıb otaq boyu var-gəl eləyə-eləyə fikirləşdi ki, Səlimov, o bir damcı boyuyla dolayıb onu barmağına. Nə verib ona, ala bilmir?! Allaha şükür, nə deyib, eləyib. Öl-öl, qal-qal. Filan şey lazımdı - buyur, filan şey lazım deyil - buyur, qızımın ad günüdü - buyur, qatiq qaradı, - lap belə qır rəngindədi. İndi durub deyəsən bu əclafa ki, daha nə istəyirsən, ay...

Heç eybi yox, axır bir gün sənin də vaxtin gələcək, Səlimov, onda baxacağam halına. – fikirləşdi və keçib yerində oturdu. Sonra ürəyi sıxıla-sıxıla fikirləşdi ki, işdi, Səlimovu işdən çıxartsalar, onun işi necə olacaq?.. Belə baxanda, indi Səlimov - onun üçün uzun-uzadı, iztirablı, məşəqqətli illərlə boğazından kəsib qəpik-qəpik, manat-manat yiğib düzəltdiyi əmanət kitabçası kimi bir şey idi. Səlimovu itirmək - hər şeyi itirmək kimi bir şeydi. Ayrı «Səlimovu» tapıb düzəltməyə isə, nə ömrü çatardı, nə də pulu.

Katibə əlində bir yiğin sənəd içəri girib, yellənə-yellənə stola yaxınlaşdı, sənədləri stolun üstünə qoyub çönmək istəyəndə, əli katibənin əlinə qondu. Qız dartındısa da, əlini onun əlinin altından çəkib çıxara bilmədi.

- Günorta gedirik?

Katibə gözlərini süzdürüb nəyə görəsə tavana baxdı.

Bu dəfə qızın əlini bir az da bərk sıxıb:

- Hə?.. – deyə soruşanda, katibə onun heç vaxt eşitmədiyi ayrı bir qadın səsiyle:

- Burax əlimi. - deyib elə qızardı, elə bil əli əlinə birinci dəfəydi dəyirdi. Sonra üzünü divara çevirib astadan - İstəmirəm. - dedi və üzbeüzdəki divardan asılmış təqvimə baxdı.

- Nolub belə, əre gedirsən?..

- Yox. - katibə deyib, yüngül addımlarla qapıya sarı getdi, orda ayaq saxlayıb, qəribə bir nazla geriyə hərləndi:

- Elə belə. İstəmirəm. – dedi və çönüb çıxdı.

Katibənin bu yeni «nömrəsi» o qədər gözlənilməz oldu ki, bir müddət stolun üstündə buglanıb eynəyini tərlədən çaya baxa-baxa nə fikirləşəcəyini bilmədi. Sonra hardansa yadına, ötən həftə katibəni sənədləri imzalamaqdan ötrü Səlimovun yanına göndərməyi düşdü.

Belə-belə işlər... - fincanı əlinə alb çaydan qurtum ala-alə fikirləşdi. Həmin gün qızın Səlimovun yanından qayıdanınan sonra birdən-birə əhvalının dəyişdiyini, onun suallarına qəribə bir laqeydiliklə, könülsüz cavablar verməyini də xatırladı.

Ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Fikirləşdi ki, bəlkə Səlimova işaretə eləsin, katibələrin yerlərini dəyişsinlər?..

Sonra pəncərədən görünən dənizə və dənizkənarı xiyanətə baxa-baxa fikirləşdi ki, yerdəyişmədənsə, yaxşısı budu, katibəni Səlimovun yanına tez-tez göndərsin. Sonrasını Səlimov özü müəyyənləşdirər.

...Şəhərin üstünə elə bil duman çökmüşdü... Duman idi, ya tüstü idi, getdikcə, qatilaşa-qatilaşa aşağı enib səkilərin, ağacların üstünə çökməkdəydi... Yoxsa, burdan baxanda belə görünürdü?!

Boz ağaçlıqlar, bomboz dəniz... Bu gecəki yuxusundakı kimi.

Bu gecəki yuxusundan yadında qalan uğultunu, bir-birinə dəyib, əsəbi qadın saçları kimi tərpəşib dalgalanan boz kolluqları xatırlayıb fikirləşdi ki, olsun ki, bu gecəki yuxundakı o bozluq, neçə illərdən bəri içində yaşadığı çıxılmaz bozluğun davamışıdı. Bir də, elə bil o yuxunu nə vaxtsa, bir dəfə də görmüşdü... Çoxdan, lap çoxdannan... bir il, bəlkə də iki il bundan əvvəl...

Amma yox, - fikirləşdi. - onda gördüyü, bu otağın, həmin bu balaca kabinetin bozluğu idi...

Sonra yuxunu başdan-ayağa xatırladı... necə yuxuda həmin bu stolun arxasında oturub işlədiyi yerdə qəfildən binanın işıqları sönür... necə ayağa qalxb vahimədən üçuna-uçuna, özünü qapiya atırsa da, qapının əvəzinə divara dəyib yerə yixılır... necə ürəyi sıxıla-sıxıla, binada ondan savayı bir kimsənin olmadığını anlayıb dəhşətə gəlir... sonra həmin o qaranlığın içində kabinetin qəribə bir ləngərtiyə titrəməyə, içindəki əşyaları bu divardan-o divara, o divardan bu divara sürüsdürə-sürüsdürə yırğalanmağa başlayır... necə haray salıb aşağıdakı qarovalu köməyə çağırmaqdən ötrü özünü pəncərənin qabağına atır, lakin pəncərə laylarını taybatay açdıqda, gördüyü mənzərədən karıxb qalır... sonra binanı dörd bir yandan mühasirəyə almış qəzəbli izdihamın köməkləşərək, onu otağıqarışiq hardansa qoparmağından, ciyinlərə alıb dənizə tərəf aparmağından... sahilə çatar-çatmaz, onu təpəsi üstə suya buraxıb fit çala-çala çəpik vurmağından dəhşətə gələ-gələ ağlayır... sonra necə həmin bu kabinet əşyalarıyla bir dənizin qaranlıq sularına qərq olur... kabinetin, duzlu dəniz suyunun gətirib gəldiyi balıqlar və yosunlarla dolub qaranlıqlaşır... o, səsi geldikcə bağırır... bağırıldıqca da, ağız-burnunun, ciyərləri suyla dolur, onu divan-kresləriylə bir ağırlaşdırır harasa, lap dərinə aparır...

O nə dəhşətli yuxu idi?.. - fikirləşdi, stolun arxasına keçdi, orda siyirmələri aralayıb şüursuz hərəkətlərlə oralarda nə isə axtardı.

Həmin o yuxudan sonra şəhərdən də, adamlardan da qorxmağa başladığını, ölkənin, xalqının taleyi haqqında dərinən düşünüb, əhəmiyyətli planlar qurmağı, ona və onun kimilərə arxayı olub, işıqlı ümidiylə yaşayan həmvətənlərinin həyat şəraitini yaxşılaşdırıa bilecək müəyyən addımlar atmağı qərarlaşdırmağını, hətta mərkəzi müşavirələrdən birində şəhərin ekoloji vəziyyəti ilə bağlı məsələ qaldırmağını da xatırlayıb duruxdu...

Hər şey də elə ordan başladı... - fikirləşdi və bayaq komalayıb kənara qoyduğu sənədləri qabağına cəkdi. - Əsl məktəbi də onda keçdi. Həmin o «əlamətdar» çıxışının bu möhtəşəm binanın otaqları boyu qorxunc, cüzamlı məktub kimi dolaşmağını, əldən-ələ, dildən-dilə gəzib buraların iqliminə uyğun olmayan, içi xof və qorxular dolu ayrı ab-hava yaratmağını, hamının onunla xüsusi bir ehtiyatla davranışmağını, çox adamınsa ondan ümmiyyətə, uzaq qaçmasını xatırlayıb dərinən ufultulu bir ah cəkdi... O gün... bunu ölsə də, qəbrinin üstə ot bitsə də, unutmayacaq, ona yaxınlaşan bircə Səlimov oldu... iclasın axırında – hamı dəhlizə çıxıb, hərə bir yanda xisnəlaşa-xisnəlaşa otaqlarına dağılışında Səlimov qoluna girib onunla bir, yeddinci mərtəbəyə qalxmışdı, kabinetinə çatar-çatmaz ayaq saxlayıb, gizli mənasını hələ də anlamadığı qəribə bir təbəssümə üzünə baxmışdı, nədənse narazı qalmış kimi, başını yelləyib, böyük dənənən ötüşənlər eşitməsin deyə, lap astadan:

- Özbaşına iş görməyi nə vaxt tərgidəcəksən, a bala?.. - deyib onu otağına ötürmiş, özü də ardınca içəri girmiş, qapısını arxadan bağlayıb axşamacan moizə oxumuşdu...

Həmin gün Səlimov onunla çox açıq danışmışdı. Gözünün içində baxa-baxa dediyi sözləri isə Səlimov özü deyən kimi, «ömürlük sırga olub asılmışdı qulağından.»

«Birdəfəlik sıraqa eləyib as qulağından, - Səlimovun sözləri həmin ahənglə qulağında səsləndi... - milli məsələlər - tarix, dil, qədim abidələr və ekoloji problemlər - ən təhlükəli zonalardır. Bu sahələrə burun soxan yanar. Və ümumiyyətlə, hər hansı yeni fikir, təklif, layihə məsləhətsiz, özbaşına ortaya çıxarılmamasın. Bu dəfə bir təhər ötüşdürərəm, amma ikinci dəfə bağışlanılmayacaq.»

Sonra həmin o əlamətdar günün axşamı tarixinə də, abidələrinə də, bu möhtəşəm binanın camaatına da nifrət ələməyini, bu böyüklükdə şəhərin və bu şəhər kimi, ölkənin hələ neçə-neçə kənd-şəhərlərinin bu binaya yiğmiş beş-on simasız insanın ümidiñə qalmasından dehşətləndiyini xatırlayıb öz-özünə gülməyi tutdu. Həqiqət də bu idi. Axı niyə məhz bu adamalr?.. Tale idimi bu, ya bu da Allahın bir sınağı idi?!..

On-on beş il əvvəl bu binanın həndəvərindən ötüb keçdikcə, bu tutqun şüşəli pəncərələrə baxa-baxa, bu günkeçirməz, qalın şüşələrin o tayında gedən ölkəhəmiyyətli, taleyüklü prosesləri təsəvvürünə gətirməyə çalışmağını, sirlı əfsanə təsiri bağışlayan bütün o qəri-müəyyənlilikdən düşdüyü qəribə duyğusal halları xatırlayıb fikirləşdi ki, həmin o vaxtlar ona deyilsəydi ki, gün gələcək, bu görünməz şüşəl pəncərələrdən birinin o üzündə oturanlardan, həmin o qeyri-müəyyən prosesləri aparılanlardan biri də sən olacaqsan, heyrətdən ürəyi dayanardı.

Hə, ürəyi yüz faiz dayanardı... - fikirləşdi - çünki onda ürəyi çox incə idi, tül kimi nazik və zərif idi... Onda ürəyi hər sözdən titrəyib onu ağlada bilirdi, kəpənək kimi pərvazlanıb onu da özüylə hansısa uzaqlara apara bilirdi... Həmin bu kövrək sentementallığına görə tələbə yoladaşları da həmişə ələ salıb dolayırdılar onu, gözləri dolanda, düşdüyü «romantik bataqlıqdan» çıxarmaq üçün qapaz da salırdılar başına.

Sonra təlbəlik illərini xatırladı...

Qrup uşaqları arasında ən zəifi, ən əfəli sayılısa da, o vaxtlar özündən müştəbehlerin sonradan – o, vəzifə pillələri ilə ucalıdıqca, onunla xüsusi bir ehtiramla - az qala, ikiqat əyilə-əyilə salamlaşmaqlarını, sonra bir neçə tanış üzü də xatırladı...

...Şəhər telefonlarından biri zəng calmağa başladısa da, dəstəyi qaldırmadı.

Qapı astaca tiqqıldı və aralıqdan katibənin yaxMALI üzü göründü:

- Əbilov gəlib, Səid müəllim.

- Gəlsin. -deyib, qabağına sərdiyi sənədləri əvvəlki qaydada komalayıb bir kənara çəkdi.

İçəri, ortaboylu, nərmənazik bir oğlan daxil oldu. Bir müddət qapının ağzında dayanıb, deyəsən, onun dəvətini gözlədi.

Üzünə gülümsər ifadə verib növbətçi optimizmlə:

- Buyurun-buyurun, əyləşin. - deyib əyləşmək üçün yer göstərdi.

Əbilov utancaq bir adam idi, gözlərini döşəməyə dikib divarın dibini ilə, az qala, divara sürtünə-sürtünə gəlib onun göstərdiyi yerə əyləşdi, əllərini, əlaçı şagird kimi stolun üstə cütləyib ona baxdı.

Oğlanın gözləri bomboz idi... Yoxsa ona ələ gəldi?!

Bədənindən xoşagelməz gizilti keçdi... əlini, oturan yerdə oğlana uzadıb:

- Tanış olmağima şadam. - dedi.

- Çox sağ olun. - oğlan deyib başını, təzə gəlin kimi aşağı saldı.

Hə, indi nə desin bu fağıra?.. - fikirləşdi. «Harda işləmisiniz bu vaxta qədər?», ya «Hansı ali məktəbi bitirmisiniz?», yoxsa, «Ailəlisinizmi?..»

Sonra hövsələsi darala-darala fikirləşdi ki, olsun ki, Səlimov bu görüşü qəsdən təşkil edib ki, o nəyisə öyrənsin. Görünür, hələ də nəyisə öyrənməyinə ehtiyac var. Amma nəyi?.. Bunu bircə Səlimov özü bilir.

- Hansı institutu bitirmisiniz? - deyib siyirtmədən çıxardığı yaşıl rəngli qovluğu qarşısına qoymdu.

- Universitetin tarix fakultəsini.

- Neçənci ildə?..

...İlahi, axı bütün bu sualların cavabını ki, bilirdi... Bu oğlanın bütün tərcümeyi-halı hələ iki ay bundan əvvəl nöqtə-vergülünəcən, əlli formada, əlli sənəddə stolunun siyirtməsində, bu dəqiqə isə stolunun üstündə, barmaqlarının ucuyla asta-asta taqqıldatlığı yaşıł qovluğun içindəydi.

Qovluğa baxdı və ürəyi düşdü...

Qovluq da oğlanın gözləri kimi bomboz idi...

Fikirləşdi ki, daha nə soruşsun bu növrəstə cavandan ki, «quş xatırınə» təşkil olunmuş bu görüş məqbul təsir bağışlaşın?.. Ha fikirləşdisə də, ha qurcalandısa da, kadrlar şöbəsinin suallarından savayı, soruşmağa ayrı sual, deməyə təzə bir söz tapmadı. Axı məsələn, necə soruşsaydı ki, «Sən vicdanlı adamsan?..», yaxud, «Rüşvətlə aran necədi?..»

- Ailəlisən?..

- Bəli, iki uşağım var.

- Xaricdə qohumun yoxdu?

Oğlan döyüküb pərt-pərt onun üzünə baxdı.

- Xeyr.

- Bizim təşkilatda işləmək istəyirsən?..

...Yox, bu daha lap biabırçı sual oldu. - əsəbiliyindən sağ qıcıını əsdirə-əsdirə fikirləşdi. - İstəmyən adamın burda nə ölümü var?..

Oğlan boz gözlərini onun üzünə zilləyib, elə bil ürəyindən keçənləri oxudu, sonra dinməz-söyləməz gözlərini aşağı saldı.

Özünü itirib qarşısındaki qovluğu açıb sənədləri gözdən keçirilmiş kimi, vərəqləməyə başladı.

Qapı yenə tiqqıldı və yenə katibənin başı göründü:

- Yanınızza gələn var. - katibə dedi.

- İndi kimdi?.. - əsəbiləşdiyini gizləyə bilmədi.

- «İskəndərov» dedi familiyasını.

«İskəngəndərov... İskəndərov... Kim olar bu?..»

- Kim göndərib, soruşmadın?

Katibə ciyinlərini çekib:

- Dedi: «özü bilir».

Bu məqam dəhlizdən xışılılı öskürək səsi eşidildi və dərhal xatırladı... İsgəndər... İsgəndər kişi... İsgəndərov İsgəndər... İsgəndər Zülqərney...

Qarşısındaki qovluğu bağlayıb, Əbilova:

- Yaxşı. Sənədləri ümumi şöbəyə göndərəcəyəm. Orayla əlaqə saxlayın. – dedi, sonra hələ də aralıqdan baxan katibəyə:

- Qoy gəlsin... - deyib özü də ayağa qalxdı.

İsgəndər kişi qapının ağızında görünəndə, bu dəfə doğrudan-doğruya ürəyi açıldı, uzaq tələbəlik illerinin havası burnun lap ucundan ötdü.

Əllərini geniş açıb:

- Ay xoş gördük... - deyib kişini bağırna basdı...

...İsgəndər həmin İskəndər idi... Uzaq tələbəlik illerinin İskəndəri...

Tələbə vaxları bir gecə sərxiş olub kirayədə qaldığı evin eyvanından aşağı qaytarıb eyvanını bulduğu həmin üzüyola İskəndər kişi... Rəngi qarala-qarala, yuxarı qalxıb onun qolundan yapışan, sürüyə-sürüyə pilləkəni düşürüb onu evinin içində salan, kürəyindən eyvana itələyib, əsəbiliyindən nəfəsi kəsilə-kəsilə:

- Di təmizlə, köpəy oğlu, yoxsa qaşıqla özünə yedirdəcəyəm!.. – deyən İskəndər kişi...

İskəndər bir müddət döyükmüş halda dayanıb durdu, sonra elə bil, ağızının içində nə isə dedi, o eşitmədi, qoluna girib onu divana sarı apara-apara:

- Ö kişi, sənnən nə əcəb?.. Sən hara, bura hara?.. – dedisə də, İsgəndərin eyni açılmadı, divanın bir kənarına oturub salamsız-kəlamsız, boğuq səslə:

- Sözüm var. - deyib pərt gözlərlə üzünə baxdı.

Divanla üzbəüzdəki kresloya əyləşib ayağını ayağına aşırıldı, qollarını qoltuğuna vurub:

- Yenə nə olub, ay İsgəndər, bir təhərsən elə bil? Evvanda vəziyyət nə təhərdi?.. – dedisə də, İskəndərin üzü gülmədi.

- Nolub ay kişi?.. Gəmilərin dəryada batıb, nədi?..

Bu sözdən İsgəndərin elə bil halı dəyişdi, xırda gözləri qıyalıb məlul-məlul üzünə dikildi:

- Kənddən telegram gəlib... – İskəndər dedi, - ...özü də bizə gəlib. Olsun ki, telegramı vuran sizin evin ünvanını bilmir.

- Nə telegram?.. - dedi və elə həmin an da yadına, bu gecəki boz yuxusu düşdü...

Qoca, belibükülü anası onu axtarırdı...

- Anam?..

İsgəndər başını aşağı saldı və daha heç nə demədi.

...Arvadı qapını açıb, ondan qorxan kimi, kənara çəkildi.

Oğlu da dəhlizdəydi, onun gəldiyindən xəber tutub otağından çıxmışdı, eynəkli üzü ilə aralıqda dayanıb dəhlizin o başından ona baxındı...

Hər ikisinin üzündə elə bir ifadəvardı, elə bil, onunla nə isə baş vermişdi, ya da baş vermək üzrəydi... İki yerə bölünməliydi, ya ürəyi getməliydi... Ya da, heç olmasa, ağlamalıydı.

Axi anası ölmüşdü?!..

Ağlamağı isə gəlmirdi...

...İçeri keçib tələm-tələsik soyuna-soyuna, ha yadına, anasıyla əlaqədar təsirli məqamlar salmağa çalışdı ki, ürəyi heç olmaya, bircə tikə əzilsin ki, gözü yaşarsın, boğazına qəhər dolsun, yadına heç nə düşmədi...

Xatirində işaran bir-iki təsadüfi görüntülər isə ürəyini açmadı.

Ürəyi elə bil köhnəlmışdı...

Dəhliz şkafını açıb:

- Başmaqlarım hanı? – deyib əsəbi-əsəbi başmaqlarını axtarmağa başladısa da, qəfildən fikirləşdi ki, ev başmaqlarını niyə axtarır axı?..

O ki, kəndə getməlidid?.. Geyinib-keçinib, yola hazırlaşmalıdır?!

Bu fikirlə özünü yataq otağına saldı, orda şkafların içində nə isə axtarılmış kimi, eşələnə-eşələnə fikirləşdi ki, axı niyə özünü məcbur eləməliydi ki, aqlasın?!.. Artistdi - nədi?.. Ağlamır, ağlamır da... Tutaq ki, ağlamağı gəlmir. Ya gəlir, özü ağlamaq istəmir, sonra?!

Şkafın içini bir-birinə qatıb yataq otağından çıxdı, mətbəxə keçib krantı açdı, soyuq suyu üzünə vura-vura fikirləşdi ki, burda da cür, burda da protokol... Anan ölübsə, mütləq ağlamalısan, bayramdırısa, sevinib şadıyanalıq eləməlisən. Heç dəxli var?.. Soruşan lazımdı ki, niyə?.. Harda, hansı kitabda, hansı qanunda yazılıb ki, əzizin öləndə mütləq insanın ağlamağı tutmalıdı, tutmasa da, bir çarə qılıb özünü o səbəbdən ağlatmalıdır ki, belə hallarda ağlamaq məsələsi mütləqdi?..

Arvadı mətbəxin qapısında dayanmışdı, dinib-danışmadan, saralmış bəniziylə onun hərəkətlərini izləyirdi...

- Bir-iki köynək qoy. - arvadına sarı baxmadan dedi, - Üzqırxanla, odekalon yadından çıxmasın.

Arvadı səssiz addımlarla qapıdan çəkilib deyəsən, yataq otağına getdi, bir qədərdən sonra yataq otağındakı paltar şkafının ciriltisi eşidildi...

Anasının ölüm xəbəri ortaya çıxandan bəri qəribəydi ki, arvadı onunla elə ehtiyatla davranırdı, elə bil anasının ölümündən yoluxmaqdan qorxurdu.

Krantı bağlayıb əl-üzünü asılıqandakı çay dəsməliylə silə-silə fikirləşdi ki, görən, anası necə ölüb?!..

Sonra bu səhnəni - anasının ölüm səhnəsini gözünün qabağına gətirməyə çalışdı...

Gözünün qabağına, anasının başıkəlağayılı siluetindən, bir də səhər-axşam torpaqla işləməkdən dərisi kobudlaşış, cedar-cadar olmuş əllərindən savayı, heç nə gəlmədi. Anasının üzünü də, qəribəydi ki, dəqiq xatırlaya bilmədi. Amma iyini xatırladı...

Bu, şübhün ayazından tərləyən ot iyi ilə yenicə közə düşən ocaq iyinin qarışığını andıran qəribə bir qoxu idi... bu qoxudan bir az da təzəcə qaynara düşmüş dovğanın iyi gəlirdi...

Hə, dovğa iyi...

Sonra yadına, arxa həyətin ocağı üstə asılan iri mis qazanda qaynayan dovğa düşdü...

Fikirləşdi ki, gör bir haçındı dovğa yemir?!.. Arvadı niyə dovğa bişirmirdi görən?.. Dovğanı bulamağa hövsələsi çatmirdı, nədi?.. Yoxsa qəsdən bişirmirdi ki, birdən kəndləri yadına düşər, anasını xatırlayar... hər şeyə tüpürüb, baş götürüb dovğanın iyi ilə doğma yerlərə - kəndlərinə döner?..

Nə qədər qayğanaqla, kotlet yemək olardı?!.. Dəyişən bircə kotletin qarniri olurdu. Bir gün makaron, o biri gün kartof qızartması, ta o biri gün qarabaşaq...

Dəhlizdən telefon zənginin səsi eşidildi.

Dəhlizə çıxanda, arvadı telefon dəstəyini qulağına sıxb kiməsə astadan:

- Bəli? Bəli, bəli... – deyirdi. Onu gördükcə, rəngi dəyişir, gözlərinin altına qəribə kölgələr çökür, ona elə baxırdı, elə bil yenə ölü vardi.

Ürəyi döyüne-döyüne fikirləşdi ki, görən, indi ölü kimdi?.. Və yadına düşdü ki, anasından savayı, daha ölesi yaşılı qohumu yoxdu.

Arvadı bir qulağı telefonda, bir gözü onda, işarələrlə ona nə isə başa saldı, sonra boğazının damarları şışə-şışə yandırıcı bir piçiltıyla:

- Kişidi!.. – deyib dəstəyi ona uzatdı.

Dəstəyi əlinə alıb:

- Bəli, yoldaş Səlimov. – dedi.

Dəstəyin o başında Səlimovun yorğun səsi eşidildi:

- Allah rəhmət eləsin.

- Çox sağ olun, sağ olun. – deyib qalstukunun düyüünü yoxladı.

- Nə vaxt götürəcəksiz?.. – Səlimov dedi, sonra cavab gözləmədən, - Yəqin tay sabaha saxlaysırsız. – deyə əlavə elədi. – Çalışıb özümü yetirəcəyəm.

- Nə danışırsız, zəhmət çəkməyin. Yol narahatdır. – dedi və ürəyinin şiddətlə döyündüyünü hiss etdi.

- Nə olar?.. Dünya onsuz da, başdan-başa narahatlıqdır. – Səlimov dedi və cavab gözləmədən, dəstəyi asdı.

Dəstəyi yerinə qoyub güzgündə özünə baxdı.

Rəngi ağappaq idı...

Arvadı gəlib güzgüyə söykənmişdi, bərəlmış gözlərlə üzünə baxırdı.

- Nə dedi?.. Keçirir səni ora?..

- Hara?..

Arvadı əliylə tavanı göstərdi:

- Ora da.

- Səlimov kəndə gedir. – dedi və arvadına elə baxdı, elə bil Səlimovun kəndə getməyində arvadı təqsirkar idi.

- Hara gedir, sizin kəndə?.. – arvadı deyib dayandı.

- ...

- Niyə?..

- Arvadı basdırmağa.

Bir müddət lal-kar bir-birinə baxa-baxa dayanıb durdular.

Səlimovun kəndə getməyi yaxşıydı, ya pis?.. – burasını ayırd eləməkdə çətinlik çəkdi. Çünkü beyni bir-birinə dəxli olmayan fikirlərlə dolu idi... Aydın olanı bircə bu idi ki, sən demə, Səlimov ona, onun ağılına belə gətirmədiyi dərəcədə qiymət verirmiş. Yoxsa durub bu boyda yolu, o boyda vəzifə sahibi, kənd camaatının içində, o boyda maşında...

Sonra bunu necəsə, gördü də...

Səlimovun kəndin küçəsinə sığışmayan uzun, qara maşınının həyətlərinin uçuq darvazasına sürtülə-sürtülə içəri keçməsini... kənd camaatının sirk tamaşasına yiğışan tək, maşını dövrəyə alıb, Səlimovu da, onun maşını da ac gözlərlə müşahidə etməsini təsəvvürünə gətirib pis bir titrətməylə titrətdi... başının tükləri qabara-qabara, tələm-tələsik həyətlərinin ortasında qaralan üç gözlü, yarıyanabəndlə evlərinin indi təxminən hansı vəziyyətdə ola biləcəyi barədə fikirləşib anladı ki, vəziyyət, necə deyərlər, uruscadı. Hüzr məclisinin qurulacağı yeri, kimlərə hansı işlərin tapşırılacağı, nəyi necə eləyəcəyini düzüb-qoşmaq istədisə də, qəfildən anladı ki, kənddən çıxdığı iyirmi altı il ərzində, orda baş verən xeyir-şər işlərin birində belə iştirak eləmədiyi üçün, orda ərk eləyib iş tapşıracağı elə bir yaxın adamı yoxdu. Və hətta onu da anladı ki, indi həyətlərinin dəqiq ölçüsü belə yadında deyil. Sonra ha fikirləşib yadına salmağa çalışdı ki, anasından savayı daha kimləri qalıb kənddə və bundan ötrü gözlərini yumub fikrini də topladı, yadına bir neçə tanış sifətdən savayı, ayrı bir kəs düşmədi. Anasının bir-iki xalası qızı, bir də, hələ ölməmişdilərse, dayinəvələri olmaliydi. Onların da yerini, yurdunu indi hardan, kimdən öyrənəydi?..

Sonra ağılina gələn növbəti fikirdən dayandığı yerdə dik atıldı...

Yaxşı, bəs teleqramı kim vurmüşdü?!..

- Teleqram hanı?!.. – deyib dəli hərəkətlərlə yan-yörəsinə baxdı.

Arvadı dik atılıb:

- Nə teleqram?.. – dedi.

- Kənddən gələni deyirəm.

Arvadı gözü yol çəkə-çəkə, içəri otağa keçib orda nələrinsə içində, hansısa rəflərdə eşələndi, kamodun siyirtmələrini açıb bağlaya-bağlaya, teleqramı olsun ki, kağız-kuğuzların arasında axtardı...

Bədənini soyuq tər basa-basa fikirləşdi ki, bu nə axmaq fikirlərdi girib başına?.. Nə hüzr, nə filan?.. Onun vəzifəsinə yaramaz ki, durub kəndin ortasında məclis qursun, ehsan versin, molla çağırınsı...

Bunu fikirləşib toxtadı, ürək döyüntüləri nizama düşdü.

Sonra dəhlizin güzgüsündə özünə baxa-baxa tələsmədən, təmkinlə fikirləşdi ki, amma hər halda anasını yerdən götürmək üçün kənddə beş-on adam tapmalıydı. Arvadı təkbaşına kürəyində daşımayaçaqdı ki?!.. Həm də bu on-on beş ili Səlimovun yanında damla-damla, qətrə-qətrə yiğib formaya saldığı hörmətini beşcə dəqiqliğin içində küləyə verməyə, sadəcə, ixtiyarı yox idi. Sonra kənddə baş tutacaq hüzrlə bağlı mənzərələr gözünün qabağına gəldi.

...Otağın ortasına qoyulmuş tənha tabutun baş tərəfində Səlimov, ayaq tərəfində özü oturmuşdu... ikisi də, qulaqları divar saatının çıqqıltılarda, bir-birinə baxa-baxa nəyisə gözləyirdilər... vaxt yetişəndə Səlimov ayağa qalxıb tabutun bir tərəfindən yapışmaqdan ötrü əyilmək istəyəndə, o, özünü tabutun qabağı üstə saib, sinəsini qabağa verib, ürəyi həyəcanla döyüne-döyüne, ağlaya-ağlaya «yox!..» - deyirdi, «qoymaram!..» - deyib ağlayındı... Səlimovu kənarə çekib üstü məxmər üzünlü stulda oturdurdu... tabutu kürəyinə alıb, tər dabanından süzülə-süzülə, beli qırıla-qırıla kəndin qəbiristanlığına uzanan darısqal, kələ-kötür yoxuşla təkbaşına aparırdı... onun tamaşasına yiğilib: «Sayalı arvadın oğlu gəlib!.. Budu burdadı!..» - deyə qışqırışan kənd camaatı kürəyindəki tabutun içində, tavada qovrulan tək qovrulan anasının, hansısa çöl quşunun səsini andıran iniltisini eşitmır... günəş qüruba enir, o yeridikcə, yeriyirdi... qəbiristanlığa çatar-çatmaz, anası necəsə, sivişib tabutdan yerə düşür, qarşısında diz çöküb vahiməli səsle:

- Məni qucağında apar, bala... - deyirdi, - ...apar ki, əlin əlimə dəysin. Yaman darıxmişam səndən ötrü, bala...

Bu yerdə tükləri ürpəndi və qəfildən yadına düşdü ki, bu dəhşətin hamısını o, nə vaxtsa, bu yaxınlarda yuxuda görüb.

...Arvadı pərt sıfətlə onunla üzbeüz dayanmışdı:

- Tapa bilmədim.

- Bəlkə, Samir biler yerini? - dedi və hər ikisi çönüb dəhlizin o biri başında dayanan oğluna baxdlı.

Uşaq ciyinlərini çekib xoflu halda gözlərini döydü.

İş otağına keçib yazı stolunun siyirmələrini bir-bir açdı, kitabların arasına, çarpayıların altına baxdı...

Bəlkə, teleqram yerli-dibli olmayıb?..

Başını dəhlizə çıxarıb nəfəsi təngiyə-təngiyə:

- Sən özün oxudun teleqramı?.. - dedi.

Arvadı da heç bir şey olmayıbmiş kimi astadan:

- Hə. - deyə cavab verdi.

- Kim göndərmişdi, baxmadın?..

- Yadımda döyül.

Dəhlizə çıxıb nifrətlə arvadına baxdı.

Arvadını birinci dəfəydi bu halda göründü... Arvadının üzü eləydi, elə bil, nə isə böyük bir günahı vardı onun qarşısında. Elə bil anasını - buralardan çox-çox uzaq, ucqar bir dağ kəndində, öz balaca daxmasında yaşayan qoca qarını o öldürmişdü...

Fikirləşdi ki, əslinə baxsan, həqiqət elə budu. Anasını elə o öldürüb. Yanına getməyə, adını belə çəkməyə qoymaya-qoymaya. Bəli-bəli. Məgər adamı yalnız güllə ilə öldürülərlər?..

Allaha çox şükür ki, heç olmasa, bunu indi başa düşür. Düşməyə də bilərdi. Neçə dəfə yazıq arvad diliylə deyirdi, məktublarında yazırıdı... Sonra anasının telefonla deyib, qələmlə yazdığı sözü qulağında səsləndi...

«Bala, gəl apar məni yanına, təklikdən bağrim çatlayır...»

Cönüb nifrətlə arvadına baxdı. Uzun illərlə qaşının birini qaldırıb gözünü ağarda-ağarda, İblis sıfətiylə:

- Bircə o qaldmışdı! - deyib ilan kimi fışıldamağını, onunsa, susub əli-qolu bağlı qul kimi başını aşağı salmağını, artıq bir kəlmədən quzğun kimi üstünə şığıyacaq bu həyasız qadından yaxa qurtarmaqdən ötrü başını götürüb otaqdan, ya evdən çıxmasını xatırlayıb hikkədən boğuldu...

Mətbəxə keçib siqaret yandırdı, qaz pilətəsinə söykənib tüstünü ciyərlərinə çekə-çəkə, yenə yola verməli olduğu hüzür məclisinin incəlikləri barədə, Səlimovun qabiliyyətlə

qarşılanıb yola salınmağı barədə düşünüb öz-özünü hövlləndirdisə də, həmin dəqiqə ağlına gələn köməkçi fikirlərdən bir qədər toxtadı.

Gör bir nəyin dərdini çəkir?!.. Şəhər-zad deyil ki, nəyi necə eləyəcəyinin fikrini çəkə. Nə qədər olmasa, kənd yeridi, camaat yiğilib gələcək. Ən azı, başsağlığı verib tanış olmaqdan ötrü, heç olmasa, əlindən tutub görüşməkdən ötrü o qədər millət tökülüb gələcək ki...

Bunu fikirləşdikcə, bədəninə yayılan rahatlıqdan gözü işıqlandı və zibil vedrəsinin böyründə yerə düşən teleqrama sataşdı.

Kağızı əlinə alıb ürəyi döyüñə-döyüñə oxudu.

Cəmi dörd söz yazılmışdı: «Anan vəfat edib, gəl».

Bütün yolu bədənini gah tər basırdı, gah üzütmə tuturdu.

Elə bil, Ağakərim də onunla bir, gah tər töküb isinir, burun yaylığını çıxarıb burun-boğazını qurulayır, gah da pəncərəni bağlayıb gödəkçəsinin yaxalığını qaldırırı.

Fikirləşdi ki, olsun ki, havadandı. Yaz qabağı həmişə belə olur.

Ağakərim dinmirdi, yola baxsa da, gözləri yol çəkdiyindən, nə haqdansa fikirləşdiyi bilinirdi. Arada bir maşın çalaya düşəndə fikirdən ayılb xof dolu gözlərlə güzgündən arxaya zillənir, onun əhəmiyyət vermədiyini görüb, yenidən fikir dəryasına qərq olurdu.

Yol kənarıyla uçan mənzərələrə baxa-baxa fikirləşdi ki, burda nə var axı?.. Məgər bu dünyada ölü tək bir onun anasıdır?.. Həyatın məlum qanunu, insanlar yaşa dolur və dünyalarını dəyişirlər. Vaxtı yetişəndə, o da öləcək. Bu dünyani kim tutub dayana bilib ki?.. Bir də, təki Allah hamiya, elə anasının yaşadığı ömür qədər ömür versin. Bəs cavan balasını, həyat yoldasını, ya bacı-qardaşlarını itirənlər neyləsinlər?..

Giləziyə çathaçatda hava döndü. Narın yağış çiləməyə başladı və o, fikrini bir yerə toplayıb anası haqqında fikirləşməyə çalışıdışa da, nə fikirləşdiyini özü də başa düşə bilmədi. Gözünün qabağına uzaq uşaqlıq illərindən yaddaşında qalan qırıq-qırıq, ala-bula epizodlar - anasının əlində iri yaba, hardasa uzaqda torpaq çevirməyi... qaqıltısı həyəti bürüyən bir yiğin toyuq-cücə... köhnə əl arabasında daşıdığı yaş odun tayası və bir neçə bir-birinə oxşar kəndlə üzü gəldi...

Maşın kənd yollarının çalalarına düşüb çıxdıqca, bayaq evdən çıxhaçıxda arvadının qutulara yiğib Ağakərimin qoltuğuna verdiyi büllur stəkan-nəlbəkilər, qəndqabilar və güldanlar arxa oturacaqda bir-birinə dəyiб cingildəyirdilər.

Əlini arxaya atıb qutuların yerini bərkidə-bərkidə fikirləşdi ki, bu güldanlar, maşının yük yerinə yiğilan xalı-xalça, ipək pərdələr və xaralar anasının yarıluçoq komasının harasına yaraşacaqdı?!

Bayaq evdən çıxhaçıxda arvadının yeşikləri qab-qasıqla doldura-doldura, boğazının damarları şışib göyərə-göyərə dediyi:

- Kişidən ayıbdı. Deməz ki, «bu nə evdi, anan yaşayıb»?.. Adam haqqında rəy belə-belə şeylərdən yaranır. Çatan kimi bir-iki adam tapdır, kişi gələnəcən həyət-bacanı, ev-eşiyi əhənglətdir, pərdələri asdır, xalçaları sərdir, güldanları düzdür. – sözləri qab-qacağın cingiltisiylə bir səsləndi qulağında.

Hamısının axırı da «dır», «dir», «dur», «dür»...

Ağakərim tabut qoyulacaq otağın döşəməsinə səriləcək iri, sumağın xalçanı pillələr boyu aşağı sürütlədikcə, arvadının səsi bloku bürümüşdü:

-Meyitin üstü üçün xara baqajnikdədi-i-i!!!..

Bayaq arvadının «tədarükü» həyətə endirilib maşında yerbəyer olunanacaq xəcalətdən, az qala, ölüb yerə girmişdi. Çünkü ilk əvvəl xalça maşının yük yerinə yerləşməmişdi. Ağakərim pörtüb tərləyib, hıqqana-hıqqana ha əlləşmişdisə də, onu yerinə oturda bilməmişdi. Axırda naəlac qalıb özü maşından düşmüş və xalçanı Ağakərimlə bir təpikləyib, yumruqlaya-yumruqlaya, bir təhər «ram eləyə bilmışdilər.» Həmin bu yönəmsizliyin içində də arvadı yarıyacan eyvandan sallanıb, səsinin yoğun yerinə sal-sala, yuxarıdan-aşağı bayaq evdə dediklərini - kənddə görməli olduğu işləri bir-bir sadaladıqca, qonşu pəncərələr taybatay açılmış, bu komik məzhəkəyə tamaşa eləyənlərin başsağlıqları dolu kimi yuxarıdan-aşağı üstlərinə yağımışdı... Böyük-başlarından ötüşənlər ayaq saxlayıb matdım-matdım onlara, maşının arxa oturacağına qalanın yeşiklərə, yeşiklərin içindən gizli parıltılarla işildayan güldənlərə göz qoymuş, onları sorğu-sual tutub ölüm xəbərini eşitdikcə, pərt üzlərlə aralanmışdılar.

-Benzini burda doldursaq yaxşıdı. - Ağakərim ona güzgündən dedi. - O tərəflərdə benzin məsələsi müşkül olacaq.

Fikirləşdi ki, insan sabah başına nə gələcəyini bilmir. Keçən il arvadının onu divara dırmaşdırı-dırmaşdırı aldirdiği o nəhəng iran xalçasını, nə vaxtsa, belə bir vəziyyətdə kəndlərinə - anasının tabutu qoyulacaq ucuq daxmaya aparacağını bilsəydi, onu yola gətirib bu xalçanın kiçiyindən alardı və bayaqkı o əziyyətə və biabırçılığa da düşməzdilər.

Bayaq Ağakərimə qoşulub xalçanı maşının yük yerinə basdırıqca, onları pəncərələrin birindən müşahidə edən qonşu qızın rişxənd dolu təbəssümü gözünün qabağına gəldi. Əsəbilikdən gicgahı lükküldədi.

...Maşın elə uğuldayırdı, elə bil indilərdə böyürlərindən qanad çıxarıb havaya qalxacaqdı.

- Bu niyə belə viğildiyir?

- Qluşiteldəndi. - Ağakərim güzgündən dedi. - Bu günə danışmışdım, düzəltdirəcəkdirim...

Fikirləşdi ki, olsun ki, anası ölməmişdən əvvəl xəstə yatıb. Çünkü bu axır neçə ayı anasından məktub almamışdı. Nigaran da qalmışdı, kəndə getməyi də qərara almışdı, amma...

Bu yerə gəlib çatanda, həmişəki kimi fikirləşdi ki, bu idarə işlərini andırıa qalsın, işdən baş aça bilir ki, başını qaldırıb bir ətrafına da baxsın, bir anasını xatırlasın, ölüsu-dirisi yadına düşsün?!.. Sonra pəncərədən görünən boz düzənliklərə baxa-baxa fikirləşdi ki, düzdü, kəndə getməmişdi, amma ayda altmış manatını həmişə anasına göndərmişdi. Nə yaxşı da ki, göndərmişdi. Yoxsa indi vicdan əzabından qovrula-qovrula qalardı. Bir də, nə yaxşı ki, beş-altı il bundan əvvəl anasının xahişiyələ kəndə, qapı-pəncərə rəngləmək üçün üç vedrə ağ rəng göndərmişdi və olsun ki, anası cavanlıqda elədiyi kimi, qollarını çirmələyib qapı-bacanı rəngləmişdi. Sonra da fikirləşdi ki, anası qapı-pəncərəni rəngləyə bilməzdi. Çünkü qocalmışdı, qolunun gücü tükənmişdi. Bunu bir dəfə, ötən ilin payızı məktubunda da yazmışdı. «Daha qolum da o qol deyil, bala. Qolum da qocalıb.»

Onda kim rəngləyə bilərdi qapı-pəncərələri?.. – fikirləşdi, - qəribədi ki, o vaxt rəngi kəndə göndərəndə heç bunu fikirləşməmişdi.

Sonra hardansa yadına, hər yaz qabağı qara güllü çit paltarının qollarını çirmələyib evin damına dırmaşan anasının damı rəngləməsi, rəngləyə-rəngləyə yoldan ötən arvadlarla söhbetləşməsi düşdü...

- Ay qız, ay Nabat, hara dırmanıbsan, az?.. Yixilib əzilərsən, ay qız, düş aşağı... - deyən kənd arvadlarının anasına, sonra bir-birinə baxıb gülüşmələrini, başı işə qarışan anasının onlara məhəl qoymadan, damın kənarlarıyla, kəndirbazlar kimi ehtiyatla yeriyib damın o biri üzünə keçməyini, Novruz yetişənəcən, evin dörd bir yanını rəngləyib ağartmağını xatırlayıb gözünün qabağına, hər tərəfi rəngləyib ağardıb, sonra

həmin o fırçayla özünü - saçlarını, əyin-başını da rəngləyib ağardan anasını təsəvvürünə gətirdi və bundan ürəyi pis-pis döyündü.

Anası ağ kəfənə bürünmiş ölüyə oxşayırdı...

...Yol dümbədüz və boz idi. Yolun kənarıyla uzanan mənzərələr dəyişmir, həmin boz çöllükler, yalın təpələr uzandıqca uzanır, göz ağırdırıdı...

Bəzən ona elə gəlirdi, maşın getmir, dayandığı yerdəcə durub qalıblar, amma uzaqlara baxdıqca, yolun kələ-kötüründə dingildəyən təkərlərin səsinə diqqət kəsildikcə, irəlilədikləri bilinirdi.

Həmin bu yolla o düz iyirmi altı il əvvəl şəhərə oxumağa yollanmışdı... Əyninə iki ölçü balaca, nimdaş pencəkdə, ayağında içi xəz uzunboğazlar...

Bu yolun onda da beləcə, əvvəli-axırı bilinmirdi. Onda yadına gəlir, həmin bu çölliyyü, təpələrin bu gözağrıdan yalınlığını görmürdü... yalnız televizorda gördüyü geniş, işıqlı prospektli, dəniz xiyanətli, küçələri gözəl qızlar və dondurmalarla dolu şəhəri görür, bütün vücuduyla hardasa, irəlidə, bütün bu bozluğun və yeknəsəqliyin qurtaracağında dayanıb onu gözləyən bu sehri əraziyə qovuşmağa tələsirdi... Onda, bu yolu getdikcə, dəqiq bildiyi bir də bu idi ki, onun yolunu gözləyən şəhərə o lazımdır. Aldığı təhsiliylə, xalqının tarixi, ədəbiyyatı haqqında əldə etdiyi biliklərlə, vətəninə sevgisylə lazım idi...

Anası belə demişdi, ədəbiyyat müəllimi Hacibala kişi də bu fikirdəydi.

Ağzının içində:

- Məfailün-fa- ilün... - dedi və fikirləşdi ki, yaman yaradı xalqına. Möhkəm yaradı.

Yolun mənzəresi qəfildən dəyişdi və o, ruhu yamyasıl dəhliz yaradan çinarların kölgəsi altında sərinləyə-sərinləyə fikirləşdi ki, gör bir yadına nələr düşür. Olsun ki, bütün bunları yaddaşı qəsdən xatırladır ona ki, orda - kənddə özünü əclaf, yaramaz oğul kimi aparmasın.

Kəndə yaxınlaşmağına baxmayaraq, bu yol da bomboş idi. Qəribəydi, niyə beləydi görən?!.. – fikirləşdi və gözlərini qayıb irəliyə zilləndi.

Hardasa, uzaqda balaca qaraltı görünürdü, onlara yaxınlaşdıqca, bunun sağ böyrü üstə əyilə-əyilə onlara sarı irəlileyən balaca araba olduğu aydınlaşdı.

Eynəyini gözünə taxıb yolun o biri tərəfiylə böyürlərindən ötüşən arabaya baxdı.

Arabanın içində oturanlar elə bil onu görmədilər... yoxsa tanımadılar?..

O isə tanıdı. Özünün də gözləmədiyi qəfil bir yaddaşla xatırladı... Yaxın qohumlarıydı... adlarını unutsa da, üzlərini unutmamışdı... Pəncərəni açıb başını çölə çıxardı, arabani sürəni çağırmaq istədi... boğazını qəhər tutdu deyə, səsi çıxmadi... Gözünün yaşını əlinin arxasıyla silə-silə fikirləşdi ki, nə yaxşı oldu, bunlara rast gəldi... yoxsa neyləyəcəkdi?.. Şəhərdən gətirdiyi o bir anbar qab-qacağı, xalça-pərdələri kimə yerbəyer elətdirəcəkdi?.. Heç birinin adı yadın düşmədi deyə, arabadakılara pəncərədən əl eləyib:

- E-he-hey!.. - deyə çağırıldı da, səsinə hay verən olmadı.

Araba səskeçirməz şüşənin o biri üzü ilə hərəkət eləyən kimi, hərəsi bir yana əyilmiş təkərlərini taqqıldada-taqqıldada uzaqlaşmağındaydı...

- Ağakərim!.. - deyib çağırıldı da, Ağakərimi tapmadı... Ağakərim maşını saxlayıb düşüb harasa getmişdi... Əl atıb maşının qapısını açmaq istədi, qapı açılmadı... onda pəncərədən çölə asılıb:

- Ay qardaş, ay bacı! Bircə dəqiqə!.. – deyə qışkırdı...

- Səid müəllim...

...Ağakərim qabaq güzgündən ona zillənmişdi.

- Deyirəm, bəlkə, yolüstü yağıdan, qənddən götürək?.

Gözləri acıdı:

- Lazım deyil.

Hə, lazım deyil. - bir də özlüyündə dəqiqləşdirdi. Tutaq ki, lap elə aldı o yağı-filanı, xörək bişirtdirəcəkdi ki?!.. Ona vaxt hardayı?.. Dəfnin səhərisi şəhərə qayıtmalıydı, Səlimovun bir-birinin ardınca düzdüyü təcili tapşırıqların həlliylə məşğul olmalıydı.

Sonra gözünün qabağına gəldi, necə kənddə ehsan verilir... Kənd camaatı döşəməyə salınmış xalça-palazın üstə bardaş qurub yağılı yeməklərdən yeyə-yeyə, yağı iyi verə-verə, onu bağışlarına basırlar... yağılı ağızlarıyla onun üzünü öpüslərə qərq edirlər... Fu!..

...Yolun mənzərəsi getdikcə dəyişirdi... İndi hər iki tərəflə yamyaşıl meşələr, başı qarlı dağlar uzanırdı...

Ağakərim də daha sual vermirdi, gözlərini irəyə zilləyib, elə bil, fikrə getmişdi... Elə bil sükanı da hərləmirdi. Daha doğrusu, sükanı hərləmək, deyəsən, Ağakərimin yadına düşmürdü...

...Maşın magistral yoldan ayrılib son ucunda balaca, yaşıllı ada kimi qaralan kəndə uzanan ciğira buruldu, kələ-kötür daşlıqla irəliləyib bir qədərdən sonra kəndə daxil oldu.

Kənd həmin kənd idi... Girəcəyində sisqa bulağının başında daim qız-gəlinin toplaşlığı, mərkəzi kənd camaatiyla dolu həmin kənd...

Ürəyi əzilə-əzilə, uzaq usaqlıq illərini, həmin bu küçələrlə at sürüb, qoyunları örüşə aparmağını xatırladı. Burda demək olar ki, heç nə dəyişməmişdi. Həyətlərin çəpərləri də, çəpərlərin o üzündən qol-budaq atan meyvə ağacları da iyirmi il bundan əvvəlki rəngində və vəziyyətində qalmışdır. Dəyişən bircə adamlar idi. Küçələrdən ötdükcə maşına boyılananların arasında bircə üz belə tanış gəlmədi... Elə bil kəndin adamlarını dəyişmişdilər.

-Burdan sola... - dedi və yoldan ötənlərin maraq dolu baxışlarından qurtulmaq üçün söykənəcəyə yayxandı.

Maşın sola burulub bir qədər də getdi və darvazasının rəngi getmiş balaca həyətin qapısına çatanda:

-Saxla, - dedi.

Bir müddət maşından düşməyə ürək eləmədən, pəncərədən həyətlərinə boylandı.

Çəpərin o üzündən balaca daxmalarının bir yanı əyilmiş damı görünürdü...

Maşından düşüb çəpərə yaxınlaşdı, həyətə boylandı.

Daxma həmin - iyirmi il bundan əvvəlki vəziyyətində, həmin köhnəliyində, divarlarının həmin uçuq-sökükləriyle dayanıb durmuşdu...

Həyət adamlı dolu idi... bayaq yolda taqqa-tuqla yanlarından ötüb keçən, üzlərindən kədər yağan həmin doğma üzlər də burda - adamların arasındaydı... həmin kədərlə ağacların arasından ona baxırdılar...

Ürəyi döyüñə-döyüñə fikirləşdi ki, indi necə girsin içəri?!.. İçəri girən kimi, camaat onu tanıyıb üstünə yeriyəcəkdi, hamı əl verib onunla görüşəcəkdi, hal-əhval tutduqdan sonra onun bu neçə ili haralarda itib batlığıyla maraqlanacaqdılar, beş yüz mənasız suallar yağıdıracaqdılar... o suallara cavab verməyə isə nə halıvardı, nə də üzü...

Qəfildən ağlına gəldi ki, içəri həyətin arxa qapısından girsin, özünü daxmanın içində salıb, çıxdannan ordaymış kimi, bir küncdə eyləşsin... Sonra daxmanın pəncərələrinə baxıb anladı ki, evin içi də adamlı doludu. Odu ki, qapını ciyniyələ itələyib açdı, iti addımlarla həyətə daxil olub heç kimlə görüşmədən, birbaş evə üz tutdu, özünü daxmaya salıb qapını arxasında bağladı, girəcəyin qaranlığında ayaq saxlayıb təngiyən nəfəsini nizama salmağa çalışdı... bir qədər sonra ürəklənib içəri boylandı...

..Tabut - pəncərələri həyətə baxan böyük otağın tən ortasında - rəngi getmiş nimdaş palazın üstünə qoyulmuşdu. Ətrafında bir neçə qadın oturub öz aralarında astadan piçıldıları, onu görüb söhbətlərini kəsdilər, yaşmaqlanıb ayağa qalxdılar, bir-birinin ardınca otaqdan çıxdılar...

Ayaqqabılarnı çıxarıb ayaqlarını ehmal-ehmal döşemeyə qoya-qoya tabuta yaxınlaşdı... Dizləri boşaldı... Anasının üzü açıq idi... Vahimədən az qaldı nəfəsi kəsilə... Tabutun içindəki - anası deyildi... tamam ayrı üz cizgiləri olan orta yaşılı, yad bir qadın idi...

Bədəni vahimədən üçuna-uçuna fikirləşdi ki, bəlkə, anasının üzünü bu cür ölüm dəyişmişdi?.. Fındıq burnunu nazildib uzatmış, dərisini tarıma çəkib qırışlarını itirmiş, iri, badamı gözlərini kiçildib üstü bürüslü nöqtələrə çevirmişdi?..

Əyilib anasının üzünə yaxından baxdı. Yox, anası idi... boynundakı qızıl gündün arası həmin qara gözmuncuqları ilə dolu idi... xırda gülərinin rəngi bir-birinə qarışmış köhnə, şabalıdı ləçəyi də başında idi...

...Əlini astaca anasının yanağına toxundurdu.

Anası gözlərini açıb acıqlı baxışlarla üzünə zilləndi...

Dik atılıb geriyə sıçradı...

...Yuxudan ayılıb ətrafına baxdı...

Yolun kənarları hələ də yaşıl meşəliklərə uzanırdı...

Ağakərim güzgündən ona baxırdı... Olsun ki, səksənməyini o da anlamışdı...

Maşın yolu burulub kəndə daxil oldu, bayaqqı yuxusunun davamı ilə kəndin əyri-üyrü yollarıyla irəlilədi...

Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, kaş hər şey qurtarib-bitmiş olaydı... anasını basdırıb geriyə qayıtmış olaydı.

Yolların kənarıyla iki-bir, üç-bir ötüb keçənlər ayaq saxlayıb maşının içində boylanırdılar.

Oturacağın kürəklyinə söykəndi ki, üzü görünməsin, sonra maşının arxa şüşəsindən baxa-baxa fikirləşdi ki, hələ hər şey qabaqdadı.

- Hansı küçədi?.. - Ağakərim dedi və üzünü yekə burun yaylığıyla, qətvəylə qurulanın tək, quruladı.

- Burdan sağa, - dedi və maşının dönəcəyi tinə baxdı.

Hər şey, bayaq yuxuda gördüyü kimi, əvvəlki qaydasındaydı. Onu - hər şeydən ehtiyat edən çəlimsiz kənd uşağını işirdib yoğunladıb, hər şeyin altını və üstünü bilən peşəkar məmura çevirmiş uzun-uzadı kəşməkəşli illər, elə bil, kəndin yaxınından belə ötməmişdi.

...Maşın darısqal dalana dönüb palçığa bata-bata bir qədər də irləlilədi.

Səlimovun maşını burdan dönenədə mütləq altı dəyəcək. - narahatlılıqdan gözləri qarala-qarala fikirləşdi və boyanıb arxa şüşədən yolun əyriliyinə baxdı. Hə, dəyəcək.

İndi neyləsin, ikicə saatın ərzində bu darısqal dalanı genişləndirmək, yolu hamarlatmaqmı olardı?.. Sonra da fikirləşdi ki, əger Səlimov ona bu boyda hörmət qoyub, işini-güçünü atıb o boyda yolu bu toz-torpağın içində gəlirsə, demək, yuxarı mərtəbə məsəlesi düzələcək.

...Həyətləri bomboş idi. Maşından düşüb çəpərə yaxınlaşdı, qabırğasının altı qidiqlana-qidiqlana evlərinə sarı boylandı. Gözünə heç kim dəymədi.

Daxmanın artırmasında, lap qapılarının ağızında papaq kimi yumurlanıb oturan pişikdən savayı, elə bil, evdə də heç kim yox idi. Qapını itələyib həyatə daxil oldu.

Pişik cırılı səinə səksəni b evin arxa tərəfinə qaçdı.

Daxmanın xırda gözlü, tozlu pəncərələrində də həyat əlaməti yox idi. Burda elə bil ölen - evin özü idi.

Geriyə könüb:

-Ağakərim!.. - deyə çağırıldı və cavab gözləmədən, ağacların arasıyla evə sarı addımladı.

...Ev, xoşbəxtlikdən, onun gözlədiyi kimi, elə də pis vəziyyətdə deyildi. Qapı-bacısı rəngliydi. Ağaclarда ara-çırı meyvələr saralırdı.

Hava sakit idi deyə, həyət də, ağaclar da yuxuya bənzəyirdi... Uşaq vaxtı anasının zoğal çubuğundan qaçışçıynin dırmaşlığı armud ağacının altında dayanıb ətrafa nəzər salasala fikirləşdi ki, bəlkə, hələ də yuxu görür?.. Bunu fikirləşirdi ki, ağaç səlkələdilər... budaqların arasından çıxan iri, qara qarğı qanadlarını çırpı-çırpı, qarıldaya-qarıldaya uçub çəpərin üstünə qondu, ordan qara, düymə gözləriylə ona zilləndi.

Üst-başına səpilən yarpaq qırıqlarını çırpıb daxmaya sarı addımladı, pillələrə çatanda ayaqlarının titrədiyini, dizlərinin boşaldığını hiss etdi və fikirləşdi ki, qorxur-nədi?.. Sonra da fikirləşdi ki, nədən qorxmaliydi ki?!..

Ağakərim çöldə idi, maşının yük yerində nə işə axtarırdı. Geriyə qanrlılıb bu dəfə lap bərkədən:

-- Ağakəri-i-im!.. - qışqırdı.

Cöldən nəhayət ki, Ağakərimin səsi eşidildi.

- Neyləyirsən orda?

- Xalçaları düşürürəm.

- Sonra düşürərsən, bura gəl!

Ağakərim əllərindəkiləri yerinə qoyub pencəyini düymələyə-düymələyə həyətə girdi.

Yağış-qar döyəcləmələrindən qaralıb pürşüklənmiş pillələri qalxıb qapının dəstəyindən yapışdı, özünə tərəf çəkdisə də, qapı açılmadı...

Dəstəyi bir də, bu dəfə iki əliylə tutub çəkdi.

Qapı yenə açılmadı. Çönüb rəngi ağara-ağara Ağakərimə baxdı:

- Bu nə deməkdi?..

Ağakərim irəliyə keçib qapının qulpundan yapışdı, səlkələyib var gücü ilə özünə sarı dardı və qapı uzun illərdən bəri dərin, bulanıq sular altında qalan qədim gəmi qapısının xırıltısıyla açıldı... içəridən ətirşah gülünün qoxusunu andıran qəribə qoxu yayıldı...

İçəri keçib bir müddət gözlərinin dəhlizin qaranlığına alışmasını gözlədi. Balaca, darısqal girecəyin qaranlığı, elə bil havanı da sıxışdırıb buralardan çıxarmışdı.

Qapı ha yandaydı, yadına gəlmirdi. Əlini yana atdı... əli əhəngli divara dəydi. Gözü yavaş-yavaş qaranlığa öyrəşdikcə, yaddaşında balaca işiq yandı... Soyuq qış aylarında bu balaca girecəkdə ac qurd ulartısıyla viyıldayan küləyin səsini xatırladı... taxtaları köhnəlib əyilmiş çöl qapısı altdan-üstdən yel çəkirdi. Otağın qapısı budu burda - çöl qapısıyla üzbəüzdə idi. Əl atıb qapını açdı.

Tabut, yuxuda gördüyü kimi, otağın ortasında, döşəməyə salınmış köhnə, ağarmış palazın üstəydi... Sağ tərəfdə - divarın dibində iki başı kəlağayılı qadın və bir kişi oturmuşdu. Kişi onları görüb ayağa qalxdı.

Ağakərim ayaqqabılарını qapının ağızında çıxarıb qadınlardan bir qədər aralıda divarın dibində bardaş qurub oturdu. Qadınlar yaşmaqlandılar, narahat-narahat yerlərində qurcalandılar, əlləri qoyunlarında gözlərini ona zillədilər.

Əsəbililikdən ürəyi döyüne-döyüne fikirləşdi ki, qadınlar ona baxırdılar ki, görsünlər o neyləyəcək. O da yəqin ki, ağlamalıydı... ya da heç olmasa, gözləri dolmalıydı. Ağlamağı isə gəlmirdi...

Tabutun əyri-üyrü taxtalarına baxıb fikirləşdi ki, olsun ki, kəndin yeganə tabutudu. Bütün kəndi bir-bir içərinə salıb qəbiristanlığa apardıqları həmin o tabutdu. Atasını da olsun ki, bu tabuta qoymuşdular, babasını da, bəlkə də, bir gün bu tabuta onun özünü də qoyacaqdılar, başına yiğilib beləcə dinməz-söyləməz otura-otura üzünə zillənəcəkdilər...

Əyilib ayaqqabılara baxdı. Ayaqqabılarnı çıxarmalıdı... - fikirləşdi.

Ayaqqabılarnı çıxarmaq, adlarını belə bilmədiyi bu yad adamların arasında ayaqyalın qalmaq istəmirdi. Odu ki, palazın üstünə ayaqqabıyla çıxdı, tabuta yaxınlaşıb yuxarıdan-əşağı yaşıł örtüyün altında yatan anasına zilləndi. Tabutun taxtaları bayaq yuxuda gördüyü

köhnə arabanın hərəsi bir yana əyilmiş təkərlərini xatırladırdı... Atasını da həmin bu tabutda basdırılmışdılar. Yoxsa, bunu da yuxuda görmüşdü?..

Atasının üzü qətiyyən yadına gəlmirdi. Hansı xəstəlikdən öldüyünü də indi xatırlamırdı... Axi onda çox balaca idi?!.. Atasının bircə dizləri yadına gəlirdi...

Pəncərənin qabağına yeriyb kətilə əyleşdi.

Burdan tabutun alt hissəsi görünürdü...

Fikirləşdi ki, yuxarı mərtəbə məsələsi düzəlsə, yaxud ümumiyyətlə, vəzifə başında ölsə, onu belə tabuta qoymayacaqlar. Yəqin ki, dövlət qulluqçularının basdırılma protokolu ilə qara, ipək örtüklü tabutda basdıracaqlar. Tabutun qabağında üstü qara lentli əkkillər, onun qara haşiyəli şəkli gedəcək... və yadına düşdü ki, böyüdülüb qara haşiyəyə salınası şəkli yoxdu... Yadına axırıncı dəfə nə vaxt şəkil çəkdirdiyini salmaq istədi... və anladı ki, son on ildə, ümumiyyətlə, şəkil çəkdirməyib. Deməli, belə çıxır ki, həyatının bu son on ilini vizual surətdə təsdiqləyən sənəd yoxdu. Sonra da fikirləşdi ki, həyatının vizual təsdiqi nəyinə gərək idi axı?!.. Qadınlar altdan-altdan onun ayaqqabılara baxırdılar... Olsun ki, arsızlığına, anasına laqeydliyinə qeyzlənirdilər... - fikirləşdi və bu fikirdən ürəyi sıxıldı. Qeyzlənməyin yeri vardı. Qoca anasını illərlə yada salmayan, ölüsünə gözündən bircə gilə yaş çıxmayan bu biqeyrət oğula qeyzlənməyib neyləməliyidilər?.. Düz də eləyirdilər, ona bu da azdi.

Qadınlar onun fikirlərini oxumuş kimi, yanlarında əyləşən kişiye him-cimlə nə isə başa salırdılar... Olsun ki, onu buralardan qovmaq istəyirdilər.

Bu fikirdən bədənindən soyuq gizlili keçdi...

Kişi ayağa qalxıb ona yaxınlaşdı, əyilib qulağına:

- Görüşmək istəyirsənse, üzünü açaq? - dedi.

Kişinin səsi qulağını daladı, səksənib:

- Yox... - dedi, - lazımdı, - sonra da fikirləşdi ki, nədən belə qorxdu?..

Qadınlar pərt-pərt bir-birinə baxıb susdular.

Bu da təzə çıxdı?.. - ürək döyüntüləri şiddetlənə-şiddətlənə fikirləşdi, - harda görünüb ki, kəfən açılsın?.. Müsəlmançılıqda belə bir şey var?.. Sonra fikirləşdi ki, müsəlmançılıq hardan gəlib düşdü yadına?..

Həyətdən cirilti səsi gəldi... Həyət qapısı cirıldayıb açıldı, deyəsən. Yoxsa bu səs qulağına gəldi?..

Boylanıb həyətə baxdı. Gözünə heç kim dəymədi.

Şalvarının dizində pürşükənən düyunü barmaqlarının arasında əyirə-əyirə fikirləşdi ki, niyə anasının üzünə baxmaq istəmədi?.. Axi anasının üzünü çoxdannan bəriydi görmürdü?!.. Bayaqdan bəri də ha çalışırı, xatırlaya bilmirdi. Arvadı - imansız da onun kəndlə bağlı bütün şəkillərini, anası və xalallarıyla, kənd uşaqlarıyla çəkdirdiyi uşaqlıq fotolarını harasa itirib yoxa çıxmışdı. Allah bilir, o, evdə olmayıanda cırıb zibil vedrəsinə atmışdı. Soruşanda da deyirdi: «yerim yoxdu.» Arvadı qəsdən itirmişdi o şəkilləri. - fikirləşdi. İstəyirdi, unutdursun ona hər şeyi... Harda doğulduğunu, necə böyüdüyünü, bu şəhərə necə gəlib çıxdığını... Elə bilsin elə orda - mastika qoxulu o darısqal mənzilində dünyaya gəlib. Odu ki, ağlaya bilmir... yaddaşı itdiyindən, ağrıyb ağlamalı bircə xatirəsi belə qalmayıb. Sonra bir qədər də dərindən fikirləşdisə də, dəqiqləşdirə bilmədi ki, buna görə ağlaya bilmir, yoxsa ağlaya bilməməyinin daha ayrı, daha qorxunc səbəbləri var?!..

Anasının ağlamaq barədə dediyi sözü xatırladı... «ürək ağrımasa, gözdən yaş çıxmaz, bala.» Bir də, anasının dediyi ayrı bir söz də düşdü yadına... «Saç da ürəkdən su içir,» - anası deyir, nazılıb siçan quyuğuna dönmüş hörüklerinə zillənirdi.

Fikirləşdi ki, olsun ki, indi onun ürəyi də, saçı kimi, rezindəndi.

...Qadınlar hələ də onun ayaqqabılara baxırdılar...

Nə qədər istəyirlər, baxsınlar, - dizini əsəbi-əsəbi titrədə-titrədə fikirləşdi, - mən nə hayda, bunlar nə hayda... - ayağa qalxıb tabuta yaxınlaşdı.

Örpəyin altında yatan - elə bil anası yox, çəlimsiz bir uşaq idi... Anasının boy-buxununu, dolu bədənini, Allaha şükür, yadından çıxarmamışdı ki?!

Sonra gözləri qarala-qarala fikirləşdi ki, bəlkə, teleqramı səhv vurublar, ölen heç anası deyil?.. Ya bəlkə, ev həmin evi deyil?.. Axı indi evlərini də, həyətlərini də düz-əməlli xatırlaya bilmir?.. Bəlkə, bu ev, nə vaxtsa uşaqlıqda qonaq getdiyi, ya bəlkə, yuxularında gördüyü uydurma evlərdən biridi?!!..

Bu fikirdən başı hərləndi. Çönüb Ağakərimə baxdı.

Ağakərim əllərini qarnının üstə çarpezlayıb oturmuşdu, gözlərini tabuta zilləyib fikrə dalmışdı. Ağakərim, elə bil dəqiq bilirdi ki, tabutun içindəki onun anasıdı. Sonra da fikirləşdi ki, Ağakərimə nə var ki?!. Beşdə alacağı yox, üçdə verəcəyi. Sonra da otağın saralmış divarlarını, tavanını gözdən keçirə-keçirə fikirləşdi ki, kaş Ağakərimin yerində olaydı... Bu dəqiqə Ağakərimin yerində olmaq üçün dünyani verərdi.

Qəfildən beynindən ötən növbəti fikir sancıq kimi ürəyinin başına sancıldı...

Necə olmuşdu ki, bayaqdannan bəri Səlimov yadına düşməmişdi?!.. Saatına baxıb heyrət içində donub qaldı... Demək olar, tam iki saatı Səlimov haqqında fikrəşməmişdi... Bu on ili, yəni Səlimovu tanışından bəri onu bu qədər müddətə yadından çıxardığı yadına gəlmirdi. Səlimov həmişə, hər yerdə öz ata qayğısıyla, xeyrxah təbəssümüylə onuna olmuşdu.

Səlimovun kənd məktəbi müəlliminin üzünü xatırladan ədalətli, nurlu siması gözünün qabağına gəldi. Xeyrxahlıq və mərhəmət saçan bu sima o qədər doğmaliq saçırkı ki, axır vaxtlar oğlunu da ona oxşatmağa başlamışdı.

...Səlimovun üzü, çəperinin o biri üzündə dayanan qara maşının arxa oturacağında böyük-böyükə söykənən yesiklərlə bir gəldi gözünün qabağına...

Ağakərimə baxıb ona him-cimlə, maşındakıları boşaltmağın vaxtı çatdığını başa salmaq istəyirdi ki, qadınlardan biri fatihə verdi və hamı Ağakərimlə azıllarının içində dua oxumağa başladılar.

Saatına baxıb fikirləşdi ki, Səlimov indiyə şəhərdən çıxmış olar. Demək iki saat buradadı, inşa Allah. Bu fikirdən ürəyi döyündü, ağızlarının içində xəbis-xəbis dua oxuyanlara baxıb fikirləşdi ki, indi maşındakı xalçaları, arvadının bir-bir qəzet parçalarına büküb üst-üstə yesiklərə yiğdiyi qab-qasığı nə deyib sürüsünlər içəri?.. Pərdələri nə adla assınlar, güldanları hara düzsünlər?..

Otağa göz gəzdirdi. İçinə allı-güllü yorğanlar yiğilmiş divar taxcasından, pəncərənin qabağına çəkilmiş nahar masasından və divarın dibinə yiğilan bir neçə köhnə kətildən savayı gözünə ayrı bir şey dəymədi.

Əsəbilikdən qulaqları uğulduya-uğulduya fikirləşdi ki, bu arvad qab-qacağını hara yiğib görən. Sonra da fikirləşdi ki, bəlkə axır vaxtlar heç anasına qab-qacaq lazımlıy়!.. Sonra xatırladı... və çönüb otağın o biri başındakı taxçaya zilləndi.

Taxça həmin vəziyyətindəydi... siniq-salxaq rəflərində iç-içə yiğilmiş bir neçə saxsı kasa, iki mis qazan və bir neçə çapma stəkan gözə dəyirdi. Sonra qəfildən gözü taxçanın üst rəfindəki firuzəyi rəngli qədim kasaya sataşdı və ürəyinin tələyə düşən siçan kimi titrədiyini hiss etədi...

...Kasa necə də anasına oxşayırdı?!!..

Gözləri doldu...

Qadınlar dualarını bitirib əllərini qoyunlarına salmışdılar, matdəm-matdəm onun üzünə baxırdılar. Elə bil doluxsunmağından bir qədər rahatlanmışdılar. Kişiinin də rəngi özünə gəlmişdi, ayağa qalxıb yasti addımlarla ona yaxınlaşdı, qulağına sarı əyilib astadan:

- Deyirəm götürmək lazımdı, gün enir...

- Nəyi?..

Kişi pərt olub azca qızardısa da, özünü o yerə qoymadı, başıyla tabuta işarə eləyib:

- Kəndin adəti belədir. Gün batanacaq mərhumum torpağa tapşırılmalıdır.

Kişinin nə dediyini yalnız indi başa düşdü, pəncərədən həyətə boylanıb:

- Şəhərdən gələn olacaq, – dedi.

Kişi başını aşağı salıb kor-peşman halda yerinə qayıtdı bardaş qurub qadınların böyründə oturdu.

Divarın dibiyə, tələyə düşmüş kimi yanaşı oturan kişi ilə qadınlara baxa-baxa fikirləşdi ki, bayaqdannan heç ağlına gəlməyib bu adamlardan soruşsun ki, kimlərdəndilər?.. Bir istədi Ağakərimi yanı çağırıb tapşırsın ki, o öyrənsin bu adamlar kimdi, sonra həmin dəqiqə də fikirləşdi ki, lazımdır, bu vur-harayda işləri korlayar, lazımdır.

...Həyətdən adam səsləri gəlirdi. Olsun ki, kənd camaatıydı, arvadı basdırmaq üçün yığışırıldılar. Ağacların arasında gözünə bir neçə adam dəydi və ürəyi sıxıla-sıxıla fikirləşdi ki, bəlkə basdırmaqları məsləhətdi elə?.. Bu fikirdən, içində qəribə bir yüngüllük hiss elədi... Bir anlıq özünü Səlimovun maşınında, arxa oturacağın yumşaqlığında yellənə-yellənə şəhərə qayıtdığını təsəvvür elədi... Bu boyda əziyyətdən sonra Səlimovu şəhərə ac-acına aparmaq olmazdı. Yolüstü yeməkhanaların birində qabiliyyətli bir şam dəsgahı düzəltmək lazımdır. Fikirləşdi ki, babatı Ağsu perevalıdı. Oranın yeməyi də yaxşıdı, mənzəresi də. Həm də sakitlikdi. Söhbət əsnasında söz salıb, «yuxarı mərtəbə» məsələsini bir də Səlimovun yadına salar, nəşriyyat direktorunun işini də bərkidir. Burda deyiblər: «Həm ziyanat, həm ticarət.»

- Camaat biçindən qayıdır, - kişi onun pəncərədən boylandığını görüb yerindən dilləndi, sonra günah dolu üzüylə yanındakı arvadlara baxdı.

Yox, Səlimovu gözləməmiş arvadı basdırma bilməz. Düz gəlməz, - fikirləşdi. Bir də axı Səlimov dünən öz diliylə soruşdu: «nə vaxt götürəcəksiz?» sonra da: «mütələq iştirak edəcəyəm», - dedi?!.. İndi durub özbaşına neyləyə bilər?..

...Otağa bir neçə başı bağlı, ayağı yalın qadın daxil oldu, əvvəl qapının ağızında ayaq saxlayıb salavat çevirdilər, sonra döşəmənin üstü ilə səssiz-səssiz yeri yib o biri qadınların yanında oturdular.

Fikirləşdi ki, bəlkə, Səlimovun axırıncı cümləsi qulağına gəlib?.. Axır vaxtlar onda belə hallar tez-tez olur axı?!.. Eşitmək istədiyini durduğu yerdə öz-özünə eşidir.

Hamısı yorğunluqdandı, - cibindən çıxardığı yaylıqla alının tərini qurulaya-qurulaya fikirləşdi. Bir də ki, tutaq Səlimov heç elə deməyib, durub o boyda yolu gələn aqsaqqal adamı tabutsuz-filansız qarşılıramağın, bu balaca, miskin daxmada üzbeüz oturmağın məntiqi nəydi axı?.. Səlimov başsağlığını ona elə idarədə də vere bilərdi də...

...Ağakərimin bayaqdan bəri narahat-narahat ona baxdığını hiss etmişdi. Maşındakılar Ağakərimin, deyəsən, indi yadına düşmüştü.

Başıyla həyətə sarı işaret elədi. Yəni «get, gətir».

Ağakərim həmin dəqiqə ayağa sıçrayıb otaqdan çıxdı.

...Ağızları yaşmaqlı arvadlar cənazənin bu gün götürülməyəcəyindən xəbər tutub bir müddət qanlı-qanlı ona zilləndilər, sonra öz aralarında xisənlaşıb ayağa qalxdılar, başlarını aşağı salıb dinməz-söyləməz otaqdan çıxdılar.

...Üzbeüzdəki pəncərənin şüşəsinə düşən əksinə baxdı...

Elə bil, bu bir neçə saatın içində qocalmışdı...

Çönüb tabuta baxdı və az qaldı oturduğu yerdə huşunu itirə...

...Anası nəfəs alırdı... üstünə çəkilmiş ipək örtük aramla qalxıb-enirdi... Hə... anası ölməmişdi...

Başının tükləri qabardı... ayğa sıçrayıb bağırmağı gəldi... Bu məqam böyründə kimsə öskürüb boğazını arıtladı... Öskürəklə bir anasının nəfəs almağı dayandı.

Yerində qurcalana-qurcalana fikirləşdi ki, olsun ki, gözünə görünüb. Sonra yadına, yenə eynəkli sinir həkimi düşdü. Həkim əlində balaca, gümüşü çəkic onunla üzbez dayanıb nədənsə çəkinə-çəkinə yenə:

- Əsəb pozğunluğunu, - dedi.

...Ağakərim yeşikləri bir-bir içəri salıb üst-üstə, yan-yana düzdükcə, otaqdakilar girəcəyə boylandılar.

Ayağa qalxıb girəcəyə çıxdı, əllərini şalvarının ciblərinə salıb yeşiklərə baxdı.

Büllur güldanlar dəhlizin qaranlığında nəhəng brilyantlar bərq vururdu...

Ağakərim güldanın birini əlinə götürüb günahkar üzlə:

- Deyirəm bəlkə, bunnarı soraya saxlayaqq, hə?... - dedi.

- Tələsmə, - dedi - özüm deyəcəyəm, - çönüb otağa qayıtdı, otağın ortasında dayanıb hələ də öskürəkdən boğula-boğula göyərən kişiye baxa-baxa fikirləşdi ki, necə eləsin ki, bu «qarğı sürüsünü» burdan bir saatlıq da olsa, çölə çıxarsın?..

Qadınlar onun fikirlərini oxumuş kimi, ayağa qalxdılar, ördək sürüsü kimi bir-birinin ardınca düzülüb otaqdan çıxdılar. Öskürək tutmasında boğulan kişi də arvadların ardınca ayağa qalxıb özünü həyətə atdı.

Gedənlərin ardınca baxıb, ürəyində:

- Şükür!.. - dedi, sonra girəcəyə sarı astadan, - Ağakərim!.. - deyə çağırıldı.

Ağakərim həyətdə idi deyə, onu eşitmədi.

Dəhlizə çıxbı orda yeşikləri hövsəlesi darala-darala ələk-vələk elədi, pərdələrdən birini çıxarıb qatını açdı, otağa qayıdır pərdə əlində, pəncərələrə baxdı.

Pərdəni asmaq üçün pəncərələrin heç birinin pərvazı yox idi.

Çöl qapısı cirildiyib açıldı... ürəyi həyəcanla çırpındı.

Səlimovdu... özüdü... onun ayaq səslərini aramlı addımlarından, bir də ayaqqabılarının ciriltisindən tanırı... Gör bir nə vaxt...

...Əlindəki pərdəni gizlətməyə yer tapa bilmədi deyə, onu tələsik tabutun üstünə saldı və bu zirəkliyinə görə özündən xoşu gəldi.

Gələn Ağakərim idi, içəri girib hər əlində bir güldan qapının ağızında dayandı:

- İndi bunları neyləyək?.. - deyib məlul-məlul üzünə baxdı.

* * *

Hava qaralırdı... Səlimovdan isə xəbər-ətər yox idi...

Saatına baxdı. Altının yarısı idi...

Fikirləşdi ki, Səlimovun gəlişi əməlli-başlı uzandı... meyit də qaldı ortada...

Sonra artıq qaranlıqlaşmış həytə baxa-baxa fikirləşdi ki, işi çıxbı bəlkə?.. və bir vaxtlar – o işə hələ təzə-təzə düzələndə xüsusi bir ciddiliklə dediyi: «Dövlət adamı özünə mənsub deyil» - kəlamını xatırladı...

...Çöl qapısı yenə cirildədi və otağa qırış-büküş içinde itib-batan iki balaca qarı daxil oldu, bir-birinə dayaq verə-verə, əsə-əsə keçib bayaqkı qadınların yerində - tabutun böyründə oturdular, bir müddət heysiz-heysiz nəfəs alıb, ətrafa elə baxırdılar, elə bil bura anasını yola salmağa yox, ölməyə gəlmisdilər.

Bir qədər sonra qapı yenə cirildədi və otağa iki-bir, üç-bir kənd adamları daxil olmağa başladı... Otaq başı kəlağayılı qadınlarla, balaca, ariq qarılarla dolduqca, içini vahimə büründü... Gələn-gələn elə bardaş qurdu, elə oturdu, elə bil burda – bu evdə nə isə baş verəcəkdi. Biçindən qayıdan ayrı bir dəstə tabutu dövrəyə alıb oturdu.

Bayaqdan öskürən kişi yenə pərt-pərt üzünə zillənib:

- Camaat biçindən qayıdib, – dedi və çox keçmədi ki, tabutun o biri üzündə, ikinci cərgədə oturan qarılardan hansısa, asta-asta işə düşən köhnə maşın kimi xırıldaya-xırıldaya ağlamağa, ağı deyib o biriləri də ağlatmağa başladı...

- A... ay gəlin Nabat... A...ay xanım Nabat... ərsiz-köməksiz oğul böyüdüb gözünü tək yuma-a-an Nabat...

Ağlayan – dünyaya yenicə göz açmış kor quş balasına oxşayan qırışlı bir qarı idi... gözünü yumub ağızını göye açmışdı... o biri qadınlar da gizli əmr almış kimi, o yan-bu yandan qarının səsinə səs verə-verə ağlaşırdılar...

...Gözləri qaraldı. İndi daha anasını basdırı bilməyəcəklər, – fikirləşdi, - və o bütün gecəni bu qoca bayquşlarla üzbeüz oturub səhərin açılmağını gözləməliydi...

Arvadlar aqlaşdıqca, qızmar günün altında pambıq yiğmaqdan, alaq vurmaqdan qaralıb qartıyan üzləri rezin maskalar kimi gərilib bürüşür, əcaib hallara düşürdü...

...Çönüb Ağakərimə baxdı və ürəyi qırıldı.

Ağakərim də aqlayırdı... Ağlamağını heç kim görməsin deyə, başını aşağı salmışdı, üzünü əlleriyle örtüb nəfesi kəsile-kəsile hönkürürdü... Öz anası yadına düşmüştü, nədi?..

Əti töküle-töküle fikirləşdi ki, Ağakərim də bunların tayıdı. Ağlamaqdan ötrü ürəkləri gedir. Bekarçılığın və kütbeinliyin parlaq nümunəsi. Adı həyat normalarını süni surətdə faciələşdirmək və bu qondarma faciədən tamaşa düzəldib həzz almaq...

...Tabutun ətrafında oturanlardan bir neçəsinin üzü tanış idi. Məsələn, bayaqdan bəri yuxarı pəncərənin altında mürgü içinde divara söykənmiş, indi isə kütləvi ağlaşma mərasiminin aktiv iştirakçısına çevrilmiş girdəsifət qadın anasının əmigəlini, ya da səhv eləmirsə, əminəvəsi idi. O biri iki arvad da, olsun ki, onun bacıları idi, çünki hər üçü bir almanın dilimləri kimi bir-birinə oxşayırdılar... Ağı deyən zəif qarının da üzü tanış idi... bu üzü o hansısa fotoda - anasının böyür-başında oturan kənd arvadlarının arasında görmüşdü. Ya yuxuda görmüşdü?.. Bir də necə dəqiq xatırlayaydı ki, burdan - onun oturduğu stuldan qarının birçə göye açılan balaca ağızı, bir də ağlamaqdan, cərəyan vuran tək, tir-tir titrəyən burun pərələri görünürdü?!..

Qadınlardan bir neçəsi, bir də qapının ağzında ayaq üstə dayanan bayaqkı kişi bayaqdan altdan-altdan ona zillənmişdilər...

Yenə güdürlə,, - əsəbilikdən boğula-boğula fikirləşdi. - Bu da deyəsən, Həmid kişi idi. Onu taxıl biçimindən sağ əlində salamat qalmış üç barmağından tanıdı. Həmid kişi onu bayaqdannan tanımadı. Yoxsa tanımadı, başa düşmək olmurdu. Tanımıdsısa, niyə bir söz demirdi, uşaqlıq xatirələrindən, anasından söz salıb danışmırı?.. Tanımıdsısa, onda niyə belə əyri-əyri baxırdı ona?.. Bəlkə, neçə müddətdən bəri anasını başa çıxmadığına görə?.. Yoxsa palazın üstünə ayaqqabılı çıxdığına görə?..

Sonra fikirləşdi ki, bəlkə heç bu adam Həmid Kişi deyil?..

Ürəyi sıxıldı... havası çatmadı. Ayağa qalxıb pəncərənin nəfəsliyini aça-aça fikirləşdi ki, bu qədər adamın nəfəsiylə dolan bu balaca otaqda hava nə gəzir?..

Təcili həyətə çıxməq, bu qaynar nəfəslə, tərli arvadlardan xilas olmaq lazım idi.

Döşəmədə oturub göz yaşlarını tərləri ilə bir yekə burun dəsmallarıyla qurulaya-qurulaya ağlayan arvadlara baxdı...

Ayağa qalxıb dəhlizə yönəlmək istədisə də, dörd bir tərəfdən zindan ağırlıqları ilə yan-yörəsinə perçimlənməmiş bədənlərin sıxlığından tərpənə bilmədi.

Boğazını qəhər tutu-tuta fikirləşdi ki, bu nə müsibətdi düsdü?!. Bu nə dar tələ idi, ilişdi?.. Və elə həmin məqam aqlına gələn yeni fikirdən yüngülləşdi.

Yeni fikir isə bu idi ki, hələ də otağın aşağı başından bayquş kimi üzünə zillənən Həmid kişiye işaret verib bir təhər başa salsın ki, təcili şəhərlə danışmalıdi.

Şəhərlə, həqiqətən, danişmalı idi... bunlar burda ulaşanacan gedib mərkəzdən, ya hardansa aparata zəng vurub Səlimovun çıxıb-çıxmadığını dəqiqləşdirməliydi.

Həmid kişi onun işaretəsini o dəqiqli anladı, ayağa qalxıb arvadlara:

- Ay uşaq, yol eliyin, çıxsın, - dedi.

Otaqdan çıxanda fikirləşdi ki, nə yaxşı ki, burda heç kim tanımır onu. Yoxsa dəfnin səhərisi gündündən dəstə-dəstə ardınca şəhərə axışib xirdəyinə keçəcəkdilər ki, filankəsi instituta düzəlt, filankəsi işə...

...Balaca dəhliz də adamlı doluydu. Həyətdə də adamlarvardı, ocaq qalayıb yekə-yeke qazanlıarda su asmışdır. Olsun ki, axşama xörək hazırlanırı.

Fikirləşdi ki, afərin!.. Kənd camaatı belə yerdə əvəzsizdi. Sonra həyətə düşüb adamların arasından keçə-keçə fikirləşdi ki, bu qədər adam bura kimin üzünə gəlib? Onu ki, burda taniyan yoxdu. Anası da sən deyən, elə qohum-əqrabalı deyil.

Çəpərin qapısını açıb ayaq saxladı, geriyə qanrilib həyətə göz gəzdirə-gəzdirə fikirləşdi ki, bütün bu mənzərə Səlimovun gəlişi üçün hava və su yerinə yarıyır.

Maşına əyləşəndə hiss elədi ki, həyətdəki adamlar çönüb onun ardınca baxırlar... Elə bil evin pəncərələrindən də dayanıb baxanlarvardı. Yoxsa gözünə görünürdü?!..

Maşın kənd yollarının çala-çuxuruna düşüb-qalxdıqca, fikirləşdi ki, kaş indi burdan kədin mərəkəzinə yox, yolu burulub düz şəhərə gedəydi... Təmirdən yenice çıxmış, isti suyla dolu, ağappaq vannasına girəydi, ətirli şampunlardan baş-gözünə töküb yuduqca yuyaydı, sonra tiftikli xalatına bürünüb divanına səriləydi, moruqlu çaydan içə-icə televizora baxaydı.

* * *

...Səlimovun telefonu cavab vermiridi. Qəribəydi ki, katibəsi də yerində yox idi. Səlimovun yekəxana köməkçisi Talibov da telefonun dəstəyini qaldırmırı.

Saatına baxdı. Səkkizə işləyirdi. Bu vaxtlar Səlimov yerində olurdu. Onacan, hərdən lap on birəcən, gözündə qızılı çərçivəli eynək, balaca stolüstü lampasının işığında aramla nə isə yazıb-pozurdu.

Evlərinin telefonunu yiğdi. Dəstəyin o başından arvadının yorğun səsi eşidildi:

- Alo?..

- Mənəm.

- Xeyir ola, hardasan?

- Kənndən, poçtdan.

- Basdırıdız arvadı?..

- Yox, sabaha qaldı. Kişini gözləyirəm.

- Hələ gəlib çıxmayıb?..

- Yox.

- Sən gedəndən sonra bir də zəng vurdu. Küçənin adını, bir də ananın adını soruşdu.

Ürəyi həyəcanla çırpinirdi.

- Nə dedin?..

- Dedim də.

- Küçənin adını dedin?..

- Dedim.

«Demək gəlir», - qabırğalarının altından soyuq gizliyi bənzər nə isə ötüşdü... və həmin an ağılına gələn növbəti fikirdən ürəyi düşdü.

Bəlkə o, bura - kənddən on kilometr aralıqdakı bu poçtamta gələnəcən, burda yarım saat o yan-bu yanın nömrələrini yiğanacaq Səlimov özünü çatdırıb ora?..

Qorxu və həyəcan qarışq anlaşılmaz titrətmədən üzüdə-üzüdə, Səlimovun ağ nişastalı köynəyində, təzəlik qoxusu hələ sovuşmamış tünd göy qalstukuya motal iyi verən tərli arvadların arasına girməyini gördü... Gördü necə Səlimov kənd camaatının baxışları altında buglama dolu iri qazanların arasından keçib daxmaya daxil olur, gözüyaşlı arvadlar dolu, tövlə iyi otağa girir... birinin əlini, o birinin ayağını tapdaya-tapdaya onu axtarırsa da, əli, ayağı əzilmiş arvadlar qolundan çəkib onu yerə salırlar, ayaqqabılılarını çıxarıb başına döyəcləyə-döyəcləyə:

- Di ağla, köpəy oğlu!.. – deyirlər, - o biqeyrətin yerinə sən ağla!

Poçtdan çıxıb üzüdə-üzüdə özünü maşına saldı, pəncərənin şüşəsini qaldırıb:

- Tez ol, kəndə, - dedi.

Maşın bayaq gəldikləri yolu göz qırıpında qayıtdı, tini burulanda, evlərinin qabağına aparan admla dolu yolu görüb anladı ki, Səlimov hələ gəlməyib.

Həyətdə camaat bayaqkına nisbətən, elə bil, azalmışdı...

Maşının qapısını çırpıb, pləşinən yaxalığını qaldırıb iti addımlarla evə yönəldi.

Qapını açıb içəri daxil olanda hönkürtü səsindən başının tükləri qabardı.

İndi ağlayan başqa bir qarı idi... səsi gəldikcə ulayıb hörük barədə nələrsə deyib ağlayındı.

Girəcəyin pəncərəsindən həyətə baxa-baxa fikirləşdi ki, olsun ki, anasının hörüyü düşüb yadına.

- A - ay sonsuz Nabat!.. - qəfildən arvadlardan hansısa qıyya çəkib təntidi. - A-ay qaragün Nabat!.. Tənha söyüd kimi saralıb soldun... - deyib nəfəsi kəsilə-kəsilə elə hicqırırdı, elə bil, bu dəqiqə huşunu itirəcəkdi.

Fikirləşdi ki, indi bu havasızlığın, bu şivənin içində doğrudan-doğruya kiminsə nəfəsi kəsildi, onda necə olacaq?!..

Onda bütün otaq, otaq nədi, bütün kənd yumruq kimi birləşib ona sarı çönəcək, ölenin ardınca öleni onun gözünə soxub:

- Bunu da sən öldürdün!.. – deyəcək, - Sən ağlamadın, o ağladı, odu ki də öldü! – deyəcəklər... sonra ölen yaddan çıxacaq, hamı ayağa qalxıb vəhşi gözlərlə onun üstünə yeriyəcək: - Bəs sən niyə ölmürsən, ay qurumsaq?.. - deyib əynindəki pal-paltarı cırıq-cırıq eləyəcəklər, təpiklərinin altına salıb o ki, var döyəcəklər onu...

Bunu fikirləşdikcə, içəridən eşidilən hər hicqırıga az qalırdı ürəyi dayana.

Ağlayanınsa səsi kəsilmirdi, bu kim idisə, ağlamaqdan doya bilmirdi... bir ucdnan ürəkgöynədən sözlərdən təpib deyir, sonra da ağlayıb özündən gedirdi.

...Yadına düşdü ki, elə bil bayaq da kimsə beləcə hicqırıb nəfəsi kəsilə-kəsilə «sonsuz» deyib ağlayındı anasına. Onun sağ olduğunu bilmirdilər, nədi?!..

Bir istədi başını içəri salıb desin: «Sonsuz niyə olur, Nabat?.. Nabatın mənim boyda oğlu var, gəlni, nəvəsi var!..», amma fikirləşdi, qayıdıb deyərlər ona ki, «bəs hardaydın, ay oğul, bu vaxtacan?..»

O içəri girəndə ağlayanın səsi kəsildi. O birilər də ona baxıb yerlərində qurcalandılar, ağlamaqdan köpüşmiş gözlərini acıqlı-acıqlı üzünə zillədilər.

...Hiss elədi ki, arvadlar onun ağızını açmağını gözləyirlər... gözləyirlər nə isə desin, qııldansın ki, başından basıb üzü üstə yerə sərsinlər onu, qıyya çəkib:

- Ay səni doğan yerdə Nabat qara bir daş doğaydı!!!.. - desinlər, üz-gözünü cırıb təpikləsinlər...

...Əllərini cibinə salıb otağa ötəri göz gəzdirdi.

Arvadlar yaşıqlanıb dinməz-söyləməz oturmuşdular. Elə bil, fikrə getmişdilər.

Hava qaraldıqca, otağa qəribə bir sükut çökürdü. Daha ağlayan yox idi. Arvadlar palazın üstə oturub dinməz-söyləməz ona baxırdılar.

Stulda oturan bircə o idi deyə, ona altdan-yuxarı baxırdılar. Elə də baxırdılar, elə bil, onların ayağının altında o oturtmuşdu.

Əstəğfurullah!.. Bu nə işdi düşdü?! Nə isteyirlər ondan?.. Durub o boyda yolu gəlməşdi, daha neyləməliydi?..

Əlini şalvarının cibinə atıb yaylığını çıxartmaq istədi ki, alnının tərini silsin, o dəqiqə də fikirləşdi ki, burun yaylığını görən kimi, arvadların yadına yenə onun ağlamağı düşəcək, odu ki, əlini cibindən çıxartdı, alnının tərini əlinin arxasıyla quruladı, qızını əsdirə-əsdirə fikirləşdi ki, ölsələr də ağlamayacaq. Lap belə ayağının altına sərilib ulaşsalar da.

Ölün ele!.. Baxın üzümə! Baxın, görək, nə qədər baxacaqsız!.. Ay kütbeyin insan!.. Gör bir sən nədən həzz alırsan, nəylə rahatlıq tapırsan?!.. Göz yaşı, qan-qəltan!.. Tfı!!..

Sonra fikirləşdi ki, qan-qəltanın bura nə dəxli var?!.. Yan-yörəsinə baxıb Ağakərimi axtardı. Ağakərim yox idi. Olsun ki, hardasa çöldə ilişib qalmışdı. Həyətdə, ya da bəlkə girəcəkdə dayanan adamlarla səhbətə girişmişdi. Ya bəlkə, adamların arasından keçə bilməmişdi?..

Bayaqdan otağın yuxarı başında pəncərənin altında xisən-xisən ağlayan iki qadın ayağa qalxıb, palazın üstə ağaç kötükləri kimi bir-birinin dibində bitən arvadların arasından keçib otaqdan çıxdılar. Onların ardınca o birilər də qalxdılar, yaşmaqlanıb iki-bir, üç-bir dağılışmağa başladılar... Dizlər, topuqlar şıqqıldı, burunlar çekildi, hərə bir ucdn: «ya Allah» deyib dikəldi.

Həmid kişi hardansa böyründən bitib gözünün içindəki gizli təlaşla:

- Nahaq saxladın. Kəndin adəti belə deyil, - deyib çıxdı.

Çox keçmədi ki, otaq bomboş boşaldı. Bir tabut qaldı, bir də o.

Otağın boşluğunundan, ya nədənsə, tabut elə bil bayaqından böyük gəldi ona. Bir qədərdən sonra Ağakərim gəlib çıxdı, ardınca qaçan varmış kimi, ləhləyə-ləhləyə:

- Hamısını yerbəyer elədim. Bircə güldənlərlə pərdələr qaldı, - deyib cibindən çıxardığı yekə yaylığıyla boyun-boğazını quruladı.

Fikirləşdi ki, daha o yan-bu yanı yoxdu, Səlimov gəlməyəcək. O da səhərin gözünü bu dörd divarın arasında çəhrayı tabutla açmalı olacaq.

Bu fikirdən bədəninə soyuq tər gəldi. Özünü ələ almaqdan ötrü tələsik fikrindən keçirtdi ki, eybi yox, dörd divar arasında otura-otura saatı güdməyi çoxdan vərdiş eləyib. İntəhası orda, iş yerində televizor var, heç olmasa, qəzet-jurnal var, burda neyləyəcəkdi?..

Ağakərim yerini rahatlamaşdı, burun yaylığını pencəyinin cibinə basıb əllərini qarnının üstündə çarpezlamışdı. Deyəsən, mürgüləməyə hazırlaşdı.

Üzbəüzdəki taxçanın rəflərinə yiğilan güllü yorğan-döşəyə, balışlara baxıb fikirləşdi ki, bəlkə, yer salıb yatsınlar?.. Amma harda?.. Tabut qoyulan palazın üstündə?..

Ürəyi sıxıla-sıxıla fikirləşdi ki, vaxtında buraları böyüdüb bir-iki otaq da əlavə tikdirseydi, indi adam kimi yixılıb o biri otaqların birində yatardı.

Ayağa qalxıb döşəməni cirıldada-cırıldada o baş-bu başa yeridi... tabutun baş tərəfində dayandı. Hava qaralmışdı deyə, tabutun çəhrayılığı göz ağridirdi...

Fikirləşdi ki, belə dayananda, anasının başı onun ayağının altına düşür. Çöməlib örtüyün üstündən də olsa, anasının başına siğal çəkmək istədi və elə o dəqiqə də sıçrayıb ayağa qalxdı.

Fikirləşdi ki, niyə anasının ölüsündən belə qorxur?!.. Yeyəcəkdi onu, nədi?!

Döşəməni cirıldada-cırıldada pəncərənin qabağına yeridi, bir müddət də orda dayanıb adamsız, qaranlıq həyətə baxa-baxa fikirləşdi.

Fikirləşdi ki, bu döşəmə niyə belə cırıldayır? Taxtaları çürüyüb, nədi?.. Sonra fikirləşdi ki, anasını basdırıandan sonra bu daxmanı neyləsin, satsın?..

Əlbəttə ki, satmalıdı. Satmayıb - neyləyəcəkdi ki?.. Nə versələr, min bərəkət.

Sonra arvadının, hələ ötən ildən beynini çürüdə-çürüdə ona aldırmaq istədiyi şubanı xatırladı və fikirləşdi ki, bu daxmanı satsa, şubanı da alar, hələ üstəlik beş-on manat dala da atar.

Ağakərim, deyəsən, mürgüləmişdi, cırılıyla dik atılıb ayağa qalxmaq istədisə də, imkan vermədi, çıynindən basıb:

- Əyləş-əyləş, dincəl, – dedi, - sabah işimiz çox olacaq.

Ağakərimin gözləri ağlamaqdan, ya yuxusuzluqdan şışib qızarmışdı.

Döşəməni cırıldada-cırıldada girecəyə, ordan həyətə çıxdı və fikirləşdi ki, səhərdən bu gözəl fikir niyə gəlməyib ağılna ki, çıxb Gül kimi havada - həyətdə otursun?..

...Həyət sakit və qaranlıq idi. Qazanların altı təzəcə sönmüşdü deyə, yanlarından keçəndə təzə, yağlı etin iyi gəlirdi.

Aclığı yox idi, əllərini ciblərinə salıb ağacların arasıyla gəzışdı.

Qəribədi ki, ağaclar qocalmamışdı... Torpaqdan da, o vaxtkı kimi, təzə ot iyi gəlirdi... Meyvələr də, elə bil, həmin meyvələr idi... elə bil, bu iyirmi ili şəkil kimi yerlərindəcə donub qalmışdilar.

Fikirləşdi ki, illər ötəcək, o da qocalıb öləcək, bu ağaclar beləcə arsız-arsız yaşıllaşacaq, meyvələr saralacaq...

Həyət elə bil böyümüşdü. Yoxsa ona elə gəlirdi?!..

Aşağı başdakı tövlə də, tövlənin böyründəki dərin təndir də həmişəki vəziyyətindəydi. Təndiri anasıyla birgə qazıb düzəltməkləri, gilini ana-bala bir yerdə odda yandırıa-yandırıa bışirməkləri yadına düşdü. Sonra yadına, həmin bu təndirə düşüb ayanlarını yandırması, anısının əl-ayağı əsə-əsə suluqlarına yumurta ağının köpüyünü dağıtması düşdü... və fikirləşdi ki, buraları gəzdikcə, yadına hələ çox şeylər düşəcək. Birindən ürəyi əziləcək, o birindən gözləri yaşaracaq. Onunsa nə ağlamağa, nə nəyisə xatırlamağa nə həvəsi, nə də heyi var. Hava da getdikcə, soyuyurdu...

Qayıdib evə girdi, keçib bayaqkı yerinə oturdu.

Ağakərim başını yüksək soykəyib yatmışdı... ara-sıra kəsik-kəsik xoruldayırdı. Burdan baxanda, Ağakərimin başı görünmürdü, elə bil başını kəsmişdilər.

Dizi üstə oturub ayaqlarını bir-birinə keçirməyə çalışdı ki, Ağakərim kimi bardaş qursun... sağ ayağını sol topuğunun altına sala bilmədi... bir də hiss elədi ki, şalvarının arxa tikişlərindən bir neçəsi söküldü.

Anası indi lap yaxınındaydı, əlini uzatsayıdı, toxuna bilərdi...

Əlini uzatmadı. «Ölüyə toxunmazlar, bala...» - vaxtı ilə kimdənsə eşitdiyi ibrətamız kəlamı yadına salıb fikirləşdi ki, görən, indi anasının üzü necədi?.. Rəngi saralıb, yoxsa həmin çəhrayılığındadı?.. Sonra nə vaxtsa, hardasa insanın ölümündən sonra dərisində gedən çürümə prosesi haqqında oxuduğu məqaləni xatırlayıb fikirləşdi ki, olsun ki, rəngi hələ dəyişməyib. Əvvəla, ona görə ki, havada soyuqluq var, ikincisi - onun hesabıyla anası dünən keçindiyindən, çürümə prosesi olsun ki, hələ işə düşməyib. Bir də belə baxanda, anasının dərisində çürüməli nə var axı?.. Anası qoca və ariq idi... sür-sümüyün harası çürüyəcəkdi ki?..

Çöldə nə isə buppuldadı, yoxsa qulağına səs gəldi?.. Bu axmaq fikirləri başından dağıtmak üçün, sabah şəhərə qayıdanda görəcəyi işlər barədə fikirləşməyi qərara aldı.

Sabah ən ürəkbulandıran məsələ - Mədəniyyət Nazirliyinin akt zalında oxuyacağı məruzə idi; «Müasir teatr və onun problemləri». Məruzə hələ yazılmamışdı, şəhərə qayıdan kimi, əlinin altında olanları toplayıb gecəli-gündüzlü bir gününü bu məruzəni hazırlamağa sərf eləməliydi. Fikirləşdi ki, ömrü boyu teatrda zəhləsi gedib. Çarəsi nə idi?.. Ağa deyir:

«Sür dərəyə!» - sür dərəyə. Məruzəni Səlimov deyən kimi, həmişəki girişi və sonluğuya iyirmi dəqiqəlik hazırlayacaq. «Nəzarəti gücləndirmək! Səviyyəni artırmaq! İri, inamlı addımlarla irəli - gələcəyin teatrına addımlamaq!..»

Əvvəllər yadına gəlir, hər belə məruzədən qabaq iki-üç gün hazırlaşardı, lazımı ədəbiyyatları tapdırıb bütün gecəni gözləri dörd ola-ola işləyərdi, məruzəyə uyğun zəruri faktları axtarırıb araşdırardı... O məmurluğunun ilkin mərhələləri, duza gedən sütül dövrləriydi. İndi istənilən mövzuda saatlarla danışmağa hazır idi. Bunun üçün hazır çıxış materialı, ehtiyat cümlələri boldan-bol idi. Əsas məsələ - mövzu ətrafında ümumi danışmaq bacarığı, beynəlxalq terminlərdən mümkün qədər çox istifadə etmək adəti, heç nə barədə konkret fikir söyləmədən yeni təkliflər irəli sürmək məharəti idi.

Fikirləşdi ki, jurnalistliyin axır ki, nə qədər olmasa, xeyri dəyib ona. O ümumiləşdirmə bacarığı ki, var, insana zaval yoxdu.

...Tabutun örtüyü tərpəndi... Yoxsa ona elə gəldi?..

Anası, deyəsən, yenə nəfəs almağa başlamışdı... Otaq boşalmışdı deyə, anası da rahat nəfəs ala bilirdi...

Başının tükləri qabardı... vahimədən nəfəsi kəsilə-kəsilə Ağakərimi çağırmaq istədisə də, səsi çıxmadi... Səsi sinəsinə ilişib qaldı...

Gözləri qarala-qarala otağa nəzər salıb Ağakərimi axtardı... baxdı ki, Ağakərim başı hələ dəyükə söykənmiş vəziyyətdə yatıb. Gúc-bəla ilə:

- Ağa - kərim... - deyə piçildadısa da, səsi Ağakərimə çatmadı...

Ayağa qalxmaq istədi... alayarımçıq bardaş qurub oturmaqdandan, ya nədənsə, ayaqlarını hiss eləmədi...

Gözlərini gərib tabuta diqqətlə baxdı...

Hə... çəhrayı örtük anasının qarnıyla bir aramla qalxıb-enirdi...

...Qulağını anasının ağızına tutdu ki, görsün nəfəsi gəlir, ya yox.

Anası aram-aram nəfəs alındı...

Anası olsun ki, bayaqki o ağaşmadan oyanmışdı... - ayaqlarının keyi bədəninə yayılma-yayılma fikirləşdi. Toparlanıb ayağa qalxmaq, bu qorxunc məkandan qaçmaq lazım idi... ayaqları isə işləmirdi...

Bu məqam örtüyün altında nə isə tərpəndi, tabutun içindən sıvişib boğazına keçdi...

Qışkırmış istədi, səsi çıxmadi... bədənini soyuq tər bürüyə-bürüyə boğazına dirənənin anasının dəmir kimi soyuq əli olduğunu anladı...

Çox keçmədi ki, anasının örtüyün altından xəstə xırıltısı eşidildi...

- Buraxmaram daha... – anası ilan kimi fışıldadı, - qoymaram gedəsən... Heç olmasa, indi otur...

...Az qaldı ürəyi dayana... Nəfəsi yiğilib qupquru tikə kimi boğazının yoluna ilişmişdi... Qışkırmış, Ağakərimi köməyə çağırmaq istədi... səsi yox idi...

- Balamsan... - anası örtüyün o üzündən mehriban-mehriban piçildadı, - ...bax, bu qarnımdan çıxmışan... Yadındadı?.. Səni çımdirdiyim... çəlləkdə suyla oynamağın?.. Təndirə birlikdə çörək yapmağımız?.. Zoğal çubuğu... yadındadı?.. Səni döydüüm, döyüb öldürdüüm zoğal çubuğu...

Sonra nə oldusa, anasının səsi dəyişdi... örtüyün altından canavar səsini andıran yırtıcı səs axdı:

- ...amma gərək öldürəydim...

Qəfildən elə bil, qüvvə gəldi qollarına ki, çırpınıb anasının əlindən qurtuldu, ayağa sıçrayıb vahimə içində:

- Ağakəri-i-im!!!.. - deyib bağırdı... və öz səsinə ayıldı...

Ağakərim qabağında dayanmışdı... ağlamaqdandan şışib qızarmış gözlərini üzünə dikmişdi...

Başı, bayaqdan bura söykədiyi divarın soyuğunu çəkmişdi deyə, gizildəyirdi...
...Tabut bayaqkı vəziyyətindəydi. Anası nəfəs almırıldı.

Yuxulamışdı... yuxu görürdü... gör bir necə yuxu...
İçi titrədi...

Ağakərim ayağa qalxıb:

- Mən maşındayam, - dedi, - işlədim, akkamulyator yatmasın, - və pencəyini düymələyə-düymələyə otaqdan çıxdı.

Ağakərimin nə dediyini, otağın qapısı bağlananda başa düşdü...

Ağakərim olsun ki, maşına yatmağa gedirdi. Gedirdi ki, onu tabutla tək qoysun. Olsun ki, yuxuda qışqırılmışdı... qışqırıb Ağakərimi qorxutmuşdu.

Yuxunun vahiməsi hələ də canındaydı... odu ki, üşüyürdü...

Pencəyinin yaxalığını qaldırıb, saatına baxdı.

Üçə işləyirdi...

Başını divara söykəyib fikirləşdi ki, səhərə hələ gör bir neçə saat var?!.. İndi bu qədər saatı burda neyləyəcəkdi?..

...Evin içində elə bil külək əsirdi... əsib tabutun örtüyünü dalğalandırrırdı. Küləyin viyiltisi hardansa uzaqdan eşidilirdi. Viyilti elə bil bayaqkı yuxusundan gəlib çıxmışdı buralara... gəlmışdı ki, tabutun örtüyünü havaya qaldırsın, anasını ayağa qaldırsın...

Sonra nə oldusa, qorxudan, ya bayaqkı yuxunun təsirindən, anasının üzünü iyirmi il əvvəldəki kimi apaydın gördü.

Bu, əlli yaşlı, xurmayı saçlı, gülərz bir qadın idi... saçları səliqəyle hörülüb kürəyinə atılmışdı... ona yaxınlaşış başını sığalladı, döşlüyünün cibindən çıxardığı şaftalının tozunu üstünə silib ona uzatdı...

Külək tabutun üstü ilə dolanıb örtüyü havaya qaldırmaq istəyirdi... Örtük tərpənib dalğalandıqca, qorxudan, ya vahimədən, irili-xırdalı bütün damarları gizildəyirdi...

Hardan axıb gəlirdi axı bu külək?!.. – otağın dəlmə-deşiyinə göz gəzdirə-gəzdirə, ürəyi çırpına-çırpına fikirləşdi, ayağa qalxıb döşəməni cirıldada-cirıldada dəhlizə çıxdı və hiss elədi ki, tabut arxasında olanda daha çox vahimələnir... və qəfildən, elə dayandığı yerdə qəlbinin hansı damarıylasa anladı ki, anası ölməyib... bu dəqiqə örtüyün altında gözyüyumułu uzanıb, özünü ölülüyə vura-vura arxadan ona baxır... Öləməyi - onu bura çəkib gətirməkdən, tabutu önündə diz çökdürməkdən ötrü qurulan tamaşadan savayı, ayrı bir şey deyil... Anası bunu yazmışdı da... Neçə illərdən bəri qapıdan keçməyəndə, bacadan atılan məktublarında yazmışdı... telefonda da sítqıyıb zəhləsini tökə-tökə:

- Gərək elə ölüm, gələsən?!.. – deyib zülüm-zülüm ağlamışdı...

Axi anası tərs kimi, ən yönəmsiz vaxtlarda zəng vururdu?!.. İşinin ən qızmar məqamlarında, yaxud iclasların ən gərgin yerində, ya evlərində mötəbər məclislər qurulanda, ya o arvadıyla geyinib-keçinib tələm-tələsik harasa gedəndə, qapıdan çıxhaçıxda, çörək yediyi yerdə, futbolun ən həllədici dəqiqələrində və sair və ilaxır.

Geriyə çöndü...

Tabutun örtüyünün ətəkləri asta-asta dalğalanmağındaydı...

Yaxşısı budu, çıxsın burdan, canını bu çəhrayı tabutdan, bir-birinin ardınca beyninə süzülən lazımsız xatırələrdən qurtarsın.

Girəcəyə çıxb həyətə düşdü və gördüyü mənzərədən ürəyi qırıldı...

Bura - yarımcə saat əvvəl çıxb gəzişdiyi həmin həyət deyildi... Güclü külək ağacları bir-birinə çırpır, torpağını göyə üfürürdü... Haradasa ağır-agır cirıldaya-cirıldaya çırılan qapı səsi eşidilirdi...

Baş-gözü toz-torpağa bulaşa-bulaşa fikirləşdi ki, nə vaxt qalxmışdı bu külək, hardan, ha tərefdən baş almışdı?.. Çəpərə sarı uzanan ciğira düşüb getdi... küləyin yiyesiz evin qapısı kimi ağır-agır cirildatdığı qapını aralayıb çölə çıxdı, qapının ağızında dayanan maşına

yaxınlaşış şüşəni taqqıldatmaq istədi, sonra nə fikirləşdisə, taqqıldatmadı... pəncərə şüşəsindən içəri baxdı.

...Ağakərim yatmışdı... sakit, rahat bir yuxuya yatmışdı... Sanki maşının darısqal, soyuq salonunda yox, öz evində, rahat yorğan-döşəyində yatmışdı. Pəncərələri bağlayıb, pencəyini adyal əvəzi üstünə salıb çölün qorxunc qaranlığından, canavar ulartılı küləyin səsindən, içi günəş və rahatlıq dolu yuxusunda gizlənmişdi...

Ağakərim xoşbəxt idi... çünkü anasını çoxdannan basdırılmışdı... Odu ki, dünya vecinə deyildi...

Külək onu sinəsindən geriyə – həyətə itələyirdi... elə bil, onu ipək örtüyün altında yatan anasının yanına aparmaq istəyirdi.

Tozanaqdan çəpərin o biri üzü görünmürdü. Kənd tozanağın içində itib-batmışdı...

Dünənki gecənin yuxusu yadına düşdü. Ucsuz-bucaqsız çöllər... küləyin uğultusu...

Həmin o külək idi... yuxusunda ulayan külək... onunla bir gəlmışdı bura... gəlmışdı nəyisə anlaysın, ya yadına salsın?!..

Yaxalığını dərtişdirib boyun-boğazını bağlaya-bağlaya fikirləşdi ki, bəlkə, hələ də yuxudadı, bütün bu gördükələri dünən gecəki yuxusunun davamıdır?..

Həyətə girib çöl qapısını bağlamaq istədisə də, cəftəsini tapmadı...

Olsun ki, cəftə küləyin badına getmişdi... - fikirləşdi, sonra daxmanın pəncərələrinə baxıb ürəyi sıxıla-sıxıla fikirləşdi ki, ölsə də, bir daha ayağını kandardan içəri qoymayacaq. Sübhün açılmağını burda - bu tufanın içində oturub gözləsə yaxşıdı. Səhərin açılmağına da olsun ki, bir o qədər qalmayıb, - fikirləşdi və saatına baxdı.

Üçə iyirmi dəqiqə qalırdı...

Əsəbilikdən boğula-boğula fikirləşdi ki, elə bil yalvaran-zad var idi Səlimova ki, «sən Allah, gəl.» Gəlməyəcəkdisə, bu nə hoqqaydı, çıxarırdı?.. Adam ələ salıblar.

Bu məqam Səlimov alicənab üzüylə, asta yerişiyə gəlib durdu gözünün qabağında:

- İş çıxdı Sulik, üzürlü hesab elə. Allaha şükür, özün məndən yaxşı bilirsən ki, günümüz it günüdü. – dedi, sonra əliylə çal saçlarını geriyə daraqlayıb, – darixma, - əlavə elədi, - sübh tezdənnən ordayam.

Hə, olsun ki, səhər Səlimov gələcək, – ehtiyatla fikirləşdi, – hə, gələcək. Mütləq gələcək. Yoxsa, niyə zəng vurub evin ünvanını soruşurdu?.. Bir də ürəyinə daman bir şey də bu idi ki, Səlimov gəlib çıxmasa, bitib başa yetmək bilməyən bu qorxunc «yuxunun» sonu olmayıacaq...

...Həyətin arxa tərəfindən səs gəldi... Nə isə şarappılıyla yerə dəydi, həyət boyu diyirlənib evin artırmasına dirəndi.

Eynəyini düzəldib baxdı ki, içibos çəlləkdi... uşaqlıqda qış vaxtı içinə isti, isti havalarda soyuq bulaq suyu doldurub oturduğu çəllək.

...Boğazı, qupquru qurumuşdu... Olsun ki, bayaqkı yuxunun təsirindən idi... Ya da Allah bilir, yenə şəkəri qalxmışdı. Çəlləyin baş alıb diyirləndiyi tərəf yaxşı yadındaydı... Orda quyuvardı... Hardasa evin sağ tuşunda - çəpərin dibində...

Boyun-boğazını bağlayıb küləyin uğultusundan üçuna-uçuna evin arxa tərəfinə addımladı. Tozanaq tufanının içində yenilməz qala kimi təmkinlə dayanmış daxmanın böyründən ötdükə, pəncərədən içəri baxdı... az qaldı ürəyi dayana...

Otaq bomboş idi... Bayaqdannan bəri otağın tən ortasında, köhnə palazın üstündə çəhrayı qayıq kimi uzana qalan tabutdan əlamət yox idi... Elə bil burda yerli-dibli tabut olmamışdı...

Pəncərəyə yaxınlaşış üzünü şüşəyə dirədi, otağı bir də, bu dəfə künc-bucaqlarıyla bir gözdən keçirdi.

Hər şey yerindəydi. Qapı da, pəncərələr də, palaz və taxçalar da... Bircə tabut yox idi.

Kimsə arxadan əlini onun ciyninə qoydu... Dik atılıb geriyə sıçradı...

İri əncir yarpağıydı, ciyninə qonub yellənə-yellənə yoluna davam eləməyə hazırlaşırdı...

...Dizləri boşaldı... ürəyindən sızan yandırıcı ağrı isti su kimi mədəsinə doldu... Taqətsiz halda çömbəlib pəncərənin altında oturdu...

Ürəyinin ağrısı geriyə qayıdır yuxarı - sinəsinə yayıldı... nəfəs yolunu daraltdı.

Külək bir də həmlə edib qumu üzünə çırpdı, gözləri, ağızı qumla doldu...

Dişlərinin arasına dolan torpağı çeynəyib tüpürdü... əlləriylə üzünü qapayıb sakitcə ağladı.

Anası idi... Hər şeyi eləyən o idi. Şəhərə yazdığı nisgil dolu məktublarının, illərlə, aylarla poqtamta gedib orda saatlarla növbə gözləyə-gözləyə çəkdiyi iztirablarının, ağrının işgəncəsini verirdi ona, hər şeyi burnundan gətirmək istəyirdi...

...Külək qorxunc-qorxunc uğuldadı... yadına anasının telefonda ağlaya-ağlaya dediyi sözləri saldı... «Burnundan gəlsin, oğul...».

Ağzına dolan qumu tüpürüb fikirləşdi ki, nəyi gətirmək istəyirdi axı anası onun burnundan, südünü?.. Üst-üstə yişsan, ümumi həcmi bir neçə litr olacaq bu süd nə olan şey idi ki, anası onun əvəzini də istəyirdi ondan?.. O ki hər Novruzda kəndə telegram vurub anasının bayramını təbrik eləyirdi?!.. Eləyirdi? - Eləyirdi. Hər ayın axırında pulunu göndərirdi? - Göndərdi. Olsun ki, axır bir-iki ili başı qarışq olmuşdu. Bu da, bir Allah şahiddi ki, kef qarışıqlığı olmamışdı...

İldirim çaxdı... Həyat bircə saniyəliyə işıqlanıb söndü.

Divara söykəndi... hiss elədi ki, qızdırımalı üzütmə gəlir bədəninə.

Nəfəsini içinə qısılık dıkəldi və evin içinə bir də baxdı. Tabutsuz otaq - bu vaxtacan gördüyü vahiməli mənzərələrin ən vahiməlisidir.

Sonra pəncərənin, nəfəsindən tərləyən hissəsini silə-silə fikirləşdi ki, bəlkə, o burda - həyətdə dayanıb içini araq-varaq eləyən vaxt kənd camaati dəfn sabaha - biçin vaxtına qalmasın deyə, ondan xəbərsiz evə girib tabutu aparıblar?!.. Gecənin bu qaranlığında, bu toz - tufanın içində basdırıblar ki, canlarını birdəfəlik ondan da, anasından da, boyunlarına düşən qonşuluq borcundan da qurtarsınlar?..

Başı hərləndi... dili qupquru quruyub damağına yapışmışdı...

Təcili hardansa su tapıb içməliydi, üzünü yumalıydı ki, özünə gəlsin, beyninin dumanı dağısın. Evə girə bilməzdi. Suyu hardansa buralardan – həyətin arxa tərəfindəki quyudan əldə eləməliydi....

Özünü divardan bir təhər aralayıb fikirləşdi ki, mütləq gedib Ağakərimi oyatmalıdır, ona hər şeyi danışmalıdır. Cib dəsmalını çıxarıb üz-gözünün qumunu sildi, gethagətdə çöñüb bir də içəri baxdı və az qaldı dayandığı yerdə yixila...

Tabut əvvəlki yerində - otağın ortasındaydı.

Hamısı uzun illərin gərginliyinin və yorğunluğunun nəticəsidi, – fikirləşdi, - bütün bu qarabasmalar, ilgimvari yuxular... Yoxsa havalanırdı?..

Yox, havalanmırıdı... hamısını eləyən anası idi...

Ürəyindən dəli bir ağlamaq keçdi. Ha çalışdı ağlasın, ağlaya bilmədi. Sinəsinin ortasında yoğun bir rezin vardı elə bil...

Anası niyə belə eləyirdi axı?.. Onu ki, şəhərə özü yollamışdı?!.. «Adam olmaq istəyirsənsə, şəhərə get, oğul...» - demişdi.

Anasının onu «oxutmaq» arzusu olsun ki, vaxtı ilə ərinin də, atasının da, «xozeyin» qapılarında işləməyindən irəli gəlirdi.

Evin arxa tərəfinə sarı yönəlib fikirləşdi ki, guya indi adam olmuşdu. Bu da adam... - ağzına dolan qumun qalanını əlinin arxasıyla silə-silə fikirləşdi. - Anası arzusuna çatmışdı: ürəyi, gözü rezindən olan oğlu hüzurundaydı...

Su quyusu sən demə, lap yaxınlıqda - budu burdaydı.

Həyətin bu hissəsi daha vahiməli gəldi ona... Yoxsa külək güclənmışdı?..

Buralar tamam ayrı bir ərazi idi... Burda hər şey Ayın gümüşü rəngi altında südlü boyaya bürünmüdü, külək isə süd rəngli ağacların budaqlarına toxunmadan, torpağın qumunu havaya qaldırmadan, hardasa kənara əsirdi...

Quyuya sarı addımlaya-addımlaya fikirləşdi ki, elə bil, eynilə bu mənzərəni hansıa rəsm tablosunda, ya da filmdə görmüşdü?..

Bax, bu yanda sağ tərəfdə nəhəng, qoca tut ağacı olmalıydı. Çönüb tut ağacına baxdı.

Ağac iyirmi il əvvəlki görünüşüyle – nəhəng, yaşıl mağara kimi dayanıb ona baxırdı... Ən yoğun budağından asılmış uşaq vaxtının yelləncəyi də öz yerində idi... külək vurduqca, üstündə oturan görünməz kimisə yellədə-yellədə tərpənirdi...

Sinəsinin içində nə isə tərpəndi... ya qırıldı?..

Boğazına qəhər doldu... Həmin tanış qəhər... uşaq vaxtı, sonralar tələbəlik illərində dəqiqədə bir boğazına dolub gözlərini yaşardan qəhər...

Nəhayət... - fikirləşdi, ürəyində: «Xoş gəldin, qəhər...», - dedi və yanağı boyu süzülən göz yaşını silib quyuya sarı addımladı...

Tutun arxa hissəsində, açıq havada qaldığından taxtası pürçüklenib qaralmış köhnə stolu da yerindəydi... Yay vaxtı arxasında oturub gic-gic şeirlər yazdığını qədim stolu...

Anası onunla bağlı heç nəyə əl vurmamışdı... Allah bilir, özünü illər uzunu onun hardasa, buralarda – yaxınında olmayıyla aldadırdı...

Quyuya çatıb ayaq saxladı, əyilib içində baxdı.

Həmin bu quyunun kənarları ilə atila-atila qaçmağı, büdrəyib içinə sallanlığı, ordan neçə dəqiqə bağıri yarıla-yarıla asılı qalmağı, gücü gəldikcə bağırıb anasını köməyə çağırmağı yadına düşdü...

Anasının üzü bütün dəqiqiliyi ilə gəldi gözünün qabağına...

Həyətin o başından dəli kimi qaça-qaça gəlib, daş-kəsekde işləməkdən, qollarını mişar kimi dalayan ovuclarıyla onu yuxarı çəkməyini... yerə düşürüb bağırna sıxmağını, sonra döşləri titrəyə-titrəyə, ağlaya-ağlaya: «Allah almaq istədi səni əlimdən, ala bilmədi...» - deyib, dəli kimi üz-gözünü öpməyini xatırladı...

Quyunun qaranlıq dibinə diqqət kəsildi... və lap dərinliyində xəfif-xəfif sızan suyun səsini eşitdi. Udqunmaq istədisə də, boğazının quruluğundan udquna bilmədi. Ciyəri susuzluqdan yandı...

...Su vedrəsi quyunun üstündəki zəncirdən asılmışdı. Zənciri dartıb vedrəni aşağı buraxa-buraxa fikirləşdi ki, qapılarının ağızında su kranı ola-ola, hansı ağılla bura gəldi axı?..

Şimşek çaxdı... Şimşek bu dəfə elə bil, quyunun içində çaxdı...

Vedrə suya düşüb dərinə getdi, orda suyun içində batıb tədricən ağırlaşmağa başladı.

Qollarını çırmələyib zəncirin dəstəyini hərləyə-hərləyə fikirləşdi ki, suyu içib geriyə qayıtmalı, Ağakərimi oyadıb Səlimovun gəlişi üçün dünəndən nəzərdə tutduğu işləri qaydasına salmalıdır.

Vedrə, bir qədər qalxıb nəyəsə ilişib dayandı...

Quyunun kənarına dirsəklənib qara, sonsuz dəliyi andıran dibinə zilləndi... zənciri əsəbi-əsəbi dərtişdirib vedrəni ilişdiyi yerdən çıxarmağa çalışdısa da, vedrə nəyəsə, harasa pərçimlənmiş kimi, yerindən tərpənmədi.

Var gücünü toplayıb küləyin ağızına doldurduğu qumu tüpürüb zənciri bir də dartdı.

...Vedrə ilişmişdi... nəyəsə möhkəm ilişmişdi.

Andıra qalasan, – əsəbilikdən nəfəsi darala-darala deyib əyildi və vedrənin nəyə ilişdiyini dəqiqləşdirmək üçün zəncirini o yan-bu yana dərtişdirdi.

Gecənin qaranlığı, quyunun darısqallığı heç nəyi görməyə imkan vermirdi.

Vedrə sanki yox idi... zəncir quyunun tən ortasında yoxa çıxırdı...

Bu nə zülümdü, ilahi?!.. Günahı nəydi?.. Hamı öz evində, isti yorğan-döşəyində yatdığı vaxt o niyə bu qaranlıq, tufanlı gecədə, bu şimşeyin, küləyin altında ağızı qumla dolu vəziyyətdə dərin quyunun ağızına ilişib qalıb?..

Belinəcən quyunun içində sallanıb gözlərini gərə-gərə vedrəni axtardı... bir az da dərtinib zənciri bir qədər aşağı hissədən tərpətdi... və bu məqam külək əsdi, ya quyu titrədi, anlaya bilmədi... axır nə oldusa, arxadan itələdilər onu... quyunun kənarından qoparıb içində buraxdilar... və o, yoğun, ağır nizə ucuşuya quyunun qaranlığına uçdu... Əvvəl başı, sonra bədəniylə bumbuz suyun içində girib bir az da elə bil suyun içiyələ daha dərin qaranlıqlara uçdu... sonra harasa dəyiş dayandı... qayıdır yuxarı qalxmaq istədisə də, yerindən tərpənə bilmədi...

Quyunun suyu şipşirin idi... Uşaqlıqda çox içmişdi bu sudan... İndi yenə içi sərinləyə-sərinləyə içirdi... mədəsi dolanacaq, ürəyi partlayanacaq içəcəkdi... Elə susamışdı bu sudan ötrü...

Suyu içib doyandan sonra havası çatmadı, boğulmağa başladı... Ha əl-qol atıb zəncirdən yapışmaq istədisə də, sudan ağırlaşan qollarını tərpədə bilmədi... çabalaya-çabalaya, gözlərinə qan dola-dola gördüyü son mənzərə - lap yuxarıda, quyunun başında dayanan anası oldu... Anası - həmin o uzaq illərin anasıydı... Üzündən öpüb onu şəhərə yollayan həmin xınayı saçlı, qırmızıyanaq cavan qadın... Əl eləyib onu yuxarı - yanına çağırırdı...

* * *

...Ağakərim sübh tezdənnən, gün yuxarı qalxmamış oyandı. Pencəyini əyninə geyib səhərin ayazından üzüyə-üzüyə maşından düşdü, həyətə girib qapının ağızındaki kranı açdı, suyun soyuğundan titrəyə-titrəyə əl-üzünü, boynunu yudu, burun yaylığını çıxarıb üz-gözünü quruladı, balaca darağıyla saçlarını səliqəylə geriye daradı.

Külək yatmışdı... quşlar civildəşirdi. Həyəti elə bil çımdırmışdlər, səhərə yaxın yağan güclü yağış ağacların yarpaqlarını, çəpərin tozunu yuyub aparmışdı.

Evin qənşərindəki armud ağacının budağında saralan armudlardan bir neçəsini dərib cibinə basdı, əlindəkinin tozunu üstünə silib evə girdi.

Otağın gecədən yanıq qalan işığını keçirdi, tabutun örtüyünə əl gəzdirib salavat çevirdi sonra həyətə çıxıb o baş-bu başa gəzə-gəzə, müdirini axtardı.

Meyvə ağaclarının arasına girdi, sarı heyvalardan yetişmişini dərib cib dəsməliylə sildi, dişləyib yeyə-yeyə ağacların arasıyla gəzişdi. Gəzə-gəzə evi dörd dolandı... Gəlib tut ağacının altına çıxdı, dördkünc stolun yanındakı kətilə oturub, heyvanı cəcəyinəcən səliqəylə yeyib qurtarmaq üzrəydi ki, gözü quyunun yanında arxası üstə yerdə yatan tanış ayaqqabı tayına sataşdı... Ayağa qalxıb quyuya sarı getdi, əyilib ayaqqabı tayını yerdən qaldırdı, o yan-bu yana çevirib baxdı, sonra əyilib quyunun içində baxdı...

Quyunun dibi toz-torpaqlı taxta-tuxtayla dolu idi... Taxtaların arasında, qaralmış qan laxtasının içində pərcimlənib qalan gümüşü kostyumlu cansız bədəni görəndə, ildirim vurmuş kimi kənara sıçradı... nefəsi kəsilek-kesilə geriyə - maşına sarı götürüldü...

Bir qədərdən sonra həyət adamla dolmuşdu. Adamların bir hissəsi - çəhrayı örtüklü tabut ciyinlərində kəndin yuxarı başındakı qəbristanlığa sarı irəliləyirdilər. O birilər - quyuya adam düşürdüb ip sallayıb, qan laxtası içində qurulan cəsədi yuxarı qaldırmaqla məşğul idilər...

ÖZÜMÜ ƏLKİMYAÇI HİSS EDİRƏM

- Azərbaycan ictimaiyyəti Sizi əsasən yazıçı kimi tanır. Ancaq pyesləriniz də uzun illərdir müxtəlif teatrlarda səhnəyə qoyulur. Hal hazırda Akademik Milli Dram Teatrında sizin yeni pyesiniz əsasında hazırlanan tamaşanın məşqləri gedir. Dramaturgiyaya müraciət etməyinizin səbəbini bilmək istərdik. Bu, özünü yazıcılıqda sona qədər ifadə edə bilməməkdən, qəhrəmanlarını canlı görmək istəyindən, yoxsa, başqa bir səbəbdən irəli gəlir?

- Düzü, heç vaxt ağılima gəməzdi ki, nə vaxtsa səhnə əsəri yazacağam. Nəsrənə hadisəliliyi sevən teatr sənətinə kecid bir o qədər də asan başa gələn məsələ deyil. Lakin belə oldu ki, 2004-cü ildə «Can üstə» hekayəm nəşr olundu və əsər «Yuğ» teatrının bədii rəhbəri Vaqif İbrahimoglu'nun diqqətini çəkdi. O, hekayənin alt qatında sezilən gizli informativ axıntıların müasir teatr estetikasının tələblərinə cavab verə biləcəyini və əsərin səhnə prespektivli olduğunu bildirdi. Hekayə, neçə illərdən bəri yazdığını romanından çıxarılmış epizod idi. Romanın digər fəsillərinə şaxələnən bu xətt ordan hekayə formatına sıxışdırılmışdı. Vaqif hekayənin əsasında pyes yazmağı təklif etdi və biz işə başladıq. İbrahimoglu'nun virtuoz müəllimliyi ilə gedən bu iş ilk dövrlər mənə hədsiz çətin və çətin gəldi. İlk dəfə idi ki, asanca yazmağa müvəffəq olduğum daxili yaşantıları hadisəyə və dialoqlara çevirməli, səhnə dilinə gəlməyən, bir çox mənə əziz hiss və duygularımdan imtina eləməli idim. «Can üstə» belə yarandı. Nəsrənə dramaturgiyaya transfer eləməyim belə baş verdi. Tamaşanın uğuru, ya bəlkə daha nə isə neçə illərdən bəri üzərində işləyib tamamladığım romana olan marağımı heçə endirdi. İş o yerə çatdı ki, mən bu iri həcmli əsəri pyeslərə parçalamaq fikrinə düşdüm. Nəsrəmə gizli-gizli damızdırduğum gizli dünyənin səhnədə aşkarlanması imkanı mənə hədsiz maraqlı gəldi. Nəsr, kitab zaman səddlərini aşmaq baxımından daha etibarlı və uzun ömürlü olsa da, səhnənin çevikliyi, ötürüçülük imkanları bu janrin üstünlüyünü ortaya çıxartdı.

- Dramaturgiyanı nəsrənə fərqləndirən əsas cəhətlərdən biri - ədəbi əsərdə yaradılmış qəhrəmanın tamaşada bir ayrı şəkər düşməsi, bəzən yazılıının təsəvvüründəki obrazdan fərqlənməsi məsələsidir. Bəs Sizi necə, aktrisanın, ya aktyorun, yaratığınızın qəhrəmanların obrazını dəyişə bilməsi qorxutmur ki?

- Bu, hər bir yazıçı üçün ağırlı məqamıdır. Təsadüfi deyil ki, Markes öz obrazlarının yaradıldığı kimi, qalması naminə əsərlərinin səhnələşdirilməsindən, kino-lentə alınmasından daim imtina edir. Əsərin tamaşaya qoyulması, yaxud, kino-lentə alınması yazılıının öz gizli dünyasında yazüb-yaratdıqlarını növ ictimayiləşdirir. Burda sözsüz ki, müəyyən sırlar və sehrlər dağılıb itir, uyarsızlıqlar və fikir ayrıqlıqları meydana çıxır. Bunun nəticəsi olaraq,

əsər də, obrazlar da, müəllifin bədii niyyəti də mütləq nə isə itirir. Əsər tamaşa, ya film halında uğur qazansa belə. Bu mənada, yazılıçının əsaslı dayağı kitabdır. Bir onu heç bir qüvvə nə dəyişə, nə təhrif edə bilmir. Məni də sakitləşdirən pyeslərimin kitab varıntılarıdır.

- İlk səhnə əsəriniz «Yuğ» teatrında səhnələşdirilib. Bu teatrın özəl estetikası - səhnənin itirilməsidir. Yeni tamaşaçının əsər boyu özünü səhnədə hiss etməsi, sanki hadisələrin iştirakçısına çevrilməsidir. Bu mənada, Akademik Milli Dram Teatrı ilə «Yuğ» teatrı arasında fərqli cəhətlər nədən ibarətdir?..

- «Yuğ»un öz atmosferi var. Bu, tamaşaçını az qala, əli ilə toxuna biləcəyi məhrəm bir mühitə salan, dediyiniz kimi, əsərin iştirakçılarına çevrən müqəddəs bir ocaqdır. Eyni zamanda, bu teatr milli teatr məkanımızda qeyri-ənənəvi, önəmlı hadisədir. Akademik Milli Dram Teatrının səhnəsi isə tamam ayrı şərtiliklər ehtiva edir. Bu, klassik tamaşa atributlarını özündə yaşıdan, səhnədə baş verənlərə müxtəlif baxış bucaqlarından baxmaq imkanı yaradan, kifayət qədər geniş imkanlı səhnədir. Hazırkı prosesində olan «Qatarın altına atılan qadın» pyesi məhz belə imkanları olan səhnə tələb edir. Əslinə qalanda, «Can üstə» də iri səhnəyə hesablanmış əsərdir. Sadəcə, İbrahimoglu onu «Yuğ»un estetikasına uyğunlaşıraraq, kiçik səhnədə tamaşaşa qoydu. Düşünürə, gələcəkdə bu əsər də böyük səhnədə oynanılacaq.

- Son vaxtlar dünya teatrında belə tendensiya əmələ gəlib ki, səhnəyə texniki köməkçi vasitələr – ekran görüntüləri və sair gətirilir. Sizin buna münasibətiniz necədir?

- Teatr mistik məkandır. Burda dəqiq seçilmiş söz, yaxud, sinirə toxunan qəfil hərəkət salonu riqqətə gətirib şahə qaldırı, əhvalını, ovqatını köklü şəkildə dəyişə bilər. Teatrin, dediyim bu mistik qüvvəsi haqqında dünya ədəbiyyatında neçə-neçə əsərlər də yazılb. Mistika olan yerdə, düşünürəm ki, texnika acizdir və əger belə vasitələrə əl atılırsa, bu, əsərin, yaxud rejissorun acizliyi, ən azı, qadırsızlıyıdır.

- Əsərlərinizdə psixoloji qat və insanın təhdəfşüuru üstünlük təşkil edir. Maraqlıdır, nəşrinizin bu cəhətini səhnəyə çıxara biləcəksizmi?..

- Təhtəlşüurun səhnəyə çıxış yolu tapılmalıdır. Müasir dünya tamaşaçısını maraqlandıran məqamlardan biri və ən əsaslısı budur. Vaxtı ilə bununla daha əsaslı şəkildə Freyd məşğul olurdu, o da elmi-nəzəri baxımdan. Çox vaxt da mübahisəli şəkildə. Düşünürəm ki, ədəbiyyatın, elmin adlaya bilmədiyi dərin, keçilməz yarğanları fəth etmək qüdrəti var. Bu mənada, əger dediyim həmin o təhtəlşüur qatında baş verənlərin səhnəyə çıxış yolu tapılarsa, bunu dünya teatr məkanında baş verən inqilab hesab etmək olar.

- Sizcə dramaturgiyanın yazılıçı Afaq Məsuda təsiri necə ola bilər? Bu Sizi yazılıçı kimi unutdura, yaxud əksinə sevdirə bilər? Belə bir düşüncə Sizi həyacanlandırırmır ki?

- Heç bir həyacan-filan yoxdur. Əvvəla, bunu dəfələrlə demişəm ki, ictimai fikir heç bir vaxt mənim üçün önəmlı olmayıb və bu bu gün də belədir. Digər tərəfdən, «Can üstə» tamaşası kifayət qədər uğur qazandı. Bir də məncə, dramaturgiyam elə nəsrimin davamıdır və məhz buna görə də qeyri-ənənəvidir. İndi qarşımıda duran əsas məsələ - nəsrdən dramaturgiyaya keçiddə meydana çıxan maneə və əngəllərin mahiyyətinə varmaq, bunların incəliklərini anlamaqdı. Mən bu sırrı olsun ki, yaza-yaza açağacam. Nefti dərinlərdə axtaran

qurğu yerin tərkini oya-oya dibinə getdiyi kimi. Həqiqətən, qəribədir. Hər ikisi ədəbiyyatdır. Biri səhnə, o birisi oxu üçündü. Və aralarında bu boyda uçurum var...

- **Əsərlərinizdə dialoqlardan qaçırsınız. Amma dramaturgiya sırf dialoqdur...**

- İndi yeni bir pyes üzərində işləyirəm. Çalışıram orda ümumiyyətlə, dialoq az olsun. İstəyirəm, insanların ruhi qatında baş verənlər səhnə təcəssümünü tapsın, o dildə danışın. İndi bütün bu çalışmalarla mən özümü gizli laboratoriyada kimyəvi reaksiyalar apara-apara, hansısa həyatəhəmiyyətli, sirli maddəni almağa çalışan əlkimyaçı hiss edirəm. Maddələri bir-birinə qatib, alınacaq son rəngə dəyişəcəyini, köpüklənib tüstüləyəcəyini gözləyirəm. Əgər bu baş tutarsa, düşünürəm, biz tamamilə yeni bir teatrın astanasına çatmış olaacaq. İnsan təfəkkürü üçün tamamilə yeni bir mərhələ açılacaq.

PYESLƏR

CAN ÜSTƏ

(İki hissəli müəmmalı qətl hadisəsi)

HADISƏDƏ İŞTIRAK EDİRLƏR.

Yazıcı - orta yaşılı qadın, Nobel mükafatı laureati

Qoca - keçmiş vəzifə sahibi, uzunömürlü təqaüdçü, Yazıçının keçmiş qonşusu

Qohum - Qocanın uzaq kənddən gələn əmisi oğlu, 70 yaşlarında.

Səidə - Qocanın nəvəsi, Yazıçının yaşıdı və uşaqlıq rəfiqəsi

Mərhumlar

Xədicə - Qocanın mərhum arvadı, yaşılı qadın.

Qafar - Qocanın mərhum sürücüsü, orta yaşılı.

Məmur - Qoca ilə bir dövrdə daha yüksək vəzifədə işləmiş mərhum

Qonaq – Enerji təchizatı idarəsinin əməkdaşı cildində Əzrayılın özü

Həkim - Təcili yardım həkimi qiyafəsində adsız mələk

BİRİNCİ HİSSƏ

Yarıqaranlıq otaq. Dörd bir yan qalın, tozlu qovluqlarla doludur. Otağın bir tərəfində kiçik yazı masası, digər tərəfində köhnə dəmir çarpayıda can verən Qoca, çarpayının yanında - Qocanın protez dişləri salınmış bulanıq sulu stəkan, dava-dərman, nimçə, eynək, köhnə qəzetlər və sair yiğilmiş alçaq dolab, dolabdan bir qədər aralıdakı stulda qolları qoltuğunda oturmuş Qohum görünür. Küləyin səsi evin içiyə canavar ulartısı ilə ulayır.

Qoca. (*sayıqlayır, təngnəfəs*) ...odu, ordadı... zirzəmidə... aşağı düş... düş aşağı... düş deyirəm sənə... (*təngnəfəs halda susur*) ...Bura niyə belə qaranlıqdı?.. (*yaxınılığından olan kiməsə*) Səninləyəm... deyirəm, buralar niyə belə qaranlıqdı, hə?.. (*inildəyir*) Cavab ver... olmaya... (*gözləri hədəqəsindən çıxa-çıxa yan-yörəsinə boylanır*) Odu bax, ordadı, görürəm... lap aşağıda... görürsən?.. Görmürsən?.. Budey, gözünün qabağındadı ki?!.. Adə, o boyda qapını görmürsən?.. (*astadan*) Açıları bura ver... Ver açıları ona!.. Hə, di qurtar, vaxt gedir, gələn olar... hərlə açarı... hərlə-hərlə... Hə... belə ha... Noldu, açılmadı?.. Açılmadı???

Qohum ayağa qalxıb Qocanın üstünə əyilir, nəbzini yoxlayır, qulağını sinəsinə dirəyib nəfəsinə qulaq asır, cibindən çıxardığı güzgü parçasını Qocanın ağızına tutur, ətəyinə silir və keçib yerinə əyləşir.

Qapı cırıltısı... Çöldən eşidilən küləyin səsi güclənir. Yarıqaranlıq dəhlizdən ilk əvvəl əcayib telefon zənginin səsi eşidilir. Zəngin ardınca Yazıçı peyda olur. Otağa daxil olub bir müddət tərəddüd içində ətrafa boylanır, sonra otaq boyu oğurluğa gəlmış kimi, barmaqlarının ucunda yeriyə-yeriyə qovluqlara yaxınlaşır, acgöz baxşalarla onlara zillənir.

Qoca. (*gözüyumulu sayıqlayır*) ...Gəlir... yenə gəlir... (*qəfildən vəhşi səslə bağırır*) Qoymayın, gəli-i-ir!!!! (*Qohum dik atılıb yan-yörəsinə boylanır*) Odu, bax, gözləri necə parıldayırl?.. Yenə quzğun kimi gəlir!.. Canımı almağa gəlir... (*bağırrı*) Qoymayın!.. Siz Allah, qoymayın!.. (*heysizləşir*) ...Qoymayın, ay subaylar... ay yaşılılar... heyvərələr hər yerə... dırmaşdır...

Qohum. (*fəxrlə tamaşaçılara*) Sabirdəndi... (*Qocaya baxa-baxa*) Ay zalim, elm dəryasıydın!.. Heyif səndən əmioğlu, heyif!.. Heyf o başından ki, bir azdan...

Qoca. (*sayıqlayır*) ...bir azdan?.. Nə bir azdan?.. Bir azdan heç nə... heç nə olmayıacaq... (*qəfildən aqressiv yaxınlığında olan kiməsə*) ...Nə qoyun kimi durub baxırsan, ay heyvərə?.. Görmürsən necə gəlir?.. Tutun onu!.. Zindana!.. 463-ə!.. (*nəfəsi təngiyir*) ...Pəncərəsi olmayan... (*məkr dolu həzzlə*) ...qaranlıq, havasız zindana... Hər saatdan bir də... yerinə su tökü... (*ikrahla gülür*) ...döşəməsi buz bağlaşın... ayaqları donub qupquru qu-ru-sun...

Qoca sayıqladıqca Qohum ayağa qalxıb küncləri, çarpayının altını axtarır, haralarasa boylanır və Yazıçını görür.

Qohum. Bıy?!.. Nə yaxşı gəldin, a bala?!. Həl bayaqdan çönüb...

Yazıçı. (*turşumuş üzlə*) Çönüb?.. (*Çarpayıya yaxınlaşır, etinasız baxışlarla Qocaya baxır*) Hə, çönüb. (*Tamaşaçılara, Qocaya işarə ilə astadan*) Yenə bildi gələn mənəm. Gözüyumulu bildi. Ötən dəfə də içəri lap sakitcə, barmaqlarının ucunda girmişdim. Onda da bilmüşdi gələn mənəm. Gözüyumulu bilmüşdi. Bunu necə, hardan bilirdi, başa düşə bilmirəm...

Qoca. (*guya sayıqlayır, təngnəfəs*)...ay yazıq, sən nəyi bilirsən ki, bunu da biləsən?!.. Bunu... bunu vaxtı ilə bizlərə öyrədiblər!.. Ağızıyrıriləri boyunlarının ardından tanımağı öyrədən kimi... (*qəfildən coşur*) Biz!.. (*Yenə heydən düşür*) ...bunun məktəbinə keçmişik... (*nəfəsi təngiyir*) Bax... məsələn, elə ki... havam çatışmir... elə ki... qarnımın içi doğram-doğram doğranır, o dəqiqə bilirəm... hardasa yaxınlıqdasan...

Qohum. (*qürurla*) ...Dilinə qurban olum, ay əmoğlu! (*Tamaşaçılara*) Can üstə də gör bir nə təhər savadnan, səlist ədəbi dildə danışır ey?!. (*Yazıçıya, sırr açan təki*) Bunun sayıqlamasında da dərin hikmətlər var!

Qoca. (*qəfildən bağırır*) ...Dərinizə saman təpəcəyəm, köpəy uşağı!.. (*İnildəyib özündən gedir. Yazıçı Qocanın üstünə əyilir, üzünə gah uzaqdan, gah yaxından baxır, barmağı ilə burnunun istisini yoxlayır.*)

Yazıçı. (*Qohuma*) Hə... Burnunun ucu dünəndən bura elə bil saralıb... (*çarpayının yanında yerə çöməlib Qocanın üzünə indi də profildən baxır*) Həm də elə bil uzanıb... (ayağa qalxır, *Qocanın nəbzini tutur*) Zəif vurur. Bir-iki...

Qoca. (*sayıqlayır*) ...yeddi-səkkiz... (*nəfəsi daralır, qəfildən əl atıb Yazıçının qolundan yapışır, ehtirasla*) Firən-gi-iz... Firən-gi-iz!..

Yazıçı. (*cırpinib Qocanın əlindən qurtulur*) Firəngiz?.. (*Qohuma*) Firəngiz kimdi?..

Qohum. (*kövrək*) Xalaqızımızdı. İnişil öldü yaziq. (*Qocaya baxır*) Gözünə görünür. Bu, həmişə belə olur. İnsan can üstə olanda o dünyaya köçmüləri başına yiğisir. Bir növ qarşılıamağa gəlirlər... İndi bax, fikir ver. (*Qocaya sarı əyilib bərkdən*) Əmioğlu, xalaqızı yenəmi çayın o üzündədi?..

Qoca. (*sayıqlayır*) ...o üzündədi... ordadı... Orda ki, inək otlayıır... balaca, ariq inək... Mənə əl eləyir... çağırır... inək də böyüürür... onu da inişil kəsiblər...

Qohum. (*fəxrlə, həm də az qala ağlaya-ağlaya*) Görürsən?.. Ölür tay, a bala. Səhərə çıxa, ya çıxmaya. Gör bir... bax bir, burnu nə təhər uzanıb?.. Soltan babam rəhmətə gedəndə onun da burnu eynilə bu günə düşmüdü. Oturduğumuz yerdə bir də gördük ki, kişinin burnu nazıldı... ucu uzanıb aşağı əyildi... (*tilsimə toxunan kimi, astadan tamaşaçılarla*) Elə bil kimsə, ha tərefdənsə əl uzadıb... (*əlini Qocanın burnuna uzadır*) ...onun burnunu dartmağa başladı...

Qoca. (*Qohumun əlindən vurur*) Ay-ay-ay!!!.. Dəymə!.. Sənə dedim, dəymə, zimbat oğlu, zimbat!..

Yazıcı. (*peşəkar maraqla Qohuma*) Zimbat?.. Zimbat kimdi?..

Qohum. (*qürurla*) Vallah, nə bilim?!.. Bir onu bilirəm ki, biz qanan məsələ döyük. Onun bildiklərini bizlər... (*Yazıcıyla özünə işarə edir*) ...bilə bilmərik.

Qoca. (*sayıqlayır*) ...oldurəcək... vallah, o, bura bundan ötrü gəlir... vallah, niyyəti budu... O dəfə də dedim... inanmadız... amma axı mən bilirəm?!.. Mən bədbəxt... Ağzıəyriləri qulaqlarının ardından tanıyan bədbəxt...

Qohum. (*Qocaya məhəl qoymadan, tamaşaçılarla*) İndi sən gör ki, bu can deyilən nə olan şeydi də!.. Can – üstə! Yəni ki... (*əlləriylə nəyinsə üstü ilə yeriyən tək*) ...canın üstündə!.. Gör indi bu nə olan şeydi ki, bu cür ağıl dəryasını, bu ağırlıqda bilik müccəsəməsini nə günə salıb...

Yazıcı. (*fikirli*) Nə günə salıb?.. (*Qocanın çarpayısından aralanır, iş yerinə gəlmış kimi, yazı stolunun arxasına keçib çantasını üstünə qoyur, eynəyini və qələmini çıxarıb əyləşir, eynəyi gözünə taxıb stolun üstündə qalaqlanmış kağızları nəzərdən keçirməyə başlayır*)

Qohum. Nə günə salacaq?!.. Görmürsən, nə gündədi?.. (*ağlamsınır, ağı deyən kimi*) A-ağlınlı ba-a-şında-an çıxarıb... Rəngi-ini sara-aldırıb... so-olduru-ub... Ha-amı-ya... (*qəfildən dayanır*) ...belə mə-ən əmio-o-oğluna da möhta-ac qoyub... (*burnunu çəkib toxtayıır, cibindən yekə burun yaylığı çıxarıb eybəcər səslər çıxara-chıxara burnunu boşaldır*). Yazıcı səsə dik atılıb Qohuma baxır. Qohum yaylığı səliqə ilə qatlayıb cibinə qoyur, üzünü iki əli ilə, əl-üzünü yuyan tək ovxalayıb yerini rahlayır.) Ölür tay, a bala. Bu dəfə tay toşnu örür!

Yazıcı. (*kağızlarda eşələnə-eşələnə, istehzayla*) Ölür!.. Dünən də ölürdü!.. Srağa gün də, ondan bir ay əvvəl də... Onda da eynilə bu gündəydi. Burnu da, qulaqları da beləcə saralıb uzanmışdı. Amma səhəri gün... (*tamaşaçılarla, əsəbi gülüşlə*) Səhəri gün Səidə dedi ki, mən gedəndən sonra o, heç nə olmayıbmış kimi, dimdik dikəlib yerinin içində oturub. Adam balası kimi sıyığını yeyib.

Qoca. (*dikəlib oturur, Yazıcıya*) Neyləsin Səidə-yazıq?!.. Tay görür əl çəkmirsən də. Axırda məcbur olub üzünə də deyib ki, «babam səni görəndə halı xarablaşır»?!.. (*yenə özündən gedib yatağa sərilir*) ...ovçu Pirimin nağılındakı kimi...

Yazıcı. (*maraqla*) Ovçu Pirim?.. (*Qohuma*) O... ovçu Pirim dedi?.. Nə mənada?..

Qohum. (*gizli qürurla*) Bala, o nə deyirsə, elə belə demir. Onun hər sözündə məna var!..

Yazıcı. (*gəlib Qocanın başı üstündə dayanır, üstdən-aşağı acı kinayə ilə*) Axı niyə elə mən gələndə halınız xarablaşır, hə?.. Yoxsa məndən qorxursuz?.. Mən adamyeyənəm, nəyəm?..

Qoca. (*başını adyalın altından çıkarır, Yazıçı eşitməsin deyə astadan tamaşaçılara*) O, adamyeyəndi. Ona inanmayın. Qabağına çıxanı yeyir. Baxmir qocadı, cavandı, usaqdı. Neçə dəfə öz balasını yeyib. Gözümlə görmüşəm. Qorxunc adamdı!..

Qohum. (*əllərini yorğanın altına salıb Qocanın ayaqlarını ovur, Yazıçıya*) Bu andır qarabasmalar yazığı lap əldən salıb... kişi hər şeydən qorxur...

Qoca. (*sayıqlayır*) ...buğda sıyıydı... yox, amma... deyəsən... (*ağzını marçıldadıb fikrə gedir*) ...yulafdı... hə... özüdü ki, var - yulafdı...

Qohum. (*kədərli müdrikliklə Qocaya baxa-baxa*) Bu dünya kimə qalib ki, sənə də qala, ay əmoğlu?.. Amma sən... (*ağlamsınır, qürurla*) ...qalacaqsan bu dünyaya! Vallah, qalacaqsan! Öz zəhmətinlə, qüdrətli əməllərinlə qalacaqsan! Bax... (*qovluqlara işarə ilə*) ...qoyub getdiyin bu topdağıtmaz səlnamələrin - əzəmətli heykəlin tek, dünya durduqca duracaq!..

Yazıçı. (*yerinə qayıda-qayıda, istehzayla Qohuma*) Səlnamələr?.. Hansı səlnamələr?.. Siz... bu qovluqları deyirsiz?!.. Onları oxumusuz?..

Qohum. (*fəxrlə*) Oxumuşam da sözdü?..

Yazıçı. (*yerinə əyləşir, eynəyini saçlarına keçirir*) Eləmi?.. Belə de!.. Orda nə yazılıb, deyin, biz də bilək də...

Qohum. (*müdrik rahatlıqla*) E-eh, sən denən orda nə yazılmayıb!.. Bu kişinin qiymətin vallah, ölündən sonra verəcəklər. (*tamaşaçılara*) Bizlərin xisleti budu, balam da-a!.. Biz ölübaz xalqıq. Sağlarla aramız yoxdu ki?!.. İstəyirsən belə göyə dırmaşıb ordan ulduz dər - heç kim əhəmiyyət verməyəcək. Amma bax, elə ki, düşüb öldün... Hə-ə, bax onda...

Qoca. (*tələsik sayıqlamalarla*) ...ölmürəm... ölmürəm... ölü... ölü... ölüler... (*qəfildən dikəlib yerinin içində oturur, teatral pafosla*) Kim?.. Ölülər?!.. (*məkrələ gülür, iblisənə*) Kim öldü?.. Deyin mən də bilim!.. Deyin, ölen kimdi!.. Bu dəfə kim öldü?!.. Tez olun, deyin mənə!.. Mən həqiqəti bilməliyəm!..

Qohum. (*Qocanı yatağına uzada-uzada, tamaşaçılara*) ...hə-ə, bax, onda heykəlini qoyacaqlar. Biz də bu cür millətik, balam də. Ölübaz xalqıq. Adam gərək sözün düzünü diye, balam də...

Yazıçı. Siz demədiz, (*istehzalı təbəssümələ*) o səlnamələrdə nə yazılıb.

Qohum. Demədim? Hə, nolar, deyim, eşit! (*mobil telefonu zəng çalır*) Bu dəqiqə... (*pencəyinin altındakı nəyinsə döş cibinin dərinliyindən min bir əziyyətlə tapıb çıxardığı telefonuya əlləşir*) Bu şoğəribin də dilini öyrənənəcən... (*düyməsini axır ki, tapıb basır*) Alo-alо?!.. Bıy, səsini eşidək, qardaş!.. (*gərginliklə dinləyir*) Hə, hələ ki, burdayam. Hələ yox, hələ çekər. Nə bilim, vallah... (*gözü Qocada*) Elə bilirəm səhərə çekər. Alo-alо?!.. Kəsildi... (*telefonla əlləşir*)

Qoca. (*əcaib ciddiliklə*) ...Bu gün sıyıq yaman dadlıdı... amma... elə bil... (*qəfildən donur, qalxıb yerinin içində oturur, dolabın üstündəki sıyıq dolu nimçəni əlinə alıb qaşıqlayır, ağızını marçıldadıb elə bil tamından şübhələnir*) ...həmişəki dadı vermir... Elə bil... (*sıyığı vahimə ilə iyələyir*) ...qəribə ətri də var... (*sıyığa, dəhşətli nəyəsə baxan kimi baxır, nimçəsini Yazıçıya uzadır*)

Yazıçı ovsuna düşmüş kimi Qocaya baxır. Ətraf dəyişir. Ecazkar səslər. Yazıçı nimçəni əlinə alıb iyələyir və sanki sıyığın qoxusundan məst olur.

Yazıçı. (*ovsunlanmış halda*) Qəribə ətri var... Bu ətri mən hardasa qoxlamışam... (*ayağa qalxır*)

Qoca. (*vahimə içində, səsi əks-səda verir*) Mən... Mən də qoxlamışam... Amma harda?.. Nə vaxt?..

İşləq dəyişir. Əcaib musiqi. Yaziçı qorxunc əcaib rəqsi andıran çəkisiz hərəkətlərə dolaşır.

Qoca. (*vahimə içində yorğanı burnunacan çəkir*)...Harda?.. Harda?.. (*ətrafına boylanır*) ...Gözüm qaldı yollarda...

Yaziçı. (*qəfildən dayanır, səslər kəsilir*) Yadıma düşdü!..

Qoca. Hə!..

Yaziçı. Yasda!.. (*Qoca vahimə içində titrədir*) Bu... (*yadına salmağa çalışır*) ...kiminsə yaşı idi... Dəqiq xatırlaya bilmirəm kimin.

Qoca dəhşətli bağırtılarla çığırıb yatağına sərilir. Qohum diksinib telefonunu cibinə basır.

Qohum. Can-can-can, əmoğlu. Gör bir necə əziyyət çəkir, fağır. Deyirdim axı, «az yaz, ay qardaş, yorma özünü, qədir-qiyətini, onsuz da, bilən olmayıacaq.» Sənsə elə yazıldın, yazıldın, yazıldın...

Yaziçı. (*Qohuma məhəl qoymadan, nəyisə yadına salmağa çalışır*) Onun... (*dayanır*) ...bir cür qəribə adı da var... Sehrli... sırlı... (*qəfildən sevincə*) Tapdım!.. (*tamaşaçılara*) Müşk! Müşk-ənbər!..

Qoca. (*vahimə içində*) Ən-bər?.. Ənnnn-bər??!!..

Yaziçı. (*Qocaya məhəl qoymadan, tamaşaçılara*) Bu, qəribə bir ədəvadır. Onu deyəsən, səhv eləmirəmsə, ceyranın göbəyindən hazırlayırlar. Düzgün işlədilmədiqdə, bəzən o zəhərlənmə də verir.

Qohum. (*Yaziçıya*) A bala, onu bizlərdə firniyə vururlar, hüzr düşəndə süfrəyə düzürlər...

Yaziçı. (*fikrili*) Hə-hə, hüzr düşəndə. (*nə isə keşf etmiş kimi eynəyini gözünə taxıb qovluqlara səri gedir, ağızının içində «müşkü-ənbər» deyə-deyə orda səhifələri vərəqləyir, nə isə axtarır*)

Qoca. (*sayıqlayır*) ...müşkü-ənbər?... Müşkü-ənbər!.. (*astadan*) ...Müşk.. Müşkiyyə... kiyyə... Ceyran...

Yaziçı. (*başını qalırır, Qocaya*) Siz... nə dediniz?.. (*Qohuma*) O... nə dedi, Müşkiyyə?..

Qohum. (*Yaziçıya məhəl qoymadan, tamaşaçılara*) Rəhmətlik Xudaverdi dayım onu yaman xoşlayırdı!..

Qoca. (*sayıqlayır*) ...Müşk!.. Müşk!.. Püşk!.. (*qəfildən yaşına yaraşmayan qəribə bir nazla*) Püşk atıram - fala baxıram!.. Fala baxıram - püşk atıram... Canlara dəyən oğlanam...

Yaziçı. (*gəlib Qocanın başı üstündə dayanır, həyəcanla qulağına*) Siz... indicə... bu dəqiqliq «Müşkiyyə» dediz?..

Qohum. (*tamaşaçılara*) Allah cəmi ölünlərinizə rəhmət eləsin, (*qalxıb oturur, qürurla*) Xudaverdi dayım da can üstə eynən bax, beləydi. Elə bil kimdənsə qorxurdu... Yaman qorxurdu. Amma kimdən?.. (*ətraf dəyişir, sırlı səslər eşidilməyə başlayır*)

Yaziçı. (*həyəcanla Qohuma və tamaşaçılara*) ...Müşkiyyə – mənim nənəmin adıdı. Onu o vaxt - 37-də gecə ilə evindən... bax bu binadan, üzbəüzdəki mənzildən aparıblar...

Qohum. (*Yazıcıını eşitmır*)...Bax, bunu ta axıracan bile bilmədik!

Qoca. (*sayıqlayır, kimlərəsə*) ...Yavaş!.. Ehtiyatla!.. Ay uşaq, keç ordan!.. Keçin-keçin!.. Yol verin... Görmürsüz, ölü aparırlar?!.. (*qəfildən dəhşət içində*) Yerə bax, yerə!.. Gör bir necə yırğalanır?!.. Elə bil... elə bil lap... (*üzü qəfildən şıltaq ifadə alır*) ...göbek atır?!.. (*uzanan yerdə çirtma çalır*)

Bir az yavaş, lap asta...

Yıxıllam, ölləm, asta...

Yaxın gəl, asta-asta...

Gül yiğaq dəstə-dəstə...

Ay boyu bəstə-bəstə...

Yazıcı vahimə içində geriyə səndələyir.

Qohum. (*Qocaya məhəl qoymadan sözünə davam edir*) ...O boyda kişi ki təpiyini yerə vuranda... (*ayağa qalxıb təpiyini yerə vurur, Qoca dik atılıb bürüşür*) ...yer titrəyirdi!.. Ölenə yaxın dönüb oldu, ayıb olmasın, lümək cücə. (*Çiyinlərini büzüb yamsılayır*) Əsim-əsim əsirdi...

Yazıcı. Sizlərdə nə qədər ölen olub, ay canım?!

Qohum. (*Yazıcıya məhəl qoymadan*) ...boyun-boğazını tər aparrıdı yazığın. Elə hey deyirdi. (*yamsılayır, vahimə içində gözlərini bərəldə-bərəldə*) «Gəlir! Amandı, qomayın, gəlir!» - deyirdi, «qoymayın, aparacaq!..» -deyirdi...

Yazıcı. Sözünüzü kəsirəm, siz...

Qohum. (*eşitmır*) ...Amma elə ki, «Canımı almağa gəlir!..» - deyəndə... (*təsirlənir*) hə-ə, bax onda bildik ki, Əzrayılı deyir, fağır... (*yenə burnunu silib yaylığını səliqə ilə qatlamağa başlayır*)

Qoca. (*sayıq*) Əzrayıl?!.. Əzrayıl kimdi?!.. (*qəfildən əsəbi*) Neçə dəfə deyəllər, hər yoldan ötəni qəbuluma buraxmayın!..

Qohum. (*Qocaya məhəl qoymadan tamaşaçılarə*) ...Rəhmətlik dayıdostum Münəvvər bibim də eynən belə... (*Qocaya işarə ilə*) ...bax, eyni ilə bu cür!.. Baxmayaraq ki, o da çox savadlı adam idi... kəlmeyi-şəhadətini bir deyirdi, bir deyirdi... nə bilim?!.. Hər ədəvası ilə, zər-zənguləsiylə. Bax, o da... (*ciddi bilici görkəmi alır*) ...o da eynən bax belə. Elə hey deyirdi. (*yamsılayır*) «Gəlir... qoymayın, gəlir!..» - deyirdi...

Yazıcı gəlib Qocanın başı üstə dayanır, çantasından çıxardığı əl lupası ilə onun bəbəklərini yoxlaysı.

Qoca. (*tamaşaçılara, sayıqlamada*) ...ova gəlib... ovçudu... ovçu Pirimin nağılı. Öz nizəsiylə gəlib. Özü də tək də deyil... üç nəfərdilər... Üçünün də əlində nizə var...

Qohum. (*tamaşaçılara*) ...elə hey deyirdi. «Kitabı verin mənə». Dua kitabını deyirdi. Biz də gətirib verirdik. Vallahi-billahi, yazıq bu kitabı bir basırdı bağrına, bir basırdı bağrına, tək yeganə balasını da belə qucaqladığını görməmişdik! Sonra başlayırdı özü-özüycün... kitaba baxmadan ha!.. elə sinədən oxumağa. Bah!.. Bu, elə bir mənzərəydi ki?!.. Nə bilim?.. Baxan, vəcdə gəlirdi. (*qəfildən harasa yuxarı*) Allah sənə rəhmət eləsin, ay Münəvvər dayıdostu!.. Ay mənim savadlı, dünyagörmüş, kitabsevər dayıdostum!.. (*yerini*

rahlayır) Ba-ax, uşaqlarına da demişəm. Yasinimi özüm oxuyacam. İndiki mollalara etibarım yoxdu.

Qoca. (*sayıqlayır, vətənpərvərlik təlaşıyla*) ...Ay haray!.. Ay haray!.. Ana Vətən çağırır!.. (*qəfildən astadan harasa ayrı tərəfə*) Eşitmirsən, qoduğ?.. Mən yox, mən ölürem, içim yanır. (*Yazıcı diksinih yerinə qayıdır. Qoca konvulsiv hərəkətlər edir*) Ay haray! Ay haray! Qoymayın!.. Apardı!.. (*səsi enir, gülümsəyir*) Apardı sellər Saranı...

Qohum. (*gözü Qocada, tamaşaçılara*) E-eh! Deyirəm, can şirin şeydi. Rəhmətlik Əfzəldin babam öləndə elə can verirdi, elə can verirdi... (*özü-özünə, astadan*) ...verməsəydi, ondan yaxşıydı. (*Tamaşaçılara*) O boyda kişi, o tövr Rüstəm Zal... Nərə çəkəndə... (*ayağa qalxb əlini toqqasına keçirir, nərə çəkir*)

Qoca. (*dik atılır, Qohuma astadan*) İtil burdan, heyvərə!.. Qocaldın, yenə adam olmadın. Öküzün biri öküz!.. O tövr ki, səni böyütmüşdülər...

Qohum. (*Qocaya məhəl qoymadan*) ...o tövr zəhmi adam, dönüb olmuşdu evin ən mağmin uşağı. Başı bax, beləcə aşağı asılmışdı... (*təqlid edir*) ...dili-ağzı tutulmuşdu... Soruşurdum ki, (*qulağı ağır eşidən kiminləsə danişan kimi, bərkdən*) Əfzəldin baba!.. Ay Əfzəldin baba!.. Deyirəm, uzaq yola çıxırsan! Bəlkə, ürəyin yol üstə nə isə istəyə?!.. De, yerin deşiyindən də olsa, tapım gətirim!.. Yolun uzaqdı, tədarükünü gör!.. O isə dinmirdi, gözünü, bax beləcə... (*təqlid edir*) ...aşağı dikib mağmin uşaq kimi elə bil nədənsə utanrırdı. Pa-atennən!.. Deyirəm, bu can adamı nə günə salarmış, ə-ə?!..

Yazıcı. (*qovluqlarla məşğuldu, eynəyi gözündə qeydlər aparır, Qohuma*) Elədi-elədi.

Qoca. (*sayıqlayır*) Aman-aman!.. Yandım, aman!.. (*qəfildən astadan Yazıcıya*) Dəymə onlara. Orda sənlik bir şey yoxdu. (*qəfildən yazıq-yazıq*) Axı necə əlin gəlir?.. Axı onlar səninki deyil?!..

Yazıcı. (*fikri oxuduğu kağızlarda*) Mənimkidi.

Qoca. (*sayıqlayır*) Yox-yox, elə demə!.. Bağrim çatlayar!.. Elə demə! (*qəfildən ayağa sıçrayıb Yazıcıının üstünə cumur*) Girmə bağçama!.. O bağçanın bülbüllü mənəm!.. (*Yazıcı hürküb otağın ayrı küncünə qaçıır, Qoca yazı masasını bədəni ilə qoruyan tək*) Bunlar vəhşilər üçün yazılımayıb!.. İnsanlar üçün, adamlar üçün yazılıb!.. Onları insanlar oxuyacaq. (*qəfildən zəifləyir, qaçıb yerinə girir, iniltiyə*) Yeri get işinə, ay ov adamı!..

Yazıcı. (*yazı masasının arxasına qayıdır, Qocaya məhəl qoymadan, tamaşaçılara*) Əvvəllər mən də, Səidə də ona inanırdıq. Elə bilirdik, o, doğrudan ölü. Səidə deməsəydi ki, mən qapıdan çıxan kimi bu «ölü» xortlayıb yerinin içində oturur... hələ bu bir yana qalsın, qəzetləri qabağına töküb (*əsəbi təbəssümə*) ...krasvordlara girişir...

Qoca. (*yazıq-yazıq tamaşaçılara*) Vallah, ölürem... içim doğranır... yanır!.. İnanmısuz, ölürem?..

Qohum. (*Qocanı yerinə uzada-uzada*) A bala, niyə inanmırıq?.. Allah eləməmiş-Allah eləməmiş, Yezid-zad döyülük, ha. Görmürük, ölürsən?.. Tay adam nə təhər olər?.. (*yorğanı səliqəylə üstünə çəkir*) Özünü darıxdırma, əmoğlu, tay lap az qalib. Döz bir az. (*Tamaşaçılara, qürurla*) Bir azdan ağlayacaqıq. Sənə də, imama da... (*bir anlıq düşünür*) Yezidə də!..

Yazıcı. (*sözünə davam edir*)...Bu yazıq təcili yardım işçiləri də girinc-giriftar olublar bu adamın əlindən. Hər dəfə gəlib onu təpədən-dırnağa - ürəyini, təzyiqini, bəbəyini, temperaturunu, daha nə bilim nəyini yoxlayırlar, sonra da deyirlər. «Ölür!» (*Keçib Qocanın baş tərəfində durur, onu ikrəhla sözür*) İndi daha onlar da gəlmir!..

Qoca. (*uzanan yerdə gözünü açır, ciddi*) A bala, görmürsən, ölürem?.. Həkimlər gic-zaddılar, öz başlarına desinlər ki, ölü?.. (*dikəlib yerinin içində oturur*) Bax, bu, mənim burnum. Gör, nə gündədi?!.. Sapsarı saralıb, uzanıb. (*Tamaşaçılara*) O gün, uzandığım yerdə elə bil kimsə burnumdan yapışdı... (*əli ilə burnunu dartır*) ...dart ki, dartasan, dart ki,

dartsan!.. (*Yazıcıya*) Bu, qulaqlarım. (*qulaqlarını didişdirir*) Azdı bunlar?.. Azdışa, dalını da deyim... (*yorğanını qaldırıb əlini şalvarının içiñə salır*) Bax, bu...

Yazıcı. (*tələsik halda üzünü çevirir*) Lazım deyil-lazım deyil, siz Allah. (*Yerinə qayida-qayida*) Biabırçılıq...

Qohum. (*sözünə davam edir, tamaşaçılara*)... Şərəfəddin bibioğlumsa, ölməyə ləp azacıq, ləp belə ditdanacıq qalmış elə. «müşkü-ənbər!», «müşkü-ənbər!» deməyə başladı... O müşkü-ənbəri ki, bizlərdə halvaya vururlar a...

Qoca. (*qalib rahatlığı ilə*) «Halva-halva» deməklə ağız şirin olmaz... Gərək onu belə... (*nəfəsi təngiyir, əl hərəkətləri ilə təsvir edir*) ...yeyəsən! (*Qəfildən bağırır*) Hamuvuzun halvasını yeyəcəyəm, köpəy uşağı!..

Qohum. (*Qocaya baxır*) Yenə hali çöndü. (*Yorğanı düzəldir, fikirli halda tamaşaçılara*) Bu «müşk» sözü də nə isə mənə birtəhər təsir eləyir e... Elə bil... (*üzündə xof dolu vahimə dolanır*) ...söz də olsa, hardansa, o dünyadan düşüb. Damcı kimi. Fikir verin. Müşk!.. Müşk!.. Müşk...

Qocanın bədəni hər «müşk» kəlməsindən diksinib titrəyir.

Yazıcı. (*tamaşaçılara*) O gün Səidə deyir ki... (*Qohuma*) Doğrudan, heç soruşmuram, bəs Səidə hanı?..

Qohum. Başını itirib yazılıq Səidə. Qabağınca qonşuya çıxdı. Həkimə zəng eləməyə getdi. Telefonu da səhərdən kəsiblər. Külək də bu yandan... Əvvəl sizin qapınızı döyüd, açan olmadı... (*birdən duruxub dayanır*) Bıy?!.. Doğrudan, heç demirsən, demə, sən tay bu binada olmursan, hə?.. Deyirlər, özünə qəşəng bir imarət tikdiribsən?.. Sağlığına qismət. Deyəsən, sənə nə isə zırpi bir mükafat da veriblər, hə?.. Orası yadımda qalmadı pul, yoxsa, orden... (*Yazıcı onu eşitmır, saçlarını iki əli ilə bir-birinə qatıb qarışdırı-qarışdırı otağın ortasıyla lunatik kimi o yan-bu yana gəzişir*) Sənnənəm, a bala. Pul, yoxsa orden?..

Yazıcı. (*fikirli halda Qohuma*) Orden-orden. (*Qəfildən ayaq saxlayır*) Orden?!.. Ax, orde-en!.. (*tamaşaçılara*) Gərək Səidədən onun ordenlərinin yerini öyrənəydim!.. (*Yazımasasının arxasın qaçıb orda kağızlara nə isə qeyd edir.*)

Qoca. (*ayağa sıçrayıb özünü masanın qabağına atır, əli ilə masanın açarlı siyirməsinin üstünü döyəcləyə-döyəcləyə*) Ordenlərin hamısı burdadı!..

Yazıcı. (*Qocaya işarə ilə tamaşaçılara*) Guya indi bu can verir də. Bir qulağı isə burdadi.

Qoca. (*əllərini belinə vurur*) Bəs nə?.. Bəs niyə deyirlər. «Bir ayağı o üzdə, biri burda»?.. Niyə deyirlər. «Bir qulağı o tayda, biri bu tayda», hə?..

Yazıcı. (*ona məhəl qoymadan, yerinə əyləşir, kağızları götür-qoy eləyə-eləyə tamaşaçılara*) Demək, elə ki, görürdük, bu ölü... yəni hər dəfə inanırdıq ki, o ölü, təcili yardımçı çağırırdıq. Təcili yardımın işçiləri də cana yiğilıblar bura gəlməkdən. Ünvanı eşidən kimi dəstəyi asırlar...

Qoca. (*yerinə qayida-qayida*) Belə cəhənnəmə assınlar!.. (*keçib yerinə uzanır, eynəyini gözünə taxıb dolabın üstündən qəzet götürür, tamaşaçılara*) Qudurğanlığa bir bax!.. Dəstəyi asırlar!.. (*Qəfildən əsəbi çığırtıyla*) ...İzətğ svoloçnuö mrazg!.. (*Yazıcıya, astadan*) Həkimləri deyirəm, vreditelləri!.. (*Qəzeti oxuyur*)

Yazıcı. (*Qocaya məhəl qoymadan*) ...Onlar deyirdilər «ölür...», amma elə ki, təcili yardımın işçiləri gəlirdi, Səidə ilə mən onun heysiz, qoca əlinin təcili yardım həkiminin... kök, yaraşıqlı qadının ağappaq biləyinə sarılıb onu əqrəb kimi acgöz-acgöz... (*nifratlə*

Qocaya zillənir) sümürən tək, yiğilib-acıldığını görəndə, mat-məəttəl qalırdıq!.. İndi daha onlar da gəlmir...

Qoca. (*gözü qəzətdə, etinasız*) Üzləri yoxdu gəlməyə, ona görə!.. Əllərindən bir iş gəlir ki, gəlsinər?!.. Köpəy uşağı!.. (*Əsəbi çığırtıyla*) Hamısını zindana!.. 463-cü kameraya!..

Yazıçı. (*stolun arxasına keçib yazır*) Dörd yüz altmış üç. (*Fikirli halda*) Yenə həmin nömrə.

Qoca. (*qəzeti aşağı salır, şübhə içində özü-özünə*) Qəribədi... doğurdan niyə gəlmirlər, hə?.. Bəlkə mən doğrudan ölmüşəm, hə?.. (*Vahimə içində tamaşaçılarla*) Bəlkə, artıq... yoxam?.. Hə?..

Qohum. (*ayağa qalxır, Qocanı yatağına uzada-uzada*) A kişi, niyə yoxsan?.. Budu burdasan, bizimləsən. Hələ ki, nəfəsin gedib-gəlir. Özünü darıxdırma. (*Əsnəyir*) Bir ölümə çarə yoxdu.

Qoca. (*vahimə içində*) Ölümə çarə yoxdu... Onu kim dedi «ölümə çarə yoxdu»?.. (*qəfildən əsəbi çığırtıyla*) Bu nə səfəh söhbətdi?!.. Kim uydurub bu cəfəngiyatı?!.. (*Yamsılayır*) Ölümə çarə yoxdu - ölümə çarə yoxdu!.. (*Qeyzlə*) Bu dünyada hər şeyə çarə var!.. (*qəfildən həlim səslə Yazıçıya sarı çönürlər*) Bu dünyada hər şeyə çarə var, qızım... Eşit, qeyd elə. elə şəylərə çarə var ki, «Ölüm!» orda heç nədi... (*səsi bir az da enir*) Məni anladın, bala?..

Məkanda nə isə dəyişir. Əcaib musiqi.

Qoca. (*qəzətdən oxuyur*) Onun bu şorgözlüyünün, bu xəstəhal qadın hərisliyinin bədnəm izlərini o ölündə də... son nəfəsi boğazında çalxalanıb bitəndən sonra da ölü bəbəklərində görəcəyimizə nə mənim, nə də Səidənin şübhəsi yox idi...

Yazıçı. (*çaşqın halda Qocaya sarı çönürlər*) Siz... onu hardan oxuduz?..

Qoca. Nəyi?..

Yazıçı. (*ovsunlanmış kimi Qocaya sarı yeriyir*) Bu... indicə dediyiniz o cümləni deyirəm, onu hardan oxuduz?..

Qoca. (*ciddi*) Cümlə?.. Hansı cümlə?..

Yazıçı. (*təşviş içində tamaşaçılarla*) O cümlə mənim son əsərimdəndi! Onu mən... (*təəccübə özü-özünə*) ...axı o əsəri mən hələ çapa verməmişəm?!.. (*Qocaya*) Siz bunu hardan oxuduz, hə?..

Qoca. (*astadan*) Bıy, məgər bu sənin əsərindəndi?.. (*çiyinlərini çəkir*) Qəribədi.

Qohum. (*mürgü içində*) ...dəryadı - dərya... sonsuz, dibsiz ümman... Sülhəddin xalam oğlu da... (sözləri yuxunun içində əriyib yastılanır) ...be-lə-cə... de-yir-di...

Yazıçı. Siz...

Qoca. (*qəfildən dəyişir, astadan*) Sözümü kəsmə!.. Bax, mənim haqqımda həmin o «çap olunmamış» əsərində yazırsan. «onun xəstəhal qadın hərisliyi...»

Yazıçı. (*qorxu və çəşqinliq içində*) Bəli, qadın hərisliyi.

Qoca. Qadın hərisliyi, xanım qız, bütün başqa sevdalar kimi, misal üçün, azadlıq sevdası, yaradıcılıq ehtirası kimi adı bir azardı. Əslində, bunların hamısı xəstəlikdir. İndi hərənin bir xəstəliyi var. Məsələn, bax, (*mürgüləyən Qohuma işarə ilə*) bu adam mərasim xəstəsi. Xüsusən də yas mərasimlərinin düşkünüdü. Kim öldü - orda molladı, kim doğuldu - orda mamaçadı. Sənsə... (*dolabın üstündən nə isə götürüb ağızna qoyur və dişsiz damağıla çeynəməyə başlayır*)

Yazıcı. (*Qocanın çeynəyib qurtarmasını gözləyir, axırda səbri daralır*) Sizin bu şam mərasimi başa çatmadı?..

Qoca. (*ağzındakini, nəhayət ki, «udur»*) Sənin... (*yenə dolabın üstündən götürdüyü nəyişə ağızına qoyub, sözünə çeynəyə-çeynəyə davam edir deyə, dedikləri güclə anlaşılır*) ...sənin azarın yazdı-yazı. Bəli-bəli, yazı. Yazı, qələm... (*çeynədiyini, nəhayət ki, udur və o o biri görünməz «tikəni» Yazıcıya uzadır*)

Yazıcı. Yazı?!.. (*«tikəni» alıb çeynəmədən, mexaniki halda udur, nə isə anlamış kimi ovsunda*) Hə, yazı... qələm... (*tamaşaçılarla*) Axır vaxtlar... (*çaşqınlıq içində*) ...mən yuxuda da yazıram...

Qoca. Ay aton rəhmətlik. Bəs mən nə deyirəm?.. Danış, bala, aç üzəyini, çəkinmə.

Yazıcı. (*tamaşaçılarla ovsunda*) ...axır vaxtlar, yazıyla çox məşğul olduğumdan, ya nədənsə... (*çiyinlərini çəkir*) ...tədricən elə bil danışq qabiliyyətimi də itirirəm... Danışq, şifahilik son vaxtlar mənə kobud və yönəmdəsiz gəlir... Görünür, mən... (*qəfildən susur, ovsuna düşmüş tək, astadan*) ...yavaş-yavaş yazıya çevrilirəm!..

Qoca. (*tamaşaçılarla*) Bəs mən nə deyirəm?..

Qohum. (*təsirlənir, Qocaya*) ...yaman deyir... qabırğalarımın altı... qıdıqlanır...

Qoca. (*müəllim təbiri ilə*) Həyat isə bu deyil, bala!.. Həyatı bizlər görmüşük. (*Qürurla xatırlayır*) At belində, ciyinimdə beşəçilan, bu dağ sənin, o dağ mənim. Rayona girəndə hamı tir-tir titrəyirdi! Bir köpək uşağı gözümüzən qaça bilməzdi!.. (*şüarla*) «Hamı ön cəbhəyə!..», «Ana Vətən çağırır!..» (*Yazıcıya astadan*) Eşidirsən?!.. Eşit, qeyd elə! Bax, material budu!.. Yoxsa ki, «əqrəb belə gəldi», «bulanıq su» belə getdi... Neyləyəsən, sən-yazığın gördüyü budu. Bax, bu yazılar, (*qürurla qovluqlara baxır*) dövrün mənzərələridi. (*təsirlənir*) Bunları mən gələcək nəsillər üçün yazmışam. Bəli-bəli!.. Bizlər gələcəyi düşünmüşük, bala! Milyonları düşünmüşük! Sənsə... (*susur, yenə ağızındaki «tikəni» dişsiz damaqları ilə əzişdirir*)

Yazıcı. (*sükutdan sonra ifadəsiz*) Niyə susduz?.. Deyin, nə mənsə?..

Qoca. (*eynəyini gözünə taxır, Yazıcıni başdan-ayağa süzür*) Vallah, yazıqsan, bala. Bu dünyani goru eşən tək, az eş, qızım, onsuz da axırına çıxa bilməyəcəksən.

Qohum. (*mürgü içində sayıqlayıır*) ...bilmədiyin söz yoxdu... hər elmə yiyləndin... o qiymətli qafana yiğdin hər biliyi... nə əziyyətlər çəkdiin...

Qoca. (*Qohuma, astadan*) Sən sus!.. (*Yazıcıya*) Belə olmaz, mənim balam. Bir özün fikirləş. Bax, cavan, yaraşıqlı qadınsan, gül kimi ailən, uşaqların, hər tərəflə uğurlu həyatın... Dünyanın ən böyük ödülü - Nobel mükafatını da aldın. Üstündə bir ətək də pul verdilər sənə... Adın dünya tarixinə yazıldı. Hörmətin, izzətin, qılıncının qabağı da kəsir, dalı da. Balam, get yaşa də!.. Bir az da özün üçün yaşa. Özün yaşaya bilmirsən, yaxınlarına, uşaqlarına gün ağla. Onu da istəmirsen. Bəs adama deməzlər ki ya, «balam, bəs nə istəyirsən?..»

Yazıcı. (*fikirli halda*) Nobel mükafatı? Onu mən istəməmişdim, onlar özləri verdi.

Qoca. Bah-bah-bah! Sən dedin, mən də inandım. Amma məsələ onda deyil.

Yazıcı. (*hövsələsiz*) Onda deyil?..

Qoca. Məsələ ondadı ki, (*şübhə dolu gözlərlə Yazıcıni süzür*) yazdıqlarından və dediklərindən belə çıxır ki... (*susur, çoxmənalı baxışlarla tamaşaçılarla, sonra yenə Yazıcıya baxır*) sən adam deyilsən.

Yazıcı. Adam deyiləm?!

Qoca. (*ata nəvazişi ilə*) Belə çıxır, mənim balam.

Yazıcı. (*fikirli halda öz-özünə*) Adam deyiləm?..

Qoca. İndicə özün də dedin ki, danışmağı da yadırğamışan!.. Amma bu, sənin günahın deyil, qızım.

Yazıcı. (*çaşqınlıq*) Mənim günahım deyil?..

Qoca. Hamısı bax, əlindəki o qələmin fitvalarıdı!.. (*Yazıcı bayaqdan bura əlində tutduğu qələmə baxır*) Sizləri pis günə qoyan odu!.. Gah bu yana çəkir sizi, gah o yana sürüyür, gah sağa, gah sola çevirir... gah göylərə qaldırır, gah da kəlləsi üstə yerə elə çırır ki, olan-qalan ağlıınızı da itirirsiz. (*Qəfildən şair təbiri ilə*) Yenə göylərdədir şair xəyalım!..

Yazıcı. Siz məni anlamadız. Qələm... (*söz axtarır, kədərli sırrı açan kimi tamaşaçılara*) Qələm - mənim adımdı.

Qoca. (*gözləri bərəlir*) Adındı?.. (*Tamaşaçılara*) Bəli də, yenə başladı. Yenə uydurmalar işə düşdü. Onun adını bilməyən varmı, siz mənim canım?..

Yazıcı. Mən heç nəyi uydurmuram. Mənim adım... (*qəfildən bəyanat şəklində*) Mənim əsil adım Qələmdi, Qələm!..

Qoca. (*əsəbi*) Bəsdir!.. Bəsdir uydurduğun!.. Bütün yazdıqların da beləcə uydurmadı!.. Hamınız uydurursuz!.. Homerdən bu yana uydura-uydura gəlirsiz!.. (*yamsılayır*) «əqrəb kimi acgöz-acgöz sümüre-sümüre...» Bəli, sümürürəm!.. Bəli, ləzzət alıram!.. Olmazın ləzzət!.. O anlarda... (*ehtirasla*) ətrafımda saysız-hesabsız pəncərelər açılır... oralarda nələri gördüyümü sən heç təsəvvürünə belə gətirə bilməzsən!.. (*tamaşaçılara səmimi*) Bilmədiyin barədə necə yazmaq olar axı, ay başınıza dönüm?!.. .

Səidə həyəcan içində otağa daxil olur, Qoca, Səidəni görən kimi özünü yatağa yıxıb inildəməyə başlayır.

Səidə. (*təngənəfəs*) Düşə bilmədim... (*Yazıcıya*) ...bəlkə maşınla gedim, hə?..

Yazıcı. Hara?

Səidə. Təcili yardımına. (*Qocaya işarə edir*) Görmürsən, yenə nə gündədi?..

Qoca. (*mahnı oxuyur*)

Gün çıxmamış sən tarlaya çıxanda,
Səs salırsan hər mahala, Sürəyya...

(*qəfildən melodiyani dəyişir, oynaq motivlə*) Çıx yaşıł düzə...

Qonaq gəl bizə...

Yazıcı. (*yorğun halda Qocaya baxa-baxa*) Nə gündədi?..

Səidə. (*sakitcə*) Yazıq nənəmin də başına bu oyunları açmırı?!.. (*Qoca mahnı oxuyur*) Guya xəstələnin yorğan-dösəyə düşürdü, bədənini soyuq tər basırdı... yazıq arvad dərman dalınca özünü küçəyə atırdı... (*çönüb Qocaya baxır*) evə qayıdanda isə onu tapmırı...

Qoca. (*sayıqlayır, balaca uşaq təbiri ilə*) ...daha eləmərəm... buraxın gedim...

Səidə. (*Qocaya məhəl qoymadan*) ...nənəm deyirdi. «Kişi elə bil arvad acıdı! Elə bil arvadları yeyir!..» - deyirdi. O dəfə görmədin?.. Az qaldı həkimin biləyini... (*sərxoş hərəkətlərlə Yazıcıının biləyindən yapışib ağızına aparır, dişləmək istəyəndə Yazıcı qolunu geriyə çəkir*) ...çeynəyib yeyə?..

Qoca. (*Yazıcıya və Səidəyə baxa-baxa, yaziq-yaziq*) ...daha yemirəm... istəmirəm... ürəyim bulanır... şor... şor istəyirəm... (*qəfildən bağırrı*) Mənə şor veri-i-in!!!.. (*kiminsə yumruğundan yayınan tək, yaziq-yaziq*) ...vurma mən...

Qohum. (*yuxudan dik atılır, özünü Yazıcıının üstünə atır*) A bala, niyə qırırsız bir-birinizi?.. Nə istiyirsiz bu kişidən?..

Qoca. (*ağızucu Qohuma*) Nə istəyəcək, canına azar istəyir... guya nənəsini axtarır... (*tamaşaçılara*) Balam, harda görünüb ki, qovluqda nənə axtaralar?.. Əslində, ona heç nənə - filan lazım deyil! (*xəbis-xəbis*) Nənəsini meşədə canavar yeyib... onun iyiñə gəlib... qan iyiñə. (*qəfildən heysizləşir, sayıqlayır*) ...Amma əbəs yerə... heç nə alınmayacaq... elə

burdaca, beləcə... maraqdan qovrula-qovrula gəbərəcək... (*qəfildən qeyzlə kiməsə*) ...dayan-dayan, bu şillə sənə baha oturacaq!.. (*ayrı səslə o biri böyrünə astadan*) ...istiyirsən elə burda ölek - çuvalda... o çuvalda ki, buğda var... (*qeyzlənir, ayrı səslə*) ...Nə hətərən-pətərən danışırsan, əbləh?!.. Təsdiq edirəm - budur!..

Qohum. (*Səidəyə, xoflu*) Əzrayilla danışır... (*cibindən yekə yaylığını çıxarıb gözlərinə sıxır*) Yaziq əmoğlu... hanı sənin o günlərin?.. Qapında cüt-cüt dayanan qara dövlət maşınları?.. Zəhmindən zağ-zağ əsən kraxmallı köynəkli işçilərin?.. Yağışmı yudu onları, selmi apardı?..

Qoca. (*sayıqlayır*) ...dağa qalxıblar... buz bulaqlar... göy çəmənlər... (*oxuyur*)

Sərin bulaq, isti kabab, göy çə-mən...

Dörd yanımız ətir saçan ya-sə-mən...

Səidə. (*bezgin halda Yazıçıya*) ...İndi biz neyləyək?..

Qoca. (*qəfildən qeyzlə*) ...Biabırçılıqdı!.. İt iyiyəsini tanımır!.. Belə də ölkə olar?!.. (*bağırır*) Buranın bir iyiyəsi var, ya yox?.. Sizdən soruşuram!!!.. Orda... (*təngnəfəs*) ...rəhbərin plakatı cirilib... özü də düz ağızından!.. (*halı dəyişir, səsi zəifləyir*) ...Bu nədi belə?.. Küçələr adamla dolub-daşır... adamlar zibil kimi hər yanı bürüyüb... (*qəfildən zəhmlə*) ...Yığışdırın bu adamları burdan!..

Qohum ayağa sıçrayır, tələsik halda əl telefonunun nömrələrini yişa-yişa dəhlizə çıxır. Səidə qorxu içində geriyə səndələyir.

Qohum. (*səsi dəhlizdən gəlir, telefona çığırrı*) Siz yeri qazdırın!! Elə orda - Əfzəldinin yanında! Bir az dərin qazdırın! (*əsəbiləşir*) Bə mən nə deyirəm?.. Pisdi!!!.. Lap pisdi!.. Olsun ki, səhərə çekər!.. Yox-yox, bu dəfə tay üzü o yanadı!.. (*daha bərkdən*) Deyirəm o tərəfini dayna!.. Ə kişi ö - lür!!!.. Başa düşdün?.. Ö-ö-ö-lü-ü-ür!!!

Qoca «Ölür!» kəlməsini eşitcək, nəfəsi itə-itə əcayib öskürək tutmasında boğulmağa başlayır. İşiq dəyişir. Əcaib səslər.

Yazıçı ayağa qalxıb gözündə eynək, anlaşılmaz şövqlə Qocanın konvulsiyalarını izləyir.

Səidə «həkim, həkim!..» deyə-deyə təlaş içində otaqdan çıxır.

...Otaqda bir-birinin ardınca mərhumlar peyda olmağa başlayır. Onların mərhum olduğu - boz, cansız rəngli dərilərindən, bir də üzlərinin eyni ifadələrindən bilinir.

Hamidian əvvəl əlində köhnə akkordeon, Qafar daxil olur. Özünü ehtiyatla qovluqların içine salıb orda hansısa vacib sənədi axtarmağa başlayır. Onun ardınca Xədicə peyda olur, sualtı çəkisizliyi andıran hərəketlərlə otaq boyu dolaşa-dolaşa Qocanın çarpayısını səliqəyə salmağa, qovluqların, yazı masasının tozunu almağa başlayır. Xədicənin ardınca otaqda daha bir mərhum - Məmur görünür, o, Qafara nə işarə verirsə, o biri akkordeonunu çiyninə salıb tanış melodiyani «çalmağa başlayır».

Məmur Qocanın çarpayısının kənarına əyləşir və qəzəblə onun üzünə zillənir.

Qoca. (*gizli isterikayla mərhumlara*) ...o, bura məndən ötrü gəlir... özü də gör bir nə vaxt... mənim bu halımda... (*nəyəsə üstüörtülü işarə ilə, astadan*) ...o, hər şeyi bilmək istəyir... Olmayanları da... (*Qafara*) ...sənin çaldığın havanı da... (*Məmura*) ...sizin qan qrupunuzu da...

Qafarla Məmur qəzəblə Yaziçıya baxırlar. Xədicə ağızını əlleriylə qapayır.

Yaziçı. (*yorğun halda Qocaya*) Mən, onsuz da, biləcəyəm. Bilmək istəyirsinizsə, əslində, mən...

Mərhumlar dəhşət içində bir-birinə baxırlar, səssiz bağırıtlarla yoxa çıxırlar.

Qoca. (*sözünü kəsir*) Səni hamı yaxşı tanıyor. Hamı bilir, əslində, sən kimsən.

Yaziçı. Kiməm?..

Qoca. Deyim?.. Mənfur casus!.. Vot!..

Yaziçı. (*hiddətlə*) Mən?!.. Mən - mənfur?!..

Qoca. Mənfur, mənfur!.. İndi də nənəsinin uydurma faciəsini bəhanə eləyib evlərə soxulan casus!.. Tfu!!!..

Yaziçı. (*hiddətlə*) Siz... mənə... Axi...

Qoca. (*ləzzətlə*) Hə, nədi?.. Söz tapmirsan, ay söz ustası?..

Yaziçı. (*çaşqın*) Siz... Bu... casusluq deyil... Bu... (*söz axtarır*) Bu, mənim peşəmdir!.. Bunun nəyindən qorxursuz ki?!

Qoca. Qorxuram?.. (*tamaşaçılara*) Bu nə danışır?.. (*lağla*) Hə, qorxuram... yaman qorxuram...

Qohum. (*telefonla danışa-danışa içəri daxil olur*) ...elə günə düşüb ki, görsəniz, inanmayacaqsız...

Yaziçı. (*Qocanın yorğanını səliqəyə sala-sala*) Amma bax, mən bir qoca tanıydım ki, ömrü boyu ailəsinə, yaxınlarına zülm və haqsızlıqlar edə-edə, əclaflıqlar və murdarlıqlar bataqlığında üzə-üzə, uzun-uzadı, xəstəliksiz, ehtiyacsız, rahat bir ömür yaşadı... (*xüsusi vurğuyla*) ...Ölən günü isə!..

Qoca. (*səmimi maraqla*) Aha...

Yaziçı. (*səsi enir*) ...o qədər incələşib gözəlləşdi ki, on altı yaşında bakırə yeniyetmə sifəti aldı. (*Qocaya nifrətlə*) Və həmin o yaraşlı bakırə məsumluqla da bu dünyani tərk etdi!..

Qoca. (*qürur dolu qalibiyyətlə*) Əhsən qoca, əhsən!..

Yaziçı. (*elmi-tədqiqat işi aparan tək tamaşaçılara*) Bax, məhz burda bizləri hansısa qorxunc həqiqətlərin astanasına aparıb çıxaran izaholunmaz sırr var...

Qoca. Yenə başladı... Anlaşılmaz!.. Izaholunmaz!.. Yenə sırr açır... Sırr xəstəsi...

Yaziçı. (*qəfildən dəyişir, qocaya sarı çöñür*) Demək, deyirsiz bu qiymətli «səlnamələrinizi» gələcək nəsillər üçün yazmısınız, hə?.. (*əlini qovluqlara atır*) Baxaq görək...

Qoca. (*saxta qorxu ilə*) Aman, dəymə, dokunma onlara, sakın!..

Yaziçı. (*qovluqlardan birini açır, altdan-altdan Qocaya baxa-baxa oxuyur*) Oxuyuram «ömrünüzü həsr etdiyiniz» səlnamələri!..

Qoca. (*qəfildən ayağa sıçrayıb özünü yazı masasının yanına atır, əlindəki tapançanı Yazıçıya tuşlayır, boğuq səslə*) Əllər yuxarı, haramzada!..

Yaziçı əlləri yuxarıda ayağa qalxır. Sim qırılmasını andıran səs...

Qoca. (*astadan*) Kənara çəkil. (*Yazıcı əlləri yuxarıda kənara çəkilir*) Bu evdə, mənim süfrəmdə yediklərin sənə haram olsun!.. Otur, yaz!..

Yazıcı. (*əlləri yuxarıda*) Nə yazım?..

Qoca. (*çiyinilə itələyib Yazıcıını yazı masasının arxasına oturdur*) Yaz. «mən, filankəsova filankəs - (*xüsusi vurğuya*) Nobel mükafatı laureati!.. illərlə etimad qazandığım bu evə məqsədyönlü gizli səbəblə gəlmışəm. Məqsədim - babam yaşında adamın - qocaman təqaüdçünün qəlbini nüfuz edib munis sirlərini əldə etmək, əldə olunanlara bəzək-düzək verib veteranı bir ünsür kimi cəmiyyətdən kənarlaşdırmaq, gözdən salib illər uzunu qazandığı etimadı yoxa çıxarmaq idi. Lakin yazaraq söz verirəm ki, öz yeni əsərlərimdə veteranın yenilməz ideyalarına sadıqlik ənənələrini əzmlə davam etdirəcək, bir daha şübhə doğuran sətiraltı məcazlardan istifadə etməyəcəyəm.

Yazıcı. (*əlləri yuxarıda*) Mən bunu yaza bilmərəm.

Otağa Qohum daxil olur, keçib yerinə əyləşir.

Qohum. (*onlara məhəl qoymadan tamaşaçılarla*) Deyirəm, gör bir nə zəmanəyə gəlib çıxdıq?!.. Bir qazıtdıq yerin qiyməti ölüün özündən baha çıxır!..

Yazıcı. (*Qohum eşitməsin deyə, astadan Qocaya*) Tapançanı yerə qoyun. (*Qoca başını bulayır*) Yerə qoyun deyirəm!.. Yoxsa bu saat...

Qoca. (*astadan*) Nə bu saat?..

Yazıcı. (*astadan*) Sizin bu (*qovluqlara işarə ilə*) səlnamələrinizi açıb tökərəm ortaya, televiziyanı, jurnalistləri də çağırıb biabır eləyərəm sizi. Qoy görsünlər, tanışınlar, əslində siz kimsiz... .

Xədicə işgüzər addımlarla otağa daxil olur, tapançanı Qocanın əlindən alıb əvəzində əlinə sıyıqla dolu nimçə verir, hardansa süpürgə tapıb çəkisiz hərəkətlərle döşəməni süpürməyə başlayır.

Qoca qorxu içində sıyığını yeyir. Yazıcı, heç nə olmayıbmiş kimi, yerinə əyləşib işinə davam edir.

Qoca. (*gözü döşəmədə, içini çəkir*) Xədicə!.. Ay Xədicə!.. Siçovul!! Gəl, onu tut!.. Çarpayının altını yeyib dağıtdı... indi də qovluqlara girişib... Sənin sevimli qovluqlarına...

Qohum. (*Qocanın başını sığallayıır, qəhərlə*) Hardadı Xədicən, ay qurbanın olum?.. (*gözlərinin yaşını qurulayır*) İndi hardan tapıb verim onu sənə?.. (*ağlayıb-ağlayıb tox tuyar, boğazını arıtlayıb*) Az qalıb... bu qədər dözmüsən, bir az da döz. (*üzü işıqlanır, harasa yuxarılara baxa-baxa*) Tezliklə görüşəcəksiz... (*əlindəki yaylığı yelləyə-yelləyə ağı deyir*).

Bu dağlar, qoşa dağlar,
Verib baş-başa dağlar,
Bu yoldan kimsə ötüb,
Göy inlər, bulud ağlar...

Xədicə keçib Qocanın başı üstündə dayanır. Yazıcı qovluqlardan birini əlinə alıb oxuya-oxuya otaqdan çıxır.

Qoca. (*Xədicəyə baxır, tamaşaçılara astadan*) Yenə hirsli. (*Xədicəyə yazılıq-yazıq*) Bir yadına sal... yadına sal da, necə sənin də, uşaqların da əziyyətini çəkmişəm, sizi necə saxlamışam, bu mərtəbəyə qalxanacan, gecə-gündüz, gözümün qarası gedib ağrı gələnəcən işləmişəm, yazmışam-yaratmışam. Odeyna... (*qovluqları göstərir*) topdağıtmaz xəzinə qoyub gedirəm. O qovluqların hər birinə bir bufet... bufet nədi, imarət almaq olar.

Xədicə Qocanı dinləyib qəfildən peysərinə şapalaq çəkir. Qoca şapalağın ağrısından it kimi zingildəyir.

Qohum. (*muğamat üstündə ağrı deyir*) ...İndi Xə-dicə-ə-n gözlə-ə-yir səni... Bağrina basib gözlə-ə-ri-i-ind-ən öpəcək. Belə deyəcək, a-ay Bağı-ı-r... ca-an Bağı-ı-ır...

Xədicə çönüb şapalağın birini də Qohumun peysərinə ilişdirir.

Qohum. (*başını tutur*) Uy!.. Bu nəydi?.. Elə bil təzyiqim qalxdı?!

Səidə. (*dağının qovluqları səliqəyə salır, yerə tökülen vərəqləri yiğir*) Ay əmi, min kərə demişəm sənə - ağını arvad deyər, kişi yox.

Xədicə. (*ağlaya-ağlaya ağrı deyir*) Dağda çıskın olurmu?..

Duman çıskın olurmu?..

Ağlar gözüm, çox ayla...

Bundan pis gün olurmu?..

Qoca. (*ehtiyatla ona qoşulur*) Deyirmanın püskünə,
Çaxmağına, püskünə,
Özün oldün qurtardun,
Məni qoysun pis günə...

Xədicə. Bura bax, ay... (*özünü saxlayır*) Deyirdim, gel bu tozlu qovluqları ataq, onların əvəzinə evə bir bufet alıb qoyaq, hə?.. (*Qocanın böyrünə yumruq vurur*)

Qoca. (*yazıq-yazıq*) Deyirdin, deyirdin...

Xədicə. Deyirdim, onların tozundan burnumun içi giyisir, sinəm tutulur, əlirgiyəm qalxır, hər tərifim od tutub yanır?.. (*hər yerini qaşıyır*) Deyirdim, demirdim?..

Qoca. Deyirdin - deyirdin...

Xədicə. Bə niyə eşitmirdin məni?.. İki ayağını bir başmağa soxub. (*yamsılayır*) «sən qanan məsələ döyü!» deyirdin? (*tamaşaçılara, ağlamsınır*) Nakam getdim bu dünyadan. Bir bufet də alıb qoymadın evə.

Qoca. Bəs televizor?.. Almadım?.. Bakıda birinci televizoru mən aldım səninçün! KVNI!.. Linzayla!..

Xədicə. Ay səni televizor öldürsün elə!.. (*yamsılayır*) KVNI!.. Linzayla!.. Heç qoyurdun, baxım?.. Üstünün örtüyünü qaldırmağımı gördürüm, qovmurdun məni otaqdan ki, (*yamsılayır*) «sən asqıranda ekran əyilir», hə?..

Qoca. (*pərt halda tamaşaçılara*) Hə də, əyilirdi balam də... Mən-bədbəxt neyniyim ki, sən asqıranda bütün bina tərpənirdi?

Xədicə. (*onu eşitmək istəmir, qeyzə*) İtələyib məni mətbəxə salırdın!.. Otağına ayaq basmağa belə icazə vermirdin!.. Axşamacan it kimi qapının kandarında saxlayırdın!..

Qoca. (*qorxu içinde*) Mən... Axı mən...

Xədice. Kiri!.. (*tamaşaçılara*)... Məcbur olub (*ağlamsınır*) dözürdüm. Çünkü səni adam bilirdim. (*ağlamsınır*) Göz gördü, könül sevdi. (*qəfildən nifrətlə Qocaya*) Gecələrsə, sən yuxuda kimlərə mazaqlaşanda, mən pencəyinin döş cibindən bahalı-bahalı sırgalar, üzükler tapırdım... onları kimlərçün aldığını da bilirdim... (*ağlamsınır*) Şəkillərini də ciblərində gəzdirirdin, ay vicdansız, bimürvət şorgöz?!.. Mən... (*tamaşaçılara, məlahətli bir səslə*)... qaşlarımı, əllərimə xına qoyurdum, üzümə qatıq çəkirdim, uşaqları da çımdırıb, qırmızı laləli donumu geyinirdim, bəzənib-düzənib səni gözləyirdim. (*dəyişir*) Sənsə evə girən kimi üzünü turşudurdun! (*Qocaya*) Göstər indi, göstər, necə turşudurdun üzünü!..

Qoca. (*qorxaq-qorxaq başını bulayır*) Bacarmaram.

Xədice. (*yumruğunu yelləyir*) Göstər, deyirəm!..

Qoca. (*qorxa-qorxa üzünü turşudur, yamsılayır*) Fu...u...

Xədice. (*hökmlə*) Denən, nə deyirdin!..

Qoca. (*kövrək səslə*) Nə deyirdim axı?..

Xədice. (*hədələyir*) Özünü axmaqlığa vurma, gədə! De, nə deyirdin!..

Qoca. (*əsəbi incikliklə*) «Püff!..» - deyirdim, – «yenə motal iyi gəlir...» - deyirdim, «yenə qatıq yaxmisan başına?...» - deyirdim...

Xədice. Sonra nə deyirdin?..

Qoca. (*qorxa-qorxa kəkələyir*) Nə deyirdim?..

Xədice. Yadından çıxıb, hə?.. (*Qocanı yamsılayır, qalın səslə, hökmlə*) «Bura gel, ay motal!..» - deyirdin, «Mənə çay gətir, motal!..» deyirdin!.. Mənsə sənə... (*yazıqlaşır*) balam kimi qulluq edirdim... səni bax bu əllərimlə çımdırırdım, ay vicdansız... (*tamaşaçılara*) O vaxtlar mən belə deyildim ki?!. Güclü idim!.. İri idim! (*Qocaya*) Səni qətvəyə büküb qucağıma alırdım ki, birdən, Allah eləməmiş-Allah eləməmiş, canına soyuq dəyər, saçlarını tozsoranla qurudurdum ki, balışın nəmlənər...»

Qoca. (*tamaşaçılara, yazıq-yazıq*) O vaxtlar fen yox idi...»

Xədice. Sənsə məni otağından qovurdun! (*qalın səslə, hökmlə*) «Yeri get işinə!..» deyirdin. (*Qocanın üstünə yeriyir*) Cəllad!.. (*qəfildən nə işə xatırlayıb ayaq saxlayır, nəvazişlə*) Əziz, sevimli... (*qəfildən qəzəblə*) qaniçən cəllad!.. (*qollarını Qocanı altna salıb qucağına almaq istəyir*)

Qoca. Yox-yox!.. Olmaz!.. Olmaz!.. (*əmrə*) Qoy yerinə!.. (*Xədice ona məhəl qoymur*) Yerinə qoy, deyirəm sənə!.. (*Əsəbi amiranəliklə*) Yiğisdir özünü!.. (*Xədice duruxub dayanır*) Avam arvad! Heç vaxt heç nəyin yerini bilmədin! Yerini bil!.. (*qəfildən astadan*) Ay axmaq, məni bu cürə bilirsən, kim apara bilər?.. (*Xədice başını bulayır*) Bilmirsən?.. (*Xədice yenə başını bulayır*) Əzrayıl!.. Yalnız Əzrayıl!.. (*bir qədər də astadan*) Əzrayılı tanıyırsan?..

Xədice. (*Qocadan aralanır, əllərini, tozunu silən kimi bir-birinə çırır*) Yo-ox...

Qoca. Tanımırsan?.. Bəs sən... ikicə il bundan əvvəl burda, bax bu çarpayıda can verəndə, xırıldaya-xırıldaya... (*yamsılayır*) «qorxuram, yaman qorxuram» deyib inildəyəndə, O dünyadan dalınca kim gəlmüşdi?..

Xədice. (*fikrə gedir*) Kim gəlmüşdi?..

Qoca. Bir yaduva sal də. Bu da səninçün siçovul tutub başını yumruğnan əzmək döyü ki?!. (*Hövsələsi daralır*) Yaduva sal, kim gəlmüşdi dalunca!..

Xədice. (*bir qədər də fikirləşdikdən sonra sevinclə*) Dədəm Qorqud!..

Qoca. (*gülür*) Ay bədbəxt... (*gülməkdən uğunub gedir*) Dədən döyüldü ye o.

Xədice. Dədəm döyüldü?.. Bə kim idi?..

Qoca. Can verəndə adamın dalınca kim gəlir, a axmaq, hə?

Xədice. Kim gəlir?..

Qoca. (*xüsusi vurğuyla*) O!!..

Xədice. (*dik atılır*) O - yəni kim?..

Qoca. (*tamaşaçılara*) Günümə bax da. Bu adamlı mən əlli il bax bu evdə yaşamışam. Bir adam ki, (*əsəbi gülüşlə*) Əzrayılla dədəsini ayıra bilməyə... (*Xədicəyə*) Əzrayıll!..

Xədicə. Yox, əşsi?!. Deyirəm axı, dədəmə oxşamırı. (*Süpürgəsini qoltuğuna vurub, utancaq gülüşlə yaşmaqlanıb, gülə-gülə yoxa çıxır*).

Qoca. (*onun ardınca*) Yeri-yeri... yeri, get işuvə, tarla gözeli!..

Yazıcı. (*əlində qovluq daxil olur*) Yazıq Xədicə xala... (*Qocaya*) Statistikaya görə, qadınlar ərlərindən çox yaşayır. (*Açı iztehza ilə*) Burda da orijinalsiz, istisnasınız!

Qoca. Hə, gəl indi bunu da araşdır!.. Pa atonnan!.. Bu adamin əlindən mafar yoxdu də. Ölürsən, ölməyə də qoymur. (*Yenə «özündən gedir və sayıqlayıır»*) ...Yenə bayram!.. Yenə şənlik!.. Gəl-gəl, əziz bayramım, bir də öpüşək!.. Həyat, sən nə qəribəsən?!.. (*qəfildən gözünə sataşan nədənsə ehtizaza gəlir*) İlahi, gör bir burda nə qədər cüçü var?!.. Rənbərəng, gözəl-gözəl cüçülər... (*bayaqdan bura başlaşağı oturub ağzının içində Quran oxuyan Qohuma*) Gör bir, Əflatun necə də dayısı Ərestuna oxşayır?!..

Qohum. (*burun yaylığını gözlərinə sıxır, kədərlə*) Məni daha tanımır... Ağziəyrini boynunun ardından tanıyan Bağır daha məni tanı-mır!.. (*ağı deyir*) Bu-u mə-ənəm... sənin tək-ta-na ə-moğlun-n...!

Qoca. (*sayıqlayıır*) ...bəs bu?.. Bu yox, məhz bu... ağappaq... (*qolundakı olmayan saata baxır*) ... Ay ama-an!.. Qatara gecikirəm! Cəmi üç dəqiqə dayanır... Birdən qapı açılmadı?!.. Neyləyərəm?.. Olmaz axı?!.. Bu yekəlikdə də çarpayı olar?.. Əslində olar, amma olmamalıdır. (*qəfildən sıçrayıb ayağa qalxır*) Düzlən!.. Farağat!.. Addimla, marş!..

Parad marşı eşidilir. Qoca yerində sıçrayıb yatağın içində addımlayıır, sonra mil dayanıb, tribunadan parad qəbul edən tək, «qarşısından keçən insan kütlələrinə» əlini yelləyir. İzdiham səsləri eşidilir. «Yaşasın!», «Var olsun!..»

Çiyində akkordeon, Qafar görünür. O, oğrun addımlarla çarpayıya qalxıb Qocayla yanaşı dayanır və akkordeonu «çalmağa başlayır». Çala-çala Qocanın qulağına nə isə piçildayıır, pencəyinin qoltuq cibindən çıxardığı sənədi gizlice Qocaya ötürür.

Qoca sənədi alıb parada əl eləyə-eləyə, gözucu oxuyur, oxuduqca, dəhşətdən gözləri bərəlir, üzü əyilir, paradı salamlayan əli, cərəyan vurmüş kimi, havadan asılıb qalır.

Qafar pencəyinin o biri cibindən çıxardığı tapançanı da Qocaya gizlice ötürür və müəmmalı şəkildə mürəxxəs olur.

Qocanın bir əli həvəssiz halda paradı salamlasa da, o biri əli tapançanın tilsiminə düşür... silahı ovcunun içində sıxıb tətiyini çəkir və aramla gah tribunanın qarşısından ötüb-keçən insan kütlələrinə, gah tamaşaçılara, gah da otağın bir küncünə çəkilib qovluqları tədqiq edən Yazıçıya tuşlanır... son anda tapança geriye «qanrilir» və Qocanın özünə «zillənir»...

Qoca bağırır və tapança sanki bu bağırtıdan açılır....

İşiq dəyişir. Qoca üzünü tutub yataqdan yere yixılır.

Mərhum Məmur tapançanı yerdən qaldırıb səriştəli ehtiyatla burun dəsmalına bükür.

Səidə. (*dəhşətlə içini çəkir*) Qan!.. Onun burnundan qan gəldi!.. Bu... bu... O, ölürl!.. (*çaşqın halda yerində vurmuxur*) Mən... Həkim çağırmaq lazımdı, həkim!..

Qohum. (*Qocanı ehtiyatla kürəyi üstə çevirir, müəllim təbiri ilə Səidəyə*) Can çəkişməsidi, bala. Bizim tərəflərdə buna «axır əlamət» deyirlər. Həkim-zad lazım döyüll. (*Qocanı Səidənin köməyi ilə yatağa salıb üstünü basdırır, tamaşaçılara gizli sevincə*) Gedim, dəstəmazımı alıml!.. (*otaqdan çıxır*)

Qoca. (*sayıqlayıır*) ...Dəyməyin... dəyməyin... heç kəsə izn vermərəm!.. Heç kəsə!.. (*vahimə içində ayılır*) ...Sən sus!..

Otaqda mərhumlar peyda olur. Qoca onları görüb dikəlir. İşiq dəyişir. Əcaib səslər.

Mərhumlar dolabın yanındakı stulu çarpayının üstünə qoyurlar, Qocanı stula oturdurlar, özləri səssiz addımlarla otaq boyu dolaşa-dolaşa döşəməyə səpilmiş kağızları əllərinə alıb oxuyurlar. Məmur Qocaya yaxınlaşış əl çantasından çıxardığı qadın çəkməsinin tayını ona uzadır. Qoca çəkmə tayını iyləyib bağıra basır, sonra ayağına geyməyə çalışırsa da, geyinə bilmir.

Qoca. (*vahimə və təlaş içində*) Yox-yox!.. Bu, mənim çəkməmdi. Dəqiq mənimkidi. İnanmısız mənimkidi?..

Mərhumlar Qocanın çəkmə ilə əlləşmeyini müşahidə edirlər. Mərhüm Məmur əl çantasından çıxardığı sənədi hakim təbiri ilə oxuyur.

Məmur. «Salmanova Müşkiyyə Paşa qızı. 1912-ci il. Varlığıyla partiya ideyalarına antitəbliğat ovqatı yaratmaqdə günahlandırılırlar...»

Qoca. (*duruxur, vahimə içində əlindəki çəkmə tayına baxır*) Yox-yox, bu, mənim çəkməm deyil. Baxın bir, ayağıma olmur...

Qafar Qocaya yaxınlaşış dinməz üzrxahlıqla onun qollarını qandallayır.

Qoca. Mən?.. Yox, siz neyləyirsiz?! Hamınız səhv edirsiz... Neyisə qarışdırırsız. (*Yazıcıya işarə ilə*) O da elə bilir. Bu, düz sözümdü, mənim çəkməm deyil. Görmürsüz, barmağımın ucunda qalır?.. Buyurub yoxlaya bilərsiz.

Yazıcı Qocanın üstünə şığıyır, əllərini boğazına keçirib onu boğur.

Yazıcı. (*yandırıcı piçiltiyla*) De, yaramazın biri, yaramaz!..

Qoca. (*boğula-boğula*) N-nəyi?.. D-deyi-im?!

Yazıcı. (*nəfəsi təngiyə-təngiyə*) Bütün bunlar nə deməkdi, onu de... Bu çəkmənin sahibinin soyadını de!.. 463 nəyin və haranın nömrəsidi, onu de!..

Qoca. (*boğula-boğula*) ...B-bu... a..di rə-rə-qəmlər...di... çək... mə isə...

Məmur iri, ağır addımlarla yeriyb qocanın başı üstünü alır, Yazıcıni Qocadan kənarlaşdırır. Yazıcı geriyə səndələyib, yuxudan ayılmış kimi ətrafına baxır, yazı masasının arxasına qayıdib, eynəyini gözünə taxır və işinə davam edir.

Məmur. (*oxuduğu sənədi əlinin içində bürmələyir, o biri əlinə vura-vura, amiranə*) Hə, belə-belə işlər, Bağır Cəfəriç. Hamımızın axırı budu. Qocalıq, xəstəlik, yorğan-döşək, sayıqlamalar... Bu mərhələdən hamı keçir. Amma baxır, kim necə. (*Pauza*)

Qoca. (*qorxu içində*) Necə yəni «necə»?..

Məmur. (*narazı*) Siz yaman çox sayıqlayırsınız. Artıq sözlər danışırsız.

Qoca təşviş içində ayağa sıçrayır, Məmurun qarşısında farağat vəziyyətini alır.

Qoca. (*qızdırmaли kimi astadan*) Mən qəti sayıqlamıram, yoldaş Yoldaşov!.. Sayıqlasam belə, əqidə sayıqlığımı itirmirəm!.. Mən... (*qəfildən dizi üstə düşür, səmimi kövrəkliliklə*) ...sizi sevirəm, yoldaş Yoldaşov. Sizə şeir də ithaf etmişəm, özünüz yoxlaya bilərsiniz. (*dizin-dizin sürünbüb küncdəki qovluqlardan birini seçir, geriyə sürünbüb onu Məmurun qarşısında döşəməyə qoyub açmaq istəyirsə də, mərhum Məmur bir ayağını Napoleon saylığı ədayla qovluqların üstünə qoyur*)

Məmur. Bu ki, sizin şeriniz deyil, Bağır Cəfəriç, özünüzü niyə aldadırsınız? Bu şeiri mənə sizin (*xüsusi vurğuya*) «görkəmli», «əzəmətli» şairiniz yazıb. (*tamaşaçılarla, acı rişxəndlə*) Canını havasız, qaranlıq zindanlardan, bədənləri rəqqas kimi əsdirib göbək atdırıran elektrik cərəyanlarından qurtarmaqdan ötrü...

Qoca. (*ayağa sıçrayır, farağat vəziyyətində*) Ədəbiyyat - ikiüzlülükdür, yoldaş Yoldaşov!.. Bu, bizim firqənin illərlə sinaqdan çıxardığı əbədi, dəyişməz şuarıdır!.. Bizim borcumuz - simasız cizmaqaraçlarının axırına çıxməq, ikiüzlülükün kökünü partiyamızın səadət bağçasından kəsmək, intellegent donuna girmiş bu saxtakarları ifşa etməkdir!..

Məmur. (*qanıqara*) Sənin də son vaxtlar aludə olduğun bu cizmaqaraçılığın heç xoşuma gəlmir. Olmaya, sən də...

Qoca. (*Qoca onu eşitmirmiş kimi, əlaçı şagird təbiri ilə, səsi gəldikcə ucadan*)

Odur bütün dünyada ən müqəddəs, ən əziz!

Sühlün, haqqın günəş tək, sönməyən məşəlidir!..

Ən çətin döyüşlərdə bütün zəfərlərimiz

Yalnız onun zəkası, işıqlı əməlidir!..

Məmur əllərini arxasında çarpezlayıb fikrili halda otaq boyu gəzisir.

Səidə daxil olur, yerdən qaldırıldığı kağızı ucadan oxuyur.

Səidə. Əcəb ağ gündədir mənim vətənim!

Dünyaya yayılıb şanım-şöhrətim! (*gözlərini qiyıb mətnin ardını astadan oxuyur*)

Gəl doyunca ağ üzündən dişləyim... (*döyüküb yan-yörəsinə baxır, ardını daha astadan oxuyur*) Bu gecə bizim gecə - sevirəm səni...

(*ayrı vərəqi qaldırıb oxuyur*) Kimdə vardır, gözəlim, səndə olan şüx... (*sonrasını ürəyində oxuyub dəhşət içində Qocaya zillənir*)

Mərhumlar yerdən qaldırıqları kağızları oxuyurlar. Bir-birinə uyuşmayan mətnlər qarşıqlığı yaranır. Məmur ayağa qalxıb hökmün ardını oxuyur. Hamı susub hökmü dinləyir.

Məmur. Azərbaycan Sovet Sosialist Respublikasının Cinayət Məcəlləsinin 346-prim, 643 bəndinin «A» bölməsinin 4-cü, 634 bəndinin «F» bölməsinin 6-ci, 463-cü bəndinin «A» bölməsinin 3-cü və həmin bəndin «Q» bölməsinin 1-ci paraqrafında göstərilən əsaslarla Salmanova Müşkiyyə Paşa qızı...

Qafar peyda olur, çıynində tūfəng, nizamlı əsgər addımlarıyla Qocanı qabağına qatib aparır. Otaqdakılar bir-bir qeybə çəkilir. Ətraf qaranlığa və səssizliyə qərq olur.

Yazıcı yorğun halda ayağa qalxır, tamaşaçılara nə isə demək istəyirsə də, fikrindən daşınır, yazı masasının arxasına keçib eynəyini, bloknot və qələmlərini çantasına yiğir, pencəyini geyinib otağın işığını söndürür və çıxır.

Dəhlizdən Yazıcıının cib telefonunun əcaib sədaları eşidilir, getdikcə azalır və itir.

BİRİNCİ HİSSƏNİN SONU

İKİNCİ HİSSƏ

Həmin otaq. Amma nəyinsə dəyişdiyi hiss olunur. Çöldə uğuldayan küləyin səsi çarpayıda uzanan Qocanın iniltilərinə qarışır.

Qohum əynində Qocanın zolaqlı pijaması, qolları qoltuğunda çarpayının yanındakı stulda əyləşib.

Yarıqaranlıq dəhlizdən Yazıcıının cib telefonunun əcayıb səsi eşidilir. Qohum səsə bənd imiş kimi, gözü ilə Qocaya nəyiş başa sala-sala, saxta öskürəklə öskürməyə başlayır.

Yazıcıının silueti dəhlizin yarıqaranlığında, bir qədər sonra otaqda görünür. O, yenə otaq boyu barmaqlarının ucunda yeriyb kündə üst-üstə qalanın qovluqlara yaxınlaşır, əlini, püşk çıxaran tək, qovluqlardan birinə atıb açır. Qovluqun içindən, kağız əvəzinə balış tükü fəvvərə vurur...

Yazıcı. (*dik atılıb qovluğu, əlini yandıran kimi, yerə atır*) Uy bismillah!..

Qohum məkrili qəhqəhəylə gülür.

Qoca. (*Qohumun təbiri ilə astadan*) Bisimillahir-rəhmanir-rəhim, əlhəmdü lillah rəbbül aləmin... Ər rəhmanir rəhim, maliki yavmuddin... İyyakə nəbudu və iyyakə nəstəin... İhdinəs Sirat-əl müstəqim, Sirat - əl ləzinə əl əmtə əleyhim...

Yazıcı. (*qovluğun içindən düşmüş vərəqi əlinə alıb oxuyur*) «...hər şeyi kağıza köçürə bilmək - böyük səadətdir... Bütün gördüklerini, eşitdiklərini, hər səsi, sözü yaza bilmək xüsusi istedad və səbr tələb eləyir...

Qoca. (*Qohumun təbiri ilə sayıqlayır*) Nə yaxşı geldin, a bala?!.. (*Qohuma işarə ilə*) Halı bayaqdan çönüb. Həcər bibimiz də can üstə olanda, (*Qohuma*) yadındadı, ta axıracan özünü necə apardı?.. (*Yazıcı diksinih gah Qocaya, gah da Qohuma baxır, sanki hansının hansı olduğunu dəqiqləşdirmək istəyir*) Kişi kimi! Mətanətlə! Amma nə fayda?.. Elə ki, Əzrayıl gəlib başının üstünü aldı...

Qohum. Ax, Əzrayıl-Əzrayıl!.. Səndən xilas yoxdu ki, yoxdu... Harda olsa, gəlib tapacaqsan ovunu!..

Qoca. ...arvard başladı uşaq kimi yalvarmağa, (*yamsılayır, yaziq-yaziq*) «möhələt verin mənə, möhələt!..» deməyə. (*Yazıcı, qovluq qoltuğunda yazı masasına sarı gedir, orda*

*qovluğu masanın üstünə qoyub pencəyini soyunur) Buna deyən gərək. «Ay arvad, səksəni ötmüsən, yenə möhlət istəyirsən?..» Adam utanır, vallah... Arada elə bil özü də utanırdı... başını aşağı salıb, üzünü divara çevirib yeməkdən imtina eləyirdi... Axır günlər ləp utancaq olmuşdu, yazıq. Ağzını üstündəki ədyalla belə... (*üstündəki ədyalla yaşmaqlanan tək*) bağlayırdı. Elə o cürə - yaşmaqlana-yaşmaqlana da, gəlin kimi köçdü bu dünyadan... Bizlər beləyik, balam də, ölməklə aramız yoxdu. Nəslimiz belədi.*

Yazıçı. (*qovluqdan çıxardığı o biri vərəqi stolüstü ləpmanın işığına tutub oxuyur*) «...mürəbbənin üstüylə qəşəng bir milçək dolanır... mürəbbədən dadmaq isteyir... qaşığı ona sarı itələyirəm, «ye, əzizim, doyunca ye...» - deyirəm... Axır ki, qaşaqa qonur... anlayıram. bu balaca, zərif cücüyə dəyə bilmərəm... buna, sadəcə, haqqım çatmaz...» (*susub nifrətlə Qocaya baxır*) Bəs 37-də dırnağı çıxarınlara, kəllə sümükleri aramsız damcılarla deşilənlərə haqqınız çatırdı?..

Qohum. (*sualı gözləyirmiş kimi, Qocanın təbiri ilə astadan*) Onlar həqiqətən ölməli köpək uşağı idilər. Bir özün fikirləş. bir şair ki... (*o yan-bu yanına baxır, astadan*) ...yüksek, ali hissərdən, dönyanın özündən də böyük mətləblərdən yanan dahi filosof «xox!» eləyən kimi, mücül olub qorxaq dovsana çevrilə... (*yamsılayır, yaltaq səslə*) «Mən yox-mən yox, o...» - deyə... əl-ayağı əsə-əsə. «Sizə yazüb bildirirəm ki, mən - filankəsov filankəs bu sətirləri yazarkən heç də partiyama, onun səadət dolu işıqlı gələcəyinə, böyük, humanist kommunist ideyalarına xələl yetirmək fikrində olmamışam» yaza, bunun harası yazıqdı?..

Qoca. (*ağzının içində dua oxuyur*) ...əuzu billahı min-əş şeytanır-rəcim... Bismillahir rəhmanır rəhim... Əlhəmdü lillah rəbbül aləmin... (*duanın ardını oxuyur*)

Qohum. Balam, biz görmüşük şairi dar ağacına çəkərlər, diri-diril tonqallarda yandıralar, o da sinəsini qabağa verib. «Öldürün məni!» deyər. Bax, Nəsimi. Dərisini diri-diril soydular, o da... (*çarmixa çəkilmiş pozanı alır*) ...qan gözünü tuta-tuta. (*pafosla*) «Ən-əl-həqq!..» - deyib durdu.

Qoca. (*sayıqlayır*) İşiniz olmasın... qoy soysunlar... dəyməyin ona...qoy heç olmasa, birinin dərisi soyulsun... Gələcək nəsillər üçün...

Qohum. Bilirsən, bala, dərinə gedəndə, Nəsimin özü də düz demirdi axı?!.. (*tamaşaçılara*) Buna deyən gərək, «balam, həqq sənsənsə, onda bəs o birilər, o peygəmbərlər kim idi?.. O müqəddəs bükülülər, kitablar nəydi?..» Bax bu şair-yazıçı tayfasından o Allahlıq iddiasına görə həmişə zəhləm gedib də! Başdan-başa uydurmadılar!

Yazıçı. (*qovluqdan çıxardığı vərəqləri, pul banknotları kimi bir-bir işığa tutub baxabaxa*) Nə uydurma, a kişi?!..

Qohum. (*əsəbi*) Bəli, uydurma!.. Hamınız uydurursuz! Elə o da... İmaməddini deyirəm... o da uydururdu!.. (*acı istehzaya*) «Məndə sıgar iki cahan!..» Pa atonnan!.. A balam, hansı cahan?.. (*tamaşaçılara*) Hansını deyir ə, bu?.. Bəyəm bu dünya elə iki cahandan ibarətdi?.. Bax biz...

Yazıçı. Siz, yəni kim?.. (*bloknotunu açır, nə isə qeyd eləməyə hazırlaşır*)

Qohum. (*çaşır*) Yəni... (*qəfildən bədgüman*) ...belə hökumət adamlarını deyirəm. Dövlətin təmsilçilərini nəzərdə tuturam. Heç vaxt öz cızıqlarından çıxmırlar. Sizin kimi Allahlıq iddiasına düşmürülər. Nefti də axtaranda, bilirlər harda axtarırlar. Əvvəl o yerin xəritəsini cizdirib quyunun yerini dəqiq müəyyənləşdirirlər, sonra o yeri belə yavaş-yavaş oyurlar...

Qoca. (*sayıqlayır*) ...Allaha yalvar... denən, «keç günahımdan... neyləmişəmsə, qanmazlığımdan eləmişəm...» tövbə elə... (*bağırır*) ...denən «tövbə!..»

Qohum. (*danişa-danişa ayağa qalxır, guya Qocanın yorğanını düzəldir, əslində isə, onun dodaqlarını, açarı buran kimi burub, ağzını «kilidləyir»*) ...Yaxud elektrik şalbanının üstünə yazüb yapışdırırlar. «Çıxma, öldürər!» Kim ki bunu qulaqardına vurur, dəli kimi şalbana dırması, cərəyan onu vurur, o da kəlləsi üstə yerə yixilib ölürl!..

Qoca. (*sayıqlayır*) ...can... can... can... canım... ay canım... ay mənim gözəlim, canım, gözüm...

Qohum. Sızsə... Belə olmaz axı?!.. Ağına-bozuna baxmadan, elə dırmaşırsız, dırmaşırsız... A balam, hara dırmaşırsız?.. İş bərkə düşəndə isə... (*qəfildən qəzəblə*) min cilidə düşürsüz!..

Yazıcı. Hansı cildə?.. Şəxsən mən - elə buyam!

Qohum. Hələ yaxşı yetişməmisən, ona görə! Ədəbiyyatın... o necə deyirdin onu?.. (*xüsusi vurğuyla*) Bədii sözün!.. əsil tamını yaxşı-yaxşı çəkməmisən ciyərlərinə, ona görə!..

Yazıcı. (*qeyzlənir*) Bura bax, qohum, mən bilmirəm sən haranın... (*özünü ələl alır*) ...nə peşənin sahibisən, amma... (*barmağıyla hədələyir*) ...ədəbiyyatla işin olmasın!.. O, sən girən kol deyil!..

Qoca. (*Yazıcını indi görürmüş kimi, vahimə içində içini çekir*) ...ona... əlindəki tapançaya bax... Görürsən?.. O... barmaq deyil... tapançadı!.. İndi tətiyi çəkəcək... Bura gəlməyində məqsədi budu! (*ağlamsınır*) Axı deyirdim sizə, sizsə inanmırıdız... (*qəfildən bağırır*) Qoyma!.. Tut onu!.. (*ağlayır*) ...məni... o, bura məni öldürməyə gəlib... (*yazıq-yazıq*) ...çəkmə tətiyi... dayan, qıyma...

Qohum və Yazıcı duruxub dayanırlar, təəccübələ Qocaya, bir-birinə və Yazıcıının tapança lüləsi kimi hələ də havada saxladığı barmağına baxırlar. Yazıcı «tapançasını» gizlədən tək, əllərini arxasında gizləyir.

Qohum. (*«tapançadan» gizlənən tək, oturduğu stulun arxasına sıçrayıb çöməlir, ordan, səngərdən danişan tək, ehtiyatla Yazıcıya*) Sənin o hörmətli, görkəmli el ağsaqqalın var e... O... (*xüsusi vurğuyla*) «neçə-neçə ədəbi əsərlərin» müəllifi... (*ayağa qalxır, şəstlə keçib yerinə əyləşir, ayaqlarını bir-birinin üstünə aşırır*) ...dövlət maşınını arvadından çox istəyir. Prezidenti görəndə isə... (*ayağa sıçrayıb dirnaqları üstə qalxır, balerinasayağı təzimlə*) ...nazlı-qəmzəli məşuqəyə çevrilir. (*yamsılayır, incə səslə*) «Bəli, cənab prezident!..», «Doğru buyurursuz, zat-aliləri!..» (*dabanları üstə düşür, nifrətlə kənara*) Tfı!!..

Qoca. (*sayıqlayır*) ...döz bir az, qurbanın olum... az qalıb... lap az qalıb... (*çönübü Qohuma*) Yazıqsan, bala, özünü darixdırma... Bax, Xasay əmoğlumuz yadındadı?.. O da can verəndə, elə hey tüpürürdü... tüpürməkdən dili-ağzı qupquru qurumuşdu... susuz torpaq kimi cadar-cadar olmuşdu...

Yazıcı. (*Qocaya məhəl qoymadan, Qohuma*) Mənim dövlət maşının yoxdu. Prezidentlə də görüşmürəm. (*tamaşaçıqlara ovsunda*) Amma onun yaxınında olmağa, nəfəsi, qoxusu duyulan ən yaxın məsaflərində dayanmağa, oturmağa, havadan asılmağa can atan görkəmlilərimizin vəzifədən, orden və mükafatlardan da əlavə... (*qorxunc sirri açan təki*) ...ondan daha nə istədiyini anlamağa çalışıram!..

Qoca. (*sayıqlayır*) ...deyim indi nə istəyirlər... Sevgi istəyirlər, sevgi!.. Dövlət sevgisi!.. Güc sevgisi!..

Qohum. (*Qocaya məhəl qoymadan, Yazıcıya*) Bax, deyəndə sənə ki, siz - şair-yazıcı tayıfası ikiüzlüsüz, acığına gəlir. Balam, ikiüzlüsüz də. Bax, Bi-Bi-Si-yə müsahibəndə deyirsən ki. (*qovluqlardan birini açır, içindən oxuyur*) «Mən həmişə məşhurluqdan qaçımşam. Məşhurluq – azadlığını öz xoşunla əlindən verməkdi. (*onu şairanə səslə yamsılayır*) Küçərlərə rahat yerimək, istədiyin asudəliyi yaşamaq - böyük səadətdir!..», (*səsi dəyişir*) Bu yandan da dörd bir yanı öz şəkillərinlə doldurursan. İndi biz nə başa düşək, hə?..

Yazıcı. (*Qohumun üstünə şığıyıb qovluğu ondan almaq isteyirsə də, o vermir, çəşqin halda*) Siz... bu, hansı qovluqdu?..

Qohum. (*qovluğu arxasında gizləyir*) Balam, de, biz də bilək də. İndi sənin hansı sözünə inanaq, hə?.. Hələ ortada bircə dənə Nobel var, bu boyda hoqqalar çıxarırsan, gör indi Allah eləməmiş, əcdadların kimi, qaranlıq zindanlara düşsən, nələr eləyərsən!..

Yazıcı. (*çəşqin*) Nələr eləyərəm?..

İçəri Səidə daxil olur.

Qohum. (*Səidəyə işarə ilə, astadan*) Bax, birinci, elə bu sadıq uşaqlıq dostunu satarsan!.. Özü də keçi qıymətin!..

Səidə. (*pərt*) Həyətdə yenə hüzür düşüb!.. Bu son iki ayda dördüncü ölüdü...

Qoca. (*yastıqdan dikəlir, dəhşət içində*) Ölü??.. (*özünü balışın üstünə buraxır, şövq/ə*) Kimdi ölen?.. Ölen kimdi?.. Deyin mənə... Niyə susursuz?!.. İndi kim öldü?.. Tez olun, deyin!.. Bu dəfə ölen kimdi, hə?..

Səidə. (*keçib Qocanın başı üstündə dayanır*) Sənin qulaq dostun. (*Qoca əcaib səslərlə inildəyir, bilmək olmur, gülür, yoxsa ağlayır*) Talib müəllim... Səkkizinci mərtəbədən. Srağa günün axşamı elə oturduğu yerdə keçinib. Dırnaqlarını tutan yerdə...

Ətraf dəyişir. Əcaib səslər. Hardansa qaranlıqdan «qovluq var, qovluq...», «təzə qovluqlar...» deyən insan səsləri eşidilir. Qohum dəhşət içində Qocanı qucaqlayır. Dəhlizdən. «işığa borcunuz var, a bacı, kəsirik!» və Xədicənin. «Əşşı, kəsirsen, kəs də, tay cana yiğildiq əlinizdən axı...» sözləri eşidilir. Otaq qaranlığa qərq olur və yalnız danışanların səsləri eşidilir.

Yazıcı. Səidə... hardasan?..

Qoca. (*sayıqlayır*) ...İşığa həsrətdir işlər, əməllər...

Qohum. Bağrım çatladı... Ay qız, Səidə, hardasan?..

Yazıcı. Səidə!..

Qoca. (*sayıqlayır*) ...Səidə... Səidə... Səidə...

Səidə. Hə!!!

Yazıcı. Şamlar hardadı?..

Səidə. Dayanın bir də! Gözüm ayağımın altını görmür axı?!.. (*uzaqlaşan ayaq səsləri*)

Qaranlıq sakitlikdə təngiyən insan nəfəsləri, müəmmalı ah-uflar eşidilir...

Yazıcı. (*əl fənərini yandırıb casus kimi otaq boyu gəzir, tamaşaçılarla*) Mistikadı!.. Xalis mistika!..

Qoca. (*Qohumun dizinə dirsəklənir, kədərlə*) ...ancaq qaranlıqda görüşürük... neyləyək, ayrıca şəhərimiz yox... bəlkə də biz xoşbəxt ola bilərdik... bəlkə də xoşbəxtik, xəbərimiz yox... yaxın əyləş... burda bizdən savayı bir kəs yoxdu...

Qohum. (*əsəbi*) ...Əlini çək, gədə!.. İtil, deyirəm!.. Zimbət oğlu, zimbət...

Yazıcı Qocaya yaxınlaşış fənəri üzünə tutur. Hər üçü dəhşət içində bağırlılar. Dəhlizdən işiq ucu görünür. Səidə əlində yanar şam otağa daxil olur, çığırınların bağırtısına dik atılıb o da bağırlır... Otağın işığı sanki bu bağırtılardan yanır və hamı otağın ortasında aq xalatda peyda olan həkimə zillənir.

Səidə. (*təlaş içində həkimə*) Siz... kimsiz?.. Bura hardan girdiz?..

Həkim cavab vermir, baş barmağını çeynəyir.

Qoca. (*qəfildən dikəlib yerinin içində oturur, gümrah halda Həkimə*) Ölən mən deyiləm. Mən... (*Qohumu göstərir*) onun əmoğlusuyam. Budu, burdayam. Baxın, sapbasaqlamam. İstəyirsiz, «Lezginka» oynayıb...

Həkimin cavabını gözləmədən, ağızında «Lezginka»-nın motivini oxuya-oxuya, yataqda oturan yerdə rəqs edir. Qohum da, tilsimə düşmüş kimi, hövlnak ayağa qalxıb çəşqin halda rəqs edir. Yazıcı da qeyri-iradi rəqsə qoşulur. Səidə dəhşət içində oynayanlara baxır.

Həkim. (*rəqsə məhəl qoymadan, görünməyən kiməsə astadan*) Məlumatı həmən göndərmışdım. Demişdim axı, səkkizinci yox, ikinci mərtəbə.

Qeybdən səs. Məlumat yenə səhv ötürülüb.

Həkim. (*əsəbi*) Allah əkbər!.. Kim baxır orda axı bu işlərə, anlaya bilmirəm?!.. İndi mən neyləyim?.. (*sükut, yerinə atılmış telefon qudoklarının səsi*)

Qohum. (*Həkimi yanlayır*) Siz heç dördüncü mərtəbədə olmusuz?.. Orda bir qarı... balaca bir qarı can üstədi...

Səidə. (*çəşqin halda gah Qohuma, gah həkimə baxır*) Siz...

Həkim. (*əlini Qocanın göbəyinə qoyur və əli cərəyan vurmuş kimi əsməyə başlayır, astadan kiməsə*) Qəribədi... ötən dəfə də onun canı on beş qranomil idi. Həmən ölçüdə də qalıb. Bu, görünməyən işdi. Əslində o artıq çoxdan...

Qeybdən səs. Bu barədə ötən dəfə məlumat verilmişdi. Bu, bizim səlahiyyətimizdə deyil. İşinizi görün.

Qoca. (*Həkimə*) Doxdur, dünən onun... (*Qohumu göstərir*) ...burnundan qan açıldı. Bizi lərde buna «axır əlamət» deyirlər.

Qohum. (*həkimə astadan*) Bu, işaretdi. Bunu arayışınızda mütləq qeyd eləyin.

Səidə. (*həkimə*) Bağışlayın, elə bil siz... ötən dəfə gələn deyilsiz axı, hə?.. Axı deyəsən, ötən dəfə, elə ondan qabaq da... sizi görməmişəm... (*Həkim cavab vermir, məşğuldur*)

Qoca. (*Səidəyə*) Gördün, a bala?.. O da mən deyəni dedi. Deyir. «Ölür. Tay lap az qalıb, döz bir az. Görmürsən rəngi-rufu nə gündədi?!..

Səidə. O dəfə də demişdilər... (*nifrətlə Həkimə*) Amma onlar gedəndən sonra o durub idman elədi...

Qohum Səidənin bu sözündən ayağa sıçrayır, qollarını yana açaraq təlaşla idman hərəkətləri eləməyə başlayır. Hamı təəccübə bir-birinə baxır.

Səidə. (qorxu içində geriyə çəkilir) Ay mama!..

Həkim. İdman elədi?.. (fikirli) Ölümqabağı belə hallar olur.

Yazıcı. (əlindəki qovluğu kənara atır, Həkimə) Nə ölümqabağı-ölümqabağı salmısız?!.. Sizə deyirlər «o idman elədi», sizsə elə (yamsılayır) «ölümqabağı!.. ölümqabağı!..» Camaati ələ salmısız, nədi?.. Zəng eləyəndə dəstəyi asırsız, gələndə də deyirsiz «ölür!..»

Səidə. (coşur) Hə də!.. Siz bizə düzünü deyəcəksiz, ya yox?!.. Axı biz də insanıq?!.. Yazığış axı?!

Həkim. (çaşqın) Əsəbiləşməyin, xanım. Bilirsiz, elə mətləblər var ki...

Qeybdən səs. (Həkimin sözün kəsir, ciddi) İşinizi görün.

Həkim. (özünü ələ alır, müləyim səslə) Bir az səbirli olun, hər işi öz yoluna qoyan – səbrdir...

Səidə. Bəs biz neyləyirik?.. Səbr eləməkdən səbr kasasına dönmüşük! İndi deyin neyləyək, kimi çağırıq?!

Həkim. (sehrli səslə) Qorxun, qorxun, qorxun belə sözlərdən!.. İndi, belə vaxt buralarda belə danışmaq olmaz!.. Axı bura...

Qeybdən səs. (ciddi) İşinizi görün.

Həkim. (səsə məhəl qoymadan) ...astanadı!..

Yazıcı. (başını qaldırır, tilsimlənmiş kimi) Astana?..

Qoca. (başını qaldırır, vahimə ilə) Astana?..

İşıq dəyişir... Əcaib səslər. Həkim qəribə sehrli hərəkətlər edə-edə, əcaib yerişlə qovluqlara sarı gedir, orda birini açır.

Həkim. (sehrli səslə oxuyur) «Dünən Sədrəddin də dünyasını dəyişdi. Elə əziyyətlə getdi ki, yazılıq... O dünyadakı əzizlərinə əl eləyə-eləyə. Niyəsə, mənə də əl eləyirdi. Elə hey. «Bağırcan, Bağır, gəlirəm!.. Gözlə, qardaşım!» - deyirdi. Mən burda ola-ola, o məni (süni təəccübə) O üzdə - ölülərin arasında necə görə bilərdi?..» (qovluğu bağlayıb müəllim təbiri ilə Səidəyə) Görürsüz, canüstü məqamlar nələr baş verir?..

Yazıcı. (ovsunlanmış kimi Həkimə sarı gedir) Bu... bunu hardan oxuduz?.. (qovluğu Həkimdən alıb oxuyur) «Həyətin uşaqları bağırbağır oynayırlar. Mən də burdan sakitcə onlara. «Bağırin-bağırin, əziz balalar!..» - deyirəm. Mən ki ölməmişəm! Mən sağam!.. Ölən öldü, qalan mənəm!..» (nifrətlə Qocaya baxır) Ölüməndən necə də qorxurmuşsunuz...

Qoca. Mə-ən?.. Qorxaq – belə sənin o dilgir cizmaqaraçılarından!.. Quyruqları qapı arasında qalan kimi, bütün nəslini satmağa hazır olan simasız köpək uşağı!..

Yazıcı. Nə?.. (yanındakılara) O nə dedi?.. Simasız?.. Mənəm simasız?.. (ayaqqabısının bir tayını çıxarıb Qocaya tulazlayır, Qoca qabağında yerə düşən ayaqqabını yerdən götürüb Yazıcıya atır)

Səidə. (Həkimə) Görməli günlərimiz qabaqdaymış...

Həkim. (fikirli halda) Bu, can çəkişməsidi. Ölümqabağı belə şeylər olur. İnsanın gözünə nələrsə, kimlərsə görünür, insan ağır qalüsünassiya halları keçirir... Belə bir deyim də var, eşitməmiş olmazsız. Deyir. «Xəstə ki başladı başmaq atmağa – demək, vaxtı çatıb».

Qohum ayağa qalxıb Qocaya yaxınlaşır, cibindən güzgü parçasını çıxarıb Qocanın ağızına tutur. Qoca inildəməyə başlayır.

Səidə. (*güzgünü Qohumun əlindən alıb əsəbi-əsəbi yerə çırpir, Qocanı itələyib yatağına salır, Qohuma*) Sən də bu güzgünü dəqiqədəbir gözümüzə soxursan!.. Tədqiqatçı olub mənimcün!..

Həkim. (*əli inildəyən Qocanın nəbzində fikrli, yenə kiməsə astadan*) Bu, nə iləsə əlaqədardır. Onun əvəzinə qonşu mənzillerdəkili aparırlar. Binada daha xəstə qalmayıb.

Qohum. (*güzgünü yerdən götürüb cibinə basır, canfəşanlıqla həkimə*) Qalıb-qalıb, dördüncü mərtəbədə balaca bir qarı qalıb. Ba-pbalaca bir qarı... Belə yüngül, çəkisiz... Can üstədi... Qoy cibinə, apar.

Qeybdən səs. (*işgüzər tonda*) Məlumat hər dəfə belə gedir. Bu, bizlik deyil. İşinizi görün.

Həkim. (*Qohuma məhəl qoymadan, Qocaya*) Az qalıb, bir qədər dözün.

Qeybdən səs. (*işgüzər*) Ölür.

«Ölür» kəlməsindən hamı dik atılır.

Qoca. (*dik atılır, həyəcan içində*) Ki-im – mə-ən???.

Qohum. (*lağla*) Yox, mən!.. (*əlindəki güzgünü ona göstərir, məkrələ*) Ay balam, niyə başa düşmək istəmirsən, nəfəsinin istisi tay yoxdu!.. İndi neyləyək, zornan nəfəs verək sənə?..

Qoca. Necə yəni yoxdu?.. Bəs axı... (*vahimədən bərəlmiş gözlərlə ətrafindakılara baxır*) Axı mən danışram, yeyirəm, rəqs edirəm?!.. (*qəfilədən üzü dəyişir, Qohumun yaxasından ikiəlli yapışılı özünə sarı çəkir, qəzəblə*) Deyirsən, «yoxdu nəfəsim?», elə elə ki, olsun, it oğlu!.. Yoxsa yenə qoduqluğa basdırıb yal yedizdirərəm sənə!.. (*Qohumu itələyib yerinə oturdur, tamaşaçılara, nikbin*) Bu nə deyir?.. Mənim nəfəsimə nə gəlib?.. Budu ha... (*bardaş qurur, nəfəsini yoqa üsulu ilə alıb buraxır*) Doxdur, buna bax... (*dərin nəfəslər alır*) Odu a-a!..

Səhnədə mərhum Qafar peyda olur, ehtiyatla Qocaya sarı yeriyor.

Qafar. (*Qocaya*) O sənə elə gəlir, Cəfəriç. Bu, həmişə belə olur. Canın çıxanda, adama elə gəlir, cibindən nə isə düşdü... əyilib götürmək istəyirsən... bir də baxırsan, budu ha-a... sən harda-a-a, əl-ayağın harda-a-a...

Qoca. (*tələsik əllərini yoxlayır, ayaqlarını tərpədir*) Əllərim də, ayaqlarım da budu, burdadi.

Qafar. (*sevincək*) İndi tay ayaqların sənə lazım olmayıcaq. Düz bir həftədi ki, heç nə yemirsən.

Qohum. (*qürurla*) Bir həftədi ki, boğazından su da keçmir!

Qoca. (*şübhə ilə*) Su da keçmir?.. Di, sən ölü?!

Qafar. Bir damcı da!.. Bu isə... (*astadan, Qocanın qulağına*) Bu o deməkdi ki, artıq üzü bu yanasan.

Qoca. (*çaşqın halda Qohuma baxır*) Üzü...

Qohum. (*qəddar səslə*) Üzü o yana.

Qoca. (*vahimə içində*) O yana, yəni ha tərəfə?..

Qafar. (*nəvazişlə*) O yan, elə bu yandı. Bizim tərəflər.

Həkim. (*sehrlı səslə*) Əslində, hər yan bir yönəldi, hamı bir aradadı... .

Qoca. (*qızdırımlı kimi, nəfəsi təngiyir*) Hansı yön?.. Nə ara?... *Siz məndən nə istəyirsiz?.. (Qəfildən gözü Qafara sataşır, gözləri bərələ qalır)* Qafar?!.. Qafa-ar... bu sənsən?..

Səidə. (*əlini əlinə vurur, Qohumun təbiri ilə*) Bay dədə, Qafarı deyir... (*fərəhələ o birlərə baxır*) Qafar əmioğlusunu deyir. Ömrü boyu sürücülük eləyib ona. Yaxın silahdaşı olub...

Yazıcı. (*govluqların içindən bezgin*) Bunun nə qədər silahdaşı olub, ay canım?!..

Səidə. İnişl maşın altda qaldı yazıq... Onu görür. Demək, tay çatıb.

Yazıcı. Hara çatıb?..

Həkim. (*sehrlı səslə*) Astanaya.

Səidə. Astanaya?..

Qohum. Qazaxıstanın paytaxtına?..

Qoca. Bura... (*ətrafına baxır, əcaib işıqlar, səslər əks-səda verir*) ...məgər bura astanadı?..

Qafar. Astanadı, əzizim. Özüdü ki, var. As-ta-na...

Qoca. (*tamaşaçı zalının işıqları yanır, tamaşaçılara*) Bəs bu adamlar kimdi?.. Astana sakinləridi?..

Qafar. Hə, burda hamı Astana sakinidi. Biz də, onlar da... (*tamaşa zalının işığı tədricən azalır*)

Qoca. (*ətrafi vahiməli nəzrələrlə gözdən keçirir*) Astana... yəni...

Həkim. (*sehrlı səslə*) Yəni bu dünyayla O dünya arasında olan ilahi keçid...

Qafar. Çox xatalı yerdi. Burda ağlagəlməz işlər baş verə bilər. Bu yer... (*Qocanın qulağına astadan*) ...xüsusi zonadır.

Qoca. (*vahimə içində*) Zona?..

Qafar. (*səsi dəyişir, ərkyana*) Hə də. O dəfə demişdim axı sənə?!..

Qohum. (*Qocanın qulağına, məxfi*) Bu... həmin o zonadı?..

Səidə çarpayının kənarına oturur, Qocanın nəbzini tutur.

Həkim. Siz burda oturmayıñ, xanım. Canını qəfildən tapşırar, qorxarsız.

Həkimin bu sözündən Qoca kamança səsini andıran iniltiyələ inildəyir.

Səidə diksinib ayağa qalxır.

Qoca. (*sayıqlayır*) ...ölüm... ölü'lər... kim var burda?... Səidə, sən burdasan?.. (*cavab gözləmədən*) Bəs sən?.. (*Həkimə işarə ilə*) Bəs bu kimdi?.. (*bağırır*) Bu adamlar kimdi, doldurmusuz bura?.. Bölüşdürüñ... kim ha tərəfdə olmalıdır! Sağdakılar sağa, soldakılar sola! (*qəfildən zəifləyir*) Artıq adamları yiğisdirin burdan... Dağılışın... havam çatmış!.. Pəncərələri açın...

Yazıcı. (*kiməsə ucadan*) Açıñ pəncərələri!

Qafar. (*hamını dəhlizə sarı itələyir*) Dağılışın. Keçin-keçin, burda dayanmaq olmaz!

Qapının zəngi vurulur.

Səidə. Dayanın!.. S-s-s!.. (*astadan*) Bu, işiq idarəsindədi! Gedim, saygacı düzəldim...

Barmaqlarının ucunda dəhlizə sarı yeriyir. İşiq sönür.
Qorxunc səsler... Yarıqarnılıqda otağa kiminsə daxil olduğu bilinir. Hami bir-birinə dəyir.
Qocanın iniltisi, doğuş əzablarının səsini andiran vahiməli bağırlıtlara keçir.
Qafar Qocanın üstünə şığıyb onu boğmağa başlayır.
Qohum yerini tutub səsi titrəyə-titrəyə Yasını oxuyur.
Xədice tələsik hərəkətlərə Qocanın çənəsini bağlayır.
Səidə isterik çıçırlarla. «Öldü?.. Öldü?..» - deyə-deyə yerində vurnuxur.
Yazıcı əl fənərini Qocaya tuşlayıb peşəkar maraqla onun boğulmasını müşahidə edir...
Qəfildən işiq yanır və hamı təəccüb içində, otağa daxil olan Qonağa zillənir.
Qonaq heç kimə məhəl qoymadan elektrik saygacında qurdalanır, orda nəyinsə yerini dəyişdikdən sonra eynəyini gözünə yaxınlaşdırıb göstəriciləri səliqəylə bloknotuna köçürür.

Qafar. (*vahimə içində Qonağa işaret ilə Qocaya*) Bu... Odur!..

Qoca. (*hövlnak*) Kim?.. (*Qafar dəhşət içində geri çəkilib yox olur*)

Xədica. (*qollarını geniş açıb kövrələ-kövrələ Qonağın üstünə yeriyir, qəhərlə*) Dədə, ay dədə!.. Qamən axan suların!.. Qaba ağacım... cöngə gözlərin...

Qonaq. (*Xədicəyə astadan*) İtil!.. Yaxın gəlmə!.. Yeri get, işinə!.. (*tamaşaçılara*) Bu qədər qaba məxluq olarmı?!.. (*Qocaya baxır*) Yazlıq... Ay yazılıq...

Səidə. (*dilxor halda tamaşaçılara*) Heç hənanın yeridi?.. (*Qonağa*) ...Ay qardaş... Ay əmi, deyirəm, bəlkə siz... .

Qonaq. (*Səidəyə məhəl qoymadan, bloknotunda nəyisə hesablayır, ağızının içində öz-özünə*) Doqquz min beş yüz altmış dördü vuraq on iki tam yüzdə altiya, eləyir... (*hesablayıb nə isə yazır*)

Yazıcı. (*eynəyini saçına keçirir, Qonağa*) Ay yoldaş, bəlkə siz sabah gələsiz?.. Görürsüz ki, evdə xəstə var. Özünüz görürsüz də...

Qonaq. (*nəzakətlə*) Bacım, bu dəqiqə bütün məmləkəti – aləmdə xəstəsi olmayan ev yoxdu. İndi əgər biz işimizi xəstəlik kimi gündəlik maneələrə görə dayandırısaq, gərək onda şəhər işıqsız qala. (*bloknotuna baxır, Səidəyə*) Üç aylıq borcunuz qalıb, bu da eləyir... (*cibindən kalkulyatora bənzər əcaib bir şey çıxarıb düymələrini basır*) ...on bir manat yeddi qəpik... .

Səidə hövsələsiz hərəkətlərə paltarının ciblərində, sonra çantasında eşələnənəcən, Qonaq Qocaya yaxınlaşır. Xədica Qonağın zəhmindən donuxub künçə sıxlıır.

Qonaq. (*Qocaya astadan*) Hə, vəziyyət necədi, qoca, hazırlısan?..

Qoca. (*vahimə içində Qohuma*) Bu kimdi?..

Qohum. (*barmağını dodaqlarına basır*) S-s!.. (*vahiməli piçiltıyla*) Odu!..

Qoca. Odu?.. (*qəfildən uşaq kimi ağlamağa, ayaqlarını döşəyə döyücləməyə başlayır*) Yo-ox... istəmirə-ə-əm... Getmirə-ə-ə-m... Möhlət... Möhlət...

Qonaq. Nə?.. Yenə möhlət?.. (*tamaşaçılara*) Pa atonnan!.. A kişi, adama nə qədər möhlət verəllər?.. Ötən dəfə gəldim, dedin. «möhlət», getdim, ötən il bu vaxtlara çəkərdi, gəldim, yenə zırıldayıb ağladın ki. «möhlət». Balam, bu möhlət bezrazmer-zaddı bəyəm ki, ya darta-darta uzadasan?..

Qohum. (*Qonağı yanlayır, canfəşanlıqla qulağına*) Siz dördüncü mərtəbədə olmusuz?.. Orda bir balaca qarı... .

Qonaq. (*Qohuma məhəl qoymadan, qəfildən əsəbi*) İki ildi hamını yiğmişan burda boğaza!.. Gah üçüncü mərtəbəyə göndərirsən, gah səkkizə, gah o bloka, gah bu birinə. İnsanda bir insaf olar, mürvət olar. Binada tay adam qalmadı... Yeddi il əvvəl prostatun işmişdi, yadundadı?.. Dedin, möhlət ver. Onda nə isə yazırdu. Yaxşı, bunu bildik. (*tamaşaçılara*) Mən, ümumiyyətlə yazıya, sözə həmişə yüksək qiymət vermişəm...

Qoca. (*sayıqlayır*) ...Cəhənnəmdi, cəhənnəm... hər yer yanır... havasızlıq... bürkü... balaca, qara adamlar... (*qəfildən tavanda nə isə görmüş kimi içini çekir*) Simürğ quşu, al məni qanadlarına!..

Qohum. (*Qocaya*) Ağ eləmə tay. Cəhənnəmdə Simürğ quşu nə gəzir?..

Qonaq. (*cibindən çıxardığı pulu saya-saya*) Əsas məsələ - Cəhənnəm-Cənnət döyüll... .

Səidə. (*pulu saya-saya Qonağa yaxınlaşır, pulu uzadır*) Nə varsa, elə budu... (*boş pul kisəsini açıb içini Qonağa göstərir*)

Qonaq. (*pulu alıb sayır, sonra kalkulyatorda nə isə hesablaya-hesablaya*) Əsas məsələ... (*pulu səliqə ilə qatlayıb pencəyinin içəri cibinə qoyur*) yol məsələsidid. Bu dünyadan O dünyaya keçid məsələsidid. Astana məsələsidid.

Qoca. (*vahimə içində*) Astana?..

Yazıcı. (*başını qaldırır*) Astana?..

Qohum. (*vahimə içində*) Qazaxistanın paytaxtı?..

İşiq dəyişir. Otağın içi ilə küləyə bənzər nəyinsə dolaşlığı hiss olunur.

Yazıcı. (*Səidəyə*) Bu nədi belə?..

Səidə. (*çaşqınlıq içində*) Elə bil nə isə dəyişdi... .

Həkim. (*harasa uzaqlar baxır, sehrlı səslə*) Sübən açılmasına az qalıb... Bir azdan üfüqdə Günəşin ilk şüası çırtlayacaq. Elədə, bütün dünyada nə isə dəyişir... .

Qonaq. (*heç kimə məhəl qoymadan, Səidəyə*) Nolar, buna da şükür. Axır nə isə ödədiz. Camaatı bu qədər incitmək olmaz. İşiq idarəsinin uşaqlarını deyirəm. Onların da evi var, ailəsi var, sizdə olduğu kimi, xəstələri var... (*tamaşaçılara*) Ay camaat, borcunuza öyrənin və ödəyin!..

Səidə. (*əsəbi*) Mənimlə də sizin aranızda lap az qalıb. Gələn aydan bu qapını sindirəsanız belə, açan olmayıacaq.

Qonaq. (*nəvazişlə*) Niyə ki, mənim balam?..

Səidə. Çünkü... çünkü gələn ay mən... (*çantasını əsəbi-əsəbi didişdirib içindən təyyarə bilet çıkarır, Qonağa göstərir*) Budur baxın!..

Yazıcı. (*başını yazının üstündən qaldırır*) Çünkü o, bilet alıb. Gələn ay... (*Qocaya baxır*) Ümidvarıq ki, gələn aydan qardaşının yanına - Avropaya köçəcək. (*ayağa qalxır*) Ərə gedir!..

Qoca. (*başını yastıqdan qaldırır*) Qələt eliyor!.. (*hamı heyrətlə içini çekir*) O, ərə yox, gora gedir!..

Qonaq. (*Qocaya*) Səfəh-səfəh danışma, qoca! Gora sən gedirsən, o yox! Bax, deyəndə sənə ki, vaxtin çatıb, «möhlət-möhlət» deyib ağlayırsan. Kor-kor, gor-gor, balam, çatıb vaxtin da!.. Yadındadı, bir müddətdən sonra mən yenə gəldim. Onda da yenə yazı bəhanəsi ilə «möhlət» deyib ağladun. Yenə yazığım gəldi, dedim, necə olsa, kişi yazı adamıdı, yenə çönüb getdim. İndi yenə həyasız-həyasız «möhlət» deyib ağlayırsan. Özün cəhənnəm, bu yazıqlara rəhmin gəlsin. Nə görmüsən a kişi, bu toz-torpaqlı dünyada?..

Qohum. (*Qocanın qolunu dümsükləyir, astadan*) Öz aramızdı, düz deyir balam də! Sən lap ağını çıxartdın e-e!..

Qonaq. Bax, hər yerin zoqquldayır, dizlərin əsir, çörəyi çeynəməyə də taqətin yoxdu. (*göylərə zillənir, üzü işqılanır*) Amma orda... (*əlini dolabın üstündəki bulanıq su dolu stəkana atır və ordan Qocanın protezini çıxarır*) ...orda belə oyuncaqlar sənə lazımlı olmayıacaq...

Həkim. (*məlahətli səslə*) Bu, ondan asılı deyil. Burdan əl çəkə bilməyən - onun bu dünyaya öyrəmiş toxumalarıdı.

Qoca. Toxumalar? Ah toxumalar... Mənim müdrik, sədaqətli toxumalarım... Sizi necə də sevirəm?!.. (*kimisə qucaqlayan tək, qollarını özünə sarıyb öz çiyinlərini, qollarını öpüşlərə qərq edir*)

Qonaq. (*səbri daralır, zabitəli səslə*) Vətəndaş Cəfərov!.. Ayağa qalxin!..

Qoca ayağa sıçrayıb Qonağıın qarşısında diz çökür.

Qoca. (*yalvarışla*) Mən hər şeyi yazmışam, yoldaş Bağırov...

Qohum. (*astadan*) Bo-oy?!..

Qoca. ...olduğu kimi. Siz necə demişdiniz elə, qibleyi-aləm!.. Maliki-bil istiqlali-külli mərhumeyi-cahan!..

Qonaq. (*əsəbi gülmək tutur*) A kişi... Ay kişi, mən Bağırov döyülməm...

Qoca. (*sözünə davam edir, məxfi tapşırığı çatdırıran tək, astadan*) Hər şeyi olduğu kimi yazmışam. Nöqtəbənöqtə. Necə demişdiniz. «Çto napisano perom, ne vürübiş i toporom!..» Hamısını da elə paylaşdırılmışam ki, lazım olan əllərə çatsın. Buna illərimi sərf eləmişəm, yoldaş Bağırov. Sizə və partiyama sədaqət yolunda yorulmadan əzmlə çalışmışam. Bircə gün belə özümə rahatlıq verməmişəm!..

Qohum. (*başını yelləyir, yanında dayananlara*) Yazıq əmioğlu. Dövlət qulluğunda başı çox bələlər çəkib. Hamısı onun nəticəsidi. O qorxunu o, ömrü boyu canında gəzdirdi. Gecələr Stalinlə gizli görüşlərindən danışırıdı. Deyirdi. «Koba hər gecə məndən hesabat istəyir...»

Qoca. (*Qohuma sarı astadan*) Tfu üzüvə, xəbərçi köpək oğlu!..

Yazıçı. (*duruxur*) Hesabat?.. Hansı hesabat?..

Qoca. (*dizi üstə Qonağa*) İcazə verin, yoldaş Stalin, sizinlə bağlı yazılışı fikirlərim qalıb. İzin versəydiniz...

Qohum. (*Qonağı yanlayır, Qocaya işarə ilə astadan*) Bu, odur. Ötən dəfə həmkarınıza da demişdim. Əleyhinizə antitəbliğat kompaniyasını aparan odur. Səhər-axşam məclislərdə əleyhinizə danışır...

Qonaq. (*saxta təəccübə*) Mənim əleyhimə?..

Qohum. Özüdür ki, var, zat aliləri, sizin. Bax, o isə... (*gözündə eynək, təqdidatına davam edən Yazıçıya işarə edir*)

Qonaq. (*gülümsəyir*) Nə karədir axı o?..

Qohum. Siz onu yaxşı tanımirsiz. O, (*yarıpiçılıyla*) sizin əməliyyatları təsvir etmək fikrinə düşüb!..

Qonaq. (*maraqla*) Əməliyyatları?.. Hansı əməliyyatları?..

Qohum. (*qorxu və çəşqinqılıqla*) Canüstü əməliyyatları. (*bir az da astadan*) O üzə keçməyin sirli incəliklərini deyirəm. (*səsi dəyişir*) O cür yüksək həssaslıq, nəcib duyum qabiliyyəti tələb edən belə bir incə və məsuliyyətli məqamı o bilirsiz necə təsvir edir?.. (*lap astadan*)

Qoca. (*sayıqlayır, mahni oxuyur*)

İsmi-pünhan, niyə məndən küsübən,

Dost mehriban ya bir olar, ya iki...

Qonaq. (*əlini Qohumun çıynınə qoyur, dostyana*) Sən, yaxşısı budu, otur, oxu.

Qohum yerinə qayıdib kiçik kitabçasını əlinə alır, bu dəfə xüsusi avazla oxumağa başlayır.

Qoca. (*sayıqlayır, qələbə təntənəsə ilə*) Heç nə çıxmayaçaq!.. Hamuvuzun halvasını yeyəcəyəm, köpək uşağı!.. Buna bir bax, mənə əmr eləyir!.. Nolar? Kim deyibsə, yaxşı deyib... «Zamana ehtiyacı var!..»

Qonaq. (*Qocanın başının üstünü alır, hökmə*) Kəlməyi-şəhadətini de.

Qoca. (*vhimə içində*) Uje?.. Axi... (*Qohumu göstərir*) ...o hələ oxuyur?!..

Qonaq. Onun sənə aidiyyatı yoxdu. O dua burda qalanlar üçündü.

Qoca. (*gözlərini bərəldir*) Mən... demək, uje gedirəm də, hə?..

Qonaq. A kişi qorxma, səni elə nəcabətlə aparacağam, ruhun inciməyəcək. (*ətrafdakılara*) Mən sözə, yazıya həmişə qiymət vermişəm.

Qoca. (*Qonağın cəngindən qurtulmaq üçün qəfildən ayağa sıçrayıb Yazıçının üstünə cumur*) Bura bax ey, sən orda yenə nə axtarırsan?.. Dədöün malidi, balam?.. Belə də həyasızlıq olar?.. Balam, bu qız... (*Səidəyə işarə edir*) ...demədi sənə ki, «gəlmə bu evə?.. Babam səni görəndə halı xarab olur?..» (*Səidə Yazıçını, qoruyan təki boynunu qucaqlayır*) Tay adama necə deyərlər?!

Yazıçı. (*fikri qovluqlarda*) Onlar mənimkidi!..

Qoca. (*gözləri kəlləsinə çıxır*) Nə??? Səninkidi?.. (*O birilərə*) Gördüz?.. Mən nə deyirdim?.. Qara qızın dərdi varmış. (*Yazıçıya yaziq-yaziq*) Bala, bunlar haçannan səninkı oldu?..

Qohum. (*duanın içindən Qocaya*) Fikir vermə, ağızına gələni danışır. Gah itkin nənəsini bəhanə eləyir, gah qovluqları. Nə istədiyini özü də bilmir.

Qonaq. (*Qohuma*) Sən işində ol, yayınma!.. (*Qohum dua oxumağına davam edir*)

Qoca. (*Yazıçının üstünə yeriyir*) Sən gəl, burda ara qarışdırma!.. Gah mənə cumursan, gah qovluqlara, gah «nənəm!..» deyib dad eləyirsən... Qarnuun ağrısı de, biz də bilək, balam da!..

Yazıçı. (*fikri qovluqlarda*) Mən sizə demişəm.

Qoca. Nəyi demisən?.. Almış il bundan əvvəl bu dünyadan köçmüş nənəni burda niyə axtarırsan? Dedigün budu, balam da, bəlkə düz demirəm?.. Harda görünüb ki... (*tamaşaçılara*) qovluqlarda da adam axtaralar?..

Yazıçı. Qovluqlar mənə ayrı məsələdən ötrü gərəkdilər. Yüksək vəzifələrdə işlədiyiniz 37-ci illər barədə material toplayıram.

Qohum. (*kitabçanı bir kənara qoyub ayağa qalxır*) Material toplayırsan? Belə də material toplayarlar?.. Bir ayağı gorda olan aqsaqqal adama...

Qoca. (*astadan Qohuma*) Mənim hər iki ayağım burdadı.

Qohum. (*Yazıcıının üstünə yeriyir*) ...rahatlıq vermirsen, dirəmirsən kişini divara ki, nənəm belə gəldi, əqrəb belə getdi... Balam, bu kişi sənə əlli dəfə adam dilində deyib ki, nənəni tanımır, o barədə də heç bir məlumatı yoxdu! Sənsə sakit olmursan, əl çəkmirsən, onun arxivinə girişirsən...

Qoca. (*hardansa arxadan, astadan Qohuma*) Təhqirləri de. Sən təhqirləri de...

Qohum. (*Yazıcıının üstünə yeriyə-yeriyə*) Baban yaşında adama, özü də bu vəziyyətdə olan yataq xəstəsinə olmazın sözlər deyirsən, ittihamlar irəli sürürsən...

Yazıcı. Bəs o?.. O demir?.. Məni də, bütün qələm əhlini də təhqir eləmir?

Qoca. (*hardansa arxadan Yazıcıya*) Ay sizi qələm öldürsün elə!..

Qohum. Bə niyə dözürsən bu təhqirlərə?.. Düz adamsansa, niyə çıxıb getmirsən evinə-eşiyinə, hə?..

Həkim. (*hardansa kənardan*) İnsanların bir-birinə təzyiq göstərməsi böyük günahdır...

Qoca. (*Həkimə məhəl qoymadan Qohumun qarşısına keçir, Yazıcıya*) Tay bir o qalib üzünə tüpürüb qovalar səni, sənsə yenə əl çəkmirsən!..

Qonaq. (*bəyanat formasında*) Can üstə olan məxluqat nədənsə narahat olanda canını tapşırı bilmir. Buna «canbəsər» deyərlər! (*Yazıcıya*) Özünü günaha batırma, qızım.

Yazıcı. (*özünü itirir*) Mən... bunu qəsdən eləmirəm. Bu, məndən asılı deyil. (*başını aşağı salır*) Yazısız, sözsüz mən həmişə özümü belə bir cür... (*söz axtarır*) ...çılpaq hiss edirəm... (*Qocayla Qohum mat-məəttəl bir-birinə baxırlar.*)

Qohum. Bu da bunun daniştiği söz...

Qoca. Yalandır!.. Gözünün içiñə kimi ağ yalandır!.. (*yamsılayır*) «çılpaq hiss edirəm»... Yenə uydurur!.. Bütün bu dediklərin - ədəbiyyatdır!.. Hara gəldi, dürtürsən o andıraqalmış ədəbiyyatını!.. Bəsdir daha!.. (*qəfilidən yumşalır*) Həqiqəti söyle!

Yazıcı. Hansı həqiqəti?..

Qoca. Bu evə soxulmağının əsil səbəbini!

Yazıcı. (*çaşqın*) Siz nə demək istəyirsiz?..

Qohum. (*həzzlə, Yazıcıya*) Hə, nədi?.. Özünü niyə itirdin?.. Düz adamsansa, de də!..

Yazıcı. (*çiyinlərini çəkir, çashqın*) Mən... bu evə oğurluğa gəlməmişəm.

Qoca. (*tamaşaçılara*) Ağzında deyir, «qovluqlar mənimdi», bu yandan da deyir, «oğurluğa gəlməmişəm». Gəl indi baş aç da.

Yazıcı. Mən axı demişdim sizə?.. Demişdim axı, əsər yazıram...

Qohum. Allah, sən saxla!..

Yazıcı. ...37-ci illərdə yüksək vəzifələr tutmuş partiya işçisinin həyatından.

Qoca. (*tamaşaçılara*) Yəni ki, məndən. Buyurun. portret – roman!

Qohum. (*əllərini bir-birinə vurur*) Pa atonnan, qızda üzə bir ba-ax!..

Yazıcı. Lap əslinə qalanda isə...

Qohumla Qoca. (*maraqdan, az qala, ayaq barmaqlarının üstünə qalxıb tarıma çəkilirlər*) Aha?!..

Yazıcı. ...mənə canüstü məqamın təsviri üçün...

Hamı heyrət içində içini çəkir. Yazıcı başını aşağı salıb susur.

Qohum. (*tamaşaçılara*) Sən insanda həyasızlığın dərəcəsinə bir bax!..

Qoca. (*tamaşaçılara*) Başa düşdüz də?.. Bu adam bura mənim ölümümü yazmaq üçün gəlmiş ki, onu öz əsərində təsvir eləsin!

Səidə. (*vahimə içində kənara səndələyir*) Sən heç bunu mənə deməmişdin...

Qoca. Hə-ə, axır ki, gəlib çatdıq mətləbə. Axır ki, uydurmalarını bir kənara qoyub adam dilində danışdın. (*qəfildən yazıq-yazıq tamaşaçılara*) Ay camaat, eşidin, bilin. bu adam... yox-yox, bu məxluq canidir!.. Mənə inanın, qardaşlar!.. Gördünüz?.. Bunu özü də boynuna aldı. Ona nə qovluqlar lazımdı, nə itkin nənəsi. Bu adama... (*ağlamsınır*) mən lazımadam, mən köpək oğlu!..

Qonaq. (*Qocaya qəzəblə*) Kəlmeyi-şəhadətini de, qoca!.. De. Əşhədü ənla İlahə illəllah!..

Qoca. (*Qonağı eşitmirmiş kimi, qəhərlə*) ..Demə mən... uzunömürlü təqaüdçü, əmək veterani... (*protezi stekandan çıxarıb ağızına taxmağa çalışır*) ...bu dünya şöhrətli adam üçün... (*xüsusi vurğuya*) Nobel mükafatçısı üçün!.. əbədi... tfu, ədəbi material imişəm! (*yazıq-yazıq Yazıçıya*) Bala, ayrı bir şey tapmadın yazmağa?..

Yazıcı başını aşağı salıb iti addımlarla yazı stoluna sıri yeriyir.

Qohum. (*astadan Qocaya*) Sən bir ona bax - ona bax, yenə ora gedir...

Qoca. (*özünü qəfil sıçrayışla yazı masasının qabağına atr*) Dəymə onlara!..

Yazıcı. (*Qocaya, sərt*) Onlar mənimkidi!.. İcazəsini Səidədən almışam!..

Qoca. (*gözlərini bərəldir*) Səidədən?.. Səidə kimdi, a bala? (*qovluqlara işarə ilə*) Bu boyda zirvənin iyiyəsi Səidədi bəyəm?.. (*nifrətlə Səidəyə baxır*)

Səidə. (*çaşqın*) Mən dedim, sonra verərəm... yəni ki...

Qohum. (*eynəyini gözünə taxıb Səidəni düşmən gözü ilə başdan-ayağa sözür*) Belə de-e!.. Denən, tay düşmən ocaq başındadı da!..

Qoca. (*qışqırır*) Sonrası olmayıacaq!.. (*Yazıcıının üstünə cumur. Əlbəyaxa olurlur. Qohum da, Səidə də savaşa qoşulurlar*)

Qohum. (*əlləşə-əlləşə tamaşaçılara*) Nə abırsız adammış ə-ə, bu!.. Nobel də belə alıb bax!.. A bala, a bala!..

Qoca. (*Yazıcıyla əlləşə-əlləşə, təngnəfəs*) Mən hələ ölmürəm!.. Qovluqları da notarial qaydada dövlət arxivinə təhvil verəcəm!.. Qoy tarix üçün saxlansın!.. (*çönübü bağırır*) Notariusu bura çağırın!..

Yazıcı Qocanın üstünə şığıyır, özünü evə aparmaq üçün bağlama-bağlama yiğib iplə sarıldığı qovluqların qənşərinə atır. Qoca onu kənara itələyir və onlar yenə əlbəyaxa olurlar.

Qonaq. Yoldaşlar, əl saxlayın. Belə olmaz axı?!.. Ay bacım!.. Sakit olun... Ayıbdır axı, ziyalı adamlarsız...

Ətrafdakılar Qocayla Yazıcıını ayırmak isteyirlərse də, ayıra bilmir və özləri də biixtiyar savaşa qatılırlar.

Qonaq savaşnlara yaxınlaşıb kimlərisə ayırmaga çalışırsa da, naqafil şillədən geriyə səndələyir.

Qonaq. (*nəfəsi təntiyə-təntiyə, qəzəbli hökmə*) Vətəndaş Cəfərov!.. (*Qonağın zəhmli səsi hamını ayıldır, əl saxlayıb kənara çəkilirlər*)

Qoca. (*əlini Yaziçinin boğazından çəkib farağat vəziyyəti alır*) Bəli, yoldaş Yoldaşov!..

Qonaq. (*bloknotuna baxır*) Üç aylıq işiq borcunuz qalıb!.. (*şığıyıb Qocanın başının üstünü alır, astadan*) Hə, daha əcəlin yetişib, Qoca. Denən. Əşhədü ənla İlahə İlləllah!

Qohum. (*duanı ucadan oxuyur*) ...innəkə lə mursəlin, Əla Siratil mustəqim, tənziləl əzizir rəhim, li tunzirə qəvmən ma unzirə aba uhum şafilun...

Yaziçi. (*üst-başını sahmana sala-sala, boğazını ovuştura-ovuştura, Qocaya*) Dayan-dayan qoca kaftar, görürəm, yenə oynayırsan, yenə vaxt udursan. Amma mənimlə... (*barmağı ilə hədələyir*) ...bu oyunlar keçməyəcək!..

Qoca. (*Yaziçinin barmağının hərəkətindən dik aılır, gözləri vahimədən bərələ-bərələ*) Qafar, a Qafar, tutun onu!.. Yenə tapançası əlindədi!.. Atmaq istəyir!.. Görmürsüz?.. (*ağlamsınır, titrəyə-titrəyə*) ...La İlahə İlləllah!.. Əşhədü ənnə Mühəmmədin Rəsullullah!..

Qohum. (*duruxur, duanı saxlayır*) Tapança?.. Hansı tapança?..

Qonaq. (*Qohuma, əsəbi*) Sən oxu, dayanma! (*Qocaya, qeyzə*) Qoca, susma, kəlməyi-şəhadətini axıracan de!..

Yaziçi. (*Qocaya*) Bəli, qoca, sən haqlısan! Mən, həqiqətən, casusam! (*tamaşaçılara, ovsunda*) Buralara xüsusi tapşırıqla göndərilmiş casus!

Qoca. (*ağlamsınır, ətrafindakılara*) Gördüz?.. Axı deyirdim sizə. Deyirdim, o casusdu, bu evə tapançayla gəlir, sizsə qoyun kimi durub baxırdız...

Səidə. (*çarpayının qabağında dizi üstə düşüb ağlayır*) Baba, babacan, ay baba, bu, (*arkasında dayanan Yaziçini gösterir*) Sayaddı, bizim Sayad... qonşumuz Soltan müəllimin qızı. Yadına gəlir?..

Qoca. (*Səidəyə məhəl qoymadan*) Qovluqlar! İtkin nənə! Ailə səlnaməsi!.. Deyirdim, inanmırıız. Güdaza verdiz məni. (*qəfildən astadan tamaşaçılara*) O siz görən adamlardan deyil!.. Bu, qorxunc bir məxluqdu!.. Beləsini heç Mozdok döyüşlərində də görməmişəm...

Səidə. (*Yaziçıya*) Tanımır.

Yaziçi. Tanıyır. O məni lap yaxşı tanıyor!.. Plaşımın xişiltisindən, vurdugum ətinin qoxusundan tanıyor!.. Özünü ölüyüə vurur ki, təki suallarımı cavab verməsin!.. Amma əlyazmalar yanmır. Hər şey, (*əlini qovluqların üstünə qoyur*) burdadır!.. (*qəfildən hər iki əlini cütləyib Qocaya tuşlayır və bundan otağın arxa divarında, iri tapança kölgəsi yaranır*) Bura bax, Qoca, sən haqlısan! Mən sən gördüğün adamlardan deyiləm!.. Mən... (*aramla çəkilən «tapança» tətiyinin səsi eşidilir*) TƏZƏ ADAMAM!!!.. (*güllə səsi*)

İşıq dəyişir. «Öldül!..», «Öldül!..» deyən bağırtılar bir-birinə qarışır. Yaziçidən savayı hamı otaq boyu vurnuxur.

İşıq yanır. Yaziçi otağın mərkəzində dayanıb dəhşət içində öz əllərinə baxır.

Qohum oturduğu stulun yanında üzü üstə yere sərilib.

Səidə dizi üstə Qohumun yanında oturub ağlayır.

Qoca. (*qələbə təntənəsi ilə*) Mən bilirdim!.. Bunu həmişə bilirdim!.. Hər şeyi qabaqcadan bildiyim kimi bilirdim!.. Bilirdim, axır kimsə gələcək!.. Gələcək və xilas edəcək!..

Səidə. (*ağlaya-ağlaya Qohumun çıynını tərpədir, getdikcə səsi qorxunc bağırtıya çevrilir*) Hümmət əmi!.. Hümmət əmi!.. (*çaşqın halda ətrafindakılara baxır*) Axı bu, necə ola bilər?.. Axı...

Musiqi. Otaq tədricən mərhumularla dolur...
Hardansa Qonaqla Həkim də peyda olur. Hamı ittihəm dolu baxışlarla Qocaya zillənir.
Səidə Qonağın bilinməz işarəsi ilə Qocanın üstündəki adyalyı yerə sərir.
Qoca cəld ayağa sıçrayıb sevincək hərəkətlərlə geyinir.
Səidə və Qoca mərhumların köməkliyi ilə Qohumu ehtiyatla adyala bükürlər, Qonağın lal işarəsi ilə ciyinlərinə alıb hüznlü addımlarla evdən çıxarırlar. Qoca dəfn izdihamının ardınca əlində kitab dua oxuya-oxuya gedir.

Otaqda təkcə Yaziçı qalır. O, qovluqlardan bir neçəsini çevik hərəkətlərlə iri sakvoyajın içində yiğir, yazı masasının üstünə dağılan əşyalarını əl sumkasna basıb otaqdan çıxırsa da, çox keçmir ki, yenidən geriyə qayıdır. Yazı masasının üstündə yanılı qalan stolüstü lampanı və otağın işığını keçirir.

Qaranlığa bürünmiş məkanın dərinliyində möhtəşəm qapı cırıltısı eşidilir.

SON

2005.

O, MƏNİ SEVİR...

(iki hissəli qurtuluş cəhdidi)

İŞTİRAK EDİRLƏR:

Ayom - hərəkətləri yaydan atılan oxu, göydə iti sürətlə axan od parçasını andıran, insandan çox, canavara bənzər, peşəsi və yaşı naməlum qadın.

Ayna - nə iləsə Ayoma bənzəyən, üzü və hərəkətləri hansısa ev quşunu

andıran, yaşı və peşəsi naməlum qadın.

Abd – yaşı və peşəsi bilinməyən ucaboylu məxluq.

Naməlum kəs - dirijor, yaxud lakey kostyumunu andıran ağ-qara geyimli, üzü ağ-qara qrimli əcaib məxluq.

PROLOQ

Bilinər-bilinməz aramlılıqla hərlənən yarıqaranlıq, sferik məkan. Məkanın bir tərəfində - alabəzək jurnal mizi, mizin üstündə müasir dəbli telefon və stolüstü lampa görünür. Bu, Aynanın yeridir.

Məkanın eks tərəfində - şəffaf jurnal mizi, mizin üstü sahmansız halda qalaqlanan kağızlarla doludur. Burda telefon da, stolüstü lampa da, jurnal mizinin davamı tək, şəffafdır. Bu, Ayomun yeridir.

Məkanın tən ortasında tavandan, hər iki məkanı bir-birindən sərhəd kimi ayıran elektrik şnuru, şnurun ucundan asılmış lampa diqqəti çekir.

Aynanın yanında Abd görünür. Onun oturduğu, ya ayaq üstə dayandığı, yoxsa hardansa asıldığı, daim dəyişən işq və kölgə əvəzlənmələrində anlaşılır.

Ayom - üzü tamaşaçılara, Ayna - arxası tamaşaçılara əyləşib.

Əvvəlini eşitmədiyimiz söhbətlər - boşluğu, hava sovrulmasını andıran sırlı səslərin fonunda gedir.

Ayom. (*çaşqın*) ...Bu, mənim günahım deyil. Günah onlardadı. Məni orda – o darışqal dəhlizdə gözlədənlərdə. (*səsi enir*) Mənim ağlıma da gəlməzdi ki, onlar... (*fikrə gedir*)

Ayna. (*sözünü kəsir*) O-oy, yenə şışirdırsən. Bu, sənin çoxdankı adətindi. Belə balaca, əhəmiyyətsiz bir şeydən ötrü bu qədər...

Ayom. (*sözünü kəsir*) Yox, məsələ onda deyil. Məsələ bundadı ki... (*əsəbi gülüşlə*) ...mən orda saatlarla gözlədim. Dəhlizdə!..

Ayna. (*sakit*) Nolsun ki?.. Burda nə var axı?..

Ayom. (*onu eşitmır, vahimə içində*) ...Bir ordu adamın içində!...

Ayna. Yenə başladı. Yenə adamlar. Yenə ordular... Sənin əzəli və əbədi xəstəliyin. Axı o dəfə danışdıq, aydınlaşdırıldıq axı, biz hamımız adamıq. İnsanıq! Sən də, mən də...

Abd. (*hürkmüş halda*) Mən də... Adamam.

Ayom. (*onu eşitmır*) ...Sən bir təsəvvür elə. Mən gözləyirəm... Arada bir qapını açıb: "Noldu, hələ çox qalıb?.." - deyirəm. Onlarsa, "Gözləyin..." - deyirlər. "Gözləyin", vəssalam. Mənsə... (*sənki boşluğa düşür, qollarını boynuna dolayır, vahimə içində*) orda... o qədər adamın içində... o boyda adam axınında o qədər gözlədim ki...

Ayna. (*bezgin*) Yenə məni üzürən...

Ayom. (*onu eşitmır, ovsunda*) ...az qaldım ölüm... Böyür-başımdan adamlar ötür... mənsə hiss edirəm... Hiss edirəm ki, tədricən harasa, ha yanasa sovruluram... Ha tərəfəsə çekilirəm... (*səsi enir, vahimə içində tamaşaçılara*) Yan-yörəmdən müxtəlif növ adamlar keçir... Cücüyə, böcəyə, yarpağabənzər adamlar... Düymə gözlərini üzümə zilləyirlər...

Ayna. «Zilləyirlər!» Bəlkə deyəsən (*məlahətlə*) «baxırlar», «nəzər salırlar»?..

Ayom. (*onu eşitmır, qəfildən həyəcanla*) Onlar mənim böyrümdən yox... (*əlini mədəsinin üstünə qoyur*) ...bax burdan keçirdirlər!

Abd. (*kədərlə boşluğa*) Ordan adamlar keçir...

Pauza. Nəyinsə burulduğunu, dağılmış, sökülmək ərəfəsində olduğunu andıran sırlı səslər... Ayna əzab içində başını qapayır. Ayomun dedikləri getdikcə güclənən səslərin içində eşidilməz olur.

Ayna. (*az qala ağlaya-ağlaya*) Sən... Sənin bu xəstəhal sayıqlamaların məni əldən salıb!.. Dediklərin... (*susur, nəyişə anlamış kimi*) Yox-yox, səsin! Sənin səsin... (*üzü, harasına ağrıyırmış kimi büzüşür*) ...mənim ha tərəfiməsə toxunur... (*bədəni boyu nə isə axtarırmış kimi*) ...harasa ilişib qalır. O biri günlər isə... elə hey ha tərəfimdənsə bitir, bitir... Zəhərli göbələklər kimi... Yara kimi!..

Ayna danışdıqca Ayom ayağa qalxır, aramla Aynaya sarı yeriyir. O yeridikcə Məkana sırlı qaranlıq çökür. Ha tərəfdənsə sızan zəif işiq seli.

Ayna dəstəyi yerinə atıb ayağa qalxır. Əcaib səslər.

Qadınlar işiq selinin bərqində nəyinsə, haranınsa astanasında dayanan tək, üz-üzə dayanırlar.

Ayom. Sən anlamırsan. (*əlini mədəsinin üstünə qoyur*) Onlar burdan keçirlər!.. Bir - bir!... Növbə ilə!..

Ayna. (*vahimə içində Ayomu özündən kənara itələyir*) Mənə nə?..

Ayom. (*ayılır, çağşın*) Sənə nə?..

Ayna. (*sərt*) Bura bax, nə istəyirsən məndən, hə?.. Nə vermisən mənə, ala bilmirsən?.. Niyə məni yaşamağa qoymursan?.. Axı mən...

Ayom. (*Aynanın yaxasından yapışır*) Sən... Bunu sən deyirsən?.. Səni yaşamağa qoymuram?..

Ayna. Bəli!.. Qoymursan!..

Qadınlar işiq bərqində əlbəyaxa olurlar.

Ayom. (*Aynanı fəndlə yerə sərib sinəsində oturur*) Sən... mənimlə heç vaxt belə danışmirdin. İndi noldu, hə?.. Özünü nə hesab elədin?..

Ayna. (*Ayomun altında vurnuxur*) Burax məni!.. Sən xəstəsən!.. Ruhi xəstə!.. Bunu özün də bilirsən!.. Hə-hə, bilirsən!.. Məni də öz gününə qoymaq istəyirsən!.. Amma alınmayacaq!..

Abd ehmal addımlarla qadınlara yaxınlaşır, onları ayırmaq isteyirsə də, vurnuxmanın sehrinə düşüb özü də əlbəyaxaya qoşulur. Hər üçü əlbəyaxada vurnuxur. Qadınlardan hansı birisə Abdi kənara itələyir və o, yerə yixilir.

Abd. (*çənəsini ova-ova, yazıq-yazıq*) Siz neyləyirsiz? Belə olmaz axı?!.. Qaydaları pozmaq olmaz!..

Ayna. (*Ayomun qolları arasında vurnuxur*) Adama neçə dəfə deyərlər, nə qədər ylvararlar?!.. Nəyimə lazımdı, hardan kimlər keçir?!.. Və ümumiyyətlə! (*Ayomu üstündən itələyib ayağa sıçrayır*) Bəsdi daha!.. Nə vaxta qədər məni bu (*Ayomun təbiri ilə*) “izaholunmazlarınla” yoracaqsan?..

Ayom. Yoracağam?.. Ah, demək, belə?..

Ayna. (*üsyankar*) Bəli!.. Sən məni yorursan!.. Mən yorulmuşam!.. Bezmişəm!..

Ayom. (*əsəbi*) Bezmişən?.. Axı mən... Axı sən... Sən ki, özün... Həmişə özün deyirdin ki... (*əl atıb Aynanın xırdəyindən yapışır*)

Ayna. (*vurnuxur*) Nə deyirdim?.. Nə deyirdim axı??

Ayom. Deyirdin «yaşaya bilmirəm», «darixıram», «ölürəm», «həyat mənasızdı». Bəli-bəli, sən bunu deyirdin!..

Ayna. (*vurnuxur*) Deyirdim, deməmiş olum!

Ayom. (*nəfəsi təngiyə-təngiyə Aynanı boğmağa davam edir*) Deyirdin həyat başdan-başa mənasızlıqlarla doludu, sən də bu məntiqsiz mənasızlığın içinde boğulub ölürsən... Səhərlər robot kimi işə getmək, axşamlar gözünü döyənək eləyən evinə qayıtməq, əlinin altın keçəni yeyib yatmaq məşəqqətdi, məşəqqət!... (*Aynanı silkələməkdən usanıb kənara itələyir, ovsunda tmaşaçılara*) Gecələrlə başının kəsilməyini gözləyən qurbanlıq qoyun kimi yuxuya getməyini gözləyirsən... Səhəri gün də elə... o biri gün də elə... Yuxuda da eləcə... İşə gedirsən, evə qayıdırısan... yeyirsən, yatırsan, yenə işə gedirsən, yenə evə qayıdırısan, yeyirsən, yatırsan, sonra yenə işə gedirsən, yenə evə qayıdırısan... (*öz-özünə*) Əllərini sabunlayırsan, üzünü yuyursan, yeyirsən, yerinə girib yuxuya getməyini gözləyirsən... səhəri gün də elə, o biri gün də elə...

Abd ehtiyatla Ayoma yaxınlaşır, onun çıyıllarından tutub kreslosuna sarı aparmaq isteyirsə də, yerindən tərpədə bilmir.

Ayna. (*aci iztehzayla tamaşaçılara*) Və bütün bu yeknəsəqliyin içinde başını itirirsən!

Abd. (*Aynaya, sərt*) O olmayan başını!..

Ayom. (*hələ də ovsunda*) ...bu mənasız məzmunsuzluqdan usanıb əldən düşürsən... Boğulub ölürsən... (*qəfildən ayılır, Aynaya, qəzəblə*) İmdad diləyirdin!..

Ayna. Kim, mən?..

Ayom. (*iti addımlarla yerinə qayıdır, mizin üstünə dağılmış yazılı vərəqləri qatıb qarışdırır, qəfildən əl saxlayır, qəhərlə*) Mənsə, səni özüm bildim. Yazığım gəldi. Gör bir, kimə yazığım gəlib?!.. Şüursuz, duyusuz müqəvvaya! Yox-yox, cansız, soyuq güzgüyə!..

Ayom müxtəlif pozalar alır. Ayna mexaniki kukl hərəkətləri ilə Ayomu təkrarlayır.

Ayom. Ay yaziq... Amma unutma - kənara çəkilsəm, heç nəsən!..
Abd. (*əsəbi halda Aynaya*) Bəli, heç nə!..

Möhtəşəm qapı cırıltısı... Hər üçü, səs gələn səmtə boylanır. Pauza. Cırıltı səsi əcaib musiqi ilə əvəz olunur. Ayna başını aşağı salıb, müti yerişlə yerinə qayıdır. Abd harasa geriye çəkilərək, gözdən itir...

Ayom ovsunlu halda nə isə axtaran tək, Məkan boyu vurnuxur.
Onun bu vurnuxmasından Məkanın özü yırğalanmağa başlayır...
İşiq avaziyır və sönür.

BİRİNCİ HİSSƏ

Məkana qaranlıq çöküb. Qaranlıqda telefonla danışan çoxlu adam səsləri eşidilir. Sözlər anlaşılmasa da, nəyinsə mübahisəsi, gərgin araşdırmların getdiyi hiss olunur. Danışqlar tədricən vəhşi kakafoniya halına çatır və bir adamın çıçırtışıyla bitir.

Çıçırtının kulminasiya nöqtəsində heçlikdən Abd peyda olur və səslər kəsilir. Məkan tədricən işıqlanır.

Qadınlar hərə öz yerində oturub telefonla danışırlar. Danışdıqca hər biri öz lampasını yandırıb-söndürür.

Ayna. (*üst-başını, saçlarını sahmanlayır, ehtiyatla*) ...Sənin son hərəkətlərin... (*səsi qəfildən dəyişir*) Başa düşürəm, belə adamlar var. Elə adamlar var ki, onlar hər şeyi bir qədər fərqli görürələr. Yəni hamının görə bilmədiyi kimi. Bu, əlbəttə ki, özünə görə bir xoşbəxtlikdi. Bəlkə də, səadətdi...

Ayom. (*ayılır*) Nə?..

Ayna. Deyirəm, yəni sənin kimi yaşamaq səadətdi. Bütün bu mənasızlıqlardan kənardə. Elə bil guya burda, əslində isə... (*söz axtarır*) ...hardasa, tamam ayrı yerdə. (*qəfildən yazıqlaşır*) Amma axı mənim günahım nədi?.. Mən ki, sən düşdüyün, ya qalxdığın o yerlərə qalxıb-düşə bilmirəm?!.. Bunu sadəcə, bacarmıram. Daha doğrusu, mən... qorxuram...

Ayom. (*ayılır*) Qorxursan?.. Nədən?..

Ayna. (*bir müddət içində tərəddüd edir, astadan*) Səndən...

Ayom. (*ciddiləşir*) Məndən?..

Ayna. Sən bilmirsən. Anlamırsan ki, son vaxtlar nələr deyirsən... və eləyirsən. Sən elə şeylər eləyirsən ki, buna... (*susur*) Heç bilmirəm, buna nə ad vermək olar?.. Dəlilik?.. (*bir anlıq fikirləşir*) Yox, bu, dəlilik deyil.

Ayom. (*fikri lampada, əsəbi*) Neylədim yenə?..

Ayna. O günü məclisi deyirəm. Yubileyi. Əvvəllər deyirdin, adam arasında özümü üstü sürüşkən selikli cüçülərin arasındaki kimi, hiss eləyirəm. Hər məclisdən sonra düz bir həftə çirkli su udmuş kimi xəstə yatıram. Bəs o günü nə idi?!

Ayom. (*duruxur*) Ogünkü?.. Hansı günü?..

Ayna. Ötən həftədəki ad gününü deyirəm. Yaxın dostumuzun yubileyini. Orda ki dediyin o «cüçülər» yox idi?!.. Hamı tanıldıqın, sevdiyin adamlar idi. Bir də ki, mən səni ora zorla aparmamışdım?!.. Məni niyə o vəziyyətə saldın?..

Ayom. Nə vəziyyətə saldım?.. Orda noldu axı?

Abd. (*ləzzətlə boşluğa*) Boğulub öldü!

Ayna. (*Abda məhəl qoymadan*) Noldu?.. (*əsəbi gülüşlə*) Hələ bir sorusursan da?.. Yadından çıxıb yoxs?..

Ayom. Yox, niyə ki?.. Yadımdadı... (*xatırlayır*) Gur işiqlı salon idi... Təzə xiyanət iyi gəlirdi...

Ayna. (*təəccüblə*) Təzə xiyanət iyi?..

Ayom. (*xoflu*) Orda... mən nə isə elədim, hə?..

Abd. (*boşluğa, ləzzətlə*) Hamının üzünə tüpürdü!

Ayna. Elədin də sözdü?.. Məclisin şidirgə yerində... (*tamaşaçılarla*) Heç yubilyara söz verilməmişdi... (*Ayoma*) Elə bil sənə, üzr istəyirəm, biz batırıldılar!..

Ayna. Biz batırıldılar?..

Ayna. Hə də... Məclisin tən ortasında dəli kimi sıçrayıb ayağa qalxdın. Boyun da ki, maşallah, baxmayanın da gözünə girir.

Ayom. (*həyəcanla, öz-özünə*) Mənim bu boyum... (*susur, qəfildən çəşqin halda tamaşaçılarla*) Elə bil ötən ildən bura o, bir az da uzanıb. (*təşvişlə*) O, niyəsə ildən-ilə uzanır. Görəsən niyə, hə?.. Niyə uzanır?..

Abd. (*boşluğa*) O böyüyür!..

Ayna. (*heç birini eşitmır*) Mən... dışım bağırsağımı kəsir, bilmirəm neyləyim ki, səni saxlayım... Sənsə... Nə danışırsan, səni saxlamaq olar?.. (*susur, səsi dəyişir*) Sən gedəndən sonra bilirsən nə oldu?..

Ayom. Nə oldu?..

Ayna bir müddət başını yelləyə-yelləyə susur.

Abd. (*Aynaya əsəbi*) De də!..

Ayna. (*nəfəsini dərir*) Səndən sonra hamı mat-məəttəl bir-birinin üzünə baxa-baxa qaldı...
Ayom. (*təlaş içində*) Məgər... mən orda nə isə elədim?..

Ayna. Daha neyləyəckdin?.. Məclisi dağıtdın.

Ayom. Dağıtdım?..

Abd. (*ləzzətlə boşluqlara*) O dağıdıcıdır!..

Ayna. Sən gedəndən sonra bilirsən nə oldu?..

Ayom. Nə oldu?..

Ayna. Ortaya yönəmsiz bir pərtlik düşdü. Hamı özünü itirdi.

Ayom. Axi niyə? Mən ki...

Ayna. (*sözünü kəsir*) Yubilyar hönkür-hönkür ağladı!.. Səhəri gün isə... (*susur, hüznlə*) ...düşüb öldü!..

İşiq dəyişir. Sirli səslər. Hardansa uzaqdan təlaşlı kütlə səsi eşidilir. «Ona nə oldu?..»

«Ona nə isə oldu?..» «O öldü?..» «Öldü!..» «Öldü!!!»..

Ayom. (*səsi səslərə qarışır*) Öldü?.. Öldü?.. Axı... niyə?..

Ayna. Bunu səndən soruşmaq lazımdı. Mən ki, nə qədər elədim, səni saxlaya bilmədim?!.. (*səsi əks-səda verir*) Sən zəncirdən qırılmış vəhşi cöngə kimi...

Abd. Meteor kimi...

Ayna. ...özünü çölə elə atdın, (*əsəbi gülüşə*) elə bil kimse dişlədi səni!

Ayom. (*diksir*) Dişlədi?.. (*susub fikrə gedir, qəfildən nəyisə xatırlamış kimi*) Hə! Yadıma düşdü... Məni orda kimse dişlədi!

Ayna ilə Abd mat-mat bir-birinə baxırlar.

Ayom. (*müqəssir halda*) Amma axı mən... (*mədəsini ovuşdurur*) Mən ki ordan barmaqlarımın ucunda çıxdım?!.. Heç kəsə mane olmamaqdan ötrü. Heç kəs də bilmədi...

Əcaib səslər. Məkanın dərinliyindən çıyılarda tabut bir neçə adam keçir.

Abd. (*tabut aparanlara, hüznlə*) Allah rəhmət eləsin. Behiştlik olsun. (*işgüzər*) Tələsməyin. Ehtiyatla. Bir az yuxarı. Sağa-sağ. Bax belə...

Ayna. Heç kəs bilmədi?.. Sən... (*əsəbi çılgınlıqla söz axtarırsa da, qəfildən susur, sonra sərt*) Sənə görə adam ölüb!.. Özü də bu, öz aramızdı, birinci hadisə deyil. (*məkrlə*) Sən elə dağında-dağında, öldürə-oldürə gedirsən!.. Buna, əfsuslar olsun ki, daha heç cür "təsadüf" adı qoymaq olmur!..

Ayom. Mən... (*ayağa qalxır, çəşqin halda tabut daşıyanlara*) ...bir Allah şahiddi ki, bunu istəmirdim!..

Abd. (*boşluğa, qürurla*) Yubilyarı o öldürdü...

Ayna. (*onu eşitmır*) Yox axı, nə qədər olar?.. Sənin hər hərəkətin... (*qəfildən susur, ovsunda*) Yox, səsin! Sənin səsin hər yerdə çaxnaşmalar yaradır!.. Hər şeyi, hər yeri alt-üst edir. İnsanlar tələf olur!!..

Abd. Onu yaxına buraxmaq olmaz. Yaxın məsafələrdə o, daha təhllükəlidir. (*qəfildən yazıqlaşır, üzünü qapayır*) Həm də onuz yaşamaq mümkün deyil... Onuz, hər şey maraqsız və cansızdı...

Ayna danışdıqca bloknotun səhifələyir, bəzi səhifələri qoparıb ovcunun içində xışmalayıv və yerə atır. O atdıqca Abd onları ehtiyatla yiğir, hamarlayıb üst-üstə qoyur, qəfildən dəyişilir, qəribə şövqlü addımlarla Aynaya sarı yeriyir, onun qarşısında dizi üstə düşüb əllerini, dizlərini ehtirasla öpməyə başlayır. Ayna danişa-danişa onu üstündən çırır.

Ayna. Sən... (*söz tapmir*) Bilirsən, ümumiyyətlə, axır vaxtlar sən özündən bilmirəm, nə düzəldirsən.

Abd. (*əsəbi, Aynaya*) O, bilir! (*Ayoma yaxınlaşıb başını mərhəmətlə sigallayır.*)

Ayna. Adamlar sənə neyləyir, başa düşə bilmirəm. Niyə onlardan qaçırsan?..

Abd yumruğunu qaldırır, Ayna yayınır. Sirli səslər.. Uzaq boşluqlardan

hava sovrulmasını andıran möhtəşəm Nəfəs eşidilir... Ayom ovsuna düşmüş kimi hərəkətsiz qalır.

Ayna. Onlar... Adamları deyirəm, sadəcə... (*söz axtarır*) Sadəcə, sənə can atırlar!..
Abd. (*göylərə*) Can atırlar!..

“Can” deyən müxtəlif səslər məkanı bürüyür.

Ayom. (*ayılır, vahimə içində*) Can atırlar?.. Can... Can... (“can” sözü böyüyür və çoxalır. Nə isə keşf etmiş kimi, tamaşaçılar) Sən haqlısan! Onlar canlarını mənə atırlar! (Aynaya) Bunu hardan bildin?..

Ayna. Nəyi?..

Ayom. Onların... Adamları deyirəm, öz canlarını mənə atdıqlarını!..

Ayna. Bunu bilməyə nə var?.. (*rışxəndlə*) Böyük işdi.

Abd. (*rışxəndlə*) Bu, böyük sevgidi!.. Xalq sevgisi!!!!..

Hansı uzaqlıqlardansa qorxulu çoxluqla, xorla «can!-can!-can» deyən kütlə səsi eşidilir.

Ayom. (*qanıqara*) Sevgi?.. (*susur, sakit etirafla*) Məgər bu, sevgidi?

Sim qırılmasını andıran səs... “sən!..”, “yox!..”, “biz!..”, “mən!..” “aç!..”, “o!..” deyən səslər, qırıq kəlmələr eşidilir...

Ayna. (*dəstəyi kənara tutur*) Aman Allah!..

Ayom. Yox, elə deyil. Onlar... (*ovsunda*) ...nə isə istəyirlər...

Ayna. (*aci iztehzayla*) Nə isə istəyirlər?.. Nə istəyirlər? Onlar səndən nə istəyə bilərlər axı?.. Pul, mənzil, yoxsa, avtomobil?.. (*Ayomu iztehzayla süzür*) Sən kimsən axı?..

Abd. (*Ayoma baxır, rəhmlə*) Onlar ondan keçmək istəyirlər.

Ayom. (*heç birini eşitmır, ovsunda*) Hə-hə, bu, həmişə belə olub. Onlar məndən keçmək istəyirlər...

Ayna. Yenə başladı!.. Mən yenə heç nə başa düşmürəm. Səndən necə keçmək olar, ay başına dönüm?.. Sən nədi, körpüsən, yolsan?

Abd. (*üzü işıqlanır*) O – yoldu. Həm də körpüdü...

Ayna. Sən hər şeyi tərsi-mayallaq başa düşürsən. Sadəcə, insanlar darixir. (*tamaşaçılar*) Bəli-bəli, darixir. Hami darixir. (*Ayoma*) Bunu özün deyirdin ki, həmişə. Əslində, ailələr də buna görə qurulur, idarələr də buna görə işləyir... Siyaset də, dövlət işləri də, idman yarışları da, hər şey, hər şey, əslində, bunun uğrundadı. İnsanlığın böyük darixmaq azarından qurtuluşu naminə! (*qəfildən öz dediyindən xoflanır, vahimə içində öz-özünə*) Bu ki dəhşətdi?!

Məkana sırlı qaranlıq çökür. Abd əlində şamlar məkana daxil olur qadınların

arasında əyleşir, şamları öz aralarında bölüşdür.

Ayom. (*ovsunda*) Bəzən olur ki, insanlar o darıxma çıxılmazlıqlarından qurtulmaqdan ötrü özlərini yandırırlar...

Abd. (*şamları şamdanlarda bərkidə-bərkidə*) Ya da qurtuluş yolu axtarırlar.

Ayom. (*Abdi eşitmır, Aynaya astadan*) Odu ki, (*əlini mədəsinin üstünə qoyur*) bura düşmək isteyirlər. Sən bunu anlamırsan...

Abd. (*tamaşaçılara*) Orda yol var...

Ayom. (*fikirli*) Əslində, bu, elə belə də olur.

Ayna. (*vahimə içində*) Nə olur?..

Ayom. Onlar məndən keçirlər.

Abd. Ordan adamlar keçir...

Ayna. Sən dəlisən. O göstərdiyin - mədəaltı vəzdi. Bir qədər solda. O xəstəliyin adı da var. Pankreatit.

Ayom öz şamını mədəsinə tutur və əyilib bir müddət ora – qaranlıq, dərin boşluğun içində baxan tək, baxır.

Abd. (*kədərlə nəfəs dərir*) Mən ordan keçmişəm. (*Tamaşaçılara, ciddi*) Orda dəhliz var.

Ayna. (*bezgin*) Dəhliz?..

Ayom. (*hövlnak*) Dəhliz?.. Sən hansı dəhlizi deyirsən?..

Ayna. Sən... (*ah çəkir*) yorğunsan. Elə mən də. Dizlərim əsir. (*Qalxıb yerinə keçir, şamı söndürüb, lampasını yandırır.*)

Ayom. Yorğunluğun bura nə dəxli?.. Ordan daim adamlar keçir.

Ayna. (*qayğılı*) Axi ötən dəfə danışdıq bunu?!.. O hadisədən sonra sənə neinki düşünmək, danışmaq belə olmaz. Qorxutmaq istəmirəm, bu... (*susur, hakim səsiylə*) xəbərdarlıqdı!.. Ogunkü o hərəkətini deyirəm.

Ayom. Hansı hərəkətimi?.. Yenə yubilyar məsələsini?..

Ayna. Yox, ta srağagünkünü deyirəm. Bax bu, ciddi xəbərdarlıqdı!..

Ayom. Xəbərdarlıq?..

Ayna. O xəstəhal sözlərinlə mən cəhənnəm, camaatin evini yixırsan. (*tamaşaçılara*) Mənim qapı qonşum... Gül kimi gəlin... (*Ayoma*) Səndən sonra bütün evini dağıtdı! Əri... Üzüyola fağırin biridi... Az qala, boğub öldürdü onu!..

Ayom. (*həyəcanla kəkələyir*) O... o... o da öldü??..

Ayna. Yox, xoşbəxtlikdən o, hələ ölməyib. Biz ordaydıq, köməkləşib, kişini bir təhər sakitləşdirirdik. (*tamaşaçılara*) Deyirəm, bu da işdi, sən Allah? İllərlə işlə, pul qazan, özünə min əzab-əziyyətlə ev-eşik qur, axırda da biri gəlib dağıtsın onu...!

Ayom. (*əsəbi*) Onun evini kim dağıtdı?.. Bəlkə deyəcəksən, onu da mən dağıtdım?..

Ayna. (*aci iztehzayla*) Yox, mən dağıtdım.

Abd. (*boşluğa, qürurla*) O evi o dağıtdı... .

Ayom. Mən?..

Ayna. Bəli, sən!.. Məgər birinci dəfədi?.. Məgər o qorxunc sözlərinlə, o yoluxucu duyğularınla az evlər dağıtmışan, az adam məhv ələmisən?..

Abd. Bu, onun peşəsidi.

Ayom. (*sarsıntı və çəşqinqılıq içində*) Mən... Axi mən...

Ayna. (*sözünü kəsir*) O gün nə dediyin yadındadı heç olmaya?..

Ayom. (*xof içində*) Nə dediyim?..

Ayna. Əşyalar haqqında sən daha nələr demədin?.. O gəlin bir yana, mən özüm (*vahimə içində tamaşaçılarla*) ...əynimdəkiləri... (*əynindəkiləri əsəbi-əsəbi didişdirir, ayaqqabılılarını ayağından silkələyib atır*) ...dərimi soyan tək, soyub atmaq istəyirdim!..

Zəlzələni, tufanı andıran əcayib səslər. Məkana dörd bir yandan saysız-hesabsız əşyalar - papaqlar və dibçəklər, süpürgələr və güldanlar, pal-paltarlar, çemodanlar səpilir, havadan asılır, gül tək pardaqlanır.

Ayom. Əşyalar?!. (*Yadına salmağa çalışır*) Əşyalar...

Neheng bufetlər və şkaflar diri hərəkətlərlə Məkana daxil olur, Məkan boyu, görünməz pultla idarə olunan tək, yeriyirlər. Abd Aynanın arxasında gizlənir, bufetlərə təslim olan tək, əllərini yuxarı qaldırır.

Ayom. (*fikirli*) Xatırlamıram... (*mizin üstünə dağılan kağızların arasında nə isə axtarır*)

Ayna. O gün səndən sonra hamı öz əşyalarından... (*əsəbi gülüşlə*) ...qorxmağa başlayıb. O gün mən özüm boğazimdakı bu şərfi, (*tamaşaçılara, vahimə içində*) ...bu bir tikə parça qırığını, yavaş-yavaş, altdan-altdan dərtlib tarıma çəkilə-çəkile məni boğmaq istədiyi yerdə tutdum!.. (*dəstəyə, əsəbi*) Bütün bunlar sənin işlərindil!..

Abd. O, təhlükəlidid...

Ayna. Hə, mən o təhlükəni hər an hiss edirəm!.. Ələlxüsus da, sən susanda. Sən susanda, niyəsə həmişə mənə elə gəlir ki, (*sakitliyə diqqət kəsilsə, vahimə içində*) hardasa, nə isə baş verir...

Ayom. (*kağızlarda eşələnə-eşələnə öz ələmində*) Əşyalar... Xatırlamıram. (*qəfildən nəyisə xatırlayıır*) Amma yox, olsun ki... (*susub fikrə dalır*)

Bufetlər və şkaflar tədricən yoxa çıxır. Abd iri süpürgə ilə ortaya tökülen qalan əşyaları süpürməyə başlayır.

Ayna. (*həyəcanla*) Hə, noldu?.. Niyə susdun?.. Mən bilirəm. Susursansa, demək... (*vahimə içində*) Demək, yenə düşünürsən. Yenə təhlükə saçırısan!..

Ayom. (*onu eşitmır, qəfildən ayrı səslə tamaşaçılara*) Axır vaxtlar hiss edirəm ki, mən... təsir edirəm!

Ayna. Bəs mən nə deyirəm?.. Yoxsa, mənə qulaq asmırıdn?

Abd. (*döşəməni süpüre-süpürə*) O, heç də hər şeyi eşitmır...

Ayom. (*ovsunda*) ...Bax, elə ki, nə haqdasa fikirləşməyə başlayıram...

Ayna. (*sözünü kəsir*) Onu demisən.

Ayom. (*ayılır*) Demişəm?

Ayna. Demisən. Elə ki, nə isə fikirləşəməyə başlayırsan, o dəqiqə hardasa, nə isə hərəkətə gəlir. Ondansa, sən "təsir" məsələsini dəqiqləşdir.

Ayom. (*pərt*) Məgər mən bunu demişəm?.. Əlimə qələm alıb nə isə düşünməyə başlayan kimi, hardasa, nəyinsə çalxalanıb işə düşdüyüñü... möhtəşəm çömçəyə bənzər

neyinsə hərəkətə gəlib, dörd bir yanı, dovğanı bulayan kimi, bulamağa başladığını demişəm?..

Möhtəşəm karuselin hərlənməsini andıran əcayib səslər. Bu dəli hərlənmənin sürətindən hürküb bağırışan insan səsləri eşidilir. Abdla Ayna duruxub xof dolu üzlərlə bir-birinə baxırlar... getdikcə onlar da ha yanasa sovrulmağa başlayırlar...

Ayom. (*səsi get-gedə yüksək notlara qalxır*) ...Telefonun aramsız zənglər çalıb, qapınının, divarların, tavanın döyüldüyünü!.. Hamının qəfildən!.. Bir anda!.. Xəstəhal bir yekdilliliklə... məni axtarmağa başladığını... (*hardansa, uzaqdan aramsız telefon zəngləri, musiqi, rəqs edənlərin ayaq səsləri, sürətli uçuşlarla ötüşən maşın cüyültüləri, haray səsləri bir-birinə qarışır*) ...qonşuların rəqs edib, qohumların qəzalara düşdüyünü!..

Ayna. (*havaya qalxmamaq üçün Abddan yapışib, vahimə içində*) Onu da demisən.

Ayom. (*pərt halda susur, sonra qəfildən nəyisə xatırlayıb tələsik*) Bəs əlimə qələm alan kimi, hansı dəliklərdənse çıxıb barmaqlarımın arasına daraşan kürən qarışqaları?.. Bunu da demişəm?..

Ayna. (*ayılır, səslər kəsılır*) Qarışqa?.. Qarışqanın bura nə dəxli var?..

Ayom. (*fikirləri qarışır*) Bu, həmişə belə olur. (*söz axtarır*) Elə bil... (*susur, vahimə içində tamaşaçılarla*) Elə bil mən... hamıyla, hər yerlə necəsə, hansısa görünməz tellərlə bağlıyam!!!..

Ayna. (*isterik gülüşlə*) Görünməz tellər?.. (*Öz-özünə*) Bunu hardasa eşitmişəm. (*xatırlı mamağa çalışır*) Görünməz tellər... .

Abd. (*süpürgəni tūfəng kimi ciyninə aşırır*) Hələ çox şey eşidəcəyik, (*harasa yuxarılarla baxır*) İnsa Allah!..

Ayom. (*ovsunda, tamaşaçılarla*) İnanmırı?.. Bax, əlimi beləcə... (*göstərir*) ...tərpədirəm, (*vahimə içində*) ...bir də baxıram ki, hardasa, o tərəfdə nə isə... Yox!.. (*həyəcanla*) Nələrsə... (*səsi enir, pərt*) ...hərəkətə gəlir!..

Möhtəşəm cırılıt səsi...

Abd və Ayna xof dolu baxışlarla bir-birinə baxırlar. Abdın süpürgəsi çiynindən açılıb ha yanasa uçur. Aynanın əlindəki telefon dəstəyi, quruya atılmış balıq kimi, çırpınmağa başlayır. Ayna əlini yandırılmış kimi, dəstəyi yerə atır.

Ayom. (*hələ də ovsunda*) ...Bu, əsasən, mən fikirləşəndə olur. (*qəfildən nə isə kəşf etmiş kimi*) A-a-a!.. Anlamağa başlayıram... Hə-ə, anlayıram! Bu, o deməkdi ki, mən... daha doğrusu, mənim fikirlərim canlıdı!.. (*səsi enir, heyvət içində tamaşaçılarla*) Onların canı var...

İşıq dəyişir. Əcayib səslər. Möhtəşəm Neyinsə titrəyişini andıran viyiltilər.

Ayna qorxu içində dizlərini qucaqlayıb qarnına sıxır.

Ayom. (*ovsunda tamaşaçılarla*) Bax, eşidirsiz?.. (*sevinclə*) Bu, onlardı!.. Mənim fikirlərimdi!..

Abd. (*Gözlərini yumub sakitliyə diqqət kəsılır. İlahi səslə*) Eşidirəm!..

Ayna. (*vahimə içində*) Mən də eşidirəm. Yer... Yer titrəyir!!!

Abd. (*Göylərə zillənir, kövrəlmış halda.*) O onu sevir!.. (*yoxa çıxır*)

Ayom. (*o yan-bu yanına baxır, nə isə eləməyə hazırlaşmış kimi, ayağa sıçrayır*) Baxın. Bax, istəyirsiz, indi mən... (*harasa atılmağa hazırlaşmış kimi, susub gözlərini yumur*)

Ayna. (*təlaş içində*) Yox-yox-yox-yox!!! (*yazlıq səslə*) Lazım deyil, xahiş edirəm.

Yerin uğultusu çöldən eşidilən yağış səsiyle əvəz olunur...

Ayom özünü pəncərənin qabağına atıb göyə zillənir, qəhərlənib üzünü tutur.

Yağışın səsi ilə bir heçlikdən peyda olan Abd da qəhərlənmiş halda başını divara söykəyir.

Ayna. (*pəncərəyə boylanır*) Başa düşürəm. Anlayıram... Bax, belədə sən özünü öz evində hiss eləyirsən. Amma axı... həyat bu deyil?!.. (*incik*) Niyə anlamaq istəmirsen ki, bütün bunlar... dəqiqədə bir düşüb-çıxdığın o dibsiz uçurmlar mənim üçün nə qədər dəhşətlidi?!.. Bütün o dediklərin... o izaholunmaz anlaşılmazlıqların məni yorub əldən salıb! (*qəhərlənir*) Sən anlamırsan... Anlamaq istəmirsen...

Ayom hələ də pəncərədən göyə zillənib. Şimşek çaxır.

Ayna. (*dik atılır*) Bu nədi belə?.. Eşidirsən?.. Elə bil göy guruldadı. (*dəstəyə*) Alo?.. Alo?..

Ayom fikrə gedib, əlindəki vərəqi cırıb tökür.

Abd. (*astadan Aynaya*) Səsi gəlmir...

Ayna. Alo?.. Yenə niyə susdun?.. (*Ayom fikir içindədir. Yağışın səsi*)

Abd. (*həyəcanla*) Səsi gəlmir!

Ayna. (*həyəcanla*) ...Alo?.. Məni eşidirsən?..

Ayom qollarını üşüyürmüş kimi, bədəninə dolayır.

Abd. (*həyəcanla*) Səsi gəlmir!..

Ayna. Alo? (*xof içində*) Sən... hardasan?..

İldirim çaxır. Ayna dik atılır.

Ayom. (*boğuq səslə öz-özünə*) Mən... danışa bilmirəm...

Ayna. (*həyəcanla*) Danışa bilmirsən?.. Niyə?.. Sənə nə isə oldu?..

Ayom. İldirim... (*üzünü əlləri ilə qapayırl*)

Ayna. İldirim?.. Sən “ildirim” dedin?..

Ayom. ...Şimşək!.. (*başını əllri ilə qapayırlar*) ...o mənə təsir edir...

Abd. (*boşluğa*) O, onu sevir... Bunu anlamamaq beləmi çətindi?..

Ayna. Sən yenə... (*əsəbi halda*) Mən bu qədər deyirəm, danışram, amma sən... (*qəhərlə*) Əvvəllər elə bilirdim, dediklərimin, nə qədər olmasa da, bir nəticəsi olur. İndi anlayıram ki... (*Ayom onu eşitmır, pəncərə şüşəsinə söykənib qalıb. Səsi dəyişir.*) Başa düşürəm, tək qadınsan. Qadın üçün isə təklik...

Ayom. (*ayılır*) Təklik?.. Sən “təklik” dedin?.. Məgər mən təkəm?.. Bəs mənim ərim, uşaqlarım?..

Abd. (*kədərlə, astadan*) Onun heç kimi yoxdu. Heç vaxt da olmayıb.

Ayna. Axi onlar səninlə deyil?!..

Ayom. (*çaşqın*) Mənimlə deyil?.. (*dəhşətə gəlir*) Sən nə danışırsan?.. Onlar...

Ayna. Onlar... (*nəyisə xatırlayır*) Özün deyirdin ki?!.. Onlar sanki səskeçirməz, şəffaf şüşənin o biri üzündənilər...“

Ayom. Şəffaf şüşə?.. Nə şüşə, hansı şüşə?..

Ayna. Onu səndən soruşmaq lazımdı, hansı şüşə.

Abd. (*astadan*) Qapıdan girəndə sol tərəfdəki şüşə...

Ayom. O nə dedi?..

Ayna. Şüşənin yerini deyir. «Qapıdan girəndə sol tərəfdədi» deyir.

Ayom. (*əyilib ehtiyatla sola baxır*) Ora divar şrafı.

Abd. (*astadan*) Uşaqlar ordadı...

Ayna. (*qəddarcasına*) Uşaqlar hələ də ordadı!.. Görürsən bir?..

Ayom. (*təlaş içində ayağa sıçrayır*) Uşaqlar?.. Mənim uşaqlarım?..

İşiq dəyişir. İldirim çaxıntıları...

Ayom qaranlıq dəhlizlərlə dolaşır. İşiq bərqində uşaq səsləri eşidilir.

Səslər. ...Al, bax... A-a, qopdu... Bax, qopdu!.. Ana... anacan!.. Mənim anam... (*ağlamaq səsi*) ...O özü deyib... Sən dedin, sə-ən!.. Ve-er, o mənimkidi-i-i!!!.. Ana-a-a-a!... Anaca-a-an!!! Ay!.. Burax!.. Sən müəllimsən?.. Ana... ana... Özü deyib... Bu, ikincisi... A-a, o da qopdu...

Ayom görünməz «qapını» açır, qaranlığa daxl olur. Səslər kəsilir.

Qaranlıqda bircə Abdin yarıqaranlıq silueti görünür.

Ayom. (*qaranlıqdan sıçrayır, sarsılmış halda*) Sən məni ələ salırsan!.. Orda heç kəs yoxdu!

Ayna. O da sənin işindi. Necə deyirsən, o cür də olur. Bunu da özün deyirdin həmişə.

Ayom. (*sarsılmış*) Nə... nə deyirdim?.. (*iztirablar içində*) Axi mən nə demişəm?..

Ayna. Ərinin də, uşaqlarının da həmin o “şəffaf şüşənin” o biri üzündə olmasını. Bəlkə deməmisən, hə?..

Abd. (*boşluğa*) O, bütün dediklərini unudur...

Ayom. (*çaşqın halda xatırlamağa çalışır, mizin üstündəki qəzetləri əsəbi hərəkətlərə qarışdırır*) Hə... ola bilsin, demişəm. Amma axı mən... (*susur, müqəssir halda tamaşaçılara*) ...oləni deyirəm?!..

Abd. O, olmayanı da deyir...

Ayom. Onlar... (*günah içində*) ...ola bilsin ki, həqiqətən, o üzədədilər...

Ayna. (*qalib səslə*) Haradı axı dediyin o üz?..

Ayom. O... (*söz axtarır*) Ora elə bir yerdi ki... (*susur, yazıq səslə tamaşaçılara*) Orda mən yoxam...

Abd. O, düz deyir. O, burda yoxdu.

Ayna. (*çıyinlərini çəkir, Abda*) Qəribədi.

Ayom. (*qorxu içində*) Nə qəribədi?..

Ayna. Onların, uşaqlarını deyirəm... sənin yanında, gözünün qabağında ola-ola, həm də hardasa, ayrı bir yerdə olması. Sənə deyim, həm də çox təsirlidi.

Abd. (*astadan Aynaya*) O, onları sevmir...

Ayna. Mənə də elə gəlir. Və bütün bunlar, həqiqətən, təsirlidi.

Ayom. (*ayılır, özünə bərəət almaq istəyən tək*) Amma mən... Axı mən onları...

Ayna. (*bezgin*) Onu da demisən.

Ayom. (*çaşqın*) Demişəm?

Ayna. Demisən-demisən. Necə onları tez-tez yadından çıxarırsan, unudursan və sair...

Ayom. (*pərt*) Hə, niyəsə, mən onları tez-tez unuduram... (*susur*) Yox, mən, ümumiyyətlə, heç nəyi xatırlamıram.

Abd. (*eyni tərzdə*) Kim olduğunu da ona görə bilmir...

Ayom. (*ovsunda*) Uşaqlığımı... ata-anamı... oxuduğum məktəbi... ərə getməyimi... (*fikrə gedir, qəfildən həyəcanla*) Elə bil... heç olmamışam...

Ayna. Bu, adı depressiyadı. Yəni ruh düşkünüyü. Qırx yaşından sonra qadınlar bu halları keçirirlər. Yaddaş pozuntusu, darixmalar, göz yaşları. Mən özüm də bəzən... (*məmənnun təbəssümlə*) səni unuduram... (*Abda astadan*) Onda elə rahat oluram ki.

Ayom. (*onu eşitmır, ovsunda*) ...Yaxud indi, bu dəqiqə varam, əvvəlkilər isə... harasa dağıllıb, itib... Dəli çığırkı qaranlıq sakitliyə dağılan kimi...

Sim qırılmasını andıran səs.

Abd. O, dahidir...

Ayna. Sən darıxırsan. Ələlxüsus da ailənlə. Bunu mən həmişə hiss eləmişəm. Xüsusən sən evdə olanda. Evdə sən çabalayırsan. Lehmə bataqlıqda çabalayan kimi. Belə idisə, niyə ərə gedirdin?..

Ayom. Mən onu sevirdim. Ərimi deyirəm. (*ovsuna düşür*) Daha doğrusu, elə bilirdim sevdiyim odu. Axı mən... (*fikri qırılır, çashqın halda tamaşaçılara*) Bu, həmişə belə olub...

Abd. (*kədərlə*) Zavallı Onu ömrü boyu axtarıb...

Ayom. ...Ərə gedənə qədər elə bilirdim, anamı sevirəm... Yəni mənə elə gəlirdi ki, sevdiyim - anamdı. Sonra ona rast gəldim...

Abd. Ərini deyir...

Ayom. ...və dedim: Bu, odur! Ömrüm boyu dəli kimi sevdiyim...

Ayna. Bu da bunun sözü. Görmədiyin, tanımadığın adamı necə sevmək olar axı?..

Ayom. (*onu eşitmır, səsi enir*) Oğlum olanda... (*gülümsünür*) dedim: «A-a-ah... sən demə bu, sevdiyim bu imiş...»

Ayna. Kim - "bu"?.. "Bu" - yəni kim?..

Ayom. (*çaşqınlıq içində*) Bu vaxtacan... sevdiyim...

Ayna. (*müstəntiq təbiri ilə*) Aha.

Ayom. Amma sonra... (*susur*)

Ayna. Sonra nə?..

Ayom. Sonra axır ki, başa düşdüm... Anladım ki...

Abd. (*kövrək*) ...O, məni sevir...

Ayna. (*səbri daralır*) Hə, di uzatma! Nəyi başa düşdün?.. Başa düşdün ki, uşaqlarını da sevmirsən?..

Ayom. (*çaşqın*) Bunu hələ dəqiq bilə bilmirəm...

Ayna. (*əsəbi*) Nəyi dəqiq bilə bilmirsən?.. Adam dilində danış.

Ayom. (*səsi dəyişir, tamaşaçılara, iztirabla*) Axı mən... kimi sevirəm?..

Pauza. İldirim çaxır. İşiq dəyişir, ecazkar səslər.

Abd. (*hüzn/lə*) Sevgilim...

Ayna. (*əsəbi*) Daha sənə sözüm yoxdu.

Ayom. (*onu eşitmır, tamaşaçılara, ovsunda*) İndi isə dəqiq anlayıram...

Ayna. Allah, sənə çox şükür! İndi adam balası kimi de, nəyi anlaysırsan.

Ayom. Sevdiyimin... (*müqəssir halda*) uşaqlarım olmadığını...

Abd. (*Aynaya astadan*) Uşaqlar buna görə şəffaf şüşənin o üzündədilər.

Ayna. Bəs mən nə deyirəm? (*qəfildən ayılır*) Bir dəqiqə-bir dəqiqə. Sən yenə düyülər salırsan. Yenə başım hərlənməyə başlayır. Gəl, bir-bir ayırd edək. Demək, deyirsən ki, uşaqlarını sevmirsən. Elə olan halda...

Ayom. (*tələsik*) Yox, mən onları sevirəm. Amma bu... (*susur, səsi enir, pərt*) o sevgi deyil.

Ayna. (*səbrsiz əsəbliklə*) O sevgi deyil?.. (*Ayom günahkar halda susub*) Bəs nədi bu?..

Məkana sakitlik çökür. Musiqi. Uzaq boşluqlardan möhtəşəm nəfəsi andıran ecazkar səslər.

Abd. (*barmaqlarını dodaqlarına sixır, Aynaya*) Ts-s-s!..

Ayom. (*ovsunda*) Bu, zaman-zaman toxundugum... Günəş şüalarının sıniq bucağı altında... şimal küləklərinin solaxay axıntılarında... göyümtül ildirim çaxıntılarında... zeytin budağının qəfil tərpənişində... (*səsi enir*) Kimsəsiz küçə itlərin solğun bəbəklərində tapıb itirdiyim... (*gözlərini yumur, başı hərlənən tək, dayandığı yerdə ləngər vurur*)

Abd başını divara söykəyir, harasına ağrıyan tək, inildəyir.

Ayna. (*əsəbi*) Sən kimdən danışırsan, başa düşə bilmirəm?..

Ayom. (*onu eşitmır*) ...Məni ovcunda saxlayan... (*ovcuna zillənib qalır*)

Ayna. (*dəstəyə astadan*) Sən gəl, mənimlə açıq danış. O “ildirim”, “günəş” dediyin, adam adlarıdı, yoxsa... (*Göy gurultusu eşidilir. Diksinir.*) Bəlkə adam dilində danışan, biz də başa düşək ki, səni ovcunda saxlayan kimdi!

Ayom. Bu... (*gözlərini həzzlə yumur*) Odu!..

Ayna. Bura bax, deyirəm, bəlkə... sən hamiləsən, hə?.. (*Ayom onu eşitmır.*) Ürəyin bulanır?..

Ayom. (*ovsunda*) Bulanır...

Ayna. (*sevincək*) Bəs başın necə? Hərlənir?..

Ayna. (*gözlərini yumur*) Hərlənir...

Ayna. (*tamaşaçılara*) Mən nə deyirəm?.. (*dəstəyə*) Sən hamiləsən. Həkimə getmişən?..

Ayom. (*Aynanı eşitmır, gözüyumu*) ...Bəzənsə, elə bil uçuram...

Ayna. Bəs mən nə deyirəm?... Hamısı hamiləlik əlamətləridi. Deyirəm, həkimə getmişən?..

Ayom. (*oturduğu yerdə gözüyumu*) Mən Onunla oluram...

Ayna. Halal xoşun. Bəs onlar?.. Onlar nə dedilər?.. Həkimləri deyirəm.

Ayom. (*Aylılr. Musiqi kəsili*.) Onlar?.. (*ciddi*) Dedilər ki, hamiləliyin bütün əlamətləri var.

Ayna. Aha...

Ayom. Amma...

Ayna. Nə amma?..

Ayom. Dedilər bu, o hamiləlik deyil.

Ayna. O hamiləlik deyil? (*tamaşaçılara*) Başa düşmədim. Hamiləliyin də növləri olur?.. (*Ayom pəncərədən göyə zillənib.*) Sən hansı həkimə getmişən, hə?.. (*Ayom gözüyumu halda gicəllənir.*) Alo?.. Məni ələ salırsan? Bax, deyirəm sənə. Uçuruma yuvarlanırsan! Məni də özünlə sürüyürsən! Cəhənnəmə gedən özünə yoldaş axtaran kimi!..

Ayom. (*gözüyumu*) O... məni eşidir...

Ayna. (*tamaşaçılara*) Bu adamın beynində Cəhənnəm var. Məni də ora sürükləmək istəyir. Bəli-bəli!.. (*Ayomu barmağıyla hədələyir*) Daha bunu gizlədə bilməyəcəksən!.. Hər şeyi, Allaha şükür, özün öz əlinlə yazmışan. Olduğu kimi. Bax, əlinin altına yiğdiğin o sarımtıl vərəqlərdə!.. Yadından çıxıb, yoxsa?.. Çıxıbsa, yadına sala bilərəm! Necə ərinin, evə gec gəldiyi üçün təsəvvüründə öldürüb torpağa basdırılmışan!.. (*tamaşaçılara*) Siz bir təsəvvür edin, ay camaat! Bu adam qatıldı! Yaziq oğlan... (*dəstəyə*) Necə ananın qəbrinə girib, oranı yereşən kimi qazmışan! (*tamaşaçılara*) Qəbri eşəsən!.. Hələ bu azmiş kimi, ordan bir vaqon əşya... arvadın çəkmə taylarını, eynəklərini və əlcəklərini, ət maşınını, sarmisaqəzənini, iynə qutusunu və daha nələri və nələri çıxarasan!.. Cəhənnəm deyil bu, nədi?.. (*məkrələ*) Uşaqlarını... (*tamaşaçılara*) Dipdiri uşaqları... bu adam corab əvəzinə ayaqlarına geyir!..

Ayom. (*ayılır, günah içinde*) Bunları mən eləmişəm?..

Ayna. Sən! Sən! Mən yox! Mən belə şeylərdən qorxuram! Mən belə şeylərə nifrət edirəm! (*tamaşaçılara*) Axı vallah da, uşaqları necə əyinə geymək olar?!.. Bir də axı niyə?..

Ayom. (*qəfildən nəyisə xatırlayan tək*) Hə-e... yadına düşür... Onlar... Daha doğrusu, mən... (*günahkar etirafla*) Bilirsiz, belə hallar olur.

Ayna. (*bir gözü tamaşaçılarda*) Bilirsən, əzizim, mən bir şeyi bilirəm ki, (*xüsusi vurğuyla*) ana!.. Uşaqlarını cani-dildən sevən qadın onları corab əvəzinə ayağına geyməz!.. Şəxsən mən belə şeyləri pisləyirəm!!!

Ayom. Yox axı... Bu, həqiqətdə baş vermir... (*söz axtarır, qəfildən pərt*) Bunlar yalnız təsəvvürdə baş verir... Axı elə soyuqlar var ki, onları geyimlə qızdırmaq olmur?!..

Abd. O, qadın deyil... (*cibindən tapıb çıxartdığı almanın dişləyib çeynəyir*)

Ayna. Yaxşı, tutaq ki, bunu başa düşdük. Bəs ərin?.. O yazığın günahı nəydi?..

Ayom. (*təlaş içində*) Məgər onu da əynimə geyinmişəm?..

Ayna. Bəli də... (*Abda, astadan*.) Özünü giçliyə vurur. Bu, onun çoxdankı adətidi.

Ayom. Mən ərimi... elə uşaqlarımı da çox sevirəm.

Abd. (*çeynəyə-çeynəyə*) O, ərini də özü doğmaq istəyirdi... Təsəvvüründə...

Ayna. (*Abda baxır, acı kinayə ilə*) Aha, demək, indi deyirsən ki, uşaqlarını da, ərini də sevirsən. Belə dedin də?..

Ayom. Bəli, çox sox sevirəm. (*ağlamağı tutur*)

Abd. (*ağzını marçılmalıdır, astadan*) Bu, ona elə gəlir.

Ayna. (*dəstəyə astadan*) İndi qulaq as, deyim. Sənin kiməsə aşiq olduğunu, düzünü deyim, mən çoxdannan hiss edirdim. Bunu, ümumiyyətlə, hamı hiss edir. Sadəcə, üzünə vurmurlar. Hamının sənə yazığı gəlir, ay bədbəxt...

Ayom. Mən... (*susur, bir müddət tərəddüd edir*) ...daha doğrusu, o...

Ayna. (*sərt*) Bəli də! «Mən», «Sən», «O»...

Ayom. (*müqəssir halda tamaşaçılarla*) Mən etiraf edirəm... Boynuma alıram ki, yalnız Onu sevirəm...

Möhtəşəm sim titrəyiş..

Ayom. (*onu eşitmır, ovsunda*) Etiraf edirəm ki, mənim uşaqlarım... Əslində, onlar... (*susur, günah içində*) Uşaqlar... Ondandı...

İldirim çaxıntıları... İşiq dəyişir.

Ayna. (*həyəcanla*) Nə?.. Sən nə dedin?.

Çağə səsi. Külək uğultusu. Ayom dəstəyi yerə atıb ayağa qalxır.

Abda sarı gedir, ovsuna düşmüş kimi, onun dövrəsinə hərlənir.

Ayna dəstəyi yerə atıb dəhşət içində bunu seyr edir.

Ayom. (*ovsunda*) Bunu mən... (*nəyisə xatırlayan tək, ayaq saxlayır*.) Özüdü ki, var... ilk körpəm dünyaya gələn gündən anladım... (*Möhtəşəm ildirim çaxıntıları*.)

Ayna. (*vahimə içində*) Nəyi?.. (*səsi uğultunun içində eşidilsin deyə, ucadan*) Nəyi anladı-ın???

Ayom. Körpəmin... (*yazıqlaşır*) O olduğunu... (*İldirim çaxıntılar. Göy gurultuları*.)

Abd Ayomun qarşısında diz çökür. Ayna ayağa sıçrayır.

Ayna. Sən... (*pərt*) Axı sən... bayaq ayrı bir şey deyirdin... (*çaşqınlıq içində*) İndi tamam ayrı söz danışırsan...

Ayom. (*dizi üstə düşü, Abdi bağırna basmaq istəyirsə də, o, Ayomun əlindən sıvíşib qaçıır, künçə qılılıb vahimə içində ona baxır. Boşluğu bağırna basır, kövrəlir.*) Balam mənim...

Ayna. (*üzü dəyişir, məkrələ*) Bilirsən nə var? Sənin fərqli bir məxluq olduğunu həmişə bilirdim. Amma (*əsəbi*) bu... indicə dediyin - heç bir çərçivəyə siğmır daha!..

Ayom. (*Qucağındakı boşluğu sığallayır, çağşın.*) Ola bilsin. Ola bilsin, mən nəyişə düz demirəm... Yoxsa, deyə bilmirəm?.. (*tamaşaçılara, yaziq səslə.*) Amma olanı deyirəm.

Abd. (*künçdən, vahimə içində*) O olmayı da deyir.

Ayna. Bu axmaq danışqlarınla məni... (*əl-ayağına baxır, ağlamsınır*) Gör bir, məni nə hala salmışan...

Ayom. (*Ayağa qalxır.*) Mənimlə müttəhim kimi danışma!

Ayna. Özünü bilməməzliyə vurma! Eşit!.. Bu!.. Açıq-aydın xəyanətdi!!!

Ayom. (*ayılır, öz-özünə*) Xəyanət?.. (*yerinə keçir, dəstəyi əlinə alır*) Sən... "xəyanət" dedin?..

Ayna. Bəli, xəyanət! Olmaya, bu sözü də birinci dəfə eşidirsən?..

Ayom. (*özü-özünə*) Xəyanət... (*nəyişə anlamış kimi, üzü işiqlanır*) Hə, özürdür ki, var... Xəyanət... Deyirəm axı... Niyə həmişə özümü... (*tamaşaçılara*) hamının, hər kəsin qarşısında günahkar hiss eləmişəm. Necə də dəqiqli... Xəyanət...

Abd. (*hardansa, kənardan, kədərlə*) Yazıq balam...

Ayom. (*ovsunda, özü-özünə*) Bunu ömrüm boyu hiss eləmişəm...

Ayna. Nəyi?.. Aman Allah!.. Çərlədim!!

Ayom. (*Aynaya məhəl qoymadan, tamaşaçılara*) Hamidan... (*ucadan*) Bütün insanlardan!.. (*səsi enir, pərt*) Qonşulardan və qohumlardan... dostlardan...

Abd. (*Ayoma, astadan*) ...ailəmdən də...

Ayom. Hə!.. Ailəmdən də... Qurtulmaq istədiyimi... (*fikirlərində nəyəsə ilişir*) Daha doğrusu, bunun, necə öz-özünə baş verdiyini...

Ayna. Demək, deyirsən, bütün bunlar elə beləcə, özü-özünə baş verib də, hə?..

Uzaq boşluqdan ecazkar Nəfəs axıntısı. Ayom dırnaqlarını əsəbi-əsəbi gəmirir.

Qeybdən səs. (*Məkan boyu əks-səda verir*) Məni düşün...

Abd. (*vahimə içində astadan Aynaya*) Onunla işin olmasın...

Ayom. (*iztirab və çağşınlıqda*) Siz anlamırsız. Mən bunu qəsdən eləmirəm. Mən... (*fikirləri dolaşır, susur, göylərə zillənir, ecazkar səslə.*) Bunu O istəyir...

Anlaşılmaz sıvri səslər. Narazı kütlənin nidaları.

Abd. (*ilahi nəfəslə, boşluqlara*) Məni düşün...

Ayom dizi üstə çökür, başını qapayırlar.

Ayna. (*sarsılmış halda*) Məni düşün?.. (*Ayoma*) Bəs mən kimi düşünürəm?.. Düşünə-düşünə adamlıqdan çıxmışam. (*qəfildən çəşqinqılıq içində öz-özünə*) Yoxsa bu, mənim alnıma yazılıb?!.. Kiminse əlavəsi olmaq! Xoş əhvalında xoşlanmaq... (*üzü dəyişir*) ...əhvalı çonəndə, dərin uçurumları andıran dibsiz qaranlıqlarına qərq olmaq... Bu ki dəhşətdi?!.. Axi mənim də öz istəklərim, öz arzularım var?!.. Axi nə vaxtacan?.. (*qəfildən coşur*) Nə vaxtacan (*Ayom qəzəblə ona zillənir.*) sənin o anlaşılmaz ağrılarınınla ağrimalıyam?.. Mən ki, o ağrıları... elə o birlərini də... (*səsi yazıqlaşır*) anlamırıam?!.. Buna... (*yazıq səslə tamaşaçılara*) gücüm çatmır... (*dəstəyə*) Başa düşürsən?.. Məgər təqsirkaram ki, gücüm çatmır?!.. (*Ayom aramlı ayağa qalxıb ona yaxınlaşır, üzbeüz dayanır.*) Mən ki, əlimdən gələni eləyirəm. Səni saatlarla... (*tamaşaçılara*) ...aylar və illərlə dinləyirəm... (*xüsusi vurğuya*) İstəməyə-istəməyə!.. Səni ovutmaqdən ötrü eşitmək istədiklərini tapıb deyirəm, bəlkə əhvalın düzələ. Daha neyləməliyəm axı?.. (*əsəbi*) Sənə isə bu da azdi!.. Sən bununla da qane olmursan! Rahatlıq tapa bilmirsən!.. İçinin o dolama-dolaşiq labirintlərinə düşüb azırsan!.. Bəli, bəli, özün öz içində azırsan! Sonra da ordan... (*üzü dəyişir*) qurbanlarının üzəriylə - kimlərisə tapdaya-tapdaya, əzib öldürə-oldürücə çıxırsan! Özü də qalib çıxırsan! (*susub sarsıntı içində Ayomun gözlərinin içində baxır*) Amma mənə gücün çatmayacaq! Mən sən deyənlərdən deyiləm. Səni kifayət qədər tanıyıram. Sən - təhlükəsən! (*şübhə dolu baxışlarla Ayoma baxa-baxa ayğa qalxır, dəstəyi əlindən yerə atıb geriyə çəkilir.*) Mən o təhlükəni hər an hiss edirəm. (*qəfildən hiddətlə*) Qatil!! Qatil!! Qatil!!

Möhtəşəm külək viyiltisi. İşiq dəyişir. Külək içəridə əsir. Ayom və Ayna küləyin müqaviməti altında ləngər vura-vura üzbeüz dayanıblar.

Abd vahimə içində sonları seyr edir və yuxarıdan atılmış kəndir nərdivanla üzüyuxarı dırmanır.

PƏRDƏ

İKİNCİ HİSSƏ

Həmin yarıqarnlıq məkan. Elektrik şnurundan asılmış lampa içəridə əsən küləyin müqaviməti ilə yellənir və yelləndikcə yanıb-sönüür. Lampanın zəif işığında üzü tük basmış, dizləri heysizlikdən bükülmüş Abd və saçları dağınıq halda çiyinlərinə tökülmüş, əyin-başı, kiminləsə əlbəyaxa döyüdə cirilib-sökülmüş Ayna görünür. Onlar elektrik stulunu, oturaq cərrahiyyə kreslosunu andıran əcaib qurğunu sürüyə-sürüyə Məkanın ortasına gətirirlər. Qurğunu yerə qoyub nəfəslərini dərirələr.

Abd. Gedim o birisini də gətirim. (*Məkandan çıxır.*)

Ayna bir kənarda əyləşib nəfəsini dərir. Sonra özü ilə gətirib geldiyi boxçanın düyünüń açıb içindən cırılmış paltarını çıxarıı, iynəni saplayıb onu tikməy başlayır.

Ayna. (*tikə-tikə, heysiz səslə*) ...O elə dənizdən danışır. Adam dənizindən. (*Əlini saxlayır, başını qaldırır*) Adamdan da dəniz olar?.. Lap ağını çıxarıb. (*qəfildən duruxur*) Bəlkə o... ayrı dənizi deyir?..

Abd nəfəsi kəsilə-kəsilə çaxlı pyedestalı sürüyüb gətirir və onu Məkanın bir tərəfinə yerləşdirib üstünə əyləşir. Alnının tərini silib, nəfəsini dərir.

Abd. (*heysiz halda*) O, adam dənizini deyir. Yəni – bizləri. (*fikrə gedir*) Gücü çatmır.

Ayna. (*tikməyə davam edərək, əsəbi, qırıq gülüşlə*) Gücü çatmır?.. Onun gücü çatmır?!.. Gör bir məni nə günə qoyub?!.. (*tamaşaçılara, sarsıntı içində*) Mən ki... o cür həyatsevər, şən qadın idim... Hər şeydə gözəllik gördüm... zövq almağı bacarırdım... İndi nəyəm?.. (*üzü dəyişir*) Kimsəsiz küçə iti kimi, dörd bir yanından təhlükə gözləyirəm. Xofun içində yaşayıram. Hər sözdən, hər səsdən ehtiyat edirəm. Pəncərələrimdən qalın pərdələr asmişam ki, çölü görməyim. (*Abda baxır*) Bəs sən?.. Sən özün gör bir, nə günə qalmışan?!.. Hamısını o eləyib!

Məkana Ayom atılır. O, nəyinsə intizarında, narahat addımlarla o baş - bu başa vurnuxur.

Ayna. (*nifrətlə Ayoma baxır, kinli*) Yenə gəldi. O, bizsiz yaşaya bilmir.

Abd. (*gözü Ayomda*) Onda təqsir yoxdu. Belə yaranıb, başa düşürsən?..

Ayna. O günə daş düşəydi! (*astadan*) Dünyanı darısqal daxıl qutusuna döndərən xəstə! Buna deyən gərək, balam, yaşaya bilmirsən, öldür özünü də. Bizim təqsirimiz nədi?..

Su, hava axıntılarının sovrulmasını andıran səslər...

Ayom. (*səslərə ayaq saxlayır, tamaşaçılara*) Mən sizə demək istəyirdim ki... (*susur, söz axtarır*) Bilirsiz, nə demək istəyirdim?.. (*Abda Ayna yorğun halda bir-birinə baxırlar*) Mən... (*qəfildən yazıqlaşır*) ...sovruluram...

Abd. (*pyedestaldan düşüb telefona sarı gedir, nömrələri yiğir, qayğılı halda Aynaya*) O, burda boğulur.

Ayna. O nə deyir? Burda, yəni harda?..

Abd. Adam arasında.

Ayna. Adam arasında?.. O özü nədi, adam deyil?..

Abd. (*fikri telefonda*) Məncə, yox. Bir o qədər oxşamır.

Ayna. (*əlini saxlayır*) Oxşamır?..

Abd. (*çönübü Ayoma baxır*) Elədi ki, var. O adam deyil.

Bomba partlayışını andıran səs.

Ayna. (*dik atılır, ehtiyatla Abda*) Sən “adam” sözünü niyə elə dedin?..

Abd. (*dəstəyi əli ilə qapayırlar*) Necə dedim?.. Dedim «a-da...»

Ayna. (*vahimə içində, tələsik*) Yox-yox, demə!.. (*səsi enir*) Xahiş edirəm. O sözdən... (*əyilib mədəsinə baxır, əlini mədəsinin üstünə qoyur*) ...mənim buram gizildəyir...

Ayom. (*nəyinsə içindən sıvişən kimi sıvişib, Aynaya sarı yeriyir. Təhlükə hiss eləmiş tək, o yan-bu yanına baxır. Aynaya astadan.*) Orda dəhliz var.

Ayna. (*əlindəkiləri yerə qoyub ehtiyatla ayağa qalxır, Ayoma, heykələ baxan kimi, kənardan baxa-baxa, Abda*) O, gün-gündən vahiməli olur. Hansısa qədim quşu xatırlatmağa başlayır. Amansız, yırtıcı quşu.

Abd. (*heysiz hərəkətlərlə telefonun düymələrini basır*) O, qədimdi. Ola bilsin ki, həm də quşdu.

Ayna. Həm də?.. Sən... “həm də” dedin?..

Abd. Əslində... (*Ayoma baxır, kədərlə*) ...biz onun barədə heç nə bilmirik.

Ayna. (*onu eşitmır*) O, hər an təhlükə saçır. (*Uzaqlardan canavar ulartısı eşidilir.*)

Abd. (*dəstəyi yerinə qoyur*) Ələlxüsus, fikirləşəndə. O, fikirləşəndə, yaxınına getmək olmur.

Ayna. Bəs danışanda?.. O danışanda, elə bil... (*susur, harasına ağrıyan tək, ikiqat bükülür*) ...adama nə isə dəyir...

Qalın-ince səslərlə kamançada və skripkada çalınan köndələn musiqi.

Ayom öz bədənini - qollarını, əllərini, ayaqlarını tədqiq edirmiş kimi, nəzərdən keçirir. Abdla Ayna qulaqlarını qapayırlar.

Ayom. (*ovsunda, əllərinə, qollarına baxır*) Son vaxtlar mənim qollarım... (*ayaqlarına baxır*) ...ayaqlarım da... (*tamaşaçılara dəhşət içində*) ...uzanır!..

Ayna aramlı Ayomun etrafıyla gəzisərək onu, əcaib eksponatı tədqiq edən tək, nəzərdən keçirir.

Ayna. (*astadan*) O, özünü apara bilmir. Özü də bilinir ki, bu, onun özündən asılı deyil.

Abd. (*yorğun*) O sümrülüür. İtir... Bunu anlamaq beləmi çətindi?!.. (*kədərlə*) Bizim aqibətimiz necə olacaq?!..

Ayna. (*astadan*) O, tamamilə insanlıqdan çıxıb. Elə-belə baxanda da görürsən ki, adam deyil.

Ayom. (*qəfildən qulaqlarını qapayırlar, sarsıntı içində*) Daha dözə bilmirə-ə-ə-əm!!!..

Abd. (*kədərlə*) Yazısı budu. Neyləmək olar?.. (*qurğuya sarı yeriyir*) Sevgi elə bir uçurumuðu ki...

Abd qurğunu ehmal hərəkətlərlə cərəyana qoşur, kədərlə Ayoma baxır.

Asma lampa sönür, qurğu bərq vurmağa başlayır.

Ayom anlaqsız hərəkətlərlə məkan boyu vurnuxur.

İşiq dəyişir. Ayom tələyə düşmüş yaralı heyvan tək, qışılıb gərilir, geriyə çəkilib sivismək istəyirsə də, ayaq saxlayır.

Ayna. (*qurğuya sarı yeriyir, Abdla köməkləşib qurğunu Məkanın mərkəzinə sürüyür.*) Kimi sevir, sevsin. Allah xatirinə. Bizim günahımız nədi?.. Amma o da var ki... (*sözünü yarımcıq kəsib dikəlir*) Deyirəm, bəlkə bu da o söz... (*Şəhdət barmağını gicgahında burur*) hə?.. (*Abd üzünü turşudub qaşlarını düyünləyir və Aynaya əyri-əyri baxır. Ayna cəld özünü yığışdırır*)

Ayom. (*onların nə isə eləmək istədiklərindən duyuq ilə düşüb pyedestalın üstünə sıçrayır, əllərini arxasında cütləyib dərs danışan şagird təbiri ilə*) Deməli, əvvəllər mən elə bilirdim, sevdiyim – anamdı. Sonra mən ərimə rast gəldim və düşündüm ki, illərlə dəli kimi sevdiyim – sən demə, o imiş. Sonra uşaqlarım oldu...

Abd. (*qurğunu sazlaya-sazlaya Aynaya astadan*) Budu bax, yenə başladı.

Ayna. (*Ayoma baxır və içini çəkir*) E-eh, heyf səndən. Gözəlliin, aqlın, gül kimi ailən, balaların... (*tamaşaçıılara*) Adama deyərlər, daha nəyin çatışmış?.. Vallah da...

Ayom. (*öz aləmində, coşqun*) ...dedim aha, bu, onlardı!.. Qanı qanımdan, canı canımdan olanlar!.. Amma sonra... (*qəfildən susur, ovsuna düşür*) başa düşdüm ki...

Ayna. (*Abda, nəyisə bağlamağa, ya açmağa kömək eləyə-eləyə, lağla*) Aha, yenə nəyisə başa düşdü. O, hər saniyə nəyisə başa düşür. (*səsini ucaldıb Ayoma, lağla*) Yenə nəyi başa düşdünüz?..

Ayom. (*sarsılmış halda*) Onların məndən olmadığını...

Ayna. (*tamaşaçıılara*) Buyurun. Bu da bunun danişdiği söz. Öz balaları üçün deyir a- a, hələ bunu. Görün, indi qalanlır nədi bunun üçün?!..

Külək uğultusu eşidilir.

Abd. (*əl saxlayır, Aynaya piçilti ilə*) S-s-s... eşidirsən?..

Ayom. Odu ki, ömrüm boyu bir sual məni yandırıb yaxırdı...

Ayna. (*Abdi eşitmır, Ayoma tərs-tərs baxa-baxa, astadan*) Yenə nə yandırıb-yaxır səni, ay yazığ?..

Ayom. Axı mən... kimi sevirəm?..

Abd. (*səsə diqqət kəsilih, Aynanı dümsükələyir.*) Eşidirsən?..

Ayna. (*Uğultuya diqqət kəsilih*) Bu nədi belə?..

Abd. (*qorxu içində*) Hiss eləyirsən?..

Ayna. (*vahimə içində*) Nəyi?..

Abd. (*yerə diqqət kəsilih*) Yer titrəyir. (*Göylərə zillənir, vahimə içində*) O, onu çox sevir...

Ayna. (*Uğultu güclənir. Ayna Abdın qoluna sarılır, vahimə içində astadan*) Bizim aqibətimiz necə olacaq?..

Ayom. (*qollarını qoltuğuna vurub nəyisə, kimisə gözləyirmiş kimi, o yan-bu yana gəzişir, qəfildən ayaq saxlayır, müqəssir səslə.*) Siz mənə inanmırızsız? Axı mən də sizin kimi adamam?!. Mən adama-a-a-am!..

Ayna. (*Abda qısılır, Ayoma baxa-baxa, astadan*) Sənə inanana lənət!.. (*uğultu səngiyir, Abda*) O, kabusdur. Ağ kabus. Bir adam ki, (*əlini saxlayır, tamaşaçılara*) ...ömrü boyu kimisə sevə (*əsəbi gülüşlə*) və sevdiyinin kim olduğunu özü də bilməyə... Gah ildirimdən, gah küləkdən, gah mədəsindən yapışa...

Abd. (*qurğuyla əlləşir, hüznlə*) Onlar da elə dedilər...

Ayna. (*sevincək*) Nə dedilər?..

Ayom. (*nəyisə gözləyən kimi, əsəbi-əsəbi o yan-bu yana yeriyir, birdən ayaq saxlayıb, Abda.*) Noldu, hələ çox qalıb?..

Ayna. (*Abdin işarəsi ilə Ayoma, rəsmi*) Gözləyin!.. (*qurğuda əlləşə-əlləşə, astadan Abda*) Nə dedilər?..

Abd. Dedilər... (*gözü Ayomda, Aynanın qulağına astadan nə isə deyir, bircə axırıncı sözü eşidilir*) ...əmbur - təşhəd!..

Ayna. (*içini çekir, astadan*) Dəhşə-ə-ət!..

Abd. S-s-s... (*astadan*) Yazı belədir.

Ayna. Mənsə... (*vahimə içində tamaşaçılara*) Mən-bədbəxt, gör bir nə qədər vaxtı onunla bir, üz-üzə, göz-gözə... (*Əcayib səslər. Asma lampa yanır.*) Gecələr yuxuda... (*yadına salmağa çalışır, özü-özünə*) Yuxuda idi, ya yuxudan əvvəl idi?.. O... (*dəhşətli sırrın astanasına çatmış kimi*) ...elə hey nə isə deyirdi... Onun dedikləri, niyəsə heç vaxt yadımda qalmır. Bircə səsi qalır... Səhəri günü, hələ bir neçə gün sonra da, o səs... (*bədənini, iynə girmiş kimi, əsəbi hərəkətlərlə didişdirir*) ...ha tərəfimdənsə bitməyə başlayır... (*qəfildən dizi üstə düşüb Abdin dizlərini qucaqlayıb*) Məni ondan xilas edin, yalvarıram!

Kamança-skripka tandemı. Ayom diksinir, qollarını bədəninə dolayır.

Abd. (*mütəəssir halda tamaşaçıra*) O, adam ola bilmədi... Bəzən o... (*Ayoma məhəbbətlə baxır, üzü işiqlanır*) Cəhrayı şüaya bənzəyir. Bəzənsə... (*susur, vahimə içində*) ...dağıdıçı dalğaya!

Ayna. (*nifrətlə Ayoma baxır*) O, dalğa deyil!..

Ayom. (*ayaq saxlayıb, Abda*) Noldu? Hələ çox qalıb?..

Abd. (*qurğuyla əlləşir, əsəbi halda Ayoma*) Dedilər gözləyin, demək, gözləyin, vəssəlam!..

Ayom telefona sarı gedir, nömrələri yiğməğə başlayır.

Ayom. (*həyəcanla telefona*) Heç bilmirəm bu, necə oldu. Bu, mənim günahım deyil. Günah onlardadı...

Ayna. (*əli ilə Abda nə isə işarə edə-edə*) Həmişəki kimi şışirdırsən. Noldu, nə baş verdi axı?.. Tutaq ki, orda bir qədər gözlədin, nolsun ki?..

Ayom. Yox, axı bilirsən, mənim heç ağlıma da gəlməzdi. (*Ayna ilə Abd ehmal addımlarla arxadan Ayoma yaxınlaşırlar*)

Ayna. (*Abda göz vurur*) Narahat olmalı bir şey yoxdu...

Ayom. Yox, məsələ bundadı ki... (*vahimə içində*) ...mən onu orda axşama qədər gözlədim. Dəhlizdə. Hava qaralana qədər...

Ayna. (*sakit*) Nolsun ki?.. Burda nə var axı?..

Ayom. (*onu eşitmır*) ...minlərlə adamın arasında!.. Saatlarla... (*çaşqınlığa düşür*) Yoxsa illərlə?!..

Ayna. O sizə elə gəlib. Axı siz... O dəfə razılaşdıq axı bunu?! Sizin zaman duyumunuz bir qədər belə... necə deyim?.. (*Abd Aynaya işarə verir*)

Ayom. Zaman duyumunun bura nə dəxli?.. Mən gözləyirəm... Arada bir qapını açıb: "noldu, hələ çox qalıb?.." - deyirəm. Ordansa: "Gözləyin..." - deyirlər. "Gözləyin", vəssəlam. Gözləməyin axırı gör bir nə ilə bitdi!..

Ayna. (*danişa-danişa arxadan Ayoma yaxınlaşır*) O da sizi gözləyib. Bu, adı anlaşılmazlıqdır. (*qəfildən Ayomun qollarını arxadan burur.*)

Ayom. Sən... siz neyləyirsiz?..

Ayna. (*iztehzayla, Ayomun təbiri ilə*) Yox axı, bilirsən, mənim heç aqlıma da gəlməzdi... Belə şeylər mənim həyatımda, ümumiyyətlə, olmayıb...

Ayom qolları bağlı halda vurnuxursa da, Aynanın əllərindən sıvışib çıxa bilmir. Onlar əlləşirlər.

Abd. (*sinəsinə asılmış eynəyi gözünə taxır, mizin üstündəki alətləri bir-bir, diqqətlə nəzərdən keçirir*) Kimin aqlına gələrdi?.. (*əlini saxlayır, tamaşaçıları*) Kimin aqlına gələrdi ki, bu çəhrayı şüayabənzər məxluq... (*Ayoma baxır, səsi qəddarlaşır*) ...belə bir qorxunc, dağıdıcı dalğaya çevriləcək?!

Ayom. (*çırpinır*) Buraxın məni!.. Buraxın, deyirəm! Mən dalğa deyiləm!

Ayna. (*Abdla köməkləşib Ayomu qurğuya oturdurlar, qurğunun qolçaqlarını onun qollarına keçirirlər.*) Bilirik-bilirik, adamsan. (*Abda.*) İndi adam oldu. Yadına insanlıq düşdü.

Ayom. Haqqınız yoxdur!.. Mən heç bir qanunu pozmamışam! (*həyəcanla*) Siz... siz bilmirsiz! (*tamaşaçıları, yazıq-yazıq*) O qanunlar öz-özlərinə pozulurlar! Mən onlara dəyib toxunmadan! İnanmirsiz?.. Bu dəqiqə deyim. Bax, tutaq ki, küçə ilə gedirəm... (*Abd ilə Ayna Ayomun arxasında nə isə bururlar*) yaxud evdə, yazı masamın arxasında otururam... Bir də görürəm... (*nə isə hiss edib susur, o yan-bu yana baxır*) Siz hardasız?.. Məni eşidirsiz?..

Abd Ayna ilə piçildaşa-piçildaşa arxadan Ayomun köynəyini qaldırır, kürəyinin hansı nöqtəsini isə Aynaya göstərir. Ayna gözləri bərələ-bərələ başını yellədir.

Abd barmağıyla o nöqtəni basır.

Ayom. (*kürəyinə bıçaq sancılmış kimi bağırır*) A-a-ay!.. Neylədiz orda?..

Abd. (*Ayoma məhəl qoymadan, astadan Aynaya*) Budu bax, buradı.

Ayna tələsik eynəyini gözünə keçirib Abdin göstərdiyi nöqtəyə zillənir və barmağını həmin o yerə basır. Ayom bağırır.

Ayna. (*Ayomun çığırtısına məhəl qoymadan.*) Məncə bu, o deyil. Burda anadangəlmə çökək var. Baxın... (*əlini ağrılı nöqtədə oynatdıqca Ayom daha bərkdən çığırrıb. Çığırtıya məhəl qoymadan*) Görürsüz?..

Ayom. (*ağlayır*) Ora dəyməyin, yalvarıram sizə...

Abd. (*barmağını Ayomun kürayı boyu gəzdirə-gəzdirə*) Bunu da nəzərdən qaçırmayaq ki, onun bədən quruluşu qəbul olunmuş standartlara uyğun olmaya da bilər.

Ayom. (*yazıq-yazıq*) ...Dəymeyin... Əl vurmayınl.. Yalvarıram... Siz səhv edirsiz!.. Vallah, səhv edirsiz... Mən sizlərdən biriyəm!.. Sizin kimi, adamam...

Abd. (*Ayoma məhəl qoymadan, əlini onun mədəsində, sinəsində gəzdirə-gəzdirə, hansısa nöqtəni axtarır, öz-özünə*) Məncə, o, hardasa, buralarda olmalıdır. Amma, o, nə budu... (*Ayomun hansısa nöqtəsinə basır, o çiğirir*) ...nə də bu.

Ayna. (*fikrili*) Hə... Məncə də rekasiya o deyil.

Abd. (*fikri müayinədə*) Bəs mən nə deyirəm?.. (*qurğunun başını aşağı əyir və Ayomun qarın nahiyyəsində, sandığın içində eşələnən tək, eşələnir. Ayom dəli bağırıtlarla bağırır*.) Bəlkə burdan prob eləyək?.. Burdan daxil olmalı olsaq, o, təxminən bax-bax, buralarda olmalıdır.

Ayna. (*əllərini Abdın göstərdiyi nahiyyənin içiñə salır, Ayom bağırır*.) Siz bunu deyirsiz?.. Bu, həmin o yerdi. (*Ayom bağırır*.) Mədəlti vəzin altı.

Abd. (*əlini Aynanın göstərdiyi nahiyyəyə salır*) Şoğərib... Aha!.. Düşdüm. Budu bax... (*əlini bir az da dərinə salır, əli dirsəyinəcən Ayomun mədəsinə girir*) Özüdü ki, var. Aha!.. (*qəfildən qolu, az qala ciyinəcən Ayomun içiñə girir. Çəşqin*.) Ay-ay! Bu nədi belə?.. (*geriyə dartinırsa da, qolunu Ayomun mədəsindən çıxara bilmir*.) Mən... Məni saxla!.. (*qışqırır*) Saxla məni-i-i-i!!!.. (*bütün bədəniylə Ayomun içiñə sümrülür*.)

Ayna başılovlu halda Abdın belindən yapışırda, onu Ayomun qarnından çıxara bilmir. Külək uğultusu.

Ayom. (*daha ağrı hiss etmir, üzgün halda*) Mən söz verirəm!.. Daha danışmayacağam. Fikirləşməyəcəyəm də. Söz verirəm. Söz verirəm.

Ayna. (*Abdı darta-darta, hıqqana-hıqqana*) Susmağın ondan da betərdi!.. (*Abda*) GÜCÜM çatmır...

Ayom. Susmayacağam da. Söz verirəm!..

Abd. (*nəfəsi kəsilə-kəsilə*) Buraxın!.. (*Ayoma*) Burax məni!..

Ayna. (*Abdı darta-darta*) GÜCÜM çatmır!...

Ayna Abdi dartıb axır ki, Ayomun içindən çıxarıv və hər ikisi arxası üstə yerə sərilirlər. Bir müddət hər ikisi heysiz təngnəfəslilikdə zariyırlar.

Küləyin güclənməkdə olan uğultusu eşidilir.

Ayom. Mən söz verirəm... Söz verirəm... Söz verirəm...

Abd. (*birtəhər ayağa qalxır, belini tutub heysiz addımlarla Ayoma yaxınlaşır, onunla üzbəüz dayanıb bir müddət nəfəsini nizama salır, heysiz səslə*) Nəyə söz verirsən?.. (*qəfildən əsəbi çığırtıyla əlində saxladığı skalpelə dəmir qabın içiñə çırır*.) Orda dəhliz var!!!..

Ayna. (*ayağa qalxıb üst-başını çırpa-çırpa, heysiz halda*) Bu, dəhliz deyil, uçurumdu, uçurum!..

Abd. (*qurğunun ayaq tərəfində yerə oturur, iztirab içində tamaşaçılara*) Odu ki, bu gündəyik. Buna heç gün də demək olmaz. Əslində, bu, kölə... Tfı!.. kölgə həyatıdır. Bilmirsən varsan, ya yoxsan?!.. Görüntüsən, yoxsa... (*qol-qıçını yoxlayır*) gerçəklilik?!..

(küleyin uğultusunu eşidir, üzü işiqlanır) Lakin həm də onun yaxınlığında olmağın, ona hər an, hər saniyə toxuna bilməyin, nəfəsini, səsini öz canında, ciyərlərində hiss etməyin səadətini nə verə bilər?.. (üzü dəyişir, səsi enir) Nə yazıqlar ki, bu, kölgə səadətididi... Duyulanların duyumu... Yaşanılanların yaşıntısı... Sonu, dibi görünməyən miskin səadət uçurumu!.. Bu, necə səadətdi?.. Səadətdimi bu?.. Səadət beləmi olur?.. (səsi enir, öz-özünə) Səadətin səadəti. Kölge səadəti...

Ayna. (təlaşla) Bunu onlar dedi?..

Abd. (şprisə dərman doldurub Aynaya uzadır) Haydıl!..

Ayna. (şprisi Abddan alır) Bunun hamısını?.. Bu, çox deyil?..

Abd. (alətlərlə əlləşir, başını qaldırıb Aynaya baxır.) Qorxursan?.. Bayaqdan azadlıqdan dəm vuran sən deyildin?.. İndi noldu?.. (Ayna şpritsin havasını buraxır)

Ayom. (şprisi görüb vahimə içində) Yo-ox!.. Yox-yox-yox-yox!.. Eləməyin!.. Xahiş edirəm... (çırpinib qurğudan çıxməq istəyirsə də, çıxa bilmir) Tövbə eləyirəm!.. Daha heç vaxt...

Abd. (əlini saxlayır, Ayoma) Bəs dəhliz?.. O necə olsun?..

Ayom. Dəhliz?.. Siz... (gah Aynaya, gah Abda baxır) dəhliz dediniz?.. Hansı dəhliz?..

Ayna. (Abda) Özünü giçliyə qoyub. (şpits əlində Ayomun başının üstünü alır.) Bayaq az qala düşüb öldüyüümüz dəhlizi deyir!..

Abd. (qəzəblə) Camaatın bir-bir düşüb itdiyi dəhlizi deyirəm!.. Hamının sümürüldüyü o andıraqalmış dəhlizi deyirəm!..

Ayom. (başını qaldırıb tamaşaçılara) Hamının sümürüldüyü?..

Ayna. (məkrlə) Guya bilmirsən?.. Özünü bilməməzliyə vurma. (barmağıyla hədələyir) Bunu mən çoxdan hiss eləyirdim!.. Amma, yox!.. (sinəsinə döyür) Məni sümürə bilməyəcəksən!..

Ayom. (çaşqın halda gah Aynaya, gah da Abda baxır) Bu... bu, mənim günahım deyil. (tamaşaçılara) Günah onlardadı!.. Bunu onlar özləri edir... İnanın mənə!.. (Aynaya) Onlar mənə can atırlar!.. (tamaşaçılara) Yəni canlarını mənə atırlar! Könüllü şəkildə!.. Mən istəmədən! Bunu onlar özləri istəyir, niyə başa düşmək istəmirsiz bunu?!..

Ayna. (Abda) O, nə deyir?

Abd. O, həqiqəti deyir. (tamaşaçılara) İnsanlar dəhlizə düşmək isteyirlər. (kədərlə) Xilas olmaq isteyirlər.

Ayna. Xilas olmaq?.. Bisimillah!.. Nədən?..

Ayom. (yazılıq səslə tələsik) Özlərindən... İçərilərindəki darısqal kameralardan!..

Ayna. (Abda) Bu, nə danışır?.. Kamera nədi?.. (əyilib şübhəylə öz mədəsinə baxır)

Ayom. (başını qaldırır, ovsunda, tamaşaçılara) Bəli-bəli, mənə inanın. Orda kameralar var. Yarıqaranlıq, soyuq darıxma kameraları... (həmlə edib kreslədan qurtulmaq istəyir)

Şarmankada ifa olunan musiqi eşidilir. Məkan adama bənzər müqəvvalarla və müqəvvə kimi hərəkət edən adamlarla dolur. Onlar Ayomu əhatəyə alırlar, əcayib səsler çıxara-çıxara Məkan boyu yeriyirlər. Ayomun sözleri bu əcayib səsler yiğnağında əriyib itir.

Ayna. (vahimə içində başını tutur, Abda) Bu... nə danışır?.. (Ayoma) Sən nə danışdığını bilirsən?..

Hay-küülü bazar meydanını, stadionu andıran qarmaqarışlıq mənzərə.
Ayom izdihamın içindədir. O, kütlənin arasından nə isə çığırsa da, səsi eşidilmir,
vurnuxub çıxmaq isteyirse də, çıxa bilmir.

Abd. (*qışqırır, həyəcanla*) Bu, ağı yalandır!.. Belə şey ola bilməz!..

Ayom. (*səsi eşidilsin deyə, bərkədən*) Bax, həmin o məclisdə də... Yubilyarın öldüyü
o miskin adam bataqlığında... Sən elə biliirdin, orda tək bir sən gördüğün adamlar id?..
Orda... Ora adam meşəsi id!.. Hərənin də içində bir kaməra!

Ayna. (*çaşqın*) Nə meşə?.. Hansı meşə?..

Ayom. (*şövqə*) Mən bunu qəfildən hiss elədim... Ürəyim ağızıma gəldi! Hardansa...
(əlini mədəsinin üstünə qoyur) ...bax burdan – içəridən... elə bil nə isə budaq atdı... məni
ayağa qaldırdı... (*Abd ehmal addımlarla arxadan Ayoma yaxınlaşır, boğazından açdığı uzun
şərfi onun boğazına dolayıb boğmağa çalışırsa da, Ayom onun əlindən qurtulur, təngnəfəs
Aynaya*) Bilirsən, o nə id?.. O budaq atanı deyirəm... O... mənim ürəyim deyildi... Bu!..
(ayaq saxlayır) mən idim... Mən özüm!..

Səslər və işıq dəyişir. Abd vahimə içində geriyə səndələyir.

Ayna. (*tələsik hərəkətlərlə müqəvvələri ipdən açıb yerə sərə-sərə*) Heç nə başa
düşmürəm. Daha doğrusu, eşitmirəm. Sən... siz... hardasız?.. (*Ayomun müqəvvələrdən
birinin başını qoparmaq cəhdlərini görüb*) Yenə nə edirsiz orda?.. Nə deyirsiz?.. (*onu
itələyirlər, az qalır yixila*)

Ayom. (*izdihamın itələşməsində özünü zorla saxlayır, tamaşaçılarla*) ...Həmin o
məclisdə... burdan (əlini mədəsinin üstünə qoyur) ...içəridən... hava qabarçı kimi qalxıb
boğazımı tıxanan...

Abd. (*hardansa kənardan, kədərlə*) Mən idim...

Ayom. (*heyrətlə haranısa, arxanı göstərərək, ucadan*) ...O idi!..

İzdihamın içindən çığırtı səsləri.
Hərbi döyüş təbillərinin səsi eşidilir.

Ayna. (*qeyzlə*) Özünüzü elə alın!.

Abd. S-s!.. (*astadan*) Dayanın. O, sərr açır...

Ayom. (*ovsunda, tamaşaçılarla*) Cəmiyyətlər... Müxtəlif növ məxluqat... Hər adamda
on adam... yüz adam... Onlar getdikcə çoxalırlar...

Ayna. (*Abda qısılib, astadan*) O, dəli olur.

Abd. Mane olmayın. Hərcənd ki, ona mane olmaq mümkün də deyil. Olsun ki, o...
(*tərəddüd içində, lap astadan*) hələ də bizi özü ilə aparmaq istəyir.

Ayom. (*qulaqlarını əlləri ilə qapayır*) Onlara... (*susur, tamaşaçılarla baxır*) ...bu qədər
adama... Hər adamda bir ordu adama! (*səsi getdikcə, yüksəlir*) Bu ucsuz-bucaqsız adam
dəninizinə... (*harasa uzaqlara*) ...daha gücüm çatmır... (*bağırır*) Çat-mi-i-i-ır!!!..

Radio dalğalarının pozuntu səsi. Ayom qulaqlarını qapayır, məkan boyu vurnuxub ha yanasa yoxa çıxır.

Ayna. (*təşvişlə boşluğa*) Daya-an!.. Hara?!. Bəs mən?..

Abd. (*Ayomun ardınca məhəbbətlə*) O getdi...

Radio dalğalarının pozuntu səsi getdikcə azalır və itir. Məkanı tərk edib uzaqlaşan izdihamın səsi. İşiq enir.

Ayna səhnədə təkdir.

Ayna. (*dəstəyi əlinə alır, yazıq səslə*) Siz hardasız?.. Məni eşidirsiz?.. (*qaranlıqdan Naməlum kəs peyda olur. O köndələn addımlarla Aynaya sarı yeriyib onun arxa tərəfində dayanır. Ayna onu görmür.*) Siz hara itdiz?.. Bunu necə başa düşüm, hə?.. (*titrək barmaqlarıyla telefonun nömrələri yığır*) Alo?.. Məni eşidirsiz?.. (*ələcsiz*) Yenə niyə susduz?.. Siz susanda, niyəsə elə bil... (*xoflu baxışlarla ətrafına göz gəzdirir, sakitliyə diqqət kəsilir, astadan*) ...yoxa çıxıram... (*Naməlum kəs Aynanın arxasında əcaib hərəkətlərlə tərpənir*) Bayaq dediyiniz o təzə söz isə... (*susur, ağlamsınır*) O söz... (*qəfildən nə isə hiss edib vahimə içində ayağa sıçrayır, döşəməyə, oturduğu kreslonun altına baxır*) ...niyəsə mənə, yoxluqdan da qorxunc gelir... (*yazıq səslə*) Məni eşidirsiz?.. (*qəfildən əsəbi*) Cavab verin! (*döşəməyə baxa-baxa, yazıq-yazıq*) Axı siz bilirsiz. Bilirsiz ki, siz susanda həmişə... (*ehtiyatla ətrafına baxır*) ...hardasa, nə isə baş verir...

Məkanın qaranlıq dərinliyindən Naməlum kəsin biri də peyda olur. O da həmin köndələn addımlarla yeriyib Aynanın yan tərəfində dayanır.

Ayna. (*qaranlığın hənirtisindən dik atılıb, kreslonun üstünə sıçrayır, ayaqlarını qarnına yığır döşəməyə zillənir*) Burda elə bil nə isə tərpənir. Eşidirsiz?.. (*qəfildən nə isə anlamış tək*) Bəlkə siz... (*susur, qəzəblə*) Siz yenə fikirləşirsiz??.. Axı söz vermişdiz?!.. (*iri kəpənəyin çırpinmasını andıran əcayib səslərə dik atılır, vahimə içində döşəməyə baxır*) Burda döşəmədə... elə bil nə isə... Yox!.. Nələrsə tərpənir... Onlar... (*içini çəkib ağlamsınır*) Mən o sözü deməyə qorxuram....

Naməlum

kəs. (*bir addım irəli çıxıb əlini mədəsinin üstünə qoyur*) Burda dəhliz var!..

Aynaçığırib dəstəyi tullayıır, huşunu itirir. Məkanda Ayom görünür.

Ayom. (*təngnəfəs*) ...Orda... onların... hər birində... Bizlərdə... (*vaiməli bağırtıyla*) ...edamlar edilir!..

Uzaqdan möhtəşəm izdihamın səsləri eşidilir, getdikcə itir. İşiq enir. Məkana sakitlik və qaranlıq çökür.

Musiqi. Ayom təkdir. Tənha külək viyiltisi yağışın səsi ilə əvəz olunur. Yağış bircə Ayom dayanan yiğcam dairəyə yağır. Ayom ovuclarını yağış damllarıyla doldurub içir, üzünü, saçlarını ısladır, sırlı işiq bərqlərində əriyib itir.

EPİLOQ

Ayna. (*stolüstü lampanın işığında kiminləsə telefonla danışır.*) Of! Axır ki, qurtuldum o kabusdan! Dünyanı darısqal daxıl qutusuna döndərən ruhi xəstədən!.. (*rahatlıqla nəfəsini dərir, ətrafına nəzər salır, havanı qoxlayır.*) Nə yazıqlar ki, bu qədər gözəlliyi, bu boyda həzzi o görə, duya bilmədi...

Aynanın danışığı tədricən sürətlənir, hərəkətləri, mexaniki kukla hərəkətlərinə keçir. Daha sonra o, anlaşılmaz sözlərin və hərəkətlərin sürətinə dözməyib, sınaq elektron oyuncağı kimi stolüstü lampanın üstünə yixılır, lampa sönür. Bu an, məkanın əks tərəfindəki mizin lampası yanır. Orda Abd əyləşib, telefonla danışır.

Abd. (*boğula-boğula*) Bilirəm-bilirəm... Demək olar ki, artıq yox halındayam... Yalvarıram, heç olmasa, mənə öz ölümümü verin. Mən ki özümü yaxşı aparmışam?!.. Əmrinizdən çıxmamışam. Çox şey istəmirəm ki?! Öz ölümümlə ölmək istəyirəm, vəssəlam. (*sarsıntı içində*) Ən çox qorxduğum - ölümümün səhv salınmasıdır. Bilirəm, bilirəm, daha lap az qalıb... Amma bu ölüm mənə tanış gəlmir. Heç tanış gəlmir... (*tədricən Abdin danışığı ləngiyir, səs tonu qalınlaşır və nəhayət anlaşılmaz uğultuya çevrilir. Hərəkətləri ləng rapid görüntüləri xatırladır. O, havası buraxılmış şar kimi, titrəyib, lampanın üzərinə yixılır. Lampa sönür.*)

Qaranlıqdan naməlum tənha səs. Alo... Alo... Məni eşidirsiz?.. Eşidin məni!.. Sizə vacib xəbərim var. Bilin və agah olun. Yaxın günlərdə siz...

Hardansa xəttə dolan qarışq səslər tənha səsi eşidilməz edir.

SON

2006.

AKTRİSA

İŞTİRAK EDİRLƏR:

Məxmire Qəndabova - yaşı 70-i adlamış qocaman aktrisa.

Qulam Sarabski - bir vaxtlar böyük vəzifələrdə çalışmış, həmin dövrlər bir sıra orden-medallara və fəxri adlara layiq görülmüş, ömrünün ahil çağında hansıa naməlum səbəbdən müflisləşib gününü vağzal perronlarında keçirən qocaman xalq yazarı.

Nəzarətçi - xidməti uniformada guya perronlara nəzarət edən, əslində isə «ovunu» sidq-ürəklə ələ keçirməyə çalışan, bəzi məqamlar hansıa əlamətləriylə şeytanın özünü xatırladan orta yaşılı, dolu bədənli dəmiryolu işçisi.

Tumsatan qadın. - qaraçı geyimini andıran uzunətəkli, nimdaş pal-paltarlı kənd qadını.

Rejissor, assisten, fehlələr, sərnişinlər və sair.

BİRİNCİ HİSSƏ

Vağzal perronunu andıran məkan. Sağ tərəfdə çarxların üstündə qurulmuş qatarların hərəkət cədvəli, tən ortada hündür direyin başından asılmış dəyirmi vağzal saatı görünür. Adda-budda işiq direkləri və skamyalar gözə dəyir. Arxa məkanı səhnədən ayıran şəffaf örtüyün o biri üzündə əli çəmodanlı sərnişin kölgələri bir-birinə qarışır.

Hardansa yaxınlıqdan reislərin üzəriylə aramla işə düşən qatar təkerlərinin və sərnişinlərin təlaş dolu səsləri tanış vağzal uğultusunu yaradır.

Uğultunun içindən vağzal hay-küyünü içəri buraxmayan səssiz Ərazidən insan səsləri eşidilir.

Yaşlı kişi səsi. Bura haradı?..

Cavan oğlan səsi. Vağzalı! Qatarların yorulub dayandığı yer.

Yaşlı kişi. Bəs bu adamlar kimdi?..

Cavan oğlan. Sərnişinlərdi. Burda hərə öz qatarını gözləyir.

Qadın səsi. Burda hamı yol üstədi. Elə biz də...

Vağzal uğultusu. Yerə dağılan ağır qutuların səsi sərnişinlərin səsinə qarışır.

Qadın səsi. Ağız, keç ayağımın altınınan da-a! Ölü bitdi elə bil!

Kişi səsi. Bayaqdannan gör bir neçə kərə gözümü ağardmışam a-a, ki, ayağuvun altına bax!..

Uşaq səsi. (ucadan) Semička-semička!.. (astadan) Əmi, isti tum var, al da!..

Kişi səsi. İstəmirəm.

Uşaq səsi. Al da, əim, nolar, əmi, al da, al da, nolar, əmi, al da...

Kişi səsi. Sürüş burdan, dilənçi köpəy uşağı!
Qadın səsi. Səhərtənnən göz verib işiq vermir ha burda camaata!
Cavan adam səsi. Nolub alə, hara soxursan özüvi? Görmürsən diyənmişəm? Ayağımı çıxardıñ ki, yerindən?!

Səssiz Ərazidən səslər.

Cavan qız səsi. İndi biz hara gedirik?
Yaşlı qadın səsi. (hüznlə) Onu bilsəydik, nə vardı ki, a bala.
Yeniyetmə qız səsi. Ana, biz həmişəlik gedirik?
Yaşlı qadın səsi. Onu bircə Allah bilir.

Vağzal uğultusu. Yük daşıyan hambalların «yol verin-yol verin!...» - deyən qışqırıları səsləri yoxa çıxarır.
Məkana sakitlik çökür.

Reproduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Üçüncü, altinci, dördüncü xətlərdən yola düşən qatarlara minik ikinci perrondan başlayır! (Perrona yaxınlaşmaqdə və uzaqlaşmaqdə olan qatarların təkər səsi və fiti eşidilir) Sərnişinlərdən xahiş olunur, çəmodanlarını və əşyalarını perronlarda baxımsız qoymasınlar! Təkrar edirəm. Üçüncü, altinci, dördüncü xətlərdən yola düşən qatara minik ikinci perrondan başlayır...

Səhnə aramla işqılanır. Adamsız perron. «Per Günt» operasından musiqi. Səhnəyə tamaşa libasını andıran uzunətəkli paltarda, hər iki eli ilə nəhəng, çarxlı çəmodanları sürüyən Məxmire Qəndabova daxil olur. O, bir qoltuğuna iri fikus dibçeyini, o biri qoltuğuna nəhəng, qara çətirini sixa-sixa iri addımlarla birbaş saat dirəyinin üstünə yeriyir, əlindəkiləri yere qoyub qol saatının əqrəblərini vağzal saatının əqrəbləri ilə uyğunlaşdırır, çəmodanların dəstəyini əlinə alıb, fikusu və çətiri qoltuqlarına sixib, nə isə axtarırmış kimi, perron boyu gəzisməyə başlayır. Qoltuğundakıların yönəmsizliyinə məhəl qoymadan, gah fikusu, gah çətiri qoltuğundan sürüşdürüb yere sala-sala, perron boyu düzülmüş skamyaların arasıyla gəzişir.

Səhnənin digər tərəfindən perrona əyin-başından, tük basmış sifətindən evsiz-eşiksiz küçə əyyasını xatırladan Qulam Sarabski daxil olur. O, Məxmirəni sezmədən, dağınıq addımlarla perronun mərkəzinə yeriyir, vağzal saatı asılmış dirəyə çatıb ayaq saxlayır, nimdaş pencəyinin qolçağını sıvırıb dəstəyi pürçüklənmiş qol saatının əqrəblərini vağzal saatının əqrəbləri ilə uyğunlaşdırır. Hardansa yaxınlıqdan aramla təkan götürüb yola düşən qatarın səsi və ləng fiti eşidilir. Qulam fit səsinə çevrilib, görünməz qatarın ardınca baxır, cibindən çıxardığı cırıq burun yaylığıyla gözlərini silir və qəfildən gözü skamyaların arasıyla gəzişən Məxmirəyə sataşır.

Məxmire Qulamı sezmədən, bir-bir skamyaların möhkəmliyini rahatlığını yoxlayır və axır ki, birini seçib əlindəkiləri skamyanın böyükər-başında yerbəyer eləyir, tən ortada özü əyləşir.

Məxmire. (Ha tərəfindənsə dərrib çıxardığı iri, tüklü yelpiyini açıb üzünü yelləyir.) Of... öldüm. Yaman istidi. (Qəfildən əl saxlayıb tamaşaçılara.) Yoxsa, mənə istidi, hə?..

Qulam bir kənara çekilib matdım-matdım Məxmirəyə göz qoyur. Məxmire bir müddət üzünü yelpikləyib, bezmiş kimi, onu bir kənara vizildadir, cibindən çıxardığı krujevalı yaylıqla üzünü, sinəsini silir, sumkasını dizinin üstünə qoyub, içindən əl güzgüsünü çıxarır, qapağını

açib, dodaqaltı zümzümə edə-edə makiyajını sahmana salmağa başlayır və bu məqam gözü, bir kənardan matdım-matdım ona zillənmiş Qulama sataşır. Təşfişə düşüb cəld hərəkətlərlə çemodanlarını yoxlayır, hər ikisinin yerində olduğundan arxayınlışib işinə davam edir.

Məxmire. (Əl güzgüsünün üstündən, tamaşaçılara.) Gör nə maritdiyib? Fürsət gəzir e ki, göz-gözə verib əl-ayağ qoysun çamadannarın başına. (Altdan-altdan Qulama baxır, ağızının içində.) Ay sən özzün ölüsen!.. (Qəfildən bosmansayağı hırıltıyla.) Bədbəxt bilmir e, kimə iləşib. (Dodaqlarının boyasını təzələyir, əlini saxlayıb, uzaqlara zillənir, kədərlə.) E-eh, vaxtında o qədər belələrinən qapazdamışam ki... Elə bu vağzalın özündə! Drujinnikliy eliyən vaxtdar! (Güzgüni sumkasına basıb nəfəsini dərir, hüznlə.) E-ey gidi dünya... (Qəfildən duruxmuş kimi.) Sənnən tay kimlər keçmədi?!..

Qulam pərəstiş dolu gözlərlə Məxmireyə yaxınlaşmaq isteyirsə də, bir-iki addım atıb ürkək-ürkək geriyə çekilir.

Məxmire. (Sumkasının ağızını, güllə səsini andıran şaraqqılıyla bağlayır. Qulam dik atılıb geriyə səndələyirsə də, Məxmireyə göz qoymağına davam edir.) Əstəğfürullah, zibilə keçmədiy? (Qulama.) A bala. (Qulam özünü eşitməzliyə vurur, əllərini ciblərinə salıb özünü yellədə-yellədə harasa, əks tərəfə baxır.) Ay oğlan!.. A kişi!.. A gədə, hu-uy!!!..

Qulam yönüb sevincək addımlarla Məxmirənin üstünə yeriyir.

Məxmire. (Dik atılır.) Bismillah!..

Qulam. (Gəlib Məxmireylə üzbüüz dayanır, son dərəcə nəzakətlə.) Mənimləsiniz? (Cavab gözləmədən.) Elə də bilirdim. Mən də bayaqdan elə sizə baxıram. Deyirəm elə... (susur, utancaq təbəssümlə gülümsəyir, başını aşağı salır.) Bildiz də nəyi deyirəm.

Məxmire. (Qulamı şübhəli baxışlarla altdan-yuxarı sözə-sözə, qoçusayağı.) Pul istiyirsə-ən? (Cavab gözləmədən, qayışının ha tərefindənə çəkib çıxardığı pul kisəciyinin ağızını boşaldır, içindən sıvirdiyi kağız pulu şəstlə Qulama uzadır.) Gələ!

Qulam. (Pula, təhlükəli nəyəsə baxan tək.) Yox-yox, siz neyləyirsiz? Lazım deyil, xahiş edirəm. Bu lap... Siz məni lap...

Məxmire. Götür-götür, utamma! (Tamaşaçılara, hüznlə.) Kim də bilməsə, mən bilirəm o ehtiyac-əclaf nə olan şeydi! (Qulam geriyə çekilirsə də, Məxmire əlini qaytarır.) Götür, sən mənim canım, naz eləmə. (Qəfildən sərt) Eşitmirsən, alə?

Qulam. (Pərt.) Siz məni anlamadınız. Bilmək isteyirsinizsə, size heç də buna görə baxmirdim. Və sizdən heç nə də ummuram. (Həyəcanla.) Ümumiyyətlə, mənim xislətimdə yoxdu belə şeylər!

Məxmire. Priçom tut xislət, ay başuva dönüm? Sənə pul verirəm, özüvi naza qoymusan.

Qulam. (Son dərəcə nəzakətlə.) Eləmiyin, xahiş edirəm. Belə şeylər eləmiyin.

Məxmire. (Qollarını qoltuğuna vurub Qulama baxır.) İndi sən guya qordısan da, hə?

Qulam. (Pərt.) Siz... məni anlamadız. Mən onu demirəm. Mən demək isteyirdim ki... (çaşqın halda yerində vurnuxur,) demək isteyirdim ki... (qəfildən susur, tamaşaçılara,) Mən nə demək isteyirdim?

Məxmire. Alə, bilirəm də nə diməy istiyirsən. Diməy istiyirsən ki, dilənci döyülsən, pula ehtiyacın yoxdu. Bunı diməy istiyirdün də-ə, elə döyük, qədeş? Bunı biliriy də! Şəhər səən kimi intəlegentdərnən doludı. (Tamaşaçılara, hırıltıyla.) Hamısı da acınnan ölü. Qozdanmağalarının da qalmıllar.

Qulam. (Pərt) Mən... (başını aşağı dikir.) Siz məni təhqir edirsiz. Mən, sözün əsil mənasında, xəcalət çekirəm.

Məxmire. Nösün alə?.. Bayağqdannan gözdərəvi zilləmisən çamadannarına xəcalət çekmirsən, pulı götürməyə xəcalət çekirsən?

Qulam. (İncik.) Mən sizin çəmodanlarınıza yox, sizə baxırdım, bilmək istəyirsinizsə.

Məxmire. (Üzünü turşudur) Mənə?.. (Qulamı altdan yuxarı süzür, astadan tamaşaçılara.) Külü qoyum təpövə! Mının iştahasına ba-ax?!..

Qulam. Sadəcə... (nəyişə xatırlımağa çalışır,) yadıma sala bilmirəm...

Məxmire. (Qayışını düzəldə-düzəldə.) Nəyi saliceysən yaduva, ay yazıq?..

Qulam. (Ağlar səslə.) Siz yenə... (udqunur.) Axi niyə məni təhqir edirsiz?..

Məxmire. (Üzünü turşudur.) Neynirəm səni? (Tamaşaçılara.) Balam, pul verməy haçannan təhqir sayılıb? Üreyim yanır sənə, verirəm də!.. Bu da mənim qanacağım, qabiliyyətim. İstəmirsən, belə cəhənnəmə istə! (Pulu kisəciyin içində basıb, ağızını möhkəm-möhkəm bağlayır.) Bunun naz-qozuna bax e, sən mənim canım! Cındırınnan cin hürkür...

"Cin" sözündən Qulamin halı xarablaşır, dayandığı yerdə başı gicəllənən tək, səndələyir. Məxmire ayağa sıçrayıb onu qucaqlayır, sürüyə-sürüyə gətirib skamyaya oturdur.

Məxmire. Adə-adə, noldı sənə? (Qulam öündə deyil.) Ay qardaş!.. (Yelpiyi daraqlayıb, Qulamin üzünü yelləyir.) Ay yoldaş!.. (Qulam tədricən özünə gelir. Tamaşaçılara.) Şükür Allaha, gəldi özünə. (Qulamın yanağına siğal çekir, astadan.) Bura bax, qədəş, diyirəm, uşaqlığda sarılığ-zad keçirtməmisən?

Qulam. (Məxmireni eşitmır, heysiz sayıqlamalarla) ...o da elə bilirdi... indi də siz belə düşünürsüz... Amma elə olmayıb, hamınız səhv edirsiz! Heç də elə olmayıb! (Qəfildən bəyənat verən tək, dikəlib sağ əlini havaya qaldırır.) Mən həmişə öz ideallarımı sadıq qalmışam!

Məxmire. Bisimillah.

Qulam. (Qəfildən coşur.) Çünkü... çünkü sidq-ürəkdən inanmışam! Sona qədər! Lap sonuncu günə qədər! Ruhumu da heç nəyə satmamışam!

Məxmire. (Qulamin qulağına.) Bəs miningit necə?..

Qulam. (Qəfildən ayılır, yazılıq-yazılıq.) Onu dəqiq xatırlamıram. Amma dayanın-dayanın. (Xatırlamağa çalışır.) Yadıma gelir, bir dəfə... lap uşaqlıqda... başımı möhkəm-möhkəm sarımışdilar. Bintnən. Anam da... Hardansa, lap yuxarıdan mənə baxıb ağlayırdı. Elə ağlayırdı, elə ağlayırdı, elə ağlayırdı... (Ağlayır.)

Məxmire. (Qalib tərzdə tamaşaçılara) Diyirəm də-ə! Məndə bu, fitri qabiliyyətdi də! Adama baxdım a-a, tut je içini görürəm!

Qulam. (Nəfəsini dərir, ehtiyatla Məxmireyə.) Mən... Bilirsiz, bayaqdannan sizə demək istəyirdim ki... (pərt təbəssümlə.) Danışmağa da imkan vermirəsiz...

Məxmire. (Əl sumkasının içində eşələnir.) Yaxşı tay, danışma! Nəfəsün kəsildi!

Qulam. Demək istəyirdim ki... (qəfildən üzü işıqlanır.) Mən... sizi tanıyıram!

Məxmire. (Dik atılır, ağızının içində kənara.) Vəssəlam də. İşimiz var da indi.

Qulam. Amma bax adınızı... Bayaqdan ha xatırlamağa çalışıram, yadıma sala bilmirəm. Bu dəqiqə - bu dəqiqə... (xatırlamağa çalışır, qarışiq saçlarını sahmanlamaq istəyir, əli eynəyinə dəyir, eynəyi burnunun üstündən sürüşüb yerə düşür.)

Məxmire. (Əyilib eynəyi yerdən qaldırır, səliqəylə Qulamin gözünə taxır, mərhəmətlə.) Adımı neyniyirsən, qadası?

Qulam. Adınızı? (Həyəcanlanır.) Axi siz bilmirsiz. Axi mən... (utana-utana) sizin pərəstişkarınızam!..

Məxmire. (Turşumuş sifətlə) Neyimsən?..

Qulam. (Məxmirənin qarşısında dizi üstə düşür.) Pərəstişkarınız!.. (Məxmirə "pərəstişkar" sözündən dəyişir, özünü skamyanın Kürəkliyinə atıb nazlı ədalarla saçlarını düzəldir. «Per-Günt» operasından musiqi.) İcazə verin... İcazə verin, əlinizdən öpüm!

Məxmire. (Əlini nazla uzadır, Qulam Məxmirənin əlindən öpür. Tamam ayrı səslə.) Ayağa qalxın, xahiş edirəm. Lütfən... (oğrun-oğrun ətrafına boylanır.) Camaat baxır. Nə deyərlər?

Qulam. (Ayağa qalxır, həyəcanla.) Qoy kim nə deyir, desin! Siz elə böyük sənətkarsınız ki, əslində... (söz axtarır,) əslində, sizin qarşınızda hamı, bütün xalq, məmləkət diz çökməlidid!

Məxmire. (Məmnunluqdan əriyə-əriyə.) Bəsdirin, siz Allah, lazım deyil. (Qəfildən nə fikirləşirsə, tamaşaçılara göz vurur, Qulama.) Amma başa düşmədim də, bu sözləri niyə mənə deyirsiz? Elə bil, məni kiminləsə səhv salırsınız?..

Qulam. (Həyəcanla.) Siz nə dansırsız?.. Sizi səhv salmaqmı olar?.. Mən sizi həmin dəqiqə tanıdım! Səsinizdən! Bayaq burda zülməmə eləyəndə. "Bonetta" operasından... Turandotun ariyasını. O səsi mən minlərlə səsin içindən seçərəm!..

Məxmire. Turandot?.. (Çiyinlərini çekir, süni nazla.) A-a-a, başa düşdüm. Bildim, kimi deyirsiz. O məşhur aktrisani deyirsiz yəqin! (Yelpiyi əlinə alıb ayağa qalxır, karmenvari poza alıb dayanır. Alqış səsləri eşidilir.)

Qulam. (Ovsuna düşmüş kimi, ağızı açıla halda.) Aha-aha. Özüdü ki, var.

Məxmire. (Özünə qayıdır, yelpiyi bir kənara vizildadıb yerinə oturur, dizlərinə dirsəklənib kədərlə.) Amma mən o döyləm ki?!..

Qulam. O deyilsiz?

Məxmire. Yox, o döyülməm.

Qulam. (Bir qədər fikirləşir.) Necə o deyilsiz? (Qəfildən tamaşa zalına çevrilib pafosla.) Qoyma ya rəbb, zalimi bir kimsəni xar etməyə! Bir kəsə zülm eyləyib, dərdə giriftar etməyə!

Məxmire. (uzaqlara zillənir, acı kədərlə) Hadidəndi. İkinci pərdə, dördüncü akt. (Qulama) Yanılsan, qardaş, mən o döyülməm.

Qulam. O deyilsiz?.. (Məxmirənin başına hərlənib ona sağdan, soldan baxır) Necə o deyilsiz? Osuz!! Məni də aldada bilməzsiz! (Məxmire çönüb Qulama baxır və qəfildə qaaqqanaq çəkib gülür. Heyrətlə.) İlahi! Həmin gülüsdü! İlərlə qaranlıq tamaşaçı zalından, susuz adam su içən tək, canımı çəkdiyim həmin o sulu gülüş!

Məxmire. (Turşumuş sifətlə.) Bu kimnəndi? (Qulam gözlərini döyür.) Diyirəm, yəni kimin əsərinnəndi bu didiyün? Sulu gülüş məsələsi.

Qulam. (Köks ötürüb, başını aşağı salır, kədərlə) Biri var idi, Qulam Sarabski.

Məxmire. O kimdi? Yadıma gəlmir.

Qulam. (Sözü dəiştir.) Sizi ilk dəfə görəndə... Hardaydı o, indi heç cür yadıma sala bilmirəm. (Xatırlamağa çalışır.) Səhv eləmirəmsə...

Məxmire. (Sumkasının içində nə isə axtarır, əlini saxlayıb, kədərlə.) Ola bilsün, elə burda. Qastrol səfərrərinə yola düşdүüm vaxdar...

Qulam. (Üzü işıqlanır.) Yadıma düşdü! Özüdü ki, var! Məxmire!.. Məxmire Qəndabova!.. (Tamaşaçılara) Çıxış edir Məxmire Qəndabova! (Məxmireyə.) Əziz Məxmire xanım!.. Mənim sevimli aktrisam! Qüdrətli sənətkar!..

Məxmire. (Fikrili halda uzaqlara.) Qüdrətli?.. Səncə, mən onun kimi... o böyük aktrisa kimi qəhqəhə çəkə bilərəm? (Ovsunda.) Onun o qəhqəhəsində nə desən var! Üşyan! İnqilab! Büyük məglubiyyətlər və yenə qələbə!.. (Səsi enir.) O qələbə ki, heç bilmirsən nəyüvə gərəydi?

Qulam. Gərək ki, sizin... Əlbəttə, əgər yanılmırımsa, ispan dramaturqunun əsəri idi. 16-ci əsr...

Məxmire. (Fikirdən ayılır, Qulama.) Sözü neçə dəfə diyəllər alə, adama? Didim, o döyüləm də! (Qulam geriyə səndələyir. Tamaşaçılara.) Duyarım, bu məşşurruğ nə axmağ şeymiş e!.. Blilmirsən başuvı bu duzsuz pərəstişkarrarın əlindən hara soxasan? (Birnəfəsə.) Bazara girirsən, üstüvə cumullar, küçəyə çıxırsan, ağızuva girillər! Bilmirsən, haraynan yeriyəsən? (Yaxalığındakı daş-qasılı sancağı çıxarıb paltarının ayrı tərəfinə taxmağa çalışır.)

Qulam. (Səssiz addımlarla skamyanın ətrafında dolaşır ayaq saxlayır, ehtiyatla.) Sizdən artıq dərəcədə xahiş edirəm, məni sona qədər dinləyin. (Pencəyini düymələyib, ciddiləşir.) Əvvəla istəyirəm biləsiniz ki, mən hər sənətkarı bəyənmirəm! Lakin sizin istedadınız... Bu elə bir... (söz axtarır)

Məxmire. (Qulama işaret ilə, tamaşaçılara.) Bu da bunun küçə avarası! İto məni tanıyor! Amma gəl indi gör bu birilər?.. Sənət aləmini diyrəm a! Gör ki ya, insana, (xüsusi vurğuyla,) sənətkara! sənətə qiymət verən var?.. Bulara sənət lazım döyül ki?!.. Bularınkı... (Skamyaya yayxanıb göbək atır. Qulamin gözləri bərələ qalır.) budi! (Qaniqara.) Odu ki, ara qarışib, məssəb itib. İt iyiyəsini tanımır. «Tiatr» diyəndə, adamın üreyi bulanır! O cür müqəddəs məbədi, o işıqlı ocağı gör bir, nə günə qoydular?! Rol üstündə bir-birini vilkaliyan kim, kulisin arxasında qrimə kislata tökən kim, fəxri addan ötri çəngəl udan kim... (özünü hikkəylə skamyaya çırır, qollarını qoltuğuna vurub tamaşaçılara,) Ölüllər, balam, fəxri addarçun da! Pa atonnan! O diyir: «ona «narodnı» verdilər, mən qaldım», bu diyir: «o «əməkdər» oldı, mən qaldım». (Səsi enir, qaniqara.) Əsil sənət də qalib künc-bucağda. (Qəfildən ayağa sıçrayır, bir elini belinə vurub, o biri əlini dolça lüləsi kimi əyib, teatral pafosla.) Ey vah! Sevgidir yalnız Allah rızası! Sevgisiz bir könül şeytan yuvası!.. (Alqış səsləri. Qulam pərəstiş dolu gözlərlə Məxmireyə baxa-baxa əl çalır. Özünə qayıdır, matəmlə.) Odu ki, bu gündəyik.

Ayaqlarını yerdən ayırib ayaqqabılara tamaşa edə-edə susur. Qulam cərəyan vurmuş kimi, yerində donub qalır. Uzaqlardan ləng hərəkətlə yola düşən qatarın səsi eşidilir.

Reproduktordan səs. İkinci, altıncı, yeddinci xətdən yola düşən qatarlara minik birinci perrondan başlayır. Sərnişinlərdən xahiş olunur perrona yaxınlaşınlar. Təkrar edirəm. İkinci, altıncı...

Qulam. (Ehtiyatla Məxmireyə yaxınlaşır.) Deyirəm, həyat necə də qəribədi?! İnsan bilmir sabahki gün onun üçün nə hazırlayıb. Kimin ağlına gələrdi?.. Kimin ağlına gələrdi ki, biz sizinlə, ömrümüzün bu çağında bax, burda... hamının bir-birindən ayrıldığı bu kədərli məkanda görüşəcəyik?

Məxmire. (Qulama məhəl qoymudun, tamaşaçılara.) Nolar, eybi yox. Heç eybi yox! İndi biləllər! Başa düşəllər! Başa düşəllər kimi əldən verdilər! Çox yox, ikicə aya! Qoy gedim çatıım... Birinci elə o ciyəriyanmış Safali... (dili dolaşır) Sarafaliverdiberkov... Onu görüm, ciyərsiz qalsun elə! (Dilini şışirdə-şışirdə yamsılayır.) Bu boyda bədənnən Ofeliya oynamağ olar? (İkiəlli.) Ala! (Məxmirenin yanında əyləşməyə hazırlaşan Qulam dik atılır.) Durub diyəsən ki, bəs bu baş-göznən, bu bisavaddığınan baş rejissor olmağ olar, hə? Yoxsa o əyriqç çeyirtkələrə Ofeliyalıq yaraşırdı, hə? Adama da oxşamillar, cin sürüsi! Özdərinən də bir razıdılars, bir razıdılars, elə bil alçaq dağları bular yaradıb! Nə var-nə var, ariğdular. Heç dəxli var? Ariğlıq da hünərmış! (Əl atıb ayaqqabısının bir tayını çıxarıb, laxlaq sancağını yerinə oturtmağa çalışır, tamaşaçılara) Hünər o döyül e! (Qəfildən bəyənat verən tək, ucadan.) Hünər odı ki, buralardan salamat çıxasan! (Səsi enir.) Ruhunu diyrəm e, salamat çıxarda biləsən. (Başıyla harasa, arxaya işaret edir.) O tərəflərə köçən məqamı diyrəm.

Qulam. (Heyrətlə) Bu... indicə dediyiniz hansı əsərdəndi? Monoloqu deyirəm. Sözlər tanış gəlir, amma, yadına sala bilmirəm ki...

Məxmire. (Qulama məhəl qoymadan, tamaşaçılara.) Diyirəm ona ki, ay başuva dönüm, bəyəm Şekspir yazıb orda ki ya, Ofelya arıydı? Nolsun ki, cavandı? O qədər 15-16 yaşında totuğ-motuğ qızlar var ki?! Bir də guyam ki ya, bu vaxteycən Leylini nənəm yaşında arvaddar oynamayıb? Yoxsa, Məcnunu babam yaşında kişilər oynamır? (Qulam ağızını açıb nə isə demək istəyirsə də, Məxmire imkan vermir, skamyayın söykənəcəyinə yayxanıb, oxumağa başlayır.)

Didi Məcnun mənə ki, get, ey Leyli... (Tarın səsi eşidilir.)

Ge-et, gözümnən uzaq olginə-ə-ə-n...

Sənə mən «get» diyirəmsə,

Sənə mən «ge-et» diyirəmsə,

Diməy, tay çıxıb getməlisə-ə-ən... (boğazına dolan qəhəri udub susur)

Qulam. (Duruxur, utancaq halda) Amma gərək ki, orijinalda belə deyil axı?!

Məxmire. (Qulama məhəl qoymadan, tamaşaçılara. Burnunu çəkir.) E- eh, bular adam döyül ki?.. Bulara nə Fizuli lazımdı, nə Şekspir. Bularınkı буди. (Qəfildən ayağa sıçrayıb, əllərini kiməsə yalvaran tək, sinəsinin qarşısında cütləyir, qaş-gözünü oynada-oynda, süni boğazlarla.) Yox-yox, elə demə, Əfzəldin! Əgər sən qəlbimi yaxan alovun şiddətindən xəbər tutsaydın, məhəbbətimi bu qədər ucuz tutmazdın! Ülvi, pak hissərimi ayaqlar altına atıb taptamazdın!

Qulam. (Heyranlıqla) Siz... siz, həqiqətən, böyük sənətkarsınız!

Məxmire. (Qulamı eşitmır, qanıqara.) Tfu!!! Odu ki, tarix boyu böyük sənətkarrar bu məmləkətdən baş götürüb gediblər. Getmiyənnər də getməy arzusuyan bu vağzellarda çürüyib ölüblər! (Səsi enir, matəmlə.) İndi də mən gedirəm. (Qəfildən bəyanat formasında ucadan) Həmişəlik! Bu da mənim... (əlini sumkasına atıb içində eşələnir) Haniyo? Şoğərib...

Qulam. (Sarsılır.) Siz... nə dediniz? Gedirsiz?.. Bizi, bu məmləkəti atıb gedirsiz??? (Dizi üstə düşür.) Sizi and verirəm Allaha, yalvarıram!

Məxmire. (Qulamı eşitmır, sumkasını əsəbi hərəkətlə kənara vizıldadır.) Xah-tfu üzvə, surəti-murdar, dilənci! (Qulam dik atılıb yerə oturur. Məxmire iri addimlarla perron boyu o baş-bu başa var-gəl edir, qəfildən ayaq saxlayıb harasa arxaya.) Tüpürüm sizün o naftalin iyi verən tiatruza da, mənə verəcəyüz o dilgir rollara da!..

Qulam. (Ayağa qalxıb üst-başını çırpır.) Sizi anlayıram. Yaxşı başa düşürəm. Tamamilə haqlısız. Burda, bizim bu məmləkətdə hər şeyə qiymət verilir, tək bir sənətdən savayı. (Tamaşaçılara) Bu yalnız bizdə belədi. Nə qədər ki, sənətkar sağdı, onu heç kim görmür. Elə ki, oldu, hə, onda bir qiyamit qopur ki, gəl görəsən! Odu ki, o, ölməlidi. Mütləq ölməlidi. Acıdan, ya qeyri səbəbdən. Bu, həmişə belə olub. Tarix boyu belə olub və belə də olacaq! Biz ölüleri sevirik! (Məxmirəyə.) Amma mənə inanın: gün gələcək, burda... olsun ki, lap bu vağzalın özündə sizin heykəliniz ucaldılacaq!

Məxmire. (Ayılır, Qulama.) Bağışda ye, sən Allah. Axır vaxtdar əsəblərim tamam stroydan çıxıb. (Keçib yerinə əyləşir, tamaşaçılara.) O gün də maaş aldığım yerdə bir də gördüm gözüm qaraldı. Elə bil cin vurdu təpəmə! (Qulam «cin» sözündən diksinir.) Durduğum yerdə öz-özümə necə hirdəndimsə, dilim-ağzım necə gicişdisə, bir dənə tüpürmək tüpürdüm?!.. (Səsi enir, üzü işilanır.) O tüpürməyi rəhmətdiy Ağahüseyn öyrətməşdi mənə. «Cadugər» də fitnəkar qarını oyniyanda. Düz otuz bir il baş rejissorumuz olub rəhmətdiy. (Yuxarırlara, ucadan.) Allah sənə rəhmət eləsin, Aquli! (Tamaşaçılara.) Qoxma Məxi, rəhmətdiy diyirdi, ürəynən tüpür! Elə tüpür, elə bil canuva yiğilan bütün hirsüvi, ağrı-acuvı tüpürürsən! (İçini çəkir.) Ağrı-acı da, tüpürməynən çıxır ki?.. Çıxsayıd, nə

vardı ki?! (Gözləri yol çəkir.) Ağrılar var ki, onları gərəy ancaq qusasan! (Fikrə dalır. Uzaqlardan qatar səsi eşidilir.) İndikilər heç bilirlər ki, ya baş rejissor nəmənə olan şeydi?

Qulam. (Ehmal addımlarla Məxmireyə yaxınlaşır, ciddi.) Görün sizə nə deyirəm. Bax, o gün... Daha doğrusu, günlərin bir günü (sirr açan kimi astadan) elə bax burda, bu vağzalın özündə...

Məxmire. (Qulama məhəl qoymadan, tamaşaçılara.) O gün qəbrinin üstə getmişdim. (Qəfildən Qulama.) Ağaseyn Aqaverdibekovu tanıydun, alə? (Cavabı gözləmədən, mütəfəkkir obrazı alır, qalın basla.) Bilseydin nə qədər üzgündür ömür?! Əgərçi bilseydin, sual verməzdin. Bilmədən bəlkə də söylədin ki, sən... (susur, ardını yadına salmağa çalışırsa da, yadına düşmür, özünü o yerə qoymadan,) nösün fərəhənib gülə bilmirsən? (Öz-özünə) Yoxsa, olə bilmirsən idi?.. (Qulama.) Yaduva düşdi? (Cavab gözləmədən, tamaşaçılara) Ad günüydi... Qərenfilleri şəklinin altına düzə-düzə, «yetim qoydun məni, Aquli» didim. Sora da o ki var, ağladım. (Səssiz-səssiz ağlayır)

Məxmire ağladıqca Qulam dırnaqlarını didişdirir. Uzaqdan qatar fitinin səsi eşidilir. Məxmire fit səsinə diqqət kəsilir, qolunu çırmələyib saatına baxır, sonra yenə iştahla ağlamağa davam edir. Sonrakı dialoqlar, demək olar ki, paralel gedir.

Qulam. (Kədərlə.) Göz yaşları qəlbin fəryadıdır. Qəlb yalnız bu dildə danışır...

Məxmire. (Sirr açan tək, astadan.) Elə bunu dimişdim, bir də gördüm, sopsoyuğ meh əsdi... Yayın cirhacırında ya-a!.. (Çoxmənalı təbəssümlə) O dəyqə bildim odu. Mənə təsəlli verməy istiyir. (Yazılıqlaşır.) O elə idi axı yazıq. Hamının dərdini çekirdi. (Doluxsunur, burnunu çəkib fikrə gedir.)

Qulam. Allah rəhmət eləsin. Görürəm, sizin məni dinləmək həvəsiniz yoxdu. Daha doğrusu, siz məni avaranın biri hesab edirsiz. Amma axı mən avara deyiləm?! Mən də sizin kimi... (qəfildən həyəcanla.) Axı əslində, siz də, mən də, biz hər ikimiz...

Məxmire. (Qulama məhəl qoymur. Əllerini oturan yerdə belinə vurub tamaşaçılara.) İndi sən gör ki, ya-a, məndən savayı o qəbiristanniğa gələnvardı? İndi tüpürmiyəsən buların üzünə, neyniyəsən, hə? (Skamyanın kürekliyinə yayxanır, məmnun təbəssümlə.) Elə bilirsəz tüpürmədim? (Əsəbi hırıltıyla.) Səhəri gün birbaş tiatra getdim, özümü bufetə salıb (Ayağa qalxır.) tfu!!!.. didim, hamuuzun üzünə!.. (Qulam dik atılıb özünü yığışdırır.) Tüpürdüm, didim, «budi, didim, sizün qanacağuuuz, qabillyətüz?.. Didim, sizi kim adam eliyib, ağız?.. O zərri-zibalı addarı, o məməş... (səhvini düzəldir) ...o döşüüzə taxıl özüüzi əsdirə-əsdirə (göstərir) gəzdirdiyüz salxım-salxım medalları kim taxdırıb yaxouza, hə? (Doluxsunur, burnunu çəkib yazılıq-yazılıq.) Xəstə ayaqlarının kabinet-kabinet gəzib, birüüzə ev, o birüüzə maşın verdirən kim idi, bu bədbəxtin oğlu döyüldi?.. Bəs indi noldu, nə tez unutduz bu yetimi?

Məxmirənin dediyi «İblis» kəlməsiylə perronun alatoran tərəfində Nəzarətçi peyda olur. Qulam Nəzarətçini görcək, ehtiyatla ayağa qalxır, aradan sıvişmək istədiyi bilinir.

Məxmire. Cümlə xəyanətlərə bais olan kimdi? İblis! Tfu, artist e-e, Allah keçsin günahımnan. (Nəzarətçi iri addımlarla onlara sarı addımlayırsa da, Məxmirənin dediyi "İblis" kəlməsindən duruxub ayaq saxlayır, ehmalca kənara çekilib gizlənir.) Bunu Allah götürər, sən mənim canım?.. (Yenidən qızışır, ayağa sıçrayıb əllərini ölçə-ölçə kiminsə üstünə yeriyir.) Didim, sağlığında qalstukunnan asılıb yellənən siz döyüldüz, ağız? (Yamsılayır.) Aquşa... Aqaşa... Azzar Aquş, çor Aquş!.. (Əl atılıb skamyanın arxasına keçmək istəyən Qulamin yaxasından yapışır, onu skamyanın üstünə sərib, qarşısında diz çökür, Qulama, yazılıq-yazılıq) Şəklinə baxa-baxa, «indi özün gör, gör ki, sənə kim qaldı!» didim. O başlarına

fır-fır firrandığın çeyirtkələrün, bu da mən! Sənün radio Məxün! (Tamaşaçılara rəhmlə.) Tamaşa vaxtı kulis arxasında danişanda, əsəbləşib özündən çıxırdı ki, o qızın səsini alun, elə bil radio danişir.

Qulam. (Dikəlib oturur, gözü Nəzarətçidə, çəşqin halda birnəfəsə.) Mən radionu sevirəm. İctimai şüurun formallaşmasında radionun rolu əvəzsizdir. Bu, kütləvi informasiya vasitəsinin elə bir növüdür ki... (qəfildən ayılır, öz-özünə) Bu nə cəfəngiyyatdı?..

Məxmire. (Dirsəyi ilə Qulamı itələyib skamyaya sərir, tamaşaçılara.) Amma di gəl ki, orden-medalları o həşərata verdirirdün də! Yadunnan çıxıb bəlkə? Mənə çatanda, diyirdün uca dağa nə bələdçi? (Boğazına dolan qəhəri udur.) Mən ölmüş də, sən nə diyirdün, eliyirdim. Ən bivec rolları verirdün mənə, diyirdim nolar, rolun nə böyüyi, nə kiçiyi? (Qulam ehmalca ayağa qalxmaq istəyirsə də, yaxasını Məxmirənin qüvvətli əllərindən çıxara bilmir.) Gözə görünməz əcinnə rolunu verirdün, diyirdim «baş üstə!», küçədən ötən paçtalyon - "gözüm üstə", (danişdinqca coşur,) hasardan boylanan dördüncü qonşu, o da baş üstə, sehnənin arxasından urra!çığıran komsomolçu qız, belə o da mənim gözdərim üstə! Açığım tutanda da diyirdün "nolsun ki, özün görünmürsən, sənətün ki, görünür?!.." (Şəhadət barmağını yuxarı qaldırır, sərr açan tək, astadan.) Elə bunu dimişdim, bir də gördüm, (sirli piçiltıyla) meh diyandı. (Perrona sirli sakitlik çökür, cincirama səsləri eşidilməyə başlayır. Qulam da, Nəzarətçi də xoflu baxışlarla ətrafa boyanırlar. Üzü işiqlanır.) O dəyqə bildim. Xəcalət çekir. O eleydi axı?! (Sevgi dolu gözlərlə Qulamın üzünə zillənir. Qulam duruxub qalır. Qəfildən əsəbi halda tamaşaçılara.) Amma, didim, bircə dəfə də olsun, adımı o fəxri addar siyahısına saldırmadun! Nolar, didim, mən, didim, heç vaxt ad ölüsi olmamışam! Adama öz adı yaraşığı versün! (Qulama işarəylə.) Bude, bu hələ bunun vağzal avarasıdı! İto məni tanırı! (Qulamı sinəsindən geriyə itələyir, o, skamyanın o biri üzünə yixilib bir müddət orda ölmüş kimi, hərəkətsiz qalır.) Həmişə də dimişəm, indi də diyirəm: ad insana yaraşığı verməz, insan ada yaraşığı verər!.. Amma, məsələ bundadı ki... (Qəfildən üzü dəyişir, aramlı ayağa qalxır, bir əlini yuxarı qaldırıb bəyənat verən tək,) o gün... O meh əsdirən günü diyirəm a-a... hamıycun var! Bax, kişi o kəsə diyərəm ki, o günə alnıaçığı, üzüağ çıxa bilsün!

İşiq dəyişir. Perrona qaranlıq çökür. Əcaib musiqi. Bir-birinin yanından sürətlə ötən qatarların səsi və həyecanlı fiti eşidilir. Məkan itələşə-itələşə, bir-birini səsləyə-səsləyə perron boyu vurnuxan sərnişinlərə dolur.

Məxmireylə Qulam da onların arasındadır. Yük daşıyan arabalardan biri onların yanından öterkən Qulamı cənginə alır, aparmaq istəyirsə də, Məxmire Qulamın yaxasından tutub, arabadan çıxarıır. Vağzal uğultusu tədricən səngiyir.

Məxmire. (Qulamı qucağına alıb skamyaya oturdur, izdihamın ardınca.) A bala, nolub, nə xəbər?.. Öldürmüştüz ki, kişini?! Nös qırırsuz bir-birüzi?! Onsuz da hamuuz gediceysüz də! (Qulamı dümsükləyib hırıltıyla.) Öz aramızdı, az qalmışdı ya-a. Aparırdılar a-a səni...

Qulam. (Özünə gəlir, yazıq səslə tamaşaçılara.) Əslində biz də... biz hamımız... siz də, biz də yol üstəyik. (Qəfildən həli dəyişir, əlini sinəsinə qoyur.) Elə bil o daha vurmur...

Məxmire. (Çəmodanlardan birinin qapağını açıb içində nə isə axtara-axtara.) Yaxşı görüm a, ağıciyər olma. Bu basabasda ürey diyanar?

Perrona uzunətəkli paltarda Tumsatan qadın daxil olur,
özünü yellədə-yellədə gəlib Məxmirənin qarşısında dayanır.

Tumsatan. Yaxşı tumum var, a bajı. Sübh tezdənnən qovurmuşam. Qastritin dərmanıdı.

Məxmire. (Üzünü yana çevirir.) Vəssalam da. (Tumsatana ağızucu.) Sağ ol, istəmirəm.

Tumsatan. Al, peşman olmazsan, gözəl. Özün də yol üstəsən, başını qatarsan, heç olımıya.

Məxmire. Didim: «sağ ol» də, istəmirəm.

Məxmireyle Tumsatan danışdıqca, Qulamın gözü Tumsatanın zənbilinin kənarına yığılmış tum bükülülərinə sataşır. Ayağa qalxıb ehmal addımlarla arxadan zənbilə, əlini uzadıb bükülülərdən birini çəkib çıxarıb, qatını açıb oxumağa başlayır. Orda oxuduğu nədənsə qolları yanına düşür, yerinə qayıdır, üzünü tutub səssiz-səssiz ağlayır.

Tumsatan. Axı niyə istəmirsən? Nə səbəbə?

Məxmire. Heç dəxli var? Ay bacım, istəmirəm də, lazıım döyü! Başa düşmədün?

Tumsatan. Dişünnən qorxursansa, buna heç diş lazım döyük ki. Maloçnıcı, ağızuva atmağunnan əriməyi bir olur.

Məxmire. Əstəğfürullah! Zibilə keçmədiy? (Tumsatana.) Ay bacım, ay anam, maloçnıcı? Slivoçnıcı? Balam, istəmirəm də-e, a?! İşə düşmədiy? (Tamaşaçılara.) Diyirəm bu xarabanın heç harasında insana rahatlığı yoxdu da! Hayana tərəpənirsən adam çıxır, hara gedirsən, başuvun üstünü qırğı kimi alıllar. Xörəyi də yiyləndə qorxa-qorxa yiyrən ki, birdən onun da içindən adam çıxar!

Tumsatan. (Məxmireyə.) Tay niyə çığırırsan? Denən istəmirəm də! Bununku lap dava-davadı ey! (Tamaşaçılara.) Camaatin başı lap xarab olub e! Harda dəli var, yiğisir bu xarabaya! Nə qanıllar, nə qandırıllar! (Gözü Qulamı alır, üst-başını düzəldib ona sarı yeriyir, nəzakətlə.) Ay qardaş, yaxşı tumum var e. Sən al, heç olmaya.

Qulam. (Fikirdən ayılır.) Nə olmaya?

Tumsatan. (Yanıqlı-yanıqlı oxuyur.) Bir ayrı-ılı-iq, bir ölü-ü-üm... heç biri olmıyeydi-i... (Zənbilinə işaret ilə) deyirem, maloçnıcı, al, peşman olmazsan.

Məxmire. (Tumsatana.) Ağəz, onun pulu var, keçmişən xirdəyin ki, al? Görmürsən cındırından cin hürkür?..

«Cin» sözündən səhnənin işığı dəyişir. Perronun bir tərəfinə nəhəng bulud kölgəsini andıran qaranlıq çökür. Hər üçü göyə zillənir.

Məxmire. Bisimillah. (Dikəlib oturur, göyə zillənir.) Bu nədi belə? Elə bil hava qaraldı?

Tumsatan. (Göyə baxa-baxa, çıxişa sarı gedir.) Axşama yağış deyiblər. (Məxmireyə.) Ondan ötrü deyirdim ey! Tum çırtdıyin ki, heç nə veciiza gəlməsin!

Külək uğultusu.

Məxmire. (Uğultuya diqqət kəsilih) Bu nə səsdi belə?..

Tumsatan. (Gedə-gedə.) Hələ bu nədi ki?.. Burda elə şeylər olur ki... yatsanız, yuxuda görmsəzsiz! (çixır)

Məxmire. (Göyə zillənib.) Yo-ox, bu nədisə, elə belə döyük. Belə də hava qaralar? Bu tərəf... (sağ tərəfə yeriyb göyün üzünə baxır) açıqdı... (sol tərəfə yeriyb ordan göyə baxır) bu tərəf isə zülmət qaranlıq... (Bayquş buppultusu eşidilir.)

Qulam. (Səksənib diqqət kəsılır, vahimə içində Məxmireyə.) Eşitdiz?.. Elə bil bayqus uladı.

Məxmire. (Qulama əyri-əyri baxır.) Nə gic-gic danışırsan, alə? Vağzalda da bayqus ulıyar? Sən lap bisavadmışsan ki?!.. (Səhnənin qaranlıq tərəfinə yeriyir, göyə baxa-baxa.) Bu da səənçün ispan dramaturqunun əsəri döyül e, ağızuva gələni danışasan. Bu... (tamaşaçılara, xüsusi vurğuyla) əlamətdil!.. (Göyə baxır) Nəyəsə işaretdi!..

Külək uğultusu getdikcə güclənir. Qulam pencəyinin yaxalığını qaldırıb skamyanın küncünə qısılır.

Məxmire. (Tamaşaçılara, işgüzar tərzdə.) Əslinə qalanda, Qurbanolduğu belə əlamətdərdən iki dəyqədən bir göndərir də bizlərə. Biz qanmırıq. O daşqınlar, zəlzələlər, o əcaib-əcaib xəstəliklər, iqlim dəyişkənliyi nədi bəs?.. Diməy istiyir, a bala, ayılun nə qədər gec döyül, bu dünya o özüzçün qurub düzəltdiyüz pasterizovını həyat döyül! Bu dünya... (söz axtarır)

Qulam. (Vahimə içində yerə baxır.) Elə bir yer titrəyir...

Məxmire. Ay aton rəhmətdiy. (Tamaşaçılara.) Amma nolsun? Kimə diyirsən? Gör ki ya, vecdərinədi? Buları heç zəlzələ aylıtmadı?!.. (Qulama.) Zəlzələ yadundadı, alə?.. (Cavab gözləmədən, tamaşaçılara.) Suğra xalanı... qonşumuzu diyirəm, yazığın övladı yoxdu, tək-tana yaşıyır, zəlzələ başdışyan kimi, kürəyimə atib qaçıram... tini burulmuşdum elə, bir də görürəm qəzet budkasının dalında iki nəfər xosunnaşır. O diyr «əlli», bu diyr «yüz», o diyr «əlli», bu diyr «ölsən də, yüz!» Baxıb görürəm, kim ola?.. Bizim bu başıbatmış uçaskovı Mirzoppa! Sən bir insanda qammazlığı dərəcəsinə bax ki, bütün şəhər lərzəyə gəlib, evlər uçulur, trasın ortasında əjdaha boyda yargannar açılır, özünü balkonnan atan kim, sabunni-sabunni küçəyə qaçan kim, bular burda pul davası döyüllər! Bu mament bi dənə talçok getdi yerin altının... (Sim qırılmasını andıran səs. Nəzarətçi ilə Qulam dik atılıb ətrafa baxırlar. Duruxur. Qulama.) O nə səs idi elə, hə?

Qulam. (Xoflu baxışlarla ətrafa göz gəzdirir.) Elə bil hardasa nə isə qırıldı. Ya açıldı?..

Məxmire. (Yerini rahatlaya-rahatlayıp) Olsun, prisepə açdırılar. Prisepin səsini mən tanımadım, kim tanıyicey? (Perronu seyr edə-edə.) Can çürütmüşəm e, buralarda! Drujinnik işdiyən vaxdar! (Qəfildən nə isə anlamış kimi, yerə zillənir.) Yoxsa... bu, odu?

Qulam. (Vahimə içində.) Kim - o???

Məxmire. (Qulamı eşitmır, gözü yerdə.) S-s-s... (Yeri dinləyir, Qulama) Eşidirsən?..

Qulam. (Vahimə içində.) Nəyi?..

Məxmire. (Sırr açan tək, astadan.) O danışır.

Qulam. Kim?..

Məxmire. (Piçiltıyla.) Yer...

Qulam. (Gözlərini döyür.) Yer???

Məxmire. (Başını, yeri dinləyirmiş kimi, aşağı əyib, Qulama.) Bilirsən, o nə diyr? Diyir, hələ ki, üstümdə gəzirsüz, üzümə tüpürüb, zibilliyyirsüz məni, min oyunnan çıxırsız... Bizə diyr a! Sabahsa, diyr, sizi mənim qoynumda basdıraceylər. (Əcaib səslər. Ayağa qalxır, teatral pafosla.) İndi sizi ehtiraslarınız və nəfsiniz yeyir, sabahsa, qoynumda sizi həşəratlar və əqrəblər yeyəcək!

İşiq dəyişir. Əcaib musiqi. Nəzarətçi yoxa çıxır.

Qulam. (Xoflu baxışlarla göyə zillənir.) Siz... neylədiz? Burda nə baş verir?

Məxmire. (Heç nə olmayıbmış kimi.) A priçom tut mən?.. (Tamaşaçılara.) Yox, vapşə, sözün düzi, məndə belə şeylər olur. Bax, o ki, nə haqdasa sidq-ürəkdən fikirrəşirəm

a, elə bil Yer hərəkətə gəlir! (Möhtəşəm cırıltı səsi. Duruxur, öz-özünə.) Yoxsa, davlenim qalxdı?..

Səhnə hərəkətə gəlir. Qatarların hərəkət cədvəli, işiq dirləkləri hərəkətə gəlib yerlərində laxlayırlar. Qulam ayaqlarını qarnına yiğib, başını tutur.

Məxmire. (Əlini yuxarı qaldırır, musiqi kəsilir. Məkan aydınlaşır.) Nə isə, uzun sözün qisası, didiyim odu ki, insan belə məxluqdi. Ölüm, ya xəstəlik qapısının ağızını kəsdirmiyince, ağlı başına gəlmir ki?! Bulara diyən gərəy, a bala, bir ətrafuza baxun. Görün ki ya, kimüüz qalıb?.. Hanı sizi sevən, canını yoluuzda fəda eliyən ata-anouz?.. Hanı bir qoşun xala-bibilərüz, əmi-dayılaruuuz, topdağıtmaz qohum-əqrəbouz?.. Hanı?.. Hara itdilər? Bir dərindən düşünün və ayılun, nə qədər gec döyük! Axi bu dünya manat-məzənnə dünyası, villa-mersedes dünyası döyük?!.. Vallah döyük, billah döyük!.. (Qəfildən ayrı səslə.) İnammırsuz döyük! Mən ölüm, inanmırsuz?..

Qulam. (Astadan.) Mən bilişəm.

Məxmire. Nəyi bilirsən?..

Qulam. (Qorxulu sırr açan tək, yarıçıltıyla.) Hamı burdadi.

Məxmire. Kimi diyirsən?

Qulam. (Ehtiyatla.) Gedənləri deyirəm. Bu dünyadan köçənləri. O biri üzə köçsələr də, bizimlə çiyin-çiyinə, göz-gözə qalanları deyirəm. Hamı budu, (xoflu baxışlarla ətrafına göz gəzdirir) burdadi. (Lap yanında dayanmış görünməz kiməsə ehtiramla.) Axşamınız xeyir. Bağışlayın, siz Allah, bayaqdan arxam sizə oturmuşam. (Qəfildən arxaya çevrilib, orda dayanmış digər görünməzə.) Salaməleyküm. Görmədim, üzürlü sayın. (Məxmirenin böyrünü dümsükləyir, görünməzlərdən birinə işaret ilə, qulağına) Bu, bilirsən kimdi?..

Məxmire. Kimi diyirsən?

Qulam. (Başıyla işaret edir, piçiltiyələ.) Bu da, görmürsən? Surlakovdu.

Məxmire. (Qqaş-qabağını tökür.) O kimdi?

Qulam. (Astadan.) Keçmiş partiya silahdaşlarımızdandı. (Kimlərəsə eşitdirən tək, ucadan.) O gün təsadüfən yolum Fəxri Xiyabana düşmüdü, bir də gördüm, əynində qara kostyum, döşündə deputat nişanı, bir nəfər asta addımlarla mənə sarı gəlir...

Məxmire. Fəxri Xifabanda nə itün azmişdi?

Qulam. Heç, elə-belə. Gəzişirdim də özümçün.

Məxmire. Gəzişirdün? Başuva yer qəhətdi?

Qulam. Bilirsiz, orda mən həmişə özümü, necə deyim, keçmiş illərdə hiss eləyişəm. Bu, bir növ nostalji bir haldır. Axi hamı ordadı?!..

Məxmire. Kim, alə?

Qulam. (Birnəfəsə.) Mironov, Meranaşvili, Amanzadə...

Məxmire. Bisimillah, bu nə addardı?

Qulam. (Üzü işıqlanır.) Biz bir cəbhənin əsgərləriydik.

Məxmire. Davada olmusuz?

Qulam. Yox, bir yerdə işləmişik. Üzümüz-gözümüz öyrəşib. (Kədərlə.) İndi onlarsız çətindi.

Məxmire. (Əlini Qulamın ciyininə qoyur.) Sən belə elə: ağluvi başuva yiğ. Xiyabanda nə ölümün var? Ahil adamsan, yixılıb ölersən, bir kəs xəbər tutmaz. Ya da, biri böyrününə çıxıb piqq eliyər, yerində qalarsan. (Göy guruldayır. Başını qaldırmadan.) Olsun ki, yağış yağıcəy. Yol üstə yağışın yağmağının ayrı ləzzəti var. (Başını qaldırıb göyə baxır.) İnşa Allah!.. (Qulama.) Bu sözün mənasını bilirsən, alə? (Qulam döyükmüş halda başını yelləyir.) Uşağlığda məktəbdə inşa-zad yazmamışan?

Qulam. Yazmışam. (Başını aşağı salır.) Elə sonralar da o yolla getdim.

Məxmire. Hansı yolla? İnşaatçı oldun?

Qulam. (Köks ötürür.) Yox, yaziçi oldum.

Məxmire. (Üzünü turşudur.) Yazıcı?.. (Qulamı indicə görürmüştər kimi, başdan-ayağa süzür.) İndi diməy sən yaziçisən da, hə? (Qulam başını təsdiq işarəsi ilə tərpədir.) Onda burda nə itün azib? Olkıya, sən də mənim kimi...

Qulam. (Uzaqlara zillənir.) Məni bura zaman gətirib.

Məxmire. O kimdi?

Qulam. (Açı kədərlə.) Bir kimsəyə rəhmi gəlməyən zalim çərxi-fələk. (Gözləri yol çəkir.) Bir vaxtlar mən də sizin kimi məşhur idim. Kitablarım əl-əl gəzirdi...

Məxmire. (Əl sumkasının içində nə isə axtarır.) Sora noldu bəs? Pişiy asqırdı?

Qulam. (Başını aşağı salır, qəhərlə.) Sonra məlum oldu ki... (qəhərdən boğulur, danışa bilmir) ...belə məlum oldu ki...

Məxmire. Yaxşı tay, ürəyim çekildi. Allah ürəyüvi çeksün!

Qulam. ...bütün zəhmətim... gecələrlə yuxumu ərşə çekib, sübhəcən yazıb yaratdıqları... əsərlərim... (qəfildən coşur, tamaşaçılara) Cild-cild əsərlərim! Sən demə... sən demə... (cibindən bayaq zənbildən götürdüyü əzik kağız bükülülərini çıxarıb, əlləri əsə-əsə Məxmireyə uzadır, burun yaylığını çıxarıb gözlərinə basır.)

Məxmire. (Vərəqləri Qulamın əlindən alıb höccələyə-höccələyə oxuyur.) Zə-fər yüksə-lə-ri... (Qulama, turşumuş sıfətlə.) Zəfər yürüşi nədi, alə? Başuva söz qəhətdi?

Qulam. (Pərt.) Bu, mənim erkən yaradıcılığımı. Sonralar mən mövzu dairəmi genişləndirdim. (Tamaşaçılara, diktör təbiri ilə.) O dövrlər ədəbiyyat dövlət ideologiyasının bir qolu idi! Deyərdim, ən vacib qolu! Xalq kütlələrinin maariflənməsi üçün müvafiq məzmunlu və ideya istiqamətli əsərlər ortaya qoyulmalıdır! Xalqlar dostluğu, sosialist yarışları, əmək qabaqcıllarının portretləri... (səsi getdikcə enir, susub qorxaq gözlərlə Məxmireyə zillənir.)

Məxmire. Onu bildiy. Diyirəm, yəni (Qulamın üst-başına işaret ilə) indi nös bu gündəsən?..

Qulam. (Yazılıqlaşır, ciyinlərini çekir.) İndi belə çıxır ki, mən də, əsərlərim kimi, daha heç kimə gerek deyilik. (Tamaşaçılara.) Zaman dəyişdi, xalqlar dostluğu, əmək qabaqcılları heç nəyə gərək olmadı. Dedilər: «zamanı ötüb». (Burun yaylığıyla burnunu silir. Bu məqam gözü işiq direklərindən birinin arxasında dayanmış Nəzarətçiye sataşır. Özünü yüksədirib, nizamlı addımlarla əks tərəfə addımlayırlar.)

Məxmire. (Başı fikusun yarpaqlarının tozunu silməyə qarışır.) Püf-püf, əmək qabaqcılları nədi, alə? Sən vampirrədən yaz, mistikadan yaz, diyim hə. (Qəfildən gözü aradan çıxməq istəyən Qulama sataşır) Adə, hara?.. A gədə!.. Diyan, diyirəm sənə! (Özünü Qulamın yanına atıb qabağını kəsir, qolundan yapışır, geriyə sürüyə-sürüyə.) Başuva at təpib? (Qulamı skamyaya oturdub qabağında dayanır, əllərini belinə vurur.) İstiyirsən, genə arabaya basıb aparsunnar səni?..

Qulam. (Gözü Nəzarətçidə) Yox, mən... (Əlini mədəsinin üstünə qoyur.) Nə isə özümü birdən-bire pis hiss elədim. Ürəyim döyündü. Yağışdan əvvəl həmişə belə olur.

Məxmire. (Ana nəvazişi ilə Qulamın yaxalığını düzəldir.) Balam, ürəy döyüner də. Neynəsün bu dəbdəxt, diyansun? Bu bir, ikincisi, o göstərdiyün ürəy döyük ki?! O, mədədi, mədə! (Qulamın yanında oturur.) Acsan, ona görə də qarnun ağrıyır. (Sumkasını dizinin üstünə qoyub açır, içindən ciğara torbaya bükülmüş bir yiğin soyutma yumurtaları çıxarıır.)

Qulam. (Yumurtaları görüb həyəcanla.) Yox-yox, mən ac deyiləm! Qəti surətdə ac deyiləm! Sizə and içirəm ki...

Məxmire. (Qulama məhəl qoymadan, yumurtaları bir-bir skamyanın dəmirinə vurub, soymağa başlayır.) Bah, ac döyük! Bayağdan qarnuvun qurultusundan qulaqlarım tutulur, ac döyük! Bu saat. (Soyur.) İndi səni yedirdim, gör ki ya, ürəyün ağrıyır, ya yox! (Soyulmuş

yumurtanı işığa tutur.) Yolunku bax, bud! Klassika!.. (Duzlayıb Qulamın ovcuna basır və o biriləri soymağa girişir. Soya-soya ləzzətlə burnunu çekir.) Hə, onu diyirdim axı...

Nəzarətçi ədəbli addımlarla perrona daxil olur. Bir müddət onları görmürmiş kimi, skamyaların altını, saat və işiq dırəklərini əl fənəri ilə yoxlayır. Qatarların hərəkət cədvəlinə yaxınlaşır, cibindən çıxardığı iri yaylıqla cədvəlin şüşəsini silməyə başlayır.

Qulam. (Gözü Nəzarətçidə, Məxmirenin böyrünə qısılır, kəkələyə-kəkələyə.) O gün mən burda... b-beləcə dayandığım... oturduğum yerdə... bir də gördüm, bir nəfər... B-belə hü-ündürboy adam... əynində də uniforma...

Məxmire. (Gözü Nəzarətçiye sataşır, dirsəyi ilə böyründəki Qulamı dümsükləyir.) Bu kimdü alə?

Qulam. (Qorxu içində astadan.) Bu, odu!!..

Məxmire. Kim - o? (Nəzarətçini əyri-əyri süzür.)

Qulam lal işaretlərlə Məxmireyə nə isə başa salmağa çalışırsa da, o məhəl qoymur.

Qulam. (Yandırıcı piçiltıyla.) U-uni-for-ma!.. N-nə-zarət-çı!..

Məxmire. (Üzünü turşudur) Nəzarətçi?.. Püf-püf-püf!.. Nəzarətçi kimdi, alə? Buların dirextiri məni görəndə mil diyanır, bu nə karədi ki? (Tamaşaçılara.) Diyirəm, bu camaatın başı lap xarab olub e! Hərə özünnən bir dənə naçalnik düzəldib. Bunnara diyən lazıim, bu dünyadan (göylərə işarə ilə) bir dənə naçalniyi var! (Nəzarətçinin hərəkətlərinə göz qoyur.) İndi bunun bazburuduna bax da. (Nəzarətçiye) A bala. (Nəzarətçi eşitmirmiş kimi, cədvəlin şüşəsini daha səylə silir.) Ay yoldaş!

Nəzarətçi. (Geriyə qanlılıq, Məxmireni sanki indi görmüş kimi, ədəbli addımlarla onlara yaxınlaşır, diktör təbiri ilə.) Axşamınız xeyir, hörmətli tamaşaçı... tfu, sərnişinlər.

Məxmire. (Nəzarətçini şübhəli nəzərlərə sözə-sözə.) Abatun xeyir. Bizi axtarırsan?

Nəzarətçi. (Özünü itirir) Xeyr, xanım, sizi niyə axtarmalıyam kin? Boynuma düşən vəzifə borcumu yerinə yetirirəm.

Məxmire. (Üzünü turşudur.) Vəzifə borcuvi? Şüsəsilənsən? (Nəzarətçi duruxur.) Diyirəm, yəni buraların təmizdiyinə sən baxırsan?

Nəzarətçi. (Çaşqın.) Yox, niyə kin? Onu mən... (nə fikirləşirsə, saxta səmimiyyətlə) Bu, mənim daxili ehtiyacımdır.

Məxmire. (Yumurtadanı dişləyib yeyə-yeyə.) Nədi sənün daxili ehtiyacun, şüşə silməy? Başuva iş qəhətdi?

Nəzarətçi. (Qəfildən kövrəlir.) Yox, mən... (tamaşaçılara) Bu, mənim ağır uşaqlıq illərimdən yadigar qalan köhnə vərdişimdi. Elə nə görürrəm, silirəm, təmizləyirəm, əlimin altına nə keçir, tozunu alıram, parıldadıram. (Qəfildən coşqun.) Bu, elə bir maniakal-depressiv haldır ki...

Məxmire. (Üzünü turşudur.) Manyaksan?..

Nəzarətçi. (Pərt.) Xeyr, xanım, siz məni düzgün başa düşmədiniz. Mən, sadəcə... (başını aşağı salır, süni kədərlə) Axı mən uzun müddət ağır yetimlik həyatını yaşamışam?! Evin hər işi mənimlə olub. (Süni kədərlə) Şüsə də silmişəm, döşəmə də süpürmişəm, yeri gələndə lap... (qəfildən təsirlənir, səsi titrəyir) unitazı da...

Məxmire. Yaxşı tay, ürəyimiz bulandı! (Kənara.) İyrənci köpəyoğlu! (Nəzarətçiye.) Amma belə nə isə gözüm su içmir də sənnən. Elə bil səni hardasa görmüşəm. (Xatırlamağa çalışır.) Hansısa kinoda. Ya türməyidi, haraydı?.. (Fikrə gedir.) Heç cür yadıma sala bilmirəm də indi.

Nəzarətçi. (Qulaqlarını çəkir.) Allah eləməsin, siz nə danışırsız, ay xanım? Türmə nədi, zad nədi? Mən hələ lap uşaqlığıdan... e-e-e, gör haçannan burda işləyirəm. Demək olar, buralarda böyümüşəm. 14 yaşından dispeçer köməkçisi olmuşam, bir bölük yetim bacı-qardaşımı saxlamışam.

Qulam. (Məxmireni dümsükləyir, qulağına.) Bu, odu!!!..

Məxmire. (Qulama məhəl qoymadan, Nəzarətçiye.) Ax vot ono şto? Papa Terez!

Nəzarətçi. O nədi elə?..

Məxmire. Diyirəm, yəni malades də! (Nəzarətçi başını aşağı çalıb utancaq sükutla susur. Məxmire qollarını qoltuğuna vurub Nəzarətçini süzməyinə davam edir. Bir anlıq ortaya yönəmsiz sükut düşür.) Hə, nolsun indi?

Nəzarətçi. (Başını qaldırır.) Nə nolsun?

Məxmire. Diyirəm, yəni niyə diyandun?

Nəzarətçi. (Çaşqın.) Dayanmıyım?..

Məxmire. (Tamaşaçılara.) Zibilə keçmədiy?.. (Nəzarətçiye.) Diyirəm, yəni işün, gücün yoxdı, balam?.. Yeri get, işüvə-güçüvə də, a?!..

Nəzarətçi. (Çaşqın halda.) Gedim? Nə deyirəm, gedim də. Yaxşı, sağ olun. Çox sağ olun. (Gedə-gedə.) Allah razı olsun.

Məxmire. (Gözü Nəzarətçidə.) Yadıma sala bilmədim də, bu kişini hardan tanıyorum.

Qulam. (Həyəcanla.) Siz neylədiz?..

Məxmire. Neynədim?

Qulam. (Ağlamsınır) İndi o bizi rahat buraxmayacaq!

Məxmire. (Üzünü turşudur.) Kim alə, bu?

Qulam. Siz onu tanımırsız. Kim olduğunu da bilmirsiz. O... O, nəzarətçi deyil!

Məxmire. Nəzarətçi döyük?.. Bəs kimdi?

Qulam. (Nə isə demək istəyirse də, ürək eləmir) Yox, mən qorxaq deyiləm. Cinə, şeytana da inanmırıam! (Səsi enir.) Daha doğrusu, inanmirdim.

Məxmire. (Qulama işaret ilə tamaşaçılara, astadan.) Bu da xərəb çıxdı. Mının da axırına çıxıblar uje. E - eh, burdan kim salamat çıxır ki?! Bu dünya dəyirman kimi bir ucdn üyündür hamını. İnsan dəyirmanı!.. (Kövrəlir.) Bude mən. Gözüzün qabağında. Bu boyda insan... Sənətkar!! O sənətkar ki, bütün həyatını fəda elədi sizlərə!.. (Səsi enir, yazıqlaşır.) Bəs siz neynədüz?

Qulam. (Nəzarətçinin ardınca baxır) Buranın nəzarətçilərini mən yaxşı tanıyorum. Onların forması ayrı cür olur.

Məxmire. (Qulama məhəl qoymadan.) Bu da buların mənə verdiyləri qiymət! (Qulamı kənara itələyib, əsəbi hərəkətlərə çəmodanlarda eşələnir, hansı birininsə içindən güllü yaylığa bükülmüş iri ölçüdə məxmər üzlü qırırmızı diplomu çıxarıb iyləyir.) Püff!! Nöötü iyi verir!.. Bu da buların mənim qırx illik yaradıcılığımı verdiyləri qiymət! (Diplomu o üz-bu üzünə çevirir.) Bu nədi, mən ölüm? İndi bunu mən neyniyim, hə?.. Balaca döyük ki, stolun siyirməsinə soxub göz qabağının itirəsən, bufetə qoymağ olmur ki, təpəsi üstə aşib qab-qacağı sindirar. (Diplomu səliqə ilə büküb əvvəlki yerinə qoyur, çəmodanın ağını bağlamaq istəyirse də, qapaq bağlanmır. Əvvəl iki əli ilə, sonra üstünə dırmaşıb dizi ilə basırsa da, bağlanmır. Məcbur olub çəmodanın üstünə oturur və axır ki, qapağın ağını kilidləyir.) Andıra qalasan elə ya! (Yerinə əyləşir, nəfəsini dərir.) İnsanı, sənətkarı! bu günə salallar? Gör iş nə yerə çatıb ki, gözüm güzgüdə özümə sataşanda, diyirəm: sən kimsən e, vapşə? (Susub fikrə dalır.)

Ortaya ağır sakitlik çökür. Hardansa yaxından asta-asta yola düşən qatar təkərlərinin səsi eşidilir. Qulam pencəyinin döş cibindən çıxardığı bükülüyü skamyanın bir tərəfinə sərir,

içindən çıxardığı medallardan birini gizlince pencəyin döşünə taxır. Qalanlarını büküb əvvəlki yerinə qoyur.

Uzaqdan qatar fitinin səsi eşidilir. Məxmire fitə diqqət kəsilir, qolunu cirmələyib saatına baxır. Sonrakı dialoqlar, demək olar ki, paralel gedir.

Qulam. Sizi anlayıram. Mən də, bir də görürsen, küçərlə dolaşanda, gözüm vitrinə, ya pəncərə şüşəsinə düşən əksimə sataşanda, deyirəm: Qulam? (Qəfildən acı qəhərlə.) Qulam Sarabiç, bu, sənsən?..

Məxmire. (Qulama məhəl qoymadan, tamaşaçılara.) Nolar, buna da dözəriy! Allaha şükür, öyrəncəliyik. Acdığ da görmüşiy, qıttıq da, belə soyqırırm da! Amma tay hər şeyin bir əndazəsi var axı, ay başuuza dönüm?!.. (Əlini qulağının dibinə qoyub, gözlərini yumur, segah üstündə oxumağa başlayır.)

Didi könlüm mənə ki, hər şeyin əndazəsi va-ar, (Tarın səsi eşidilir.)

Etmə sən qəlbə xəya-anə-ət

Çün onun da gizli bir sevdası va-ar

Yar əman-əman-əman...

Ey dad - ey dad ey, da-a-au-ud...

Qulam. (Duruxur) Davud? Davud kimdi?..

Məxmire. (Lağla.) Qaradavoy! Əşı, sən nə dibilməzsən?!..

Qulam. (Öz-özünə.) Burda mən nə isə xoşagəlməz bir hadisə duyuram. (Əlini sinəsinə qoyur, vahimə içində) Ürək döyüntülərim zəifləyir. (Məxmirəyə) Axı mən serdeçnikəm?!..

Məxmire. Hə nolsun? Mən də peçonoçnikəm. Ciyerim budu bax, (Qulamın əlini dartıb qabırğasının altına basır) pakrişka kimi şışıb diyanıb. Gör ki ya, qoxuram? O işığa kor baxım ki... (qəfildən gözlərini tutur, teatral pafosla) Heyhat!!! Gözlərim!!! (Qulam diksəninə əlini çekir. Məxmire ayağa qalxıb kor hərkətləri ilə boşluğu yoxlaya-yoxlaya) Eyvah!! İşıqlı dünya!!! (Qəfildən uzaq boşluqlara) Əlvida, ey Günəş, ey odlu səma!..

Bir daha açılmaz nurlu sabahlar!

Bir daha görünməz gül üzlü bahar!...

Qulam. (Özünü Məxmirəyə yetirib, onu qucaqlayır, təşvişlə.) Siz... sizə noldu?

Məxmire. (Qulamı kənara itələyib, heç nə olmayıbmış kimi.) Nə var alə, nolub?..

Qulam. (Həyecandan tövşüyə-tövşüyə.) Sizin gözləriniz...

Məxmire. (Astadan) Heç bayırıgün yoxmuş ki sənün?!.. (Qalib addımlarla keçib yerinə əyləşir, soyulmuş yumurtalardan birini duzlayıb dişləyir, yeyə-yeyə) Gəl otur, tikön yarımcıq qalıb. (Qulam heysiz addımlarla keçib yerinə əyləşir, yarımcıq yumurtanı həvəssiz-həvəssiz çeynəyir.) Bilmədün hansı əsərdəndi? «Korun əfsanəsi»nnəndü də!

Qulam. (Udqunur.) Korun?? (Xatırlamağa çalışır.) Klassikadandı? Yadıma gəlmir. Olsun maarifçilərdəndi.

Məxmire yumurtanın birini də duzlayıb Qulamın ovcuna basır, yeyə-yeyə ayaqlarını yerdən ayırib çəkmələrinə zillənir. Göy gurultusu eşidilir. Hər ikisi yumurta yeyə-yeyə göyə baxırlar.

Məxmire. (Gözaltı Qulamın yumurta yeməyinə baxa-baxa, ağızının içində) Bədbəx oğlu. Səni də analar doğub. Yuxusuz gecələrlə beşik başında keşiyüvi çekib. (Yumurtanın qalanını ağızına basır, dolu ovurdlarla teatral pafosla ucadan.) Ay mənim ipək balam! (Qulamın tikəsi boğazında qalır.) Bununmuçun böyüdü anan səni? Ağuşunda gecələrlə səhərləri bəklədi? (Boğazına dirənən tikəni zorla udub, səsini bir ton da yüksəldir.) Nə bileydim, nə bileydim mən - fəqir ruzigarın yazdığı bu zor hökmü? (Qəfildən susur, öz-

özünə astadan.) «Zor» idi, ya «zır» idi? (Yadına sala bilmir, davam edir) Bilsəydim ci, əgər mən...

Qulam. (Qəfildən ilhamlanır, dolu ovurdlarla Məxmireñin monoloqunu davam etdirir.) Taleyn bu yazdığı

Min cür ağrılı, paslı,

Vətən nişanəsini... (ardı yadından çıxırsa da, özünü o yerə qoymur və özündən qoşur) Bilmək gərək əslini! (Susub çeynəməyinə davam edir.)

Məxmire. Noldu?

Qulam. (Xoflu.) Nə?

Məxmire. Neyin əslini?

Qulam. (Çeynəyə-çeynəyə çiyinlərini çekir.) Vətənin də.

Məxmire. Vətənin? (Qulamı əyri-əyri sözür.) Vətənin də əsl olar, alə? (Tamaşaçılara) Bu da mının didiyi söz. (İkisi də yumurta yeyə-yeyə dinməz-söyləməz tamaşa zalına baxırlar. Qəfildən Qulama sarı əyilib, qulağına astadan) Yaxşı tay, görürəm mənim adamımsan. Bircə sənə diyirəm: (piçiltıyla) mən oyam.

Qulam. (Duruxur, dəhşətdən böyümüş gözlərlə Məxmireyə baxır.) O?.. (yediyi tikə boğazında qalır, çəcəyib öskürək tutmasında boğula-boğula) O???.

Məxmire. İraq olsun. (Qulamın kürəyini döyəcləyir) Adə, öldün ki?..

Qulam. (Ayağa sıçrayır) Deməli... deməli, siz...

Reproduktordan səs: Diqqət-diqqət! Vətəndaş sərnişinlərin nəzərinə! 264 № li Həstərxan qatarına minik başa çatmaq üzrədir. Təkrar edirəm.

Qulam. (Reproduktorun səsinə ayılır.) Mən nə danışıram? (Məxmireyə) Siz mənimlə zarafat edirsiz? Amma axı mənim zarafata halım yoxdu?!..

Məxmire. (Qulama işaret ilə tamaşaçılara astadan.) Nə diyirəm? Kitabı bağlanıb. Mən diyəndi. Axırına çıxıblar. (Dərdli-dərdli içini çəkib o biri yumurtanı soyur.)

Qulam. (Pərt.) Siz mənə fikir verməyin. Mən... Ümumiyyətlə, mən beləyəm. Lap uşaqlıqdan. Hər şeydən ehtiyat edirəm. Amma bu, əsla qorxaqlıq deyil, inanın mənə. (Səsi enir.) Bu... (başını aşağı dikir) dövlət işində işlədiyim dövrlərin fəsadlarından. (Çiyinlərini çekir.) Ya da olsun ki, Allahın verdiyi xasiyyətdi. Amma bax, bir dəfə burda, (sərənəcək) deyəsən, elə bu skamyə idi, oturub eyni ilə belə bir yumurtanı yediym yerdə bir də gördüm bax, buramdan (əlini sol qabırğasının altına qoyur) elə bil səs geldi.

Reproduktordan səs. Diqqət-diqqət! (ağzındaki tikə Xasayın boğazında qalır, boğula-boğula öskürməyə başlayır.) Tiflis-Baki qatarının qəbulu iki saat gecikir. Əlavə məlumat üçün üçüncü perronun birinci mərtəbəsində fəaliyyət göstərən məlumat bürosuna yaxınlaşa bilərsiniz. Diqqət-diqqət...

Qulam reproduktorun səsinə dik atılıb, boğazında tikə qalmış tək, öskürməyə başlayır.

Məxmire. (Qulamın kürəyini var gücü ilə döyəcləyir) Bunun da bu gic-gic məlumatdarının cana yiğildiğ da! Səsi özünə xoş gəlib e yazıgin! Neynəsün, oturub quş damı boyda otağında dünyadan xəbərsiz. (Qəfildən qırılib ayağa sıçrayır, Qulamın yaxasından yapışib opera səsi ilə oxumağa başlayır)

Da-ya-ni-i-in, dayanı-i-in!!! (Qulamın gözləri bərələ qalır)

A-yaq saxlayı-i-n.

Əgər qüssədirse alın yazılımı-iz,

Onda ləngimədən biz uduzarı-i-i-iz... (Qəfildən ayrı poza alır, uzaq boşluqlara şeirlə) Haydi igidlərim, haydi meydana! (Susur, öz-özünə) Yox, qarışdırıdım, bu, "Cavanşir" dəndi. (Yadına düşür.) Hə! (Havaya atılır, ehmal addımlarla aradan çıxmaq istəyən Qulamın yolunu kəsir, qulağına sarı əyilərək, astadan) Lorensi, Lorensi, Layerti çağır! De ki,

təhlükədir bu gecə yarı, dəniz səyyahını yuxuda görmək! (Qulam Məxmirənin əlindən sıvışib çıxməq istəyirsə, o imkan vermir, şeirin ardını birnəfəsə deyir) De ki, yubanmasın, onadır ümid. Yox, əgər yetməzsə, məhv olar igid!.. (Roldan çıxır, nəfəsi təngiyə-təngiyə) Hə, necədi?..

Qulam. (Zorlu udqunur, üzrxahlıqla.) Zənnimcə, səhv eləmirəmsə, dediyiniz bu monoloq Şekspirdəndi. Amma tam Şekspir deyil. Lakin həm də elə bil (çaşqınlıq içində) Şekspirdi...

Məxmire. (Qulamın qolundan tutub skamyaya oturdur. Girdiyi obrazın ehtizazından yerində dayana bilmir, fərəh dolu baxışlarla ətrafinı süzə-süzə) E-eh, hələ bu nədi ki? Vaxt vardi, Cülyettanın manaloqunu diyəndə bütün zal ağlaşdırıldı! (Səhnənin ortasına yeriyir. Başını aşağı salıb bir anlıq susur, başını qaldırıb, cingiltili qız səsi ilə) Əzizim Romeo, bil ki, səni mən yuxularımda da belə görürəm. Əslı nəcabətli, qılınclı-qıvrıq, atların üstündə dik duran qoçaq! Dayəmə demişəm, o qoçaq sənsən. Bunu kim bilməsə, sən ki bilirsən?!.. (Tamaşa zalinin alqış əsələri eşidilir. Baş əyir, məmnun halda) Sağ olun... çox sağ olun...

Qulam. Axi bu, o deyil?!.. Orda belədir. Romeoonun yuxuları məni səsləyir. Mənsə ona sarı yüyürən çocuq... (çaşib dayanır, xatırlamağa çalışır) ...yox, deyəsən, qarışdırıldım...

Əcaib musiq. İşıq enir. Qulam ehtiyatla ətrafına boylanır. Nəzarətçi səhnənin arxasından çemodanlara zillənib.

Reproduktordan səs. Diqqət! Diqqət!.. (Qulam diksinir, az qalır skamyadan yerə yixilsin) Vətəndaş sərnişinlər! Perronlarda gigiyenik qaydalara riayət edin!.. Su və limonad şüşələrini, dondurma və konfet kağızlarını perronlarda qoyulmuş xüsusi zibil qutularına atmanız xahiş olunur. (elanın ardınca reproduktordan əcayib musiqi səslənir)

Məxmire. (Yelpiyi əlinə alıb, üzünü yelləyir, tamaşaçılara) Verdiyləri mahniya bax də! (Reproduktora, bərkdən) Niyabəddiyivüz öz başuuzda çatdasun elə! (Tamaşaçılara) Camaat yol üstədi, buların verdiyi mahniya bax də! Bu, lap «Səfillər» in leytmotivini xatırlatdı ye...

Qulam. Leytmotiv? Siz nə danışırsız, o ki, nəsr əsəridi?

Məxmire. (Qulamı eşitmır, belini büküb ayağa qalxır, qoca qarı pozasını alıb, xırıltılı səslə) Siz ey, küçələrə qonan səfillər! Elə bilməyin ki, «dünya» deyilən, bir bu göz oxşayan mənzərələrdi!.. Dünyalar sultani, şahlar sarayı, sizin qəlbinizin beşiyindədi! (Öz-özünə) Ya deşiyindədi? Vopşım, nə isə. (Dikəilb burnunu çekir, harasa, uzaqlara zillənir, acı kədərlə) E-eh, bu məmləkətdə sənət heç kimə lazım döyü! Uzundraz, yönəmsiz güldən kimi əl-ayağa dolaşır. (Səsi enir.) O güldən ki, ayda-ildə bir dəfə gərək olur. O da, kimsə hansı münasibətləsə sənət gül dəstəsi hədiyyə eliyəndə!

Reproduktordan naməlum kişi səsi. Mən sənsiz uçarammı? Qol açıb qaçarammı? Qanadsız bir quşam mən. Vağzala qonmuşam mən...

Məxmire. (Duruxur, Qulama) O kimidi, alə, səndün? (Qulam vahimə içində başını yelləyir. Öz-özünə.) Olsun xəttə radio düşüb.

Perrona əlində iri bloknot Nəzarətçi daxil olur, iri addımlarla cədvələ sarı yeriyir. Qulam Nəzarətçini görən kimi yerindən sıçrayıb skamyanın arxasında gizlənir.

Nəzarətçi cədvəlin karşısındada dayanıb bloknotuna nələrsə qeyd edir, sonra əyilib hansısa uzaqlara, axırda Məxmirənin çemodanlarına zillənir.

Nəzarətçi. Ayə, bunnar haçağ adam olajax?!.. (Guya Məxmirəni indi görür) A baji, vaxtuza çox qalıbsa, veş-vüşüüzü saxlama kamerasına təhvil verün! Sizə məsləhətim budu. Bu yerrerdə o qədər... (Qulamı sözür) ...avara-uvara dolaşır kin...

Məxmire. (Qoçusayağı) Qoxma, bizimkilərə heç nə olmaz! Yiyəsi ölməyib! Bir də vaxta hələ var. (Uzaqlara işarəylə) Bizim qatar ode-ey diyanıb orda, işığı yanmır. (Tamaşaçılara, astadan.) Belə vələdüznləri gözdərinin içindən tanıyıram da. İndi bu nə istiyor, gəl başa düş də! Pul istiyicey də, ayrı nə istiyicey? Bununkı odu ki, yerə yixib (göstərir) ağızına-ağızına çırpasan!

Nəzarətçi. (Harasa kənara baxa-baxa gizli narahatlılıqla) Hə-ə, onda demək, olsun kin, sizinki ikinci xəttən yola düşür. (Çönüb cədvələ baxır) Özüdü ki, var: Mesrobabad! (Təəccübələ) Amma vaxtuza bir o qədər də qalmayıb. Bə niyə minmirsiz? Nəyi gözləyirsiz?..

Məxmire. (Skamyanın kürəkliynə yayxanır) Kefimizə belə düşüb! Bir də ki, (ayağa qalxıb qarnını qabağa verə-verə Nəzarətçinin üstünə yeriyir, onun rezin boğazlıqlı xidməti qalstukunun ucundan tutub aşağı dartır və buraxır. Qalstuk Nəzarətçinin üzünə çırpılır.) ...tünnüyi sevmirəm, qədeş də. Qoy, hamı minsün, rahatdansun... (uzaqlara işarəyələ) Ode-ey, ona bax, gör nə vurhavurdı? (Tanış vağzal uğultusu. Harasa uzaqlara) Ay bala, nolub, nə xəbər? Onsuz da hamuuz gediceysüz də!.. Burda qalan olmayıcəy! (Səsi enir) Zalim uşağı, gör nə vay-həşirdədilər e! Elə gedillər, elə bil dayi geri qayitmiyiceylər. (Tamaşaçılara.) Bu saat yerbəyer olub bağlamalarını açıblar e, uje. (Üzünü turşudur) Katletdərin iyi də aləmi başına götürüb! Püf-püf-püf!.. Mənim də ki, əzəldən... (Nəzarətçiye) İap belə bağça vaxtlarımnan a, zindeyi zəhləm gedir də katletdən! (Qəfildən duruxur, Nəzarətçiye) Diyan e, sluçaynı, sən vtaroy paralelnidəki bağçaya getməmisən?..

Nəzarətçi. (Tələsik addımlarla uzaqlaşa-azaqlaşa) Baxın da xanım, özuuz bilən məsləhətdi. Amma çox da ləngimiycin. Buralarda vaxt yaman tez ötür. (Çıxhaçıxda qəfildən ayaq saxlayır, geriyə çönüb Məxmireyə) Bağça da kin... mən çox bağçalarda olmuşam. (Əfildən xof dolu oynaq səslə oxuyur) Hara baxsan, gül-çiçəkdir, bağça-bağdı-i-i-ır bəh-bəh!.. (Səhnədən çıxırsa da, pərdənin arxısından boylanıb mahnının ardını oxuyur) Qəşəngdir, bəh-bəh, gözəldir bəh-bəh!.. (Gözdən itir.)

Məxmire. (Nəzarətçinin ardınca baxa-baxa) Bunun da başı xərəbmiş ki?.. (Fikrili halda öz-özünə.) Bu kişini mən hardan tanıyıram? Heç cür yadıma sala bilmirəm də.

Qulam. (Nəzarətçinin ardınca baxa-baxa, xoflu) Bu vağzal nəzarətçiləri adamı görən kimi, elə nə isə istəyirlər. (Ah çəkir, qəfildən vahimə ilə) Dəhşətdi, dəhşət...

Məxmire. (Qəfildən botsmansayağı hırıtiyla Qulamın kürəyindən vurur. Qulam üzü üstə yixilmamaqdan özünü güclə saxlayır.) Mənim adamımsan! Diyirəm axı, niyə o dəyqə quşum qondu sənə?..

Qulam. (Xoflu.) Quş?.. Siz «quş» dediniz?..

Məxmire. (Yumurta soya-soya) Alə, məcəzdı də, məcəz! (Soyduğu yumurtanı Qulamın ovcuna basıb o birisini soyur, tamaşaçılara) Vağzaldı, qatardı, bularınkı yumurtadı! Nə isitməy lazımdı, nə də katlet kimi iy verir. (Yumurtanı duzlayıb yeyir.)

Qulam. (Əlində yumurta, mat-məettəl Məxmireyə baxır.) Vallah, daha yeyə bilmirəm...

Məxmire. (Qulamı eşitmır. Qəfildən nə isə xatırlayır, üzü işiqlanır, dolu ovurdularla xəyalə dalır) Bax, günnerin bir günü eynilə beləcə, rəhmətdiy Mustafa bəynən yumurta yimişəm. O da yumurtanı bax, toçnı belə soyurdu. Mənə: «ye, qızım, utamma» - diyirdi. Mən onda... (tikəsi boğazında qalır, çəçəyib öskürə-öskürə) Bax, onda da eynilə beləcə, eyni ilə bu cür... (öskürür, qəfildən harasa, yuxarı) Allah sənə rəhmət eləsin, məllim! (Bağlamadan ayrı yumurta çıxarıb sındırır, skamyanın dəmirinə vura-vura) Bığlarını da (göstərir) ba, belə eşirdi. Barmaqları da. Ay allah! Elə bil qız barmaqlarıydı! İncə, zərif... Didi mənə ki, (müəllim təbiri ilə) qızım, nə oxuya bilərsən? (Yazılıq-yazılıq) Nəcib insan idi, rəhmətliy. Hər sözi brilyant idi, brilyant!.. Didim «bildiyimii oxuyum, məllim?..» Didi "oxu."

Mən də... (qəfildən əlindəki yumurtanı bağlamaya atıb ayağa qalxır, əllərini 50-ci illərin müğənniləri kimi, ovuc-ovuca daraqlayıb opera səsiylə oxumağa başlayır.)

Atamızdır, anamızdır Rizayev! Rizayev!

Şanlı, böyük, doğma, əziz Rizayev! Rizayev!

Qulam. (Dolu ovurdularla ağızı açıq qalır, Məxmireyə) Rizayev kimdi?..

Məxmire. (Burnunu çəkir, keçib yerinə oturur, bağlamasını dizlərinin üstə qoyub, yumurta yeməyə davam edir.) Rəhmətliy Əşrəf məllim. Treti paralelnidəki detdomun müdürü. Allah rəhmət eləsin, yaxşı kişiydi. Bisavad olanda nolar? Bax, o rəhmətdiy də insan adam idi. Bizi, nolur-olsun a, ac qoymazdı. Heç nə də olmıyanda, mannını tavaya atıb qovurtdururdu. Axır ki, qarnımızı doydururdı da! Diyirdi «təki uşaqlar ac qalmasun». (Yerini rahatlayır.) E-eh, ötən günə gün çatmaz. (Qulama.) İndi tay qabaqkı kimi oxuya bilmirəm. (Yumurtadan dişləyib yeyə-yeyə, xəyala dalır.) Amma onda... Onda istəsəydim, lap opera müğənnisi olardım. Əslinə qalanda, mən elə opera müğənnisi olmaq istiyirdim də! (Qəfildən ayağa sıçrayır, ha tərefindənse sıvirib çıxardığı yelpiyi ilə üzünü bağlayıb səhnə boyu Karmensayağı ədalarla gəzışə-gəzışə oxumağa başlayır. Möhtəşəm simfonik orkestrin çalğısı eşidilir.)

Minyobassorino-o-o telbassa-a-a!...

Santa Mariya sorronto-o-o!..

Suekostra-a-a!.. Suekostra-a-a!

Dure massa!!!

Qulam ayaqlarını qarnına yiğir. Məxmire oxuduqca coşur, çəmodanların hansındansa çıxardığı uzunətəkli Karmen yubkasını əyninə taxıb səhnə boyu hərlənə-hərlənə ispan rəqsini ifa edir. Qulam və cədvəlin arxa tərefində gizlənmiş Nəzarətçi onu heyrət içində müşahidə edirlər. Cədvəlin arxasında gizlənmiş Nəzarətçi onu heyrət içində müşahidə edirlər.

Məxmire uzaqlardan eşidilən qatar fitinə aylılıb ayağa qalxır. Qulam da ayağa qalxıb qatarın ardınca baxır.

Məxmire. (Qalib addımlarla yerinə qayıdır, tövşüyə-tövşüyə) Səənkidi? (Qulam dinmir.) Heç dimədün, ha tərəfə gedirsən, inşallah?

Qulam. (Qatarın ardınca baxa-baxa, kədərlə) Onu bir Allah bilir.

Məxmire. (Əlini Qulamın çıyninə qoyur) Diyəsən axı, sən də mənim kimi, birdəfəliy gedirsən?

Vagzal saatı zəngini çalır. Hər ikisi dik atılıb saata baxırlar.

Məxmire. (Ciddiləşir.) Vaxtın tamamına az qalıb. (Qəfildən çevrilib uzaq boşluqlara, kədərlə) Əlvida ey vətən, ey gözləl diyar! (Tamaşaçılara, işgüzar) Eybi yo-ox, qoy gedim çatım. Onda görəllər kimdi Qəndablı Məxmire! Heç eybi yox! Onda bilərlər kimi verdilər əldən! (Qəfildən ayrı səslə) A, siz elə bilirsüz, mənə tiatr lazımdı? Elə bilirsüz, mən nədi, məşşur olmaqdan ötrü sino gedirəm? Əslində... Axı əslində, mən bərbər olmaq istiyirdim?! Olmaq istiyirdim diyəndə ki, heç mənim kimi saçkəsən vardi?.. (Əlindəki görünməz qayçıyla havanı doğraya-doğraya.) Buna «rod-boks», o birinə «vengerka», bu birisinə «briz», «şarlotta», «balqarka»... E-eh, nələr elemirdim? Balacalarınkı nulyovkayıdı. Beşcə dəyqənin içində qırxbı qoyurdum yerə. (Əlini Qulamın başına atır, danışdıqlarını onun başında göstərir. Qulam duruxursa da, tərpənməyə ürek eləmir.) Burdan çubçık, yerdə qalanını ülgücnən! (Kiminsə dalından təpik vuran tək) Xoş getdün! Superi özümünki idi – «Məxmiri!» Özüm fikirrəşib tapmışdım!.. (Qulamın başında göstərir) Burdan çolka, daldan naços! Alayı şey idi! Vixadnoylar qapımda bi dənə oçered yiğilirdi, bir vay-həşir qopurdu ki, gəl, görəsən!

(Səsi enir, kədərlə) Camaat-qaragün nə gündəydi ki, hələ bir dəlləyə də gedəyilər? Müharibə bir yandan, acdiq o tərəfdən. Odu ki, yerindən duran cumurdu üstümüzə! Ay Məxi, can Məxi... Məndə də ki, atkaz diyilən şey yoxdu də! Qayçını alırdım əlimə, kəs ki, kəsəsən! Evimiz tüknən doluydı. Bir orası vardi ki, yorğan-döşəkdən də bol idiy. Nənəm diyirdi, a bala, bunun nəyi yunnan əskiydi? Torba-torba yiğib yorğan sıriyırda, döşəy salırdı. Mən kəsirdim, o sıriyırda, mən kəsirdim, o sıriyırda. Fabrikə dönmüşdiy e! Çoxunu soradan tiatra verdim, zərxaradan üz çekib, saray səhnələrində mütəkkə əvəzi işdətdilər. (Səsi enir) Qədrimi də yaman bildilər.

Qulam. (Gizli heyvətlə) Siz... demək istəyirsiniz ki, bərbər də işləmisiniz?..

Məxmire. (Qulama məhəl qoymadan) E-eh, yaxşı günner idi. Pul yox, ürəy tox. Elə onu bilirdün, əlüvə keçəni qazana atıb soğanbozbaşından, əriştədən bişirirdün, qonum-qonşuvi başuva yiğib qarmonun qayışını çıynınə atıb, bir dənə «Keçiməməsi!» (Oyun havasını oxuya-oxuya «qarmon» çalmağa başlayır.)

Çala-çala ayağa qalxıb, əlində «qarmon» oynamaya başlayır.

Oynaq qarmon musiqisi eşidilir. Qulam da, Nəzarətçi də bərəlmiş gözlərlə onu müşahidə edirlər.

Hardansa, yaxın yollardan sürətlə ötüşən qatarın səsi musiqini kəsir.

Məxmire. (Qolları yanına düşür, qanıqara halda yerinə qayıdır) Qoydular ki? Vergi mufəttişdərini diyirəm. (Çönüb uzaq boşluqlara) Ay sizi mufəttişsiz qalasuz elə!.. Necə ki, qalduz! (Tamaşaçılara) Üstünnən heç bir həftə keçməmişdi, kəsdirilər də qapımızın ağını! İndi anam döyüb öldürür özünü ki, «vallah-billah, bu bərbər döyük, bu adamlar da müştəri döyüllər. Hamısı qonum-qonşu, əqrəbadı!» Kimə diyirsən? «Bu tifil - yazığ arvad diyib ağlıyırda - samouçkadi. Elə-belə baş qatır özüyün». Eşidən kimdi? Qansız imansızlar!

Qulam. (Ehtiyatla) Amma axı sizin təhsiliniz... Gərək ki, siz, səhv eləmirəmsə, İncəsənət institutunu bitirmsiz axı? Tərcümeyi-halinizda da yazılıb. Milli ensiklopediyada özüm oxumuşam.

Məxmire. (Ayılır) Təhsil?.. (Qanıqara) Nəl təhsil, alə? Təhsili adama (yuxarırlara işarə ilə) O Özü versün! O da ki, Özü bilir də, onu kimə verir, kimə yox. O məktəbdi, institutdi, hamısı boş-boş şeylərdi. Olar yazıb-oxumağdan ötrüdi. (Skamyanyın kürəkliyinə yayxanır) Bir də var talant!

Qulam. Onu düz deyirsiz. Mən bunu həmişə demişəm. (Tamaşaçılara) Yazıçılığın, şairliyin institutu yoxdur axı?!.. O gərək insanın içindən gələ. Bu...

Məxmire. (Qulamin sözünü kəsir) Talant alayı şeydi! (İşgüzar ədayla tamaşaçılara) Bax, biri o gün gəlmışdı. Tərsdiydən mal vıran günü. Mənim günüm budu da! Dükən boş olar, bir köpəy uşağı qapını açmaz. Elə bil «Məximarket» adında dükən yoxdu bu dünyada. Elə ki, mal vuruldı, kəsdirəllər qapının ağını ki, «salam əleyküm, gəlmişiy!» İy bilir zalim uşağı da! (İçini çekib ciddileşir.) Nə isə, gəldilər, nə gəldilər! Mən də, birinci dəfə döyük ki, Allaha şükür?! Ədəb-ərkannan... (ayağa qalxıb kimisə qarşılıyan tek, kişisayağı yerişlə yeriyir) necə lazımdı, qarşılıdım. Xoş-beş... (kimlərləsə kişisayağı əl verib görüşür, tamaşaçılara) Tay bu işdə, Allaha şükür, rusdar dimişkən. «Na etom dele sabaku syeli» Özü də, eclaf altı ay əvvəl gəlmışdi ya-a yoxlamaya!.. Ağzında şirə qaldı də. Günah özümdə oldı, lazımdan artıq elədim. Nə isə, sözüm onda yox, maskovski kişkavoyun şidirgi gedən vaxdarı... Mən də, eləmə tənbəlli, iki refrejeratir virdirmişəm. Ucuz düşdi, aldım. Didim qabağda qış gəlir, basaram xoloda. Çaxırmış da vardi, nə yaxşı, onu aformit eləməmişəm. Uzun sözün qisası, bəydadaş gəldi, nə gəldi! Üç nəfər də belində! (Qulam nə isə demək istəyirsə də, imkan vermir) Tut je uşaqları göndərdim «Dəvədabani»na!

Qulam. (Gözləri bərələ halda) Dəvəda...

Məxmire. (Qulamın sözünü ağızında qoyur) Yerün məlum, bi dənə dəvə kababı verillər orda, onu yiyyəndə adamin belə (qarnını titrədir) qarnı titriyir!

Qulam. (Dikəlib oturur) Bəyəm bizdə dəvə olur?..

Məxmire. (Tamaşaçılara) Bu lap Aydan düşüb e! (Hırıltıyla Qulama) Adə, sən dinən bizdə nə olmur! (Tamaşaçılara) Srağagün uşağılar bi dənə delfin qutabı bişirdirmişdilər! Xalis çim yağı!..

Qulam. (Vahimə içində) Delfin???.

Məxmire. (Qulama məhəl qoymadan, tamaşaçılara) Hacileyley yumurtasınınan bi dənə kükü düzəldillər orda?!.. Pah-pah!.. Əfsanədi, əfsanə!.. (Qəfildən susur, gözləri yol çəkir, kədərlə tamaşaçılara) O nankor adam olsayıdı, mənim səhnədə nə azarım vardi, marketdə nə ölümüm vardi? (Yazılıqlaşır) Oturardım hamı kimi, xanım-xatın evimdə, dolmamı pükərdim, uşağıramı çızmışdım. O cürə kukla kimi qız idim.

Nəzarətçi görünür.

Reroduktordan səs. Diqqət-diqqət! Sərnişinlərin nəzərinə! Baqajlarını skamyaların üstünə səliqəsiz halda atıb başları söhbətə qarışan bəzi-bəzi sərnişinlərdən xahiş olunur, təcili surətdə perronları tərk etsinlər! Profilaktik sanitər tədbirləri keçirilir!

Məxmire. (Reproduktora) Külü qoyum başuva elə! (Tamaşaçılara) Mının da gözü elə məni tutub! Məşşur olmağın belə zibilləri var da!..

Reroduktordan səs. (Qəmzə ilə) Mənnən demək. (Ardınca asta zümrüdə edir) Sənə qurban hacı, o dedi «yox», «yox», «yox», «yox»....

Nəzarətçi irəli yeriyir, bir əli ilə çəmodanın dəstəyindən, o biri əli ilə Qulamın kürəkliyindən yapışıp aparmaq istəyəndə Məxmire qabağını kəsir.

Nəzarətçi. (Xidməti nəzakətlə) Yol verin, vətəndaş sərnişin!

Məxmire. Stop alə! Nə xəbər?

Nəzarətsi. Dezinfeksiya!.. (Reproduktora işarəylə) Eşitmədü-üz?..

Məxmire. (Əllərini belinə vurub Nəzarətçinin üstünə yeriyir) Yerinə qoy ikisini də. Diyirəm, yerinə qoy!..

Nəzarətçi. (Bir əlində çəmodan, o biri əlində Xasay geriyə səndələyir) Xanım, indicə öz qulaqlarınızla eşitmədüz nə dedilər? Balam, tifə yoluxmağ istiyirsəz?..

Məxmire. (Nəzarətçinin yaxasından yapışır) Bura bax, diyəsən üzvə yaxşı baxdım, özüvi itirdün a-a! Görürəm, yaman canfəşənniğ eliyirsən buralarda! Diyəsən, qara qızın dərdi var axı?! Yoxsa, quyuğun qapı arasında qalıb, hə?

Nəzarətçi. (Diksənib özünü yiğisdirir, çəşqin) Quyuq? (çıynının üstündən qanrilib arxrsına baxır) Hansı quyuq?

Məxmire. Özüvü gicdiyə qoyma, alə! (Qəfildən sərt) Əlündəkiləri yerə qoy diyirəm, haramzada! Yoxsa...

Nəzarətçi. (Nə Xasayı, nə də çəmoadanları əlindən buraxmir, qəfildən üzü də, səsi də dəyişir, məkrələ.) Yoxsa nə?..

Məxmire. Yoxsa, başuva bir oyun açaram, bir oyun açaram, böyük tikön qulağın boyda olar!..

Nəzarətçi. (Burnunu eynilə Məxmire kimi çəkir) Xox qorxdum!

Məxmire. Qorxmursan, hə? Kişisən, əlündəkiləri yerə qoyma!

Nəzarətçi çəmodanla Qulamı bir az da yuxarı qaldırır. Məxmire Nəzarətçinin yaxasından yapışib var gücü ilə silkələyir. Nəzarətçi çəmodanı və Qulamı yerə salır. Qulam üzü üstə yerə düşüb hərəkətsiz qalır.

Nəzarətçi. (Geriyə səndələyə-səndələyə Qulama işarə ilə) Ay xanım siz neynədüz? Görün bir neynədüz? Öldürdüz ki, yetimi?

Məxmire. (Qulama baxır) Ay aman! (Dizi üstə düşüb Qulamın başını qucağına alır, Nəzarətçiye) Gör bir, neynədün, ay qurumsaq?! (Qulama qəhərlə) Qulam, ay Qulam... Sənə noldu, Qulam? (Doluxsunmuş halda tamaşaçılara) Köməy eliin! (Qəfildən uzaqlara) Ay ca-maat!!! Kömək eliin!!.. Bu nə işdi gətirdilər başımıza, ay Allah?!!..

Nəzarətçi. (Astadan Məxmirəyə) Bağırmə, ləçər! (Ehtiyatla o yan-bu yanına baxabaxa) İti-qurdı başımıza yiğma! Haqq-hesabımızı öz aramızda çüründərik!.. (Aradan çıxır)

Məxmire. (Qulamın başını sinəsinə sıxır, ağlamsınır) Belə də müsibət olar? (Tamaşaçılara) Durduğumuz, diyandığımız yerdə. Axi biz kimə neyniyirdiy, kimə mane olurduğ?..

Reproduktordan qalın kişi səs. Vətəndaş sərnişinlər! Hay-küy salmaqla iş aşmaz! Əşyalarınızı yiğisdirib... (qəfildən qorxunc bağırtıyla) ...basın burdan bayira!!!

Məxmire. (Ayılır, reproduktora qəzəblə) Belə oldu, hə? Yaxşı, görün indi başuuza nə oyun açıram!.. (Qulağını Qulamın sinəsinə dayayır) Vurur hələ. (Qulamın başını ehtiyatla yerə qoyub ayağa qalxır, Nəzarətçinin ardınca) Ay uşağı, tut onu!!! Qoymuyun, ay camaat!.. (Qulamın bir qolunu çəmodanların birindən çıxardığı butofor qandallarla skamyanın dəmirinə bağlayır, ayağa qalxb Nəzarətçinin ardınca qaça-qaça Qulama) Döz bir az, qadası, indi gəlirəm. Sən mənim canım, ölmə. (Paltarının uzun ətekleri ayaqlarına dolaşa-dolaşa Nəzarətçinin ardınca götürülür) Adə, tut onı!!! Kriminal köpəyoğlı!!! (Qaça-qaça geriyə qanrılib Qulama) Ölmə, gəlirəm!.. Eşidirse-ən?.. (Çıxır, səsi perronun o biri tərəfindən eşidilir) Ölmə-ə-ə!!!..

Perrona qaranlıq çökür.

Reproduktordan kişi səsi. ...ya söndürülüb, ya da əhatə dairəsindən kənardadır...

BİRİNCİ HİSSƏNİN SONU

IKİNCİ HİSSƏ

Həmin məkan. Qatar çarxlarının ləng uğultusu ara-sıra hardansa uzaqlardan eşidilən təcili yardım maşınının sirenalarına qarışır.

Reproduktordan kişi səsi. (Yorğun, ləng avazla) Diqqət-diqqət. Ay camaat, səbrüz olsun. Səbr - Allahın adıdu.

Sərnişinlərin səsi eşidilir.

Kişi səsi. (Yorğun) A bala, bura haradı?

Yaşlı qadın səsi. (Yorğun-yorğun) Ay oğul, bura ayradromdu?

Cavan oğlan səsi. (Ləng) Ay xala, ayradrom nədi?.. Bura vağzaldi-vağzal. Qatarların yola düşdüyü yer.

Ayrı qadın səsi. (Heysiz halda) Bu, poyezdi-poyezd. Nə qədər yükün var, bas içində pulsuz aparsın.

Cavan qız səsi. Kifayət, ay Kifayət, balonlar girmir axı, bura?!

Uşaq səsi. (Ürkək) Ata, qatar fit verəcək? İndi verəcək? Mama, ay mama, qatarın fiti var?..

Şillə səsi, çığa ağlamağına qarışır. Nələrsə aşib ləng
gurumbultuyla yerə töküür.

Qarı səsi. Ay səni zəlil olasan elə! Ayağı dəmirdəndi elə bil zalmin.

Cavan oğlan səsi. Ay xala, əzdün ki, hamisini?! Görürsən ki, bir-bir yiğmişam. Özün görürsən də-e!

Reproduktordan yorğun səs. (Yorğun ləngliklə) Diqqət-diqqət. Ay camaat, tələsmiyün. Nolub, nə xəbər? Onsuz da hamuuz gediceysüz. Çətini yola düşməydi. (Xırıltılı öskürəklə öskürür, səsi enir) Diqqətüzə görə sağ olun. (Mikrafon xırıldayıb susur)

Səhnə aydınlaşır. Qulam skamyanın dəmirinə pərcimlənmiş qandalı qolundan açmağa çalışır. Məxmire döyüşdən qayidan qalib əsgər yerişi ilə səhnəyə daxil olur, özü ilə gətirib gəldiyi su şüşələrindən birini başına çəkib ovurdularını doldurur, suyu Qulamın üzünə tüpürür. Qulam dik atılıb büzüşür.

Məxmire. (Arxaya baxa-baxa.) Görüm ciyərün yansun elə! (Dizi üstə düşüb suyun qalanını zorla Qulama içirdir.) Yavaş iç, çəçiyərsən. Ölmüşdi Məxi!..

Qulam iştaha gəlib su şüşəsini Məxmirədən alır və acgözlüklə başına çekir.

Məxmire. (Tamaşaçılara astadan) Ciyəri yanırkıñ fağırin. (Dərdli-dərdli) Bu boyda məmləkətdə bir dənə sənət xiridarı tapdım, o da bu gündə.

Qulam. (Qandala işareyle) Mümkünsə, bunları aça bilərsiniz?..

Məxmire. (Qulamı eşitmır, içini çekir) E-eh gidi dünya. (Kədərlə.) Sənnən tay kimlər keçmədi? Nə günlərə qoydun bizləri sən? Ora-bura səpilən sərçələr kimi, birimizə isti yuva, dən, o birimizə amansız küləkli qupquru çöllükler verdin. Səni təzə-təzə tanıyanda, adama dəyirmi qoğal kimi isti, yumşaq gəlirdün. (səsi enir) İllər ötdükcə göstərdün əsil üzüvi! Çıxılmaz, darısqal dalannaruva salıb azdırduñ bizləri. Özün də qollaruvı qoltuğuva vurub, kənardan seyr elədün. (Qulama, ayrı səslə) Hə, necədi? (Cavab gözləmədən, burnunu çekir, qürurla tamaşaçılara) Axırıncı pyesimnəndi. Bu dünyanın əzib, sindirib eybəcər günə qoyduğu dispeçer-qadının manaloqunnandı. (Qulam qandalı diş ilə açmağa çalışır.) Mənim arada bir əsər yazmağım da var axı?! (Tamaşaçılara) Yaradıcı fərd alayı şeydi! Bax, bir də gördün, ilhamım gəldi, oturub mahni bəstələdim. Axırıncı uvertüramı dövlət xor kapellası oxuyur. (Boğazını arıtlayıb ucadan qalın basla oxumağa başlayır.) Və-tə-ən!!.. A-na vətə-ən!!.. (Qulam vurnuxmasını saxlayıb heyrətlə ona tamaşa edir)

Səninlə fəxr edir hər bir övladı-i-in!

Səninlə öyünür qardaşın, bacı-i-in!

Ya da bir də gördün, başına düşdi, oturub pyes yazdım. Ötən ay axşamüstiyydi, oturduğum yerdə bir dənə faciə yazdım. Dənizçilər klubunda oxuyanda, hamının ürəyi xarab oldı.

Qulam. (Skamyanın ətrayında birqollu vurnuxa-vurnuxa qandallardan azad olmağa çalışır) Sizdən atıq dərəcədə xahiş edirəm, məni azad edin.

Məxmire. Bir səbrün olsun, balam də. Altıyalıq döyülsən ki?!.. Tələsmə, qoy hələ bir görəy nolur, nə baş verir. Özün görürsən ki, bura elə belə yer döyük. Dəyqədə bir hoqqa çıxır. (Ehtiyatla o yan-bu yanına baxır) Onu istiyirsən, ərəbəyə qoyub aparsunnnar səni? (Cib telefonu zəng çalır) Diyan görüm, bu kimdi. (Telefonu qayışının ha tərəfindənsə çəkib çıxarmağa çalışır) Şoğərib a! (Düyməsini basır, rəsmi) Məxmire Qəndabova. (Üzü dəyişir, nazla) O-o-o, Mixal Mixalıç?! Rada, rada vas sıışat. Da-da-da, kaneşna-kaneşna. (Əli ilə telefonun mikrofonunu qapayırlar, Qulama tələsik) Qosdumadandı. (Telefona, bayaqkı nazla) Da-da!.. Da nu şto vı? (Dəstəyi əli ilə bağlayıb, tələsik Qulama) Diyir: «şərəfləndirdün bizi!» (Tamaşaçılara) Vot pajalusta! Sora da diyillər «nös diyirsüz böyük rus xalqı?» Büyükdü balam də-ə! (Telefona bayaqkı tonda) Da-da, ya vsya vo vnimanı! (Məmnunluqdan əriyir, nazla) Spasiba, sbasiba Mixal Mixalıç. Nu kaneşno. Nu-u, abijayete. Kak je bez neqo to?.. Ved eto je simvol naşey nerazruşimoy drujbı?! Nu da!.. (Telefonun ağızını tutub kənara) Qarnuva şış batsun elə! Adam nə qədər ikra tixar? (Telefona nazla) Da vı qatovte publiku! Edet sama Maxmira! (Qalibiyət qəhqəhesi ilə gülür) Nu ladno, ladno. Vseqo-xoroşeqo, vseqo-vseqo. (Telefonun düyməsini basıb qələbə dolu səslə.) Vot! Bu da rusların, hələ bu ruslardı ya, Məxmireyə verdiyi qiymət! (Telefonu əvvəlkı yerinə basır)

Qulam. (Qolundakı qandala işarəylə) Yaman sıxır. Deyirəm, bəlkə bir az boşaldasınız?

Məxmire. Qolundakını diyirsən?.. A-a, bu... (uğunur) nastayaşşı döyük ki? «Casus» tamaşasınınndı ye! Na vsyakiy sluçiy özümnən götürdüm, didim, yola çıxıram, çort çem ni şutit. (Qulamın böyrünü dümsükləyir, sevinclə) Eşitdün alə, Moskvaynan danışırdım e, eşitdün?..

Qulam. (Məxmireni eşitmər, kədərlə boşluqlara)

Mən bir kor qartal idim
Yuvamdan uçurdular,
Vətənimə qayıtdım,
Qanadımı qırıldılar... (o biri əli ilə üzünü tutub səssizcə ağlayır, qəfildən özündən gedir.)

Məxmire. A-a? (Qulamın yaxasından tutub sikələyir) Adə noldu sənə, Qulam? (yazılıqlaşır) Noldu sənə, qadası? Ay mənim başım batsun! (Qqandalı Qulamın qolundan aćmağa çalışırsa da aça bilmir, ayağa qalxıb) Həkim! Ay həkim!!! (Qaça-qaca səhnədən çıxır.)

Məxmirenin çıxmışıyla Nəzarətçinin peyda olmayı bir olur. O, qəribə bir uçuşla Qulamın üstünə şığıyb onun qolundan yapışır. Qulam dərhal özünə gəlir.

Nəzarətçi. (Astadan) Axır keçdin əlimə, vələdüzna?! Daha bu dəfə heç hara qaça bilməyəcəksən! Yazığım da gəlməyəcək daha sənə! Yiğmişan hamını burda boğaza! (Başıyla harasa yuxarılara işaret edir) İndi orda ağluvi gətirəllər başuva!..

Qulam. (Yazıq-yazıq) Məndən nə istəyirsəz? Mənim ki, bir kəsə zərərim dəymir?! Bu bircə qarış yeri də çox görüsüz mənə?..

Məxmire. (Əlində dərman, təlaş içində perrona daxil olur, Nəzarətçini görür) Adə, sən genə geldün? (Hicüm çəkib onu kənara itələyir, güləşçi ədasiyla üstünə yeriyyir.) A bala, sən kimsən, nə karəsən, başa düşə bilmirəm, bu yazığa nə vermirən, ala bilmirən? (Qəfildən rəhmlə) Görürsən ki, ölü öz gününə. Elə ayağ üstə diyandığı yerdə ölü ki, bədbəxt?!.. Özün görürsən də.

Nəzarətçi. (Geriyə səndələyirsə də, özünü ələ alır, süni rəsmiyətlə) Ay xanım, niyə bu qədər hay-küy salırsuz?.. (Qəfildən əsəbi) Bilmədiyivüz işlərə qarışırsız! Vağzal asayışının qorunmasına maneqçılık törədirsz!

Məxmire. Özüvi gicdiyə vurma, gədə! Vağzal asayışı! Asayışgözdiyən olub mənimcün!.. (Qarnını qabağa verib Nəzarətçinin üstünə yeriyir) Di görüm, bu yetimnən nə isteyirsən!

Nəzarətçi. (Dəyişir, ehtiyatla) Ay xanım, siz kimsiz axı, mən başa düşə bilmirəm?..

Məxmire. Mən kiməm?.. (Tamaşaçılara.) İnsanda həyasızlığı dərəcəsinə bax da! Mən buna diməydən kin, «a balam, sən kimsən kin, oturduğumuz yerdə keçmişən xirdəyimizə ki, «asayış belə gəldi, dizinfeksiya belə getdi», imkan verimirsən ağızımızdakı sözü axıra çatdırıağ, bu mənə diyir!.. (Nəzarətçinin qarnını yumruqlaya-yumruqlaya) Diyəsən, məni tanımadun a, qədeş?! (Qəfildən əl atıb Nəzarətçinin yaxasından yapışır) Məni tanımırsan, alə?..

Nəzarətçi. (Başını yelləyir) Yo-ox...

Məxmire. (Nəzarətçinin yaxasından tutub özünə sarı çekir) Denən, sən Öl tanımıram?

Nəzarətçi. (Duruxur) Özüm ölüm, tanımıram. Amma belə... (Məxmireni başdan-ayağa süzür) Kiməsə oxşadıram... Yadıma sala bilmirəm ki, bu...

Məxmire. (Nəzarətçinin yaxasını buraxıb astadan qulağına) Bax, kişi sözü verirəm. Düzüni disön a, işim olmıyicey səniyənən. (Öz yanağına vurur) Bu ölsün, düz sözümdü!

Nəzarətçi. (Kekələyir) N-n-nəyin d-düzünü?..

Məxmire. (Astadan) Bu kişidən nə istədiyüvin düzünü. (İşiq dirəyinə işaret ilə) Bax, o işığa and olsun ki, işim olmıyicey.

Nəzarətçi. (İşiq dirəyinə baxır) Ay xanım, dedim axı sizə. Mənə onun sənədləri lazımdır. Sərnişinlərin sənədlərini yoxlamaq mənim xidməti borcumdu, xanım.

Məxmire. (Üzünü turşudur) Xidməti borc?..

Nəzarətçi. (Yanağına şapalaq vurur) Bu ölsün, düz sözümdü. İndi iraq-iraq, rəisdən-zaddan gəlib çıxsa ya, buralara, səən caançun, məni haman dəyqə iti qovan kimi qovacaq işdən!

Məxmire. Pa atonnan! Yaxşı ki, rəisdən-zaddan olmamışan?! Yoxsa buralarda uçurmadiğun dam qalmazdı! İndi bu fiştırıq boyda vağzalı tapşırıblar sənə, camaatin gününü qara eləyiceysən? Bu yer atonnan qalıb?.. (Nəzarətçi nə isə demək isteyirsə də, imkan vermir) Yox e, dinən, biz də bileyə balam də!..

Nəzarətçi. (Məxmireni kənarə çekir, astadan) Siz bilmirsiz, xanım. (Qulama işaret ilə.) Bizsə onu tanıyırıq. (Hər ikisi Qulama baxırlar. Qulam qolundakı qandalı didişdirir.) O, bu vağzalın daimi sakinidi. Gecəsi-gündüzü buralarda keçir. Halbüki... hərçənd ki...

Məxmire. Hə, nolsun? Bəlkə işi var, adam gözdür. Kürəyündə oturub?

Nəzarətçi. (Astadan) O sizə elə gəlir, xanım. O, heç kəsi gözləyib eləmir. Onun heç kimi yoxdu! (Piçilti ilə) Bu adam bomjdu, bomj!

Məxmire. Bomj? (Çönüb Qulama baxır.) Nə danışırsan?

Nəzarətçi. (Qulama baxa-baxa içini çekir) Dünyanın işləri belədi. Amma bir vaxtlar böyük vəzifələrdə işliyib bədbəxt. Bir yesik orden-medali var. İndi də... (mənalı-mənalı gülümsəyə-gülümsəyə susur)

Məxmire. (Gözü Qulamda) İndi də nə?

Nəzarətçi. (Qımışır) Dəyib də uje...

Məxmire. (Qaş-qabağını tökür.) Başa düşmədim.

Nəzarətçi. Yəni ki... (başıyla harasa, arxaya işaret edə-edə) ...vaxtı çatıb da uje. (Məxmire çəşqin halda Nəzarətçiye baxır) Anlamaduz? (Tamaşaçılara məmnunluqla) Belə məqamlar tay orden-medallar da adamın karına gəlmir.

Məxmire. Medallar?.. (Qulama baxır) Bunun medalları da var?

Nəzarətçi. Bir yesiy!.. (Tamaşaçılara.) Pa atenən!.. Deyirəm, bu da xalqa xidmətin axırı! O qədər külüng çal, axırda da, Tolstoy kimi gəl, çıx vağzala kin, bəs o söz...

Məxmire. Külüng? Nefçi olub bəyəm?

Nəzarətçi. Neftçi olseydi, nə vardı ki? Göndərərdiy indi onu Neft daşlarına, borudan-zaddan təpib qurdalanardı orda öziyün. Yaziçı olub bədbəxt. Oxxartana da kitab yazıb ki, indi ha simişka büküb satıllar, qurtarmaq bilmir. Onun o trilogiyası var e. Adı nəydi? (Yadına salmağa çalışırsa da, yadına düşmür.) Hər nəydisçə... Tək bir dənə ona əlli ton simişka bükəməy olar!

Məxmire. (Qulama baxır. Qulam pərt hərəkətlərlə üst-başını sahmana salır) Belə de-e. Yazıçıymış diməy, bu. (Qəfildən ayrı tonda) Mən də diyirəm, əlbət uydurur. Bu vid-fasonda da yazıçı olar?.. (Tamaşaçılara) Diyirəm öz-özümə, uydurur uydursun da, o da pulnan döyül ki? Belə de-e... (Qəfildən Qulamı tanır.) Diyan-diyan, bu ki...

Nəzarətçi. (Saxta kədərlə) Bəli, bəli, özüdü ki, var.

Məxmire. Ləqəbi də birtəhər idi ye... Qulam Kəfkir idi, cibgir idi?..

Nəzarətçi. (Hüznlə) Qulam Dilgir.

Məxmire. Ay sağ ol, Dilgir, Dilgir. Biz də zarafata salıb, «dilgir» diyirdiy.

Nəzarətçi. İlmidam da nöüt buruqlarının yazırkı ye, yaduuza gəlir? (Qəfildən pafosla) Vətənimin qara gözəli! (Tamaşaçılara) Qara gözəl e! Qara rəngdə də gözəl olar, sən mənim canım? (Yenidən pafosla) Xalqıma qara qızıl bəxş edən sevgili buruğum!

Məxmire. (Üzünü turşudur) Mını da bı yazıb? (Çönüb tərs-tərs Qulama baxır, o biri Məxmirənin baxışlarından ayaqlarını qarnına yiğir) Nöüt buruğunnan da sevgili olar, alə?..

Nəzarətçi. (Qəfildən yağlı opera səsi ilə oxuyur)

Canım Bakı, gözüm Bakı, a-na Vətə-ən...

Yaranmışan kəmminizmin qüdrətində-ən...

Qara qanın qaranlığa işaq saçır-ır,

Ağ günlərə, gələcəyə yollar açı-ır...

Məxmire. (Nəzarətçiye) Bunu da bu yazıb?

Nəzarətçi. Yox, əşsi. Bunu başqa bir kliyentim yazmışdı, indi yazmasun.

Qulam. (Özünü dikəldir, səmimi maraqla) Bu... o bayaq oxuduğunuz parçanı deyirəm, kimin əsərindəndi?.. (Cavab gözləmədən kövrəlir, tamaşaçılara) Necə də təsirlidi?!.. (Məxmire ilə Nəzarətçi bir-birinə baxırlar.) (Qəfildən coşur, tamaşaçılara) Əslində, belə əsərlər bu gün də lazımdır! Bax, məssələn, niyə indiki yazarlar Qarabağ savaşından yazmırlar? Axi bu, birbaşa zamanın sifarişidir?! Qoy lap bədii cəhətdən zəif olsun! Formaca zəif, məzmunca vətənpərvər! Niyə bu günkü yazarlarımız özlərini müsəlləh əsgər saymırlar? (Qəfildən ürəyini tutur, tövşüyə-tövşüyə) Niyə, hə, niyə?..

Məxmire. (gözü Qulamda) Şükür məsləhətuvə.

Nəzarətçi. Mən nə deyirəm?.. (Tamaşaçılara, süni kədərlə.) Burda deyiblər: kimin əvvəli, kimin axırı. (Qulamın başının üstünü alır) Əyə, saa mən nə deyim, əyə?!.. O boyda istedadın iyiyəsi özünü bu günə salarmı, əyə?

Qulam. (Aşağıdan yuxarı yaziq-yaziq Nəzarətçiye baxır) Mənə dəyməyin də, nolar?..

Nəzarətçi başını tutub çıkışa sarı gedir, orda bir künçə çəkilib, cibindən çıxardığı pulları gizlicə saymağa başlayır.

Məxmire. (Qulama, rəhmələ) Kim dəyir alə, sənə? (Hüznlə) Sənə dəyən dəyib tay.

Qulam. (Qolunu ovuşdurur) Mən... (Astadan Məxmireyə) qorxaq deyiləm. Heç vaxt da olmamışam. Amma (Nəzarətçiye işaret ilə) siz bilmirsiz, onun əlindən mənə xilas yoxdu! Bayaqdan imkan da vermirsiniz, sözümüz deyim, izah edim sizə ki, o... (Nəzarətçinin ardınca baxa-baxa astadan) nəzarətçi deyil!

Məxmire. (Qulama mərhəmətlə baxır) Can bala, anon öleydi, bu günüvi görmiyeydi.
Qulam. Siz mənə inanmırsız, amma o... O!!! Şeytanın özüdü!

Hər ikisi çönüb Nəzarətçiye baxırlar. Nəzarətçi furajkasını çıxarb başının tərini silir və saçlarının arasından bilinər-bilinməz buynuzları görünür.

Məxmire. A, a, a... mının buynuzdarı var ki?!..

Qulam. (Astadan birnəfəsə) Bəs səhərdən mən nə deyirəm?!.. Mən onu yaxşı tanıyıram. O, hərdən bir cildə girir. Gah təcili yardım həkimi olur, gah münəccim. Hərdən də... (hülkumunu göstərir, qəhərlə) bax burama keçir.

Məxmire. (Hırıltıyla) Keçib tay xirtdəyüb də!..

Qulam. Mənə inanmırsız?

Məxmire. Nös inanmırıam, alə? Cin-zad görməmişəm? Biri elə srağagün qaldı ki, ayağımın altında?!..

Qulam. Kkki-im?..

Məxmire. Nə bilim, cindi, şeytandı?.. Qarişqanı əzən kimi, belə (göstərir) yaxdım e, asfaltın üstünə! (Qulam bərəlmış gözlərlə Məxmireyə baxır)

Qulam. (Məxmirənin təsvirindən həyəcanlanıb boğulmuş kimi, yerində vurnuxmağa başlayır) Buraxın məni burdan! Havam çatmir! (Çırıpınıb, çırıpınıb zəif səslə) Havam çatmı-ır!..

Məxmire. (Yelpiyini çıxarıb Qulamın üzünü yelləyir, tamaşaçılara) Diyirəm, niyə bu məmləkətdə sənət əhli bu kökə düşür, hə? Buranın havasınınndı, suyunnandı? Sora da cinnən qorxullar.

Nəzarətçi. (Ayağını yaxındakı skamyanın üstünə qoyub Qulama) Düz deyir də!.. Balam, qələt eləmədilər ki, yazmağı öyrətdilər sənə?! Tay sən nə oyunnardan çıxmadun? (Qəfildən tamaşaçılara sarı çönüür, avazla) Bu insan ki, var a-a, qarpız kimi şeydi. Ta ki, belə ortadan (əli ilə göstərir) kəsib içine baxmadun, bilmirsən ki, orda nə var, nə yox.

Məxmire. A-a-a, buna bax e, mən skleroz Mixaylıççun bir yesiy qarpız yiğdirmişəm, praxadnoyda qoyub, özüm də oturmşam burda. (Ayağa sıçrayıb tələsik addımlarla çıxır)

Nəzarətçi. (Alıcı quş kimi Qulamın başının üstünü kəsdirir, qulağına astadan) Hə, Dilgir, nu kak dela? Gediriy?..

Qulam. (Bütüşür) Mən... öz qatarımı gözləyirəm.

Nəzarətçi. Qatarı neynirsən, ay əbləh?.. Səni təyyarəynən aparıram! (Uzaqları göstərir) Ode-ey, görürsən? Qartal kimi dayanıb orda!

Qulam. (Heç hara baxmadan, yazıq-yazıq) Yo-ox, görmürəm...

Nəzarətçi. Özuu gjidiyə vurma, gədə! Məni görürsən, o boyda təyyarəni görmürsən?

Qulam. (Gözlərini yumub ayaqlarını qarnına yiğir.) Görmürəm-görmürəm.

Nəzarətçi. (Yan-yörəsinə boylanıb, Qulamın qulağına astadan) Orda bilirsən nə mükafatlar verirlər? Qırmızı Qələmlər Ordəni! Yanar Fikir medalı! Əbədi Çəngəl laureati! Hamısı da qızıldan! Üstündə də at boyda briliyyantlar! Oxucu da ki, itüvə tök! Bir dənə Fəxri Xiyabanı var oranın, bay dədə! Görən-görən deyir, basdırın e, məni burda!

Qulam. (Qorxudan titrəyə-titrəyə) Yox-yox, istəmirəm. (Az qala ağlaya-ağlaya) Mən öz qatarımı gözləyirəm.

Nəzarətçi. (Üzünü turşudur) Noldu, o gün istiyirdün, indi istəmirsən?..

Qulam. (Duruxur) O gün? Haçan?..

Nəzarətçi. Tonnarnan kitab yazdığını dövrrəri diyirəm.

Qulam. Tonlarla?.. (Yazıq-yazıq) Siz nə danışırsız? Mənim ki, cəmi-cümlətanı, üst-üstə yiğsan, altmış iki kitabım çıxb?!..

Nəzarətçi. (Qulamın böyrünü dümsükləyir) Bəs o çoxcılıddıylər? Qruzavoynan yolluyurdun e-e, camaatın evinə, yadunnan çıxıb bəlkə? Camaatın evini arxivə döndərmışdır.

Qulam. (Səmimi təəccübə) Qruzavoy?.. Siz... hansı qruzavoyu deyirsiniz?

Nəzarətçi. Artıslı, eləmə gədə!.. (Dizinə dirsəklənir) Deyirəm, hanı ye o günnerün, Dilgir, hə?.. Bir əlünən şeir yazırdun, o biriynən məqalə, ayağunnan pyes. Hamısı da şanlı, əziz partiyadan, kolxozdan, qurultaydan... (Pafosla) «Dədəm» diyəndə, yadına Leinin düşür, «bobam» diyəndə, gözümə Marks görünür... (Tamaşaçılara) Elə bil Marks əkib-dögüb bunu!

Qulam. (Yazıq-yazıq) Söz verirəm. Bir daha əlimə qələm almayacağam! And içirəm!

Nəzarətçi. (Qulamın böyrünü dümsükləyir) Hanı indi sənün o şanlı, əziz babalarun? Gəlib mərifətnən, qanacağın yola salsunnar da səni! (Yumruğunu yelləyir. Qulamın başını tutub titrədir.)

Qulam. (Ürkək səslə) O dövrlər... (qəfildən ürəklənir) Axı niyə anlamaq istəmirsiz? Bu, zamanın tələbiydi!

Nəzarətçi. Axı ay... (özünü saxlayıb, müəllim təbiri ilə) Axı o boyda istedad verilmişdi sənə, (xüsusi vurğuyla) qələm verilmişdi! Sən neynədün? Nələrə xərclədün o qabiliyyətüvi? Gör bir nə boyda imkanlar verildi sənə! Sovetin o zəqqutun vaxtında Tac-Mahaldan vurub Kolizeydən çıxdı!

Qulam. (Üzü işıqlanır) Eyfel qülləsi... Azadlıq heykəli...

Nəzarətçi. Tay sənə nələr verilmədi? Dalunnan təpiyi vurub Çin səddineycən göndərdilər səni! Müqəddəs Məkkəyəcən... (qəfildən ağızının içində duayabənzər nə isə oxuyur) adam olmadun ki, olmadun! Ayağuvı bir başmağa soxub «Zamanın bayraqdarı!» diyib diyandun! Bu da axırın. (Saata baxır) Yaxşı tay, vaxt gedir, işim coxdu, dur ayağa. (O yan-bu yanına boylanır) O qədər buralarda sənin kimi avara-uvara dolaşır kin. Ode-ey, biri də dayanıb o tərəfdə. Violonçeliyənən gəlib. (Tamaşaçılara) İndi gəl bunu o boyda fisqırığın yola sal, görüm, necə salırsan də!

Məxmire hıqqana-hıqqana qarpızla dolu yeşiyi səhnəyə sürüyür.

Nəzarətçi Məxmirəni görüb aradan sıvíşir.

Məxmire. (Yeşiyi çemodanların yanına gətirib, nəfəsini dərir) Halal mal belə shəydi! Gedib görürəm, harda qoymuşam, orda da quzu kimi diyanıb. (Qulam ürəyini tutub. Qulama.) Nədi, genə tutdi? (Çantasından çıxardığı damcı dərmanı stəkana damızdırıb ona uzadır) Ala, iç. (Ağzının içində) Sən də bəla oldun başıma. (Qulam dərmanı içir. Stəkanı Qulamdan alıb özü üçün də damızdırır) Qoy mən də içim. (dərmanı başına çəkir, tamaşaçılara) E-eh, vaxtiyanan o qədər içmişəm bu pustırnikdən ki. Hamiya da onu yazıldım. Odı ki də, o addı-sanni, bazburuddı həkimlər dura-dura, camaat mənim üstümə axışındı da! Onda hələ heç dükəni açmamışdım. Medsestraliğa gedirdim. Sedmoy paralelnidə. İynəni elə vururlum, vurduran diyirdi «bir də vur!» Şprintsı bax, belə tuturdum, (Qulamı skamyaya yixıb əlindəki «şprints» onun yanına sancır) şa - rap! (Qulam yanına iynə batmış tək çığırır) Nə va alə? Bir şey hiss elədün bəyəm?

Qulam. Yo-ox...

Məxmire. (Tamaşaçılara) Mən nə diyirəm? Odu ki də, hamı ölürdü mənim iynəmdən ötrü də!

Qulam. (Heyrətlə) Siz... iynə də vurmusuz?..

Məxmire. İynə də vurmışam, imalə də qoymuşam, bilməy istəsən, belə qəssablıq da eləmişəm! Təki pul çıxsın! (Baş barmağını göstərir) Budey, qəssablıqdan qalan nişanə! (Ağzının içində) Allah bilə, hansı klientimin payına düşüb.

Qulam. Siz... Mənim ağılıma belə, gəlməzdi ki, sizin kimi... Belə bir aktrisa... qəssab işləmişiniz. (Tamaşaçılara) Amma bu dünyada nələr olmur ki?

Hardansa yaxın məsaflərdən viyiltilə ötən qatarın səsi eşidilir.

Vağzal saatı zəngini çalır.

Məxmire. (Skamanın kürəkliyinə yayxanır) Amma sözün düzünə qalanda, (çönüb Qulama) təmiz söhbət də, qırdeş... Mənim ən böyük arzum bilirsən nolub?.. (Tamaşaçılara) Otellonu oynamamaq! (Qulam dik atılır.)

Məxmire ayağa qalxıb çəmodanın qapağını açır, ordan çıxardığı qara rəngli pariki başına keçirir, uzunətəkli ağı kimanonu əyninə geyinir, başını çəmodanın qapağı arxasında gizləyib orda üzünə nə isə yaxır.

Musiqi. Məxmire çəmodanın qapağını bağlayır və Otellonun qiyafəsində – qara qrimdə səhnənin ortasında dayanır. Şeypur səsləri eşidilir. Qulam xoflu nəzərlərə ətrafına boylanır, gözü Məxmirenin qara qrimlə rənglənmiş zənci üzünə sataşanda ağızı açıla qalır.

Məxmire xırda addımlarla pərdənin arxasına qaçıır, çox keçmir ki, ordan iri, ağır addımlarla çıxır. Qulam vahimə içində onun hərəkətlərini izləyir.

Məxmire. (ətrafinı seyr edə-edə qalın basla) Heyhat!..

Bu sərinlik...

Bu könül oxşayan gözəl laləzar,

Bu donuq baxışlı, süd üzlü bahar

De, kimə lazımdır sənsiz, ey nigar?..

Reproduktordan səs. Dıqqət! Dıqqət! Sərnişinlərin nəzərinə! İkinci, üçüncü, altıncı xəttlərdən yola düşən qatarlara minik başa çatmaq üzrədi! Sərnişinlərdən xahiş olunur, yerlərini tutsunlar. Təkrar edirəm. İkinci, üçüncü...

Məxmire. (Dik atılır, Qulama) Bizimkini diyr! Zirəy tərpən! (Özünü çəmodanlara atıb, cəld hərəkətlərlə yır-yığış edir)

Perronun dərinliyində Nəzarətçi görünür. Yolun o biri üzündə dayanan kimlərə sə göstərişlər verə-verə, o baş-bu başa yerir.

Nəzarətçi. Ay uşağ, qıraqa çekil! Görürsüz da, işaret qoyulub! Sənnənəm, ay xala! Bir başuu qaldır, yol nişannarına bax! Ayə, ayə, hara soxursuz özuzu? Qatar görməmişiz, nədi?..

Məxmire. (Qulama, astadan.) Sən diyan hələ bir. (Skamyaya oturur, Qulamı da yanında oturdur. Qulama.) Fikir ver, indi guya bu vəzifə başındadı. Kişinin oğluna hələ bir balaca səlahiyyət verilib a-a! Gör nə haqqadan çıxır! Gör ki, indi buna Allah eləməmiş - Allah eləməmiş, ağıllı-başdı bir vəzifə verilə ya!..

Nəzarətçi. (Məxmiregilə yaxınlaşır, rəsmi tonda) Vətəndaş sərnişinlər... (gözü Məxmirenin qara üzünə sataşır) Bıy? Bu... (Qulama) Bu kimdi belə? Əcnəbidü? (Qulam döyükmüş halda ciyinlərini çekir. Məxmireyə) Ay yoldaş, siz...

Məxmire. Əlnən danışma, alə!

Nəzarətçi. (Duruxur.) A, bu... sizsüz? Üzüüz niyə bu rəngdədi?..

Məxmire. Gündən qaralıb, sora?..

Nəzarətçi. (Başını qaldırıb göyə, sonra yenə Məxmireyə baxır.) Nə deyirəm, özüüz bilən yaxşıdı. Bəs niyə minmirsüz? Vaxtuvuza az qalıb axı?!

Məxmire. (Qollarını qoltuğuna vurur) Kefimizə belə düşüb!

Nəzarətçi. (Qulama, rəsmi) Vətəndaş, siz biletüzi göstərün.

Məxmire. (Nəzarətçinin əlini itələyir) Əlüvi yiğışdır, alə!

Nəzarətçi. Ay qardaş... tufu, ay xanım, niyə bizi işləməyə qoymursuz? Hər şeyin də bir əndazəsi var axı?!

Məxmire. (Ağzının içində) «Axı» lar öldürsün səni elə! (Sumkasından çıxardığı bilet Nəzarətçiye uzadır) Gələ, sox gözüvə! Esveyədi! İkinəfərriy!

Nəzarətçi. (Bileti əlinə alır, gözü Məxmirədə) Bəs axı siz... (astadan) niyə bu rəydəsüz?..

Məxmire. (Üzünü yana çevirir) Əstəğfürullah, işə keçmədiy?!

Nəzarətçi biletini cibindən çıxardığı əl fənəri ilə yoxllayır, arada bir fənəri Məxmirənin üzünə də tutur.

Məxmire. Fənərəvi yiğışdır, alə! Salaram onı təpiyimin altına, xincim-xincim eliyərem. Biletüvi yoxla.

Nəzarətçi. (Biletə baxır) Ay bacım, ay anam, bu, bilet döylül axı?!

Məxmire. Genə axı. (İztehzayla) Bilet döylül, hə? Bəs nədi?

Nəzarətçi. (Bileti əlinin içində o yan-bu yana çevirə-çevirə) Pamoyumu bu, harasa buraxılış vərəqəsidi. İnanmirsuz, özüz baxun. Budey, küncündə "Dinamo" yazılıb.

Məxmire. (Bileti əlinə alıb baxmadan, tamaşaçılara) Bisavaddığın dərəcəsinə bax da! Millət gör nə gündədi! (Biletlə üzünü yelləyə-yelləyə Nəzarətçini altdan yuxarı kinayə ilə süzür) Azərbaycanca da oxuya bilmirsən, ay bədbəxt? Burda ki, aydın yazılb?! (Biletdə yazılılanları oxumaq istəyəndə duruxub qalır) A-a?! Mənə bax e! Dinamoya buraxılış vərəqini verirəm e, sənə! Diyan-diyan, bu saat. (Əl sumkasının içində eşələnir)

Nəzarətçi. (Qulama işaretəylə) Bu vətəndaş sizinlədir?

Məxmire. (Başı bilet axtarmağa qarışır) Həri-həri, məniyinəndi.

Nəzarətçi. (Qulama yaxınlaşır) Sənədlərinizi xahiş edirəm.

Qulam. (Kəkələyir) S-sənəd? Hansı sənəd?

Məxmire. (Ayağa qalxıb sumka əlində, Nəzarətçinin üstünə yeriyir, onu qarnıyla itələyə-itələyə skamyadan uzaqlaşdırır) Bura bax a, həddüvi aşırsan a-a! Səhərdəndən dimmirəm, ağını çıxartdun a, lap!

Nəzarətçi. (Geriyə səndələyirsə də, özünü toplayır) Xanım, mən nə dedim ki?! Biletləri yoxlamaq mənim vəzifə borcumdu!

Məxmire. (Nəzarətçinin ağızını əyir) Vəzifə bocumdı! Nədi alə, sənün vəzifə borcun, camaati diqlatmağ? Səhərdənnən göz verib işığ vermir, (başıyla reproduktora işaret edir) o birini də dəyqədə bir öyrədib salırsan ortaya, elə bilirsən başa düşmürəm? (Nəzarətçi nə isə demək istəyirsə, imkan vermir) İstəyün nədi, balam di, biz də biləy atam də-ə! Nə vermisən bu yetimə, ala bilmirsən, hə? (Nəzarətçinin yaxasından yapışır) Bu bədbəxtin qol-qanadını qırmağ istiyirsən?

Nəzarətçi. (Məxmirənin əlində vurnuxur) Ay xanım, belə olmaz, vallah! Hər şeyin öz qaydası var. Qanad öz yerində, sənəd öz yerində.

Məxmire. (Nəzarətçini necə itələyirsə, o səndələyib yerə oturur) Dijurnı olub məəmçün! Mən buralarda druğinnikliy eliyəndə, Alla bilə haralardaydun...

Nəzarətçi. (Ayağa qalxıb üst-başını çırır) Özuuz bilərsüz. (Gedir) Amma sənədləriniz qaydasında deyilsə, yolda probleminiz çıxacaq. Ona arxayı ola bilərsüz.

Nəzarətçi gedə-gedə qatarların hərəkət cədvəlini də sürüüb özüylə aparır, səhnənin arxasında dayanan kimlərəsə işirə edir və bir neçə əcaib qiyaflı adam səhnəyə çıxaraq, işıq dirəklərini və skamyaları da sürüüb aparırlar. Perronu andıran məkan tamamilə boş qalır.

Qulam vahimə dolu gözlərlə baş verənləri izləyir.

Məxmire. (Perronda baş verənləri sezmir, tamaşaçılara.) Bu da bunun nəzarətçisi! Hamı bu gündədi ya! O bunun sənət aləmi, bu, bunun vağzalı... Bu milləti oyatsa-oyatsa, mənim o üç pərdəli, dörd şəkilli faciəm oyada bilərdi, onu da xudsovətdən buraxmadılar. Ələlxüsus da, o axırıncı səhnə! Qiyamət günü səhnəsi! (Əlini-əlinə vurur, gözlərində qığılçımlar oynayır) Şədevrdi, şədevr! (Ovsunda) Diməy, lap axırda, onda ki, insannar axır başa düşüllər ki, hər şey, sən demə, boş xülya imiş... (şəhadət barmağını, nəyəsə işarə vermiş kimi yuxarı qaldırır) Yer titrəməyə başlayır! U-u-u!.. (Yerin altından həqiqi zələzlə uğultusu eşidilməyə başlayır.) Bu məqam ha tərəfdənsə şahə qalxan güclü külək torpağı göyə sovurur! (Küləyin səsini ağızıyla imitasiya edir və möhtəşəm külək uğultusu eşidilməyə başlayır. Işıq dəyişir. Qorxulu musiqi. Səsi uğultuların içiylə əks-səda verir.) Götü üzü şimşəklərdən dağılırlar!..

Möhtəşəm ildirim çaxıntıları. Zələzələ uğultsu, külək viyiltsi göy gurultularına qarışır. Külək Qulamı yerindən laxladıb səhnənin dərinliyinə aparır.

Məxmire. (Saçları küləkdən bir-birinə qarışa-qarışa, səsi uğultunun içiylə əks-səda verir) İnsanlar başlarını itiriblər... hərə bir yana qaçırlar... Nə ana oğlunun hayındadı, nə qardaş bacının, nə ər arvadının...

Şimşək və külək uğultusu getdikcə güclənir. Külək hardansa sovurub gətirdiyi bir yığın müxtəlif rəngli əlcəkləri, papaqları, şərfləri və çətirləri «perrona» dağıdır. Qulam küləyin müqavimətindən laxlaya-laxlaya, səhrada azmış tək, Məxmirəni axtarır. «Məxmire!!!» deyə qışqırırsa da, səsi uğultunun içinde itib-batır. Uzaqlardan ötən sürət qatarının vahiməli fiti eşidilir. Qulam ayaq saxlayıb səs gələn tərəfə baxır.

Məxmire. (Qulamı sezmir, küləyin müqavimətindən yerində laxlaya-laxlaya) ...Bu məqam uca yüksəkliklərdən - qeybdən səda eşidilir!.. (Qarpız yeşiyinin üstünə dırmaşıb, bas səslə) Ey Adəmin övladları! (Səsi əks-səda verir. Küləyin uğultusu, şimşək çaxıntıları.) Siz yuxudasınız!.. Qulaqlarınız da, gözləriniz də möhürlüdü...

Külək viyiltsi getdikcə güclənir. Qulam dayaqlanmaq üçün yer axtarır da, əli, ayağı havadan asılı qalır, Məxmirəni çağırırsa, səsi küləyin uğultusunda itir.

Məxmire. (Həmin səslə) ...İndi deyin!.. Dadınıza kim çatacaq?.. Nə kömək olacaq bu gününüzdə sizlərə?.. (Şimşək çaxıntıları. Səsi enir.) Bir-birinizin gözünə yaxşı görünməyə çalışdırınız... (kədərlə) Düşündünümüzü, bir gün də Mənim gözümdə yaxşı görünəsiz?.. (Qarpız yeşiyinin üstündən düşüb əks səmtdə dizi çökür, əllərini sinəsində cütłəyib yalvarişla qarpız yeşiyinin üstündəki boşluğa) Keç günahımızdan, pərvərdigara! Əhv et, ey Rəhmlı! Kömək ol, bizlərə! (Başını aşağı salır, qəhərli səsə) Biz, həqiqətən, sənin günahkar bəndələrinik... (tamaşaçılara, astadan) Bunı adamlar diyr.

Ecazkar işıq bərqləri. Məxmire işıq bərqlərinə ayılıb geriyə çevrilir. Qatar çarxlarının və fitinin səsi getdikcə güclənir. Işıq dəyişir.

Musiqi. Qulam qollarını geniş açaraq, işıq selinə daxil olur. Hardansa peyda olan əcaib qiyafləli Nəzarətçi onun qabağını kəsirə, küləyin müqavimətindən geriyə səndələyib havadan asılı qalır. Qulam işıq selində yoxa çıxır.

Məxmire. Qulam! Hara-a-a?.. Qula-a-am!!!

Süretlə uzaqlaşan qatarın səsi və fiti Məxmirənin səsini eşidilməz edir. İşıq dəyişir. Məxmire Qulamin ardınca qaçır və o da işıq selinə düşür.

Qatar fitinin və çarxların səsi getdikcə uzaqlaşır və itir. Məkana qaranlıq çökür. Qaranlığın məchul dərinliyindən «Per Günt» operasından asta melodiya eşidilməyə başlayır. Məkan aramlı işıqlanır.

Məxmire səhnənin tən ortasında qara qrimdə, Otellonun uzunətəkli ağ libasında dayanıb. Bayaqdan perron təəsüratı bağışlayan məkanda üst-üstə qalanan bir neçə çəmodandan və fikusdan savayı heç nə gözə dəymir. Məxmire əlini başına aparıb pariki çıxarıır. İşıq və musiqi dəyişir. Məkan əlişamlı insan siluetləri ilə dolur. Hamı dua oxuyur.

Məxmire. (Dizi üstə düşür, əllərini sinəsi qarşısında cütleyib kədərlə.) Ey Adəmin övladları! Göylər Mənim Buyruğumla sütunsuz dayanır, sizlərin qəlbi isə sahmanlanmır ki, sahmanlanmır...

Arxadan eşidilən ürkək insan səsləri. Biz səni eşidirik və sənə iman gətiririk!..

Məxmire. (Əlini şəhadət verirmiş kimi, yuxarı qaldırır) Ey iman gətirənlər!.. Məni tez-tez anın, şükür edin ki, bağışlanmışlardan olasınız!

Qəfildən tamaşa zalının işıqları yandırılır. Siluetlər və yanar şamlar gur işığın içində əriyib yoxa çıxır. Məxmire tamaşaçı zalını görçək, ayağa sıçrayır.

Məxmire. Oy!.. (Çaşqın halda yerində vurnuxur.) Mən... Bura haradı?..

Səhnəyə xidməti geyimdə fəhlələr daxil olurlar, özləri ilə sürüyüb gətirdikləri işıq dirəklərini, vağzal saatını, skamyaları və qatarların hərəkət cədvəlini yerbəyer eləyirlər.

Məxmire. (Həyecandan pörtə-pörtə, son dərəcə nəzakətlə tamaşaçılara) Bağışlayın, siz Allah. Mənim heç ağlıma da gəlməzdə ki... (çaşqın nəzərlərə gah fəhlələrə, gah tamaşa zalına baxır, tələsik hərəkətlərə üst-başını, saçlarını səliqəyə salır, pərt təbəssümlə) Axi mən... Mən, doğurdan, düz sözümdü vallah... bilet almışdım! Esveyə. İnammirsuz?.. (Çəmodanlarına işaret ilə) Bu da mənim çamadannarım...

Səhnəyə ətrafında köməkçisi və assistenti Rejissor daxil olur.

Rejissor. (Məxmirəni görüb ayaq saxlayır, əsəbi halda harasa, səhnənin arxasına) Bunu yenə kim buraxıb bura?.. (Məxmire rejissoru görüb özünü lap itirir, harasa dayaqlanmaq, ya gizlənmək üçün yer axtarırsa da, tapa bilmir və yerində vurnuxa-vurnuxa qalır) Axi belə müsibət olmaz, ay başuuza dönüm?! Belə işləmək olmaz, vallah, billah olmaz! (qəfildən əsəbi çıçırtıyla) Bu xarabanın bir gözətçisi var, ya yox?.. (yanındakılara) Sizinləyəm!!!! (əllərindəki kağız-kuğazı yerə çırır və əsəbi addımlarla çıxır)

Rejissor assistenti fəhlələrə nə işaret verirsə, onlar əllərindəki işi atıb Məxmirəni dövrəyə alırlar. Biri çəmodanları və fikusu, o birilər Məxmirənin qoluna girib onu çıxışa sarı sürüyür.

Məxmire. Buraxın məni! Burax, diyirəm! (Ayaqlarını yerə dirəyib müşqavimət göstərirə də, fəhlələrə gücü çatmir. Qəfildən rejissora işaret ilə.) Məniyəndi o?.. A balam, nə ox olub batmışam bunun gözünə? (Fəhlələrin əlində vurnuxursa da, onu sürüyürler)

Neniyirəm axı, mən-yazix? Kimə mane oluram?.. Kimin yerini dar eləmişəm?.. Rol vermir, verməsün də, vurub öldüricey məni?..

Birinci fəhlə. (Müəllim təbiri ilə) İcazə vermir də, xanım, incimiyin. (Rejissora işarə ilə astadan) Görürsüz də, əsəbiləşir, sora da hirsini bizim üstümüze tökür.

Məxmire. (Sivişib fəhlələrin əlindən çıxır, ayaqlarını yerə dirəyib, əllərini belinə vurur) A, siz elə bilişsiz mən nədi, tiatrdan ötrü olurəm? Belə tüpürüm... (qəfildən susur, yazıqlaşır) Məni bu gənə o qoymadı bəlkə?..

Ikinci fəhlə. Nahaq bizə qeyzlənirsiz. Biz kimik ki?.. (Məxmirənin qoluna girib çıxışa sarı sürüyür) Bu gün o, ümumiyyətlə, əsəbidi. Premyera günü həmişə belə olur. Özünüz bilirsiz də.

Məxmire. (İldirim vurmuş kimi, dayanır) Premyera? Nə premyera? (Qəfildən müəllim təbiri ilə) A bala, göydən daş yağır, dünya od tutub yanır, şəhərrəri su aparır, meşələr özünü yandırır, siz də tutmusuz elə premyera! (Fəhlələr onu çıxışa sürüyürlər)

Birinci fəhlə. (Məxmirəni çıxışa sarı sürüyə-sürüyə) Bir azdan tamaşa başlanacaq, camaati zala buraxacaqlar.

Ikinci fəhlə. Belə də olmaz axı, ay Məxmire xanım. Axı sizi o cürə təmtərağnan yola saldılar, şəklinizi foyenin yuxarılarından asıblar, özünüz görmüşüz. Adamı tay nə cür yola salallar? Vallah da! Gedün evə, dincəlün. (Məxmirəni çıxışa sarı sürüyür)

Məxmire. Evə?..

Ikinci fəhlə. Evə-evə.

Məxmire. (Vurnuxub fəhlələrin əlindən çıxır, doluxsunmuş halda tamaşaçılara) Heç özüm də, bilmirəm niyə gəlib çıxdım axı bura?!.. Mən ki, vağzala yollanmışdım?!.. (Fəhlələr qollarından yapışır onu çıxışa sürüyürlər. Fəhlələrə yazıq-yazıq) İnanmirsuz vağzala yollanmışdım? Doğurdan, inanmirsu-uz? Biletimi göstərim? (Vurnuxub sumkasını götürmək isteyirse, fəhlələr imkan verirlər.) A bala, burax göstərim də-ə! (Qəfildən qoçusayağı sağ tərəfindəki fəhləyə) Əlüvi çek alə!.. Diyirəm çek əlüvi! İnanmirsuz, biletim var?.. Bu ölsün var, özüm ölüm, var! (Fəhlələr Məxmirəni səhnədən çıxarırlar. Bir müddət onun səsi səhnənin arxasından eşidilir) Dinən, sən Öl, inammıram?.. Dinən, bu ölsün inammıram?..

PƏRDƏ

2006

DUYĞULAR IMPERİYASI

O MƏNİ SEVİR

(hekayə əvəzi)

Uzun illerdən bəri müxtəlif müəmmalı işarələr və eyhamlarla bilinən, qəlbimdən ötən ən irreal istəklərimi inanılmaz möcüzələrlə həyata keçirə-keçirə qarşısında şahə qalxan İlahi Sevgi etiraflarının ən sarsıcıısı – 13 yaşlı oğlumun içi ağrı və sevgi dolu gözlərlə üzümə zillənib az qala ağlaya-ağlaya dəqiqədə bir:

– Səni sevirəm... — deməsi oldu.

İlk günlər bu bala nəvazişinin şirinliyindən kövrəlib uşağı bağırma bassam da, üz-gözündən öpüb, özümü dünyanın ən xoşbəxt anası saysam da, günlər ötdükcə, həddini aşan bu sevgi etiraflarından qıcıqlanmağa başladığımı, sonradan cana yiğilib zinhara gəldiyimi hiss edib, uşağa acıqlandım. Oğlum başını aşağı salıb, gözlərinə dolan yaşı yanağı boyu gizli-gizli axıtdısa da, sevgi etiraflarının ardı kəsilmədi.

Günlər beləcə keçir, məni kompüterin arxasından, otaqların uzaq künclərindən qarabaqara izləyən oğlum kitab oxuduğum, telefonla danışdığını, yazı yazdığını yerde ha tərəfimdəsə peyda olur, içi getdikcə dərinləşən gözlərini üzümə zilləyib qəhərdən boğula-boğula:

– Səni çox sevirəm, ana... — deyir, mən əsəblərimə toxunan bu söz yiğnağından əsəbiləşir:

– Axı bunu nə qədər deyəcəksən? — deyib, ayağa qalxır, var hirsimlə dediyim sözlərimin ona necəsə, toxunmadığının, böyür-başından külək kimi ötüb keçdiyinin dəshətiindən boğula-boğula qalırdım.

Axır, iş gəlib o yerə çatdı ki, məni bu amansız sevgi dolusundan xilas etmək qərarına gəlmiş ərim uşağı yanına çağırıb danladı, otağına göndərib bütün axşamı ordan çıxmağı ona qadağan etdi.

...Həmin gün Rüstəm bütün axşamı otağından çıxmadı, hava qaraldısa da, otağının işığı yanmadı.

Bütün axşamı biz, səbəbi özümüzə də bəlli olmayan anlaşılmaz günah hissiylə aralıq otaqda oturub, guya televizora baxdıq. Bir qədər keçmiş ərim pərtlikdən, ya qorxudan böyümüş gözlərlə üzümə zillənib, ehtiyatla:

– Bax bir, o, orda neyləyir?.. — dedi.

Mən ayağa qalxıb, ehmal addımlarla Rüstəmin otağına yaxınlaşdım, qapını azca aralayıb içəri boylandım və gördüğüm mənzərədən çəşib qaldım.

...Rüstəm üzüqoyulu çarpayısında uzanmışdı, qapının açıldığını, mənim otağa daxil olduğunu hiss eləsə də, yerindən tərpənmirdi.

Mən dizlərimin titrədiyini hiss etdim. Çarpayıya yaxınlaşıb, uşağın böyründə əyləşdim, başını ehmalca sığallaya-sığallaya astadan:

– Axı niyə belə eləyirsən, mənim balam?.. — dedim. — Özünü uşaq lap balaca kimi aparırsan.

Rüstəm bir müddət dinmədi, məni eşitmirmiş kimi, barmağının ucunu belə, tərpətmədi. Sonra haçandan-haçana dərin yuxudan ayılan tək, başını qaldırıb mənə baxdı.

Ağlamaqdan şışib qızaran gözləri yenə yaşla dolu idi.

– Səni çox sevirəm. — O dedi və yanağına diyirlənən yaş dammasını əlinin arxasıyla silib, ağrı dol gözləriylə otağın yarıqarnlığından üzümə zilləndi.

...Və mən bu sütül vücudun daşımışa gücü yetmədiyi həmin o böyük Sevginin Özünü – hüdudsuz Mərhəməti özündə güclə saxlayan bu yeniyetmə gözlərin dərinliyinə hopmuş nəhayətsiz üfüq ənginliyinin kiçicik hissəsini gördüm... Həfəsim heyrətdən tutula-

tutula, məni neçə vaxtdan bəri qıcıqlandıran amansız sevgi etiraflarının sahibinin heç də bu 13 yaşlı məktəbli olmadığını, axır ki, başa düşdüm.

SİRLİ İŞ YERİ

Dəqiq bildiyim bir də budu ki, mən idarəmdən, evimdən və yazimdən savayı daha hansısa bir prosesdə yaşayıram. Daha doğrusu, mən o prosesdə işləyirəm. Ora günün hansı vaxtı, necə qoşulmağımı dəqiqləşdirmək mənə heç vaxt müyəssər olmur.

Bu, əsasən, səhərlər – səhər naharı ilə işə getməyə yiğişdiğim vaxt kəsiyində baş verir. Mən evin, reallıqla heç bir əlaqəsi olmayan hansısa tərəfinə keçir, işə ordan yollanır, ordan çıxdığım məqamı isə müəyyənləşdirə bilmirəm.

SƏLİM SARIYEVİN HƏYATI

Neçə vaxtdan bəridi ki, bütün həyatını şəhərin mərkəzi yerlərindən birində geniş sahəli, təmirli mənzilə sahib olmaq arzusuya yaşayan, bundan ötrü özünü və ailəsini bir çox həyat həzlərindən məhrum edib, acıqlı kahin ömrü sürən – soyuq qış ayları qızdırıcısız yataq otaqlarında yatmaqdən ailəliklə ağ ciyər iltihabı qazanan, ucuz və vitaminsiz yeməklərdən saralıb tuluqlanan, istirahət axşamlarını teatr və konsert salonlarından daha ucuz və maraqlı tamaşalarda – çilçirağın gur işığı altında arvadına babasından miras qalmış qədim brilyantların böyüdücü əl lupası ilə tamaşasında keçirən, pirojnanı encil mürəbbəsi ilə, çimərliyi, içiñə duzlu su vannasıyla əvəz edən və bütün bu davamlı, dözümlü həyatın axırında, nəhayət ki, şəhərin mərkəzi küçələrindən birində dördətaqlı mənzil almağa müvəffəq olan, lakin mənzilə köçüb rahatlandıqdan sonra həyatının gizli mənasını itirib yazıqlaşan Səlim Sariyev adlı ədəbi qəhrəmanım barədə yazmaq istədiyim hekayə, ortaya düşən daha vacib və əhəmiyyətli işlər arasında, maşın yolunu heç cür keçib səkiyə çıxa bilməyən piyada tək, kənarda qalır.

ƏSƏBİ ƏJDHAHA

Bəzi əsəbi məqamlar içimdə ağaca bənzər nəyinsə bitib, dartılıb, böyüdüyünü, məni az qala dörd yerə bölə-bölə, qol-budaq atmaq istədiyini hiss edirəm. Bəzənsə, bunun ağac yox, illərdən bəri içimin hansı tərəfinə qısılıb yatan, sinir qıcığından oyanıb şahə qalxan nəhəng əjdaha olduğunu duyuram.

SƏXAVƏT BARƏDƏ

Uzun illerdən sonra ölüm-dirim savaşında tapdığım yeganə oğlumun dayəsinin uşağa hədsiz məhəbbəti, körpəmin də günbəgün, aybaay məndən soyuyub bu şirindil, mehriban qadına isinişməsi, ona qəribə, nisgil dolu gözlərlə baxıb «ana» çağırması, məni narahat etmir. Uşağa izaholunmaz, xəstəhal bir bağlılıqla bağlanan, gecələri belə, onu öz yanında saxlamasına çalışan dayənin, az qala, qəhərdən boğula-boğula:

– Falçılar həmişə deyirdilər... Deyirdilər bir oğlun da olacaq. – deməsi isə məni yalnız sevindirir.

VAQIF VƏ BAX

Dünən Baxı dinlədikcə, Vaqif Cəbrayılzadənin şeirlərinin Baxın musiqisi ilə uyarlığını kəşf etdim sə də, bunun nə olduğunu müəyyənləşdirə bilmədim. Yalnız bir qədər sonra anladım ki, onların hər ikisi dünyani hər an döñə-döñə yenidən qurmaqla məşğuldurlar.

SIÇRAYIŞ

Bəzən ədəbiyyatdan da o yana olan nə isə yaratmaq isteyirəm... Nədi o?..

YAZIÇI ÜNVANI

Bir qisim görkəmlilərimizin özlərini günün hər anı böyük mütəfəkkir hiss etməsi, yazıb-yaratdıqlarını havakeçirməz canlıq kimi, uzun ətəkli bahalı palto kimi, daim əyinlərində gəzdirməsi, bu nimdaş yazıldardan ətraflarına yüksək, fəxri kürsüdən baxan tək, yuxarıdan aşağı nəzər salması, onların əslində, nədənsə qorunmasından xəbər verir.

SEVDANIN İZİYLƏ

Uzun illərin axşamlarıyla Bakıdan Mərdəkana aparan yolun kənarları boyu uzanan küknar və şam meşələrinə baxdıqca, izdihamlı maşın yolundan kənar sakitliklə uzanan bu qaranlıq, kimsəsiz ağaclarının arasıyla sinəm, üzüm, soyuq, nəm torpağı sürtülə-sürtülə, şələ quyruğum kol-kosu darayıb xışıldada-xışıldada, yol boyu uçan maşınların sürətile bir sıvişmək azarı keçir ürəyimdən.

UĞURSUZ XİLAS YOLU

İztirablı, darıxdırıcı ömür yollarında Zamanın əksinə işləyən ciğirləri tapanlar – bu dünyadan ayrı ölümlə köçürlər.

O yollardan ən uğursuzu – ədəbiyyatdı.

MÜTALIƏ TƏHLÜKƏSİ

Son vaxtlar oxuduğum istənilən ədəbi mətnin içimdə energetik toqquşmaları andıran anlaşılmaz təlatümlər yaratması, mənə ədəbi mütaliənin qəti qadağan olunduğundan xəbər verir.

ŞİR NASIR

Bəzən təklikdə dadlı azadlıq havasında şelləndiyim qısaca, ani məqamlar rahatlıq dulu azadlıqla ürəkdən əsnədikcə, şirə oxşadığımı hiss edirəm.

Aslanın erkəyi-dişisi olmaz.

BALACALAR VƏ GÖZƏLLƏR

Bir qisim xırda cücü xislətli gözəl insanlar var ki, əllərindən nə pislik, nə də yaxşılıq gəlməsə də, mehriban üzləri, ürkək gözləri ilə dünyani özləri də bilmədən, hissə-hissə yamyaşıl, təhlükəsiz çəmənliyə çevirirlər.

ZALIM ŞAIR

Yaxın günlərdə bir yiğin nəfəssiz qəzet cümlələrinin arasında Vaqif Cəbrayılzadənin “Mən zalim adamam, kamança...” – sətrini oxuyarkən, qəfildən sətirlərin arasından üzünün qəzəbli tərəfiylə üzümə zillənən Vaqifi gördüm...

YADDAŞ MANEVRLƏRİ

Tez-tez yuxuda ikicə saat əvvəl ayrıldığımız real həyatımızı – kimliyimizi, yaşadığımız şəhərin, işlədiyimiz idarənin ünvanını unudub, dünyasını artıq çoxdannan bəri dəyişmiş valideynlərimizlə söhbət edir, oların diriliyindən zərrəcən çəşib təəccüblənmədən, heç vaxt görmədiyimiz yad mənzillərdə, tanımadığımız səhərlərdə yaşayır, qəbirlərini uzun illərdən bəri ziyarət etdiklərimizlə üzbeüz eyleşib tələsmədən çay içir, bəzən hətta bədənimizi yerdən ayırib döşəmənin üstü ilə uçuruqsa da, səhərlər bu gizli yaddaş manevrlərini asanca unudur, gündəlik həyatımızın sıravi atributuna çevrilmiş bu sırlı hala qəti təəccüblənmirik.

ŞÜUR BARƏDƏ

Uzun illərin tox, maraqlı həyatından - yağılı yeməklərdən, şirəli qeybətlərdən həzz ala-alalı «qaz vurub qazan dolduran», gərgin məişət yarışlarından qalib çıxa-çıxa, sağlamlığının da qeydinə qalmağı unutmayan, səhərlər dağ balı udub, axşamlar təmiz havada velosiped sürən yaxın bir qohumumun - yaşı səksəni haqlamış ağsaqqal bir «yırtıcının» beyin insultundan sonra şüurunu, yaddasını itirib, gözləri məsumluq və işq saçan iddiasız, üzüyola ev heyvanına çevriləməsi, məni şüurumuzdan ehtiyatlanmağa vadər edir.

MİLLƏT MƏSƏLƏLƏRİNƏ DAİR

Ötən həftə oğlumla birgə yollandığım heyvanxananın sıxıntı dolu darısqallığı – heysiz üzlərlə dar qəfəslərinin bir küncünə qışılıb, müdrik insan gözleri ilə üzümüzə zillənən incik meymunlar, əsəbi dələlər, qorxaq dovşanlar, hikkəli tovuzquşuları mənə taleyin hansı hökmüyləsə birgə yaşamağa məhkum olunmuş milləti xatırlatdır.

FƏXRİ XİYABANIN SİRLƏRİ

Bir cür zəhər qoxulu çiçəklər də var ki, onlar yalnız fəxri xiyabanda, soyuq əzəmətləriyle ayrı-ayrı muzeylərə oxşayan möhtəşəm qəbirlərin böyük-başlarında bitir. Bəzən mən acı badam iyini andıran bu qoxunu xiyabandanın çox-çox uzaqlarda, ünvanı naməlum məkan və zaman kəsiklərində də duyur, bir sıra görkəmlilərimizin məhz bu xiyabanda basdırılmaq arzusu ilə yaşayıb-yaratmaq əzmini bu qoxunun izaholunmaz ecaziyla bağlayıram.

TEATRIN ÜNVANI

Milli Akademik Dram Teatrının sonuncu mərtəbəsinə qıslımiş “Yuğ”da özümü, qoca palidin quru gövdəsində açılmış nəm oyuqda hiss edən tək, hiss edirəm.

KÜÇƏ İTLƏRİ

Küçə itlərinin hansısa, bu dünyada nə vaxtsa itirdiyim, adını, üzünü dəqiq xatırlamadığım doğma bir adamımdı. O iti bəzən dəniz çımərliklərdə, qulağıkəsik, quduz itlərin arasında qayğılı üzü ilə atla-atla ha yanasa qaçan, bəzən bağırşaları maşın yollarına dağılmış vəziyyətdə can verən yerdə görürəm. Bəzən o, hansı möcüzəyləsə həyət qapısının kandarında peyda olur, qəmgin gözlərini üzümə zilləyib, elə bil məni də özü ilə aparmaq istəyir.

PƏRƏKLİ SƏNƏTÇİ

Görkəmli bir yazıçı tanıyıram ki, gününün əksər hissəsini hüzn və ehtiram havalı, tənha iş otağında, kreslosunun çarxlarını o yan - bu yana hərlədə-hərlənə, şübhə və xof dolu sayıqlıqla havanı iyləməklə keçirməkdən burun pərəkləri yoğunlayıb.

ZARIYAN ADAMLAR

Bir qisim adamlar var ki, onlarla aylarla, bəzən illərlə görüşməsən belə, hardansa, hansı dəliklərdənse ürəkgöynədən zarılılarını eşidirsən. Onlar daim nə isə isteyirlər. Bəzənsə dinməz sükutlarının səni nədəsə ittiham etdiyini, inciyib gizli-gizli sıtgadıqlarını duyur, başını zarılılar və iniltilər dolu o yarıqaranlıq dəliyə salıb bu sitəmlərlə üz-üzə, nəfəs-nəfəsə dayanmayacağın təqdirdə bu zavallıların dünyani, haqsızlıqdan riqqətə saralmış gəlmış vücuḍlarla, göyərmiş dodaqları sənin adınla inləyə-inləyə tərk edəcəklərini anlayır, qalan ömrünü alnına vurlmuş “günah” damgasıyla yaşayacağından ehtiyatlanırsan.

NÖVBƏTİ KƏŞF

Nədənsə, son vaxtlar məni insanların daha çox fiziologiyası – özü ilə min bir möcüzəli sirrlər daşıyan toxuma və hüceyrələri, qanının temperaturu və tərkibi, daxili orqanlarının iş rejimi, dərisi və saçları, xəstəliklə tarixçələri maraqlandırır. Oxuduğum da yalnız bu ədəbiyyatlardı. Gecələrlə biz yuxuda ikən balaca su heyvanları tək, böyür-böyüre qışılıb, hər biri öz ritmi üzrə işləyən, dinməz bir ehtiyatla açılıb yumula-yumula, yiğilib genişlənə-genislənə döyünb titrəşən bu canlılar məni, «ədəbiyyatın başlıca predmeti olan» insanla bağlı yazılmış bütün bədii və fəlsəfi ədəbiyyatlardan daha böyük həqiqətlərdən agah edir.

OYNAQ PROSESLƏR

Zaman ötdükcə, illər növbələndikcə, “əbədi dəyərlər silsiləsi”ndən olan bütün möhtəşəmliklərin Zamanın çəkisiz, ötəri axarıyla öz möhtəşəmlik çəkisini itirib yoxluğa qərq olduğunu, bəzi «dəyərsizliklərinse», hansı sırlı qanunlarlaşa əbədiləşib möhkəm dayaqlar atdığını müşahidə etdikcə, əbədiliyin göstəriciləri barədə daha dərindən düşünməli olduğunu anlayırsan.

FƏLSƏFƏ VƏ ƏDƏBİYYAT

Gah ədəbiyyatla, gah da fəlsəfə ilə məşğuliyyətlərim zamanı üzləşdiyim bir dilemma də budur ki, insanlıq üçün vacib olanı hansıdır - Fəlsəfə, yoxsa Ədəbiyyat?.. Əksər hallarda alındığım cavab bu olur: Əlbəttə Ədəbiyyat. Fəlsəfənin ki, sehri yoxdur. Fəlsəfə - bu və bəzən səthi də olsa, O dünyanın mövcudluq qanunlarını tədqiq edir.

Ədəbiyyat isə bütün qanunlardan yuxarıda olanlarla məşğuldur.

QANUN POZUNTULARI

Əslində, bu dünyanın nə yazılan və nə də «yazılmayan» qanunları işləmir. “Haqsız dünya”, “fani dünya”, “yalan dünya” və sair bu kimi ifadələrlə də heç cür işləməyən bu qanunları işə salmaq, nəyəsə ədalət, məntiq donu geydirmək mümkün olmayacaq.

Hər an tük incəliyi dəqiqliyi ilə işləyənin, bizlərin dərk etmək iqtidarında olmadığımız hansısa ayrı proseslər olduğunu dərk etsək, Allahın məhz həmin o prosesləri idarə etdiyini anlayarıq.

ÖLÜM İMPROVİZƏSİ

Ölümü andıqca, bədəninin mümkün qədər çəkisiz - ətsiz və sümüksüz olmasının vacibliyini anlayır, üz tutduğun görünməz aləmin incəliyinə uyuşmayan bu kobud ağırlığınla törədə biləcəyin əngəlliklərdən vahimələnməyə bilmirsən.

ƏYLİSDƏN ƏYLİSLİYƏ

Özünü şəhər həyatının yorucu hay-küyündən, sivil qayda-qanunundan qoparıb, azad yazıçı həyatına – doğulub, böyüüb, boy-a-başa çatdığı doğma Əylisin adamsız, sıx ağaçlıqları arasında bitən tənha evinə siğindıran Əkrəm Əylisli ilə qısa telefon söhbətimiz zamanı onun hələ də hardasa, buralarda olduğunu anladım.

DOĞMA ÜZLƏR SİLSİLƏSİNDƏN

Bəzən maşın yollarında iztirablı, miskin küçə həyatından cana doyub özlərini bilərəkdən qızmar çarxların altına atıb öldürmək istəyən heysiz, ac itlərin üzləri mənə – Ədəbiyyatın dolama-dolaşış yollarında azmış bir qisim istedadlı qələm dostlarının – evsiz-eşiksiz, pulsuz-parasız, əsəbi, acıqli adamların doğma üzlərini xatırladır.

TƏNHALIQ MƏNZƏRƏLƏRİNDE

Bir qədər diqqətli olsaq, əlacsız dərəcədə tənha olduğumuzu ən tənha olmadığımız məqamlarda belə, ən yaxın doğmalarımızın əhatəsində də hiss edər, bu məhrəm doğmalarımızla bölüşdürüümüz ən mübhəm dərdlərimizi də əslində, özümüzlə bölüşdürüümüzü anlayarıq.

ANA OCAĞI

(hekayə əvəzi)

Bu yaxınlarda iştirak etdiyim dəfn mərasimində Şekspiranə bir faciənin şahidi oldum.

Bütün ömrünü ailə qurmadan, oğul-uşaq sahibi olmadan, şəhərin uzaq, darısqal məhəllələrindən birində yerləşən qədim, havasız bir mənzildə, daim ağriyib sıtqayan xəstə anasının – «r» hərfini deyə bilməyən kök, biglı qadının çapayısı önünde keçirən, qarı dünyasını dəyişəndən sonra xəstə çapayısına özü düşən və imkansızlıq ucbatından anasının yanında – xırda qəbirlerin arasındaki darısqallıqlarda, üstü mamır və alaq otu basmış kiçik uşaq qəbrinin içine basdırılan N. xanımın məzarı torpaqlandıqca, neçə illərdən

bəri şahidi olduğum faciənin nəhayət ki, sona çatdığını anlayır, məzarlığı aramlı hüznlə üzümüzə bağlayan ağır, tozlu pərdələrinin xışltısını eşidirdim...

HAZIRLIQ ƏHVALI

Getmək məcburiyyətində qaldığım məclislərdən, yaxud kimi, ya kimlərisə qəbul etmək məhkumluğuya üzləşdiyim günlər öncəsi düşdürüm əcayib hallarım – yuxusuzluq və əsəb zəifliyi, son vaxtlar bütün bunlara əlavə olunan boğaz gəlmələri və ürəkbulanmalar gizli hazırlıq tədarükümün getdikcə qəlizləşdiyindən, növbəti dəvətlərin, təşrif və qəbulların daha ağır fəsadlar yaradacağından xəbər verir.

MƏİŞƏT ƏZABLARI

Səhərlər evdən, min bir məişət problemlərini həll edəcək konkret qərarlarla çıxır, Mərkəzə çatdıqda doğma üzlərin, həyəcanlı zənglərin, Mərkəzin tavanından və divarlarından axan duyğu fəvvarəsinin ecazında hər şeyi unudur, axşamüstü'lər evə qayıtdıqca, cənab Məişətin hardasa uzaqlarda qatar fitinə oxşar sisqa fitini verə-verə, qəribə bir pərtliklə məndən uzaqlaşdığını hiss edirəm...

ZƏLZƏLƏNİN HƏQLQƏTİ

Qəribədi ki, üstündə əbədi «lövbər salan», hündür-hündür binalar tikdirib, «əbədi uğurlu» gələcəklərini quran sayiq «müdriliklər» Yer Kürəsinin havadan müəmmalı şəkildə asıldığını yalnız zəlzələlər vaxtı anlayırlar.

MUSİQİ SƏDAQƏTİ

Dünyasını dəyişmiş bəstəkarların musiqilərindən qəribədi ki, O dünyanın qoxusu duyulur. Hətta mahnlarını yaxın günlərimizəcən sağlıqlarında dinlədiyimiz bəstəkarların musiqiləri belə, müəllifləri dünyalarını dəyişdikdən bir müddət sonra, sanki ünvanlarını dəyişir, hansısa uzaq, sırkı aləmlərdə çalınırlar.

FİLOSOF UŞAQ

Bu səhər beş yaşılı oğlumla bağ evinin mətbəxində üzbeüz oturub, dinməz-söyləməz çörək yediyimiz zaman onun qəfildən içini çəkib:

- Əslində, insanda hər bir şey ölüdü!.. Gözlərindən və səsindən savayı... - deməsindən dik atılıb titrətdim.

MƏRKƏZİN MƏKRI

Ədəbiyyatın topdağıtmaz fiziki gücə malik olduğunu sübuta yetirən növbəti məqam – bizim Tərcümə Mərkəzinin, son illerin siyasi, ictimai, təbii zəlzələlərindən və leysanlarından qaralıb, nəhəng çatlar atmış binasına bitişik əlavə tikilinin - bir vaxtlar naməlum, qaranlıq yollarla Mərkəzdən alınıb ticarət obyektiñə verilən, illər ötdükçə, gah restorana, gah mehmanxanaya, gah banka çevrildikcə, mövsüm-mövsüm qaşınib suvanıb, abadlaşış, rəngdən-rəngə düşən bu üçmərtəbəli binanın yağışın, küləyin inadkar döyücləmələri altında solub, qaraib həmin əvvəlki kasıb ədəbiyyat ocağıının əlavəsinə oxşamasıdır.

OVQAT SƏYAHƏTİ

Bu səhər Vaqif Cəbrayılzadəyə zəng vurub hal-əhval tutmağa macal tapmamış, Vaqif qəribə bir uçuşla girişsiz-filansız mənim yazılarımı, ordan əsərlərimdə görmək istədiyi gözəlliklərə transfer edib dünyanın ilahi gözəlliklərindən - dahi Servantesdən, Don Kixotun xarabalıqda bitən yeməkhanada rastlaşdığı dilənci qadınları şahzadə qiyafəsində görməyindən, ingilis dənizçilərindən, ispan coğrafiyaçılarından, uzun illər Aralıq dənizini nəzarəti altında saxlayan cəsur dəniz qulduru Xeyrəddin Barbarosdan danışmağa, danışa-danışa əfsanəvi zaman və məkan ölçülərindən - möhtəşəm tarixi hadisələrin və dövrlərin arasından qəribə bir çəkisizliklə adlamağa başladıqca, mən dünyanın müxtəlif qütblərində dalgalanan dənizlərin, okeanların səsini eşidir, otağımın dəstəyin o üzündə - Vaqifin səsinin arxasında dalgalanıb şahə qalxan soyuq okeanların uğultusuya, qədim gəmilərin ağır avarlarının ciriltisiyla, əfsanəvi ispan atlarının kişnərtisiylə dolduğunu hiss edirdim...

KİF İMPERİYASI

Bir növ adamlar var ki, onlar nəmiş qoxulu ucuzlu panel evlərdə yaşamasalar da, daim kif qoxuyurlar.

PƏRƏSTİŞ FƏSADLARI

Əksər oxocularımın, xüsusən qadın pərəstişkarlarının, məni görərkən müvazinətlərini itirməsindən, mənə olan sevgilərini bildirdikcə, üzümü, materiklərə və qitələrə ayrılan coğrafi xəritəni tədqiq edən tək, məsul sayıqlıq dolu gizli gərginliklə tədqiq etmələrindən, özümü dünyasını artıq çoxdannan dəyişmiş möhtəşəm yazıçı heykəli hiss edirəm.

MÜDRİKLİYİN ASTANASINDA

Yaşa dolduqca, ən coşqun, emosional hisslerin apogeyində belə, ayaqlarını yerdən ayıran səbəbin mahiyətində, əslində, heç bir real dayağın olmadığını anlamağa başlayır, coşqunluğunu qazın gücünü azaldan tək, altdan-altdan azaldır, səni göylərdən yerə endirən bu qəddar sayıqlığını barışmali olursan.

INQILABÇI RUH

Maddi və fiziki iztirablar burulğanlar dolu məşəqqətli günlərin birində qansız, heysiz vücadum, xəstə sinirlərimlə küçələri dolaşdığını zaman qəfildən yeridiyim yerdə qulaqlarımın tutulduğunu, içimdə pardaxlanıb vücadumu titrədən nəyinsə təsirindən doluxsunduğumu hiss edib ayaq saxladım. Bədənim, səbəbi özümə də bəlli olmayan səadət uçurumunun ecazından uçuna-uçuna, gözlerim naməlum ağrıları dolu sevgi yaşlarıyla dolub daşa-daşa küçənin ortasında dayanıb qaldım.

Nə baş verdi?.. Mənə nə oldu?.. Cox keçmədi ki, anladım.

Bu, sonu, qurtaracağı olmayan məişət məngənələrində sıxlıb, gərilib işgəncələrə və əzablara məruz qalsa da bölünməyən, xirdalanıb əzilmədən, ha tərəfimdəsə gizli-gizli yaşıyan, yaşadıqca, güclənən, böyüyüb qol-budaq atan Mən-Özüm idim...

Bu sayaq inqilablar da olur.

XƏSTƏLİYİN HƏQİQƏTİ

Niyə insanlar həqiqəti yalnız xəstə vəziyyətlərində anlayırlar?..

KLASSİKANIN ƏBƏDİSİZLİYİ

Lev Tolstoyu sonacaq oxuya bilmirəm. Hər dəfə oxumağa başladığım "Hərb və sülh"ün, "Anna Karenina"nın, "Dirilmə"nin səbrli qəhrəmanlarının uzun-uzadı, lüzumsuz,

təfərrüatlı söhbətlərində boğulub ölməməkdən ötrü bu qalın, iddialı kitabları tezçə örtüb gözdən iraq yerdə gizlətməklə onlardan xilas olram.

NAĞIL QƏHRƏMANLARI

Natiq Səfərov həmişə mənə rəhmdil Andersenin “Buz kraliça”sindəki düymə boylu, mehriban nağılcını xatırladır.

Doğmaliq və həyat eşqi, nisgil və ağrı dolu xırda gözləri, cibindən çıxardığı özü boyda rəngbərəng burun yaylıqlarıyla, yanımılığı və mehribanlığıyla balaca, xeyirxah şimal nağılcısını xatırladan bu dostumun, öz həyatı haqqında danışdığını isti nağıllarda isə özümü soyuq və əzəmətli Buz Kralıçası hiss edirəm.

YUXU

Bu gecə yuxuda Yusif Səmədoğlunun dəfnini gördüm.

Yusifin tabutunu yalın dağın döşünə dolanan əyri-üyru cığırlarla harasa yuxarı – zirvəyə doğru aparırdılar... Qardaşı Vaqif İap yaxınlıqda idi, ləng, tutqun səsiyle nə isə Yusifdən danışındı... Bu məqam nə baş verdi, hardasa arxada yerə düşüb çilik-çilik olan şüşəyəbənzər nəyinsə xırda, şəffaf qəlpələri nəfəsimə doldu, sinəmə yeriyib iynə itiliyi ilə ciyərlərimə sancıldı.

Yuxunun səhəri günü, sonra hələ bir neçə gün öskürək tutmalarında boğula-boğula, yuxuda sınağın nə olduğu barədə fikirləşdimə də, dəqiq bir nəticəyə gelə bilmədim.

YARIMÇIQ ƏLYAZMA

Ömrünün çiçəkləndiyi dövrdə intihar etmiş cavan, istedadlı bir qələm adamı barədə yazmağa yenicə başlamışdım ki, qəhrəmanımın uzun illərlə işlədiyi sovet idarəsinin akademik sakitliyinin mənzilimə dolub, məni mühasirəyə aldığı, ucuz qəlyanaltıxana qoxularının sətirlərə hopub ürəyimi bulandırdığını hiss edib əlimi saxladım. Bir neçə sətir yazılmış yazını dörd qatlayıb, içi qeydlər və yarımcıq yazılar dolu qovluğa basdım. Qovluğun ağzını, yoluxucu təhlükənin üstünü bağlayan tək, möhkəm-möhkəm bağladım.

MOTSARTIN GÜCSÜZLÜYÜ

Uzun-uzadı illərlə Şəhidlər Xiyabanının yaşıllıqlar dolu yollarıyla tənha quzu mələrtisini andıran qaboyun yeknəsəq sədaları altında kədərli üzlərlə, həmin bükük

boyunlarla ötüb-keçənlərin dərdinə insan dərdlərinin, yanıqlı ah-nalələrin gedib çatmadığı cod, ilahi yüksəkliklərdə gəzişən dahi Motsartin Rekviemi də əlac edə bilmədi.

ƏDƏBİ MƏNZƏRƏLƏRDƏN

Yazı vaxtı masamın sol cinahındaki balaca, dördkünc güzgündən gözümün yanıyla gördüğüm - səhər-axşam nazik qələmin belinə sarılıb, onu at kimi çapan, çaplıqca incə «atın» qanını soran, sorduqca, dərisi bürüşüb qocalan əlimi, bir də vərəqlərin üstü ilə, buzda sürüşən tək, əsəbi bir rəqsətə süzən qələmimin gərgin quyruğu olur.

YARADICILIQ FƏSADLARI

Qəribədi ki, kiminsə qəfildən əlacsız, çarəsiz xəstəliyə tutulduğu, ya əzizini itirdiyi faciəvi məqamlarda yazıçı olmağın mənasızlığını anlayıram.

QAYIDIŞ FƏSADLARI

Bəzən uzun-uzadı fasilələrlə məişətə qapılıraq, min bir problemlərin içinde itib batdığını zamanlar qəfildən, məni qara, kobud caynaqlarıyla boğan qəramət yuxudan ayılan tək, ayılıb geriyə - özümə qayıtmağın vaxtı çatdığını anlayır, güzgündən, unuduldğundan sınıxıb, ariqlayıb qoca quşa çevrilən əksimi bağrıma basıb ovutmaq istəyirəm...

XİLƏS BİCLİKLƏRİ

Tanış-bilişi, qohum-əqrəbanı heyrətə gətirən virtuoz evdarlığım - daim səliqədə saxladığım ev-eşiyim, sağlam və tərbiyeli uşaqlarım, ləziz və xeyirli xörəklərim, evlə, məişətlə bağlı ən xırda maneələri havadaca həll etməyim və sair əslində, həmin bu təmiz evdən və uşaqlardan mümkün qədər tez və uzun müddətə xilas olmaqdan ötrüdür.

DUYĞU DƏHLİZLƏRİ

Əfsanəvi Kainat dəhlizləri sistemi ilə insanın duyu sistemi arasında qəribə oxşarlıqlar var. Ulduzdan-ulduza aparan milyonlarla işiq ili yolunu göz qırpmında qət edən

bu dəhlizlər, nəhəng kitabxanalarda, milyonlarla kitablarda yatan sırlı həqiqətləri insana duyğu dəhlizlərinin köməyi ilə göz qırpmında anladır.

CİNSSİZ QƏDİMLİK

Yaşa dolduqca, kişilərin yumşalıb, qorxaqlaşış həlimləşməsi, qadınlarında, kobudlaşış, sərtləşış, güclənməsi, bu məxluqların əzəli cinssizliyindən xəbər verir.

İMPERİYANIN TƏRİFI

Dünyanın yaddaşı nisbətindən baxanda, Duyğular imperiyası – dərin, qaranlıq suları əfsanəvi gəmi qəzalarıyla, ölüb getmiş dəniz səyahətçiləri, saysız-hesabsız ölüleri, köpək balıqları, dəniz otları, meduzalar və yosunlar dolu, ucsuz-bucaqsız okeandan götürülmüş bir ovuc su mislindədir.

SADIQ CANGÜDƏN

Ən çətin, çıxılmaz məqamlarda – bütün qüvvəmi, həyat enerijimi itirib, məhv olmağın bir addımlığında içimdən təkan alıb, hərəkətə gelən nəhəng cüssəli, ağır çekili cangüdəni andıran Nəyinsə ayağa qalxdığını, yolumda tikanlı alaq otu kimi bitən əngəlləri otu biçən tək, biçib, maneələri aradan qaldırdığını, bundan da bir nəticə hasıl olmayanda, məni qılıncından keçirib, əvəzimə yaşamağa başladığını duyuram.

ƏHVALIN GÜCÜ

Yüksək əhval-ruhiyyədə çırtmanın da səsi ayrı cür çıxır.

YENİ OBRAZ

Gözümə itdirseyi çıxanda, yaxud, səsim batanda, bir az həlim, bir az da yazıq göründüyümdən, özümdən xoşum gəlir.

HƏYAT MARŞRUTU

Dünya o qədər çoxlaylı, çoxhücrəli, çoxsərhədli və çoxrənglidir ki, bütün bu müxtəlifliklərin içində başını itirib, hər toxumanla bir yana dağılmamaqdan ötrü özünə məkanı və diapazonu dəqiq konturlar üzrə fiksə edilmiş həyat marşrutu müəyyən eləməlisən ki, yolunu azib, radio dalğalarının pozuntularını andıran adamboğan qarmaqarışıqlığına düşməyəsən.

PIŞİYİN ÜSYANI

Uzun-uzadı aylar və illərlə balaca, yumşaq pəncələrinin səssizliyi ilə aramızda dolaşan, evin bütün deyintisini gah stolun altından, gah televizorun arxasından səbrlə dinləyən pişiyimizin günlərin bir günü boğazındakı dəri qayışı, papağı çıxaran kimi, çıxarıb yerə çırparaq:

- Bəsdir daha!.. – deyəcəyindən ehtiyatlanıram.

QƏLİZ QONŞU

Nədənsə, məscidlərdə özümü, qəliz xasiyyətli, təkəbbürlü qonşumun evində hiss edən tək, hiss edirəm.

QORXULU KONSERT

Öten həftə Musiqi Akademiyasının böyük səhnəsində solo konserti verən gödəkboylu amerikalı vokalçı qadın səs tonunu yüksəltdi, səsiyle bir uzañib ağaran köpək dişləri oxuduğu qədim romansın həzinliyiniə anlaşılmaz bir aqressivlik ahəngi qatırdı.

DAHİLİYİN ASTANASINDA

Bu dünyada ən çox qorxduğum şeylərdən biri məişətdi. Bəzən məni məhv eləmək gücünün yeganə onda olduğunu duyur, qəribə, yekdil bir inadla toz yığan künclərdən, çirkli paltarları eybəcər sirr kimi içində saxlayan nəhəng paltaryuyandan, yağlı qabları nifrətlə qucağında saxlaya-saxlaya məni qarabaqara izləyən su teştinin qəsdimə durduğunu anlayıram. Bu məkrli məişət quldurlarının səbrləri tükənəcəyi təqdirdə mənimlə nələr edə biləcəyini düşündürkə, vahimədən gözlərim qaralır. Odu ki, qorxudan gün ərzində görə

biləcəyim işləri sübh tezdənnən görür, tozu künclərə çökmək ərefəsində havada ikən tozsoranla sovurur, qabları yağı soyumamış yaxalayır, paltaryuyana dolmaq imkanı vermirəm. Son bir neçə ili bu anlaşılmaz qorxu hissi məndə unikal evdarlıq qabiliyyəti yaradıb. Mən dörd saatlıq işi otuz dəqiqəyə yerləşdirə, öhdəsindən bəlkə on qadının gələ biləcəyi işlərin axırına göz qırpmında çıxa bilirəm.

Dəqiq bildiyim odu ki, bu ağlaşımaz çevikliy mən əllərimlə yox, beynimlə həyata keçirirəm. Belə ki, mən gördüyüm işləri zamana yox, zaman kəsiyinin özünü işlərin içində yerləşdirirəm. Bu, ən azı dahilikdi.

ELEKTRİK QOHUMLUĞU

Son vaxtlar fəndgir elektrik cihazlarının mənimlə hansı sırı xətlərləsə əlaqəyə girməsi - televizorun beynimdən keçən suallara həmin dəqiqə qadın, yaxud kişi səsiylə cavab verməsi, işığın, dedyim sözə etriaz əlaməti olaraq sönməsi, yaxud təsdiq əlaməti ilə göz vurması, paltaryuyanın ərimin paltarlarını yumaqdan imtina edərək, qəsdən mənə yuduurduması və sair, bu cihazların mənə qarşı müxalif olan hansıa gizli qüvvələrlə əlaqədə olduğuna şübhə yaradır.

VİDA GECƏSİ

Dünən bütün axşamı Ennio Marikonenin musiqilərini dinlədikcə, qaranlıq şəhərin müxtəlif məhəllələrində saysız-hesabsız binaların və adamların arasında, nöqtələrəbənzər işıqlı pəncərələrin hansılarınınsa o biri üzündə bir-birindən xəbərsiz yaşayan dostlarımı xatırlayı, anlaşılmaz nisgil hissələri ilə bir-bir onlarla xudahafizləşirdim...

YAZIÇI YUXUSU

Son vaxtlar yazıyla çox məşğul olduğumdan, ya nədənsə, tədricən danışq qabiliyyətimi itirdiyimi hiss edirəm. Danışq, şifahilik son vaxtlar mənə kobud və yönəldəmsiz görünür. İnsanlarla çətinliklə ünsiyyətə girir, dilimdən çıxan köntöy ifadələrin iztirabından üzülür, demək istədiklərimin əvəzinə, mətləbə dəxli olmayan sözər işlətdiyimdən pərt oluram. Olsun ki, mən yavaş-yavaş yazıya çevrilirəm...

Sözlər, durğu işaretləri, ayrı-ayrı ifadələr, yuxularımda da məni rahat buraxmır. Onlar yanımılı qohum-əqrəbam kimi başıma yiğisir, xırda ayaqlarıyla yuxunun ha tərəfinəsə dayaqlanıb, sadıq ev heyvanları tək, dinməz-söyləməz üzümə zillənlərlər.

Bir qisim sözər isə heç cür yaxınıma gəlmir, gözümün qabağındaca şəffaf burulğanlarla ha yanasa sovrulur, uzaq dumanlıqları andıran ilgimvari dalğalarda dalğalanır, görünməyə macal tapmamış, yoxa çıxırlar.

Bu nazlı, işvəli sözləri yola gətirməkdən ötrü onlara ən gizli sırlərimi açır, ən mübhəm duyğularımla bölüşürəməsə də, sözər yaxınıma gəlmir... və mən yuxunun ən çıxılmaz

məqamının çatdığını - bu inadkar sözlərin heç vaxt mənimki olmayacağının həqiqətini anlayır və uduzmuş halda yuxunu tərk edirəm.

ƏDƏBİ TAUN

Ötən həftə Natiqlə birlikdə oxumalı olduğumuz bəlağətli mübaliğələr və fəlsəfi epitetlərlə dolu, eybəcər bir mətnin səhifələrində gəzişdiyimiz zaman hər ikimizin halının birdən-birə dəyişməsidən - Natiqin gözlərinin yiğilib, nəfəsinin, indicə kəsiləcək kimi, təngiməsindən, mənim isə qızdırmalı üzütməyle titrətməyimdən, adı çap şriftləriylə yiğilmiş bu istedadsız işin taun, ya yatalaq xəstəliyinin mikroblarından daha təhlükəli bakteriyalarla qaynaşlığından duyuq düşüb, işi saxladıq.

MƏLƏKLƏR BARƏDƏ

Görünməz qanadlarıyla çiyinlərimizə qonan, yaxud başımızın üstüylə uça-uça həyatımızı, tale yazımızı nəzarət altında saxlayan mələklərin müəyyən məqamlar bizlərdən zəif və köməksiz olduğunu anlaysan.

VYANA SIXINTILARI

Vyanalılar O dünyanın sakinlərinə bənzeyirlər. Ətrafi bürüyən sənət və təbiət gözəlliklərinə tam laqeyd olan bu solğun bənizli, kürən insanlar sanki dünyanın bitib qurtardığı şəffaf bir səddə - ömürlərinin son günlərini saydıqları iləq sərhəddə yaşayırlar.

BAKIRƏ CANİLƏR MUZEYI

Vyana muzeyləri, xüsusən Vyananın ən aparıcı təsviri sənət ocağı olan əzəmətli Kuns-istori, ərlərinin kəsik başlarını içi xırda giləmeyvələr və çöl çiçəkləri ilə bəzədilmiş məcməyilərdə nümayiş etdirən məsum üzlü, nikbin qadın portretləri ilə doludu.

YETİM ÇƏKMƏLƏR

Vyanada gecələdiyim ilk gecəni yuxuda Mərdəkanın isti bürküsündə əriyən evimizi, yataq otağında, paltar şkafının qabağında cütləşib sakitcə, böyür-böyürə dayanan yiyesiz ayaqqabalarımı gördüm.

AVSTRİYA İTLƏRİ

Avstriyalılar daha çox itləri ilə söhbət edirlər.

DOĞMA SƏSLƏR SİLSİLƏSİNDEN

Kilsəldən birində izdihamlı messedən sonra adam axınına qarışib çölə çıxdığım zaman kilsənin yarıqaranlıq girəcəyindən kiminsə tanış, asta səslə adımı çağırduğuna geriyə qanıldım.

Bu, kilsənin girişində divara vurulmuş aq-qara foto-portretdən mənə, içi ağrı və göz yaşları dolu gözlərlə baxan Tereza Ana idi...

ERIX FRID AĞACI

Vyananın duyum səviyyəsi barədə müəyyən təsəvvür əldə etmək, Avstriya ruhunu anlamadandan ötrü, bir vaxtlar Vyananın mərkəzi küçələrindən birində yerləşən gözəl binada yaşamış, yəhudü diskriminasiyası vaxtı mənzilini gecə ilə tərk edərək, xaricə qaçmış, orda 32 yaşında faciəvi şəkildə həlak olmuş yəhudü şairi Erix Fridin mənzilinin pəncərəsinə baxmaq kifayətdi.

Ölümü münasibəti ilə mənzilinin tən ortasında əkilən, şairin faciəsi ilə bir böyüüb yarpaqsız, tumurcuqsuz, qara budaqlar atan, illər ötdükcə, evin içində siğmayıb pəncərələrin şüşələrini dağıdaraq, qara kədər ələmi tək, çölə asılan ağaç şair barədə dəhşətli həqiqətlər söyləyir...

QORXUNC SONLUQ

Təyyarə qəzasında həlak olsa da, ruhu bulanıq Amazonka sularında yaşamağa davam edən arvadını, qorxunc timsahların dolaşlığı Cunqli körfəzlərində - ölü ruhların, əti çürümüş meyitlərin arasında axtaran qəhrəmanın başına gələnlərdən bəhs edən filmə baxdıqca:

- Görən mən belcə qəzaya düşüb itsəydim, atanız məni axtarardı?.. – deyəndə, kiçik qızım:
- Onun həyatı təxminən elə belə keçib. - deyə cavab verdi.

DEMOKRATIYA BARƏDƏ

Çaşqınlıq və nabələdlik dolu dumanlı xeyallarla qurmağa tələsdiyimiz, illər uzunu «qura-qura», heç cür qurub qurtara bilmədiyimiz demokratiyanın özəl mahiyyətini anlamaqdan ötrü Uca Allahın idarəcilik üsullarından üzdə görünənləri duyub anlamaq kifayətdi.

Özlərini azad bilsələr də, atdıqları hər addımları, gizli qəlb niyyətləri ciddi nəzarətdə saxlanılan, zahirən cilalı mələklər ierarxiyasının himayəsində, əslində isə, Tək Bir Allahın sərt və mərhəmətli hifzi altında yaşayan insanların sadəlövh bir xəyalparəstliklə qurub düzəltməyə çalışdığı «demokratiyanın» nə olduğundan özlərinin də xəbəri yoxdu.

KÜLƏYİN HİKMƏTİ

Bu səhər mətbəx pəncərəsindən görünən nəhəng tutun, budaqlarını hərəkətə gətirib ağır-ağır yelləməsindən ürəyim düşdü... Bayaqdan cansız hərəkətsizlikdə donmuş budaqları yerindən oynadanın, uzaq məktəb illərində coğrafiya kitablarından öyrəndiyimiz adı hava axıntısı yox, ölüləri dirildən həmin o sırlı Axıntı olduğunu axır ki, başa düşdüm.

DUYĞU ÇƏKİSLİ

Yazı masamın üstündə dünyasını nə vaxtsa, çoxdan dəyişmiş nakam müəllifdən qalmış tək, qəribə bir kədərlə qalaqlanan, səhifələrinin solğunluğu və dağınılıqlıyla əntiq yazıları andıran əlyazmalarına əl yetirməyə imkan tapmadığım dövrlər içimdən dəmir orden-medallar, yaxud, bürünc üzüm salxımları tək, yanaşı asılan, mən yeridikcə, oturub-qalxdıqca, bir-birinə dəyib ağır-ağır cingildəyən fikirlərimin, duyğularımın səsini eşidirəm...

QORXUNC UYARLIQ

Vaxtı ilə ədəbiyyatımızda «külüng çalan», qalın-qalın, dəbdəbəli kitablar yaza-yaza aparıcı vəzifələrdə çalışan, fəxri kürsülərdən coşqun əzmkarlıqla "aktual" məsələlər qaldıran... zaman ögdükcə isə qocalıb, qartıyb zəifləyən, səsi, heyi tükənib, gözünün qarası ağına qarışan, təqaüdə çıxıb, yaşadığı binanın həyətində, gözdən-könüldən uzaq,

sakit bir guşədə, hər an ortadan çatlayıb onu üzüaşağı buraxacaq nazik, quru budaqda oturan tək, sınıq həyət skamysının bir küncündə oturub, xəstə tülkü mürgüsüylə uyuyan ağsaqqal bir yazılımız seyr etdikcə, dövlətə olan yenilməz sevgisini səsinin ən təsirli cəalarlarıyla, bəlağətli sözləri, zər-zibali ifadələriylə izhar eləməkdən yorulmayan, bu şöhrət savaşında bütün həyatəhəmiyyətli orqanlarını zədələyən digər qələm adamını – həyatsevər aktivliyi burnundan püskürən növbəti qurbanı xatırlayıram.

MÜLK TƏNTƏNƏSİ

Bu yaxnlarda iştirak etdiyim yas məclisində masanın o biri tayında mənimlə üzbeüz oturan qadınların süfrəyə düzülmüş təamlara, görüşünə tələsdikləri sevgililərin vüsalına yetişmiş tək, sevgi və həsrət dolu baxışlarla zillənməsindən, yeyənlərin və yeyilənlərin eyni materialdan olduğunu anladım.

MÖHTƏŞƏM MÖTƏBƏRLİYİN İFLASI

Bir çox "möhtərəmlər"in möhtərəmlik və möhtəşəmlik atributları olan bahalı malikanələrin və maşınların, torpaq ərazilərinin və digər zənginliklərin son illər ucuz şoubiznesin möhtəşəmlik və mötəbərlilik iddiasından xeyli uzaq, səfəh nümayəndələri tərəfindən əldə edilməsi, ölkənin «möhtəşəmlik» və «mötəbərlilik» statusunu bir xeyli laxladıb.

QUS MÜƏLLİM

Bu yaxnlarda balaca əl lupaşının böyüdücü şüşəsiylə Hind okeanının qaranlıq dərinliklərdə mamır və dəniz otlarının üzərinə qalxanvari bədni ilə yatan, qırçınlı dodaqlarının arasında ustalıqla gizlədiyi iri, qılıncvari dişləri və üzgəcdən çox, yiğcam balıq torlarını andıran qırmağabənzər ətraflarının bilinməz qapanmalarıyla tutub udduğu ovun pusqusunda yaşayan əcaib dəniz filinin şəklinə baxdıqca, ədəbiyyat və maarifçilik yanğışıyla alışib-yanan qəlbinin ağrıları qəddini əymış, aq, pərişan saçları kədərli simasının nəcib mərhəmetini bir qədər də artırılmış görkəmli xalq yazılımız - ölkənin bütün fəxri adlarına və təltiflərinə layiq görülsə də, incik qəlbinin qırışları heç cür açılmayan, hörmətli Qus müəllimi xatırlayıram.

DUYĞU-ADAM

Bir-birinin gah lehinə, gah əlehinə işləyən izaholunmaz qayda-qanunları arasında çəşib azlığımız bu dünyanın şüurla yox, məramını və məntiqini qavramaq iqtidarında olmadığımız qüdrətli Duyğu Sistemi ilə idarə olunduğu barədə uzun-uzadı fikir səyahətimi başa çatıranda anladım ki, mən özüm də Duyguyam...

SÜRƏT QATARINDA

Son illerin iti zaman axarında - bir-birini il-ildən daha sürətlə qovub qapadan gecə-gündüz növbələnməsində özümü, pəncərələrindən görünən mənzərələri lilli çay suyu tək, böyük-başımdan axıda-axıda məni harasa uzaqlara - son mənzilli, ünvanı təsəvvürümə siğmayan uzaq, sırlı boşluqlara aparan sürət qatarında hiss edirəm... Qatarda məndən savayı ayrı sərnişinlərin olduğunu bilsəm də, özümü qatarın yeganə ayıq sərnişini, bəzənsə bu dəli uçuşdan nəşələnib sürəti bir az da artırın sürücüsü hiss edirəm. Nə qədər çalışsam da, nəfəs dərib nə özümü, nə qatarın ilgimvari sürətiyle harasa, irəliyə sovrula-sovrula havaya dağılan duyğularımı saxlaya, toparlayıb kağıza köçürə bilmirəm... Bu dəli sürətin cəngindən qurtulmaqdən ötrü, ən yaxın məsaflərdə mənimlə yanaşı axan Yazı Ərazimə keçməli olduğumu, Ora - yanaşı qaçan çaparaq atların birindən o birinə atılan tək, atılmalı olduğumu anlayır, bütün qüvvə və bacarığımı bu taleyülü sığrayışa hazırlayıram...

OYANIŞ

Xırda, yorucu məişət qayğılarıyla yükləndiyim sıravi günlərin birində - həyat yoldaşım və uşaqlarımıla şəhərkənarı gəzintiyə çıxdığım iliq bir yay axşamı qəfildən, ətrafimdakı bu doğmalarımla birgə nə vaxtsa yoxa çıxacağımızın acı reallığını, hamiliqla qərq olub, möhtəşəm hava uçurumlarında toz zərrəcikləri tək əriyib itəcəyimiz böyük ZAMAN kəsiyini ən yaxın məsaflərdə duyub vahimələndim. Və elə həmin an o əbədi HEÇLİY-in qaranlıq, dibsiz boşluqlarında pərən-pərən olub didərgin düşəcək bu mehriban ailə üzvlərimin - oğlum, qızım, ərim sandığım bu doğmalarımın, mənə heç bir aidiyəti olmayan sıravi, ölümlü insanlar olduğunu anlayıb dəhşətə gəldim...

GÖRÜNTÜ BURULĞANLARINDA

Günlər, aylar bulanıq mürgü yuxusu tək, hey ha yanasa axır... Hər şey canını, çəkisini itirə-itirə ötəri görüntüyə çevrilir... Bəlkə də nə vaxtsa hansısa filmdə, ya yuxuda

gördüyüm bu tanış görüntülərin bir daha dirçələcəyinə, öz əvvəlki rənginə və halına qayıdacağına ümidi yoxdu daha...

Artıq dostlar və qohumlar da görüntüyüə çevrilməkdə, diri ikən yaddaşma çökəmək qabiliyyətini itirməkdədirler... Uzun illərin qar, yağış izlərini divarlarında, sakinlərinin üzlərini və sözlərini canında saxlayan Mərkəz də artıq nə vaxtsa, uzaq qərinələrdə buralarda yaşayıb-yaratmış qədim insan məskənini xatırlatmağa başlayıb...

DÜŞÜNMƏK AZARI

Bütün şüurlu həyatımı nə vaxtsa bitib tükənəcəyini gözləsəm də, heç bir vəchlə bitib başa çatmayan məişət problemlərini bir-birinin ardınca, nəfəs dərmədən həll edə-edə, canımı hey nələrdənsə qurtarmaq istədiyimi anlayan qızımın:

- Axı niyə bu qədər problemi bircə günün içində həll eləmək istəyirsən?.. - sualına:
- Axı sən bilmirsən. Təsəvvürünə belə gətirmirsən ki, mənim nə qədər işim var. - deyə cavab verəndə, bir anlıq dediyim o “iş”-in nədən ibarət olduğu barədə düşündüm. Və bir o qədər də yüklü olmayan iş rejimimdə bitib-tükənməz məşğulluq əhvalı yarananın, illər uzunu saatlarını, günlərimi, aylarımı ovuc-ovuc udan düşünmək azarı olduğunu anlayıb, öz dediyimdən utandım.

YUXU DEBATLARI

Küləkli, yağışlı payız axşamlarıyla ekran qarşısında oturub, təşviş və həyəcan dolu seçki debatlarını seyr etdikcə, nə iləsə gərgin şahmat oyununu andıran bu məclisin bir neçə dəqiqəyə sona yetəcəyini, studiyanın işqli salonunu tərk edəcək namizədlərin qaranlıq, küləkli küçələrlə evlərinə yollanacağını, orda tənha yataqlarına girib, “islahat”, “təminat”, “təzminat” sözlərinin işləmədiyi sırlı yuxu aləminə qərq olacağını təsəvvürümə gətirdikcə, bu tədbirli insanlar üçün qəribə bir narahatlıq keçirir, ürəyimin hər an baş tuta biləcək təhlükəyə bənzər nədənsə sıxıldığını duyurdum.

İLAHİ SİRLƏRDƏN

Müqəddəs Quranın, insanın canüstü əzablarını yüngülləşdirən “Nazılət” süresində Axırət Günü barədə yazılın: “(Ey peyğəmbər,) səndən Qiymətin nə zaman olacağını soruşacaqlar. De ki, Rəbbinin yanındadır Onun sonu. De ki, Onu görünce elə xəyal edərlər ki, bu dünyada bir axşam, ya bir səhərdən çox qalmamışlar...” ayələrini oxuduqca, insanları, dağları, evləri kökündən qoparıb çəkisiz toz zərrəcikləri tək, havaya sovuracaq möhtəşəm Axırət qasırgasının bizlərin düşündüyü kimi, qarşıda yox, hər zaman hardasa, ləp yaxınlıqda - görünməz laylarla üst-üstə qalanmış sırlı zaman ərazilərinin hansındasa cövlən elədiyini anlayırsan...

YAZICI GUNAHI

(hekayə əvəzi)

Gecələr qucağıma qısılıb, özümdən uydurduğum növbənöv nağılları dinləyə-dinləyə yuxuya getməyə alışmış balaca Rüstəm bir gecə yuxulaya bilmədi. Nağılı bitirib, o biri otaqda yarımcıq qoyub gəldiyim əlyazmama qayıtməq üçün yataqdan sıvişdiyimi hiss edərək gözlərini açdı, başını yastıqdan dikəldib ardımca:

- Hara, bəs mən?.. - deyə qışqırdı.

Mən uşağın yuxusunu qaçırırmamaqdan ötrü mümkün qədər astadan:

- Sən yat, gəlirəm indi. - deyib aradan çıxməq istədim sə də, o, dikəlib bu dü dəfə yerinin içində oturdu, balaca dodaqlarını salladı, səsi titrəyə-titrəyə:

- Sən hər gecə belə eləyirsən. – dedi. - Məni yuxuya verib, gedirsən. - və balaca ovuclarıyla gözlərini ovxaladı.

Nə deyəcəyimi bilmədim. Ortaya düşən yönəmsizliyi aradan qaldırmaq üçün:

- Yox, mənim balam. Su gətirməyə gedirəm. Sən uzan. - dedim sə də, Rüstəm uzanmadı, içi şübhə və saiqılıq dolu gözlərini üzümə zilləyib:

- Mən bilişəm. - dedi. - Sən yenə nə isə yazırsan. Hə?..

Canımı bu gərginlikdən tezçə qurtarmaqdan ötrü qısaca:

- Hə, - deyib otaqdan çıxməq istədim sə də, ayaqlarım getmədi.

- O yazı nə vaxt bitəcək?.. - Rüstəm elə dedi, elə bil indicə ağlayacaqdı.

Fikrim qonşu otağın yarıqaranlığında “soyuya-soyuya” yolumu gözləyən yazılarım da:

- Yəqi ki, heç vaxt. – deyib, susdum.

Rüstəm ağır zərbə almış kimi, balışın üstünə yixilib, bir müddət hərəkətsiz qaldı, sonra üzü divara çəvrilib, yorğanı başına çəkdi.

Çarpayıya yaxınlaşış, yorğanın altına girdim, Rüstəmi bağrıma basıb saçlarını sığalladım.

- Bəs nağıl bitəndə deyirdin hər şeyin sonu var?.. – Rüstəm geriyə qanrilib, içi xof dolu gözlərini üzümə zillədi. Nə baş verdisə, mən qəribə bir qəddarlıqla:

- Bütün nağılların sonu var. Yazınınsa sonu yoxdu, mənim balam. - dedim.

Otağın yarıqaranlıq sakitliyində ölüm hökmü kimi partlayan bu sözlərdən özüm də kövrəldim. Boğazımı dolan qəhəri udub, divar lampasının işığını keçirdim.

XİLASIN SONU

İllər uzunu bu dünyadan yönsüz, yönəmsiz qanunları arasıyla çizilib qanaya-qanaya, ölüb dirilə-dirilə ilmə-ilmə, naxış-naxış, söz-söz yiğib, hörüb, axır ki, başa çatdırğıım İMPERİYAMIN səskeçirməz, üzkeçirməz, şəffaf səddləri arasındayam... Burdan çox-çox uzaqlarda lazımsız, ölü bitkilər kimi saralıb-soluxan, getdikcə quruyub uyuqlaşan

«mötəbər» qanunların mən dəyib-toxunmadan, özü-özünə ovulub, üyülüb, qayıtmaz boşluqlara sovrulduğunu duyuram...

1. **Mülk dünyası** - maddi məkan, hisslərlə qavranılan bədənlər dünyası. İnsanların realizə olduğu dünya.
 2. **Mələküt dünyası** - ilahi məkan, qeyri - maddi obyektlər və arxietiplər dünyası.
 3. Quran: "Hədis ül Qüds"
-

ESSELƏR

NATIQ SƏFƏROVA MƏKTUBLAR

Əzizim Natiq, bu məktubu sənə ötən ilin sentyabrında – havaların sərinləşməyə başladığı ərəfədə qoyub getdiyin həmin o sıniq-salxaq Tərcümə Mərkəzindən yazıram. Niyəsə, indi sənə məktub yazmaq mənə qəribə gəlir. Sənə heç vaxt məktub yazmamışam, ona görə, yoxsa indi səninlə məktub vasitəsi ilə ünsiyyətdə olmağın özü mənə qəribə gəlir?.. Axi həmişə yaxınimdə olmusan?!.. Elə indi də bilirom, hardasa, buralardasan. Bunu bəzi səhərlər, əsasən də, sənin sevdiyin havalarda - havanın indiki kimi sərinləşməyə başladığı, yağışın, çiskinin, isti bürkülərin qızdırıb tarıma çəkdiyi əsəblərini soyudan vaxtlarda lap dəqiq hiss edirəm. Əvvəl dəhlizin hansı tərəfindənse partlayan asta gülüşün eşidilir, bir qədər sonra qəbul otağında güldürdüyüñ qızların səsi gəlir və mən səni görmədiyimdən bəri deyib danışacaqlarımı tələm-tələsik yadına salmağa başlayıram. Bizimlə olmadığın bütün bu ili qəribə bir sadəlövhüklə, ya bəlkə itki sisiltiləri hələ sovuşmayan canımı qorumaqdən ötrü sənin yenə həmişəki kimi – uzun fasilərlə tənbəlliyyindən, yaxud bu dünyadan iyrəndiyinə görə küçəyə çıxa bilmədiyindən gəlməyib ara-sıra telefonla hal-əhval tutacağından arxayın idim. Yəni sən, həqiqətən, bir də heç vaxt gəlməyəcəksən?..

İndi hardasan?.. Bu məktubum çatacaqmı sənə?..

Eyvaz dünyasını dəyişəndə, yadındadı, ağrılarına dözə bilmirdin, balaca əllərini dizlərinin arasında cütləyib uşaq kimi qarşında otururdun, dinməz-söyləməz üzümə baxırdın, özün də gülümsəyirdin ki, birdən çəkdiyin ağrıların ciddiliyini anlayaram?.. Axı sən həmişə məni balaca hesab eləyirdin?!.. Bəlkə də sən haqlısan. Mən niyəsə, heç cür böyümürəm. Ömrüm uzunu bir-birinin ardınca verdiyim itkilərdəndi, ya nədəndi ki, elə bil yaşa dolmuram, daim ha yandansa üstümə axan bitib-tükənməz yetimliyin zədələrindən azad ola bilmirəm. Görən niyə, hə?..

Aydın öləndə də, mən ağladıqca üzümə pərt-pərt baxıb gülümsəyirdin. Elə gülümsəyirdin, elə bil onun ölməyindən xəcalət çəkirdin.

Bəs indi necə, gülümsəyirsən?.. Axı mən yenə ağlayıram.

Qəribədi ki, hüzr məclisindən sonra sənin üçün ilk dəfədi ağlayıram. Görünür, bir daha gəlməyəcəyini yalnız indi anlayıram, sənə məktub yaza-yaza. Özün belə öyrətmışdin məni. Gah tez-tez gəlirdin, gah da aylarla adamlı heç danışmaq istəmirdin. Bilirəm, sənin üçün maraqlı deyil, amma hər halda yazıram: Mərkəzdə hər iş öz qaydasıyla gedir. «Xəzər»in ikinci sayının çapdan çıxmاسını gözləyirik. Sənin əvəzolunmaz tərcümələrinin yerini heç kim doldura bilmir. Necə də bu vaxta qədər ağlıma gəlməyib ki, jurnalda klassik tərcümələri yada salan boş bir rubrika açaq. Yaxud səni andıracaq boş səhifə, tərcümələrin olmayan boşluğun altında isə imzan.

İndi Ramiz də, Zakir də jurnalın işinə çox köməklik edirlər. Görürlər axı, təkəm. Yaşar da, Nəriman da, İbrahim də həvəslə işləyirlər. Hələ təzə bir qızımız da gəlib – Ülkər. Sözün əsl mənasında, sənin davamçındır. Danışmaqla arası yoxdu, ədəbiyyatı sənin kimi – dərisi ilə hiss edir, sənin kimi də işgüzardi.

Ramizi görəndə, niyəsə elə bil səni görürəm. Axı o da sənə çox bağlıdı. Biz, ümumiyyətlə, niyə bu qədər bir-birimizə bağlılıq?..

Görürəm, Ramiz də məni görəndə pis olur, amma üzə vurmur. Eləcə Vaqif də, Zakir də, sevimli oğlun Şahbaz da. Sənin barəndə danışmağa burda heç kim ürək eləmir. Məni ağırtmaqdən qorxurlar, ya özlərini sənin aqrından qoruyurlar?.. Səndən sonra hamı üçün qorxmağa başlamışam. Gah Ramiz üçün qorxuram, gah Vaqifdən nigaran qalıram.

Məndən nigaran qalma. Özün ki bilirsən, belə zədələrə öyrəncəliyəm. Bunu da bir təhər ötüşdürücəyəm. İnsan nəyə öyrəşmir ki?!.. Başımı sufilərlə qatram.

Sənə gör bir nə deyirəm. Deyirdim həmişə sənə ki bu təhsil, kitablar və sairə mənə heç nə vermir?.. Mənə verilən hissələrim və duyğularımla verilir?.. Mən bir onların köməyi ilə maariflənirəm?..

Bax ki Məhəmməd peyğəmbər bu barədə nə deyib:

«Ay Allah, Sənə tərəf heç bir fayda götürmədiyim biliyim sarıdan qaçıram...» Dahiyanəydi, yox?.. Bir də Qəzalinin qısa tərcüməyi-halını oxuyanda yaman kövrəldim.

Bağdadın baş mədrəsəsinin baş müəllimi, İslam hüququ müdərrisi (professoru) Məhəmməd əl-Qəzali qəfildən naməlum səbəbdən işini yarımcıq buraxaraq şəhəri tərk edir... Var-dövlətindən, əmlakından imtina edən sufi zahidliyə, tərk-dünyalığa çəkilir. Bir neçə ildən sonra ailəsinin davamlı təkidi, zahidlik həyatının codluğuna davam gətirməyən bədəninin hökmüylə yenidən mədrəsəyə qayıdırsa da, tezliklə (dörd ildən sonra) yenidən şəhəri tərk edib bu dəfə əbədi olaraq, yoxduğa qərq olur. Bir müddətdən sonra böyük sufinin dünyasını uzaq səhralıqda yerləşən kimsəsiz mağaraların birində - ac, tənhaliq həyatında dəyişdiyi məlum olur.

İslamin sütunu sayılan Əl Qəzalinin həyatı barədə bu qısa bioqrafik məlumat niyəsə mənə sənin kədərli xatirələr və əziyyətlər dolu iztirablı, çətin həyatını, Mərkəzdə işlədiyin dövrləri, burdan küsüb getməyini, bir qədər sonra bizim təkimizlə geriyə qayıtmagını, sonra yenə, bu dəfə bizləri ədəbi tərk etməyini xatırladı...»

Axi sən incə idin?!.. Havanın temperaturundan tutmuş insanların üzlerinin ifadələrinədək, hər şey sənə öldürücü dərəcədə təsir eləyirdi. Gah qıcıqlandırır, gah kövrəldirdi... Bircə kəlmə söz, yaxud Günəşin naqolay şüası səni məhv edə, yaxud göylərə qaldıra bilirdi...

Bir müddət xəstə yatan Vaqif sağalıb işə çıxanda necə ağladığın yadındadı?..

Bilirəm, indi bizlərə deyiləsi nə qədər sözün var, nə qədər acılı-şirinli təəssüratın yığılib. Kədərli və gülməli. Axi sən ən kədərli şeylərdə belə gülməli olan nə isə tapmağın ustası idin?!..

2005-ci il sentyabr

Əzizim Natiq,

çoxdandı sənə məktub yaza bilmirəm. Ona görə yox ki, buna vaxtim yoxdu, ya səni unutmuşam. Sadəcə, yenə məni daim xilas eləmək istədiyin həmin o qayğılar bataqlığında vurnuxmağımızdayam və bu havasız darisqallıqdan yazib sənin də üreyini sixmaq istəmirəm. Bilirsən ki, həmişə yadimdə və yanım dasan. Bəzən sübhün erkən çağında soyuq, küləkli havaların ara verdiyi sakit ayazlarda ara-sıra budaqlara, pəncərə məhəccərlərinə qonub orda gizli-gizli cippildəşən quşları dinlədikcə hardansa, lap yaxından, yaxınlaşmaqdə olan təhlükədən ehtiyat edən səsini eşidirəm...

- Bunlar yenə əttökən civiltilərini işə saldılar. Olsun ki, yaza az qalıb...

İndi quşların "əttökən" civiltiləri daha məni əvvəlki qədər darixdırmır. Olsun ona görə ki, yazın gəlisiindən xəbər verən bu civiltilərin daha səni darixdırmadığını bilirəm və indi daha nə yazın gəlişi, nə havaların isinməyi, nə də bu isinmələrin ardınca gələn "qorxunc yay" məni əvvəlki kimi qorxutmur. Oralarda yay olurmu?..

Burda biz səni tez-tez xatırlayıraq. "Natiq demişkən" deyib məzəli sözlərini, duzlu ibarələrini yada salıb xeyli gülürük, sonra da qəmli-qəmli susuruq. Burda Mərkəzin bu təmirsiz binasında yerin hər an görünür. Ələlxüsus da, hamımız bir yerə yığışanda.

Dünən Vaqif Cəbrayılzadə qəbul otağına girib:

- Afaq evdədi? - soruşanda da, qəbul otağında olanlar onun bu "səhvinə" gülüşəndə də, mən yenə səni, rəhmətlik Aydını xatırladım. Axi Mərkəzi bizim evimiz edən - siz oldunuz?!.. Sənin yoxluğunu məncə, ən çox, mən hiss eləyirəm. Ən çox da, məxsusi bir ləzzət aldiğın "dəqiq" müşahidələrimi sənə danışmaq istədiyim, amma elə həmin an da səninlə danışmağın mümkünzsız olduğunu anladığım ən çıxılmaz, ən darisqal məqamlarda. Az qala, hər an, hər saniyə görüb, tutub, anlayıb "kəşf etdiklərimi", duyub yaza bilmədiklərimi, yaxud sözə və yazıya gələ bilməyənlərin mahiyyətini, olduğu qədəri və dəqiqliyi ilə, öz şirəsi və incəliyi ilə anlayan, basmaya hopdurən tək, canına çəkən ikinci müsahibi indi hardan tapım?...

İndi mən həmin o "qırmağıma keçənləri" Ramizə, Vaqifə, Zakirə danışıram və danışdıqca sənin hardasa, lap yaxında oturub xisin-xisin güldüyünü, "sən mənim canım, onu bir də danış", – deyib böyürdən piqqıldadığını eşidirəm... şad xəberdən işıqlanan tək, xoşbəxtlik və səadət saçan gözlərinin parıltısı da elə bil bir anlıq aramızdan sıvişib ötür... gülüb-gülüb qəfildən susursan, demək istədiklərini deyə bilmədiyindən, ya bəlkə bizə dediklərini eşitmədiyimizdən tutulub pərt olursan... bizdən, yoxsa acı taleyindən, yoxsa aramızdan şəffaf pərdə kimi asılıb bizləri səninlə üz-üzə, göz-gözə durmağa qoymayan keçilməz Zaman Səddindən küsüb qeybə çəkilirsən...

Bir vaxtlar Aydının oturduğu yerdə oturub keçmiş günləri yada saldıqca yadına, həmin bu otaqda balaca əllərinlə rəhmətlik Aydının saçlarını "əyirib", başında "tac" düzəltməyin, Aydınınsa, sənə müqavimət göstərmədən məlul baxışlarla bizə baxa-baxa, günahsız uşaq təbəssümüylə gülümsəməyi, iki gündən bir Mərkəzin birinci mərtəbəsindəki otağında, balaca elektrik sobasında sosiskayla bibər qızartmağın, hamımızı başına yiğib türk mührəribələrindən, Xaç yürüşləri zamanı baş verən qanlı qarşıdurmalardan, çox sevdiyin Stalindən, Rasputindən, əcaib ölümlərlə ölen əmilərindən, Naxçıvandan, çətin uşaqlıq illərindən danışa-danışa yedirtməyin, bu «nahar ziyafətindən» qəribə, anlaşılmaz bir həzz almağın, siqareti damağına qoyub gözlərin dumanlana-dumanlana xəyallara dalmağın düşür... Bütün bu danışdıqlarını çölün qarlı-qasırqalı viytlisindən qurtulub, sənin balaca, isti komana qısıla-qısıla, hardasa yaxında çırtılıyla yanın divar sobasının (əslində isə xırda ölçülü, adı elektrik sobasının) istisinə qızına-qızına, xüsusi məhərətlə bişirdiyin bibərli sosiska qızartmasından yeyə-yeyə dinlədiyimizdən, ya nədənsə, indi hər şey mənə, nə vaxtsa, uşaqlıqda dinlədiyim qədim, mehriban nağılları xatırladır. Sənin o balaca "komanın" rahatlığı, o əfsanəvi "sobanın" çırtıltısı bu gün də Mərkəzin qızdırıcısız, köhnə binasını isitməyindədi. Çatışmayan - bircə nağılcıdı. Öz əsrarəngiz "nağıllarıyla" bizləri həyatın miskin xirdalıqlarından, qorxunc, eybəcər reallıqlarından xilas edən balaca, mehriban nağılçı.

Səni bir də ən çox əlimə qələm alıb yazmağa başlayanda xatırlayıram. Yazılarımı, məsuliyyət və sayıqlıq saçan uşaq sıfətiylə oxumağını, axıra çatlıqda, vərəqləri bir neçə an səliqəylə üst-üstə yiğib guya sahmana sala-sala, əslində isə, düşünmək üçün vaxt uda-uda susmağını, sonra eynəyini çıxarıb üzümə məmnunluqla, yaxud narazı turşumuşluqla zillənməyini, əsər xoşuna gələndə:

- Filliqranni yazılıb, əhsən! - deməyini, gəlməyəndə, (əsasən bu, "Duyğularla" baş verirdi) - Afka, bu, ciddi iş deyil. Başını bunlarla qatma. Böyük gəmiyə üzməyə, dərin dəryalar gərək, - deməyini xatırlayıram.

Böyük ədəbiyyatın nə demək olduğunu, əsl ədəbiyyatı konyukturdan fərqləndirən cəhətin əsərin insana təsir dərəcəsi ilə təyin edildiyini, yazıçının nəyi yazmalı, nəyi yazmamalı olduğunu və sair və ilaxır ədəbi mətbəx incəliklərini müəllim səbri və həvəsi ilə başa salmağın heç vaxt yadımdan çıxmayaçaq. Axi mənim müəllimim sən olmusan. Heç bir kitabda və ali məktəbdə oxuyub eşidib öyrənə bilmədiklərimi mənə sən izah eləmisən. İndi daha mən sənin nəzarətin və iradların olmadan da, nəyi yazmalı, nəyi yazmamalı olduğumu bilirəm, amma, bu yazıldan daha əvvəlki qədər həzz almırıam, hər cümləmin, hər sözün üstündə əvvəlki kimi əsmirəm. Son bir neçə ili əsərlərimə yaranan biganəliyim, olsun ki, sənin o "filliqran" reaksiyalarından məhrumluğumdu. İndi mənim səninlə tək bir ünsiyət vasitəm qalıb: - Sənə məktub yazmaq.

Sənə yaxın günlərdə yazdığını bir neçə duyğumu göndərirəm. Bu duyğuların hansından təsirlənəcəyini, hansını oxuyanda uğunub özündən gedəcəyini, hansına çatanda: "Afka, vallah sən dahisən, mən ölüm, bunu necə tutmusan?.." - deyib yasti-yasti güləcəyini, hansından kövrəlib susacağını, içi iztirab və sevgi dolu gözlərin dola-dola üzümə zillənəcəyini bilirəm...

1. Aydın Məmmədov - Mərkəzin ilk sədri, görkəmli türkoloq-alim

2006 – sentyabr.

Əzizim Natiq!

Sənə yeni il ərəfəsi - soyuq küləkli sübh çəğinin ala-toranlığında, heç vaxt qızdırıcı ilə isitmədiyimdən gün ərzində lap soyuyub sakitliyi və kimsəsizliyi ilə əfsanəvi qraf Drakulanın qorxunc sarayını andıran yataq otağımdan, bu otağın yeganə isti guşəsi olan çarpayımdan yazıram.

Bilmirəm, demişdim sənə, ya yox, mən niyəsə, yalnız çarpayıda - yarıoturaq vəziyyətdə balışa söykənən yerdə yazıram. Olsun ki, ona görə ki, yalnız bu çarpayıda özümü evin və çölün bitib-tükənməz mənasızlıqlarından, dəryanın ortasında bitmiş tənha adada sudan qorunan tək, qoruya bilirəm. Ayaqlarımı, həqiqətən, yerdən üzən bu yumşaq ada olsun ki, məni hələ də nələrdənse xilas edir.

Əslinə qalanda, sənə tez-tez yazmaq isteyirəm, amma bu, həmişə alınmır. Sənə məktub yazmaq nisgili tərslikdən, məni ya yol getdiyim yerdə, ya adamlar arasında, ya da işlərimin ən qızğın çağrı, bir sözlə, əlimin qələmə çata bilmədiyi ən yönəmsiz məqamlarda yaxalayır. Yadındadı, «Xəzər»də çap etdiyimiz Fitsceraldın, Vulfun, Hemenqueyin məktublarını oxuduqda:

-Birimiz də uzaqda yaşamadıq ki, kefimizə düşəndə, bir-birimizlə məktublaşaq... - demişdin?..

İndi sən uzaqlardasan... mən də sənə məktub yazıram.

Hər axşam işdən evə doğru, adamlar və maşınlar dolu basıraq küçələrlə addımladıqca, bu qorxunc adam qasırgasında boğulub ölməməkdən ötrü, şəhərin uzaq, dağüstü qaranlıqlarında, daim soyuq küləklərin oynadığı, növbənöv yağıntıların yuyub-islatdığı qəbrin barədə düşünürəm və anlayıram ki, sənə yazdıığım məktubları mən həm də həmin o qaranlıq, kimsəsiz sakitliyə, maşın və adam səslərinin eşidilmədiyi, heç kimin heç hara tələsmədiyi, sakitliyin də, küləyin də daim asta - asta, tələsmədən nə isə dediyi o çılpaq məzarlığa, yaxud harasa daha uzaqlara - alçaq, taxta çəpərli həyətləri, qırmızı, kirəmid damlı komaları, tək-tük ayaq izlərinin saldığı ensiz ciğirlərlə harasa Şimala uzanan uzaq, qarlı rus kəndinə yola salıram...

- Əslində mən rusam, özü də beloqvardeyetsəm, - deyirdin, amma axı Naxçıvanda doğulmuşdun?!.. Bəs mən səni hardan tanıyırdım?.. Lap uşaqlıq illerindən... nə vaxtsa, necəsə birgə keçirdiyimiz iztirablar və doğmalıqlar dolu, o uzaq illərdən?.. Andersenin yazı masasının üstündəki qədim, büllur külqabının kənarında oturub bu dünyanın ədalətsizliyinə və qəddarlığına ağlayan balaca Nağılçı olduğunu hardan bilirdim?..

Bu dünya sirrlərlə doludu və nə yaxşı ki, bu sirlər bir ucdan «açıldıqca», onların müəmmalar və məxfiliklər dolu tükənməz qatlarının sonu olmadığını anlayırsan, dünyanın tək bir elə bu doğulandan bura görüb-tanıldığın sehrsiz, məzmunsuz varolmalar məskəni, ən uzağı, Kainatın bir tərəfindən asılmış vəziyyətdə, hey hansısa boşluqlara sarı üzən çıxılmaz hava adası olmadığını anlayırsan.

O gün Tehran gəlmişdi. Sənin bir vaxtlar özünəməxsus, kaloritli təsvirlərinlə danışığın Şəms Təbrizi ilə Cəlaləddin Ruminin bir vaxtlar yol ayrıcında baş tutan əlamətdar tarixi görüşündən - «İki dənizin görüşü»ndən bəhs edən həmin o kitabı mənə gətirmişdi. Danışığın o tarixi hadisədə Şəmsi bihuş edib yerə yixan qısa dialoqu unutmuşdum. Kitabı oxuyanda isə, orda məni bir məqam da - Radiy Fişin bu görüşdən aldığı təəssürat barədə qısa şərhi tutdu:

«O dövrün insanları aşiq olduqda xəstələnər, sevgidən ölərdilər... Dərin fikirdən, yaxud dəqiq təsvirlərdən riqqətə gəlib ağlayar, heyrət dolu nalələr təpərdilər... »

Bu bəndi oxuduqca, gözümün qarşısına sənin söz və duyğu həssaslığın, bənzərsiz reaksiyaların, danışib-dinlədikcə, doluxsunub nisgillə susmağın, körpə uşaq sadəlövhilüy ilə sevinməyin, ya da əsəbileşib balaca qəladiatora dönməyin gəlirdi. Axi sən, əslində, Sözdə, Yazıda yaşayırdın?!.. Səni usta deyilmiş sözdən, ya yazdan savayı, başqa nə ilə təəccübəldirmək, sevindirib kədərləndirmək olurdu ki?..

O gün çox sevdiyim mərhum bir yazıçının yiğcam yubiley mərasiminə getmişdim.

Deyəcəksən: «Səndən nə əcəb?!..»

Söz və sənət adamlarının yiğişdiyi bu yarıqaranlıq, xudmani zalda bütün axşamı niyəsə elə səni düşünürdüm. Axi sən heç vaxt belə tədbirlərə getmirdin?!..

Mən də elə o barədə - ömrün boyu əqidə və məslək baxımından, əslində, guya sənə doğma olan bu adamlardan bu qədər uzaq qaçmağının səbəbi barədə düşünürdüm. Bilmirəm, zəlin zəif işığından idi, ya o gecənin sıxıntı və təəssüf dolu atmosferindən idi, nə idisə, o axşam elə bil içi yosun və xırda balıqlar dolu bulanıq akvariumun içinde idim... (indi dəqiq bilişəm ki, gülürsən) Qəribədi ki, o gecədə iştirak edənlərin çoxu, sonradan belə məlum oldu ki, niyəsə bir-birini görə bilməmişdi. Nə mən, nə də Ramiz, sən demə, o gecə hardasa lap yaxınlığımızda əyləşən Vaqifi, Vaqif isə bizləri görməmişdi. Eləcə də o birilər... Sözün əsl mənasında, mistik bir atmosfer idi. Danışmaq üçün səhnəyə çıxanların ayaq səsləri eşidilmirdi... dəqiqədə bir, kimsə, hardasa, akvariumun dibinə yatan sürüşkən yosun bataqlığında sürüşən kimi, büdrəyib sürüşürdü...

O axşam həmin o səssiz, ehmal tədbirdə mənə elə gəldi ki, ədəbiyyat adamları bu başıqarışq, işgüzar şəhərdə içi yosunlar və xırda balıqlar dolu bulanıq akvariumun içini salınmış vəziyyətdədirələr. Bilmirəm, zamanın buyruğu belədi, yoxsa daim sakit, qayğısız həyata alışmış bu tədbirli qələm əhli müstəqillik adı altında qopan bütün bu vurdú-vizandan, bu dəli entuziazmdan özünü yalnız bu şəkildə qoruyub saxlaya bilir?..

Ümumiyyətlə, son vaxtlar ölkə həyatında gedən işgüzar irəliləyişlərin hansı iblisənə məkrləssə Ədəbiyyatın, mədəniyyətin məhvinə yönəldiyi duyulur. Ölkənin yaşayış rıfahı yüksəldikcə, dükan və restoranların, əcnəbi qurumların və maşınların sayı artıb əlavəliyət qoşulur, su və kanalizasiya sistemləri abadlaşdırıldıqca, Ədəbiyyat öz incə əhli ilə harasa kənara - girişi, çıxışı olmayan, gözdən-könüldən uzaq, qapalı bir əraziyə sıxışdırılır.

Üzdə görünən hadisələrin alt qatında gedən bu proses, həm də məndə qəribə bir qorxu hissi yaradır. Mən düşünürəm ki, belə gedərsə, hər şeydə birincilik qazanıb varlanır, ədəbiyyatımızı, mədəniyyətimizi, iki sevgili bir-birini səs-küylü stadionda itirən tək, itirəcəyik. Onda biz nəyə oxşayacaqıq?.. Axi Mirzə Cəlildən, Haqverdiyevdən üzü bəri yazılışı, deyildiyi kimi, canımızı isitməkdə davamlı olan mal-pul yanğımızı, acgöz tamahkarlığımızı ədəbiyyatsız, teatrsız daha nə ilə ovundura biləcəyik?..

Yeni ilini təbrik eləmirəm. Bilirəm ki, orda – Zamanın hardansa tərpənmək şəkildə asılıb qaldığı o yerdə Yeni il gəlmir. Təbrikin əvezinə, sənə «İmperiya»mdan bir neçə duyğu göndərirəm. Ramiz demişkən, mən də öz İmperiyanı qururam...

2007

QƏM ÇATININ İŞİĞINDA

Qəribədi ki, dostlar haqqında, əsasən, iki halda yazılıq. Yaşadıqları illərin sayı yuvarlaq rəqəmi alanda, yaxud ölümlərindən sonra. Hər iki halda həyatımıza, taleyimizə daxil olan bu sevimli insanlara bir də yenidən, kənardan - gah uzaq illərin darisqal pəncərələrindən, gah bu günün acı reallığından baxmağa çalışırıq ki, yaşadığımız özür kəsiyində nələri itirib, nələri qazandıqlarını, olsun ki, bu vaxtacan anlamadığımız daha hansısa dəyərlərini müəyyənləşdirməyə, bu vaxtacan görmədiklərimizi görməyə, duymadıqlarımızı duymaşa cəhd edirik, uzun illərdən bəri, az qala iliyənəcən tanıdığınıizi düşündüyüümüz bu doğmaları bir də yenidən kəşf etmək istəyirik...

Bu gün mən, az qala iyirmi ilə yaxın, ilk baxışda həddən ziyanə uzun, əslində isə, qışametrajlı təsirli film kimi, göz qırpmında ötüb keçmiş zaman kəsiyində tanıdığını bir dostumu - Zakir Fəxrimizi bir də yenidən kəşf etməyə ehtiyac duyдум.

Bu dostumun bu gün nə ad gündüd, nə ölüm günü. Üzümüzə gələn il tamamlanacaq 60 yaşına da hələ çox var. Saçlarının çallaşib ağarmasına baxmayaraq, bu dostum yaxın günlərəcən heç əməlli başlı yaşa da dolmamışdı, xətrini əziz tutduğu qələm dostlarını yamsılayıb bizi güldürməkdən, özü demişkən «bezdarnıkları» adam arasında qəfildən pərt eləməkdən qəribə yeniyetmə zövqü alırdı. Lap bu yaxınlaracan Mərkəzə lap tezdənnən - səhərin gözü açılmamış gələr, dəhlizlərdəki zibil qutularının, bəzən yaddan çıxıb gecədən açıq qalan pəncərələrin vəziyyətindən, hər şeyin hər günkü qaydasında olduğundan xəbər tutduqdan sonra Mərkəzlə üzbeüz səkidəki çayxanaya yön alar, orda çay içib fikrə dala-dala dost-tanışın yolunu gözləyər, onlar gəlib çıxandan sonra yenidən çay sıfariş verib, usanmaz bir həvəslə Füzulidən, Qəzaliyə, Qəzalidən Nəsəfiyə keçər, Gün yuxarı qalxdıqca, Mərkəzin dəhlizləri, otaqları adamlı dolduqca, qalxıb içəri keçər, tezdən alıb maşınında gizlədiyi bazarlığını - mövsüm üzrə seçib bəyəndiyi meyvələri, peçenye və konfetləri, övladlarının arasında bölüşdürünen tək, otaqlar üzrə ədalətlə paylaşdırar, yalnız bundan sonra məmnun bir finxırtıyla burnunu çəkib otağına keçərdi. Dəhlizlərdə əks-səda həyat eşqi dolu gülüşü, xırıltılı səsi hərdən kiminsə başına düşəndə, özünü o yerə qoymaz, sözü qəribə uşaq sadəlövhəyü ilə dəyişib:

- Balam, elə bil havada nə isə var axı?!.. – deyərək, hamını üsulluca çəşdirardı.

Uzun müddət şeir yazmayan, bir vaxtlar yazdığı təsirli şeirlərinin - «Qalmaz belə, qalmaz dünya»nın, «Qaytar ana, qaytar məni beşiyə»nın, hələ də layiqli qiymətini almayan şirəli qəzəllərinin havasında doyub, dost-tanışının, əqrəbanın dərd-səriylə yaşayan Zakiri «Xəzər»in nəşri yenidən bərpa olunan dövrlər az qala döyə-döyə bədii tərcüməyə oturtmağa cahd elədiksə də, tərcümədən, dərin, yad okeandan ehtiyat edən tək, çəkinən dostumuz:

- Balam, bu, mənlik döyük axı?!.. - deyib durdu.

Lakin bir müddətdən sonra onun, internetdə dünya poeziyası saytlarında axtarışlar apardığını eşidib çəşdiq. Bir qədər sonra isə «bədii tərcümənin hüdudsuz imkanlarından», «dunya poeziyası dühəsinin ölçüsüzlüyündən» məst olmuş Zakirin, aparıcı dünya şairlərinin əsərlərini sətri tərcümənin köməyi vasitəsi ilə birbaşa orijinaldan çevirməyə başladığını eşidib sevindik.

Burda bizi heyrətə gətirən növbəti məqam - ömrü boyu milli ruhlu şeirlər, qəzəllər yazımış Zakirin dünya poeziya məkanından, dəryadan mirvari tək, seçib bəyəndiyi şairlərin siyahısı oldu. Alen Ginzberq, Riçard Oldington, Ezra Paund, Vislava Şimborska, Çeslav Miloş, Con Kits, Robert Frost, Pol Verlen, Uilyam Yits, Uolt Uitmen, Artür Rembo, Emil Verxarn, Georq Geym, Uilyam Batler, Qarsiya Lorka... Dünya poeziyasının milli ruh anlayışının fövqündə yazıb yaradan bəşəri söz sahibləri. Üslubca, bədii ifadə imkanlarıyla, dünyaya baxış bucaqlarıyla, milli mənsubiyyətləri və yaşadıqları zaman kəsiyi ilə tam müxtəlif qütblərə aid olan bu korifeylər Zakirin parlaq tərcüməsi ilə Azərbaycanda öz mühitini yaratdı, şəfqətli müdaxiləsi ilə fikir və duyuş ərazimizi təzələdi.

Bədii tərcümə sahəsinə az-çox bələd olanlar belə bir ağır prosesin - ilk növbədə, istedad, yüksək intellekt və fəhlə əziyyəti tələb edən bu işin nə qədər maddi vəsaitin və nə boyda şairlər ordusunun köməyi ilə həyata keçə biləcəyini yaxşı dərk edir. Bu həddən ziyadə ağır yaradıcı işi təmənnasız halda, ədəbiyyata, Sözə böyük eşqlə həyata keçirən bizim Zakir Fəxri oldu.

1990 - ci ildə sevimli oğlu Sadığın dünyaya gəlişinə yazdığı «Xoş gəldin, dərdim, xoş gəldin...» şerindən sonra elə bil daha heç nə yazmayan Zakirin o gündən etibarən meylini tək bir bu dinməz, kürən uşağa saldığını görən bizlər bu şeri bir də 17 ildən sonra - Sadıq faciəvi halda dünyasını dəyişəndə xatırladıq... və bu dünyaya şad, kefçil adamın unikal öncəgörməsindən sarsıldık...

Göylərin yeddi qatından,
Qəriblərin ovqatından,
Qəmlərimin çatından,
Keçib, sinəmə tuş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin.

Yelkən oldu, üzdü gəmim,
Çiçəklədi qüssəm, qəmim,
Tumurcuqladı qələmim,
Qaşsız baxtıma qaş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin.

Gözündən yüz bulaq oydum,
İcdikcə demədim doydum,
Mizan - tərəziyə qoydum
Sevgimlə başa-baş gəldin,
Xoş gəldin, dərdim, xoş gəldin.

Üz tutdum Söz dərgahına,
Od üçün köz dərgahıma.
Nədənsə öz dərgahıma
Qayıdır əli boş gəldim,
Xoş gəldin, dərdim, xoş gəldin...

Şairin həmin o faciədən bir neçə ay əvvəl qəfildən, anlaşılmaz bir nisgillə bir - birinin ardınca yazdığı bir neçə şerinin də məhz həmin bu öncəgörmənin gizli yanğısı olduğunu biz həmin o taleyüklü hadisə baş verən gün anladıq...

De, hara getdin baş alıb?
Yerin, yurdun bilinmədi...
Gördüm ki, dünya boşalıb
Nəydi dərdin, bilinmədi.

Üzümü tutdum dağlara
Baxdım ki, dağlar kiçilib.
Quşlar qonmur budaqlara
Körpə budaqlar kiçilib.

Göz açdım ki, təklənmişəm
Səhrada azan kimiyəm.
Qəribliklə yüklənmişəm
Bir qərib Ozan kimiyəm.

Gördüm dörd yanı su basıb
Ha əlləşdim, keçəmmədim.
Bir az susadım mən kasıb,
Bir qurtum su içəmmədim.

Ağaclar quruyur gördüm,
Çiynamə yarpaq tökülür...
Gözlərimin nuru itir
Gözümə torpaq tökülür...

Hara getdin, söylə hara?
Kürəklərim buz bağladı...
Gözlərimin suyu getdi
Bəbəklərim duz bağladı.

Qar-çovğun, ehtiyaclar, itkilər və iztirablar dolu ömrünün hansısa döngəsində, yolunu sakit, dərin quyu kimi, gözləyən bu qaçılmaz faciəni Zakir elə bil lap çıxdan görürdü. Yaddaşlardan hələ də silinməyən «Dustaqxanadan dustaqxanaya» romanının ilkin fəsilləri ilə özünü həm də parlaq nasır kimi təsdiqə yetirmiş Zakirin sonradan əsəri yarımcıq saxlamasının, «Xəzər»ə, Mərkəzə yağan saysız-hesabsız oxucu məktublarına, ürəkgöynədən misralarının, uğurlu tərcümələrinin şəninə deyilən məqalələrə və təriflərə etinasızlığını bir səbəbi də elə bil elə bu idi...

Zakirin şan-şöhrətə, məşhurluğa olan bu etinasızlığı - uzun illərdən bəri diller əzbərinə çevrilmiş şeir və qəzəllərinin hələ də yiyəsiz bir dağınçıqlıqla - vaxtı ilə nəşr olunmuş köhnə qəzet-jurnalların saralmış səhifələrində qalması bu gün bir çoxlarını təəccübəndirirə də, qədim şair xisəltli bu insanı bu günümüzün məşhurluq azarından kükrəyən, əslində isə, boş sözlər tozanağından qulaq tutulan Söz meydanını əlində süpürge, sakit - sakit süpürən Füzuliyə bənzədir.

Zakir Fəxriyə nəsib olan bu səbr, bu nəcib təvazökarlıq, bu universal özünüifadə qabiliyyəti, sözsüz ki, hər adama verilmir. Mənim bu əziz, sədaqətli dostuma qismət olan iztirablar və əzablarla dolu həyat yolu hər adama verilmədiyi kimi.

Böyük gəmiyə üzməyə dərin sular gərək, - deyərlər.
Zakirin dəryası dərindən dərin oldu...

- Mən Tanrının sevimlisiyəm, - olub-keçənlərdən, başına gələn hadisələrdən, əzablı dustaq həyatından danışanda Zakir sözünə müləq belə başlayırdı. - Bütün əzabları da ona görə verir mənə ki, Onu unutmayım.

Zakir bu gün də belə deyir. Sevimli oğlunu - Sadığını itirəndən sonra yenə bu fikrində qalır.

- Görünür, Sadığa hədsiz bağlanmağım xoş getmədi Ona, - deyir, - ona görə aldı onu məndən ki, fikrim Ondan yayınmasın. Sübh çağları, hava hələ işıqlanmamış eyvana çıxıb var səsimlə Onu çağırıram, «niyə bu qədər əzabı mənə verirsən?...» - deyirəm.

Sonra üzünü mənə tutub:

- Axi niyə məhz mənə?.. - deyib sual dolu gözlərlə üzümə zillənir... mən susduqca, gözlərinin dərinliyindəki həyat eşqi getdikcə səngiyir, qəribə, müdrik həlimliklə əvəz olunur. Nə deyəcəyimi gözləyir...

Mənsə martın 11- dən bura bütün dediklərimi və deyə biləcəklərimi ona demişəm artıq. Günah içində susuram. «Dustaqxanadan - dustaqxanaya» - da oxuduğum darisqal dustaq həyatının gizli qorxusu hələ də üz cizgilərinin künc-bucağından sızan bu yorğun üzə baxdıqca, çıxılmaz məqamlarında onu ovuda biləcək yeganə adamı - Zakirin anasını - yaşı 80-ni haqlasa da, iri, ala gözləri gənc, nakam qızın batdığı qəmli gölü andıran Ayna xalanı xatırlayıram...

...Zakir dinmədiyimi görüb bir müddət fikrə gedir, sonra pərt gözlərlə harasa kənara zillənib:

- Bilirsən, Sadığın ölümü niyə sizə mənim qədər təsir eləmir? Onu mənim qədər tanımamısınız axı?!.. - deyir.

Onu ovutmaqdən ötrü dünyyanın puçluğundan, həyatın ötəriliyindən, insanı məhv edən maddi əzablarından danışıram, sufiləri yada salıram, çox sevdiyi İmam Həsən Bəsriddən, Qəzalidən, Nəsəfidən misallar gətirirəm...

O mənə qulaq asib-asib, elə bil bir qədər ovunur, sonra başını aşağı salıb hündür boyuyla ayağa qalxır, peşman addımlarla qapiya sarı yeriyir, otaqdan diməz-söyləməz çıxıb ha yanasa gedir...

Mənsə, onun bu dərdiyə üzünü tutub gedə biləcəyi yerin olmadığını bilirəm. Ən çətin, çıxılmaz məqamlarında Mərkəzə - bizlərə siğınan Zakirin bu topdağıtmaz dərdlə əslində, heç hara getmədiyini, ayaqları vücudunu haralara aparsa da, özünün geriyə qayıdib, hardasa, buralarda - Mərkəzin dəhlizlərində dolaşacağını bilirəm...

Bağışla bizi, Zakir... - ürəyimdə deyirəm, - bu dünyada yenilməz dayağın bildiyin dostların da, sən demə, bərk ayaqda aciz imişlər. Allahın qarşısında hansı dostluqdan dəm vurmaq olar axı?!.. Deyirlər, qohumları Allah verir, dostları biz özümüz seçirik. Amma dostları da bizə Allah verir, o da bir yerə qədər.

Sən demə, bölünən və bölünməyən dəndlər varmış. Bölünə bilənləri kifayət qədər böлə bildik. Bölünməyənləri artıq təkbaşına, yalnız özün özünlə bölmək güdrətin olmalıdır ki, o aralıqda sınmayasan, əzilməyəsən. Sən güclüsən, əyilməzsən. İtkinə sənin qədər yana bilmədiyimizin də səbəbini özün tapıb düzəldin ki, bu çətin məqamında heç olmasa, bizləri itirməyəsən. Amma, bil ki, qəfil qar kimi, başına yağan bu dərdin bizləri də ayırdı səndən. Anlayasan ki, əslində, Ondan savayı dostun yoxdu bu dünyada. Qüvvətli ol, əzizim. Sənin ki bundan sonra yaşamağa o boyda Səltənətin - yazılmış, yazılmamış misraların, ilahi duyğuların, həzz və inam dolu ağrılarının var. Sən o ağrıları, o sonsuz ləzzəti özün özündə, öz içində tapacaqsan. Böyük sufilər demişkən, dairə burda da qapanacaq və bütün böyük söz adamları kimi, sən də Özündə yuva quracaqsan, orda yaşayacaqsan və o sonsuz, əbədi həyat yolunda daha heç bir ölümlə, heç bir ayrıqliqla rastlaşmayacaqsan. Bunu ki, özün də yazmışan:

Qopdum odumdan, közümdən,
Əllərim qopdu dizimdən,
Bir az da qopdum özümdən,
Bir az da gəldim yaxına.

Keçdim ilanlı yolları,
Daşlı, tikanlı yolları
Bazar-dükənlə yolları
Bir az da gəldim yaxına.

Bir az da qaçdım tamahdan
Nəfslə çekdiyim ahdan,
Qurtuldum bir az günahdan,
Bir az da gəldim yaxına.

Çiynimdən yükleri atdım
Hey üzdüm üzü axına.
Addım-addım gəlib çatdım,
Bir az da gəldim yaxına.

Doğmalarım döndü yada,
Evim oldu qərib ada.
Dolaşıl payı-piyada,
Deyəsən, düşdüm axına,
Bir az da gəldim yaxına...

...İndi - Sadıqdan sonra bizim Zakir tamam ayrı bir Zakirdi. Səbrli, sakit, müdrik. İndi onun Mərkəzə nə vaxt gəlib - getdiyini də heç kim sezmir. Mərkəzin binasına nə vaxt daxil olur, nə vaxt dəhlizlərdən ötüşür, otağında necə bitir, sonra günün hansı vaxtı, su çəkilən tək, sakitcə çəkilib gedir.

İndi Zakirin mövsüm üzrə seçib bəyəndiyi meyvələrdən də qəm yağır.

Sadıqdan sonra Mərkəz də dəyişib. Sevimli dünya ədəbiyyatı bütün inciləriylə bir harasa uzaqlara sovuşub. Çoxdandı Mərkəzə ədəbi nümunələr seçmək üçün saatlarla işlətdiyimiz internet haqqı da gəlmir.

İndi Mərkəz Zakirin böyük qəmini yaşayır...

İndi mənim bu sədaqətli, ürəyiyuxa dostum nə sağdı, nə ölü. O, nə gülən kimi gülə bilir, nə ağlayan kimi ağlaya.

Yaxın günlər ad günümə yazı yazan Vaqif (Bayatlı) yazını mənə verib:

- İstədim Sadıqdan yazam, səndən yazdım. – deyir, üzbəüzdəki kresloya əyləşib, qəribə bir çəkisizliyə düşür...

Vaqifin bu sözünü mən təbii qəbul edirəm. Çünkü, əslində, mən özüm də dəqiq bilmirəm aramızdan gedən kimdi?.. Sadıq, Zakir, yoxsa mən?..

MÜƏLLİMSİZ

Vaqif İbrahimoğluya mən «Müəllim» deyə müraciət edirdim. İş birliyimiz zamanı yaxşı ovqatlarında «Uçitel», bir qədər təlx ovqatlarında ehtiyatla «Vaqif müəllim», fasilələrdə isə, sadəcə, «Müəllim».

Vaqifə tekçə mən yox, onu tanıyanların, «Yuğ»a gəlib-gedənlərin, demək olar ki, hamısı belə müraciət edirdi.

Bu şərəfli statusu Vaqif orta, ya ali təhsili üzrə aldığı savadla, yaxud daha sonralar, az qala, su kimi içdiyi qalaq-qalaq kitablardan əldə etdiyi biliyinə görə qazanmamışdı. Vaqifin biliyi ayrı bilik idi. Büyük süfi Qəzalının, az qala, bütün traktatlarında xüsusi qeyd etdiyi - kamilliyə, İlahiyə can atan, əbədi Yolun yolcularına verilən «İlmi Laduni», yəni İlahidən gəlmə Bilik idi.

Vaqifin müəllimliyi də bir ayrı müəllimlik idi. Bu, qədim qərinələrdə yüzlərlə müridi Yolun başlanğıcına qoşan qüdrətli Şeyx mürşidliyi, yaxud kosmik axıntıları şagirdlərinə Tibetin sakitliyindən ötürən Lama bəsirətliyi, yaxud İlahiyə, ölümlə acılıq arasında yaratdığı Ruhsal Körpübən toxunan Budda səbrliyi ilə müqayisə oluna biləcək möcüzəli bir öyrətmənlik idi.

Vaqifin öyrətmənliyi - batini, mövcudluğun üst və alt qatlarını görmək və duymaq, o birilərə anlatmaq və ötürmək qabiliyyəti, kamilliyə uzanan yolu şərəf və dözümlə irəliləmək qüdrəti idi. Məhz bu səbəbdən, Vaqifin teatrına daxil olan hər kəs burda - Vaqifin ruhsallığı hopmuş bu yiğcam məbəddə müqəddəs Yolun yolcusuna çevrilir, ayağı bu dünyadan, gözləri dünya malından, tamahdan sivrilməyə başlayırı...

- Bədii fikri, duygunu əldə etməkdən ötrü məni tapdayıb keçmək gərəkdisə, bircə an belə tərəddüd etmə, - «Can üstə» üzərində işlədiyim dövrlər yazı prosesində büdrədiyim, «divara dirəndiyim» məqamlar Vaqif belə deyirdi.

Vaqifin müəllimlik qüdrətinin özəl mahiyyəti bu idi. Bütün enerjisini və biliyini bilik əldə etmək istəyən kəsə əvəzsiz qaydada vermək, bu yolda qarşıya çıxan istənilən maneəni dəf etmək, eziyyət və dözüm, imtinalar və sinir enerjisi tələb edən bu yorucu mücadilələrdə səbr və rəhmdilik ehtiyatını mümkünzsüz həddə qədər qoruyub saxlamaq.

Mübhəm tənhaliq və duyğu improvisələrimdə yaratdığını nəsimin tam əksi olan, kütləviliyə və hadisəliyə əsaslanan dramaturgiyaya keçidin mənə hədsiz çətin və aşılmas gəldiğini duymuş Vaqif istənilən ədəbiyyatın istənilən şəkildə səhnə üçün yararlı olduğunu, hətta dörd sətirlik şeirdən belə, baxımlı tamaşa düzəltməyin mümkünlüyünü mənə təlqin edir, bu prosesin incəliklərini və texnikasını izah etməkdən yorulmur, səhnənin, yalnız ənənəvi teatrallıq tələblərinə cavab verən əsərləri yox, maraqlılığı və emosionallığı ilə insan hissələrinə sirayət etmək gücündə olan istənilən materialı özünüküleşdirə biləcəyini sübuta yetirməyə çalışır, tərəddüd etdiyimi, geriyə - öz nəsr ərazimə çəkilmək istəyimi duyduqca

məni qələmimin qüdrətsizliyində, yazıçılıq acizliyində, əziyyətlərdən və zəhmətdən qorxub, işi yarımcıq buraxıb qaçan fərərilikdə suçlayır, bəzən günlərlə üzümə baxmırıdı.

Vaqif məni beləcə, az qala, döyə-döyə teatr sənətinə bağlayıb, özü bu dünyadan köcdü və mən bundan sonra səhnə üçün yazacağım hər əsərimin, ümumiyyətlə, yazmaq həvəsimin, bu əsərləri dərindən-dərin bir istəklə arzulayan və gözləyən Vaqifin zəhmətindən və sevgisindən qaynaqlanacağını anlayıram...

Vaqif və «Yuğ» mənim üçün - doğulub böyüüb başa çatdığını bu şəhərdə ən köməksiz, ən kimsəsiz və çıxılmaz məqamlarında üz tutub gedə bildiyim, istisinə və rəhminə siğindiğim, bəlkə də, yeganə Ünvan idi.

İlk səhnə əsərim olan «Can üstə» də məhz burda, qayıq və məhəbbət dolu bu məhrəm ünvanda yaşamaq hüququ əldə etdi. Yadına gəlir, Vaqifin otağında keçirilən ilk oxunuş zamanı çölün soyuğunu, şaxtasını içəri buraxmayan bu balaca, rahat otağın məhəremliyindən, ya Vaqifin müqəddəsliyindən, yoxsa içimi çulğayan nisgilə bənzər hansısa ayrı bir hissən kövrəlib doluxsundum... gözlərimə dolan yaşı görməsinlər deyə, üzümü pəncərəyə tərəf çevirdim sə də, Vaqifin gözündən yayına bilmədim. O həmin dəqiqə sözünü kəsib mənə baxdı, heyrət və çəşqinliq dolu gözlərini üzümə zilləyib:

- Axı noldu?.. - dedisə də, söz tapıb cavab verə bilmədim.

Əslində, bu qəfil doluxsunmanın səbəbini onda mən özüm də bilmirdim.

Bunu deyəsən, Vaqif də bilmirdi... odu ki, məni sorğu-suala tutmadan, işinə davam elədisə də, rənginin avazlığından, üzünü bürüyən ləngərli kölgələrdən sarsıldığını duydum. Və çox keçmədi ki, dörd bir yandan məni iliq, yumşaq örtük kimi auşusuna alan rəhm dalğalarının ətrafımı büründüyüni hiss etdim. Bu, Vaqifin Rəhmi idi...

Həmin günün yersiz qəhərlənməsinin səbəbini isə mən çox-çox sonralar - Vaqifin hamı üçün ana bətni yaratdığı bu iliq ocağı - «Yuğ»a daha tez-tez gəlib-getməyə başlayanda anladım. Bu, uzun illərin kimsəsizliyi və yadlığı içində yaşamış qərib bir kəsin öz doğma diyarlarına qovuşmağının qəhəri idi...

Hə, Vaqif mənim üçün Vətən idi. Öz burxulmuş duyğularımla, köndələn axan fikirlərimlə quş kimi azad sözə bildiyim, yorulanda enib, nəfəs dərib dincəldiyim yumşaq torpaqlı, iliq küləkli Vətənim.

...Vaqifin sağalmaz xəstəliyə tutulmasını mənə Məryəm xanım dedi. Telefonun o biri başında qəhərini udub yaralı bir səslə:

- Vaqifi itiririk, - deyib dəstəyi asdı.

Həmin günün axşamı Milli Akademik Dram teatrının kiçik zalında Məryəm xanımın, mərhum rejissor Tofiq Kazımovun yaradıcılığını tədqiq edən «Dördüncü rəng» kitabının təqdimat mərasimi keçiriliirdi və Vaqif də ora gəlmişdi.

Vaqifin hələ yaddan bəri qolunda yaranan şiddetli ağrılarından əziyyət çekdiyini, hədsiz zəiflədiyindən işə ara-sıra gəldiğini, bir neçə saat əvvəl Məryəm xanımdan aldığım sağalmaz xəstəliyə düşçə olduğunu bildiyimdən onu adamlı dolu salonda görəndə çəşib qaldım...

Vaqif sevimli müəlliminin xatirəsinə olan borcunu qaytarmağa gəlmışdı.

Vaqifin ciyninin sarğısından asılmış ağırlı qolu ilə, neçə vaxtın şiddetli ağrılarından üzgün vücudu ilə tədbirə qatılması, orda səhnəyə keçib sevgi və təəssüb dolu işıqlı bir mətnlə çıxış etməsi, çoxları kimi mənim üçün də gözlənilməz idi. Vaqifi dinlədikcə bu qüdrətli İnsanın ağrılarını içində sıxıb, xəstə bədənini, ağrılarını unudub, daha doğrusu,

bədənindən, dənizin dibindən təkan alan tək, təkan alıb bədən və ağrı olmayan bir qata ucalmağını, üzünün sevgi və işq seli ilə dolmağını müşahidə etdikcə bu yenilməz iradəyə, bu usanmaz əqidə və məslək sədaqətinə heyran qalırdım...

Dostluq, sədaqət, mənəvi borc anlayışlarının səngiyib öləzidiyi, yaşam dəyərləri sırasından sıxışdırılıb heçə endirildiyi bir vaxtda gözümün qabağında baş verən bu hadisə məni hədsiz sarsılmışdı. Hələ onda, mən bir qədər sonra daha dərindən sarsılacağım növbəti İnsanlıq Qələbəsindən - Məryəm xanımın Vaqifin yolunda göstərəcəyi cihaddan xəbərsiz idim...

...Məryəm xanım Vaqifə həmin təqdimat mərasimində ağlamağa başlamışdı. İçi həyat eşqi ilə dolu gözləri ağlamaqdan şışmış, dost itkisi kədərinin qaranlığından sönmüşdü... Lakin bu batman dərd, kürəkdən alınmış bu qəfil zərbə Məryəm xanımı, mərasimdə kitabın müəllifi qismində çıxış eləməyə mane olmadı. Məryəm xanım səhnəyə çıxır, danışır, dünyasını bir neçə il bundan əvvəl dəyişmiş unudulmaz Tofiq müəllimi xatırlayır, xatirələrin havasıyla ağlamaqdan qapaqları şışmış sönük gözlərinin dərinliklərindən adda-budda sevgi qığılçımları işarmağa başlayırdı...

Ölümlər və xəstəliklər arasında deyilən bu nitqi dinlədikcə mən Ölümün, xəstəliyin üzünə gülümsəyən bu Sevgi İşartilərini heç nəyin sarsıda bilməyəcəyini, bunun hüdudsuz, sərhədsiz Rəhm olduğunu və bu yenilməz hissin Ölümün və xəstəliklərin içindən də cücərib, qol-budaq atmağa qadir olduğunu anlamağa başlayırdım...

Sonuncu günə qədər Vaqifin yanından çəkilmyən tələbəlik dostu, onun fikir və əqidə qardaşı Məryəm Əlizadə bu dost sevgisiylə bizlərə, bir insanın o biri insan üçün nə isə edə bilmək istəyinin hədsiz təsirli bir məqam olduğunu, görünməz, ələgəlməz hissələr və duyğular əsnasında yaranan dostluğun, dost yolunda fədakarlığın dünyanın ən uca Ali İnsanlıq Aktı olduğunu anlatdı.

- Bilirsiz bu nə böyük xoşbəxtlik, nə böyük rahatlıqdır?!.. - Məryəm xanım ordan - Ankaradan, onkoloji xəstələrlə dolu ölüm havalı, yad məkanda aylarla qaldığı müddətdə telefonla deyirdi, - Nə yaxşı ki, mən burdayam. Nə yaxşı ki, burda olmağa gücüm çatır...

Ankarada keçirilən uzun müddətli ağır müalicə kursları zamanı Vaqifə xəstəxanda baş çəkənlər Məryəm xanımın orda - Vaqifin yerləşdirildiyi kiçicik palatada, xəstə çarpayısının böyrünə sıxışdırılmış kresloda aylarla yatdığını görərkən sarsılır, bu fədaililiyin, bu görünməz dost sevgisinin nədən qaynaqlandığını anlamağa çalışırdılar.

Mənə isə aydın olan bu idi ki, bu da - hər insan övladına nəsib olmayan Böyük və Sonsuz İlahi Rəhmdir. Və Hamidan Uca Tanrı bu Rəhmi, bu yenilməz dost sevgisini, hər kişinin qadir ola bilmədiyi bu mətinliyi hər kəsə o səbəbdən qiymır ki, bu ağırlığa tab gətirməyəcəyi halda kimsəni utandırmassisin. Bir də onu anladım ki, İnsanlıq, Bəşəriyyət - Məryəm kimi yetirmələrinə görə, həqiqətən, günahlarının bağışlanılmasına və mələklərin fövqündə durmağa layiqdir.

-Vaqif yalnız bir söz deyir: «Sən bilmirsən, mən nə qədər xoşbəxtəm?!..» Məryəm xanım kədər və tərəddüd dolu üzü ilə deyirdi. Vaqifin, ən ağırlı, ən əzablı məqamlarda da - ölüm yatağında belə, xoşbəxt ola bilmək, bədəndə ola-ola ruh fövqünə qalxmaq qabiliyyəti o günlər Məryəm xanıma sanki təskinlik verirdi.

Mənsə bunun, Vaqifin ölüm yatağında da, ömrünü həsr etdiyi özündərk tədqiqatlarının davamı olduğunu anlayır, onun xəstəliyin bədənini necə ərazi-ərazi zəbt etdiyini, ruhunun necə bədənindən toxuma-toxuma ayrıldığını, Ölümün necə tədricən yaxınlaşdığını, bədənini hissə-hissə özünə ram etdiyinin tədqiqatını apardığını dərk edirdim.

Vaqif bu məqamında da anlamaqdan, kəşf eləməkdən yorulmurdu...

Artıq bir neçə gündür ki, Vaqif aramızda yoxdur. Biz Müəllimsiz qalmışaq. Amma hər birimiz bu yoxluğun sadəcə, fiziki yoxluq olduğunu duyuruq. Vaqifin yaratdığı teatrı, illər uzunu sevgi və qayğıyla yetişdirib ərsəyə gətirdiyi neçə-neçə gənc aktyorlar, rejissorlar, teatrşünaslar, rəssamlar, yazıçılar, dramaturqlar, teatr işinin özəlliklərini mənimsemmiş administratorlar, işıqcılar, səs rejissorları - Vaqif nəfəsi, Vaqif əqidəsi ilə yaşamağa davam edirlər. Onların varlığı Vaqif saflığını, Vaqif maarifciliyini, Vaqif rəhmini, Vaqif dostluğunu, Vaqif-sənət ateşini, Vaqif fədakarlığını, Vaqif zəhmətsevərliyini, Vaqif dözümlülüğünü, Vaqif xoşbəxtliyini, Vaqif kamilliyini, Vaqif ucalığını Azərbaycandan, bizlərdən əskilməyə qoymayacaq. Vaqif heç vaxt azalmayacaq...

P.S. Vaqif dünyasını dəyişən gündən «Yuğ»un tamaşa salonunun tavanında - ucu göylərə uzanan yarıqaranlıq günbəzin dərinliyində ara-sıra qəribə bir işıq səli axmaqdadır... Məncə, toparlanıb bu selin axıntsısına diqqət kəsilsək, ordan Vaqifin məmənun təbəssümlə dediyi:

- Siz bilmirsiz, mən nə qədər xoşbəxtəm?!.. - sözlərini eşidəcəyik...

Vaqif, həqiqətən, xoşbəxtidir. Çünkü ölümsüzdür. Bu ölümsüzlüyü onun timsalında biz də duyuruq. Vaqifin ömrü boyu arzuladığı və nəhayət, qovuşduğu azad ənginlikləri də onun köməyi ilə artıq ən yaxın məsafələrdə hiss etməyə başlayırıq.

Vaqif orda da da müəllimliyində qalmır. Ölümü ilə də bizə nəyisə başa salmağa, izah etməyə, anlatmağa çalışır. Və anladır.

2011

GÖZ YAŞIYLA AXAN ŞAIR

Bir göz yaşında azmişam
üzlə axıram aşağı,
ancaq üzü tanımiram
Bu göz yaşı məndən axır?..
Mən bu gözü tanımiram...

Qəfil sevgi etirafını, canı yaralı adamın gizli sızkılığını andıran bu misraların müəllifi Vaqif Bayatlıdır. Düz altmış il bundan əvvəl, oktyabr ayının ilk ongönlüyünün hansısa naməlum gündündə, ya bəlkə hələ ondan da bir az əvvəl - hardasa sentyabr ayının sonlarında dünyaya gəlmış bu uşaq üzlü şair, üzü qədim əsrlərdən bəri böyük, ilahi Eşqin

təmaslarından yaralı canlarıyla Azərbaycanın şeir tarixini yaratmış, dunya şeir səltənətinə dərin hikmət və qədim Şərəq ecazi qoxuyan şəriyyəti ilə daxil olmuş dahi şairlərimizin layiqli davamçısı, onlardan biridir.

Vaqifin anadan olduğu günün tarixi anası Dursun xanımın xatırlamasıyla: «əncirin qurtaran vaxtına» - təqribi hesablamalara görə sentyabr ayının axırlarlarına təsadüf etsə də, biz (Vaqifin yaxın qələm dostları) Azərbaycanın ədəbi fikir tarixi üçün, şəksiz əlamətlər olan bu hadisənin tarixini oktyabr ayının 1-nə müəyyənləşdirdik. Niyə məhz oktyabr ayının 1-nə?.. Səbəbini özümüz də bilmədik...

...Əslində, bu, belə də olmalıydı. Dünyanın qəbul olunmuş məkan və zaman anlayışlarına heç nəyi ilə uyuşmayan, bu darısqal qaydalar və çərçivələr məkanına heç bir vəchlə sığışmayan Vaqif Bayatlının doğum tarixi də, görünür ki, Yer vaxtının və hadisələrinin müəyyən etdiyi real məqamlar və məkanlar üzrə yox, onun «Vaqif Cəbrayıllızadə», sonradan «Vaqif Bayatlı» adıyla bizlərin arasında - zaman və məkan ölçülərinin işləmədiyi Söz Ərazisində zühur etdiyi məqamla müəyyənləşməliydi.

Lap əslinə qalanda isə, Vaqifin doğulduğu ilin özü də - «əncirin yetişib qurtardığı» həmin o naməlum payız hadisəsinin təsadüf etdiyi ilin dəqiq tarixi də, onu az-çox tanıyanlar üçün hələ bu günəcən öz qeyri-müəyyənliyini qoruyub saxlamaqdadır. Ən azı o səbəbdən ki, onu tanıyan, yaxud tanımadan sıravi oxucu gözüyle kənardan seyr edənlərin heç biri, gecə-gündüz şəhərin hansı naməlum səmtlərindən, hansısa daha naməlum istiqamətlərinə yeriyə-yeriyə, daha doğrusu, yüyürə-yüyürə yaşayan, küçələri ilin mövsümləri, ya havanın temperaturu üzrə eninə-uzununa ölçü-ölçə, elə bil Kainata can atan, Kainat qanunlarını hər mövsümde bir dəyişib öz daxili qanunları və arzularıyla təzələyen, Yer kürəsini gah ayağının altına ilişən bir parça torpaq, gah Allahın tək bir ibadətdən ötrü yaratdığı müqəddəs ulduz elan edən bu qəribə adamın, bütün qayda -qanunlarıyla insan ruhunu sistemli şəkildə məhv etməyə köklənmiş bu darısqal dünyada yaşadığını inana bilmir. Digər tərəfdən, şəriyyətin ən ali pilləsində yazıl-yaradan, misraları qədimdən qədim qərinələrin havasını axıdan bu Duyğular Sultanının bu qədər nəhayətsiz, ölçüyəgəlməz duyğular kəhkəşanını hansısa ötəri altmış ilin ərzində əxz edib özünükülləşdiriyini düşünəndə, heyrətə gəlməmək olmur. Həmin bu sirli müəmməni, eyni ilə həm də Vaqifin yaşa dolduqca kobudlaşış qartımaq əvəzinə, gün-gündən nazılıb incələn yeniyetmə qaməti, il-ildən seyrəlib nazilmək əvəzinə, gün-gündən qalınlaşış uzanan şirəli saçları, yaşıının sənəsinə uyuşmayan, özünün «yeri səhv düşən blişləri» hesab etdiyi qara, qalın qaşları, üzünü, körpə uşaq sevincini, bəzən səbəbsiz qüssə dolu incikliyini qoruyub saxlayan ifadələri də yaradır.

Çəkisiz bədəninin pərvazlığından, ya bəlkə pərvazlı ruhunun çəkisizliyindən, az qala havaya yeriyən, əynindəki geyimləri ən küləksiz havalarda belə, necəsə, öz-özünə dalgalanan, düz getdiyi yerdə yolunun səmtini qəfildən küləyin, ya başının üstü ilə üzən buludun istiqamətiylə dəyişən bu əbədi səyyahı şəhərin küçələrində, dənizkənarı parkda görənlər Füzulinin Məcnunu, ya da bəlkə də elə özünü xatırladan bu adamın ölkənin milli kəmiyyət strukturunu müəyyən edən sıravi Azərbaycan vətəndaşı olmadığından həmin dəqiqə duyuq düşürlər.

Göy üzündə qaça-qaça
hara gedir bu uşaq?!..
Bu uşaq hamidan qoca,
xəbəri yox, qaçıqca

sınır göyü, sınır yolu,
xəbəri yox,
ürəyi sınıq segiylə,
ovcu sınıq göylə dolu.
Toxunuram sınıqlara,
sınıqlar quşlara dönür,
ürəyim bir ovuc dənə,
quşlar ürəyimə qonur
ürəyimi dənləməyə...

Dənizkənarı parkda Vaqifin öz iş otağı var. Bu - üst budaqları Vaqifi ən güclü yağışlardan, aşağı qolları xəzri küləklərdən qoruyan nəhəng palid ağacıdır. Vaqif içi dəniz və palid qoxulu bu sehrli otağa, nə palid yarpaqlarının «xəfif piçiltisini» dirləyib ilhamlanmaqdən ötrü, nə gözünün qarşısında dalgalanan «qəmli Xəzərin» «mivari köpüklü» sularını seyr edib vəcdə gəlməkdən ötrü gəlir. Vaqif bu «otağa» - tüksüz, lələksiz quş balası öz məhrəm, isti yuvasına siğınan tək siğınmaqdən, özünü anasının, ya əziz dostunun, ya bəlkə, yoldan ötən məhrəm baxışlı bir naməlumun ağuşuna, ya bəlkə Goy pillələrinin hansısa hücrəsinə salıb, orda dinməz-söyləməz əriməkdən ötrü gəlir...

Ölsəm, bir də min il sonra dirilsəm,
Bu dünyada hər şeyin sonunu bilsəm?!..

...Bir çölün düzündə bir qara kolla
qəflətən tapışış qalsam baş-başa,
baş-başa qaldığım o qara kol da
kolluğundan çıxış dönsə qardaşa,
nə desəm, nə sorsam, cavab yerinə
tikanlı üzünü sürtsə üzümə,
hər tikan ucundan, tikan canından
bir damla göz yaşı baxsa, gözümə
bir dəniz də gəlsə, üzündə gəmi,
hey sürtsəm üzümü divarlarına
uzanıb qollarım, bitib qollarım
dönsə, o gəminin avarlarına,
sular qollarımı yuduqca yusa,
saçlarım yosun tək axdıqca axsa...

Sonu, qurtaracağı olmayan bu misralar olanların ya olmadan, min ildən sonra ölüb, bir də dirilən şairin qəlbində baş verməkdən ötrü yol gələnlərin heç bir nəticəylə bitmədən, sonsuzluğa qədər elə beləcə, müəmmalı şəkildə havadan asılı qala-qala əvəzləməsiylə, insan ruhunun bu dünyadan əzx etdiyinin də beləcə - hər hansı məntiqi nəticəsi olmayan, ələgəlməz və izaholunmaz «duyğu hadisələrindən» savayı, ayrı heç bir şey olmadığını aşkarlayır. Zahirən olduqca sadə, lakin düzgün dərk olunması üçün zəngin ruhi duyum tələb edən bu hissələr və duyğular çələngi, alt qatında dərindən-dərin ilahi hikmətlər gizləsə də, ifadə üslubu baxımından, su şırımı həzinliyi ilə könül oxşayan sadə və aydın şeir dilində çatdırılır.

Bayatlığının poeziyasına az-çox bələd olanlar bu şeriyətə ölkə ədəbiyyatının qəbul olunmuş ənənəvi şeir prizmasından yanaşmağın mümkünzsız olduğunu yaxşı bilirlər. O səbəbdən ki, Vaqif adı, sıravi gözlə görülməyənlərin görkəmindən, duyulmayanların qoxusundan, izaholunmazların ağrısından yazır. Sıravi oxucuda bəzən qızdırımlı adamın sayıqlamaları təəssüratını yaradan, əslində isə, şairin qəlbinin ən gizli hücrələrdən sözüllüb gələn bu bənzərsiz duyğuların insan ayağı dəyilməyen, hansısa tamam ayrı - səmavi ərazilərdən alınmasının özü də heyrət doğurur. Bu sayaq duyğuların hərfi mənada oxunması, insanın ürək döyüntülərini yaradan mənbəyin hər hansı bir fizioloji səbəbə dayaqlanan tibbi-elimi məntiqlə əlaqələndirilməsi qədər mümkünsüzdür.

Bu şair mümkün qədər ehtiyatla oxunulmalı, hələ kəşf olunmamış, yamyaşıl qitə kimi öyrənilməlidir.

Şairin poeziyasında kifayət qədər rast gəlinən «min illər», «milyon illər» ifadələri də, eynilə beləcə, uydurmaçılıqdan, xeyalpərvərlikdən uzaqdır, onun gündəlik həyatı boyu dəqiqbədəqiqə yaşadığı real dünyaduyumu, bir vaxtlar yaşayıb ilahi eşqlə yaralandığı uzaq, qədim qərinələrin xatırəsidir:

Min ildi, milyon ildi
Sənə sarı qaçıram
ayaqlarım sevinir,
yolum sevinir, Allah.
hər gün Sənin Gøyünə
mismarlanır qollarım
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, yalnız sevgin var,
qollarımın gözündə.
Bəs nədən əzab gəzir,
qolumu dəlib yaran
mismarların üzündə?!

...Bütün vücudu və ruhuyla İlahiyə daim beləcə can atan Vaqifi, yolundan heç nə saxlaya bilmədi. Nə bu dünyanın mal-dövləti, nə mal-dövlət adlandırdığımızın daha cazibədar qolu olan oğul-uşaq, nə şan-şöhrət azarı. Onun ən mərhəmətli və səxavətli iş adamlarının, cəfəkeş oliqarxların cəngindən ən qaynar alov dilimlərinin ağızından qurtulan tək, sivişib çıxmاسının, ona xeyirxahlıq diləyən insanların həyatına maddi yüngüllük, rahatlıq gətirə biləcək təkliflərini pərtlik dolu qaralmış üzüylə rədd etməsinin şahidi olanlar Vaqifi, şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kəsin qüdrəti çatmadığını yaxşı bilir.

Vaqif Sözün xəstəsi, Onun quludur. Vaqifin, şeir yazarkən misralarla, sözlərlə, halına, xasiyyətinə yaxından bələd olduğu məhrəm adamlarıyla rəftar edən kimi xüsusi ehtiyatla dolandığını, onlarla məxsusi münasibətlər qurdugunu, qafiyəyə, düzümə yatmayan, zahirən sadəcə, hərflər yiğimi təsiri bağışlayan bu nazlı canlılarla gizli sövdələşmələr apardığını, kim də bilməsə, mən yaxşı bilirəm. Bir sözün o biri sözün yanında hansı vəziyyətdə dayanmasından izaholunmaz zövq alan, hansı sözün hansı sözə daha çox yaraşlığından, hansının hansına kölgə saldığından günlərlə, bəzən aylarla əzab çəkən Vaqifin şeir yazmağı, nə qədər qəribə görünse də, mənə daim kimsəsizlər evində çalışın əzabkeş dayənin həyatını andırır. Vaqif, əslində, heç bir sözə oturmaq imkanı olmayan, izaholunmaz duyğularını, necəsə, ifadə edən bu sözlərə, sözün əsl mənasında, dayəlik edir.

Vaqif Bayatlı bu gün Azərbaycanda ən çox tanınan və oxunan şairdir. Şeirləri qardaş Türkiyədə, İranda, İngiltərədə, ABŞ-da və hətta uzaq Avstraliyada da oxunur və sevilir. Lakin özünün və şeirlərinin ətrafında ildən-ilə cürcərib yaşillaşan bu kütləvi sevgi bizim Vaqifi ovutmur, onu qışın çovğununda, yayın istisində sərgərdan gəzdiyi küçələrdən, yollardan ala bilmir, gözlərinin dərinliyinə həkk olunmuş kimsəsizlik qorxusunu yoxa çıxarmır.

Vaqifin daim oyaq qəlbini, əbədi ac ruhunu nə geniş xalq kütlələrinin məhəbbəti, nə əcnəbi millətlərin marağı, nə varlı mərhəmətlilərin köməyi doyura bilmir. Nə vaxtsa qədimdən qədim qərinələrdə yaralanmış bu zədəli Qəlbi yalnız bircə sevgi - nə vaxtsa, həmin uzaqdan-uzaq, qədim qərinələrdə ona: «Ol!..» - demiş və elə həmin an da gözlərinin dərinliyinə baxıb: Şair ol!.. - demiş Ən Uca Eşqin qənirsiz şüanı, səbəbsiz nisgillə boğaza dolan qəfil qəhəri andıran Sevgisi doyurur bircə...

Min ildi, milyon ildi,
bağlayıb yollarımı bir-birinin ucuna
gəlib çatdım axırı Sənin dar ağacına.
Kəndirin dartıldıqca, boynum dincəlir, Allah.
Boynum dincələn görüb tez vururlar başımı...
çıynim dincəlir, Allah...
Şükür, şükür, çox şükür, Sən yenə Goy üzündən
mənə sarı enirsən...
dünya sönüb itdikcə,
gözümə Sən görünürsən...

2008

İLYAS ƏFƏNDİYEV

İlyas müəllim haqqında xatirə yazmaq istədiyim günün səhəri bərk xəstələndim. Bir həftəni yataqda keçirməli oldum. Sonra ortaya ayrı işlər düşdü. Yarımçıq xatirə mənimlə bir əl çantamda işə gəlir, bağa gedir, gecələr yastığımın altında qalır, heç cür tamamlanmaq bilmirdi. Bir gecə (cümə axşamına açılan gecə) yuxuda İlyas müəllimi gördüm. İlyas müəllim zolaqlı pijamada bizə gəlmışdı, mənə bir boşqab meyvə gətirmişdi... Mən boşqabdan çəhrayı ərikləri yiğib yedikcə mehriban, gülümsər gözlərini məndən çəkmirdi.

Müəyyən qisim insanlar var ki, onların dünyadan köçüb getməsi çox vaxt bizləri özümüzün də özümüzə aydın olmayan əhvallara, ovqatlara salır.

Yaxın keçmişdə dahi italyan rejissor Federiko Fellininin və böyük italyan aktyoru - Marçello Mastroyaninin ölümündən sonra mən uzun-uzadı bir dövr zəhlətökən depressiv əhvallı boz günlər yaşadım. Sonradan - bu üzüntülü günlər nəhayət ki, bitib başa çatdıqda, anladım ki, bu uzun ömürlü düşkün əhvalımın əsas səbəblərindən biri və bəlkə ən əsası, hər iki sənətkarın sənət tarixçəsinin dövr etibarilə bizim ailə tarixçəsi ilə üst-üstə düşməsi, daha doğrusu, Vəliyevlər ailəsinin taleyinin (ata-anamın cavaklı illeri, babam, nənəm, ulu nənəm Fəxricahan, bizim uşaqlıq xatirələri, indi prezent aparatinin yerləşdiyi Çkalov 15 ünvanlı çəhərayı bina və s.) Fellininin aq-qara tragikomik, həyəcanlı və kövrək filimləri içindən keçib getməsidir.

Hər iki sənətkarın ölümü görünür ki, məni həm də bizim ailə tarixçəmizin hansısa fəslinin başa çatması, bitməsi akti kimi sarsılmışdır.

İlyas müəllimin ölümü də məni beləcə sarsıtdı. Ailə tarixçəmizin bir fəslidə beləcə başa çatdı.

İlyas Əfəndiyevin bizim ailə ilə - babamla, atamlı yaxınlığı təkcə həmkarlıq, qonşuluq, tanışlıq münasibətləri deyildi. Bu, həm də ədəbiyyat, mənəviyyat, yüksək insani, əxlaqi keyfiyyətlər, müqəddəs hissələr, toxunulmaz dəyərlər dostluğudur id. Axı İlyas müəllim gözəl qəlblı insan, sadıq dost, istedadlı yazıçı olmaqla bərabər, həm də sözün əsl mənasında, böyük ədəbiyyatçı idi.

Təxminən 70-ci illərin axırlarında mənim «Qarğış» povestim haqqında «Ədəbiyyat və İncəsənət» qəzetində təsadüfi imzalı bir ədəbiyyatçının (özü də qadın idi) məqaləsi getmişdir. Məqalə mənim yaradıcılığımdan söz açır, bəzi povest və hekayələrimin təhlilini verirdi. Amma bu, təhlilidən çox, tərif idi. Özü də əsərlərin mahiyyətinə varmaq iqtidarında olmayan istedadsız bir filoloğun kor-koranə, səthi tərifi. Bir sözlə, məqalə «Azərbaycan qadınının yaradıcılıqla məşğul olmasını, əlinə qələm alıb ədəbi cümlə yazmasını» təqdirəlayiq hesab etməklə kifayətlənən bəsit bir yazı idi.

Düzü, məqaləni oxuyanda həm pərt oldum, həm də özüm-özümə əsəbiləşdim ki, bu sayaq qavrama qabiliyyətinə malik oxucular üçün niyə yazırsan ki, belə «tənqidçilərin» tədqiq obyektiన də çevriləsən?..

Bu hadisənin üstündən bircə həftə keçmişdi ki, «Ədəbiyyat və İncəsənət» qəzeti mənim «Qarğış» povestim haqqında növbəti yazı verdi. Bu dəfə yazının müəllifi - hörmətli yazıçımız İlyas Əfəndiyev idi...

O, «Ədəbiyyat və İncəsənət» qəzeti redaksiyasına mənim «Qarğış» povestim barədə gedən məqalə ilə bağlı «Açıq məktub» yazmışdı. Məktubda qeyri-professional adamlar tərəfindən ciddi ədəbiyyat nümunələrinə qiymət verilməsinə və bu sayaq səthi, ədəbiyyat baxımından naşı yazının «Ədəbiyyat və İncəsənət» qəzeti kimi, peşəkar ədəbi qəzətin səhifəsində yer alınmasına görə redaksiyanın işinə kəskin iradalar tutulurdu. Yadımdadı ki, məktub belə bir cümlə ilə bitirdi: «...bu sayaq ədəbiyyatlara düzgün ədəbi qiymətin verilməsi üçün bizdə peşəkar ədəbi tənqidin özünün yetişməsi gərəkdir.»

Məktubu oxuyub kövrəldim. Demək, mənin sözümün, hissimin, zəhmətimin təəssübünü çəkən insanlar varmış... Demək, necəsə, hardasa ədəbiyyatın, bədii sözün keşiyində yorulmadan, usanmadan dayanan sədaqətli və sayiq söz sahibləri varmış.

İlyas müəllimin bizim evdə bir neçə fotosəkli var: babamla, atamla, müxtəlif yerlərdə, iclaslarda, şəhərlərdə. Atamla Şuşada istirahət evində. Hər ikisi zolaqlı pijamada...

İndi onların hər üçü o dünyadadı.

Bəzən o dünyaya köçən dəyərli insanlarımızın siyahısına nəzər salanda və bu siyahıya bir az da gəndən baxıb, ora digər millətlərin və ölkələrin, uzaq-yaxın qərinələrin zəngin duyğulu, ali şüurlu şəxsiyyətlərini də əlavə eləyəndə, məni qəribə, izaholunmaz bir hiss bürüyür. Dəyərli adamları itirdikcə, O dünyanın gücünün artlığı, sərhədlərinin genişləndiyi hiss olnur. O dünya möhtəşəmləşib qüvvətləndikcə, bu dünyanın bizimlə bir, tutqun, işıqkeçirməz buludlar altında yiyəsiz qalan, yarıqaranlıq, miskin məmləkətə oxşamağa başladığınu duyuram. O biri üzün möhtəşəmliyini getdikcə, daha aydın və dəqiq duyuram... üstümüzə hardansa, yuxarılardan dikilən minlərlə dahi gözün, məhəbbət və təəssüf, bəzən qəzəb və kin dolu baxışlarını tutur və qorxuram. Talelərimizi, hiss və düşüncələrimizi idarə edənin, çıxılmaz, çəşqin anlarıımızda qulağımıza isti sözlər piçildayanın, bu sürüşkən dünyada yeganə tutacağımız, dayaq nöqtəmiz olan həmin bu məhəbbət və təəssüf dolu, qorxulu baxışlar olduğunu da anlayıram...

1997

ƏMƏLİ SALEH ALIM

Azərbaycanın tanınmış incəsənət xadimi, professor Məryəm Əlizadə haqqında düşünərkən gözümün qabağına 70-ci illər, o illər ölkənin canına hopmuş füsunkar teatr havası, unudulmaz Tofiq Kazımov, onun quruluş verdiyi bir-birindən təsirli, yeni nəfəslə teatr tamaşaları, məxsusi həvəs və azarkeşliklə ərsəyə gətirdiyi əlamətdar tələbə qrupu – bu gün milli mədəniyyətimizin aparıcı simalarına çevrilmiş Fuad Poladov, Vaqif İbrahimoglu, o illər ilk səhnə işi ilə – C.Məmmədquluzadənin «Dəli yiğincığı» pyesinə verdiyi quruluşla teatral mühitdə rezonans yaratmış sevimli qardaşım Eyvaz, onun yaxın dostu, kurs yoldaşı, gənc, utancaq Məryəm xanım, Məryəm xanımı yüzlərlə insanın arasından seçib ayıran alov rəngli saçları, məsum təbəssümü gəlir...

Bu gün yaşının yuvarlaq rəqəminin tamamına təsadüf edən əlamətdar zaman kəsiyində, təbii ki, ilk növbədə, Məryəm xanımın teatr sevgisindən, onun milli və dünya teatr sahəsində yiyələndiyi dərin biliyindən, unikal təhlil qabiliyyətindən, incə elmi zəkasından, yaradıcı ömrünün 40 ilini həsr etdiyi dəyərli tədqiqatlarından - ərsəyə gətirdiyi neçə-neçə yaddaqlan monoqrafiyalarından və məqalələrindən söz açılmalı, bu fədakar alimin sonsuz insan sevgisi, təkrarolunmaz dostluq istedadı, müəllimlik qüdrəti, dərs dediyi İncəsənət Universitetində və cəmiyyətdə qazandığı kütləvi sevgi və sair və ilaxır xatırlanmalıdır. Mənimse gözlərim önündə, bütün bu uğurlardan və nailiyyətlərdən bir addım irəlidə - gizli yaddaşımın «elm», «sənət», «peşə», «cəmiyyət» anlayışlarını yaxına buraxmadığı mübhəm kəsiyində həmin o işıqlı təbəssüm - sahibinin üzündən bu gün də əskik olmayan, nə iləsə, alt qatı tapmacalar dolu sirli Cakonda təbəssümünü andıran məsum ifadə işarir... qədimdən qədim doğmaliq, mərhəmət və dözüm saçan İlahi Rəhm ifadəsi...

Sahibinin bütün həyatını, keçib gəldiyi ağrı-acılarını, insan sevgilərini və itkilərini hansı möcüzəyləsə özünə sıxıb saxlayan bu təbəssüm barədə düşünürəm... və bu zahirən adı üz

ifadəsinin mənim yeniyetmə yaddaşımı, o illərin möhtəşəm sənət hadisələrinin möhürlədiyi bir sıra həyat həqiqətlərindən daha zərif və incə mətləbləri həkk etdiyini, məni dəfələrlə - illərin və hadisələrin axarıyla təkbətək, üzbeüz qaldığım çıxılmaz darısqallıqlardan, həyat və insan sevgisinin bitib qurtardığı soyuq astanalardan geriyə qaytardığını, bu dünyanın amansız, cod qanunları barədə illər uzunu ilıq-ilıq rəvayətlər anlada-anlada, nələrdənsə qoruduğunu anlayıram... Bu izaholunmaz sevgi işığının elm və maarif dəzgahı arxasında keçən çətin ömür yollarından, insan ruhunu yorub korşaldan ictimai hadisələr axarından, sənət və elm girdabının yaşam əzablarından hansı möcüzəylə qorunub bu günə çatdığı barədə düşünürəm... və böyük insan sevgisindən, tale iztirablarının, ağrı-acıların dinməz məmnunluqla qəbulundan, əqidə və dost cəfakesliyinin, dözümün qədərindən bəhs edən bu təbəssümün əbədi olduğunu anlayıram...

Qəribədi ki, «böyük», «dahiyanə», «şedevr» adlandırıb pərəstiş etdiyimiz sənət nümunələrinin xilas gücü yetmədiyi çətin məqamlarda bizləri tükenməz daxili işqları, rəhm və gözəllikləri ilə özləri də bilmədən, dərin-dərin uçurumlardan qoruyan, yaşıdıqları məmləkətlərdə və cəmiyyətlərdə şəfqətli mühitlər yaranan **insan hadisələri** barədə düşünmürük. Bu yerdə xatirimə müqəddəs Məhəmməd peyğəmbərin belə bir kəlamı düşür: «Bu dünya və onda olanlar qiymətli xəzinədir. Bu xəzinənin ən qiymətli cəvahiri – əməli saleh qadındır...»

Peyğəmbərin digər kəlamını: «Alim qələmindən sızan mürəkkəbin bir daması yüz şəhid qanına bərabərdir», - ifadəsini də yada salanda, gözlərim önündə bizim Məryəm xanımın işıqlı siması canlanır.

Bu gün yubiley tarixi qapılarını döyen Məryəm Əlizadə belə bir hadisədir.

2010

DOST

Xoşbəxtlikdən, ya hansısa, ayrı səbəbdən, heç vaxt özümü bu dünyada tənha hiss eləməmişəm. Ən əziz yaxınlarımı itirdikdə belə...

Dəqiq bildiyim budu ki, buna səbəb - məni daim qayğılar və sevgilərlə əhatə edən ailəm, övladlarım deyil.

Səbəb - hər an iliyimdə duyduğum Hamidan Ucanın əzeli və əbədi Sevgisi və bu Sevginin rastıma çıxardığı bir ovuc insanlar - bəzən aylar və illərlə görüşməsək belə, fikir və duyğularını, rəğbət və təəssüb dolu baxışlarını daim ən yaxın məsafələrdə hiss etdiyim əli qələmli dostlarımı.

Deyirlər: «Qohumları bize Allah verir, dostları özümüz seçirik». Məncə isə, dostları da Allah verir, qəlb və əqidə birliyi üzrə, doğmaliq və dünya duyumu üzrə.

Bu mənada, mənə görə Sabir Rüstəmxanının görkəmli ictimai xadim, xalq şairi, fədakar millət vəkili və sair bu kimi, fəxri titullarından daha uca bir titulu var: - DOST.

İnsana əbədi ucalıqlar qazandıran bu titula sahib olmanın yolu daha çətin və mürəkkəbdir. İlk növbədə, qəlb kamilliyi, böyük və təmənnasız insan sevgisi, sonsuz səbr

və nəciblik tələb olunan bu yolu sona qədər alnıaçq, üzüağ getmək hər kəsə nəsib olmur. Düşünürəm, bu da bir vergidir. Peygəmbərlik və şairlik kimi, yazıçılıq və rəssamlıq kimi.

Ən çətin və çıxılmaz məqamlarda özünü vaxtında yetirmək bacarığı, ortaya çıxan problemləri mümkün və qeyri-mümkün üsullarla dəf edə bilmək məharəti, insan və dost sevgisini əlçatmaz ucalıqlarda qoruyub saxlamaq qüdrəti...

Uzun illərlə Sabirdən gördüyüümüz bu keyfiyyətləri dile gətirmək, olub ötənləri xatırlayıb tarixi və dəqiqəsi ilə təsvir etmək üçün bəlkə də samballı kitab yazılmalıdır.

Sabırın ilk tanışlığımız 1977-ci ildə Zaqatalada - mərhum rejissor qardaşım Eyvazla birlikdə nümayəndə seçildiyimiz Respublika Yaradıcı Gənclərinin toplantısında baş tutmuşdu...

Hələ o vaxt mən, sıvri üz cigziləri ilə qədim türk əsgərini, lorkasayağı saç düzümü, içindən püskürən hüdudsuz azadlıq sevdasıyla Latin Amerikası şairlərini xatırladan bu adamın Vətən sevgisiyle aşılı-daşdığını, təsəvvüründə qurduğu ideal məməkətində şairdən çox, mühəndis konstruktivliyi ilə nələrisə dəyişmək istədiyini, türkçülük, azərbaycançılıq ideyalarıyla yanıb-yaxıldığını necəsə, anlamışdım və bu, hələ o dövrlər mənim «şair» və «poeziya» barədə anlayışlarımı bir xeyli laxlatmışdı.

İllər ötdükcə, Sabir şəxsiyyət və sənət göstəriciləri ilə aydınlaşmağa başladıqca mən bu narahat adamın inadla məhz nələri dəyişdirmək istədiyini, soyuq ağılla, ya gizli ilahi fəhmlə qurmaq istədiyinin nə olduğunu, həmin o istədiyini artıq uzun-uzadı illərlə varlığı və sənət eşqi ilə hissə-hissə qəlblərdə və əqidələrdə qurmaq üzrə olduğunu anlamağa başlamışdım...

Türkçülük və azərbaycançılıq, dil və Vətən abadlığı, itirilmiş torpaqlar və qaçqınlar dərdi, milli birlik və sosial ədalət uğurumları...

Sabir artıq neçə illərdir ki, bu barədə danışır və yazır. Şeirlərində, çıxışlarında, publisistik yazılarında, bəzən hətta kino-ssenarilərində.

Bu zahirən ictimai motivlərin alt qatında isə incə şirimplarla sızan daha dərin və yaralı mətləblərin axıntıları sezilməkdədir...

- Uzun illərin kobud siyasi reformaları içrə əldən getmiş milli-mənəvi dəyərlər, zaman-zaman itirilmiş vətəndaşlıq heysiyyəti...

Bu il Sabir 65 yaşının tamamını haqladı.

65 - şeirlər və yazılarla, vətən və dost sevgisi ilə dolu keşməkeşli il. Zamanın və zaman olaylarının öldürəcü həmlələrindən sarsılmayan, korşalmayan, fədakarlıqlar və qəhrəmanlıqlar dolu şərəfli ömrü yolu.

Düşünürəm, illər ötəcək, Sabir daha tutumlu rəqəmlərə siğacaq ömür sahibi olacaq, Vətən yanğısı da, söz eşqi də olsun ki, səngiyəcək. Lakin dost sevgisi, dost ola bilmək məharəti, istedadı tükənməyəcək, azalmayacaq.

Bu yerdə böyük Latin Amerikası yazıçısı Borxesin incəliklər və nisgil dolu dost sevgisi yada düşür...

Ömrünün doxsanıncı döndləndə beli büküldüyündən sərbəst gəzə bilməyən, gözləri yaxşı görməyən yazıçı jurnallardan birinə verdiyi müsahibəsində dostlarla bağlı deyir:

- Məni bu dünyayla daha heç nə bağlamır. Bağlayan bir dostlarım idi, onlar da artıq dünyalarını dəyişiblər. İndi mən onların yalnız qəbirlerini ziyarət edə bilirəm. O da ara-sıra, imkan düşəndə. Hərəsi bir yanda basdırılıb. Odu ki, yolum tez-tez gah şimala, gah da cənuba düşür...

2011

ÖZ ÜZÜNÜ YAZAN ŞAIR

1994-cü ilin soyuq dekabr səbhü Binə aeroportunun VIP minik salonu bomboş idi. Elə bil yarımcə saatdan sonra göyə qalxacaq nəhəng təyyarəyə məndən savayı minən olmayıcaqdı.

Çox keçəmdi ki, salonun o biri başında Anarla Vaqif Səmədoğlu göründü. Biz hər üçümüz İstanbula - «Türk yazarlarının qurultayı»na, ordan da dəvət alduğumuz Berlin Ədəbiyyat Evinin tədbirlərində iştirak etmək üçün Almaniyaya ucmalıydıq.

Anarla Vaqif yanaşı addımlayırdılar. Arada mənə elə gəldi, onlar ayaqlarını qəsdən, ya özlərindən asılı olmadan, eyni ritmlə, eyni növbəylə atırlar. Hər ikisinin əlində nəhəng dəri çamadan var idi.

Yaxınlaşış salamlasdılar. Anar hal-əhval tutdu, əyləşib çay sıfəriş elədi, sonra bütün gecəni yatmadığından, ümumiyyətlə, səhərlər yola çıxan günlər gecələr heç cür yuxuya gedə bilmədiyindən danışdı.

Vaqif isə dinmirdi. Anarın böyründə dinməz-söyləməz elə oturmuşdu, elə bil hələ də əlində ağır çamadan var idi. Tavanın gur işıqlarından alışib yanmış eynəyinin arxasından hara baxdığı da məlum deyildi. Üzü elə idi, elə bil bura gələnəcən nə isə deyib qorxutmuşdular onu, balaca uşağı cəzalandıran kimi döyüb incitmişdilər, şuluqluq salıb artıq hərəkət eləməsin deyə, dərsini bu başdan vermişdilər.

...Təyyarədə biz nahar etdik və bir qədər konyak içdik.

Konyakdan sonra Vaqifin eynəyinin alışib yanmış işıqları söndü. Eynəyin tutqun şüşələrinin arxasından onun damgayabənzər qorxulu, qara gözləri göründü. Bütün yolu Vaqif həmin o damğa gözləriylə salonun gah o başında, gah bu başında vurnuxdu, yüksəkliyin təzyiqindənmi, ya nədənsə, əynindəki pencəklə qara dama-dama kəpənək kimi dar illüminatorlara direndi, canını qoymağə yer tapmadı.

Vaqif sonralar Yerdə də - yaraşıqlı, oynaq İstanbulda da, bir tərəfi sanki nəhəng kilsənin ağırlığından harasa aşağı əyilən Kölndə də, bizim içəri şəhəri xatırladan səliqəli Bonnda da canını qoymağə yer tapmadı. Elə bil Yerdə də hansıa naməlum təzyiq onun bədənini məşhur Cazibə qüvvəsinin qanunlarından çıxarırdı.

O, icaslarda otura bilmir, ədəbiyyatla, poeziyaya bağlı söhbətlər zamanı, ya harasa qeyb olur, ya da yağ içmiş kimi, ürəyi bulana-bulana dağ-divara zillənib qalır, gah dağınıq baxışlarla tək-tənha foyedə döyüküb yerindən tərpənmir, gah da parterlərin arasıyla, qəfildən qoyun sürüsünün içine düşmüş kimi, büdrəyə-büdrəyə dolaşırıdı.

Bircə müəyyən məqamlar - tənha künclərə çekilib, orda əl güzgüsünə oxşayan balaca dəftərcəsini çıxarıb ona zillənəndə, arada bir simic-simic orda nə isə qaralayanda, canı öz yerinə otururdu elə bil. Belə məqamlar Vaqifin üzünə gizli bir məmənunluq sizir, gözlərinin dərinliyində rahat asudəliyə bənzər nə isə işarmağa başlayırdı.

Mənə isə elə gəlirdi ki, həmin o əl güzgüsünəbənzər balaca dəftərçədə Vaqif şeirlərinə yox, öz üzünə baxır... baxdıqca içini zədələyib üzünü damğalayan ağrı-acılarını saf-çürük eləyir, onları sözləriyle yuyub yaralarına məlhəm qoyur...

...Vaqif səfər boyu beləcə, nə işgüzər türk yazarlarının qurultayında göründü, nə Kölnün əzəmətli kilsəsində, nə də Reyn çayının adamsız sahillərində...

İstanbulda isə şəhərin qədim məhəllələrindən birində – bir-birinin, az qala, qabırğasına yerimiş xırda dükanlar qarışığının içində o, hansı möcüzəyləsə bir dəniz audio-kasetin içindən amerikalı cazmen Oskar Pitersonun lent yazısını tapıb çıxartdı və yalnız bu məqam Vaqifin heç cür açılmayan üzü sevincə məhrəmliyin qarışığına bənzər qəribə bir işıqla dolub açıldı. Vaqif nə vaxtsa, lap çoxdannan itirdiyi əziz qohumunu tapmış kimi, nisgil dolu qəribə bir sevincə elə sevinirdi, elə bil tapıldığı amerikalı cazmen Oskar Pitersonun diski yox, uzaq Sakit okeanın dibindən çıxardığı ləl-cəvahirat xəzinəsi idi.

...Berlində isə o, Yeni il bayramı ərefəsində küçələr boyu satılan bərbəzəkli, al-əlvən oyuncاقlarının, al qırmızı-qızılı suvenirlərin içindən saxsından düzəldilmiş balaca, boz bayqusu seçdi, suveniri mənə uzadıb tutqun səslə:

- Bunu sənə bağışlayıram. – dedi. - Bu, mənəm.

Bakıya dönən gecə yanaşı oturduğumuz təyyarə kreslosundan qulağıma sarı əyilib, Anar eştitməsin deyə, lap astaca:

- Bakıya qayıtmağım gəlmir. Berlində qalmaq istəyirəm. – dedi.

Başımı qaldırıb zünə baxanda gördüm gözləri dolub. Qaramtil kölgələr sayışan üzü yenə incik uşaq üzü alıb.

...Binə aeroportunda xudahafızlaşdırıcı Vaqifin gözləri yenə görünmürdü, yenə tavanın gur işığından alışib yanan eynəyinin şüşələri arxasında gizlənmişdi. İçi nələrləsə dolu ağır, dəri çəmodanı yenə əlində idi. Üzü elə idi, elə bil yenə danlanıb cəzalandırılacağı yerə qayıtmağın əzabını yaşayırdı. Elə bil qolları da bağlı idi... Qollarını burub arxadan möhkəm-möhkəm bağlamışdılar, ağır dəri çəmadanını boğazından asıb, onu Bakıya - edama aparırdılar.

...Vaqifi kim edam eləyəcəkdi?.. - ürəyim sıxıla-sıxıla, onun, aeroportun binasından uzaqlaşan yorğun siluetinə baxa-baxa fikirləşdim.

Evə qayıtdıqca, bütün yolu Vaqifin xilas yolları barədə fikirləşdim.

Vaqifi xilas eləmək lazımdı... Amma kimdən, nədən? Bakı şəhərindən, yoxsa ağırlığı qəddini əyən bu sırlı çəmodanından?.. Ya bəlkə Anardan?.. Yaziçılar Birliyinin qorxular və xof saçan əntiq binasından?.. Ya bəlkə, özündən?.. Qara damalı gizli qanadlarından... damğa gözlərindən, onu dünyadan ayırib öz üzünə əsir etmiş bapbalaca, sehri əl güzgüsündən?..

TOFIQ KAZIMOV

Tofiq Kazimovu mən ilk növbədə, 60-70-ci illərin sənət və ədəbiyyat aləminə çökdürdüyü ağır akademik havanı öz sərhəd və çərçivə tanımayan istedadı, qıcıq və əsəb dolu sənət yoluyla yarmağa müvəffəq olmuş cəsur sənətkar, işıqlı və səmimi insan kimi xatırlayıram.

Özünəməxsus ifadə imkanlarının sıxışdırıb ənənəvi milli teatr qəliblərinə salmaq məcburiyyətinin, çox vaxt ürəyincə olmayan, ruhuna, dünya və sənət duyumuna yad əsərlərə quruluş vermək məhkumluğunun Tofiq müəllimi daim sıxıntı və gərginlik içində saxladığı, yaşadığı dövrən irəlidə düşünmək qabiliyyətinə malik olan bu adam üçün hansı faciələr və sarsıntılar yaratdığı, onsuz da asan olmayan sənət yolunda nə kimi əngəllərə çevrilidiyi göz qabağında idi. Tamaşaşa qoyduğu əsərlərin premyeralarında, yaxud bizim evdə qonaq olduğu zamanlardan yaddaşımızda qalan anlaşılmaz çəşqinqılıqlar dou üzü, həmsöhbətlərini çox vaxt, sanki fikri hardasa, ayrı yerdə imiş kimi dinləməsi, yaxud, ümumiyyətlə, diniş-danişmadan, gözlərinin dərinliyindən işaran acı nisgil burulğanlarında bata-bata dərindən-dərin fikir dəryalarına qərq olması, o dövrlər mənə hədsiz qəribə gelir, özünü «batmaqda olduğu dəryalardan» qəribə bir çevikliklə çıxara bilən bu istedadlı adamın şəxsiyyətinə maraq və pərəstiş oyadırdı.

Tofiq Kazimovun Zaman gərginliyi qəribədi ki, onun vücudunda da - həmin o cod, duyusuz illərin müqavimətini yarmaqdan sıvirlən tək, nazilmiş üz çizgilərində də, iti yeriində, sayiq ovçu baxışlarında da duyulurdu. O dövrlər mən Tofiq müəllimin bu narahatlığının səbəbini öz yeniyetmə təfəkkürümlə heç cür müəyyənləşdirə bilmədiyimdən, tamaşalarına heyranlıqla baxdıgım bu unikal insana nə iləsə, necəsə kömək edə bilmədiyimdən üzülür, öz uşaq fəhmimlə, ona üzüntü və iztirab verənin - fərdi, yaxud şəksi olan nə isə yox, nə isə daha böyük və aşılma olan Nə isə olduğunu və Tofiq müəllimin həmin o böyük və aşılma olana heç cür qalib gələ bilmədiyini necəsə, anlayırdım... Həmin o böyük və basılmaz olanın, Tofiq müəllimin taleyin hansı acı hökmüyləsə yaşamaq kəsiyinə məhkum edilmiş Zamanın özü olduğunu isə mən çox-çox sonralar - vaxtı ilə bənzərsizlik ucbatından anlaşılmayan işlərinin kənarında öz kobud, yersiz düzəliş və əlavələrini edib dərkənarını qoyan həmin o Zamanla özüm üzləşdikcə anlamış, həmin ağrıları öz dərimdə hiss eləmişdim...

Azərbaycan teatr tarixinin bir nömrəli rejissoru bildiyim və mənim üçün (elə bilirəm, bütövlükdə teatr tariximiz üçün də) bu günəcən həmin o statusunu qoruyub saxlayan Tofiq Kazimov zamanı belə müəyyənləşdirmişdi. Zaman - Tofiq Kazimovu öz darısqal qəliblərinə salmaqda, Tofiq müəllim bu məhrumiyyətlər və məcburiyyətlər qəliblərindən sıvişib sovetin tikanlı diktələri arasıyla öz işini körməkdə idi...

İndi «Zaman» adlandırdığımız o dövr artıq geridə qalıb. Tofiq Kazimovun teatri isə bugünkü teatrlarımızdan hələ də çox-çox irəlilərdədi.

Sözsüz ki, Zamanla əlbəyaxa döyüsdə yaradan Tofiq Kazimov Zamana təsir edə bilirdi. Zaman öz yoğun kəndirləriylə, uzun, iti qayçılaryla Tofiq müəllimin yaradıcı həyatına öz dağıdıcı müdaxilələrini edirdisə də, onu fikir və duyu azadlığından məhrum edə bilmirdi.

Belə ki, bütün müqavimətlərə və təzyiqlərə baxmayaraq, Tofiq Kazimov ölkənin saxta, qondarma ideoloji ehkamlarına xidmət edən və bu səbəbdən sünilik və pafos saçan teatr məkanında əsaslı dönüş yarada bildi. Uzun illərdən bəri ibtidai teatr təsəvvürü üstə qurulmuş milli teatr anlayışını laxladaraq, səhnəmizə tamamilə yeni – insan azadlığı, səmimi dialoqlar və çılpaq həqiqətlər saçan ayrı bir hava gətirə bildi. Rejissorun «Ölülər»,

«Pəri cadu», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər» və digər tamaşalarının o illər ölkənin mənəvi həyatında gözlənilməz partlayışlar yaratdığı, nələrisə kökündən laxlatdığı bütün cəmiyyətdə olduğu kimi, bizim evin içində də duyulmağa başladığı yadına gəlir. Bu, uzun illər gizlidə yaşanan ən mübhəm nöqtələrin oyanışına təkan verən əsaslı mədəniyyət hadisələri idi. Ayri sözlə, əsl inqilab idi.

Rejissorun hər tamaşası, yadına gəlir, bizim evin özündə belə qızğın müzakirələrə səbəb olur, aylar, bəzən illərlə öz «fövqəladəliyini» itirmədən, nəzər-diqqətimizdə qalırı.

Tofiq müəllimin hər yeni tamaşasının premyera günü ata-anamla evimizin yaxınlığında yerləşən Milli Dram teatra getməyim, onun səhnənin sağ tərəfindəki lojasında oturub ürəyim həyəcanla döyüñə-döyüñə tamaşanın başlanması gözləməyim, tamaşa başlanar-başlanmaz Tofiq müəllimin mənə hədsiz məhrəm dünyasına düşməyim, bəzən bütün vücudumla hadisələrə vardığımdan nəfəs dərməyimi unutmağım, fasilələrdə Tofiq müəllimin bir o qədər də böyük olmayan iş otağına keçməyim, orda onun qəribə bir hövsələsizliklə dəmlədiyi çaydan içməyim, Tofiq müəllimin tamaşanın həyəcanından, ya nədənsə qızarın allanan yanaqları, içilmiş çayın qalığını hövsələsiz hərəkətlə kağız-kuğuzla dolu zibil qutusuna sıçratmaları indiki kimi gözümün qabağındadı və mən düşünürəm ki, o illərin teatral həyatı, unudulmaz Tofiq Kazimov şəxsiyyəti mənə və mənim yaradıcılığıma təsisiz ötüşməyib. O vaxtlar yadimdadi, Milli Dram Teatr mənə hədsiz nəhəng və möhtəşəm görünürdü. O illər mən bu binaya Tofiq Kazimovun ocağı kimi baxırdım. Mən bu gün də bu binaya o gözlə baxıram, lakin əfsuslar olsun ki, ordan vaxtı ilə aldığım istini duymuram.

Tofiq Kazimov, əsasən, bizim milli dramaturqlarla işləsə də, o, dünya və səhnə duyumu baxımından, onu Moris Meterlinqin, yaxud Leonid Andreyevin – yəni situasiyaları və mizanları sözün fövqündə saxlayan psixoloji - mistik əsərlərin rejissoru idi.

Mən bu gün də bu fikirdəyəm və düşünürəm ki, Tofiq Kazimov Azərbaycan teatr məkanında bir çox partlayışlar yarada bildisə də, malik olduğu əsl imkanlarını ifadə edə bilmədi. Bu mənada, onun yaradıcı həyatı məndə ziddiyətli duygular qarşıdurmalarını - aq - qara cızıqların, nöqtələrin bir-birinin əleyhinə yönəldiyi qarışılığını assosasiyasını yadır.

Məncə, hər hansı bir əsərə quruluş verərkən, o əsərin zamanla nə qədər ayaqlaşdıığı Tofiq Kazimovu bir o qədər də narahat eləmirdi. Onun üçün əsas məsələ - insanın iç dünyasının, mövcudluq və yaşam mistikasının, ruhi həyatının gözlənilməzliliklərini, sirrlərini açmaq, bu açıqlamaların baxımlı və gözlənilməz həllini tapmaq idi. Bəzən tamaşaarası qısa fasilələrdə, bəzən tamaşadan sonra üzünü alt qatında dolanan utancaqlıq dolu gizli məmnunluq işaretlarının Tofiq müəllimin yaşadığı ani xoşbəxtlik olduğunu mən hələ o vaxtlar öz balaca fəhmimlə necəsə, anlamışdım, bu səadətə yetişməyin hədsiz əzablı və keşməkeşli olduğunu da öz uşaq dərrakəmlə necəsə, dərk etmişdim. Teatr, səhnə kimi kütləvi sənətlə, aktyorlarla işləyən Tofiq müəllimin peşəsinə və təcrübəsinə yaraşmayan qəribə utancaqlığı, izaholunmaz tələbə təvazökarlığı dünyani dərindən-dərin duyan bu istedadlı sənətkarın qəlb saflığından, zəngin olduğu qədər də fərdi və qapalı iç dünyasından xəbər verirdi.

Məncə, Tofiq müəllim gündəlik həyatına, ətrafına və hətta özünə belə, rejissor gözü ilə baxır, hamının, hər şeyin mahiyyətini olduğu dəqiqliyi ilə anlaya bilirdi. Xoşuna gəlməyən, ürəyinə yatmayan insanlardan, sadəcə, uzaqlaşsa da, sənət həyatında bu azadlıq ona nəsib olmurdu. O, ürəyinə yatmayan əsərlərlə, ruhuna yad müəlliflərlə işləmək məcburiyyətində qalırı.

Tofiq Kazimov atamın yaxın dostlarından idi. Atam onun rejissorluğunu, zəngin və hədsiz incə daxili aləminin, o isə atamın gözlənilməzliliklər dolu duygusal təbiətinin, dərin fikirlər və duygularla zəngin maraqlı söhbətlərinin azarkeşi idi. Onları həm də qəribə bir ruh doğmalığı bağlayırdı. Yadına gəlir, atam ucadan danışır, Tofiq müəllim gözləri yol çəkə-

çəkə, dinməz-söyləməz siqaretini tüstüldər, arada bir atamın coşqun mülahizələrinə öz qısa və ötəri əlavələrini edir, atam bu «ötəri» əlavələrdən təsirlənib bir az da coşur, Füzulinin qəzəllərinə, ordan qədim xalq havalarına keçir, yanıqlı səsi bütün otaqları bürüyür, məclis gecədən keçənə qədər, bəzən lap sübhəcən uzanırı...

Tofiq müəllim, Xudu Məmmədov, demək olar, hər şənbə bizdə qonaq olur, anamın xüsusi məharətlə hazırladığı Bakı düşbərəsindən, qutabdan yeyə-yeyə, uzun-uzadı söhbət edir, çox vaxt söhbətləri qəribə, qəmgin notlar üstündə bitir, gecədən keçəndən sonra ayağa qalxsalar da, bir müddət qapının ağızında ləngiyib hansı mövzunusa axıra çatdırmaqla məşğul olur, bir-birindən bir daha görüşməyəcəklər kimi, kədərlə ayrılrırdılar... Onların oturduğu qonaq otağının qapısı bağlı olurdu deyə, söhbətlərinin çoxunu eşidə bilmirdik. Tək bircə dəfə süfrəyə nə isə apararkən, atamın xüsusi bir avazla Səməd Mənsurun məşhur «Rəngidir» şerini deməyi, Tofiq müəllimlə Xudu Məmmədovun şerin təsirindən sehr dolu qəribə bir çəkisizliyə düşməkləri gözümüzün qabağındadı. Səməd Mənsurun riya və saxtalıq dolu mahiyyətini gördüyü «dünya həqiqətləri» ilə heç cür barışa bilməməsinin və bu mübarizədə yalnız uduzmuş halda meydani tərk etmək məcburiyyəti ilə üz -üzə qalmasının ağrısı, onda Tofiq müəllimə də, atama da, Xudu müəllimə də yaxşı tanış idi və bu mənzərə mənim yadımda bu üç böyük ziyanın darısqal dustaqxana həyatını andıran iç dünyalarının bir görüntüsü kimi qalıb...

Tofiq Kazımov – ömrünü dönyanın bənzərsiz istedadlarından biri kimi başa vurub getsə də, sənəti ilə Azərbaycan teatrı tarixində öz məktəbini - Tofiq Kazımov məktəbini yarada bildi. Əslində bu, acı ağrılar dolu iztehzayla - «Rəngidir gördüğün bu dürlü aləm...» - deyən Səməd Mənsurun uzun illərdən bəri ədəbiyyatımızı və səhnələrimizi bürüyən riya və saxtalıqdan, süni insan münasibətlərindən, qondarma «həyat faciələrindən», pafosdan savayı heç nəyi olmayan təntənəli dialoqlardan Böyük Qurtuluşunun məntiqi və təbii davamı idi. Tofiq Kazımov müvəqqəti də olsa, bu saxtalıq dənizinin keçilməz dalğalarını yara bildi, bizlər üçün təbii ot qoxulu, namnazik, yamyaşıl ciğir açmağa müvəffəq oldu.

O ciğir hələ də lap yaxınlıqlardadır, ən yaxın keçmişimizdə, həm də hələ lap irəlilərdədir...

2007

AFİNALI TİMONUN AZƏRBAYCAN ZƏDƏLƏRİ

Üzü qədimdən bəri öz canlılığı, tamaşadan-tamaşaya izaholunmaz, mistik bir diriliklə hər an dəyişmək, təzələnmək, tamaşa salonunun və səhnənin, hətta günün ovqatını belə canına hopdurmaq qüdrətinin daşıyıcısı olan böyük Teatr Sənəti bu gün də İncə Sənətin aparıcı sıralarında qalmağındadır. Canlılığına, insanlarla qarşılıqlı ünsiyyətə girmə qabiliyyətinə qadir olan bu qədim mədəniyyət Zamanın ən müdhiş sınaqlarından, elmi-texniki tərəqqinin insan ruhu üçün dağlıdıçı təsirlərdən salamat çıxməqla yanaşı, öz cazibə güvvəsini olduğu sahmanda və səviyyəsində qoruyub saxlamağa müvəffəq olmuşdur.

Üzü qədimdən bəri Mövcudluq sırlarınə maraqlı insan kütlələri əbədi həqiqətin, ziya və mərhəmətin axtarışlarında məhz bura - əsrlər boyu öz Həqiqət açılışları ilə insan ruhunu şəfqətləndirən bu mədəniyyət ocağına pənah gətirmiş, öz narahat qəlblərini bu ocağın maarifçi şüalarında isitmış, qəlb zədələrini sağaltmışlar. Belə bir mütərəqqi əhəmiyyətli maarifçi proses Azərbaycanda da getmiş və zaman-zaman dövrün tələbi ilə mənəvi müflisliyə, kasadlığa sürüklənən cəmiyyətin əleyhinə işləyən işıqlı səhnə əsərləri, yenilməz

amal və əqidə sahibləri yetişdirmiştir. Unudulmaz Tofiq Kazimov, Mehdi Məmmədov, Adil İsgəndərov, sonradan onların ərsəyə gətirdiyi Hüseynəğa Atakişiyev, Vaqif İbrahimoglu və bu gün yeni tamaşası haqqında söz açacağım Azər Paşa Nemət milli səhnə mədəniyyətimizin zəngin tarixinə məhz bu baxımdan – insanlığı mənəvi iflasa sürükləyən amillərə öz sənət işişiyla müqavimət göstərmək qüdrətinə görə həkk olunmaq imkanı qazandılar.

Yaxın günlərdə paytaxt səhnələrindən birində görünən Azər Paşa Nemətin son işlərindən olan «Afinalı Timon»u da bu mənada böyük sənət müqaviməti kimi baxılır, gizlini aşkar edən aktuallığı və cəsarətliliyi ilə həm də Uzaq Danimarka krallığının saray divarları arasında baş verən gizli müdhişliyi özəl teatrının köməyi ilə saray əhli qarşısında nümayiş etdirib xain əmisini ifşa edən gənc şahzadə Hamleti yada salır.

Azər Paşanın yenidən böyük Şekspirə - onun məhz nəzər-diqqətdən kənarda qalan «Afinalı Timon»una müraciəti tək bir onun daxili qənaətlərini təsdiqləyən, gizli ağrılara şərik çıxan, sınanmış məsləkdaşı ilə yenidən bir araya gəlmək arzusu deyil. Bu, eyni zamanda, günümüzün acı reallığına - ölkənin eksər zümrələrini bürümüş miskin varolma yaşamına, yenilməz davamlılığı ilə hər növ müqavimətlərə sinə gərmək qüvvəsi olan böyük İnsan Rəzalətinə qarşı Üsyandır. İslıqlı məsamələri hələ ki, məhv olmağa macal tapmamış oyaq insan qəlblərinə hesablanan bu möhtəşəm Üyan yaxın günlər "Zəfər" teatr studiyasının səhnəsində baş tutdu. Azər Paşanın "Afinalı Timon"u canlı və cazibədar İNSAN qiymətsində tamaşaçısının mübhəm iç dünyasına yol açaraq orda gizli, şəfaverici təlatümlər yarada bildi.

Sirli insan xislətini, insan münasibətlərinin sezilməz mürəkkəbliyini və incəliklərini şəkspirsayağı açmağa, bu gözlənilməz Həqiqət Açılışlarıyla tamaşaçıda gizli emosional partlayışlar yaratmağa müvəffəq olan tamaşa eyni zamanda, milli teatr yaradıcılarımızın zəngin potensiala malik olduğunu bir daha sübuta yetirdi - neçə illərdən bəri rejissorun müqəddəs tutiya kimi içində gəzdirdiyi "Afinalı Timon" Şekspirin nəzərçəkən əsərlərində olmasa da, mahir rejissor quruluşunda öz gizli "Şekspir dahiyanəliyi"ni biruze verdi.

İlk növbədə, az qala şahmatsayağı gedişlər üzrə qurulmuş kütləvi səhnələrin daxili səliqəsi heyranlıq doğurdu. Əsərin baş qəhrəmanı Timonun evində açılan ziyafət səhnələrindəki zahiri pərakəndəliyin, bir qədər sonra - riyazi dəqiqlik və zərgər incəliyi ilə hazırlanmış spesifik "məclis relyefi" olduğu, hər aktyor üçün səhnədə seçilən yerin ünvanı olduğu, bu ilk baxışda təbii və təsadüfi "yerdəyişmələrin", əsərin mahiyyətinə və yiğcam dinamikasına işləyən və tamaşa boyu zəncirvari ardıcılıqla növbələnən hadisə və epizodların açılmasına xidmət edən məxsusi rejissor həlli olduğu üzə çıxdı.

Teatrla bağlı xatirələrimizdə hansısa dialoqu, ya hadisəni müşayiət etməyə köklənən, "səhnədə baş verən"ə, bir növ köməkçi vasitə kimi fon rolu oynamaya xidmət edən bu sayaq səhnələr fərdi aktuallığı, daxili məzmunə malik dəqiq dinamikası, taraklılığı və aydınlığı ilə fərqləndi. Eynilə beləcə, bütöv aktyor ansamblının birgə iştirak etdiyi bu sayaq kütləvi səhnələrdə aktyorların hər birinin, bir-birini kölgədə qoymadan ön planda görünməsi və ayrı - ayrılıqda dirlənilməsi heyranlıq doğurdu.

Tamaşa ayrı-ayrı mizanları, bədii materialdan qaynaqlanan açılışları və dönüşləri şərtləndirən xüsusi işiq effektləri və usta rejissor gedişləri ilə sözsüz və izahsız həllini almaqla, tamaşaçını ovsun və sirr dolu əfsanəvi Zaman kəsiyinə salmaqla yanaşı, mənəvi çürüklük qoxuyan insan xislətini bütün miskinliyi və rəzilliyi ilə ön planda saxlamağı, tamaşaçıya real həyatdan tanış və doğma olan ağruları yaşatmayı da bacardı və bu baxımdan günümüzün əlamətdar teatr hadisəsi olmaqla yanaşı, cəmiyyəti daxildən çürütməyə köklənmiş total mənəvi iflasın ifşasına yönələn, insanların ruhi dəyərlərinin qorunmasına xidmət edən aktual əhəmiyyətli Sənət Akti dəyərini qazandı.

"Afinalı Timon"un daha bir şəksiz qələbəsi - Şekspir dahiliyini öz aktyorluq dahiliyi ilə ifadə etməyə nail olan - baş qəhrəman Timon rolunun ifaçısı - Fuad Poladovdur.

Səhnə və ekran əsərlərində yaratdığı unudulmaz rollarıyla xalqın sevimlisinə çevrilmiş aktyor, ilkin səhnələrdən özünü mərhəmətli və səxavətli, incəqəlbli və nəcib insan kimi tanıtsa da, hadisələrin gedişatıyla soyuqqanlı, qəddar insana çəvrilən Timonuyla bu dəfə öz sənət qüdretinin fövqündə - tamamilə yeni qiyaflədə görünür və sənət imkanlarının hüdudsuzluğunu bir daha sübuta yetirir. Sənət ampluasının artıq müəyyənləşdiyi zənn edilən, lakin sən demə, qədirbilən tamaşaçısına məlum olmayan tutumlu sənət potensialını hələ de ehtiyatda saxlayan Fuad Poladovun tamaşa boyu nümayiş etdirdiyi yüksək sənətkarlıq - tamaşaçıların inamını və sevgisini qazanan təbiiliyi, daxili iztirablarını tamaşa salonuna gizli partlayışlarla ötürmək məharəti sənətkarın sənət və şəxsiyyət kamilliyinin uğurlu vəhdətindən xəbər verir. Hadisələr bir-birini əvəzlədikcə, mərhəmətli və səxavətli, kefçil və həyatsevər Timonun sidq ürəkdən inandığı, dost bilib arxalandığı ən yaxın adamları tərəfindən yaralandığını seyr etdikcə, tənhalıq faciəsinin – cəmiyyətdən üz çəvirib meşəliyə çəkilən Timonun müdrik, ədalətli və soyuqqanlı sərgərdan-filosofa çevrilməsini, dünyadan və insanlardan əbədilik üz çəvirib tənhalığa aparan yolda yaşanan daxili sarsıntılarının Azərbaycan səhnəsinə xas olan ənənəvi pafossuz, "gözyaşardan" monoloqlarsız, Fuadsayağı incəliklər və ağırlarla, az qala piçiltiyə ifadəsi səhnə ilə tamaşa zalı səddini aradan götürür və tamaşaçını hadisələrin iştirakçısına, Timonun ən yaxın və məhrəm adamina çevirir. Əsərin ilk səhnələrində "sadiq dostlarının" arasında qayğısız, şaqraq gülüşlərlə nəşələnən, olan var-yoxunu "etibarlı yaxınları" arasında "ədalətlə" bölüsdürən, sonradan isə bu insan cildli yırtıcıların əhatəsində yaralı heyvan tək, təklənən Timon bu minvalla özünü - özünəməxsusluğu və bitkinliyi ilə, teatr tariximizin Şeyx Nəsrullah, Kefli İsgəndər, Hacı Qara kimi yaddaqlan ədəbi qəhrəmanlarla zəngin Qızıl Obrazlar Qalereyasına daxil edir.

Tamaşanın həqiqi sənət qələbələrindən digəri - ümumilikdə teatr həyatımız üçün sənət əhəmiyyətli töhfə olan aktyor seçimidir. Uzun illər müxtəlif teatrlarımızın səhnələrində şəffaf rollar arxasında öz solğun aktyor taleyini yaşayan, malik olduğu sənət potensialını bürüzə verməsinə heç cür münbit bir meydan tapılmayan neçə-neçə istedadlı aktyorun tamaşada lazımı nöqtələrə qoyulması, bu istedadlar toplusundan sərraf rejissor püxtəliyi ilə istənilənin alınması da tamaşanın özəl uğurları sırasındadır. Dahi Şekspirin qədim, uzaq ingilis cəmiyyətdən tapıb seçdiyi personajların bu gün həmin şekspirsayağı sərrastlıqla burda – Azərbaycanda tapılması gözümüz qarşısında orta əsrlərin ingilis cəmiyyətini sərgiləməklə yanaşı, o dövrün mənəvi – sosial həyatını bütün reallığı və canlılığıyla çatdırmağa müvəffəq olur. Bir vaxtlar böyük dramaturqun qəlbini uzaq, çıxınlı İngiltərədə zədələmiş xainlik, riyakarlıq, tamahkarlığın acısı bu gün həmin zədələri bizlərə burda yaşıdır. Tipik ingilis obrazları olan Quldur-Senator Lutsiy rolunun ifaçısı Vidadi Həsənovun, digər Quldur-Senatorun ifaçısı Ayşad Məmmədovun, Şair-Senatorun ifaçısı İlqar Cahangirovun, Rəssam-Senatorun ifaçısı Pərviz Məmmədrzayevin, Tacir-Senator rolunun ifaçısı Məhərrəm Musayevi, Senator-Filot rolunun ifaçısı Vidadi Əliyevin, eləcə də digər senator rollarının ifaçıları - İlqar Salamovun, Elxan Qurbanovun, Oqtay Mehdiyevin, Alkiviad rolunun ifaçısı Məmməd Səfanın, Flaviy rolunun ifaçısı Qurban İsmayılovun və digərlərinin müstəsna aktyorluq məharəti - yaratdıqları tipajların zahiri və fərdi insan özəllikləri, orta əsr qədimliyini və tipik ingilisliyini duyma qabiliyyəti, tamaşada cərəyan edən hadisələrin reallığına sənədli həqiqilik gətirir və tamaşanın sirayət gücünü artırmağa xidmət edir.

Tamaşanın yüksək ustalıqla işlənmiş səhnə tərtibatının da özəl üstünlükləri qeyd olunmağa ehtiyaclıdır. Mizan və vaqəələrin baş tutduğu məkanların ilk baxışda sadəliyi, səhnə boşluğunun usta işıq işləmələri ilə məna calarları kəsb etməsi, hadisələrin və vəziyyətlərin ruhuna işləməsi, dekor şərtiliyinin kamilliyi və digər bu kimi tapıntıları istedadlı

bədii tərtibatçı, xalq rəsamı Nazim Bəykişiyevin müstəsna uğuru hesab etmək olar. Səhnənin zahirən çox sadə, eyni zamanda mistik dinamika ilə dəyişən mənzərələri - hadisələrin və şəkillərin növbələnməsi ilə gah möhtəşəm iqamətgah tavanını, gah senatorların evini, gah da qaranlıq meşə göyünü əvəz edən qaramtil pərdənin ləngərli improvisizələri səhnədə baş verənlərin alt qatında gedən daha fövqəladə proseslərdən - daim gizli Hökmət dəyişib təzələnməkdə olan sırlı Zaman mövcudluğundan xəbər verir və yada, bənzərsiz şərtilik dəhilərinin - Moris Meterlinqin, Meyerxoldun yarıqaranlıq, mistik dünyalarını salır.

"Afinalı Timon"un uğurlu musiqi tərtibi barədə də eyni fikirləri söyləmək yerinə düşər. Əsərləri ilə İnsan tənhalığının, Onun daxili iztirablarının sözsüz mənzərələrini yaradan, ağrılarını coğrafi ərazisi olmayan Ümumbəşeri Ağrıyla ifadə etməyə nail olan görkəmli bəstəkar Səyavuş Kəriminin tamaşa bəstələdiyi düşündürүcü musiqinin də içi məglubiyyət ağrıları və kədərlə doludur, hadisələr cərəyan etdikcə, tamaşaçı ilə səhnə arasında yalın şüuraltı duyğular körpüsünü yaratmağa nail olur.

Son vaxtlar əlamətdar tamaşaları ilə ölkə mədəniyyətində özəl iqlim yaratmağa nail olmuş "Zəfər" teatr studiyasının ərsəyə gətirdiyi bu növbəti uğurlu tamaşanın daha bir uğuru, bəlkə də ən böyük qələbəsi - son illər sosiallıq və madiyyat uçurumlarında çabalayan və çabalamanın özündən qəribə, anlaqsız bir zövq duyaraq, səhnələrimizə arxa çevirən müterəqqi tamaşaçının geri qaytarılması, keçmiş vaxtların Böyük Teatr Pərəstişini bərpa edə bilməsidi. Bu, nə vaxtsa baş verməliydi. Axi tamaşaçı heç vaxt yanılmır?!.. Xoşbəxtlikdən, o, həyatda yanılsa da, sənətdə saxtanı Əsildən ayırmağı bacarıır.

2008

YOLUN HARADIR, QARDAŞ?.. – SON MƏNZİLƏDİR, BACIM...

*Bir xəstənin qulağına gələn səslərdən
Y.Səmədoğlu «Qətl günü» romanının epiqrafi.*

«Qətl günü»nın epiqrafındaki bu qısa və qorxulu dialoqu nə vaxtsa, necəsə eşidən «xəstə», şübhəsiz ki, bizim mehriban, gülerüz, həyatsevər qələm dostumuz Yusif Səmədoğlunun özü idi. Ömrünün müxtəlif döngələrində sırlı, gizli bir qorxuya dönə-dönə eşitdiyi bu dialoqu “naməlum xəstənin qulağına gələn səs” kimi qələmə almış Yusifin xəstəliyi dünənin, bu günün xəstəliyi, bədənini üzüb əldən salan adı fizioloji xəstəlik deyildi. Yusifin xəstəliyi, bu dünyaya gəlib-gedən neçə-neçə həssas duyğulu, dərin düşüncə və istedad sahibi olan bir sıra böyük insanların tutulduğu çarəsiz bir azar – anlamaq azarı idi...

Yazıcı simicliyi də, daim özünəqapılma əhvalında olması da, insanlarla münasibətindəki dahiyanə gizli istehzası da, ilin əksər hissəsi vətənindən kənarlara can atması da, Yusifin bu çarəsiz azarının simptomları idi...

Böyük italyan aktyoru mərhum Marçello Mastroyanini əvvəllər də, indi də görəndə həmişə Yusifi xatırlayıram. Məncə, çox oxşar fəndlərdir. Hər ikisinin cəmiyyətin yönəmsiz, kobud qanunları qarşısında qəribə, uşaqşayağı gücsüzlüyü, bu qanunlara tab gətirməkdən

ötrü özlərinə geyim əvəzi seçdikləri sinik obrazı, bu səbəbdən, daim qəribə situasiyalara düşmələri, özlərinə və ətrafına inamsızlıq, qorxu və şübhələr bulanan gözlərinin tam əksinə olan bir hava – öz ətrafında məhrəmlik və rəhm dolu iliq, doğma mühit yaratmaq istedədi...

Yusif bizim mövcudluq barədə, dünyanın digər görünməz qatları barədə də sözsüz ki, nələrisə bilirdi. Çox güman ki, bildiklərinin hamisindən bəlkə özü də tam xəbərdar deyildi. Bir də bu dünyadan duyduqlarını, duyub anladıqlarını xirdalayıb ayırd eləməyə Yusifin vaxtı yox idi... bir az da həvəsi. Sözsüz ki, Yusif həmin o duyub anladıqlarının cüzi hissəsini yazdı, qalanını isə susdu.

«Sözün düzünü deyib həbsxanalarda çürüməkdənsə, susub azadlıqda yaşamaq yaxşıdı...» - Yusif Səmədoğlu belə deyirdi.

Hansı sözün düzünü?.. Millətin ağır güzəranı barədə deyəcəyi sözü, yoxsa Milli Məclisin qırmızı zalında, zəif neon işıqlı yuxarı mərtəbələrində?.. Yoxsa digər bu kimi, içi qırmızı, üstü boz binalarda baş verənlər barədə susmağı üstün tuturdu Yusif?..

Ya bəlkə, daha böyük mətləblərvardı və Yusif məhz o barədə susmağı üstün tuturdu?..

Həyatın mənasızlığı və puçluğu barədə... Yüksək idealların və mənəviyyatın, ali fikirlərin və külli miqdarda həqiqətlərin son nəticədə lüzumsuzluğunu barədə... və bütün bu lüzumsuzluqdan kənarda yaşanan asan həyat yolunun ağır nəticələri barədə.

MÜSAHİBƏLƏR

«ƏDƏBİYYAT – MƏN ÖZÜMƏM»...

- Müasir Azərbaycanda yaşayib bu məmlekətin gerçeklikləri ilə üz-üzə qalmaq, bunu həm də yaradıcılıqda əks etdirmək yazıçı üçün nə dərəcədə asandır?

- Yazı prosesində mən gerçeklikdən uzaq oluram. Bunu qəsdən eləmirəm. Bu, necəsə, öz-özünə baş verir. Gerçekliklərin insanın ruhunu xirdalamaq, şüurunu kasadlaşdırmaq gücü mənə həmişə qorxunc gəlib. Amma həyat elə gətirir ki, bəzən istər-istəməz, bu qorxuncluqlarla üzləşməli, dediyiniz o gerçekliklər zolağına düşməli olursan.

- Sizə elə gəlmirmi ki, bu gün Azərbaycan oxucusunu daha çox gerçəklilik maraqlandırır?..

- Bilirəm, bir çoxları ürəyində məni ilin-günün bu vaxtında ölkəni başına bürümüş siyasi uçurumlar dönməndə öz dünyama qapıldığımı görə, elə gəlməyən, mədə doyurmayan duyğular aləmində yaşadığımı görə qınayırlar. Mənsə, düşünürəm ki, bütün bu məşəqqətlərdən, ölkəni ilbəil çuqlayan mənəvi iflas dalğalarından qorunmağın və qurtulmağın yolu budur. Əslində, böyük ədəbiyyat da buna xidmət edir. İnsanları mümkün qədər sosial-siyasi məngənələrdən xilas etməyə çalışır. Lakin mən ölkənin bu gunkü durumu, gözlərim önündə baş verməkdə olan gerçəkliliklərlə bağlı da əsərlər yazmışam. «Dahi», «SVACO», «Müvəkkil Vaysman», «Azadlıq», «Dəfn», «Suiti» və sair.

- Olanlardan yazmaq, gerçəkliyi olduğu kimi insanlara göstərmək yazılıcını dissidentliyə sürüklemirmi?

- Bu gün hansı dissidentlikdən danışmaq olar?.. Dissident ədəbiyyat - hər hansı bir rejimə müqavimətdə yaranır. Məgər bu gün ölkədə qatı rejim əhvali var?.. Bu gün baş verənləri olduğu kimi, yazmaq - yazılıdan elə də böyük hünər tələb ələmir.

- Bəlkə bu gün Azərbaycanda o qədər də güclü əsərlər yaradılmış? Ona görə də onlar dissident adlandırmağa layiq deyil?

- Bu cür düşünənlər əslində, səhvə yol verirlər. Çünkü ədəbiyyatın funksiyası heç də dissidentlik deyil.

- Bu mənada, sizi siyasi yazılıcı adlandırmaq olar?

- Son əsərlərimə görə bəlkə də. Amma bütövlükdə siyasi yazılıcı kimi yox. Fikrimcə, siyasi ədəbiyyat yazdığını ədəbiyyatdan qat-qat aşağıdır.

- Amma cəmiyyətin xarakterik xüsusiyyətlərindən biri də budur ki, o, siyasi ədəbiyyatı oxuyur və siyasi ədəbiyyat cəmiyyətdə istənilən qədər sensasiya doğura bilir. Bu mənada, son siyasi yazılarınız cəmiyyətin tələbatını ödəmək cəhdidir, yoxsa?..

- Geniş oxucu kütləsinin rəyi məni heç vaxt narahat etməyib. Bu barədə dəfələrlə demişəm ki, tanınmaq istəmirəm və hətta bundan qorxuram. Səbəbi də odur ki, azadlığı çox sevirəm və istəmirəm ki, sərbəstliyim əlimdən alınsın. Əsərlərimin əsaslı hissəsi avtobiografik hekayələr və romanlardır. Lakin son dövrlər bəzən gördükərimdən də yazmağa ehtiyac duyuram. Bu, bir növ, peşə xəstəliyidi. Ya gərək özünü yazasan, ya da gördüyünü.

- Son dövrlər «Azadlıq» romanınız xeyli səs-küyə səbəb oldu. Əlbəttə ki, bu romanda toxunduğunuz hadisələrin demək olar ki, böyük hissəsi cəmiyyətin gözü qarşısında baş verib. Bunu hamı bilir. İnanırdınızmı ki, yazdıqlarınız təfəkkürlərdə, yaddaşlarda hansıa dönüş nöqtəsinin yaranmasına səbəb olacaq?

- Əslində, bu əsərlə mən «Azadlıq» məfhumunu həm fəlsəfi, həm bəşəri, həm də sətri mənada açıqlamağa cəhd eləmişəm. Cəmiyyətdə hay-küyə səbəb, olsun ki, bayaq dediyimiz həmin o gerçəkliliklərə bağlı azadlıqlara münasibətimdir. Keçmiş sovetlər məkanından ayrılib, öz müstəqilliyinə qədəm qoymuş bir ölkənin vətəndaşları daha hansı azadlığı istəyirdilər?.. Bunu özləri anlayırdılar mı?.. Roman - o illər Azərbaycanda baş verənlər, ölkəni başına bürümüş kütləvi çəşqinqılıqlar, xaos və mitinqlər döneninin iştirakçısı olmuş ayrı –yri fəndlərin azadlığına varır. Dünya yaranandan bəri şirin azadlıq sevdasıyla yaşayan insan son nəticədə azad ola bilirmi?.. Dərinə gedəndə, görürsən ki, böyük mənada, yox.

- Bəs onda Azərbaycan xalqı azadlığa necə hazır olmaya bilərdi, əgər azadlıq yoxdusa?

- Siz o qalmaqallı məsələni deyirsiz, yəqin. Heç vaxt istəmərəm ki, Azərbaycan xalqı özünün başa düşdüyü hansıa mənada azad olmasın. Və nəyinkı, bizim xalqın, Yer üzündə yaşayan bütün xalqların mövcud qadağalardan və çərçivələrdən azad olmasını istəyirəm. Lakin gəlin məsələyə bir qədər dərindən yanaşaq: insan öz yaranışı, ruhu və fiziologiyasıyla azaddır?.. Bəlkə məhz bu səbəbdən tarixin heç bir dönenində və heç bir ərazisində ona azadlıq qismət olmayıb?!.. Adəm övladına qoyulan çərçivələr özünü insanın ictimai-siyasi həyatında da biruzə verir. Heç kim düşündüyü, yaxud, istədiyi kimi yaşaya bilmir.

- Bəlkə biz azadlıq istəyərkən, əslində, nəyi istədiyimizi bilmirik?..

- Gəlin razılaşaq ki, yaxın son bir neçə ili ölkə həyatını bulandıran «azadlıq» carçlarının qəlb mətləbi əslində, azadlıq deyildi axı?!.. Söhbət ictimayı-siyasi azadlıqdan gedirse, bizim insanlar bunu yaşam rifahının yüksəldilməsi, sosial ədalətin bərpa olunması və sair bu kimi, ictimayı-sosial problemlərin həll olunması kimi anlayırlar. Bu da təbiidir. İnsan bilmədiyi, təsəvvürü olmadığı bir şeyi necə istəyə bilər axı?!..

- «Exo» qəzetiñə verdiyiniz müsahibəyə toxunmaq istərdim. Həmin müsahibədəki fikirlərinizi «Azadlıq» qəzeti təqnid etdi. Belə demək olarmı ki, bir vaxtlar Afaq Məsudun yazılarını geninə-boluna çap edən qəzetiñ artıq sizə qarşı münasibəti dəyişib?

- Bu, əsla məni naraha eləmir. Hər halda o qəzetdə çap olunmağım, elə bilirəm, «Azadlıq» qəzetiñin «şərəfinə əskiklik gətirməyib». Həqiqətən, bir çox yazılarımı bu qəzet vasitəsilə nəşr etdirmişəm. Səbəbi də budur ki, o dövrlər cəmiyyət siyasıləşdiyindən bu qəzet çox oxunurdu. Mənə isə oxucusu çox olan qəzetdə nəşr olunmaq vacib idi. Müsahibəyə gəlincə, elə bilirəm, burda elə bir qorxulu hal baş verməyib, rəngləri tündləşdirməyə dəyməz.

- Əslində, bu qalmaqala səbəb sizin «bizim xalq azadlığa ona görə hazır deyil ki, qul psixologiyası hələ də beyinlərdədir» deyiminiz idi...

- Burda «azadlıq» dedikdə, mən xalqın «azadlıq» adlandırdığı, əslində isə demokratik prinsiplərə qəti uyuşmayan xoşagəlməz sosial mənzərəni – qorxunc anarxiya ovqatını nəzərdə tuturam. Nəyin hesabına olursa-olsun, böyük ideyəsiz, amalsız və məsləksiz yaşamağa, yəni sadəcə, mövcud olmaq, fiziki cəhətdən ölməmək prinsipi üzrə var olmağa alışmış insan kütlərini o vəziyyətə salan, dediyim həmin o hüquqi savadsızlıqdır. Komplekslərdən və qorxulardan yoğrulmuş kölə düşüncəmizdir. Bu belədir.

Bunu boynumuza alsaq da, almasaq da. Və burda bütün günahları kommunsit ideologiyasının çiyinlərinə yixmaq olmaz. Keçmiş sovetlər ittifaqının tərkibində olan Baltikyanı ölkələr sovet rejiminin ən qatı dövrlərində belə, öz sözlərini deməyi bacarırdılar. Bayaq dediyiniz dissident ədəbiyyatının bir çox nümunələri də orda yaranırdı. Və bu səbəbdən, bu gün onların müstəqillik dönəmi ilə tanış olduqca, burda elə də böyük dəyişikliklərin getmədiyi və bu səbəbdən, əhalinin və ümumilikdə ölkənin bizdəki kütləvi sarsıntı və psixoloji streslərə uğrmadığı görünür. Axı daxili azadlığın, yaxud, demokratik düşüncənin qarşısını heç bir ideoloji rejim, yaxud, formasıya keçidi ala bilməz. Bu, millətin canından və qanından gəlməlidir. Bizdə isə bu azadlığı ünvani sona qədər bəlli olmayan hansıa qurumlardan, maddi çəkisi və dəyəri olan nəyişə tələb eləyən kimi, tələb edirlər. Onlar anlamırdılar ki, azadlığı haralarda və kimlərdəsə yox, öz içlərində axtarmalıdırılar.

- Bunun bəlkə də ən bariz nümunəsi 90-ci illərin əvvəllerində Azərbaycanda geniş vüsət almış meydan mitinqləri id...

- O mitinqlər hamımızın yadındadır. Orda xalq kütlələrinin üsul-idarəsinə yaxşı yiylənmiş bir dəstə təşkilatçı insanlara yemək payladırdılar. İndi gəlin görək, hansı bir sivil məmləkətdə insanları bu cür idarə etmək olardı?.. Bu mənada deyirəm, bizlər bir qədər vaxt lazımdı. Azadlıqdan əvvəl hələ çox-çox mətləblər var ki, onların astanasına çatılmalıdır.

- Bəlkə bu, hələ də Azərbaycanda ideologiyanın tam formalaşmamasından irəli gelir?

- Məsələ belədir ki, xalq yağışdan çıxıb yaqmura düşdü. Bir vaxtlar hakim sovet ideologiyasının basqısı altında yaşamağa alışmış xalq kütləleri birdən-birə anlaşılmaz şüarlar xaosunun içində düşdülər. Ermənilər tərəfindən törədilən bütün o müdhişliklər - meşələrin yandırılması, ərazilərin qanunsuz şəkildə zəbt edilməsi ölkədə xof dolu çəşqinqılıqlar yaratdı. İnsanlar ölkədə gedən proseslərin mahiyətini anlamaq iqtidarında deyildilər. O dövrlər xalq kütlələrini vahid ideya altında səfərbər edə bilən nizamlı ideoloji mexanizmə böyük ehtiyac vardı. Əslinə qalanda, belə bir mexanizmə bu gün də ehtiyac var.

- Sizcə ideologiyanın tam formalaşması üçün nə çatdırır?

- Təəssüflər olsun ki, bu gün bizim ideoloji bayraqdarımız tele-ekranlarını zəbt etmiş ucuz şou-biznesçilərdir. Bayaq haqqında danışdığınıza mitinqlərə yığışan kütlə indi də bu yüngülağıl musiqiçilərin əsarəti altındadır. Bu gün həmin o kütləni musiqi sədaları altında hara istəsəniz, aparmaq olar. Halbuki, bəyənmədiyimiz sovetlər dönəmində yaziçi sözü var idi. Xalq bu sözü eşidirdi, ona ehtiyac duyurdu. Amma indi bizim ölkədə yaziçıları yox, siyaset oyuncularını və şou-biznes əhlini daha yaxşı tanıırlar və dinləyirlər. Ədəbiyyat – yaziçi lazımsız ünsürə çevrilib.

- Bəlkə günah hardasa özlərindədir?

- Markes demişkən, «yaziçının inqilabi borcu yazmaqdı». Mən yazıram, sözümü deyirəm. Amma deyilənləri eşidən varmı?.. Bu gün insanlar kitabdan uzaq düşübələr. Cəmiyyət siyasileşib və musiqiləşib. Bu, böyük faciədir.

- Sonra da azadlıq istəyirik...

- Biz azadlıq istəyirik, amma bilmirik ki, istədiyimiz o azadlığı «nə ilə yeməliyik». O dövrlər meydanlara yiğışanların birini kənara çekib soruşsaydırıñ ki, «qışqırıldıñ o «azadlıq nə olan şeydi?», cavab verə bilməyəcəkdi. Amma, soruşsaydırıñ ki, «bura gəlməkdə dərdin nədi?», hər kəs öz dərdini danışacaqdı. Biri damının axmağından, o biri ərinin işsizliyindən, bu biri ödəyə bilmədiyi təhsil pulundan və s. və ilaxır. Amma orda hamı öz dərdinin çarəsini, yumruğuyla havanı döyüclədiyib qışqırıldığı «Azadlıq»da görürdü.

- Bu mənada hesab etmək olarmı ki, sizin və başqa yazıçılarımızın bu tipli əsərlər yazması bir qədər tezdir?

- Bəlkə də. Hər halda, mən öz yazıçı borcumu yerinə yetirdim.

- Yazılılarınız çap olunan sovet dönəmində heç bir təzyiqlə üzləşmirdiniz?

- Yadıma gəlmir. İyirmi yaşımdan çap olunmuşam. İlk hekayəmi rəhmətlik Yusif Səməndoğlu «Ulduz» jurnalında, ilk iri həcmli əsərimi Əkrəm Əylisli «Azerbaijan» jurnalında dərc edib. İlk qələm sınağı olmasına baxmayaraq, jurnalın ilk səhifələrində yeləşdirilən bu əsər - «Qarğış» romanı idi, sovet cəmiyyətinin idbar vəziyyətə saldığı bir ailənin tarixçəsi. O dövrlər bu əsəri heç də sovet cəmiyyətinin naqışlığını göstərmək məqsədilə yazmamışdım. Daxili problemlərinə yaxından bələd olduğum bir ailənin həyat tarixçəsini, faciəsini açmağa çalışmışdım. Bu əsərlə bağlı hər hansı təzyiqlə üzləşmədim. Ümumi ab-hava isə qeyri-məqbul idi. O dövrlər bilirsiniz ki, ədəbiyyat sərt ideoloji basqının altındaydı. Ədəbi əsər ilk növbədə, siyasi baxımdan nəzərdən keçirilir, qəbul olumuş ənənəvi ədəbiyyat qəliblərinin formatına cavab vermək məhkumluğu ilə üz-üzə qalırdı. Bu saxta təbəssümlü, içi nifrat və kin dolu, ölü bir cəmiyyətin məntiqi, daha doğrusu, məntiqsizliyi idi. O illər, yadıma gəlir, dünya gözümə qara rəngə görünürdü. Hər şey mənə hədsiz pis təsir edirdi.

- Necə fikirləşirsınız, döyükən xalq olmamağımızın nəticəsidir ki, biz müharibəni sülh yolu ilə həll etmək istəyirik?..

- İndi ölkədə mənzərə belədi ki, guya xalq müharibə istəyir, dövlət isə buna getmir. Amma mən bilirom ki, bu gün müharibə elan olunsa, küçəyə bir adam çıxmayacaq. Hər kəs bir bəhanə tapıb öz isti bucağında, əminaman küncündə gizlənəcək. Küçələrə əlbəttə ki, kimlərsə çıxacaq. Qeyrətli insanlar çıxacaq. Olsun ki, qadınlar çıxacaq. Bu, bir ovuc adam olacaq. Ordu quruculuğumuz da başa çatacaq, əsgərlərimiz dönyanın ən müasir silahlarıyla, hərbi texnika və avdanlıqlarıyla silahlandırılacaq, lakin müharibə baş tutmayacaq. Müharibə eşqi, ümumxalq döyükə əhvalı xalqın canından gəlməlidir.

- Sizə elə gəlirmi ki, artıq yeni bir qalmaqallı mövzunu ortaya atmış olursunuz?

- Bilirsiniz niyə açıq, səmimi fikirlər, həqiqətlər insanlarda qıcıq yaradır?.. Təriflənməyə, bir-birimizə saxta mədhiyyələr oxumağa vərdiş eləmişik, ona görə. Özümüzü illər uzunu aldada-alda «qəhrəman xalq!..», «koroglular nəsl!..», «Atilla övladı!..» elan eləmişik. Vəziyyət dəyişəndə isə bütün bu adların çıyılərimizə ağırlıq etdiyini anladıq. «Xalqın iradəsini qırmaq olmaz.» – düşünürük və pis oxuyan uşaşa «yaxşı oxuyursan» deyib boynuna qoyan kimi, «biz qəhrəman xalqı!..» deyə-deyə bu neçə ili nə əldə etdik?.. Bəlkə bundan sonra özümüzə bir qədər tənqid yanaşaq?.. Sabir, Çexov, Cəlil Məmmədquluzadə, Qoqol və digərləri mənsub olduğu xalqın mentalliğina mənsub olan nöqsanları aça-aça gülüb ağladıği kimi, bəlkə biz də özümüzə gülüb ağlayaq?..

- Düzdür, söhbət boyu biz ədəbiyyatdan bu və ya digər mənada danışdıq. Amma mən soruşmaq istərdim ki, bütövlükdə ədəbiyyat haqqında danışmaq ədəbiyyat adamı üçün nə dərəcədə maraqlıdır?

- Ədəbiyyat mənim yaşam tərzimdir. O mənə ailəmdən və övladlarımdan da yaxındır. Ayrı sözlə desək, O - mən özüməm. İllər keçir, onun ecazi zərrə qədər də azalmır. Bəzən deyirlər ki, cavan vaxtı yazmaq lazımdı ki, yaşa dolduqca, yazmaq həvəsini və enerjisini itirirsən, tənbəlləşirsən və daha yazmaq istəmirsin. Mən hələ ki, bunu hiss eləmirəm.

- Ədəbiyyat adamları həmişə vurğulayırlar ki, bütönlükdə bu sahəyə bağlanan adamlar mütləq nələrisə itirməyə məhkumdurlar...

- O böyük ustalıq tələb edir ki, özünü Ədəbiyyata təslim edəsən və heç nə də itirməyəsən. Mən də əvvəller itirirdim. Əzab çəkirdim, sıxıntılar və üzüntülər içində qovrulurdum. Bu, uzun illərlə baş verirdi. Mən hey nələrisə itirirdim. İnsanları, vaatları, ailə münasibətlərini... Görünür, bu yolu «qansız-qadasız» keçmək mümkün deyil. Bu, bir növ, okeanın dibi ilə səthi arasındaki məsafəni təzyiqdən qulaqlarının pərdəsi cırıla-cırıla, enib qalxmağa bənzər, sərt prosesdi.

YAZMAQ – YUXULU VƏZİYYƏTDƏ OLMAQ KİMİ BİR ŞEYDİ...

- İnsanın mənəvi təriyəsində, sarsıntısında ədəbiyyat nə kimi rol oynaya bilər?

- Ədəbiyyatın insanların sarsıntı və ağrılarını müalicə etmək gücü var. Daha doğrusu, əslində bu, onun birbaşa vəzifəsidir. İnsanlar doğulan andan ölüncən yaşadıqları real həyatlarında da, öz iç dünyalarında da baş verən irili-xirdalı qəzalardan yayına bilmirlər. Və ən qorxunc qəzalar çox vaxt insanın öz içində - rahat kreslosuna yayxanıb televizora baxdığı, yaxud çarpayışında uzanıb xəyalə daldığı məqamlar baş verir. Bu mənada, Ədəbiyyat insanları öz içərilərində dolaşır qaldıqları labirintlərdən çıxmağa kömək edir, onları özləri ilə tanış edir, xilas yollarını göstərir. Qalanı, oxucunun ixtiyarındadır. Yəni öz içində büdrəyib yixildiğin həmin o dolambaclardan qurtulmaq üçün oxucu öz üzərində işləməlididir, intellektini artırmalıdır ki, ədəbiyyatdan bəhrələnə bilsin. Bu günümüz reallığı isə tam fərqli mənzərəni göstərir. Mənə ünvanlanan suallar çox vaxt həmsöhbətimin nəyinkin, bədii təfəkkürünün, məntiqli düşünmək qabiliyyətinin belə, olmadığını nümayiş etdirəndə vəziyyət dəyişir. Bu, kədərlidi.

- Ədəbiyyatımızın Devid Koperfildi adlandırdığınız Əkrəm Əylisli yazını bitirəndə ürəyində heç bir fərəh hissi keçirmədiyini deyir. Bəs siz?

- Mən qəribə qalibiyyət hissi duyuram. Lakin istənilən halda hər hansı yzının sona yetməsi real həyata qovuşmaq qorxusu deməkdir və bu, əlbəttə ki, kədər doğurur. Yazı

prosesi mənim üçün quruda yaşamağa bir o qədər də öyrəşməmiş amfibiya-adamın sualtı həyatına bənzəyir. Özümüzü yalnız oralarda yaxşı hiss edirəm. Lakin ömrünü yazıçı adı qazanmaq naminə istedadsız romanlar yazmağa, zamanın axarıyla nəmişlik və kif dolu zırzəmilərdə çürüməkde olan cild-cild kitablara həsr edən yazıçılar da az deyil. Bəzən onlar barədə düşünəndə, ədəbi zamansızlığın kəsə nəzərlərini canımda hiss edir və anlaşılmaz qorxu hiss keçirirəm. Ədəbiyyatın bu sayaq sərt qanunları var.

- Kənardan baxana çox hökmlü qadın kimi görünürsünüz. «Qadın» və «hökm» sözləri, necə bilirsiniz, bir-birinə uyğun gəlirmi? Bəs «yazıçı» və «hökm» necə?»

- Nə «qadın», nə də «yazıçı» sözləri «hökm» sözü ilə uyuşmur. Ən azı ona görə ki, nə qadının, nə də yazıcının, əslində, hökm verməyə ehtiyacı yoxdur. Qadının gücü - onun zəfliyində, yazıcının gücü - yazdığı sözün insan qəlblərinə sirayət qabiliyyətindədir. Burda məsələlər hökmsüz həll olunmalıdır. O ki, qaldı mənim hökmlü görünməyimə, bu, görüntündür. Hökm verməkdən çox-çox uzaqlardayam. Olsun ki, bu mənzərəni, daim yazı əhvalında – həmin o ərazimdə olduğumdan, kütləvi yerlərdən, insanlarla ünsiyyətdən qaçmağım yaradır.

- Deyirlər, sizin jurnalistləri görən gözünüz yoxdur. Axı niyə? Siz bilən, insanları bu cür, peşə xüsusiyyətinə görə ayırmaq nə dərəcədə düzdür?

- Bu, yanlış fikirdir. Jurnalistlər mənim dostlarımıdır. Mən özüm də ali təhsil etibarı ilə jurnalistəm, BDU-nun jurnalistika fakültəsini bitirmişəm. Lakin bəzən elə jurnalistlərlə qarşılaşırıram ki, sonradan müsahibə verməyimə, fikirlərimi bölüşdürümə görə təəssüflənirəm. Mən müsahibini öz məntiqsizliyi və «qalibiyətləri» ilə yoran, yaxud, onun «qarnına girib» orda özünəməxsus tədqiqatlar aparmaqdan həzz alan və bunu özünə şücaət bilən jurnalistləri nəzərdə tuturam. Yaxud, belə də olur ki, bir də görürsən, səmimi və qısaca dediyin hər hansı bir fikri sənə olan rəğbəti və sevgisiylə o qədər bəzəyib-düzəyib, o qədər özünəməxsus əlavələr edib ki, öz cümləni tanıya bilmirsən. Digər səbəb - vaxt məhdudluğu, daha əsaslı səbəb - ovqat məsələsidir. Mən həmişə danışmaq ovqatında olmuram. Söhbət xatırınə, xirtdəkdən yuxarı danışmaqla da aram yoxdu. Bir çox qəzet redaktorları, tele-kanalların rəhbərləri məndən inciyirlər və hamiya niyəsə elə gəlir ki, mən məhz onların qəzeti, yaxud, kanalına müsahibə vermirəm. Amma məsələ tamam ayrı cürdür.

- Afaq Məsud gerçəkdən məsuddurmu?

- Elə bilirəm, özümü xoşbəxt hiss etmək üçün əlimdən gələni eləmişəm. Bu günəcən yazdıqlarımdan peşman deyiləm. Bundan sonra yazacaqlarımın yazdıqlarımdan kəmiyyət və keyfiyyətcə üstün olacağını hiss edirəm. Yaşamağa Ərazim var və bu Ərazi nəhayətsiz və maraqlıdı. Səhərlər, Nazim Hikmət demişkən, məmənuniyyətlə işə gedir, axşamlar məmənuniyyətlə evə qayıdırıam.

- Biz yazıçıları özümüzə o qədər doğma və yaxın bilirik ki, onlara həyatda da aşağıdan-yuxarı baxmırıq. Hətta bəzən elə bilirik, biz sizin «icinizə» bələd olduğumuz kimi, siz də bizi tanıyırsınız. Amma həyatda sizinlə rastlaşanda, salam verməyə belə çekinirəm. Əslində səmimisiniz, yoxsa, sadə adamlarla mehribanlığı, hər hansı ünsiyyəti artıq sayırsınız?

- Bütün insanları özümə doğma bilirəm. Amma daim öz ərazimdə olmağım onlarla ünsiyyətdə müəyyən sədlər yaradır. Yazmaq - yuxulu vəziyyətdə olmaq kimi bir şeydi. İnsan real həyatın bir çox xirdalıqlarını görmür. Bu, hər adama nəsib olmayan xoşbəxt korluqdu.

- Əsərlərinizdən şərqiñ nəfəsindən çox, mücərrəd bir yerin havası gəlir. Bu, özünüüzü heç təəccübəndirmir? Bu torpağın enerjisi niyə sizdən uzaq düşüb?

- Milli mənsubiyyət mənasında «mücərrəd bir yer» dediyiniz nə Avropadır, nə də Şərq. O yer mən özüməm. Hava da heç bir milliyyəti təmsil eləməyən bir ərazinin - yaziçinin havasıdır. Əsərlərimdə milli ruhun olmaması üçün qəsdli şəkildə nə isə eləmirəm. Bu gün Yer üzündə yaşayış müxtəlif irqli və təriqətli insanların nə vaxtsa, uzaq keçmişlərdə eyni bir Qadından - müqəddəs Həvvadan törəndiyi sübut olunub. Bu mənada, «millilik» anlayışı - milli geyimlər, adət – ənənələr, dil və ərazi fərqləri, coğrafi mühit və iqlim şəraitləri üzrə fərqlənən Yer adamları Ölüm, Sevgi, Nifrət, Xəyanət və sair bu kimi, insan xisletinə mənsub məqamlara yetişdikcə, bir-birlərinə həddən ziyadə oxşadıqlarının şahidi olurlar.

«HƏR BİR ŞEYİN RUHU VAR, HƏTTA ŞƏHƏRLƏRİN VƏ KƏNDLƏRİN DƏ...»

- «Duyğular imperiyası» silsiləsindən olan bədii, felsefi-psixoloji izharlar son dövr yaradıcılığınızda önməli yer tutur. Anar, Elçin bədii düşüncələr yazır. Öz «imperianızla» onlar arasında hansı oxşar və fərqli cəhətləri görürsüz? Konsentrat cövhər halında olan duyğularınızdan xeyli bütöv bədii əsərə mövzu ola biləcəyi halda, onları bir-iki abzaslıq yazıda «əritməklə» ciddi əsərlərinizi itirmirsiniz ki?

- Məncə bu gün iri həcmli romanları, bədii fikri, yaxud ideyanı dolayısı üsullarla təqdim edən uzun hekayələri oxumağa heç kimdə nə hövsələ, nə də vaxt var. Bir də müasir oxucu artıq süni bədiiləşməni sevmir, hər tərəfdən yorucu həyatından bezib əldən düşmüş insanları bu gün sırf bədiiliklə aldatmaq ən azı, günahdı. O əvvələr idi. Tolstoyun rahat, qayğısız həyatlarından darixanouxucuları dahiyanə, lakin həm də hədsiz uzun və təfərruatlı romanlarında öz maraqsız günlərini, aylarını əridir, həyat boşluqlarını böyük yaziçinin zəngin bədii təfəkkür aləmiylə doldurur və bu səbəbdən həttə özlərini, bir növ ona borclu hesab edirdilər. Bu gün isə oxucu yaziçidən «təmiz söhbət» gözləyir. Yəni bədii janrların müxtəlif və yeni-yeni növlərinin köməyi ilə demək istədiklərimizin mahiyyətini bilmək istəyir. Bu mənada, dediyiniz bu silsilələr zamanın tələbidir. Digər ədiblərin bədii düşüncələri ilə «Duyğuların» oxşar cəhətinə gəlincə, bu yazılar yalnız formaca bir-birinə bənzəyirlər. Silsilələrin başlıqları bunların tam fərqli - fikir və duyuş əraziləri olduğunu bildirir. «İnsansız təsəvvür edildikdə bir o qədər də qorxunc görünməyən Cəhənnəm», yaxud, «evinə daxil olub, divarlar boyu gəzisən, tavana dırmanıb ordan asılı-asılı üzünə zillənən qonaqların, özlərindən sonra oralarda toz izləri qoyması» və sair və ilaxır beyin məhsulu deyil.

- Markesin «Partrixın payızı» romanı yaradıcılığınızda ciddi dönüşə səbəb oldu. Roman ahən-ruba kimi elə hey sizi özünə çekir...

- «Patrixın payızı» mistik əsərdir. Bu əsərin tərcümə prosesini indi də xatırlayanda, özümdə həyat sevgisiylə dolu, nikbin bir enerji duyuram. Bu roman dil və üslub baxımıdan Markesin ən mürəkkəb əsəridir. Markesin məlum ləngərli yazı manerası burda kitabın, az qala, tam bir, bəzənsə iki səhifəsini tutan cümlələri ilə əlamətdardır. Bütün bunlara baxmayaraq, romanı böyük həvəslə, bəzi fəsillərini, demək olar, birnəfəsə tərcümə eləmişəm. Məni özünə çəkən – əsərin daxilində əbədi yaşamağa davam edən tamamilə yeni növ enerjidir. Siz romanı bu gün də oxusanz, görəcəksiniz ki, meşə qunduzu iyi qoxuyan, qocalığın qurudub, diri nöstələrini sıradan çıxaran beyninin son işartilalarını xırda kağız parçalarına köçürüb saray divarlarının dəlmə-deşiyində gizlədən qocanın özü də əbədi, əbədi olduğu qədər də diridir. Bu ölməz insanı mən, əsərin tərcüməsini bitirib başa çtdirandan sonra belə - Markesin hökmüyle buzlaqlı, qasırğalı Ölüm yolu ilə əbədiliyə yola salınsa da, daim hasısa yaxınlıqlarda hiss edirəm və bundan qəribə bir enerji alıram. Əsər boyu cərəyan edən hadisələrdə necəsə, iştirak edən bu məzəli qocanın göylərdəki ulduz bürcləri yerlərini dəyişsə belə, dünya durduqca duracağı və ona öz bənzərsiz həyat yolunu davam etdirməyə mane ola bilməyəcəyi elə buna işarədir. Dünya ədəbi tənqidinin, bu əsəri Markesin ən zəif əsəri, Markesin özünün isə bu əsəri yaradıcılığının zirvəsi hesab etməsinin bir səbəbi də, olsun ki, budur.

«HƏYAT AZADLIĞIMI ÖLİM DƏN ALIB...»

BİZİM QADINLARA MƏHDUDİYYƏT QOYULMALIDIR.

- Siz öz fikirlərinizi, mahiyyətinizi bir qədər qəribə şəkildə, qeyri-standart formada, qəлиз çatdırırsınız. Bunu nə ilə izah edərdiniz?

- Məncə, məndə heç bir qəlizlik yoxdu. Əksinə, çalışıram fikirlərimi mümkün qədər sadə dildə çatdırıram. Sadəcə, bir qədər fərqli düşünməyi, görüb anladıqlarına ayrı nöqtələrdən də baxmağı vərdiş etmək gərəkdir.

- Yəqin ki, bunlar müəyyən düşüncə tərzi olan adamlar üçündü?

- Əslində, mən oxucu üçün yox, özüm üçün yazıram. Oxularım az deyil. Geniş oxucu kütləsinə gəlincə, özümü onların malına çevrilmək istəmirəm və hətta bundan qorxuram.

- Yalnız başa düşən müəyyən təbəqə ilə bir növ söhbət etmək, dərdləşməkdi bu...

- Elə biliyəm, yazılarım, onları seçib oxuyanların, özləri və dünya barədə təsəvvürlərini bir qədər laxlada bilib. Uzun illərlə qəbul olunmuş, yaddaşlara oturuşmuş ehkamların, dəyərlərin yenidən baxılmasına imkan yaradıb. Son illər isə əsərlərimin artıq müəyyən oxucu dairələrinin zəruri qidasına çevrildiyini hiss edirəm. Bu, əlbəttə ki, məni sevindirir.

- Ətrafinizda olan adamlar kömək istəməsələr də hiss edirsiz ki, onların Sizə, Sizin sözə ehtiyacı var. Belə anlarda Siz nə edirsiniz?

- Nə qədər utandırıcı da olsa, insanlarla ünsiyyətə girməyi sevmirəm. İnsanlar da sanki mənim bu insana yovuşmazlığımı duyub mənimlə ünsiyyətdən çəkinirlər. Lakin adamlar var ki, hərçənd ki, bu tək-tük yaradıcı isanlardı, mənimlə ünsiyyətə rahatca daxil olurlar.

- Onda belə demək olarmı ki, Siz bir qədər egoistsiz?

- Buna egoistlik demək mümkünüsə, deməli elədi. İnsanlarla ünsiyyətdən dağlığımı dəfələrlə hiss etmişəm. Xüsusən, kütləvi mərasimlərdən sonra. Daxili tarazlığım o qədər pozulur ki, günün saatını, ilin hansı mövsümü olduğunu anlamaq halından çıxıram... Bilmirəm gecədi, gündüzdü, yaydı, qışdı, mən hardayam? Məncə, daxili harmoniyam pozulur. Sonra günlər və həftələr lazımlı olur ki, əvvəlki halima qayıda bilim. Bu da həmişə alınmir.

- Hər hansı yazıçının əsərlərindən danışanda, hansısa bir ideyanın, fikrin aparıcı xətti kimi onlarda ifadə olunduğunu deyirlər. Sizin əsərlərinizdə çatdırmaq istədiyiniz belə bir fikir varmı?

- İnsanlığa çatdırmaq istədiyim fikir bir deyil. Onlar çoxdular. Mənim üçün hər an hər şey dəyişir. Bu gün anladığım topdağıtmaz həqiqət bir saatdan sonra anladığım ayrı bir həqiqətlə heçə çıxarıılır. Bu proses hədsiz sürətlə gedir. Dünyani və özündə nə baş verdiyini dərk elemək istəyən insan ilk növbədə, özünü dərk etməli olduğunu anlamalıdır. Fəlsəfənin də, ədəbiyyatın da ilkin əlifbası budu. Bütün olub keçənlər və olacaqların hamısı əslində, bizim hər birimizin şüuraltısında var.

- «Uşqalarımın həyatıyla yaşamamışam» deyirsiniz. Onlardan uzaqlaşmağınız bəlkə sufilərə xas olan o ifrat tərkidünyalıqdan irəli gəlir?..

- Uşaqalarımın həyatıyla, onlar dünyaya gəldikləri ilk gündən yaşamamışam. Analıqla bağlı boynuma düşən vəzifələri çalışıb yerinə yetirsem də onları içimə buraxmamışam. Əvvəller elə biliirdim bu, düz deyil, amma indi düşünürəm ki, haqlı olmuşam. Əksər qadınlarımızın övladlarına anlaqsız bağlılığının səbəbini isə onların həyatlarında, daxili dünyalarında olan boşluqlarla izah edirəm. Bu da bir növ, bekar evdar qadınlarımızın serial qəhrəmanlarının həyatıyla yaşamağına bənzəyən anormal bir haldır.

«YAZIÇILIQ - QADIN SƏNƏTİ DEYİL.»

Afaq Məsudla söhbət

ABŞ-ın Ədəbiyyat üzrə Fulbrayt təqaüdçüsü, fəlsəfə elmləri doktoru Alison Mendavil.

Alison Mendavil. - Mən Vaşinqton Universitetinin müəllimiyəm. Sizin, Dillər Universitetindəki çıxışınızdan böyük zövq aldım. İndi bir həmkarımla birgə, sizin «Qəza» hekayənizi tərcümə edirik. Sizdən alacağım bu müsahibə və hekayə Vaşinqtonun «Litriçen Tudey» jurnalında dərc ediləcək.

Harda doğulmuşsunuz? Bir qədər ailəniz, ədəbiyyat və yazıçılıqla necə maraqlanmağa başladığınız haqqında danışa bilərsinizmi?

A. Məsud: 1957-ci ildə Bakıda, ədəbiyyatçı ailəsində doğulmuşam. Babam - Əli Vəliyev məşhur yazıçı, atam - ədəbi tənqidçi olub. Məktəbdə oxuduğum illər dünya ədəbiyyatını öz yaşım müraciətində mükəmməl şəkildə oxumuşam. Mütləq əsasən yay ayları baş tuturdu. Uzun-uzadı, darixdirci tətil günlərində bekarçılıqdan və bürküdən qurtulmaq üçün yaxşı-

pis, əlimə keçəni oxuyurdum. Hətta yaşı səviyyəmə uyğun olmayanları da. O dövrlər Moskvanın nəfis tərtibli 350 cildlik «Dünya Ədəbiyyatı Kitabxanası» nəşri atamın kitabxanasında idi və bəlkə də yazıçı kimi formalaşmağımızda bu kitabxananın əsaslı rolü olub. Con Steynbek, Uilyam Folkner, Xulio Kortasar, Moris Meterlinq, Miqel de Unamuno, Bomarşə və daha kimlər və kimlər... Təəssüf ki, indi mütləq etməyə vaxt qalmır.

Dördüncü sinifdə oxuyanda “Qarğalar nə üçün qarıldır?” adlı balaca bir nağıl yazmışdım. Lakin yazıçılıqla ciddi məşğul olmağa, ali məktəbin ikinci kursunda oxuyanda başladım. İkinci kursda ikən «Həsən əmi» alı ilk hekayəmi yazdım. Bu, bizim qonşulğumuzda yaşayan qocaman bir şairin, «şairlik peşəsinə» heç cür uyuşmayan boz həyatından bəhs edən bir yazı idi. Onun və ailəsinin yaşadığı boz əşyalarla dolu ev, bu evin, az qala saat mexanizmini andıran ölü həyatı, yadına gəlir, o vaxt mənə qəribə, sıxıntılı hissələr aşılmışdı. Həsən əmi «şairliyi» vəzivə kimi yerinə yetirir, hər gün, işə gələn kimi yazı masasının arxasına keçir, günün müəyyən saatları maşın dəqiqliyi ilə yaza-yaza harasa irəliləyirdi... Onun bu sxematik həyat tərzi mənə o qədər pis təsir eləmişdi ki, yadimdadı, uzun müddət o darısqallıqdan, o çıxılmaz bozluqdan xilas ola bilmirdim. Hiss edirdim ki, onun bozluğu, yaşadığı evi hardasa yaxındadı, məni boğur, məhv eləyir... Xilas yoluñunu yazmaqdə gördüm və bir gün masa arxasında oturub canıma yeriyən bu sıxıntıni kağıza köçürdüm və xilas oldum. Anladım ki, bu üsulla – yəni kağız və qələmlə istənilən maneədən xilas olmaq mümkünüdü. Beləliklə də yazıçı oldum. Lakin illər ötdükcə, məni sıxib əzən, yaşamağa qoymayan maneələr mənimlə bir böyüməyə, ağıllanıb güclənməyə başladılar və mənə, qələmi kənara qoymaşa imkan vermədilər.

Alison: - Başqa hansı əsərlərin müəllifisiniz? Neçə kitabınız nəşr edilib?

A.Məsud: - İlk iri həcmli əsərim “Qarğış” romanıdır (o vaxt «povest» deyirdilər, rus dilində bu, «povestvovaniye», yəni «danışmaq» sözündən yaranıb). Bundan sonra daha səkkiz roman, əllidən artıq hekayə və esse, son dövrlər isə pyes yazmışam.

Alison: - Bütün bu fəaliyyətlərlə yanaşı yazmağa da vaxt taprisiniz?

A.Məsud: Ana olandan ev və idarə işlərində sürətim artıb. Odu ki, istənilən halda yazmağa vaxtım qalır. Eyni zamanda həm yemək bişirə, həm də yazı yaza bilirəm. Ən mürəkkəb bişirilmə qaydası olan plovu (ət və meyvə sousu ilə bişirilən, adətən iki saatə hazırlanan düyü xörəyi) iyirmi dəqiqəyə hazırlayıram. Cöxləri buna heyət edirlər.

Alison: "Qəza" hekayəsi haqqında nə deyə bilərsiniz?

A. Məsud: «Qəza» - ni, səhv eləmirəmsə, 1987-ci ildə yazmışam. Bu, həyat yoldaşının yol qəzasında həlak olduğunu zənn edib həyatını bir gecənin içində yenidən quran bir qadın haqqında hekayədir. Burda sözün əsil mənasında qəza baş verir. Lakin bu qəza, hekayənin qəhrəmanı olan bu qadının təsəvvüründə baş verən maşın qəzası deyil. Bu, ərini itirdiyini zənn edib dul qalmış qadının yaşadığı həyatla, təsəvvüründə qurduğu həyatlar arasında baş verən toqquşma, ayrı sözlə desək, psixoloji qəzadır.

Alison: Bu hekayə dərc edildikdən dörd il sonra Azərbaycan müsətqillik qazandı. Ötən on səkkiz il ərzində nələr dəyişdi?

A.Məsud: Cəmiyyətdə əlbəttə ki, çox şey dəyişib. Siyasi, sosial sferalarla bərabər, insanların dünyagörüşündə, həyata baxışlarında əsaslı dəyişikliklər gedib və getməkdədir. Mən antisovet bir ailədə böyükümdən özümdə elə bir ciddi dəyişikliyin getdiyini hiss eləmirəm. Atam - Məsud Əlioğlu son dərəcə azad təbiətli alim, qatı antisovet idi. «Türk» kəlməsi ölkəmizdə yasaq olunan dövrlər (söhbət 60-ci illərdən gedir) biz türküləri dinləyir, Atatürkün əsərlərini oxuyurduq. Atam məşhur amerikan cazmeni Qlen Millerin «Cünəşli vadinin serenadası» filmində səslənən orkestr musiqilərini ağızında elə ifa edirdi, elə bil orkestrin özünə qulaq asırdın. Bir sözlə, bizim ev daim öz azad mühitində yaşayıb. Bu mühitin, bu sonsuz azadlığın müəllifi mənim atam olub. Düzdü bu xislətindəki bu hüduduz azadılığına görə o da, onunla bərabər biz də təzyiqlər və çətinliklərlə üzləşməli olsaq da, atam azadlığını heç nəyə dəyişməyib. Mənim bu sarıdan bəxtim onda gətirib ki, yaradıcılığımın əsas dövru ötən əsrin səksəninci illərinə – ölkənin dərin ictimayı-siyasi dəyişiklər dönəmi ərefəsinə təsadüf edib. Lakin mən də öz növbəmdə, ayrı təzyiqlərə və müqavimətlərə məruz qalmışam. Bu, qadın-yazıcıya yasaq olunan, üstündən üstüörtülü eyhamlarla ötüşülməsi «məsləhət olan» mətləblərin olduğu kimi ifadə olunmasının qəbul edilməzliyi idi. Mənsə, ayrı cür yaza bilmirdim. Tərcümə etdiyiniz "Qəza" hekayəsinin ilk sətirləri uzun illər cöxlərini çasdırıb. Bu, bütün gecəni ərinin yolunu gözləyən qadının, küçədə çıçıran pişiklərin səsini eşidərkən, təsəvvüründə ötürdüyü, bəlkə də ağlaşığmaz, təsəvvürəgəlməz bir hiss idi. Ərini dəhşətli dərəcədə qısqanan qadın, çıqırqan küçə pişiklərinin əri tərəfindən zorlandığını təsəvvürünə gətirir. Lakin, gəlin səmimi olaq. Hansı birimizin qəlbindən, ya beynindən nələr keçmir?.. Və niyə bunların kağıza köçürülməsi, yəni hansı mənadasa sənədləşməsi bizləri bu qədər qorxudur?.. Bu sətirlərdən şoka düşənlərin təəccübü o illər məni üzüb əldən salırdı. «Uşaqların atası, həyat yoldaşı barədə belə fikirləşməkmi olar?..», yaxud, «Axı belə bir şey mümkün mü?..» Halbuki bu, sadəcə, qısqanlıqlıdan az qala ağılnı itirmiş bir qadının təxəyyülü idi. O ki qaldı, cəmiyyətdə gedən dəyişikliyə, müstəqilliyin ilkin dövrləri əlbəttə ki, vəziyyət ağır idi. Özünüz fikirləşin, illərlə müstəqil yaşamaq və düşünmək imkanından məhrum olunan insanlar birdən-birə özlərini azad hiss etməyə başlamışdır. Hər şey qəfildən dəyişmişdi, anlaşılmaz bir xaos yaranmışdı. "Yataqxana" hekayəsindəki kimi. Hekayə uzun illər mehriban qonşuların qayğıkeş nəzarəti altında yaşayan, lakin bütün bu mehribanlığının içində öz azadlığını,

müstəqil düşünmək və yaşamaq qabiliyyətini itirmiş bir ailədən bəhs edir. Bu gün də məni narahat edən - cəmiyyətimizi bürüməkdə olan qorxunc və qaçılmaz mənəvi deqradə prosesi, dəyərlərin itirilməsi, ciddi ədəbiyyatın, sənətin kölgədə qalmasıdır. Bu gənə xəstə cəmiyyəti sağalda biləcək yeganə təsir vasitəsi ciddi ədəbiyyatdır. Bu, həm də bütün dünyadan problemidi. Maddiyata üz tutmuş insanlığın duyğu və hiss Ərazisinin getdikcə maddi - sosial xirdalıqlar bataqlığında oləziməsidir.

Alison: Həmin hekayə, «Qəza» ni nəzərdə tuturam, bu gün də yazılı bilərmi? Bu mövzu hələ də aktualdır mı? Mən, təxminin yüz il bundan əvvəl, Keyt Şöpin adlı amerikalı qadın yazıçısının, təxminən «Qəza»ya bənzər bir hekayəsinə hal-hazırda universitetdə tədris edirəm. “Bir saatın hekayəsi” adlanan bu əsər, ərinin ölüm xəberini eşidib özünü son dərəcə azad hiss eləyən qadın haqqındadır və mən tələbələrimdən, bu hekayənin bugünkü qadınlara aid olub - olmadığını soruşanda müxtəlif cavablar alıram.

A.Məsud: Müstəqillikdən sonra ümumən cəmiyyətdə çox şəyler dəyişdişə də, qadınlar üçün demək olar ki, çox az nə isə dəyişib. Bu dəyişkənlik əsasən, qadınların sosial həyatında baş verib. Böyük mənada isə heç nə dəyişməyib. Müstəqillikdən sonra cəmiyyətdə nələrsə, bayaq dediyim kimi, yaxşılığa doğru dəyişib, amma ailə həyatı, ailədaxili münasibətlər əksinə, korlanıb. Həyat maddiləşdiyindən qadın-kişi, ər-arvad arasındaki münasibətlər də həmin bu dağıdıcı müstəviyə keçib və müəyyən mənada milli-estetik dəyerini itirib. Yeri gəlmışkən, çoxları düşünür ki, (mən, əsasən avropalıları nəzərdə tuturam və bu barədə dəfələrlə mübahisələrim də olub,) Azərbaycan - qadının istismar edildiyi geridəqalmış bir şərq məmləkətidi. Bir çox əcnəbi dərgilər Azərbaycan qadınıńı gah belində güllü şal bazarda meyvə satan arverçi obrazında, gah mətbəxdə başı bağlı, düşbərə bükən yerdə təqdim edirlər. Onları dəfələrlə başa salmağa çalışmışam ki, bizim ölkədə qadınlar heç kim tərəfindən istismar edilmir, heç bir qadının hüququ taptanmır. Özü də nəyinki indi, hələ lap bəyənmədiyimiz sovetlər dönməndən bu yana. Bu, bizim qadına olan münasibətimizdi. Məndən daim Azərbaycandakı qadınların problemləri haqqında soruşurlar. Əlbəttə, sözsüz ki, «Azərbaycan qadını» deyəndə, ilk növbədə, onun aid olduğu zümrə nəzərə alınmalıdır. Azərbaycanda da, bütün dünyada olduğu kimi, satıcı, süpürgəçi, camaşır yuyan, eləcə də digər ağır zəhmətlərə qatlaşan qadınlar var. Lakin «Azərbaycan qadını» tək bir bu yaziq insanlar deyil. İmkanlı zümrəni təmsil edən, həyatları dəbdəbə və zinət yarışlarında keçən bir ayrı yazıq-qadın ordumuz da var və bu qadınlar da tipik Azərbaycan qadını deyil. Azərbaycanda digər qadın zümrələri də var. Bu, öz fərdi müstəqilliyini əldə etmiş, öz qüvvəsinə və qabiliyyətinə güvənən, sağlam düşüncəli qadınlardır. Lakin onların da həyatı tam problemsiz deyil və bu da təbiidir. Və beləcə Azərbaycanda bir çox qadın zümrələri var. Evdar qadınlar, biznesmen-qadınlar, yaradıcı qadınlar, styasətçi qadınlar və sair və ilaxır. Müstəqillik bu qadınların həyatında əsaslı surətdə nəyisə dəyişməyib.

Alison: Qızlarınız yazıçılıqla maraqlanırlar mı?

A. Məsud: Yox. [gülümsəyir] Hər ikisi ixtisasca hüquqşunasdır. Böyük qızım öz ixtisasının ardınca getdi. Kiçiyi isə dizaynerliklə məşğul olur.

Alison: Bu gün Azərbaycanda gənc yazıçıların vəziyyəti necədir?

A.Məsud: İstedadlı gənclər az deyil. Amma bir şey pisdi ki, onların çoxunu məşhurlaşmaq maraqlandırır. Bu, çox vaxt onların yazılarının alt qatında hiss olunur və

yazının dəyərini aşağı salır. Vulqar sözlərdən, pornoqrafiyadan yersiz və hədsiz istifadə çox vaxt oxucuda əks reaksiya yaradır. Digər xoşagəlməz hal - ədəbiyyata sovetlər dövründən qalma yanaşma tərzir. Bu gün əlinə qələm alıb ilk hekayəsini yazmağa başlayan gənc anlamalıdı ki, onun yazdıqları sovetlər dövründə olduğu kimi, kütləvi tirajlarla buraxılmayacaq, arxasında heç bir ideoloji maşın sdayanmayacaq və o, yalnız onu anlaya, hissələrini bölüşə biləcək adamlar üçün yazacaq. Onlarda nəyisə dəyişmək, kimlərisə hansısa çıxılmazlıqlardan xilas etmək üçün yazacaq. Və əslində, böyük ədəbiyyat elə belə yaranır.

Alison: Bir neçə qadın tələbəm var ki, yazıçı olmaq isteyirlər. Onlara nə məsləhət verərdiniz?

A. Məsud: (çiyinlərini çekir). Hər şey taleyin hökmü ilə başa gəlir. Yazıçı olmağima, bayaq dediyim daxili azadlığım təkan verdi. Burda da, eləcə Avropada da qadının özünü yaradıcı fərd kimi realizə etməsi hədsiz çətin məsələdi. Axi qadının həyatı çoxşaxəlidid?!.. O həm anadı, həm həyat yoldaşı, həm övladdı, həm idarə işçisi. Üstəlik, qadın kişilərdən fərqli olaraq, fədakardır. Tək bir ailə həyatı ilə yaradıcılıq arasında böyük uçurum var. Bu uçurumlar insanda hava burulğanına düşən təyyarə ləngərtilərini andıran ürəkbulanmalar yaradır. Demək olar, bütün həyatımı həmin bu ürəkbulanmalarla yaşamışam. Bu, hər adama, xüsusən hər qadına nəsib olan tale deyil. İndi bu yaşimdə artıq o «ləngərtilər» ürəyimi bulandırmır. Daha onlara öyrəmişəm. Düzdü, indi atıq ev işlərini görən, yemək bişirən köməkçim var. Amma evdə nə isə eləməyə hər an bir iş tapıram, beynimdə nə isə yaza-yaza kartof soyuram, döşəmə süpürürəm. Və artıq bu ikili həyatdan qəribə bir həzz allığımlı duyuram. Odu ki, əslinə qalsa, heç kimə, əsasən qızları nəzərdə tuturam, yazıçı olmayı məsləhət görməzdəm. Bu, qadın sənəti deyil. Düşünürəm ki, o qadın yazılılıq sənətini seçməlididi ki, o, ayrı cür sadəcə, yaşay bilmir. «Yuğ» teatrında tamaşa qoyulan «Can üstə» pyesim ölüm ayağında olan qoca məmər və onun O dünyaya keçid məqamını tədqiq eləmək üçün yatağının başını kəsdirmiş yazıçı-qadın haqqındadı. Bu qadın əsərdə dünyanın ən nüfuzlu mükafatını - Nobel alıbsa da, qələm və yazı ehtirası yenə ona dinc yaşamağa imkan vermir. Bu qadın - mən özüməm. Onu da deyim ki, o tamaşa qədər bizim ədəbi mühitdə Nobel mükafatı bir kəsin yatsa belə, yuxusuna girməzdi. Tamaşa qoyulandan sonra ədəbi gündəmə bir Nobel təşfişi qatıldı və mən cəmiyyətə təsir gücümü anladım. Bu da yazılılıq qələbəmin bir göstəricisidir.
